



DÜNYA ƏDƏBİYYATI
KLASSİKLƏRİ

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin

**“Dünya ədəbiyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında”** 2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”
Bakı – 2010

Guy de
MAUPASSANT

Gi de
MOPASSAN

1850–1893

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Şərq-Qərb”
Bakı – 2010

ISBN 978-9952-34-273-4

Tərcümə edənlər:

fransız dilindən: Hamlet Qoca

rus dilindən: Azad Yaşar
İsmayıllı Şıxlı

Ön sözün müəllifi: Azad Yaşar

Redaktor: Aqşin Dadaşov

Korrektorlar: Aqşin Məsimov
Pərinaz Səmədova
İbrahim Hümbətov

Bədii tərtibat və
dizaynın müəllifi: Tərlan Qorçu

Kompüter düzümü: Hikmət Aydinoğlu

Gi de Mopassan. Seçilmiş əsərləri. – Bakı: "Şərq-Qərb", 2010, 800 səh.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2010

Bədii tərtibat, səhifələnmə: "Tutu" nəşriyyatı, 2010

© "Şərq-Qərb" ASC, 2010

MOPASSAN – MAHİR NOVELLA USTASI

Gi de Mopassan 1850-ci il avqustun 5-də Normandiyada zadə-gan ailəsində dünyaya göz açıb. Müflisləşmiş ailəsi XVIII əsr də Lotaringiya əyalətindən Normandiyaya köçüb müs. Yazarın atası Qustav de Mopassan (1821–1899) Paris birjasında dəllal olub və 1846-cı ildə öz uşaqlıq dostu Lora le Puatvenlə (1821–1903) ailə qurub. Sənətə son dərəcə vurğun olan və xeyli rəssamla dostluq edən Qustav özü də ara-sıra sulu boyalı rəsmlər çəkirmiş. Xanımı, yazarın anası ilə müqayisədə atası yeyib-içməyi, əylənməyi, sağa-sola pul xərcləməyi sevən birisi imiş. Elə buna görə də son dərəcə həssas və məntiqli düşüncə tərəfdarı olan xanımıyla onlar 1856-cı ildə, ikinci oğulları Erve dünyaya gələndən sonra ayrırlırlar. Qadın dəniz kənarındaki Etret şəhərində yerləşən villasında övladlarını təkbaşına böyütməyə başlayır.

Uşaqlıq illəri Normandiyada keçən Mopassan oradakı meşə-ləri, dağları, düzləri yaxşı tanıyırmış, balıq tutmağı, yelkənləri qayıq sürməyi, yerli şivədə danışmağı bacarırmış, o yerlərə məxsus bütün adət-ənənələrə bələd imiş. Ona görə də uşaqlıq illərində hafızəsinə köçürdüyü bu mənzərələr, olaylar, insan xarakterləri sonradan onun çoxsaylı əsərləri üçün qaynaq rolunu oynayıb.

On üç yaşa dolanda anası Gini İveto şəhərindəki ruhani seminariyasına verir. Məktəbdəki ciddi nizam-intizam gələcək yazarın azad ruhuna yad olduğunu, o, vaxtaşırı məktəbdən qaçırmış, etirazını dilə gətirir və şuluqluq salırmış. Bunun qaçılmaz nəticəsi kimi günlərin bir günü onu seminariyadan qovurlar.

1866-cı ildə Lora xanım oğlunu Ruan liseyinə verir. Bu təhsil ocağı da qapalı tipli imiş, amma burada Gi özünü daha sərbəst hiss edirmiş. Şeir yazmağa olan həvəsini isə buradakı müəllimlərindən biri olan şair Lui Buyle yetərincə dəstəkləməklə ədəbi aləmdə onun ilk himayədarına çevrilir.



1869-cu ildə liseyi bakalavr kimi bitirən Mopassan Kann şəhərindəki universitetin hüquq fakültəsinə daxil olur. 1870-ci ilin yayında Fransa-Prussiya savaşının başlanmasıyla əlaqədar o, ordu sıralarına çağırılır. Hərbi yürüşlərə qatılan Mopassan Parisin müdafiəsində iştirak edir.

Mühəribədən sonra ölkədə yaşanan iqtisadi böhranla bağlı Mopassanın valideynlərinin durumu bir az da ağırlaşır və o, ali təhsilini davam etdirməkdən imtina edərək, dövlət qulluğunda işə düzəlir. 1872-1878-ci illərdə Dəniz Nazirliyində məmər kimi çalışıyan Gi son dərəcə yoxsul həyat sürür. Maaşı gündəlik tələbatlarını ödəməyə güclə yetdiyindən o, atasından ara-sıra aldığı xırda xərcliklərlə birtəhər başını girləməyə məcbur olur.

Dəniz Nazirliyində xidmətə nifrət bəsləyən Gi bu iş yerini əsl «həbsxana» adlandırmış. İş yoldaşları və müdirləri də onun içində ədəbiyyata güclü bir ehtiras alovlandığından xəbərdar idilər. Bu ehtiras işə olan marağrı üstələdiyindən attestasiyalarda onun aldığı qiymətlər getdikcə aşağı düşməyə başlayır.

Tanınmış yazar Qustav Floberin də dəstəyi sayəsində 1878-ci ilin dekabr ayında Mopassan Təhsil Nazirliyində məmər vəzifəsinə keçirilir və burada 1880-ci ilin sonlarına qədər çalışır. Yetmişinci illərdə gənc yazarın iki başlıca məşguliyəti var idi: avarçəkmə idmanı və ədəbiyyat. Yay mövsümünü Paris kənarında keçirən Mopassan dan yeri sökülen kimi Sena sularında avar çəkməkdən sonsuz həzz almış. On üç saat iş başında olan bu məmər axşamlar yenidən çayın sahilinə yollanırmış. Poetik yaşantılar, gecələr Sena üzərinə çökən duman qatı, yaşıl ağacların sərinliyində sevgi macəraları, avarçəkənlərin avara həyatı öz əksini yazarın yetmişinci illərdə qələmə aldığı «Qayıqçı hekayətləri»ndə hərtərəfli tapıb və onun çox sonralar yaratdığı daha yetkin əsərlərdə dönə-dönə bu yaşantılara müraciət olunub. Səyahətlərə də böyük maraq göstərən yazar 1877-ci ilin avqustunda İsvəçrəyə səfər edib, 1879-cu ildə isə pay-piyada Bretan əyalətini gəzib-dolaşıb.

Yaradıcılığa başladığı ilk dönəmdə Mopassan tanınmış qələm ustası Q.Floberin dəstəyini daim öz üzərində hiss eləyib. Öz yetirməsindən hər gün yaradıcılıqla məşğul olmayı, qalan hər şeyi buna qurban verməyi tələb edən Floberin deyinərkən Mopassan barədə «Vay səni, öküz! Elə qadınlarla girincədir ha!» – dediyini müasirləri yaxşı xatırlayırlar. Flober deyirdi: «Axşam saat beşdən

ta səhər saat ona qədər biz bütün ixtiyarımızı ilham pərisinə verməliyik... Sənət adamının yeganə prinsipi bu olmalıdır: «Hər şeyi sənət yolunda qurban verməli!»

Görünür, Floberin tələbkarlığı və dəyərli məsləhətləri hədər getməyib: Mopassanın yetmişinci illərdəki ədəbi məhsuldarlığı bunu aşkar şəkildə sübuta yetirir, yazar bir çox şeir, povest və novellalara imza atır, dram yaradıcılığında özünü sınayır. O da bəlliidir ki, Flober uzun müddət Mopassanın çap olunmasına qarşı çıxıb, bunun gənc yazara özündənrazılıq hissələri aşılamaqla, onu sonrakı uğursuzluqlara sürükleyəcəyindən ehtiyatlanıb. Hətta onun jurnalistika ilə məşğul olmasına da Flober qısqanlıqla yanaşmış. Mopassanın maddi sıxıntılar girdabında çapaladığını görünçə isə 1876-ci ilin sonunda onun «Nasyon» qəzetiylə əməkdaşlıq etməsinə yardımçı olur.

İlk hekayəsini Gi 1875-ci ildə Floberdən gizlin çap etdirib: «Cəsəd qolu» adlanan bu əsər Jozef Prünye imzasıyla işıq üzü görüb. 1876-ci ilin martında Gi de Valmon təxəllüsüylə nəşr olunan «Sahildə» adlı poemasını isə o, öz ustادının xeyir-duasını alaraq, «Ədəbi respublika» dərgisinin səhifələrində çap etdirir. Eyniadlı poema 1879-cu ilin noyabrında «Çağdaş və naturalist xülasə» jurnalında «Mopassan» imzasıyla dərc olunandan sonra əsərdəki intim məqamların təsvirinə görə müəllif barəsində məhkəmə işi açılır və o, 1880-ci il fevralın 14-də Etamp şəhərinin prokurorluğununa çağırılır. Bu məsələ böyüyəcəyi təqdirdə Mopassan yeganə qazanc yeri olan dövlət məmurluğundan da ola bilərdi. Bundan bir həftə sonra Q.Flober «Qolua» qəzetində dərc etdirdiyi açıq məktubda bir yazıçı kimi Mopassanın müdafiəsinə qalxır və təhqiqat işinə son verilir. «Ədəbi respublika» dərgisində o, bir qrup gənc yazarla tanış olur. Əsasən Emil Zolyanın davamçısı sayılan bu qələm sahibləri arasında Leon Enik, Pol Alessis, Oktav Mirbo, Anri Sear, Joris Karl Güismans vardi. Məhz elə bu mühitdə və yetmişinci illərin sonlarına doğru Mopassan öz yaradıcılığında poeziyadan nəsrə keçid eləyir.

«Gonbul» adlı iri hekayəsinin misilsiz uğurundan sonra «Qolua» qəzeti Mopassanı daimi əməkdaşlığa dəvət eləyir və az sonra o, qəzeti səhifələrində «Paris burjualarının həftəsonu gəzintiləri» başlığı altında silsilə novellalarının çapını gerçəkləşdirir. 1880-ci ilin sentyabr-oktyabr aylarında yazar Korsika adasına səyahət eləyir



və bu səfərdən aldığı dərin təəssüratlar onun bir sıra novellalarında və «Həyat» romanında öz əksini tapır. 1881-ci ildə o, Əlcəzairə səfəri zamanı yerli əhalinin işgalçı fransız ordusuna qarşı üşyanlarının şahidi olur. 1882-ci ilin yayında isə yazar Bretan əyalətinə özünün ikinci səyahətinə çıxır.

1881-1883-cü illərdə Mopassan görkəmli rus yazarı İ.S.Turgenevlə six dostluq əlaqələri qurur, öz əlyazmalarını ona göstərməklə faydalı məsləhətlər alır, özünün son günlərini Parisdə keçirən bu mühacir rus yazarının yaxın sirdəsına çevrilir.

Mopassan öz həyatında ədəbi yaradıcılıq qədər sevdiyi qadınlara da böyük diqqət göstərirdi. Öz qısa ömrünə xeyli məşuqəni və eşq macərasını sığdırın bu istedadlı yazar ömrü boyu subay qalıb. 1883-cü ildə ciddi şəkildə nikaha girmək arzusunda olsa da, sonradan bu planı puça çıxır.

Həyatı boyu Mopassan heç bir siyasi partianın, dini sektanın, ictimai təşkilatın üzvü olmayıb. Hətta 1876-cı ildə o, frank-mason lojasına girmə təklifini də rədd eləyib.

1880-ci illərdə Mopassan ədəbi ustادı olan Q.Floberin nizamlı yaradıcılıq həyatı sürmək haqda vəsiyyətinə əməl edir. Hər səhər saat yeddiidən on ikiyə qədər çalışmaqla orta hesabla, ən azı, altı səhifə yazmağa nail olur. Axşamlar isə gün ərzində yaşadıqlarını qələmə alır. Belə gərgin yazı rejimi onda xroniki yorğunluq halı yaradır. İldə cəmi bir kərə, o da sentyabr ayında, yəni ov mövsümü başlananda Mopassan özünə dincəlməyi rəva görür, böyüüb boy-a-başa çatdığı doğma Normandiya torpağına üz tutur, çoxsaylı qohumları və dostları ilə görüşmək imkanı qazanırdı.

Bioqraflarının hesablamalarına inansaq, tekçə 1885-ci ildə yazar 1500 çap vərəqi həcmində bədii mətn yaradıb. Belə məhsuldarlığa yazarlardan nə Balzak, nə Dikkens, nə də ata Düuma nail olub. Onu da ayrıca vurğulamaq lazımdır ki, bu 1500 çap vərəqinə, sadəcə, bədii nəşr daxildir, yazarın hər həftə qəzetlərin səhifələrində işiq üzü görən günün xronikası xarakterli yazıları, oçerk və felyetonları bu hesablamadan kənardə qalıb.

Buna paralel olaraq, Mopassanın ədəbi uğurları da durmadan artırdı. Bir-birinin ardınca o, «Madmazel Fifi» (1882), «Valdşnep hekayələri» (1883) novella toplularını çap etdirir. 1883-cü ildə nəşr olunan «Həyat» romanı məşhur rus yazarlarından İ.S.Turgenev və L.N.Tolstoy tərəfindən yüksək qiymətləndirilir, onun aparıcı

fransız yazarlarından birinə çevrilməsinə səbəb olur. Təkcə 1884-cü ildə Mopassan dörd hekayə toplusu çap etdirir: «Ay işığı», «Rondoli bacıları», «Miss Harriyet» və «Günəş altında». 1885-ci ildə işiq üzü görən üç hekayə kitabının («İvetta», «Gecə və gündüz nağılları», «Tuan») ardınca, elə həmin il dərc olunan «Əziz dost» romanı isə onu dünyanın seçilmişləri sırasına çıxarır.

Öz novellalarını ayrıca kitabda toplamazdan önce Mopassan onları «Jil Blas» və «Qolua» qəzetlərində çap etdirirdi. Bunlardan birincisi siyasi xətti olmayan, yüngül bulvar nəşri olsa da, müəlliflərə gen-bol qonorar ödəyirdi və elə buna görə də ovaxtkı ədəbi simaların çoxusu bu qəzətin səhifələrində çap olunurdu. Mopassan burada «Monfrinyoz» texəllüsü ilə çıxış edirdi ki, bu soyad da Balzakın təsvir etdiyi yelbeyin hersoginyaya məxsus olub.

«Qolua» qəzeti isə mütləqiyətçi xətt yeridirdi, onun oxucularının əksəriyyətini kübarlar təşkil edirdi. Bu mətbü orqanda Mopassan öz soyadı ilə çap olunur, buraya özünün nisbətən irihəcmli və ciddi üslublu əsərlərini verirdi. Eyni vaxtda bu cür iki ayrı qütbə aid qəzətdə çap olunması yazarın hər hansı ədəbi-siyasi cinaha meyil göstərməsini qabaqlayırdı. Əsərlərini ara-sıra «Fiqaro» və «Eko de Pari»də də çap etdirib, amma bütün hallarda Mopassan ilk nəşrlərini qəzet səhifələrində gerçəkləşdirməyi üstün bilib.

Özünə ustad bildiyi Floberin və Turgenevin vəfatından sonra Mopassanın o dövrün aparıcı ədəbi simalarından olan Emil Zolya ilə yaxın dostluq quracağını umanlar yanılmışdır, çünkü «Ruqon-Makkarlar» epopeyasının müəllifinə dərin rəğbət bəsləsə də, Mopassan onun naturalist dünyagörüşünə tənqidi yanaşındı. Yazarın öz çağdaşı olan Alfons Dode və Edmon Qonkur ilə münasibətləri də son dərəcə soyuq idi: o, bu tanınmış qələm sahiblərindən özünə qarşı bədxah yanaşmanın dəfələrlə şahidi olmuşdu. Bütün bunlara rəğmən, son dərəcə istiqanlı və səmimi bir insan olan Mopassanın xeyli dostu, tərəfdası vardı. Onların sırasına Pol Burje, Oktav Mirbo, Leon Ennik, Pol Aleksis, Anri Sear, Joris Karl Güismans, Leon Dyerks, Xose Maria Eredia, Katyül Mendes, oğul Düma, Eduard Rod, Jorj de Porto-Rişyu, Pol Jinisti, Qustav Tuduz, Pol Arno, Jorj Puşe və başqaları vardı. Lui Le Puatven, Kamill Udino, Moris Leluar və Giyome kimi rəssam dostlarından başqa, yazar ilk gənclik illərinin dostları sayılan Rober Penşon, Leon Fonten, A. de Juanvil ilə six dostluq əlaqələri saxlayırdı.



Səksəninci illərin birinci yarısında gərgin yaradıcılıq atmosferində yaşaması yazarın səhhətini xeyli dərəcədə sarsılmışdı. Hələ yetmişinci illerdə o, səhhətindəki nasazlıqlardan, xüsusilə də göz ağrlarından şikayət edirmiş. Bioqrafları bunun irsi xarakter daşıdığını sübuta yetiriblər. Səksəninci illərin ikinci yarısında isə o, dözülməz başağrılara düşcar olur, gözlərindəki xəstəlik getdikcə ağırlaşır. Həm də həmin dövrə vaxtının çox hissəsinə səfərlərdə keçirir. 1885-ci ilin yanvar–mart aylarını İtaliyada, yay mövsümünü isə Overnidə keçirir və müalicə kursu keçir. Sonrakı ilin yayında Ingiltərəyə qisamüddətli səfər edir, 1887-ci ilin oktyabr–dekabr aylarında Əlcəzairdə səyahətdə ikən oranın mineral suları ilə müalicə alır. 1888-ci ilin iyulunda Savoydakı Eks-le-Ben kurortunda şəfali sularla səhhətinə qovuşmağa can atır. 1889-cu ilin payızında İtaliyanın cənub sahillərinə səyahətə çıxır. Sonrakı ilin iyulunda Savoy kurortunda yeni müalicə kursu keçir. 1891-ci ildə Fransanın cənubuna səfər edir.

Paris həyatının hay-küyündən qurtulmağa çalışan yazar 1885-ci ilin qışında kiçik bir yaxta alır və ona öz şedevrinin adını verir – «Əziz dost». Bu yaxtada Aralıq dənizinin Fransa sahillərində o, xeyli gəzintiyə çıxır. Daha sonra, 1888-ci ilin yanварında aldığı ikinci, həm də daha iri yaxtaya da eyni adı verir.

1886-ci il Mopassanın həyatında xeyli məhsuldar il olur: iki hekayə toplusu («Balaca Rok», «Cənab Paran») ilə yanaşı, onun «Mont-Oriol» romanı işıq üzü görür. Sonrakı illerdə yazarın ədəbi məhsuldarlığı qismən aşağı düşür və o, hər il yalnız bir kitab nəşr etdirməyə imkan tapır: «Orly» (1887), «Xanım Hüssonun adaxlısı» (1888), «Sol əllə» (1889), «Gərəksiz gözəllik» (1890).

1891-ci il üçün Mopassan artıq bütün dünyada tanınan qələm ustasıydı. Təkcə Fransada çap olunan kitablarının tirajı 400 minə çatırdı və bu, həmin dövr üçün son dərəcə yüksək göstəriciydi. Kitablarının böyük uğurla satıldığı bu dönəmdə onun qardaşı Erve psixi xəstəlikdən vəfat edir. Mopassana bu itki son dərəcə ağır təsir göstərir və həmin vaxt öz sonunun da mehz bu cür olacağını göz altına alındıqdan o, müalicə prosedurlarına mənasız bir iş kimi baxır. Ömrünün son iki ilində onun coşqun yaradıcılıq potensialı get-gedə oləziməyə, sönməyə üz qoyur. Çox böyük çətinliklər bahasına o, «Ölümən güclü» və «Qəlblərimiz» romanlarını tamamlaya bilir.

1891-ci ilin avqustunda şair Ogüst Dorşen ilə söhbət zamanı «Anjelyus» adlı romanının ilk əlli səhifəsini qələm yoldaşına göstərərək, son bir il ərzində bircə sətir də yaza bilmədiyindən acı-acı şikayətlənən Mopassan sonrakı üç ayda bu kitabı bitirə bilməsə, özünə qəsd edəcəyini tam qətiyyətlə dilə gətirir.

Az sonra onun intuitiv olaraq düşündükləri, ağlına gətirdikləri bir-bir başına gəlir. Romanı tamamlaya bilməyən Mopassan bəd-binliyə qapılır. Digər tərəfdən isə haqqında qəzetlərin yaydıqları şeyiələr xəstə yazarı bir az da ruhdan salır, onu daha artıq dərəcədə içiñə qapılmağa məcbur eləyir. «Əziz dost» romanında burjuaların əliylə yönləndirilən, onların buyruq quluna çevrilən «sarı mətbuat» barədə açıqlamalarını düşmənləri Mopassana heç cür bağışlaya bilmirdilər. Nüfuzlu qəzetlərin birinci səhifələrində onun havalanması, ağlını itirməsi barədə vaxtaşırı xəbərlər dərc olunurdu. Onu bir az da cırnatmaqdan, dalamaqdan ötrü bu qəzetləri, guya, yanlışlıqla onun evinə də yollayırdılar.

1892-ci il yanvarın 1-də Kann yaxınlığındakı villada yaşayan anasını ziyarət edən Mopassanın ruhi durumu qəflətən pisləşir və o, gecənin bir aləmi oranı tərk edib, öz evinə üz tutur. Səbəbi bəlli olmayan ruhi sarsıntı səbəbindən yazar bıçaqla boğazını kəsməyə təşəbbüs göstərməklə özünü ağır yaralayır.

Yanvarın 7-də Parisə gətirilən Mopassan psixiatriya xəstəxanasına yerləşdirilir. Doğmaları və çoxsaylı pərəstişkarları tərəfindən xəstənin tezliklə sağalacağına bəslənən dərin ümidi lə doğrulmur və o, 1893-cü il iyulun 6-da gözlərini əbədilik qapayır.

Azad Yaşar

Gi de Mopassan

DÜNYA EDEBİYYATI KLASİKLERİ



ƏZİZ DOST

Gi de Mopassan

DÜNYA EDEBİYYATI KLASİKLERİ



Əziz dost

(roman)

BİRİNCİ HİSSƏ

I

Restoranın kassirindən beş frankın qalığını alan Jorj Dürua çıxışa səri yönəldi.

Onsuz da boy-buxunlu olan və üstəlik, zabitlikdən qalma adəti üzrə qəddini şax tutan bu yaraşıqlı kişi cavanlara məxsus bir əda ilə bığlarını burdu, bu məkana hələ indi-indi baş çəkən müştəriləri şahinin, adətən, öz şikarına yönəltdiyi iti baxışlarla süzdü.

Bu ucuz yeməkxananın daimi müştəriləri sayılan qadınlar baxışlarını qaldırıb ona baxdırılar: onların arasında üç gənc işçi qadından başqa, bir ortayaşlı, saçları pirtlaşışq, pintlə geyimli, şlyapasını toz basmış musiqi müəlliməsi və ərləriylə bərabər oturan şəhərli əsnaf təbəqəsindən iki xanım vardı.

Səkidə bir dəqiqliyinə ayaq saxlayıb, hara gedəcəyini götür-qoy elədi. Bu gün iyünün iyirmi səkkizi idi. Ayın birinə qədər cibində vur-tut üç frank qırx santimi qalırdı. Bu isə qəlyanaltısız iki nahar və ya naharsız iki qəlyanaltı demək idi, – buyur, indi özün seç. Qəlyanatlı bir frank on santimə, nahar isə yarım frankadır. Əgər naharlardan imtina eləsə, onda bir frank iyirmi santim qabağa düşəcək. Fikirləşdi ki, bu hesabla iki kərə kolbasa-çörəklə şam edib, bulvarda iki parç pivə içə bilər. Axi o, onunçün ən böyük və gerçək həzz olan axşam pivəsindən heç cür vaz keçə bilməzdi. Notr-Dam-de-Loret küçəsinə üz tutdu.



Bir vaxtlar süvari mundırı geyərkən yerişi necə idisə, indi də elə idi: sinəsini qabartmışdı, ayaqlarını bir az aralı atıldı, sanki, indicə yəhərdən enmişdi. Küçədə qaynaşan camaatın arasına kobud şəkildə özünü dürtdü: kimisini çıynıyla itələdi, kimləsə toqquşdu, amma heç kəsə yol vermədi. Nimdaş silindrini xəfifcə yana əyib, dabanlarını yerə vurur, mülki əhali arasına düşən, çevrəsindəki hər şeyə – insanlara və binalara – nifrat edən yekəxana və cəsur əsgər kimi irəliləyirdi.

Əynindəki ucuzyana, cəmi altmış franka aldığı kostyuma rəğmən, o, zəhlətökən və gözəbatan eleqantlığını, həm də özünəməxsus şıqlığını qoruyub saxlaya bilirdi. Uca boyu, yaxşı bədən quruluşu, bəzən kürənə çalan və dübbədüz ayrıcli sarışın saçları, ağzının üstündə köpük kimi duran və ucları burulmuş büği, dəlici baxışlara malik açıq-mavi gözləri, bir sözlə, bütün görkəmi onu bulvar romanlarındakı* qadın tovlayıcılarına bənzədirdi.

Parisdə havanın çatmadığı yay gecələrindən biri idi. Buxar və bürküdən şəhər, sanki, təngnəfəs olmuşdu, sel kimi tər axırdı. Çirkli su borularının yandan qranitlə üzlənən çıxışlarından ətrafa üfunet yayılırdı. Zirzəmilərdən, zirzəmidəki mətbəxlərin pəncərələrindən çölə yemək qalıqlarının və turşumuş sousların iyriñc qoxusu vururdu.

Pencəklərini çıxarıb həsir stillarda tərsinə oturan qapıcılar girişlərdə tüüt çəkirdilər; sıyapalarını əllərinə alan yoldan keçənlər isə candərdi yeriyirdilər.

Bulvara çatan Jorj Dürua qərarsız halda təkrar ayaq saxladı. Ağaclar arasında tərtəmiz hava udmaq üçün Bulon meşəsinə, Yelisey çölnə getmək keçirdi könlündən. Eyni vaxtda da o, bir qadınla buluşmaq ehtirasına qapılmışdı.

Amma bundan ötrü neyləsin? Nə edəcəyini bilmirdi, son üç ayda hər gün, hər axşam bu barədə düşünsə də, bir çarə tapmaqdə aciz idi. Bəxtəvər görkəmi və nəvazişli davranışlarına görə ara-sıra, həm də ötəri sevgi macəraları yaşasa da, o daha gen-bol və daha şirin sevda arzusundaydı.

Cibində pulu-parası olmasa da, qanı qaynayırdı, coşurdu, tinbaşı ona «Gözəl oğlan, mənə həmdəm ol!» sözlerini piçıldayan küçə qadınlarına qoşulub gedə bilmirdi, çünkü ödəyəcək pulu yoxdu. Buna rəgmən, o, fərqli bir şey umurdu, daha fərqli və əlcətan öpüşlər sorağındaydı.

* Bu və bundan sonra mətndə ulduz işarəsi (*) ilə seçdirilmiş sözlərin izahı kitabın sonunda verilmişdir.

Hər necə olsa, Jorj gəzəyən qızların qaynaşlığı ballara, restoranlara, Küçələrə baş çəkməkdən xoşlanırdı. Onlar arasında itələşməkdən, bu qızlarla «sən» deyə söhbət qurmaqdan, başgicəlləndirən ətirlərini qoxulamaqdan, yaxınlıqlarını duymaqdan həzz alındı. Elə və ya belə, axı bunlar da qadın idilər, həm də sevmək-sevilmək üçün yaradılmışdılar. Ailəli kişilərdən fərqli olaraq, o, belə qadınlardan iyrənməzdı.

Madlen kilsəsinə sarı yönəldi və orada bürküdən bishal olan insan kütləsinə qarışdı. Masalarını səkilərə çıxaran, müştərilərlə dolu iri kafelərin alveri gur gedirdi və vitrinlərindəki gözqamaşdırıcı işıqlar hər kəsə «gəl-gəl» deyirdi. Dördkünc və dəyirmi masalar arxasında əyləşən müştərilərin önlərindəki qədəhlərdə qırmızı, sarı, yaşıl, qəhvəyi və daha neçə-neçə rəngdə içkilər gözə dəyirdi, sürahilərdəki tərtəmiz su isə silindr biçimli iri, şəffaf buz parçaları hesabına soyuyordu.

Boğazı quruduğu üçün Dürua addımlarını yavaşıldı. Yalnız bürkülü yay axşamlarında duyulan dözlüməz yanğı hissi ona güc gəldi və o, damağından içəri axan sərin pivənin izaholunmaz həzzini xəyalında canlandırdı. Amma bu gün iki parç pivə içsəydi, onda sabahkı şam yeməyinə əlvida deməliydi, halbuki o, ayın sonunda qaçılmaz olan acliq hissinə çox yaxşı bələd idi.

«Saat onacan dözüm, sonra Amerikan kafesində* bir parç pivə içərəm, – deyə qət elədi. – Lənət şeytana, amma susuzluqdan da yaman yanırıam!» Masalar arxasında oturub, yanğılarını yatıran və ürəkləri istədiyi qədər içə bilən ağalara göz gəzdirdi. Kafenin yanından ötdüyü müddətdə o, iti və kinayəli baxışlarla süzdüyü bu adamların üzündəki ifadəyə, geyimlərinə görə ciblərində nə qədər pul ola biləcəyini gözəyari təxmin etməyə çalışdı. Bunu düşündükcə içinde həyatda öz yerini tutmuş bu adamlara qarşı nifrat hissi körükləndi. İndi bunların cibini eşələsən, orada qızıl, gümüş və mis sikkələrə rast gələrsən. Orta hesabla hər birisinin cibində, ən azı, iki luidor var. Hər kafedə, ən azı, yüz adam oturub: iki luidoru yüzə vursan, bu eləyər dörd yüz min frank! Qaməti həmişəki kimi yırgalanan Jorj «əclaflar» deyə donquldandı. Bu harınlardan hər hansı birisi gecə qaranlıq tində ehtiyatda olan bu kiçik zabitin öününe çıxsayıdı, o heç bir vicdan əzabı çəkmədən onun boynunu qırardı: bu sahədə hələ kənddə ikən toyuqların başını üzə-üzə təcrübə qazanmışdı.



İstər-istəməz, bu ara o, Afrikada, Əlcəzairin əldən-ayaqdan iraq qalalarında ərəbləri vaxtaşını və hansı amansızlıqla soyduğu* iki ili xatırladı. Bir olayla bağlı xatırə isə onun dodaqlarında şux və amansız bir təbəssüm yaratdı: uled-alan qəbiləsindən olan üç ərəbin ölümü nəticəsində Jorj və onun yoldaşları iyirmi toyuq, iki qoyun və qızıl əşyalar ələ keçmiş, sonrakı il yarımdə bunu dönə-dönə yada salıb gülmüşdülər. Qətlin müqəssirləri tapılmamışdı, çünki onları həm sən deyən axtarmırdılar, həm də ki o zaman hər hansı ərəb, işgalçı əsgər üçün, onsuz da, halal qənimət sayılırdı.

Parisdə isə durum fərqliydi. Burada kefin istədiyi kimi soyğunçuluq edə bilməzsən: nə böyründə qılincın var, nə əlində tapançan, mülki qanunvericilik də qüvvədədir, yəni sərbəst sayılmırsan.

Dürua işgal olunmuş ölkədə bir kiçik zabitə aşılanan bütün özbaşınalıq duyğularının içində necə tügyana gəldiyini hiss edirdi. Bəli, o illər bəxtəvərliliklə doluydu. O, səhrada qalmadığına indi acı-acı təəssüflənirdi. Zənn eləmişdi ki, burada günü daha xoş keçəcək. Amma ki... ümidi dəşa dəymışdı!

Tam quruduğuna əmin olmaq üçün dilini üst damağında gəz-dirməklə ağızını nırçıldıdatdı.

Həndəvrində qaynaşan camaat da tabsız, taqətsiz idi. Qarşısına çıxanlara ciyin vuraraq və fitlə şən melodiyalar çala-çala yenə eyni məsələ barədə düşünürdü: «Yaramazlar! Həm də bu əclafların hər birinin gen-bol pulu var!» Onun yana itələdiyi kişilər dişlərini qıçayıր, qadınlar isə ardınca «Köntöy!» deyə bağırırdılar.

Vodevil teatrının* yanından ötüb Amerikan kafesinin önündə ayaq saxladı, suya təşnə olduğundan pivə içib-içməmək barədə düşündü. Amma qəti qərar verməzdən önce siferbləti işıqlanan küçə saatına göz yetirdi. Ona on beş dəqiqə işləmişdi. Özünə bələd idi: qarşısında bir parç pivə zühur eləyən kimi bir göz qırpmımda onu başına çəkəcəkdi. Bəs onda saat on birə qədər neyləyəcəkdi?

Öz-özünə: «Madlen kilsəsinə qədər gedib geri dönərəm» dedi.

Opera meydanında o, şişman bir cavanla toqquşdu: sanki, onu haradasa görmüşdü.

Onun ardınca düşdüyü müddətdə yaddasını ələk-vələk elədi və pəsdən təkrarladı:

– Lənət şeytana, axı bu hərifi haradan tanıyıram mən?

Qəflətən yaddaşı bir möcüzə göstərdi və bəlli oldu ki, bayaqkı cəhdləri boşა getməyib: bu adam onun xəyalında nisbətən ariq və daha cavan olmaqla, həm də sırvı mundirində peyda oldu.

– Bu ki Forestyedir! – deyə çığıran Dürua qabaqda gedən adama yetişib, onun ciyninə vurdu.

Geriyə qanrlan adam onu süzüb soruşdu:

– Sizə nə lazımdır, cənab?

Dürua qəhqəhə çekdi:

– Tənimadınmı?

– Yox.

– Altıncı süvari alayından Düruayam.

Forestye hər iki əlini yana açdı:

– Ah, dostum! Necəsən?

– Əla. Bəs sən?

– Qardaş, mən isə belə də. Təsəvvürünə gətir ki, bu köksüm əsl papye-maşeyə¹ dönüb, ilin altı ayını sərasər öskürürəm və bu, dörd il əvvəl Fransaya dönəndən sonra Bujivalda ürcah olduğum bronxitin fəsadıdır.

– Belə de! Amma görkəmindən heç bəlli olmur.

Köhnə yoldaşının qoluna girən Forestye öz xəstəliyi, diaqnozları və həkimlərdən aldığı məsləhətlər barədə söz saldı, çox işğuzar birisi üçün bütün bunlara riayət etməyin çətinliyini dilə gətirdi. Ona qışçı cənubda keçirməyi tövsiyə edirlər, amma necə getsin axı? Evlidir, jurnalistdir, yaxşı vəzifə sahibidir.

– «Fransız həyatı»nda siyaset şöbəsinin müdürüyəm, «Qurtuluş» üçün senatın iclasları barədə xülasələr hazırlayırm, «Planet»ə isə düşəndən-düşənə ədəbi salnamə yazıları təqdim edirəm. Gör-düyün kimi, özümü tutmuşam.

Dürua heyrətlə onu süzməyində idti. Son dərəcə dəyişən Forestye yetkin bir adama çevrilmişdi. Yerişi, duruşu, kostyumu, gödəni – bir sözlə, hər şeyi onun özünə arxayın, işləri yolunda gedən və yaxşı yeyib-içən birisi olduğuna dəlalət edirdi. Əvvəllər isə o, ariq, çəlimsiz və hündür bir oğlan idi. Ora-bura vurnuxan, yelbeyin, dalaşqan və çığırğan birisiydi. Bu üç ildə Paris onu tamamilə fərqli

¹ Papye-maşə – kağızdan, gipsdən, yapışqandan, nişastadan yararlanmaqla hazırlanan və presləmə sonucu gərəkli formanı asanlıqla alan material



adama çevirmişdi: gicgahlarına dən düşən, şışman və ağır-səngin görünən bu adamın olsa-olsa iyirmi yeddi yaşı vardı.

Forestye xəbər aldı:

– Hara gedirsən belə?

Dürua cavab verdi:

– Heç hara. Yuxudan öncə gəzişirəm.

– Elə isə bəlkə, «Fransız hayatı»na qədər yolda mənə yoldaşlıq eləyəsən, hə? Orada korrekturaya göz gəzdirim, sonra çıxıb, bir yerdə adama bir parça pivə içərik, yaxşı?

– Yaxşı.

Beləcə, onlar sinif yoldaşlarına və əsgərlik yoldaşlarına məxsus mehribanlıqla əl-ələ tutub, yola düzəldilər.

Forestye soruşdu:

– Nə ilə məşğulsan?

Dürua çıyinlərini çekdi:

– Düzünü desəm, acliqdan yaxa qurtarmaqla. Xidmət müddətim bitər-bitməz buraya gəldim ki, bəlkə... özümə bir iş-güç tapım, daha doğrusu, sadəcə, Parisdə məskunlaşmaq istədim. Son altı ayı Şimal Dəmir Yolları İdarəsində çalışıram. İllik maaşım isə vurut min beş yüz frankdır.

Forestye mızıldadı:

– Lənət şeytana, bu çox azdır.

– Əlbəttə ki! Amma özün de, bu durumdan necə çıxım? Yalqızam, üz tutacaq bir kimsəm, tanışım yoxdur. Ora-bura vurnuxuram, amma heç bir imkan yaranır.

Yoldaşı təcrübəli bir adam kimi onu başdan-ayağa süzüb, nəsihət edirmiş kimi dedi:

– Bilirsən, qadası, burada hər şey iddiadan asılıdır. Azca başı işləyən birisi üçün nazir olmaq idarə rəisi olmaqdan daha asandır. Bundan ötrü yalvarıb-yaxarmağı yox, güclü təəssürat yaratmağı bacarmalısan. Lənət şeytana, yəni doğrudanmı sənin qarşına daha uyğun bir variant çıxmayıb?

Dürua şikayətləndi:

– Bütün qapıları döydüm. Amma nə faydası?! İndi sonuncu ümid yerim qalır: Pelerin manejində mənə bereytor¹ yeri vəd edib-lər. Orada ildə, ən aži, üç min frank qazanaram.

¹ Bereytor – at təlimçisi

Forestye onun sözünü kəsdi:

– Hətta sənə on min frank vəd etsələr belə, bu cür axmaq yolu seçmə. Əks halda, bütün qapıları öz üzünə bağlayarsan. Çalışdığın o dəftərxanada isə sən, ən azından, gözdən-qulaqdan uzaqdasan, kimsə səni tanımır. Əgər yetərinçə isralı davransan, vaxtında oradan qurtula və bir karyera sahibi ola bilərsən. Bereytorluq isə hər şeyə son qoyacaq. Bütün Paris əhlinin nahar elədiyi restoranda metrdotel¹ işləməklə bunun arasında heç bir fərq yoxdur. Əgər sən kübar adamlara və ya onların övladlarına at minmə dərsləri vermisənsə, onda səni özlərinə bərabər birisi sayacaqlarından da əlini üzəməlisən.

Susub, bir neçə saniyə düşünəndən sonra Forestye xəbər aldı:

– Sənin bakalavr diplomun varmı?

– Yox. İki kərə imtahandan kəsilmişəm.

– Bu, çox da böyük nöqsan sayılmır, yetər ki, babat orta təhsilin olsun. Məsələn, Siseronun və ya Tiberinin adı çəkilirsə, sən söhbətin nədən getdiyini təxmin edirsinmi?

– Hə, təxmin edirəm.

– Onda bu da yetərlidir. Çünkü onlar barədə beş-on nəfər əllamə nə isə bilir, halbuki bu, onların başqalarından daha ağıllı olmasına dəlalət eləmir. Yerdə qalanlar isə elə sənin qədər bilirlər. İnan mənə, özünü hər şeydən xəbərdar birisi kimi tanıtmaq heç də çətin məsələ deyil. Amma cahilliyyin üzə çıxarsa, bunu sənə heç vaxt bağışlamazlar. Ona görə də çətin durumlardan yayınmalı, manələrdən yan keçməli və ensiklopediya sözlükleri sayəsində başqalarını axmaq yerinə qoymalsan. Bütün insanlar son dərəcə cahil və odun qədər kütdürlər.

Həyatı bilən birisi kimi kinayədən uzaq fikir yürüdən Forestye bu ara yoldan keçənləri süzür və gülümsünürdü. Öskürək tutduğu üçün o, qəflətən ayaq saxladı, narahatlığı keçdikdən sonra nisbətən boğuq səslə dedi:

– Bu lənətəgəlmış bronxit yaxamı buraxmir! Halbuki yayın ortasıdır indi. Yox, bu qış mütləq Mentona müalicəyə gedəcəyəm. Hər şey cəhənnəm olsun, axı cansağlığı hər şeydən daha vacibdir!

Onlar Puasonyer bulvarında, iri şüşəli qapı önünde ayaq saxladılar. İç tərəfdən şüşəyə qəzetiñ qoşa vərəqi yapışdırılmışdı. Üç nəfər ayaq üstə durub, onu oxuyurdı.

¹ Metrdotel – restoranda baş ofisiant



Qapının üstündə vurulan «Fransız hayatı» sözü iri hərflərlə, həm də qırmızı qaz lampalarıyla yazılmışdı: gözqamaşdırın bu yazı bir şuar kimi adamın diqqətini özünə məngirləyirdi. Yazidan düşən parlaq işiq zolağına girən yolcular, ötəri də olsa, gündüz işığında kimi aşkar seçilir, bir an sonra isə çevrədəki zülmətdə əriyib yox olurdular.

Forestye qapını itələyib:

– Keç, – dedi.

İçəri keçən Dürua bərbəzəkli, amma baxımsız pilləkənlə yuxarı qalxdı. Bayırdañ da bu pilləkən yaxşı görünürdü. Giriş otağına girəndə oradakı iki kuryer Forestyeyə təzim elədi. Sonra onlar tozlu və səliqə-sahmansız qəbul otağına keçdilər. Divarların üzləndiyi sarı-yaşılı rəngli və ləkələrlə örtülü tripin¹ rəngi bozarmışdı, bəzi yerlərini isə sıçanlar gəmirmişdi.

Forestye dedi:

– Thylès, mən beş dəqiqəyə gəlirəm.

Sonra o, qəbul otağına açılan qapıların birindən dışarı çıxdı.

Sözlə ifadə edilməyəcək qədər qəribə və özəl bir qoxu, redaksiya qoxusu hakim idi buraya. Ürküdən çox heyrətin hakim olduğu Dürua lal-mat oturmuşdu. Arabir qapıdan çıxan adamlar yanından ötüb, digər qapıdan içəri girirdilər və bunu elə çevik edirdilər ki, onlara heç göz qoymağə da imkan tapmırı.

Sürətlə ora-bura şütyüyen və özlərini işgüzər göstərən sütül cavanlar öz qaç-qovlarıyla necə rüzgar yaradırdılar, əllərində tutduqları vərəq bunun təsirindən küləyə düşən xəzəl kimi titrəyirdi. Yığıcıların mətbəə boyasına bulaşmış xalatlarının altından eynilə küberaların geyindiyinə bənzər mahud şalvarlar və dümağ yaxalıqlar gözə dəyirdi. Onlar yenicə basilan və boyası qurumayan səhifələr yığınıını xüsusi ehtiyatla daşıyırdılar. Hərdənbir çox şıq geyinən birisi gözə dəyirdi: son dərəcə incəbelli sürtük, sivriburunlu çəkmələr və ayaqlarına tarım oturan dar şalvar geyinən bu şəxs, yəqin ki, küberaların gecə həyatı barədə yazılar hazırlayan reportyor idi.

Başqaları da gəlib-gedirdi; bu özündənrazi və zağar adamların hamisinin başında günlükleri, yasti silindrələr vardi: görünür, bu papaq sayəsində onlar özlərinin adı insanlardan seçildiklərini zənn edirdilər.

¹ Trip – yun məxmər parça

Axır ki, Forestye peyda oldu. O, qara fraklı, aq qalstuklu, xeyli əsmər, ucaboylu, ariq və bişlərinin ucunu yuxariya doğru şeşələmiş, xeyli özündənrazi və sərbəst görünən ortayaşlı bir adamın qoluna girmişdi.

Forestye dedi:

– Hörmətli ustad, ən xoş arzularla.

Cənab ona əl uzatdı:

– Görüşənədək, əzizim.

Əlağacını qoltuğuna vuran kişi fit çala-çala pilləkənlə enməyə başladı.

Dürua soruşdu:

– Bu kimdir belə?

– Jak Rivaldır. Öz felyetonları və duelləri ilə ad çıxaran bu adamı tanımirsan? İndicə korrekturalara baxırdı. Qaren, Montel və o, Parisin ən yaxşı jurnalistləri sayılırlar. Gündəlik mövzularda ən kəskin felyetonlar bunların qələmindən çıxır. Qəzetimizə həftədə iki felyeton verən Rival ildə otuz min frank qazanır.

Yuxarı qalxdılar. Pilləkəndə onların qarşısına çıxan qıسابöylü, şışman, pırtlaşıqsaçı və pintlə görünüşlü adamın nəfəsi daralmaqdaydı.

Forestye ona dərin təzim etdikdən sonra açıqlama verdi:

– Bu, «Sönmüş qəndillər» kitabının müəllifi, şair Norber de Varendir. Ən uzunu iki yüz sətri aşmayan hər hekayəsinə görə o, üç yüz frank alır. Bura bax, susuzluqdan yanıram, gəl Neapolitan kafesinə gedək.

Masa arxasında yerlərini rahatlayan kimi Forestye səsləndi: «Bizə iki parça pivə!» Öz parçını o, birnəfəsə boşaltlığı halda, Dürua, sanki, çox nadir, qiymətli bir içkiymiş kimi pivəsini qurtum-qurtum içir, hər damladan həzz almağa çalışırdı.

Forestye susurdu, nə barədəsə düşünürdü. Qəflətən xəbər aldı:

– Bəlkə, elə sən də jurnalistika ilə məşğul olasan?

Dürua çəşqin nəzərlərini ona dikdi:

– Amma... məsələ burasındadır ki... mən heç vaxt və heç nə yazmamışam axı.

– Onda özünü sına və başla! Mənim də işimə yarayarsan: mənim üçün bilgi toplayar, tədbirlərə qatılır, vəzifeli şəxslərdən müsahibələr alarsan. İlk döndlədə, yol xərclərin xaric, iki yüz əlli frank alacaqsan. İstəyirsən, naşirimizlə bu barədə danışım?



– Əlbəttə ki isteyirəm.

– Onda belə edək: sabah nahar vaxtı bize gəl. Üzaqbaşı beş-altı qonağı olacaq: müdərimiz Valter və xanımı, Jak Rival, bayaq rastlaşdığınız Norber de Varen, bir də xanımının bir rəfiqəsi. Gələrsən?

Dürua pörtmüs və utancaq halda tərəddüd keçirdi. Dili topuq vura-vura dilləndi:

– Amma məsələ burasındadır ki... mənim uyğun bir kostyumum da yoxdur.

Forestye perikdi:

– Sənin frakin yoxdur? Buna bax ha! Qardaşım, fraksız buralarda heç cür keçinmək olmaz. Bunu qulağında sıraqa elə: Parisdə çarpayın olmaya bilər, fraksız isə heç cür keçinə bilməzsən.

Jiletinin ciblərini eşələyib, oradan çıxardığı bir ovuc qızıl puldan iki luidor ayraraq, onları köhnə yoldaşının ovcuna basdı. Səmimi və dostyana tərzdə dedi:

– İmkانın olanda qaytararsan. Bir kostyum kirayə götür, ya da beh qoyub, kreditə satın al – bu artıq sənin işindir. Amma sabahkı nahara mütləq qatıl: saat səkkizin yarısında, Fonten küçəsi on yeddi ünvanına gəl.

Dürua doluxsunmuşdu. Pulları cibinə qoyaraq, o:

– Çox qayğıkeşsən, vallah! – deyə mızıldandı. – Çox sağ ol! Ümidvar ol ki, sabahkı dəvəti unutmaram...

Forestye ona təpindi:

– Yaxşı görək, yaxşı! Bəlkə, adama bir parça da gillədək, hə? Qarson, bize iki parça da gətir! – deyə sifariş verdi.

Pivələr içiləndən sonra qəzetcidən təklif gəldi:

– Nə deyirsən, bir saat da gəzib-dolaşaqmı?

– Əlbəttə, dolaşaq.

Onlar Madlen kilsəsi tərəfə yollandılar.

Forestye dilləndi:

– İndi nə ilə baş qataq, görəsən? Hamı deyir ki, Parisdə əyləncə sevdasına düşən kəs mütləq bir şey tapır. Amma bu heç də belə deyil. Bəzən axşamlar hara isə getmək istəsən də, uyğun heç nə gəlmir aqlına. Bulon meşəsində qadınla gəzinti xoş bir şeydir, amma qadın həmişə tapılmır. Kafəşantanlar məndən daha çox, əczaçının və onun xanımının zövqünü oxşaya bilər. Başqa nə qalır ki? Heç nə. Parisdə Monso parkına bənzər, həm də gecə sübhəcən açıq

bir yay bağı salmaq mümkündür. Orada ağacların altında sərin içkilər içib, həzin musiqilər dinləmək olardı. Bu yer bir əyləncə yeri kimi yox, sərf gəzinti üçün nəzərdə tutula bilər. Gözəl qadınları oraya cəlb etmək üçün mən giriş haqqını baha qoyardım. Meylin çəkirsə, elektrik fənərləiyə işıqlanan qum ciğirlərlə dolaş, bunu istəmirsənsə, bir yerdə oturub, musiqi dinlə. Vaxtilə Müzər^{*} buna bənzər, amma daha çox meyxana ruhunda bir yer açmışdı: orada rəqs musiqisindən qulaq tutulurdu, açıq yerlər, kölgəli yerlər və ağaç kölgəliyi çox az idi. Bundan ötrü gözəl və iri bir bağ lazımdır. Onda hər şey misilsiz olardı. Hə, bəs sən hara getmək istərdin?

Dürua nə cavab verəcəyini bilmirdi. Ən sonda bir şey uydurmamı oldu:

– İndiyədək Foli-Berjerdə bir kərə də olmamışam. Bax ora həvəslə gedərdim.

Yoldaşı səsini qaldırdı:

– Nə var axı Foli-Berjerdə? Ora girsək, tavadakı cızbız kimi bişərik. Amma sən bilən məsləhətdir, bəlkə, bunun özü də bir əyləncə sayılar.

Fobur-Monmartr küçəsinə çıxmadaqdan ötrü onlar geri dönməli oldular.

Əyləncə məkanı kimi tanınan binanın fasadından ona bitişik dörd küçəyə işiq zolaqları yönəldilmişdi. Fiakrlar¹ girişin önündə sıralanmışdı.

Forestye birbaşa giriş qapısına yönələndə Dürua onu saxladı:

– Biz bilet almağı unutduq.

Forestye ağayana tərzdə dedi:

– Bizi üçün giriş pulsuzdur.

Girişdəki hər üç nəzarətçi ona təzim elədi. Onlardan ortada duranla jurnalist görüşüb soruşdu:

– Fərli lojan var?

– Əlbəttə ki var, cənab Forestye.

Üzadılan biletini alan Forestye dəri ilə üzlənən qapını itələdi və onlar zala daxil oldular.

Tütün tüstüsü səhnə ilə tamaşa zalının qalan qismi arasında incə pərde yaratmışdı. Közərən saysız-hesabsız papiros və siqarlardan yüksələn bu zərif duman qatı güclə sezilən, ağımtıl ziqzaqlar

¹ *Fiakr* – yüngül fayton



şəklində yüksələrək, yavaş-yavaş yuxarılarda, günbəzin altında, çilçırığın həndəvərində və tamaşaçılarla dolu ikinci yarus səviyyəsində sixlaşır, buludlarla dolu səmanı xatırladırı.

Parterdəki lojaların və sıraların ətrafındakı yarıyuvarlaq keçidə bitişik geniş dəhlizdə, kişilərin basıraq yaratdığı yerdə bərbəzəkli yüngül qadınlar vurnuxurdular. Oradakı üç piştaxtanın hər birinin arxasında bayram yumurtası kimi boyanmış sırtılmış qadın satıcılar gözə dəyirdi. Bunlardan birinin önlündə isə satıcının rəfiqələri pus-quda durub şikar gözləyirdilər. Üç iri güzgündə satıcıların kürəkləri və zala girən tamaşaçıların üzləri əks olunurdu.

Forestye imtiyazlı birisi kimi qələbəliyi itələyərək sürətlə irəliləyirdi.

Zalda nəzarətçi qadına yanaşış soruşdu:

– On yeddinci loja haradadır?

– Buradadır, cənab.

Bunun ardından onlar üstdən açıq və divarları qırmızı qumaşla üzlənən köşkün içinə girdilər və qadın qapını qapadı. İçəridəki dörd stul bir-birinə elə yaxın qoyulmuşdu ki, aralarından keçmək imkansız idi. Dostlar yerlərini tutdular. Onların sağında-solunda yerləşən və formaca nali xatırladan bu cür taxta qəfəslər yığını ta səhnəyə qədər uzanırdı və onlarda oturan adamlar yalnız qurşağa qədər görünürdürlər.

Səhnədə triko geyinmiş, uzun, bəstə və qısa boylu, üç cavan adam trapesiya elementində akrobatik nömrələr ifa edirdi.

Əvvəlcə xırda, amma çevik addımlarla önə çıxan, gülümsəyərək tamaşaçılara hava öpüşü göndərən ucaboylu cavan öz çıxışına başladı.

Trikonun altından onun qollarının və ayaqlarının əzələləri görüñürdü. Şişman qarnı çox da nəzərə çarpmasın deyə, o, sinəsini qabartmağa məcbur idi. Saçlarını tən ortadan ayırdığı üçün bir az dəlləyə bənzəyirdi. Heyrətamız bir sıçrayışla trapesiyadan yapışan bu cavan əlləriylə ondan sallanmaqla təkər kimi fırlanmağındaydı. Hərdənbir vücudunu düz tutub qollarını açır, üfüqi vəziyyət alırı, barmaqlarıyla atma tirdən yapışib, havada bir neçə saniyəliyinə donduğu vaxt gücünü barmaqlarında cəmləşdirirdi.

Sonra döşəməyə hoppanan bu adam təkrar gülümsədi, parterdən onu alqışlayanlara baş əydi və baldırlarının əsnəkliyini sərgiləməklə pərdənin arxasında gözdən itdi.

Onun ardından ikinci, nisbətən alçaq boylu, amma iri şaqqallı cavan eyni hərəkətləri təkrarladı. Sonra növbə üçüncü cavana gəldi və çıxışlar zamanı tamaşaçılardan alqışları get-gedə gücləndi.

Amma Düruanın fikri-zikri tamaşada deyildi: başını yana əyməklə o, kişilərin və əxlaqsız qadınların toplaşlığı geniş kecid-dən gözlərini çəkmirdi.

Forestye dedi:

– Parterin ön sıralarına diqqət yetir. Səmimi və küt sifətlə orada oturan şəhərlilər belə tamaşalara xanımları və uşaqlarıyla gəlirlər. Lojalarda oturanlar əyyaşlar, bəzi rəssamlar və ikincidərəcəli əxlaqsız qadınlardır. Bизdən arxadakılar isə Parisdə rast gələ biləcəyin ən qəribə adamlar yığnağıdır. Kimdir axı bu kişilər? Onlara diqqət yetir. Burada kimləri tapmazsan: hər cür rütbə və vəzifə sahibi olan bu adamlar arasında ortabablar böyük əksəriyyət təşkil edirlər. Bu bankda, nazırılıkdə, ticarət sahəsində çalışan məmurlar, qəzetçilər, qadın dəlləlləri, mülki geyimli zabitlər, əyləncə axtaran fraklı cavanlar az öncə nahar edib, Opera binasına baş çəkiblər. Buradan isə birbaşa İtalyan Operasına yollanacaqlar. Bunlardan başqa bir xeyli şübhəli şəxs də var orada. Qadınların isə hamısı bir bezin qıraqıdır: Amerikan kafesində şam yeməyini bitirib, sərbəst olunca bunlar daimi müştərilərinə bu barədə xəbər yollayırlar. Son qiyamətləri iki luidor olsa da, onlar özlərini əcnəbilərə sırimağá çalışırlar ki, onlardan beş luidor qopartsınlar. Düz altı ildir ki, onlar buraya ayaq açıblar, ilboyu, həm də hər axşam onları burada, həm də eyni yerlərdə görə bilərsən. Əlbəttə, müalicə üçün Sen-Lazara* və ya Lursinə* getdikləri vaxt xaricində.

Dürua onu dinləmirdi, çünkü oturduqları lojaya söykənən əxlaqsız qadınlardan birisi ondan gözünü heç çəkmirdi. Qarasaçı bu şışman qadın üzünü gen-bol kirşanlaşmışdı, sürməli, qapqara gözləri qalın və qələmlə çəkilmiş incə qaşlarının altından işildayındı. İri sinəsi isə qara ipək paltarının məngənəsinə güclə siğirdi. Boyalı dodaqları qanayan yaranı xatırladırdı, adama nə isə yırtıcı, süni və cazibədar gələn bu dodaqlar kimlərdəsə ehtiras oyatmağa da qadir idi.

Bu qadın başını tərpətməklə yanından keçən kürən və özü kimi bol pudralanmış rəfiqəsini səslədi, lojadakılar da onu eşitsinlər deyə bilərəkdən səsini qaldırdı:



– Buna bax, doğrudan da, yaraşıqlıdır, eləmi? Əgər o, mənə on luidor təklif eləsə, imtina etmərəm.

Forestye Duruaya sarı dönüb gülümsədi və onun dizinə vuraraq dedi:

– O, səni nəzərdə tutur. Dostum, sən gözəgəlimlisən. Təbriklər.

Keçmiş kiçik zabit qızardı. Özündən də xəbərsiz onun barmaqları bir cüt qızıl sikkənin olduğu jilet cibinə sarı yönəldi.

Pərdə endi. Orkestr vals çaldı.

Dürua:

– Bəlkə, bir az gəzişək? – deyə təklif elədi.

– Necə istəyirsən.

Bayır çıxan kimi onlar əylənənlərin axınına düşdülər. Onları sıxır, itələyir, əzir, ora-bura atırdılar, gözlərinin qabağında şlyapalar qaynaşırdı. Qadınlar qoşa-qoşa gəzişirdilər. Həm də bunca kişi xeylağının, bunca dirsəyin, kürəyin, sinənin arasından sıvişməklə onlar çox rahat irəliləyirdilər. Belə bəlli olurdu ki, burada onlar öz axarlarındadırlar, sərbəstdirlər, bu qədər erkəyin içərisində olsalar da, özlərini suda balıq kimi hiss edirdilər. Özünü könülxoşluğuya bu axara buraxan Dürua nikotinin zəhərini, insan bədənlərinin və vücudunu pula satan qadınların vurdुqları ətirlərin qoxusunu acıgözlükə ciyərlərinə çəkirdi. Forestye isə tərləmişdi. Havası çatmadığından öskürdüyü üçün:

– Gəl bağa çıxaq, – dedi.

Sola dönerək, onlar bir cüt iri və əcaib fəvvərənin ətrafına sərinlik yaydığı qış bağına bənzər bir yerə çıxdılar. Çəlləkdə əkilmiş qaraçöhrə və mazılı¹ ağacların altında qoyulmuş sink masalar arxasında oturan qadınlar və kişilər sərindəşdirici içkilər içirdilər.

Forestye təklif elədi:

– Bir parç da içəkmi?

– Məmnuniyyətlə içərem.

Oturub camaata göz qoymağa başladılar. Ara-sıra onlara hər hansı bir qız yanaşıb, sırtlıq təbəssümlə xəbər alırdı: «Məni nəyə qonaq edərsiniz, cənab?» Forestye: «O fəvvərədə çəgləyən bir stəkan suya» deyincə, qız «Donuz!» deyə donquldanıb, oradan uzaqlaşırdı.

¹ Mazi – bəzi ağacların üzərində həşərat yumurtacıqlarından əmələ gələn yumru fir

Budur, bayaq onların lojasına söykənən qarasaçlı şışman qadın zühur elədi. Şışman və sarışın rəfiqəsinin qoluna girən bu qadın meydan oxuyurmuş kimi sağına-soluna göz qoyurdu. Hər ikisi, heç şübhəsiz, yaraşıqlı qadın idi və sanki, onlar bir-birinə yaraşdıqları üçün qoşa gəzirdilər.

Düruanı görəndə o, elə gülümsədi ki, sanki, bayaq baxışdıqları zaman onlar yalnız özlərinin anladıqları dilin köməyi ilə məhrəm olmuşdular. Bir stul çəkən qadın arxayınlıqla Düruanın önündə oturdu, sarışın rəfiqəsini də oturdandan sonra cingiltili səslə çıçırdı:

— Qarson, bizə iki qrenadin!

Forestye təəccübə dedi:

— Amma yaman ciyərli birisən, ha!

Qadın dilləndi:

— Sənin bu yoldaşın ağlımı başımdan alib. Gerçək sözümdür: canlara dəyən oğlandır. Qorxuram ki, ona görə əlimdən bir xatabala çıxa!

Ütəndigindən Dürua deməyə söz tapmırıldı. Özünün koppus bügini sığallayaraq, küt-küt irişirdi. Qarson mevə şirəsi qatılmış su gətirdi. Şərbəti birnəfəsə içən qadınlar ayağa qalxdılar. Qarasaçlı qadın başıyla Düruaya işarət edib, yelpiyini xəfifcə onun çıyninə vuraraq:

— Salamat qal, qoçum, — dedi. — Əfsuslar olsun ki, hələlik dilin-ağzin söz tutmur.

Yanıbzlarını oynadan qadınlar çıxışa sari üz tutdular.

Forestyenı gülmək tutdu:

— Dostum, heç bilirsən sənə nə demək istəyirəm? Sən, həqiqətən də, qadın qəlblərini fəth edə bilirsən. Əgər bundan faydalansan, xeyli uzaqlara gedəcəksən.

Bir qədər sükuta dalandan sonra o, düşünürmiş kimi, fikirli halda sözünü tamamladı:

— Çox vaxt məhz elə qadınlar bizi vəzir edirlər.

Dürua səssizcə gülümsədi.

Forestye xəbər aldı:

— Sən qalırsan burada? Mən cana yiğildim, getməliyəm.

— Hə, mən bir az burada qalacağam. Hələ tezdir, — deyə Dürua mızıldandı.



Forestye ayağa durdu.

– Elə isə xudahafiz. Sabaha qədər. Ünutmamışan ki? Fonten küçəsi on yeddi də, səkkizin yarısında.

– Oldu. Sabaha qədər. Təşəkkürlər.

Onlar bir-birinin əlini sıxıqlar və jurnalist dostunu tərk etdi. Yoldaşı gözdən itdiqdən sonra Dürua özünü daha sərbəst hiss elədi. Bir kərə də cibindəki qızıl sikkələri məmənunluqla oxşayandan sonra yerindən qalxıb, özünü qələbəliyə vurdu. Baxışları orada-burada dolaşırıdı.

Az sonra o, sarışın və qarasaç qadına rast gəldi: həmin an onlar saxta təkəbbürlə kişilərin arasında var-gəldə idilər.

Onlara sarı yönəldi. Amma düz yanlarına çatanda qəflətən ürkdü.

Qarasaçlı qadın soruşdu:

– Hə, necədir, dilin açıldı sənin?

Burnunun altında: «Əcəb sürtükmüş!» deyən Dürua heyratını açıqlayacaq başqa söz tapmadı.

Onlar üçlükdə insan axınının içində durduqlarından çevrələrin-də bir burulğan yaranmışdı.

Qəflətən qarasaçlı qadın:

– Evimə gedəkmi? – deyə soruşdu.

Şəhvətdən içi titrəyən Dürua qaba tərzdə:

– Hə, amma cibimdə bircə luidorum var, – dedi.

Qadının üzündə laqeydliklə dolu bir təbəssüm doğdu:

– Eyib etməz, – dedi və halal malımış kimi, bu yeni müştərisinin qoluna girdi.

Qadınla yanaşı addımlayan Dürua isə düşünürdü ki, hər halda, qalan iyirmi frank onun sabahki nahar yeməyi və frak kirayələməsi üçün çatar.

II

– Cənab Forestyenin mənzili haradadır?

– Dördüncü mərtəbədə, solda.

Qapıçının səmimi cavabından onun adıçəkilən adama hörməti oxunurdu. Jorj Dürua pilləkənlə qalxmağa başladı.

Nədənsə, xərif çəkingənlik, həyəcan və narahatlıq duyurdu. Həyatında ilk dəfə əyninə frak geyinmişdi və bütün bu əyin-başı ona nə isə

bir rahatsızlıq aşılıyırdı. Hər şeydə – laksız, amma çox zərif çəkmələrindən tutmuş (Dürua yaxşı ayaqqabılар üçün əldən gedirdi) ta bu səhər taxma önlüyü ilə birlikdə dörd frank yarıma Luvrda satın aldığı köynəyə qədər hər şeydə bir nöqsan tapırdı. Köynək o dərəcədə incə idi ki, artıq qırışmışdı. Olan-qalan köynəkləri isə xeyli köhnəliyindən onların nisbətən davamlısını da geyinməyə qiymamışdı.

Hədsiz enli olan şalvari həm ayaqlarının biçimini ört-basdır etdiyindən, həm də baldırlarında qırış-qırış durduğundan köhnəhal görünürdü: adətən, təsadüfi seçilən və ya bədən figuruna görə tikilməyən geyimlər az vaxtda belə görkəm alır. Təkcə fraki yaxşı durdu – sanki, əyninə tikilmişdi.

Ürəyi ağızında, duyğuları pərişan halda, həm də kimə isə gülünc görünməmək təlaşıyla ağır-agır pillələri qalxırdı. Qəflətən qarşısında peydə olan və zövqlə geyinmiş bir cənabin baxışlarının özünə dikildiyini sezdi. Aralarında elə az məsaflə qalmışdı ki, Dürua geriyə sıçramalı oldu və sonra yerindəcə dondu: bu adam – onun özü idi, onun güzgündəki əksi idi. İkinci mərtəbədəki meydançada qoyulan trümo¹ burada uzun bir koridor olması effektini yaradırdı. Heyrətdən əli-ayağı titrədi, çünki gözlənilmədən özünü tamamilə fərqli biçimdə görmüşdü.

Adətən, evdə o, təraş olarkən xırda güzgündən yaranırdı, onda bütün vücudunu görməsi imkan xaricindəydi, uzaqbaşı öz geyim-kecimindəki ayrı-ayrı detalları süzə bilirdi. Bu isə öz növbəsində, ayrı-ayrı eyibləri bir az da artırdığından o, özünün gülünc göründüyünə inanıb, qüssələnmişdi.

Amma indi, təsadüfən qarşısına çıxan bu trümoda o, özünü tanımadı – aynadakının özündən fərqli birisi, həm də ilk baxışdan çox zövqlü və nöqsansız geyimə malik kübar bir kişi olduğuna inanmışdı.

Özünə bir daha hərtərəfli göz gəzdirəndən sonra görkəminin göz oxşamasından tam əmin oldu. Bunun ardınca o, güzgünün önündə rolunu təkrarlayan bir aktyor kimi davranışına başladı. Gülümsündü, əlini yana uzatdı, əl-qol hərəkətləri elədi, sir-sifətinə gah heyrət, gah həzz, gah razılıq ifadəsi verdi, xanımların könlünü çalmaq üçün fərqli gülüş və baxış biçimləri axtardı, bütün bunlar həm onun incə ruhunu, həm də həmin xanımlara düşkünlüyünü ifadə etməliyidi.

¹ *Trümo* – bütün bədəni görmə imkanı yaradan ayaqlı güzgü



Aşağıdakı qapı çırıldı. Belə bir məşğulliyət başında yaxalanmaqdan və ya dostunun qonaqlarından hər hansı birisinin onun güzgü önündəki hoqqalarını görməsindən ehtiyatlanaraq, Dürua cəld pilləkənlə yuxarı qalxdı. Üçüncü qatdakı meydançada da güzgü qoyulmuşdu və özünü hərəkət əsnasında süzə bilmək üçün Dürua addımlarını yavaşdı. Əslinə qalsa, onun bədəni yaxşı biçmə malik idi. Yerişini isə bir az abırə salmaq lazım gələcəkdi. Ona görə də özünə artan inam hissi bütün qəlbini bürüdü.

Bu cür görkəmlə, seçdiyi hədəfə çatmaqda özünəməxsus israrla, cəsarətlə və orijinal ağılıyla o, istədiyinə, əlbəttə ki, nail olacaqdı. Elə buna görə də qaçmaq, pillələri sürətlə çıxməqla pilləkənin ən üst meydançasına qalxmaq istəyirdi.

Üçüncü güzgünün önündə dayanıb, adəti üzrə, bığlarını burdu, şlyapasını çıxarıb saçlarını tumarladı və belə hallarda tez-tez işlətdiyi «Əcəb fikirdir!» ifadəsini Mizildayandan sonra qapının zəngini basdı.

Qapı elə həmin an açıldı. Qarşısındaki qulluqçunun qara frakına, laklı çəkmələrinə, təraşlı sıfətinə, son dərəcə ciddi görkəminə nəzər salanda Dürua təkrar o anlaşılmaz təlaşa qapıldı: bəlkə də, heç istəmədən öz kostyumu ilə qulluqçunun geyimini müqayisə eləmişdi. Ləkələrini gizlətmək üçün qolunun üstünə atdığı palto-sunu Düruanın alan qulluqçu ondan soruşdu:

– Sizi necə təqdim edim, cənab?

Sonra o, qonaq otağı ilə giriş məkanı arasındaki pərdəni qaldırmaqla, qonağın ismini ucadan səsləndirdi.

Bir anda Dürua bütün cürətini itirdi, hətta çəşqinqılıqdan güclənəfəs almağa başladı, çünkü indi o özü üçün yeni bir dövranın kan-darında idi: bu dünya çoxdan onu özünə cəlb edirdi, o isə buraya can atıldı. Axır ki, içəri keçdi. Eynilə orangereya kimi hər cür bitkilərlə dolu olan və gen-bol işiqlanan iri otağın tən ortasında cavan və saman saçlı bir qadın dayanmışdı.

Dürua lal-mat qaldı: ona gülümsəyən bu xanım kim idi, görə-sən? Bu ara Forestyenin evli olduğunu xatırladı. Bu zərif və yaraşıqlı sarışının məhz dostunun xanımı ola biləcəyi təxminini onu lap çəsdirdi.

– Xanım, mən... – deyə Mizildandı.

Qadın ona əlini uzatdı:

– Xəbərim var, cənab. Dünənki görüşünüz haqqında Şarl mənə danışın və mən çox şadam ki, bugünkü nahar yeməyinə sizi dəvət etmək uğurlu bir fikir kimi ərimin ağlına gəlib.

Bunun qarşılığında nə deyəcəyini kəsdirə bilmədiyindən qulaqlarının dibinəcən qızaran Dürua onu təpədən-dırnağa süzən, öyrənən, dəyərləndirən, onunla təmas edən baxışları öz üzərində duydular.

Hətta əyin-başına görə üzr istəmək, öz nöqsanlarını nəyə isə yozmaq da keçdi fikrindən. Amma ağlına bir şey gəlmədiyi üçün bu incə məsələyə toxunmamağı uyğun bildi.

Ev sahibəsinin göstərdiyi kresloda oturdu. Yerini rahatlayıb, başını geri əyincə o, altındakı yumşaq, əsnək məxmərlə üzlənmiş oturacağın könül oxşayan təmasını nəinki kürəyi və əlləriylə, hətta bütün varlığıyla hiss elədi. Bu kreslonun ağuşunda o, özünün yeni və əsrarəngiz yaşama qədəm qoyduğunu, nə isə qeyri-adi dərəcədə xoş bir şeyə, nemətə nail olduğunu, bir sözlə, sıxıntılarından qurtulduğunu zənn elədi. Yalnız bundan sonra gözlərini ondan çəkməyən xanım Forestye nəzər yetirdi.

Qadının əyninə geyindiyi açıq-mavi kəşmiri parçadan tikilən paltar onun dik sinəsini və incə belini detallarına qədər nəzərə çarpdırırdı. Qolları və boynu isə su köpüyünü xatırladan krujevalarla əhatələnmişdi. Paltarının sinəsi və qısa qolçaqları da krujevayla işlənmişdi. Saçları yüksək biçimdə yiğilsa da, boynunun ardından sallanan qismi yüngül, şəffaf və toppuş bir dumani xatırladırı.

Dünən Foli-Berjerdə tanış olduğu o qadının kini xatırladan baxışları Düruaya nədənsə ürək-dirək verirdi. Qadının boz və ya maviyə çalan bozumtul gözlərivardı və bu mavi çalar onlara xüsusi ifadə bəxş edirdi. İncə buruna, ətli dodaqlara və bir qədər koppuş çənəyə malik bu sıfət bir az uyumsuz olsa da, eyni zamanda, çox cazibədar, sirlili və gözoxşayan idi. Onun üzündə hər bir çizgi özünə görə adamı valeh edir və eyni zamanda ifadəli görünürdü: ondakı ən xırda dəyişiklik ya nəyi isə gizlədir, ya da nədənsə xəbər verirdi.

Qısa pauzadan sonra qadın soruşdu:

– Çoxdan Parisdəsiniz?

Özünü tədricən ələ alan Dürua dilləndi:

– Bir neçə ay olar, xanım. Dəmir Yolu İdarəsində çalışıram. Amma Forestye məni ümidi ləndirib, deyir ki, onun köməyi ilə journalist ola biləcəyəm.



Qadın gülümşədi. Budəfəki təbəssümü daha səmimi, daha təbii alındı. Sonra o, alçaq səslə dedi:

– Bilirəm.

Təkrar zəng çalındı. Qulluqçu elan elədi:

– Xanım de Marel.

İçəri girən qarayanız qadın, adətən, haqqında «canalıcı əsmər» deyimi işlənən xanımlardan idi.

Yüngül bir yerişi vardi. Tündrəngli və sadə biçimli paltarı onun bədən figuruna tam uyğun idi.

Şəvə kimi saçlarına taxdığu al-qırmızı qızılıgül istər-istəməz adamın diqqətini özünə çekirdi. Təkcə elə bu gül onun sıfətinin qara-bağdaylığını, bənzərsizliyini daha da artırır, ona şuxluq və parlaqlıq bəxş edirdi.

Qadının ardınca gələn qızçığazın əynində qısa paltar vardi. Xanım Forestye onları pişvazına durdu:

– Salam, Klotilda.

– Salam, Madlena.

Qadınlar öpüsdülər. Özünü yaşından böyük aparan qızçığaz isə öpüş üçün alını önə verdi.

– Salam, bacıqızı, – ev sahibəsi dedi.

Üşəği da öpəndən sonra xanım Forestye qonaqları bir-biriylə tanış elədi:

– Cənab Jorj Dürua – Şarlın köhnə dostu. Xanım de Marel – mənim rəfiqəm və uzaq qohumum.

Düruaya tərəf dönerək əlavə elədi:

– Bilirsinizmi, bizim evdə hər şey sadədir, dəbdəbələrdən uzağıq. Yəqin, bu, sizin də ürəyinizcədir?

Cavan kişi başını tərpətdi.

Qapı təkrar açıldı, içəriyə başdan-ayağa yumpyumru, şışman, potaboy bir kişi girdi. O, yaraşıqlı, ucaboylu və özündən xeyli cavan bir xanımın qoluna girmişdi. İncə davranışları və vüqarlı qaməti ilə bu xanım hamının diqqət mərkəzindəydi. Gələnlər deputat, maliyyə mütəxəssisi, zəngin və işgüzar bir adam, eyni zamanda, «Fransız həyatı»nın naşiri, cənublu yəhudili cənab Valter və vaxtilə bir bankir qızı, indi isə bu admanın xanımı olan Bazil Ravalı idi.

Bunların ardınca son dərəcə incə zövqlə geyinmiş Jak Rival, daha sonra isə ciyininə düşən kəpəkli saçları üzündən frakinin

yxalığı işıldayan, səliqəsiz bağlanmış qalstuku da nimdaş görünən Norber de Varen gəldi. Xanım Forestyeyə yanaşan de Varen bir cavan şuxluğuya onun əlindən öpdü. Kişi başını əyəndə onun uzun saçları dalğalar halında qadının çılpaq qoluna töküldü.

Ən nəhayət, Forestye özünü yetirdi və gecikdiyi üçün üzr istədi. Morelin çıxışı ilə bağlı redaksiyada ləngiyibmiş. Radikal yönü deputat olan Morel Əlcəzairin müstəmləkəyə çevrilməsi üçün ayrılan kreditlər barədə nazirliyə sorğu göndəribmiş.

Qulluqçu elan elədi:

– Süfrə hazırlıdır.

Hamiliqla yemək otağına keçdilər.

Düruanı xanım Marellə onun qızının arasında oturtdular. Yenə də özünü narahat hiss etməyə başladı: çəngəl-bıçaqla, qədəhlərlə davranışmayı bacarmadığından etiket qaydalarını pozmaqdan qorxurdı. Onun qarşısına, birisi mavi rəngdə olmaqla, dörd qədəh düzdürlər: görəsən, bunların hansı nə üçün nəzərdə tutulmuşdu?

Şorba içərkən hamı susurdu. Norber de Varen söhbətə başladı:

– Qotye prosesi barədə oxumusunuz da? Maraqlı işdir!

Həmin andan hamı ər-arvad xəyanətinə şantajın qarışlığı bu əhvalatdan danışmağa başladı. Səslənən fikirlər qəzetlərdən öyrənilən hadisələr barədə ailə daxilində danışılanlardan fərqlənirdi: buradakıların olayla bağlı rəyləri həkimin xəstəlik, baqqalın isə tərəvəzlər haqqında rəyini xatırladırıdı. Olayı hamı adı bir şey kimi qarşıladıqından üzlərdən heyrət-filan oxunmurdu. Hər kəs sırf peşəkar marağıyla və tam laqeydiliklə bu cinayətin dərində yatan gizli səbəbini araşdırmaqdı idi. Hərəkət motivlərinin bu faciəli olaya yol açan düşüncə tərzinin və xüsusi ruhi durumun elmi baxımdan izahi üzərində baş sındırıldılar. Hətta xanımlar da bu araşdırimalara, axtarışlara qoşulmuşdular. İnsanlıq komediyasını sətirlərə köçürən xəbər yazarları kimi, bu adamlar da ayrı-ayrı məqamları öyrənib araşdırmış, olaya ekspert kimi fərqli bucaqlardan baxmaqla həm bu olaya, həm də digərlərinə əvvəlcədən gerçək dəyər vermişdilər: dükan sahibləri də mallarını müştərilərə təklif etməzdən önce onları o üz-bu üzünə çevirir, gözdən keçirir, sayır və tərəzidə çəkirlər.

Sonra bir duel söhbətə mövzu seçildikdə bütün diqqətlər Jak Rivalın üzərində cəmləşdi: bu, sırf onun yemi olduğundan başqa birisi bu məsələ ilə bağlı fikir bildirməzdi.



Dürua ağızına su alıp oturmuşdu. Qonşuluğundakı xanımın yuvarlaq əndamı könlüne yatdığını vaxtaşırı onu altdan-altdan süzürdü. Qadının hər açıqlamasını süfrədəkilər təbəssümlə qarşılayırdılar, çünkü bu məzəli və şux atmacalar hər dəfə dilli-dilçəkli bir qızın gözlənilməz zarafatını, siltaqlığını xatırladırdı və heç kəs bunlardan incimirdi. Bunların arxasında yatan şuxluq isə söz sahibinin nikbinliyi və ya olaylara səthi yanaşması ilə yozulurdu.

Hər nə qədər əlləşsə də, Dürua ona ünvanlanacaq bir kompliment tapa bilmədiyindən qızçığaza qulluq etməyə başladı: onun qədəhinə şərab süzdü, boşqabına yemək qoydu, bir sözlə, onun üçün əldən-ayaqdən getdi. Anasına nisbətən daha ciddi görünən qızçığaz onun hər xidmətinə qarşılıq olaraq başını tərpədib, qas-qabaqla «Çox lütfkarsınız, cənab» deməyi özünə borc bilirdi. Sonra təkrar bu məzəli görünən ciddi tövrüylə böyüklərin söhbətinə qulaq kəsilirdi.

Yüksək səviyyədə keçən bu nahar barədə hər kəs öz heyrətini dila gətirdi. Valter on adamın payını yediyi üçün ağını açmağa heç macal tapmadı. Hər səfər süfrəyə yeni yemək gələndə ona gözlüyünün altından, nişançı hədəfi süzürmiş kimi, gözlerini qiyyaraq baxırdı. Heç Norber de Varen də cənab Valterdən geri qalmırıldı – arabir o, önlüyünə sous damcılatalğına heç məhəl də qoymurdu.

Gülümşünərək və qayğılı tərzdə hamiya göz qoyan Forestye coxmənalı şəkildə xanımıyla baxırdı, sanki, bu qadın ona yön verən bir yardımçısıydı, sanki, indi onlar birgə səylər sayəsində çətin bir işin öhdəsində hələlik uğurla gelməyə çalışırdılar.

Getdikcə çöhrələr qızardı, səslərin tonu yüksəldi. Süfrə arxasındakılara yanaşan qulluqçu elə hey nə isə təklif edirdi:

– Bəlkə, «Korton»? Yoxsa «Şato-laroz»?

Dürua «Korton»u bəyəndiyi üçün hər dəfə bu şərab süzüləndə qədəhini irəli uzadırdı. Mədəsində yaranıb, əvvəlcə başına vuran, sonra isə sıcaq dalğalar şəklində damarlarıyla axan şuxluq və qəribə xumarlıq duyğusu yavaş-yavaş bütün bədənini bürüməkdəydi. Varlığına hakim kəsilən bu həzz onun olan-qalan dərdini, qayığını apardığından həm könül, həm də bədən həzzi sayılmalıydı.

Danişmaq, diqqətləri öz üzərinə çəkmək, başqları tərəfindən dinlənmək ehtiyacı duyurdu. İstəyirdi ki, buradakılar ona da içlərindən birisi kimi yanaşınlar, deyəcəyi hər sözə qulaq kəsilsinlər.

Bütün bu müddətdə bir an da kəsilməyən söhbət bu ara ardıcıl mukalimələr şəklində davam edirdi, ən adı səbəblər üzündən bir mövzudan digərinə keçilirdi. Bu günün olayları fonunda minlərlə başqa mövzuya da toxunulandan sonra ən axırda söhbət Əlcəzairin müstəmləkəyə çevrilməsiylə bağlı Morelin geniş müzakirə mövzusuna çevrilən nitqinə gəlib çıxdı.

Çevik düşüncə tərzinə və həyata bədbin baxışlara malik Valter iki xörək arasındaki fasılə əsnasında bu mövzu ilə bağlı bir-iki atmaca işlətmışdı. Sabahki sayda çıxacaq məqaləsinin məzmununu Forestye qısaca qonaqlara anlatdı. Jak Rival dedi ki, müstəmləkə ölkələrində hərbi hakimiyyət qurmaq vacibdir və müstəmləkə qoşunlarında otuz il xidmət edən hər zabitə mütləq Əlcəzairdə torpaq sahəsi verilməlidir. O deyirdi:

– Bu yolla biz cəmiyyətin işlək bir modelini qura bilərik. Zaman keçdikcə insanlar bu ölkəni tanıyıb-sever, onun dilinə yiyələnər, oraya yenicə düşən insanların qarşılaşdıqları cəncəl məsələlərin hamisini çözümə qovuşduralar.

Norber de Varen onun sözünü kəsdi:

– Hə-ə... əkinçilikdən savayı hər şeyi öyrənə bilərlər. Ərəbcə danışacaq, taxil və çuğundur əkməyin sırların yiyələnəcəklər. Qılınc-oynatmadə yüksək məharət qazansalar da, tarlalara gübrə verməyi bacarmayacaqlar. Ona görə də bu ölkənin qapılarını bütün arzu edənlərin üzünə laybalay açmaliyiq. Başı işləyən hər kəsə orada iş-gúc tapılar, yerdə qalanlar isə məhv olacaqlar. Yaşadığımız top-lumun qanunları belədir.

Araya sükut çökdü. Hami gülümsəyirdi.

Öz səsindən, sanki, zövq alan və onu ilk dəfə eşidirmiş kimi heyrətlənən Dürua söze başladı:

– Orada qit olan yeganə şey – məhsuldar torpaqdır. Münbit sahələr Əlcəzairdə də elə Fransadakı kimi bahalıdır və onları əsəsən parisli varlılar satın alırlar. Gerçək müstəmləkəçilərimiz, yəni kasib fransızları isə oralara, yəni susuz və bitki örtüyündən məhrum səhralara ancaq və ancaq maddi ehtiyac apara bilər.

Artıq bütün baxışlar ona yönəlmışdı. Özü də fərqindəydi ki, portür.

Valter xəbər aldı:

– Siz Əlcəzairə bələdsiniz ki?



Dürua:

– Hə, – dedi, – orada mən iki il yarım, həm də ölkənin hər üç əyalətində olmuşam, – dedi.

Morel barədə unudan Norber de Varen sözügedən ölkənin adət-ənənələri barədə vaxtilə bir zabitdən eşitdikləriylə bağlı bəzi şeyləri dəqiqləşdirdi. Onu Mzab maraqlandırırdı*: bu, Saharanın düz göbəyində, o bürkülü diyarın ən susuz ərazisində qurulan kiçik və özünəməxsus bir ərəb respublikası idi.

Dürua iki kərə Mzabda olmuşdu, ona görə də o qəribə yerin adətlərini yerli-yataqlı təsvir eləməyə başladı: orada bir damla su qızıl qiymətinədir, heç bir yerli sakin ictimai işlərdən uzaq dura bilməz, orada mövcud olan ticarət qaydaları ən inkişaf etmiş ölkələrdəkindən daha insaflıdır.

Xoşagəlmə istəyi və şərab ona cürət bəxş etmişdi, indi o, bildiklərini həm də özünü öyürmüş kimi nağlı edirdi: hərbi alaylarıyla bağlı lətifələri, savaşa aid olayları, ərəb məişətinin ayrı-ayrı özəlliklərini anladırdı. Günəş şüalarının hər şeyə meydən oxuduğu o yalnız, sap-sarı və son dərəcə bərəkətsiz torpaqları dirləyiciləri daha canlı təsəvvür etsinlər deyə, o hətta bir neçə gözəl bənzətmədən də yararlandı.

Qadınlar gözlərini ondan çəkmirdilər. Xanım Valter həmişəki kimi, yəni sözləri uzada-uzada dedi:

– Bütün bu xatirələriniz gözəl bir oçerk silsiləsinin mövzusu ola bilərdi.

Bunu eşidən ahil Valter gözlüyünün üstündən bu cavan oğlana baxdı: adətən, üzünü dəqiq görmək istədiyi birisini o, məhz belə süzərdi. Yeməkləri yaxşı görmək üçün isə gözlüyü də yetərliydi.

Forestye fürsəti əldən vermedi:

– Hörmətli şef, bu gün mən sizə cənab Dürua haqqında söz açmış və siyasi məlumatlar toplamaqda mənə yardımçı vəzifəsinə onun təyin olunmasını xahiş eləmişdim. Marambo qəzetdən ayrılan dan bəri təcili və gizli məlumat toplayacaq bir işçim yoxdur, həm də qəzetimizdə bu boşluq hiss olunur.

Valter üzünə ciddi ifadə verdi, gözlüyünü qaldırb, Düruanın düz gözlərinin içində baxaraq dedi:

– Cənab Düruanın orijinal zəka sahibi olması şübhəsizdir. Əgər o, sabah saat üçdə mənimlə səhbətə vaxt tapsa, biz bu işləri yolu-na qoymışq.

Bir qədər susandan sonra o, birbaşa Düruya müraciət elədi:

– Hələlik siz Əlcəzair barədə bizi iki-üç dənə maraqlı oçerk təqdim edin. Xatirələrinizi və oradakı müstəmləkə siyaseti barədə fikirlərinizi bir arada, bax bu gün etdiyiniz kimi ortaya qoyun. İndi onların zamanıdır, həm də tam zamanıdır. İnanıram ki, oxucular da bunları gözlərinə təpəcəklər. Amma tələsin! İlk yazınız günü sabah əlimdə olmalıdır, uzaqbaşı biri gün. Palatada müzakirələr bitmədən biz geniş ictimaiyyətin diqqətini bu məsələyə yönəltməliyik.

Xanım Valter onun bütün dediklərinə təkəbbür çaları qatan valehedici əda ilə əlavə elədi:

– Bu da sizin üçün uğurlu başlıq: «Afrika atıcısının xatirələri». Fəna deyil, eləmi, cənab Norber?

Çox gec şöhrət qazanmış ahil şair qələmə yenicə sarılanları sevməz, onlardan qorxardı. Odur ki quru-quru cavab verdi:

– Hə, hə, başlıq söz ola bilməz, amma bu başlığı daşyan yazının da eyni səviyyədə olması gərəkdir. Bu isə çox çətin şərtidir. Yazında üslub – musiqidə düzgün səs tonu seçməyə bərabərdir.

Xanım Forestye Düruanı mehriban, himayədar və anlayışlı baxışlarla sözü, sanki, bununla ona: «Sənin kimilər istədiklərinə çatırlar» deyirdi.

Xanım de Marel bir neçə kərə Düruya sarı döndü: bu ara qulaqlarına taxdıgı brilyant sırga aramsız titrədiyindən indicə üzüllüb yerə düşəcək şəffaf su damlasını xatırlatdı.

Onun qızı sakit və təkəbbürlü oturub, başını boşqabına sarı əymışdı.

O ara qulluqçu bir kərə də masanın başına dolanmaqla mavi qədəhləri Yohannesburq şərəbiylə doldurdu. Bunun ardınca ayağa qalxan Forestye Valterə baş əyməklə sağlıq söylədi:

– «Fransız həyatı»nın çıçəklənməsi şərəfinə!

Haminin ona baş əydiyini görən şef gülümsədi. Öz ilk uğurundan məmnun qalan Dürua isə qədəhini birnəfəsə başına çəkdi. İndi ona elə gəlirdi ki, bir çəllək çaxır içər, bir cəmdəyi tək yeyər, hətta bir aslanı parçalaya bilər. Canında fövqəladə bir güc, görünməmiş qərarlılıq duyurdu, varlığı ən xoş arzularla dolub-daşındı. O, bu cəmiyyətin doğma üzvünə çevrilmiş, artıq burada özünə yer, bəlli bir mövqə qazanmışdı.

İnam dolu baxışları qonaqların üzündə dolaşandan sonra o, ən nəhayət, öz qonşusuyla danışmağa cürət tapdı:



– Xanım, necə də gözəl sırgalarınız var – belələrini ömrümdə görməmişdim!

Qadın gülümsəyən üzünü ona tutdu:

– Brilyantları bax, belə, sadəcə, qızıl ipdən asdırmaq – mənim öz ideyamdır. Belə olanda adam elə sanır ki, bunlar şəh damlarıdır, deyilmi?

Öz cəsarətindən xəcalətə qapılan Dürua yersiz sözlər atmamaq üçün mizildədi:

– Cazibədar sırgalardır və əslində, onları gözəlləşdirən sizin qulaqlarınızdır.

Qadın təşəkkürünü baxışlarıyla ifadə elədi – adətən, qadınların bu cür nüfuzedici nəzərləri adamın qəlbini dəlib keçir.

Başını bu tərəfə döndərincə Düruanın gözləri xanım Forest-neyə sataşdı: bu qadın da onu eyni səmimiyyətlə süzürdü, amma onun baxışlarında hiyətənəfər şüxluq və dəstəkləmə çalarları daha aşkar şəkildə sezildirdi.

Artıq məclisdəki kişilər əllərini ölçərək bir ağızdan danışır, getdikcə səslərini ucaldırdılar: mövzu isə yeraltı dəmiriyol xətti ilə bağlı nəhəng layihə idi. Bu söhbət ta süfrəyə desert gələnə qədər uzandı: Parisdə nəqliyyatın ləngliyi, konkaların narahatlığı, omnibusların baxımsızlığı, sürücülərin qabaklısı barədə fikrini hər kəs burada açıqlamaq imkanı qazandı.

Sonra dəvətlilər qəhvə içmək üçün qonaq otağına üz tutdular. Dürua müşayiət məqsədilə əlini məzəylə qızçığaza uzatdı. Ona şəstlə təşəkkür edən qız, barmaqlarının ucuna qalxmaqla, qolunu öz kavalərinin biləyinin üstünə qoydu.

Qonaq otağı bu dəfə də ona oranjereyanı xatırlatdı. Otağın hər küncündə yaraşıqlı yarpaqları ora-bura uzanan palmalar gözə dəyirdi, tavana doğru can atan bu bitkilərin geniş tac hissəsi pilləvari biçimdəydi.

Buxarının hər iki yanında kauçuk ağaclarının sütunu xatırladan yuvarlaq gövdələrində tünd-yaşıl rəngdə, uzunsov və bir-birinin üstünə qalaqlanan yarpaqlar görünürdü. Fortepianonun üstündə isə biri aq, digəri çəhrayı olmaqla bir cüt naməlum xırda kol bitkisi var idi. Yuvarlaq bicimli və başdan-ayağa çiçəklərlə örtülü bu bitkilər canlı çiçəklərlə müqayisədə xeyli gözəl olduqlarından adama haradasa süni və fantastik təsir bağışlayırdı.

Qonaq otağının təmiz havasında zərif və yüngül, heç nəyə bənzəməyən və tərif olunmaz bir şey duyulurdu.

Dürua artıq utancaqlıqdan yerli-dibli qurtulmuşdu. Və indi otağı diqqətlə süzməkdə idi: bitkilərdən savayı buradakı heç nə onun gözünü oxşamırı, hədsiz cazibədar bir şey yox idi bu məkanda. Amma burada olan adam özünü evində zənn edirdi, otaqdakı hər şey insana rahatlıq, hüzur hissi aşılıyordı. Bu dinclik havası insanı çulgalayırı, onun canına yağı kimi yayılırdı, məhrəm bir temas qədər vücudu oxşayırdı.

Divarlar solğun bənövşəyi rəngli və üzəri milçək boyda sarı ipək çiçəklərlə dolu olan köhnə dəbli materialla üzlənmişdi. Qapıların önündəki və boz-mavi çalarlarıyla əsgər şinellini xatırladan pərdələrin üzərində qırmızı ipəklə qərənfillər toxunmuşdu. Çeşidli ölçülərə və biçimlərə malik mebellərin – şezlonqların, çox iri və xirdaca kresloların, kətillərin və pufların¹ düzülüşündə təsadüflik sezilirdi, bunların bəziləri XVI Lüdovic üslubunda ipək parça ilə, qalan qismi isə sarı fona və nar qırmızısı rəngdə ləkələrə malik Ütrecht məxməri ilə üzlənmişdi.

– Cənab Dürua, qəhvə istəyirsiniz? – deyə dodaqlarında həmin o dostyana təbəssümlə xanım Forestye ona bir fincan uzatdı.

– Hə, xanım, təşəkkürler.

Dürua fincanı aldı, qızçıqazın ona uzatdığı qəndqabıya sarı ehtiyatla əyilib, əlindəki gümüş maqqaşla oradan bir qənd parçası götürdü. Bu vaxt ev sahibəsi onun qulağına piçildədi:

– Xanım Valterdən iltifatınızı əsirgəməyin.

Dürua bir şey deməyə macal tapmamış qadın ondan aralandı.

Əlüstü qəhvəsini içməyə çalışdı, çünki onu xalçaya dağıdacağından qorxurdu. Dərindən köks ötürərək, o, özünün yeni müdürünin xanımına yanaşmaq və onunla kəlmə kəsmək üçün uyğun bir fürsət axtardı.

Qəfildən hiss elədi ki, masadan aralıda oturan xanım Valter əlində boş fincanını tutub və görünür, onu haraya qoyacağıni bilmir. Dürua tez özünü irəli verdi:

– İzninizlə, xanım.

– Təşəkkür edirəm.

Fincanı masaya qoyub, tez də geri döndü.

¹ Puf – yumşaq kətil; yumru mütəkkə



– Xanım, orada, səhrada olarkən «Fransız həyatı»nın mənə necə xoş anlar yaşıtdığını kaş biləydimiz! Həqiqətən də, bu, Fransanın hüdudlarından kənarda oxunan yeganə qəzetdir. Elə buna görə də onu ən rəngarəng, ən məlumatlı və əyləncəli qəzet saymaq olar, çünki bu qəzetdə hər şeydən yazırlar.

Anlayış göstərmək üçün xanım Valter çöhrəsinə soyuqqanlı bir təbəssüm qonduraraq ləyaqətlə dedi:

– Çağdaş tələblərə cavab verən belə bir qəzet yaratmaq üçün ərim çox əziyyətlərə qatlaşır.

Beləcə söhbətə başladılar. Dürua bayağı mövzularda sərbəst söhbət qurmağı bacarırdı, səsi xoş idi, baxışlarından böyük heyranlıq yağırdı, bişəkləri isə müsahibinin fikrini haralarasa çəkib aparındı. Üst dodağının üzərindəki bu qalın, yaraşıqlı, burma, qızılı-kürən biğinin rəngi uclara doğru qismən açıqlaşırdı.

Onlar Parisdən, onun ətraflarından, Sena sahilərindən, yay əyləncələrindən, kurortlardan söz saldılar. Bütün bunlar elə mövzular idı ki, onlar barədə heç bir gərginlik duymadan, həm də usanmadan danışmaq mümkün idı.

Əlindəki likör qədəhiylə Norber de Varen onlara yanaşanda Dürua oradan aralanmağı münasib bildi.

Xanım Forestye ilə söhbətini yekunlaşdırın madam de Marel onu səsləyərək, qəflətən soruşdu:

– Belə çıxır ki, siz özünüüzü jurnalistikada sınamaq fikrindəsiniz?

Dürua öz niyyətiylə bağlı qarmaqarışlıq nələrsə mizildədi və bunun ardınca bayaq xanım Valterlə elədiyi söhbəti bu qadınla təzədən başladı. Amma indi o, mövzuya daha uğurlu giriş etdi, özünə o qədər inamlıydı ki, bu yaxınlarda başqalarından eşitdiklərini də öz fikirləri kimi qələmə verirdi. Söhbət boyu dilə gətirdiyi sözlərə dərin məna qazandırmaq üçün baxışlarını həmsöhbətinin gözlərindən ayırmırıdı.

Xanım de Marel də ona tam səmimiyyətlə bir neçə duzlu lətifə danışdı: adətən, hazırlıca və sözüne inanan və özünü şən birisi kimi göstərməyə çalışıran xanımlar belə edirlər. Səmimiyyətləri o dərəcədə artdı ki, qadın onun frakinin qoluna toxunmaqla qalmadı, əhəmiyyətsiz şeylərdən söz etsə də, səsini qəflətən məhrəm söhbət edirmiş kimi piçilti səviyyəsinə qədər endirdi. Qadının özünlə qarşı laqeyd olmadığını açıq-aşkar duyan Düruanı həyəcan

bürümüşdü. Bu xanıma elə bu dəqiqə öz sədaqətini sübut etmək, onu kimdənsə qorumaq, özünün ən yaxşı keyfiyyətlərini ortaya qoymaqdan ötrü o, hər dəfə cavab verərkən ləngiyirdi, bu isə onu göstərirdi ki, fikri-zikri başqa yerdədir.

Qəflətən xanım de Marel heç dəxli olmadan «Lorina!» deyə qızını səslədi. Qızçığaz yaxınlaşınca, ona təpindi:

– Yanımda otur, qızım, yoxsa pəncərənin qabağında soyuqla-yarsan.

Dürua bu qızı öpmək üçün əldən gedirdi, sanki, uşağa qismət olacaq bu busədən anasının da payına nə isə düşəcəkdi. O, səsin-dəki lütfkarlıq və ata nəvazişi ilə xəbər aldı:

– Sizi öpə bilərəmmi, madmazel?

Qızçığaz kişini heyrətlə süzdü. Gülməsəyən xanım de Marel dedi:

– Cavab ver ki, cənab, bugünkü buna izin verirəm, amma bir daha üz vurmayın.

Dürua çömbələrək, qızı əllərinin arasına aldı, dodaqlarıyla onun dalğalı və yumşaq saçlarına toxundu.

Anası heyrətini gizlətmədi:

– Bax ha, o, sizdən çəkinmədi! Qəribə şeydir! Adətən, qadınların onu öpməsinə izin verir. Cənab Dürua, siz misilsizsiniz, vallah.

Dürua pörtdü və bir dizinin üstündə oturan qızı yelləməyə başladı. Onlara yanaşan xanım Forestye təəccübünü gizlətmədi:

– Bu nədir belə? Lorina da yumşalarmış?! Əcəb işdir!

Ağzında siqaret olan Jak Rival onlara tərəf gəldi. Dürua yersiz hər hansı sözüylə duruma xələl gətirəcəyindən və nail olduğu hər şeyi bir anda itirəcəyindən ehtiyatlanaraq ayağa qalxdı və oradakılarla xudahafızlaşmaya başladı.

O, baş əyir, xanımların əllərini ehmalca sıxır, kişilərinkini isə o ki var yelləyirdi. Bu ara ona da diqqət yetirdi ki, Jak Rivalın quruhal, sıcaq əli onun əliylə temasdan bir azca da yumşaldı, Norber de Varenin nəmli və soyuq əli onun barmaqlarının arasından şütyüb çıxdı, Valterin əli ona soyuq, taqətsiz, hər hansı həyat nişanəsindən uzaq, təsir-siz gəldi, Forestyenin əli isə koppus və isti idi. Dostu ona piçıldıdı:

– Ünutma: sabah saat üçdə.

– Yox, yox, mütləq gələcəyəm.

Dürua içini bürüyən sevincdən az qalırkı qanad açısan: pilləkəni indi o, qaça-qaça düşməyə hazır idi. Amma elə ki pillələri iki-iki



enməklə, ikinci mərtəbənin meydançasındaki iri güzgüünün öönüne yanaşdı, qarşısında hoppana-hoppana ora yaxınlaşan cənabi görüb qəfil ayaq saxladı: sanki, onu cinayet başında yaxalamışdır. Aynadakı əksini uzun-uzadı süzəndən sonra o, özünün yetərincə yaraşlıqlı olmasından heyrətə gəldi, əksinə, nəvazişlə gülümsündü, çox dəyərli birisindən ayrılmış kimi ən sonda ona dərin təzimdə bulundu.

III

Küçəyə çıxan Jorj Dürua dərin fikirlərə daldı, çünki nəyə və necə qərar verəcəyini bilmirdi. Bir istədi ki, şəhəri boş-boşuna dolaşib, gələcəklə bağlı arzular, planlar qursun, gecənin xərif havasını ciyərlərinə çəksin, amma Valter üçün məqaləni necə yazacağını düşündüyü üçün ən sonda evə dönməyi və vaxt itirmədən işə girişməyi daha uyğun bildi.

Bulvarların ətrafındaki çevrə yoluyla yeyin addımlarla irəliləyib, yaşadığı Burso küçəsinə buruldu. Bir otağını kirayələdiyi yeddi-mərtəbəli binada iyirmiyə qədər fəhlə və şəhərli əsnaf ailəsi məskunlaşmışdı. Əlindəki mum kibritle işiq saldığı qaranlıq pilləkənlər sakınlərin atlığı zirzibillə, siqaret kötükləriylə, kağız-kuğuzla doluydu. O, indi buranı iyrənmiş kimi süzür, bir an önce buranı tərk edib, zənginlərin yaşadığı o tərtəmiz, xalçalarla döşənmiş otaqlara köçməyi arzulayırdı. Yemək artıqlarının, tualetlərin, mənzillərin üfünəti, toz və kif qoxusu illər uzunu buradakı hər şeyə çökmüşdü və heç bir havalandırma buna çarə ola bilməzdı.

Altıncı qatdakı otağının pəncərəsindən Batinyol vağzalının yaxınlığındakı tunelin ucunda Qərb dəmiryollarına məxsus nəhəng bir çuxur, dərin bir boşluq gözə dəyirdi. Pəncərəsini açan Dürua dirsəklərini paslanmış pəncərəaltı lövhəyə söykədi.

Naməlum bir yırtıcıının geniş açılmış gözlərini xatırladan və hərəkətsiz duran üç siqnal işığı həmin o qaranlıq çuxurun dibində közərirdi. Onların ardınca başqları, bir başqları sıralanırdı. Anyer tərəflərdən, gah uzaqdan, gah yaxından duyulan, gah da güclə seziplen uzun və qısa siqnallar hər dəqiqə gecənin zülmətini yarırırdı. Onların fərqli çalarlarında həm də canlı səslərin növbələşməsinə bənzər nə isə vardı. Onlardan anbaan yaxınlaşan birisinin şikayət

dolu səsi getdikcə güclənir, az sonra isə qulaqbatırıcı gurultuya zülmətdən sıyrılan iri, sarı işıqlı fənər görünürdü. Bunun ardınca vaqonlar sırası tunelin dəliyində qeyb olurdu. Öz-özünə:

— Haydi, iş başına! — deyə o, lampanı masanın üstünə qoyub oturmaq istəyəndə fərqiñə vardi ki, əlinin altındaancaq məktubluq kağızlar var.

Bunlarda nə isə yaza bilmək üçün o, kağızları eninə qoymalıydı. Qələmi mürekkebə batırıb, diqqətlə və gözel bir xətlə başlığı yazdı:

AFRİKA ATICISININ XATİRƏLƏRİ

Sonra ilk ifadəni düşünməyə başladı.

Yanaqlarını ovuclarına söykəməklə, baxışlarını qarşısındaki dümağ kağıza zilləmişdi.

Nədən yazsın? Bugünkü nahar süfrəsində danışdıqlarının indi o heç birisini, hər hansı faktı və ya detali xatırlamırıdı. Qəflətən ağılna bir fikir gəldi: «Yola çıxmığımızdan başlamalıyam». Yazmağa başladı: «Bu olay 1874-cü ildə, mayın ortalarında, zəifləmiş Fransanın sarsıntılarla dolu o bələli ildən sonra güclə özünə gəldiyi dönəmdə baş vermişdi...»

Bu yerdə Dürua əl saxladı: bu cümləni sonrakı məqamlarla — gəminin yola düşməsi, yol və ilk təssüratlar ilə necə calayacağını kəsdirə bilmirdi.

Aradan on dəqiqə keçdi, o, hələlik, Əlcəzairin təsvirinə başla-
maq, giriş hissəsini isə sabaha saxlamaq qərarına gəldi.

«Əlcəzair – başdan-ayağa ağappaq şəhərdir» cümləsini yazsa da, ondan o yana iş getmədi. Yaddaşında dağın ətəyindən dəniz sahilinə doğru sıralanan yastı damlı evlərdən ibarət gözoxşayan, tərəmiz bir şəhər canlandırsa da, orada gördüklerini və yaşadıqlarını təsvir edəcək sözər tapmadı.

Üzün gərginlikdən sonra «Əhalinin bir hissəsini ərəblər təşkil edir...» cümləsini əlavə elədi. Sonra qələmi masaya tullayıb, yerindən qalxdı.

Vücudunun ağırlığı altında qarın verən ensiz, dəmir çarpayısının üzərində onun gündəlik geyindiyi, əzik-üzük, qırışmış nimdaş paltarı gözə dəyirdi: bütün görkəmiylə bu əlbisə meyitxanadan çıxan əsgى-üşgüñü xatırladırıdı. Həsir kreslo üzərinə ağızı yuxarı qoyulan yeganə və ipək silindri isə sanki, içinə atılacaq sədəqənin intizarında idi.



Bozumtul fonda mavi gül dəstələrinin təsviri olan divar kağızlarındakı ləkələr sayca güllərdən heç də az olmazdı. Coxdan var olan bu şübhəli ləkələrin nəyin izi olduğunu heç kəs söyləyə bilməzdi: bilinmirdi ki, bu, əzilən birənin, yağı damlasının, dodaq boyasına bulaşan barmağın izidir, yoxsa əl-üz yuyulan ləyəndən kənara sıçrayan sabun köpüyünün izi. Buradakı hər şey Parisdə kirayə verilən mebelli otaqların səviyyəsizliyini, dilənci görkəmini özündə əks etdirirdi. Bunca yoxsul olması Düruanın qəlbində nifrət hissini körüklədi. İçində buradan bir an önce uzaqlaşmaq, lap günü sabah bu dilənci yaşayışın çəngindən qurtulma ehtiyacı duydu.

Qəflətən çalışma həvəsi könlündə baş qaldırıdı və o, masa arxasına keçib, Afrika qıtəsinin qapısı sayılan Əlcəzairin adamı valeh edən özünəməxsusluğunu, sırılı cəngəlliklərini, burada məskunlaşan bədəvilərin və adı bilinməyən zənci qəbilələrinin, hələlik tədqiq olunmadığından adamı özünə çəkən «qara qıtənin» təsvirini verməyə cəhd göstərdi. Arabir bizim şəhərlərdə bu qıtədən gətirilən və nağıllar aləmindən gəldiyi sanılan bənzərsiz heyvanlar peyda olurdu; məsələn, «dəvəquşu» adlandırılan əcaib toyuqlar, «ceyran» kimi təqdim olunan, ilahi gözəlliyyə malik keçilər, eybəcərliyi ilə heyrət doğuran zürafələr, əcaib dəvələr, qorxunc hippopotamlar¹, eybəcər kərgədanlar və ən nəhayət, insana hədsiz bənzəyən qorxunc qorillalar.

Düruanın beynində doğan fikirlər qarmaqarışlıq idi – ona bütün bunları, bəlkə də, dillə söyləmək kağızda ifadə eləməkdən daha asan gəlirdi. Gicgahlarının necə atlığı, ovuclarının artıq nəmləndiyini, çarəsizlik girdabında çapaladığını duyunca o, təkrar masanın arxasından qalxdı.

O ara baxışları bu axşam camaşırhanadan aldığı ödəmə qəbzinə sataşdı və içini bürüyən sıxıntı bir az da artdı. Bütün sevinci, özünə və parlaq gələcəyinə bəslədiyi ümidi ləhamı qeybə çəkildi. Bitdi, hər şey bitdi, onun əlindən heç nə gəlmir, ondan heç nə çıxan deyil. İndi o, öz nəzərlərində ən vecsiz, ən bacarıqsız, ən gərəksiz və çarəsiz adam idi.

Təkrar pəncərəyə yanaşdı, elə bu an tunelin içindən böyük gurultuya qatar keçdi. Çöllərdən və düzənliklərdən keçəndən sonra

¹ Hippopotam – begemot

bu qatar dənizə sarı yönələcəkdi. Gözlərini qatardan çəkməyən Dürua ata-anasını yada saldı.

Bəli, bu qatar onların yaşadığı yerin yaxınlığından, evlərindən vur-tut bir neçə mil aralı keçəcəkdi. Senanın axlığı geniş vadinin və Ruanın üzərində yüksələn dağın zirvəsindəki o kiçik evi, Kantle kəndinin girişindəki doğma evlərini Dürua xəyalında canlandırdı.

Valideynlərinin işlətdiyi kiçik yeməkxana «Gözəl görüntü» adlanırdı və Ruan bölgəsinin yerli əhalisi bazar günləri oraya qəlyanaltı etməyə gəlirdi. Oğulları oxuyub, imkanlı bir adam olsun deyə, ata-anası onu kollecə qoymuşdu. Kursu başa vursa da, bakalavr imtahanlarını verməyən Jorj Dürua hərbi xidmətə yollanmışdı. Elə uşaqlıqdan o, zabit, polkovnik, general olmaq istəyində idi. Amma beşillilik xidmət dövrü bitməzdən xeyli qabaq hərbi xidmət onu bezdiriyindən Parisə dönüb, özünə bir karyera qurmaq xəyalına düşdü. Müəyyən olunmuş müddət bitincə, arzuları gözlərində qalan valideynləri onu təkrar öz qanadları altına almaq üçün nə qədər dile tutsalar da, Dürua onları dinləməmişdi, çünki öz bəxt ulduzunun parlayacağına dərin ümidi bəsləyirdi. İndi o, dumanlı şəkildə də olsa, öz işiqli gələcəyini qururdu: hadisələri müəyyən axara salmaqla yanaşı, o, ilk imkanda bundan necə faydalanaçağını planlaşdırırırdı.

Qarnizonda xidmət dövrü onun aşılıq istedadının üzə çıxması üçün düşərli olmuşdu. Ötəri uğurlarla yanaşı, o, yüksək təbəqədən olan qadınlarla da əlaqələr qurmuşdu: vergi müfəttişinin qızını necə başdan çıxartmışdisə, qız ona qovuşmaq üçün hər şeydən vaz keçməyə hazır idi, işlər vəkilinin xanımı isə onun tərəfindən atılığını öyrənincə özünü çayda boğmağa cəhd göstərmişdi.

Yoldaşları onun barəsində: «Bu hiyləgər, firildaqcı və hoqqabaz həmişə sudan quru çıxmaga nail olur» deyirdilər. Buna görə də Dürua özlüyündə qət eləmişdi ki, həmişə beləcə, yəni hiyləgər, firildaqcı və hoqqabaz olaraq qalmalıdır.

Afrikada olan bir qarnizonun həyatında adı şeylər sayılan ölü soyğunuluğu, hiyləgərlik və haram qazanclar, orduda aşılanan ləyaqət anlayışlarıyla vətənpərvərlik duyuları, xırda nəşəbazlıq və dəliqanlılıq anlayışları, kiçik zabitlərin göstərdikləri rəşadətlər barədə eşidib-öyrəndiyi hekayətlər onun normandiyalı vicdanını bir neçə dibi olan mücrüyə çevirmişdi və axtaran burada hər hərəkətə haqq qazandıracaq bir məntiq tapardı.



Amma öz hëdëfinë çatmaq istəyi onda bütün bunların hamisindan daha güclüydü.

Hər gün axşam saatlarında xeyallar aləminə qapılmaq Dürua üçün bir adətə çevrilmişdi. İndi o, elə uğurlu bir eşq macərası sorağındaydı ki, onun sayəsində özünün bütün ümidi lərinə çarə qılsın. Küçədə rastlaşacağı hər hansı bankir və ya əyan qızını ilk baxışdan özünə aşiq edəndən sonra onunla evlənməyi planlaşdırırırdı. Yuvasından bayırı sıçrayan tombul dovşan kimi tuneldən çıxan və var gücüylə dincəlmək üçün depoya üz tutan parovozun qulaqbatırıcı fit səsi onu gerçək aləmə qaytardı.

İçində daim diri tutduğu, bir az dumanlı olsa da, əslində, nikbin ümid ona qol-qanad verdi və o, arzuladığı naməlum qadına ünvanlaşlığı sicaq öpüşü bu qaranlıq gecənin qoynuna, həm də qarasına göndərdi. Sonra pəncərəni örtüb, paltarını soyundu. Öz-özünə: «Eyib etməz, səhər tezdən durub, aylıq başla yazıya girişərəm. İndi baş-beynim başqa şeylərə köklənib. Həm də axı, deyəsən, çox içmişəm. Belə durumda işləmək olmaz».

Uzanıb lampanı söndürdü və o dəqiqə yuxuya daldı. Bir şeyin dərdini çekən və ya bir şeyə ümidi olan adamlara xas təlaşla ta obaşdan oyanıb, çarpayısından sıçradı, pəncərəni açdı ki, öz deymiyilə: «bir fincan təmiz havanı ciyərlərinə çəksin».

Dəmiryol xəttinin keçdiyi geniş dərənin o biri üzündə, Roma küçəsində sıralanan evlərin pəncərələri doğan günəşin şəfəqlərində parıldasa da, binalar özləri ölgün şəkildə işıqlanırdılar. Sağ tərəfdə qismən görünən Arjantey təpələri, Savua zirvələri və Orjemon dəyirmanları, sanki, xərif mavi sisə bürünmüştülər: elə bil, onlar üfüq boyu asılmış titrək və şəffaf bir tülün arxasındaydılар.

Dürua öündə açılan geniş üfüqlərin seyrinə dalmışdı. «Belə bir gündə oralar, yəqin, son dərəcə gözəl olar» deyə piçildədi. Sonra isə yazıya başlamaq lazıim gəldiyini, həm də bunu ləngimədən etməli olduğunu xatırladı, qapıçını səsləyib, on su verməklə dəftərxanaya xəbər yolladı ki, guya, xəstələnib.

Masa arxasında oturub qələmi mürəkkəbə batırdı, dirsəyini masaya söykəyib fikrə getdişə də, bütün səyləri boşça çıxdı. Ağlına heç nə gəlmirdi onun.

Amma ruhdan da düşmürdü. «Heç nə olmaz, sadəcə, bu işdə mənim, hələlik, təcrübəm yoxdur. Hər bir sənətdə olduğu kimi,

buna da alışmaq lazımdır. İlk addımlarımı atarkən kimsə mənə yol göstərməlidir. Durub gedim Forestyenin yanına – o, onca dəqi-qəyə hər şeyi mənə anladar» deyə qət elədi.

Əyin-başını geyinməyə başladı.

Küçəyə çıxanda ağılna gəldi ki, belə erkən dostugilə getməsi yaxşı düşməz – yəqin, Forestyelər yataqdan gec qalxırlar. Vaxt öldürmək üçün bulvarlarda ağır-ağır dolaşmağa başladı.

Səhər-səhər sulandığı üçün təravət saçan Monso parkına girdiyi zaman saat hələ doqquz olmamışdı.

Bir skamyaya oturub, təkrar öz xəyal aləminə qapıldı. Azca aralıda son dərəcə şıq geyim-kecimli cavan bir oğlan var-gəl edirdi: yəqin ki, bir qadının yolunu gözləməkdəydi.

Axır ki, qadın gəlib çıxdı. Şlyapasının tülünü üzünə salan qadın yeyin addımlarla cavana yanaşdı, onlar cəld görüşdülər, sonra oğlan onun qoluna girdi və bu cütlük oradan uzaqlaşdı.

Düruanın da canını dözləməz bir sevgi yanğısı büründü, çünkü incə, ətirli və həzz dolu eşq həyəcanlarına təşnə idi könlü. Ayağa qalxıb yola düzələrkən artıq Forestye barədə düşünürdü. Dostunun bəxti əcəb gətirmişdi!

Girişə yan aldığı an dostu binadan bayıra çıxırdı.

– Hə, bu sənsən? Belə erkənmi? Nə isə olub ki?

Onunla küçədə rastlaşlığı üçün çasan Düruanın dili topuq vurdu:

– Bilirsən... bilirsən... O məqaləni, o Əlcəzairlə bağlı məqaləni heç cür yaza bilmədim. Xatirindədirse, cənab Valterin mənə sifariş elədiyi məqaləni deyirəm. İndiyədək heç nə yazmadığım üçün, bəlkə, bunda təəccübü heç nə olmamalıdır. Hər şeydə olduğu kimi, yəqin, bunda da bir bişkinlik tələb olunur. Ən qısa vaxtda mən gərəklı vərdişlər qazana-cağıma zərrəcə şübhə eləmirəm, amma indiki durumda nədən başlayacağımı, mövzuya necə girəcəyimi bilmirəm. Açıqlanacaq fikirlərinin sayı-hesabı olmasa da, onları ifadə etməkdə çətinlik çəkirəm.

Dürua gülümsünərək susdu. Forestye çoxbilmişcəsinə gülərək dostunu süzürdü:

– Bu hiss mənə tanışdır.

Dürua sözünün ardını getirdi:

– Mən biləni, bu sınaqdan hər kəs keçməlidir. Ona görə də səndən bir xahişim olacaq... bu dar macalda sənin köməyinə möhtacam...



Sən bunu mənə onca dəqiqənin içində başa salar və anladarsan ki, əsas mövzuya necə keçim. Təkbaşına bu işlə bacarmayacağım üçün düşündüm ki, öz öyüdlərinlə mənə misilsiz stilistika dərsləri verə bilərsən.

Forestye əvvəlki şuxluqla gülümsəyirdi. O, köhnə dostunun ciyinə vuraraq dedi:

– Elə isə mənim xanımımı baş çək, o da bu işi elə mənim qədər bacarı. Mən hər şeyi ona da öyrətmışəm. Əgər bu səhər məşğul olmasaydım, sənə özüm həvəslə yardım edərdim.

Dürua qəflətən karıxdı, nə edəcəyini bilmədiyindən bir aratulub durdu.

– Amma belə erkən saatda ona necə baş çəkə bilərəm axı?

– Çox asan. O artıq oyanıb və mənim kabinetimdə oturub, əlyazmalarımı səliqə-sahmana salır.

Amma Dürua yenə də binaya girməyə cürət eləmirdi. Ciynindən yapışan Forestye onun üzünü binaya sarı döndərəndən sonra giriş qapısını itələdi.

– Get də, ay adam, sənə deyirlərsə «get», get də! İndi mənim durub səni dördüncü qata ötürməyə, xahişini xanımımı çatdırmağa zərrəcə həvəsim yoxdur!

Axır ki, Dürua cürətə gəldi:

– Yaxşı, sağı ol, özüm gedərəm. Amma ona deyəcəyəm ki, məni yanına sən zorla göndərmisən.

– Yaxşı, yaxşı. Arxayı ol, – o, səni yeyən deyil. Sən əsas məsələni unutma: düz saat üç tamamda.

– Yox, canım, unutmaram.

Forestye işgüzar görkəmlə yola düzəldi. Dürua isə necə qarşılanağından təlaş duyduğu üçün dördüncü mərtəbəyə qədərki pillələri bir-bir, ağır-agır qalxdı, yolda söhbətə nədən başlayacağını götür-qoy elədi.

Qapını qulluqçu açdı. Əynində göy önlük, əlində isə döşəməsilən vardi. Hər hansı sual gözləmədən o:

– Cənab Forestye evdə yoxdur, – dedi.

Dürua israr elədi:

– Xanım Forestyedən öyrənin görün, məni qəbul edə biləmi? Onu da deyin ki, əriylə indicə küçədə rastlaştıq və o, məni bura yolladı.

Dayanıb cavab gözlədi. Geri dönən qulluqçu sağdakı qapını açıb dedi:

– Xanım Forestye sizi gözləyir.

Ev sahibəsi iri olmayan otaqdakı masanın arxasında oturmuşdu. Bütün divarlar boyu qaraağacdan hazırlanmış rəflərdə səliqə ilə düzülmüş kitablar gözə dəyirdi. Onların cildlərinin qırmızı olması ümumi görüntünü yeknəsəqlikdən xilas edir, ona rəng qatırdı.

Həmişəki kimi gülümsəyən xanım Forestye qonağa sarı dönüb, əlini ona uzadı. Krujevalarla bəzənmiş bəyaz penüarının¹ qolu o dərəcədə geniş idi ki, qadının qolu, az qala, çıyıllarına qədər açıqda qalırdı.

Qadın soruşdu:

– Nə əcəb belə erkən?

Sonra əlavə elədi:

– Bu, heç də irad deyil, sadəcə, sualdır.

Dürua mizildəndi:

– Xanım, mən bura gəlmək istəməzdim, aşağıda ərinizlə rastlaşdım və o, məni buna məcbur elədi. Özümü o dərəcədə çıxılmaz durumda hiss edirəm ki, buraya niyə gəldiyimi deməyə də çətinlik çəkirəm.

Xanım Forestye əliylə stul göstərdi:

– Oturun və danışın görək.

Qadın iki barmağıyla tutduğu qaz lələyini məharətlə oynadırdı. Qarşısındakı iri vərəqin yarıya qədər yazılmış olması sübut edirdi ki, Dürua öz gəlişiyələ onu işindən ayırb.

Belə bəlli olurdu ki, bu yazı masası arxasında o, özünü eynilə qonaq otağındaki qədər çox rahat, sərbəst hiss edir və indicə məşğul olduğu işə çoxdan alışır.

Penüarından vuran xəfif və təravətli qoxu onun təzəcə özünə əl gəzdirdiyindən xəbər verirdi. Bu xanımın cavan, ləkəsiz, dolğun və sıcaq vücudunun incə qumaşlara necə büründüyüünü gözləri önündə canlandırmağa çalışan Dürua buna asanlıqla nail oldu.

Düruanın sözə başlamağa cürət tapmadığını görən qadın soruşdu:

– Hə, deyin görək, o nə məsələdir elə?

O, tutula-tutula sözə başladı:

– Bilirsinizmi... Düzü, xəcalət çəkirəm ki... Dünənki gün gecə yarıya qədər otursam da... və bu gün... səhər tezdən... cənab

¹ Penüar – yüngül qadın xalatı



Valterin Əlcəzair haqda məndən istədiyi o məqaləni yazmağa cəhd elədim... Amma heç nə alınmadı ki, alınmadı... Bütün qaralamaları da cirib atdım... Bu işlə heç vaxt məşğul olmadığımdan Forestyeyə dedim ki... barı bu dəfə mənə yardım eləsin...

Özündənrazi halda, şən və səmimi şəkildə gülümşəyən qadın onun sözünü ağızında qoydu:

– O da səni mənim yanımı göndərdi, eləmi?.. Əcəb iltifat sahibmiş, vallah...

– Elədir, xanım. O dedi ki, siz dərdimə daha asan çarə taparsınız... Mən isə buna heç razi deyildim, sizə qiymirdim. Məni anlaysınız da?

Qadın ayağa qalxdı:

– Sizinlə bu cür əməkdaşlıq mənimcün xoş olacaq. Həm də ki, ideyanız könlümcədir. Belə edək: siz indi keçib mənim yerimdə əyləşin, çünki redaksiyada hamı mənim xəttimi tanırı. İndicə biz sizinlə kefiniz istəyən bir məqalə hazırlayarıq! Uğurunuza isə heç şübhəniz olmasın.

Dürua oturub qələmi əlinə aldı, önungə bir kağız qoyub yazmağa hazırlaşdı.

Onun bütün hərəkətlərinə ayaq üstə dayanmaqla göz qoyan xanım Forestye buxarının üstündən papiroş götürüb yandırdı və dedi:

– Papirossuz işləyə bilmirəm. Hə, siz nə barədə söz açmaq istəyirdiniz?

Dürua heyrat dolu gözlerini ona zillədi:

– Elə onu bilmirəm də, yoxsa buraya gəlməzdəm ki?!

– Yaxşı, mən yardımçı olaram. Amma burada yeməyi siz təmin etməlisiniz, ona qatılacaq sous isə mənlikdir.

Dürua çəşqinqılıq keçirdi və ürkək-ürkək dedi:

– Öz səyahətimi mən lap əvvəlindən təsvir etmək istərdim...

Onun qarşısında, iri masanın o biri üzündə oturan qadın Düruanın gözlərinin içində baxaraq dedi:

– Elə isə siz onu əvvəlcə mənə, təkcə mənə danışmalısınız, bildiniz? Həm də bunu tələsmədən, yerli-yataqlı etməlisiniz ki, mən bunların içindən gərəkli məqamları seçə bilim.

Dürua nədən başlayacağını bilmədiyindən qadın onu eynilə tövbə ayinindəki keşş kimi sorğu-suala çəkməli oldu. Onun dəqiq ifadə

olunmuş sualları sayesində Düruanın hafızasında tamamilə unutulmuş əhvalatlar, görüşlər, ötəri gördüyü üzlər təkrar zühur elədilər.

Beləcə o, on beş dəqiqə nağıl eləyəndən sonra qadın qəflətən onun sözünü kəsdi:

— İndi isə gəlin başlayaqq. Təsəvvür edək ki, siz təəssüratlarınızı bir dostunuzla paylaşırınsız: o halda siz yaddaşınızdakı ən əhəmiyyətsiz şeylərdən də söz açar, bu sıradə cürbəcür açıqlamalara ehtiyac duyar, bacardığınız qədər təbii və məzəli olmağa çalışardınız. Yazın: «Əzizim Anri! Sən Əlcəzairin necə bir yer olduğunu soruştursan? Onda qulaq as. Bikar olduğum üçün mən məskunlaşdığım yoxsul hücrədə keçən hər günüm, hər saatım barədə tutduğum gündəliyi sənə göndərmək qərarına gəlmışəm. Hər-dənbir o, sənə kobud da görünə bilər, amma sənin onu tanış xanımlara göstərmək kimi bir məcburiyyətin yoxdur...»

Papirosunu söndürmək üçün qadın sözünə ara verən kimi qaz lələyinin xərif ciriltisi da kəsildi. Sonra qadın:

— Davam eləyək, — dedi.

«Əlcəzair — Sahara səhrası, Mərkəzi Afrika və bu kimi indiyədək araşdırılmamış nəhəng ölkələrin sərhədində yerləşən, Fransanın iri müstəmləkəsidir.

Əlcəzair — bu, qeyri-adi materikə açılan gözəl və bəyaz bir qapıdır.

Hər şeydən önce bu qapıya yaxınlaşmaq lazımdır, bu isə hər kəsə həzz vermir. Sənə də bəlli olduğu kimi, mən əla at minicisi-yəm. Hətta bizim polkovnik də atlarını əhliləşdirməyi mənə həvalə edir. Amma yaxşı süvari olan birisinin vecsiz dənizçi olması da mümkünəzdir. Buna şəxsi təcrübəmdən bələdəm.

«Doktor Qusman» ayamalı o alay həkimimiz Sembret xatirindədir? Bu əlçatmaz torpaqda tam əldən düşəndə, azi, bir gün dincəlmək istəyəndə biz hospitala gedər, onun qəbuluna yazılırdıq.

Doktorun qırmızı şalvari, tombul baldırları indi də gözümüzün önündədir: dizlərini aralayıb oturub, yumruqlarını da dizlərinə dirəyib, qolları gərilən kamani xatırladır, dirsəkləri dışarı yönəlib, xərçənginkinə bənzəyən gözləri ora-bura döndükçə durmadan biğlərini gəmirir.

Onun diaqnozlarını, yəqin, hələ də unutmamışan:

«Bu əsgərin mədəsi pozulub. Mənim reseptim üzrə ona üç nömrəli qusma dərmanı verin, on iki saat dincələndən sonra saplaşlam olacaq».



O qusma dərmanı çox güclü təsirə malik, sehrli bir dərman idi. Başqa çıxış yolumuz olmadıqından onu içməyə məcbur idik. Doktor Qusmanın dərmanlarını içəndən sonra biz, ən azından, on iki saatlıq istirahət haqqı qazanırdıq. Amma əzizim, unutma ki, Afrika qıtəsinə çatana qədər insan düz qırx saat sərasər təsir gücünə görə bundan heç də geri qalmayan və Transatlantik gəmiçilik şirkətinin resepti üzrə hazırlanan digər qusma dərmanını öz üzərində sinamalı olurdu».

Xanım Forestye həzz duyğusuyla ovuclarını bir-birinə sürtdü. Yerindən qalxıb ikinci papirosunu yandırdı, otaqda var-gəl edə-edə, təkrar diktəyə başladı. Bu ara o, sixilmiş dodaqlarının arasında yaranan dar və yuvarlaq dəlikdən havaya tüstü zolağı püşkürürdü. Əvvəlcə sütun biçimində yüksələn bu tüstü burumları yavaş-yavaş sürünenüb bir-birinə qarışır, bəzən şəffaf bulud topasını, bəzən isə hörməcək torundakı bozumtlı ipləri xatırladırı. Hərdənbir qadın ovcuyla bu xərif, amma inadkar tüstü xətlərini silir, onları şəhadət barmağıyla yarır, ya da havada ikiyə bölündüyü üçün getdikcə buğ kimi yoxa çıxan tüstü liflərini maraqla süzürdü.

Qadının bütün jestləri, aldığı pozaları Dürua diqqətlə izləyirdi, gözünü onun boşluqla oyuna köklənən üzündən və bədənidən çəkməsə də, fikirlərinin axarını heç cür yaxalaya bilmirdi.

İndi qadın yol sərgüzəştləri uydurur, hekayətçinin uydurma yol yoldaşlarının portretlərini çizir və piyada kapitanı olan ərinin yanına gedən bir xanımla onun eşq macərasının təsvirinə hazırlaşırı. Sonra o oturdu və heç bir anlayışı olmadığı üçün Əlcəzairin topoqrafiyası barədə Düruaya bəzi suallar yağırdı. Aradan heç on dəqiqə keçməmiş qadın bu məsələlərdən elə Dürua qədər hali oldu və Əlcəzairin iqtisadi-siyasi durumu haqqında ona ayrıca bir bölümü diktə elədi. Bu sayədə oxular qəzetiñ yeni sayında toxunulacaq mürəkkəb məsələlər barədə faydalı bilgilər əldə edəcəkdilər.

Sonra yazıda Oran əyalətinə yürüşün, əlbəttə ki, uydurulmuş bir yürüşün təsvirinə keçdilər: bu hissədə əsasən mavritaniyalı, yəhudü və ispan qadılardan bəhs edilirdi.

Xanım Forestye bunu:

– Oxuları ancaq bu maraqlandırır, – deyə izah elədi.

Hekayət Səiddə, yüksək dağ silsiləsinin ətəklərində dayanmaqla bitdi: burada oxulara kiçik zabit Jorj Düruanın Vinəlhəcar-

dakı alfa¹ emalı fabrikində çalışan ispan qadınla qısa, lakin şairanə bir eşq macərası təqdim olundu. Aşıqlerin gecəyari, yalçın qaya-liqlarda, həm də itlərin hürüşü, goreşənlərin nırıltısı və çäqqalların ulaşması fonunda görüşləri təsvir olunurdu.

Yerindən qalxan xanım Forestye ruh yüksəkliyi ilə dedi:

– Ardi sabaha qalsın! Hə, dəyərli sultanım, mətnlər bax belə yaranır. İndi isə altına öz imzanızı qoyn.

Dürua karıxdı.

– Haydi, imzalayın getsin!

Gülümsəyən Dürua səhifənin ətəyinə yazdı: «Jorj Dürua».

Qadın damağındakı papirosla təkrar otaqda var-gələ başladı, kişi isə bu ara onu dərin minnətdarlıq duyğusu ilə süzməyində idi. Yanındakı bu xilaskar qadına necə təşəkkür edəcəyini, hələlik, bilməsə də, duyduğu hissi-həzzin onlar arasında məhrəm bir körpü sallığından artıq əmin idi. İndi ona elə gəlirdi ki, çevrədəki hər şey, hətta kitablar sayəsində görünməz olan divarlar da bu qadının bir parçasıdır. Otağın səliqə-sahmanında, havanı bürüyən tütün qoxusunda bu xanıma məxsus nə isə bir xoş, bənzərsiz, valehedici, şüx bir şey dolaşırı.

Qəflətən qadın soruşdu:

– Mənim rəfiqəm, xanım de Marel barədə hansı fikirdəsiniz?

Bu sual Düruanı çətin vəziyyətdə qoydu:

– Heç bilmirəm necə deyim... məncə, o... füsunkardır.

– Eləmi?

– Əlbəttə.

Bunun ardınca o: «Siz isə ondan da füsunkarsınız» demək istəsə də, bu fikrindən daşındı.

Xanım Forestye sözünə davam elədi:

– Onun necə məzəli, bənzərsiz və zəkali olduğunu kaş biləyiniz! Bohema adamıdır, hə, hə, əsl bohema adamı. Buna görə əri onu sevmir, belə üstünlüyü varken, bu xanımda ancaq nöqsanlar görməyə can atır.

Xanım de Marelin ərli qadın olması Düruaya, nədənsə, qəribə gəldi. Halbuki bunda heyrətlənəcək heç nə yox idi. O soruşdu:

– Belə çıxır ki... o ərdədir? Bəs onun əri necə adamdır?

¹ Alfa – Afrikanın şimalında yetişən dənli bitki növüdür, gövdəsinin at tük-lərini xatırladan liflərindən kağız emalında və toxuculuqda istifadə edilir. Ərəbcə «alfa», ispanca «esparto», latınca «stipa tenacissima» adlanır.



Çiyinlərini və qaşlarını yüngülcə dərtan xanım Forestye bu ikili və ifadəli jestiylə, sanki, gizli bir şeyə işaret etdi:

– O, Şimal Dəməriyolu İdarəsində müfəttiş işləyir. Ayda bir kərə, bir həftəlik Parisə gəlir. Arvadı həmin o bir həftəni özü üçün «öhdəlik dövrü», «ehtiras həftəsi» və «biyar işi» sayır. Əgər bu qadınla yaxından tanış olsanız, onun necə hazırlıocabab və xoşxasiyyət birisi olduğunu özünüz görəcəksiniz. Bu günlərdə vaxt təpib ona baş çəkin.

Dürua getmək vaxtının gəldiyini tamam unutmuşdu, sanki, artıq həmişəlik burada qalasıydı, özünü evindəki kimi hiss eləyirdi.

Qəfildən qapı səssizcə açıldı və heç bir təqdimatsız ucaboylu bir cənab otağa girdi.

Buradakı yad kişini gördükdə, o ayaq saxladı. Xanım Forestye də bir anlıq çəşqinliq keçirdi, sonra boynunu bürüyən xəfif qızartı yanaqlarına doğru yayılarda o, səsinə adı ton verərək dedi:

– Gəlin, əziz dost, keçin içəri! İzninizlə cənab Düruanı sizə təqdim edim: o, Şarlın keçmiş dostu və gələcək jurnalıstdır.

Səs tonunu dəyişən qadın əlavə etdi:

– Bizim ən sıvanmış və yaxın dostumuz qraf de Vodrek.

Kişilər təzim edib göz-gözə baxışdalar və Dürua həmin an xuda-hafızlaşmə imkanı qazandı.

Onu yoldan saxlayan tapılmadı: minnətdarlıq sözləri mizildən-maqla o, xanım Forestyenin əlini sıxdı, laqeyd və təkəbbürlü kübar adam kimi davranan cənaba bir daha baş əyməklə, yanlış bir şey edibmiş kimi tez-tələsik otağı tərk etdi.

Küçəyə çıxandan sonra içiñə kədər çökdü, qəmləndi, əhvali pozuldu. Bu qəfil və anlaşılmaz kədərin nədən qaynaqlandığını anlamaq üçün hara gəldi gedirdi. Bu hissi heç cür izah edə bilmirdi. Bunu hər hansı şəkildə yoza bilməsə də, artıq yaşılanan, çalsacılı, xeyli zəngin olduğu üçün ətrafindakılara yuxarıdan və soyuq baxan, özünü yetərincə tox tutan qraf de Vodrekin ciddi üzü gözləri öündən çəkilmirdi.

Ən nəhayət, o anladı ki, özünü son dərəcə məhrəm hiss etdiyi xanım Forestye ilə söhbətə bu naməlum adamın müdaxiləsi onun varlığına buz soyuğu və ümidsizlik havası qatmışdı: çox vaxt bənzər duygunu biz başqasının başına gələn bəla, hər hansı yersiz söz və ya boş şeyə görə də yaşayıraq.

Həm də ona elə gəldi ki, xanım Forestye ilə onu ikilikdə görən bu cənab nədənsə dərin heyrətə qapılmışdı.

Saat üçə qədər görəcək bir işi yox idi, indi isə saat hələ on iki olmamışdı. Cibində altı frank yarımlı pulu olduğundan qəlyanaltı etmək üçün Düvalin^{*} yanına yollandı. Sonra bulvarda veylləndi və düz saat üçdə «Fransız həyatı» redaksiyasının əsas pilləkəni ilə yuxarı qalxdı.

Qasidlər əllərini çataqlayaraq, skamyada oturub növbəti buyruğu gözləyirdilər. Tribunani xatırladan yazı masasının arxasında oturan qapıcı isə yenicə alınmış məktubları yerbəyer edirdi. Bu cür işgüzar ab-hava buraya gələn kənar şəxslərə, hər halda, yaxşı təsir bağışlamalıydı. Əməkdaşlar özlərini xeyli tox tuturdular, onların qüsursuz görkəmləri nüfuzlu bir qəzətin simasına tam uyğun idi və hər birisi öz boy-buxunu və duruşuya qapıdan girən hər kəsin diqqətini özünə çəkirdi.

Dürua xəbər aldı:

– Cənab Valterlə görüşə bilərəmmi?

Qapıcı dedi:

– Cənab naşir indi toplantıdadır. Zəhmət olmasa, gözləyin.

Bunu deyərək o, adamlı dolu qəbul otağını göstərdi. Burada təkəbbürlü, sinəsi ordenlərlə dolu, rütbəli cənablar və coğrafiya xəritələrindəki materikləri və dənizləri xatırladan ləkələrlə dolu köynəklərini gizlətmək üçün sürtüklarını ta xirdəyə qədər düymələyən, kasib geyimli adamlar gözə dəyirdilər. Gözləyənlər arasında cəmi üç qadın vardı. Onlardan suyuşırın olan birisi elə hey gülümsəyirdi, geyim-kecimindən də gəzəyənə oxşayırdı. Nisbətən ciddi geyimli, sıfəti qırışlarla dolu olan, üzündə faciəli ifadə donan digər qadının bəzək-düzəyi onu keçmiş aktrisaya bənzədirdi: ondan nə isə bir sünilik, köhnəlik, qalıb qaxsimış bir sevgi havası, zorla cavan görünmək istəyi vururdu adama.

Yaşlı görünən üçüncü qadın təsəlli axtaran dul arvad kimi bir künçə qıṣılmışdı. Dürua onun buraya müavinət almağa gəldiyini təxmin elədi.

İyirmi dəqiqə keçsə də, qəbul hələ də başlamamışdı. Birdən Dürua nə isə xatırladı və təkrar qapıcıya yanaşıb:

– Cənab Valter mənə saat üçdə görüş təyin etmişdi, – dedi. – Hər ehtimala qarşı baxın, bəlkə, dostum Forestyenin tapa bildiniz.



Həmin dəqiqə onu uzun koridorla aparmaqla, iri bir zala çıxardılar: buradakı enli, yaşıl örtüklü masa arxasında oturan dörd cənabın başı yazı-pozuya qarışmışdı.

Buxarının böyründə dayanan Forestye papiros tüstülədir və bilboke¹ oynadırıdı. Məharətinə söz yox idi: hər dəfə o, sarı şümşəd ağacından hazırlanmış iri kürəni xırda ölçülü taxta mismara taxmağa nail olduqca sayırdı:

– İyirmi iki, iyirmi üç, iyirmi dörd, iyirmi beş.

Dürua:

– İyirmi altı, – dedi.

Əllərinin ritmik hərəkətlərinə ara verməyən Forestye ona nəzər saldı:

– Hə, bu sənsən? Dünən mən əlli yeddi kərə ard-arda buna nail oldum. Sen-Potendən sonra mən burada ən güclü oyunçuyam. Şəfi görə bildinmi? Sən bu köhnə sıçovul Norberi bilboke oynadanda görsən, uğunub gedərsən, yəqin. Ağzını elə açır ki, elə bil, kürəni ağıziyla tutacaq.

Həmkarlarından biri ona üz tutaraq:

– Bura bax, Forestye, mən burada qaraağacdan hazırlanmış, əla bilboke satılan bir yer tanıyıram. Deyirlər ki, o dükan İspaniya kralıçasına məxsusdur. Almış franka satırlar. Çox da baha deyil.

Forestye maraqlandı:

– Haradadır o elə?

Otuz yeddinci cəhdி boşça çıxdıqda o, şkafını açdı və Dürua həmin şkafda iyirmiyə qədər nömrələnmiş, xüsusi səliqə-sahmanla düzülmüş, heyrətamız bilbokelər gördü. Bütün bu oyuncاقları yığını qəribə bir kolleksiyani xatırladırdı. Forestye əlindəki bilbokeni öz yerinə qoyub, bir daha soruşdu:

– O nadir əşyani harada satırlar?

Jurnalist cavab verdi:

– «Vodevil»də bilet dəllalı satır. İstəyirsənsə, sabah sənin üçün alım gətirim.

– Gətir də. Yaxşı olsa alaram, çünki bilboke heç vaxt artıqlıq eləməz.

Sonra o, Düruaya üz tutdu:

– Gəl gedək, mən səni şefin yanına ötürüm, yoxsa axşam yediyəcən burada sallanıb duracaqsan.

¹ Bilboke – ucu kasacıq şəkilli taxta və buna iplə bağlı şardan ibarət oyuncاق

Qəbul otağında hamı əvvəlki yerində oturmuşdu. Forestyenin görən cavan qadın və yaşılı aktrisa tələsik ayağa qalxıb, ona yaxınlaşdırıldı.

Forestye onları birbəbir pəncərənin yanına aparıb dinlədi, hər üçü pəsədən danışsa da, Dürua öz dostunun hər iki qadına «sən» deyə müraciət etdiyinin fərqinə vardi.

Axır ki, Forestye və Dürua hər ikisi üzlənmiş qoşa qapıdan keçib, naşırın kabinetinə daxil oldular.

Əslində, Valter və yastı günlüğü silindr qoymuş cənablardan bir neçəsi bir saat idı ki, burada toplantı adı altında ekarte¹ oynayırdılar.

Öz kartlarını gərgin nəzərlərlə sözən naşir qorxaq hərəkətlər etdiyi halda, oyundaşı onun tam əksinə, bu yüngül kartondan hazırlanan vərəqlərlə usta bir oyunçu məharətiylə davranırdı, önündəki kartı vurarkən, kart paylayanda və ya götürəndə onun əllərini görmək olmurdu. Naşırın kreslosunda oturan Norber de Varen məqalə yazırırdı. Divanda tir kimi uzanan Jak Rival isə gözlərini qıyıb, sıqarını tüstüldirdi. Otağın ağırlaşan havasında dəri kresolların qoxusu, tütünün gözləri açılandan iyi və mətbəə boyalarının qoxusu hiss olunurdu. Redaksiyalar üçün xarakterik olan bu qoxu hər bir jurnalistə yaxşı tanıdır.

Qaraağacdan hazırlanan və mis inkrustasiyalarla² işlənən masanın üzərində məktub yiğinları, vizit kartları, ödəniş sənədləri, jurnallar, qəzetlər və növbənöv mətbü nəşrlər dağ kimi qalaqlanmışdı.

Partnyorların stulları arxasında dayanıb, oyunun gedisini izleyən və öz aralarında mərc gələn iş yoldaşlarıyla səssizcə əl görüşəndən sonra Forestye də tamaşaçılardan birinə çevrildi. Partiyada Valterin əli gətirən anda o, naşirə müraciət elədi:

– Bu da dostum Dürua.

Gözlüğünün üstündən cavan oğlanı əlüstü sözən naşir soruşdu:

– Yazınızı gətirdiniz? Morelin sorğusunu, hələlik, müzakirə mövzusunu olduğu üçün bu, son dərəcə yerinə düşərdi.

Dörd qatıldığı kağızları Dürua cibindən çıxardı:

– Budur, buyurun.

¹ Ekarte – qədim kart oyunu

² İnkrustasiya – bir materialın üzərində digərləri ilə işlənən və dilimizdə «qaxma» adlanan dekorativ bəzək növüdür.



Şefin üzündən məmnunluq ifadəsi oxundu. Gülümsəyərək:
– Əladır, əla, – dedi. – Sözünüz sözmiş. Forestye, səncə, buna
baxmağımı ehtiyac var?

Forestye qısaca:

– Dəyməz, cənab Valter. Biz onu birlikdə yazmışq, çünkü bu
işin necə görüldüyünü anlatmağım lazım gəldi. Çox dolğun bir
məqalə alınıb.

Mərkəzçi sol fraksiyanın deputati olan ucaboylu, arıq cənabın
payladığı kartlarına göz qoyan naşir laqeydiliklə dedi:

– Bu çox yerinə düşdü.

Amma Forestye Valterə yeni partiyaya başlama imkanı vermədi.
Onun qulağına tam yaxınlaşaraq piçildədi:

– Dürüanı Marambonun yerinə işə götürməyi mənə vəd elə-
mişdiniz. Onun eyni şərtlərlə işə alınmasına razınızı?

– Əlbəttə ki hə.

Oyun başlandı və dostunun əlindən yapışan jurnalist onunla
birlikdə bayra çıxdı.

Norber de Varen heç başını da qaldırmadı: görünür, Dürüanı
ya sezmədi, ya da tanımadı. Jak Rival isə həyatın hər məqamında
bir-birinə həyan olacaq yaxın bir dost ədası ilə Forestyenin əlini
möhkəm-möhkəm sixmağı lazım bildi.

Forestye ilə Dürua təkrar qəbul otağına dönəndə orada gözlə-
yənlərin nəzərləri onlara dikildi və jurnalist, hamı eşitsin deyə, uca
səslə qadınların ən cavanına üz tutub dedi:

– Naşir ən qısa vaxtda sizi qəbul edəcək. İndi o, büdcə komis-
siyasının iki üzvü ilə toplantıdadır.

Sonra o, ciddi dövlət məsələləri ilə məşğul olacaqmış kimi
ışğuzar və sərbəst bir tərzdə oradan uzaqlaşdı.

Redaksiyaya aid zala qayidian Forestye həmin dəqiqli bilboke-
sini götürdü və ürəyində saymağa davam edərək sözə başladı:

– Deməli, belə. Hər gün saat üçdə bura baş çəkəcəksən. Sənə
tapşıracağım bilgiləri toplayacaqsan, bu işdə gecə-gündüz nə
olduğunu bilməyəcəksən. Bu, bir! Bundan ötrü polis idarəsinin
birinci şöbəsinin rəisinə çatdırmaq üçün sənə bir təqdimat mək-
tubu verəcəyəm – bu da iki! O rəis səni öz tabeliyindəkilərdən biri-
nin yanına göndərəcək. Bütün vacib – həm rəsmi, həm də aydın
məsələdir ki, qeyri-rəsmi – bilgiləri toplamaq şərtlərini o, sənə

başa salacaq: bu, üç! Daha dəqiq detalları Sen-Potendən öyrənə bilərsən, o, bu işlərə bələddir: ya bu gün qalib onu gözlə, ya da ki, sabah taparsan – bu, dörd! Yanına göndərəcəyim adamlardan sənin mümkün olan hər şeyi öyrənməyin ən vacib şərtdir – bu, beş! Bundan ötrü hər yola baş vur, bağlı qapıları aç – bu da altı! Bu iş müqabilində sən ayda iki yüz frank və ortaya qoyacağın maraqlı xronikanın hər sətri üçün iki su alacaqsan – bu, yeddi! Bundan əlavə, redaksiyanın sıfarişi ilə yazacağın yazıların hər sətri üçün də sənə iki su ödənəcək – bu da səkkiz!

Sonra o, tamamilə öz oyununa kökləndi və ağır-ağır saymağa başladı:

– Doqquz, on, on bir, on iki, on üç...

On dördüncü cəhdə boşça çıxdığı üçün deyindi:

– Lənətə gələsən, yenə də on üçdə ilişdim! Nəhs rəqəmdir də! Həmişə ona çatanda bir uğursuzluğa ürcəh oluram. Yəqin, elə ölüm günüm də ayın on üçünə düşəcək.

Əməkdaşlardan biri işini tamamlayıb, öz şkafından bilbokesini çıxartdı. Otuz beş yaşı olsa da, qısa boyu onu lap uşağa oxşadırdı. Sonra bir neçə jurnalist otağa daxil oldu və onların da hamısı oyuncaqlarıyla oynamaya girdi. Az sonra altı nəfər bu oyunla baş qatıldı: bəziləri yan-yanaşı, digərləri arxası divara dursa da, hamısı eyni ritmlə qırmızı, sarı və qara rəngli kürəkləri havaya atırdı. Kürəklərin rəngləri hazırlanmışları taxta növünə görə fərqlənirdi. Elə ki bu oyun bir yarışma xarakteri qazandı, daha iki jurnalist işi bir yana buraxıb, yarışa hakimlik etməyə hazır olduğunu bildirdi.

Forestye ən yaxın rəqibini on bir xal geridə qoydu. O, uşağa bənzəyən şəxs uduzuodu üçün kuryerə zəng elədi və özünü yetirən bu adama:

– Doqquz parç pivə, – deyə sıfariş elədi.

Sərin içkini intizarla gözləyənlər təkrar oyuna girişdilər.

Öz yeni əməkdaşlarıyla pivə içəndə Dürua Forestyedən soruşdu:

– İndi mən neyləməliyəm?

Dostu:

– Bu günlük sərbəstsən, – dedi. – İstəyirsənsə, gedə bilərsən.

– Bəs bizim... bizim o yazı necə... bu axşam çapa gedəcək?

– Hə, düzəlişləri mən özüm edərəm, sən narahat olma. Sabahki nömrə üçün bu yazının ardını yaz və bugünkü kimi saat üçdə işə çıx.



Otaqdakıların adlarını bilməsə də, onlarla əl görüşən Dürua özündənrazı və bəxtəvər bir görkəmlə bərbəzəklə pilləkənlə aşağı endi.

IV

Jorj Dürua gecəni narahat yatdı: öz yazısını çap olunmuş halda görmək eşqiyələ yaşıyırıdı. Sübh tezdən yatağından qalxdı və hələ qəzetçilər o köşkdən-bu köşkə qaçmağa macal tapmamış evdən çıxdı.

Sen-Lazar vağzalına təref üz tutdu, çünkü yaşadığı məhəllə ilə müqayisədə orada «Fransız həyatı»nın daha erkən satışa çıxarıldığından xəbərdar idi. Amma hələ çox tez olduğundan vağzala yetişəndən sonra səkilərdə bir qədər dolaşmalı oldu.

Əvvəlcə satıcı qadın gəldi, şüşəli köşkünü açdı, sonra isə ikiyə qatlanmış qəzetlərdən ibarət bağlamani təpəsində daşıyan kişi peyda oldu. Dürua ona sarı cumdu, amma satışda qəzetlərdən «Fiqaro», «Jil Blas», «Qolua», «Günün yenilikləri» və daha iki-üç dənə başqası vardı. «Fransız həyatı» isə gözə dəymirdi.

Dürua təlaşlandı. Bəlkə, «Afrika atıcısının xatirələri»ni sabahki nömrəyə saxlayıblar? Ya da ki son anda qoca Valter məqalənin capını təxirə salıb?

Geri dönəndə Dürua qəzeti satışda olduğunu və özünün bundan heç xəber də tutmadığını gördü. Tez köşkə yanaşdı, üç su atmaqla aldığı qəzeti açıb birinci səhifədəki başlıqlara göz yetirdi və umduğu şeyi görmədi! Ürəyi sürətlə çırpinırdı. Səhifəni çevirdikdə, sütunlardan birinin ətəyində qalın hərfərlə çap olunmuş «Jorj Dürua» imzasını dərin həyəcan içində sezdi. Çap etmişdilər! Necə də xoşbəxt idi o!

İndi heç nə barədə düşünmədən, şlyapasını yan qoyub, qəzeti əlində tutaraq yeriyirdi və qarşısına çıxan ilk adamı yolundan saxlayıb demək istəyirdi ki: «Alın bu qəzeti, alın bu qəzeti! Burada mənim yazım çap olunub». Hətta indi o, axşamlar bulvarda var gücüylə «Fransız həyatı»nı oxuyun, Jorj Düruanın «Afrika atıcısının xatirələri»ni oxuyun!» bağırmaya da hazır idi. Az keçməmiş o, öz yazısını şəxşən oxumaq, həm də bunu camaat arasında, hamının gözü önündə, kafedə oxumaq fikrinə düşdü. Odur ki bu saatda müştəriləri olan bir restoran axtarmağa başladı. Bu məqsədlə

şəhərdə xeyli dolaşmalı oldu. Axırda bir xeyli adamın yiğisidigi şərabxana tapdı, bir masa arxasına keçib, rom sıfariş elədi – əslində, səhərçağı absent içmək daha uyğun olardı, amma o artıq zaman hissini itirmişdi. Yerindən səsləndi:

– Qarson! Mənə «Fransız həyatı» qəzetini gətirin!

Ağ önlüklü qarson qaçaraq yaxınlaşdı:

– Cənab, bizdə o adda qəzet olmur, biz «Çağırış»ı, «Yüz il»ı, «Şam»ı və «Paris vərəqi»ni alırıq.

Dürua özündən çıxbı hiddətlə dedi:

– Əcəb də meyxana imiş burası! O halda gedin mənim üçün «Fransız həyatı» qəzetini alıb gətirin.

Qarson qəzet dalınca qaçıdı. Qəzətdə öz yazısını oxuduqca ona həndəvərindəki müştərilərdə də maraq oyatmaqdan ötrü Dürua ara-sıra uca səslə deyirdi:

– Əladır! Əla!

Gedəndə qəzeti masada qoydu. Bunu sezən şərabxana sahibi arxadan onu səslədi:

– Cənab, cənab, qəzətinizi unutdunuz!

Dürua dedi:

– Qoy sizə peşkəşim olsun, mən onu oxumuşam. Həm də ki orada çox maraqlı bir yazı var.

Yazının adını çəkməsə də, oranı tərk edəndə bir müştərinin «Fransız həyatı»ni masadan götürməsi gözündən yayınmadı.

Dürua «Yaxşı, bəs indi nəylə baş qatım?» deyə düşündü və indiyədək çalışdığı dəftərxanaya gedib maaşını almaq və işdən çıxdığını bildirmək qərarına gəldi. Bunu dilinə gətirərkən müdirinin və iş yoldaşlarının üzlərində yaranacaq heyrəti gözləri öünüə gətirib, vəcdə gəldi. Müdirini çəşqin vəziyyətə salsa, bundan xüsusi həzz alacaqdı.

Ağır-ağır irəliləyirdi. Kassa saat onda açılacaqdı, ona görə də onun yarısından erkən ora baş çəkməyin mənası yox idi.

Dəftərxana iri və qaranlıq bir otaqda yerləşirdi – qışda bütün günü qazla isidlirdi. Digər dəftərxanalarla yanaşı yerləşən bu otağın pəncərələri dar bir həyətə açılırdı. Səkkiz məmər bu otağa tixlanmışdı, künçdəki şirmanın arxasında isə müdir köməkçisi otururdu.

Əvvəlcə kassının siyirməsindəki sarı zərfdə saxlanan özünün halal haqqı kimi yüz seksən frank iyirmi beş santimi alandan sonra



Dürua günlər uzunu çalıştığı geniş dəftərxanaya əsl qalib görkəmliyə qədəm qoydu.

Müdir köməkçisi cənab Potel şirmanın arxasından ona çıxmışdı:

– Hə-ə, bu sizsiniz, cənab Dürua? Sabahdan bəri müdir bir neçə kərə sizi xəbər alıb. Yəqin ki, onun iki gündən artıq xəstə yatanlardan həkimin imzasıyla sənəd tələb etdiyindən xəbərdarsınız da?

Dürua ona sırf sataşmaq üçün otağın ortasında durub hamiya eşitdirərək:

– Şəxsən mən bu tələbə heç tüpürmək də istəmirəm! – dedi.

Məmurlar donub-qaldılar. Şirmanın arxasından cənab Potelin ürkək sıfəti göründü. Adətən, o, bu şırma sayəsində yelçəkərdən qorunurdu, çünki yel xəstəliyi vardı. Tabeliyindəkiləri güdməkdən ötrü isə şirmanın kağızında bir cüt dəlik açmışdı.

Üçan milçeyin səsi duyulurdu otaqda.

Axır ki, müdir köməkçisi çəşqin halda:

– Siz nə dediniz elə? – deyə soruşdu.

– Dedim ki, bu tələbə tüpürmək də istəmirəm. Buraya da işdən ayrıldığımı demək üçün gəlmisəm. Bundan sonra «Fransız hayatı» redaksiyasının əməkdaşı kimi, sətirbaşına qonorar xaric, ayda beş yüz frank maaşa çalışacağam. Qəzətin bugünkü sayında ilk yazım çıxb.

Əvvəlcə bu həzzi uzatmağa niyyətli olsa da, özünü saxlamayıb, hər şeyi açıb tökmüşdü.

Amma istədiyinə də nail olmuşdu – hər kəs çəşqin idi.

Sözünə davam elədi:

– İndi bunu cənab Pertyüiyə də deyəcəyəm, sonra gəlib sizinlə vidalaşaram.

Müdirin otağına girməyi ilə onun səsini qaldırıb Düruaya çıxmışlığı üst-üstə düşdü:

– Aha, zəhmət çəkib işə gəlmisiniz? Bilin: mən heç vaxt yol vermərəm ki...

Amma işçisi onun sözünü ağızında qoydu:

– Boğazınızı boşuna yırtmayın.

Üzü xoruz pipiyi kimi qızaran və şişman adam olan cənab Pertyüyi heyrətdən udqandı.

Dürua sözünü tamamladı:

– Bu dükəninizdən bezmişəm artıq. Bu gün ilk dəfə özümü jurnalistikada sınamaqla, yaxşı bir işə düzəlmışəm. Gəldim sizə saygılarıımı çatdırırmı.

Bunu deyib dışarı çıxdı. Qisasını almışdı.

Vəd etdiyi üçün dəftərxanaya dönüb, bütün keçmiş həmkarlarının əllərini sıxdı, amma onlar özlərini sonradan qınaq hədəfi etməkdən qorxub, onunla ikiçə kəlmə də kəsmədilər, çünki söhbətləri müdürü aralı qalan qapısından eşidilə bilərdi.

Maaşı cibində küçəyə çıxdı. Yaxşı bələd olduğu, ucuzvari restoranda doyunca və ağız dadiyla yemək yeyib «Fransız həyatı»nın daha bir nüsxəsini aldı və onu da yemek masasında buraxdı.

Bir neçə dükana baş çəkib lazımsız, xırda-para şeylər aldı. Bütün bunlar onun gərəyi deyildi, sadəcə, hər səfər bu əşyaların mənzilinə çatdırılmasını sıfariş edəndə «Jorj Dürua» deyə özünü təqdim etməkdən, buna «Fransız həyatı»nın əməkdaşı» sözlərini əlavə eləməkdən görünməmiş həzz alırdı.

Amma küçəni və binanın nömrəsini deyəndən sonra bir məqamı da vurğulamağı unutmurdu:

– Əşyaları qapiçıya təhvil verin.

Hələlik vaxtı var idi. Rastına çıxan litoqrafiya emalatxanasına girdi: burada təcili, yəni müştərinin gözləri qarşısında vizit kartları hazırlayırdılar. Yüz ədəd kart sıfariş etdi, orada soyadının altında yeni vəzifəsinin göstərilməsini buyurdu.

Sonra redaksiyaya üz tutdu.

Forestye onu tabeliyindəki birisi kimi, yekəxana tərzdə qarşılıdı:

– Aha, sən artıq gəlmisən? Çox yaxşı. Sənin üçün bir neçə buyruğum var idi. Bir on dəqiqə gözlə. Əlimdəki bu işi qurtarmalıyam.

Və o, əlinin altındakı məktubu yazmağa girişdi. İri masanın o biri başında oturan ağbənizli, qıسابöylü, şişman və əzvay adamın ağappaq, tamam daz və yağlandıığı üçün bərq vuran qafası diq-qətini çekdi. Gözü yaxşı seçmədiyi üçün burnu kağıza dirənən bu adam da nə isə yazırdı.

Forestye ondan xəbər aldı:

– Bura bax, Sen-Poten, sən saat neçədə müsahibə almağa gedəcəksən?



– Dörddə.

– Onda Düruanı, qarşında dayanan bu cavan oğlunu da özünlə götür və sənətin sırlarını ona da öyrət.

– Baş üstə.

Forestye bu dəfə dostuna üz tutdu:

– Əlcəzair haqda yazının ardını gətirdin? Əvvəli böyük səs-küy yaratmışdı.

Çixılmaz halda Dürua mızıldandı:

– Yox, qəlyanaltıdan sonra onu yazmağı düşünürdüm... amma işim başımdan aşdıgı üçün heç cür macal tapmadım...

Forestye narazılıqla ciyinlərini çəkdi:

– Belə səliqəsiz olsan, karyeranı korlaya bilərsən. Qoca Valter sənin yazına bel bağlayır. Mən ona deyərəm ki, yazı sabah hazır olacaq. Əgər sən əlini ağdan qaraya vurmadan pul qazanacağınızı sanırsan, bil ki, yanlırsan.

Bir an susub, əlavə elədi:

– Lənət şeytana, axta dəmiri də isti-isti döymək lazımdır!

Sen-Poten yerindən durub:

– Mən hazırlam, – dedi.

Növbəti buyruğunu verməzdən öncə Forestye kürəyini kreslo-suna söykəməklə, təntənəli bir görkəm aldı.

Baxışını Düruaya dikib, sözə başlıdı:

– Deməli, belə. İki gün öncə Parisə Çin generalı Li Çen-fu və hindli raca Taposahib Ramaderao Pali təşrif buyurublar. General «Kontinental», raca isə «Bristol» hotelində məskunlaşıb. Siz onlardan müsahibə almalısınız.

Bu yerdə o, üzünü Sen-Potenə tutdu:

– Sənə söylədiyim o başlıca məqamları unutmursan. Generaldan və racadan öyrən görək, onlar İngiltərənin Əzaq Şərqdəki niyyətləri, müstəmləkə metodları, orada qurulmuş idarəetmə sistemi barədə nələr düşünürlər. Bu xüsusda Avropanın, özəlliklə də Fransanın məsələyə müdaxiləsinə heç ümidi bəsləyirləmi?

Bir az susandan sonra o, aşağıdakı sözləri qarşısındakıların heç birisinə ünvanlamadan dilə gətirdi:

– Hazırda geniş ictimaiyyəti narahat edən məsələlərə Hindistanın və Çinin münasibətini öyrənmək bizim oxucularcın daha böyük maraq kəsb edir.

Təkrar gözlərini Düruya dikib, əlavə elədi:

– Sen-Potenin necə işlədiyinə diqqət yetir: bu adam – misilsiz reportyordur və beşcə dəqiqədə istənilən adamın içalatını ortaya qoyar.

Sonra təkrar işgüzar tövrlə qələmi əlinə aldı: bu yolla o, keçmiş alay yoldaşına, indi isə əməkdaşına onun yerini anlatmaq, onu bəlli bir çərçivəyə salmaq istəyirdi.

Eşiyə çıxan kimi Sen-Poten gülərək Düruya dedi:

– Nə özünü boğur! Hətta bizi görəndə özünü dartır. Kənardan baxan da bizi bunun oxucuları-filan sanar.

Bulvara çıxdılar. Reportyordan təklif gəldi:

– Bir şey içirsən?

– Böyük həvəslə. Elə bürküdür ki!

Bir kafeyə girib sərinləşdirici içki sıfariş elədilər. Sen-Potenin dili-ağzı açıldı. Redaksiyada və dünyada baş verənlərlə bağlı fikir yürüdərkən o, yüksək bilgi səviyyəsi sərgiləməkdəydi:

– Müdirimiz? Tipik yəhudidir! Yəhudini də ki, nə illah elə, düzəlməz. Onlar belə camaatdır!

Sen-Poten İsrail xalqı üçün xarakterik olan xəsisliyin, xırdaçılığın, qəpik-quruş düşkünlüğünün, endirimlərə nail olmaqçın hər yola başvermanın, sələmçilərə məxsus vərdişlərin Valterin davranışlarında özünü necə bürüzə verdiyinə dair bir neçə bariz misal getirdi.

– Ən vacibi də odur ki, bu məzəkeş heç nəyə inanmir və hamını barmağına dolaya bilir. Özünün rəsmi, katolik ruhlu, liberal və respublikaçı görüşlü, orleançı^{*} qəzetinə, bu çoxqatlı tortu xatırladan qəzetə o, bir baqqal dükəni kimi baxır. Əslində, ondan ötrü qəzet – birjadakı işlərini və digər əməliyyatları həyata keçirmək yolunda yardımçı vasitədir. Bu barədə onunla kimsə yarışa bilməz: qara qəpiyə möhtac aksioner¹ cəmiyyətlər sayəsində o, milyonlarla pul qazanır.

Sen-Poten durmadan üyüdüb-tökür, Düruya «əziz dost» deyə müraciət edirdi:

– Həm də ki bu simicin danışığında ara-sıra sırf Balzaka layiq deyimlərə təsadüf olunur. Bu günlərdə mən, qoca tör-töküntü Norber və zəmanəmizin Don Kixotu saydığımız Rival onun otağında oturmuşduq. Qəflətən oraya bizim işlər müdürü Montlen daxil oldu, qoltuğunda da bütün Parisdə məşhur olan tumac portfeli. Onu süzən

¹ Aksioner – səhmdar



Valter soruşdu: «Təzə nə xəbər var?» Montlen sadədilcəsinə dedi: «Kağız üçün borcu, yəni on altı min frankı indicə ödədim». Dəhşətə gələn Valter yerindən dik atıldı: «Siz nə dediniz?» – «Bu məbləği cənab Privaya ödədim». – «Lap ağlıınızı itirmisiniz!». – «O niyə elə?», «O niyə... niyə... niyə elə...» Valter gözlüyünü çıxardıb şüşlərini sildi, hiyləgər təbəssümündən ətli yanaqları dartıldı: adətən, zəhərli və ya kəskin bir şey deməzdən öncə o, belə edir. Sonra isə kinayəli və hər hansı etiraz dirləməyən ifadə ilə belə dedi: «Niyə? Çünkü o işdə biz, azi, dörd, bəlkə də, beş min frank endirimə nail ola bilərdik». Montlen heyrətləndi: «Amma cənab Valter, bizim haqq-hesab sənədlərimiz qaydasında idi, mən onları yoxlamışdım, siz də qəbul etmişdiniz...» Bu yerdə şef tam ciddi şəkildə dedi: «Bu qədər də saf, avam olmayıñ, cənab Montlen. Ünutmayıñ: əvvəlcə borclar üst-üstə yiğilmalıdır ki, sonra onlarla bağlı hansısa razılaşma əldə olunsun».

Başını geri əyən Sen-Poten insan sərrafi kimi soruşdu:

- Hə, nə deyirdim? Yoxsa, səncə, bu, Balzakin qəhrəmanı deyil?
- Balzakın əsərlərini oxumasa da, Dürua tam qətiyyətlə təsdiqlədi:
- Haqlısan, vallah!

Xanım Valteri «yağılı hindtoyuğu», Norber de Vareni «oxu daşa dəyən ahıl», Rivalı isə «Fervakin* zəif surəti» adlandıran reportyor sonra söhbəti Forestyenin üstünə gətirdi:

- Onun isə tək xoşbəxtliyi – uğurlu evliliyidir.
- Onun arvadı, əslində, kimdir, nəqidir?
- O-o, o qadın – incə ruhlu şeytandır! – deyə əlini-əlinə sürtən Sen-Poten cavab verdi. – O, sıçana bənzəyən Vodrekin, qraf de Vodrekin məşuqəsidir və həmin kaftarın verdiyi cehizlə də ərə gedib.

Düruanın canından soyuq bir gizilti keçdi, istədi ki, bu çərənçiye ağızına gələni desin, ona bir şəpalaq çəksin. Amma verdiyi sualla müsahibini dayandırdı:

- Sen-Poten sizin gerçək soyadınızdır?
- Həmsöhbəti avam bir görkəmlə dedi:
- Yox, mənim soyadım Tomadır. Redaksiyada məni «Sen-Poten»¹ çağırırlar.
- İçkinin pulunu ödəyən Dürua dilləndi:
- Yəqin, burada çox vaxt itirdik. Halbuki biz iki önemli cənaba baş çəkməliydik.

¹ «Sen-Poten» söz birləşməsinin fransızca hərfi mənası «mübarək böhtançı»dır.

Sen-Poten uğunub getdi:

– O dəqiqə bilinir ki, bu işlərdə təcrübəsizsiniz! Yoxsa elə zənn edirsiniz ki, mən, həqiqətən, indi gedib o hindli ilə çinlidən Avropa barədə nə düşündüklərini xəbər alacağam? «Fransız həyatı» oxucularının gözünü-könlünü oxşamaqdan ötrü onların düşüncələrini hansı axara salacağımı mən çox yaxşı bilirəm. Həyatım boyu beş yüzə qədər belə çinlini, hindlini, farsı, yaponu, Çili vətəndaşını sorğu-sualə çəkmişəm. Məncə, onların hamısı eyni cür düşüñür və danışırlar. Ona görə də mənim ən son qonaqdan aldığım müsahibəni götürüb, nöqtə-vergülünə qədər köçürməyim yetərlidir. Orada bircə başlığı, qonağın adını, titulunu, yaşını, onu müşayiət edənləri dəyişmək lazım gələcək. Amma burada da ehtiyatı əldən vermək olmaz, yoxsa «Fiqaro» və «Qolua» qəzetləri əlüstü bizi gopçuluqda ifşa edərlər. «Bristol» və «Kontinental» hotellərinin qapıçılarından dəqiq bilgiləri mən beşcə dəqiqənin içində alacağam. Biz oraya piyada getməklə, yolda adama bir sıqar çəkmək imkanı da qazanacağıq. Redaksiyadan isə yol xərci kimi beş frank tələb edəcəyik. İşbilən adamlar, mənim əzizim, məhz belə davranışırlar.

Dürua soruşdu:

– Onda belə çıxır ki, bu şərtlərdə reportyor olmaq daha karlıdır?

– Elədir, amma ən karlısı – xronika yazmaqdır və bu, bir növ, üstüortülü reklamdır, – deyə Sen-Poten çoxbilməş bir görkəmlə cavab verdi.

Onlar qalxıb bulvarla Maqdalina kilsəsinə sarı yönəldilər.

Qəfildən Sen-Poten dedi:

– Bilirsiniz nə var, əgər hər hansı özəl işiniz varsa, məndən ayrıla da bilərsiniz.

Yoldaşının əlini sixan Dürua ondan uzaqlaşdı.

Bu axşam yazmalı olduğu mətn onun gözünə durmuşdu və elə buna görə də indi, yolboyu onun götür-qoyuna başladı. Bildiyi bir neçə lətifəni xatırlamağa, müşahidələrini, fikirlərini sıralamağa, müəyyən nəticələrə gəlməyə çalışdı – beləcə, özü də hiss eləmədən gəlib Yelisey çölünə çatdı. Bürkülü günlərdə Parisdən əl-ayaq çəkildiyi üçün buralarda o, çox nadir hallarda gəzişən adamlara rast gələrdi.

Zəfər tağının yaxınlığında Etual meydanında bir şərabxanada nahar edəndən sonra ağır addımlarla bulvarlardan keçib evə dönən Jorj öz masasının arxasında oturdu.



Qarşısındakı iri ağ vərəqi görəndə onun düşünüüb tapdığı hər şey buxarlandı, sanki, beyni də harayasa qeyb oldu. Aynı-ayrı xatirələrin detallarını xəyalında zorla canlandırmağa çalışsa da, hər səfər cəhdləri boşça çıxdı və bu məqamlar onun ətrafında elə başgicəl-ləndirici sürətə halay vurmağa başladı ki, Dürua onları necə təsvir edəcəyini, nədən başlayacağını və nə edəcəyini kəsdirə bilmədi.

Yalnız ilk ifadənin variantlarıyla beş səhifəni, həm də düz bir saat ərzində yazış doldurandan sonra etiraf elədi ki, hələlik əlim bişməyib. Daha bir dərs almalıyam.

Xanım Forestye ilə ortaq iş, onunla təkbətək, səmimi, uzun-uzadı, məhrəm və xoş bir söhbət fikri aqlına gələn kimi bütün varlığı səbir-sizlikdən titrəməyə düşdü. Hətta yazını növbəti cəhdində gözlənilmədən bitirə biləcəyindən ehtiyatlandığı üçün Dürua yatmağa tələsdi.

Səhər oyanarkən bir xeyli yataqda qaldı, xanım Forestye ilə gözlənilən görüşünün gen-bol həzzinə daldı və bu görüşü bilerək-dən ləngitməyə çalışdı.

Tanış qapıya yanaşınb zəngi basanda saat artıq on birə işləmişdi.

Qulluqcu ona: «Cənab Forestye məşğuldur», – dedi.

Dürua ev yiyesinin evdə olacağını aqlına da gətirməmişdi. Buna rəğmən, o, israr eləməyə başladı:

– Ona deyin ki, çox vacib işim var.

Beş dəqiqə sonra o, öncəki gün unudulmaz bir səhər yaşadığı həmin o iş otağında idi.

Əynində xalat, ayağında şap-şap, başında xırda ingilissayağı papaq olan jurnalist dünən Düruanın oturduğu kresloda əyləşməklə nə isə yazırırdı. Ağ penüarda olan xanım Forestye isə damağında papirosov buxarıya dirsəklənərək ona diktə edirdi.

Dürua kandarda ayaq saxladı:

– Üzr istəyirəm, sizə mane olmadım ki?

Forestye açıqla onu süzüb soruşdu:

– Nə var yenə? Haydi, dərdini de, vaxtimız yoxdur.

Düruanı tamam əl-ayaq basdı:

– Elə bir şey deyil, bağıشا.

Forestye lap qızışdı:

– İşimizə bax da, sən Allah! Nə uzadırsan axı? Yoxsa sən şübh tezdən evimə ona görə təşrif buyurmusan ki, mənə, sadəcə, «Sabahın xeyir!» deyəsən?

Pərtlikdən qurtulmağa çalışan Dürua dedi:

– Yox, canım... Bilirsən, məsələ burasındadır ki, o yazıyla bağlı yenə bir şey edə bilmədim... sən isə... siz ikiniz də ötən səfər mənə qarşı çox lütfkardınız... ona görə də ümidləndim və... buraya gəlməyə cəsarət elədim...

Forestye onun sözünü kəsdi:

– Deyəsən, sən bizi ələ salmışsan! Yəqin, zənn edirsən ki, mən sənin yerinə tər tökəcəyəm, sən isə hər ay maaş alacaqsan?! Nə deyim vallah, yaxşı fikirdir!

Lal-dinməz papirosunu tüstülədən xanım Forestyenin üzündəki sırlı təbəssüm maskanı xatırladırdı. Adətən, belə lütfkarlıqların arxasında kinayə gizlənir.

Pörtən Dürua:

– Bağışlayın... amma düşünmüşdüm ki... zənn edirdim... – dedi.

– Xanım, sizdən min kerə üzr istəyirəm və ötən gün mənim üçün yazdığınıza əla felyeton üçün sizə səmimi təşəkkürümü bildirirəm.

O, Şarla da baş əydi:

– Saat üç üçün redaksiyada olacağam.

Sonra çıktı.

Yeyin addımlarla evinə doğru gedərkən burnunun altında donquldanırdı: «Yaxşı, indi mən özüm yazım, siz də görün ki...»

Hikkəsindən güc alan Dürua otağına girən kimi işə başladı.

Xanım Forestyenin nəzərdə tutduğu süjet xəttini bulvar romanlarından mənimsədiyi detallarla, əcaib hadisələrlə, aqlasığmaz təsvirlərlə yüklədi, bu ara məktəbliyə xas yavan bir dildən və öz kiçik zabit jarqonundan da yararlandı. Bir saatın içində bu əcaib yazını bitirib, özündənrazi halda redaksiyaya apardı.

Orada ilk qarşısına çıxan Sen-Poten oldu. Kələk ortağı kimi yoldaşının əlini sıxan jurnalist Dürüadan soruşdu:

– Hindli və çinli ilə müsahibəmi oxudunuz da? Məzəlidir, deyilmi? Bütün Paris o yazını bəyənib. Halbuki mən onların heç üzünü də görməmişəm.

Dürua, hələlik, heç nə oxumamışdı. Odur ki tez qəzeti əline aldı, «Hindistan və Çin» adlı uzun yazıya göz gəzdirməyə başladı. Sen-Poten isə yazidakı ən maraqlı yerləri ona göstərməyində idi.

İşgūzar və qayğıkeş görkəmlə içəri girən Forestye tövşüyürdü:

– Artıq buradasınız? Çox yaxşı. İkiniz də mənə lazımsınız.



Bu axşam üçün onların əldə etməli olduqları siyasi məzmunlu bilgilər barədə o, öz əməkdaşlarına göstərişlər verdi.

Dürua ona öz əlyazmasını uzatdı:

- Bu da Əlcəzair haqqında yazımın davamı.
- Çox yaxşı, ver bəri onu, aparıb şefə göstərim.

Bununla da söhbət bitdi.

Dəhlizə çıxanda Sen-Poten yeni məsləkdaşının qoluna girib soruşdu:

- Kassaya baş çəkmədin?
- Yox. Niyə ki?
- Niyə ki? Pul almaq üçün. Ünütma ki, əməkhaqqını bir ay qabaqdan almalısan. Nə bilmək olar bu dünyadan işini?!
- Elə isə... Bundan imtina etməzdim.
- Gəl səni kassırlə tanış eləyim, qoy aranız açıq olsun. Burada yaxşı maaş ödəyiirlər.

Dürua iki yüz frank maaş və dünənki yazı üçün əlavə iyirmi səkkiz frank aldı. Bu gün dəftərxanadan aldığı maaş qalığıyla birlikdə üstündəki pul üç yüz qırıq frank elədi.

İndiyədək o, əlində belə bir məbləğ tutmamışdı, ona elə gəlirdi ki, bu sərvətlə xeyli müddət dolana bilər.

Özünə lazımlı olan mövzularla bağlı rəqib qəzetlərdə çalışan həmkarlarının gərəkli bilgiləri artıq topladıqlarından arxayıń olan Sen-Poten bütün bunları xahiş-minnətlə, üz vurmaqla almaqdan ötrü digər redaksiyalara birlikdə baş çəkməyi Düruya təklif elədi.

Axşam Dürua işdən sonra yolunu Foli-Berjerdən saldı. Ödənişsiz girmək üçün o, nəzarətçiye yaxınlaşdı:

- Mən «Fransız həyatı» qəzetińin əməkdaşı Jorj Düruayam. Bu günlərdə cənab Forestye ilə bura baş çəkmişdik və o, mənim üçün vəsiqə alacağını vəd eləyib. Amma qorxuram ki, bunu unudub.

Siyahiya göz yetirdilər. Onun soyadı orada yox idi. Bununla belə, lütfkar davranan nəzarətçi onu içəri buraxdı:

- Eybi yox, cənab. Siz şəxsən direktora da müraciət edə bilərsiniz: yəqin ki, o, sizə anlayış göstərər.

İçəri keçən Jorj Dürua bir baxmaqla ötən həftə buradan birgə çıxdığı qadını, Raşeli gördü.

Qadın ona yaxınlaşdı:

- Salam, qoçum. Nə var, nə yox?

– Hər şey əladır. Sən necəsən?
– Pis deyiləm. Ötən müddətdə sən iki dəfə yuxuma giribsən.
Dürua bundan qürrələndi. Gülərək:
– Ah, ah! Görəsən, bunu necə yozaq? – deyə soruşdu.
– Onunla yoz ki, ay sarsaq, könlümə yatmışan və meylin çəkən
kimi həmin görüşü təkrarlaya bilərik.
– İstəyirsənsə, lap günü bu gün.
– Çox istəyirəm.
– Danışdıq. Amma o da var ki, mən...
Dilinə gətirəcəyi bəhanədən utandığı üçün Dürua bir az duruxdu:
– O da var ki, indi üstümdə pul yoxdur: klubda hamisini uduz-
muşam.

Kişilərin bu cür bazarlıq oyunlarına yaxşı bələd olan əxlaqsız
qadın təcrübəyə əsaslanan instinktlə yalanı sezdi və onun gözlərinin
içinə baxıb dedi:

– Goplayırsan sən! Mənimlə belə davranmamalıydın.
Çaşqınlıq keçirən Dürua gülümsədi:
– Düzü, cəmi-cümlətanı on frankım qalıb, istəyirsənsə, onu verim.
Öz sonsuz ehtirasının qulu olan qadın piçildədi:
– Əzizim, nə olur-olsun, mən ancaq səni isteyirəm.
Aşıqanə baxışlarını onun bığlarından ayırmayan Raşel bir sev-
gili məhrəmliyi ilə onun qoluna söykəndi və təklif elədi:
– Əvvəlcə qrenadin içək. Sonra bir az gəzək. Əslində, səninlə
teatra getmək istərdim ki, qoy hamı mənim təzə kavalerimi görsün.
Bir azdan isə mənim evimə gedərik, oldu?

O, qadının evindən gec çıxdı. Artıq hava işıqlandığından yadına
düsdü ki, «Fransız həyatı» almalıdır. Titrək əllərlə qəzeti açdı – öz
məqaləsini görmədi. Uzun-uzadı səkidə dikilib qaldı, hələ də yazı-
sını tapmağa ümid etdiyi üçün bütün sütunları gözdən keçirirdi.

Qəribə bir ağırlıq hissi çökmüşdü qəlbinə. Yuxusuz gecə onu
yorğun salmışdı, yazıyla bağlı xoşagəlməz hal həmin yorğunluğa
qarışaraq, eynilə bir faciə kimi onu əzirdi.

Evə çatıb əyin-başını soyunmadan yatağına yixılıb yuxuladı.
Bir neçə saat sonra o, redaksiyaya gəlib, naşirin kabinetinə baş
çəkdi.



– Cənab Valter, qəzətin bugünkü sayında yazımın getməməsi məni xeyli təəccübləndirdi.

Başını qaldıran naşir quru-quru dilləndi:

– Dostunuz Forestyeyə həmin yazıya göz gəzdirməyi tapşırdım və o, yazını çapa layiq bilmədi. Onu düzəltməyiniz lazımlı gələcək.

Dürua özündən çıxmışdı. Kabinetdən çıxan kimi Forestyenin yanına cumdu:

– Axi niyə bugünkü qəzetə yazımı qoymamışan?

Kürəyini kreslosuna söykəyən jurnalist ayaqlarını qaldırıb masadakı əlyazmanın üstünə qoyaraq papiros tüstüldərdi. Üzünü turşudaraq, tövrünü pozmadan, yerin altından gəlmiş kimi boğuş bir səslə, hər sözü ayrıca tələffüz edərək dedi:

– Şef yazını uğursuz saydığı üçün mənə verdi ki, düzəlişlərdən ötrü onu sənə qaytarım. Budur, götürə bilərsən.

O, barmağıyla press-papyenin¹ altındaki kağızları göstərdi.

Düruanın qanı ele qaralmışdı ki, nə deyəcəyini bilmədi. Kağızları alıb cibinə dürtdü. Forestye bu ara sözünə davam elədi:

– Buradan çıxb, birbaş prefekturaya² gedirsən...

Bunun ardınca o, bir neçə ictimai yerin adını sadaladı. Gediləcək bu yerlərdən hansı bilgiləri istədiyini açıqladı. Forestyenin acılamaq üçün uyğun bir səbəb tapmayan Dürua oradan uzaqlaşmalı oldu.

Sabahısı gün o təkrar öz yazısını təqdim elədi. Amma yenə onu geri qaytardılar. Üçüncü kərə də yazını verdiyi kimi geri alanda o, anladı ki, tələskənlik edib və bu yolda yalnız Forestyenin bələdçi seçməklə irəliləyə biler.

Ariq o, «Afrika atıcısının xatirələri» barədə heç kəlmə kəsmirdi, özünə söz vermişdi ki, ondan tələb olunduğu qədər üzüyə və təmkinli olacaq, karyerasının xətrinə reportyor vəzifəsinin tələbərini vicdanla yerinə yetirəcək.

O, teatrın və siyasetin qara pərdələri arxasına, deputatlar palatasının kuluarına dalmağa, dövlət xadimlərindən sərr qoparmağa başladı, xüsusi tapşırıqlar üzrə məmurların təkəbbürlü, qapıcıların isə yatmaqdan işsən sir-sifətlərini əzbərlədi. Nazirlərlə, pirkeşiklərlə, generallarla, casuslarla, knyazlarla, qadın dəllallarıyla, əxlaqsız qadınlarla, səfirlərlə, yepiskoplarla, araçlırlarla, yüksək təbəqəyə aid firldaq-

¹ Press-papye – yazını qurulamaq üçün alət, basma

² Prefektura – polis idarəsi

çilarla, kübar cəmiyyət təmsilciliyilə, faytonçularla, xörəkpaylayanlarla, qumarbazlarla münasibətlər qurdı, üzdə özünü məhrəm birisi kimi göstərsə də, qəlbinin dərinliyində laqeyd bir dost oldu onlara, həm də durmadan, hər gün, hər saat gah onunla, gah bununla rastlaşaraq, onlardan sırf özü üçün, bir reportyor üçün maraqlı olan məqamları öyrəndi, onların hamisini eyni arşınla ölçdü, ucdantutma hamisina eyni münasibət bəslədi. İndi o, özünü şərabları ard-arda daddığı üçün artıq şatomarqonu arjanteydən ayra bilməyən bir ekspertin yerində hiss edirdi.

Çox qısa bir müddət ərzində istedadlı reportyor kimi tanıdı, verdiyi məlumatın dəqiqliyi üçün tam cavabdehlik daşımağı öyrəndi. Əməkdaşlarını layiqincə dəyərləndirməyi bacaran qoca Valter diri-baş, ayıq və çevik olduğu üçün Jorju əbəs yerə «qəzet üçün əsl tapıntı» adlandırmamışdı.

Buna rəğmən, o, yenə də iki yüz frank maaşa çalışır, hər sətri üçün cəmi on santim qonorar alırdı. Kafe və restoranlarda qiymətlər çox baha olduğundan, adətən, o, parasız-pulsuz oturur və öz kasibçılığından çarəsizlik hissinə qapılırdı.

Həmkarlarından bəzilərinin ciblərini qızılla, pulla dolu görəndə «Bunun sırrı nədədir?» deyə fikrə gedir, onların gen-bol yaşamaq üçün, hələlik, özünə bəlli olmayan hansı üsullardan yararlandıqlarını anlamaq üçün baş sindirirdi. Həsəd içini gəmirirdi, hər şeyin arxasında şübhəli dərəcədə qeyri-adi üsulların, yarınmaların, hamının normal saydığı xüsusi qaçaqmalçılığın dayandığını zənn edirdi. Yox, o, nəyin bahasına olursa olsun, bu sırrın üzərindəki örtüyü qaldırmalıydı.

Qazanc bölüşdürərkən ona yer qoymayan həmkarlarını dirsək-ləriylə aralayaraq, özünü bu örtülü bazara şərik etməliydi.

Axşamlar pəncərəsinin önündən keçən qatarlara göz qoya-qoya o, tez-tez öz hərəkət planını götür-qoy edirdi.

V

Aradan iki ay ötdü. Sentyabr yaxınlaşsa da, özünün başgicəl-ləndirən karyerasının reallaşması barədə arzuları hələ də Dürüuya əlçatmaz görünürdü. Hələ də o, tanınmırkı və bundan qururu zədələnirdi. Üstəlik, özünü maddi rifahın zirvəsinə aparacaq yolu



da, hələlik, görmürdü. Zavallı reportyorluğu da o, özünü sağır bir hücrədə əsil edən iş sanındı. İşini dəyərləndirşələr də, hələ ki ona yuxarıdan baxırdılar. Hətta daim qulluğunda durduğu Forestye də daha onu naharlara dəvət etmir, ona «sən» deyə müraciət etməsinə rəğmən, Dürua ilə sərf tabeliyindəki birisi kimi davranırdı.

Dürua da ilk imkan yaranan kimi məqaləsini qəzet səhifələrinə dürtməyə çalışırı. Əlcəzair barədə yazının ikinci bölümünü yazan-da ona yetərsiz görünən mövzuya yanaşma təcribəsinə və qələminin püxtələşməsinə xronikalar yazımaqla artıq nail olmuşdu, buna görə də gündəlik qeydlərinin kəsərindən daha tam əmin idi. Amma bütün bunlarla xəyal gücü əsasında yazılan oçerkələr və eks-pert səviyyəsindəki siyasi yazılar arasında böyük məsafə var idi: Bulon meşəsində istənilən faytonçu atları yönləndirə bilər, amma onların sahibi kimi bunu etmək xeyli fərqli bir şeydir. Onu ən çox aşağılayan isə yüksək cəmiyyətin qapılarının üzünə hələ də bağlı olması, heç kəsin onu özünə bab bilməməsiydi.

Bəzi tanınmış aktrisalar arabir mənfəət güdərək onu dilxoşluğuna qəbul eləsələr də, qadınlar arasında dostu, aşnası da yox idi. Kübar aləminin dişi aslanları və üçüncü səviyyədəki aktrisaların hamısının ona özəl maraq duyduqlarına, özünün bir anda onların simpatiyasını qazanma bacarığına tam güvəndiyindən Dürua bütün gələcəyini həll edəcək qadına doğru köhlən bir at kimi, həm də səbirsizliklə çapırıcıdı.

Xanım Forestyeyə baş çəkmək fikri ara-sıra ağılna gəlsə də, sonuncu dəfə özünün hörmətsiz qarşılığunu xatırlayıb, bu niyyətdən vaz keçirdi. Həm də umurdu ki, bu xanımın əri onu qonaq çağıracaq. Ən nəhayət, o, xanım de Marel, bu qadının onu qonaq çağırduğunu xatırladı. İş-güçünün olmadığı bir gün onun evinə üz tutdu.

O vaxt qadın ona: «Saat üçə kimi həmişə evdə oluram» demişdi.

Dürua saat üçün yarısında onun qapısının zəngini çaldı. Qadın Verney küçəsindəki bir binanın beşinci qatında yaşayırırdı. Qapını əyin-başı pərişan və ləçəyini səliqəyə salan gənc bir qulluqçu açıb dedi:

– Xanım de Marel evdədir. Sadəcə, yataqdan qalxıb-qalxmadiğini deyə bilmərəm.

Bu sözlərin ardınca qulluqçu qonaq otağının aralı qalan qapısını laybalay açdı. Dürua içəri keçdi. Çox iri olan otaq kasibyana döşənmişdi və səliqəsiz təsir bağışlayırdı. Divarlar boyu rəngi solmuş, köhnə kreslolar düzülmüşdü və bunda bir qulluqçu zövqü oxunurdu. Otağın ab-havasında səliqə-sahmanlı və qayğıkeş, evinin rahatlığına düşkün bir qadın əli hiss olunmurdı. Fərqli uzunluğa malik iplərdən asilan zövqsüz rəsmlərdə çayda üzən qayıq, dənizdə gəmi, zəmi ortasındakı dəyirman və meşədə bir odunu təsvir olunmuşdu. Onların bu biçimdə çoxdan asıldığı və ev sahibəsinin bu rəsmlərə tam laqeyd olduğu hər şeydən hiss olunurdu.

Dürua oturub gözlədi. Həm də xeyli gözlədi. Axır ki, qapı açıldı, üzərində qızılı saprlarla mənzərə, mavi çiçəklər və bəyaz quşlar təsvir olunan pənbə rəngli ipək kimono geyinmiş xanım de Marel qaçaraq otağa girdi. Qadin:

— Ağlınzıda gətirməzsınız ki, hələ də yataqda idim, — dedi.
— Mənə baş çəkməyiniz sizin tərəfinizdən böyük lütfkarlıqdır! Onsuz da inanırdım ki, xatırınızdən çıxmamışam.

Çöhrəsi işiq saçan qadın hər iki əlini ona uzadarkən bircə anın içində Dürua bu hər baxımdan kasibyana otaqda özünü xeyli rahat hiss elədi, ona uzanan əlləri ovuclarına almaqla, onlardan ancaq birisini öpdü: bununla o, Norber de Varenin bir kərə onun yanında etdiyi jesti yamsıladı.

Xanım de Marel ona yer göstərdi, qonağı başdan-ayağa süzərək heyrətlə dedi:

— Necə də dəyişmişiniz! Xeyli yaxşılaşmışsınız. Parisin havası sizə düşüb. Hə, olub-keçəndən danışın.

Sonra onlar köhnə tanışlar kimi söhbətə başladılar: bu vaxt qəflətən aralarında yaranan təmasdakı təbüiliyi, məhrəmliyi, səmimiliyi doya-doya dadırıdlar. Ruhən və yaranış etibarıyla bir-birinə hədsiz yaxın varlıqlar beləcə, beşcə dəqiqənin içində doğma dostlara çevrilirlər.

Qəfildən xanım de Marel söhbətə ara verdi və heyrətlə etiraf etdi:

— Sizinlə özümü belə sərbəst hiss etməyim necə də qəribədir. Mənə elə gəlir ki, sizinlə on ildir tanışam və dostlaşacağımıza inanıram. Siz də bunu istərdiniz?

Dürua:

— Əlbəttə, — dedi.



Amma onun təbəssümünün arxasında daha fərqli məqsədlər gizlənirdi. Dürua bu xəfif penüardakı qadınla bəyaz paltarlı xanım Forestyeni xəyalən müqayisə edirdi: Forestyedən hər hansı nəvəziş, incəlik, qadınlıq yağımırı, qarşısında oturan xanım isə adamı başdan çıxarırdı, canalıcıydı, ehtiraslıydı.

Xanım Forestyenin üzündə donan lütfkar təbəssüm, sanki, ona həm «Xoşuma gəlirsiniz» deyir, həm də «Özünüüzü qoruyun!» xəbərdarlığı edirdi, adama «gəl-gəl» dediyi halda, digər tərəfdən aralarına bəlli bir məsafə qoyurdu. Ona görə də təbəssümünün gerçək mənası anlaşılmırıdı. Adam bu qadının ayaqlarına qapanmaq, onun korsajının¹ incə krujevalarını busələrə qərq etmək, qadının sinəsindən vuran xoş hərarətə gömülmək istəyirdi. Xanım de Marel'in vücud cizgiləri incə ipəyin altından zühur eləyəndə əlləri titrəyən Düruanı daha qaba və daha bəlli ehtiras çulğayırdı.

Qadın durmadan üyüdüb-tökür, vaxtaşın danışığını şüx zərafatlarla rövnəqləndirirdi: eynilə beləcə hər hansı usta şagirdi də çəvrəsindəkilərə fərasətini göstərmək məqsədilə özünəməxsus bir fənddən yaranır. Qadını dirlədikcə düşünürdü: «Bütün bunları yaddaşında saxlamalyam. Günün olayları barədə onun üyüdüb-tökdüklərindən sonradan çox gözəl bir Paris xronikası yazmaq olar».

Kimsə yavaş səslə, güclə eşidiləcək tərzdə qapını döydü. Xanım de Marel səsləndi:

– Gəl, mənim balam!

İçəri girən qızçıqaz birbaş Dürua yan yönəlib, əlini ona uzatdı. Bundan heyrətlənən anası dilləndi:

– Bu, misilsiz qələbədir! Mən Lorinanı tanımaqda çətinlik çəkirəm.

Qızı öpən Dürua onu böyründə oturdub şüx şəkildə və eyni zamanda ciddiyətə ondan ötən müddətdə nələrlə məşğul olduğunu xəbər aldı. Qız sualları yaşlılara məxsus əda ilə, fleytaninkinə bənzər incə səslə cavablandırırdı.

Saat üçü vurdu. Dürua ayağa qalxdı.

Xanım de Marel:

– Tez-tez gəlin, – dedi. – Bugünkü kimi çənə döyərik. Sizi görmekdən həmişə məmənunluq duyaram. Bəs axır vaxtlar Forestye-gildə niyə görünmürsünüz?

¹ Korsaj – qadın paltarının sinə hissəsi

Dürua dedi:

– Sadəcə, çox məşğulam. Yəqin ki, yaxın gələcəkdə orada sizinlə görüşəcəyik.

Qapıdan çıxanda içi dumanlı ümidiirlə doluydu onun.

Bu ziyarəti ilə bağlı Forestyeya bircə kəlmə də demədi.

Amma könlündə bu qadınla bağlı bir təəssürat, bəlkə də, daha dərin bir yaşantı çöküb qaldı: bu xanım real biçimdə olmasa da, daim onun qəlbindəydi. Elə bil, bu ilk ziyarət zamanı qadının varlığından nəyi isə o, özüylə aparmışdı: qadının xarici görkəmi gözünün önündə peyda olanda insani ovsunlayan daxili aləmi də Düruanın könlündə zühur edirdi. O, bu surətin cazibəsi altında yaşayırıdı: bəzən sevimli bir insanla cəmi bir neçə işiqli an yaşayanda da bənzər hissələr keçirirsən. Bu, qəribə bir mübtələlilikdir – qarmaqarışlıq, dərin, həyəcan-verici və sırılı olduğu qədər də heyrətamız.

Az sonra o, ikinci ziyarətini elədi.

Qulluqçu onu qonaq otağına ötürən kimi Lorina ora gəldi. Bu dəfə qızçığaz ona əlini yox, öpüş üçün alనını uzatdı. Sonra isə:

– Anam gözləməyinizi rica elədi, – dedi. – Əynini geyinmədiyi üçün on beş dəqiqəyə ancaq çıxar. Mən sizinlə oturacağam.

Lorinanın belə amiranə davranışı Düruaya həzz bəxş edirdi. Ona görə də dedi:

– Çox yaxşı, madmazel, qarşidakı on beş dəqiqəni sizinlə baş-başa qalmaqdan xeyli məmnunluq duyacağam. Amma zəhmət olmasa, siz heç də elə düşünməyin ki, mən – ciddi birisiyəm. Xeyr, xeyr, mən bütün günümü oyunlarda keçirirəm. Odur ki sizə siçan-pişik oynamağı təklif eləyirəm.

Qız çəşib-qalmışdı: onun təbəssümü nədənsə heyrətlənən və şok keçirən yaşılı qadınlarını xatırladırdı indi. O, pəsdən dedi:

– Otaqlarda oyun oynamazlar.

Dürua etiraz elədi:

– Bu şərtin mənə dəxli yoxdur. Mən hər yerdə oyun oynayıram.

Haydi, məni tut görüm!

O, Lorinanı gah cırnadıb, gah da həvəsləndirməklə masanın ətrafında qaçış dövrə vurmağa başladı. Bu vaxt üzündən anlayış dolu təbəssümünü əskik etməyən qızçığaz ara-sıra əlini uzadıb, Düruaya toxunsa da, hələlik onun ardınca düşüb qaçmağa ürək eləmirdi.



Sonra o, ayaq saxlayıb çömbeldi, qız üsulluca ona yaxınlaşmaq istəyəndə Dürua qutudan qəfil çıxan şeytan kimi* otağın o biri başına hoppandı. Bundan xeyli əylənən Lorina uğunub getdi və xırda addimlarla kişinin ardına düşüb onu yaxalamaq ərəfəsində şən və ürkək çıçırlar qoparmağa başladı. Qızın yolunda manəə yaratmaq üçün o, stullardan yararlandı, bir neçə kərə bir stulun başına dövə vurandan sonra başqa stula keçdi. Yanaqları allanan Lorina yeni oyuna aludə olduğundan usanmaq bilmədən otaqda qaçırdı, Dürua isə onun dəcəlliyyinə, sərgilədiyi hiylələrə öz heyrətini əsl uşaqsayağı və aşkar şəkildə ifadə edirdi. Qız öz hədəfini artıq yaxaladığından tam əmin olduğu bir məqamda Dürua qəflətən onu əlləriylə qamarayıb, başı üstünə qaldıraraq çığrıdı:

– Yaxaladım səni!

Onun əllərindən qurtulmağa çalışan qızçıqaz qaqqanaq çəkir, ayaqlarını havada oynadırdı.

İçəri girən xanım de Marel heyrətdən yerində quruyub qaldı:

– İlahi pərvərdigara, Lorina! Lorina da oynayarmış... Cənab, siz əsl sehrbazsınız, vallah...

O, qızı yerə qoyub qadının əlini öpdü, sonra onlar, Lorina aralarında olmaqla, yanaşı oturdular. Söhbətə başlamaq istəsələr də, adətən, səssiz duran Lorina indi hədsiz şən olduğundan və durmadan nələrsə danışlığından heç nə almamırdı. Odur ki rahat söhbətləşməkdən ötrü qızı uşaqqı otağına göndərməli oldular.

Uşaq buna sözsüz razi olsa da, gözləri yaşırdı.

Baş-başa qalınca, xanım de Marel səsini qısaraq dedi:

– Bilirsiniz, mənim maraqlı bir ideyam var və buna siz də qatılmalısınız. Məsələ nədən ibarətdir: hər həftə mən Forestyegildə nahar edirəm və düşəndən-düşənə, öz növbəmdə, onları restorana dəvət edirəm. Ev şəraitində qonaq qəbul etməyi xoşlamıram, bişir-düşür işlərindən və evdarlıqdan da heç nə anlamıram, çünkü bundan ötrü yaranmamışam. Deməli belə, ara-sıra mən onları restoranda yeməyə dəvət edirəm, amma üçlükdə vaxtimız çox da şən keçmir, mənim digər tanışlarımla isə onlarınkı tutmur. Bütün bunları ona görə deyirəm ki, sizə qeyri-adi bir təklifdə bulunmaq istəyirəm. Yəqin ki, sizi bizimlə nahara dəvət edəcəyimi artıq anladınız. Biz, adətən, şənbə günləri saat səkkizin yarısında «Riş» kafə-sində yığışırıq. Onun yerini bilirsınız də?

Dürua sevincək buna «hə» dedikdə, qadın sözünə davam elədi:

– Dörd nəfər olacaq, yəni iki cütlük. Belə qonaqlıqlar biz qadınlardan ötrü əsl əyləncə sayılır: axı bizlər hələ də buna tam alışmamışıq.

Qadının əynində tünd-qəhvəyi rəngli don vardi: belinə, sıñesinə, budlarına, çıyılıninə tarım şəkildə oturmaqla onun cazibədarlığını artırıran bu geyimdəki yüksək zövq və qadının incə davranışları ilə onun indi oturduğu qonaq otağının görünüşü arasında kəskin fərq vardi. Bu fərq Düruanı səbəbi anlaşılmayan və o dərəcədə güclü heyrətə gətirdi ki, kişi özünü tam çıxılmaz bir durumda hiss etlədi.

Görünür, bu xanım əyminə geydiyi, vücudunu tarım şəkildə bürümək üçün seçdiyi və bədəninə taxlığı əşyaların incə zövqle seçilməsinə, cazibədarlıq mücəssəməsi olmasına çalışırıdı, yerdə qalan bütün şeylər isə onu zərrə qədər də narahat etmirdi.

Qadınla xudahafızlaşsə də, yenə də – ötən dəfəki kimi – onun gözə görünməz şəkildə yanında var olduğunu, hətta bəzən bu hissin hallüsinasiya həddinə qədər vardığını sezirdi. Getdikcə artan səbirsizliklə o, təyin olunan günü gözləməyə başladı.

Yenə də frak kirayələdi, çünki maddi imkanları ziyaflət paltarı almasına əl vermirid. Təyin olunmuş saatə bir neçə dəqiqə qalmış və hamidan əvvəl restorana gəldi. Onu üçüncü mərtəbədəki xirdaca, yeganə pəncərəsi bulvara baxan və divarları qırmızı parça ilə üzlənmiş kabinetə ötürdülər. Kvadrat biçimli masadakı süfrəyə dördnəfərlik yemək dəstləri düzülmüşdü. Ağappaq süfrə lak çəkilmiş kimi parıldayırdı. Bir cüt hündür şamdanada yanana on iki şamin işığında qədəhlər də, gümüş çəngəl-bıçaq da, təam isidiciləri də bərəq vurur, göz oxşayırdı.

Pəncərənin önündə bitən ağaçın yarpaqları ayrı-ayrı kabinetlərin pəncərələrindən süzülən parlaq işıq zolağında bütöv və açıq-yaşıl bir ləkəyə oxşayırdı.

Dürua divarlar kimi qırmızı parça ilə üzlənən alçaq divanda oturdu: boşalmış yaylar bir anda yiğildiğindən o, özünün bir çuxura düşdüyüünü zənn elədi.

Qarışiq bir uğultu bu iri binanı başına götürmüştü: iri restoranlara xas olan bu uğultu özündə koridor boyu ora-bura vurnu-xan xidmətçilərin xalılar sayəsində hənirtisi udulan iti addımlarını, çəngəl-bıçaq cingiltisini, bir anlığına cırıldayaraq açılan qapıların



ardından özünü bu dar və ayrıca kabinetlərdə əsir edən müştəri-lərin sıfırılarını birləşdirirdi.

Forestye otağa girib döstyana əda ilə onun əlini sıxdı: heç «Fransız həyatı» redaksiyasında görüşdükleri vaxt o, belə səmimi davranmazdı. Sonra əlavə elədi:

– Qadınlar birgə gələcəklər. Restoranlarda belə nahar eləməyə bayılram da!

Masaya göz gəzdirdi, ölüvay yanmış qaz lampasını söndürdü, külək tutmasın deyə pəncərənin bir layını qapadı və yel çəkməyən bir yer tapandan sonra dedi:

– Gərək özümü qoruyum. Bütün ayı birtəhər yola vermişdim, indi təkrar halim fənalasıb. Yəqin ki, çərşənbə axşamı teatrdan çıxanda özümü soyuğa vermişəm.

Qapı açıldı və metrdotelin müşayiəti ilə başlarındakı şlyapalarının tülünü endirmiş bir cüt cavan xanım sakit və ciddi bir şəkildə içəri girdi: belə yerlərdə hər hansı qonşuluq və ya rastlaşma təhlükə saçdığından qadınların öz görkəmlərini tanınmaz hala salmaları, adətən, onların cazibədarlığını daha da artırır.

Dürua xanım Forestyeyə yanaşınca, qadın onlara gəlmədiyi üçün onu məzəmmət elədi. Sonra gülümsəyərək rəfiqəsini süzüb dedi:

– Bilirom, bilirom, siz xanım de Mareli bəyəndiyiniz üçün onun ziyyarətinə həmişə vaxt tapırsınız.

Hamı yerbəyer olandan sonra metrdotel şərab siyahısını Forestyeyə uzatdı. Xanım de Marel çılgıncasına dilləndi:

– Kişilər istədiklərini seçsinlər, bizə isə ən yaxşı və şirin şampan şərabının donmuşunu götirin, eşidirsiz? Biz başqa heç nə istəmirik.

Metrdotel gedəndən sonra o, əsəbi bir təbəssümlə dedi:

– Bu gün o ki var içəcəyəm. Əsl şərab kefi quraq burada, əsl şərab kefi.

Hər halda, Forestye onun nə dediyini eşitməmişdi:

– Pəncərəni bağlamağıma etiraz edən yoxdur ki? Son günlər sinəm ağrıyrı.

– Necə isteyirsinizsə.

O, pəncərəyə yanaşınca ikinci layı da qapayandan sonra qış-qabağı açıldı və gülərzülə masa arxasına keçdi.

Xanımı hələlik susurdu, sanki, o, öz fikir aləmində idi. Baxışlarını qədəhlərə dikmişdi, üzündə sırlı və cırnadıcı bir təbəssüm dolaşırdı.

Süfrəyə ostend üsuluyla hazırlanan dəniz ilbizləri gətirildi, kiçik qulağa bənzəyən bu yağlı və xırda ilbizlər eynilə turş noğullar kimi adamın ağızında əriyirdi. Sonra şorba, ardınca gənc qız vücudu kimi pənbə rəngli forel balığı gəldi süfrəyə və söhbət qızışdı.

Çox böyük qalmaqla doğuran bir hadisədən, xarici bir şahzadə ilə ayrıca kabinetdə şam yeməyi yeyən kübar bir xanımın öz ərinin dostu tərəfindən iş başında yaxalanmasından söz düşmüştü.

Bu sərgüzəsti eşidən Forestye ürəkdən qəhqəhə çəksə də, xanımlar o dilini dinc saxlamayan kişinin hərəkətini iyrənc və alçaq bir şey kimi dəyərləndirirdilər. Dürua da onların tərəfini tutdu və bildirdi ki, bu cür hadisə ilə rastlaşan hər hansı kişi kimliyindən – olayın səbəbkəri, araçısı və ya təsadüfi şahidi olmasından – asılı olmayıaraq, daş kimi lal olmalıydı.

Sonra Jorj səsini ucaltdı:

– Əgər biz bir-birimizə tam güvənərək bu dünyada ömür sürsəydik, necə də gözəl olardı! Hansısa sərrin aşkaracığma qorxusu vaxtaşırı, çox vaxt, hətta həmişə qadının önünü kəsir. Bəyəm əslində, bu, belə deyilmə? – deyə gülümsünərək sözünə davam elədi: – Əgər hər hansı qadın qısa və ötəri bir səadət anının ona necə acı göz yaşları və ağır biabırçılıq bahasına başa gələcəyindən qorxmasaydı, bəyəm o, keçici həvəslərdən, qəflətən ona hakim olan ehtirasdan, öz eşq əfsanəsindən imtina edərdi heç?!

Onun alovlu sözləri son dərəcə inandırıcı təsir bağışlayırdı. Sanki, bununla o, bir başqasının və ya özünün müdafiəsinə qalxmışdı və əslində, demək istəyirdi ki, mənimlə bunu sınamaq qorxulu deyil. Sinasanız, bundan əmin olacaqsınız.

Onun fikirləriylə razı olan qadınlar bunu baxışlarıyla bəyan edir, onu dəstəklədiklərini susmaqla bildirirdilər, əslində isə bu yolla özlərinin parisli qadınlara məxsus ciddi ədəb-ərkanlarının – əlbəttə, sırlarının qorunması şərtiyə – hissi firtinalar qarşısında davam gətirməyəcəyini təsdiqləməkdə idilər.

Bir ayağını altına yiğaraq divanda yarıuzanmış vəziyyət alan Forestye, frakını ləkələməmək üçün salfeti jiletinin yaxasına taxmışdı.

Öz sözlərinə kinayəli gülüşlə ara verəndən sonra o, qəflətən dedi:



– Oho! Əgər onlara bir az üz versən, kim bilir hansı hoqqalar-dan çıxarlar! Vallah, bu kişilər zavallıdırlar!

Sevgidən söz düşəndə Dürua əbədi məhəbbətə inanmadığını bildirsə də, dedi ki, qarşılıqlı güvənə əsaslanan sevgi zamanla möhkəm dostluğa keçə bilər. Fikri təmaslar ürəklər arasındaki bağları ancaq möhkəmlədir. Ayrılmanı qaçılmaz edən qısqanlıq səhnələrini, üzücü dramları, yalvarışları və qınaqları isə onun görən gözü yox idi.

O, sözünü bitirəndə xanım de Marel köks ötürərək dedi:

– Bəli, sevgi – həyatdakı yeganə sevinc olsa da, çox vaxt biz bitməz-tükənməz tələblərimizlə onun zayını çıxarıraq.

Əlindəki bıçağı oynadan xanım Forestye də onu dəstəklədi:

– Hə... elədir... sevilmək – gözəl duyğudur.

Amma bu qadına baxan kəsə elə gələrdi ki, onun arzuları bundan da irəliyə gedir və o, nə vaxtsa dilinə gətirə bilməyəcəyi şeylər barədə düşünür.

Növbəti yeməyi intzarla gözləyən məclis əhli arabir şampanını qurtumlayır, xırda və yuvarlaq kökələrin üst qabığını qoparıb yeyirdi.

Boğazlarından içəri axan açıq rəngli şərab qurtumları qanlarını qızışdırır, ağıllarını dumanlandırırırdı, beləcə bu sərxoş və xumarlı beyinlərə eşq duyğuları yavaş-yavaş hakim kəsilirdi.

Axır ki, qoyun ətindən hazırlanan və incə quşqonmaz başlarından ibarət qalın qat üzərinə düzülən, zərif və ağızsulandıran kotletlər süfrəyə verildi.

Forestye sevincək:

– Lənət şeytana, bu çox ləziz yeməkdir! – dedi.

Hamı ağır-agır yeyir, zərif ətdən və təravətli tərəvəzlərdən gen-bol ləzzət almağa çalışırıdı.

Dürua yenidən dilə gəldi:

– Aşıq olduğum zaman bütün bu dünya-aləm mənim gözümdə sıfırlanır.

O, bu fikri tam inamlı söyləmişdi: eşqin verdiyi həzz ilə ləzzətli yeməkdən alınan zövq birləşincə onu vəcdə gətirirdi.

Üzündən laqeyd ifadə əskik olmayan xanım Forestye pəsdən dedi:

– İlk dəfə bir-birini sixan əllərdən birinin «Məni sevirsənmi?» sualına digərinin «Hə, səni sevirəm» deməsindən daha xoş nə ola bilər axı?

Şampan şerabıyla dolu qədəhi başına çəkən xanım de Marel onu masaya qoyub şən halda dedi:

– Şəxsən mən platonik eşqə o qədər də meyil eləmirəm.

Bunu təqdir edən gülüşmədən sonra məclisdəkilərin gözündəki işarti bir az da artdı.

Divana yayılan Forestye dirsəyini yastıqlara söykədi və ciddi tərzdə sözə başladı:

– Sizin səmimiliyiniz dərin saygıya layiqdir. O dəqiqə anlaşıllır ki, praktik bir qadınsınız. Amma bu barədə cənab de Marelin nələr düşündüyünü öyrənmək də maraqlı olardı.

Dərin və sonsuz nifrət əlaməti olaraq çıyılernini ağır templə çəkən qadın qətiyyətlə dedi:

– Cənab de Marelin bu barədə heç bir şəxsi rəyi yoxdur. O... tərəddüb içindədir.

Sevginin əlcətməz nəzəriyyələri barədə söhbət, axır ki, ədəbsizliyin rəngarəng aləminə qədər gəlib çıxdı.

Söhbətdə incə eyhamların məqamı gəlib yetişmişdi: donunun ətəyini qaldıran qadın kişi ilə necə məhrəm olursa, belə söhbətlər də məclisdəki pərdəni eləcə aradan qaldırır. Üstəlik şifrlənmiş fikirlər, yarımcıq atmacalar, sırtlı davranışları, abırlı sözlərlə ifadə olunan ədəbsiz niyyətlər, birbaşa deyilməsi mümkün olmayan bütün bu sözlərin üstüörtülü şəkildə çatdırılması, adətən, kübar adamların sırlı, incə və şüx oyuna köklənməsinə imkan yaratır. Bu sayədə onların fikri-xəyalı ciddiyətdən uzaqlaşır, ehtiras və həyəcan dolu yataq səhnələrində yaşınan, amma məhrəm olduğu üçün dilə gətirilməyən, həzz dolu yaşantıları xatırlarında canlandırır.

Sonra noxud qarnırlı qızardılmış kəkklik və bildirçin, xırda sinilərdə paştet və yaşıl mamırı xatırladan qırçınlı yarpaqlarla bəzədilən və ləyən kimi geniş qabda verilən salat süfrəyə gəldi. Başları söhbətə qarışan məclis əhli sevgi dalğalarına qapıldıqından artıq əvvəlki kimi ağız dadiyla yox, elə-belə yeməyə girişmişdi.

Arabir qadınlardan riskli açıqlamalar səsləndirirdilər: əgər xanım de Marelin fikirləri ona məxsus cəsarətdən dolayı cırnadıcı xarakterliydisə, xanım Forestyenin açıqlamalarında cazibədar təmkinlilik, səsində, səs tonunda, təbəssümündə və davranışında ismət çalarları duyulurdu, həm də bu çalarlar onun dodağından qopan ifadələrdəki cürəti yumşalmır, əksinə, sərtləşdirirdi.



Yastiqların üstünə sərələnərək deyib-gülən, ovurdularını dolduraraq yeyib-içən Forestye və ara-sıra ortaya elə şüx və ya tərs bir atmaca atırdı ki, onun belə kobudluğundan şoka düşən xanımlar sırf nəzakət xatırınə bir neçə saniyəliyinə karixib qalmalı olurdular.

Növbəti ədəbsiz sözü işlədəndən sonra o:

– Baxın, uşaqlar. Əgər belə davam etsəniz, söhbətinizin haraya gedib çıxacağınızı özünüzdüşünün, – deyə əlavə edirdi.

Əvvəlcə desert, sonra qəhvə verildi. Onsuz da çılğına dönen məclis əhlinin başı likörlərdən sonra bir az da qızışdı və dumanlandı.

Xanım de Marel öz istəyinə nail olmuşdu: həqiqətən də, sərxoş idi. Özünü gerçəkdə olduğundan daha da sərməst göstərən və bununla yanındakları məzələndirən bir qadın ədasiyla o, durmadan deyib-gülürdü.

Xanım Forestye susurdu: bəlkə də, ondan ötrü bu, bir ehtiyat tədbiriyydi. Hər hansı düşüklüyü yol verəcəyindən çəkinən Dürua isə içini bürüyən həyəcanı ustalıqla ört-basdır edirdi.

Papiroslar tüstülenəndə qəfildən Forestyenin öskürək tutdu. Üzücü öskürəkdən, az qala, sinəsi yırtılacaqdı. Alnında tər damcıları peyda oldu, o, salfeti dodaqlarına apardı və gərildiyi üçün çuğundur kimi pörtdü, öskürəkdən bihal oldu.

Nəfəsini dərib, əsəbi halda donquldandı:

– Yox, belə ziyafətlər mənlik deyil. Əcəb axmaqlıq elədim!

Məclisin başından bəri onun yaşadığı xoş əhvali-ruhiyyəni xəstəliyi ilə bağlı fikirlər bircə anda yerlə yeksan eləmişdi. Odur ki dedi:

– Durun gedək evə.

Qarsonu çağırın xanım de Marel ondan hesab istədi. Bu tələb ləngimədən icra olundu. Hesaba göz yetirsə də, gözləri qarışındakı rəqəmləri bir-birinə qarışdırıldıqından o, kağızı Düruaya ötürdü:

– Bura baxın, hesabı əvəzimə ödəyin, tam sərxoş olduğum üçün gözlərim indi heç nəyi seçmir.

Sonra o, pulqabısını Jorja verdi.

Ümumi məbləğ yüz otuz frank idı. Hesaba göz gəzdirən Dürua bir cüt kağız pul verib, pulun qalığını alanda qadından soruşdu:

– Nə qədər çaypulu verim?

– Nə bilim, özünüz baxın da.

Boşqaba beş frank qoyan Dürua pulqabını xanım de Marelə qaytarıb soruşdu:

– Sizi evə ötürməyimə izin verərsinizmi?
– Əlbəttə. Yoxsa mən təkbaşına evə gedib çıxa bilmərəm.
Forestyelərlə vidalaşandan sonra Dürua xanım de Marellə təkbətək qalası oldu.

Qadının burada, tam yaxınında, bu yırgalanın qapalı, qaranlıq və küçə fənərlərinin ani işıqlandırığı qutuda olduğunu özünə aşılıdı. Paltarı vasitəsilə qadının ciyinin sığaqlığını duyduğundan dili-ağzı söz tutmurdu onun, çünkü bu xanımı ağuşuna basmaq fikri bütün varlığına şəksiz hakim kəsilmişdi.

Düşünürdü: «Buna cürət etsəm, nə olar, görən?» Yemək süfrəsi arxasında səslənən fikirlər ona qol-qanad versə də, qalmaqal qorxusu öünü kəsirdi.

Bir küncdə büzüşən qadın hərəkətsizdi və susurdu. Ekipajın içində süzülən işıqdə gözlərinin işıltısını sezməsəydi, hətta qadının yuxuladığını sanardı. «O nə barədə düşünür, görən?» Yaxşı biliirdi ki, belə durumlarda susmaq lazımdır, çünkü bir söz, tək bircə söz hər şeyi korlamağa qadirdir. Qəfil və inamlı hücum üçünsə cürətə ehtiyacı vardı.

Qadının ayağını dəbərtməsi qəflətən kişinin diqqətini çekdi. Bu güclə sezilən əsəbilik, sərtlilik, səbirsizlik və dilxorluq, bəlkə də, qismən dəvət ifadə edən hərəkət onun silkinməsi üçün yetərli oldu və Dürua cəld yana qanrımla qadına sarı uzandı, əlləriylə onun tənini, dodaqlarıyla isə dodaqlarını aradı.

Qadın xəfifcə ciyildədi, qəddini düzəltməyə, kişidən qurtulmağa, onu itələməyə çalışdısa da, ən sonda bu həmləyə tab gətirə bilməyəcəyini anlayıb təslim oldu.

Az sonra karet qadının evində dayandı və bu gözlənilməz durumda bütün nəvazış dolu sözlər kişinin hafızəsindən buxarlandı, halbuki bu ara o, qadına təşəkkür etməyə, ona minnətdarlığını, onu sevdiyini, ilahiləşdirdiyini dilə getirməyi umurdu. Qadın isə aralarında olub-keçəndən şaşqına döndüyündən oturacaqdan qalxmır, heç hərəkətə gəlmirdi. Faytonçuda hər hansı şübhə oyatmamaq üçün Dürua özü faytondan yerə sıçrayıb, əlini qadına uzatmalı oldu. Yüngülvari yırgalanan qadın dinməzcə ekipajdan yerə endi. Kişi qapının zəngini basdı, qapı açılana qədər qadından soruşdu:

– Bir də nə vaxt görüşürük?



Qadın güclə duyulacaq səslə:

– Sabah qəlyanaltıya bize gəlin, – dedi. Sonra isə top atəsi gurultusuna bənzər səslə örtülən ağır qapının arxasında zülmətə qarışdı.

Faytonçuya beş frank verən və sevincindən uçan Dürua özündənrazi halda evə sari götürüldü.

Axır ki, o, evli bir xanımı elə almışdı! Həm də kübar xanımı! Parisli xanımı! Buna necə də asanlıqla və gözlənilmədən nail olmuşdu! Əvvəllər ona elə gəlirdi ki, adamı başdan çıxaran bu məxluqları qarmağa keçirmək üçün xeyli zəhmət tələb olunur, sonsuz səbirlə bunların kölgəsinə dönmək, yəni hər nazlarına qatlaşmaq, ah çəkərək, eşqini izhar etmək və əlbəttə ki, hədiyyələr almaq gərəkdir. Amma budur, ilk qarşısına çıxan qadın elə ilk həmlədə onun şikarına çevrildi və bu elə baş verdi ki, o, gözünü açıb-yummağa heç macal da tapmadı.

Düşündü: «Bəlkə də, sərxiş idi. Sabahki durum isə daha fərqli ola və göz yaşlarıyla bitə bilərdi». Bu fikir onu narahat etdiyindən özünə təskinlik verməli oldu: «Eyib etməz, eyib etməz! Artıq o – mənimdir, mən isə onu əldən vermərəm».

Şöhrət, hörmət, səadət, bolluq, sevgi haqqında arzularının xəyalında yaratdığı anlaşılmaz bir ilgimda o zərif, zəngin və imkanlı qadınlar qəflətən sıraya düzüldülər, teatr tamaşalarındaki statistlər¹ kimi ətrafına təbəssüm bəxş etməklə Düruanın arzularını simvolizə edən qızılı rəngli buludların arxasında və bir-birinin ardınca qeyb olmağa başladılar. Ogecəki yuxusu da cürbəcür görüntülərlə müşa-yət olundu.

Səhərisi gün pilləkənlə xanım de Marelín mənzilinə qalxanda içini xəfif bir həyəcan bürüdü. Görən, onu necə qarşılıyacaqdı qadın? Bəs qəbuldan imtina etsə necə? Birdən tapşırar ki, onu içəri buraxmasınlar? Bəlkə, bu mətləbi qadın kimə isə açıb?.. Yox, bütün təfərrüatları ortaya qoymadan heç kimə bu barədə heç nə danışa bilməzdi. Deməli, durum Düruanın xeyrinə idi.

Gənc qulluqçu qapını açdı. Üzündəki ifadə həmişəkindən fərq-lənmirdi. Bu, ona sakitlik aşılıdı, guya ki, bu xidmətçi onu qas-qabaqla da qarşılıya bilərdi. Soruşdu:

– Xanım de Marelín əhvali necədir?

¹ Statist – teatrda, ələlxüsus kütləvi səhnələrdə sözsüz rollar ifa edən aktyorlar

– Həmişəki kimi, cənab, yaxşıdır, – deyən qulluqçu onu qonaq otağına ötürdü.

Buxariya yanaşan Dürua oradakı güzgündə öz kostyumunu və saç düzümünü süzdü. Qalstukunu düzəltdiyi vaxt o, yataq otağının kandarında görünən xanım de Marelin əksinin qəflətən güzgündə peyda olduğunu sezdi.

Onu heç görməyibmiş kimi davrandı, üz-üzə gələnə qədərki bir neçə saniyə ərzində bir-birinə ehtiyatla və güzgündə göz qoydular.

Ən sonda o, geri qanrıldı. Qadın yerindən tərpənmir, sanki, göz-ləməyi uyğun bilirdi. Belə olanda Dürua ona səri cumub piçildadi:

– Sizi necə də sevirəm! Sizi necə də sevirəm!

Qollarını yana açan qadın kisinin sinəsinə sığındıqdan sonra başını dikəldi. Uzun-uzadı öpüşdülər.

Dürua düşündü: «Bu müşkülü gözlədiyimdən daha asan çöz-düm. Hər şey yolundadır».

Ən nəhayət, bir-birindən aralandılar. Susan kişi gülümsər baxışlarıyla bu qadına sonsuz sevgisini ifadə etməkdəydi.

Qadın da gülümsünürdü: adətən, kişiye təslim olmaq istəyən qadınlar öz razılıqlarını və hazırlıqlarını beləcə, dilsiz ifadə edirlər.

Qadın piçılıyla:

– Biz yalqızıq, – dedi. – Lorinanı qəlyanaltı üçün rəfiqəmgilə göndəmişəm.

Onun əlini öpən kişi dərindən köks ötürdü:

– Təşəkkürlər. Sizə heyranam, vallah.

Qadın, halalca əriymış kimi, onun əlini öz ovcuna aldı və divana səri apardı. Orada yanaşı oturdular.

İndi kişidən bəlağətli, həyəcanverici bir söhbətə başlamaq tələb olunsa da, uyğun mövzu tapmadığı üçün o, ürkək-ürkək xəbər aldı:

– Deməli, dünən mənə acığınız tutmadı?

Qadın əliylə onun ağızını qapayıb:

– Sus! – dedi.

Susqun halda oturub göz-gözə baxışır, sıcaq əllərini bir-birindən ayırmırlar. Kişi dedi:

– Sizə qovuşmaq üçün lap əldən gedirdim!

Qadın yenə də:

– Sus! – dedi.



Qulluqçunun yemek otağında boşqabları necə cingildətdiyi aşkar eşidildirdi.

Kişi ayağa qalxdı.

– Yaxınınzda çox otura bilmirəm. Ağlımı başımdan alırsınız.

Qapı açıldı:

– Süfrəyə buyurun.

Dürua qadını təntənəylə masaya təref apardı.

Qəlyanaltı vaxtı üzbüüz oturmüşdular, fikirləri özlərindəydi, durmadan baxışır, gülümsünürdülər, aralarında yaranan qarşılıqlı heyranlığa qapılmışdır. Süfrəyə gələn hər şeyi götür-qoy etmədən yeyirdilər. Qəflətən Dürua masanın altında dolaşan ayağın, o incə ayağın təmasını duydu. Onu öz pəncələriylə tutub saxladı və burax-mamaq üçün var gücüylə sıxmağa başladı.

Otağa girib-çıxan, yeməkləri aparıb-gətirən qulluqçunun üzündəki laqeyd ifadədən isə onun heç nəyin ferqinə varmadığı oxunurdu.

Qəlyanaltını bitirəndən sonra təkrar qonaq otağına dönüb divanda yanaşı oturdular.

Durmadan qadını yanlayan kişi onu qucmağa can atırdı. Amma qadın hər dəfə nazlı hərəkətlərlə onu özündən uzaqlaşdırırıdı:

– Diqqət elə, gələn olar.

Dürua piçildədi:

– Bəs nə vaxt biz ikilikdə qalacağıq? Nə vaxt mən sənə eşqimi bəyan edə biləcəyəm?

Onun qulağına sarı əyilən qadın piçiltiyla dedi:

– Bu günlərdə sizə baş çəkərəm.

Kişi pörtməyə başladı:

– Amma mənim... mənim evim... çox kasibyanadır.

Qadın gülümsündü:

– Bu, vacib deyil. Mən evini deyil, səni görməyə gələcəyəm.

Sonra kişi ondan dəqiq nə vaxt gələcəyini öyrənməyə çalışdı. Qadın gələn həftənin sonuna vədə verdi, lakin Dürua onun əllərini sıxb geriyə qanırdı, bu görüşü yaxın vaxta çəkməsi üçün ona yalvardı. Kişinin danışığı baş-ayaq idi, gözlərində qəribə işarti vardi, ikilikdə bu cür məhrəm süfrədən sonra, adətən, hər kəsə hakim olan yenilməz şəhvət hissindən yanaqları alışib-yanırdı. Belə ehtiraslı yalvarışlar qadına məzəli gəlirdi və o, hər dəfə görüşlərini bir gün irəli çəkirdi. O isə təkrarlayırdı:

– Sabah... Deyin ki, sabah...

Axırda qadın yola gəldi:

– Yaxşı. Sabah. Saat beşdə.

Kişinin köksündən sevinc dolu və dərin bir ah qopdu. Sonra onlar rahat səhbətə başladılar – sanki, iyirmi ilin yaxın tanışı idilər.

Qapının zəngi çalınanda ikisi də diksindi və tez bir-birindən aralandılar.

Qadın piçıldadı:

– Yəqin, Lorinadır gələn.

Qızçıqaz içəri girib əvvəlcə heyrətlə dayandı, sonra duyduğu sevincdən çılgına dönərək, ovuclarını bir-birinə vurub Düruya sarı cumdu və çığirdı:

– Ah, əziz dost!

Xanım de Marel qəhəqəhə çekdi:

– Necə? Əziz dost? Lorina artıq adqoydunuzu da edib! Mənə qalsə, bu, çox xoş bir ləqəbdir. Mən də bundan belə sizi «Əziz dost» çağıracağam!

Qızçıqazı dizləri üstə oturdan Dürua daha öncə öyrətdiyi oyunları onunla təkrar oynamaya məcbur oldu.

Saat üçə iyirmi dəqiqə qalmış o, xudahafızlaşdırıb, redaksiyaya gedəcəyini bildirdi. Pilləkəndə ayrıklärkən yarıçıq qapının arasından qadına bir daha xatırlatdı:

– Sabah saat beşdə.

Düruanın dodaqlarının tərpənişindən onun nə demək istədiyini anlayan xanım de Marel gülümsünərək «hə» deyib qapını örtdü.

Redaksiyadakı işlərini tamamlayandan sonra o, öz otağını məşuqəsinin gəlişinə necə hazırlayacağı, bu mənzilin bütün nöqsanlarını necə ört-basdır edəcəyi barədə düşündü. Otağın divarlarını yapon əşyalarıyla* bəzəmək qərarına gəldi. Beş franka bir xeyli miniatür yelpic, rəsm, ala-bəzək parça aldı və divar kağızlarındakı nisbətən gözəçarpan ləkələrin üstünü bunlarla örtdü. Pəncərəsinin şüşələrinə yapışdırığı şəffaf rəsmlərdə çayda üzən gəmilər, al-qırımızı səmada uçan dəstə-dəstə quşlar, balkonda durub seyrə dalan əlvan geyimli xanımlar, qarla örtülü düzənliklərdə irəliləyən qara geyimli insanlar təsvir olunmuşdu.



Bütün bunlardan sonra onun indiyədək göz-könül oxşamayan otağı üzəri rəsmirlər bəzənmiş kağız fənəri xatırladırdı.

Sonra yatağa uzanıb dışarıdakı parovozların fit səslərinə rəğmən, yatmağa çalışdı.

Sabahısı gün işdən erkən qayıtdı, əlindəki səbətdə baqqal dükənindən aldığı pirojnalar və bir şüşə madera şərabı vardi. Oraburani eşələyib, bir cüt boşqab və stəkan tapdı. Üst lövhəsi kirli olan tualet masasına salfetlər sərib, yeməkləri onun üzərinə düzdü. Ləyənlə kuzəni isə onun altında gizlətdi.

Oturub gözlədi.

Qadın altiya on beş dəqiqə işləmiş gəldi və al-əlvanlılığıyla gözləri qamaşdırın rəsmələri görünçə istər-istəməz heyrətləndi:

– Bura necə də gözəlmış! Amma pilləkəndə yaman çox adam olur.

O, qadını bağırna basdı və şəhvətdən nəfəsi daraldığı üçün şlyapanın altından çıxan saçları elə tülün üstündən öpməyə başladı.

Saat yarım sonra məşuqəsini Roma küçəsindəki fiakr dayanacağına qədər ötürdü. Qadın ekipaja minəndə onun qulağına piçildədi:

– Çərşənbə axşamı, eyni saatda.

Qadın bunu təsdiqlədi:

– Eyni saatda, çərşənbə axşamı.

Hava qaralırdı, buna görə də qadın qorxusuz-ürküsüz Düruanın başını karetin açıq qapısından içəri çəkib onun dodaqlarından öpdü. Faytonçu qamçısını havada oynadanda qadın:

– Görüşənədək, Əziz dost! – deməyə imkan tapdı.

Löhrəm yerişlə hərəkətə başlayan bəyaz yabı köhnə ekipajı da ardınca çəkib apardı.

Sonraki üç həftə ərzində Dürua hər iki-üç gündən bir, bəzən səhərlər, bəzən axşamlar xanım de Mareli mənzilində qucaqladı.

Bir dəfə gündüz məşuqəsinin yolunu gözləyəndə o, pilləkəndə qopan səs-küyü eşidib qapiya çıxmaga məcbur oldu. Bir uşaq zırılıtı fonunda əsəbi bir kişi səsi eşidildirdi:

– Bu şeytan balası nə qara-qışqırıq salıb belə?

– Jurnalisticin fahişəsi pilləkən meydançasında bizim Nikola ilə toqquşub, onu yerə yixib. Məndən olsa, bu ayaqlarının altda qalan uşaqlara məhəl qoymayan əxlaqsız qadınların ayağını buradan bir-dəfəlik kəsərdim!

Dürua dəhşət içində geri sıçradı, çünkü tələsik addım səsləri və qadın paltarının xışlıtı lap yaxından duyulurdu.

Təzəcə bağlılığı qapı bir an sonra döyüldü. Qapı açılan kimi tövşüyən və özündən çıxmış xanım de Marel qaçaraq özünü içəri saldı. Dili güclə söz tuturdu:

– Eşitdin də?

Dürua özünü bilməməzliyə qoydu:

– Yox. Nə olub ki?

– Ah, məni necə də təhqir etdilər!

– Kim?

– Alt qatda yaşayan o yaramazlar.

– Yox, canım! Danış görək, nə olub?

Cavab vermək əvəzinə qadın hönkürdü.

Dürua onun şlyapasını çıxardı, korsetinin bağlarını boşaltmaqla qadını çarpayıya uzandırdı, gicgahlarını nəmlı dəsmalla ovuşdurdu. Qadının nəfəsi daralırdı. Keçirdiyi əsəb sarsıntısı ötüssə də, o, qəzəbini heç cür cilovlaya bilmirdi.

Dürüadan tələb edirdi ki, indicə aşağı enib onları döyüb-öldürsün. Kişi onu sakitləşdirirdi:

– Axi bunlar – fəhlələrdir, yontanmayıblar. Bir özün düşün, əgər iş məhkəməyə gedib çıxsa, səni tanıyar, həbs edərlər – onda sən məhv olarsan. Belə adamlara baş qoşmasan, daha yaxşıdır.

Qadın başqa cür düşünürdü:

– Yaxşı, indi nə edək?! Mən bir də bura ayaq basmaram.

Kişi dedi:

– Bu, asan məsələdir: mən başqa mənzil kirayələyərəm.

Qadın piçıldadı:

– Hə... Amma bu da çox sürməz.

Qəfildən ağlında bir fikir oyandı. O, bir anda özünü ələ alaraq, sözə başladı:

– Yox, yox, mənə qulaq as. Buna bir çarə tapacağam. Sən hər şeyi mənim öhdəmə burax və heç nəyin fikrini eləmə. Sabah səhər sənə «mavi vərəq»^{*} göndərərəm.

Şəhər içində göndərilən teleqram tipli məktubların adıydı «mavi vərəq».

Ağlına gələn fikri Dürua ilə paylaşmağa, hələlik, tələsməyən qadının gözlərinin içi gülürdü. Bu gün o, ehtiraslarını daha aşkar



şəkildə bürüzə verirdi. Hər şeyə rəğmən, pilləkənlə enəndə həyəcandan dizləri əsirdi və buna görə də vücudunun bütün ağırlığını sevgilisinin qoluna salırdı.

Amma rastlarına kimsə çıxmadı.

Səhərisi gün Dürua yuxudan gec oyandı. Saat on birdə, hələ yataqdan qalxmamış poçtalyon ona vəd olunan o «mavi vərəqj» gətirdi. Vərəqdə bunlar yazılmışdı:

«Görüş bu gün saat beşdə, Konstantinopol küçəsi 127-də baş tutacaq. Xanim Düruanın kirayələdiyi mənzilin qapısının açılmasını tələb elə.

Öpürəm. Klo».

Düz saat beşdə o, mebelli otaqları kirayə verilən iri binadaki qapıcı otağına baş çəkib soruşdu:

– Xanim Dürua burada mənzil kirayələyib?

– Elədir, cənab.

– Zəhmət olmasa, məni ora ötürün.

Bu iş ondan ehtiyatlı davranışlığı tələb etdiyindən və üstüörtülü durumlara çoxdan alışan qapıcı onu diqqətlə süzüb, əlindəki açar topasından birisini seçərək soruşdu:

– Cənab Dürua siz misiniz?

– Əlbəttə!

Bir neçə saniyə sonra Dürua aşağı mərtəbədə, qapıcının otağıyla üzbəüz yerləşməklə iki otaqdan ibarət mənzilin kandarından içəri keçdi.

Divarları kağızlarla üzlənən qonaq otağında qırmızı ağaçdan hazırlanan və sarı nöqtəli, yaşlı reps qumaşla üzlənmiş mebel qoyulmuşdu, döşəməyə isə üzəri çiçəkli elə incə xalı sərilmüşdi ki, gəzəndə ayağın altdakı döşəmə taxtalarını hiss edirdin.

Yataq otağındaki iri çarpayı isə bu məkanın dörddə üçünü zəbt eləmişdi və bu, mebelli otaqların ən vacib elementi sayılmaqdı. Qu tükündən qırmızı rəngli yorğanla örtülən yataqda naməlum ləkələr gözə dəyirdi. Mavi rəngli, qalın repsdən pərdələri olan bu çarpayı bütün divar boyu uzanırdı.

Qayğılandığı üçün Dürua özünü narahat hiss edirdi. Düşünürdü ki, bu mənzil mənə çox baha oturacaq. Təkrar borca-xərcə girəcəyəm. Sən bir bunun axmaqlığına bax da!

Qapı açıldı və ipək paltarını xışıldadan Klotilda qucağını ona açaraq, əsl rüzgar kimi içəri soxuldu. Sevincinin də hədd-hüdudu yox idi:

– Rahat yuvadır, deyilmə? Pilləkənlə harayasa qalxmaq da lazımdır: küçədən birbaşa bu alt qata girəcəyik. Hətta pəncərədən də bura girib-çixmaq olar və qapıcı bunun fərqi nə varmaz. Bir bilsən, burada necə bəxtəvər olacağıq!

Dilinin ucunda fırlanan sualtı verməyə cürət etmədiyindən kişi məşuqəsini soyuqqanlı tərzdə öpdü.

Klotilda otağın ortasındaki yuvarlaq masanın üstünə iri bir bağlama qoydu. İpini açaraq, oradan sabun, bir flakon tualet suyu, süngər, paltar sancağı, çəkmələr üçün asqı və daim alnına düşən saçlarını burmaq üçün xırda maqqasalar çıxartdı.

Bu yeni mənzildə hər əşya üçün uyğun bir yer axtarmaq ona şux bir oyun qədər ləzzət verirdi.

Siyirmələri çəkib baxsa da, danışığına davam edirdi:

– Hər ehtimala qarşı buraya bir az alt paltarı-filan gətirmək lazımdır ki, dəyişəyimiz olsun. Onda nisbətən rahat olarıq. Məsələn, küçədə yağışa düşsəm, buraya gəlib, əyin-başımı qurudaram. Hərəmizin bir açarı olacaq, üçüncü açarı isə qapıcıya verəcəyik ki, özümüzün-künü unutsaq, ondan alaq. Bu mənzili üç aylıq, həm də sənin adına kirayələmişəm: mən öz soyadımı açıqlaya bilməzdəm axı!

Axır ki, o xəbər aldı:

– Ödəmə vaxtını da mənə söylərsənmi?

Qadın saflıqla dilləndi:

– Artıq ödəmişəm, canım!

Kişi sorğu-suala davam elədi:

– Deməli, mən sənə borcluyam?

– Yox, əshi, qoçum, buna sənin bir qarışacağın yoxdur. Bu, mənimcün bir şiltaqlıqdır.

O, qəşqabağını salladı:

– Xeyr, bağışlayacaqsan! Mən buna razı olmaram.

Yola gətirmək üçün kişiye yanaşan qadın əllərini onun çıyılərinə qoyaraq dedi:

– Xahiş edirəm, Jorj, razılaş, çünkü bu ortaş yuvamızın mənə, təkcə mənə aid olduğunu düşünmək elə xoşdur ki! Bunda səni aşağılıyacaq nə ola bilər axı? Elə deyil? Qoy bu mənzil eşqimizə



verdiyim töhfə olsun. Əzizim Jorj, haydi, buna razi olduğunu dilə gətir də!..

Qadın onu baxışlarıyla, dodaqlarıyla oxşamaqla, bütün varlığıyla yola getirməyə çalışırdı.

Jorj isə hələ bir xeyli özünü naza qoydu, narazı sir-sifetlə etiraz eləsə də, axırda yumşaldı: əslində, o da bunu daxilən ədalətli çözüm sayırdı.

Qadını yola salandan sonra o, əllərini bir-birinə sürtərək piçildədi: «Bu, necə də füsunkar bir xanımdır!» Bu fikrə niyə məhz bugünkü gün gəldiyi barədə isə düşünməyə heç bir gərək duymadı.

Bir neçə gün sonra o, yenə də «mavi vərəq» aldı:

«Ərim bu axşam ayyarımılıq təftişdən evə dönəcək. Bir həftə görüşə bilməyəcəyik. Buna necə dözəcəyəm, əzizim?!
Sənin Klon».

Dürua heyrətdən dondu. Axı indiyədək qadının ərli olduğunu yerli-dibli unutmuşdu. Amma məşuqəsinin ərinin necə birisi olduğunu öyrənməkdən ötrü onu bircə kərə görməyə dəyərdi!

Xəyanətə uğrayan ər növbəti ezamiyyətinə gedənə qədər Dürua səbirlə dözdü, amma iki axşam Foli-Berjerə gedib, oradan Raşellə qol-qola çıxdı.

Bir səhər o, cəmi beş sözdən ibarət növbəti teleqram aldı: «*Bu gün saat beşdə. Klo*».

Hər ikisi görüşə vaxtından əvvəl gəlmışdı. Duyğuları tüğyana gələn qadın özünü onun qucağına atıb üz-gözünü çılgın öpüşlərə qərəq edərək dedi:

– Bir-birimizə təşnəliyimizi yatırıq, sonra birlikdə nahar eləməyə çıxaq, yaxşımlı? Artıq mən sərbəstəm.

Hələlik ayın əvvəliyidi və Dürua maaşını bəri başdan alıb xərc-lədiyindən hər yetəndən borc istəyirdi. Amma bu gün üstündə bir qədər pul olduğu üçün onu məşuqəsinə xərcləyə biləcəyindən məmnun idı. Odur ki:

– Əlbəttə, əzizim, sən necə isteyirsənsə, – dedi.

Saat yeddiyə qalmış, onlar bulvar tərəfə çıxdılar. Aşnasının qolundan asılan qadın onun qucağına piçildiyirdi:

– Heç bilməzsən ki, belə, yəni sənin qoluna girərək dolaşmaqdan, səni öz yanında hiss etməkdən necə həzz alıram!

Dürua təklif elədi:

– İstəyirsənsə, Latüilə gedək?

Qadın etiraz elədi:

– Yox, ora hədsiz dəbdəbəlidir. Mən daha əyləncəli və bəsit bir yeri, məmurların və fəhlələrin yemək yediyi kiçik bir restoranı ona tərcih edərdim! Meyxanalara isə bayılıram! Ah, kaş səninlə şəhər kənarına gedə biləydik!

Dürua şəhərin bu məhəlləsində gedəcəkləri bir yer tanımadığından onlar bulvarda xeyli dolaşmalı oldular. Ən nəhayət, ayrıca nahar zali olan bir meyxanaya təşrif buyurdular. Pəncərədən içəri boyunan Klotilda orada bir cüt hərbçi ilə iki başıaçıq qızın^{*} oturduğunu sezmişdi. Bu uzun və ensiz zalın o biri başında üç faytonçu nahar edirdi, stulda sərələnmış şübhəli birisi isə bir əliylə şalvarının kəmərindən tutmaqla qəlyanını tüstüldirdi. Əynindəki gödəkcəsi cürbəcür ləkələrlə doluydu. Şişman qarnı xatırladan ciblərindən bir butulka boğazı, bir tikə çörək, bir qırıq kəndir və qəzetə bükülü bir şey görünürdü. Gur, buruq-buruq və pırtlaşıq saçları kirdən boz rəngə çalırdı. Dəyirmi papağı isə döşəməyə, masanın altına diyirlənmişdi.

Gözəl geyimli qadının burada peyda olması hamının diqqətini özünə cəmlədi. Faytonçular bəhsləşməyə ara verdilər, qızlar piçıl-dasdılar, o şübhəli şəxs isə qəlyanını ağızından çıxarıb döşəməyə tüpürdü və başını xəfifcə yana əydi.

Klotilda piçıldadı:

– Çox xoş yerdir! Buradan razı qalacağımızı sanıram. Növbəti gəlişimizdə isə mən fəhlə qadın kimi geyinəcəyəm.

Onun sürtülüb-yağlandılarından işildayan taxta masanın arxasında heç bir çırmışmə və çəkinmə hissi duymadan oturmaq istədiyini görən qarson tez yürüüb, masanın üstündə göllənən pivəni quruladı.

Bundan şoka düşən və pərtlik duyan Dürua silindrini asmaq üçün asqı axtardı. Onu tapmadıqda, papağını yanındakı stulun oturacağına qoydu.

Süfrəyə qoyun ətindən raqu, jiqo¹ və salat gətirildi.

¹ *Jiqo* – qoğun və ya dananın bud hissəsindən hazırlanan iri tikəli qızartma (*fr.*)



Klotilda dilləndi:

– Belə yeməklərə bayılırram. Zövqümədə nə isə bir bəsitlik var mənim. Belə yerləri İngilis kafesindən* daha üstün tuturam.

Sonra əlavə elədi:

– Əgər zövqümü tam oxşamaq istəyirsənsə, onda məni rəqs meydançası olan bir yeməkxanaya apar. Burada, yaxınlarda mən «Bəyaz kraliça»* adlanan belə bir yer tanıyıram.

Dürua heyrətlə xəbər aldı:

– Səni ora kim aparıb ki?

Qadına diqqət yetirərək anladı ki, verdiyi bu qəfil sualdan o həm çəşib, həm də pörtüb: görünür, bununla Dürua nə isə məhrəm bir mətləbə toxunmuşdu. Qadınlar üçün xarakterik olan qısa tərəddüddən sonra Klotilda, axır ki, dilə gəldi:

– Dostlarımdan birisi...

Bir an susub, əlavə elədi:

– İndi o ölüb.

Qadın dərin və səmimi bir kədərə qapılaraq baxışlarını yerə dikdi. Bu xanımın keçmişiyə bağlı heç nə bilmədiyi ilk dəfə və həmin an Düruanın ağlına gəldi. Qadının aşnaları, əlbəttə ki, olmuşdu. Amma onlar hansı təbəqədən imişlər? Dumanlı bir qısqanlıq, hətta nifrət hissi içində baş qaldırdı – indiyədək bilmədiyi hər şeyə, ona və öz varlığına yad olan hər şeyə qarşı nifrət bəslədi bir anda. Açıqla qadını süzdü, onun bu hərəkətsiz, yaraşlıqlı qafasının içində uyuyan sırrı çözəməyə çalışdı: bəlkə, bu baş indinin özündə də bir başqası, yaxud başqları barədə düşünürdü? Qadının xatırələr aləminə baş vurmaq, orada eşələnmək, hər şeyi bitdi-bitdi öyrənmək istəyirdi o!..

Qadın yenə təklif etdi:

– Hə, nə deyirsən, durub «Bəyaz kraliça»ya gedəkmi? Getsək, bu, mənimcün əsl bayram olacaq.

«Eh, onun keçmişindən mənə nə var axı?! Belə boş şeydən ötrü qanqaraçılığa dəyərmi heç?!» deyə düşünəndən sonra gülüm-səyərək dilləndi:

– Əlbəttə ki. Gedək, əzizim.

Küçəyə çıxanda üzünə hansısa sirli məqamdan söz edirmiş kimi bir ifadə verən qadın piçildədi:

– İndiyəcən bunu sənə təklif etməyə cürətim çatmadı. Subay-soluq birisi kimi qadınların təkbaşına gedə bilmədikləri bu cür yer-

lərdə olmağı heç bilməzsən mən necə sevirəm. Karnavalda mən məktəbli paltarı geyinəcəyəm, çünki o kostyumda çox məzəli görünürəm.

Onlar rəqs zalına girəndə məşuqəsi ürkək bir razılıqla ona siğınса da, heyrət dolu baxışlarını qadın dəllallarından və əxlaqsız qadılardan heç ayırmırıldı. Hər hansı təhlükə anında özünü qorumağı uman məşuqəsi arabir polis nəfərinin bazburudlu və hərəkətsiz figurunu Dürüaya göstərməklə təskinlik tapırdı: «Necə də zəhmlι boy-buxunu var bunun!» On beş dəqiqə sonra buradakı ab-hava qadının zəhləsini tökdüyündən Dürüua onu evinə ötürməli oldu.

Bunun ardınca onlar qara camaatın əyləndiyi avara yerləre bir neçə dəfə baş çəkdilər. Dürüaya bəlli oldu ki, sərgərdan ömür sürən bohema onun məşuqəsinə xeyli cazibədar gəlir.

Klotilda görüşə əynində kətan paltarda, başında isə vodevil subretlərinin¹ bağlılığı ləçək ilə gəlirdi. Xeyli zövqlü görünən bu geyimlər eyni vaxtda hədsiz sadə idi. Bununla belə, o, Düruanın brilyant sırgalarını, üzüklərini, qolbaqlarını açmaq barədə təkliflərindən hər dəfə imtina edər, həmişə aşağıdakı sözlərlə vəziyyətdən çıxardı:

– Boş şeylərdir! Hamı elə bilir ki, bunlar Reyndən gətirilən adı daş-qasıdır.

Özünü yad gözlərdən gizlətməyi Klotilda elə dəvəquşu qədər bacarırdı. Bu cür maskaradlara böyük meyil sallığından o ən pis ad çıxaran fahisəxanalara da ayaq açmışdı. Dürüadan xahiş edirdi ki, fəhlə qiyafəsinə gırsin, halbuki aşnasi bahalı restoranlar üçün nəzərdə tutulan kostyumundan heç cür vaz vaz keçmirdi. Hətta silindrini də yumşaq, keçə şlyapaya dəyişməkdən imtina edirdi.

Onun müqavimətini qıra bilməyən qadın özünə belə təsəlli verirdi:

– Elə zənn edəcəklər ki, mən zəngin bir evin qaravaşıyam, bu kübar oğlan isə məni öz toruna salmaq istəyir.

Bu tip məzhəkələr qadına görünməmiş həzz bağışlayırdı. Ucuzvari və siqaret tüstüsündə üzən yeməkxanalara girib, sıniq-salxaq taxta masanın dövrəsindəki dəmirayaqlı stullarda otururdular. Belə məkanların havasında, adətən, balıq qızartmasının qatı tüstüsü asılıb qalırdı, çünki nahardan sonra buranı havalandırmırdılar.

¹ Subret – vodevil tamaşalarında öz sahibinin məhrəm sırlarından xəbərdar olan şən və hiyləgər qaravaş



Stékanlardaki içkilərini qurtumlayan kişilər bir tərəfdə hırıldışırlılar. Bu qəribə cütlüyü təəccübə sözən qarson onların qabağına iki qədəh albalıdan çəkilmiş içki qoyurdu.

Bu qırmızı rəngli içkini ürkək-ürkək, həyəcanla və zövqlə, həm də kiçik qurtumlarla içən qadın ətrafindakıları narahat və atəşin baxışlarla süzürdü. Hər dəfə boğazından növbəti albalı içkisini içəri ötürəndə, sanki, bir cinayet işləyirdi o. İçini yaxan və turş dadan içkinin hər damlaşısı ona ayıb və yolverilməz bir suç işlədiyini aşılıyırı.

Daha sonra qadın pəsdən:

– Dur gedək buradan, – deyirdi.

Qalxıb gedirdilər. Başını aşağı salıb irəliləyəndə, o, səhnəni tərk edərkən qısa və cəld addımlar atan aktrisaları xatırladırdı. Dir-səklərini masalara qoyan sərخoşların arasından keçəndə onlar bu xanımı qəzəb və təəccüb dolu baxışlarla süzürdülər. Ancaq kandarı keçəndən sonra o, sonsuz bir təhlükədən sovuşubmuş kimi rahat köks ötürə bilirdi.

Bəzən isə bütün bədəni uçunan bu qadın aşñasına deyirdi:

– Əgər bu cür yerdə məni təhqir etsəydilər, sən neyləyərdin, hə?

Özündənrazi kişinin cavabı belə olurdu:

– Hə-ə, bax onda görərdin səni necə qoruyuram!

Buna sevinən qadın aşnasının əlini sıxırdı: bəlkə də, indi o, qəl-binin dərinliyində özünün təhqir olunmasını və bir davaya bais olmayı, sevdiiyi kişinin onun üstündə bu avaralarla savaşmasını çox istəyirdi.

Amma həftədə iki-üç kərə təkrarlanan bu gəzintilər Düruanın canını sıxırdı. Həm də ki hər dəfə faytonçuya və içkilərə xərclədiyi yarımlıidoru qazanmaq üçün özünü oda-suya vururdu.

Dəmiryol İdarəsində işlədiyi vaxtla müqayisədə indi o, hədsiz ağır şəraitdə yaşayırırdı, çünkü jurnalistliyə başladığı ilk aylarda xeyli pul dağıtmış və ümid eləmişdi ki, yaxın vaxtda əlinə iri bir məbləğ gələcək. Beləcə əlində-ovcunda olanı yelə vermiş, pul qazanmağa aparan yolları öz üzünə qapamışdı. Ən sadə üsul olan kassadan borc götürmə də onun üçün əlcətməz bir şeyə çevrilmişdi: dörd aylıq maaşını qabaqcadan almışdı, üstəlik, sətirbaşı qonorar olaraq ona altı yüz frank ödənmişdi. Forestyedən yüz frank, pul kisəsi hamı üçün açıq olan Jak Rivaldan üç yüz frank borc almışdı. Bunlardan əlavə, üz qarası sayılacaq xırda, yəni beşlə iyirmi frank arasında dəyişən borçlarının sayını da itirmişdi.

Daha yüz frank borcu haradan tapmaq barədə məsləhət istədiyi Sen-Poten də, yetərincə çoxbilmiş olmasına rəğmən, ona kömək edə bilmədi. Düruanın qəlbində əvvəlki dönəmlə müqayisədə onu daha betər əzən bu dilənci duruma qarşı bir üsyən baş qaldırmaqdaydı. İçindəki lal və bütün dünyaya qarşı yönələn nifrət durmadan şölənləndi. Artıq o, hər boş, mənasız şeydən ötrü özündən çıxmaga başlamışdı.

Tez-tez özünə belə bir sual verirdi: əgər o, hər cür dəbdəbədən imtina edib öz kefi üçün pul xərcləmirsə, bəs onda niyə aylıq xərc-ləri orta hesabla, təxminən, min frank civarında olur? Amma sadə hesabdan aşağıdakılardır bəlli olurdu: dəbdəbəli restoranda qəlyanaltı səkkiz, nahar on iki frankadır, bu isə eləyir bir luidor. Buna barmaqların arasından su kimi axıb gedən on frank cibxərcliyini də əlavə etmək lazımdır, – bu elədi otuz frank. Gündə otuz frank isə ayda doqquz yüz frank deməkdir. Həm də bu məbləğə geyim, ayaqqabı, alt paltarı, camaşır və sair daxil deyil.

Dekabrin on dördünə onun cibində bircə su da qalmamışdı. Hər nə qədər baş sindirsa da, borc istəyəcək birisi ağılna gəlmədi.

Keçmişdə tez-tez elədiyi kimi, səhər qəlyanaltısından imtina elədi: çılgın və qayğılı halda bütün gününü redaksiyada vurnuxdu.

Saat dördə qalmış məşuqəsindən bu məzmunda «mavi vərəq» aldı: «*Istəyirsən birgə nahar edək? Sonra isə bir yerə baş çəkərik*».

Həmin dəqiqə cavab yazdı: «*Nahar etməyim mümkün deyil*». Amma sonra qadınla keçirəcəyi xoş anlardan imtinanın mənasızlığını anlayıb, altdan əlavə elədi: «*Saat doqquzda mənzilimizdə səni göz-ləyəcəyəm*».

Telegram pulu ödəməmək üçün məktubu redaksiya qasidlərindən biriyə yollayandan sonra nahar pulunu haradan çıxarmaq barədə düşünməyə başladı.

Saat yeddini vurana qədər o heç bir variant tapa bilməmişdi. Acıdan artıq mədəsi sıyrıılırdı. Çarəsizlik hissi qəflətən bütün varlığına hakim kəsildi. İş yoldaşlarının hamısı gedəndən sonra zəngi basdı. Adətən, gecə qarovulu çəkən qapıcı ona yanaşdı.

Dürua əsəbi halda ciblərini eşələyib, çəşqin halda ona dedi:

– Bura bax, Fukar, pulqabım evdə qalıb, təcili Lüksemburq bağında şam yeməyinə getməliyəm. Fayton üçün mənə əlborcu əlli su ver də.



Cibindən üç frank çıxaran qapıcı soruşdu:

- Cənab Dürua, bəlkə, çox lazım idi?
- Yox, yox, bu kifayətdir. Çox-çox təşəkkürlər.

Gümüş sikkələri alan Dürua qaçaraq pillələri endi. Ömrünün o pulsuz çağlarında dəfələrlə qarnını doyurduğu həmin o yemək-xanadaaclığını yendi.

Saat doqquzda isə kiçik qonaq otağında buxarının başında ayaqlarını isitməklə məşuqəsinin yolunu gözləyirdi.

İçəri girən qadın şən və bəxtəvər görünürdü, ayazdan yanaqları allanmışdı. Ondan təklif gəldi:

- Bəlkə, əvvəlcə çıxıb bir az dolaşaq, sonra saat on birə qalmış evə qayıdaq? Əcəb hava var!

Kişi mızıldandı:

- Niyə ki? Bura da pis deyil.

Şlyapasını çıxartmayan Klotilda sözünə davam elədi:

- Bir bilsən necə ay çıxıb! Belə havada dolaşmaq əsl ləzzətdir.
- Yəqin ki, belədir, amma mənim gəzməli halım yoxdur.

O, acıqla gözlərini işildatdı. Klotilda bundan həm heyrətləndi, həm incidi.

- Nə olub sənə? – deyə soruşdu. – Bu nə danışqdır belə? Mən gəzib-dolaşmaq istəyirəm sə, sənin niyə buna acığın tutur?

Yerindən dik atılan Dürua qızığın bir tərzdə dedi:

- Mən acıqlanmırıam! Sadəcə olaraq, bundan bezmişəm. Vəs-salam!

Xanım de Marel tərsliklə rastlaşanda əsəbiləşən, kobudluğa qarşı isə tam dözümsüz adamlardan idi.

Düruanı qəzəblə süzən qadın soyuq bir qətiyyətlə dedi:

- Mən bu tərzdə danışqlara adətkər deyiləm. Onda tək gedə-rəm. Hələlik!

İşin ciddiliyini sezən Dürua ona sarı cumub qadının əllərini öpməyə başladı. Dil-ağız elədi:

- Bağışla məni, əzizim, bağışla. Bu gün çox əsəbi və cirnamış vəziyyətdəyəm. İşdə isə necə qanqaraçlıqlarla, anlaşmazlıqlarla rastlaşdığını sən də bilirsən...

Bir qədər yumşalsı da, qəzəbi tam yatmayan qadın etiraz elədi:

- Bunların mənə dəxli yoxdur. Bura da ona görə gəlməmişəm ki, bütün acığını məndən çıxasan.

Qadını qucaqlayıb divana sarı apardı:

– Qulaq as da, gözəlim, xətrinə dəymək istəmirdim. Düşünmə-dən dedim bunları.

Onu güclə divana oturdub, qarşısında diz çökdü:

– Məni bağışladınmı? De ki bağışladım.

– Bunu bir də təkrarlamayacaqsansa, bağışlayıram, – deyə soyuq cavab verən qadın dedi: – İndi isə gəzintiyə çıxırıq.

Dizləri üstə duran kişi onun ayaqlarını qucaqlayaraq mızıldadı:

– Evdə qalaq, yalvarıram sənə. Xahiş edirəm. Bu səfər mənə güzəştə get. Bu axşamı burada, buxarının yanında, səninlə baş-başa keçirməyi elə istəyirəm ki. «Hə» de, yalvarıram sənə, «hə» de, nolar...

Qadın sərt şəkildə:

– Yox, – dedi. – Mən gəzmək istəyirəm və sənin şıltاقlıqlarına dözmək məcburiyyətində deyiləm.

Kişi də sözündən dönmürdü:

– Yalvarıram sənə. Həm də məni buna bir səbəb, ciddi bir səbəb vadə edir...

Qadın dediyində durdu:

– Xeyr. İstəmirsənsə, bunu özün bilərsən. Təkbaşına gedərəm.

Xudahafiz.

Sərt hərəkətlə onun əllərindən qurtulan qadın qapıya sarı yönəldi. Ayağa qalxan kişi onu qucdu:

– Klo, mənim kiçik Klom, mənim bir səbəbim var axı.

Qadın dayanıb onun üzünə baxdı:

– Yalan deyirsən... Nə səbəbdür o?

Kişi nə deyəcəyini bilmədiyindən pörtdü.

Klotilda özündən çıxaraq çıxmırıldı:

– Gördün ki, yalan deyirsən... Yaramaz!

Gözləri yaşaran qadın onun əlindən sıyrılıb çıxdı.

Bu qadını itirməmək üçün hər şeyi etiraf etməyə hazır olan kişi, üzgün halda onun çiyinlərindən tutaraq çarəsiz bir səslə dil-ləndi:

– Cibimdə bircə su da yoxdur... Bildin?!

Qadın dönüb onun gözlerinin içini baxmaqla, sanki, deyilənlərin həqiqiliyini yoxladı.

– Nə olub axı?



Kişi çuğundur kimi qızardı:

– Cibimdə bircə su da yoxdur. Başa düşürsən? Nə frankım, nə yarım frankım var. Əgər indi kafeyə girib bir qədəh likör içsək, onu ödəyəcək pulum yoxdur. Sən də məni bu cür aşağılayıcı şeylərdə etirafa məcbur edirsən. Axi mən sənə qoşulub getsəm, masa arxasında nəsə sıfariş edəndən sonra üstümdə pul olmadığını mən necə rahatyana dile gətirə bilərəm?!

Qadın kəskin baxışlarını ondan ayırmırıdı:

– Deməli, bu... bir gerçəkdir?

Bir göz qırpmında Dürua şalvarının, jiletinin və pencəyinin ciblərini çevirdi. Dişlərini qıçayaraq dedi:

– Hə, indi necə... arxayıñ oldun?

Qadın qollarını yana açıb səmimi şəkildə kişinin boynuna sarıldı:

– Ah, mənim zavallım!.. Mənim zavallı oğul-beçəm... mən hərədan bilim! Bəs bu duruma necə düşdün axi?

Qadın onu oturtdı, özü onun dizləri üstə əyləşdi, qollarıyla boynunu qucaqladı, vaxtaşırı bigindən, dodaqlarından, gözlərindən öpməklə kişini öz dərdini açmağa məcbur elədi.

Dürua ürək dağlayan bir əhvalat uydurdu: guya, o, atasını bir xəta-bələdan qurtarmaq üçün bütün olan-qalanını ona verdiyindən xirtdəyəcən borca girib.

– Bu gedişlə, ən azı, altı ay ac-yalavac dolanmaliyam, çünkü əlimdə-ovcumda heç nə yoxdur, – dedi. – Həyatda hər şey olur. Amma bununla belə, sırf pulsuzluğa görə qəmlənməyə dəyməz.

Qadın onun qulağına piçıldadı:

– İstəyirsənsə, sənə borc pul verim.

Kişi dəyanətini qoruyaraq dilləndi:

– Canım mənim, sən hədsiz xeyrxahsan. Amma xahiş edirəm, bir daha bu barədə danışmayaq. Yoxsa mənliyimə toxunur.

Qadın susdu.

Bir an sonra kişini ağuşunda sıxan qadın piçıldadı:

– Heç özün də təxmin edə bilməzsən ki, sənə necə aşiqəm!

O axşam bu aşiqlərin həyatında unudulmaz axşamlardan biri oldu.

Getməyə hazırlaşan qadın təbəssümlə dedi:

– Sənin durumundakı birisi üçün, yəqin, qəfildən cibində və ya pencəyinin üzüylə astarı arasında hər hansı sikkə tapmaq çox xoş bir şey olar. Doğrudurmu?

Kişi tam səmimiyyətlə:

– Hər halda! – dedi.

Havanın xeyli gözəl olduğunu bəhanə gətirən qadın evə piyada getmək qərarına gəldi. Yol boyu o, heyranlıqla ayı süzürdü. Soyuq və parlaq bir gecəydi: adətən, belə gecələr qışın gəlişini müjdələyir. Xərif ayaz adamları və atları yeyin tərpənməyə vadar eləyirdi. Səkiyə dəyən ayaqqabı dabanları taqqılıt qoparırdı.

Ayrılarda qadın soruşdu:

– İstəyirsənsə, birgün görüşək.

– Əlbəttə, istəyirəm.

– Eyni saatda?

– Eyni saatda.

– Elə isə görüşənədək, əzizim.

Sonra onlar aşıqlar kimi öpüşdülər.

Yeyin addımlarla evinə üz tutan kişi bu vəziyyətdən necə çıxməq, sabah nə etmək barədə baş sindirirdi. Qapısını açmaq üçün jiletinin cibində kibrət axtaranda o, barmaqlarının sikkəyə toxunmasından xeyli heyrətləndi.

Kibrəti yandıran kimi sikkəni əlinə alıb baxdı. Bu, qızıl iyirmi-franklıq idi!

Ona elə gəldi ki, indicə ağlığını itirəcək.

Sikkəni əlində o üz-bu üzə çevirərkən onun cibinə necə düşə biləcəyini anlamağa çalışdı. Axi bu pul ora göydən düşə bilməzdi ki!

Bunu anlayınca isə qızışlı özündən çıxdı. Bu gün məşuqəsi pul sıxıntısı çəkən, cibiyə pencəyinin astarı arasına düşürlənən sikkəni tapan birisinin sevincini yaşatmışdı ona. Belə çıxırdı ki, qadın ona sədəqə vermişdi. Əcəb biabırçılıq idi!

O söyüş söydü.

– Yaxşı! Birgün ona həddini bildirərəm! Bir on beş dəqiqə baş-beynini xarab edim, o da baxsın!

Hikkəli və təhqir olunmuş halda yatağına uzandi.

Sübə tezdən oylandı. Açıqdan birtəhər olmuşdu. Saat ikitən tez yataqdan qalxmamaq üçün təkrar yuxulamağa çalışdı. Sonra öz-özünə dedi:

– Yox, bu – çıkış yolu deyildir və mən nəyin bahasına olursa olsun pul qazanmağın bir yolunu tapmaliyam.

Bayırda ağlına hər hansı bir fikir gələr deyə, Dürua evdən çıxdı.



Amma ağlına fərli-başlı heç bir ideya gəlmədi. Restoranların öündən keçəndə isə ağızının suyu axdı. Üzü günortaya doğru: «O iyirmi frankdan bir qədər xərcləyim. Qalanını isə sabah Klotilda qaytararam» deyə qət elədi.

Pivəxanada iki frank yarım xərclədi. Redaksiyaya daxil olan kimi üç frankı qapçıya qaytardı:

– Alın, Fukar, bu, dünən axşam səndən fayton üçün aldığım borcdur.

Axşam yeddiyə kimi çalışdı. Sonra yeməyə yollandı və daha üç frank xərclədi. Axşam içdiyi iki parç pivə ucbatından günlük xərc-ləri doqquz frank otuz santimə yüksəldi.

Bu bircə gün ərzində onun borc pul və ya dolanışq üçün hər hansı yeni qaynaq tapması imkan xaricində olduğundan sabahkı gün məşuqəsinə qaytarmağı düşündüyü həmin o iyirmi frankın daha altı frank yarımını xərclədi. Elə buna görə də qadınla görüşə gəldiyi vaxt cibində vur-tut dörd frank iyirmi santimi qalmışdı.

Qanı it qanına dönəmişdü. Məşuqəsinə hər şeyi olduğu kimi açıb demək qərarına gəldi. Ona bunları deyəcəkdi: «Cibimə qoyduğun o iyirmi frankı tapdığımı, yəqin, bilirsən. Dünəndən bəri durumum dəyişmədiyindən o pulu, hələlik, sənə qaytara bilməyəcəyəm, çünki pul tapmaq üçün heç bir imkan yaranmadı. Amma gələn görüşümüzdə sənə olan borcumu mütləq qaytaracağam».

Mənzilə girən qadın onu ürkək, mehriban və sinayıcı nəzərlərlə süzdü. Görəsən, aşñası onu necə qarşılıyacaqdı? Açıqlamani, bir az da olsa, ertələmək üçün qadın aşnasına uzun-uzadı bir öpüş bəxş elədi.

Dürua bu ara düşünürdü: «Bu barədə onunla danışmaq fürsətim olacaq. Sadəcə, bunun üçün uyğun bir məqam seçməliyəm».

Amma nə məqam tapdı, nə də qadına deyiləcək tutarlı sözlər: çünki bu qıcıqlandırıcı söhbətə necə başlayacağını bilmirdi.

Gəzintiye çıxma təklifi edən qadın isə onunla çox sıcaq davranışındı.

Gecəyarısı ayrıldıqları zaman qarşılakı həftənin çərşənbə günü görüşmək qərarına gəldilər, çünki qadın ard-arda bir neçə ziyafətə dəvət almışdı.

Səhərisi gün Jorj Dürua restoranda qəlyanaltı elədi. Ödəmə üçün cibində qalan dörd frankı çıxarmaq istəyəndə əlinə keçən beş sikkədən birisinin qızıl olduğunu fərqliyə vardi.

Əvvəlcə düşündü ki, bəlkə, ötən gün ona pulun qalığı qaytarılarda bir yanlışlıq olub. Amma tezliklə hər şeyi anladığı üçün ürəyi təlaşla döyündü: deyəsən, bu alçaldıcı sədəqə onun yaxasını əməlli-başlı tapmışdı.

Qadına dünən heç nə demədiyi üçün heyif silənirdi indi! Əgər ona bu barədə bir-iki sərt söz desəydi, yəqin, bu hal təkrarlanmazdı.

Sonrakı dörd gün ərzində beş luidor pul tapmaq üçün vaxtaşırı cəhdələr göstərsə də, hamısı puça çıxdı və buna görə də Klotildanın verdiyi ikinci luidoru da xərclədi.

Bundan sonrakı ilk görüşlərində qadına: «Bura bax, bu oyun-başlığı burax, yoxsa məni, gerçəkdən, cin atına mindirəcəksən» desə də, məşuqəsi daha bir iyirmifranklığı onun şalvarının cibinə atmaq imkanı qazandı.

Pulu tapanda Dürua deyindi: «Şeytan!» Amma üstündə bircə santimi də olmadığından bu pulu, əl altında bulunsun deyə, jiletinin cibinə qoydu.

Vicdanını sakitləşdirmək üçün: «Pulun hamısını ona birlən qaytaracağam. Onsuz da bunları ondan borc kimi alıram».

Axır ki, qarşısında ilan kimi dil çıxaran bu adama kassirin rəhmi gəldi və ona gündə beş frank ödəməyə razılaşdı. Bu məbləğ onun yeməyinə ancaq çatırdı, ona görə də altmış franka yüksələn borcun bu sayədə qaytarılmasını düşünmək yersiz idi.

Bu ara Klotildanın Parisin ən avara guşələrinə baş çəkmək həvəsi təkrar baş qaldırdı. Hər belə təhlükəli gəzintidən sonra gah cibində, gah çəkməsində, gah da saatqabısında qızıl sikkə tapan Düruanın bu şiltaqlıqlara qarşı etiraz etməyə daha üzü gəlmirdi.

Əgər kişi öz məşuqəsinin hər şiltaqlığına qatlaşa bilmirsə, onda bunların təmini üçün iddialarından qalmayan qadının özünün xərcə düşməsində nə qəbahət ola bilərdi ki?

Həm də kişi nə vaxtsa bu pulları qəpiyinə qədər qaytaracaqdı deyə, onların dəqiq hesabını aparırdı axı.

Bir axşam qadın ondan soruşdu:

– Heç inanmazsan: mən ömrüm də Foli-Berjerə ayaq basma-mışam. Bəlkə, ora gedək?

Dürua duruxdu, çünkü orada Raşellə qarşılaşmaqdan çəkinirdi. Amma həmin dəqiqə də bu fikrindən daşındı: «Eybi yox! Onsuz da



bu qadın arvadım deyil ki?! Məni bununla görsə, hər halda, vəziyəti anlayıb susar. Həm də ki biz lojada oturacağıq».

Bu təklifə razılışmasının bir səbəbi də vardi: hər hansı xərcə qatlaşmadan xanım de Marelə teatrda loja ayırmaq şansı qazanacaqdı ki, bu da qadının göstərdiyi diqqətə qarşı onun, bir növ, cavabı olacaqdı.

Klotildaya karetdə gözləməyi təklif edən Dürua bilet almaq adıyla binaya girdi: giriş üçün məbləğ ödəmədiyini qadının bilməsini istəmirdi. Sonra gəlib girişdə duran və onlara təzim edən nəzərətçilərin yanından qadınla birgə sərbəstcə keçdi.

Keçidlər adamla dolu idi. Kişilərdən və əntiqəfuruş qadınlar-dan ibarət tünlüyün arasından çətinliklə keçə bildilər. Ən nəhayət, onları səs-küylü qalera ilə səssiz parterlər arasındaki köşkə salıb qapını bağladılar.

Xanım de Marel səhnəyə tərəf baxmadı: onun bütün diqqəti lojaların arxasında veyllənən əxlaqsız qadılarda idi. Ona görə də vaxtaşını dönüb onları süzür, onların bədəninə, korsajlarına, yanaqlarına, saçlarına toxunma arzusu duyur, sanki, bu varlıqların nədən xəlq olunduqlarını öyrənmək istəyirdi.

Qəfildən o, Düruaya sarı döndü:

– Bax o dolubədənli, qarasaçlı qadın gözlərini heç bizdən ayırmır. Hətta bir ara bizi deyəcək sözü var sandım. Sən ona diqqət yetirdinmi?

Kişi etiraz elədi:

– Yox, yəqin, bu, sənə elə gəlib.

Halbuki o, həmin qadını çıxdan sezmişdi: bu, Raşel idi. Elə hey onların lojasının böyründə gəzişən bu qadın gözlərindən şimşəklər yağıdırır, dilinin ucundakı söyüsləri, hələlik, güclə saxlayırdı.

Camaatin arasından özlərinə yol açanda Dürua onunla toq-quşmuş, qısıq səslə salam verən bu qadının gözlərindən o, «Səni anlayıram» ifadəsini oxumuşdu. Amma yanındakı məşuqəsindən ehtiyatlandığı üçün buna cavab verməmiş, başını dik, ağızını isə bıçaqla da açılmaz tərzdə kip tutaraq, qadının yanından ötüb-keçmişdi. Qısqanlıq duyğuları təlatümə gələn əxlaqsız qadın onların ardınca düşüb, kişiyyə ciyin vurmuş və bu səfər uca səslə demişdi:

– Salam, Jorj.

Kişi yenə də susmuşdu. Bu adamın özünü tanımazı və onunla təzimlə salamlaşmasına nail olmaq üçün indi bu qadın lojanın arxasında var-gəl edir, əlverişli bir fürsət axtarırıdı.

Xanım de Marelín ona baxdığını sezən qadın Düruya yaxınlaşışb çiyini ilə ona toxundu:

– Salam. Nə var, nə yox?

Kişi heç geri qanrilmadı da.

– Deyəsən, axı sən ötən cümə axşamından sonra karlaşmışan?

Dürua yenə də ona baş qoşmadı: özünün nifrət dolu çöhrəsiylə o, bu məxluqa aşkar şəkildə bildirmək isteyirdi ki, onunla kəlmə kəsməyi öz mənliyinə sığışdırırı.

Raşel acı-acı qəhqəhə çekdi və bu ara:

– Üstəlik, sənin dilin də tutulubmuş! – dedi. – Bəlkə, dilini bu yanındakı xanım dişləyib, hə?

Kişi səbrinin daşlığıni göstərən hərəkət etməklə bağırıldı:

– Mənimlə bu cür danışmağa nə haqqınız var axı? Ya buradan gedin, ya da sizdən şikayət edəcəyəm.

Gözlərini bərəldən və qəzəbdən coşub-daşan qadın onun üstünə çıxmırıdı:

– Aha, deməli belə! Vay səni, eclaf! Əgər mənimlə yata bilirsənsə, onda zəhmət çək, ən azı, baş əyməyi də bacar. İndi başqa-sıyla gəzirsənsə, belə çıxır ki, məni tanımamalısan? Yanından ötəndə bircə kərə başını tərpətsəydin, mən də sənə ilişməzdim. Amma sən burnu göydə gəzmək istəyirsən! Hoqqa çıxardırsan! Sənə bunu göstərərəm! Deməli, belə oldu da?! Mənimlə rastlaşanda hətta salamlaşmağı da özünə ar bilirsən...

Qadın, yəqin ki, hələ çox şivən qoparacaqdı. Odur ki xanım de Marel lojanın qapısını açıb camaati yararaq qaçmağa başladı və ora-bura vurnuxaraq çıxışı axtardı.

Dürua da onun ardınca götürüldü.

Bu cütlüyün meydanı tərk etdiyini görən Raşel təntənə ilə çığırıdı:

– Tutun o qadını! Saxlayın onu! O, mənim aşnamı oğurlayıb!

Camaat arasında gülüşmə qopdu. Məzə olsun deyə, iki kişi qaçan qadının çıyıllarından yapışmaqla onu bir kənara çəkməyə və öpməyə çalışdı. Amma özünü ora yetirən Dürua qadını onların əlindən alıb bayır çıxartdı.



Qadın bir sıçramaqla girişdə dayanan boş faytona mindi. Dürua da onun ardınca minib faytonçunun «Haraya gedəcəksiniz?» sualına «Hara istəyirsən, sür» cavabını verdi.

Ağır-ağır hərəkətə gələn karet səkiyə döşənən daşların üstüylə silkelənərək irəliləyirdi. Əsəb sarsıntısına bənzər bir şey yaşayan Klotilda əliylə üzünü qapamışdı: sanki, havası çatmadığından boğulurdu. Dürua isə nə edəcəyini, nə deyəcəyini bilmirdi. Qadının hönkürdüyüünü eşidəndə, axır ki, dilə gəldi:

– Qulaq as, Klo, mənim balaca Klom. İzninlə hər şeyi sənə açıqlayımlı! Bunda mənim suçum yoxdur... O qadınla mən xeyli əvvəllər görüşmişəm... onda hələ mən...

Klotilda sərt bir hərəkətlə əlini üzündən çekdi. Sevən və buna rəğmən aldanan bir qadının qəzəbi, sonsuz hiddətivardı üzündə. Qəfildən o, gah iti, gah qırıq-qırıq tərzdə, həm də nəfəsi daralaraq sözə başladı:

– Ax səni, yaramaz... eclarf... Necə də alçaqsanmış!.. Heç ağlıma da gətirməzdim ki... Biabırçılığa bax!.. İlahi, necə də biabır oldum!..

Düşündükcə, qarşı tərəfi suçlamaq üçün ağlına yeni-yeni dəlil-lər gəldikcə qadının qəzəbi daha da artırdı:

– Sən onu mənim pulumla saxlayırdın, eləmi? Deməli, mən sənə... bu şortu üçün pul verirmişəm... Ax səni, yaramaz!..

Bir neçə saniyə susmaqla, o daha kobud bir ifadə axtardı, amma onu tapmadığından qəflətən, onun üzünə tüpürürmüş kimi, bu sözləri onun üstünə yağırdı:

– Ax səni, donuz, donuz, donuz! Sən onu mənim pulumla saxlayırdın?.. Donuz, donuz!..

Başqa bir söz tapmadığı üçün elə hey təkrarlayırdı:

– Hə, hə... donuz, donuz...

Birdən qadın əlini pəncərədən çıxardı, faytonçunun qolundan tutaraq hayqırıldı:

– Saxlayın!

Qapını açıb küçəyə çıxdı.

Jorj onun ardınca qaçmaq istəyəndə qadın:

– Mən sənə ekipajdan enməyi yasaqlayıram! – sözlərini necə uca səslə dedisə, bircə anda onun başına bir dəstə adam toplasdı.

Qalmaqla yaratmamaq üçün Dürua yerində donub-qalmağı uyğun bildi.

Qadın cibindən çıxartdığı pulqabından küçə fənəri işığında iki frank yarım sayıl faytonçuya gediş haqqını ödədi və o ara həyəcan içində qırıq-qırıq bu sözləri kəkələdi:

– Alın... budur... Mən ağlayıram... Bu fırıldaqçını isə Batinyol səmtinə, Burso küçəsinə aparın.

Ora yiğışan camaat hirildaşdı.

Kişilərdən kimsə bağırıldı:

– Halaldır sənə, balası!

Karetin pilləkəninə sıçrayan bir küçə uşağı isə başını ekipajın açıq qapısından içəri soxub cingiltili səslə çığırıldı:

– Yaxşı yol sənə, Bibi¹!

Bu işsiz-gücsüz adamların qəhqəhələri fonunda karet yola düzəldi.

VI

Səhər yuxudan oyananda Jorj Düruanın kefi yox idi. Tələsmədən geyinib pəncərəsinin önündə oturdu və dərin fikirlərə daldı. Ötən gün vücuduna yüzlərcə çubuq zərbəsi vurulubmuş kimi özünü tam halsiz hiss edirdi.

Pulsuzluq ona necə güc gəldisə, qalxıb Forestyegilə getdi.

Kabinetindəki buxarının önündə oturan dostu ayaqlarını isidirdi.

– Nə olub belə, lap erkən təşrif buyurmusən?

– Vacib işim çıxıb. Birisinə borcum var.

– Qumar borcludur?

Bir az tərəddüddən sonra Dürua təsdiqlədi:

– Hə, qumar borcu.

– Çoxdur?

– Beş yüz frank!

Əslində isə borcu cəmi iki yüz səksən frank idi.

Onu etimadsızlıqla sözən Forestye xəbər aldı:

– Kimə borclusan elə?

Dürua həmin an bir şey söyləyə bilmədi.

– Cənab... cənab... cənab de Karlevilə.

– A-a! Harada yaşayır o?

– Küçəsi... küçəsi...

¹ *Bibi* – tam mənada kübar olmayan fransız xanımlarının öz sevgililərinə məhrəm müraciət formasıdır.



Forestye qəhqəhə çəkdi:

– Tap-Görüm küçəsində, eləmi? O cənabı tanıyıram. Belə danişaq, əziz dostum: mən sənə uzağı iyirmi frank borc verə bilərəm, ondan artığına isə heç bel bağlama.

Dürua onun verdiyi bir qızıl sikkəni almali oldu.

Sonra bütün tanış-bilişə üz tutdu və axşam saat beşə cəmi səksən frank toplaya bildi.

İki yüz frankı çatmırıldı, amma yenə də bununla kifayətlənmək qərarına gəlib deyindi: «Cəhənnəm olsun, onun kimi bir cındırdan ötrü dəridən-qabıqdan çıxmayaçağam ki! Nə vaxt pulum olar, onda da verərəm».

Özünü ələ aldı: düz iki həftə hər şeyi özünə haram qıldı, dürüst və gözütox bir həyat tərzinə keçdi. Amma sonradan şəhvət yanğısı ona güc gəldi. Hərdən elə sanırdı ki, son kərə qadın qucduğu vaxtdan bir neçə il ötüb. Hər qadın ətəyi görəndə, eynilə ayağı torpağa toxunan matros kimi dizləri əsməyə başlayırdı.

Bir axşam o, Raşellə rastlaşmaq ümidiyle təkrar Foli-Berjerə üz tutdu: qadın vaxtinin çox hissəsini burada keçirirdi. Binaya girən kimi baxışlarıyla onu tapdı.

Gülümsəyərək qadına yanaşib əlini ona uzatdı.

Qadın onu başdan-ayağa süzdü:

– Nə istəyirdiniz?

Kişi gülməyə cəhd elədi:

– Yaxşı, yaxşı, bəsdir məzələndin.

Qadın arxasını ona çevirdi:

– Mən alfonslarla¹ oturub-durmuram.

Raşel onu bacardıqca ağır təhqir etməyə çalışdığınıñan kişinin üzü qulaqlarının dibinəcən qızardı. Bu dəfə Foli-Berjerdən o, yalqız çıxmaga məcbur oldu.

Xəstə, üzgün, daim öskürəkdən boğulan Forestye isə onun redaksiyada gününü göy əsgiyə bükmüşdü. Sanki, bu adam bilərəkdən Dürua üçün ən naxoş tapşırıqlar düşünüb tapırdı. Bir dəfə uzun-uzadı təngnəfəslikdən sonra qanı onsuz da qara olan Forestye Düruanın umduğu bilgiləri ala bilmədikdə:

– Lənət şeytana, sən zənn etdiyimdən daha kütmüşsən, – deyə donquldanmışdı.

¹ Alfons – məşuqəsinin hesabına yaşayan kişi

Dürua bir istədi onun sifətinə şillə çəkə, sonra özünü saxladı.
Otaqdan çıxarkən mızıldandı:

– Bunun əvəzini səndə qoymayacağam.

Qəflətən ağlına bir fikir gəldi və o:

– Hə, dostum, sənə buynuz taxmaq mənə borc olsun, – söz-lərini diline gətirdi.

Aldığı həzzdən əlini əlinə sürterək oradan uzaqlaşdı.

O, ən qısa zamanda bu fikrini gerçəkliyə çevirmək niyyətində idi.

Səhərisi gün kəşfiyyat məqsədilə xanım Forestyeyə baş çəkdi.

Qadın divanda uzanıb kitab oxuyurdu.

Onu görünçə yerindən qalxmadı, sadəcə, başını Jorja sarı çevir-məklə əlini ona uzadıb:

– Salam, Əziz dost, – dedi.

Kişiye elə gəldi ki, yağılı bir şillə yedi.

– Məni niyə belə adlandırırsınız?

– Ötən həftə xanım de Marellə bir aradaydıq və o, mənə sizi necə çağırıqlarını açıb söylədi, – deyən qadın gülümsəyərək cavab verdi.

Xanım Forestyenin səmimi danışığı onu daxilən sakitləşdirdi.
Həm də axı o, nədən qorxmalıydı ki?

Qadın sözünə davam elədi:

– Onu lap ərköyünləşdiribsiniz! Mənə isə sanki, and içibmişsiniz kimi,ancaq ildə bir kərə baş çəkirsiniz.

Kişi oturdu və qarşısındaki qadını maraqla, bir kolleksiyaçı diqqətiylə süzməyə başladı. Bu sarışın, yaraşıqlı xanımın zərif, sıcaq rəngli dərisi, sanki, nəvazişlərə möhtac idi. Dürua düşündü: «Bu qadın, əlbəttə ki, o birisindən daha yaraşıqlıdır». Artıq o, uğuruna şübhə etmirdi, bircə toxunuşu yetərliydi ki, bu qadın öz xoşuya, dəymış meyvə kimi onun ovçuna düşsün.

Kişi tam qətiyyətlə:

– Sizə gəlməyi uyğun görmədiyim üçün mən belə edirdim, – dedi.

Qadın onun nə demək istədiyini anlamadı:

– Necə yəni? Nə üçün axı?

– Nə üçün? Özünüz anlamırsınız ki?

– İnanın mənə, yox.

– Çünkü mən sizə vurulmuşam... ah, əgər bir az da belə getsə...

Amma düzü, sizə dəli kimi aşiq olmaq istəməzdəm.



Amma deyəsən, qadın bu sözlərdən nə təhqir, nə heyrət, nə də könülxoşluğu duymuşdu. Ona görə də kişiyə əvvəlki kimi, soyuqqanlı gülümsəməklə və sakitcə dedi:

– Amma hər şeyə rəğmən, hərdən mənə baş çəkə bilərdiniz. Heyranlıq duyğusu ötəri olur axı.

Dedikləriylə müqayisədə qadının danışq tərzi kişini daha çox heyrətə saldı:

– Niyə?

– Bunu sizə açıq söyləməyə məcburam: bu, mənasız bir işdir. Əgər bu çəkingənliyinizin səbəbini daha öncə mənə açıb söyləsəydiniz, sizi vaxtında sakitləşdirər və daha six-six bize gəlməyinizi məsləhət görərdim.

Kişi saxta bir ifadə ilə dedi:

– Bəyəm hissərimizi cilovlamaq həmişə əlimizdədir ki?!

– Əziz dost, aşiqim olan kişi mənim gözümдə bir heçə çevrilir, cüntki getdikcə sarsaqlayır və ən betəri, təhlükə saçmağa başlayır. Mənə adı bir qadın, dişi kimi baxan və özünü aşiqim kimi aparan kişi'lərlə mən, adətən, bütün əlaqələrimi kəsirəm. Əvvəla, ona görə ki, zəhləmi tökürlər, ikincisi, istənilən an quduz it kimi üstümə cumacaqlarından ehtiyatlanıram. Bu dönəmi aşmaları üçün onlara mənəvi karantin düzəldərəm. Bunu unutmayın. Sizdən ötrü sevgi-nin aclığa bənzər bir şey olduğunu yaxşı anlayıram. Mənim üçün isə sevgi... kişilərin anlamadığı, varlığına inanmadığı mənəvi bağdır. Siz erkəklər onun zahiri nişanələriylə kifayətləndiyiniz halda, mən ondakı ruhu daha vacib sayıram. Hə... indi düz gözlərimin içində baxın...

Qadın artıq gülümsəmirdi. Üzünə soyuq və təmkinli bir ifadə verməklə, o, hər sözü ayrıca tələffüz edərək sözünün ardını gətirdi:

– Mən heç vaxt, – eşidirsınız mı? – heç vaxt sizin məşuqəniz olan deyiləm. Bunda israr etmək mənasız olduğu qədər də zərərlidir. İndi isə... bütün bunlardan sonra... biz sizinlə dost, həm də səmimi dost olaraq qala bilərik. Bu, gerçək, niyyətsiz bir dostluq olacaqdır. Buna razısınızızmı?

Çıxarılan bu hökmün qəti, ona qarşı cəhdlerin isə mənasız olacağını anlayan kişinin razılışmaqdən başqa çarəsi qalmadı. Belə bir misilsiz tərəf-müqabili qazandığı üçün o, sevincindən hər iki əlini, həm də tərəddüdə qapılmadan qadına sarı uzatdı:

– Mənimlə istədiyiniz kimi davranışmaqdə sərbəstsiniz.

Kişinin özünüifadə tərzi səmimi göründüyündən qadın da hər iki əlini ona uzatdı.

Qadının əllərini növbə ilə öpəndən sonra kişi baxışlarını yerdən qaldırmaqla səmimi bir etirafda bulundu:

– And olsun Allaha, əgər eynilə sizin kimi bir qadınla rastlaşsaydım, düşünmədən onunla evlənərdim!

Düruanın budəfəki komplimenti, hər halda, qadının könül taxtını alt-üst eləmiş, onu saran buzları əritmişdi: elə buna görə də qadın onu cəld və adətən, kişiləri qula çevirən etiraf dolu baxışlarla süzdü.

Bunun ardınca söhbət üçün növbəti mövzu axtaran kişi qadının çiyninə toxunaraq, lütfkarcasına dedi:

– Mən öz dostluq vəzifələrimin icrasına başlayıram. Dostum, siz lap dilbilməzsizsin ki...

Qadın bundan karıxdı.

– Sizinlə açıq danışa bilərəmmi?

– Hə.

– Tamamilə açıqmı?

– Tamamilə.

– Deməli, belə. Siz xanım Valteri ziyrət edin – o, barənizdə çox yüksək fikirdədir, – və onun xoşuna gəlməyə çalışın. Bax orada söyləyəcəyiniz bu tip komplimentlər tam yerinə düşəcək. Hərçənd o, abırlı-həyalı qadındır. Eşidirsınız, çox abırlı qadındır. Ona görə də... ona edəcəyiniz sırtıq həmlələr mənasız görünə bilər. Amma onda xoş təəssüratlar oyatmaqla siz daha çox şeyə nail ola bilərsiniz. Redaksiyada qazancınız, hələlik, çox aşağı olduğundan xəbərdaram. Amma bundan heç pərişan olmayın, çünkü Valterlər bütün əməkdaşları eyni qonaqpərvərliklə qarşılıyırlar. Sözümü dinləyin və ləngimədən onlara baş çəkin.

Gülümsünən kişi:

– Təşəkkür edirəm, siz mələksiniz. Xilaskarım olacaq bir mələk-siniz.

Bunun ardınca onlar başqa mövzulara keçdilər. Bu qadınla baş-başa qalmaqdən məmənunluğunu göstərmək üçün Jorj bir xeyli orada qaldı. Qalxıb gedərkən bir daha dəqiqləşdirdi:

– Deməli, qərara alındı: dost olacağıq.



– Bəli, qərara alındı.

Bayaqki komplimentinin xanım Forestyedə buraxdığı təsiri daha da gücləndirmək üçün Dürua arzusunu dilə gətirdi:

– Əgər nə vaxtsa dul qalsanız, mütləq sizə evlənmək təklif edəcəyəm.

Bu sözlərə reaksiya verməsi üçün qadına vaxt verməyərək əlüstü ona baş əydi.

Xanım Valterin ziyarətinə getməyə Dürua utanırdı, çünki qadın heç vaxt onu evlərinə dəvət eləməmişdi, o isə kiməsə qabırğa olmaqdan çəkinirdi. Amma hər halda, müdirlər ona saygısı vardi, onu yaxşı bir əməkdaş kimi dəyərləndirirdi, önəmlı tapşırıqların böyük qismini ona yükleyirdi. Ona görə də o, bütün bu lütfən, inayətdən niyə də yaranmasın, niyə onun evinə ayaq açmasın axı?

Bir sabah erkən oyanıb bazara yollandı, on franka iyirmi ədəd gözoxşayan armud aldı. Onları uzaq bir yerdən pay göndərilibmiş kimi xüsusi səliqə ilə bir səbətə düzəndən sonra bu sovgatı Valterlərin evinə aparıb, öz vizit kartıyla bərabər qapıcıya verdi. Əvvəlcə-dən kartında bu sözləri yazmışdı:

*«Səhər Normandiyadan göndərilən bu meyvə payını xanım
Valterin qəbul etməsini Jorj Dürua lütfən xahiş edir».*

Sabahısı gün redaksiyadakı özəl poçt qutusunda o, içində xanım Valterin vizit kartıyla birləşdə bir zərf tapdı. Qadın məktubda Jorj Düruaya paya görə səmimi təşəkkürünü bildirir, onu, adətən, şənbə günləri verilən ziyafətlərinə dəvət edirdi.

Elə ilk şənbə günü o, ziyafətə yollandı.

Malzerba bulvarındaki özəl evində yaşayan Valter hər şeydən pul qazandığı üçün evin bir qismini də kirayə verirdi. Kilsə xidmətçiləri kimi nəhəng qədd-qamətə malik yeganə qapıcılarının əynində yaxalığı moruğu rəngdə olan, qızılı düyməli livreya¹, ayaqlarında isə baldırlarına kip oturan bəyaz corablar vardi. İki giriş qapısının arasında duran bu qapıcı ev sahibi və onun kirayəçiləri üçün qapını açıb-örtməklə qalmır, həm də öz zahiri görkəmiylə bu yaraşlıqlı malikanəyə kübar görkəm qazandırırdı.

İkinci mərtəbədəki qonaq otağına qalxmaq üçün qapıları pərdəli, divarları isə qobelənlərlə üzlənmiş qonaq otağından keçmək

¹ Livreya – zərbaftalı geyim

lazım gəlirdi. Buradakı bir cüt qulluqçu stulda oturub mürgü döyürdü. Onlardan birisi Düruanın paltosunu aldı, əsasını alan digər qulluqçu isə qapını açıb içəri keçdi və bomboş salonda qonağın adını səsləndirəndən sonra kənara çəkilib ona yol verdi.

Çaşqınlıqla həndəvərinə göz gəzdirən Dürua birdən güzgüdə bir neçə adamın əksini gördü: deyəsən, bu adamlar ondan xeyli aralıda oturmuşdular. Əvvəlcə o, yanlış bir məkana daxil olduğunu sandı: bu yanlışlıq hissini onda güzgülər oyatmışdı. Lakin iki boş salonu keçməklə o, divarları qaymaçıçayı naxışlı, mavi ipək parçayla üzlənmiş kiçik buduara¹ gəlib çıxdı. Buradakı dəyirmi masa arxasında çay içən dörd xanım alçaq səslə söhbətləşirdi.

Paytaxtdakı yaşamı və xüsusilə də reportyor məsləki sayəsin-də cürbəcür məşhur adamlarla bir araya gələn Dürua bənzər yerlərdə özünü sərbəst aparmağı çıxdan öyrənsə də, bu bomboş zallardan keçməklə belə dəbdəbəli bir məkana düşəndə özünü bir anlığına itirdi.

Baxışlarıyla ev sahibəsini axtararaq o:

– Xanım, mən öz... – deyə Mizildandı.

Xanım Valter ona əl uzatdı. Qadının əlini sıxan Dürua bu əsnada qəddini də əydi.

Ona:

– Ziyarətimə gəlməklə çox böyük iltifat göstərmisiniz, cənab, – deyən xanım ona kreslo göstərdi. İlk baxışda xeyli hündür görünən bu kresloda oturan Dürua, sanki, bir quyunun dibinə düşdü.

Araya süküt çökdü. Sonra qadınlardan biri sözə başladı. Havalıların çox soyuduğunu deyən qadın bu şaxtaların qarın yatalağı epidemiyasının yayılmasına mane olmadığını və ona görə də konkada gəzməyin hələlik təhlükəli olduğunu vurğuladı. Bu yerdə xanımlar Parisdəki şaxtalar barədə fikirlərini səsləndirmə ehtiyacı duyular, sonra ilin hansı fəslinin daha yaxşı olması barədə söz düşdü və bununla bağlı səslənən bəsit fikirlərin, eynilə otağı basan toz qatı kimi, bu beyinlərdə zamanla formalaşlığı bəlli oldu.

Qapı xəfifcə cirildədi. Dürua geri dönəndə, gümüş təbəqə ilə örtülməmiş iki şüşənin arxasındaki şişman bir qadının onlara yaxınlaşdığını sezdi. Həmin qadın buduara daxil olanda dəvətli xanımlardan birisi yerindən qalxdı və hamı ilə əl görüşməklə məclisi tərk

¹ Buduar – zadəgan xanımın xudmani qəbul otağı



elədi. Paltarının şüşə muncuqları alaqqaranlıq zalda işildayan bu qadının uzaqlaşan qaraltısını Dürua baxışlarıyla yola saldı.

Qonağın birisinin gedib digərinin gəlməsiylə bağlı təlaş yatan- dan sonra o vaxta qədər burada gedən söhbət heç bir səbəb olma- dan Mərakeş əhvalatlarının, Şərqdə aparılan savaşın və İngiltərinin Cənubi Afrikada yaşadığı sıxıntıların üzərinə gəldi.

Bu məsələlərin müzakirəsi zamanı qadınlar, sanki, abırı bir kübar komedyasında rol oynayırdılar: indiyədək bu məzhəkə dönə- dönə təkrarlandığından hər kəs buradaki rolunu əzbər bilirdi.

Saçları burulmuş, qıسابöylü sarışın xanım içəri girdikdə, hün- dür, ariq və yetkin yaşıdakı qadın buduarı tərk elədi.

Line barədə, onun akademik seçilmək şansları barədə söz açıldı. Yenicə gələn xanım tam arxayın idi ki, bu işdə Linenin baş- lıca rəqibi «Don Kixot» mövzusunda gözəl bir mənzum dramın müəllifi Kabanon-Leba olacaq.

— Yəqin, xəbəriniz var: qışda bu əsər «Odeon»da səhnəyə qoyu- lacaqdır.

— Doğrudan? Mütləq gedib baxacağam – bu, əsl sənət əsəridir.

Xanım Valterin danişq tərzi yeknəsəq, lütfkar və laqeyd idи: danişdiği zaman o, təzə bir şey düşünməzdı, çünki bütün açıqlamaları hazır qənaətlərə söykənirdi.

Buduara qaranlıq çökürdü. Ev sahibəsi qulluqcunu səsləyib lampaları yandırmağı tapşırıdı. Litoqrafiya sexində nahar yeməyi üçün dəvətnamələr sifariş etməyi unutduğunu bir ara xatırlasa da, bütün diqqəti bulaq kimi çağlayan danişqlarda idi.

Bir qədər kökəlsə də, hələlik cazibədarlığını itirməyən xanım Valter qadınlar üçün qıruba doğru enişin qaçılmazlığını bəlli edən o təhlükəli yaş həddində idi. Yaxşı görünüməkdən ötrü hər mənada öz qayğısına qalar, hər şeydən qorunardı. Vücudunun gigiyenəsinə riayət edər, cürbəcür məlhəmlərdən yararlanardı. Kənardan baxana ruhən sakit birisi kimi göründərdi: adama elə gələrdi ki, ağılinı – məntiqini və nəcabətini hər vəchlə qoruyan bu xanımın daxili aləmi bir mənada vaxtaşırı biçilməklə daim eyni sahmanda qalan fransız bağçasıdır. Onun bütün məlahəti adamı heç nə ilə heyrətə getirmirdi. Xəyal gücündən daha çox, o, hər şeyə nüfuz edən, ariq və aşkar sezilən ağılna güvənirdi. Çevrəsinə xeyirxahlıq, dostluq və xoşniyyət saçan ruhu hamını və hər şeyi öz təsiri altına salırdı.

Düruanın bayaqdan bəri ağızına su alıb oturması onun nəzərin-dən yayılmamışdı. Bir kimsə onunla ünsiyyət qurmadığından kişi bu məclisdə özünü artıq sayırdı. Xanımların başının akademiya haqqında söhbətə qarışmasından yararlanan ev sahibəsi bu cavan kişiyə belə bir sualla müraciət elədi:

– Cənab Dürua, siz bu barədə nə düşünürsünüz? Axi bu barədə heç kəs sizin qədər geniş bilgilərə sahib deyildir?

Dürua düşünmədən cavab verdi:

– Mənə qalsa, xanım, namizədlərin həmişə qızığın mübahisə-lər doğuran özəllikləriylə müqayisədə onların yaşına və sağlamlığına daha çox önəm verərdim. Şəxsən mən onların xidmətlərindən daha artıq dərəcədə xəstəlikləriylə bağlı bilgilər toplayardım. Lope de Veqadan mənzum tərcümələrdənə, namizədlərin qaraciyərinin, ürəyinin, böyrəyinin və beyninin vəziyyəti ilə maraqlanardım. Fikrimcə, onların ürəyinin genişlənməsi, şəkər xəstəlikleri, hətta daha betəri, əzələ atrofiyasına meyil etmələri onların barbar xalqların poeziyasındaki vətəndaşlıq motivləri barədə cild-cild əsərlə-rindən daha önemlidir.

Onun bu sözləri heyrət dolu sükutla qarşılandı.

Xanım Valter təbəssümlə xəbər aldı:

– O niyə elə?

Düruadan cavab gəldi:

– Çünkü mən həmişə və hər yerdə qadınlara həzz bəxş edəcək şeylər axtarıram. Akademika isə, xanım, yalnız hər hansı akademik öləndən-ölənə sizlərin diqqətini özünə çekir. Bundan belə məna çıxır ki, nə qədər çox akademik dünyasını dəyişərsə, bu, sizlərə bir o qədər ləzzət verər. Onların tez-tez gəbərmələri üçünsə namizədlər arasından xəstə və yaşılı olanlara üstünlük vermək lazımdır.

Qadınlar onun nəyi nəzərdə tutduğunu hələ də anlamırdılar. Ona görə də Dürua bunu açıqlamağa ehtiyac duydu:

– Düzünü desəm, Paris xronikalarında hansısa akademikin dünyadan köcdüyünü öyrənməkdən mən də həzz alıram. Həmin an özümə «Onun yerini kim tutacaq?» sualını verir və uyğun namizədləri seçirəm. Bu çox məzəli bir oyundur və ölümsüz sayılanlardan birisi dünyasını dəyişəndə bütün Paris salonlarında hamı bu oyuna, yəni «əcəl və qırx ahıl oyunu»na* köklənir.



Belə yanaşmanı tam anlamayan xanımlar gülümsədilər, çünkü hələ də onun müşahidələrinin sərrastlığını dəyərləndirməkdə aciz idilər.

Ayağa qalxan Dürua dedi:

– Əziz xanımlar, onları seçən sizsiniz və bunu onların bir an önce ölmələri üçün edirsiniz. Ona görə də yaşlılara, ən yaşlılara, ahillara hörmət edin, sonrası ilə işiniz olmasın.

Oradakılara bir kərə və son dərəcə zərif bir təzim edən Dürua məclisi tərk elədi.

O, dışarı çıxan kimi xanımlardan biri dilləndi:

– Çox məzəli bir cavandır. Kimdir bu belə?

Xanım Valter dedi:

– Qəzətin əməkdaşlarındanandır. Redaksiyada hələlik ona xırda-para işlər buyururlar, amma yaxın vaxtlarda işdə irəliləyəcəyinə heç şübhə eləmirəm.

Özündənrazi və şən halda bayıra çıxan Dürua Malzerba bulvarında rəqqas kimi şüx yeriyir və öz-özünə: «Pis başlamadın» deyə ürək-dirək verirdi.

Həmin axşam o, Raşel ilə də barışdı.

Sonrakı həftə həyatında iki önemli hadisə baş verdi: xronika şöbəsinə müdir təyin olundu və xanım Valter onu nahara dəvət elədi. Bu hadisələr arasındaki bağlı o, asanlıqla sezdi.

Tacir xislətli Valterdən ötrü mətbuat da, deputat titulu da bir təsir vasitəsi idi: əslində, «Fransız həyatı»na da o, hər şey bir yana dursun, ticaret işi kimi yanaşındı. Özünü sıradan birisi kimi aparrı, üzündən xeyirxahlıq və şüxluq ifadəsini əskik etmirdi. Ən müxtəlif məqsədlərinə çatmaqdandan ötrü o daha öncə sınağı, yaxşı bələd olduğu, güvəndiyi adamlardan, məqsədyönlü, qoparaqlı və çevik adamlardan yaranırdı. Bir müddət Duruaya göz qoyduqdan sonra qərara gəlmişdi ki, xronika şöbəsinin müdürü vəzifəsi bu adamın tam boyuna biçilib.

O vaxta qədər xronika şöbəsinə redaksiyanın katibi Buarenar başçılıq edirdi və bu adam – yaşlı, xırdaçı, məmər kimi qorxaq və sözəbaxan birisiydi. Son otuz ildə on bir ayrı qəzetdə katib vəzifəsində çalışsa da, bu müddətdə nə hərəkət, nə də düşüncə tərzini dəyişmişdi. Bir redaksiyadan digərinə, bir restorandan başqasına keçmiş kimi keçsə də, o heç fərqi nə varmazdı ki, hər

yerin özünəməxsus mətbəxi var. Din və siyaset məsələlərinə heç qarışmadı, çalışdığı qəzətin necəliyindən asılı olmayaraq, hər yeni redaksiyada işini qorxuya yox, vicdanla yürüdərdi, bu sahədə illərlə topladığı bütün bilgi və təcrübəsinə əsirgəməzdidi. Ətrafında heç nəyi sezməyən kor, qulaqları sağır kar kimi çalışardı, lal kimi ağızını açmaz, heç dinib-danışmazdı. Amma yüksəksəviyyəli bir peşəkar kimi dürüstlüyünə də kölgə salmazdı, jurnalist əxlaqına son dərəcə sadıq bu adamın davranışında dürüstlükdən, nəciblikdən və loyallıqdan uzaq heç bir hərəkətə rastlanmadı. Müdir ona dəyər versə də, qəzətin özəyi sayılan bu şöbəni daha uyğun birisinə tapşırmaq barədə vaxtaşırı düşünərdi. Çünkü geniş kütləyə istiqamət verən, birjanı hərəkətə getirən son xəbərləri və şayiələri məhz bu şöbə formalaşdırırı. Məsələn, kübar əyləncələri haqqında iki yazı arasına ciddi bir olay barədə eyhamlı xəbəri, guya, təsadüfen, pərcim etməyi bacarmaq da lazımdı. Sətiraltı mənalarla oynamaq sayəsində hər hansı şayiəni elə təqdim etməlisən ki, o, inandırıcı görünüşün, real hadisənin gerçəkliliyinə isə hamı şübhə ilə yanaşın. Xronika şöbəsi elə çalışmalıdır ki, qəzətin hər sayında istənilən oxucu özü üçün maraqlı nə isə tapsın – o halda xronikanı ucdantutma hamı gözünə təpəcək. Hamını və hər şeyi – toplumun bütün təbəqələrini, bütün peşə sahiblərini, Parisi və əyaləti, ordunu və sənət adamlarını, ruhaniləri və tələbələri, vəzifə sahiblərini və əxlaqsız qadınları bir gözlə görməliydi bu şöbənin müdürü.

Bir dəstə reportyoru yönləndirən bu adam ehtiyatı bir an da əldən qoymamalı, daim ayıq-sayıq olmalıydı. Hər şəxə şəkk ilə yanaşmalı, gözdən tük çəkən, coxbilmiş, uzaqgörən, güzəştli birisi olmalı, ən hiyləgər fəndlərə əl atmaqdan qorxmamalı, doğrunu yalandan bir baxmaqla ayırd edəcək qədər öz işinin sərrafi olmalıydı. Hər hansı xəbərlə bağlı nəyi deməyin, nəyi isə gizlətməyin lazımlığını, xəbərin oxucularda hansı təəssürat oyadacağını bəri başdan təyin etməliydi. Həm də təqdimatda elə forma seçməliydi ki, təsir birə-beş artsın.

Üzün illər redaksiyalarda dirsək çüründən Buarenarda ustalıq və parlaq üslub formalaşmamışdı. Müdirin gizli niyyətlərini daim sezə biləcək anadangəlmə intuisiyadan da məhrum idi.

Dürua isə bu işi gərəkən şəkildə qura bilərdi və Norber de Varenin ifadəsiylə desək, «ticarətin dərin, siyasetin isə dayaz



sularında» üzməyi üstün tutan bu redaksiya heyətinə tamamilə uyğun birisiydi.

Naşırın planlaşdırıldığı və dəstəklədiyi avantüraların iştirakçısı olan altı deputat, əslində, «Fransız həyatı»nın ilhamvericiləri və gerçek redaktorları sayılımlı idi. Palatada bu deputatları «Valterin dəstəsi» adlandıranlara, əslində, bu adamların Valterlə birlikdə və ya onun əliylə sahibləndikləri yağlı tikələrə ancaq həsəd aparmaq qalırdı.

Siyasət şöbəsinin müdürü Forestye də bu işbazlarının əlində oyunağa, onların iradəsinin quluna çevrilmişdi. Baş məqalələri evdə, özü demişkən, «rahat ortamda» yazan bu adam onların buyruğuna tam uyurdu.

Qəzetə paytaxt səviyyəsi qazandırmaq üçün hər birisi öz sahəsində kifayət qədər tanınan iki yazar redaksiya ilə əməkdaşlığı cəlb olunmuşdu: gündəlik mövzularda felyetonlar yazan Jak Rival, bir də şair və bədii yazılarıyla, daha doğrusu, yeni üslubda hekayətləri ilə tanınan Norber de Varen.

Yerdə qalanlar isə kiçik məbləğlər xatırınə hər şeydən yanan çoxsaylı qələm sahibləri arasından seçilən sənət, musiqi və teatr tənqidçiləri, habelə məhkəmə və at yarışları üzrə reportyorlar idi. Kübar cəmiyyətindən olan iki xanım isə «Pənbə domino» və «Bəyaz pəncə» imzalarıyla kübar aləm barədə xəbərləri, moda, yüksək təbəqənin əxlaqi, etiket və nəzakət qaydaları barədə yazır, aristokratların qeybətini qırıldırılar.

Məhz bu cür qarmaqarışq bir dəstənin istiqamət verdiyi «Fransız həyatı» «dərin və dayaz sularda üzməyinə» davam edirdi.

Təzə vəzifəsinin sevincini gen-bol yaşamamış Dürua bir dəvətnamə aldı. Orada yazılımışdı: «Cənab və xanım Valterlər cənab Düruanı iyirmi yanvar günü saat dörddə ziyafətə dəvət edirlər».

İlk dəvətdən az müddət sonra gələn bu təklif onu necə sevinçirdisə, bu dəvətnaməni bir sevgi məktubu kimi öpdü. Sonra kasırin yanına yollandı ki, gərgin maliyyə durumunu yaxşıya doğru dəyişdirsin.

Adətən, xronika şöbəsi müdirinin öz büdcəsi olur və ondakı vəsait hesabına müdürü, bostanının ilk bəhrəsini baqqala gətirən kəndlilər kimi, doğru-yanlış bilgiləri oradan-buradan toplayıb qəzətə təqdim edən reportyorların əməyini dəyərləndirir.

İlk mərhələdə Düraya aylıq xərclər üçün min iki yüz frank ayrıldı və o, bu məbləğin böyük qismini öz ehtiyaclarına xərcləməyi nəzərdə tutdu.

İsrarlı tələbləri qarşısında davam gətirməyən kassir Düraya avans olaraq dörd yüz frank ödədi. İlk önce bu məbləğin iki yüz səksən frankını xanım de Marelə yollamağı düşünsə də, o, əlində qalacaq yüz iyirmi frankın azlığından öz işini rahat qurmasına imkan verməyəcəyini anlayıb, borcun qaytarılmasını təxirə salmaq qərarına gəldi.

İki gün ərzində yeni iş yerini sahmana saldı: redaksiyanın yerləşdiyi iri otaqda bundan sonra onun öz masası və məktublar üçün siyirməli şəkfi olacaqdı. Otağın bir küncündə o, digərində isə ahil yaşına baxmayaraq, saçlarına hələ də dən düşməyən və çalışarkən şəvə kimi qara, buruq-buruq saçları kağızların üstünə sallanan Buarenar oturacaqdı.

Otağın ortasındaki uzun masa isə ştatdankənar əməkdaşlar üçün nəzərdə tutulmuşdu. Adətən, bu masadan bir skamyaya kimi yararlanırdılar: onun üstündə oturanlar ya ayaqlarını aşağı sallayırdılar, ya da ki Şərq üsulu bardaş qururdular. Bəzən isə eyni vaxtda bu masada oturan beş-altı adam, Çin bütələri kimi, donuq poza alır və bütün diqqətlərini oynadıqları bilbokeyə cəmləşdirirdi.

Bir müddət sonra Dürua da bu oyuna meyil saldı: Sen-Potenin yetirməsi kimi yetişən və onun təlimatlarına uyan Dürua böyük uğurlara nail olmuşdu.

Forestyenin durumu isə gündən-günə ağırlaşlığından o, özünün qaraağacdan hazırlanan nisbətən ağır, amma misilsiz və yeni bilbokesini dostunun ixtiyarına vermişdi. İndi öz güclü əliylə ipi oynadıb, kürəni hərəkətə gətirən Dürua pəsdən sayırdı:

– Bir, iki, üç, dörd, beş, altı...

Xanım Valtergilə ziyafətə gedəcəyi gün nahara qədər o, indiyəcən ilk dəfə ard-arda iyirmi xal qazanmışdı. Öz-özünə düşündü: «Əcəb uğurlu gündür, hər cəhətdən bəxtim gətirir». Bilbokedə xüsusi bacarıq sərgiləməsi hər kəsə «Fransız həyatı» redaksiyasında bəlli bir hörmət-izzət qazandırırdı.

Əyin-başını dəyişmək üçün işdən erkən çıxdı. London küçəsində qarşısında gedən alçaqboylu qadın öz fiquru ilə ona xanım de Marelə xatırlatdı. Qanı qaynadı, ürəyinin döyüntüsü artdı. Qadını



profildən görməkdən ötrü qarşı səkiyə keçdi. Qadın da dayandı, çünkü o da küçəni keçməyə hazırlaşırı. Yox, Dürua yanılmışıdı. Ona görə də dərindən köks ötürdü.

Tez-tez özünə belə bir sual verirdi: əgər onunla rastlaşsa, özünü necə aparsın? Ona hörmətlə baş əysin, yoxsa onu görməzliyə vursun?

Qət eləmişdi ki, özünü görməzliyə vurması daha məsləhətlidir.

Hava soyuduğundan gölməçələrin səthi buz bağlamışdı. Qazla işıqlanan küçə fənərlərinin işığında səkilər quru və bomboz görüñürdü.

Evə yetişincə ağılna bir fikir gəldi: «Mənzilimi dəyişməliyəm. Burada məskunlaşmağım artıq əlverişli deyil». Əhvali-ruhiyyəsi necə yüksək idisə, binaların damlarıyla qaçmağa da hazır idi. Pəncərə ilə çarpayı arasında var-gel edərək, uca səsle təkrarlayırdı:

– Bu, uğur deyilsə, bəs nədir? Əlbəttə ki uğurdur! Bu barədə atama yazmaliyam.

Atasına hərdənbir məktub yazırıdı və bilirdi ki, geniş Sena vadisinin və Ruanın göründüyü o yüksək təpənin yanından keçən yol kənarındaki Normandiya yeməkxanasını işlədən ailəsi hər dəfə oğullarından məktub alanda sevincləri yerə-göyə sığmır.

Atasından ara-sıra aldığı və üzəri iri, naşı xətlə yazılan namələrdə o, aşağıdakı sətirlərle rastlaşardı:

«Əziz oğlum. Bununla yazıb diqqətinə çatdırıram ki, biz, yəni ananla mən, sağ-salamatiq. Dolanışığımız əvvəlki kimidir. Bir də sənə onu çatdirmalıyam ki...»

Kəndlərində baş verən bütün yenilikləri, qonşularının başına gələnləri, əkin-biçin xəbərlərini Dürua böyük maraqla oxuyurdu.

Xırda güzgüün önündə bəyaz qalstukunu düyünləyərkən Dürua təkrar fikrə getdi: «Atama məktubu sabah yazaram. Əgər bu axşam mənim haraya dəvətli olduğumu öyrənsəydi, qocanın ağılı başından çıxarı, vallah! Orada dadacağım ləziz xörəklər, yəqin, zavallı atamın yatsa, heç yuxusuna da girməz». Bu ara ata ocağındakı divarlarını, his basmış mətbəxi ötəri gözləri önündə canlandırdı: budur, müştərilər üçün boş zalın bəri üzündəki otaqda divar boyu qazanlar düzülüb və alov dilimlərinin əksi divara düşüb, pişikləri ocağın böyründə xumarlandığı üçün heykəltək quruyub, kirdən işıldayan taxta masanın üstündə içki ləkələri, buglanan

şorba dolu qab, bir də iki boşqab arasında yanın şam gözə dəyir. Bu da onun ata-anası: bu bir cüt kəndli səbirlə, xırda qurtumlarla öz şorbasını yeyir. Bu doğma adamların hər hərəkəti, jesti, üzlərindəki qırışlar ona necə də tanışdır. Hər axşam süfrə arxasında qabaq-qənşər oturan bu cütlüyün nədən danişdiqlarını da o, əzbər bilirdi.

Dürua düşündü: «Vaxt təpib onlara bir baş çəkməliyəm». Bəzək-düzəyini bitirib lampanı keçirdi və pilləkənlə aşağı endi.

Bulvarla irəliləyərkən yolda əxlaqsız qadınlar ona qabırğa oldular. Qolunu onların cəngindən qurtararkən özünü alçaldılmış birisinin yerində hiss edir və nifrətlə təpinirdi: «Əl çəkin məndən!» Görəsən, bu fahisələr onu nə hesab edirdilər belə? Yoxsa kimə girişidiklərinin fərqində deyildilər? Əynində frak olan bu cənab toplumun zəngin, sayılan və nüfuzlu şəxslərinin evinə ziyaflətə gedirdi və sanki, bu duyğu onun özünü də tamamilə başqa birisinə, cəmiyyətdən, yüksək cəmiyyətdən, seçilib-sayılan şəxslərdən biri-sinə çevirmişdi.

Hündür və bürünc şamdanlarının işıqlandırıldığı giriş otağına arxayıñ tövrlə daxil olub, paltosunu və əsasını qabağına qaçısan qulluqcılara uzatdı.

Bütün salonlar gur işıqlandırılmışdı. Qonaqları ən geniş sayılan ikinci zalda qəbul edən xanım Valter onu da lütfkar bir təbəssümle qarşıladı. Dürua daha önce gələn iki kişiyə, «Fransız həyatı»nın anonim redaktorlarından sayılan deputatlardan cənab Firmen və cənab Laroş-Matye ilə salamlaşdı. Palatada böyük hörmət sahibi olan Laroş-Matye redaksiyada da xüsusi nüfuzuyla seçiliirdi. Yaxın vaxtlarda onun nazir seçiləcəyinə heç kimin şəkk-şübəsi yox idi.

Forestye xanımıyla zala daxil oldu. Ecazkar xanımının əynində pənbə rəngli palтар vardı. Onun deputatlarla hədsiz sərbəst davranacağını Dürua heç gözləməzdi. Beş dəqiqə, bəlkə də, bir az artıq o, buxarının yanında Laroş-Matye ilə qısqı səslə söhbətləşdi. Əri Şarlın görkəmi çox üzgün idi, ötən bir ayda xeyli arıqlayan bu adam aramsız öskürür və hey təkrarlayırdı: «Qişda gərək cənuba gedib dincəlim».

Jak Rival və Norber de Varen bir vaxtda gəliblər. Az sonra zalın dərinliyindəki qapı açıldı və biri gözəl, digəri isə çirkin olmaqla, bir cüt gənc qızın müşayiəti ilə cənab Valter peydə oldu. Qızlardan biri on altı, digəri isə on səkkiz yaşında olardı.



Şefin övlad sahibi olduğunu Dürua bilsə də, bu səhnə onu heyrətləndirmişdi. İndiyədək onun naşirin qızları barədə təsəvvürləri səyahət etməyə hazırlaşdığınıñızı ölkələrə dair bəslənən xəyallara bənzəyirdi. Həm də ki o, bu qızları uşaq yaşda zənn edirdi, öündə isə ərgən qızlar dayanmışdı. Bu uyğunsuzluq onu, xəfif də olsa, həyəcanlandırdı. Onu da qızlara təqdim elədilər, növbə ilə ona əl uzadan qızlar sonra keçib, onlar üçün ayrılmış xırda masanın arxasında əyləşməklə, səbətdəki ipək sap yumaqlarını açmağa girişdilər.

Hamı daha kimi isə gözləyirdi. Bütün günü ən müxtəlif işlərlə məşğul olan, günün sonunda bir araya gələn, ortaq heç bir yönləri olmasa da, eyni ziyafrətə çağırılan adamların yaşadığı qəribə bir sıxıntı içində hamı susurdu.

Birtəhər vaxt öldürən Dürua divarlara göz gəzdirirdi. Bunu sezən Valter öz kolleksiyası ilə aşkar şəkildə öyünmək məqsədilə ona səsləndi:

– Hə, mənim tablolarmı süzürsünüz? – O, vurğunu «mənim» sözünün üzərinə salmışdı. – İndi özüm onları sizə göstərərəm.

Rəsmələrin bütün təfərruatlarını qonağa anlatmaq üçün o, lampaçı əlinə aldı.

– Bunlar peyzajlardır, – dedi.

Divarın tən ortasında asılan və şimşek çaxan səmanın altda Normandiya sahillərini təsvir edən tablo rəssam Giyemenin^{*} əsəri idi. Aşağıdakı tablolarda Arpinyi^{*} meşəsi və üfüqlərdə dəvə təsviri olan Əlcəzair düzənliyi əks olunmuşdu. İkinci tablodakı uzunayaqlı və nəhəng dəvə adama əcaib bir abidəni xatırladırıdı.

Sonra o biri divarda asılan tablolara işarə edən Valter əsl mərasim ustası kimi təntənə ilə dedi:

– Böyük ustadlar.

Bu divarda asılan dörd tablo arasında Jerveksin^{*} «Xəstəxanada qəbul günü», Bastyen-Lepajin^{*} «Biçinçi qadın», Buqronun^{*} «Dul qadın» və Jan-Pol Loransin^{*} «Edam» əsərləri vardi. Sonuncu tabloda bir dəstə əsgərin kilsə divarı öündə Vandey keşisini güllələməsi səhnəsi təsvir olunmuşdu.

Sonrakı divara yanaşan Valterin ciddi sıfəti təbəssümdən işiqlandı:

– Bunlar isə yüngül janra aiddir.

Buradakı əsərlərdən Jan Beronun* fırçasından çıxan və çox da iri olmayan «Yuxarıda və aşağıda» tablosu diqqəti çəkməkdəydi. Rəsmidə yaraşıqlı bir Paris xanımı hərəkətdə olan konkanın pilləkəniylə qalxırdı. Qadının başı artıq yuxarı qat səviyyəsində olduğundan oradakı skamyalarda oturan kişilər heyranlıq dolu baxışlarını aralarında peyda olan bu qadının zərif üzünə dikiblər. Eyni vaxtda, aşağıda, dayanacaqda duran kişilər isə bu dilbərin ayaqlarını altdan yuxarı və şəhvət dolu nəzərlərlə süzürdülər.

Əlində lampa tutan Valter şux bir təbəssümlə soruşdu:

– Hə, necədir? Məzəlidir? Məzəlidirmi?

Daha sonra o, Lamberin* «Boğulanın xilası» əsərini işıqlandırdı. Tabloda qab-qacağın yığışdırıldığı nahar süfrəsində oturan pişik balası təsvir olunmuşdu: heyvan heyrət və maraq dolu baxışlarla stəkandakı suda üzən milçeyi izləyir, həm də sudan çıxacağı halda onu tutmaq üçün pəncəsini havada hazır tutmuşdu. Amma hələlik buna cəsər etmirdi və tərəddüd içindəydi. Görən, bu oyun nə ilə bitəcəkdi?

Sonra Valter Detayın* «Dərs» tablosunu göstərdi: kazarmadakı əsgər pudelə təbil çalmağı öyrədirdi.

Şef dilləndi:

– Yaxşı düşünülüb!

Bunu təsdiqləyərək gülümsəyən Dürua da öz heyrətini bəyan elədi:

– Heyrətamızdır, heyrətamızdır, heyr...

Amma həmin an salona girən xanım de Marelín səsini eşitdiyi üçün sözü ağızında qaldı. Şef isə rəsmi göstərməyinə və onlarla bağlı açıqlama verməyinə davam edirdi.

Bu dəfə o, lampanı Moris Leluarin* «Maneə» adlı akvarelinə tutdu. Küçənin düz ortasında Heraklı xatırladan iki yekəpər cavan əlbəyaxa olub və buna görə də portşezin¹ hərəkəti dayandırılıb. Portşezin xırda pəncərəsindən yaraşıqlı bir qadın sıfəti gözə dəyir və bu sıfətdə nə qorxu, nə də səbirsizlik oxunur... əgər düzünü öyrənmək istəyirsinizsə, bu qadın iki yekəpərin davasını dərin maraqla süzür.

Valter izah elədi:

– Digər otaqlarda da rəsm əsərləri asılıb, amma onlar geniş rəğbət qazanmayan və ya çox da tanınmayan rəssamların işləridir. Burada isə mənim «Kvadrat salon»umu görüsünüz. Hazırda mən

¹ Portşez – daşına bilən yüngül kreslo növü



cavan, çox cavan rəssamların işlərini satın alıram, onları yedəkdə, yəni arxa otaqlarda saxlayır və şöhrət qazanacaqları günü gözləyirəm. İndi rəsm almağın əsl vaxtıdır, – deyə o, az qala, piçilti ilə əlavə elədi. – Çünkü rəssamlar acıdan ölürlər... qara qəpiyə...

Amma Düruanın gözünə daha heç nə görünmürdü, dirləsə də, heç nə eşitmirdi. Xanım de Marel buradaydı, düz onun arxasında dayanmışdı. İndi neyləsin? Dönüb ona baş əysə, görən, qadın arxasını çevirməz və ya onu acılamaz ki?! Əgər indi yaxınlaşmasa, məclisdəkiler onun barəsində nələr düşünər?

Dürua «Hər halda, rastlaşma anını bacardıqca ləngitmeliyəm» deyə qət elədi. Həyəcanı elə yüksəldi ki, hətta xəstə olduğunu bəhanə edib, evə dönmək fikri də ağılna gəldi.

Rəsmlərlə tanışlıq bitdi. Valter lampanı masaya qoydu və yeni qonağını qarşılamağa getdi. Dürua isə guya, tabloların seyrindən doymayılmış kimi oradan aralanmadı.

Başını tamam itirmişdi. İndi neyləməliydi, görən? Qulağına səslər, söhbətlərin ayrı-ayrı təfərruatları gəlib çatırdı.

Xanım Forestye ona müraciət elədi:

– Qulaq asın, cənab Dürua.

O, tez qadına sarı getdi. Qadın onu bal təşkil edən bir rəfiqəsiylə tanış etməyi və bu barədə «Fransız həyatı»nın xronikasında bir xəbər çıxmاسını arzulayırdı. Dürua Mizildandı:

– Əlbəttə, yazarıq, xanım, əlbəttə...

Xanım Marel onun lap yaxınlığındaydı. Amma onun nə geri dönməyə, nə də buradan uzaqlaşmağa cəsarəti çatırdı.

Birdən ona elə gəldi ki, belə davam etsə, lap ağılını itirəcək.

Xanım Marel aşkar duyulacaq şəkildə:

– Salam, Əziz dost, – dedi. – Məni tanıdınız?

O, cəld geri döndü. Qarşısında duran mehriban və gülərüzlu xanım əlini ona uzatdı.

Dürua onun əlini ehtiyatla ovcuna aldı: hələ də bunun arxasında bir hiylə və ya tələ olacağından şübhələnirdi.

Qadın heç nə olmayılmış kimi soruşdu:

– Nə olub sizə belə? Nə vaxtdır heç görünmürsünüz?

Özünü birtəhər ələ almağa çalışan Dürua üdüleyib-tökdü:

– Çox məşğul idim, xanım, çox məşğul idim. Cənab Valter ciy-nimə yeni vəzifələr yükleyib, ona görə də işim başdan aşır.

Xanım de Marel diqqətlə onun sıfətini süzürdü: bu baxışlar Düruya yalnız və yalnız sıcaq münasibət vəd edirdi.

Qadın:

– Xəbərim var, – dedi. – Amma bu, sizin dostları unutmağınız üçün bir əsas ola bilməz.

Orada yenicə peyda olan, əlləri və yanaqları pörtmüş, öz dekolte paltarı və saç düzülmüylə diqqətləri üzərində toplayan işşman qadın onların söhbətini yarımcıq qoydu. Bu xanımın ağır ləngərli yerişinə baxmaqla onun budlarının necə iri və ətli olduğunu təxmin etmək çətin deyildi.

Həminin dərin saygıyla qarşılılığı bu qadını süzən Dürua, xanım Forestyedən soruşdu:

– Kimdir bu xanım?

– Vikontessa de Persmürdür. «Bəyaz pəncə» imzasıyla qəzetdə yazıları dərc olunur.

Dürua necə heyrətləndisə, qəhqəhə çəkməkdən özünü güclə saxladı:

– Bəyaz pəncə! Bəyaz pəncə! Mən də elə sanırdım ki, o, sizin kimi cavan bir cavanəzəndir. Deməli, o «Bəyaz pəncə» bu imiş, eləmi? Əcəb məzəlidir, vallah, heç söz ola bilməz!

Qulluqçu qapıda peyda oldu və:

– Yemək süfrəyə verilib, – deyə elan elədi.

Ziyafət sadə, amma şən keçdi: adətən, belə ziyafətlərdə süfrə arxasında hər şeydən və heç nədən danışılır. Dürua cənab Valterin böyük qızı, çırkin Roza ilə xanım de Marel'in arasında oturmuşdu. Bu ikinci xanımla qonşuluq Düruanı bir az sıxsa da, qadın özünü son dərəcə sərbəst aparır, özünəməxsus hazırlıqla dil-dil ötürdü. İlk başda Dürua həyecandan özünü narahat hiss edirdi, taktdan çıxmış musiqiçi kimi çəşbaş qalmışdı. Amma yavaş-yavaş bu ürküyə qalib gəldi və onların vaxtaşırı sual dolu baxışlarındakı ifadələr get-gedə əvvəlki vaxtlara məxsus məhrəmlik hissi qazandı.

Qəfildən nə isə onun pəncəsinə toxundu. Ayağını azca irəli uzatmaqla, o, xanım de Marel'in ayağına toxunsa da, qadın ayağını geri çəkmədi. Həmin an onların hər ikisinin başı öz qonşularıyla söhbətə qarışmışdı.

Düruanın ürəyi həyəcanla çırpinirdi, odur ki o, dizini də qadının ayağına dirədi. Qadın xərif bir təkanla buna cavab verdi. Kişi anladı ki, onların eşq macərası davam edəcək.



Bəs sonra bir-birinə nə dedilər? Elə bir şey deməsələr də, hər dəfə baxışları toqquşanda ikisinin də dodaqları ehtirasdan səyridi.

Əlbəttə, Dürua şefin qızına qarşı da diqqətsiz davranışmadı və ara-sıra onunla söhbətləşdi. Bu qız da adama elə eynilə öz anası kimi, yəni dilinə gətirdiyi sözlər üzərində düşünmədən cavab verirdi.

Valterin sağ tərəfində oturan vikontessa de Persmür lap kraličanı xatırladırdı. Onu süzən Düruanın sıfatında istər-istəməz təbəssüm yaranırdı.

O, xanım de Mareldən qısıq səslə xəbər aldı:

– Bəs o biri xanımı, «Pənbə domino» imzasıyla yazanı necə, tanıyırsınız?

– Baronessa de Livari? Əla tanıyıram.

– O da buna bənzeyir?

– Yox. Amma o da məzəli tipdir. Altmış yaşlarında, şüvül kimi arıq, taxma dişləri və buruq saçları olan, Restavrasiya döhnəminə aid geyimə və zövqə malik bir qarını gözləriniz önünə gətirin.

– Kökü çoxdan kəsilən belə örnəkləri bunlar haradan tapır?

– Təsadüfən varılananlar həmişə aristokratianın qırıq-qırılığına möhtac olurlar.

– Bəlkə, bunun bir başqa səbəbi var?

– Başqa səbəbi yoxdur.

Bu vaxt şef, o iki deputat, Jak Rival və Norber de Varen siyasetdən danışındılar. Aralarında yaranan mübahisə isə hətta süfrəyə desert gələndə də səngimək bilmədi.

Maelis əhli qonaq zalına dönəndə Dürua, xanım de Marelə yanaşıb, gözlərinin içini baxaraq ona dedi:

– Sizi evə ötürməyimə izin verərsiniz?

– Yox.

– Niyə ki?

– Çünkü hər dəfə buradakı ziyaflılarından sonra qonşum cənab Laroş-Matye məni evimə aparırla.

– Onda nə vaxt görüşək?

– Səhər qəlyanaltısına bizə gəlin.

Başqa hər hansı kəlmə kəsmədən onlar aralandılar. Ziyaflı Düruaya cansıxıcı gəldiyindən o da az sonra oranı tərk elədi. Pilləkənlə enərkən Norber de Vareni haqladı. Qocaman şair onun qoluna girdi. Fərqli mövzularda ixtisaslaşsalar belə, bu cavanın

simasında özünə rəqib qazanmaqdan çəkinən Norber de Varen ona əsl ata nəvazişiyə yanaşırıdı. Düruanın sorusunu:

– Bəlkə, bir az məni ötürəsiniz?

Dürua razılaşdı:

– Məmmənuniyyətlə, ustad.

Bu ayazlı qış gecəsi Paris küçələrindən əl-ayaq çekilmişdi. Onlar Malzerba bulvarıyla irəliləməyə başladılar. Belə gecələrdə səma adama daha dərin, ulduzlar isə hədsiz dərəcədə əlçatmadı görünür, əsən soyuq küləkdə isə gözlə görünən səma cisimlərin-dən daha uzaqlardakı fəzaların havası duyulur.

Bir müddət hər ikisi susdu. Söhbətə nərdivan qoymaq üçün, ən nəhayət, Dürua dilləndi:

– Bu Laroş-Matye son dərəcə ağıllı və təhsilli birisinə bənzəyir.

Ahil şair mızıldandı:

– Sizə elə geldi?

Bu sualdan Dürua karixlığı üçün inamsızlıqla:

– Hə, – dedi. – Axı o, palatanın ən başbilən üzvlərindən biri sayılır.

– Ola bilər. Balıq olmayan nohurda xərcəngi də balıq sayarlar. Bilirsinizmi, əzizim, bütün bu adamlar son dərəcə məhduddurlar, fikirləri-zikirləri ancaq mənfəətin və siyasetin yanındadır. Belə dayaz adamlarla isə bizlər üçün dəyər kəsb edən məsələlər barədə danışmaq mümkün deyildir. Anyer körpüsünün altından axan Sena çayının səthi kimi bunların da beyinləri lıl, daha doğrusu, tullantı təbəqəsiylə örtülib. Nəfəs almaq üçün dəniz sahilində dayanarkən qarşınızda açılan geniş üfüqlər qədər hüdudsuz marağa, bilgiyə sahib bir insan tapmaq bilsəniz necə çətindir! Vaxtilə mən belələrini tanıyırdım – amma indi çoxusu dünyadan köçüb.

Səlis danişsa da, hiss olunurdu ki, Norber de Varen səsini qısır, əks halda, şairin səsi bu sağır gecənin bağrında qulaqbatırıcı əks-səda doğurardı. İndi o, həyəcanlıydı: görünür, qüssədən sıxılan könlünün bütün incə simləri ehtizaza gəlmışdı: adətən, şaxta düşəndə torpaq eynilə beləcə lərzəyə gəlir.

Şair sözünə davam elədi:

– Bir də ki istedadın oldu-olmadı, onsuz da bu həyatda hər şeyin qaçılmaz bir sonu vardır!

O susdu.



Dürua daxilən yüngüllük duyurdu. Gülümsəyərək dedi:

– Görürəm, əziz dostum, bu gün kefiniz yoxdur.

Norber de Varen razılaşmadı:

– Əslində, oğlum, mən həmişə bu əhvalda oluram. Bir az dözün: bir neçə ildən sonra eyni şeyi siz də yaşayacaqsınız. «Həyat» dedikləri bir dağdır. Yoxuşda ikən həmişə yuxarı baxan insan bəxtiyləq duyur. Elə ki o, zirvəyə qalxır, onun üçün eniş mərhələsi başlanır, dağın ətəyində isə onu ölüm gözləyir. Yoxuş çətin, ağır, eniş isə sürətli olur. Sizin yaşınzda bizlər də şən idik. İçimiz sonsuz ümidiylə doluydu, halbuki onların çoxusunun heç vaxt gerçəkləşməyəcəyini yaxşı bilirdik. Mən yaşda birisini isə artıq ölümdən başqa heç nə... gözləmir.

Dürua gülümsədi:

– Lənət şeytana, canımı lap üzütmə saldınız.

Norber de Varen yenə etiraz elədi:

– Yox, indi siz məni anlayacaq durumda deyilsiniz, amma bir vaxtlar bütün bunları sizinlə paylaşıdığımı xatırlayacaqsınız. Elə bir gün gəlir ki, – bəziləri üçün o gün çox da uzaqda deyil – artıq gülüb-danişacaq halda olmursan və baxdığın hər guşədə gözünə ancaq ölüm mələyi görünür. Siz bu «ölüm» kəlməsinin nə ifadə etdiyini də anlamaq iqtidarında deyilsiniz! İndi o, sizə boş bir səs yiğini kimi gəlir. Mənə isə əsl dəhşət aşılıyır. Onun gerçək anlamını niyə görəsə insan qəfildən və buna hər hansı səbəb olmadan fəhm etməyə başlayır və həmin andan həyatdakı hər şey onun gözündə dəyişir. Bu son on beş ildə həmin yaşantının qurdək içini necə gəmirdiyinin fərqindəyəm mən. Hər gün, hər saat o, varlığımın ən dərin qatlarına nüfuz etdiyindən mən daim özümü az sonra yerlə-bir olacaq bina kimi hiss edirəm. Həmin hiss məni o dərəcədə eybəcər kökə salıb ki, özümü tanımaqdə çətinlik çəkirəm. Otuz il öncə həyat eşqi ilə coşub-daşan, gümrəh və güclü birisi olduğum halda, indi o adamdan əsər-əlamət qalmayıb. Mənim şəvə saçlarımı o sarsıntıının hansı əzmlə, günbəgün artan inadla bəyaz rəngə boyadığının şahidiyəm! Hamar dərimi, əzelələrimi, dişlərimi, o cavan bədənimə əlimdən alan o duyğu mənə təkcə ruhumu qıydı və tezliklə onu da alacağı şübhəsizdir. Hə, o yaramaz bütün varlığımı gəmirib. Hiss olunmadan, aramsız, saniyəbəsaniyə, amansızcasına gəmirməklə məni yeyib, dağıdır. Ona görə də indi nəyə

əl atıramsa, ölümün təmasını duyuram. Atdiğım hər addım məni ona yaxınlaşdırır, etdiyim hər hərəkət, aldiğım hər nəfəs, sanki, o iyrənc ölümün xeyrinədir. Nəfəs almaq, yemək-içmək, yatmaq, çalışmaq, arzular qurmaq – əslində, elə ölmək deməkmiş. Ən nəhayət, yaşamağın özü də ölümə yolçuluq imiş!

Eh, siz hələ bütün bunlardan xəbərsizsiniz! Əgər vur-tut on beş dəqiqə bu barədə düşünsəydiniz, bunun fərqiñə varardınız. Həyatdan nə umursunuz? Sevgimi? Beş-altı öpüş dadınca, sizin həzz duyğunuz korşalacaq. Daha nə istəyirsiniz? Pulmu? Nə üçün? Qadınlara sahiblənmək üçün mü? Əcəb həzmiş! Yoxsa tixanınca yemək, piylənmək və gecə sübhəcən podaqra sancılarından bağırmaq üçün?

Başqa nə istərdiniz? Şöhrətmi? Bəs əgər həyatınız sevgidən məhrumdur, neyləyəcəksiniz onu? Başqa nə istəyirsiniz? Axi onsuž da son nəticədə hər cehdiniz ölümlə nəticələnəcək?!

İndi o görüntüsü mənə elə yaxınlaşış ki, çox vaxt əlimi uzadıb onu qovmaq keçir könlümdən. Amma o, torpağın üstünə yayılır, fəzəni doldurur öz varlığıyla. Hər yerdə ona rast gəlirəm. Yolun ortasında tapdanmış böcək də, xəzəllər də, dostumun saqqalındakı dən də ürəyimi deşir və deyir: «Budur o!» Gördüyüm işi, gözümə sataşan görüntüləri, yeyib-içdiyimi, sevib-xoşladığım hər şeyi: ay işığını, günəşin qürubunu, göylərlə birləşən dənizi, yatağına sığmayan çayları, istədiyin qədər hələ ciyərlərinə çəkmədiyin yay axşamlarının sərinini – mənə zəhər edir o!

Qocanın nəfəsi daraldığı üçün o, ağır yeriyirdi. Özünü uca səslə düşünməyə köklədiyi üçün, sanki, yol yoldaşının varlığını unutmuşdu. O, sözünə belə davam elədi:

– Oradan geri hələ heç kim qayitmayıb, heç kim... Heykəllərin töküldüyü qəlibləri, hər hansı əşyanın biçimini dəfələrlə və eynilə təkrarlayan qəlibləri qoruyub saxlamaq mümkün olduğu halda, mənim bədənimin, üzümün, fikirlərimin, arzularımın təkrarlanması ehtimalı yoxdur. Halbuki bizdən sonra dünyaya gələcək milyonlarla, milyardlarla canlı məxluqun bir neçə kvadratsantimetrik sifətində yenə də gözlər, burun, alın, yanaqlar, ağız yerləşəcək, onların qəlbİ də, təxminən, mənimkina benzəyəcək, amma mən bir daha bu dünyaya gəlməyəcəyəm. Həm də ki dediyim bu saysız-hesabsız məxluqlar fərqli, son dərəcə fərqli olmalarına rəğmən, onlarda



məndən heç bir nişanə olmayıacaq, halbuki ilk baxışda onlar bir-birindən fərqlənməyəcəklər. Elə isə başımıza hansı çarəni qılmalı-yıq? Dərdimizi kimə deməliyik? Nəyə iman gətirməliyik biz? Dinlərin hamısı boş xülyadır: onların aşılıdıqları əxlaq uşaqlar üçündür, vədləri isə həm xeyli axmaq, həm də eçoistliyə hesablanıb. Bircə ölüm hər cür şübhənin fövqündədir.

O, ayaq saxlayıb Düruanın paltosunun yaxalığından tutmaqla, ağır-ağır sözüne davam elədi:

– Cavan oğlan, bütün bunlar barədə düşünün, günlərlə, aylarla, illərlə düşünün, yalnız onda bu həyata fərqli yanaşa biləcəksiniz. Sizi öz məngənəsində sixa biləcək hər şeydən uzaqlaşın, bundan ötrü fövqəlinsan cəhdələri göstərin. O halda siz, hələ həyatda ikən öz vücudunuzdan, maraqlarınızdan, qayğılarınızdan qurtulacaq, bəşəriyyətlə öz aranızda sədd ucaldacaq, çevrənizdə baş verənlərin arxasını, içini görəcəksiniz. O zaman anlayacaqsınız ki, romantiklərə naturalistlərin çəkişmələri və ya bündə barədə mübahisələr nə qədər əhəmiyyətsizdir.

Qoca addımlarını yeyinlədərək irəlilədi.

– Amma bu əsnada siz durumunuzdakı ümidsizlik dəhşətinə də anlayacaqsınız. Sonsuz şübhələr girdabına dalmanız sizi çırpınmağa məcbur edəcək. Var səsinizlə «Yardım edin!» bağırsanız da, səsi-nizə bir kimsə hay verməyəcək. Əlinizi uzadıb kömək diləyəcək, yalvaracaq, yardım, qarşılıqlı sevgi, təsəlli və xilas barədə nələrsə deyəcəksiniz – amma yenə də dadınıza kimsə yetişməyəcək.

Görən, biz niyə belə əzaba məhkumuq? Görünür, ona görə ki, biz bu dünyaya ruhumuzun yox, bədənimizin ehtiyaclarına uyğun tərzdə yaşamağa gəldiyimiz üçün. Amma malik olduğumuz düşünmə qabiliyyəti, getdikcə dərinləşən ağılımız gündəlik məişətin ətaləti ilə barışmaq istəmir. Hərdən bu adı adamlara diqqət yetirin: başlarına hər hansı fəlakət gələnə qədər onlar şad-xürrəm yaşayırlar, çünkü dünyanın dərdini çəkmək hissi onlara yaddır. Heyvanlar da bu dərddən bixəbərdirlər.

Qoca təkrar ayaq saxlayıb bir neçə saniyə düşündü, sonra sustalmış və artıq təslim olmuş bir səs tonuyla dedi:

– Mən ölmüş varlığam. Çünkü nə atam, nə anam, nə bacım, nə qardaşım, nə arvadım, nə uşağım, nə də Allahım var.

Bir müddət sükut edəndən sonra dedi:

– Mənim yalnız qafiyəm var.

Gözlərini göydən yerə ölgün işiq saçan aya dikib bu misraları söylədi:

Bu qaranlıq həyatın sırrını göydə gəzdim,
Saralmış ayın altda səfildim həmin gecə.

Onlar Həmrəylik körpüsündən keçməklə Burbonlar sarayını geridə qoydular.

Norber de Varen təkrar sözə başladı:

– Evlənin, dostum. Mən yaşda birisinin tənhalıqda nələr çəkdiyini xəyalınıza da gətirə bilməzsınız. Yalqızlıq mənə çəkilməz qüssə hissi aşılıyır. Axşamlar evdə, buxarının böyründə oturub qızınanda dünyada yappyalnız olduğumu sanıram, elə bil ki, canımı qaramat basır, özümü gözə görünməz təhlükələrin, varlığı fəhmlə sezilən sırlı qüvvələrin əhatəsində hiss edirəm. Adını bilmədiyim qonşumla məni ayıran arakəsmə, sanki, bizi pəncərədən görünən ulduzlar qədər uzaqlaşdırır. Lal divarlar üstümə yeriyir, canımı təşviş və qorxu dalğaları bürüyür. Tənha yaşadığım o otağın dərin sükutunda dözülməz bir kədər uyuyur! Adamın nəinki vücudu, hətta ruhu da sükuta gömülür. Altındaki stulun cırıltısından canına vicvicə düşür, çünki o qaramat basmış yuvada hər bir hənerti gözlənilməz olur.

Bir ara susan qoca əlavə elədi:

– Yaşa dolan birisinin övladlarıyla təskinlik tapmasından gözəl nə ola bilər axı?!

Onlar Burqund küçəsinin ortasına yetişmişdilər. Şair yüksək bir binanın girişindəki zəng düyməsini basdı.

– Cavan oğlan, bayaqdan bəri qocafəndi deyinmələrimə heç fikir verməyin, yaşınıza uyğun bir yaşam qurun. Xudahafiz! – deyə o, yol yoldaşının əlini sıxaraq, qaranlığa qarışdı.

Qəlbinə ağır hissələr dolan Dürua yoluna davam elədi. Elə bir az öncə o, dibi skeletlərlə dolu dərin bir çuxura boylanmışdı və az sonra özünün də oraya yuvarlanacağını qaçılmaz sayırdı. Öz-özünə deyindi:

– Lənət şeytana! Bunun evində olmağın necə üzücü olacağını təsəvvür edirəm. Hər nə qədər üzüyola olsam da, onun fikirlərini açıqladığı məkandakı birinci sırada qoy mən yox, başqaları otursun!



Bu ara o, karetdən enib evinə sarı yönələn və ətrafına ətir saçılan bir xanıma yol verməli oldu. Havada süsən və minaçıçayı qoxuları bir-birinə qarışmışdı. Dürua bu ətri həvəslə ciyərlərinə çəkdi, bundan sinəsi qabardı, ürəyini isə nikbinlik dalğaları bürüdü. Günü sabah xanım de Mareli görçəcəyi barədə düşündü və qadını bircə kərə xatırlaması onun varlığında sıcaq bir giziltinin dolaşmasına rəvac verdi.

Çevrəsindəki hər şey ona gülümşünürdü, həyat ona iltifat sərgiləyirdi. Ümidi lərin gerçəkləşməsi necə də gözəlmış!

Özünü həzlərin zirvəsində hiss edərək yuxuya getdi və sübh tezdən yatağından qalxdı ki, görüşdən öncə Bulon meşəsindəki xiyanətəndən bir az gəzişsin.

Rüzgar öz yönünü dəyişmiş, gecə ərzində hava bir az da yumşalmışdı. Günəş aləmə şəfqətlə işiq saçırı, hava apreldəki qədər iliq idi. Bulon meşəsində dolaşmağı sevənlərin çoxusu burada, bu müləyim və parlaq səmanın seyrinə toplaşmışdır.

Bahar mövsümündə peydə olan yaşıllığın rayihəsini xatırladan təmiz və xoş havanı ciyərlərinə çəkən Dürua ağır addımlarla irəli-ləyirdi. Zəfər tağının yanından ötüb yoluñ kənarıyla uzanan və atlılar üçün nəzərdə tutulan geniş xiyanətəndən çıxdı. Burada baxışları atını dördnala və ya lōhrəm yerişə çapan kübar kişilərə, qadınlara sataşdıqda, qismən də olsa, bir həsəd hissi duydu. Bu reportyor peşəsi sayəsində o, məşhur adamların bilicisinə, Paris qal-maqallarının canlı ensiklopediyasına çevrilmişdi. Buradakı bütün bu adamları o, adbaad tanıydı, onların həm sərvətinin miqdarına, həm də gizli sırlarınə bələd idi.

Yanından ötən qadın süvarilərin əyinlərindəki tünd mahud parçadan tikilmiş kostyumları onların tənlərinə kip otururdu. Üz-göz-lərindən isə at belində oturan bütün qadılara məxsus qürur və yenilməzlik ifadəsi yağırdı. Dürua isə bu ara, eynilə kilsədə ayələr oxuyan keşiş kimi qısıq səslə, gözünə dəyən adamların soyadlarını, titullarını və vəzifələrini, habelə onların gerçek və ya dedi-qoduya səbəb olan aşnalarının adlarını dilinə gətirirdi. Adlar bir-birini əvəz edirdi: «Baron de Tankle, knyaz de la Tur-Engeran», sonra bir başqası səslənirdi: «Lesbos adasının sakinləri* – «Vodevil» teatrından Luiza Mişo və «Opera»dan Roza Marketen».

Bu oyun ona son dərəcə məzəli gəlirdi: bununla o, bir daha əmin olurdu ki, bu özündənrazi insan görüntülərinin arxasında onların

zatındaki və özünü vaxtaşırı bürüzə verən alçaqlıq yatmaqdadır. Bu kəşf ona sevinc, rahatlıq və ruh yüksəkliyi bəxş eləyirdi.

Ən abırsız şayılərin hədəfi olan şəxsləri baxışlarıyla axtaran Dürua uca səslə:

– İkiüzlülər! – dedi.

Buradakı süvarilər arasında, deyilənlərə görə, ustalıqla kart dəyişdirməyi bacaranlar da az deyildi: hər halda, qumarxanaların belə adamlar üçün yeganə, tükənməz və şübhəli qazanc mənbəyi olduğu gün kimi aydın idi. Bunlara nisbətən daha çox ad çıxaranlar isə əsasən xanımlarının maddi sərvəti sayəsində baş gırleyirdilər və digərləri də bunun fərqində idilər. Yerdə qalanları isə, məlumatlı mənbələrin dediyinə görə, məşuqələrinin hesabına dolanırdı. Bir çoxları borclu qalmağı sevmirdi (bu, yaxşı adətdir!), amma onların bunun üçün pulu haradan tapdıqları heç vaxt dilə getirilməzdı, çünkü bu, xeyli qaranlıq bir sırr kimi qorunurdu... Düruanın gözləri qarşısında var-gəl edənlər arasında sərvətini oğurluq, çapqın sayəsində qazansalar da, şəhərin ən zəngin evlərinə gediş-gəlişi olan varlılar da az deyildi. Xırda burjuaların önlərində ehtiramla papaq çıxardıqları hörmətli şəxslər də burada gözə dəyirdilər, amma bu kübar cəmiyyətinin astarına bələd olanlar yaxşı bilirdilər ki, məhz bu cür adamlar iri dövlət qurumlarını heç çəkinmədən soyub-talamaqla məşguldurlar. Bəziləri bakenbard, digərləri isə sadəcə, bığ saxlayan bu cənabların üzündəki yekəxana ifadə və bir-birinə kip sıxlımlı dodaqlar onların hamısı üçün xarakterik cəhət idi.

Düruanı gülmək tutdu:

– Əcəb tayfadırlar, vallah! – deyə təkrarladı. – Hamısı da firıldاقçı və əliəyri!

Bu dəmdə açıq tipli, yaraşıqlı bir araba onun yanından sürətlə keçdi: qoşqudakı bir cüt atın yalı və quyruğu havada yellənirdi. Atların yuyənini çəkən samansaçlı cavan bir qadın idi. Eşq macəralarıyla tanınmış bu qadının arxasında bir cüt qrum¹ gözə dəyirdi. Dürua ayaq saxladı: bu xanıma baş əymək, ehtirasını kimsədən əsirgəməyən bu qadını alqışlamaq keçirdi içindən, çünkü yorğan altda qazandığı mövqeyi bunca ikiüzlü kübarın gəzintiyə çıxdığı bir yerdə və saatda belə cilgilincliqla sərgiləmək adamdan cürət istəyirdi.

¹ *Qrum* – ingiliscə «groom» sözü at belindəki ağasını müşayiət edən nökər deməkdir.



Bəlkə də, Dürua dumanlı şəkildə də olsa, özüylə bu qadın arasında ortaq bir özəllik sezmişdi, bu cavanəzənin xəmirində özünə doğma gələn, onların cinslərini və ya ruhlarını oxşar edən bir şey göründü və Dürua da nə vaxtsa bu qadın kimi öz məqsədinə çatmaq üçün eyni cüreti göstərəcəkdi.

Geriyə dönüşdə içində dərin məmnunluq hissi vardı, ağır-ağır addımlasa da, keçmiş sevgilisiylə vədələşdikləri yerə vaxtından əvvəl gəlib çıxdı.

Ona yaxınlaşan qadın dodaqlarını öpüş üçün elə uzatdı ki, elə bil, aralarında heç nə olub-bitməmişdi. Hətta qadın, adətən, öz evində məşuqundan qızığın ehtirasını gizlətmək üçün yaranıldığı ehtiyat pərdəsini də bir neçə saniyəliyinə yırtıb atmışdı artıq.

Düruanın ucları buruq bığlarından öpən qadın dedi:

– Əzizim, heç bilirsən başıma nə oyun gəlib? Səninlə birlikdə misilsiz, həm də bütöv bir bal ayi keçirməyi planlaşdırırdım, amma ərim qəflətən başımın üstünü kəsdirdi: onu məzuniyyətə buraxıblar. Amma sənsiz, həm də o umu-küsüdən sonra ayyarım dözə bilməyəcəyim üçün düşündüm və bu durumdan bir çıxış yolu tapdim: sənin barəndə ona söz açmışam və buna görə də sən bazar ertəsi bizə gələndə sizni tanış edəcəyəm.

Dürua duruxdu: bu yüngülvari çağşınlığı indiyədək onun arvadına aşnalıq etdiyi birisinin evinə qonaq sıfətiylə getməsindən irəli gəlirdi. Xərif utancaqlığın, baxışlarının, hər hansı boş bir şeyin onu ələ verəcəyindən çəkinirdi. Odur ki donquldandı:

– Yox, mən sənin ərinlə tanış olmayı münasib görmürəm.

Düruanı heyrətdən geniş açılmış gözlərlə süzən qadın isə israrından əl çəkmirdi:

– Axi niyə, hə? Bu nə sözdür?! Bu ki adı bir şeydir! Vallah, incimə, amma mən səni daha ağıllı birisi sanırdım.

Bu söz ona toxundu:

– Yaxşı, mən bazar ertəsi nahar yeməyinə sizə gələcəyəm.

Xanım de Marel əlavə elədi:

– Məclis abırı görünsün deyə, Forestyeni də dəvət edərəm. Əslində, sənə etiraf etməliyəm ki, heç qonaq-qara sevən birisi deyiləm.

Bazar ertəsinə qədər Dürua qarşidakı görüşlə bağlı heç nə düşünmədi. Amma pilləkənlə xanım de Marelin mənzilinə qalxanda

içini anlaşılmaz bir narahatlıq hissi bürüdü: ona dinclik verməyən heç də aşnasının əriylə əl görüşməsi, onun çörəyini yeməsi, şərabını içməsi deyildi: yox, o, sadəcə, qorxurdu və nədən qorxduğunu heç özü də anlamırı.

Jorju qonaq otağına ötürdülər və hər zaman olduğu kimi, orada gözləməli oldu. Sonra qapı açıldı və saqqalı çallaşmış, ucaboylu, sinəsi ordenli bir kişi otağa girdi. Çox diqqətlə və səliqəli geyinmiş bu adam yüksək nəzakətlə dedi:

– Cənab, sizinlə tanışlığımızdan çox məmnunam. Xanımım barənizdə mənə xeyli danışıb.

Çöhrəsinə kifayət qədər dostyana ifadə verməyə çalışın Dürua ev sahibinə tərəf gedərək onun əlini xüsusi istiqanlılıqla sıxdı. Amma hər ikisi oturandan sonra Düruanın həmişəki dili-dilçəyi harayasa qeyb oldu.

Buxarıya odun atan cənab de Marel soruşdu:

– Qəzetlərdə çoxdan çalışırsınız?

Dürua:

– Bir neçə ayancaq olar, – dedi.

– Belə de. Onda sürətlə yüksəlmisiniz!

– Elədir, görünməmiş sürətlə.

Sonra o, ilk dəfə bir araya gələn və tanış olan adamların yaralandığı ümumi sözlərin köməyi ilə oradan-buradan danışdı və bu ara nə danışlığına diqqət yetirməyə gərək də duymadı. Amma artıq içi rahat idi, düşdürüdə durum indi ona məzəli gəlirdi. Cənab de Marelin ağarmış saçları və ciddi sir-sifəti Düruaya gülünc təsir bağışlaşdırğından ona baxa-baxa bunları düşünürdü: «Ay qoca kaf-tar! Mən sənə buynuz, sənə buynuz bağışlamışam». Həyasızlıqdan qaynaqlanan daxili məmnunluq hissi yavaş-yavaş varlığına hakim kəsilirdi və o, yaxalanmamış oğrular sayağı sonsuz sevinc hissindən uçurdu. Qəflətən Dürua qarşısındaki bu adamlı dostluq qurmaq, onun güvənini qazanmaq, ən məhrəm sırlarınə ortaq olmaq xəyalına düşdü.

Gözlənilmədən xanım de Marel içəri girdi, söhbətləşən kişiləri işvəli və hiyləgər baxışlarla sözərək qonağa yanaşdı. Adətən, bu qadının əlini öpən Dürua ərinin yanında buna cürət eləmədi.



Qadın həm şən, həm də özündən arxayıñ idi. Görünür, həyatı boyu aşkar prinsipsizliyi özüñə şuar edən, buna görə də üzü üzlər görən bu xanım baş tutmuş bugünkü görüşü təbii və normal bir şey kimi qəbul edirdi. Sonra Lorina otağı daxil oldu və hər halda, atasından çəkindiyi üçün görünməmiş bir utancaqlıq sərgiləyərək alınıñ öpüş üçün Jorja uzatdı.

Anası soruşdu:

– Bəs bu gün niyə onu «Əziz dost» adlandırmadın?

Ləyaqətinə toxunulubmuş kimi davranan qızçıqaz pörtdü: sanki, onunla bağlı dilə gətirilməsi ayb sayılan bir şey deyilmişdi, elə bil, onun qəlbinin dərin guşələrində saxladığı məhrəm və bir qədər xəcalətverici sırrı ortaya çıxmışdı.

Sonra Forestyelər gəldilər. Şarlıñ xəstəhal görkəmindən hamı heyrətə qapıldı. Son bir həftə içində onun sıfəti əl boyda qalmışdı, durmadan öskürdüyü üçün rəngi avazımışdı. O, həkimin göstərişinə əsasən gələn cümlə axşamı xanımıyla Kanna gedəcəyini bildirdi.

Onlar çox oturmayıb getdilər.

Başını yırğalayan Dürua dedi:

– Mən biləni bu adamın işi fırıldır. O, tezliklə canını bizlərə tapşıracaq.

Cənab de Marel laqeydliklə bu fikri təsdiqlədi:

– Hə, bunun kitabı bağlanıb. Amma nikahı görünməmiş dərəcədə uğurlu sayılımalıdır.

Dürua soruşdu:

– Bəyəm xanımının ona çox köməyi dəyir ki?

– Qadının onun əvəzinə hər şeyi elədiyini söyləmək daha doğru olardı: geniş çevrəsi olan bu qadın ilk baxışda özünü heç kəslə görüşmüştür kimi göstərsə də, əslində, ərinin bütün işlərini düzüb-qoşur. İstənilən vaxt və ağlagəlməz üsullarla seçdiyi hədəfə yetişir. Onun kimi incə və çevik intiqqa ustası hələm-hələm ələ düşməz! Mənsəb ardınca qaçan birisi üçün bu xanım vazkeçilməz xəzinədir.

Dürua maraqlandı:

– Yəqin ki, əri ölündən sonra o, ləngimədən və təkrar ərə gedəcək?

Xanım de Marel söhbətə qoşuldu:

– Hə. Hətta indinin özündə də birisini gözaltı elədiyini eşitsəm, şəxsən mən heyrətlənmərəm... ən azından... hər hansı deputat...

bəlkə də, bunu istəməz, çünki... çünki... əxlaq baxımından... ciddi maneələr ortaya çıxa bilər... Düzünə qalsa, bildiyim bir şey yoxdur. Bu barədə bu qədər də yetər.

Cənab de Marel donquldandı:

– Heç vaxt sözünü axıra qədər açıb demirsən: sənin bu xasiyyətinə heç təqdir eləmirəm. – Onun danışq tərzində əzvay bir acıq duyulurdu. – Başqalarının işinə burun soxmağa dəyməz. Qoy hamı vicdanının diktə etdiyi kimi davransın. Həm də bu qayda hamı üçün eyni dərəcədə keçərlidir.

Oradan ayrılan Dürua həyəcanlıydı və dumanlı şəkildə də olsa, qarşısında yeni imkanlar açıldığını sezirdi.

Səhərisi gün o, Forestyegilə baş çəkdi: ev sahibləri səfər hazırlıqlarını bitirmək üzrə idilər. Divanda uzanan Şarl böyük çətinliklə nəfəs alırdı. Dönə-dönə:

– Gərək bir ay önce buradan gedəydim, – deyirdi.

Səfərlə bağlı hər şey Valterlə danışılsa da, Şarl Dürua ya da işlə bağlı bəzi tapşırıqlarını verdi.

Evdən çıxmazdan önce Jorj dostunun əlini hərarətlə sıxdı.

– Haydi, dostum, tezliklə görüşəcəyik!

Xanım Forestye onu ötürmək üçün qapıya çıxdı. Dürua ruh yüksəkliyi ilə qadına üz tutdu:

– Aramızdakı danışığın unutmamısınız ki? Axi biz sizinlə dost və tərəfdaşıq, elə deyilmi? Ona görə də əgər hər hansı səbəbdən sizə gərək olsam, heç çəkinməyin. Bir telegram göndərin, qulluğunuzda hazır olum.

Qadın piçıldı:

– Təşəkkürlər, bunu unutmaram.

Qadının baxışlarından da eyni şey oxunurdu, amma bu ifadə daha incə və nüfuzedici idi.

Pilləkənlə enəndə Dürua daha önce Forestyegildə ötəri gördüyü de Vodrek lə rastlaşdı. Qrafın görkəmindən kədər yağırdı: bəlkə də, bu hiss məşuqəsinin onu tərk etməsiylə bağlıydı?

Onun qarşısında özünün kübarlığını sərgiləmək istəyən jurnalist qrafa əlüstü baş əydi.

De Vodrek bu təzimə nəzakətlə, amma bir az təkəbbürlə qarşılıq verdi.

Cümə axşamı hava qaralanda Forestyelər yola çıxdılar.



VII

Şarl gedəndən sonra «Fransız hayatı» redaksiyasında Dürua daha əhəmiyyətli birisinə çevrildi. Öz imzasıyla bir neçə baş məqalə çap etdirməklə yanaşı, o, xronikadakı yazılarını da davam etdirirdi. Şef hər bir əməkdaşın öz yazısı üçün cavabdehlik daşımاسını tələb edirdi. Hərdənbir polemikaya da girən Dürua hər dəfə çətin vəziyyətlərdən ustalıqla sıyrılmağı bacarırdı. Həm də ki dövlət xadimləri ilə vaxtaşırı dialoq qurması onda çevik və nüfuzedici düşüncə tərzi formalaşdırılmışdı: bu özəlliklər qəzetiñ siyasi şobəsində çalışan əməkdaş üçün vacib şərt sayılırdı.

Düruanın öündə açılan üfüqlərdə bir tək bulud var idi. Sağına-soluna daim nifrət püskürən və «Pero¹» adlanan bir vecsiz qəzetdə «Fransız hayatı»nın xronika şobəsinin müdürü barədə dalayıcı yazılar çap olunmuşdu. Həmin qəzetiñ anonim imza ilə yanan əməkdaşı cənab Valterin sözügedən şobəsini «başgicəlləndirici şobə» adlandırdırdı. Dürua hər nömrədə özüylə bağlı aşkar istehzalara, iynələmələrə və hər cür insinuasiyalara² rast gəlirdi.

Bununla bağlı Jak Rival ona:

– Əcəb səbirlisiniz, – deyəndə Dürua mızıldanmışdı: «Neyləmək olar? Hələlik birbaşa həmlə yoxdur».

Amma bir gün Dürua elə redaksiyanın kandarından içəriyə ayaq basan kimi Buarenar «Pero»nun yeni sayını ona uzatdı:

– Baxın, yena də barənidə xoşagelməz bir yazı çıxıb.

– Nə ilə bağlıdır?

– Ober adlı birisinin əxlaq polisi tərəfindən yaxalanması barədə boş bir xəbərdir.

Qəzeti alan Jorj «Dürua məzələnir»* başlıqlı yazıda bunları oxudu: «Fransız hayatı»nın misilsiz reportyorumun yazdığını görə və daha öncə bizim də xəbər verdiyimiz kimi, əxlaq polisi agenti tərəfindən həbs olunan xanım Ober, əslində, bizim xəyal məhsulumuzdur. Halbuki həmin xanım Monmartrda, Ekürey küçəsi on səkkiz ünvanında yaşayır. Valterin gədə-güdələrinin polis şobəsinin şərəf və ləyaqətini qoruyarkən hansı maraqlara xidmət etdiklərini bizlər

¹ Pero – lələk; mürəkkəb qələmi (rus.); (fr. – *La Plume*)

² İnsinuasiya – iftiira

çox yaxşı anlayırıq: axı həmin polis şöbəsi də Valterin ticarət əmələrini görməzliyə vurur. O ki qaldı həmin reportyorum özünə, onun bizlərə hər hansı sensasiyalı bir xəbər təqdim etməsi daha çox yerinə düşərdi. Axı indi o, günü sabah yalanlanacaq ölüm xəbərləri üzrə, tarixdə heç vaxt baş verməmiş döyüşlər üzrə, ağızına su alıb oturan monarxların təntənəli mərasimlərdəki nitqləri üzrə ixtisaslaşış. Bir sözlə, onun ustalıqla uydurduğu bütün bu məlumatlar, əslində, Valterin əlavə qazanclarının mənbəyini təşkil etməkdədir. Yaxşısı budur, o, bize əxlaqsız qadınlarla keçirdiyi gecələrdə öyrəndiyi şüx dedi-qoduları və ya uzaqbaşı, bəzi soydaşlarımıza görünməmiş qazanc gətirən məhsulların keyfiyyəti barədə lətifələr təqdim eləsin».

Təmkinini qoruyan Dürua dərin fikrə dalmaqla bir şeyin fərqiñə vardi: bütün bu əməllərin arxasında onun üçün son dərəcə pis bir şey gizlənməkdəydi.

Buarenar soruşdu:

– Bu məlumatları sizə kim təqdim eləmişdi?

Dürua hafizəsində öz əməkdaşlarını uzun-uzadı canlandırdı.

Ən sonda xatırladı:

– Hə, hə, bu, Sen-Poten idi!

Yazını bir daha oxuyandan sonra o, qəzəbindən çuğundur kimi qızardı: onu satqınlıqda suçlayırdılar.

Heyrətlə dedi:

– Deməli, belə! Onların iddiasına görə, mənə pul verirlər ki...

– Hə də, bu anlaşılır. Onlar sizə qara yaxırlar. Bu cür hallarda şef heç kimə güzəştə getmir. Xronika reportyorları çox vaxt...

Elə bu vaxt Sen-Poten gəlib çıxdı. Dürua ona sarı getdi.

– «Pero»dakı yazını oxumusunuz?

– Hə. Mən elə indicə xanım Oberin yanında idim. O qadın, həqiqətən, mövcuddur, amma həbsə-filana atılmayıb. Ona görə də bu şayiə əsassız imiş.

Dürua başlıovlu şefin yanına getdi. Onu soyuq və inamsız baxışlarla süzən şef açıqlamalarını dinləyəndən sonra tapşırıldı:

– Durub gedin o xanımgilə. Sonra isə elə bir təkzib yazılı hazırlayın ki, barənizdə bu cür yazılar yazılmamasına rəvac verməyəsiniz. Bunu deyərkən mən yazının sonluğununu nəzərdə tuturam, cüntki bu həm qəzetə, həm mənə, həm də sizə ləkə salır. Jurnalist, eynilə Sezarın xanımı kimi, hər cür şübhədən uzaq olmalıdır*.



Bələdçi kimi Sen-Poteni yanına alan Dürua bir faytona minibürücüyə:

– Monmartrdakı Ekürey küçəsi on səkkizə sürün! – deyə buyurdu.

Nəhəng binanın yeddinci mərtəbəsinə çıxmışlı oldular. Qapını onlara əynində yun kofta olan qarşı açdı.

Sen-Poteni gördükdə o:

– Yenə gelmişiniz? – deyib donquldandı.

Sen-Poten dilləndi:

– Özümlə polis müfəttişini də gətirmişəm ki, başınıza gələnləri yerli-yataqlı ona nağıl edəsiniz.

Qarşı onları içəri buraxdı.

– Sızdən sonra adını bilmədiyim bir qəzətdən də iki nəfər mənə baş çəkdi, – deyəndən sonra o, üzünü Düruaşa tutdu: – Cənab, siz də olub-keçənləri öyrənmək istəyirdiniz?

– Hə. Doğrudanmı sizi həbs edən əxlaq polisinin agenti idi?

Qarşı əllərini yellədi:

– Yox, cənab, elə bir şey olmayıb. Olmayıb elə şey. Hadisə belə olub. Bizim qəssab yaxşı ət satsa da, müştərilərə çəkidə kəf gəlir. Bunu tez-tez sezsəm də, heç vaxt dilə gətirməmişəm. Keçən dəfə ondan iki funt döyməlik ət istədim, çünkü qızımla kürəkənim mənə qonaq gələcəkdi. Bir də baxıb nə görürəm: o, mənim üçün ancaq tikə-para etləri və sümükləri yiğir tərəzinin gözünə. Düzdür, döyməlik ət sümüksüz olmur, amma gördüm yox, bu adam mənə ucdantutma sümük satmağa hazırlaşır. O sümüklərdən, bəlkə, raqu¹ bışirmək olardı, amma mən döyməlik ət istəmişəmsə, onun verdiyi şir-şindr əti neyləyəcəkdir? Mən bunu almaqdan imtina eləyəndə o, məni «qoca siçovul» adlandırdı, mən də ona «qoca fırıldaqçı» dedim. Ağzımız qızışınca onunla əlbəyaxa olduq, dükanın önünə xeyli, bəlkə də, bir yüz nəfər toplaşdı. Hamısı da hırıldayaraq bizə gülürdü! Ən sonda bir polis gəldi və bizi komissarın yanına apardı. Bir az orada saxlandıqdan sonra dışarıya qanlı düşmənlər kimi çıxdıq. Həmin vaxtdan mən əti başqa qəssabdan alır, o fırıldaqçının dükanının önündən də keçmirəm ki, başımı cəncələ salmayım.

Bununla da qarının hekayəti bitdi. Dürua soruşdu:

– Elə bu?

¹ Raqu – xırda doğranmış ət və ya balıq qovurması

– Hə, cənab, bütün olan-bitən budur.

Qarı Düruaya qara qarağat içkisi təklif eləsə də, jurnalist bundan imtina elədi. Belə olanda qadın tələb irəli sürdü ki, yazacağı protokolda Dürua qəssabın çəkidə saxtakarlıq etdiyini vurğulasın.

Redaksiyaya qayıdan Dürua belə bir təkzib mətni yazdı:

«Pero»nun anonim çizma-qaraçısı sırf mənə ləkə yaxmaq məqsədilə əlinə keçən lələklə yazış sübut eləməyə çalışır ki, guya, ahil bir qadını əxlaq polisinin agenti həbs edib. Mən bu iddianı rədd edirəm. Xanım Oberi gedib öz gözlərimlə gördüm: ən azı, altmış yaşında olan bu qadın qəssabla arasındakı çəkişməni bütün detallarıyla mənə danişdi və bəlli oldu ki, döyməlik ət almaq istəyən bu xanımı qəssab çəkidə aldatlığından, onlar davaları araşdırılmaqdan ötrü polis komissarının yanına aparılıblar.

Fakt bundan ibarətdir.

«Pero» əməkdaşının digər insinuasiyalarına gəldikdə isə, əgər bu uydurmaların müəllifi kimliyini bir maska arxasında gizlədirsə, onda mən də onlara cavab verməyi öz mənliyimə sığışdırımayacağam.

Jorj Dürua».

Valter və bu vaxt onun kabinetinə daxil olan Jak Rival belə bir cavabı yetərli hesab etdirilər və qərara gəldilər ki, bu təkzibi ən yaxın nömrədə, xronika bölümünü düz altında çap etdirsinlər.

Evə erkən dönen Dürua bir az təlaşlı, bir az da həyəcanlı idi. Bu anonim məktuba nə cavab versin? Kim idi axı bu? Niyə ona belə amansız həmlələr edirdi? Qəzetçilərin tərs xasiyyətinə bələd olduğundan bu cür qaşınmayan yerdən qan çıxartmağı uyğun görəndi. Gecəni narahat yatdı.

Sabahı gün öz mətnini qəzətdə oxuyanda onun əlyazmadanın daha təhqirəmiz səsləndiyini sezdi. Bəlkə də, bəzi ifadələri bir az yumşaltmaq da olardı. Həmin günü əsəbi halda yola verdi və yenə də gecə sübhəcən gözünə yuxu getmədi. Sübh tezdən yerindən qalxdı ki, ləngimədən gedib «Pero»nun təkzibə cavab veriləcək sayını alsın.

Hava təkrar dəyişmiş və xeyli soyumuşdu. Səkilər boyu uzanan çeşmələrdən axan su şırnaqları ayazdan don bağlamışdı.



Köşklərə hələlik qəzetlər gətirilməmişdi. İstər-istəməz Dürua özünün ilk yazısı olan «Afrika atıcısının xatirələri»nin çapdan çıxdığı günü xatırladı. Əli-ayağı necə donmağa başladısa, canında, xüsusilə də barmaq uclarında güclü ağrılar hiss elədi. Qızışmaq üçün o ətrafda qaçmağa başladı. Köşkün xırda pəncərəsindən manqalın yanında çömbələn satıcı qadının yun şalı, qırmızı yanaqları və burnu görünürdü.

Axır ki, qəzetdaşıyan həmin pəncərədən içəri səbirsizliklə gözlənilən qəzet bağlamasını qoydu və bunun ardınca qadın «Pero»nun yeni sayını açıp halda Jorja uzatdı.

Qəzetə göz yetirsə də, əvvəlcə orada öz adına rast gəlmədi. Təzəcə köks ötürmüdü ki, baxışları qoşa xətlə haşiyələnmiş xırda yazıya sataşdı:

«Fransız həyatı»nın əməkdaşı, dəyərli insan Dürua təkzib yazıb, amma onun təkzibində də yalan var. Həm də o, etiraf edir ki, real varlıq olan xanım Oberi polis agenti şöbəyə aparıbmış. Əgər o, «polis agenti» sözlərinin əvvelinə bir «əxlaq» kəlməsi də artırsaydı, onda üzərinə düşən yükün öhdəsindən gəlmış sayılardı.

Amma nə etmək olar – bəzi jurnalistlərin vicdanı da elə onların istedadları qədər sönükdür.

İmzamı açıqlayıram:

Lui Lanqremon».

Düruanın ürəyi guppagupla döyündürdü. Nəyi və niyə elədiyini bilmədən evə gedib iş paltarını geyinməyə başladı. Bəli, onu alçaltmışdır, həm də elə alçaltmışdır ki, buna artıq heç cür dözə bilməzdi. Axi bütün bu oyun haradan gəldi onun başına? Heç nədən. Hansısa qarıyla bir qəssabın qalmaqalından.

Cəld geyindi və hələ səkkiz olmamış Valterə baş çəkdi. Düruanı görəndə o, təntənəli şəkildə:

– Yəqin ki, siz geri çəkilməyəcəksiniz? – deyə soruşdu.

Düruanın cavab gəlmədi.

Naşir sözünə davam elədi:

– Təcili Jak Rivalın yanına gedin. O, hər şeyi düzüb-qoşar.

Anlaşılmaz nə isə mızıldayan Dürua felyetonçugılı yollandi. O, hələ də yatırıldı. Çalınan zəng onu yataqdan sıçramağa məcbur elədi.

Yazını oxuyandan sonra Jak:

- Lənət şeytana! Gərək durub onun yanına gedək, – dedi.
- İkinci sekundant olaraq kimi seçərdiniz?
- Düzü, heç bilmirəm.
- Bəlkə, Buarenarı? Necə bilirsınız?
- Buarenarı deyirsinizsə, qoy o olsun.
- Yaxşı qılınc oynadırsan?
- Heç bacarmırıam.
- Vay səni! Bəs tapança atmağı necə?
- Alababat bacarıram.
- Çox gözəl. Bu işlə məşğul olacağım müddətdə siz bir az da səriştənizi artırın. Bir dəqiqə gözləyin.

Öz yyunma otağına keçən Jak tezliklə oradan yyunmuş, təraşlı və səliqəli geyinmiş halda çıxdı və:

- Gedək, – dedi.

Kiçik bir malikanənin alt qatında yaşayırıdı o. Düruanı küçəyə baxan pəncərələri taxtalarla üzlənən, atış tiri və qılıncınatma zalına çəvirlən zırzəmiyə gətirdi. Burada o, bu zalın o biri başındakı və nisbətən kiçik məkana qədər uzanan qaz lampaları sırasını yandırdı. Zırzəmidəki o ikinci otaqda qırmızı və göy rənglərə boyanmış dəmir maneken vardi. Masaya dörd ədəd yeni tipli, yəni xəzinəsindən atəş açan dörd ədəd tapança qoydu, sonra isə duel burada keçiriləcəkmiş kimi qısa fasılərlə əmrlər verdi:

- Hazırısanızmı? Atəş açın! Bir, iki, üç!

Hələ yeniyetməlik dövründə Dürua öz bostanlarında atasının köhnə tapançasından atəş açmağı sınamışdı və indi bu vərdiş onun dadına yetişəcəkdi: tam sakit halda, diqqətini toplayaraq, əlini qaldırıb nişan alandan sonra tətiyi çəkdi. Adətən, güllələri manekenin qarnına isabət elədiyindən vaxtaşını Jak Rivaldan tərif-lər eşidirdi:

- Yaxşıdır. Çox yaxşıdır. Çox yaxşı. Üğurunuza şübhəm qalmadı.

Gedərkən o dedi:

– Beləcə günortaya qədər məşq edin. Bu da patronlar, özünüzə korluq verməyin. Qəlyanaltı etmək üçün gəlib sizi aparacağam, qalan şeyləri də onda danişarıq.

Bunları deyib, o, zırzəmini tərk elədi.

Bir neçə kərə atəş açandan sonra Dürua oturub fikrə daldı.



– Öz aramızdır, əcəb axmaq işə düşmüşəm! Kimə lazımmış bu? Guya, bir yaramaz digəriylə dueldə atırsa, bu yolla o, təmizə çıxır ki? Bir də axı dürüst adama birisi təhqir yağıdırırsa, bu adam niyə qal-xıb öz sinəsinə onun gülləsinə hədəf etmək şərəfinə nail olmaliymış?

Fikirləri xeyli bədbin axara düşmüşdü və bu ara o, insan ağlinın çarəsizliyi, ideyaların dayazlığı, bütün səylərimizin gec-tez puça çıxmazı və əqləq normalarının mənətiqsizliyi barədə Norber de Varenin dediklərini ixtiyarsız olaraq xatırladı.

Üca səslə Dürua:

– Lənət şeytana, o, necə də haqlıymış! – dedi.

Susamışdı. Haradasa su damçılıyırıdı. Dönüb geri baxanda duş gördü və gedib onun lüləsindən doyunca su içdi. Təkrar dərd-qəm dəryasına qərq oldu. Adama bədbinlik aşilanıyan bu zirzəmi bir mənada sərdabəni xatırladırdı. Küçədən keçən ekipajların qopardığı cingiltli səslər içəridə uzaqlarda çaxan ildirim gurultusu təsiri yaradırdı. Görəsən, saat neçəydi? Zaman, eynilə türmədəki kimi, donmuşdu: axı orada da vaxt yalnız həbsxana gözətçisinin yemək gətirdiyi zaman dilimləri ilə ölçülür. Nigarəncilik onu lap əldən salmaqdı.

Budur, addım səsləri eşidildi: Jak Rival Buarenarla zirzəmiyə daxil oldu. Hələ uzaqdan o:

– Hər şeyi düzüb-qoşdum! – deyə səsləndi.

Dürua isə zənn eləyiridi ki, bəlkə də, bu ixtilaf üzrxahlıq məktubyla ortadan qalxar. Odur ki ürəyi ayağının altına düşdü.

– A-a! Təşəkkürlər, – deyə mizildəndi.

Felyetonçu sözünə davam elədi:

– Bu Lanqremon da ağçıyar birisi deyilmiş. Bütün şərtlərimizi eynilə qəbul elədi: iyirmi beş addım məsafədən və komanda veriləndən sonra tapança lüləsini yuxarı qaldırıb atəş açacaqsınız. Lülə yuxarıdan aşağı endiriləndə əl titrədiyindən, bu üsul daha yaxşıdır. Baxın, Buarenar, görürsünüz, mən haqlıyam.

Tapançanı əlinə alaraq, o, atəş açmaqla sübuta yetirdi ki, əli aşağıdan yuxarıya doğru hərəkət etdirəndə atəş xəttinin üfüqiliyini qorumaq daha da asanlaşır. Az sonra isə təklif elədi:

– İndi də durun gedək qarımızı doyuraq. Artıq saat birdir.

Yaxınlıqdakı restoranda kəmərlərinin altını bərkitdilər. Həmin müddətdə Düruanın ağızını bıçaq açmadı, yeməyi də qorxusunu

gizlətmək xətrinə yedi. Buarenarla redaksiyaya döndükdə, o, mexaniki olaraq və sanki, hər şeyi unutmaqla işə girişdi. Hamı onun çox təpərlə birisi olduğu qənaətinə gəldi.

Arada Jak Rival hal-əhval tutmaq üçün Düruaya baş çəkdi və onlar razılaşdırılar ki, sekundantlar səhər saat yeddiidə lando¹ ilə gəlib onu evdən aparacaqlar. Sonra hamılıqla atışmanın baş tutacağı Vezin meşəsinə yollanacaqlar.

Hər şey elə gözlənilmədən, ondan xəbərsiz baş verdi ki, çevrəsindən heç kəs bütün bunlar barədə Düruanın nə düşündüyünü soruşmadı, heç kim onun razılığını almağı özünə rəva belə görmədi. Olaylar ildirim sürətiylə baş verdiyindən o, hələ də nə özünə gələ bilir, nə də olub-keçənləri anlamağa imkan tapırdı.

Buarenar bütün günü sədaqətli bir dost kimi bir an da ondan aralanmadı. Birlikdə şam yeməyi yeyəndən sonra Dürua axşam saat doqquza doğru öz mənzilinə döndü.

Yalnız qaldıqda bir neçə dəqiqə ərzində iri addımlarla otağın bu başından o biri başına var-gəl elədi. Hədsiz həyecanlı olduğundan heç nə barədə fikir yürüdə bilmirdi. Bir tək fikir beyninə çaxılmış mismar kimi yaxasını buraxmirdi: «Sabah dueldir». Amma bu fikrin özü onda getdikcə artan və anlaşılmaz təlaşdan başqa heç bir hiss oyatmırıldı. Halbuki vaxtilə əsgərlik çəkəndə ərəblərə atəş açarkən o, öz həyatını hər hansı təhlükəyə atmamışdı: bu, ondan ötrü, bir növ, qaban ovu kimi bir şey olmuşdu.

Amma hər halda, o, özündən tələb olunanları eləmiş, kifayət qədər dəyanətli davranışmışdı. Buna görə onun haqqında danışacaq, tərifləyəcək, onu təbrik edəcəkdilər. Amma Dürua, dərin ruhi sarsıntı keçirən bəzi adamlar kimi, uca səslə bağırdı:

– Necə də yaramazdır o!

Sonra oturub fikrə daldı. Jak Rival ona rəqibinin ünvanını bilmək üçün vizit kartı vermişdi. Kartı bir daha, bəlkə də, iyirminci dəfə oxudu: «*Lui Lanqremon, Monmartr küçəsi, 176*». Vəssalam.

Kartda yazılın bu hərflərə baxıb onların sırlı, hətta özü üçün nəhs anımlar daşıdığını düşünürdü indi. «Lui Lanqremon» – kim idi axı bu? Neçə yaşı vardi? Boy-buxunu necəydi? Bəs sir-sifəti? Əgər sən başını aşağı salıb normal yaşamını sürürsənsə, tanımadığın, üzünü görmədiyin birisinin hansısa qəssabla bir qarının çənələşməsi

¹ Lando – XIX yüzilə aid dördyerli, üstü açılan və yetərinçə rahat karet növü



üstündə gözləmədiyin halda sənin həyatına zəhər qatması nə dərəcədə məntiqlidir?

O, təkrar uca səslə bağırdı:

– Vay səni, öküz!

İndi hərəkətsiz halda oturub gözlərini vizit kartına dikərək fikrə dalmışdı. Bir parça kağıza qarşı içində qəzəb hissi körükənlənirdi, üstəlik, bu hissədə bir az da qaçılmazlıq çaları vardı. Əcəb axmaq işə düşmüştü! Dırnaq qayçısını götürüb, birisinə xəncər zərbəsi endirilmiş kimi, onu kartda çap olunmuş ada, soyada çırpdı.

Deməli, o, düşmən qabağına çıxmaliydi, həm də tapançayla. Bəs niyə o, qılıncı seçməmişdi? Axi onda uzaqbaşı əli sıyrılardı. İndi isə atışmanın necə bitəcəyini heç kəs bilə bilməz.

Özünə ürək-dırək verdi:

– Yaxşı, yaxşı, mismiriğini sallama!

Öz səsindəki ifadə onu diksindirdiyi üçün ətrafına göz gəzdirdi. Bir bax ha, necə də əsəbi olmuşdu! Bir stəkan su içib əynini soyunmağa başladı.

Sonra yerinə girib işığı söndürdü və gözlərini qapadı. Otaq yetərinə sərin olsa da, yorğanın altında istidən bişirdi, elə ona görə də heç cür yuxulaya bilmədi. Elə hey qurcalanırdı: beş dəqiqə arxası üstə uzanır, sonra sol, daha sonra sağ böyrü üstə çevrilirdi.

Susuzluq da bir yandan kələyini kəsmişdi. Qalxıb su içdi və bu ara içində təşviş doldu: «Bu nədir belə, yoxsa xofa düşürəm?»

Otaqda adicə xərif bir hənerti olan kimi niyə ürəyi belə səksəkə keçirirdi? Divar saatı növbəti dəfə vaxtı bildirməzdən önce onun yayının ciriltisi bəs niyə onun canına gizilti salır? Niyə nəfəsi təngləşdiyi üçün bir neçə saniyəliyinə ağızıyla nəfəs almağa məcbur olurdu?

Düşdüyü durumu ətraflı, bir psixoloq sayağı araşdırmağa cəhd göstərdi: «Mən qorxuram, ya yox?»

Əlbəttə yox, o qorxmurdı, çünki bu işi başa çatdırmağa, rəqiblə vuruşmağa hazır idi, ağciyərliyi isə yaxınına buraxmayaçaqdı. Amma bunun ardınca həyəcanlandı və ixtiyarsız özünə belə bir sual verdi: «Bəyəm insan iradəsi dışında qorxu hissi keçirə bilərmi?» Bu yerdə şübhə, təlaş və qorxu hissələri qəflətən üstünə hücum çəkdi. Bəs əgər onun şəxsi iradəsindən daha güclü, daha hökmli, qarşısalınmaz, bilinməz bir qüvvə ona hakim olsa necə? Onda nə

baş verəcəkdi? Əlbəttə, əgər o, baryerə çıxıb atışmaq isteyirdisə, bunu edəcəkdi. Bəs canını titrəmə tutsa necə? Bəs huşunu itirsə? Axı bu dueldəki davranışından hər şey – onun rifahi, ad-sanı, gələcəyi asılı idi.

Ayağa qalxıb özünü güzgüdə seyr etmək marağın varlığına hakim kəsildi. Şam yandırıldı. Güzgünün cilali səthində əksini süzəndə özünü güclə taniya bildi, sanki, bu üzü birinci dəfəydi görürdü. Gözləri bərələ qalmışdı, rəng-ruyu avazımışdı, hə-hə, avazımışdı, xeyli solğun idi.

Beynində qəflətən doğan bir fikir onu sarsırdı: «Bəlkə də, sabah bu vaxt mən artıq sağ olmayıacağam». Ürəyi quş kimi yenidən çırpımağa başladı.

Çarpayısına yanaşdı, birdən aşkar şəkildə sezdi ki, o, bayaq öz üstündən bir kənara atıb qalxdığı həmin o yorğanın altında, həm də kürəyi üstə uzanıb. Oxşarı olan o adamın üzü eynilə meytinki kimi solğunu və əbədilik qaxac olan əllərinin bəyazlığı da diqqəti çəkirdi.

O, indi öz çarpayısından da ürkürdü: yatağını görməmək üçün pəncərəni açıb başını dışarı uzatdı.

Bircə anda vücudu buzlayıb, nəfəsi qaraldığı üçün pəncərənin önündən çəkildi.

Buxarını qalamaq fikrinə düşdü. Astagəl hərəkətlərlə, həm də geriyə qanrilmadan buxarını qaladı. O ara nəyə toxunurdusa, əlləri əsəbi bir gizliyi tutulurdu. Ağlını toplaya bilmirdi, qarmaqarışık, nəhs və sürüşkən fikirlər beynində dolaşındı, bir sərxoşunkunu xatırladan şüuru bulanıq idi.

Durmadan özündən xəbər alırdı:

– Neyləyim axı? Axırm nə olacaq mənim?

Yenidən otaqda var-gəl etməyə başladı və öz-özünə bunları təkrarladı:

– Özümü ələ almağa məcburam. Hər nə olursa olsun, özümü ələ almalyam.

Aradan bir qədər ötəndən sonra ağlına bir fikir gəldi:

– Hər ehtimala qarşı ata-anama məktub yazım.

Qarşısına bir məktub vərəqi qoyub oturdu və yazmağa başladı:
«Əziz atam və anam...»

Amma belə bir müraciət indi içində çapaladığı facieli durum üçün ona yetərincə təntənəli gəlmədiyindən vərəqi cirdi və təzədən



yazmağa girişdi: «*Əziz atam və anam. Sabah dan yeri ağaranda duelə çıxacağam, orada başıma bir iş gələ biləcəyindən mən...*

Cümlənin ardını yazmağa cəsarəti çatmadığından sığrayıb yerindən qalxdı.

Bu duel fikri onu daxilən çox əzirdi. Sabah o, baryerə çıxaqdı. Bu, qaçılmazdır. Yaxşı, bəs ona nə olmuşdu belə? Bəli, o, atışmağa can atırdı, tam qətiyyətlə buna qərar vermişdi və sözündə dururdu. Bununla yanaşı, hiss edirdi ki, özünü hər nə qədər zorlasa belə, duelin təyin olunduğu yerə qədər getməyə də gücü çatmayacaq. Arabir təlaşdan bir-birinə dəyən dişlərindən xərif və quru bir taqqılıt çıxırdı.

Dürua düşünürdü: «Görəsən, rəqibim heç indiyəcən duelə çıxıbmı? Bəs tirə necə, gedib? Görən, babat atıcı kimi tanınır, ya yox?» Dürua bu adam barədə heç vaxt və heç nə eşitməmişdi. Amma hər hansı tərəddüd keçirmədən və söhbəti uzatmadan tapançayla atışmağa razılıq verən kəs, hər halda, bu ölümcül silaha yaxşı bələd olan birisi olmalıydı.

Duel vaxtı özünün və rəqibinin necə davranışacağını Dürua gözləri qarşısında canlandırmaya cəhd elədi. Atışmanın ən xırda detallarını da bəri başdan sezmək üçün o, özünü gərdi. Elə bu anda dar, dərin və qara dəliyindən indicə güllə çıxacaq lülə gəldi gözlərinin önünə.

Bu yerde onun varlığını izaholunmaz bir çarəsizlik bürüdü. Bütün vücudu qıç olmuş kimi çırpındı. Səsini başına atmamaq üçün dişlərini qıcadı, indi o, ağlını itirmiş birisi kimi döşəmədə çırpınmağa, əlinə keçən hər şeyi cırmağa və dişləriylə dağıtmaya hazır idi. Amma baxışları buxarının üstündəki qədəhə sataşanda şafda yarım litrə qədər arağı olduğunu xatırladı: orduda xidmət illərindən o, hər dəfə «boğazını yaşılamağı» özü üçün bir adət halına gətirmişdi.

Tez butulkani götürdü və təşnə birisi kimi onu başına çəkdi, iri qurtumlarla içməyə başladı. Ancaq nəfəsi daralanda buna ara verdi, butulkani əvvəlki yerinə qoydu. Şüşənin, təxminən, üçdəbirini boşalmışdı. Alov kimi yaxıcı bir şey o dəqiqə mədəsini bürüdü, damarlarıyla dolaşaraq onu xoşhal elədi: indi o, özünü xeyli cürətli hiss edirdi.

Düşündü: «Budur, çarə tapıldı».

Bədəni od tutub yanındı. Təzədən pəncərəni açmalı oldu.

Ayazlı və sakit bir gün başlanırdı. Göylərin getdikcə işiqlanan qoynunda ulduzlar birləbir qeybə çəkilirdi, dəmiryol xəttinin uzanlığı dərin çuxurun kənarlarında isə yaşıl, qırmızı və aq rəngli siqnal lampaları közərirdi. Deponu tərk edən ilk parovozlar fit verərək öz qatarlarına yan alırdı. Lap uzaqlarda isə digər parovozlar, eynilə kənd yerindəki xoruzlar sayağı, sübh səssizliyini titrədən fitlərlə bir-birini səsləyirdi.

Düruanın ağlından keçdi: «Ola bilsin, bütün bunları son kərə görürəm». Amma həmin dəqiqə silkindi və özünə qarşı duyduğu yazıqlıq duyğusuna təkrar qalib gəldi: «Yetər! Ta duelə qədər heç nə barədə düşünməməklə, bəli, məhz bu yolla mən öz dəyanətimi qoruya bilərəm».

Geyinməyə başladı. Təraş olanda da ürəyi əsirdi: ağlından keçdi ki, bəlkə də, indi o, aynada sonuncu kərə özünü süzür.

Bir qurtum da araq içəndən sonra öz yır-yığışını tamamladı.

Bu son bir saat ona lap bitməz-tükənməz göründü. Daxili tarazlığının bərpasından ötrü otaqda obaş-bubaşa gedirdi. Qapı döyülləndə yaşadığı həyəcandan güclə ayaq üstə dura bildi. Gələn sekundantlar idi. Vaxtdır!

Hər ikisinin əynində kürk vardı.

Jak Rival tərəfdaşı kimi Düruanın əlini sıxdı:

– Lap Sibir şaxtası var. Hə, özünü necə hiss edirsən?

– Əla.

– Təlaşa qapılmışsan ki?

– Zərrə qədər də.

– Bax belə ha. Deməli, hər şey yolundadır. Qəlyanaltı eləmisən?

– Hə, mən tam hazırlam.

Belə tətənəli olayla bağlı Buarenar yaxasına sarı-yaşıl rənglərdə xarici bir orden taxmışdı – Dürua bunu onda ilk dəfə gördü.

Aşağı endilər. Landoda bir cənab onları gözləyirdi. Rival onu təqdim elədi:

– Həkim Le Brüman.

Onunla əl görüşən Dürua:

– Təşəkkür edirəm, – deyə mızıldandı.

Sonra o, ön oturacaqda əyləşmək istədi, amma oturduğu yer həm sərt, həm də oynaq olduğundan Dürua dik atıldı. Bu, tapançalar saxlanan qutu imiş.



Rival bir neçə kərə təkrarladı:

– Ora yox! Duelçinin və həkimin yeri arxadadır!

Ondan nə tələb olunduğunu, ən nəhayət, anlayan Dürua keçib həkimin böyründəki yerə çökdü.

Sekundantlar yerlərini tutandan sonra atlar hərəkətə gəldilər. Sürücü haraya gedəcəklərini artıq bilirdi.

Tapançalar saxlanan qutu buradaki hər kəsə, xüsusilə də Düruaya mane olurdu – o, bu qutunu yerli-dibli görməzliyə vurmağa hazır idi. Qutunu arxa tərəfə yerləşdirmək istədilər – kürəklərini əzdi, Rivalla Buarenarın arasına qoydular – elə hey yerə düşdü. Ən axırdı qutunu oturacağın altına itələdilər.

Həkim lətifə danişsa belə, ortaq söhbət heç cür alınmırıldı. Hər-dənbir Rival ona atmacalarla qarşılıq verirdi. Dürua da özünü şüx tutmağa çalışırdı, amma bu ara fikirlərinin çalpaşıq düşəcəyindən və bununla içindəki ruhi gərilimi aşkara çıxarmaqdan ehtiyatlanırdı. Qorxunc bir fikir ona dinclik vermirdi: birdən onu titrəmə tutsa, neyləyəcək?

Tezliklə ekipaj şəhər kənarına çıxdı. Saat doqquza az qalırdı. Bu şaxtalı qış səhəri ana təbiətdəki hər şey həm kövrək, həm də sərt büllür kimi bərq vururdu. Ağacların budaqlarındaki qirov buz bağlamış tərə bənzəyirdi. Ayaqlar altda yer qcıçdayırdı. Hava quru olduğundan adı səslər də uzaqlara yayılırdı. Masmavi göy ayna kimi ləkəsiz idi, soyuq və gözqamaşdırıcı günəş özünün hərarət saçmayan şüalarını bu donmuş aləmdən əsirgəmirdi.

Düruaya üz tutan Jak Rival dilləndi:

– Tapançaları Qastin-Renetdən* almışam. Atış üçün hazır vəziyyətə də onları özü gətirib və qutu möhürlənib. Hə, yeri gəlməşkən, indi püşk atılacaq ki, bizim, yoxsa rəqibin tapançalarından yararlanacağınız bəlli olsun.

Dürua düşünmədən dedi:

– Təşəkkür edirəm.

Tərəfdəşinin hər hansı yanlışa yol verməməsi üçün Rival onu dəqiq təlimatlandırdı və hər bir maddəni bir neçə dəfə təkrarladı:

– «Hazırısınız?» sualına ucadan «Hə!» cavabı verin. «Atəş!» komandası eşidəndə cəld silahı qaldırın və «Üç!» sayı gəlmədən tətiyi basın.

Dürua bunları öz-özünə təkrarladı: «Atəş!» komandası eşidiləndə silahı qaldıracağam. «Atəş!» komandası eşidiləndə silahı qaldıracağam. «Atəş!» komandası eşidiləndə silahı qaldıracağam».

Rivalın verdiyi göstərişlər yaddasına qazilsın deyə, onları eynilə bir məktəbli kimi əzbərləyirdi, bu söz yiğinının beynində çöküb qalmasına çalışırdı: «Atəş!» komandası eşidiləndə silahı qaldıracağam».

Meşəyə girən lando sağdakı xiyabana tərəf, sonra bir daha sağa buruldu. Sərt hərəkətlə qapını açan Rival sürücüyə göstəriş verdi:

— Bu yana, bu yolla gedin.

İki tala arasında uzanan bu yol işləyə bənzəyirdi. Səthi buzdan naxışlanan quru yarpaqlar budaqlarda titrəsirdi.

Dürua hələ də burnunun altında təkrarlayırdı:

— «Atəş!» komandası eşidiləndə silahı qaldıracağam.

Birdən ağılna bir qurtuluş fikri geldi: əgər bu lando qəzaya uğrasaydı, onda duel də təxirə düşə bilərdi. Əgər indi özünü landodan bayıra atıb ayağını qırsayıdı — nə canını qurtarardı bu bələdan!..

Bu ara o, talanın kənarında bir ekipajın dayandığını və bir az aralıdakı dörd kişinin isindirmək üçün ayaqlarını yerə döyməklə gəzişdiklərini sezdi. Ödü ağızına gəldiyi üçün Dürua hətta bir añağızını da açmağa məcbur oldu.

Landodan əvvəlcə sekundantlar, sonra isə həkimlə Dürua endi. Tapança qutusunu götürən Rival Buarenar ilə birlikdə qarşı tərəfdən iki nəfərlə görüşə yollandi. Dürua onların bir-birinə necə dəbdəbəylə təzim etdiklərinə göz qoyurdu.

Talaya tərəf yollanan o dörd nəfər gah ayaqlarının altına, gah da ağaclarla elə baxırdı ki, sanki, uçub-qachsen və ya yerə düşən bir itik axtarır. Sonra addımlarıyla bəlli bir məsafəni ölçüb, donmuş torpağa zor-bəla bir cüt çubuq sancılar. Bir arada toplanan bu adamların hərəkətlərinə kənardan baxan onların sikke ilə püşk atdıqlarını zənn edərdi.

Le Brüman, Düruaya müraciət elədi:

— Əhvali-ruhiyyəniz yaxşıdır mı? Bir şeyə ehtiyacınız yoxdur ki?

— Yox, təşəkkür edirəm, heç nə lazım deyil.

Düruaya elə gəlirdi ki, ağıl başından çıxır, sanki, yuxudadır, dörd bir yanını qeyri-adi bir şey çulğadığından indi o, xəyal aləmində uçur.



Qorxurdumu? Yəqin ki, hə! Bunu heç özü də dəqiq bilmirdi, çünki çevrəsindəki hər şey dəyişikliyə uğramışdı.

Geri dönən Jak Rival razılıqla ona piçildədi:

- Hər şey yolundadır. Bizim tapançalardan yararlanacaqsınız.
- Amma bu, Düruanın heç vecinə də deyildi.

Onun paltosunu çıxartdılar. Hərəkətsiz dayanmışdı. Sürtukunun döş ciblərini təmasla yoxladılar ki, görsünlər vücudunu güllədən qorumaq üçün oraya pulqabı və ya başqa bir şey qoyub, ya yox.

Dürua bir dua kimi eyni sözləri təkrarlamağındaydı: «Atəş!» komandası eşidiləndə silahını qaldıracağam».

Sonra onu torpağa basdırılan çubuqlardan birinin yanına aparıb, əlinə tapança verdilər. Yalnız həmin an o, irəlidə, lap yaxın məsaflədə duran yekəqarını gördü. Bu dazbaş və gözlüklü adam onun rəqibiydi.

Bu adəmi indi tam dəqiq görür və yalnız bir şey barədə düşüñürdü: «“Atəş!” komandası eşidiləndə silahı qaldıraraq tətiyi sixacağam». Meşəyə çökən ölü sükütu birisinin, sanki, çox uzaqlardan gələn səsi qəflətən pozdu:

– Hazırınızmı?

Dürua bərkdən:

– Hə! – dedi.

Eyni səs komanda verdi:

– Atəş!

Dürua bundan sonra daha nə bir şeyi hiss elədi, nə seçdi, nə də dərk elədi: bir onu bildi ki, silahını qaldırdı və var gücüylə tətiyi sıxıdı.

Amma heç bir səs eşitmədi.

Az sonra tapançasının lüləsindən çıxan tüstünü gördü. Qarşısındaki adam yerindən dəbərmədi, duruşunu dəyişmədi və onun başının üstündə bəyaz tüstü peydə oldu.

– Hər ikisi atəş açdı. Əməliyyat tamamlanmışdır.

Sekundantlar və həkim onu gözdən keçirdilər, əlləriylə yoxladılar, paltarının düymələrini açaraq təlaşlı bir səslə xəbər alırdılar:

– Yaralanmamışınız?

Dürua elə qarasına:

– Deyəssən, yox, – dedi.

Lanqremon da yara almamışdı.

Rival donquldandi:

– Bu lənətəgəlmış tapançalarla həmişə belə olur: güllə ya hədəf-dən yan keçir, ya da onu yerlə yeksan edir. Çox vecsiz silahdır!

Dürua donub-qalmışdı. Sevincdən və heyrətdən dili-ağzı tutulmuşdu. «Duel bitdi!» Hələ də tapançanı ovcunda sixmağa davam etdiyi üçün kimsə silahı onun əlindən almalı oldu. İndi o, özünü bütün dünya-aləmələ döş-döşə gələcək qədər güclü sanırdı. Duel bitmişdi. Necə də xoşbəxt idi! Sonsuz cürət topladığından indi istənilən adamla meydana çıxmaya hazır idi.

Sekundantlar bir neçə saniyə öz aralarında söhbətləşəndən sonra elə bu gün protokol tərtib etmək üçün bir araya gəlməyi şərtləşdilər. Hami ekipajlara mindi və hırtıldayan sürücü qamçısını havada oynatdı.

Bir müddət sonra restoranda, yemək süfrəsi arxasında oturan iki sekundant, Dürua və həkim duellə bağlı söhbət edirdilər. Dürua öz yaştılarını onlarla paylaşırdı:

– Zərrə qədər də həyəcan keçirmirdim. Zərrəcə. Bir də ki, yəqin, siz özünüz də bunu sezmişdiniz?

– Hə, siz təmkinli davranışlarınız.

Həmin gün protokol Düruaya təqdim olundu, çünki bu yazını o, xronika bölümündə yerləşdirəcəkdi. Xəbərlərdən özünün «Lui Lanqremonla bir cüt güllə ilə atışdığını» öyrənəndə təəccübəldi və xəzif pərtlik keçirərək Rivaldan soruşdu:

– Bəyəm biz adama bir güllə atmadiq ki?

Rivalı gülmək tutdu:

– Hə... adama bir güllə... hərə bir güllə atanda... bu eləyər cəmi iki güllə.

Rivalın açıqlaması Dürua üçün yetərli olduğundan daha məsələnin xirdalığına getmədi.

Qoca Valter onu bağırına basdı:

– Bravo, bravo, «Fransız həyatı»nın üzünü ağ elədiniz. Bravo siz!

O axşam Dürua ən nüfuzlu qəzetlərin redaksiyalarında və ən dəbdəbəli restoranlarda göründü. Hətta rəqibiyələ də iki kərə rastlaşdı: görünür, o da özünü cəmiyyətə tanıtmaq ehtiyacı duyurdu.

Onlar bir-birinə təzim eləmədilər. Əgər ikisindən birisi yaralansaydı, ancaq o halda əl görüşmələri uyğun sayılırdı. Halbuki



hər ikisi güllələrin başları üstdən necə viyildayıb keçdiyini etiraf eləmişdi. Səhərisi gün saat on birə qalmış Dürua «mavi vərəq» aldı:

«*İlahi, bilsən səndən ötrü necə təlaşlıydım! Ləngimədən Konstantinopol küçəsinə gəl, canım mənim, səni öpmək istəyirəm. Necə də cəsurmuşsan! Sənə heyranam. Klo».*

Görüşdükleri zaman qadın boynuna sarılıb onun üz-gözünü öpüşlərə qərq elədi.

– Əzizim, bugünkü qəzetlərin mənə hansı təşvişi yaşatdığını kaş biləydim! Haydi, danış, nələr baş verir? Həm də lap başdan. Hər şeyi yerli-yataqlı öyrənmək istəyirəm.

Dürua olub-bitənləri təfərrüatlarına qədər ona danışmağa məcbur oldu.

Qadın heyrətlə dedi: «Duel öncəsi sənin necə sarsıntılı bir gecə keçirdiyini təsəvvürümə gətirirəm».

– Yox, canım. Mışıl-mışıl yatmışdım.

– Sənin yerində olsaydım, yuxum ərşə çəkilərdi. Bəs duel necə keçdi?

Bu yerdə o, dramatik bir səhnə uydurmağa ehtiyac duydu:

– Elə ki biz iyirmi addımlıq, yəni bu otaqdan dörd dəfə uzun məsaflədə yerlərimizi tutduq, hazır olub-olmadığımızı öyrənən Jak «Atəş!» komandası verdi. Həmin an əlimi qaldırıb, dübbə-düz saxlamaqla, rəqibin başını nişan aldim və bununla da səhvə yol verdim. Bəxtimdən tapançanın tətiyi sərt imiş, mən isə xəfifcə toxunmağı xoşlayıram. Nəticədə hərəkətverici qarmağın müqaviməti güllənin yana uçmasına səbəb oldu. Amma güllə onun lap yaxınlığından keçdi. O yaramaz da yaxşı atıcıymış. Gicgahımı yala-yıb ötən gülləsinin dalğasını hiss elədim.

Düruanın dizləri üstə oturan xanım de Marel onu bərk-bərk qırmışdı – sanki, bununla o, aşinasına yönələn təhlükəni paylaşmağı umur və piçildiyirdi:

– Ah, zavallım, ah, zavallım.

Düruanın hekayəti bitdikdə xanım de Marel bərkdən dedi:

– Bilirsən, mən sənsiz yaşaya bilmərəm! Səninlə vaxtaşırı görüşməyə hazırlam, sadəcə, ərim Parisdə olduğundan bu, imkan xari-

cindədir. Səhərlər bir saatlığına vaxt təpib, gəlib səni yataqda ikən öpə bilərəm. Amma qaldığın o zəhləmgetmiş binaya bir daha qədəmimi basmaram. İndi neyləyək, hə?

Düruanın ağlına uğurlu bir fikir gəldi. Soruşdu:

– Buraya sən nə qədər ödəyirsən?

– Ayda yüz frank.

– Belə danışaq: mən bu otaqları kirayələyib, pulunu da özüm ödəyəcəyəm. Çünkü qaldığım o mənzil indi mənim də zəhləmi töküb.

Bir neçə saniyə düşünən qadın:

– Yox. Buna razi olmaram, – dedi.

Kişi heyrətləndi:

– Axı niyə görə?

– Elə ona görə...

– Yox, bu, cavab deyil. Bu mənzil könlümcədir. Danışdıq, oldu: mən burada qalıram, – deyən Dürua güldü. – Bir də ki bu mənzili sən mənim adıma kirayələmisən axı.

Qadın da dediyindən dönəmədi:

– Yox, yox, belə istəmirəm...

– Axı niyə istəmirsən?

Bunun cavabında o, qadının məhrəm piçiltisini eşitdi:

– Çünkü sənin buraya yad qadınları gətirməyini istəmirəm.

Jorj özündən çıxdı:

– Buna heç vaxt yol vermərəm! Sənə söz verirəm.

– Yox, gətirəcəksən.

– And içirəm.

– Düz sözündür?

– Əlbəttə. Şərəfimə and içirəm. Bu evə ikimizdən başqa kim-sənin ayağı dəyməyəcək.

Qadın çılgınlıqla onu qucaqladı:

– Yaxşı, mənim əzizim. Amma bunu unutma: əgər sən bir daha mənə, çox yox, elə bircə dəfə xəyanət etsən, aramız həmişəlik dəyəcək.

Dürua təzədən onu dilə tutdu, and-aman elədi və ən sonda belə qərara gəldilər ki, o, günü bu gün buraya köçür və qadın imkan olan kimi yoluştı ona baş çəkəcək.

Qadın dedi:

– Hər halda, sən sabah bizə nahara gəl. Ərimin yamanca xoş-na gəlmisən.



Dürua bundan qürrələndi:

– Belə de! Yalan demirsən ki?

– Sənə heyran olub. Bura bax, yadındadır, mənə demişdin ki, sən kənddə, bir malikanədə böyümüşən, deyilmi?

– Hə. Necə ki?

– Deməli, sənin kənd təsərrüfatından az-çox başın çıxır?

– Hə.

– Sən onunla çox sevdiyi mövzudan – bağçılıqdan, məhsuldan-filandan söhbət elə.

– Yaxşı. Bunu unutmaram.

Duel olayı qadının könlündə ona qarşı incə hissələr oyatmışdı: buna görə də getməzdən öncə Düruanı dönə-döne öpdü.

Redaksiyaya üz tutan Dürua yolda bu qadın barədə düşünürdü:

«Əcəb qəribə məxluqdur bu! Bir quş kimi budaqdan-budağa qonur! Ağlına bir an sonra nə gələcəyini və nədən xoşlanacağını heç vaxt anlamaq olmur! Özünə də əcəb ər tapıb! Bu dəymədüşər qadınla o qoca kişini tapışdırıran şılaq fələyin niyyəti nə imiş, görən? Dəmiryolları üzrə müfəttişi bu dəlisov xanımla ailə qurmağa nə təhrik edibmiş! Əsl tapmacadır! Kim bilir, bəlkə də, səbəb sevgi imiş?»

Fikirlərini belə yekunlaşdırıldı:

«Hər necə olsa, bu qadın misilsiz məşuqədir. Onu əldən buraxan gərək gedib ağlına dua yazdırınsın».

VIII

Duel olayı Düruanı «Fransız həyatı»nın sayılıb-seçilən felyetonçularından birinə çevirdi. Amma yeni mövzular tapmağa hədsiz enerji sərf etdiyindən o, fransızlarda əxlaq çöküsü, vətəndaşlıq duyğularının zəifləməsi və milli qürur hissinin anemiyası kimi nisbətən hay-küylü mövzular üzrə qələmini püxtələşdirirdi. (Hətta «milli qürur hissinin kütləşməsi» ifadəsi də onun tapıntısıydı və bununla hədsiz öyüñürdü.)

Parislilər üçün xarakterik olan, bədbinliyi, itoynadanlığı və kinalı davranışı ilə seçilən xanım de Marel onun uzun-uzadı çərənləmələrinə hər hansı sərrast və çox yiğcam şəkildə qarşılıq verəndə Dürua gülümsəyərək ona deyərdi:

– Eyib etməz! İrlidə mənim bu ifadə işimə yarayacaq.

İndi o, Konstantinopol küçəsində məskunlaşmışdı, öz çama-
danını, firçasını, ülgücünü və sabunuunu gətirməsiylə buraya
büütünlükle daşınmışdı. Hər iki-üç gündən bir, həm də Jorj hələ
yataqda ikən xanım de Marel əlüstü ona baş çekirdi. Heç isinməyə
macal tapmayan qadın əyin-başını soyunub, tez özünü yorğanın
altına dürtse də, hələ uzun müddət titrəyişləri səngimək bilmirdi.

Cümə axşamları Dürua onlarda yemek yeyər və kənd təsərrü-
fatından söz salmaqla məşuqəsinin ərinə böyük zövq bağışlayardı.
O özü də kənd həyatına vurğun idi, hərdən bu iki kişinin başı qız-
ğın söhbətə qarışlığından onlar divanda mürgüləyən ev sahibəsini
tamamilə unudardılar.

Lorina da belə vaxtlarda gah atasının, gah Əziz dostun dizləri
üstə yuxuya dalardı.

Jurnalisti yola salandan sonra ev sahibi son dərəcə adı şeylər
barədə danışırmiş kimi mütləq aşağıdakı fikirləri açıqlamağa ehti-
yac duyardı:

– Çox istiqanlı oglandır. Həm də aqlına-kamalına söz ola bilməz.

Fevralın sonları idi. Səhərlər küçələrdə çıçəkçi arabalarının
yanından ötəndə bənövşələrin qoxusu adamı məst edirdi.

Dürua sonsuz bəxtəvərliklə dolu günlər yaşayırırdı. Bir axşam
evə dönəndə o, qapısının altında bir məktub tapdı. Zərfi açıb bun-
ları oxudu:

«Kann şəhəri, «Gözəl xanım» villası.

Əziz dostum, hər barədə sizə bel bağlaya biləcəyimə dair
mənə dediklərinizi, yəqin ki, unutmamısınız. Odur ki mən iş-
gicünüzü atıb buraya gəlməyinizi diləməyə məcburam: məni can
verən Şarlla təkbaşına qoymayın. Hələlik o, otaqda sərbəst gəzəsə
də, həkimin təxminlərinə görə, bir həftədən artıq yaşamayaq.

Gecə-gündüz davam edən bu ölüm-dirim savaşını seyr
etməyə məndə nə güc qalib, nə də səbir. Get-gedə yaxınlaşan
sonluq məni dəhşətə gətirir. Ərimin qohum-əqrəbəsi yoxdur.
Sizdən başqa kimsəyə ağız aça bilmirəm. Siz onun yoldaşınız
və o, vaxtilə sizi redaksiyaya işə düzəldib.

Yalvarıram sizə, gəlin. Yoxsa dadımıza başqa bir kimsə yetiş-
məyəcək.

Sadiq dostunuz,

Madlena Forestyle».



Qəribə bir duyğu eynilə rüzgar kimi Düruanın qəlbini yalayıb keçdi: bu hiss – qurtuluşun, onun qarşısında açılan geniş üfüqlərin müjdəcisiydi.

O piçildadi:

– Əlbəttə ki getməliyəm. Zavallı Şarl! Bu da insan taleyinin axı!

Xanım Forestyenin məktubunu göstərdiyi şef əvvəlcə bir az donquldansa da, ən nəhayət, Düruaya izin verdi.

Valter bir neçə kərə təkrarladı:

– Amma tezliklə geri dönün – burada lazımsınız.

Səhərisi gün Marel ailəsinə teleqramla bu barədə xəbər yollayan Dürua saat yeddi dərəcədə sürət qatariyla Kanna yola düşdü. Təxminən, bir gün sonra, gündüz saat dördüncü saat oraya yetişdi.

Bələdçi onu bir dağın ətəyində, həm də Kanndan Juan körfəzinə qədər uzanan şam meşəsində aq evciklərdən biri olan «Gözəl xanım» villasına ötürdü.

Forestyelərin kirayələdiyi xırda ev italyan üslubunda olmaqla, yerdən çox da hündürdə deyildi. Ağacılıqda burula-burula gedən və hər dönüştə açılan mənzərələriylə insanı heyran qoyan bir yoluñ düz kənarındaydı bu ev.

Qapını ona qulluqçu açdı və sevincək dedi:

– A-a, buyurun, cənab! Xanım Forestye sizi səbirsizliklə gözləyir.

Dürua soruşdu:

– Cənab Forestyenin durumu necədir?

– Heç yaxşı deyil, cənab! Qısa bir möhləti qalıb.

Düruanın daxil olduğu qonaq otağının divarları mavi çalarlara malik pənbə çitlə üzlənmişdi. İri pəncərədən həm şəhər, həm də dəniz görünürdü.

Dürua mızıldandı:

– Oho, əla yaylaq evidir! Lənət şeytana, bunlar bu qədər pulu haradan tapırlar belə?

Qadın paltarının xışltısına geri çevrildi.

Xanım Forestye əlini ona uzatdı:

– Nə yaxşı eləyib gəldiniz! Çox yaxşı elədiniz!

Heç gözləmədiyi halda qadın Düruaya sarıldı. Sonra onlar göz-gözə baxışdilar.

Qadının sıfəti üzülüüb, rəngi avazisa da, o, yenə də cavan görüñürdü, – hətta bu sıxińtilər onu daha incə, daha cazibədar eləmişdi.

Qadın piçilti ilə sözə başladı:

– Bilirsiniz, o, indi dəhşətli durumdadır. Sayılı günləri qaldığın-dan mənə də olmazın əzablar çəkdirir. Gəldiyinizi ona xəbər vermişəm. Bəs çamadanınız haradadır?

Dürua cavab verdi:

– Sizlərə yaxın olmaq üçün hansı hoteldə qalacağımı mənə siz məsləhət görəsiniz deyə çamadanımı hələlik vəzandalda qoydum.

Qısa tərəddüddən sonra qadın:

– Elə burada, bizdə qalın, – dedi. – Həm də ki sizin üçün otaq hazırlatmışam. O, hər dəqiqə keçinə bilər və əgər bu, gecəyarısı baş verərsə, mən tamamilə yalqız qala bilərəm. Sizin əşyalarınızın ardınca isə adam yollayaram.

Dürua təzim elədi:

– Siz necə istəyirsinizsə.

Qadın təklif etdi:

– İndi isə gəlin yuxarı qata qalxaq.

O, qadının ardınca düdüdü. İkinci qata çıxandan sonra qadının açdığı qapının arxasında Dürua yorğunlara bürünmiş, yarımcən birisini gördü: axşamın al-qırmızı şəfəqləri fonunda pəncərə önündəki kresloda oturan və çöhrəsi kağız kimi ağarmış Forestyenin baxışları indi ona dikilmişdi. Qarışındaki bu insan o dərəcədə dəyişmişdi ki, Dürua onun öz dostu olduğunu ancaq təxmin edə bilirdi.

Tər, dərman, efir və qatran qoxusu qarışlığından otağın havası təsvirəgelməz dərəcədə boğucuydu, sanki, burada vərəmli birisi məskunlaşmışdı.

Forestye zorla əlini qaldırıb:

– Hə, bu sənsən! – dedi. – Gəlmisən necə gəbərdiyimi görəsən? Əskik olmayasan.

Güclə gülümşəyən Dürua xəbər aldı:

– Necə gəbərdiyini görməyə? Kanna bu naxoş səhnəni görmək üçün gəlməyə heç dəyməzdidi. Mən, sadəcə, bir az dincəlmək və həm də sənə baş çəkmək istədim.

Başını aşağı salıb bədbinliklə fikrə dalan Forestye piçildədi:

– Otur.

Xəstə qısa fasılərlə nəfəs alırdı, hərdən isə sanki, o, çevrə-sindəkilərə öz iztirablarını anlatmaq istəyirdi və o ara nəfəs alıb-verərkən sinəsindən bir ah da qopurdu.



Ərinin söhbət etməyə niyyətli olmadığını sezən xanım Forestye dirsəklərini pəncərənin ətəkliyinə qoyaraq, başının hərəkətiylə üfüqləri göstərdi:

– Bir baxın, necə də gözəldir!

Ətəyində xeyli villa tikilən dağ zirvəsi şəhərə bitişik kimi görüñürdü. Sahil bir at nali biçimindəydi. Sağ cinahda, dalğaçınan üst tərəfində şəhərin qədim hissəsinə aid qüllə gözə dəyirdi, soldan, Lerin adalarının əks tərəfindən isə şəhər Kruazet burnuna dirənirdi.

Gömgöy suların fonunda bu adalar bir cüt yaşıl ləkəni andırırdı. Hətta onları suda üzən iri yarpaqlara da bənzətmək olardı, çünkü üstdən baxanda adalar xeyli yastı görünürdü.

Körfəzin o biri tərəfində, yəni dalğaçınanın və qüllənin üst tərəfində, əslində isə çox-çox uzaqlarda od tutub yanın göylərin fonunda ince və sırlı bir zolaq kimi zirvələri mavi rəngə çalan dağ silsiləsi baş alıb gedirdi: bəzisi işısuclu, bəzisi əyri-üyrü, bəzisi yuvarlaq biçimli olsa da, hamısının ətəyi piramidaşəkilli qayalardan ibarət idi və bunların hamısı açıq dənizə çıxdıqları üçün ətəkləri dəniz dalğalarıyla təmasda idi.

Xanım Forestye izah elədi:

– Bu Estereldir.

Tünd rənglərə çalan dağ zirvələrinin arxasında görünən səma gözqamaşdırıcı qızıl-qırmızı rəngə çalırdı.

Dürua ixtiyarsız olaraq bu qürub mənzəresinə heyranlığını gizlətmədi. Öz heyrətinin ifadəsi üçün daha təsirli sözlər tapa bilmədiyindən o:

– Hə-ə! Əcəb valehedicidir! – deyə piçildamaqla kifayətləndi.

Baxışlarını xanımına dikən Forestye:

– Mən hava almaq istəyirəm, – dedi.

Qadin bunu etirazla qarşılıdı:

– Görmürsən gecdir, günəş də qüruba enir. Sonra soyuqla yarsan ha: özün də bilirsən ki, bunun sənə heç bir xeyri yoxdur.

Görünür, Forestye yumruğunu kresloya çırpmaq istədi, amma bunun əvəzində sağ əlinin halsız və əsəbi hərəkətinə nail oldu, sifəti eybəcər, ölüm ayağında olan birisinə məxsus şəkil aldı, bunun ardınca qurumuş dodaqları, çökmüş yanaqları və salsaq almacıq sümükləri daha çox diqqəti özünə cəlb elədi.

Xırıltılı səslə:

— Sənə deyirəm ki, boğuluram. Sənin üçün bəyəm bir gün tez, bir gün gec ölməyimin bir fərqi var ki?! Onsuz da ömür kitabım bağlanıb da...

Xanım Forestye pəncərəni laybalay açmalı oldu. Üzlərinə vuran mehi hər üçü xoş nəvazış kimi qəbul edirdi. Yaz nəsimini xatırladan bu müləyim, sakit və iliq mehdə dağın ətəklərində bitən ağacların, güllərin rayihəsi duyulurdu. Ağ şam ağaclarının sərt, evkaliptlərin isə dolğun qoxusunu xüsusiət ayırd etmək olurdu havada. Forestye bu havanı acıgözlükə ciyərlərinə çəkirdi. Amma qəflətən o, dırnaqlarını kreslonun dirsəkliyinə dirədi və o andan etibarən onun qəzəb dolu, fitlə qarışq çıxan piçiltisi duyuldu:

— Qapa pəncərəni. Bundan halım daha da betər olur. Mən zirzəmidə ölməyi üstün bilirəm.

Xanım Forestye təmkinlə pəncərəni örtdü və şüşəyə söykənərək uzaqları süzməyə başladı.

Dürua özünü çıxılmaz vəziyyətdə hiss edirdi, söhbətlə xəstənin başını qatmaq, ona gümrahlıq aşılamaq keçirdi içindən:

— Deməli, burada da yaxşılaşmayacaqsan? — deyə mızıldayaraq soruşdu.

Forestye əsəbi və tövrdən çıxmış halda çıyinlərini dardı:

— Gördüyün kimi, — dedi və təkrar başını aşağı salladı.

— Lənət şeytana! Amma Parislə müqayisədə buralar necə də gözəldir! Oralarda hələ də qışdır. Yağış, dolu, qar yağır, saat üçdən sonra hava qaraldığından lampa yandırmağa məcbur olursan.

Forestye soruşdu:

— Redaksiyada təzə nə var?

— Heç nə. Sən xəstə yatdığını bu dönəm ərzində «Volter»dən o dibrinq Lakreni qəzetə dəvət eləmişik. Amma hələ uşaq-muşaqdır. Sənin yolunu gözləyir ham!

Xəstə donquldandı:

— Mənim? Bundan belə mən öz məqalələrimi qara torpağın altında, altı fut dərinlikdə yazacağam.

Bu düşkün əhvali-ruhiyyə çalınan bir kilsə zənginin ritminə uyğun olaraq vaxtaşırı xəstəyə hakim kəsilirdi, hansı mövzuda danışmasına baxmayaraq, hər sözündə, hər ifadəsində özünü bürüzə verirdi.



Ağır və dərin bir sükut çökdü otağa. Qürubdakı atəşli mən-zərə getdikcə oləzidi, bir az tündləşsə də, hələ də al-qirmızılığını qoruyan göylərin fonunda dalğaların rəngi qaralmağa başladı. Alışib-yanan şəfəqlərin otağa süzülən son şöləleri divarlara, kün-bucağa, divar kağızlarına, mebelə bənövşəyi və al-qirmizi çalarlar qazandırdı. Buxarının üstündəki güzgü qürubu əks etdirdiyindən əsl qan ləkəsini xatırlatmaqdadaydı.

Üzünü pəncərəyə söykəyən xanım Forestye hərəkətsiz durmuşdu.

Birdən Forestye boğuq və ürək parçalayan bir səslə qırıq-qırıq danışmağa başladı:

– Görəsən, daha neçə qürub səhnəsi görmək var qismətimdə?.. Səkkiz... on... on beş, iyirmi, bəlkə də, otuz... bundan çox olmaz... Sizin isə ömrünüz irəlidədir... Mənim üçün artıq hər şey bitibdir... Hər şey həmişəki axarıyla davam edəcək... mən ölündən sonra da... eynilə mənim sağlığimdakı kimi...

Bir ara susandan sonra Forestye davam elədi:

– Nəyə nəzər yetirirəmsə, hər şey mənə bir neçə gündən sonra heç nə görməyəcəyimi xatırladır... Necə də dəhşətlidir bu... heç nə görməmək... mövcud olanlardan heç nəyi görməmək... ən adı şeyləri... stəkanları... boşqabları... adama rahatlıq bəxş edən çarpayları... Axşam saatlarında ekipajla gəzintilər necə də gözəldir!.. Bütün bunlara vurğun idim mən!

Onun barmaqları kreslonun dirsəkliyi üzərində iti və əsəbi halda gəzisdi, sanki, o, gözə görünməz royalı çalırdı. Elədiyi hər bir pauza sözləriylə müqayisədə adama daha ağır təsir bağışlayırdı və bu, onun daha dəhşətli şeylər barədə düşündüyüünü bildirirdi.

Bu yerdə Dürua bu yaxınlarda Norber de Varenin ona dediyi sözləri xatırladı: «İndi o kabus mənə elə yaxınlaşıb ki, çox vaxt əlimi uzadıb onu qovmaq keçir könlümdən. Amma o, torpağın üstünə yayılır, fəzani doldurur öz varlığıyla. Hər yerdə ona rast gəlirəm. Yolun ortasında tapdanmış böcək də, xəzəllər də, dostumun saq-qalındakı bəyaz tük də ürəyimi deşir və hayqırır: «Budur ol!»

Bu yaşantıları o zaman Dürua anlamamışdı. Amma indi, Forestye bir baxmaqla anladı. İndiyədək heç fərqində olmadığı sonsuz qüssə bürüdü varlığını: birdən ona elə gəldi ki, burada, lap yaxınlıqda, əl uzatmaqla çatılışı məsaflədə, yəni bu xəstənin təngnəfəs olduğu

kresloda qərar tutub o qorxunc və eybəcər ölüm mələyi. O qalxıb buradan getmək, qaçmaq, bir qədər tez Parisə dönmək istədi! Eh, əgər bütün bunları nəzərə alsaydı, heç durub Kanna gələrdi?!

Ölünün üstünə vaxtından əvvəl atılan matəm örtüyünü xatırladan gecə zülməti yavaş-yavaş bütün otağı bürüməkdə idi. İndi gözlə nisbətən seçilən yer pəncərəydi, onun da dördkünc fonunda gənc qadının hərəkətsiz silueti gözə dəyirdi.

Əsəbi halda Forestye soruşdu:

— Görəsən, nə vaxt burası lampa gətiriləcək? Həm də, guya, bu — «xəstəyə qulluq» adlanır!

Pəncərənin fonundakı qaraltı tez yoxa çıxdı və bunun ardınca evin qulaqbatırıcı səssizliyini zəng səsi pozdu.

Az sonra içəri girən qulluqçu lampanı buxarının üstünə qoydu.

Xanım Forestye ərindən soruşdu:

— Uzanmaq istəyirsən, yoxsa aşağı enib yemək yeyək?

Kişi piçılıtıyla:

— Aşağı enək, — dedi.

Yemək süfrəsi arxasında da bu üç nəfər, təxminən, bir saat ləldinməz oturdu. Hərdənbir ötəri və anlamsız sözlərlə sükutu pozurdular, sanki, bu yolla sükutun təhlükəsindən, həm də anlaşılmaz təhlükəsindən qorunmağa çalışırdılar. Ölüm mələyinin məskunlaşdığı bu otaqda onlar sükutun da donmasına heç vəchlə imkan vermək istəmirdilər.

Axır ki, yemək gəldi. Düraya bu ziyafət uzun, hədsiz uzun göründü. Hər kəs səssiz və susaraq yeyirdi. Sonra isə çörək xəmirindən xırda kürələr düzəltməyə başladılar. Dabanlarının taqqıltısı Şarlı əsəbləşdirməsin deyə, yumşaq çəkmələr geyinmiş qulluqçu girib-çixır, təamları süfrəyə düzürdü. Sükuta meydan oxuyan yeganə şey — mexaniki saat rəqqasının yeknəsəq çıqqıltısı idi.

Yeməkdən sonra Dürua yorgunluğunu bəhanə gətirərək öz otağına yollandi. Pəncərənin ətəkliyinə dirsəklənərək o, doğmuş ayı süzürdü: səmada nəhəng kürə biçimli lampa kimi görünən ay tutqun işığıyla villaların ağ divarlarını, dənizin narın-narın ləpələndiyi üçün əsnək görünən səthini işıqlandırırdı.

Dürua buradan baş alıb getmək üçün bir səbəb axtarışındaydı: Valterdən aldığı teleqrama əsasən təcili geri qayıtmək kimi hər cür fəndi ağlında götür-qoy edirdi. Amma səhərisi gün o, bütün bu



aradan çıxma planlarının mümkün olmayacağıni anladı. Onsuz da xanım Forestyeni aldatmaq çətin məsələydi, üstəlik, o, qorxaqlığı ucbatından öz sədaqətinə qarşılıq olaraq alacağı hədiyyədən də ola bilərdi. Öz-özünə deyirdi: «Əlbəttə, bütün bunlar könül bulandırır, amma neyləmək olar, həyatın hər anı bal dadmir ki?! Hər halda, bu, çox sürməz».

Həmin gün cənub səması masmavi idi. Belə havalarda adamın, xosbəxtlikdən, ürəyi sinəsinə sığdırı. Forestyelərin yanında oturmaqla hələ çox vaxt itirəcəyini düşünən Dürua dənizə tərəf yol aldı.

Qəlyanaltı üçün geri dönəndə qulluqçu dedi:

– Cənab Dürua! Cənab Forestye sizi soruşurdu. Bəlkə, siz, cənab Dürua, bir ona baş çəkəsiniz, hə?

O, yuxarı qata qalxdı. Deyəsən, Forestye kreslosunda mürgü-ləyirdi. Xanımı isə divanda uzanıb kitab oxuyurdu.

Xəstə hənirtiyə başını qaldırdı.

Jorj soruşdu:

– Özünü necə hiss edirsən? Məncə, bu gün bir az gümrahsan. Forestye piçildədi:

– Hə, bir az yaxşıyam, özümü gümrah hiss edirəm. Sən Madlena ilə birgə əlüstü qəlyanaltı elə, çünkü gəzməyə çıxacağıq.

Dürua ilə təkbətək qalan xanım Forestye dedi:

– Görürsünüz də? Bu gün ona elə gəlir ki, sağlamdır. Səhər açılandan bəri planlar qurur. Bir azdan biz Juan körfəzinə gedib Parisdəki mənzilimiz üçün oradan saxsı əşyalar alacağıq. Nəyin bahasına olursa olsun, gəzintiyə çıxməq istəyir, mən isə ona bir şey olmasın deyə, əldən-ayaqdan gedirəm. O, indi heç arabanın silkələnməsinə də dözəcək halda deyil.

Lando qapıya gələndə qulluqqunun qoluna girdiyi Forestye pilləkənləri ehmalca endi. Ekipaja göz gəzdirəndən sonra üstdəki örtüyün qaldırılmasını tələb elədi.

Xanımı buna etiraz elədi:

– Soyuqlayarsan. Bu ki ağılsızlıqdır.

Amma əri dediyindən dönmədi:

– Yox, indi çox yaxşıyam. Mən özümə bələdəm.

Bağların arasıyla uzanan və Kannı ingilis parkına bənzədən kölgəli xiyanəti geridə qoyandan sonra ekipaj sahilboyu uzanan və Antibə aparan yola çıxdı.

Forestye buralardakı gəzməli-görməli yerlərdən söz salmışdı. Parisli qrafin* və digərlərinin villalarını yol yoldaşlarına göstərdi. Kefi kök idi, amma bunun saxta bir görüntü, həm də ölümə məhkum birisinin candərdi şuxluğu olduğu sezilirdi. Bir şeyi göstərmək üçün əlini qaldırmağa heyi olmadığından o, barmağını qaldırmaqla kifayətlənirdi.

— Bax bu, müqəddəs Mariya adasıdır, o isə Bazenin* qaçıb siğındığı qəsərdir. Hə, o vaxt bu həriflərə görə başımız çox bələlər çəkmişdi bizim!

Sonra o, alaydakı hərbi xidmətindən söz saldı, adlarını çəkməklə zabitlərlə bağlı xatirələrini paylaşıdı.

Sərt enişdən sonra qəfletən qarşılarda geniş bir mənzərə açıldı: buradan Juan körfəzi də, qarşı sahildəki və aq evləri olan kənd də, daha irəlilərdəki Antib burnu da adamın ovcunun içindəymiş kimi görünürdü.

Üşaq kimi sevinən Forestye piçıldadı:

— Bu da eskadra! İndi sən eskadranı da görəcəksən!

Əslində, geniş körfəzin sularında uzaqbaşı altı iri gəmi gözə dəyirdi və bunlar indi kol-kos basmış sal qayani xatırladırdı.

Qüllələri, dalğaçıranları və digər çıxıntıları olan bu qəribə, biçimsiz və nəhəng gəmilər suda elə dərinə oturmuşdu ki, sanki, burada kök atmağa niyyətli idilər.

Suyun dibinə oturan bu ağır gəmilərin nə vaxtsa hərəkətə gələcəyi, yerlərindən tərpənə biləcəyi aqlasığın mənzərəyini görünürdü. Yüksək və yuvarlaq biçimli batareya¹ üzən rəsədxananı və ya sualtı qaya üzərində qərar tutan mayaki xatırladırdı adama.

Iri və üç dor ağaclı gəmi yelkənlərini açaraq, sürətlə onların yanından keçib aqıq dənizə çıxdı. Kor-kobud metal yiğinlarına bənzəyən və burada lövbər atan hərbi gəmilərlə müqayisədə yelkənli gəmi öz zərifliyi ilə adamın gözünü oxşayırdı.

Forestye gəmilərin adlarını yada salmağa cəhd elədi:

— «Kolber»*, «Süffren»*, «Admiral Duperre»*, «Qəzəbli», «Aman-sız»... Yox, yanıldım: «Amansız» bax, odur...

«Juan körfəzinin dekorativ saxsı əşyaları» adlanan iri pavilyonun ərazisinə girən ekipaj çəmənliyin yanından keçib girişdə dayandı.

¹ Batareya — gəmidə top qoyulması üçün nəzərdə tutulan kiçik göyərtə



Forestye Parisdəki kabinetin üçün bir cüt vaza almaq arzusundaydı. Landodan enə bilmədiyindən saticılar bir-birinin ardından uyğun örnəkləri gətirib ona göstərildilər. Uzun-uzadı seçim edərkən o, xanımı və Dürua ilə məsləhətləşirdi.

– Bilirsən, bunun birisini kabinetimdəki kitab şkafı üçün nəzərdə tuturam: kreslomda oturub onu seyr edəcəyəm. Bir az antik, bir az da yunan üslubunda bir şey istərdim.

Bütün örnəkləri gözdən keçirib yenilərinin gətirilməsini istəsə də, o, ilk bəyəndiklərinin üzərində durdu. Nəhayət, seçdiklərinin pulunu ödədi və onların təcili şəkildə Parisə göndərilməsini buyurdu və hökmələ dedi:

– Bu günlərdə mən buraları tərk edəcəyəm.

Körfəz sahiləriylə geriye dönəndə dərədən qəflətən soyuq rüzgar əsdi və xəstəni öskürək tutdu. Əvvəlcə xəfif görünən bu öskürək get-gedə gücləndi və bir an da kəsilmədi, daha sonra isə hisqırıq və xırıltı ilə əvəz olundu.

Forestyenin nəfəsi çatmadı: hər nəfəs alışında sinəsini lərzəyə gətirən öskürək dalğası, sanki, boğazını yırtmağa çalışırdı. Heç nə ilə onu səngitmək, yatırmaq mümkün deyildi. Xəstəni ekipajdan otağına əllər üstə aparmalı oldular. Onun ayaqlarından yapışan Dürua xəstənin ağciyərlərinin hər səfər ixtiyarsız daralması əsnasında ayaqlarının necə titrədiyini hiss edirdi.

Heç isti yorğan-döşək də Forestyenin dadına yetişmədi – öskürəyi gecəyariyacan eynilə davam elədi. Ən sonda ona verilən narkotik vasitə xəstənin ölümqabağı spazmalarına son qoydu. Amma gözlərini bir an da qapamayan xəstə sübhədək yatağında oturub qaldı.

Dilinə gətirdiyi ilk sözlər: «Dəllək çağırın» oldu. Forestye hər səhər təraşolma adətindən əl çəkməmişdi. Bundan ötrü ayağa qalxmağa çalışsa da, onu təkrar yatağa uzatmaq lazımlı gəldi. Xəstənin ağır və qısa tənəffüsü elə çətinləşdi ki, bundan təlaşa qapılan xanım Forestye qulluqçuya yenicə yatağına uzanan Düruanı səsleməsini və həkim dalınca yollamasını tapşırıdı.

Dürua Qavo soyadlı həkimi ləngimədən tapıb ora gətirdi. Resept yazan həkim bəzi xırda-para göstərişlər də verdi. Amma həqiqəti öyrənmək üçün onu ötürməyə çıxan Jorja bunları dedi:

– Bu adam can üstədir. Sabaha çətin çıxa. O zavallı xanıma buju açıb deyin və keşisin ardınca adam göndərin. Mənlik

burada heç nə yoxdur. Amma belə götürəndə, həmişə qulluğunuza hazırlam.

Dürua xanım Forestyeni dışarı çağırtdırdı:

– O, ölüm ayağındadır. Həkim keşiş dalınca adam göndərməyi məsləhət gördü. Siz nə fikirdəsiniz?

Qadın xeyli tərəddüd keçirdi. Hər şeyi götür-qoy edib ağır-ağır dilləndi:

– Hə, belə olmayı daha yaxşıdır. Həm də hər barədə... Mən onu hazırlayar və deyərəm ki, keşiş onunla görüşmək istəyir... Yəni bir şey uyduraram. Siz nisbətən sadə dil, əllaməlik etməyən bir rahib tapın. Qoy o, sadəcə, tövbə ayinini icra eləsin ki, biz də bütün qalan həngamələrdən qurtulaq.

Dürua iman əhli olan bir qoca tapıb gətirdi və o, ilk baxışda ondan istəniləni anladı. Keşiş can verən xəstənin otağına daxil olanda xanım Forestye oranı tərk elədi və qonşu otaqda, Düruanın böyründə oturaraq dedi:

– Bu xəbər onu sarsıldı. Keşiş barədə söz açan kimi onun sıfəti elə dəhşətli ifadə aldı ki, elə bil, varlığına... varlığına onun... bilirsiniz də, nəyi qəsd edirəm... nəfəsi toxundu... Bir sözlə, o, hər şeyin bitdiyini, sayılı saatlarının qaldığını anladı...

Xanım Forestyenin bət-bənizi yaman ağarmışdı. Sözünə belə davam elədi:

– Onun üzündəki o ifadəni heç vaxt unutmayacağam. Həmin an mən, əslində, ölüm mələyini gördüm. Mən onu gördüm...

Qulağı zəif eşitdiyi üçün başqlarıyla ucadan danışan keşisin səsi onlara qədər gəlirdi.

– Yox deyirəm sizə, yox, canım. Sizin durumunuz bir o qədər də qorxulu deyil. Mən sizə bir dost, bir qonşu kimi baş çəkdirim – bu, olsun birinci dəlilikimiz.

Forestye ona nə isə desə də, cavab eşidilmirdi.

Qoca sözünün ardını gətirdi:

– Yox, mən sizə al şərabı batırılaraq müqəddəsləşən çörək ikram edəcəyəm. Sağlıq durumunuz düzələndən sonra bu barədə danışarıq. Amma əgər siz burada olmayımdan yararlanaraq tövbə eləmək istəsəniz, bax, bu olar aynı məsələ. Mən keşişəm və elime ilk fürsət düşən kimi öz dindəşlərimi haqq yoluna qaytarmağa borcluyam.



Sükut çökdü. Yəqin ki, Forestye özünün boğuq və vaxtaşırı xırıldayan səsiylə nəsə deyirdi ona. Az sonra keşş nisbətən fərqli səslə, yəni ruhanilərə məxsus avazla sözə başladı:

– Pərvərdigarın mərhəməti sonsuzdur. Mənim oğlum, indi siz «*Confiteor*»u oxuyun. Əgər unutmusunuzsa, sizə yardımçı olaram. Ardımcı təkrar edin: «*Confiteor Deo omnipotenti... Beatae Mariae semper virgin!..*»

Zaman-zaman can üstə olan xəstə duanın bəlli bölümünü təkrarlaya bilsin deyə keşş fasılə edirdi.

Ən sonda o:

– Hə, indi isə tövbə edin, – dedi.

Fərqli bir həyəcan keçirən, ağır nigarançılığa məhkum olan xanım Forestye ilə Dürua bu müddətdə cincirlərini da çıxartmıldılar.

Xəstə nə isə piçildiyarıdı.

Keşş təkrar elədi:

– Siz insafınızın yol vermədiyi işlər tutmusunuz... Onlardan söz edin, mənim oğlum.

Xanım Forestye ayağa qalxdı. Soyuqqanlı tərzdə:

– Gəlin, hələlik bağa gedək, – dedi. – Onun sırlarından agah olmasaqla, daha yaxşıdır.

Bağça çıxdılar və artımanın önündə, çiçəkləyən qızılıgül kolunun yanındaki skamyada əyləşdilər. Oradakı qərənfil ləki təmiz havanı özünün güclü və lətif rayihəsi ilə doldurmuşdu.

Qısa sükütdən sonra Dürua soruşdu:

– Parisə gecmi döñəcəksiniz?

Qadın:

– Tezliklə! – cavabını verdi. – Bütün bunlar bitən kimi buraları tərk edəcəyəm.

– On gün sonra?

– Hə, uzaqbaşı.

– Belə çıxır ki, onun heç qohum-əqrəbəsi yoxdur?

– Kuzenlərindən başqa heç kimi. Valideynləri hələ çox cavan ikən dünyadan köçüb'lər.

Hər ikisinin baxışları qərənfilin ləçəklərindən bal toplayan arıya dikildi. Zərif qanadlarını çırparaq çiçəkdən-ciçəyə qonan bu məxluqun qanadları qonduğu zaman da xəfifcə titrəyirdi. Xanım Forestye ilə Dürua sükut içində xeyli oturası oldular.

Ən nəhayət, qulluqçu keşişin tövbə ayinini tamamladığı xəbərini getirəndən sonra onlar yuxarı qata qalxdılar.

Forestye dünənkindən daha sırixmış görünürdü.

Keşiş onun əlini ovcunda tutmuşdu.

— Xudahafiz, mənim oğlum. Sabah səhər yenə gələcəyəm.

Bu sözləri deyərək o, otaqdan çıxdı.

Keşişin ardınca qapı örtülen kimi can verən, nəfəsi daralan xəstə bütün vücudunu gərərək, əllərini xanımına uzadıb piçıldıdı:

— Xilas elə məni... Xilas elə... əzizim... mən ölmək istəmirəm...

Xilas edin məni! Nə etməm gərəkdiyini söyləyin, həkim çağırın... Nə desəniz, eləməyə hazırlam... mən istəmirəm... mən istəmirəm!..

Xəstə ağlayırdı. Batmış yanaqlarıyla üzüasağı iri göz yaşları düşürlənirdi, küsmüş uşaqlarının kimi qurumuş dodaqlarının ucları elə hey dərtildi.

Sonra əlləri yatağa düşdü və o, barmaqlarını ağır-agır və bir-bir yorğanın üstündə gəzdirməyə başladı: bu fasıləsiz və yeknəsəq hərəkətə kənardan göz qoyan elə düşünərdi ki, o, yorğanın üstündən nəyi isə toplayır.

Xanımını da ağlamaq tutdu və o, ərinə ürək-dirək verdi:

— Yox, canım, bunlar bikara şeylərdir. Adı tutma id, günü sabah yaxşılaşacaqsan. Yəqin, o axşam gəzintisində yorulmuşdun.

Yeyin qaçıdığı üçün ləhləyən itinki kimi Forestyenin nəfəsi sürətli gedib-gelməyə başladı, arada hədsiz sürətlənən bu nəfəsləri nə saymaq olardı, nə də hədsiz zəif olduğundan aşkar eşitmək.

Dönə-dönə tekrarlayırdı:

— Mən ölmək istəmirəm... İlahi... İlahi... İlahi... axırm bu id?

Daha heç nə görməyəcəyəm mən... heç nə... heç vaxt... İlahi pərvərdigara!

Onun dəhşət ifadəsi donan baxışlarında əks olunan qorxunc görüntü çevrəsindəkilər üçün gözə görünməz olaraq qalırdı. Bu ara onun barmaqlarının yorğanın üzərində qorxunc və bezdirici gəzişmələri isə səngimək bilmirdi.

Qəflətən onun bütün bədənini titrəmə bürüdü. Xəstə nalə çəkdi:

— Məzarlığa aparın... məni... İlahi!

Susdu. Taqətsiz halda yatağında uzanıb bulanıq baxışlarla ətrafa göz gəzdirir, ağızıyla nəfəs alırdı.



Vaxt keçirdi. Qonşuluqdakı monastırın saatları on ikini vurdu. Dürua qəlyanaltı üçün qonşu otağa keçdi. Xanım Forestye isə yeməkdən imtina elədi. Xəstə heç tərpənmirdi. Amma sümükləri çıxan barmaqları əvvəlki kimi gəzişməyindən qalmırıldı və sənki, yorğanı xəstənin başına çəkməyə hazırlaşırıldılar.

Xanım Forestye onun ayaqlarının yanında, Dürua isə böyründəki kresloda oturmuşdu. Hər ikisi susaraq gözləyirdi.

Həkimin göndərdiyi xəstə baxıcısı isə pəncərənin önündə mür-güləyirdi.

Düruanı da bir ara yuxu apardı, amma sonra gözünə nə isə göründü. Göz qapaqlarını açdığı vaxt o, Forestyenin gözlərindəki işığın oləzidiyini sezdi. Xərif hıçqırıq sonrası xəstənin başı geriyə qanrlı və ağızının kənarlarında peyda olan bir cüt qan daması süzülərək köynəyinə düşdü. Onun barmaqları daha yorğanın üstündə dolaşmırıldı. Nəfəsi kəsilmişdi.

Xanım Forestye hər şeyi anladı. Çığıraraq dizləri üstə düşdü, üzünü yorğana gömərək hönkürüb ağladı. Özünü itirən, çəşqına dönən Jorj ixtiyarsız olaraq xaç vurdu. Xəstə baxıcısı oyandı, çar-payıya yanaşaraq:

– Bitdi, – dedi.

Həmişəki daxili tarazlığının bərpasına nail olan Dürua dərindən köks ötürərək piçildədi:

– Mən isə elə bilirdim bu, çox çəkər.

İlk sarsıntı ortadan qalxmamış, ilk göz yaşları qurumamış evdə vəfat etmiş birisinin olması ilə bağlı qayğılar baş alıb getdi. Dürua gecədən keçənə qədər ora-bura qaçmalı oldu.

Evə qaydanda qurd kimi acmışdı. Xanım Forestye də onunla birlikdə bir az yemək yedi. Şam yeməyini bitirib hər ikisi mərhumun olduğu otağa keçdi, çünki bütün gecəni onlar burada keçirmə-liyilər.

Xırda masanın üstündə yanmış bir cüt şamın böyründəki bir boşqabda qoyulan suya mimoza budağı qoyulmuşdu: adətə görə, belə günlərdə istifadə olunan şümsad budağı tapa bilməmişdilər.

Dünyadan köçən yaxınlarının yanında oturan bu cavan kişiyə cavan xanım sükut içinde və fikirli halda onu süzürdüllər.

Mərhumaya məxsus cizgilərin alaqqaranlıqdaitməyə başlaması Jorju bir az ürkütsə də, o, Forestyedən gözünü heç cür çəkə bil-

mirdi. Düruanın bütün fikrini-zikrini, baxışlarını özünə bağlayan bu qurumuş sifətin sinixması şamın titrək işığında daha çox nəzəre çarپırdı. Bu adam onun dostu, hələ günü dünən söhbət elədiyi Şarl Forestye idi! Canlı bir varlığın tam mənada məhv necə də dəhşətli və ağlaşırmaz imiş! Ölüm qorxusundan səksəkələrə düşən Norber de Varenin vaxtilə dediyi bu sözlər heç cür qulağından getmirdi: «Oradan geri hələ heç kim qayıtmayıb!» Demək olar ki, hər cəhət-dən ona bənzəyən milyonlarla, milyardlarla insan övladı dünyaya gələcək və onların hər şeyi – gözləri, burunları, qulaqları, ağızları, düşünən qafaları – onunku kimi olsa da, heç birisi burada, bu çarpayıda yatan məxluqun yerini verməyəcək, onu təkrarlamaya-caqdır.

O da dünyada bütün insanlar kimi öz möhlətini yaşamış, yemiş-içmiş, gülmüş, nələrəsə ümid bağlamış, kimlərisə sevmişdi. İndi isə ondan ötrü bütün bunlar nöqtələnmiş və həmişəlik bitmişdi. Bu da həyat! Bu da bir-iki günlük iztirabın gətirdiyi boşluq! Dünyaya göz açan insan boy-a-başa çatır, xoşbəxtliyə qovuşur, amma daha nələr-nələr umduğu halda dünyadan köçür. İstər kişi ol, istər qadın – heç fərq etməz – xudahafiz və bir daha sən bu işıqlı dünyaya gəlməyəcəksən! Elə ona görə də bizim hər birimiz öz içində ölümsüzlüyə can atıb ona təşnə olsa da, gec-tez solur, son hüceyrəsinə qədər məhvə sürüklənir ki, özündən sonrakıların yetişməsi üçün münbit şərait yaratsın. Bitkilər, heyvanlar, insanlar, ulduzlar və dənizlər – hər şey eyni şəkildə yaranır və məhvə məhkum olur ki, bir başqa varlıqda təkrar zühur eləsin. Amma bunların heç birisi olduğu kimi, eynilə geri dönmür – istər həşərat olsun, istər insan, istər planet!

Anlaşılmaz, sonsuz və üzücü olan bu dəhşət duyğusu Düruanın ürəyindən ağır bir daş kimi asılmışdı. Bu – xeyli qısa ömür süren və çarəsiz varlıqları durmadan udan, ucu-bucağı olmayan yoxluğun qarşısındaki dəhşət idi. Artıq o özü də başının üstünü kəsdirən bu təhlükə ilə barışmışdı. O, indi cəmi bir neçə saat var olan həşəratlar, beş-on gün ömür süren heyvanlar, cəmi bir neçə il yaşayın insanlar, iki-üç əsr varlığını sürdürən materiklər barədə fikirlərə dalmışdı. Axi bütün bunlar arasında nə fərq vardi? Fərq, olsa-olsa, onların qismətinə yazılan günəş doğuşlarının sayındaydı. Vəssalam.



Meyitə baxmamaq üçün baxışlarını yana çevirdi. Başını sallayıb oturmuşdu xanım Forestye: yəqin, indi onun da içini belə bədbin fikirlər gəmirirdi. Qadının qüssəli çöhrəsinə kölgə salan saman rəngli saçlarına nəzər salanda Düruanın içində şux bir duygú baş qaldırdı və sənki, qəlbə bir ümid şüasıyla nura boyandı. Əgər bütün yaşamyı qarşıdaydısa, onda dərd çəkməyin mənası vardımı?

O, hələ də xanım Forestyenin süzürdü. Öz fikir dəryasına qərq olan qadın isə heç bunun fərqində də deyildi. Dürua öz-özünə deyirdi: «Həyatda yeganə təsəlli qaynağı – eşqdır! İnsan həzlərinin ən uca zirvəsi – sevimli qadını qucağına almaqdır!»

Özünə bu cür zəkali, yaraşıqlı bir ömür-gün yoldaşı tapan mərhumun bəxti yamanca gətiribmiş! Görəsən, necə tanış olmuşdu-lar? Nə dərin aqli, nə də sərvətiylə öyüñə bilməyən bu mərhum kimisinə ərə getməyə axı bu qadın necə razı olmuşdu? Bunu adam eləmək üçün zavallı qadın hansı əzablara sinə gərmişdi, görən?

Qət elədi ki, hər kəsin özünə görə sirləri var. Bir də bu xanımın cehizini təmin etməklə ərə verən o qraf Vodrek barədə dolaşan bütün şayiələr yaddaşında canlandı.

İndi bu qadın neyləyəcəkdi belə? Kimə ərə gedəcəkdi? Bəlkə, xanım de Marel demişkən, bir deputata, ya da ki ümidlər verən, yaşça cavan, səviyyəcə mərhumdan bir baş üstünən olan ikinci bir Forestyeyə? Görəsən, indi bununla bağlı hər hansı dəqiqləşən niyyəti, planı və məqsədi vardımı? İndi Dürua bunu necə də öyrənmək istəyərdi! Amma bu qadının gələcək taleyindən ona nə vardi axı? Bu suali özünə ünvanlayanda anladı ki, bu narahatçılığın arxasında bəzən insanın özünə də etiraf etmədiyi, yalnız könlünün dərin qatlılarında eşələnən birisinin ortaya çıxaracağı, sırlı və anlaşılmaz niyyət yatır.

Əslində, bu qadının könlünü fəth etməyə niyə də girişməsin ki? Belə bir xanım sayəsində o, xeyli güclü və qarşısalınmaz bir qüvvəyə çevriləcəkdi! Bir göz qırpmısında, həm sürətlə, həm də inamlı yüksələcəkdi!

Bəs onda niyə öz uğurundan imtina etməliydi? Qadının kön-lünə yatdığını bilirdi, özünə bəslənən duyğuların adı rəğbətdən daha yüksək, yəni könül bağlılığı olduğunu hiss edirdi. Adətən, bu cür qarşılıqlı cazibəyə malik insanlar təkcə bir-birinə can atmırlar, onlar həm də sözsüz əhd-peymanla bağlı olurlar. Qadın onun

ağıllı, qərarlı və qoparaqlı olduğuna bələd idi. İndi Düruanın ona güvənc hissi aşılaması yetərliydi.

Bəyəm öz ağır durumunda qadın ona üz tutmamışdı? Bəs niyə məhz onu buraya dəvət etmişdi? Bəlkə, bu addım onun artıq öz seçimini etməsi kimi yozulmalıydı? Yoxsa bu yolla qadın öz qərarını, öz etirafını ifadə etmişdi? Dul qalacağının ağılna gətirdiyi məqamda, özünə növbəti həyat yoldaşı, tərəfdaş aradığı bir məqamda Düruanın onun yadına düşməsi bir təsadüfdümü?

O, indi hər şeyi öyrənmək, sorğu-sual etmək, qadının məhrəm niyyətlərindən hali olmaq istəyirdi. Birisigün o yola çıxacaqdı, çünkü ərinin itirən cavan, dul qadınla bir damın altında qalması uyğun sayılmazdı. Ona görə də məsələni uzatmaq lazım deyildi, yola çıxana qədər ehtiyatla və üstüörtülü şəkildə qadının niyyətini öyrənmək lazım idi, qadına fikrini dəyişmək və ya başqa kişiye ona girişmə imkanı vermək olmazdı. Bəlkə də, elə indidən qadından əhd-peyman sözü ala biləcəkdi o.

Otağa dərin sükut hakim idi. Yalnız buxarının üstündəki saatın ahəngdar çıqqıltısı eşidilirdi.

Dürua xəbər aldı:

– Yəqin, möhkəm yorulmusunuz?

Qadın:

– Hə, – dedi. – Yorulmaq bir yana, həm də mənən əzginəm.

Bu zülmət otaqda onların səsləri qəribə çıxırı və özləri də bunun fərqindəyilər. Hər ikisi qəflətən dönüb meyitə baxdı: sanki, onlar bundan bir neçə saat əvvəl sağ olan Forestyenin indi də yerində qurcalanaraq söhbətlərinə qulaq verəcəyindən çəkinirdilər.

Dürua təkrar sözə başladı:

– Hə-ə, sizin üçün bu – ağır zərbədir, bütün yaşam tərziniz dəyişəcək, hər şey alt-üst olacaq. Hansı ruhi məşəqqətlərə düşər olacaqsınız!

Qadın cavab əvəzinə dərindən köks ötürdü.

Dürua dedi:

– Qadın üçün cavan yaşda başsız qalmaq necə də ağırdır!

Qadın susurdu.

Dürua piçılıyla:

– Hər ehtimala qarşı mən, o anlaşmamızı sizə xatırlatmaq istədim, – dedi. – Mənimlə istədiyiniz kimi davranışa bilərsiniz. Özümü sizin ixtiyarınıza verirəm.



Xanım Forestye nəvaziş və qüssə dolu baxışlarla onu süzdü: belə baxışlar, adətən, kişilərin varlığını yerlə yeksan edir.

Əlini ona uzadan qadın dedi:

– Təşəkkürlər, siz necə də nəcib və gözəl insansınız. Əgər sizin üçün nə isə eləyə bilsəydim, onda eynilə sizin kimi: «Mənə bel bağlayın» deyərdim.

Bu uzanan əli tutan Dürua onu ehtirasla öpməkdən özünü güclə saxladı, sonra bu zərif əli ovcunda sıxdı. Sonra bir az cürat-ləndi, ehmallıca dodaqlarına apardığı bu zərif, sıcaq və ətirli əlin təmasını dodaqlarıyla hiss elədi.

Bu dostyana nəvazişin gözlənildiyindən uzun sürdүyünü anla-yınca ovcunu açdı və xanım Forestyenin xırda əli taqətsiz halda öz dizinin üstünə düşdü. Son dərəcə ciddiləşən qadın dedi:

– Hə, indi mən tamam yalqızam, amma çalışacağam mətanətli olum.

Əgər ona getməyə razılıq verərsə, bundan xoşbəxt, həm də xeyli xoşbəxt ola biləcəyini qadına necə eyhamla deyəcəyini bilmirdi Dürua. Əlbəttə, o, bu barədə indi, meyitin uyuduğu otaqda söz salmalıydı. Amma bəlkə də, nə isə bir çoxmənalı, ölçülü-biçili, düşünülmüş ifadə tapmaq, əsl məqsədi üstüörtülü şəkildə həm açıqlayan, həm gizləyən, həm də istənilən cür anlaşılan bir ifadə tərzinə ehtiyacı vardı.

Otaqdakı bu cəsəd, quruyub qaxalaşan cəsəd, sanki, indi onların önündə deyil, aralarındaydı. Bunu hiss etmək Düruanın qəlbini sıxırdı.

Bir də ki son saatlarda o, ölüünün çürüməyə başlayan sinəsin-dən qalxan havanı, üfunəti, cəsəd qoxusunu duyurdu. Adətən, bu dözülməz qoxunu zavallı ölü əvvəlcə, hələlik həyatda olan yaxınlarının yatağında uzananda, daha sonra isə dar məzarda yatanda çevrəsinə yayır. Dürua təklif elədi:

– Bəlkə, pəncərəni açaq? Məncə, buranın havası xeyli ağırlaşıb.

Qadın:

– Əlbəttə, – dedi. – Mənə də elə gəlir.

Kişi pəncərəni açdı. Bircə anda otağa dolan təmiz gecə havası şamların alovunu titrətdi. Keçən gecə olduğu kimi, bu gün də ay öz solğun işığıyla villaların ağ divarlarını, su hövzəsinin geniş sət-hini işiqlandırırırdı. Qəlbi yeni ümidiylə çırınan Dürua sinədolusu

nəfəs allığından və yaxın gələcəkdəki səadətinin təsirindən, sanki, qanad taxmışdı.

Geriyə qanrlaraq qadına:

– Bu saf hava ilə nəfəs alın. Misilsiz bir gecədir, – dedi.

Pəncərəyə sarı gələn xanım Forestye kişinin yanında durmaqla, pəncərənin altlığına dirsəkləndi.

Dürua piçilti ilə dedi:

– Qulaq asın, məni düzgün anlamağınızı istəyirəm. Ən başlıcası isə, belə bir məqamda bu cür şeylərdən bəhs etdiyim üçün mənə acığınız tutmasın: axı mən birisigün yola düşürəm. Həm də siz Parisə dönenə qədər, bəlkə də, iş işdən keçə bilər. Odur ki... Mən kasib birisiyəm, hazırda əlimdə param-pulum və cəmiyyətdə bəlli bir mövqeyim olmadığı sizə də məlumdur. Amma mən iradə sahibiyəm, həm də axmaq birisi deyiləm və doğru bir yol seçdiyimi sanıram. Həyatda öz məqsədinə çatanların nə olduğu bəlliidir. Amma həyat səhnəsinə yeni-yeni atılan birisinin nələrə nail olacağını söyləmək isə çətindir. Bu durumun da özünə görə müəyyən və qeyri-müəyyən tərəfləri var. Kəsəsi, vaxtilə evinizdə olarkən ən böyük arzumun sizinlə evlənmək olduğunu dilə gətirmişdim. İndi mən həmin arzumu bir daha təkrarlamaq istəyirəm. Hələlik mənə hər hansı cavab verməyin. Məni sona qədər dinləyin. Bu dəqiqə mən sizə təklifdə bulunmuram. Belə bir şəraitdə və vaxtda bunu etməkancaq könül bulandırardı. Vacib olan odur ki, sizin bircə kəlmənizlə mənim bəxtiyarlığa qovuşacağımı biləsiniz, məni özünüzə yaxın dost və ya ər kimi qəbul etməyinizdən – bu, sizin seçiminizə bağlıdır – asılı olmayaraq, könlüm və həyatım bütünlükə sizə məxsus ola-caqdır. Mənə indi, bu dəqiqə cavab verəcəyinizi ummuram, çünki bu söhbətin belə bir ortamda baş tutması münasib deyil. Parisdə bir araya gələrkən, sizin qərarınızı mənə işarətlə bildirməyiniz yetərli olacaq. O vaxta qədər isə gəlin susaq. Razısınızmı?

Bütün bunları dediyi vaxtda o, qadına nəzər yetirmirdi, sanki, bu sözlər qarşılardakı zülmət gecəyə ünvanlanmışdı.

Qadının da qulağı, sanki, onda deyildi, – halsiz dayanıb yarıdalğın, yarıiti baxışlarını ay şəfəqlərində yuyunan geniş üfüqlərə dikmişdi.

Bir xeyli belə, yanaşı, fikirli və susqun dayandılar, bir-birinə təmasları dirsəkləriylə gerçəkləşirdi.



Axırda qadın piçiltıyla:

– Üşüməyə başladım, – deyib çarpayıya sarı yönəldi. Dürua da onun ardınca getdi.

Cəsədin, həqiqətən, qoxu verdiyini sezdikdə, o, kreslosunu ondan araladı: onsuz da bu qoxuya bir elə davam gətirən deyildi. Dürua dedi:

– Səhər onu tabuta qoymaq lazım gələcək.

– Hə, hə, göstəriş vermişəm, səhər saat səkkizdə xarrat gələcək. Köks ötürən Dürua: «Zavallı!» dedi.

Qadın da ah çəkdi və bu ağır ahla özünün məyusluğunu, müti-liyini ifadə etdi.

Onlar artıq meyitə az-az nəzər salırdılar. Özləri də gec-tez ölümə məhkum olan bu adamlar qaçılmaz sonları ilə artıq barışmışdır, halbuki bir qədər əvvəl yoxluğa məhkumluq fikri onları dərindən həyəcanlandırır və tövrdən çıxarırdı.

Səssiz oturub, yaxşı düşməz deyə, yuxulamamağa çalışırlılar.

Gecənin yarısı ilk əvvəl Düruanı yuxu apardı. Oyandıqda gördü ki, elə xanım Forestye də mürgüləyir. Ona görə də yerini rahatlaşandan sonra təkrar gözlərini qapadı və deyindi:

– Lənət şeytana, heyif deyilmə adamin öz yatağı?!

Taqqlıtıya oyandı. Gələn xəstə baxıcısı idi. Hava artıq tamam işıqlaşmışdı. Xanım Forestye düz qarşısında oturmuşdu. Yarıyuxulu olduğu üçün o da özünü ilk andan ələ ala bilmədi. Rəngi nisbətən solğun olsa da, həmişəki kimi suyuşırın, canalıcı və təravətli görüñürdü: hətta gecəni kresloda keçirməsi də onun görkəmindən bəlli olmurdu.

Meyitə nəzər salan Dürua diksində.

– Baxın! Onu saqqal basıb! – deyə çıçırdı.

Bu çürüməyə başlayan çöhrəni bir neçə saat ərzində basmış saqqal dirilərin sıfətində, olsa-olsa, bir neçə günə çıxa bilərdi.

Buna görə də hər ikisi ölü bir vücuddakı bu son həyat nişanəsini anlaşılmaz və dəhşətli möcüzə kimi, yenidən dirilmə təhlükəsi qədər qorxunc və insani aqlından edən bir anormal olay kimi dərin çəşqinliqlə qarşılıdı.

Saat on birə qədər ikisi də dincəldi. Sonra Şarlı tabuta qoyular, ürəkləri bir yüngüllük və rahatlıq tapdı. Qəlyanaltı süfrəsində üzbeüz oturmuşdular, nə isə xoş, könülaçan bir şeydən söz etmək

keçirdi içlərindən, çünkü daha ölüm faktı dəqiqləşmişdi və onlar həyatlarını normal axara qaytarmaqdan ötrü tələsirdilər.

Evin öündəki dirrikdə bitən, çıçəkləyən qərənfilin ətri yaz mehinin iliq və xoş əsintiləri sayəsində açıq pəncərədən otağa dolurdu.

Xanım Forestye Duruaya bağda gəzisməyi təklif elədi. Yaşıl çəmənliyin çevrəsində dolaşdıqca onlar get-gedə isinən havada ağ şam və evkalipt ağaclarının qoxusunu aşkar hiss edirdilər.

Başını Duruaya tərəf tutmadan, eynilə ötən gecə yuxarı mərtəbədə bu kişinin onunla danışlığı tərzdə, tam səlis cümlələrlə və səsini nisbətən qısaraq, xanım Forestye sözə başladı:

— Qulaq asın, Əziz dost... mən sizin təklifiniz üzərində düşündüm... Məndən hər hansı cavab almadan buradan getməyinizə könlüm razi deyil. Əslində, mən sizə nə «hə», nə də «yox» cavabı verəcəyəm. Bir az gözləyək, bir-birimizi incələyək, yaxından tanıyaq. Siz də bunu yaxşıca götür-qoy edin. Əgər bu, ötəri bir hissdirəsə, onu ciddiyə almayıñ. Mən bu barədə indi, yəni zavallı Şarl torpağı tapşırılmadan ona görə söz saldım ki, söylədiklərinizle bağlı siz kimlə iş tutacağınızı biləsiniz, mənənə açıb dediyiniz o böyük arzularla özünüzə çox da böyük təsəlli verməyəsiniz, çünkü ola bilər ki, məni... olduğum kimi qəbul etməkdə, anlamaqda müəyyən çətinliklərlə üzləşəsiniz. Məni anlamağa cəhd edin. Məndən ötrü nikah – zəncir yox, tərəfdəşləq deməkdir. Odur ki mənə hərəkətlərimdə tam sərbəstlik verməli, onlara dair, yəni haraya gedib, haradan gəlməyimlə bağlı məndən hesabat tələb etməməlisiniz. İzlənməyimə, qısqanlığa və öyüd-nəsihətə zərrəcə dözümüm yoxdur. Əlbəttə, mən də öz növbəmdə soyadını daşıyacağım bir insanı öz davranışlarımla ləkələməyi, onu çıxılmaz və ya gülünc durumlara salmağı mənliyimə yaraşdırıram. Amma o da mənim simamda özünün ürkək və müti arvadını, ya da qulluqçusunu deyil, hər mənada özüylə bərabər hüquqlara sahib tərəfdəşini görməlidir. Bu açıqlanan şərtlər sizə son dərəcə cürətli gələ bilər, amma onlardan imtina etmək kimi bir niyyətim də yoxdur. Bax belə.

Söylədiklərimə bunları da əlavə etmək istəyirəm: mənə indi cavab verməyin, çünkü bu, həm yersiz, həm də gərəksiz ola bilər. Sizinlə yenə görüşəcək, ola bilsin, bu mövzuya bir daha qayıdacağıq. İndi isə təkbaşına gəzişin. Mən onun yanına gedirəm. Axşam görüşərik.



Qadının əlini uzun-uzadı dodaqlarından ayırmayan Dürua sonra bircə kəlmə də kəsmədən ondan uzaqlaşdı.

Axşamçağı, süfrə arxasında bir araya gəldilər. Hər ikisi yorğun düşmüşdü və buna görə də bacardıqca tez öz otaqlarına çəkilməyə tələsirdilər.

Səhərisi gün Şarl Forestye hər hansı dəbdəbədən uzaq şəraitdə Kann məzarlığında torpağa tapşırıldı. Jorj Dürua saat ikinin yarısında poçt qatarıyla yola çıxmağı qət elədi.

Xanım Forestye onu vağzalda yola saldı. Qatarı gözləyərkən onlar arxayınlıqla perronda gəzişir və kənar mövzularda söhbətləşirdilər.

Barmaqla sayılacaq qədər, yəni beş vaqondan ibarət poçt qatarı gəldi. Vaqonda yerini tutandan sonra Dürua, xanım Forestye ilə daha bir neçə saniyə təkbətək qalmaq üçün platformaya endi. Bu qadını tərk etmək duyusunun təsiriylə içini dözülməz qüssə və kədər buludu bürüdü, sanki, indi onlar həmişəlik ayrııldalar. Bir-dən konduktorun səsi eşidildi:

— Marsel—Lion—Paris istiqamətində gedənlər öz yerlərini tutsunlar!

Vaqona dönməyə məcbur olan Dürua qadına bir-iki kəlmə demək üçün pəncərədən boylandı. Parovoz fit verdi və qatar ağır-ağır hərəkətə gəldi.

Başını pəncərədən dışarı çıxaran Dürua, xanım Forestyenin süzürdü: perronda hərəkətsiz duran qadın onu baxışlarıyla yola salmaqdı idi. Qadın gözdən itməyə başlayanda Dürua hər iki əlini dodaqlarına aparmaqla ona hava öpüşü yolladı.

Madlena da ona eyni jestlə cavab verdi, amma onun öpüşü daha həyali və ürkək olduğu üçün güclə sezildi.

İKİNCİ HİSSƏ

I

Jorj Dürua yenə əvvəlki yaşam tərzinə qayıtmışdı. Konstantinopol küçəsindəki binanın birinci qatındaki o xırda mənzildə məskunlaşmışdı. Həyatında baş verəcək köklü dəyişikliyin intizarında olduğundan özünü ciddi aparırdı. Hətta xanım de Marel ilə temaslarında da özünü tox tutur, sanki, bununla özünü girəcəyi nikahda ər roluna hazırlayırdı. Münasibətlərindəki bu hədsiz abır-həyadan cırnayan məşuqəsi isə tez-tez uğunub gedir və təkrarlayırdı:

— Sən ərimdən də quru qabırğa imişsən. Onu sənə dəyişməyimə nə gərək vardı!?

Xanım Forestye hələ də geri dönməmişdi. Kannda ləngiyirdi. Yazdığı məktubda aprelin əvvəllerindən erkən dönməyəcəyini bildirsə də, ayrılanca etdikləri söhbətin üzərindən sükutla keçmişdi. Dürua isə onu gözləməyində idi. Qadının tərəddübə qapılacağı təqdirdə o, hər yola əl atmağı və nə olursa olsun, onunla evlənməyi qət eləmişdi, çünki o, öz bəxtinə, ürəkləri fəthetmə gücünə inanırdı, varlığındakı anlaşılmaz və qarşısalınmaz qüvvənin önündə heç bir qadının dayana bilməyəcəyindən tam arxayın idi.

Aldığı qısa məktub həllədici məqamın lap əlçatan olduğunu bildirdi ona:

«*Parisdəyəm. Mənə baş çəkin.*
Madlena Forestye».

Başqa heç nə. Bu məktub səhər saat doqquz poçtuyla ona çatdırılmışdı. Saat üçdə o, qadının mənzilindəydi. Onu görən qadın üzündə həmişəki xoş və səmimi təbəssümlə hər iki əlini Jorja uzatdı. Sonrakı bir neçə saniyə ərzində onlar göz-gözə baxışdilar. Qadın:

— Mənim üçün elə ağır durumda necə də dadima yetişdiniz!
— deyə piçildədi.



Cavab verdi:

– Mənə nə əmr etsəyiniz, onu canla-başla yerinə yetirərdim.

Oturduqlar. Qadın yeniliklər barədə, Valterlər ailəsi, qəzət və onun əməkdaşları ilə bağlı suallar verdi. Tez-tez qəzət barədə düşündüyüünü bəlli edən qadın etirafa məcbur oldu:

– Həyatımda qəzətin yeri çox görünürdü, çox. Artıq ruhən jurnalist olmuşam mən. Nə düşünürsünüz düşünün, bu işə könül-dən bağlanmışam.

Qadın susdu. Əvvəlcədən hadisələri öz axarına buraxmaq istədiyi halda, qadının təbəssümündə, səsində və sözlərində müəyyən eyhamlar duyan Dürua bu fikrindən daşınası oldu. Tutula-tutula o:

– Lap yaxşı!.. Bəlkə, siz... bəlkə, siz indi eyni işlə... Dürua soyadı ilə... məşğul olasınız? – dedi.

Xanım Forestye qəfil ciddiləşdi, əlini kişinin ciyininə qoyaraq sakit tonla:

– Hələlik bu barədə danışmayaq, – dedi.

Amma təklifinin qəbul olunduğunu sezən Dürua qadının qarşı-sında diz çökdü. Onun əllərini çılgınlıqla öpərək təkrarladı:

– Təşəkkürlər, təşəkkürlər! Ah, sizi necə də sevirəm!

Qadın yerindən qalxdı. Ayağa duran kişi onun çöhrəsinin necə ağardığının fərqiñə vardi. Həmin anda bu qadının onu çoxdan bəyəndiyini anladı. İndi üz-üzə durmuşdular. Bundan yararlanan Dürua qadını özünə sarı çəkib uzun, saygı dolu bir zərifliklə onun alnından öpdü.

Kişinin ağışundan sıyrılan qadın dedi:

– Bura baxın, dostum: mən hələ hər hansı qərara gəlməmişəm, amma təklifinizə razılıq verəcəyim də istisna deyildir. Sadəcə, sizə «hə» deyənə qədər bunu məhrəm bir sərr kimi qoruyacağınızı mənə vəd etməlisiniz.

Kişi and içdi. Mənzildən çıxanda özünü göyün yeddinci qatında hiss edirdi.

Həmin gündən başlayaraq, o, bu qadınla söhbətlərində özü-nü səbirlə aparır və ondan hər hansı dəqiq cavab almağa can atmırıldı, çünki vaxtaşını «Bu, gələcəyin məsələsidir» fikrini inamla səsləndirən bu xanımın ortaq yaşamlarıyla bağlı planlarında formal razılıqdan əlavə, daha önemli və daha məhrəm məsələlərə yer verdiyini sezmək çətin deyildi.

Özünü işə-güçə verən Dürua toy gününə qədər bir az pul top-laya bilmək üçün xərclərini azaltmışdı və müəyyən mənada onun indiki qənaətcilliyi daha öncəki bədxərcliyinə tən bərabər idi.

Yayın ardınca payız gəlib-keçdi. Onlar ara-sıra görüşdükllerindən və o ara ehtiyatlı davrandıqlarından yaxınlıqlarından bir kimsə şübhələnməmişdi.

Bir axşam onun düz gözlərinin içiñə baxan Madlena dedi:

– Bu ortaq məqsədimizlə bağlı xanım de Marelə bir şey deməmisiniz ki?

– Xeyr, əzizim. Gizli saxlamağı vəd etdiyim bu sırrımızdən heç kəsin xəbəri yoxdur.

– Elə isə bu sırrı artıq ona aça bilərsiniz. Mən isə Valterlərə deyəcəyəm. Həm də bu həftə. Danışdıq?

Dürua pörtdü:

– Hə, günü sabah.

Sanki, onun qızardığını görmədiyini göstərmək üçün baxışlarını yana çevirən qadın dedi:

– Əgər istəsəniz, biz mayın əvvəlində evlənə bilərik. Bu, yetərincə uyğun olardı.

– Hər təklifinə, həm də sevincək razıyam.

– Bunun mayın onunda, şənbə günü olmasını çox arzulayıram.

Həmin gün həm də mənim ad günümdür axı.

– Mayın onu olsun. Çox əla.

– Sizin ata-ananız Ruanın yaxınlığında yaşayırlar, eləmi? Xatırladığımı görə, mənə belə demişdiniz.

– Hə, Ruanın yaxınlığındaki Kantledə.

– Nə ilə məşğul olurlar?

– Onlar... xırda rantyedirlər¹

– A! Onlarla tanış olmaq istərdim.

Xeyli xəcalətə qapılan Dürua döyükdü:

– Amma... məsələ burasındadır ki, onlar...

Amma sonra olan cəsarətini topladı və qətiyyətlə dedi:

– Əzizim! Əslən kəndli olan və bir yeməkxana işlədən valideynlərim mənim təhsil almağım üçün dəridən-qabıqdan çıxıblar.

¹ Rantye – mülkiyyətini və ya torpağını kirayə, qiymətli kağızlarını və ya pulunu isə sələm verməklə, bunlardan əldə edilən gəlirlə öz dolanışığını təmin edən insanlar



Onlara görə xəcalət çəkməsəm də, qorxuram ki, birdən onların... sadəliyindən... və ya... köntölüyündən... siz ikrah hissi duyarsınız.

Qadın valehedici bir təbəssüm sərgilədi, bütün çöhrəsi zəriflik və xeyirxahlıq nuruna büründü:

– Heç də yox. Mən onları hədsiz dərəcədə sevəcəyəm. Hökmən onlara baş çəkməliyik. Bu bərədə sizinlə daha sonra danışarıq. Mənim ata-anam da sadə insanlar idi... İndi həyatda deyillər. Bu dünyada isə sizdən başqa... bir kimsəm yoxdur, – deyə o, əlini kişiyə uzatdı.

Qadın həyəcanlanmış, təsirlənmiş və yumşalmışdı: indiyədək heç bir qadın ona belə xoş hissələr aşılıya bilməmişdi. O dedi:

– Mən bəzi şeylər barədə də düşünmüşəm, amma onları açıqlamaq xeyli çətin olacaq.

Kişi soruşdu:

– Məsələn, nə?

– Bilirsinizmi, əzizim, hər bir qadın xeylağı kimi mənim də özümə görə... zəif yerlərim, qəribə özəlliklərim var, gözqamaşdırın və qulağa xoş gələn hər şeyə bayılıram. Bir kübar soyadı daşımaq məni xeyli bəxtəvər edərdi. Nikahımız ərəfəsində siz kübar olmağa... kübar birisinə çevrilməyə necə baxırsınız?

Bu səfər qadını xəcalət basdı və o, yersiz bir şey edibmiş kimi pörtdü. Dürua sadədilliklə dedi:

– Özüm də bu barədə düşünmüşəm. Amma mən biləni, bu, çox da asan bir iş deyil.

– Niyə ki?

Kişini gülmək tutdu:

– Gülünc olmaqdan çəkinirəm.

Qadın çıyıllarını dartdı:

– Nə danışırsınız siz?! Hami belə eləyir və heç kim gülüş hədəfi olmur. Soyadınızı iki hissəyə ayırın, olsun: «Dü Rua»*. Əla səslənir.

Kişi bu işlərin sərrafi kimi etiraz elədi:

– Yox, heç yaxşı düşmür. Bu, hədsiz sadə, sürtülmüş və hamının əl atdığı yoldur. Əvvəl mən ədəbi təxəllüs kimi doğma kəndimizin adını seçmək, sonradan onu öz soyadıma birləşdirmək, yalnız bundan sonra, siz deyən kimi, onu iki yerə parçalamaq istəyirdim.

Qadın xəbər aldı:

– Kəndinizin adı Kantledir?

– Hə.

Qadın fikrə getdi.

– Yox. O sonluq xoşuma gəlmir. Qulaq asın, bəlkə, bu... Kantle kəlməsini yüngülvari dəyişdirək, hə?

Xanım Forestye masadaki qələmi götürüb, alt-alta cürbəcür soyadlar yazmağa və onları gözdən keçirməyə başladı. Qəfildən çıçırdı:

– Tapdim, bir baxın, bura baxın! – deyə «Xanım Dürua de Kантel» soyadı yazılmış vərəqi ona uzatdı.

Bir neçə saniyə düşünən kişi ciddi şəkildə:

– Hə, bax, bu, çox uğurludur, – dedi.

– Dürua de Kантel. Dürua de Kантel, xanım Dürua de Kантel.

Misilsizdir! Misilsizdir! – deyə xanım Forestye heyranlıqla təkrarlayırdı.

Sonra o, özünə inam hissiylə sözünün ardını gətirdi:

– Hamının buna necə adı yanaşacağını özünüz də görəcəksiniz.

Amma vaxt itirmək olmaz, yoxsa sonra gec olar. Sabahdan öz yazılarını «Dürua de Kантel», qısa qeydlərinizi isə sadəcə, «Dürua» imzasıyla çap etdirin. Jurnalistlər arasında bu, adı haldır və yeni imzınız heç kimi heyrətləndirməyəcək. Toyumuz ərefəsində daha nəyi isə dəyişər və dost-tanışa deyərik ki, indiyəcən siz sadəlövhilük edib bu «dü» şəkilcisinən imtina eləmişdiniz və tutduğunuz mövqe sizi buna məcbur edirmiş. Ya da ki heç kimə heç nəyi izah eləmərik. Atanızın adı necədir?

– Aleksandr.

Bu sözün səslənişinə diqqət yetirən qadın onu bir neçə kərə təkrarladı:

– Aleksandr. Aleksandr.

Sonra bir ağ vərəq götürüb bunları yazdı:

«Cənab Aleksandr Dü Rua de Kантel və xanımı sizi öz oğulları Jorj Dü Rua de Kантel ilə xanım Madlena Forestyenin nikah mərasiminə dəvət etməkdən şərəf duyular».

Yazılı kağızı bir qədər aralıdan süzən və bundan razı qalan qadın dedi:

– Yeterli bacarığa sahib olandan sonra istənilən şeyə nail olmaq mümkündür.

Qapıdan çıxanda özünün bundan belə «Dü Rua» və ya «Dü Rua de Kантel» çağırılacağını qəti qərarlaşdırın kişi öz gözündə ucaldığının fərqindəydi. Yerişi cavanlarındakı kimi şüx idi, başını dik



tuturdu, bığlarının uclarını həmişəkinə nisbətən daha da şeşələmişdi – onun təsəvvürlərinə görə, zadəgan birisi məhz belə olmayıdı. Kefi elə kök idi ki, qarşısına çıxan ilk adama özünü təqdim eləmək isteyirdi:

– Mən Dü Rua de Kanteləm.

Amma mənzilinə döñünçə xanım de Marel barədə təlaşlı fikirlərə daldı və ləngimədən oturub yazdığını məktubla onu günü sabah üçün görüşa çağırıldı.

Bunun ardınca o, hər şeyə üzdən yanaşmasına imkan verən və anadangəlmə səhlənkarlığıyla buna da əlini yellədi və oturub dövlət büdcəsinə yetərli vəsait yiğimi üçün təklif elədiyi yeni vergi dərəcələri barədə məqaləni böyük həvəslə yazmağa girişdi.

Soyadında zadəgən mənşəyini göstərən şəkilçi üçün vətəndaşlardan ildə yüz frank, barondan tutmuş knyaza qədər titul sahiblərindən isə beş yüz ilə min frank arasında dəyişən məbləğ tutulmasını təklif edirdi.

İmzasını belə qoymuş: «*D. de Kantel*».

Səhərisi gün məşuqəsindən aldığı «mavi vərəq»dən öyrəndi ki, qadın saat birdə ona baş çəkəcək.

Onun yolunu gözləyən Dürua bir az həyəcanlı idi: birbaşa mətləbə keçməyi, hər şeyi onun ovcuna qoymağı düşünmüdü. Sonradan, yəni kəskin sarsıntı xəfifləyəndə isə özünün ömürbilləh subay qala bilməyəcəyini inandırıcı dəlillərlə ortaya qoyacaqdı. Həm də ki əgər cənab de Marel o biri dünyaya yollanmağa heç cür hazırlaşmışsa, onda Düruanın da öz qanuni həyat yoldaşına qovuşmaq barədə düşünməsi qəbahət sayılmazdı.

Amma hər necə olsa, halı özündə deyildi. Qapının zəngi çalınanda ürəyi qəfəsdəki quş təki çırpınırdı.

Qadın onun boynuna sarıldı:

– Salam, Əziz dost!

Kişinin qucaqlaşmasındaki soyuqluq xanım de Marelin gözündə yayınmadı. Onu diqqətlə süzən qadın soruşdu:

– Nə olub sənə?

Dürua:

– Əyləş, – dedi. – Ciddi bir söhbət var.

Şlyapasını çıxarmayan və tülünü qaldırmaqla kifayətlənən xanım de Marel intzar içində əyləşdi.

Dürua baxışlarını yerdən qaldırmır, fikirlərini bir yerə cəmləşdirirdi. Təmkinlə sözə başladı:

– Əzizim, sənə verəcəyim bu xəbər, əslində, məni də hədsiz dərəcədə həyəcanlandırır, kədərləndirir və təbdən çıxarır. Səni dəli kimi bütün varlığımı sevdiyim üçün bu xəbərin özündən çox onun sənə bəxş edəcəyi ağrı-acı məni məyus edir.

Xanım de Marelín rəngi avazıdır, əli-ayağı əsməyə başladı. Pıçıl-dadı:

– Nə olub axı? Haydi, de!

Üzünə və səsinə qüssəli ifadə verən kişi eşidən üçün naxoş, söyləyən üçün isə xoş sayılıcaq xəbəri bir həmlədə dilinə gətirdi:

– Məsələ burasındadır ki, mən evlənirəm.

Qadının sinəsindən ağrı-acı dolu bir ah qopdu – adətən, bayılma öncəsi qadınlar belə edirlər: sanki, onun havası çatmirdı və dili-ağzı söz tutmaqda aciz idi.

Qadının susmasını fırsatı sayan kişi sözünə davam elədi:

– Bu qərara gəlməzdən önce hansı məşəqqətlərə qatlandığımı sən heç ağlına da gətirməzsən. Amma həyatda mənim nə bir mövqeyim, nə də pulum var. Yalnız başıma Parisdə itib-batmaqdayam. Öz məsləhətləriylə daim yanında olan, mənə arxa-həyan çıxan, yeri gələndə təskinlik verən bir insana ehtiyacı duyuram. Odur ki özümə bir həyat yoldaşı arayıb-axtardım və onu tapdım!

Qadından qəzəb, təhqir və sərtlik dolu bir cavab gözləyən kişi ona fikrini açıqlamaq imkanı vermək üçün susdu.

Əlini ürəyinin başına qoyan qadın, sanki, bu yolla qəlbinin çırıntılarını saxlamağa çalışırırdı. Əvvəlki kimi ağır-ağır və fasılələrlə nəfəs alırdı, bu səbəbdən köksü dağ kimi qalxıb-enir, başı isə orabura yırğalanırdı.

Kişi onun kreslonun söykənəcəyində olan əlindən tutsa da, qadın sərt şəkildə əlini geri çekdi və çəşqin halda:

«Ah, ilahi!» – dedi.

Qadının qarşısında diz çöksə də, kişi ona toxunmağa cəhd eləmirdi: qadının susması onun hər hansı kor-kobud hərəkətindən daha betər dərəcədə kişini qorxudurdu. O mızıldandı:

– Klo, mənim körpə Klom, özünü mənim yerimə qoy, məni anlamağa çalış. Əger səninlə evlənə bilsəydim, ah, necə də məsud olardım mən! Amma sən ərdəsən. Onda hansı çıkış yolum qalır?



Özün bir düşün, özün düşün də! Axi cəmiyyətdə mövqə sahibi olmağın dan ötrü mən də ailəmə qurmaliyam. İçimdən keçənləri haradan biləsən?! Vaxt olub ki, sənin ərinin öldürmək də gəlib ağlıma...

Onun yumşaq, hiyləgər və tilsimləyici səsi əsl musiqi kimi qulağı oxşayırıd.

Qadının donuq gözlərinin kənarlarında görünən bir cüt göz yaşı yanaqlarıyla üzüşağı düşürlənən kimi kirpiklərində yeniləri peydə oldu.

Kişi piçildədi:

– Ağlama, Klo, yalvarıram sənə, ağlama! Yoxsa buna ürəyim tab gətirməyəcək.

Qüruruna və şəxsi ləyaqət hissinə yenik düşən xanım özünü güc-bəla ilə ələ almağa məcbur oldu.

İçini qəhər bürüyən birisinə məxsus boğuq səslə xanım de Marel xəbər aldı:

– Kimdir o?

Bir saniyə susan kişi cavabın qaçılmalığını anlayaraq cavab verdi:

– Madlena Forestye.

Xanım de Marelin bütün vücudu səksəndi və sanki, təzədən daşlaşdı: öz fikir aləminə dalan bu qadın aşnasının qarşısında dizləri üstə düşdüyüünü, elə bil, heç fərqində deyildi.

Şəffaf göz yaşları isə aramla, bir-birinin ardınca yanaqlarından süzülürdü.

Qadın yerindən qalxdı. Dürua daha onun heç bir kəlmə kəsmədən, hər hansı qınağı dilinə gətirmədən, üstəlik, aşnasını əf etmədən buradan getmək istədiyini anladı. Kişi bunu özü üçün aşağılanma, dözülməz bir təhqir sayırdı. Buna mane olmaqdən ötrü o, qadının tombul ayaqlarını qucaqlayanda onların necə ger-gin və qətiyyətli dirənişə hazır olduqlarını parçanın üstündən də hiss elədi. Jorj qadına yalvardı:

– Səni and verirəm, belə, yəni küsüb getmə.

Qadın ona üstdən-aşağı bir nəzər saldı: ağladığı üçün bulanmış gözlərində əks olunan məlahətli və qüssəli baxışlarda bir qadının könlünün bütün ağrısı, iniltisi əks olunmuşdu. Qadın piçildədi:

– Sənə... deyəcək sözüm yoxdur... daha... burada nə işim ola bilər ki... Sən... sən haqlısan... sən... sən... gerçəkdən də, yaxşı seçim eləmisən...

Sərt hərəkətlə kişinin əlindən qurtulan qadın qapıya sarı yönəldi və Jorj daha onu saxlamağa gərək duymadı.

Yerdən qalxan kişiyə elə gəlirdi ki, baltanın küt tərəfiylə təpə-sindən bir zərbə endiriblər. Amma tezliklə iradəsini toplayaraq öz-özünə dedi:

– Nə isə. Ən betəri, daha doğrusu, ən yaxşısı odur ki, bu işi də yoluna qoydum... həm də dava-şavasız. İstədiyim də elə bu idi.

Ürəyindən daş kimi aşılan ağır yükdən qurtulduğu üçün özünü sərbəst, ipsiz hiss edirdi, yeni həyata başlamaq üçün indi öündə heç bir əngəl görmürdü, qazandığı bu uğurdan aldığı gücü niyə sərf edəcəyini bilmədiyindən qarşısındaki divarı, bir növ, tale kimi qəbul etdi və onu qızğın halda yumruqladı.

Xanım Forestyenin: «Xanım de Marel ilə danışdırınız?» – sua-lına o, tövrünü pozmadan: «Əlbəttə ki...» – cavabını verdi.

Qadının iti və sınaycı baxışları ona dikildi:

– Bu xəbər onu çox da məyus eləmədi ki?

– Zərrə qədər də. Əksinə, o, bu çözümü çox uğurlu saydı.

Təzə xəbər sürətlə yayılmaqdaydı. Kimisi ona heyrətlənir, kimisi bunu təxmin etdiyini deyir, kimisi gülümşəməklə bu xəbərdən yerli-dibli heyrətlənmədiyini ifadə edirdi.

Artıq Jorj felyetonlarını «D. de Kantel», qısa qeydlərini «Dürua», ara-sıra qələmə aldığı siyasi məqalələrini isə «Dü Rua» imzasıyla çapa verir, günün yarısını adaxlılığındə keçirirdi. Qadın onunla bir bacı kimi, yetərincə sadə və təbii davranışındır. Əslində, bu kişiye qarşı qəlbinin dərin guşələrində bəslədiyi və arabir özünü bürüzə verən ehtirasını özünün, bir növ, nöqsanılmış kimi ört-basdır etməyə çalışır. Nikah mərasimində şahidlərdən savayı kimsənin olmayıcağını və elə həmin axşam Ruana yola düşəcəklərini qadın bəri başdan şərt qoymuşdu. O, ərinin valideynlərigildə bir neçə gün qonaq qalmaq niyyətindəydi.

Dürua bu səyahətdən onu daşındırmağa çalışsa da, bütün cəhd-ləri puça çıxdı və ən sonda razılaşmaqdan başqa çarəsi qalmadı.

Bir kimsəni dəvət eləmədikləri üçün onlar kilsə ayinindən imtina etdilər və mayın onunda bələdiyyə binasına yollandılar. Nikahdan sonra evə dönüb yol hazırlığı gördülər və axşam saat altı qatarıyla Sen-Lazar vağzalından çıxıb Normandiyaya tərəf yola düşdülər.



Vaqonda ikilikdə qaldıqları məqama qədər onların kəlmə kəsməyə macalları olmamışdı. Artıq yolda olduqlarını hiss etdikdə, göz-gözə baxışan və xəfif utancaqlığa qapılan ərlə arvadı gülmək tutdu.

Bitmək bilməyən Batinyol debarkaderini¹ geridə qoyan qatar, axır ki, düzənlilik, yəni şəhərin istehkam divarlarından Senaya qədər uzanan quraq bir düzənlilik çıxdı.

Arabir kəlmə kəsən Jorjla xanımı elə hey pəncərədən bayırı seyr edirdilər.

Anyer körpüsündən keçəndə gördükleri çayın mənzərəsi, oradakı gəmilərin, avarlı gəzinti qayıqlarının və balıqçı qayıqlarının sıxlığı gözlərini, könüllərini oxşadı. Sıcaq may günəşinin yandırıcı şüaları həm gəmilərin, həm də batmaqdə olan günəşin təsirindən, sanki, taqətsiz düşən, hər hansı ləpələnmədən və titrəyişdən uzaq, lal və hərəkətsiz suyun səthində əks olunurdu. Çayın tən ortasında duran qayığın üçbucaqlı, bəmbəyaz yelkənləri küleyin ən xəfif əsintisindən titrədiyi üçün adama uçmağa hazırlaşan nəhəng quşları xatırladırdı. Dürua alçaq səslə dilləndi:

– Parisin ətraflarına heyranam da. Ən şirin xatirələrimdən biri bu yerlərdə ağız dadiyla balıq yeməyimlə bağlıdır.

Qadın da ona qoşuldu:

– Heç qayıqları demirsiniz! Qürub saatlarında suda qayıqla şütüməyi mən heç nəyə dəyişmərəm!

Keçmiş günlərin həzlərini gen-bol paylaşmamaq üçün susdular. Bəlkə də, fikrə getdikləri bu anlarda onlar təəssüflərin həzzini çıxarırdılar.

Xanımı ilə üzbüüz oturan Dürua onun əlini ovcuna alıb təmkinlə öpdü və dedi:

– Parisə dönəndən sonra arabir Şatuda yeyib-içərik.

Qadın buna «Faydalı işlər üçün kefdən-səfadan imtina vacibdir» mənasında belə cavab verdi:

– Eh, əgər iş-gücdən macal tapsaq!

Qadının əlini ovcundan buraxmayan kişi daha məhrəm nəvəzişlərə necə keçmək barədə düşünürdü. Əgər qarşısındaki sadədil, gənc bir qız olsaydı, heç nədən utanıb-çəkinməzdidi, amma Madlenanın çox çevik və istehzali ciddiliyi onu çəşqinə döndərmüşdi.

¹ Debarkader – platforma, perron

Həm axmaq vəziyyətə düşməkdən, həm çox ürkək və ya ləng görünməkdən, ya da tamam əksinə, hədsiz sırtıq və tələskən təsir yaratmaqdan eyni dərəcədə qorxurdu.

Qadının əlini hərdən ovçunda xəfifcə sıxsa da, buna heç bir qarşılıq duymurdu.

– Xanımım olmağınız mənə yaman qəribə gəlir, – dedi.

Bu sözdən, görünür, qadın xeyli heyrətləndi.

– O niyə elə?

– Nə bilim. Bu, mənə qəribə gəlir. Sizi öpmək istədiyimdə buna haqqım çatlığına hələ də heyrət edirəm.

Qadın təmkinlə yanağını ona sarı uzatdı və o, doğma bacısını öpürmüş kimi bir öpüş aldı bu yanaqdan. Sonra sözə başladı:

– Sizi ilk dəfə görəndə – xatırınızdır, Forestyenin dəvətiylə mən sizlərlə eyni süfrəni paylaşmışdım, – ağlıma bir fikir gəlmışdı. Kaş mən də özümə belə bir xanım tapaydım!.. Budur, indi arzum çin olub və o qadın mənimdir.

Kişinin gözlərinin içində baxan qadın hiyləgərliklə gülümsəyərək piçildədi:

– Çox nəzakətlisiniz.

Dürua öz-özünə: «Deyəsən, çox soyuqqanlıyam. Axmaq görünməkdən ötrü gərək daha cürətli olum» – deyə qət elədi və belə bir sual verdi:

– Forestye ilə siz necə tanış olmuşdunuz?

Qadın söz altında qalmadı və hiyləgər bir şuxluqla xəbər aldı:

– Yoxsa biz Ruana bu barədə danışmaq üçün gedirik?

Kişi pörtdü:

– Özümü belə axmaq aparmağım sizin yanınızda ürkək olmağımdan irəli gəlir.

Bu tərif qadına ləzzət elədi:

– Ola bilməz! Görəsən, niyə?

Kişi onun böyründə, həm də qadına çox yaxın oturdu.

Qadın qəflətən «Maral!» deyə çıçırdı.

Qatar o ara Sen-Jermen meşəsindən keçirdi. Onların gözləri önünde ürkək bir cüyür, bir sıçrayışla özünü xiyabanın o biri üzünə atdı.

Madlena hələ də açıq pəncərədən çölə baxırdı. Dürua gözlənilmədən əyilib onun boynundan öpdü: bu uzunsürən öpüşlə eşqini ifadə elədi.



Bir neçə dəqiqə hərəkətsiz duran qadın sonra başını qaldırdı:
– Bəsdir də, qidiğım gəlir axı.

Amma ehtiras oyandıran nəvazişlər ara vermədi: indi də kişi burma bığıyla qadının bəmbəyaz boğazına ağır-ağır və ehtiyatla toxunurdu.

Qadın qəddini dikəldi:

– Bəsdirin görün!

Onda kişi sağ əliylə başından tutmaqla, qadının üzünü özünə sarı döndərdi. Qartal şkarının üstünə şığıyan kimi onun dodaqlarından öpməyə çalışdı.

Qadın isə çırpinır, itələməklə onun əlindən qurtulmağa can atıldı. Bir saniyəliyinə hətta o, buna nail də oldu və yenə təkrar elədi:

– Bəsdirin də!

Amma kişi onu dinləmirdi: qollarının məngənəsində sıxlığı qadını acgözlükə və səriyən dodaqlarıyla öpür, onu yastıqların üstünə yixmağa çalışırı.

Qadın böyük çətinliklə onun əlindən çıxıb ayağa qalxdı.

– Qulaq as, Jorj, əl çek! Axı biz uşaq deyilik və Ruana çatana qədər nəfsimizi saxlaya bilərik.

Çuğundur kimi qızarın bir kənarda oturan kişi onun bu tənbəhindən sustaldı. Əvvəlki sakitliyinə nail olandan sonra o, nisbətən şən halda dedi:

– Yaxşı, mən dözərəm, amma ta Ruana yetişənə qədər sizə iyirmi kəlməni də çox görəcəyəm, – bu da sizə cəza olsun. Onu da nəzərə alın ki, biz indi hələ Puassisidəyik.

Qadın dedi:

– Onda danışmaq mənə düşəcək.

Sakit tərzdə kişinin böyründə əyləşən qadın geriyə qayıtdıqda birgə yaşamlarını necə sürəcəklərini yerli-yataqlı təsvir eləməyə başladı. Onlar qadının əvvəlki əriylə yaşıadığı mənzildə məskunlaşacaqlar. Bir də ki Forestyenin redaksiyada tutduğu vəzifə və maaş Dürüaya qismət olacaq. Bir sözlə, nikahlarının bütün maddi tərəflərini bu qadın əsl tacir kimi bəri başdan və xirdaliqlarına qədər ölçüb-biçmişdi. Onların nikahi mülkiyyətin ortaqlığına əsaslanmayacaqdı, hətta ölüm, boşanma, bir və ya bir neçə övladın dünyaya gəlməsi halları üçün də qadın hər şeyi nəzərə almışdı.

Düruanın etirafına əsasən, hazırda onun sərvəti dörd min frank idi və bunun min beş yüzünü borc götürmüdü. Yerdə qalan məbləği isə o, həyatında baş verəcək dəyişikliklə bağlı qənaətcillik edərək toplamışdı. Madlenanın maddi sərvəti olan qırx min frank isə, etiraf etdiyinə görə, ona Forestyedən miras qalmışdı.

Şarlın adını çəkən qadın onu tərifləməyindən də qalmadı.

– O, hədsiz qənaətcil idi, səliqəli və çalışqan idi. Qısa müddət ərzində özünə tam bir sərvət toplaya bilmişdi.

Tamam başqa fikirlərə dalan Dürua onu heç dinləmirdi də. Arabir qadın susur, nə barədəsə fikrə gedir, sonra təkrar bayaqkı mətləbə qayıldırdı:

– Üç-dörd il sonra sizin qazancınız otuz-qırx min cıvarında olacaq. Əgər Şarl dünyasını dəyişməsəydi, elə o da bu qədər qazanardı.

Bütün bu öyünd-nəsihətlər Jorju tövrdən çıxartdığı üçün o, qadının sözünü kəsdi:

– Bildiyimə görə, biz Ruana o mərhum barədə danışmaqdan ötrü getmirik.

Qadın onun yanağına yüngül bir şillə vurdu və gülərək:

– Doğrudan ha, bunu lap unutmuşdum.

Sözdinləyən uşaq kimi kişi əllərinin dizlərinin üstünə qoydu.

Qadın:

– Belə siz gülünc görünürsünüz, – dedi.

Kişi etiraz etdi:

– Amma siz özünüz bu rolu mənə sırimisiniz, indi istəsəm belə, ondan çıxa bilmirəm.

– Niyə ki? – deyə qadın soruşdu.

– Çünkü siz təkcə bizim ev təsərrüfatımızı deyil, məni də idarə eləməyə hazırlaşırsınız. Əslində, dul bir xanım kimi siz bunu bacarırsınız!

Qadın heyrətləndi:

– Bununla siz nə demək istəyirsiniz ki?

– Demək istəyirəm ki, sizin həyat bilginiz mənim cahiliyimin, ərdə olmuş bir qadın kimi isə təcrübəniz subay birisi kimi mənim bəkarətimin axırına çıxmağa yetəcəkdir!

Qadın uca səslə:

– Burada lap ağ elədiniz! – dedi.



Kişi etirazını bildirdi:

– Məhz elə belə də olacaq. İndiyədək mən qadın üzü görməmişəm, deyilmə? Dul bir xanım kimi siz kişilərlə necə davranışlığını bildiyinizdən mənim tərbiyəmlə məşğul olacaqsınız... bəlkə, buna elə bu axşamdan başlayaqla? Hətta istəsəniz, indi də başlaya bilərik.

Şuxluq sərgiləyən qadın uca səslə dedi:

– Əlbəttə, əger bu məsələlərdə mənə bel bağlayacaqsınızsa!..

Dərsini danişan məktəbli tövrlüylə Dürua dilləndi:

– Əlbəttə ki, sizə bel bağlayıram. Cəmi iyirmi dərsdən sonra siz... məni əsl savad sahibinə çevirəcəksiniz. Bundan on dərs əsas fənlərə... qrammatika və oxuya... qalan onu isə çalışmalara və bəlağətə həsr olunacaq... Axi bu məsələlərdə mən tamamilə naşıyam!

Zarafatlar sayəsində getdikcə qırışığı açılan qadın dedi:

– Necə də ağılsızsan!

Kişi dil-boğaza qoymurdu:

– Əgər mənə «sən» deyə müraciət etməyə başladınsa, mən də ləngimədən səndən iibrət götürəcəyəm. Əzizim, onu da deməliyəm ki, sənə olan sevgi hissərim get-gedə alovlanır və bu Ruan yolù mənə bitməz-tükənməz görünür!

Artıq o, əsl aktyor intonasiyası ilə danişır, sözarası gözlərini gülməli biçimdə qırır və bununla da indiyədək yüksək ədəbi mühitdə rastlanan hər cür şıltaqlıqları görmüş gənc qadını əyləndirirdi.

İndi qadın onu qıqcacı baxışlarla süzürdü və bu adam ona xeyli valehedici gəlirdi: eynilə beləcə, budaqdakı meyvəyə gözü sataşan insanın ağılı bunu desertdə yemək üçün bir qədər səbir etməyi uyğun görəsə də, onun ağızı durmadan sulanır.

Qadının içində baş qaldıran şəhvət duyğularından onun da yanaqları allandı. Madlena dedi:

– Qoy sevimli şagirdim mənim təcrübəmə arxalansın. Vəqonda öpüşmələr, olsa-olsa, adamın iştahını qaçıra bilər.

Bir az da pörtərək əlavə elədi:

– Saralmamış sünbüllü biçmirlər.

Dürua gülümsədi, çünkü o incə dodaqlardan süzülən bu ikibaşlı deyimlər onun ehtirasını körukleyirdi. Sonra o, dua oxuyurmuş kimi dodaqlarını tərpədərək, təntənəli surətdə dedi:

– Məni hər cür tovlanmalardan qoruyacaq müqəddəs Antoninin mərhəmətinə sığınırəm. Baxın, mən artıq daş heykələm.

Gecə hiss olunmadan düşməyində idi və onun xəfif krep parçası xatırladan şəffaf toranı sağ cinahdan görünən tarlaların üzərinə çökürdü. Qatar Senanın sahilləri boyu irəliləyirdi. Dəmiryol xəttinə parallel uzanmaqla bərəq vuran metal lövhəni xatırladan çaya və batan günəşin çayın narın ləpələrində, adda-budda bərəq vuran qırpırmızı ləkələrinə göz qoyurdu cavan ər-arvad.

Yavaş-yavaş bu işaretlər da azaldı və kül rənginə boyanmaqla qeybə çəkildi. Qaranlığın düşməsiylə arabir canına ölüm qorxusu çökən və buna görə sarsılan tarlalar da zülmətə gömülürdü. Açıq pəncərədən içəriyə dolan axşam qubarı bayaqdan bəri deyib-gülən, indi isə qəflətən ağızına su alan cavanlara da, deyəsən öz təsirini göstərmişdi.

Bir-birinə qışılmaqla onlar o parlaq, gözqamaşdırıcı may günüünün necə can verdiyini izləyirdilər.

Qatar Mantda dayananda onlar yağıla işləyən fənəri yandırdılar və onun sarımtıl rəngli, titrək işığında divarların bozumtul üzlüyü nəzərə çarptı.

Dürua Madlenanı qucaqladı və özünə sarı çəkdi. Bayaqqı şəhvət hissi indi öz yerini nəvazişə, şirin nəvazişə vermişdi: kişi indi sakit, adama yuxu gətirən, onu sakitləşdirən bir nəvazişin sorağındaydı. O, güclə eşidilən bir səslə dedi:

— Mən səni çox sevəcəyəm, mənim balaca Madım.

Səsindəki məhrəmlik qadını cuşa gətirdi, bədənində soyuq bir gizilti yaratdı. Yanağını kişinin sıcaq sinəsinə sıxan qadın xəfifcə irəli uzanmaqla dodaqlarını kişinin ixtiyarına buraxdı. Onların bu səssiz, dərin və uzunsürən öpüşləri bir sıçrayışla vücuqlarının qəflətən və ehtirasla bir-birinə sarılması sonradan aralarında qısa və çılgın qapışmaya çevrildi, beləcə öz şəhvətlərinin birbaşa və əlüstü təmininə nail oldular. İkisi də yorğun, bikef, eyni zamanda, xumarlı görünən bu məşuqlar dayanacağıın yaxınlaşdığını bildirən parovoz fiti səslənənə qədər bir-birinə sarmayıb qaldı.

Gicgahındaki pırtlaşıq saçları barmaqlarının uclarıyla siğallayan qadın bərkədən dedi:

— Əcəb axmaqlıqdır bu! Özümüzü lap uşaq kimi aparırıq.

Amma Dürua hələ soyumamışdı, ona görə də qadının gah bu, gah da o biri əlini öpüşlərə qərq edir, deyirdi:

— Balaca Madım, mən sənə heyranam.



Ruana çatana qədər onlar yanaq-yanağa, hərəkətsiz durub açıq pəncərədən gecənin qaralığındı işıqları yanın xırda evlərə göz qoydular. Bir-birinə bunca yaxınlıqlarından həzz alan cütlük getdikcə artan qarşılıqlı cazibə ab-havasında daha məhrəm nəva-zışları dadır, arzular aləminə dalırı.

Yerləşdikləri qonaq evinin pəncərələri sahilə baxırdı. Əlüstü şam yeməyini dadıb, yatağa girdilər. Qulluqçu onları səhər saat səkkizdə oyatdı.

Alçaq masanın üstündə çay süfrəsi açdırılar. Adama bir fincan çay içəndən sonra xanımını əsl dəfinə tapmış bəxtəvərlər kimi sevinclə süzən Dürua təkrar onu qucaqladı:

– Balaca Madım, – deyə piçildədi, – səni çox sevirəm... çox... çox...

Buna razılıq və inam dolu təbəssümlə cavab verən Madlena onu öpərək:

– Deyəsən, axı... mən də səni... – dedi.

Amma valideynlərigilə səyahəti hələ də Jorjun canını sıxmaq-daydı. Dəfələrlə xanımını yola gətirməyə, bu fikirdən daşınmağa, ələcsiz qalınca isə bu görüşə onu hazırlamağa cəhd eləmişdi. İndi də o, bu söhbətə təkrar qayıtmaga gərək duyurdu.

– Qulaq as, ata-anam sözgəlişi yox, gerçəkdən kəndlidir.

Qadını gülmək tutdu:

– Daha öncə də dediyin üçün bunu bilirəm. Haydı, ayağa dur, yoxsa sənə görə mən də yataqdan qalxa bilmirəm.

Çarpayıdan yerə sıçrayan kişi corablarını geyinməyə başladı.

– Orada şəraitimiz dözülməz, hətta çox dözülməz olacaq. Otağında bircə dənə samanlı köhnə döşəkdən başqa heç nə yoxdur. Kantel əqli hələlik tük döşəklərdən bixəbərdir.

Qadın heyrətini gizlətmədi:

– Lap yaxşı. Bundan yaxşı nə arzulamaq olar ki... biz səninlə gecəni... yuxusuz keçirər və... xoruzların ilk banlamalarına şahid olarıq!

Qadın bəyaz flaneldən¹ tikilmiş geniş penüarını əsyninə geyindi. Dürua bu paltarı o dəqiqə tanındı və keyfinə soğan doğrandı. Amma nədən? Xanımının bir xeyli yataq paltarına sahib olduğu ona yaxşı bəlli idi. Amma buna rəğmən, qadın özünə yeni əyin-baş da alma-

¹ Flanel – seyrək xovlu və ya xovsuz parça

liydi. Necə istəyirsə, elə də eləsin, yetər ki, Düruanın öündə o keçmiş ərindən qalma ev paltarlarında, gecə köynəklərində, bu məhrəm geyimlərdə peyda olmasın. Çünkü bu yumşaq və sıcaq parçaların özlərində Forestyenin təmaslarından hələ də nələrisə hifzələmə ehtimalı başından heç cür çıxmırdı onun.

Papiros yandırıb pəncərənin öünüə keçdi.

Nəhəng gəmilərdəki yüksəklikləri sahilə endirən iri qurğuların küyündən qulaq tutulurdu. Onlara və sahildəki yelkənləri qayıqlara göz qoyan Düruaya bu mənzərə çoxdan tanış olsa da, içində güclü bir təəssürat oyandı və o, ucadan dedi:

– Lənət şeytana, necə də gözəldir!

Tez ora yanaşan Madlena əllərini ərinin ciyinlərinə qoydu və çəşqinqılıqdan yerindəcə donub-qaldı. O da təkrarladı:

– Ah, necə də gözəldir, əsl gözəllikdir! Bir çayda bu qədər gəminin eyni vaxtda ola biləcəyini heç xəyalıma da gətirməzdim!

Bir neçə gün öncədən xəbər verdikləri üçün səhər qəlyanaltısını ərinin ata ocağında edəcəkdilər. Bir saat sonra onlar yanları açıq fiakrda, eynilə köhnə qazanda bişən ətlər kimi, ləngər vurmaqdə idilər. Əvvəlcə uzun və cansızçı bulvardan keçən yol sonra ortasında çay axan çəmənliyə çıxdı, daha sonra isə yoxuş boyu uzandı.

Madlena yorğun düşmüşdü. Köhnə ekipajın bir küncünə sıxılan qadının vücudu günəş şüalarından isinir, sıcaq işiq dalğalarının və səfali kənd havasının oxşamasıyla yavaş-yavaş xumarlanırdı. Az sonra onu yuxu apardı. Sonra əri onu səsləyib:

– Ora bax, – dedi.

Dağ yolunun üçdəiki hissəsini geridə qoymuşdular və buradan açılan mənzərə necə gözəl olurdusa, yerlilər onu öz qonaqlarına, adətən, fəxrlə göstərirdilər. Aşağılarda, ucsuz-bucaqsız nəhəng vadidə duduru sulu bir çay qırıqlaraq axırdı. Çox-çox uzaqlardan gələn və Ruana çatmamış yana burulan bu çayda xeyli adacığ vardı. Çayın sağ sahilində, səhər dumanının arasından günəş şəfəqlərində qızılı rəngə çalan səhər binalarının damları, müxtəlif cür cilalandıqları üçün fərqli bicimlərə malik nəhəng daş-qasıları xatırladan zəng qüllələri, uc hissəsi qarğıa təsvirli gerblərlə bitən yuvarlaq və dördkünc qüllələr, zəng qüllələri və binaların təpəsin-dəki millər, bu əsl meşəni xatırladan kilsə yığınının başı üzərində ən iri kilsənin büründən hazırlanmış ucluğu görünürdü: dünyada



ən uca hesab olunan bu qüllənin şiş ucu adama son dərəcə hey-rətamız, nisbətsiz və eybəcər təsir bağışlayırdı.

Qarşı tərəfdə, çayın digər sahilindəki Sen-Sever malikanəsi tərəflərdə aşağısı incə, yuxarıya doğru isə getdikcə genişlənən zavod boruları gözə dəyirdi. Bu boruların kərpicdən hörülən altlıqları sayca zəng qüllələrindən heç də az olmazdı. Boruların mavi səmaya püşkürdüyü qara kömür tüstüsü uzaq tarlalar fonunda əriyib yoxa çıxırı.

Digərlərindən xeyli hündür olan boru bir növ Xeops piramidası* kimi idi: axı yüksəkliyinə görə bu ehram insan əliylə yaradılan abidələrin ikincisi sayılır. Haradasa, elə nəhəng kilsə ucluğu səviyyəsində olan su qülləsi durmadan çalışan və tüstüleyən zavodların, kilsənin ucluğu isə şısuclu kilsələr yığınının dəstəbaşçısı təsirini bağışlayırdı.

Sənaye bölgəsinin arxasında şam meşəsi başlanırdı. Şəhərin köhnə və yeni səmtlərinin arasında qıvrılan Sena çayı meşə ilə örtülü, sərt yoxuşlu və sıldırıım qayalığın böyrü ilə axırdı. Arabır öz bəyaz daş süxurlarını nəzərə çarpdırır, daha geniş bir vətər cizdiqdan sonra uzaqlarda görünməz olurdu. Milçək böyüklükde görünən gəmilər çay aşağı və çay yuxarı hərəkət edirdi: yedəyində barjaları¹ çəkib aparan bu gəmilər havaya qalın tüstü buludu püşkürdürlər. Suda qərar tutan adaciqlar gah bir-birinə zəncir şəklində birləşir, gah da qırılmış təsbehin eyni ölçülü, yaşıł rəngli daşları kimi bir-birindən xeyli aralı dururdu.

Müştərilərinin bu mənzərədən doymasını gözləyirdi arabaçı. Ən müxtəlif təbəqələrə aid müştərilərinin bu mənzərəni heyranlıqla sözümüz vaxtını təcrübəsindən yaxşı bilirdi.

Yola düşəndən az sonra Dürua irəlidə, bir neçə yüz metr irəlidə onlara sarı gələn iki qocanı gördü. Ekipajdan yerə sıçrayaraq çıçırdı:

– Bu onlardır! Tanıdım!

Yanlarını basa-basa, fərqli addımlarla, amma yanaşı irəliləyən bu ahil ərlə arvad ara-sıra çıyılriylə bir-birinə toxunurdu. Bəstəboy, iri şaqqallı, qarınlı və yanaqlarından qan daman kişi yaşına görə sağlam görünürdü. Hündürboylu, donqar belli, caydaq və qüssəli görünən qadın isə gözünü açandan bəri ancaq çalışmağa məcbur olan əsl kənd zəhmətkəsi idi: adətən, daim deyib-gülən, müştərilərlə içki içən ər ilə müqayisədə belə birisinin heç vaxt üzü gülməz.

¹ Barja – altı yastı biçimə malik yüksək gəmiləri

Ekipajdan enən və bu iki zavallı məxluqa nəzər salan Madlena-nın qəlbİ, heç özü də gözləmədiyi halda, yamanca sixıldı. Ata-ana özünə ad-san qazanmış bu cənabın simasında öz oğullarını tanıya bilməmiş, bəmbəyaz paltardakı bərli-bəzəkli xanımın da gəlinləri olacağını heç ağıllarına gətirməmişdilər.

Ona görə də arxalarınca ekipajda gələn bu sərnişinlərə heç diqqət yetirmədən həsrətində olduqları oğullarını qarşılamaq üçün lal-dinməz halda və iti addımlarla yollarına davam edirdilər.

Və az qala, onların yanından ötüb-keçəcəkdilər.

Gülümsəyən Jorj səsləndi:

– Salam, ata Dürua!

Ərlə arvad ayaq saxladılar, çəşqinliqdan quruyub-qaldılar. Əvvəlcə qarı durumu anladı və yerindən dəbərmədən mızıldandı:

– Bu sənsənmi, oğul?

– Əlbəttə ki mənəm, ana Dürua! Başqa kim ola bilər ax? – cavabını verən Jorj yaxınlaşış əsl oğul məhrəmliyi ilə qarının hər iki yanağından öpdü. Sonra o, yanağını atasının yanağına toxundurdu. Bu ara qoca, adətən, balıq və ət tacirlərinin geyiminə bənzər, qara ipəkdən tikilmiş hündür və günlüğü Ruan papağını başından çıxarmışdı.

Jorj elan elədi:

– Bu isə mənim xanımimdır.

Kəndlilərin diqqəti Madlenaya yönəldi. Onlar bu qadını tilsimliyimiş kimi qorxu və narahatlıqla süzürdülər: əgər kişinin yaşılığı qəлиз duyğulara bir qədər razılıq və təqdir çaları qarışmışdissa, qarının təəssüratı qısqanlıqdan və nifrətdən yoğrulmuşdu.

İçdiyi arağın və şirin alma şərabının təsiriyə anadangəlmə bol olan həyat eşqi bir az da aşib-daşan kişi cürətləndi və göz vuraraq soruşdu:

– Onu öpmək necə, hər halda, olar da?

Oğlu dilləndi:

– Kefin istəyən qədər.

Özünü onsuz da qabında hiss etməyən Madlena yanağını qocaya uzatmalı oldu. Ondan əsl kəndləri sayağı, yəni marçılıtı bir öpüş alan qoca əlinin arxasıyla dodaqlarını sildi.

Qarı da gəlini öpdü, amma bu – düşməncilik qoxuyan, ehtiyatlı bir öpüş idi. Görünür, qarı heç vaxt belə bir gəlin arzulamamışdı:



o, kənddə böyükən, yanaqlarından qan daman, ətli-canlı, yumurta kimi yumru, cins madyan kimi sağlam bir qızın intizarındaydı.

Büzməli tuman və müşk qoxusu verən bu xanımcıqaz isə daha çox əxlaqsız qadına bənzəyirdi. Həm də ki, qadının gəldiyi qənaətə görə, müşkdən, adətən, ruhları çağırmaqda yararlanırlar.

Yeni evlənənlər öz çamadanlarını daşıyan ekipajın ardınca piyada yola düzəldilər.

Ata oğlunun qoluna girmişdi, addımlarını yavaşitmaqla, dərin maraq içində soruşdu:

- Hə, iş-gúc necədir?
- Hər şey yolundadır!
- Afərin, afərin! Xanımının başlığı nə qədər idi?

Jorj cavab verdi:

- Qırx min frank.

Qoca heyrətdən fit çaldı. Eşitdiyi məbləğin böyüklüyü onu necə çasdırmışdısa, elə bircə:

- Vay səni, şeytan! – deyə bildi.

Sonra ata inamlı və ciddiyətlə əlavə elədi:

- Gözəlliyyinə də ki söz ola bilməz!

Gəlin, həqiqətən də, onun ürəyinə yatmışdı. Cavanlığında axı o, əsl qadın sərrafı sayılırdı.

Madlena ilə qayınanası isə sükut içərisində və yanaşı addımlayırdılar. Kişi lərlər onlara çataçatda idilər. Doğma kənddə, yolun sağ və sol cinahı boyunca yerləşən kiçik kənddə yaxınlaşmaqdalar: hər iki cinahda şəhər üslubunda, kərpicdən və gildən tikilmiş, damı şifer və samanla örtülü on ev gözə dəyirdi. Sol cinahda, kəndin o biri başında görünən birmərtəbəli və çardaqlı daxma isə qoca Düruanın «Gözəl mənzərə» adlı yeməkhanası idi. Adətlərə görə, giriş qapısının üzərinə mismarlanmış şam budağı susayanları buraya girməyə dəvət edirdi.

Hər biri xırda hal süfrə ilə örtülmüş və bir-birinə birləşdirilmiş bir cüt masa səhər qəlyanaltısı üçün hazırlanmışdı. Hazırlıq üçün yardımına gələn qonşu qadın bərbəzəkli xanımı gördükdə, ona dərin təzimdə bulundu. Jorju taniyanda isə sevincdən çıçırdı:

- İlahi pərvərdigara, bu sənsən, balası?
- Hə, bu – mənəm, Brülen xala! – deyə şüxluqla cavab verən Dürua bu qadınla da, eynilə öz ata-anası kimi, məhrəmcəsinə öpüşdü.

Sonra o, xanımına tərəf döndü:

– Gal, bizim otağa keçək. Şlyapanı da çıxart.

Qapıdan sağa tərəf dönməklə o, xanimını yeri daşla döşənmiş sərin bir otağa apardı. Divarları əhənglə ağardıldıqından burada adamın gözləri qamaşırdı. Çarpayıının baş tərəfində pambiq parça-dan pərdə vardi.

Bu tərtəmiz, amma darixdıcı otağın yeganə bəzəyi çiləmə qabının üzərində asılan çarmıx təsviri, gömgöy palma kölgəsindəki Pol ilə Virciniyanı* və kürən at belindəki I Napoleonu təsvir edən bir cüt oleoqrafiya¹ idi.

Xanımıyla təkbətək qaldıqda Jorj Madlenani öpdü.

– Xoş gəlmisən, Mad. Ata-anamı görməmə şad oldum. Parisdə ikən onlar barədə düşünməsəm belə, bir arada olmamızdan, adə-tən, həzz alıram.

Bu ara atası arakəsməni yumruğuyla döyüclədi:

– Haydi, tez olun, şorba süfrəyə verilib!

Durub qonaq otağına keçməli oldular.

Qəlyanaltı, kənd adətlərinə görə, uzun sürdü və menux xeyli zövqsüz hazırlanmışdı: süfrəyə qoyun eti xörəyinin ardınca kolbasa, daha sonra isə qayğanaq gətirildi. Alma şərabının üstündən bir neçə stəkan şərab gillədən qoca Düruanın kefi kəlləçarxa vurdu və onun dili açıldı, nə açıldı: təntənəli bayramlar üçün hazırladığı zarafatları işə saldı, bəzən şit, ədəbsiz lətifələr danışdı və bunları öz dostlarının başına gəlibmiş kimi anlatdı. Bütün bunları əzbər bilsə də, Jorj da uğunub gedirdi: əslində, gülüşünün səbəbi – bu doğma yerlərin könülaçan havasıydı, ata yurduna, uşaqlıq çağından bəri hər şeyinə, hər qarışına beş barmağı kimi bələd olduğu torpağa içində təzədən baş qaldıran sevgiyidi. İndi buradakı hər detal yad-daşındakı köhnə duyğuları və xatirələri canlandırırdı: məsələn, bu, qapıdakı hansısa çapıq, əhəmiyyətsiz bir olayla bağlı olan üçayaqlı stul, torpaqdan yüksələn rayihə, güclü qatran qoxusu, yaxınlıq-dakı meşədən vuran ətir, bu – daxmanın, durğun, lilli suyun və ya peyinin qoxusu da ola bilərdi.

Xanım Dürua isə əvvəlki kimi bir az ciddi, bir az qəmgin görü-nürdü, daim susur, gəlinini altdan-altdan nifretlə süzürdü: bir də axı

¹ *Oleoqrafiya* – yağılı boyalarla çəkilmiş şəklin litoqrafiya üsulu ilə çap olunan versiyası



əlləri qabar-qabar olan, bütün vücudu ağır iş görməkdən eybəcər hala düşən bir kəndli qadın şəhərli xanıma başqa hansı hissləri bəsləyə bilərdi ki?! Bu gəlin onu çiyrəndirirdi, eys-işrət və günah timsali kimi görünən bu varlıq istər-istəməz onun içinde natəmizlik, günaha batmışlıq və ləkələnmışlıq təəssüratı oyadırdı. Süfrəyə xörək gətirmək, sürəhidən stəkanlara sarı rəngli, turş dadan şərab və ya köpüklü, şipşirin, narıncı rəngli alma şərabı süzmək üçün dəqiqəbaşı yerindən durduğundan, sanki, limonad şüşəsinin qazın təsiriylə vaxtaşırı yerindən oynayan tıxacını xatırladırdı.

Madlena qəmə batmışdı: heç nə yemir, heç kəslə kəlmə kəsmirdi. Hər zamanki kimi dodaqlarından təbəssüm əskik olmasa da, bunun arxasında indi düdüyü şəraitlə barışmaq məcburiyyəti sezlirdi. Bütün ümidi ləri boşça çıxdığından qanı qaralmasıdı. Niyə? Axı o özü buraya can atmışdı. Ona da yaxşı bəlliyydi ki, kəndlilərin, köntöy kəndlilərin arasına gelir. Heç vaxt və heç kimi ideallaşdırımayan bu xanımın kəndliləri ideala çevirməsinin nə anلامıvardı, görən? Bir də ki heç özü bunun fərqindəydimi? Adətən, qadınlar fərqli, yəni real həyatda var olmayan şeylərin arzusunda olurlar! Bəlkə, ona da kəndlilər uzaqdan xeyli şairanə gəlmişlər? Şairanə olmasa da, daha yüksək, daha nəcib, daha şux və daha görümlü gəlmiş ona kənd həyatı. Bir də ki o, bu adı kəndlilərin romanlarda təsvir olunduğu kimi xeyli ədəbli, təriyəli olmasına da umurdu. Bəs onda niyə indi hər xırda şey, bu adamların qabaliqları, hərəkətləri, sözləri, gülüşləri və ayı davranışları könlünü əzirdi belə?

Öz anasını xatırladı: barəsində kimsəyə sırr gəlmədiyi o qadın Sen-Denidə təhsil görübəmiş, quvernant¹ işlədiyi bir evdə bəkarəti pozulmuşdu, dilənçi kökündə və dərd-sər içinde can verdiyi zaman Madlenanın on iki yaşı vardi. Sonradan naməlum birisi Madlenaya təhsil vermişdi. Bəs axı kim imiş onun atası? Nəçiyimş atası? Dumanlı bir şəkildə təxmin eləsə də, bax bunu o, heç vaxt öyrənə bilməmişdi.

Qəlyanaltı bitmək bilmirdi. Az sonra buraya müştərilər gəlməyə başladılar, qoca Dürua ilə salamlaşan bu adamlar Jorju görünçə heyrətlənir, cavan xanımı isə çəpəki baxışlarla süzüb şorgözlükə bir-birinə göz vurarkən «Vay səni, Jorj Dürua, halaldır! Gör özünə necə dilbər tapıb!» demək istəyirdilər.

¹ Quvernant – təriyəçi

Qocanı uzaqdan-uzağa tanıyanlar isə taxta masalar arxasına keçib sıfariş verirdilər: «Bir litr gelsin!», «Bir parç!», «İki qədəh kon-yak!», «Bir stəkan rapay!» Sonra onlar masalardakı qara və aq rəngli daşları bərkdən masaya çırpmaqla domino oynamaya girişirdilər.

Elə hey zala girib-çixan Düruanın anası qüssəli sıfətlə müş-tərilərə qulluq edir, haqq-hesab aparır və görəngli önlüyün bir ucuyla masaların üstünü silirdi.

Gil qəlyanların və ucuzvari sıqarların tüstüsü otağı doldurmuşdu. Madlenanı öskürək tutdu.

– Bəlkə, bayira çıxaq? Daha dözə bilmirəm.

Amma qəlyanalı hələ də bitmədiyi üçün qoca Dürua bundan pəjmürdə oldu. Ayağa qalxıb masanın arxasından çıxan Madlena kişilərin konyak qatılmış qəhvə içmələrini gözləməyə məcbur olduğundan girişdəki stillardan birində oturdu.

Bir qədər lengiyən Jorj ona yanaşın təklif etdi:

– İstəyirsən aradan çıxıb Sena sahilinə gedək?

– Hə, hə! Gedək, – deyə qadın sevinclə razılaşdı.

Dağdan aşağı enib Kruassedə bir qayıq kirayələdilər. Günün qalan hissəsini əzgin bir halda adanın kənarındaki söyüdlükdə keçirdilər: orada yaz günəşinin iliq şüaları altda dincədikləri vaxt xərif ləpələnən sular onlara layla çaldı.

Hava qaralanda evə döndülər.

Piydən hazırlanmış şamın işığında yedikləri axşam yeməyi səhər qəlyanaltısından daha cançəkici gəldi Madlenaya. İçib dəm-ləşən qoca Dürua, sadəcə, susub durdu. Qarı isə mismirişini sallayıb oturdu.

Zəif işıqlanan və bomboz görünən divarlara düşən kölgələrin upuzun burunlarıvardı və vaxtaşırı onlar nə isə anlaşılmaz hərə-kətlərdə bulunurdular. Otaqdakılardan kimsə üzünü şamın titrək, sarımtıl işığına sarı tuturdusa, həmin an divarda yababayənzər çen-gəli ağızına aparan adamın əli peydə olur, bunun ardınca o nəhəng görüntünün iri cəhəngləri açılırdı.

Şam yeməyi bitən kimi Madlena bu cansızıcı, daim qatı tütün tüstüsünün və ora-bura dağılmış içki qoxusunun işgalinə məruz qalan otağı tərk eləmək bəhanəsiylə ərini bayira çıxartdı.

Ayaqlarını eşiye qoyan kimi Jorj dedi:

– Gördün, sən də darixdin.



Qadına etiraz eləməyə imkan vermədən sözünə davam elədi:

– Yox. Hər şeyi görürəm. İstəyirsənsə, günü sabah buradan gedək.

Madlena piçıldadı:

– Hə. İstəyirəm.

Ağır-ağır irəliləyirdilər. Üzlərini oxşayan iliq mehə və sonsuz gecə zülmətinə saysız-hesabsız xışılıtı, hərniyi və ah qarışmışdı. Uca ağacların altıyla uzanan dar cığırla gəzışirdilər: sağda və solda meşənin gözişləməz zülməti divar kimi durmuşdu.

Qadın:

– Haradayıq belə? – sualına: «Meşədə», – cavabını aldı.

– Büyük meşədir bu?

– Çox böyükdür. Bu, Fransanın ən iri meşələrindən biri sayılır.

Torpağın, ağacların, mamırların, çürüntülərin qoxusu, şirəylə dolmuş tumurcuqların qoxusu, keçilməz meşənin qədim və tərəvət dolu ətri, sanki, burada mürgüleyirdi. Başını qaldıran Madlena ağacların uclarındakı boşluqda ulduzları gördü. Bircə budağı tərpədəcək qədər rüzgar əsməsə də, indi o, çevrəsindəki bu yarpaq dənizinin güclə sezikən xışltısını duyacaq dərəcədə həssas idi.

Vücudunda gəzişən qəribə titrəyiş, sanki, onun qəlbində əks-səda doğurdu və ürəyi izaholunmaz kədərdən sıxıldı. Amma niyə? Bunu o, öz-özünə heç cür açıqlaya bilməyəcəkdi. Amma içindəki duyu onun hər tərəfdən təhlükəyə açıq olduğunu deyirdi: sanki, o, itkin düşmüştü, hamı tərəfindən unudulmuşdu, diri-dirin gömülüdü, bu başı üzərində ucalan canlı qübbənin altında, sanki, tənha idi, tamamilə yalqız idi Madlena.

Piçilti ilə dedi:

– Qorxuram. Gəl geri qayıdaq.

– Qayıdaq deyirsənsə, qayıdaq da.

– Parisə isə... sabah yola düşürük?

– Hə, sabah.

– Sabah səhər.

– Sən necə istəsən. Səhər də olar.

Evə döndülər. Qocalar yataqlarına girmişdilər.

O gecəni Madlena narahat yatdı. Kənd üçün adı olan səslər – bayquş ulaması, tövlə divarının o biri üzündən gələn ətlik donuzun xortuldaması, gecəyarından sonra vaxtaşırı yüksələn xoruz banları – onun yuxusunu səksəkəli eləmişdi.

Dan yeri sökülən kimi o, ayağa qalxıb yol hazırlığına başladı.
Jorj yola çıxdıqlarını ata-anasına xəbər verəndə əvvəlcə onlar
çaşşalar da, sonra bunun kimin istəyi olduğunu anladılar.

Qoca bircə sualla kifayətləndi:

– Yaxın vaxtda görüşəcəyik?

– Əlbəttə. Bu yay.

– Danişdiq.

Qadın dilini dinc qoymadı:

– Sənə sonradan peşman olmamağı arzulayıram.

Valideynlərində xoş təəssürat qalsın deyə Jorj onlara iki yüz
frank xərclik verdi. Bir oğlanın vasitəçiliyi ilə sıfariş olunan ekipaj saat
onda gəlib çıxdı: qocalarla görüşüb-öpüşən cavanlar yola düzəldilər.

Dağdan üzüşaşı endikdə Dürüani gülmək tutdu:

– Bax mən sənə əvvəlcədən xəbərdarlıq eləmişdim. Gərək səni
öz valideynlərimlə, yəni cənab və xanım Dü Rua de Kantellərlə
tanış etməyəydim.

Madlena da güldü və buna etiraz elədi:

– Məndə buraxdıqları təəssürat çok xoşdur. Mehriban insan
olduqlarından onları sevəcəyimə inanıram. Hələ Parisdən onlara
hər hansı hədiyyə göndərməyi də düşünmüşəm.

Bir az susub sözünün ardını gətirdi:

– Dü Rua de Kантel... Bizim dəvətnamələrin heç kəsi heyrət-
ləndirməyəcəyini də görəcəksən. Hamiya deyərik ki, düz bir həftə
sənin valideynlərinin malikanəsində dincəlmışik. – Ərinə qışılan
qadın dodaqlarıyla onun biğindan öpüb dedi: – Günaydın, Jorj.

– Günaydın, Mad, – cavabını verən kişi onun belini qucdı.

Ulzaqlarda, vadinin ortasıyla axan çay günəşin şəfəqləri altında
gümüşü lenti xatırladırı. Zavod boruları hamısı birdən havaya qap-
qara kömür tozu püskürdü, qədim şəhərin üzərində isə şisuclu
zəng qülləsi yüksəlirdi.

II

Dü Rua cütlüyünün paytaxta dönüşündən iki gün keçirdi. Öz
vəzifəsinin icrasına başlayan Jorj gizləcə ümid edirdi ki, xronika
şöbəsi müdirliyindən çıxarılib Forestyenin yerinə təyin ediləcəyi
halda o, özünü tamamilə siyasətə həsr eləyə biləcək.



Həmin axşam işdən çıxıb gözəl əhvali-ruhiyyə ilə evinə şam yeməyinə yollandı. Getdiyi bu evdə vaxtilə xanımının əvvəlki əri yaşamışdı və indi o, öz xanımından öpüş almaq üçün səbirsiz olmuşdu: cazibədarlığı ilə bu qadın onu yamanca özünə bənd eləmişdi və getdikcə ərinin üzərindəki təsiri daha da artmaqdı. Notr-Dam-de-Loretin tinindəki çiçəksatandan Madlena üçün gül dəstəsi almaq qərarına gəldi və hələ açılmağa macal tapmamış, amma etirli qızılıgül qöncələrindən iri bir buket bağlatdırıldı.

Yenə də o, pilləkənin hər meydançasında qoyulan güzgülərdə özünü razılıqla süzür və hər səfər bu evə ilk gəlişini xatırlayırdı.

Açarını işdə unutmuşdu. Madlenanın məsləhətini dinləyərək işinə son vermədiyi qulluqçu qapını üzünə açanda ondan:

– Xanım Dü Rua evdədir? – deyə soruşdu.

– Bəli, cənab.

Yemək otağından keçəndə o, süfrədə üçnəferlik yemək görüüb xeyli təəccübləndi. Yeməkxana ilə qonaq otağı arasındaki qalın pərdə qismən qaldırıldıqından onun arxasından Madlena görünürdü. Həmin an ev sahibəsinin buxarı üzərindəki vazaya qoyduğu qızılıgül buketi eynilə Jorjunkunu xatırladı. Bundan onun kefinə soğan doğrandı, sanki, kimsə onun ideyasını oğurlamış, xanımına göstərməyi düşündüyü diqqət əlamətini bir heçə çevirmişdi, axı o, bu həzzi doya-doya dadmağa hazırlamışdı özünü.

Otağa girdikdə:

– Bəyəm sən kimisə evə dəvət eləmisən ki? – deyə xəbər aldı.

Geri dönməyən və hələ də güllərlə uğraşan qadın:

– Həm hə, həm də yox, – cavabını verdi. – Köhnə ənənəmizə görə, bu gün qraf de Vodrek bizə təşrif buyuracaq: bazar ertələri o, həmişə bizim evdə şam yeməyinə qatıldı.

Jorj mizildən malı oldu:

– O! Çox gözəl.

Əlindəki buketlə qadının arxa tərəfində durmuşdu və indi bu gülləri gizlədəcəyinə, yoxsa atacağına bir qərar verə bilmirdi. Buna rəğmən:

– Bax, sənə qızılıgullər almışam, – dedi.

Geri qanrilan Madlena gülümşədi:

– Bu, sənin tərəfindən çox xoş bir şeydir! – deyə heyrətlənən qadın səmimi bir şuxluqla həm əllərini, həm də dodaqlarını ona sarı uzatdığı üçün Jorjun qəlbinə sərin su çiləndi.

Buketi ərindən alıb, bir uşaq həvəsiylə qoxulayan qadın aldığı dərin həzzi sərgilədi, sonra onları əvvəlki vazarın böyründəki başqa vazaya yerləşdirdi.

Gülləri zövqlə süzərək piçildədi:

— Necə də şadam! Belə olanda buxarımız adamın gözünü könlünü oxşayır. — Ardınca dərin inam hissiylə bunları əlavə elədi:
— Bilirsən, Vodrek çox səmimi birisi olduğundan onunla tezliklə ortaq dil tapacağınızı düşünürəm.

Səslənən zəng qrafın gəlişini müjdələdi. Qonaq içəriyə sakit və təmkinli tərzdə daxil oldu, sanki, öz evindəydi. Qəddini böyük şuxluqla önə əyərək, o, Madlenanın barmaqlarından öpdü, sonra onun ərinə sarı dönüb, üzündəki xoş təbəssümlə əlini ona uzatdı:

— Necəsiniz, əziz DÜ Rua?

Daha öncə xeyli yekəxana və zabitəli olan bu adamın belə səmimilik sərgiləməsi durumun xeyli dəyişdiyinə dəlalət edirdi və bu, jurnalisti heyrətləndirdiyi üçün o da bu diqqət əlamətlərinə nəzakətlə cavab verməyi özünə borc bildi. Aradan beş dəqiqə ötəndən sonra kənardan baxan bu adamları on ilin, həm də çox səmimi tanışları sanardı.

Sevincdən çöhrəsi işiq saçan Madlena dedi:

— Sizi tək buraxıram. Mən bir mətbəxə baş çəkim.

Kişilər onu baxışlarıyla yola saldılar.

Madlena ora dönəndə isə onlar bir yeni tamaşa barədə fikir mübadiləsi edirdilər və fikirləri o dərəcədə üst-üstə düşürdü ki, üzlərindən qarşılıqlı rəğbət hissi oxunurdu: onların baxışları arasındakı oxşarlıq tamamilə gözlənilmədən və anı şəkildə ortaya çıxmışdı.

Gözəl keçən yemək zamanı hər kəs bildiklərdən söz açdı. Bu evdə, bu mehriban ərlə arvadın əhatəsində özünü çox rahat hiss edən qraf axşamdan keçənə qədər oturdu.

O gedəndən sonra Madlena ərinə dedi:

— Razısan ki, onun misli-bərabəri yoxdur? Yaxın tanışlıqda adamı özünə heyran etməyi bacarır. Həm də ki əsl, sıvanmış, sadıq və dar günün dostudur. Ah, əgər o olmasayı...

Qadın fikrini axıracan açıqlamadı.

Jorj dilləndi:

— Hə, hə, o, xeyli mehriban birisidir. Mənə elə gəlir ki, onunla möhkəm dost olacağıq.



Qadın təkrar sözə başladı:

– Bilirsən, yatmadan önce bir az işləməliyik. Yeməkdən qabaq bunu sənə söyləməyə macalım olmadı, çünkü Vodrek gəldi. Bu gün mən Mərakeşdə önemli hadisələr baş verdiyini öyrəndim. Bunu mənə deputat və gələcək nazir Laroş-Matye xəbər verdi. Sensasiya doğuracaq böyük bir yazı hazırlamalıyıq. Məndə gərəklə faktlar və göstəricilər var. Gəl ləngimədən işə girişək. Lampanı özünlə gətir.

Masa lampasını götürən kişi onunla birlikdə kabinetə keçdi. Kitab şkaflında yenə də həmin kitablar sıralanmışdı, onun üstündə isə Forestyenin ölümündən önce Juan körfəzinə səfər zamanı aldığı üç vaza göz oxşayırırdı. Mərhum Forestyeyə aid olmaqla indi yazı masasının altındaki tüklü xalça Dü Ruanın ayaqlarıyla təmasın intizarındaydı. Masa arxasına keçib fil sümüyündən hazırlanan və rəhmətlik dostunun uc hissəsini gəmirdiyi qələmi əlinə aldı.

Buxariya söykənən Madlena papiros yandırdı, baş verən olaylardan söz saldıqdan sonra öz düşüncələrini əriylə paylaşıdı və yazılıcaq məqalənin planını tutdu.

Əri onu diqqətlə dinləyir, arabir qeydlər aparırırdı. Qadın açıqlamasını bitirdikdə o, bu məsələlərlə bağlı öz yanaşma tərzini və planını ortaya qoymuşdur. Həm də o, bu mövzunu təkcə məqalə şəklinde deyil, indiki nazirlilik əleyhinə düşünülmüş bir kampanya kimi təqdim etmək fikrindəydi. Üstəlik, bu, böyük bir hücumun ilk həmləsi olacaqdı. Jorj öz məqsədlərini açıqlayarkən Madlena qarşılında açılacaq geniş imkanlara necə maraq salırsa, papirosunu tüstületməyi də unutdu.

– Hə... hə... Çox yaxşı... Çox pakizə... Əla olacaq... – deyə arasıra piçıldamaqdaydı qadın.

Jorj sözünü bitirdikdə qadın:

– Hə, indi gəl yazaq, – dedi.

Amma yazının başlanğıcı çox enerji tələb elədi və indi Jorj da uyğun sözləri tapmaqda çətinlik çəkirdi. Bunu sezən Madlena xəifcə onun ciyinə söykəndi və cümlələri sözbəsöz onun qulağına piçildədi.

Arabir qadın ehtiyatla ərindən:

– Sən belə demək istəyirdin? – deyə xəbər alanda o:

– Hə, hə, məhz belə, – cavabını verirdi.

Sırf qadın amansızlığıyla Madlena indiki Nazirlər Kabinetinə sədri-nin ünvanına dalayıcı, istehzalı ifadələr işlədir, bu kinayələri gah onun xarici görkəminə, gah da yürüdüyü siyasetə yönəldirdi: bütün bu müşahidələrin dəqiqliyi və hədsiz sərrastlığı ərinin dodaqlarını qaçırdı.

Qadının bu həmlələri müqabilində arabir Dü Ruanın mətnə əlavə elədiyi bir-iki sətir onlara dərin məna və bir az da istiot qatıldı. Bundan başqa, o, üstüörtülü deyimləri işlətməkdə məharət sahibiydi və bu vərdişlərini hələ xronikalar hazırlayarkən cilalamışdı. Ona görə də Madlenanın olmuş əhvalat kimi təqdim elədiyi bir şey inandırıcı görünməyəndə və ya kimə qarşı isə şübhə oyandıranda Jorj bu barədə ötəri eyhamla kifayətlənirdi və bu fəndin təsir gücü həmin məsələdən oxuculara birbaşa söz açılmasından qat-qat təsirli olurdu.

Məqalə bitəndən sonra Jorj böyük həvəslə onu ucadan oxudu.

Yazı hər ikisinə misilsiz təsir bağışlamışdı və qalib kimi, heyrətlə baxışan və gülümşəyən bu ər-arvad, sanki, yalnız indi bir-birinin gerçək qiymətini anlamışdı. Baxışlarından dərin bir nəvazış və sevgi oxunurdu, daha sonra bu hissin yavaş-yavaş mənəvi bağlardan fiziki təmasa çevrildiyini hiss etdikdə onlar çılgınlıqla bir-birinə sarılıb öpüşdülər.

Dü Rua lampanı əlinə alıb:

– Hə, indi isə... bay-bay, – dedi və onun gözlərində bir qığılçım parladi.

Qadın piçıldadı:

– Siz qabağa düşün, əfəndim, axı yolu siz işıqlandıracaqsınız.

Qadın yataq otağına keçən kişinin ardınca düdü. Ərini tələsdirmək istədiyindən və onun qidiqdan qorxduğuunu bildiyi üçün bu ara barmağının ucuyla Jorjun boynunun ardını siğallayırdı.

«Jorj Dü Rua de Kintel» imzasıyla çap olunan məqalə həkayə səbəb oldu. Palatada aləm bir-birinə dəymışdı. Düruanı təbrik edən qoca Valter onu «Fransız həyatı»nın siyasi şöbəsinə müdir təyin elədi. Xronika şöbəsi təkrar Buarenarın öhdəsinə qaldı.

Həmin gündən başlayaraq «Fransız həyatı»nın nazirliyə qarşı kampaniyası daha qızğınlıq və dəqiqlik düşünülmüş xarakter qazandı.



Adətən, faktlara əsaslanan bu incə polemika gah dözülməz, gah ciddi, gah qərəzli, gah məzəli təsir bağışlayır, öz gərginliyi və dənməzliyi ilə hamını heyrətə gətirirdi. Başqa qəzetlər də vaxtaşırı «Fransız həyatı»ndan daim sitatlar gətirir, ondakı ayrı-ayrı abzasları eynilə çap edirdi. İqtidarda olanlar isə hansısa bir qurumun vəstəciliyi ilə bu yazıları yazan naməlum və azğın düşməni susdurmağın yollarını araşdırırlar.

Artıq Düb Rua siyasi dairələrdə populyar birisi idi. Öz nüfuzunu onunla görüşənlərin əlini sıxmasından və təzimlərindən də hiss edirdi. Əvvəlki kimi o, xanımının çevik zəkasına, hərtərəfli məlumat sahibi olmasına və geniş əlaqələrinə heyrətlənir, ona həsəd aparırı.

Evə döndüyü hər gün qonaq otaqlarında hansısa senatorla, deputatla, generalla, məhkəmə hakimiyə rastlaşırı. Bütün bu qonaqların Madlenaya münasibətləri hörmətə, sərbəstliyə və köhnə dostluğa əsaslanırı. Bu adamlarla o, haçan tanış olmuşdu? Xanımı bu suala «Cəmiyyətdə» cavabını verirdi. Amma bunların rəğbət və etibarını bir xanımın necə qazanması əri üçün sərr olaraq qalmaqdı.

Düşünürdü ki, bu qadından əsl diplomat çıxardı.

Madlena yeməyə həmişə gecikərdi, pörtmüs, təlaşlı və təngnəfəs halda özünü qapıdan içəri salar, şlyapasını çıxarmadan xəbərləri əriylə paylaşardı:

– Bu gün yazmağa mövzumuz var. Ədliyyə naziri ortaq komisiyanın sabiq iki üzvünü* hakim təyin eləyib. Buna görə bizdən alacağı ağız payını o, hələm-hələm unutmayaçaq!

Sonrakı bir neçə gün nazirin günü qara gəlmışdı. Adəti üzrə çərşənbə axşamları Fonten küçəsində şam yeməyi yeyən deputat Laroş-Matye də, eynilə qraf de Vodrek kimi, bu ərlə arvadın əllərini hərarətlə sıxmış və bununla bağlı öz dərin heyrənlığını gen-bol dilə gətirmişdi.

Deputat hər dəfə deyirdi:

– Bax buna deyərəm kampaniya! Əgər bu dəfə də biz qələbə çala bilməsək, onda...

Çoxdan bəri can atlığı xarici işlər naziri portfelini ələ keçirməyə yaxın geləcəkdə nail olacağına indi o, tam əmin idi.

Öz sifəti, öz rəyi, hər hansı bir işə qabiliyyəti, dərin bilgisi, bishkinliyi və yetərincə cəsarəti olmayan bu adam adı siyasi xadim idi.

Üçqar bir şəhərdən çıxan bu vəkil, əslində, qızular içində aslan, respublikaçı maskası altında gizlənən yezuit idi. Düşmən partiyalar arasında ustalıqla manevrlər edərdi. Ümumxalq səsverməsinin yaratdığı peyin qalağında bitən və necəliyi şübhə doğuran bu cür göbələklərin sayı-hesabı olmur.

Kəskin makiavellizmi¹ sayəsində bu adam öz məsləkdaşları arasında, yeni aralarından deputatların çıxdığı bütün bu fırıldaqçılar və zırramalar arasında ağıllı birisi sayılırdı, çünkü kifayət qədər sığallı, tumarlı görkəmi vardı, yetərincə yaxşı tərbiyə görmüşdü, adamlarla asanca təmas qururdu, dildən pərgar idи və öz məqsədinə çatmaq üçün dondan-dona girə bilirdi. Bu qarmaqarışiq, durmadan dəyişən kübar cəmiyyətində o, bir təsadüf üzündən özünə yer tutan və sonradan tanınan bütün vəzifə sahibləri arasında əsl hörmət-izzət sahibiydi.

Addımbaşı onun barəsində danışındılar ki, Laroş nazir olacaq və başqalarına nisbətən o, buna daha artıq dərəcədə inanırdı. Öz ortağı və maliyyə əməliyyatlarında tərəfmüqabili olan qoca Valterin qəzetində o, əsas pay sahiblərindən biri sayılırdı.

Dü Rua da Laroş-Matyenin dəstəkləyirdi: ona güvənir və gələcəkdə ondan faydalanaçığına inanır, ona bəzi məsələlərdə ümidi bəsləyirdi. Zəfərini qeyd edəcəyi təqdirdə Laroş-Matye vaxtilə Forestye «Fəxri legion» ordeni* verəcəyini və etmişdi və indiki şərtlərdə bu işi Dü Rua davam etdirirdi. Ona görə də bu orden indi, olsa-olsa, Madlenanın ikinci ərinin qismətinə düşəcəkdi. Onsuz da durumda ciddi bir dəyişiklik olmamışdı.

Bu məsələ hamiya gün kimi aydın idi və məsləkdaşları bununla bağlı Dü Ruani vaxtaşırı sancımaqdan və onu özündən çıxarmaqdan həzz alırlılar.

Öz aralarında da ona «Forestye» ləqəbi vermişdilər. Redaksiyaya daxil olan kimi kimsə ona səslənərdi:

– Qulaq as, Forestye!

O isə bunu qulaqardına vurar, siyirməsindəki məktublarla qur-dalanmağına davam edərdi.

Həmin adam bu dəfə səsini bir az da ucaldardı:

– Ey, Forestye!

¹ *Makiavellizm* – məqsədə çatmaq üçün heç bir mübarizə vasitəsindən çəkin-məyən siyasət



O biri iş yoldaşları hırtıldışardılar.

Dü Rua yerindən qalxıb naşırın otağına üz tutanda onu səsləyən yoldaşı qabağını kəsirdi:

– Ah, bağışla, sən Allah! Mən sənə səslənirdim. Düzdür, bir az axmaq səslənsə də, mən həmişə səni rəhmətlik Şarlla səhv salıram. Bəlkə də, bu, sənin yazılarının Forestyenin məqalələrinə hədsiz oxşarlığından irəli gəlir. Belə yerdə çəşmamaq mümkün deyil.

Hətta bir kərə kimsə siyasi şöbənin indiki müdirinin yazılarının əvvəlki adamın məqalələrindən forma və məzmunca heç seçilmədiyini heyrətlə qoca Valterə bildirdikdə belə cavab almışdı:

– Raziyam, bu – Forestyedir. Amma onun daha ehtiraslı, daha mərdanə və xeyli yetkin variantıdır.

Bir başqa vaxt təsadüfən şkafını açan Dü Rua Forestyenin bilbokesinin kreplə sarıldığının, Sen-Potenin məşqçiliyi altında özünün oynatdığı bilbokenin isə pənbə rəngli lentlə bağlandığının şahidi olmuşdu. Həmin rəfdəki bilbokelər boy sırasına görə düzülmüşdü. Muzej eksponatlarındakı tanıtıcı yazını xatırladan bir kartonda yazılmışdı: «Forestyeyə və Köyə məxsus köhnə kolleksiya. Mirasçısı – Forestye Dü Ruadır. Patenti var. Kifayət qədər davamlı olan bu oyuncaqdan həyatın bütün məqamlarında, hətta yolda da yararlanmaq olar».

Şkafın qapısını təmkinlə örtərək o, hamının eşidəcəyi qədər uca səslə dedi:

– Hər yan axmaqlarla və paxillarla doludur.

Amma bir qələm sahibinə – onun adı reportyor, yoxsa görkəmli şair olması vacib deyildir – məxsus özündənrazılıq və şöhrətpərəstlik hissinin gec-tez incikliyə və şübhəyə gətirib çıxması, adətən, qaçılmaz olur.

Bu «Forestye» ləqəbi onu yaman cırnadırdı: eşitməkdən qorxduğu bu ayama qulağına dəyəndə mütləq portürdü.

Bu adı özünə qarşı tikanlı bir atmaca, yox, yox, daha betər bir sey, haradasa, təhqir sayılırdı. Bunun arxasında «Sənin hər işini arvadın görür, vaxtile o, bunları bir başqası üçün də edirdi. O qadınsız çıxdan itib-batmışdır» qənaəti dayanırdı.

Madlenasız Forestyenin itib-batacağı fikriylə həvəslə razılaşsa da, bunu o, özünə heç cür aid eləmirdi!

Mərhumun kabusu evdə də onu rahat buraxmırıdı. Buradakı hər şey – onun təmas etdiyi mebel də, xırda əşyalar da keçmiş ev sahibini xatırladırdı Jorja. İlk dönenlərdə o, bunun heç fərqi nə varmazdı, amma iş yoldaşları öz atmacalarıyla ürəyinə amansız yaralar vururdular və daha öncə onun zərrəcə diqqət yetirmədiyi şeylər bu yaraların qaysağını qopardırdı.

Nəyə toxunurdusa, hər şeydə Şarlın əlinin təmasını hiss eləyirdi. Gözünə sataşan, əli dəyən hər bir əşya vaxtilə Şarla məxsus olmuşdu, bunları o almış, bunlardan yararlanmış, qeydlərinə qalmışdı. Hətta Madlenanın onun keçmiş dostuya yaxın təmaslarda olduğu barədə düşünməsi də Dü Ruanı özündən çıxarmağa başlamışdı.

İçində baş qaldıran bu anlaşılmaz etiraz dalğasına bəzən özü də mat qalır və öz-özündən xəbər alırıdı: «Lənət şeytana, mənə nə olub belə? Axi mən heç Madlenanı öz yaxın dostlarına zərrəcə də qısqanmırıam? Onun kimlə, necə vaxt keçirdiyi ilə heç maraqlanmırıam. Haraya yollandığını, nə vaxt dönəcəyini ondan bir kərə də soruştmadığım halda, o dilgir Forestye barədə bircə eyham məni tamamilə özümdən çıxarı!»

Ürəyində bunları götür-qoy edərək düşünürdü: «Şarlın, əslində, maymaq olması mənim, əlbəttə ki, heç vecimə də deyil. Amma Madlenanın belə bir eşşəklə nikaha girməsi fikri məni çılgına döndərir».

Bir sualdan heç cür yaxa qurtara bilmirdi: «Görəsən, bu zırramanın nəyi ona xoş gəlibmiş?»

Madlenanın, qulluqcunun, aşpazın dilindən qopan Şarlla bağlı ən adı, amma vaxtaşırı xatırlamalar ürəyinə ox kimi saplandıqından hiddəti durmadan alovlanırdı.

Dü Rua şirniyyat düşküünü idi. Bir axşam o soruşdu:

– Niyə süfrəmizdə şirin şeylər olmur? Onların hazırlanmasını nədənsə uyğun görmürsən.

Madlena şux tərzdə dilləndi:

– Haqlısan, bu barədə unuduram. Bəlkə də, bu, Şarlın onlardan xoşlanmamasıyla bağlıdır...

Hiddətini zorla cilovlayan Jorj onun sözünü kəsdi:

– Bura bax, bunlar məni boğaza yiğir ha. Elə eşitdiyim budur: Şarl, Şarl... Şarl bunu sevirdi, Şarl ondan xoşanırdı. Şarl gəbərib getdi və daha onu rahat buraxmaq lazımdır.



Ərinin belə gözlənilməz qabarmasından heyrətlənən Madlena onu çəşqin-çəşqin süzdü. Amma sonradan qadın özünəməxsus həssaslıqla ərinin qəlbində qısqanlığını, o mərhumaya qarşı qısqanlığın baş qaldırduğunu və onunla bağlı hər xatırlamanın anbaan bu hissi daha da körükldiyini sezdi.

Bəlkə də, bu, qadına uşaq şiltaqlığı kimi gəldi, amma digər tərəfdən özünün kiməsə qısqanılması ürəyinə yatdığı üçün ərinə cavab qaytarmağa gərək duymadı...

Bu davranışına görə, əslində, Dü Rua da xəcalət çəkirdi, amma özüylə bacarmaq əlində deyildi. Elə həmin axşam, yeməkdən sonra ər-arvad növbəti yazı üzərində işləyərkən onun ayağı xırda xalçanın kənarına ilisti. Ayağıyla xalçanı düzəldə bilməyincə, təpik vurmaqla onu bir kənara itəldi. Gülərək xəbər aldı:

– Yəqin ki, Şarlın ayaq pəncələri həmişə donurdu, eləmi?

Qadın da gülümsədi:

– Hə, o, soyuqlamaqdan yamanca qorxurdu! Ağciyərləri çox zəif idi onun.

Dü Rua buna açıqla reaksiya verdi:

– Elə bu da onun axırına çıxdı. – Kübarcasına xanımının əlini öpərək əlavə elədi: – Mənim üzümə isə bəxt qapısı açıldı.

Yatağa uzandıqda da oxşar fikirlər Dü Ruanı rahatsız etməkdəydi:

– Yəqin, yatanda Şarl qulaqları üzüməsin deyə, başına papaq da qoyurdu? – deyə eyni söhbəti təzələdi.

Söhbətə bir zarafat çaları qatmaqdan ötrü Madlena:

– Yox, başına ipək ləçək bağlayardı, – dedi.

Özündənrazi Jorj ciyinlərini dartaraq, qıcadığı dişlərinin arasından dedi:

– Vay səni, sarsaq!

Həmin gündən etibarən, Şarl mövzusu onun söhbətlərində ana xətlərdən birinə çevrildi. Yeri düşdü-düşmədi, bu barədə söz salar və həmişə də sonsuz acıma hissiliyə «Zavallı Şarl» ifadəsindən yararlanardı.

Redaksiyada gün ərzində bir neçə kərə «Forestye» deyə çağırıldan sonra evə dönəndə o, öz acı kinayələriyle mərhumun məzardakı yuxusuna haram qatmağından qalmazdı. Onun nöqsanlarını, zəif və gülünc xasiyyətlərini yada salar, onları bir-bir, həm

də ləzzətlə sadalayar, bunları bir az da şişirtməklə, sanki, arvadının qəlbində hansısa təhlükəli rəqibinə olan hər cür məhrəm duygunu yox etməyə can atardı. Məsələn, deyirdi:

— Qulaq as, Mad. O kütbein Şarlıın bir dəfə bizə kök kişilərin ariqlara nisbətən daha güclü olduqlarını sübuta yetirməyə çalışdıgi yadındadır da?

Bir müddət sonra o, rəhmətliklə bağlı intim məqamları öyrən-məyə çalışsa da, bundan xəcalətə qapılan Madlena sualları cavab-landırmaqdan imtina elədi. Amma əri israrından əl çəkmədi:

— Haydi, danış görüm! Elə anlarda onun necə axmaq görkəm aldığını onsuz da təsəvvürümə gətirirəm.

Dişlərini sixan qadın:

— Bura bax, əvvəl-axır sən onu rahat buraxacaqsan, ya yox? — deyə bozardı.

Amma kişi yola-yolağa gelmirdi:

— Yox ey, sən mənə de! O, yataqda da ayı kimi köntöy idi, deyilmə? Ah, necə də yabıydı o! — deyə Dü Rua hər dəfə söhbəti belə nöqtələyərdi.

Mayın sonlarında bir axşamüstü o, pəncərə önündə papiroş çəkirdi. Otaq xeyli bürkülü olduğundan çıxıb havada dolaşmaq istədi.

— Mad, quzum, Bulon meşəsinə gedəkmi?

— Niyə də olmasın? Böyük həvəslə.

Açıq ekipaj tuttdular, Yelisey meydanından keçib Bulon meşə-sindəki xiyanətə girdilər. O gecə yarpaq da terpənmirdi.

Belə gecələrdə Paris eynilə bir hamam kimi bürkülü olur, hava o dərəcədə qızır ki, adam buxar klapalarının püskürdüyü qazla nəfəs aldığıni zənn eləyir.

Yüzlərcə sevgili ağaclar altda bir az hava almaqdən ötrü fiakrlarla buraya axın eləməkdəydi: bunun nəticəsiydi ki, bir-birinin ardınca sıralanan fiakrların sayı-hesabı yox idi.

Madlena ilə Jorjun maraq dolu baxışları qarşısından keçən ekipajlarda oturan açıq rəngli geyinmiş qadınlar və onların tünd paltarlı kavalərləri qol-boyun oturmuşdular. Göydən yerə atəş püskürən və ulduzlu səmanın altında sevgilişin sonu görünməyən axını Bulon meşəsinə yönəlmüşdi. Ekipaj təkərlərinin yerə toxunuşundan qopan cırılıtlardan başqa heç nə eşidilmirdi. Aşıqlerin isə sayı-hesabı yox



idi, hər fiakrdə iki-iki oturan və bir-birinə qışılan bu adamlar başlarını arxalarındaki yastiğə söykəməklə susurdular. Hamısı az sonra dada-caqları ehtiras dolu duyğuların, həzlərin intizarında idi. Bu bürkülü alaqqaranlıqda eyni anda yüzlərcə insan öpüşürdü. Bəlkə də, bu sevgi və həzz dolu, şəhvət hissiylə qarşıq havanın ağırlaşmasının, boğuculuğunun bir səbəbi də elə bundan qaynaqlanırdı, çünki eyni hissden qovrulan, içləri eyni atəşlə alışib-yanan bütün bu cütlükler çevrədəki havanı da öz ehtiraslarıyla isidirdilər. Hər birisi ayrı-ayrılıqda eşq yuvasına çevrilən arabaların içindən yüksələn gözə görünməz ehtiras və şəhvət dalğaları onların üzərində bir bayraq kimi titrəyirdi.

Sanki, bu həzz dalğası Jorjla Madlenanı da öz ağuşuna çəkdi. Bürküdən taqətdən düşən ər-arvad eyni həyəcanın təsiriylə səsizcə bir-birinin əlindən tutdu.

Şəhər istehkamlarının başlandığı döngəyə çatanda onlar öpüşməyə başladılar.

Xərif utancaqlığa qapılan Madlena piçildədi: «Biz yenə də özümüzü məktəblilər kimi, yəni vaxtilə Ruana gedərkən etdiyimiz kimi aparırıq».

Talaya girişdə ekipajların axını iki yönə ayrıldı. Gölkənarı xiyanla indi gənc ər-arvadların fiakrları irəliləyirdi və sayıları xeyli azalmışdı. Ağacların arasında uyuyan qatı zülmət, şirildən bulaqların və təravətli yarpaqların havaya qatdığı rütubət, ulduzların sayışlığı geniş səmanın altında duyulan sərinlik ekipajlarda gedən aşiq-məşuqların öpüşlərinə görünməmiş duyarlılıq və sırlı bir həzz qatırdı.

Xanımını ağuşuna çəkən Jorj piçildədi:

– Mənim balaca Madım!

Qadın dedi:

– Sizin kəndin yaxınlığındakı o meşə yadındadır? Ora necə də qorxunc id! Onda mənə elə gəlmışdı ki, ucu-bucağı olmayan o meşə vəhşi heyvanlarla doludur. Buralar isə xeyli gözəldir. Əsən meh adama laylay çalır. Bu meşənin o biri tərəfində Sevrin yerləşdiyini isə yəqin ki, sən də bilirsən.

Kişi etiraz elədi:

– Amma bizim meşədə uzaqbaşı marala, tülküyə, cüyürə və ya qabana, nadir hallarda isə meşəbəyi¹ komasına rast gəlmək olar.

¹ Fransızca «forestye» kimi tələffüz olunan «Forestier» kəlməsi «meşəbəyi» mənasına gelir. (tərc.)

Öz dilinə gələn və mərhumun soyadıyla eyni cür səslənən bu «meşəbəyi» kəlməsini, sanki, o yox, meşənin dərinliklərindən bir başqası səsləndirdi. Bundan sarsılan, çəşqına dönən Jorjun həmişəki kimi ürəyi sancdı. Neçə vaxtdan bəri ona yer edən, içini gəmirlən, göynədən və qarşısalınmaz qısqanlıq duyğusu təkrar bütün varlığını bürüdü.

Azca susandan sonra xəbər aldı:

– Sən nə vaxtsa axşamlar buraya Şarlla birgə gəlmişdin?

Qadın cavab verdi:

– Hə, həm də tez-tez gələrdim.

İçinə necə ağır məşəqqət hissi hakim kəsildisə, Jorj təcili evə dönmək istədi. Forestyenin xəyalı təkrar beynində canlandı, fikrinə-zikrinə hakim kəsilərək ona zillət eləməyə başladı. Artıq Dü Rua yalnız onun barəsində düşünə və ya danişa bilirdi.

Qaşqabaqla soruşdu:

– Qulaq as, Mad...

– Nədir, əzizim?

– Sən heç Şarla xəyanət buynuzları bəxş eləmişdin?

– Yenə də tutduğunu buraxmırısan ha! Axi bu axmaqlıqdır.

Bəsdir də! – deyən qadının səsində nifrət calarları aşkar sezildi.

Amma kişi əl çəkmədi:

– Yaxşı da, mələyim, bəri bir az səmimi ol, etiraf elə! Ona xəyanət buynuzları bəxş eləmişdin, eləmi? Boynuna al ki, bəxş eləmişdin!

Hər bir qadın kimi, Madlenaya da bu sözlər toxunmuşdu və o, indi yalnız susmağı uyğun biliirdi.

Dü Rua dediyindən dönmürdü:

– Lənət şeytana, buynuz yaraşan ən uyğun baş ancaq onunku idi. Hə, hə, hə! Forestyenin başında buynuz gəzdirdiyini öyrənmək məndən ötrü çox xoş bir müjdə olardı. Yəqin ki, buynuzlar onun o küt sir-sifətinə hədsiz yaraşırkı, deyilmi?

Qadının gülüməsədiyini – bəlkə də, bu, onun daxili fikirləriyle bağlıydı – sezən kişi təkid eləməyə başladı:

– Nə olar, de də! Səndən nə gedir ki?! Əksinə, əgər bu sırrı, ərinə xəyanət elədiyini bir başqasına yox, məhz mənə açsan, xeyli məzəli olar, vallah.

Şarlin, zəhlətökən Şarlin, o iyrənc və mənfur ölümünün belə gülünc və biabırçı buynuza sahib olduğunu öyrənmək üçün indi o, əldən-



ayaqdan gedirdi. Həm də bu marağın artırıran başqa və yetərincə anlaşılmaz bir duyğu da var idi ortada. Durmadan təkrarlayırdı:

– Haydi, Mad, mənim balaca Madım, xahiş edirəm, söyləsənə! Axi o, buna layiq idi. Ona buynuz bəxş eləməsəydin, bu, sənin tərəfindən görünməmiş yanlışlıq olardı. Yalvarıram, Mad, bunu etiraf elə!

Görünür, ərinin bu israrı Madlenanı da əyləndirirdi. Bunu onun qısa və əsəbi gülüşü də bürüzə vermişdi.

Əri dodaqlarını onun qulağında gəzdirdi:

– Haydi, nə olar... hə... boynuna al!

Madlena sərt hərəkətlə ondan aralandı və əsəbi halda dedi:

– Əcəb axmaqsan ha! Bəyəm bu cür suallara cavab verməyə məcburam?!

Bu sözləri deyən qadının səsindəki qəribə çalar Dü Ruada ruh düşkünlüyü yaratdı. Ruhi sarsıntı keçiribmiş kimi, o, əvvəlcə quru-yub-qaldı, sanki, daşlaşdı, sonra isə havasızlıq duydu.

Həmin vaxt ekipaj səmadakı ulduzları öz səthində əks etdirən gölün kənanyla irəliləyirdi. Gecənin qaranlığında güclə sezilən bir cüt qu quşu suda ağır-ağır və arxayınlıqla üzürdü.

Jorj sürücüyə «Geri dön!» deyə bağırdı və bu vaxt qarşı tərəfdən ağır templə üzü bəri gələn ekipajların fənərləri gecənin zülmətində iri gözlər kimi işildiyirdi.

Dü Rua öz-özünə deyirdi: «Bu sözləri o, necə də qəribə bir səslə söylədi! Yoxsa bu, bir etiraf idi?» Qadının öz əvvəlkı ərinə xəyanət etdiyinə, az qala, tam inanmağa başlayan Jorj indi ağlını itirmək həddinə çatmışdı. Buna görə də o, arvadını döyməyə, boğ-mağşa, onun saçlarını yolmağa hazır idi.

Əgər qadın ona: «Yox, əzizim, əgər Şarla xəyanətə razı olsaydım, bunu ancaq sənin xətrinə edərdim» desəydi, onda Jorj bu qadını nəvazişlə oxşayar, onun qarşısında diz çökərdi, yəqin!

Dü Rua əllərini çataqlayıb hərəkətsiz oturmaqla səmanı süzürdü: həddindən artıq həyəcanlı olduğundan fikir aləminə dala bilmirdi. İçindəki hiddətin necə qabardığını, qəzəbinin necə coşduğunu duyurdu – qadın zövqünün dəyişkənliyindən əziyyət çəkən bütün erkəklərə bu qəzəbə yaxşı tanışdır. Bir ər kimi onun qəlbini ilk dəfəydi ki, anlaşılmaz qısqanlıq hissi gəmirirdi. Əslinə qalanda bu qısqanlığı o yox, dünyadan köçüb gedən Forestye yaşamayıdı. O baxımdan bu qısqanlıq bənzərsiz və üzücü idi, həm də bu

duyğuya heç gözlənilmədən Madlenaya qarşı nifrət də qarışmışdı. Əgər bu qadın Şarla xəyanət etmişdisə, bəs onda Dü Rua ona nə dərəcədə güvənə bilərdi axı?

Amma ləng də olsa, o, öz fikirlərini cəmləşdirməyə nail oldu, içindəki ağrını səngitdi və düşündü: «Elə bütün qadınlar ayağı-sürüşkəndirlər, onlardan kefin istəyən kimi yararlansan da, mənən heç birisinə bağlanmamalısan».

Bu acı hissələr kobud, təhqiramız sözləri onun dilinin ucuna qədər gətirirdi. Amma son anda bu sözləri udur, geri qaytarırıdı. Öz-özünə bu fikri aşılıyırıdı: «Dünya güclülərindir. Güclü olmaq lazımdır. Mən belə xırda şeylərin səviyyəsinə enməməliyəm».

Ekipaj sürətlə irəliləyirdi. Şəhər istehkamları geridə qalmışdı. Dü Ruanın gözləri önündə boz-bulanıq üfüqlər açılmışdı: sanki, nəhəng bir atəş son işaretlarını bürüzə verirdi. Sonsuz sayda, ən müxtəlif, aramsız, anlaşılmaz və küt səslerin yiğinindən ibarət bir gurultu gəlirdi əzaqlardan. Bu səs yiğini bürkülü yay gecəsində yorğunluqdan halsiz düşən bir nəhəngin, yəni Parisin qəlbinin güclə duyulan, amma ağır və zəhmli döyüntüləri idi.

Jorj düşünürdü: «Belə şeylərdən ötrü qanını qaraltmaq axmaqlıqdır. Hər kəs öz başına çarə qılır. Zəfər isə cəsurlarıdır. Bütün bu yaşantılar, sadəcə, ekoistlikdir. Amma sərvəti və şöhrəti hədəf seçən ekoizm qadın sevgisindən və nəvazişlərindən güc alan ekoizmdən daha üstün sayılırlar».

Nəhəng oturacaqlar üstə qərar tutan Zəfər tağı göründü: ona baxana elə gəlirdi ki, şəhərin girişini kəsdirən bu kor-kobud div bir an sonra qarşısındaki geniş küçə ilə irəliləməyə başlayacaq.

İndi Jorjla Madlena da ekipajların paradına qatılmışdır: ekipajların içində bir-birinə sarmasınaq susan cütlükler özlərini həsrətində olduqları yatağa salmaq üçün evə tələsirdilər. Bizim cütlüyü indi elə gəlirdi ki, sevincdən, bəxtəvərlikdən və həzdən sərməst olan bütün insan övladlarının əhatəsinə düşüb'lər.

Ərinin könlündə baş qaldıran duyğuları az-çox sezən Madlena səsinə özünəməxsus bir zəriflik verərək soruşdu:

– Nə barədə düşünürsən, dostum?

Əri gülümsəyərək belə cavab verdi:

– Bu alasarsaqların necə sarlaşışb dolaşmasına göz qoyub düşünürəm ki, hər halda, həyatda daha maraqlı şeylər var.



Qadın qısıq səslə dedi:

- Amma bəzən bu da... adama xoş gəlir.
- Xoş olmağına xoşdur... çünkü daha yaxşısı yoxdur!

Jorjun fikri daha irəlilərə getməklə, həyatın büründüyü gözqamışdırıcı örtükləri haradasa quduz bir hiddətlə yırtıb atmaqdə idi. «Hər nədə isə özünə korluq vermək, nədənsə çəkinmək – böyük axmaqlıqdır. Son vaxtlarda özümü bu qədər əldən salmağım, həyəcanlanmağım və əzablara qatlaşmağım da axmaqlıq imiş». Gözləri önungdə canlanan Forestyenin xəyalı bu dəfə onda heç bir qıcıqa səbəb olmadığından, düşünmək olardı ki, artıq onlar barışiblər, yenidən dost olublar. Hətta o, qarşısındakina «Salam, köhnə dost!» deyə səslənmək də istəyirdi.

Sükut Madlenaya üzücü gəldiyindən təklif elədi:

- Yolüstü Tortoniyə dönüb dondurma yemək heç pis olmazdı.

Kişi onu qısqacı-qıqqacı süzdü. Müştərilərə «gəl-gəl» deyən kafəşantanların girland biçimli qaz lampalarının işığında həmin an qadının zərif profili və saman sarısı saçları aşkar sezilməkdəydi.

Kişi düşündü: «O, gözəldir və bu könlümcədir. Əzizim, o «umduğu şikar ovçunun ayağına gələrmış» deyimi, sanki, elə bizim haqqımızda deyilib. Əgər bir daha o iş yoldaşlarım səninlə bağlı məni cırnatmağa qalxsalar, onlara elə toy tutacağam ki, səsindən göylər də lərzəyə gələcək». Sonra: «Böyük həvəslə, əzizim» deyə o, qadını şübhəyə salmamaq üçün onu öpdü.

Ərinin dodaqlarının buz kimi soyuq olması qənaətinə gəldi Madlena.

Amma kafenin qapısında duraraq xanımına ekipajdan enməyə yardım edəndə ərinin üzündə həmişəki təbəssüm vardı.

III

Səhərisi gün redaksiyaya girən Dü Rua Buarenara yanaşdı və dedi:

– Əziz dostum, səndən bir xahişim olacaq. Son vaxtlar aramızdakı bəzi kinayə ustaları məni «Forestye» deyə çağırırlar. Artıq səbir kasam daşmaq üzrədir. Zəhmət olmasa, onlara çatdır ki, bu zarafatı bir də təkrarlayan şəxs yağılı bir şillə yeyəcək. Bu işin qılınclaşmaya qədər gedib çıxmasını da gözə almaları məsləhətdir.

Bununla bağlı ona görə sənə öz tutdum ki, görüb-götürmüşlüğün sayəsində bu işi xoşluqla yoluna qoyarsan. Bir də axı sən bir kərə mənə sekundantlıq eləmisən.

Buarenar bu işi öz üzərinə götürdü.

Bəzi məsələlərlə bağlı redaksiyadan çıxan Dü Rua bir saat sonra geri döndü. Daha heç kəs onu «Forestye» adlandırmırıdı.

Evə döndüyü zaman qulağına qonaq otağından gələn qadın səsləri dəydi. Soruşdu:

– Kimdir bunlar?

Qulluqçu cavab verdi:

– Xanım Valter və xanım de Marel.

Jorjun ürəyi ayağının altına düşsə də, özünə toxraqlıq verdi: «Eh, nə olar, olar!» deyib qapını açdı.

Buxarının böyründə oturan Klotildanın üstünə pəncərədən işıq şüası düşündü. İlk baxışda qadın Jorja xərif soluxmuş kimi görün-dü. Əvvəlcə o, xanım Valterə və eynilə cangüdənlər kimi, biri onun sağında, digəri isə solunda oturan qızlarına baş əydi. Sonra üzünü keçmiş məşuqəsinə tərəf tutdu. Qadın ona əlini uzatdı, Jorj bu əli ovcuna alıb elə sıxdı ki, elə bil, bununla «Sizi əvvəlkitək sevirəm» demək istədi. Qadın da eyni jestlə ona qarşılıq verdi.

– Nə var, nə yox? – deyə soruşdu. – Sizinlə gör nə vaxtdır görüşmürük.

– Yaxşıyam. Bəs siz, Əziz dost? – deyə qadın aralarında soyuq-luq yox imiş kimi dilləndi və sonra Madlenadan xəbər aldı: – Onu əvvəller olduğu kimi «Əziz dost» adlandırmağima izin verirsənmi?

– Əlbəttə ki, əzizim. Sənə hər mənada izin verirəm.

Ev sahibəsinin səsində xərif istehza duyulurdu.

Jak Rivalın subay-salıq yaşadığı mənzildə təşkil edəcəyi tədbirdən söz saldı xanım Valter: orada keçiriləcək böyük qılınc-oynatma yarışına kübar xanımlar da dəvət olunubmuş. Sözünə davam edərək:

– Bu, çox maraqlı olacaq, – dedi. – Amma tam çıxılmaz durum-dayıq. Həmin vaxt ərim səfərdə olacağından ora kimlə gedəcəyi-mizi hələlik bilmirik.

Dü Rua həmin dəqiqli buna hazır olduğunu bildirdi. Qadın razılıq verdi.

– Mən də, qızlarım da sizə hədsiz dərəcədə minnətdar olacağıq.



Valter bacılarından kiçiyinə göz qoyan Dü Rua düşündü: «Bu balaca Süzanna yaman suyuşırılmış ha. Hətta xeyli, xeyli dərəcədə xoşdur, vallah».

Qıسابöylü və darçanaqlı olsa da, şüx qamətli, incəbelli, yenicə yuvarlaqlaşan sinəyə və zərif sıfətə malik idi bu qız. Bozumtul-mavi rəngli, parlaq çalarlara malik gözləri, sənki, bir rəssamın həssas müşahidələrinin və zərif fırçasının məhsuluydu. Bir baxımdan bu qız incə-mincə, saman saçı kuklanı xatırladırdı. Onun hər hansı ləkədən, qırışdan və qızartıdan xali, bəmbəyaz dərisi isə bu bənzərliyi bir az da artırırırdı. Xərif buludu xatırladan saçlarının səliqə-sahmanı, sənki, bilərəkdən pozulmuş, şairanə görkəm qazanmışdı. Adətən, bu cür yaraşlıqlı və bahalı gəlincikləri bu qızdan boyca daha kiçik yaşıdlarının əlində görmək mümkün idi. Roza adlı böyük bacı yaraşsız, ariq və qasqabaqlı idi: çox vaxt bu cür qızlar diqqətdən kənarda qalır, nə bunlar barədə, nə də belələrinə deyiləcək bir söz tapır adam.

Xanım Valter yerindən qalxdı. Üzünü Jorja tutub dedi:

– Deməli, sizə ümidi var oluram. Gələn həftənin cümə axşamı, saat ikidə.

Kişi:

– Həmişə qulluğunuzda hazırlam, xanım, – dedi.

Onlar qapıdan çıxan kimi xanım de Marel də ayağa durdu.

– Görüşənədək, Əzziz dost!

Bu dəfə qadın onun əlini ovçunda daha çox saxladı və möhkəm sıxıdı. Qadının, sözsüz, lal etirafı kişidə bu bir az dəlisov, amma səmimi məxluqun onu həqiqətən sevdiyinə qəflətən bir ümidi qığıl-cımı yaratdı və təkrar qadına qanı qaynadı.

Qərara aldı ki, günü sabah ona baş çəksin.

Ər-arvad təkbətək qalanda Madlena onu diqqətlə süzərək, şüx bir qəhqəhə çəkdi və soruşdu:

– Xanım Valterin sənə heyran olduğundan xəbərin var?

Əri bu iddianı narazı səslə rədd elədi:

– Qoy oturmuşuq sən də!

– Yox, yox, doğru sözümdür. Onun söhbətindən sənə hədsiz valed olduğu qənaətinə gəldim. Amma ondan bunu heç cür gözləməzdəm! Hətta o, qızlarına sənin kimi ər tapmağı da arzu edirmiş!.. Xoşbəxtlikdən, onun özü üçün bu imkan artıq elə arzu olaraq da qalacaq.

Bununla əri onun nə demək istədiyini anlaya bilmədi:

– Necə yəni, arzu olaraq qalacaq?

– Xanım Valter həyatı boyu özü barədə, bir dəfə də olsun, şayiələr dolaşmasına şərait yaratmayıb, bildin? Bir dəfə də, bircə dəfə də!

Bunları deyərkən Madlenanın səsində dediyindən tam əmin olan bir qadının inamı duyulurdu:

– O, hər cəhətdən özünü qüsursuz aparır. Onun ərinə sən də elə mənim qədər bələdsən. Bu qadın isə ərindən çox fərqli birisidir. Öz aramızdır, vaxtilə bir yəhudiyə ərə getdiyi üçün bu qadın çox əziyyətə qatlaşsa da, həmişə ona sadıq qalıb. Odur ki o, hədsiz sədaqətli qadındır.

Dü Rua heyrətləndi:

– Mən onu da yəhudü sanırdım.

– Onu? Heç də yox. Bu qadın Madlen məhəlləsindəki bütün xeyriyyə qurumlarının himayəcisiidir. Vaxtilə kilsədə kəbin də kəsdirib. Amma sırf görüntü xatirinə yəhudü ərinin orada xaç vurub-vurmadığını bilmirəm, ya da ki keşişlər buna əhəmiyyət verməyiblərmiş.

Jorj mızıldandı:

– Belə çıxır ki... o qadın mənə... vurulub, eləmi?

– Buna nə şübhə ola bilər, nə də ki çarə. Əgər sən subay olsaydin, mən sənə... Süzanna ilə evlənməyi təklif edərdim. O, Rozadan daha xoşdur, deyilmi?

Bığının uclarını buran əri:

– Heç anaları da keçiləsi canan deyil! – dedi.

Madlena özündən çıxdı:

– Anaları ilə bağlı, əzizim, sənə bircə şey deyə bilərəm: gözünü ondan çək. Bunu özüm üçün də təhlükə saymıräm. O qadın ilk günahı dadacaq yaşda deyil. Bu sevdaya daha öncə düşməliyidin.

Jorj öz-özünə düşünürdü: «Yəni doğrudanmı mən Süzanna ilə evlənə bilərəm?!»

Bunun ardınca o, çıyıllarını çəkdi:

«Eh, boş xülyadır!.. Heç atası onu mənə ərə verməyə razi olardı ki?!»

Bunun nə ilə nəticələnəcəyini hələlik anlamasa da, xanım Valterə bundan belə göz qoymaq qərarına gəldi.



Bütün axşamı o, Klotilda ilə yaşadığı eşq macerasının onda həm zəriflik, həm də şəhvət hissi oyadan xatirələri ilə baş-başa keçirdi. Məşuqəsinin şıltaqlıqları, şüx nəvazişləri və onların birgə dolaşmaları xatirində canlandı. Sonda belə nəticəyə gəldi: «O, həqiqətən də, çox canlaradəyən idi. Günü sabah ona baş çəkəcəyəm».

Səhərisi gün qəlyanaltısını bitirəndən sonra o, həqiqətən də, Verney küçəsinə üz tutdu. Yenə də qapını ona özünü, adətən, əsnaf evlərində çalışan və bütün qulluqçular kimi sırtıq aparan qadın açdı və soruşdu:

– Nə var, nə yox, cənab?

– Hər şey əladır, quzum, – deyə cavab verən Jorj qonaq otağına keçdi. Burada əlləri fortepianonun dillərinə alışmamış birisi qammaları təkrarlayırdı. Bu, Lorina idi. Qonaq qızçığazın onu görüb boynuna sarılacağına sanırdı. Amma qız ciddiyətlə ayağa qalxıb onunla yaşlı birisi kimi soyuq salamlaşdı və eyni qürurla da ondan uzaqlaşdı.

Qızçığazın özünü mənliyi sarsılmış bir qadın kimi aparması qonağa yer eləmişdi. Ev sahibəsi otağa girdi. Dü Rua onun əllərindən öpüb:

– Bilsəniz, sizi necə tez-tez xatırlayırdım, – dedi.

Klotilda da etirafda bulundu:

– Elə mən də sizi.

İkisi də əyləşdi. Göz-gözə baxışaraq gülümşəyir, öpüşmək üçün tələsirdilər.

– Əzizim, mənim balaca Klom, mən sizə aşiqəm.

– Mən də sənə.

– Deməli... deməli... sənin mənə çox da acığın tutmamışdı?

– Həm hə, həm də yox... Əvvəlcə bu, mənə yer elədi, amma sonradan sənə haqq qazandırıb düşündüm: «Eyib etməz! Sabah, birisi gün onsuz da yanına dönəcək».

– Məni necə qarşılıyacağınızı bilmədiyimdən bura gəlməkdən qorxurdum. Sənə qovuşmağı hədsiz arzulasam da, rastlaşmaqdən çəkinirdim. Hə, yeri gəlmışkən, söylə, bəs Lorinaya nə olub elə? Mənimlə ağızucu salamlaşdı və qaşqabaqla dönüb getdi.

– Nə bilim. Evliliyindən bəri onun yanında səndən söz eləmək olmur. Düzü, onun səni qısqandığını zənn edirəm.

– Ola bilməz!
– Əzizim, mənə inana bilərsən. Artıq o, səni «Əziz dost» deyil, «Cənab Forestye» adlandırır.

Dü Rua xəcalətindən pördü.

Klotildaya sarı əyilərək piçildədi:

– Dodaqlarını ver dadım bir.

Qadın onun sözünü yera salmadı. Sonra kişi soruşdu:

– Səninlə harada görüsə bilərik?

– Elə... Konstantinopol küçəsində.

– Necə?! Yəni bizim mənzili kirayə verməyiylər ki?

– Yox... O, hələ də mənim ixtiyarimdadır!

– Öz adına keçirmisən onu?

– Hə. Gec-tez qoynuma dönəcəyindən onsuz da arxayıñ idim.

Hədsiz sevincdən kişinin ürəyi sinəsinə sığmadı. Deməli, bu qadın onu sevirdi, deməli, ona olan dərin duyğuları dəyişməz və gerçək imiş.

– Sənə heyranam, vallah, – deyə piçildədi. Azca susub xəbər aldı: – Ərin necədir?

– Ela. Buralarda düz bir ay qaldı və ayın üçündə yola düşdü.

Dü Rua ürəkdən qəhqəhə çəkdi:

– Bu, tam yerinə düşüb ki!

Klotilda səmimiliklə bunu təsdiqlədi:

– Hə, tam yerinə düşdü! Bir də ki onun yanımıda olmasından heç sixilmiram. Bunu bilirsən.

– Hə, elədir. Həm də axı o, gözəl insandır.

– Bəs sən necəsən? Yeni həyat tərzin könlüncədir? – deyə qadın soruşdu.

– Belə də. Arvadım – mənim dostum və tərəfdaşımdır.

– Elə bu?

– Elə bu... Könlüm isə...

– Anladım. Amma o, yaxşı qadındır.

– Hə, amma o, içimi heç titrətmir. – Klotildaya bir az da yanaşan kişi piçiltıyla soruşdu: – Hə, nə vaxt görüşürük?

– İstəyirsənsə... sabah... istərdin?

– Danışdıq. Sabah saat ikidə?

– Saat ikidə.



Kişi ayağa qalxıb getməyə hazırlaşanda bir az tutularaq dedi:

– Bilirsən, o Konstantinopol küçəsindəki mənzili öz adıma keçirmək istəyirəm. Həm də mütləq. Mənim əvəzimə xərcə düşməyinə necə qatlaşım?!

Səmimiliyə qapılan Klotilda kişinin əllərindən öpüb:

– Necə uyğun bilirsənsə, elə də elə, – deyə piçildədi. – Oranı təkrar görüşməyimiz üçün indiyədək saxlamağım da mənim tərəfimdən bir fədakarlıq idı.

Özündən tam razi halda Dü Rua otağı tərk elədi.

Fotoatelyenin önündən keçəndə gözləri vitrindəki irigözlü, totuq qadının portretinə sataşdı və onun xanım Valterə bənzədiyini düşündü. Öz-özünə dedi: «Eyib eləməz, hələ onunla da iş tuta bilərem. Axı necə olub ki, indiyədək ona heç diqqət də yetirməmişəm?! Maraqlıdır, görəsən, cümə axşamı o, məni necə qarşılayacaq?»

Bütün vücudunu sevinc hissi bürümüşdü. Bu hiss ona hər yerde və yalnız uğur aşılılığından əlini əlinə sürtürdü. Adətən, bənzər sevinc hissini şöhrətpərəst, çevik və öz yerini tutmuş kişilər yaşayırlar. Bu zaman onların içini bürüyən, qəliz olduğu qədər də şirin özünəvurğunluq və həzdən doymuşluq duyusu çox vaxt qadınlar arasında uğur qazanan kişilərə məxsus olur.

Cümə axşamı günü o, Madlenadan soruşdu:

– Sən Rivalın təşkil etdiyi turnirə gedəcəksən?

– Yox. Ora getməyə heç meylim yoxdur. Mən deputatlar palaṭasına baş çəkəcəyəm.

Hava xeyli xoş olduğundan xanım Valteri götürməyə gedən Dü Rua açıq ekipaj tutdu.

Rastlaştıqları zaman qadın ona necə cavan və gözəl göründüsə, kişi heyrətindən yerində donub-qaldı. Açıq rəngli paltarının çox da iri olmayan sinə qışmini bəzəyən bəyaz krujevaların altından qadının iri və dik məmələri sezilirdi. Bu qadının bunca cavan ola biləcəyini heç ağılna gətirməzdi. İndi isə onun yetərinçə baştovlayıcı cavanəzən olduğuna inandi. Bununla belə, onun tərbiyeli bir xanıma, xeyirxah bir anaya xas tox görkəmində olan anlaşılmaz bir şey kişilərin ona başqa gözlə baxmasını, sanki, yasaqlayırırdı. Məntiqli,

soyuqqanlı və aylıq düşüncəyə, hərcayılıqlardan uzaq əxlaqa malik bu xanım dilinin ucuna gətirdiyi hər sözü ölçüb-biçdiyindən və elə buna görə də hamiya çoxdan bəlli olan həqiqətləri dilə gətirdiyindən heç kəsin xətrinə dəyməzdi.

Əyin-başı yalnız pənbə rəngdə olan Suzanna rəssam Vattonun* səthi ləkla örtülmüş tablosunu və ya yaraşlı bir kuklanı xatırladırdı. Böyründəki bacısı Roza isə onun yanında hazır qaravaş idi ki, durmuşdu.

Rivalın evinin öündəki ekipajlar zəncirinin böyründə yerə enən Dū Rua əlini uzatmaqla xanımın enməsinə yardım elədi və onlar içəri keçdilər.

Bu turnir Parisin Altıncı səmtində yaşayan yetimlərə yardım məqsədilə təşkil olunmuşdu. Təşkilatçılar isə «Fransız həyatı»na yaxın deputatların və senatorların xanımları idilər.

Öz qızlarıyla bu tədbirə qatılmağa söz verən xanım Valter turnirin himayəçisi olmaqdan imtina eləmişdi: onun himayəçilik anlayışı həmişə ruhanilərin uyğun gördüyü çərçivələrdə olmuşdu və bu durum heç də onun hədsiz dindarlığından irəli gəlmirdi. Düşünürdü ki, bir yəhudи ilə nikaha girən qadın bəlli bir səviyyədə öz dininin tələblərinə uymaşa məcburdur, bu gün bir jurnalistin təşkil etdiyi bu əyləncə isə respublikaçılıq çalarlarına malik idi və bir qədər antiklerikal¹ təsir bağışlaya bilərdi.

Turnirin başlanması üç həftə qalmış ən müxtəlif təmayüllü qəzetlərdə bu cür yazırlara rast gəlmək mümkün idi: «Hörmətli məsləkdaşımız Jak Rival özünün subay-soluq mənzilini qılınc-oynatma zalına çevirib və Parisin Altıncı səmtində yaşayan yetimlərin xeyrinə «böyük turnir» təşkil eləmək kimi gözəl və nəcib bir fikrə düşüb.

Dəvətnamələri senator xanımlarından madam Laluan, Remontel və Risolen, tanınmış deputat xanımlarından madam Laroş-Maty, Perserol və Firmen paylayır. İanələrin toplanması antraktda gerçəkləşəcək və yiğilacaq məbləğ elə oradaca Altıncı səmtin merinə və ya onun yardımçısına təhvil veriləcəkdir».

Bu, çevik zəkaya malik bir jurnalistin öz mənfəəti üçün düşübüb tapdığı uğurlu və böyük bir reklam idi.

¹ Antiklerikal – dinin cəmiyyətdəki hökmranlığının sarsıldımasının, onun siyasi, iqtisadi və mədəni həyatdakı rolunun kiçildilməsinin tərəfdarı



Jak Rival dəvətliləri kandarda qarşılıyırdı. Girişdə açıq bufet qurulmuşdu və onun xərcləri, yəqin ki, yiğilacaq məbləğ hesabına ödənəcəkdi.

Qonaqlarına dar pilləkəni göstərən ev sahibi onlardan qılınc-oynatma zalının və aticiliq tırinin olduğu zirzəmiyə enməyi rica edirdi:

– Xanımlar, xahiş edirəm, aşağı enin, aşağı. Turnir zirzəmidəki zalda keçiriləcək.

Naşirin xanımını gördükdə isə tez onun pişvazına çıxdı. Sonra Dü Rua ilə əl verib görüşdü.

– Salam, Əziz dost.

Jorj bundan karixdi:

– Sizə bunu kim deyib?

Rival onun sözünü ağızında qoydu:

– Belə bax bu tədbirə qatılan xanım Valter deyib, çünki bu ləqəb onun çox könlüñə yatır.

Xanım Valter qızardı:

– Elədir. Əgər mən sizinlə yaxından tanış olsaydım, eynilə o balaca Lorina kimi sizi «Əziz dost» çağırmaqdan heç çəkinməzdim. Bu ad sizə hədsiz yaraşır.

Dü Rua güldü:

– Allah xatırınə, xanım, niyə çəkinirsiniz ki?

Qadın baxışlarını yerə zillədi:

– Yox. Axi biz sizinlə çox da yaxın deyilik.

Jorj pəsdən dedi:

– Amma nə vaxtsa sizə yaxın olacağımı ümid bəsləyə bilərəmmi?

Qadın dilləndi:

– Bunu zaman göstərəcək.

Qadını önə buraxan Jorj qaz lampalarıyla işıqlanan dar pillərlə aşağı enməyə başladı. Gündüz işığından qaz lampalarının sapsarı işığına doğru qəfil keçid adama nə isə bir vahimə aşılıyırdı. Hələ bu vintvari pilləkəndə ikən zirzəminin sıcaq və buxarlı havası adamın burnuna vururdu. Tədbirlə bağlı tozu alınan divarlar rütubətliydi, adətən, kilsələrdə istifadə olunan buxur qoxusu ilə qadınların vurdugu süsən, minaçıçəyi və bənövşə ətirləri bir-biri-nə qarışmışdı.

Zirzəmi qaz lampalarından ibarət girlandlarla və Venesiya fənərləriylə bəzənmişdi. Daş divarlardakı kif nəzərə çarpmasın deyə, hər

tərəfə yaşıl bitkilər düzmişdülər. Haraya baxırdınsa, ancaq budaqlar görürdü. Tavan qızıllarla, döşəmə isə çiçəklər və yarpaqlarla bəzədilmişdi. Tədbirə dəvət olunanlar bu tərtibata və təşkilatının fərasətinə heyranlıqlarını dilə gətirməkdəydir.

Zırzəminin dərinliyindəki kiçik məkanda qurulan səhnənin hər iki cinahi boyunca jüri üçün nəzərdə tutulan stullar düzülmüşdü.

Seyrçilər üçün və hər sıradə on ədəd olmaqla, sağda və solda düzülən skamyalar, təxminən, iki yüz nəfərə çatardı. Dəvətlilərin sayı isə dörd yüz nəfər idi.

Səhnənin yan tərəfində gözə dəyən gənclər qılıncdanan kostyumu geyindiklərindən əl-ayaqları uzun görünürdü. Dəriləri günəşdə yanmış bu gənclər biglərini burub, sinələrini qabardaraq camaat arasında dolaşırdılar. Onları soyadlarıyla tanıyan seyrçilər bu həvəskar və peşəkar qılınc ustalarını bir-birinə göstərirdilər. Əyinlərdə sürtük olan yaşlı və gənc bir neçə kişi, hər halda, bu kostyumlu qılıncdananların yaxınları idi, çünkü onların həndəvərində dayanmaqla, öz aralarında söhbətləşirdilər. Tanınmış cəngavərlər və rapira ustaları da özlərini gözə soxmağa, tanınmağa və soyadlarının səslənməsinə can atıldılar.

Bütün skamyaları işgal edən xanımların paltarlarının xışltısından və səs-küyündən qulaq batırdı. Tavandan döşəməyə qədər yaşıl yarpaqlarla bəzənmiş bu mağarada indidən hava çatmadığından qadınlar, eynilə teatrdaçı kimi, yelpiclənməyə başlamışdılar.

Ara-sıra kimsə məzə üçün çığırındı:

– Orşad var! Limonad var! Pivə var!

Xanım Valter qızlarıyla birlikdə onlar üçün ön sıradə saxlanan yerlərə sarı yönəldi. Onları oraya qədər ötürən Dü Rua aralanmadan önce piçildədi:

– Mən siz tərk etməyə məcburam, çünkü kişilərin skamyalarda oturması yasaqdır.

Xanım Valter bir az narazı halda dilləndi:

– Amma buna rəğmən, mən sizin burada qalmağınızı çox istərdim. Turnir iştirakçılarının adlarını mənə xatırladarsınız. Bəlkə, siz skamyanın kənarında dursanız, heç kəsə maneçilik törətməzsiniz.

Qadın özünün iri və ürkək gözlərini Jorjdan ayırmır, israr edirdi:

– Doğru sözümüzdür, bizi tərk etməyin, cənab... cənab Əziz dost. Burada sizə ehtiyac duyacaqıq.



Jorj yola gəldi:

– Məmnuniyyətlə... qalaram, xanim...

Ətrafdakılar elə hey təkrarlayırdılar:

– Bura çox uğurlu məkanmış. Zirzəmi də olsa, bura çox göz-oxşayan bir yermiş.

Tavanı qübbəli bu zal Jorja yaxşı tanış idi. Duel ərəfəsindəki səhər saatlarını burada tam yalqız keçirdiyini yaxşı xatırlayırdı. Zirzəminin o biri başındakı bəyaz və yuvarlaq karton o vaxt ona iri və qorxunc bir göz kimi baxırdı.

Pilləkənlə enən Jak Rivalın səsi eşidildi:

– Xanımlar, indicə başlayıraq.

Elə həmin dəqiqə əyinlərindəki sürtükleri vücudlarına kip oturan və fiqurlarını tam nəzərə çarpdıran altı kişi xeylağı səhnəyə çıxbı, jüri üzvləri üçün qoyulmuş stillarda əyləşdilər.

Bunların soyadları dillərdə dolasdı. Aralarındaki general de Reynaldi, o lopa blişli, bəstəboy adam jürinin sədriydi. Ücaböylü, dazbaş və uzun saqqal Jozefen Rude rəssam kimi tanınırdı. Qaspar Merleron tanınmış qılinc ustasıydi – yerdə qalanlar Mateo de Yujar, Simon Ramonsel və Pyer de Karven isə boy-buxunlu üç cavan idi.

Səhnənin sağında və solunda olmaqla, bir cüt plakat asılmışdı. Onların birində «Cənab Krevker», digərində isə «Cənab Plümən» yazılmışdı.

Bu iki soyadın sahibləri həqiqi və ikinci kateqoriyalı usta sayılırdılar. Hər ikisi qayışbaldır və hərbçilər sağa uca qamətliydi. Hərəkətlərindən sərtlilik oxunan bu adamlar səhnəyə qalkdlar. Bir-biriyle sifr mexaniki tərzdə salamlashaşdan sonra onlar qarşılıqlı həmlələrə keçdilər. Bəyaz dəridən və qalın parçadan tikilmiş kostyumları onları bazar meydانında camaati əyləndirmək üçün döyüşən əsgərciklərə oxşadırı.

Ara-sıra «Dəydi!» nidası eşidiləndə bu işin bilicisi sayılan jüri üzvləri təsdiq mənasında başlarını tərpədirdilər. Seyrçilərin diqqəti qollarını irəli uzatmaqla səhnədə həmlələr edən bu bir cüt canlı marionet¹ cəmlənmişdi və qaydalardan bir şey anlamasalar da, onlar tamaşadan razıydılar. Bu manekenləri çox da mahir saymanın seyrçi kütləsi onlarda hətta gülünc özəlliklər də bulurdu. Onlara baxanlar istər-istəməz Yeni il bayramında bulvarlarda satılan taxtadan yonma pəhləvanları xatırlayırdılar.

¹ Marionet – iplər vasitəsilə yuxarıdan idarə olunaraq hərəkətə gətirilən kukla

İlk iki qılıncıdanın hərbçi cənab Karapen və mülki şəxs olan cənab Planton əvəz elədi. Usta Planton boyca çox qısa, usta Karapen isə xeyli şışman idi. Adama elə gəlirdi ki, ilk rapiro zərbəsi yeyən kimi bu rezin fili xatırladan gonbul idmançı top kimi deşiləcək və içindəki havanı bayır buraxacaq. Seyrçılər gülüşürdülər. Cənab Planton əsl meymun təki atılıb-düşürdü, cənab Karapen isə iri vücudu imkan vermədiyindən eləcə əllərini tərpətməklə kifayətlənirdi. Hər beş dəqiqədən bir bu şışman oyunçu elə ağır və gərgin sıfətlə həmlə cəhdி edirdi ki, deyərdin son dərəcə mühüm bir qərarın qəbulu ərəfəsindədir. Hər həmlədən sonra onun qamətini dikəltməsi xeyli zəhmət bahasına başa gəldi.

Qılınclaşmadan başı çıxanlar bu oyunçunun çox təmkinli və inamlı döyüş üslubu olduğunu vurğulayırdılar. Seyrçi kütləsi də bununla razılaşmaya bilmirdi.

Daha sonra meydançaya peşkarla həvəskar çıxdı – cənab Poryon və cənab Lapalm. Bunların mücadiləsi, bir növ, yöndəmsiz gimnastikanı xatırladırdı: hər dəfə bir-birinə elə amansız həmlələr edirdilər ki, hakimlər vaxtaşırı öz stillarını qamarlayıb bir kənara sıçramağa məcbur olurdular. Səhnənin bu başından o biri başına qədər bir-birini qovub, növbə ilə həmlələr edən bu cütlükdən müdafiə olunanın hər sıçrayışı çox yüksək alındığından gülüş doğurdu. Geri-geri atdıqları xırda addımlar qadınların hırıltısına, irəliyə doğru çılgın sıçrayışları isə haradasa həyəcana səbəb olurdu. Onların bu gimnasticasına davranışları seyrçılər arasından bir sırtığın:

– Niyə belə əldən-ayaqdan gedirsiniz? Onsuz da ödəmə saat tamamdadır! – deməsinə səbəb oldu.

Üğuldayan seyrçi kütləsi onu fitə basdı – bu yersiz atmaca hamını özündən çıxartmışdı. Ekspertlərin bu qarşılaşma haqqında rəyi dildən-dilə gəzdi: idmançılar yüksək çılgınlıq sərgiləsələr də, bacarıqları yetərsizmiş.

Birinci hissə Jak Rival ilə belçikalı məşhur usta Lebeq arasında qarşılaşma ilə tamamlandı. Xanımlar Rivalı çox bəyənmişdilər. Həqiqətən də, o, öz yaraşığı, suyuşirinliyi, boy-buxunu, çevikliyi, fərasəti ilə özündən əvvəlkilərdən daha səviyyəli görünürdü. Onun müdafiə və hücum manələrində küberlərə məxsus incəlik və valehədicilik vardi: bunlar rəqibin adı, amma inamlı fəndləri ilə müqayisədə dərin təzad yaradırdı.



Tamaşaçılardan deyirdilər:

– Görüb-götürmiş o dəqiqə bəlli olur da.

Qələbəni Rivala verdilər. Alqış səsləri yüksəldi.

Son bir neçə dəqiqə ərzində seyrilər təlaş içinde yuxarılar-dan gələn qəribə uğultuya qulaq kəsilmişdilər. Bu səs dalğalarının arasında qəhqəhə və zərbə yerə vurulan ayaq səslərini sezmək mümkün idi. Görünür, tədbirə dəvət olunan, amma yer qalmadı-ğından zırzəmiyə enə bilməyənlər yuxarıda öz zövqlərinə görə əylə-nirdilər. Dar və vintvari pilləkəndə əlli nəfər bir-birinə qisılmışdı. Aşağıda hava çatmındı. Bağırtı səsləri eşidildi: «Hava çatmir!», «Su istəyirəm!» Bu səs-küyün fonunda bayaqki məzəli adam ciyil-tili səslə: «Orşad var! Limonad var! Pivə var!» – deyə çıçırrırdı.

Qılıncbynadan kostyumunu çıxaran və çuğundur kimi qızaran Jak Rival:

– İndi deyərəm sərinləşdirici içki gətirsinlər, – deyə pilləkənə sarı qaçdı.

Amma birinci qata qalxmaq mümkün deyildi. Pillələrdə dayanın adamlar arasından keçməkdənsə, tavanı dəlib yuxarıya qalxmaq daha asan görünürdü.

Rival səsləndi:

– Oradan deyin, xanımlar üçün dondurma gətirsinlər!

Əlli adam bir ağızdan:

– Dondurma gətirsinlər! – dedi.

Axır ki, ortalığa bir məcməyi gəldi. Amma üzərindəki stekanlar bomboş idi, çünki dondurmaları yol boyu qamarlamışdilar.

Birisini öz qalın səsiylə bağırıldı:

– Adam burada boğular, vallah. Tamaşanı bitirin, evimizə gedək.

Bir başqa səs eşidildi:

– İanə yiğilsin!

Güclə nəfəs alan seyrçi kütləsi bu təklifi sevincək dəstəkləyə-rək bağırıldı:

– İanə yiğilsin! İanə yiğilsin! İanə!

Altı xanım sıraların arasında dolaşmağa başladı və bunun ardınca çantalarda toplanan gümüş pulların xəzif cingiltisi duyuldu.

Dü Rua buradakı məşhurları xanım Valterə tanıtmağında idi. Aralarında kübarlar, çoxdan bəri çap olunan və nüfuzlu qəzetlərin yazarları, öz təcrübəsinə arxalanan və bir qəzet kimi «Fransız

həyati»na yuxarıdan baxan jurnalistlər vardı. Hansısa şübhəli firldaq nəticəsində ortaya çıxan və sonra bütünlükə istefaya getmiş nazirliyin tör-töküntüləri altında gömülən bu cür siyasi və maliyyə yönü qəzetlər görmüşdü onlar indiyədək! Rəssamların və heykəltəraşların böyük qismi idmanla məşğul olduğundan bu iki sənətin təmsilçiləri də vardi burada. Akademianın üzvü olan bir şair hamının diqqət mərkəzindəydi. İki bəstəkarla yanaşı, xeyli xarici kübar da vardi. Onları tanıdan Dü Rue soyadlarının önünə bir «proto»¹ kəlməsi artırır və izah edirdi ki, eynilə bu mənada ingilislər vizit kartlarındakı soyadlarının önünə «esk»² kəlməsi əlavə edirlər.

Kimsə ona:

– Salam, Əziz dostum! – dedi.

Bu, qraf de Vodrek idi. Qadınlardan üzr istəyən Dü Rue ona tərəf yönəldi.

Geri döndükdə isə dedi:

– Bu Vodrek misilsiz adamdır. Hər şeydə, hər an əsil-nəcabətini bəlli edir.

Xanım Valter buna hər hansı cavab vermədi. Qadın bir az yorulmuşdu və onun hər nəfəs alışında dalğa kimi qalxıb-enən köksü Dü Ruanın diqqətini özünə cəlb edirdi. Zaman-zaman qadının nəzərlərini öz üzərində hiss edən kişi bu ürkək və cəsarətsiz baxışların ele həmin andaca başqa səmtə yönəldiyinin də fərqindəydi. Öz-özünə deyirdi: «Belə-ə, belə-ə... Yəni bu da qarmağıma keçdi?»

İanə toplayanlar artıq bütün zalı ayaqdan salmışdilar. Çantaları qızıl və gümüş sikkələrlə doluydu.

Səhnədən asılan təzə plakat hansısa böyük bir sürprizdən müjdə verirdi. Bütün jüri üzvləri öz yerlərini tutdular. Seyrçılər nigarənciliqlə susurdular. Əllərində rapira, əyinlərində isə qılınc-oynanadan kostyumu olan bir cüt qadın göründü. Əyinlərində tünd-rəngli triko, qısa, yəni ətəyi dizdən yuxarıda duran tuman və onları boyunlarını daim dik tutmağa məcbur edən yüksək plastron³ vardı. Sütül və gözəgəlimliyi hər ikisi. Gülümsəyərək tamaşaçılara baş əydilər. Uzun-uzadı alqışlandılar.

¹ Proto – «böyük firldaqcı» anlamına gələn «protobestiya» sözünün qisaltmasıdır.

² Esk – «eskvayr»ın qisaltması olmaqla, «mülkədar», «zadəgan» deməkdir.

³ Plastron – yüksək dərəcədə nişastalanmış yaxalıq



Qadınlar döyük vəziyyəti alınca seyrçi sıralarında piçıldışmalar və xəzif gülüşmələr duyuldu.

Endirilən zərbələri qısaca «Bravo!» nidasıyla dəyərləndirən hakimlərin dodaqlarından nəcib bir təbəssüm çəkilmək bilmirdi.

Bu döyükü xanımlar tamaşaçıları cuşa gətirmişdilər: kişiləri vəcdə gətirən öz ehtiraslarının körüklenməsi idisə, qadınların heyranlığının səbəbi – parisli xanımların əzəldən bəri hər cür qeyri-ciddi və aşağı zövqə hesablanmış əyləncələrə, saxta gözəlliyyə, süni zərfliliyə, operetta kupletlərinə və kafeşantan müğənnilərinə olan tükənməz düşkünlüyü idi.

Qılıncdan qadılardan birisi həmlə edən kimi zalda şuxluq, canlanma yaranırdı. Bu ara həmləyə uğrayan qadının incə kürəyi tamaşaçıların önündə zühur etdiyindən onların ağızları açıla, gözləri isə bərələ qalırı və məlum olurdu ki, qadının özünü müdafiə eləməsi onlar üçün zərrə qədər də maraqlı deyilmiş. Qadınları hamı gen-bol alqışlayırdı.

Sonrakı qarşılaşma qılınclarla keçsə də, onu kimsə izləmədi, çünkü hamının diqqəti yuxarı mərtəbədən gələn səs-küyə köklənmişdi. Son dəqiqələr boyu orada mebelləri elə hay-küylə ora-bura sürüyürdülər ki, sanki, kimsə oraya köçürdü. Sonra kimsə royal çalmağa başladı, bir dəstə adam ayaqlarını döşəməyə vurmaqla ona ahəng tutmağa çalışdı. Görünür, qılınc turnirinə düşə bilməyən seyrilər vaxtlarını şən keçirmək üçün üst mərtəbədə bal təşkil eləmişdilər.

Bunun təsiri altındakı seyrçi kütləsi qəhəqəhə çəkir, xanımlar isə rəqs eləməyi arzulayır, səhnədə baş verənlərə məhəl qoymadan uca səslə söhbətləşirdilər. Səhnəyə çıxan növbəti rəqiblər bir-birinə baş əyib, necə qətiyyətli döyük mövqeyi aldılarsa, istər-istəməz bütün seyrilərin diqqəti onlara zilləndi.

Qəddlərini gah önə əyən, gah da dikəldən bu rəqiblərdə elə yüksək əsnəklik, ehtiyatdan yoğrulan cürət, özünənin və güc, jestlərində elə qənaət, işlətdikləri fəndlərdə hədsiz dəqiqlik, hər seydə elə yüksək ölçü-biçi duyulurdu ki, bayaqdan cahil kimi davranan seyrilər lal-mat onlara tamaşa edirdilər.

Rəqiblərin hər hansı vurnuxmadan uzaq zirəklik sərgiləmə məharəti, zərbələrdən ustalıqla yayınmaları, qıvrıq, amma yüz ölçülüüb, bir biçildikləri üçün nisbətən ağır görünən davranışları ustalığın daha bir örnəyi kimi baxanları özünə bənd edirdi. Göz-

ləri önungdə bənzərsiz bir gözəlliyin açıldığını, qarşılardakı bu iki ustanın bütün məharətlərini sərgilədiklərini tamaşaçılar da sezmişdilər. Bu xeyli yetkin və güclü rəqiblər bu gün, burada indiyədək qazandıqları bütün ustalığı, bütün hiyət və fəndləri, vücuqlarının əsnəklılıyını, nəzəri cəhətdən bütün öyrəndiklərini işdə, təcrübədə nümayiş etdirməyə, sanki, söz vermişdilər.

Hər kəs ağızına su alıb onları izləyir, gözünü səhnədən ayırmırıdı. Sonuncu zərbənin ardınca rəqiblər bir-birinin əlini sıxanda bütün zaldan «Bravo!»nidaları yüksəldi. Tamaşa zalı uğuldayır, seyrçilər ayaqlarını yerə döyürdülər. Artıq bu iki rəqibin, Serjanın və Ravin-yakın adlarını hamı əzbərləmişdi.

Qanı qaynayıb-coşan kişilər də çılgınlaşmışdır. Hər kişi qonşuluğunda oturəni bir rəqib kimi süzürdü. Bu durumda yersiz bir hırıltı duellə nəticələnə bilərdi. Ömründə əlinə bir kərə də rapira almayan adamlar indi öz əsaları ilə havada gözəgörünməz rəqibə hücumlar edib, onun həmlələrindən qorunmaqla girinc idilər.

Az sonra tamaşaçılar bir-birinin ardınca dar pilləkənlə yuxarı qalxmağa başladılar. Axır ki, yanğılarını yatırmaq imkanı qazanmışdilar onlar. Amma sonra bufetdəki bütün ərzaqları rəqqasların tüketdiyiini öyrəndikdə onlar qəzəbləndilər və binanı tərk etməzdən öncə bəyan etməyi özlərinə borc bildilər ki, iki yüz nəfər adamı birdən buraya dəvət edib, onlara maraqlı bir şey göstərməmək – sadəcə, donuzluqdur!

Bufetdə nə bir piroq, nə bir qətrə şampan şərabı, nə bir udum şərbət, nə bir damcı pivə, nə bir konfet, nə də birçə dənə alma qalmışdı. Heç nə qalmamışdı. Hər şeyi yemişdilər, daşıtmışdilar, dibinə daş atmışdilar.

Xidmət personalı onlara verilən sualları məyusluqla cavablandırırsa da, əslində, gülməkdən özlərini güclə saxlayırdı. Qadınların kişilərdən daha betə tərzdə hər şeyi gözlərinə təpdikləri söylənirdi: deyilənlərə görə, onlar elə yeyib, elə sərxoş olubmuşlar ki, bu cür acıgözlükdən sonra hələm-hələm özlərinə gələ bilməyəcəkləmiş. Bütün bu təəssüratlar isə amansız düşmən ordusunun talanına uğrayan və xarabazarlığa çevrilən şəhərin sağ qalmış sakinlərinin acı xatirələrinə bənzəyirdi.

Çıxb getməkdən başqa çarə qalmırıdı. Kişilər indi o iyirmifrankılık ianələrinə heyifsilənirdilər. Belə çıxırdı ki, bu yuxarı mərtəbədə



müftə yeyib-içən və sonra çıxıb gedənlərin haqq-hesabını onlardan tutmuşdular.

Təşkilatçı qadınlar üç min frankdan çox vəsait toplandığını bildirdilər. Bütün təşkilat xərcləri çıxılandan sonra Altıncı səmtin yetimlərinə yardım üçün cəmi iki yüz iyirmi frank qalacağı bəlli olmuşdu.

Valter ailəsini müşayiət edən Dü Rua üçün ekipaj verildi.

Naşirin xanımı ilə üzbeüz oturan kişi yolboyu qadının nəvazış, ürkək və bir az həyali baxışlarını hələ də öz üzərində hiss etməkdəydi. «Hə-ə, deyəsən, qarmağa nə isə keçib!» – deyə düşünərək, gülüm-sünən Jorj qadınlar arasında, gerçəkdən də, şanslı olduğu üçün özündənrazi idi. Axi təmaslarının bir müddət kəsilməsinə rəgmən, xanım de Marel onu hələ də dəlicəsinə sevdiyini etiraf eləmişdi.

Evə dönəndə kefi yerindəydi.

Madlena qonaq otağında oturub onun yolunu gözləyirdi. Tez sözə başladı:

– Sənin üçün maraqlı xəbərlərim var. Mərakeşdə vəziyyət get-gedə qəlizləşir, Fransanın bir-iki aydan sonra oraya qoşun gəndərəcəyi istisna olunmur. Hər halda, bunu əsas gətirərək, hökuməti istefaya göndərəcəklər. Bu isə Laroşun xarici işlər naziri postuna iyələnməsi üçün, əlbəttə ki, qaçırlırmaz fürsət olacaq.

Amma xanımını cırnatmaq istəyən Dü Rua özünü bütün burlara inanmayan birisi kimi aparırdı. Tunisdəkinə bənzər əhvalatı* ikinci dəfə təkrarlamaq üçün zir dəli olmaq lazım gələcəkdir.

Qadın ciyinlərini dartdı:

– Mən isə sənə deyirəm ki, hər şey elə belə də olacaq! Birəbir eynilə! Yoxsa sən anlamırsan ki, onlardan ötrü bu, vacib məsələdir, yəni maliyyə məsələsidir. Əzizim, əgər bizim zəmanədə siyasi oyunları izləyirsənsə, hər addımda gözə görünməz qadın izini yox, güdü-lən mənfəəti axtarmalısan.

Onu bir az da cırnatmağı uman Jorj nifrətlə:

– Belə de! – deyə mızıldandı.

Qadın lap özündən çıxdı:

– Bura bax, avamlıqda Forestyedən heç geri qalmırsan ha.

Əri bayaqdan bəri onu qızışdırırdı ki, sanca bilsin. Bu yerdə gülümsəyərək soruşdu:

– O buynuzlu Forestyedən?

Sual qadını sarsıdı:

– Jorj! – deyə piçıldadı.

İstehzalı və maraq dolu sıfətlə Dü Rua sözünə davam elədi:

– Necə bəyəm? Forestyenin başına xəyanət buynuzu taxdiğini
dünən söyləyən yoxsa sən deyildin? Zavallı kişi! – deyə o, səmimi
üzüntüyle əlavə elədi.

Buna cavab verməyi uyğun saymayan Madlena arxasını ona
çevirdi. Bir dəqiqə susub təkrar sözə başladı:

– Çərşənbə axşamı qonağımız olacaq. Xanım Laroş-Matyeni və
vikontessa de Persmürü şam yeməyinə dəvət eləmişəm. Əgər rica
eləsəm, Rivalı və Norber de Vareni qonaq çağırarsanmı? Sabah
mən xanım Valterə və xanım de Marelə baş çəkəcəyəm. Xanım
Risolenin də gəlmək ehtimalı var.

Ərinin siyasi dairələrdəki nüfuzundan yararlanan Madlena
kübar cəmiyyətindəki tanışlarının sayını artırmağa, «Fransız
həyatı»nın dəstəyinə ehtiyac duyan senatorların və deputatların
xanımlarıyla ilk imkanda təmas qurmağa can atıldı. Dü Rua
dilləndi:

– Çox yaxşı. Mən də Rival ilə Norberi dəvət edərəm.

Aldığı nəşədən əllərini bir-birinə sürtürdü: keçən dəfə Bulon
meşəsində gəzərkən hiss etdiyi və o vaxtdan bəri içini gəmirən acı
kinə, nifrət su çılmək üçün bundan belə onun əlinə yaxşı girəvə
düşmüştü. Forestyedən söz açılan kimi o, hər dəfə mərhumun
buynuzlarını yada salmağı qət elədi. Bu yolla Madlenanı gec-tez
tarazlıqdan çıxaracağını çox yaxşı anlayırdı. Həmin axşam o, söh-
bətləri əsnasında, azi, on kərə «O buynuzlu Forestye...» kəlmələrini,
guya, hər hansı kin güdmədən dilinə gətirdi.

Artıq o rəhmətliyə qarşı nifrət duymurdu, çünkü onun qisasını
arvadından almaqdaydı.

Əriyle üzbəüz oturan Madlena onu eşitməzliyə vurur və hər
zamanki kimi özünün laqeyd təbəssümüylə gülümsünürdü.

Səhər oyanan kimi Dü Rua Madlenanın xanım Valteri də qonaq
çağıracağını xatırladı. Onu qabaqlamaq və şefinin xanımını təklikdə
yaxalamaq, qadında özünə qarşı, həqiqətən, bağlılıq olub-olmadı-
ğını öyrənmək fikrinə düşdü, çünkü bunu duymaq onu əyləndirir,
canına yağ kimi yayılırdı. Bir də ki... əgər belə bir şey mümkün-
dürsə... axı niyə də olmasın?



Saat ikidə o, Malzerba bulvarında idi. Onu qonaq otağına ötürdülər. Oturub gözlədi.

Axır ki, xanım Valter təşrif buyurdu və onu gördükdə sevincək əlini uzatdı:

– Nə əcəb sizdən?

– Sadəcə, sizi görmək arzum məni çəkib buraya gətirdi. Hətta niyə gəldiyimi, sizə nə deyəcəyimi bilməsəm də, anlaşılmaz bir qüvvə məni bura cəzb elədi. Gəldim – vəssalam! Belə erkən gəlişimi və hədsiz səmimiliyimi, yəqin ki, mənə bağışlayarsınız?

Bu sözləri deyərkən üzündən təbəssüm çəkilmirdi, şüx və nəzakətli danışq tərzinin arxasında ciddi niyyəti sezildirdi.

Xanım Valter bu etirafdan karıxdı, yanaqlarında xəfif qızartı göründü. Tutularaq dedi:

– Amma mən... düzü... heç bilmirəm... məni heyrətləndirirsiniz...

Kişi dedi:

– Əslində, bu, bir eşq etirafı idi, sizi qorxutmamaq üçün mən onu məzəli bir şəkildə ifadə elədim.

Onlar yanaşı əyləşdilər. Deyəsən, qadın eşitdiklərini zarafat kimi qəbul eləmişdi:

– Yoxsa bunu deyərkən... siz ciddi idiniz?

– Əlbəttə ki! Bunu çoxdan, lap çoxdan etirafa hazırlaşdırıdım.

Amma sizin sərtliyiniz, əyilməzliyiniz barədə o qədər eşitmışdım ki...

Xanım Valter iradəsini toplayıb xəbər aldı:

– Bəs niyə bundan ötrü bu günü seçdiniz?

Kişi səsini içincə salaraq cavab verdi:

– Nə bilim. Daha doğrusunu desəm, dünənki axşamdan bəri ancaq sizin barənidə düşünürəm.

Qəflətən qadının rəngi ağardı:

– Bəsdir uşaq kimi davrandınız. Söhbət üçün başqa bir mövzu seçək.

Bu yerdə kişi elə gözlənilmədən onun ayaqlarına düşdü ki, qadın qorxdu. Ayağa qalxmaq istəyən qadının belini qucaqlayan kişi var gücüylə onu saxlamağa çalışırdı. Çılğın bir səslə sözə başladı:

– Yox, bu, ciddi sözümdür. Mən sizi sevirəm, çoxdan və dəli kimi sevirəm. Cavab verməyinizi ehtiyac yoxdur. Əgər hissələrin tüğyanından ağılımı itirirəmsə, buna qarşı neyleyim ax? Sizi sevirəm... Kaş sizi necə sevdiyimi bileydiniz!

Qadın ağıziyla nəfəs almağa məcbur olmuşdu, nə isə söyləməyə can atsa da, bunu heç cür bacarmırdı. Kişini hər iki əliylə geriyə itələyirdi. Kişinin onu dodaqlarından öpməyə can atdığını anlayınca əliylə onun saçlarından yapışdı. Kişini görməmək üçün gözlərini qapayan qadın o ara qurtulmaq ümidiylə başını sərt şəkildə gah sağa, gah sola tərəf əyirdi.

Artıq kişinin əlleri paltarın üstündən onun bədənində gəzir, onu xışmalayır, onunla temas edirdi; bu qaba və eyni zamanda, başdan çıxarıcı oxşamalardan qadın hayıl-mayıł olmaqdı. Qəfildən kişi ayaq üstə qalxbı, onu qucmaq istədi, bundan yaranan qadın bircə saniyəliyinə onun əllərindən qurtulunca silkinib Jorjdan aralandı və bir kreslodan digerinə sarı qaçaraq otaqda vurnuxdu.

Onun ardınca qaçmağı mənasız sayan kişi bütün ağırlığıyla stula çökdü və üzünü əlləriylə qapayıb özünü elə apardı ki, guya, onu qəhər boğur.

Sonra yerindən sıçrayıb: «Xudahafiz, xudahafiz!» – çığırmaqla özünü bayıra atdı.

Heç nə olmayıbmış kimi gözləmə otağında qoyduğu əsasını götürüb küçəyə çıxdı.

«Deyəsən, axı, lənət şeytana, bunu da bişirdim!» – deyib teleqrafa üz tutdu ki, sabahkı görüşlərinin vaxtını bildirməklə Klotilda «mavi vərəq» yollasın.

Evə həmişəki vaxtda döndü. Xanımından soruşdu:

– Hə, qonaqların şam yeməyinə gəlirlərmi?

Madlena:

– Hə, – dedi, – təkcə xanım Valter buna vaxt tapa bilib-bilməyəcəyini demədi. Nədənsə, o, tərəddüdüyüd və mənimlə hansısa mənəvi borcdan, insafdan danışındı. Həm də ki çox qəribə bir görkəmi vardı onun. Amma hər şeyə rəğmən, onun gələcəyini sanıram.

Əri çıyılınlarını çekdi:

– Buna heç şübhən olmasın.

Amma özü buna qəlbinin dərinliklərində şübhə bəsləyirdi və bundan dolayı şam yeməyinə qədərki saatları ruhi sarsıntılarla baş-باşa keçirdi.

Səhər Madlenanın xanım Valterdən aldığı məktubda yazılmışdı:



«Cox çətinliklə də olsa vaxt tapdim və sizə gələcəyəm. Amma ərim gələ bilməyəcək».

Dü Rua fikrə getdi: «Yaxşı ki, onu tez tərk elədim. Budur, artıq o, özünə gəlib. Baxaq görək, daha nələr olacaq».

Bununla belə, o, necə rastlaşacaqlarını ağlına gətirdikcə xəfif təlaşa qapılırdı. Axır ki, qadın içəri girdi – son dərəcə sakit sıfətində soyuqqanlı və lovğa bir ifadə donmuşdu. Onu görən ev sahibi tez özünü yığışdırıldı, müti və ciddi bir görkəm aldı.

Xanım Laroş-Matye və Risolen dəvətə öz ərləriylə gəlmışdilər. Vikontessa de Persmür yüksək kübar cəmiyyəti barədə xəbərlərdən səhbət saldı. Xanım de Marel adamın gözünü-könlünü oxşayırıdı: əynindəki qara və sarı rənglərdəki, dəbdəbəli ispan kostyumu onun incə belini, dolğun sinəsini, ətli qollarını nəzərə çarpdırır, şüx hərekətli başını isə quş başına bənzədirdi.

Xanım Valterin sağ tərəfində oturan Dü Rua şam yeməyi boyunca onunla dərin hörmətlə, həm də ancaq ciddi məsələlərdən söz elədi. Zaman-zaman baxışları Klotildaya sataşanda düşündürdü: «Əlbəttə, o daha canalıcı və təravətlidir». Sonra baxışları öz arvadının üzündə ilışib qaldı: bu qadını əvvəlki kimi suyuşırın saysa da, ona qarşı ürəyinin dərinliklərində gizli şəkildə kök-rişə atmış acı nifrət və qəzəb hissi bəsləyirdi.

Xanım Valter üzərindəki qələbənin çətinliyi onu bu qadına daha çox cəlb edirdi və bu cür fərqli yaştılar kişi xeylaqları üçün həmişə vazkeçilməz olur.

Evinə erkən getməyə hazırlaşan qadına o təklif də etdi:

– Mən sizi ötürərəm.

Qadın etiraz etdikdə kişi israra gərək duydu:

– Axi niyə? Bununla könlümü qırılmış olarsınız. Yoxsa elə bilərəm ki, mənə olan kininiz hələ də yatmayıb. Gördüyünüz kimi, mən xeyli sakitəm.

Qadın dediyində durdu:

– Amma siz qonaqlarınızı tək qoymamalısınız.

Kişi hırıldadı:

– Heç nə olmaz, iyirmi dəqiqəyə geri dönəcəyəm. Bir kimsə bunun fərqinə varmaz. Amma siz bu barədə mənə «yox» desəniz, onda bütün nəcib duyğularım yerlə yeksan olacaq.

Qadın sakitcə:

– Yaxşı, razıyam, – deməli oldu.

Amma karetdə baş-başa qalan kimi kişi qadının ovcuna aldığı əlini çılgın öpüşlərə qərq eləyərək dedi:

– Sizi sevirəm, sizi çox sevirəm. İzninizlə, bunu etiraf eləyim. Sizə toxunmayacağımdan əmin olun. İstədiyim, sadəcə, sizinlə öz eşqimdən bəhs etməkdir.

Qadın piçildadi:

– Ah... amma siz söz verdiniz ki... bu, yaxşı deyil... heç yaxşı deyil...

Dü Rua özünü güclə ələ alırmış kimi üzünə əzabkeş ifadə verdi. Boğuş səslə təkrar sözə başladı:

– Qulaq asın, siz də görürsünüz ki, özümü hansı çətinliklə toparylaram. Amma yenə də... İzin verin sizə tək birçə şeyi söyləyim: mən sizə sevirəm... İzninizlə bu kəlmələri hər gün beləcə təkrarlayım... Hə, bir də izin verin daha beş dəqiqəmi sizin ayaqlarınıza qapanıb gözlərimi o misilsiz üzünüzdən ayırmadan bayaqki üç kəlməni təkrarlayım.

Əlini kişinin ovcundan çəkmək, hələlik, xanım Valterin ağlına gəlmirdi. Havası çatmırmiş kimi dilləndi:

– Yox, buna yol verə bilmərəm, bilmərəm. Haqqımda şayiələr dolaşar, axı qulluqçularım, qızlarım barəmdə nələr düşünər?.. Yox, yox, bu, mümkün deyil...

Kişi susmaq bilmirdi:

– Mən sizsiz yaşaya bilmərəm. İstər sizin evdə, istərsə başqa bir yerda, amma mən, hər gün, azi, birçə dəqiqəliyinə sizi görməliyəm, sizin əlinizə toxunmalıyam, paltarınızın yaratdığı yüngül mehi üzümdə hiss eləməliyəm, vücudunuzun gözəl cizgilərini heyranlıqla süzməliyəm. Ağlımı başımdan çıxaran o iri və məlahətli gözlərinizə baxmaliyam.

Bu bəsit sevgi etirafını dinləyən və bütün bədəni uçunan qadın təkrarlayırdı:

– Yox, yox... bu, mümkün deyil. Susun!

Belə sadəcil bir qadının bütün ixtiyarını əlindən almağın lazımlığını Dü Rua yaxşı anlayırdı. Əsas məsələ onunla görüşməyə başlamaq idi: əvvəlcə bunu qadının istədiyi yerdə edəcəkdilər, sonrakı görüşləri isə artıq o özü təyin edəcəkdi. Ona görə də qadının qulağına piçildadi:



— Qulaq asın... vacib sözüm var... mən sizi görmək üçün... qapınızın önündə... bir dilənci kimi dayanacağam... Əger siz məni qarşılımasanız, mən yuxarı qalxmağa məcbur olacağam... Amma mən sizi... mən sizi sabah da... görmək istəyirəm.

— Yox, yox, bir daha gəlməyin. Sizi qəbul etməyəcəyəm. Qızlarım barədə düşünün bari.

— Elə isə sizinlə görüşə biləcəyim bir yer nişan verin... küçədə və ya... istədiyiniz başqa bir yerdə... saatın heç bir fərqi yoxdur... yetər ki, sizi görüm... Mən sizə, sadəcə, baş əyəcək... «sevirəm» deyəcək və çıxıb gedəcəyəm.

Özünü tamam itirən qadının cavabı ləngiyirdi. Amma karetin evlərinə yan aldığıını sezdikdə tez-tələsik və piçiltıyla dedi:

— Yaxşı, sabah dördün yarısında mən Trinite kilsəsində olacağam.

Ekipajdan enəndə o, sürücüyə səsləndi:

— Cənab Dü Ruani evinə aparın.

Evə döndükdə xanımı xəbər aldı:

— Harada itib-batmışan belə?

O, qısqı səslə:

— Təcili bir teleqram yollamalıydım, — dedi.

Xanım de Marel ona yanaşdı:

— Əziz dost, məni də ötürəcəksinizmi? Axi mən uzaq yerlərə ancaq bu şərtlə qonaq getməyə razılıq verirəm, — deyərək, üzünü ev sahibəsinə tutdu: — Sən onu qısqanmazsan ki?

Xanım Dü Rua qəsdən sözləri uzadaraq dilləndi:

— Yoox, çoox da yo-ox.

Qonaqlar dağılışdır. Xanım Laroş-Matye görkəmindən əyalət evlərindəki qaravaşları xatırladırdı adama. Bir notariusun qızı olan bu xanım vaxtilə heç kimin tanımadığı bir vəkil olan Laroşa ərə getmişdi. Çoxbilməş qarını xatırladan xanım Risolen isə öz təhsilini oxu zallarında almışdı və Nuh əyyamından qalma mamaça təsiri bağışlayırdı. Əsnaf xanımlarıyla bir araya gələn vikontessa de Per-smür təkəbbürlə süzdüyü bu məxluqların əllərini öz «bəyaz pəncəsiylə» aşkar bir ciyrənmə hissiliyə sıxırdı.

Üst-başı krujevalarla dolu Klotilda qapıda Madlena ilə sağolışanda dedi:

— Bugünkü dəvətin yüksək səviyyədə keçdi. Bir azdan sənin evin Parisin ilk siyasi salonuna* çevriləcək.

Jorjla ikilikdə qalanda məşuqəsi qollarını onun boynuna doladı:

– Ah, mənim Əziz dostum, sənə olan məhəbbətim günü-gündən artır!

Oturduqları ekipaj əsl gəmi kimi ləngər vururdu. Qadın:

– Bəlkə də, bunun səbəbkəri otağımızdır? – deyə soruşdu.

– Hər halda! – deyə Jorj razılaşdı.

Amma həmin vaxt o, artıq xanım Valter barədə düşünürdü.

IV

O günəşli iyun günü Trinite meydanında adam az idi. Şaxıyan günəş şüaları Parisi haldan salmışdı: adamı təngnəfəs edən sıcaq, bürkülü, anbaan qızdıığı üçün getdikcə ağırlaşan hava şəhərə aşkar basqı göstərirdi.

Kilsənin yaxınlığındakı fəvarə tənbəl-tənbəl su fışqırırdı, sanki, artıq o da heydən düşmüşdü və öz vəzifəsini güc-bəla ilə yerinə yetirirdi. Hovuzda yiylan qatı və yaşılı rəngə çalan bulanıq suda kağız parçaları və yarpaqlar üzürdü.

Daş hasardan adlayan bir it özünü təmizliyi şübhə doğuran suya saldı. Portalın çevrəsindəki yuvarlaq biçimli bağçada oturan adamlar bu sərinlənən heyvanı sonsuz həsədlə süzürdülər.

Dü Rua saatını çıxardı. Kiçik əqrəb, hələ ki, üçün üstündəydi. O, görüşə yarım saat erkən gəlmİŞdi.

Xanım Valterlə görüş ona əsl əyləncə təsiri bağışlayırdı. Düşünürdü: «Bu qadın kilsədən özünün bütün məqsədləri üçün yararlanır. Burada o, yəhudiyə ərə getdiyi üçün həm vicdanındaki günahları yuyur, siyasi dairələrdə özü barədə axına qarşı üzən qadın təsəvvürü yaradır, bu sayədə kübarlar arasında hörmət-izzət qazanır, həm də kilsəni öz sevgi görüşləri üçün məkan seçir. Dindən bir çətir kimi yararlanmaq ondan ötrü bir adət halını alıb. Sərin havalarda bu çətirdən əsa kimi yararlanır, bürkülərdə onunla günəşdən qorunur, evdən bayırı çıxmayanda isə bu çətir qapısının ağızında tozlanır. Həm də onun kimilər indi yüzlərcədir: özləri Tanrıya zərrəcə dəyər vermədikləri haldə, başqlarına bu mövzuda danışmağa imkan vermir, ehtiyac yaranandan-yaranana isə guya, o ilahi varlıqdan bir vasitəçi kimi yararlanırlar. Bunları hotel otağına dəvət eləsən, bunu ağır təhqir kimi qəbul edərlər,



amma kilsədəki qurbanlıq guşəsi önungdə mazaqlaşmağı isə adı bir şey sayırlar.

Kiçik addımlarla hovuza yanaşib, kilsənin saatına diqqət yetirdi. Onun saatiylə müqayisədə kilsə saatı iki dəqiqə irəli idi: saat dördə beş dəqiqə işləmişdi.

Kilsədə oturub gözləməyi daha rahat saydığından içəri girdi.

Bura zirzəmi kimi sərin idi: içəridəki sərin havanı böyük həvəslə ciyərlərinə çəkdi, sonra kilsənin quruluşunu öyrənmək üçün əsas artırmada gəzişməyə başladı.

Nəhəng kilsənin dərinliklərindən qulağına kiminsə yeknəsəq addım səsləri gəldi. Bir ara kəsilən bu səs sonradan daha aşkar sezildi və onların nəhəng qüllədə əks olunan qulaqbatırıcı ritmi Jorjun addımlarıyla eyniləşdi. Kilsədə gəzişən adamın kimliyi onda maraq doğurduğundan ona sarı yönəldi. Şlyapasını arxasındaki əlində tutan bu cənab ciddi görkəmli, dazbaş və şışman birisiydi.

Aralarında azca məsafə olan və diz çökərək dua eləyən bir cüt qarı üzlərini əlləriyle örtmüşdü.

Jorjun qəlbində rahatlıq, yalqızlıq və kimsəsizlik duyğuları baş qaldırdı. Rəngbərəng şüşələrdən sözü'lən günəş işığı adamın göz-lərini qamaşdırırdı.

Buranın «əsl cənnət» olduğunu Dü Rua öz-özünə etiraf eləyəsi oldu.

Qapiya yanaşib bir daha saatina nəzər saldı. Dördə hələ indi on beş dəqiqə işləmişdi. Burada tütün çəkmək yasaq olduğundan qanı qaraldı və əsas girişin yaxınlığında eyləşdi. Kilsənin digər tərəfində, amvonun¹ həndəvərində isə bayaqkı şışman kişi ağırağır gəzişirdi. Kimsə içəri daxil oldu. Dü Rua geri qanıldır. Bu, kasıb geyimli, əynində yun parçadan tuman olan, sadə bir qadın idi. İki stulun yanında dizləri üstə çökən bu qadın əllərini köksündə cütləşdirdi, gözlərini tavana zilləyərək, bütün varlığıyla dualarına kökləndi.

Dərin maraqla bu qadını sözən Dü Rua bu varlığa rahatlıq verməyən qəmi, qüssəni, səngimək bilməyən dərdi anlamağa cəhd göstərdi. Onun dəhşətli dərəcədə yoxsul olduğu heç kimə sərr deyildi. Bunun dözülməz nəticəsi kimi, yəqin ki, əri vaxtaşırı onun sümüklərini isladırdı, bəlkə də, uşağı ölüm ayağında idi. «Zavallılar!

¹ Amvon – kürsü, minbər

Dünyada bələ bədbəxtlər də var!» – deyə düşündü. Fələyin bələ amansızlığını qarşı içində bir üsyan baş qaldırdı. Amma hər şeyə rəğmən, gözə görünməz bir varlığın onların qeydinə qaldığına, guya, haradasa, orada, buludların üstündə bir dəftərxananın olmasına, hər kəsin yaxşı-yaman əməllərinin ayrıca dəftərlərə yazılığına və bu qeydlərə əsasən dünyadan köçən hər bir bəndəyə ayrıca hökm çıxarılağaçına bu zavallıların inandıqları gəldi ağlına... Haradasa orada... Amma dəqiq harada?

Kilsəyə hakim olan dərin sükut kainatı xəyalən kənardan görməyə və insani mənəvi düşüncələrə sövq edirdi. Dü Rua dişlərini qıçayaraq dedi:

– Dünya necə də vecəyaramaz qurulubdur!

Paltar xışiltısı onun diksinməsinə səbəb oldu. Gələn gözlədiyi qadın idi.

Ayağa qalxdı, yeyin addımlarla xanıma yanaşdı.

Ona əl uzatmayan qadın alçaq səslə:

– Cəmi bir neçə dəqiqəm var, – dedi. – Evə dönməliyəm.

Yanımda dizi üstə çökün, yoxsa bizi tanıyan olar.

Bu sözləri deyən xanım əsas artırmaya sarı yönəldi, orada rahat və gözdəniraq bir guşə axtarmasından buralara yaxşı bələd olduğu sezildi. Üzünə six toxunmuş tül salmışdı, elə ehməlca yeriyirdi ki, sanardın ayağı heç yerə dəymir.

Kürsüyə qədər gedən qadın geri döndü.

– Yan cinahdakı artırmalar, hər halda, daha uyğundur, yoxsa burada biz lap göz qabağındayıq, – sözlərini sırlı bir tərzdə piçil-dayan qadın, sanki, bununla kilsə ədəb-ərkanını qoruyurdu.

Altarın¹ önündə ayaq saxlayan qadın başını xeyli aşağı əydi, sanki, o da dizi üstə çökmək istədi, amma gözlənilmədən sağa, çıxışa doğru üz tutdu. Bir an sonra, görünür, fikrini dəyişdi və skamyani itələməklə diz çökdü.

Jorj da özünə onunku ilə yanaşı, başqa bir skamya seçdi və hər ikisi dua duruşu alandan sonra sözə başladı:

– Təşəkkürlər, təşəkkür edirəm sizə. Sizə heyranam. Bu sözləri durmadan təkrarlamağa hazırlam. Sizə necə vurulduğumu, məni ilk baxışdan öz əsirinizə çevirdiyinizi etiraf eləmək istərdim... Axi

¹ Altar – kilsədə ikonaların asıldığı, bəzən isə qurbanların qoyulduğu və ən mübarək yer sayılan guşə



bütün bunları, içimdə üst-üstə qalaqlanan yaşantıları sizinlə nə vaxt paylaşacağam mən?

Qadın fikir dəryasına qərq olmuşdu və sanki, ona söylənənləri heç eşitmirdi.

– Mənimlə belə danışmağınza yol vermərəm – mənim tərifim-dən ağılsızlıqdır, – bunları deyərkən qadın hələ də əllərini üzündən çəkməmişdi. – Mənim buraya gəlməyim də, bütün bu elədiklərim də, sadəcə, ağılsızlıqdır. Bizim aramızda baş verənlərin... yəni bütün bu yaşıananların davamı üçün sizə ümidişər verməyim də ağılsızlıqdır. Bütün bunları unudun, çünki belə məsləhətdir və bir daha mənimlə bu mövzuda bir kəlmə də kəsməyin.

Qadın intizar içinde susdu. Kişi ona verəcəyi cavabı götür-qoy edirdi, ehtiraslı və qətiyyətli sözlər axtarırdı, amma bu sözləri hər hansı əl-qol hərəkətləriylə ifadə edə bilməməsi onun vəziyyətini çıxılmaz edirdi.

O, təkrar sözə başladı:

– Mən heç nəyə ümid bağlamıram... sizdən heç nə ummuram: mən sizi sevirəm. Hər nə eləsəniz də, bu sözləri elə inamlı, elə ehtiras atəşiyələ dilimə gətirəcəyəm ki, siz gec-tez məni anlamağa məcbur olacaqsınız. Hər sözümə hopan bu sevginin sizin könlünüzdə də əks-səda verməsinə çalışacağam. Onun günbəgün, saatbasaat sizin içinizə dolmasına, qəlbinizə damla-damla axmasına can atacaq, günlərin bir günü qəmgin və təslimçi bir görkəmlə gəlib «Mən də sizi sevirəm» deməyinizə nail olacağam.

Qadının çıyıllarının necə titrədiyi, sinəsinin necə dalğalandığı gözündən yayınmamışdı. Qəflətən o, piçildən bu sözləri duydular:

– Mən də sizi sevirəm.

Kişi, başına ağır bir yumruq ilişdirilən birisi kimi diksindi. Köks ötürməklə bərabər, o:

– Ah, İlahi! – dedi ixtiyarsız.

Güclə nəfəs alan xanım Valter sözünə davam elədi:

– Bunu niyə sizə söylədim? Mən cinayətkaram, müqəssirəm... axı mən... bir cüt qız anasıyam... amma özümlə bacara bilmirəm... bacara bilmirəm... Heç vaxt inanmazdım... heç inanmazdım ki... bu hiss məndən... məndən daha güclü ola bilər... Qulaq asın... dinləyin... mən sizdən başqa ... heç vaxt heç kimi sevməmişəm... and içərəm buna... Həm də ki sizi artıq bir ildir ki, gizlicə sevirəm

və bu sevgini qəlbimin lap dərinliklərində gizlətmışdım. Ah, mənim necə əzab çəkdiyimi, necə çapaladığımı kaş biləydiniz. Amma daha bunu gizlətməyəcəyəm: mən sizi sevirəm...

Əlləriylə üzünü qapayan qadın ağlayırdı, keçirdiyi dərin həyəcandan bütün bədəni yarpaqtək əsirdi. Jorj piçıldadı:

– Əlinizi mənə verin, ona toxunmaq, onu sıxmaq istəyirəm indi...

Qadın ağır-agır əllərini üzündən ayırdı. Yanaqları göz yaşlarından islanmışdı, kirpiklərində hələ də damlalar sırgalanmışdı.

O, qadının əlini sıxdı.

– Ah, bilsəniz göz yaşlarını necə içmək istərdim!

Boğuq və haradasa, halsızlıq iniltisinə bənzər bir səslə qadın dedi:

– Məni başdan çıxarmayın... Onsuz da məhv olmuşam!

Kişi təbəssümünü zorla boğdu. Görəsən, burada bu qadını o necə tovlaya bilərdi axı? Nəvaziqli söz ehtiyatı tükəndiyindən o, qadının əlini ürəyinin başına qoymaqla soruşdu:

– Duyursunuz o necə döyüñür?

Bundan bir neçə saniyə öncə bayaqqı o şışman cənabın ağır addımları eşidildi. Bütün altarları gözdən keçirən bu adam, yəqin ki, indi ikinci kərə sağdakı, bu nisbətən dar artırmaya göz gəzdirirdi. Arxasında gizləndiyi sütuna bu adamın tam yaxınlaşdığını sezən xanım Valter cəld hərəkətlə əlini Jorjun ovcundan çəkdi və təkrar üzünü qapadı.

Bir an sonra onlar dizləri üstə düşməklə özlərini göylərə səmimi dualar ünvanlayan adamlar kimi aparırdılar. Yanlarından ötən şışman cənab onlara ötəri nəzər salmaqla sol artırmaya təraf yönəldi.

Bu anlar ərzində Dü Rua başqa bir yerdə bu qadına görüsə nail olmaq barədə gərgin düşüncələrə dalmışdı.

– Sabah sizi harada görə biləcəyəm? – deyə piçıldadı.

Xanım Valter susurdu. Sanki, o, daşlaşmışdı – ona bənzər bir heykəl yaradan heykəltəraş, yəqin ki, əsərini «Dua» adlandırdı.

Kişi israrlıydı:

– İstəyirsinzsə, sabah Monso parkında görüşək.

Əllərini aşağı salan qadın dözülməz iztirabdan əyilmiş və ölünnükünü xatırladan solğun üzünü ona sarı çevirdi. Qırıq-qırıq səslə sözə başladı:

– Məni rahat buraxın... Gedin buradan... bir müddət məni yalqız buraxın... ən azı, beş dəqiqəliyin... indi sizinlə bir arada olmağım



çox ağırdır... dua eləmək isteyirəm... dözə bilmirəm – gedin... təkbaşımı... beşcə dəqiqə... dua etməyimə imkan verin... yoxsa dözə bilmirəm... bəlkə, dua eləsəm, Tanrı günahlarından keçərə məni əfv və xilas edər... məni tək buraxın... beş dəqiqəliyinə.

Qadının üzündəki hədsiz çəşqin və əzabkeş ifadəni süzən Dürəsəsiz-səmirsiz ayağa qalxdı və qısa tərəddüddən sonra dilləndi:

– Mən tezliklə qayıdacağam. Danışdıq?

Razlıq əlaməti olaraq qadın başını tərpədəndən sonra kişi xitabət kürüsü tərəfə üz tutdu.

Qadın dua eləməyə cəhdlər göstərdi. Bundan ötrü, yəni göylərə üz tutmaq üçün fövqəlinsan səylərə əl atmalı oldu. Sonsuz qüssədən titrəyən varlığından bir nida yüksəldi:

– İlahi, məni əfv eylə!

Kirpiklərini tez-tez qırpan qadın kişinin ardınca baxmaqdan özünü güclə saxladı, onunla bağlı hər fikri özündən uzaqlaşdırıldı, amma yaralı qəlbinin təşnə olduğu ilahi surəti gözləri öндə canlandırmışa hər nə qədər çalışsa da, gördüyü yalnız Jorjun burma bığı oldu.

Son bir il boyu bu qadın getdikcə artan, hətta yuxuda da bütün fikirlərinə və vücuduna hakim kəsilən bu vahimə ilə gecə-gündüz mücadilə eləmişdi. Sanki, onu bir şikar kimi tora salıb bu erkəyin qucağına atmışdır: kişi isə gözlərinin rəngi və yaraşıqlı bığı ilə onun gözünü-könlünü oxşamaqla, bu xanımı öz əsirinə çevirmişdi.

İndi, Tanrıının evi sayılan bu kilsədə o, özünü evindəkindən daha zəif, yalqız və arxasız hiss edirdi. Dua etmək əvəzinə ancaq bu kişi barədə düşündürdü. Kişinin onu bu ara tərk etməsindən üzülsə də, öz hissələrinə qarşı müqavimət göstərir, yenilməmək üçün bütün varlığıyla Tanrıdan yardım diləyirdi. Ərinə heç vaxt xəyanət eləmədiyindən indiki davranışını özü üçün ölümdən daha betər bir şey sayındı. Duadakı sözləri taydəyişik şəkildə piçildadiğı vaxt qulağı ondan aralanan Jorjun addım səslərinə köklənmişdi.

İndi o etiraf edirdi ki, artıq hər şey bitib, müqavimət mənasızdır. Amma eyni zamanda da asanlıqla təslim olmaq istəmirdi... Ən sonda qadın əsəb sarsıntıtı yaşadı. Bu cür sarsıntı zamanı qadınlar, adətən, titrəyir, çapalayırlar və nalə çəkirler. Qızdırılmış kimi vücudu əsirdi. Az sonra taqətsiz halda yerə səriləcəyini və dəhşətli bir səslə qıcolmaya tutulacağını indidən duyurdu.

Kimsə iti addımlarla ona yaxınlaşdı. Dönüb baxdı. Bu, keşiş idi. Onu görüb ayağa qalxdı, əllərini yana açmaqla üstünə yeridi:

– Xilas edin məni! Xilas edin! – deyə piçildadi.

Keşiş təəccüblə ayaq saxladı.

– Nə demək isteyirsiniz, xanım?

– Məni xilas etməyinizi istəyirəm. Mənə rəhminiz gəlsin. Əgər yardım eləməsəniz, məhv olacağam.

Kişi qarşısındakını dəli birisi kimi süzürdü.

– Axi sizə necə yardımım dəyə bilər?

Bu cavan keşış ucaboylu və dolubədənli idi, sallaq və koppus yanaqları tərtəmiz təraş olunmuşdu. Şəhərin zəngin bir məhəl-ləsinə aid kilsənin bu yaraşıqlı vikarisi¹ öz mənəvi bacılarının səxavətli ianələri hesabına dolanışığını təmin edirdi.

Qadın dilləndi:

– Tövbəmi dinleyin, məsləhət verin, məni dəstəkləyin, nə edəcəyimi mənə başa salın!

Keşiş etiraz elədi:

– Tövbələri mən şənbə günləri saat üçlə altı arasında qəbul edirəm.

Onun əlini sıxan qadın təkrarladı:

– Deməli, yox? Xeyr! Olmaz! İndi! Elə indicə! Məndən ötrü bu, çox vacibdir! Çünkü o, buradadır! Kilsədədir! Qarabaqara məni izləyir.

Keşiş xəbər aldı:

– Kimdir o sizi izləyən?

– Məni məhv edəcək şəxs... əgər xilas etməsəniz, o, varlığımı həkim kəsiləcək... Ondan heç cür qurtula bilmirəm... Çox zəifəm mən... elə zəifəm... elə zəifəm ki!

Höñkürtü vuran qadın onun qarşısında diz çökdü.

– Müqəddəs ata, mənə mərhəmət göstərin! Xilas edin, Tanrı eşqinə, xilas edin məni!

Keşisin onu tərk edib gedəcəyindən qorxan qadın onun qara əbasından bərk-bərk yapışanda kişi narahatlıqla o üz-bu üzə nəzər saldı: qorxurdu ki, birdən gözü götürməyən birisi və ya son dərəcə iman sahibi birisi bütün bunları görə bilər.

Qadından qurtulmasını imkansız sayan keşiş, axır ki, dilləndi:

– Yerdən qalxın, tövbə hücrəsinin açarı üstümdədir.

¹ *Vikari* – yepiskop köməkçisi



Cibini eşələyən kişi çıxardığı bir topa açardan özünə gərək olanı seçdi və iti addımlarla oyuncaq evcikləri xatırladan tövbə hücrəsinə yönəldi. Bu hücrələrdə, adətən, günahkar bəndələr könüllərində, ruhlarında yığılan zirzibili boşaldırlar.

Orta qapıdan içəri keçən keşş onu o biri üzdən kılıdladı, xanım Valter isə özünü yan hücrələrdən birinə salmaqla, çılgınlıq dolu və atəşin bir imanla dedi:

– Günahımdan keçin, müqəddəs ata, mən günah işləmişəm!

Kürsünün yanından keçən Dü Rua sol cinahdakı artırmaya yanaşdı. Oranın ortasına çatdıqda, baxışları şışman və dazbaş cənab-a sataşdı – o adam sakitcə gəzişməyində idi. Düşündü: «Görəsən, bu hərifin burada nə iti azib?» Həmin cənabın da addımlarını yavaşıtmasından onun Jorjla söhbətləşmək istəyi aşkar bəlli oldu. Lap yaxına gələrək, o baş əydi və son dərəcə nəzakətli bir tərzdə soruşdu:

– Narahat etdiyim üçün üzr istəyirəm, cənab, bəlkə, siz bilirsiniz: bu kilsə nə vaxt tikilibdir?*

Dü Rua dedi:

– Düzü, heç bilmirəm. Amma iyirmi, iyirmi beş il öncə tikildiyini təxmin eləyirəm. Bir də ki bu, mənim buraya ilk gəlmişimdir.

– Mənim də. Daha əvvəl burada heç olmamışam.

Jurnalisti maraq götürdü:

– Amma buranı xeyli diqqətlə süzdüyüünüzün fərqindəyəm. Sanki, hər detalı saf-qürüük edirsınız.

Həmsöhbəti məyus tərzdə buna etiraz elədi:

– Mən binanı güdmürəm, cənab, burada öz xanımımı gözləyirəm. Buranı görüş yeri seçsə də, özü gecikir.

Bir neçə saniyə susan kişi əlavə elədi:

– Küçədə dözülməz bürkü var.

Qarışındakının xeyirxah sir-sifətinə göz qoyan Dü Rua onunla Forestye arasında oxşarlıq tapdığı üçün soruşdu:

– Siz əyalətdən deyilsiniz ki?

– Hə, ruanlıyam. Siz isə buraya sırf maraq xatırınə gəlmisiniz, deyəsən, cənab?

– Yox. Bir xanımı gözləyirəm.

Əsas giriş tərəfdə o, təkrar bayaqqı kasıb geyimli qadını gördü: hələ də dizləri üstə duran qadın dua eləyirdi. Düşündü: «Əcəb də

can qoyur!» Amma artıq bu qadın onu mütəəssir etmir, ona mər-həmət hissi aşılamırırdı.

Qadının yanından ötərək o, sağ cinahdaki artırmaya, xanım Valterin onu gözləyəcəyi yerə keçdi.

Amma hələ kənardan baxıb gördü ki, qadının yeri boşdur. Sütunu səhv saldığını düşünüb, zalın o biri başına qədər getdi və təkrar geri döndü. Deməli, qadın getmişdi!

Gəldiyi qənaət onu son dərəcə çəşdirdi və özündən çıxartdı. Bir ara ağlına gəldi ki, bəlkə də, qadın da indi onu axtarır. Bu ümidi lə kilsəni bir daha dolaşdı. Qadını heç yerdə tapmayıb geri döndü. Qadının gec-tez məhz bu yerə qayıdacağına bel bağlayaraq, onun daha öncə oturduğu stulda əyləşdi. Gözləməyə qərar verdi.

Az sonra piçılı səsi diqqətini çəkdi. Amma kilsənin səs gələn küncündə kimsə göze dəymirdi. Bəs onda haradan gəlirdi bu piçılı? Stuldan qalxanda o, tövbə hücrələrinə açılan qapıları sezdi. Onlardan birisinin altından qadın paltarının ətəyi görünürdü. Qadını daha dəqiq seçə bilmək üçün bir az da irəli getdi.

Bu, xanım Valter idi. O tövbə edirdi!..

Cumub bu qadını ciyinlərindən tutmaqla hücrədən çıxarmaq kimi dəli bir istək keçdi könlündən. Amma bir an sonra fikrindən daşındı. «Eyib etməz! Bugünkü tövbəni siz qəbul edin, sabahki mənə qalsın». Bu işə məzəylə gülən kişi öz növbəsini gözləyirmiş kimi, təmkinli şəkildə tövbə hücrəsinin pəncərəsiylə üzbeüz səmtdə oturdu. Çox da gözləməli olmadı. Nəhayət, xanım Valter yerindən qalxıb geri döndükdə onu görüb yaxınlaşdı. Üzündəki ifadə soyuq və qətiyyətli idi. Dedi:

– Hörmətli cənab, sizdən xahiş edirəm: məni ötürməyin, kölgə təki ardımcı düşməyin və heç vaxt özbaşına mənə baş çəkməyin, çünkü sizi qəbul etməyəcəyəm. Xudahafiz!

Qadın şəstlə ondan uzaqlaşdı.

Dü Rua onu yoldan eləmədi, çünkü hadisələrin normal axarını tezləşdirməməyi özü üçün bir qaydaya çevirmişdi. Çəşqin halda tövbə hücrəsindən çıxan keşışə yanaşılıb düz onun gözlərinin içində baxaraq dedi:

– Əgər əyninizdə bu əba olmasayıdı, o iyrənc sir-sifətinizə taraz bir yumruq iləşdirərdim!



Bunu deyib sərt hərəkətlə geri döndü və fit çala-çala kilsəni tərk elədi.

Kilsənin yan tərəfində əllərini arxasında tutan və artıq şlyapasını başına qoyan bayaqkı o şışman kişi candərdi kilsənin önündəki meydana və buraya çıxan küçələrə göz qoyurdu.

Qarşılıqlı təzim elədilər.

Daha burada hər hansı işi olmayan jurnalist redaksiyaya yollandı. Gözləmə otağındakı qasidlərin sir-sifətindəki ifadədən nə isə əhəmiyyətli bir hadisə baş verdiyini sezdiyi üçün birbaşa naşirin kabinetinə üz tutdu.

Ayaq üstə duran Valter əsəbi tərzdə məqalə diktə edir, abzaslar arasında həndəvərində qaynaşan reportyörلərə və Buarenara təlimatlar verir, eyni vaxtda zərfləri açmaqla uğraşırdı. Onu görəndə sevincək:

– Ah, necə də vaxtında gəlib çıxdınız. Bu da bizim Əziz dost!
– desə də, tez özünü ələ aldı, azca tutulub sonra üzrxahlıq elədi:
– Sizi belə çağırduğım üçün məni bağışlayın, çünki baş verən olaylardan xeyli təsirlənmişəm. Bir də ki xanımimdən və qızlarimdən elə hey «Əziz dost», «Əziz dost» kəlmələrini eşitdiyim üçün buna alışmışam. Mənə acığınız tutmadı ki?

Gülümsəyən Jorj cavab verdi:

– Zərrəcə. Bu ləqəb inciklik doğura bilməz.

Qoca Valter sözünə davam elədi:

– Çox yaxşı, elə isə mən də bundan sonra sizi «Əziz dost» çağıracağam. Deməli belə, biz indi çox önemli olaylar ərefəsindəyik... Hökumətə etimadsızlıq təklifi eksəriyyət tərəfindən, yəni yüz iki səsə qarşı üç yüz on səslə qəbul olunub. Parlamentin tətili, hələlik, bəlli olmayan bir müddətə təxirə salınıb. Bu gün iyulun iyirmi səkkizidir. Mərakeşə görə İspaniya bizə kin bəsləyir*. Ona görə də Düran de Len öz qaragüruhu ilə istefaya gedib. Aləm qarışıb. Yeni kabinetin təşkili Maroya tapşırılıb. O, müdafiə naziri vəzifəsini general Buten d'Akra, xarici işlər naziri postunu isə dostumuz Laroş-Matyeyə həvalə edib. Özü isə daxili işlər naziri və nazirlər kabinetinin sədri vəzifələrini üzərinə götürüb. Qəzetimiz bundan belə yarırsımi mətblu orqan olacaq. Baş məqaləmizdə mən öz prinsiplərimizi ümumi cizgilərdə təqdim etməklə yanaşı, yeni nazirlərə çıxış yollarını göstərəcəyəm.

Səmimi təbəssümlə o, sözünün ardını gətirdi:

– Əlbəttə, bu yollar, əslində, elə onların seçdiklərindən fərqlənmir. Bununla belə, mənə Mərakeş məsələsiylə nə isə maraqlı, sensasiyalı, təsirli və aktual bir material lazımdır. Buna necə baxırsınız?

Düşüncəli görünən Dü Rua dilləndi:

– Nə istədiyinizi anladım. Afrikadakı müstəmləkələrimizin yerləşməsi belədir: Əlcəzair ortada, Tunis sağda, Mərakeş isə solda. Sizə adıçəkilən müstəmləkələrin siyasi durumundan və bu geniş məkanlarda məskunlaşan qəbilələrin tarixçəsindən bəhs edən bir yazı verə bilərəm. Orada mən həm Mərakeş sərhədinə, həm də hələlik, heç bir avropalının qədəm basmadığı nəhəng Fiqiq oazisinə¹ yürüşümüzü təsvir edəcəyəm, çünki indiki ixtilafın əsas səbəbi odur. Bu, işinizə yarayar?

Qoca Valter sevincək çıçırdı:

– Həm də necə! Bəs başlıq necə olacaq?

– «Tunisdən ta Tanjerə qədər».

– Çox pakizə.

Dü Rua «Fransız hayatı»nın bağlamaları arasında özünün çap olunan ilk yazısı olan «Afrika atıcısının xatirələri»ni axtarmağa yollandı. Bu səfər onda xırda-para dəyişikliklər edəcək və başlığı dəyişdirəcəkdi. Qalan məqamlar baxımından isə bu yazı hələ işə yarayırıdı, çünki orada həm müstəmləkə siyasetindən, həm Əlcəzairin əhalisindən, həm də Oran əyaletinə yürüsdən söz açılırdı.

Sonraki qırx beş dəqiqə ərzində həmin məqalə dəyişdirildi, oraburasına əlavələr olunmaqla yeniləndi, təzə kabinetin ünvanına təriflər yağdırılmaqla istənilən şəklə salındı.

Yazını oxuyan naşir dedi:

– Əladır, əladır, əla. Siz qızıl külçəsisiniz. Hədsiz minnətdaram.

Keçirdiyi günün xoş təsiri altında axşamüstü evinə dönəndə Trinite kilsəsində yaşadığı uğursuzluq Dü Ruanı zərrəcə narahat etmirdi, çünki bu oyundan qalib çıxacağına tam əmin idi.

Madlena səbirsizliklə onun yolunu gözləyirdi. Qapıdan girən kimi qadının ilk müjdəsi bu oldu:

– Laroşun xarici işlər naziri təyin olunmasından xəbərin var?

– Hə. Bununla bağlı mən Əlcəzairə dair bir yazı da hazırladım.

– Hansı yazını?

¹ Oazis – səhrada nadir rast gəlinən, suyu olduğu üçün yamyaşıl ərazi



- Bilirsən hansını: bu, səninlə birgə yazdığını ilk məqalədir
- «Afrika atıcısının xatirələri». Bir az gözdən keçirməklə, onu bu günün tələblərinə uyğun hala gətirdim.

Madlena gülümsədi:

– Hə, bugünkü gün üçün o lap yerinə düşəcək, – deyərək, bir az susdu və əlavə elədi: – İndi xatırladım ki, onda sən o yazınızı davam etdirmək niyyətindəydin, amma sonra... bundan vaz keçdin. İndi bizim təkrar ona qayitmağımızda xeyir var. Mövcud şərtlərdən faydalanaraq, biz o mövzuda bir neçə əla yazı hazırlaya bilərik.

Bununla razılaşan əri masanın arxasına keçdi:

– Çox gözəl. Həm də buynuzlu Forestye o biri dünyada olduğundan birgə işimizə daha heç kəs mane olmayıacaq.

Bu sözlər qadına toxundu. O, quru tərzdə:

– Bu cür zarafatların son dərəcə yersizdir və onları bir daha təkrarlamamışlığını səndən rica edirəm, – dedi. – Mənim səbrimin də bir həddi var.

Əri növbəti atmacasını atmağa hazırlaşırkı ki, elə bu ara ona aşağıdakı cümlədən ibarət imzasız bir teleqram təqdim elədilər: «Ağlımı tamam itirdiyim üçün məni bağışlayın və günü sabah saat dörddə Monso parkına gəlin».

Məsələnin mahiyyətini anladığından ürəyi sevincdən atlandı. Mavi vərəqi cibinə dütərək dedi:

– Yaxşı, əzizim, bir də eləmərəm. Etiraf edirəm ki, bu axmaqlıqdır.

Sonra şorbasını içməyə girdi.

Yemək zamanı durmadan ürəyində bu sözləri təkrarlayırdı: «Ağlımı tamam itirdiyim üçün məni bağışlayın və günü sabah saat dörddə Monso parkına gəlin». Deməli, qadın təslim olur. Bu məktubun əsl mənası bu idi: «Özümü sizin ixtiyarınıza verirəm, yerindən və vaxtından asılı olmayaraq mənimlə istədiyiniz hər şeyi eləməkdə sərbəstsiniz».

Onu gülmək tutdu.

– Nə olub elə? – deyə soruşan Madlenaya:

– Heç, elə-belə, – cavabını verdi. – Bu gün rast gəldiyim bir keşisin şışman sir-sifəti düşdü qəflətən yadına.

Sabahısı gün Dü Rua düz saat dörddə görüş yerinə gəldi. Monso parkindəki bütün skamyalar bürküdən əziyyət çəkən burjualar, öz qayğısına qalan və qumluqda eşələnən uşaqlarla yerli-dibli maraqlanmayan dayələr tərəfindən işğal olunmuşdu.

Xanım Valteri o, süni qayalar arasındaki çeşmənin yanında tapdı. Üzündə ürkəklik və bədbəxtlik ifadəsi donan qadın çox da hündür olmayan sütunlar arasında dolaşırıdı.

Dü Rua onunla salamlaşmağa macal tapmamış qadın dilləndi:

– Burada nə çox adam olurmuş!

Kişi bu şikayətdən sevindi:

– Hə, haqlısınız. Bəlkə, başqa bir yerə gedək?

– Amma haraya?

– Bunun bir fərqi yoxdur. Bir karet tutaq, pərdəni endirən kimi siz özünüüz tam təhlükəsiz hiss edəcəksiniz.

– Hə, belə etsək, daha yaxşı olar. Yoxsa burada qorxudan bağrim çatlayar.

– Elə isə məni bulvarın girişində gözləyin. Beşcə dəqiqəyə mən ekipajla oraya yan alacağam.

Qaça-qaça oradan aralandı.

Ekipajda ikisi baş-başa qalanda xanım Valter öz tərəfindəki pəncərənin pərdəsini yaxşıca qapadı. Sonra soruşdu:

– Sürücüyə haraya sürməsini söylədiniz?

– Narahat olmayın, o, haraya gedəcəyini bilir, – deyə Jorj cavab verdi.

O, ekipajın Konstantinopol küçəsinə sürülməsi göstərişini vermişdi.

Qadın sözə başladı:

– Sizin eşqinizdən hansı əzab-əziyyətlərə qatlaşdığını heç təsəvvürünüzə də gətirməzsiniz. Dünən kilsədə sizə qarşı sərt davranışdım, çünkü hər vəchlə sizdən qaçıb-qurtulmaq niyyətindəydim. Sizinlə təkbətək qalmaqdan hədsiz qorxuram! Məni bağışlamışınız?

Kişi onun əlini sıxdı:

– Əlbəttə, əlbəttə. Sizi sevdiyim üçün nələri sizə bağışlamazdım mən!

Qadının yalvarış dolu baxışları ona dikilmişdi:

– Qulaq asın, indicə mənə söz verin ki, mənə toxunmayacaq... və mənimlə... və mənimlə... yoxsa bu, son görüşümüz olacaq.

Bir ara qadına cavab verməsə də, onun qadınları ehtirasa gəti-rən bişi şüx bir təbəssüm ifadə etməkdəydi. Ən sonda dilə gelib piçildədi:

– Mən sizin qolubağlı qulunuzam.



Bunun ardından qadın onun Madlena ilə evlənmək xəbərini eşi-dəndə keçirdiyi qısqanlıq hissəleri sayəsində ona aşiq olduğunu anladığından söz açdı. O, ayrı-ayrı detalları, tarixləri yada saldı, yaşadığı həyəcanları müsahibiyələ paylaşıdı.

Qəfildən qadın susdu. Karet dayandı. Dü Rua qapını açdı. Qadın soruşdu:

– Haraya gəlmışik?

Dü Rua izah elədi:

– Ekipajdan çıxıb birbaşa bu binaya girin. Burada özümüzü xeyli rahat hiss edəcəyik.

– Axi burası haradır belə?

– Mənim mənzilimdir. Bu, subay vaxtlarından qalma bir mənzildir... mən onu yenə də... bir neçə günlüğünə kirayələmişəm ki... sizinlə görüşlər üçün rahat bir yuvamız olsun.

Xanım Valter oturduğu döşəkçədən yapışdı:

– Yox, yox, mən istəmirəm! İstəmirəm! – deyə bu adamlı tək-bətək qalmağın dəhşətinə qapılaraq təkrarladı.

Kişi onu inandırmağa çalışdı:

– Sizə toxunmayacağımı and içirəm. Gəlin gedək. Görürsünüz, yoldan keçənlər də bizə baxır, bir azdan camaat başımıza yiğilacaq. Cəld olun... cəld... aşağı enin. – Kişi bir daha təkrarladı:
– And içirəm ki, sizə əlim də dəyməyəcək.

Yaxınlıqdakı şərab dükanının sahibi dükanın qarşısında durub maraq dolu baxışlarla onları süzürdü. Qadın bundan ürkдüyü üçün aşağı enib binanın girişinə doğru qaçıdı.

Dü Rua pilləkənlə yuxarı qalxmaga can atan qadının əlindən yapışmaqla onu dayandırdı:

– Mənzil burada, aşağı qatdadır, – deməklə onu öz mənzilinə çəkib saldı.

Qapını arxasında örtən kimi kişi yırtıcı heyvətək öz şikarının üstünə cumdu.

Qadın çırpınır, çapalayıır və piçildayırıldı: «İlahi pərvərdigara!.. İlahi pərvərdigara!..»

Durmadan və ehtirasla qadının boynunu, gözlərini, dodaqlarını öpüşlərə qərq edən kişi ona bu çılgın nəvazışlardan yayınma imkanı vermirdi: kişinin busələrindən qurtulmağa can atan, onu kənara itələyen qadın özü də istəmədən dodaqlarıyla onun üzünə toxunmalı olurdu.

Gözlənilmədən qadının dirənişi dayandı: tabsız düşən və yenilən qadın kişiyə özünü soyundurma şansı verdi. Qaravaşlara məxsus cəld və bişkin hərəkətlərlə kişi qadının əyin-başını bir-birinin ardınca çıxartmağa başladı.

Öz korsajını kişinin əlindən alan qadın onunla üzünü qapadı: qadının çılpaq vücudu indi onun ayaqları altına düşən paltarların əhatəsində qar kimi ağ görünürdü.

Qadının təkcə çəkmələrini çıxarmayan kişi onu qolları üstünə alıb, çarpayıya təref apardı. Bu ara qadın güclə eşidilən səslə onun qulağına piçildədi:

— Sizə and içirəm... and içirəm ki... mənim heç vaxt oynasım olmayıb.

Cavan qızlar, adətən, özləri barədə belə and-aman eləyirlər: «Vallah və billah, mən bakırəyəm».

Jorj isə düşünürdü: «Bax elə bunun indi mənimcün heç bir fərqi yoxdur».

V

Payız gəlməşdi. Bütün yayı Parisdə keçirən Dü Rualar qısamüddətli parlament tətili zamanı da yeni hökumətə dəstək məqsədilə «Fransız həyatı»nın səhifələrində inamlı təbliğat kampaniyası aparmışdılar.

Mərakeşdəki vəziyyət isə getdikcə qorxunlaşdırıcı və bununla bağlı hələ oktyabrın əvvəlləri olmasına rəğmən, hər iki palata öz iclaslarına başlamaq niyyətindəydi.

Əslinə qalanda Tanjerə ekspedisiya göndərilməsinin mümkünüyünə heç kəs inanmirdi. Buna rəğmən, parlamentin buraxıldığı gün sağçı deputat, qraf de Lamber-Sarazen özünün ölçülü-biçili və hətta sağ fraksiyanın da alqışlarını qazanan nitqində mərc gəlmişdi ki, bu yeni kabinet birə-bir köhnə hökumətin gedişlərini təkrarlayacaq və bununla bağlı öz bigını kabinet başçısının bakenbardlarına qarşı girov qoyur. Vaxtilə buna bənzər gedisi Hindistanın adı tarixə düşən bir kral yardımçısı etmişdi. Üstəlik, bu hökumət Tunis ekspedisiyasına əlavə olaraq, Tanjerə də bir ekspedisiya orduyu göndərəcək, çünkü sırf simmetriya alınsın deyə, adətən, buxarının üstünə biz bir yox, bir cüt güldən qoyuruq.



Öz fikirlərini davam etdirərək, o demişdi:

«Əslində, cənablar, Afrika – Fransa üçün bir buxarıdır, onu biz ən yaxşı odunlarımız sayəsində isidirik, güclü sovurma qabiliyyətinə malik bu buxarı bank vəsaitlərimizi gözünə təpir. Siz bədii zövqünüzün əsiri olaraq, bu buxarının sol qısmınə «Tunis» adlı vecsiz, amma sizə baha başa gələn bir şey qoymusunuz. İndi görəcəksiniz ki, cənab Maro, eynilə əvvəlki hökumət başçısı kimi davranaraq, buxarının sağ qısmınə «Mərakeş» oyunağıni qoyacaq».

Mətni dillərdən düşməyən bu çıxış Dü Ruanın Əlcəzairə dair onlarca məqaləsinə mövzu vermişdi. Vaxtilə redaksiyaya işə girəndə o, bu barədə yazmağa başłasa da, sonradan bundan imtina eləmişdi. Hərbi ekspedisiya ideyasını o, qızgınlıqla dəstəkləsə də, qəlbinin dərinliyində bunun baş tutmayacağına inanırdı. Vətənpərvərlik duyğularına xitab edərək, o, İspaniyanın əleyhinə yazılar yazar və bu zaman hər hansı dövlətin maraqları bizimkilerlə üstüştə düşməyəndə işlətdiyimiz istehza dolu deyimlərdən gen-bol yaranırdı.

«Fransız hayatı» artıq hökumət dairələriyle açıqdan-açığa əlaqələr qurmuşdu və bu durum onun ictimai nüfuzunu artırırdı. Digər nüfuzlu qəzetlər qala-qala, siyasi xəbərlər daha öncə onun səhifələrində yer alırdı. Xəbərlərdəki eyhamlar isə qəzeti dostu sayılan nazirlərin niyyətlərinə işiq tuturdu. Buna görə də qəzet həm paytaxt, həm də əyalət qəzetləri üçün məlumat mənbəyi rolunu oynayırırdı. Ondan sitatlar gətirir, zəhmindən çəkinir və onunla hesablaşırırdılar. Əvvəller mötəbər sayılmayan, bir ovuc siyasi firildaqçının mətbü orqanı olan qəzet artıq hökumətin aşkar tribunasına çevrilmişdi. Laroş-Matye bu qəzetiñ ruhu, canı, Dü Rua isə danışan diliydi. Həm səssiz-səmirsiz deputat, həm də işbaz naşir olan qoca Valter lazımlı gələndə daldaya çəkilir, gərək duyulanda isə məsələn, Mərakeşdə mis mədənləriylə bağlı əhəmiyyətli bir iş üçün görünməmiş qalmaqal yaradırdı.

Madlenanın salonu nüfuzlu bir salona çevrilmişdi və hər həftə burada bəzi kabinet üzvləri toplaşırdılar. Şəxsən hökumət başçısı iki dəfə bu evdəki dəvətlərə qatılmışdı. İndiyədək onun evinin kanadından içəriyə qədəm basmağa cürət etməyən deputat xanımları isə indi Madlenanın dostu olmalarıyla öyünür, özəl dəvət gözləmədən və vaxtaşırı ona baş çəkirdilər.

Xarici işlər naziri bu evdə özünü əsl ağa kimi aparırdı. İstədiyi vaxt gəlib-gedir, teleqramlar gətirir, müxtəlif məzmunlu bilgiləri gah Jorja, gah da onun xanımına elə diktə edirdi ki, sanki, onlar bu adamın katibləri idilər.

Nazir evi tərk edən kimi Madlena ilə təkbətək qalan Dü Rua bu əsl bambılının ünvanına hədyan yağıdırıldı: səsində təhdid çalarları sezilir, hər iradı zəhər dadırıldı.

Madlena isə, sadəcə, çıyinlərini dartmaqla kifayətlənir və deyirdi:

– Sən də onun səviyyəsinə qalxmağa çalış. Sən də nazir olub, burnu göydə dolaş. O vaxta qədər isə sus, otur yerində.

Bığının uclarını buran Jorj çəpəki-çəpəki onu süzür, xanımıyla razılaşmırıldı:

– Mənim nəyə qadir olduğumu hələ bilmək olmaz. Amma vaxtı gələndə hamı bunu anlayacaq.

Bir filosof ciddiyətiylə qadın yekunlaşdırıldı:

– Yaşayıb görərik.

Parlamentin işə başladığı gün Jorj əyin-başını geyinib Laroş-Matyenin yanına getməyə hazırlaşındı ki, ondan sabahkı nömrənin baş məqaləsi üçün bilgilər alınsın. Məqalədə hökumətin gerçek niyyətləri barədə yarışəmimi fikirlər yer tapmalıydı. Yataqdan qalxma-yan Madlena ərinə öyüdlər verməyində idi:

– Ən əsası, öyrən görək, əvvəldən nəzərdə tutulduğu kimi, general Belonku Orana* göndərəcəklərmi? Bunun çox böyük əhəmiyyəti var.

Jorj dişlərini qıcadı:

– Baş-qulağımı aparma. Nəyi necə edəcəyimi sənsiz də yaxşı bilirəm.

Qadın tövrünü pozmadan şikayətləndi:

– Amma əzizim, çox vaxt nazirə çatdırılacaq xahişlərimin, ən azı, yarısını unudursan.

Jorj donquldandı:

– Sənin bu nazirin lap zəhləmi töküb! Bilmək istəyirsənsə, o, əsl zirramadır.

Qadın soyuqqanlı halda:

– O, mənimki olduğu qədər də səninki sayıla bilər, – deyə vurğuladı. – Həm də ki o, məndən çox sənə gərəkli birisidir.

Başını azca arvadına tərəf döndərməklə kişi kinayə ilə:

– Amma o heç mənim o üz-bu üzümə keçmir, – dedi.



Qadın bilərəkdən toxraq bir tərzdə:

– O, mənə qarşı da elə davranır. Amma onun sayəsində biz öz durumumuzu yaxşılaşdırırıq, – dedi.

Bir neçə saniyə susan Jorj təkrar sözə başladı:

– Mənə qalsa, bütün bu pərəstişkarların arasında ən yüksək dəyəri, hər halda, o gicbəsər Vodrekə verərdim. Yeri gəlmışkən, ona bir şey olmayıb? Bir həftədir heç rastlaşmırıq.

Təmkinini qoruyan Madlena dilləndi:

– O xəstədir. Məktubunda mənə bildirmişdi ki, podaqra¹ üzündən yataq xəstəsinə çevrilib. Ona baş çəkməyin fəna olmazdı. Axi onun sənə olan rəğbətinə bələdsən. Həm də ona xoş olar bu.

Jorj razlaşdı:

– Hə, əlbəttə. Günü bu gün onu yolu xaram.

Geyinməyini bitirdi, şlyapasını başına qoyandan sonra nəyi isə unudub-unutmadığını bir daha yoxladı. Hər şey qaydada olduğundan çarpayıya yanaşib xanımının alnından öpməklə:

– Hələlik, əzizim. Saat yeddi dən erkən məni gözləmə, – deyib otaqdan çıxdı.

Laroş-Matye onun yolunu gözləyirdi. Nazirlər Kabineti gündüz saat on iki də, yəni parlament öz işinə başlamazdan önce yığışacağı üçün o da səhər qəlyanaltısını saat ona çəkmışdı.

Xanım Laroş-Matye isə qəlyanaltısını bir başqa saata keçirməyə razi olmamışdı. Ona görə də nazirin yanında şəxsi köməkçisindən başqa bir kimsə yox idi. Üçü də masa arxasında yerini rahatlayan-dan sonra Dü Rua öz məqaləsindən söz saldı. Vizit kartlarında etdiyi cizma-qaralara göz yetirib, o, yazının əsas məqamlarını açıqladı. Ən sonda soruşdu:

– Cənab nazir, burada nəyi dəyişməyimi uyğun görünüşünüz?

– Heç nəyi, Əziz dostum! Onsuz da, siz Mərakeş məsələsi barədə yetərinçə dəqiq fikirlər söyləyirsiniz. Yaxşısı budur, siz, ekspe-disiya baş tutarsa, onun necə təşkil olunmasına dair mövqeyinizi ortaya qoyun. Eyni zamanda onun mümkünsüzlüyünü və özünü-zün buna hamidən az inandığınızı açıqlayın. Elə təəssürat yaradın ki, oxular bizim bu avantüraya əl atmayacağımızı fəhm gücüylə sezinlər.

¹ *Podagra* – bədəndə maddələr mübadiləsinin pozulması nəticəsində oynaqlarda və toxumalarda sidik turşusunun toplanması

– Əla! Sizi anladım və başqalarının da məni beləcə anlamasına çalışacağam. Bir də ki xanımım Orana general Belonklun göndərilmə xəbərini dəqiqləşdirməyimi rica elədi. Bayaqdan bəri anlatdıqlarınızdan mən buna «yox» cavabı verəcəyinizi anladım.

Nazir bunu «yox» deməkə təsdiqlədi.

Sonra söhbət qarşidakı parlament sessiyasından düşdü. Laroş-Matye bir neçə saat sonra öz məsləkdaşları qarşısında edəcəyi nitqin dinləyicilərinə təsirini yoxlamaq üçün naqqallıq edirdi. Danışarkən sağ əlini havada yellədir, gah əlindəki çəngəllə, gah biçaqla, gah çörək dilimiyə havanı yarır, həndəvərindəkilərə məhəl qoymadan, sanki, gözə görünməz məclis üzvlərinə səslənirdi. Bir bərbər görkəminə malik bu adamın bəlağətli danışığı, son dərəcə şirin söhbəti məlhəmi xatırladırı. Dodağının üstündə gözə dəyən xırda biğinin burulu ucları, elə bil, əqrəbin bir cüt iynəsiydi. Brilyantin¹ kremi ilə yağılanan və bir əyalət modabazınınkı kimi tən ortadan ayrılan saçları gicgahlarında sırmalanmışdı və əynindəki jilet piylənməyə başlayan dumbul qarnına güclə davam getirirdi.

Bu cür söz vulkanlarına, hər halda, alışdığını onun şəxsi köməkçisi ximir-ximir yeyib-içirdi. Laroşun heç layiq olmadığı bu mövqeyi qısqanan Dü Rua isə ürəyində düşünürdü: «Vay səni, küt-bezin! Görünür, bu siyasetçilərin elə hamısı bunun tayıdır!»

Qarşısında oturan və durmadan hökküldəyən bu zağarla özü-nü müqayisə edirdi: «Eh, doğma Ruanımdan deputatlığa nami-zədliyimi irəli sürə bilməyimdən ötrü əgər cəmi yüzcə min frankım olsaydı və sevimli, hiyləgər, ağırsəngi, daim öz aləminə qapılan və əzvay normandiyalıların rəğbətini qazansayıdım, onda bütün bu cür yelbeyinlərə anladardım ki, əsl siyasi xadim necə olmalıdır!»

Süfrəyə qəhvə gətirilənə qədər Laroş-Matye çənə döydü. Yalnız onda vaxtinın daraldığını anlayıb, karet çağırmaq üçün zəng elədi və jurnalistə əlini uzatdı:

– Əziz dostum, yəqin, məni tam anladınız?

– Çox gözəl anladım, cənab nazir. Heç narahat olmayın.

Saat dördə qədər Jorjun elə bir işi yox idi. Ona görə də yazısını arxayın yazmaqdan ötrü redaksiyaya üz tutdu. Saat dörrdə Konstantinopol küçəsində xanım de Marel ilə görüşəcəkdi. Vədə-ləşdikləri kimi, qadın oraya həftədə iki kərə, bazar ertələri və cümə

¹ Brilyantin – saçə sürtülən ətirli pomada



günləri baş çəkirdi. Amma redaksiyanın kandarından ayağını içəri qoymuş anda ona bir teleqram verdilər. Xanım Valterdən gələn teleqram aşağıdakı məzmundaydı:

«Vacib, son dərəcə vacib bir məsələ ilə bağlı bu gün mütləq səninlə görüşməliyəm. Saat ikidə məni Konstantinopol küçəsində gözlə. Sənə heç ağlına da gətirə bilməyəcəyin bir xeyrim dəyə bilər.

Ölənə qədər sənə sadıq

Virciniya».

Jorj donquldandı: «Lənət şeytana! Əcəb zəliymiş bu!» Bu anda əhvalı necə qarışdisa, belə əsəbi vəziyyətdə heç cür çalışma bilməyəcəyini anladığı üçün redaksiyanı təcili tərk elədi.

Son ay yarım ərzində bu məşuqəsiylə əlaqələrini kəsməyə bir necə cəhd etse də, qadının özünə olan təşnəliyini heç cür sərinlədə bilməmişdi.

Ərinə xəyanətini özünə heç vəchlə bağışlamayan qadın son görüşlərinin üçündə də öz aşinasına danlaqlar və qarğışlar yağıdirmişdi. Bu cür səhnələrdən Jorjun ödü ağzına gəlirdi və artıq yaşlanmağa başlasa da, bu melodramda baş rol oynayan qadından o, hər bəhanəylə uzaq qaçırm, bu yolla eşq macəralarının nöqtələnəcəyini umurdu. Amma çərəsizlik içində çırpınan qadın onun yaxasını buraxmir, boynundan daş asıb özünü suya atanlar kimi bu eşq girdabından çıxməq istəmirdi. Hər dəfə Jorjun ona bir az rəhmi gəldiyindən, bir az nəzakət xatırınə, bir az da müdürü olan ərinə hörmətindən özünü bu xanımın əllərinə təslim edirdi. Bundan yararlanan qadın aşinasını öz qızığın və usandırıcı ehtirasının zindanında əsir edir, shit nəvazişləriyle onun zəndeyi-zəhləsini aparırı.

Bu məşuqəsi onu hər gün görmək istəyirdi, daim teleqramlar yollamaqla küçə tinində, mağazada və şəhər bağlarında onu bir-iki dəqiqəlik görüşlərə çağırırdı.

Hər dəfə qadın eyni sözlərdən yararlanmaqla, ona heyranlığını, onu bütləşdirdiyini etiraf edir, hər dəfə ayrlanda isə onunla görüşdürü üçün özünün hədsiz bəxtəvər olduğunu dilə gətirirdi.

Bu xanım Jorjun təsəvvür elədiyindən xeyli fərqlənirdi: özünü birisinə aşiq olmuş qızçıqaz kimi aparır, yaşına yaraşmayan uşaq davranışlarıyla, guya, aşinasının könlünü oxşamağa can atırı. İndi-

yədək nəciblik timsalı olan bu bakirə qəlbli qadın hər cür ehtirasdan, öz intim duyğularının ifadəsindən uzaq durmuşdu. Ağlı başında və əxlaqca təmiz olan bu qırxyaşlı xanımın ömründə çox da qızmar olmayan yay mövsümünün ardınca günəşə həsrət qalan payız əvəzinə, ölgün bir yaz havası peyda olmuşdu. Sanki, qızlıq dövrü sevgisi özünü gec bürüzə verdiyindən onun içində çıçəkləyən zavallı gülləri və açılmamış tumurcuqları qəfil ayaz vurmüşdu. Onun davranışlarında ortaya çıxan yersiz, qəribə və çılgın hərəkətləri, on altı yaşlı qızlara məxsus sevinc çıçıtları, aşiqini boğaza yiğan nəvazişləri və nazları vaxtından gec sərgiləndiyindən yaşına-başına yaraşmirdi. Bəzən gün ərzində oynasına mənasız, çılgın məzmunlu, başdansovma xətlə yazılmış ona qədər məktub yollayardı. Guya, yüksək hissləri, amma xeyli bəsit tərzdə ifadə edən bu namələr daha çox şərqlilərin özünüifadə tərzində, yəni başdan-ayağa heyvan və bitki bənzətmələriylə dolu olardı.

Baş-başa qaldıqda qadın cumub onu öpər, iri məmələrini oynatmaqla atılıb-düşər, hərəkətlərinə hədd qoya bilməyən yeniyetmə kimi soncuqlayar, məzəylə dodaqlarını işirərdi. Qadının dilindən düşməyən «məstan», «balaca siçan», «pişik», «ətcəbala», «misilsizim», «canım-gözüm» kimi nəvazişli müraciətlər, yatağa uzanmadan önce sərgilədiyi və bakirə qızlara məxsus utancaqlıq, ürkəklik onun özünə yetərincə ülvü gəldiyi halda, bu abırlı xanımın öz xis-lətinə tam zidd bir rola girməsi məşuqunu əməlli-başlı bezdirirdi.

Bəzən qadın «Bu kimin dodağıdır belə?» deyə soruşdurdu və əgər aşñası ilk dəfədən «mənimki» demirdisə, məşuqəsi öz düşük suallarıyla onu o qədər cana yiğirdi ki, cin atına minən kişinin rəngi kağızdan seçilmirdi.

Jorj hərdən heyrətlənirdi: axı necə olur ki, bu qadın sevginin adamdan incə nəzakət, həssaslıq, görüb-götürməşlük, ehtiyat tələb etdiyini anlamır? Axı bu ailə sahibi olan yetkin və kübar xanım aşnasiyla məhrəm temaslarında da özünü təmkinli və ciddi apar-malıydı, öz heysiyyətinə toz qondurmamalıydı, hətta göz yaşları axıtmağa meyil edirdisə, bu yaşlar Cülyettanın deyil, Didonanın* məsumluğunu xatırlatmayıdı adama.

Qadın durmadan təkrarlayardı:

– Səndən ötrü sinov gedirəm, qoçum! Sən də məni elə sevir-sənmi, balası?



Hər dəfə bu «qoçum» və «balası» xitablarını eşidib cırnayan kişinin də qəlbindən ona «ağbirçayım» demək keçirdi.

Qadın deyirdi:

– Özümü sənin ixtiyarına verməyimin ağılsızlıq olduğunu bili-rəm. Amma bundan heç peşman deyiləm, çünkü sevmək – misilsiz və xoş duyğudur!

Bütün bu söhbətlər Jorju tövrdən çıxarırdı. Qadının «sevmək – misilsiz və xoş duyğudur» sözlərini eynilə səhnədəki injenii¹ kimi dilə gətirirdi.

Özünün yöndəmsiz nəvazişləriylə qadın onu lap əldən salırdı. Bu yaraşıqlı cavanın öpüşləri qadının qanını coşdurur, hissslərinin qanadlandırırırdı. Ehtiraslarını cilovlaya bilməyən, onları başlı-başına buraxan qadın oynasını elə ciddi sir-sifətlə, amma çılgınlıqla qucurdu ki, bununla Dü Ruanı əməlli-başlı əyləndirirdi və onun nəzərində bu xanım ahl yaşda yazıb-oxumaq öyrənənlərlə eyniləşirdi.

Aşnasını ağuşunda boğacaq qədər qucaqlayan qadın özünün atəşin, dalğın və qorxunc baxışlarını ondan ayırmadığı anlarda həyatında son eşqi yaşayan, solmağa başlasa da, hələlik, misilsiz sayılan qadınların bir örnəyinə çevrilirdi. Öz titrək dodaqlarıyla aşiqını aramsız öpməkdən, onun vücudunu özünün şışman, sıcaq və yorğun olsa da, hələlik, doyumsuz təninə sıxmaqdan həzz almaq yerinə, bu qadın balaca qızçıqaz kimi onun həndəvərində dolanır və hər halda, bunun ona xüsusi lətfət verdiyini zənn edərək, durmadan təkrarlayırdı:

– Səni elə sevirəm ki, quzum! Haydi, öz quşcuğazını zərifliklə oxşasana!

Belə anlarda Jorj ağızına gələn söyüsləri püskürmək, şlyapasını götürüb, qapını çırpmaqla oradan getməyi necə də arzulayırdı.

İlk dönmədə onlar Konstantinopol küçəsindəki mənzildə tez-tez görüşərdilər, amma xanım de Marel'in onları yaxalayacağından ehtiyatlanan Dü Rua son vaxtlar belə görüşlərdən yayınmaq üçün hər cür bəhanədən yaranırdı.

Buna rəğmən, o, az qala, hər gün gah qəlyanaltı, gah da şam yeməyi bəhanəsiylə bu xanıma baş çəkməyə məcbur idi. Qadın hərdən masanın altında onun əlini sixar, hərdən qapıda ayrılanla

¹ *Injenii* – teatrda sadəlövh və avam qız rollarını ifa edən aktrisa

dodaqlarını ona uzadardı. Jorj isə Süzanna ilə məzələnməkdən daha çox zövq alırdı, çünkü şux əhval bu qızı heç tərk eləməzdı. Zahirən kuklanı xatırladan qızçığaz hədsiz hazırlavab olduğundan Jorju elə gözlənilmədən və elə zəif yerindən sancırdı ki, həmin an adama bazar meydanında camaati əyləndirən şux təlxəyi xatırladırdı. Heç kəs və heç nə bu qızın sərrast və kəskin zarafatlarından yayına bilmirdi. Qızda hazırlavablığa marağın körükleyən Jorj onun istehzalına bayıldıından onlar bir-birini yarı sözdən anlayırdılar.

Qız dəqiqəbaşı ona: «Qulaq asın, Əziz dost!», «Bir bura gəlin, Əziz dost!» deyə səslənərdi.

Həmin an Jorj ananı buraxıb, qızı sarı can atırdı, qızın onun qulağına nə isə hədsiz məzəli bir şey piçildamasıyla onlar hər ikisi uğunub gedirdi. Amma son vaxtlar qızın anası öz sevgisiylə onun zəhləsini necə aparmışdısa, kişi artıq ona qarşı aşkar bir nifrət bəsləyirdi: onu görəndə də, səsini eşidəndə də, haqqında düşüñəndə də qıcıqlanırdı. Daha qadına baş çəkmir, məktublarını cavablaşdırır, çağırışlarına hay vermirdi.

Ən nəhayət, bu qadın aşnasının onu sevmədiyini dərk elədi və bundan sonsuz əzaba qatlaşdı. Bununla belə, o, təslim olmur, kişinin ardınca güdükü salır, ona göz verib işiq vermir, pəncərəsinin pərdəsi salınmış karetin onunla rastlaşa biləcəyi yerlərdə – redaksiyanın önündə, evinin girişində, keçəcəyi küçələrdə saxlatmaqla pusqlar qururdu. Aşnasi onu ağır sözlərlə təhqir eləmək, ona əl qaldırmaq, hətta açıq şəkildə: «Lənət şeytana, bəsdir dözdüm də! Lap zəhləmi tökmüsünüz» demək istəsə də, redaksiyadakı işindən də olmaq istəmirdi. Buna görə də, hələlik, bu zillətə candərdi qatlaşır, amma özünün buz kimi soyuq və çıyrəndirici nəzakəti ilə, bəzən isə sərt hərəkət tərzıyla bu münasibətləri kəsməyin vaxtı gəldiyini məşuqəsinə anlatmağa çalışırı.

Qadın onu Konstantinopol küçəsinə çəkib gətirməkdən ötrü hər hiyləyə, fəndə əl atırdı. Aşnasi isə günlərin bir günü iki məşuqəsinin həmin mənzildə üz-üzə gəlmə ehtimalından it kimi qorxurdu.

Yay mövsümü ərzində Dü Ruanın xanım de Marelə olan bağlılığı bir az da artmışdı. Artıq bu məşuqəsini «Mənim şıltagım» adlandıırırdı və bu ləqəbi qadın da özünə yaraşdırılmışdı. Bu iki nəfər elə bir-birinin tayıdı: hər ikisi daim veyl-veyl dolaşmağı, özünə yeni əyləncə axtaran və bununla baş qatmayı sevən kübarlardan idi.



Bir baxımdan belələriylə diyarbədiyar dolaşan səfil-sərgərdanlar arasında elə də böyük bir fərq yoxdur, əslində.

Yay aylarını çox maraqlı keçirmiş, kefləri istədiyi kimi gəzib-dolaşa bilmışdilər. Qəlyanaltı və ya şam yeməyi bəhanəsiylə vaxt-asırı gah Arjanteylə, gah Bujivala, gah Mezona, gah da Puassiyə yollanmış, saatlarla qayıqda gəzməklə, sahildə çiçək toplamışdilar. Senada özlərinin tutduqları baliqdan bişirilən cürbəcür yeməklərə və ya dovşan ətindən hazırlanan frikaseyə¹ qadın bayılırdı. Şəhər kənarındaki yeməkxanaların eyvanlarını və qayıqcıların çığır-bağırını da xoşlayırdı. Kişi isə günəşli günlərdə şəhərkənarı konkanın imperialında² səyahəti, şirin söhbət edərək Parisin ətraf qəsəbələrində burjuların özləri üçün inşa etdikləri eybəcər yaylaq evlərini qəmgin baxışlarla süzməyi heç nəyə dəyişməzdidi.

Parisə döñünçə isə burada onu xanım Valterlə şam yeməklərinin gözlədiyini xatırlayan Jorjun qəlbində özünün bu qır-saqqız və yaşlı məşuqsinə qarşı nifrət hissi baş qaldırırdı. Bir az qabaq çay sahilində onun ehtirasını yatıran, şəhvət atəşini söndürən cavan məşuqəsi ilə bağlı xoş yaştılar bu nifrəti daha da körükleyirdi.

Kişi, demək olar ki, xanım Valterlə üzüldüklərini sanırdı, çünki sonuncu görüşlərində bu niyyətini çox açıq bir tərzdə dilə gətirmişdi. Belə bir arxayıncılığa rəğmən, indi o, məşuqəsindən saat ikidə Konstantinopol küçəsində olmaq barədə təkrar bir telegram almışdı!

Yolda ikən teleqramı açıb bir daha oxudu:

«Vacib, son dərəcə vacib bir məsələ ilə bağlı bu gün mütləq səninlə görüşməliyəm. Saat ikidə məni Konstantinopol küçəsində gözlə. Sənə heç aqlına da gətirə bilməyəcəyin bir xeyrim dəyə bilər.

Ölənə qədər sənə sadıq

Virciniya»

Fikrə getdi: «Bu qoca bayquş məndən daha nələr umur? Yüz faiz əminəm ki, mənasız bir şeydir. Yəqin, yenə də mənə heyranlığını deyib duracaq. Hər halda, dəqiqləşdirəcəyəm, çünki hansısa

¹ *Frikase* – fransız sözü olan «fricassée» – vaxtilə toyuq, dovşan, qoyun və ya dana ətindən, indi isə balıq ətindən də hazırlanın qızartma və ya qaynadılmış ət yeməyinin adıdır. Quşbaşı doğranan və ədviyyat ilə işlənən ət qatı bəyaz sous ilə süfrəyə verilir.

² *Imperial* – bəzi nəqliyyat vasitələrində ikinci mərtəbə

vacib məsələdən, böyük xeyirdən danışır. Bəlkə də, bunda bir həqiqət var. Klotilda saat dördədə gələcək. Deməli, mən saat üçə qədər bu qadını başından eləməliyəm. Allah eləsin, bir-biriylə rastlaşmasınlar! Yoxsa bu zənənlər başıma oyun açacaqlar».

Bu ara o, istəmədən Madlenanı xatırladı. Belə götürürəndə, arvadı onun heç zəhləsini tökməzdi. Əriylə böyür-böyüre yaşayın bu qadın yalnız sevişdikləri saatlarda özünü onu çox sevirmiş kimi göstərirdi, çünkü bir kərə qoyulan düzənə sözsüz riayet edirdi və özünü köklədiyi iş-gücdən olmağını həyatda heç kəsə bağışlamırıdı.

Görüşəcəkləri mənzilə ağır addımlarla yönələn kişi xanım Valteri ürəyində lənətləyirdi:

«Əgər o, mənə fərli-başlı bir şey söyləməsə, bu görüşü onun üçün dözülməz edəcəyəm və Kambronun tikanlı dili mənimki ilə müqayisədə xeyli zərif olacaq*. Lap başda isə ayağımı onun evinə qoymayacağımı elan edəcəyəm».

Mənzilə girib xanım Valterin gəlişini gözləməyə başladı.

Az sonra qadın peydə oldu və onu görcək sevincə:

– A-a, deməli, teleqramımı almışdin? Nə yaxşı! – dedi.

Kişi qaşqabağını salladı:

– Hə, hə, parlamentə getməyə hazırlaşanda onu redaksiyada mənə təqdim elədilər. De, məndən daha nə istəyirsən?

Kişini öpmək istəyən qadın üzündəki tülü qaldırdı və döyülmüş itə məxsus yazılıq görkəmlə ona yanaşdı:

– Mənimlə necə də qəddar davranışsan... Mənimlə elə kobud danışırsan ki... Sənə neyləmişəm axı? Bununla mənə necə üzüntü verdiyini, yəqin, heç aqlına da gətirməzsən!

Kişi donquldandı:

– Yenə köhnə havanı başladın?!

Onun lap yaxınlığında duran və aşnasından bir təbəssüm uman xanım Valter bir an sonra özünü onun ağuşuna atmaq üçün tələsirdi. O, sakit səslə sözə başladı:

– Görürsən də, mənimlə necə davranışırsan? Əgər hər şey belə bitəcəkdisə, onda sən gərək məni tovlamayıydın, mənim əvvəlki kimi, yəni səninlə görüşlərimə qədərki kimi təmiz əxlaqlı və bəxtəvər qalmağımla razılaşaydın. Yoxsa kilsədə mənə etdiyin etirafları və məni zorla bu mənzilə sürüklədiyini unutmusan? Ona görəməi mənimlə belə danışmağı özünə rəva görür, məni bu cür



qarþılıyırsan?! İlahi pêrvêrdigara! İlahi, bu nê idi başıma gêtirdin mənim?!

Kişi əsəbi halda ayağını yerə çırpdı:

– Bësdir! Lənət şeytana! Mənimlə olduğun hər dəqiqəni bu söhbətlərə həsr eləyirsən. Eşidən-bilən də elə bilər ki, guya, mən səni on iki yaþın olanda, yəni mələklər kimi bakıre olanda ələ almışam. Xeyr, əzizim, gəl hər şeyi yerbəyer edək: mən heç də azyaþlı bir qızın bəkarətini pozmamışam və mənimlə yatağa girəndə sən yetkin yaþda idin. Hər şeyə görə özümü sənə minnətdar və hədsiz borclu saysam belə, ömrümü tek sənin tumanının altında gizlənməklə keçirmək niyyətindən uzağam. Sənin ərin, mənim sə arvadım var. Sən də, mən də nikahla bağlılıq, subay deyilik. Əgər bu ötəri hissə qapıldıqsa və heç kəs bundan xəbər tutmadısa, deməli, bununla işi bitirə də bilərik.

– O-o, necə də qabasamış! Necə yaramaz və həyasızsan sən! Hə, mən cavan bir qız deyildim, amma o vaxta qədər heç kimi sevməmiş, ərimə xəyanət eləməmişdim...

Kişi onun sözünü kəsdi:

– Xəbərim var, bunu mənə düz iyirmi kərə söyləmisən. Amma sən iki uşaqqı anası olduğun üçün... hər halda, bəkarətini də mənim pozduğumu iddia eləməzsən.

Qadın yerində səndələdi:

– Jorj, bu alçaqlıqdır!..

Qəhər qadının boğazını bürdü və o, hər iki əlini sinəsinə aparmaqla hönkürməyə başladı.

İndicə göz yaþlarının leysana dönəcəyini sezən kişi şlyapasını buxarının üstündən götürdü:

– A-a, sən ağlayırsan? Elə isə xudahafiz. Deməli, məni buraya ancaq bu səhnələri göstərmək üçün çağırmışdin, eləmi?

Onun yolunu kəsməkdən ötrü qadın irəliyə keçdi, titrəyən əliylə cibindən çıxardığı cib dəsmalıyla tez göz yaþlarını sildi. Hər vəchlə özünü sakitləşdirməyə çalışsa da, içində baş qaldıran ağrının gücündən qırıq-qırıq çıxan səsi hələ də titrəyirdi.

– Yox... mən gəldim... sənə bir xəbər çatdırıım... siyasi məzmunlu bir xəbər... istəyirdim ki, sən əlli min frank... və ya istəsən... daha böyük bir məbləğ qazanasan.

Kişinin o dəqiqə qırışığı açıldı:

– Axi necə? Bununla nə demək istəyirsən?

– Dünən axşam mən ərimin Laroşla söhbətinə təsadüfən qulaq yoldaşı oldum. Həm də ki onlar məndən heç nəyi gizlətmirdilər. Valter nazirə məsləhət gördü ki, ortaq sırlarını sənə açmasın, çünkü sənin onları ifşa edəcəyindən ehtiyatlanır.

Şlyapasını masanın üstünə qoyan Dü Ruani maraq hissi bürümüştü:

– Söhbətin məğzi nə idi?

– Onlar Mərakeşin işgalinə hazırlaşırlar!

– Yalandır! Səhər qəlyanaltısında mən Laroşgildə idim və o, yeni kabinetin hərəkət planını, az qala, birə-bir mənə diktə elədi.

– Yox, əzizim, bununla onlar sənin başınızı tovlayırlar. Öz firildaqlarından kiminsə duyuq düşəcəyindən qorxurlar.

– Otur görüm, – deyən Jorj özü də kresloya çökdü.

Qadın qılıqlayıcı bir səs tonuyla sözünə davam elədi:

– Durmadan sənin barəndə düşünürəm, ona görə də ətrafimdakı bütün piçiltilərə qulaq kəsilməyə məcburam.

Məhrəm bir səslə sözünün ardını gətirən qadın bildirdi ki, bəlli bir vaxtdan bəri bəzi planlar qurulduğunu sezib, amma aşnasından bir alət kimi yararlananlar, nədənsə, onu öz ortaqları kimi görməyə cəsarət etmirlər. Sonra qadın dedi:

– Bilirsən də, əsl sevgi ilə hiylə bir araya siğmaz.

Dünənki axşam hər şey qadına əyan olub. Bunca hay-küy arasında bu adamlar daha böyük, irimiqyaslı iş görürmüşlər. Özünün zirəkliyindən hədsiz razılıq duyaraq, bütün bunları açıqlayan qadının artıq üzü güldürdü, danişdiyi hekayətə özü də heyran olmuşdu. Gözlərindəki işarti onu bir maliyyəçinin xanımına bənzəirdi, sanki, bu qadın az sonra yaşınanacaq olaylardan – birjaların çöküşündən, aksiya qiymətlərindəki dalğalanmadan, satış kurslarının yüksəliş və enişlərindən – bəri başdan xəbərdar idi. Toplumdakı nüfuzlu, hörmət-izzət sahibi insanlara, bankırlarə və siyasi xadimlərə güvənərək, onların sözüylə olan-qalan pullarını müxtəlif işlərə yataran minlərlə burjuanın, xırda rantyenin cəmi ikicə saat içində iflasa uğrayacağını, firildaq qurbanına çevriləcəyini, sanki, bilirdi o.

Qadın təkrarladı:

– Onlar bu qurğunu çox ustalıqla düşünüblər. Hədsiz ustalıqla. Həm də ki xırda detallar üzərində Valter baş sindirib, çünkü bu



sahədə onun misli-bərabəri tapılmaz. İnsafən, onun bu işi böyük ustalıqla ölçüb-biçdiyini etiraf etməliyik.

Söhbətin bu giriş hissəsi Jorju bezdirməyə başlamışdı:

– Haydi, dildən iti ol.

– Deməli, belə. Hələ Laroş xarici işlər naziri təyin olunan gün Tanjer ekspedisiyasının təşkilinə qərar verilibmiş. Həmin vaxt qiy-mətləri almış dörd, almış beş franka qədər düşən Mərakeş istiqraz-larının hamisini bunlar satın alıblar. Həm də bunu birjadakı ən eti-barsız dəlləllərin əliylə, böyük ehtiyatla ediblər ki, heç kəsdə zərrəcə şübhə doğurmasınlar. Mərakeş istiqrazlarına tələbin bunca artması heç Rotşildlərin də ağlına gəlmədiyindən bizimkilərin onları da barmaqlarına dolaya bildiklərini sanmaq olar. İstiqraz alverçilərini adbaad onlara tanıtanda bəlli olub ki, bunlar, bir nəfər kimi, əliyri və ümidsiz adamlardır. Buna görə də zənginlər sülaləsi hər mənada arxayındır. İndi isə həbi ekspedisiyaya hazırlıq gedir ve bizimkilər Tan-jerə qədəm qoyan kimi Fransa hökuməti istiqrazların təminatı üçün tədbir görəcək. Bu işdən dostlarımız əlli-almış milyon qazanacaq-lar. İndi sən məsələnin məğzini anladın? Onların niyə görə ən xırda şayə yayılmasından bunca qorxduqlarının səbəbini anlaya bildin?

Başını aşnasının jiletinə söykəyən qadın əllərini kişinin dizləri üstə qoydu. İndi o biliirdi ki, aşinasına faydası dəyiib, buna görə də ondan nəvaziş umurdu: bu durumda qadın aşnasının bircə təbəs-sümü, bir tek nəvazişi xətrinə hər şey eləməyə, hər yola baş vurmağa hazır idi.

Kişi soruşdu:

– Sən yanılıb-eləmirsən ki?

Qadın özünə tam arxayınlıqla dilləndi:

– Bunu haradan çıxardın?!

Jorj razılaşdı:

– Elə isə bu, çox yerinə düdü. Ən azından o burnu göydə gəzən Laroşun ağızının payını verərəm. İndi görərsən, yaramaz!.. Səni indi o nazirlilikdən əlli-ayaqlı yox edəcəyəm!

Sonra fikrə daldı.

– Amma bundan yararlanmağım heç fəna olmazdı, – deyə mizildəndi.

– İstiqraz almaq üçün vaxtin var, – dedi qadın. – Hər istiqraz indi yetmiş iki franka satılır.

Kişi dilləndi:

– Olsun, amma ehtiyat, nağd pulum yoxdur axı.

Qadın yalvarıcı baxışlarını ona dikdi:

– Qoçum, mən bunu da düşünmüşəm: əger sən məni zərrəcə sevirsənsə, Tanrı eşqinə, məndən borc almağı özünə ar bilmə. Yalvarıram sənə.

Kişi sərt, az qala, kobud tərzdə cavab verdi:

– Bircə onu görməyəcəksən.

Qadın yalvar-yaxara keçdi:

– Qulaq as, gəl işi elə quraq ki, bu, borc sayılmasın. Bir az nağd pulum olsun deyə, vaxtilə mən on min frank qarşılığı bu istiqrazlardan almışdım. İndi mən onlara on yox, iyirmi min frank yatıraram və bunların tən yarısı sənin payın olar. Aydın məsələdir ki, bununla bağlı mən Valterə heç nə ödəməyəcəyəm. Ona görə də bizə, hələlik, nağd pul lazım olmayıacaq. Əger hər şey yolunda getsə, onda sən yetmiş min frank qazanacaqsan. Ümidişimiz doğrulmazsa, onda sən mənə on min frank borclu olar və onu istədiyin vaxt qaytararsan.

Kişi yenə də razılaşmadı:

– Yox, bu cür şərtlərlə razılaşa bilmərəm.

Belə olanda qadın cürbəcür dəlillər gətirməklə sübuta yetirməyə çalışdı ki, əslində, o, qadından şərəf sözü verməklə on min frank borc alır və deməli, özünü yalnız bu məbləğ qarşılığında riskə atır. İstiqrazlar üzrə ödəməni «Valterin bankı» həyata keçirəcəyindən qadının şəxsən ona birçə frank verdiyini heç kəs iddia da edə bilməzdi.

Sözünün sonunda qadın «Fransız həyatı»nın səhifələrində Jorjun istiqrazlarla bağlı kampaniya apardığını ona xatırlatdı və dedi ki, onun özünün bu işdən hər hansı qazanc ummaması əsl ağılsızlıq olardı.

Kişi hələ də tərəddüd keçirirdi.

Qadın dilləndi:

– Bir özün başa düş: bu on min frankı faktik olaraq sənə Valter verir. İndiyədək sənin ona göstərdiyin xidmətlərin dəyəri isə bundan dəfələrlə yüksəkdir.

Kişi razılaşdı:

– Yaxşı, qoy olsun! Mən səninlə yarı-yarıya şərik oluram. Əgər uduzsaq, onda sənə on min frank ödəyəcəyəm.



Sevincdən çılgına dönen qadın yerindən sıçrayaraq kişinin əlləri arasına aldığı üzünü çılgın öpüşlərə qərq elədi.

Əvvəl-əvvəl kişi buna dirəniş göstərmədi. Amma sonra qadının öz öpüşlərində, nəvazişlərində həddi aşdığını sezdi və az sonra digər məşuqəsiylə görüşəcəyini xatırladı. Onu da anladı ki, əgər indi bu yaşlı qadını başından etməsə və onun ağuşunda xumarlansa, onda cavan məşuqəsi üçün qoruyub saxladığı çılgın enerji bir azdan batıl olacaq.

Ona görə də qadını astaca özündən uzaqlaşdırıldı.

– Yaxşı da, sakit ol!

Qadının çarəsiz baxışları ona zilləndi:

– Ah, Jorj! Yəni daha səni öpə də bilmərəm ki?!

Kişi dilləndi:

– Bu gün yox. İndi başım ağrıyır, belə nəvazişlərdən isə halim lap pozular.

Qadın üzüyola halda təkrar onun ayaqlarının yanında oturdu.

– Sabah yeməyə bizə gel. Gəlsən, çox şad olaram!

Bir müddət tərəddüddən sonra o, bu təklifdən imtina etməmək üçün özündə cürət tapdı:

– Yaxşı, gələrəm.

– Sağ ol, əzizim.

Kişinin böyründə oturan qadın yanağını ahəstəcə sinəsində gəz-dirməklə onu oxşayırı. Birdən qadının qara və uzun saç dənəsi kişinin jiletinin düyməsinə ilişdi. Bunu sezən qadının ağılina qəribə və hər halda, ən xurafatçı ideyalardan birisi gəldi – adətən, belə fikirlərdir qadınların ağılını yönəldirən. Qadın səssizcə həmin saç işləşdiyi düymənin ətrafına dolamağa başladı. Sonra ikinci və üçüncü düyməyə keçdi. Beləcə, o, jiletdəki hər düymənin həndəvərinə bir saçını doladı.

İndi kişi ayağa qalxarsa, onları kökündən qoparacaq, ona ağrı bəxş edəcəkdi. Ah, nə böyük səadət! Sonra heç özü də bilmədən aşnası özüylə onun bir parçasını, bir neçə saçını aparacaqdı. Halbuki o, belə məhrəm hədiyyəni heç vaxt qadından istəməzdı. Bu gözəgörünməz və sirli simlərlə o, aşnasını özünə bənd edəcəkdi. Bu saçlar qadının talismanına¹ çevriləcəyindən, kişi bundan sonra ister-istəməz onun barəsində düşünəcək, onu yuxularında görəcək və sabahdan başlayaraq onunla daha nəcib davranışacaqdı.

¹ Talisman – bədnəzərdən qoruyan və uğur gətirən ovsunlu bir cisim

Qəfildən kişi dilləndi:

– Mən getməliyəm, iclasın sonu üçün məni palatada gözləyəcəklər. Bunu heç cür qaćıra bilmərəm.

Köks ötürən qadın mütiliklə buna razı oldu:

– Ah, belə tezmi?! Get, əzizim, ancaq sabah mütləq bizə şam yeməyinə gəl, – deyərək, sərt hərəkətlə kişidən aralındı.

Bir anlıgına qadın başında kəskin ağrı duydu, sanki, başının dərisinə iynələr sancıldı. Ürəyi quş kimi çırpınsa da, özünü xoşbəxt hiss edirdi, çünkü bu ağrı-aciya məşuqunun xətrinə qatlanmışdı.

– Görüşənədək! – dedi ona.

Minnətdarlıq hissiylə gülümsünən aşnası onu qucaqladı və soyuq tərzdə gözlərindən öpdü.

Amma bu təmas xanım Valterin ağılinı başından alındığından o:

– Deməli, görüşənədək! – dedi. Qadının yalvarış dolu baxışları isə yataq otağının yarıçıq qapısına dikilmişdi.

Jorj əliylə onu özündən araladı:

– Mən təcili getməliyəm, yoxsa gecikəcəyəm, – sözlərini işgüzar bir tərzdə mızıldadı.

Belə olanda qadın ayrılıq busəsi üçün dodaqlarını ona uzatdı, amma kişi onlara ötəri toxunmaqla məşuqəsinin, az qala, unutduğu çətirini ona uzadıb dedi:

– Gedək, gedək, artıq saat dördə işləyir.

İrəlidə gedən qadın yenə xatırlatdı:

– Sabah saat yeddiidə.

Kişi də təsdiqlədi:

– Sabah saat yeddiidə.

Sonra yolları haçalandı. Qadın sağa, Jorj isə sola döndü. Dü Rua bulvarının o biri başına qədər gedəndən sonra çox da tələsmədən Malzerba bulvarında dolaşmağa başladı. Şirniyyat dükanının önündən keçəndə nəzərləri büllur vazada qoyulmuş şəkərli şabalıdlara sataşdı. Özlüyündə «Bundan Klotilda üçün bir funt¹ alım», – deyə düşündü və məşuqəsinin xoşladığı bu şirniyyatdan aldı. Saat dörddə o, artıq gizli mənzilində oturub cavan məşuqəsinin yolunu intizarla gözləyirdi.

Qadın bir qədər ləngidi. Bu, ərinin bir həftəliyinə evə dönüşüylə bağlı imiş. O, aşinasına təklif elədi:

¹ Funt – 409,5 qrama bərabər çəki vahidi



– Sabah şam yemeyinə bizə gəl. Ərim səni görmeyinə çox şad olar.

– Yox, sabah mən şefimgilə dəvət almışam. İndi işimiz başdan aşır – xeyli siyaset və maliyyə məsələsini müzakirə etməliyik.

Qadın şlyapasını çıxartdı. Sonra isə sinəsini məngənə kimi sixan korsajının düymələrini açdı.

Baxışlarıyla buxarının üstündəki paketi göstərən kişi dilləndi:

– Sənin üçün şəkərli şabalıdlar almışam.

Qadın sevincək əl çaldı:

– Nə yaxşı! Ay səni, mənim əzizim!

Paketdəki şirnidən dadan qadın dedi:

– Məcundur! Qorxuram ki, bir azdan bunlardan sənə heç nə qalmasın.

Sonra Jorju ehtiraslı və şux baxışlarla sözüb əlavə elədi:

– Deməli, sən mənim bütün şakərlərimi anlayışla qarşılıyırsan, eləmi?

Bala-bala şabalıd yeyən qadın elə hey paketin içində nəzər salırdı ki, oradakının bitmədiyindən əmin olsun. Sonra təklif elədi:

– Bura bax, sən gəl kresloda otur, mən də sənin ayaqlarının dibində xumarlanaraq şirnilərimi dadım. Belə özümü daha rahat hiss edəcəyəm.

Gülümsəyərək razılaşan kişi oturdu və az əvvəl xanım Valter kimi bu məşuqəsini də dizləri arasına aldı.

Hər dəfə ona nə isə demək istəyən Klotilda başını qaldırmalı olurdu. Ağzı məşğul olan qadın deyirdi:

– Bilirsən, əzizim, bu gecə səni yuxuda gördüm: guya, səninlə bir dəvənin belində harayasa uzaq bir səyahətə çıxmışıq. Dəvənin iki hürgücü var və hərəmiz birində oturmuşuq: sən birində, mənsə digərində və beləcə səhra ilə irəliləyirik... Özümüzlə götürdüyüümüz kağıza bükülü sendviçi və bir şüşə şərabı hörgüclərdə yol qət etməklə dadırıq. Amma nədənsə mənim canım sixılırdı, çünki dəvə belində başqa neyləmək olar ki? Həm də bir-birimzdən aralı olduğumuzdan mən dəvənin belindən enməyə can atırdım.

Kişi dilləndi:

– Elə mən də enməyə can atardım.

Qadının bu hekayəti Jorju necə məzələndirmişdi, o, Klotildanı zarafta tutur, onu atmacalarıyla çasdırmağa, çıxılmaz vəziyyətə

salmağa çalışırdı. Adətən, sevgililər arasında bu cür söhbətlər tez-tez baş verir. Yaşılı xanım Valterin dodaqlarından süzülən uşaq-sayağı hüdüləmələr Jorju cırmadığı halda, bunlar xanım de Marelín dilindən səsləndikdə necə də valehedici görünürdü ona.

Klotilda da onu «əzizim», «balası», «qoçum» adlandırırdı və bu sözlər onun dilində xeyli zərif, nəvazişli səslənirdi. Onunla görüşə qədər başqa məşuqəsinin eyni sözləri dilinə alması Jorju tövrdən çıxarıır, onda çıyrənmə hissi yaradırıdı. Görünür, bu nəvaziş dolu eyni sözlər üçün önəmli olan onların kimin dodaqlarından qopması idi. Bayaqli məşuqəsinin yaşına yaraşmayan hərəkətlərinə gülən Dü Rua əlinə gələcək yetmiş min frank barədə də düşünməyindən qalmırıldı. Barmağını dizinin dibindəki məşuqəsinin saçında gəzdərək o, gözlənilmədən onun sözünü kəsdi:

— Qulaq as, məstanım. Ərinlə bağlı sənə bir iş tapşırmaq istəyirəm. Mənim adımdan ona de, qoy günü sabah on min frank dəyərində Mərakeş istiqrazi alsın. Belə sənədin birinin dəyəri yetmiş iki frankdır. Yaxın üç ay ərzində bu satınalmadan altmışla səksən min frank arasında xeyir götürəcəyini ona vəd eləyirəm. Amma əlbəəl tapşır ki, bu barədə kimsəyə sırr verməsin. Mənim adımdan onu da ərinə bildir ki, Fransa hökuməti Tanjerə ekspedisiya göndərmək barədə qərara gəlib və buna görə də Mərakeş istiqrazlarına mütləq pul yatıracaq. Amma heç kəsə bu barədə bircə kəlmə də deməsin. Mən indicə sənə bir dövlət sırrı açdım.

Klotilda onu böyük diqqətlə dinləməkdəydi. Piçilti ilə:

— Təşəkkürlər, — dedi. — Elə bu axşam ərimə bunu çatdıraram və səni tam əmin edirəm ki, heç kəsə bu sırrı açmaz. O, güvənilən birisidir və sırr saxlamağı bacarır.

Klotilda şabalıdlarını yeyib bitirdiyi üçün paketi xışmalayıb buxarıya atdı və dedi:

— Hə, indi isə yatağa.

Skamyadan qalxmayan qadın aşinasının jiletinin düymələrini açmağa girişdi.

Amma sonra o, önə əyilərək düymənin başına dolanmış uzun saç telini iki barmağıyla dartıb qopardı.

Qəhqəhə çəkərək dedi:

— Bura bax! Madlenanın saçı ilişib düymənə. Ah, necə də sadıq ərsənmiş!



Gözlənilmədən qadın qaşqabağını salladı və ovcundakı incə teli diqqətlə süzməyə başladı.

– Yox, bu, Madlenanınkı deyil, bu qaradır, – deyə piçildadi.

Jorj hırtıldadı:

– Yəqin, qaravaşımın saçıdır.

Amma Klotilda onun jiletini bir xəfiyyə kimi araşdırmağındaydı: az sonra o, düymələrə sarılmış ikinci və üçüncü saçı da aşkara çıxartdı. Rəngi avazıyan qadın xəfifcə diksində və heyrətlə çığırdı:

– A-a! Yatağını paylaştığın qadın öz saçlarıyla sənin düymələrini sariylbmış!

Jorj da bu xəbərdən sarsıldı:

– Ola bilməz, canım, – deyə mızıldandı. – Sən ağılnı itirmisən.

Elə bu yerdə xanım Valter onun ağılına gəldi və hər şeyi anlayan Jorj əvvəlcə tutulsa da, sonradan hər şeyi zarafata salmağa cəhd elədi, çünki qəlbinin dərin guşələrində o, Klotildanın ona bəsləyə biləcəyi şübhələri haqlı sayırdı.

Axtarışlarını davam etdirən məşuqəsi yeni-yeni saç telləri tapır, onları açıb xalının üstüñə atırdı.

Təcrübəli bir qadın duyumu ilə o, işin nə yerdə olduğunu sezdiyindən getdikcə lap təbdən çıxırı. Qızgınlığından ağlamaq həddinə gələn Klotilda durmadan təkrarlayırdı:

– O, səni sevir... Bu yolla sənin özünlə onun bir parçasını aparmağını istəyirmiş... Xain!

Qəflətən qadının sinəsindən tükürpərdici və qəzəb dolu bir fəryad yüksəldi:

– A-a! A-a! O, ahil bir qadınmış... Bu da dümağ saç... A-a, deməli, sən artıq qoca qarılarda yatıb-durursan?.. Yoxsa sənə yaxşı pul verirlər?.. Boynuna al, buna görə sənə pul ödəyirlər, eləmi?.. Belə çıxır ki, daha mənə heç ehtiyacın qalmayıb?.. Elə isə, get o ağıbirçəklərinlə mazaqlaş...

Qadın yerindən sıçradı. Stulun başından korsajını götürüb tələsik geyinməyə başladı.

Jorj onu saxlamağa, çəşqinliq içində yola gətirməyə çalışdı:

– Elə deyil, Klo... Axmaq-axmaq danışma... Heç özüm də bunu anlamırıam... Bura bax, bir gözlə... yaxşı da, bir səbrin olsun!..

– Get, get o ağıbirçəklərinlə mazaqlaş... Get öz ağıbirçəklərinlə mazaqlaş... – deyə təkrarlayırdı məşuqəsi. – Onun saçlarından...

həm də bəyaz saçlarından özünə bir üzük də hazırlat... hər halda, başında o qədər saçı olar onun...

Əlüstü əynini geyinən qadın şlyapasını başına qoydu, tülünü üzünə saldı. Kişi ona sarı uzanmaq istəyəndə qadın ona var gücüylə bir şapalaq ilişdirdi. Oynaşı özünə gələnə qədər qadın qapını açıb gülə kimi çölə çıxdı.

Mənzilində yalqızbaşına qalan kişinin içində o kaftar qadına, ağbirçək Valterə qarşı sonsuz qəzəb hissi alovlandı. Hə-ə, bax bu sonuncu hoqqa sayəsində o, yaşılı məşuqəsini heç nəyə məhəl qoymadan başından rədd etmək üçün bir bəhanə tapmışdı.

Od tutub yananaqlarına bir ovuc su vurdu, sonra qisas planını götür-qoy üçün bayırı çıxdı. Yox, bunu o qadına bağışlamayacaqdı. Həm də heç vəchlə bağışlamayacaqdı!

Bulvarda gəzişərkən, o, bir zərgər dükanının vitrinində xronometr gördü: çoxdan bəri almağı arzuladığı bu əşyanın qiyməti min səkkiz yüz frank idi.

Qəflətən içində bir ümid şüası parladı: «Qoy o yetmiş min franka iyələnim, bax onda bunu alaram». Və xəyallara qapıldı: o, yetmiş min frankı nəyə xərcləyəcəkdi, görən?

İlk növbədə deputat olacaqdı. Sonra bu xronometri alacaq, birjadaki oyunlara qatılacaqdı... sonra isə... sonra isə...

Redaksiyaya heç getmək istəmirdi; Madlena ilə danışandan sonra Valteri görmək və məqaləsini yazmaq fikriylə evinə sarı üz tutdu.

Druo küçəsinə çatanda qəflətən ayaq saxladı: qraf de Vodreki yolu xamışlığı tamam unutmuşdu, o isə Şose-d'Anten səmtində olurdu. Gəzinti tempiyələ o, geriyə döndü, yol boyu xoş və könülaçan məqamlarla bağlı, əlinə keçəcək sərvətlə əlaqədar öz şirin xəyallar aləminə daldi. Bununla belə, o yaramaz Laroş və dılğır ağbirçək Valter barədə fikirlər də ona rahatlıq vermirdi. Klotildanın çıxartdığı o dəli-dolu səhnə isə onu zərrə qədər də narahat etmirdi, çünkü onun tezliklə yola gələcəyindən əmin idi.

Qraf de Vodrek'in yaşadığı binaya girib qapıcıdan soruşdu:

– Cənab de Vodrek'in durumu necədir? Eşitdim o xəstələnib?

Qapıcı dedi:

– Hə, cənab, qrafın durumu çox fənadır. Deyilənlərə görə, bugün-sabahlıqdır, çünkü podaqra artıq ürəyinə qədər yayılıb.



Dü Ruanın matı-qutu qurudu, nə edəcəyini də bilmədi. Vodrek ölüm ayağındaymış! Beynində bir sürü anlaşılmaz, həyəcanverici fikir axını yaransa da, o, bunların hamisini hər vəchlə özündən uzaqlaşdırmağa çalışdı. Nə dediyini özü də bilmədən mizildəndi:

– Təşəkkür edirəm... mən sonra ona baş çəkərəm...

Sonra çıxıb bir ekipaja oturmaqla evinə yollandı. Madlena artıq evdəydi. Təngnəfəs halda onun otağına daxil olan kişi birnəfəsə bunları xəbər verdi:

– Deyəsən, heç xəbərin yoxdur? Vodrek can verir.

Madlena oturub bir məktub oxuyurdu. Bu sözləri eşidincə, baxışlarını ərinə zilləyərək, düz üç kərə ard-arda eyni suali təkrarladı:

– A-a? Nə dedin elə?.. Nə dedin elə?.. Nə dedin elə?..

– Dedim ki, Vodrek can verir. Podaqra artıq ürəyinə qədər işləyib. – Sonra əlavə elədi: – Sən neyləməyi düşünürsən?

Madlenanın rəngi kağız təki ağardı, yanaqlarında səyrimə peyda oldu. Ayağa qalxıb əlləriylə üzünü örtdü və zülüm-zülüm ağladı. Acı xəbərdən necə sarsılmışdısa, bir müddət heykəl kimi donub-qaldı, az sonra ciyinlərinin titrəməsiylə səssiz göz yaşları axıtmaya başladı. Gözlənilmədən özünü ələ alan qadın göz yaşlarını sildi:

– Mən getməliyəm... ona baş çəkməliyəm... Nə vaxt dönəcəyimi bilmirəm, amma sən məndən ötrü narahat olma... məni gözləmə...

Kişi etiraz eləmədi:

– Yaxşı. Get.

Bir-birinin əlini sıxdılar. Tələsdiyindən əlcəyini otaqda unudan qadın bayırı çıxdı.

Jorj yeməyini yeyəndən sonra məqalə yazmağa girdi. İş əsnasında o, nazirin göstərişlərini əsas götürür və Mərakeş ekspedisiyasının baş tutmayacağrı qənaətinə oxucuların özlerinin gəlməsinə çalışırıldı. Bitirdiyi yazını redaksiyaya aparıb, şəflə bir neçə dəqiqə söhbatləşdi. Sonra papirosu ağızında, səbəbini özünün də bilmədiyi xoş əhvalla evinə tərəf üz tutdu.

Arvadı hələ gəlməmişdi. Yerinə uzanıb yuxuya getdi. Gecəyarıya doğru Madlena qayıtdı. O dəqiqə yuxudan oyanan Jorj durub yatağında oturdu.

– Nə xəbər var? – deyə soruşdu.

İndiyədək arvadını heç vaxt belə solğun və qanıqara görməmişdi. Qadın piçıldadı:

– Keçindi.

– A! Bəyəm o... səninlə bir kəlmə də kəsmədi?

– Bir kəlmə də. Mən onu görəndə artıq huşu başında deyildi.

Jorj fikrə getdi. Dilinin ucunda xeyli sual dolaşsa da, hələlik, onları səsləndirməyə gərək duymadı.

– Yixil yat, – dedi.

Qadın könülsüz halda paltarını soyundu və yorğanın altına girib, ərinə sıçındı. Kişi soruşdu:

– Qohumlarından bir kimsə var idi barı orada?

– Bir kuzeni vardi.

– A! Həmin kuzeni tez-tezmi ona baş çəkirdi, görən?

– Heç vaxt baş çəkməyib. Görüşmədikləri on il varmış.

– Qohum-əqrəba qismindən başqa kimi-kimsəsi vardi onun?

– Yox... Düşünmürəm ki, ola.

– Deməli... bütün mirası kuzeninə qalacaq?

– Nə bilim.

– Vodrek çoxmu zəngin idi?

– Hə, çox zəngindi.

– Onun, təxminən, nə qədər pulu ola bilərdi, səncə?

– Dəqiq deyə bilmərəm. Haradasa, bir və ya iki milyon civanında olardı.

Kişi daha heç bir sual vermədi. Madlena şamı söndürdü. Göz-görməz zülmətdə yanaşı, sükut içinde uzanmışdılar. Hər ikisi fikirli və yuxusuz idi.

Dü Rua artıq yatıb gözünün çimirini almışdı. Xanım Valterin danışdığı o yetmiş min frank ondan ötrü bir dəyər kəsb eləmirdi artıq. Birdən o, Madlenanın ağladığını sezdi. Bunu dəqiqləşdirməkdən ötrü xanımına səsləndi:

– Yatmışan?

– Yox.

Ağladıği üçün qadının səsi titrəyirdi.

– Sənin nazirinin bizi barmağına doladığını söyləməyi unutdum bayaq.

– Necə yəni?



Sonra kişi Valter ilə Laroşun niyyətləri barədə bütün bildiklərini yerli-yataqlı şəkildə xanımına danışdı. Sözünü bitirdikdə Madlena xəbər aldı:

– Sən bunu haradan öyrəndin?

Jorj dedi:

– İzninlə bunu da açıb-ağartmayım. Sənin də öz bilgi qaynaqların var və mən onlar barədə heç vaxt, heç nə soruşmuram. Mən də öz mənbələrimi gizli saxlamağı tərcih edirəm. Amma xəbərin mötəbərliyinə heç şəkk-şübhə ola bilməz.

Qadın piçıldadı:

– Hə, bu mümkünkündür. Onların bizdən gizli nə isə bir qazan qaynatlığından onsuz da şübhələnirdim.

Jorjun yuxusu ərşə çəkilmişdi. Xanımına sarı uzanıb ehmalca onun qulağından öpdü. Qadın sərt hərəkətlə onu itələdi:

– Yalvarıram sənə, məni rahat burax! İndi məzələnəcək halim yoxdur.

Kişi mütililiklə üzünü divara sarı çevirib gözlərini yumdu və bir-təhər yuxuya getdi.

VI

Kilsə başdan-ayağa qaralara bürünmüdü. Giriş qapısındaki iri lövhənin üzərindəki tac şəkli oradan keçənlərə zadəgan birisinin dəfn olunacağını bildirirdi.

Dua mərasimi yenicə bitmişdi. İştirakçılar tabutun və qraf de Vodrekin kuzeninin yanından keçməklə dağılışırdılar. Kuzen baş əyməklə hamının əlini sıxırdı.

Jorj ilə Madlena birlikdə evə tərəf yola düzəldilər. Hər ikisini nə isə yamanca qayıtlırsa da, hələlik, susurdular.

Sanki, öz-özünə fikir yürüdürülmüş kimi, Jorj bu sükutu pozdu:

– Amma bu çox qəribədir!

Madlena:

– Nəyi deyirsən, dostum? – deyə soruşdu.

– Vodrekin bizə miras kimi heç nə qoymaması.

Madlena qəflətən pörtdü, sanki, pənbə bir tül qadının kağız kimi dümağ boynunu və üzünü örtdü.

O soruştı:

– Yeri gəlmişkən, mərhum bizə niyə nələrisə miras qoymalıydı axı? Buna onu məcbur edən heç nə yox idi.

Azca susub əlavə elədi:

– Yəqin ki, onun vəsiyyətnaməsi hansısa notariusda mühafizə olunur. Ona görə də, hələlik, bir şey söyləmək erkəndir.

Jorj bu fikirlə razılışdı:

– Hə, haqlısan. Belə götürəndə, o, bizim – yəni həm sənin, həm də mənim yaxın dostumuz idi. Həftədə iki kərə evimizdə şam yeyərdi, istədiyi vaxt qapımız üzünə açıq idi. Bizdə özünü evindəki kimi, bəlkə də, daha rahat hiss edərdi. Səni doğma ata məhəbbətiylə sevirdi, öz ailəsi yox idi: nə oğul-uşağı, nə bacı-qardaşı vardı. Bircə o kuzenindən başqa heç kəsi yoxdu. Kuzeni də heç doğma deyilmiş. Hə, yəqin ki, vəsiyyətnaməsi var. Bizə karlı bir miras qoyacağını mən də sanmiram, amma bizi sevdiyinin, barəmizdə düşündüyüünün, ona xeyli dərəcədə bağlı olduğumuzun sübutu kimi bizə də xatırə mahiyətində nə isə bir şey qoymalıydı, hər halda. Dostluğumuzdan yadigar kimi, hər halda, bizim də ondan nə isə ummaq haqqımız var.

Düşüncəli şəkildə:

– Yəqin ki, əslində, o, bir vəsiyyətnamə qoyub gedib, – deyən qadının səsində nə isə bir laqeydlik sezildi.

Evə çatanda qulluqçu Madlenaya bir məktub uzatdı. Məktubu oxuyub ərinə ötürdü.

«*Notarius Lamanerin kontoru,
Vogez küçəsi, 17.*

Hörmətli xanım,

*Çərşənbə axşamı, çərşənbə və ya cümbə axşamı şəxsən
sizinlə bağlı bir məsələdən ötrü saat iki ilə dörd arasında ofi-
simə təşrif buyurmağınızı rica etməkdən şərəf duymaqdayam.*

Saygılılarla,

Lamaner».

Bu dəfə Jorj xəcalətindən pörtdü:

– Yəqin, bu, o dediyimiz məsələdir. Amma qəribə olan burasıdır ki, notarius rəsmi ailə başçısı kimi mən qala-qala, səni ora dəvət edir.

Əvvəlcə qadın bu irada cavab verməyib, azca düşünərək dilləndi:

– İstəyirsənsə, oraya elə indicə, birlikdə gedək.



– Hə, çox istəyirəm.

Qəlyanaltıdan sonra onlar birlikdə notariusun yanına yollandılar.

Lamanerin kontoruna daxil olduqları an oradakı böyük məmur cəld yerindən qalxdı və hədsiz hörmət-izzətlə bu ər-arvadı öz şefinin yanına ötürdü.

Notarius gödərək bir adam idi: həm tösbərək idi, həm də yup-yumru. Kürəni xatırladan başı digər kürə kimi bir cüt xırda ayaq üstə qərarlaşan bədəninə calaq olunmuşdu və bu ayaqlar elə qısa idi ki, elə onları da bir mənada kürə kimi qəbul eləmək olardı.

Onlara baş əyən bu adam müştərilərinə kreslolarda yer göstərəndən sonra Madlenaya üz tutdu:

– Qraf de Vodrekin vəsiyyətnaməsində sizinlə bağlı məqamlarla tanış olmanızdan ötrü, xanım, sizi buraya dəvət eləmişəm.

Özünü saxlaya bilməyən Jorj donquldandı:

– Elə belə də bilirdim.

– İndi mən bu qısa məzmunlu sənədi sizə oxuyacağam.

Qovluqdan sözügedən vəsiyyətnaməni çıxaran notarius mətni oxudu:

«Mən – aşağıda imza edən, Pol-Emil-Sipriyen-Qontran qraf de Vodrek, ağlım-huşum üstündə ikən tərtib olunan bu sənədlə öz son iradəmi ifadə edirəm.

Ölümün bizləri istənilən məqamda yaxalaya biləcəyini nəzərə alaraq, mən notarius Lamanerin mühafizə edəcəyi bu vəsiyyətnamənin tərtibini məqsədə uyğun saydım.

Birbaşa varislərim olmadığından mən bütün sərvətimi, yəni altı yüz frank dəyərində hissə sənədlərimi və təxminən, beş yüz min dəyərində daşınmaz əmlaklı, hər hansı şərt və öhdəlik qoymadan, xanım Kler-Madlena Dü Ruaya miras qoyuram. Ondan yeganə xahişim isə mərhum dostunun ona sədaqətinin, dərin saygısının və bağlılığının nişanəsi kimi bu mirası qəbul etməsidir».

Notarius yekunlaşdırıldı:

– Elə bu. Bu vəsiyyətnamə ötən ilin avqustunda tərtib olunub və daha öncə, yəni iki il əvvəl xanım Kler-Madlena Forestyenin adına tərtib olunan eyni məzmunlu sənədi qüvvədən salmaqdadır. Birinci vəsiyyətnamə də məndədir və eğer mərhumun qohumları etiraz edərsə, o halda qraf de Vodrekin son iradəsinin dəyişməz qaldığını sübuta yetirmək üçün ondan yararlana bilərik.

Rəngi kətan kimi ağaran Madlena key kimi oturmuşdu. Jorj isə əsəbi halda bigını bururdu.

Bir qədər susandan sonra notarius dedi:

– Əlbəttə, sizin razılığınız olmadan xanımınız bu mirası qəbul edə bilməz.

Dü Rua yerindən qalxdı və quru tərzdə:

– Bu barədə düşünməliyəm, – dedi.

Məmnunluqla dişlərini ağardan notarius təzim elədi:

– Sizi başa düşürəm: durumun birmənalı olmaması sizi tərəddüdlərə sürükləyir. Onu da diqqətinizə çatdırımlıyam ki, bu səhər qraf de Vodrekin vəsiyyətnaməsinin mətniyələ tanış olan kuzeni ona bu mirasdan yüz min frank veriləcəyi təqdirdə dayısının vəsiyyətnaməsinə qarşı etiraz etməyəcəyini bildirdi. Mənə qalsa, vəsiyyətnamədə mübahisəli hər hansı məqam yoxdur, amma bununla bağlı məhkəmə açıllarsa, xeyli qalmaqla yaşanacaq. Yəqin ki, siz də bunu istəməzsiz, çünki toplum hər şeyi və həmişə arzuolunmaz yönə yozmağa can atır. Bunları nəzərə almaqla, siz bütün məqamlarla bağlı öz qərarınızı mənə şənbə gününə qədər açıqlaya bilərdinizmi?

Dü Rua başıyla təsdiqləyərək dedi:

– Danışdıq.

Notariusa süni bir təzim edən Jorj söhbət əsnasında ağızına su alıb oturan xanımına yol verdi. Notariusun təbəssümü qəfil yox olduğu üçün bayra çıxan Jorj özünü qüruru qırılmış birisi kimi hiss elədi.

Evə girən Dü Rua qapını arxasınca zərbələ çırpdı, şlyapasını çarpayının üstünə tulladı.

– Sən Vodrekin məşuqəsi olmusan?

Üzündəki tülü qaldırmayan qadın cəld geri qanıldı:

– Mənmi? O-o!..

– Hə, sən. Əgər birisi bütün sərvətini yad qadına vəsiyyət edirsə, deməli, həmin xanım onun...

Bədəni uçunan Madlena şəffaf parçaya taxılmış sancağı açmağa cəhd göstəirdi həmin an.

Bir saniyə susan qadın həyəcandan qırıq-qırıq gələn bir səslə dilləndi:

– Yetər... yetər artıq... Sən ağılini itirmisən... Bəyəm sən... sən... deyildin... onun sənə... nə isə bir şey miras qoyacağını təxmin edən?



Qadının böyründə duran Jorj müttəhimi nədəsə suçlamaq üçün uyğun bir məqam güdən müstəntiq kimi onun üzündəki ifadəyə göz qoyurdu. Hər sözü ayrıca tələffüz etməklə o, danışmağa başladı:

– Hə... Vodrek mənə nə isə vəsiyyət edə bilərdi... mənə, yəni sənin ərinə... mən onun dostuydum... amma sənə, mənim arvadıma isə yox... Həm kübar ədəb-ərkanı, həm də... ictimai rəy baxımdan bu iki məqam arasında çox böyük fərq var...

Madlenanın baxışları ərinin parıldayan gözlərinə dikilmişdi. Bu baxışlar son dərəcə diqqətli olmaqla yanaşı, həm də qəribə təsir bağışlayırdı adama: adətən, insan şüurunun hələm-hələm nüfuz olunmayan dərin guşələrinə dalmaq istəyənlər belə baxırlar və həmin guşələr diqqətimizin, iradəmizin öz ixtiyarımızda olmadığı çox qısa anlarda, qəlbimizdəki gizli niyyətlər pərdəsiz qalanda üzə çıxır.

Sözlərini ölçüb-biçən qadın ağır-agır dilləndi:

– Hər halda, mənə elə gəlir ki, əgər... bu cür böyük miras sənə verilsəydi, elə bu da başqalarına eyni dərəcədə qəribə görünəcəkdi.

Əri sərt tərzdə soruşdu:

– Görəsən, o niyə elə?

– Çünkü... – qadın tutulsa da, tez sözünün ardını gətirdi: – Çünkü sən ondan ötrü, sadəcə, mənim ərim idin və əslinə qalanda o, sənə çox az bələd idi... mən isə onun köhnə dostuydum... sən yox, məhz mən... elə ona görə də hələ Forestye həyatda ikən imzaladığı ilk vəsiyyətnamədə də mirasçı kimi məni göstəribmiş.

İri addımlarla otaqda var-gel edən Jorj dilləndi:

– Sən bu mirasdan imtina etməlisən.

Xanımı soyuqqanlı şəkildə:

– Yaxşı, – dedi, – amma o halda şənbə gününü gözləmədən biz bu xəbəri elə indi də Lamanerə xəbər verə bilərik.

Kişi onun önündə ayaq saxladı və onlar daha bir neçə dəqiqəlininə göz-gözə baxdilar. Həmin anlarda hər ikisi qarşısındakının ürəyində, beynində uyuyan niyyətləri oxumağa, anlamağa çalışırıdı. İkisinin də baxışlarında gizlənən lal suallar qarşı tərəfin vicdanını olduğu kimi görməyə can atırdı. Bunu böyür-böyürə yaşasalar da, bir-birinə yad iki carlinin dərin mücadiləsinə bənzətmək olardı. Daim bir-birini güdən, bir-birindən şübhələnən və ehtiyatlanan bu iki məxluqun lili bağlamış qəlbi qarşı tərəf üçün həmişəlik qapalıydı çünkü.

Səsini çox da qaldırmayan kişi onun üstünə çımxırıldı:

– Bura bax, Vodrekin məşuqəsi olduğunu etiraf etməyin daha doğru olardı.

Qadın ciyinlərini çəkdi:

– Mənasız sözlər danışırsan... Vodrek mənə hədsiz dərəcədə, çox bağlı birisiydi... bunun arxasında başqa heç nə... və heç vaxt olmayıb...

Kişi ayağını yerə çırpdı:

– Yalan deyirsən. Bu, mümkün deyil!

Qadın sakit tərzdə etiraz elədi:

– Amma bu məhz belədir ki var.

Təkrar otaqda var-gələ başlayan kişi yenə ayaq saxladı:

– Elə isə de görüm, bəs niyə o, bütün sərvətini məhz sənə vəsiyyət eləyiб?..

Təmkinini pozmayan Madlena dişlerini qicayaraq dedi:

– Cavab çox bəsittir. Sən özün deyirdin ki, onun bizdən, daha doğrusu, məndən başqa heç bir dostu yoxdur. Məni isə o, uşaqlarımdan tanıydırdı, çünkü anam onun qohumlarıyla iş ortaşıydı. Buna görə də qraf vaxtaşırı evimizdə olurdu. Birbaşa varisi olmadığını görəndə, yəqin ki, onun yadına mən düşmüşəm. Məni ülvü hissərlə sevdiyini də istisna etmirəm. Amma istənilən qadın bu cür sevginin hədəfi ola bilər axı! Bəlkə də, özünün son iradəsini qələmə alarkən bu məhrəm və çox gizli duyğular onun qulağına mənim adımı piçildiyibmiş? Bunda qəribə nə var axı? Hər bazar ertəsi o, mənə çiçək gətirərdi və sən onda buna heç başqa gözəl baxmındın da. Məsələn, sənə o, çiçək-filan gətirmirdi, deyilmə? İndi də məlum olub ki, o, eyni səbəb üzündən və başqa varisi tapa bilmədiyindən öz malını-mülküնü mənə vəsiyyət eləyiб. Əksinə, əgər o, bunları sənin adına qoyub getsəydi, bu, daha qəribə görünərdi. Niyə belə etməliydi ki? Sən onun nəyi idin axı?

Qadının ifadə tərzi elə təbii və sakit idi ki, Jorj tərəddüdə qapıldı:

– Hər şeyə rəğmən, bu şərtlərdə biz mirasdan imtina etməliyik, yoxsa qürurumuz sarsılar, dedi-qodular baş alıb gedər, hamı məni elə salar və gülər. İş yoldaşlarının onsuz da məni görən gözü yoxdur, məni sancmaq üçün elə bir himə bənddirirlər. İndi mən hər kəsdən daha artıq dərəcədə öz adımı, şərəfimi qorunmaliyam.



Böhtançıların onsuz da oynasın saydıqları birisindən sənin belə bir miras almağına mən yol verə bilmərəm. Bəlkə də, Forestye bununla razılaşardı, mən isə yox.

Madlena mütiliklə dedi:

– Yaxşı, əziz dostum, bir milyonumuz əskik olmaqla biz onsuz da heç nə itirmirik.

Jorj hələ də otaqda var-gelindən qalmır və düşündüklərini dilə gətirdi: dediklərini, guya, birbaşa xanımına ünvanlamamış kimi görünən də, əslində, bütün söylədikləri məhz ona aid idi:

– Hə, bir milyon əskik!.. Qoy belə olsun... Neyləmək olar?.. Vəsiyyətnaməsini bu şəkildə tərtib edəndə, bəlkə, heç o özü də mövcud ədəb-ərkana, əxlaqa necə zidd davrandığının fərqində olmayıb. Bu yolla məni necə alçaq və gülünc duruma saldığı heç ağılna da gəlməyib. Halbuki əsas məsələ yozumlardadır... Əgər mirasın yarısını mənə qoymuş olsaydı, bu işdə heç bir dügün yaranmazdı.

Kişi keçib əyləşdi, ayağını ayağının üstə aşındı, adətən, gərgin düşüncə, həyəcan və dilxorluq keçirdiyi anlarda elədiyi kimi biğinin uclarını burmağa girişdi.

Madlena isə ara-sıra məşğul olduğu tikməsini əlinə aldı və yumaq açaraq dedi:

– Mən bir kənara çəkilirəm. Qərarı sən ver.

Üzün müddət susan kişi sonra inamsız halda sözə başladı:

– Vodrekin təkcə səni özünə varis seçməsini və bununla razılaşmağımı camaata başa salmaq mümkün deyil. Mövcud şərtlərdə mirasa sahib çıxsaq, onda sənəddəki imzan sənin... zinakarlığını, mənim isə yumşaqlığını, xoşqeyrətliliyimi sübuta yetirəcək... Buna razılıq verməyimiz ancaq belə yozula bilər, bildin? Ona görə də fərasətli bir gediş, bir çıkış yolu düşünüb tapmalıq ki, bu işə abırlı don geydirək. Məsələn, onun öz irsini bizim, yəni ərlə-arvadın arasında bərabər bölüşdürməsi barədə şayıələr yaya bilərik.

Madlena söhbətə qoşuldu:

– Əgər əlimizdə imzalı vəsiyyətnamə varsa, bunu necə edəcəyimizi, düzü, ağılma heç siğışdırıa bilmirəm.

– Oho, bu, çox asandır! Sən mənim adıma bağışlama sənədi imzalayaraq, sözügedən mirasın yarısını mənə həvalə edə bilərsən. Övladımız olmadığından buna qarşı heç kəs etiraz edə bilməz. Bu yolla biz bədxahlarımızın ağızını tixayarıq.

Qadının səsində yenə də səbirsizlik çalarları duyuldu:

– Amma əlimizdə Vodrekin imzaladığı sənəd ola-ola bədxahlarımızın ağızını necə yuma biləcəyimizi heç cür təsəvvürümə gətirmirəm.

Jorj özündən çıxdı:

– Nə dilbiləməzsən! Axi kim bizi məcbur edir ki, bu vəsiyyətnaməni ona-buna göstərək və ya divardan asaq? Hamiya deyərik ki, qraf de Vodrek öz sərvətini bizim aramızda bərabər bölübüş... Vəssalam... Onu da unutma ki, mənim iznim olmadan sən bu mirası qəbul edə bilməzdin. Odur ki mən bu işəancaq bir şərtlə razılıq verirəm – mirası bölmüşəcəyik, əks halda, mən aləmin dilinə-ağızına düşəcəyəm.

Qadın bir daha onu sınaycı nəzərlərlə süzdü:

– Necə istəyirsənsə. Mən razıyam.

Bayaqdan bu cavabı gözləyən Jorj durub otaqda bir az da var-gel elədi. Deyəsən, şübhələrin caynağından, hələlik, qurtulmamışdı və bu yolla xanımının nüfuzedici baxışlarından yayınmağa çalışırıdı.

Jorj dedi:

– Yox... Yox, yox və bir daha yox... Yaxşısı budur, gəl mirasdan tamamilə imtina edək... Bu daha doğru... daha abırılı... və ləyaqətli yoldur... Əgər belə etsək, başqalarına bizi qaralamaqdan ötrü heç bir şans vermərik. Hətta ən bədxah adamlar da addımımızda ittiham ediləsi bir şey tapmazlar.

O, Madlenanın öündə ayaq saxladı.

– Odur ki, əzizim, istəyirsənsə, mən Lamanerin yanına təkbaşına gedib durumu anlatmaqla bərabər, həm də onunla məsləhətləşim. Nədən çəkindiyimi ona da açıb söyləyim və bizim dedi-qodudan yayınmaq üçün mirası yarı bölmək istədiyimizi bildirim, çünki mirasın tən yarısının mənə çatacağı təqdirdə heç kəs bize kəc baxa bilməz. Bu isə mənim bütün aləmə: «Xanımım bu mirasdan ona görə imtina eləməyi ki, onu əri də, yəni bu qadının qeyrətini çəkən yeganə şəxs kimi mən də qəbul etmişəm» deyə car çəkməyimə bərabər olacaq. Əks halda, möhkəm qalmaqal qopacaq.

Madlena buna sakit səslə və qısaca cavab verdi:

– Necə istəyirsənsə.

Amma əri yenə də uzun-uzadı açıqlamalara gərək duydu:

– Hə, bax miras məhz bu şəkildə bölüşdürülsə, hər şey hamiya gün kimi aydın olacaq. Onun qoyduğu vəsiyyətnamədən bu məna



çıxır: «Mən həyatda ikən onlardan birini özümə daha məhrəm sayırdım, ölümümlə də heç nə dəyişmədi». Biz bunu rədd edib, elə davranışlıyıq ki, guya, aramızda hər hansı ayrı-seçkilik etməyən bir dostumuzdan ortaq miras almışıq. Halbuki onun xanımına daha çox mehr saldığı heç kəs üçün sərr deyildir. Amma mirası bu cütlüyü qoymaqla, o, qadınla olan məhrəmliyinin sırf platonik xarakter daşıdığını vurğulamış sayılıcaq. Bu fikir onun ağlına gəlseydi, inan mənə, bəlkə də, o mehrz belə də edərdi. Amma bunu fəhm edə bilmədiyindən o, belə səhlənkar sənədə imza atıb. Onun hər həftə sənə çiçək gətirməsini çox haqlı olaraq vurğuladın. Özünün sənə bu son hədiyyəsini edəndə də o, görünür, bunun nəticələrini heç götür-qoy etməyibmiş...

Qadın onun sözünü kəsdi:

- Bu məsələni çözdük, – onun səsində xəfif cırnama sezilirdi.
- Hər şeyi də anladım. Bu qədər təfərruat açıqlayaraq çənə yormağına ehtiyac qalmadı. Haydi, dur get notariusa.
- Bax, bunda haqlısan, – deyərək pörtən kişi şlyapasını götürdü, qapıdan çıxanda bir daha xanımına səsləndi: – Onun kuzenini də əlli min franka razı salmağa çalışacağam. Razısan?

Madlena hökmlü tərzdə dilləndi:

- Xeyr. Ona istədiyi məbləği ver, getsin; yəni yüz min frank. Məbləği də mənim payımdan çıxarsan.

Kişi xəcalətə qapıldı:

- Yox, canım, gəl onu da bərabər paylaşaq. Əgər ona adama əlli min versək, onda düz bir milyon frankımız qalar. Tezliklə görü-şənədək, quzum, – Jorj əlavə elədi.

Notariusun yanına gedən Jorj, guya, xanımının təklif elədiyi bu variantı ona anlatdı.

Səhərisi gün ərlə arvad arasında tərtib olunan bağışlama müqaviləsinə əsasən, Madlena Dü Rua beş yüz min frankı ərinə həvalə elədi.

Bayırda gözəl hava vardi. Kontordan çıxanda Jorj Madlenaya bir az gəzişməyi təklif elədi. İndi o, özünü qayğılaş, diqqətli, həssas və uzaqqörən birisi kimi aparındı. Kefi-damağı çağ idi, ürəyi dağ boyda olmuşdu. Fikirli görünən qadının isə sir-sifətindən sərt ifadə çəkilib getmək bilmirdi.

Payızın yetərincə soyuq günlərindən biri idi. Yoldan ötənlər yeyin gedir, sanki, harayasa tələsirdilər. Gözünü-könlünü oxşayan

xronometrin satıldığı, tez-tez vitrini önünde ayaq saxladığı dükana apardı Dü Rua öz xanımını və dedi:

– İzninlə buradan sənə bir hədiyyə alım.

Xanımı könülsüz dilləndi:

– Necə istəyirsin.

Mağazaya girdilər.

– Nə istəyərdin: üzük, boyunbağı, yoxsa qolbağı?

Qızıl əşyaları və qiymətli qasıları görən qadının üzündəki süni soyuqluq əriyib getdi və vitrnləri zinət əşyaları ilə dolu olan bu məkan onda gözlənilməz bir maraq oyatdı.

Almaq eşqiylə gözləri yanan qadın dilləndi:

– Bax, bu, gözəl qolbaqdır.

Onun seçdiyi bənzərsiz zərgərlik əşyası olan qolbağının ayrı ayrı bölmələri fərqli qasılarla bəzənmişdi. Jorj soruşdu:

– Bu qolbağı neçəyə deyirsiniz?

Zərgərdən cavab gəldi:

– Üç min franka.

– Əgər iki min beş yüzə versəydiniz, götürərdim.

Bir qədər tərəddüdə qapılan zərgər dedi:

– Yox, cənab, verə bilmərəm.

– Qulaq asın, mən sizdən bir də min beş yüz franklıq o xronometri də alacağam və bu eləyəcək cəmi dörd min frank. Nağd ödəyirəm. Razınız? Əgər razi deyilsinizsə, özünüz bilin, o biri dükanlardan alaram.

Zərgər bir az nəm-nüm eləsə də, sonda deyilən qiymətə razi oldu:

– Siz deyən olsun, cənab!

Jurnalist öz ünvanını bildirəndən sonra dedi:

– Xronometrin üzərində baron tacının, onun altından isə mənim inisiallarım olaraq əl xəttiylə J.R.K. hərflərinin qravüra olunması barədə də göstəriş verərsiniz.

Bu sıfarişdən heyrətlənən Madlenanın dodaqları qaçıdı. Mağazanı tərk edərkən qadın incə bir nəvazışlə ərinin qoluna girdi, çünkü o, bir daha əmin olmuşdu ki, əri gerçəkdən güclü və fərasətli adamdır. İndi, yəni əlində pulu olandan sonra onun titul da ummağa haqqı çatırdı.

Zərgər onları təzim edərək yola saldı.

– Narahat olmayın, cənab baron, cümbə axşamına hər şeyi hazır edərik.



Vodevil teatrının yanından keçirdilər. Orada yeni tamaşa göstərilirdi. Dü Ruadan təklif gəldi:

– İstəyirsən, bu axşam teatra gedək? Həm də lojada yer tapmaq şərtiyələ.

Lojada yer tapıldı və onlar ora bilet aldılar.

Kişi təklif elədi:

– Bəlkə, bir restoranda yemək yeyək?

– Ola bilər, böyük həvəslə.

Kişi indi özünü bir ağa kimi hiss etdiyindən xəyalları qanadlanmışdı.

– Bəlkə, sabah birlikdə xanım de Marelgilə şam yeməyinə gedək? Eşitdiyimə görə, əri buradadır. Onunla görüşmək üçün lap burnumun ucu göynəyir.

Ər-arvad onlara baş çəkdilər. Məşuqəsi ilə küsdükdən sonrakı bu ilk görüşdən Jorj ehtiyatlanırdı. Ona görə də arvadyla ora getmişdi ki, ən azından, aralarında nəyi isə açıqlamaq məcburiyyəti doğmasın.

Yemək çox şən keçdi, həmin axşam gen-bol əyləndilər.

Jorj ilə Madlena evə dönəndə gec idi. Pilləkən qəfəsindəki qaz lampası da söndürüldüyündən jurnalist vaxtaşırı mumlu kibrit yanğırmaya məcbur oldu.

İkinci mərtəbədəki meydançada Jorjun yandırıldığı kibritin işığı güzgüdə əks olundu və bunun ardınca bu cütlüyün silueti bir anlığına zülmət fondan seçildi.

Adama elə gəldi ki, bu bir cüt xəyal qəfil peyda olduğu kimi, həmin andaca gecənin qoynunda əriyəcək.

İşiq daha da artsın deyə, əlini bir az da yuxarılara qaldıran Dü Rua özündənrazı halda qəhqəhə çəkərək bağırdı:

– Baxın ey, milyonçular gəlir!

VII

Mərakeşin işğalından iki ay ötərdü. Tanjeri ələ keçirən Fransa, Afrikanın Tripoliyə qədər uzanan bütün Aralıq dənizi sahilərinə iyələndiyindən işgal etdiyi bu ölkə ilə bağlı istiqrazlara vəsait yatırılmışdı.

Nazirlərdən ikisinin bu sayədə iyirmi milyona qədər qazanc götürdüyü və bunlardan birisinin Laroş-Matye olduğu, az qala, aşkar şəkildə dillərdə dolaşındı.

Valterin bir güllə ilə iki dovşan vurmasından isə bütün Paris danışındı: istiqrəzlərdən otuz-qırx milyon qazanan bu adam mis və dəmir filizi yataqlarından, habelə işğala qədər ucuz qiymətə satın aldığı və Fransa işgalinin sabahısı günü müstəmləkə şirkətlərinə satdığı iri torpaq sahələrindən isə daha səkkiz-on milyon götürmüştü.

Bir neçə günün içində bu adam dünyanın sayılan yöneticilərindən birinə, krallardan daha böyük imkanlara malik zənginlərdən birisinə çevrilmişdi. Adətən, belələrinin önündə hamı baş əyib susduğundan bu cür sərvət sahibləri içlərində qaynayan bütün yaramazlığı, həsədi və alçaq hissləri arxayınlıqla bu dünyaya püşkürə bilirlər.

Artıq bu adam cuhud Valter deyildi. Çoxlarının şübhə bəslədiyi bir bankın direktoru, nə məzhabə qulluq etdiyi bilinməyən qəzetiň naşiri, adı finldaqlarla bağlı şayılərdə hallanan deputat deyildi artıq o.

İndi o, zəngin bir yəhudi olan cənab Valter idi.

Və o, bunu hamiya əyani şəkildə sübüt etməyə can atırdı.

Fobur-Sent-Onoredə yerləşən və bağının bir ucu Yelisey düzünə çıxan ən dəbdəbəli malikanələrdən birinin sahibi olan Karlsburq knyazının maddi sıxıntılar içində çırpındığını öyrənən Valter bu mülkün bütün mebeli ilə, hətta bircə kreslosuna da toxunulmaması şərtiylə iyirmi dörd saat ərzində ona satılması təklifini irəli sürmüş, bunun qarşılığında üç milyon frank ödəməyə hazır olduğunu bildirmişdi.

Bu məbləğə şirnikən knyaz razılıq vermişdi.

Səhərisi gün Valter artıq yeni mülkünə köçməyində idi.

Amma bu ara onun ağlına başqa bir fikir gəldi. Bu cür ideyaancaq Parisi fəth etməyə niyyətli fatehin, məsələn, Bonapartın ağlına gələ bilərdi.

Həmin dönəmdə bütün şəhər əhli Jak Lenoblun komisyon dükanında satışa çıxarılan, macar rəssamı Karl Markoviçin İsa peyğəmbərin suyun səthində yeridiyini təsvir etdiyi tablosunun* seyrinə axışmaqda idi.

Tabloya heyran qalan sənət tənqidçiləri bir ağızdan bildirirdilər ki, bu əsər bizim yüzildə yaranan ən böyük sənət əsəri sayılmağa layiqdir.

Həmin şəkli beş yüz min franka satın alan Valter onu öz malikanəsinə getirmişdi: bu yolla o, ictimaiyyətin maraq dolu diqqətini yeni məcraaya, öz evinə sarı yönəltmiş, üstəlik, bütün Parisi özünə həsəd



aparmağa, onu pisləməyə və ya tərifləməyə, bir sözlə, özündən danışmağa məcbur eləmişdi. Sonra o, qəzetlərə elan verdi ki, Paris həyatının ən görkəmli simalarını yaxın günlərdə təşkil edəcəyi bir ziyaflətə çağırmaqla xarici rəssamın tablosunu onlara sərgiləyəcək: qoyma heç kəs bu sənət əsərinin gözdən uzaq yerdə saxlanması ona irad tuta bilməsin.

Əslində, onun evinin qapıları hamının üzünə açıq olacaqdı. Hami buyurub gəlsin. Sadəcə olaraq, girişdə dəvətnamə göstərmək tələb olunacaqdı.

Dəvətnamədə yazılmışdı: «Cənab və xanım Valterlər sizi dekabrin otuzunda, axşam saat doqquzla on arasında onlara təşrif buyurmağınızı və elektrik lampaları işığında rəssam Karl Markoviçin «Su üzərində yeriyən İsa peyğəmbər» tablosunu seyr etməyinizi rica edir».

Postskriptum qismində xırda hərflərlə «Saat on iki dən sonra rəqsələr olacaq» cümləsi yazılmışdı.

Deməli, istəyənlər gecə saatlarına qədər qala bilərdilər və Valterlər bunların içindən özlərinə yeni tanışlar seçəcəkdilər.

Bu qeydə diqqət yetirməyənlər kübarlara məxsus laqeyd və ya acgöz maraqla gəlib həm tablonu, həm mülkü, həm də onun sahiblərini saf-çürük edəndən sonra dağılışacaqdılar. Amma qoca Valter onu da əla bilirdi ki, az sonra həmin bu kübarlar yenə onun qapısına gələcəkdilər, çünki bunlar onun kimi az vaxtda zənginləşən digər yəhudilərin də evlərindən ayaq çəkmirdilər.

Bu tədbirdə əsas məqsəd – adları qəzet sütunlarından düşməyən titullu zadəganlara öz evinin yolunu tanıtməq idi və onların gələcəyinə şübhə yox idi, çünki ötən bir ay yarımda əlli milyon frank qazanmış bu adamı görmək istəyi haqlı idi: buraya gəlib qonaqlara nəzər yetirməklə onları sayacaqdılar, çünki bu İsrail oğlunun «İncil» mövzusunda yaradılmış tablonun seyrinə çağırmağa gərək duyduğu bu adamları, hər halda, görməyinə dəyərdi.

Sanki, o, demək istəyirdi: «Baxın, Markoviçin yaratdığı və «Su üzərində yeriyən İsa peyğəmbər» adlanan, xristian boyakarlığının incisi sayılan tablonu mən beş yüz min franka satın almışam və bundan sonra cuhud Valterin gözlərini oxşayacaq bu rəsm onun evini daim bəzəyəcəkdir».

Kübar cəmiyyətində, Jokey-klubun üzvləri və hersoq xanımları arasında bu ziyaflətlə bağlı uzun-uzadı müzakirələr getdi və belə

nəticə hasil oldu ki, bu dəvətə gedib-getməməkdə hər kəs sərbəstdir, yəni hamı oraya gedə bilər. Daha öncə bu kübarlar cənab Ptinin sulu boyalı rəsmlərinə də eyni həvəslə baxmışdır. Valterlərdəki tablo isə əsl sənət incisi idi və əgər ev sahibi onu görmək istəyənlərin üzünə cəmi bir gecəliyinə öz qapılarını açmışdısa, bəyəm belə fürsəti qaçırmış olardı?

İki həftə boyunca «Fransız hayatı» ictimaiyyətin marağını körükleməkdən ötrü hər gün öz səhifələrində dekabrın otuzuna planlaşdırılan o ziyaflət barədə hər hansı yazı verməyə çalışırdı.

Öz şefinin bu görünməmiş zəfəri Dü Ruanı yamanca cırnadırdı.

Halbuki xanımından beş yüz min frank qopardığı üçün özünü zəngin sayan Jorjun sərvəti onun əliylə milyonlara yiyələnən adamların varidatının yanında dəryada damla idi və o, hələ də lütün, əsl lütün birisiydi. Onun qəzəbdən güc alan həsədi günü-gündən alovlanırdı. Bütün dünya-aləmə acığını tutmuşdu: bu səbəbdən artıq o, Valterlərin evinə ayaq basmırıldı. Laroşun məsləhətinə uyan və ona Mərakeş istiqrazları alıran xanım Valterə və vaxtilə onun başını piyləsə də, əvvəlki kimi onun xidmətlərindən yararlanan, həftədə iki dəfə evindəki şam yeməklərinə qatılan nazirə nifrat bəsləyirdi o. Laroşa katiblik edir, dediklərini qeydə alır, gətir-götür işlərini görürdü, hər dəfə onun diktəsiylə yazı yazanda bu özündənrazi hərifin boğazını üzməkdən özünü güclə saxlayırdı. Hökumət üzvü kimi Laroş sən deyən nüfuz sahibi deyildi, nazir portfelini əlində saxlama səbəbinin isə onun içinin qızılı dolu olmasından qaynaqlandığını hər vəchlə gizlətməyə çalışırdı. Amma Dü Rua bu qızılın işıltısını, təsirini hər şeydə sezirdi: ala-yarımçıq bir vəkilin son vaxtlar danışlığında peyda olan çıyrəndirici çalarlarda, davranışlarındakı sırtlılıqda, ölçüsüz-biçisiz fikir yürütülməsində və özünə sonsuz güvənində ortaya çıxırdı bu.

Dü Ruanın evində Laroş əsl ağa kimi davranışındı və qraf de Vodrekin yerini tutmuşdu: həftənin bəlli günlərində şam yeməyinə gələn bu adam evin ikinci ağası kimi qulluqçulara buyruqlar verirdi.

Jorjun ona dözməyə daha dözümü qalmamışdı: bu hərifin yanında o, qəzəbini güclə cilovlayırdı, dişləməyə hazır, amma hələlik, buna cürəti çatmayan quduz it kimi davranışındı. Bunun əvəzinə bütün acığını Madlenadan çıxanda bunun səbəbini anlamayan qadın çıyılərini çekər, şıltaq uşaq kimi ona fikir verməzdi. Amma



onun daim qanıqara olması arvadının da gözündən yayınmamışdı. Madlena deyirdi:

– Səni heç cür anlaya bilmirəm. Hər işin yolunda getsə də, daim nədənsə narazisan.

Bu zaman o susaraq arxasını arvadına çevirirdi.

Əvvəlcə Jorj şefin düzənlədiyi ziyafətə getməyəcəyini, ümumiyyətlə, bundan sonra o özündənmüştəbeh cuhudun evinə qədəm qoymayacağını elan elədi.

Xanım Valter son iki ay ərzində hər gün ona məktublar göndərir, Jorjun təklif edəcəyi istənilən yerdə görüşə hazır olduğunu, aşnasının adına udduğu yetmiş min frankı ona vermək istədiyini bildirirdi.

Amma o, məşuqəsinin bu yalvarış dolu məktublarını yandırır, onları cavabsız qoyurdu. Jorj ortaq oyunlarındakı payından heç də imtina etməmiş, sadəcə, bu yolla qadının mənliyini ayaqlamaq, ona aşkar nifrətini bürüzə vermək istəyirdi. İndi hədsiz zəngin olan bu qadına o da özünün son dərəcə qürurlu birisi olduğunu göstərirdi.

Tablonun sərgilənəcəyi gün Madlena onu inandırmağa çalışdı ki, əgər Valterlərin ziyafətinə getməsə, bununla böyük bir yanlışa yol vermiş olacaq.

Dü Rua burnunun altda dedi:

– Əl çək yaxamdan. Mən heç yerə getməyəcəyəm.

Amma nahardan sonra qəflətən fikrini dəyişdi:

– Görünür, məcburən bu ziyafətə qatılacaqıq. Haydi geyin.

Bu xəbəri çıxdan gözləyən qadın dilləndi:

– On beş dəqiqəyə mən hazır olacağam.

Əyin-başını geyinərkən və hətta karetdə yola düzələndən sonra da Jorj deyinməyinə ara vermirdi.

Karlsburq malikanəsinin əsas girişindəki dörd künkdə yanın mavi rəngli elektrik fənərləri xırda kürələrdən ibarət idi. Yüksək artırmaya aparan pilləkənə misilsiz bir xalı sərilmüşdi. Hər pillədə dayanan və heykəli xatırladan xidmətçilərin əynində isə zərbaftalı geyim vardi. Dü Rua bunu görüb deyindi:

– Əcəb gözə kül üfürürler!

Açığından ciyinlərini çekən bu adamın içindəki həsəd getdikcə daha da alovlanırdı. Arvadı ona təpindi:

– Belə bir evin olana qədər döz və dilini dinc saxla.

İçəri keçib pişvazlarına yürüyən qulluqçulara öz ağır üst geyimlərini təhvıl verdilər.

Burada xeyli xanım və cənab toplaşmışdı, onlar da öz xəz geyimlərini çıxarırdılar. Piçitlər dolaşındı:

— Misilsizdir! Misilsizdir!

Geniş vestibülüün divarları Marsla Veneranın eşq macəralarını təsvir edən qobelenlərlə üzlənmişdi. Sağ və sol cinahlardakı nəhəng pilləkənler ikinci mərtəbədə birləşirdi. Döymə metaldan hazırlanmış məhəccərlər görəni valeh edirdi, onların çoxdan çəkilən və zamanla tündləşən qızılı elementləri pillələrin qırmızı mərməri fonunda bərq vururdu.

Zalların girişində bir cüt azyaşlı qız durmuşdu. Birisi pənbə, digəri isə mavi paltarda olan bu qızçıqazlar xanımlara çıçəklər paylayırdılar. Hami bunun çox gözəl düşünüldüyünü etiraf etməkdəydi.

Zallar artıq adamlı doluydu.

Xanımların çoxusu qapalı paltarlar geyinmişdi: görünür, bu yolla onlar ziyafətin adı və fərdi sərgidən seçilmədiyini vurgulamaq istəyirdilər. Özünü rəqsə hazırlayanlar isə dekolte paltarlara üstünlük vermişdilər.

Rəfiqələrinin əhatəyə aldığı xanım Valter ikinci zalda oturmuşdu və qonaq-qarəni qarşılıqla məşğul idi. Onu tanımayan qonaqların çoxusu isə otaqları müzey kimi dolaşır və ev sahiblərinə, ümumiyyətlə, məhəl qoymurdular.

Dü Ruanı görən ev sahibəsinin bət-bənizi ağardı: bir anlığına o, kişiye sarı getməyə cəhd etsə də, sonra özünü tox tutdu və kişinin ona yanaşmasını gözlədi. Kişi ona dəbdəbəylə təzim elədi, Madlena isə tərif və heyranlıq dolu sözlərlə ev sahibəsini söhbətə tutdu. Arvadını xanım Valterlə baş-başa buraxan Jorj kütləyə qarışdı, çünki bütün bu cah-calalı gözü götürməyənlərin burada yetərincə çox olacağını bildiyindən onların dediklərini duymaq keçirdi könlündən.

Bahalı parçalarla, italyan üslubunda tikmələrlə bəzədilmiş, ən müxtəlif üslublara və rəng çalarlarına malik Şərq xalıları ilə döşənmiş, divarlarından qədim rəssamların tabloları asılmış beş zal bir-birinə açılırdı. Qonaqların ən çox bəyəndiyi zal XVI Lüdovik üslubundakı, bir növ, buduarı xatırladan, divarları solğun mavi rəngli fonda pənbə qızılgüllərlə dolu ipək parça ilə üzlənmiş xırda



otaq oldu. Oradaki son dərəcə incə mebel dəsti də eyni parça ilə üzlənmişdi, taxta qisimlərə isə qızılı təbəqə çəkilmişdi.

Məşhur adamlardan hersoginya de Ferraçini, qraf və qrafinya de Ravenel, general knyaz d'Andremon, gözəllər gözəli markiza de Dün və teatrlardakı bütün ilk tamaşalara qatılan kübarlar indi Jorjun gözləri öündəydilər.

Kimsə birdən onun əlindən yapışdı. Gənc və şux bir səs onun qulağına piçıldı:

– Aha, axır ki, ələ keçdiniz, zəhləmgetmiş Əziz dost! Haralara qeyb olmusunuz belə, hə?

Buludu xatırladan saman saçların altından ona Süzanna Valterin kuklanınnı xatırladan gözləri dikilmişdi indi. Onu görən Jorj xeyli məmənun oldu və istiqanlılıqla əlini sıxdığı qızın üzrxahlıq eləməyə başladı:

– Heç imkan tapmirdim. Son iki ayda hədsiz məşğul olduğumdan heç yerə çıxmirdim, vallah.

Qız ciddi bir tərzdə dilləndi:

– Bu, yaxşı deyil, həm də heç yaxşı deyil. Bizim, yəni anamın və mənim siz necə sevdiyimizi bilə-bilə, bizi məyus etmisiniz. Şəxsən mən sizsiz həyatı təsəvvürümə gətirmirəm. Sizi görməyəndə qüssədən özümü asa da bilərəm. Bütün bunları indi ona görə açıq etiraf edirəm ki, bir daha həyatimdən qeyb olmayasınız. Əlinizi verin, «Su üzərində yeriyən İsa peygəmbər» i mən özüm sizə göstərmək istəyirəm. Tablo o başda, oranjereyanın arxasındadır. Şəkli görməzdən önce qonaqlar bütün zalları dolaşınlar deyə atam onu oradan asdırıb. Bu malikanəsinə elə heyrandır ki, heç ağlıñiza da gətirməzsınız!

Onlar kütlənin içiyə ağır-ağır irəliləyirdilər. Hami bu yaraşqılı kişiye və yanındakı incə-mincə qızın baxmaqdan ötrü geri qanlırdı.

Tanınmış bir rəssam özünü saxlamayıb:

– Əcəb cütlükdür! Necə də yaraşırlar! – dedi.

Jorj öz-özünə düşündü: «Əgər mən, həqiqətən də, fərasətli birisi olsaydım, bu qızla evlənərdim. Amma öz aramızdır, buna mane olacaq heç nə yoxdur. Bəs niyə bu fikir indiyədək ağılıma gəlməyiib? Necə olub ki, mən tam başqa birisiylə evlənmişəm? Ah, axmaq başım! Gərək əvvəlcədən hər şeyi ölçüb-biçəndən sonra hərəkətə keçeydim».

Həsəd, aşındırıcı bir həsəd hissi damla-damla onun canına, qanına işləyir, içindəki bütün xoş duyuları, bütün həyatını ağuya, zəhərə çevirirdi.

Suzanna dilləndi:

– Gerçek sözümdür, Əziz dost, bizə tez-tez gelin. Daha atam varıldığı üçün gen-bol şıltaqlıq edə, kefimiz istədiyi qədər məzə-lənə bilərik.

Amma kişi, hələlik, öz fikir aləmində idi.

– Hə də, indi siz ərə gedəcəksiniz! Özünüzə bir yaraşıqlı, amma bir az kasıblamış şahzadə tapacaqsınız və bir daha üzünüüzü görən cənnətlik olacaq.

– Yox, canım, hələ ki, tezdir! – deyə qız səmimi şəkildə etiraz etdi. – Mən ancaq könlümə yatan, həm də hədsiz dərəcədə kön-lümü oxşayan birisiylə ailə quracağam, çünki zənginliyim hər iki-mizə yetər.

İndi kişi yanlarından ötən adamların, yüksək kübar təbəqəsi təmsilçilərinin adlarını qızı kinayeli təbəssümlə və məzəli bir tərzdə sadalayırdı: bu adamların çoxusu özlərinin köhnədənqalma kübar titullarını Suzanna kimi zəngin iş adamlarının qızlarına satmaqla güzəranlarını təmin edirdi. Bəziləri xanımlarıyla yaşayan, digərləri isə yalqız, subay-soluq və pozğun həyat sürən bu adamlar ətrafdakılardan yalnız hörmət və izzət görürdülər.

Jorj deyirdi:

– Mərc gələrəm ki, bir altı ay sonra siz də belələrinin qarmağına keçəcəksiniz. Ya knyaz xanımı, ya markiza, ya da hersoginya olacaq və bundan dolayı, möhtərəm xanım, siz mənə ağayana tərzdə, qiyqacı baxacaqsınız.

Cırnayan qız əlindəki yelpicələ onun əlinə vurub and içirdi ki, yalnız sevib ərə gedəcək.

Kişi isə onu cırnadırdı:

– Ona baxarıq, onu görərik hələ, çünki bunu etməməkdən ötrü siz çox varlısınız.

Qız sözü dəyişdi:

– Amma siz də zəngin sayılırsınız, çünki miras almısınız.

Kişi üz-gözünü turşutdu:

– Söz tapdın da danışmağa! Aldığım iyirmi min frank renta indiki zəmanə üçün tumpulu sayıla bilər.



– Amma xanımınız da miras alıb.

– Hə. İkimizə cəmi bir milyon frankımız var. İlkə qırq min gəlir əldə edəcəyik. Bu pula adam heç könlü istəyən səfərə də çıxa bilməz.

Sonuncu zalda gözləri öündə iri bir qış bağçası, oranjereya açıldı. Burada saysız-hesabsız və uca tropik ağaclar, onların çetir-ləri altda isə nadir çiçəklər gözə dəyirdi. Ağacların yaşıl örtük'ləri arasından süzülən işq şüaları gümüşü rəngə çalırdı, nəm torpaq qoxusu hopan havada bitkilərin bihuşedici ətri vardi. Bu şirin və başgicəlləndirici rayihədəki qoxu çalarları adamı qıcıqlandırır, halsız edir, ona süni və naxoş bir əhval aşılıyır. Six əkilmış bir cüt kol sırasının ortasına sərilmış xalılar adama mamır örtüyünü xatırladırdı. Sol tərəfdə, palma budaqlarının günbəzvari çətiri altında Dü Rua ağ mərmərlə üzlənmiş hovuzu gördü. Hər küncündə iri, saxsından qu quşu heykəli olan bu hovuzda rahat çimmək olardı. Qu heykəllərinin aralı dimdiklərindən su fışqırırdı.

Dibi qızılı qumla örtülü olan hovuzda qırmızı rəngli iri balıqlar üzürdü. Domba gözləri və pulcuqlarının arasında mavi zolağı olan bu balıqlar Çindən gətirilən valehedici tikmələri xatırladırdılar adama: suda üzən naringiyə bənzəyən balıqların bəziləri üzsə də, digərləri qızılı qumun üstə donub durmuşdu.

Ürəyi sürətlə çırpınan Dü Rua bir an ayaq saxladı. Öz-özünə dedi: «Bax buna deyərəm səfa sürmək! Adam belə evdə yaşayardı. Bir başqaları üçün bu əlçatandırısa, bəs mən niyə buna can atmamalıyam ax?» Buna bir çarə arayırdı, amma buradaca, həm də əlüstü nə isə bir əlac tapmaq imkansız olduğundan öz gücsüz-lüyünə acığlı tuturdu.

Yanındakı qızçıqaz isə öz aləmində idi və susurdu. Gözünün ucuyla onu sözən Dü Rua düşündü: «Bundan ötrü bu canlı kukla ilə evlənməyim də yetərli olar!»

Qəflətən Süzanna silkindi və onların önünü kəsən adamlara: «Diqqətli olun!» deyə səsləndi və onları yarıb sağa döndü.

Açılan yarpaqlarını incə barmaqlar kimi göylərə sarı uzadan qəribə bitkilərlə dolu meşənin fonunda və dəniz dalğalarının tən arasında hərkətsiz dayanan bir insan təsviri vardi önlərində.

Bu mənzərə insana sarsıcı təsir göstərirdi. Kənar qisimlərində yaşıllıqlar təsvir olunan bu tablo insanı sehrli, anlaşılmaz bir aləmə çəkib aparan qara dəliyi xatırladırdı.

Rəsmi diqqətlə sözəndə isə hər şey anlaşılırdı. İçində həvari-lərin¹ olduğu güclə sezilən qayığın yalnız yarısı tabloya sığmışdı. Onlardan birisinin, kənarda oturanın əlində tutduğu fənərin işığı İsa peyğəmbərə yönəlmışdı.

İsanın bir ayağı dalğaların üstündəydi və hiss olunurdu ki, dalğa bu ilahi varlığın pəncəsinə tam mütiliklə təslim olub, onu ağuşuna alıb. Həm insan, həm də Tanrı olan varlığın çevrəsindəki hər şey zülmətə qərq olmuşdu. Təkcə göydə sayrısan ulduzlardan başqa. Tanrıının möcüzəsinə fənər tutan həvaridən başqa digər iştirakçıların fənərin solğun işığında nəzərə çarpan sıfətlərində mübarək bir heyvət oxunurdu.

Bu tablo son dərəcə güclü və təsirli bir sənət incisiydi. Belə əsərlər tamaşaçının fikirlərinə axar verməklə yanaşı, həmişəlik yad-daşa hopur.

Seyrçilər lal-dinməz tablonu süzür, sonra fikirli halda kənara çəkilir və yalnız aradan bir müddət keçəndən sonra əsərin özəllikləri barədə fikir söyləməyə cürətlənirdilər.

Tablonu sözən Dü Rua dedi:

– Belə gözəl bir əşyanı satın almağı özünə rəva bilməyin özü yüksək zövqdən xəbər verir!

Tablonu görməyə can atan, axışan seyrçilər onu hər tərəfdən sixışdırır, itələyirdilər. Buna görə də Səzannanın xırda əlini ovcunda xəfifcə sixaraq, o, tablodan kənarlaşmalı oldu.

Səzanna xəbər aldı:

– Şampan içmək istəyirsinizsə, gəlin bufetə gedək. Orada atamı da görərik.

Get-gedə tünləşən zallardan təkrar ağır templə keçməli oldular. Bu cür ictimai tədbirlərə düşkün olan hay-küylü və geyim-kecimli kütłə burada özünü lap evindəki kimi sərbəst aparırdı.

Qəflətən kiminsə dediyi: «Bu da Laroşa xanım Dü Rua» sözlə-rini Jorjun qulaqları aldı.

Bu sözlər onun qulağına rüzgarın uzaqlardan gətirdiyi, namə-lum bir xişilti kimi gəlib çatdı. Görəsən, bunu deyən kim idi elə?

Həndəvərinə göz gəzdirdikdə baxışları, həqiqətən də, nazirin qoluna girən arvadına sataşdı. Göz-gözə baxışan bu cütlük məh-rəm bir mövzuda nə isə piçildaşır və gülümşünürdü.

¹ Həvari – həzrəti-İsanın əshabəsi (apostol)



Jorja elə gəldi ki, çəvrəsindəki hər kəs bunlara baxıb qeybət edir. Açı yaşantının təsiri altında bu iki nəfəri döyüb-öldürmək kimi anlamsız və azğın bir istək baş qaldırıdı içində.

Arvadı onu gülünc vəziyyətdə qoymuşdu. Ağlına Forestye gəldi. Bəlkə də, elə indi onun arxasında da «buyuzlu Dü Rua» deyirdi hamı. Axi kim idi, nəçiydi bu qadın? Yetərincə gözüəcinq, fərasətl olsa da, sən deyən bir istedadı yox idi onun. Evinə gəlib gedən qonaqlar bunu Jorja görə edir, ondan çəkinirdilər, çünkü ondakı gücü hiss edirdilər. Amma sıradan jurnalistlər sayılan bu ər-arvad barədə orada-burada söz düşəndə, hər halda, ağızlarını Allah yoluna qoyurdular. Ailəsinin adına vaxtaşırı ləkə gətirən, özü barədə dedi-qodulara rəvac verən, bütün davranışlarıyla qalmaqlara səbəb olan bir arvadla onun irəli getməsi, yüksəlməsi imkansız idi. Bu qadın artıq ona yük olmağa başlamışdı. Kaş o lap əvvəldən belə olacağını bileydi, sezəydi! Onda o daha irimiqyaslı və cürətli bir oyuna girişərdi! Hətta bu oyundan tək qazancı balaca Süzanna olsaydı, yenə də bəsiydi! Bəs niyə əvvəllər o, kor olub, bunları anlamayıb, hə?

Onlar yeməkxanaya girdilər: mərmər sütunları olan və divarları qədim qobelenlərlə üzlənən bu otaq çox iri idi.

Öz işçisini görən Valter qollarını yanlara açaraq ona sarı gəldi. Həyatından çox razı görünürdü:

– Hər tərəfi dolaşa bildinizmi? Süzanna, sən ona hər yeri göstərdinmi? Görürsünüz də, Əziz dost, nə qədər qonağımız var? Knyaz de Gersi gördünüz mü? O, indicə bir stekan punş içmək üçün buraya baş çəkmişdi.

Bu ara ev sahibi senator Risolenə sarı cumdu. Özündən çox müştəbeh görünse də, əslində, bazar dəllalına oxşayan xanımının qoluna girmişdi senator və qadının burada gördüyü ehtisamdan duyduğu çəşqinliq göz qabağında idi.

Ücaböylü, ariq, sarışın bakenbardlı və başı dazlaşmağa başlayan bir gənc Süzannaya təzim elədi. Görkəmindən onun kübar ailənin ədabazlarından biri olduğu anlaşılırdı. Kimse onun adını çəkdi: «Markiz de Kazol» və Jorj həmin an Süzannanı bu hərifə qısqandı: görəsən, qızla çoxdan tanış idilər? Yəqin ki, qızın ailəsi varlanandan sonra! Bu hərifin qızı girişmək istəyi onun gözündən yayınmadı.

Kim isə Jorjun qoluna girdi. Bu, Norber de Varen idi. Laqeyd və yorğun görünən qocaman şairin yağlanmış saçları və nimdaş fraki diqqəti özünə çəkməkdəydi. O dedi:

– Bunlar belə məclisləri şənlik hesab edirlər. Bir azdan rəqsələr başlayacaq, hamı dağlışandan sonra isə öz aşnalarıyla eyş-işrətə yollanan qız-qadının könlü xoş olacaq. Lətif bir şampan içmək istərdinizmi?

Bunu deyərək o, öz qədəhinə şərab süzdü. Jorj ikinci qədəhi qaldırıdı. Norber ona baş əyərək:

– Dəyəri milyonlarla frankla ölçülən mənəvi hissin sərvət üzərində qələbəsi şərəfinə içirəm, – dedi və məhrəm bir səs tonuyla əlavə elədi: – Mən başqasının cibindəki o pullara zərrəcə həsəd aparmıram və bu etirazım sərf prinsipial əhəmiyyət daşıyır.

Dü Rua artıq onu diniñəmirdi də. Markiz de Kazola qoşularaq oradan sıvişən Süzannanı baxışlarıyla axtarış tapmadıqda o, Norberdən yaxasını qurtarmaqla axtarışa çıxdı.

Amma maraq dolu qələbəlik yolunu kəsdi. Birtəhər bu kütləni yardımında isə o, ər-arvad Marellərlə üz-üzə gəldi.

Xanımla tez-tez görüşsə də, kişini çoxdan görməmişdi. Ona görə də kişi hər iki əlini ona uzatdı:

– Əzizim, Klotilda vasitəsilə mənə çatdırıldığınız o məsləhətə görə bilsəniz sizə necə minnətdaram! Mərakeş istiqrazi sayəsində, təxminən, yüz min frank qazandım və buna görə özümü sizə borclu sayıram. Dəyərli dost məhz sizin kimi olur, vallah!

Oradakı kişilər bu zərif və canlara dəyən qarasaç xanımı süzməkdə idilər.

Dü Rua dilləndi:

– Əzizim, onda xidmətim qarşılığı mən də sizdən bir qulluq umuram: xanımınızı əlinizdən alacağam, daha doğrusu, ona əlimi verəcəyəm. Ər-arvadları həmişə ayırmalı lazımdır axı.

Cənab de Marel mütililiklə baş əydi:

– Buna haqqınız var. Əgər bir-birimizi itirsək, bir saat sonra burada görüşsek.

– Çox gözəl.

Dü Rua və Klotilda insan qələbəliyinə tərəf üz tutdular. Qadının əri də onların ardınca düşdü. Klotilda dedi:

– Valterlərin bəxti yamanca gətirir. Hədsiz işgüzarlıq bax buna deyərlər!



– Neyləyəsən! İradəli adamlar gec-tez, amma həmişə istədiklərinə nail olurlar, – deyə əlavə elədi Jorj.

Qadın dilləndi:

– Hər qızının cehizi iyirmi, otuz milyon frank olacaq. Üstəlik, Süzanna həm də yaraşıqlıdır.

Kişi susdu. Beynində dolaşan fikri bir başqasının dilindən eşitməkdən o, adətən, rəncidə olurdu.

Qadın, hələlik, «Su üzərində yeriyən İsa peyğəmbər» rəsmini görməmişdi. Jorj onu həmin zala ötürməyi təklif elədi. Yol boyu bir az qeybət elədilər, qarşılara çıxan yad adamlarla məzələndilər. Məsələn, yanlarından ötən və frakinin yaxasına bir sürü orden taxan Sen-Poten onlara hədsiz dərəcədə gülünc göründü. Hətta onun ardında gələn səfirlər də yaxasında bu reportyorunku qədər orden yox idi.

Dü Ruadan atmaca gəldi:

– Cəmiyyət deyil e, həftəbecərdir!

Onunla salamlaşmağa tələsən Buarenarın da yaxalığında onun duel günü taxlığı o sarı-yaşıl lent gözə dəyirdi.

Kiçik qəbul otağında özünü xeyli sərbəst aparan şışman vikontessa de Persmür bir hersoqla söhbət edirdi. Jorj piçildədi:

– Eşq elan edirlər.

Oranjereyada Laroş-Matye ilə Madlena yanaşı oturmuşdular. Bitkilər sıx olduğundan burada olduqları heç sezilmirdi. Bu cütlüyün üzündən, sanki, bu sözlər oxunurdu: «Biz burada, hamının gözü qabağında görüşmək üçün vədələşmişik. Barəmizdə nə deyirlər desinlər, heç vecimizə də deyil».

Xanım de Marel Karl Markoviçin İsa peyğəmbəri təsvir edən tablosuna heyran oldu. Geri dönsələr də, qadının ərini tapa bilmədilər. Jorj soruşdu:

– Lorina neyləyir, hələ də mənə kin saxlayır?

– Hə, heç nə dəyişməyib. Səni görmək belə istəmir. Barəndə söz düşən kimi durub oranı tərk edir.

Kişi susdu. Qızın ona qarşı bəslədiyi nifrət onu üzdü, qüssələndirdi.

Qapının ağızında Süzanna onları saxladı:

– Aha, burada imişsiniz! Hə, Əziz dost, sizi tənhalığa məhkum edir və gözəl Klotildanı əlinizdən alıram – çünki ona öz otağımızı göstərmək niyyətiндəyəm.

Özlərini insan qələbəliyi arasına vuran bu xanımlar sürətlə irə-liləməyə başladılar: zərif məxluqlar aradan sıvişərək və ya ilan kimi qırılırlaraq hərəkət etdiklərindən, adətən, bunu yaxşı bacarırlar.

Elə bu an kimsə piçildədi:

— Jorj!

Bu, xanım Valter idi. Səsini bir az da qısan qadın dedi:

— Ah, necə də amansızsınız! Niyə mənə əzab verirsiniz? Sizə bir-iki kəlmə sözüüm var idi, ona görə də Süzettadan rica elədim ki, sizi rəfiqənidən ayırsın. Qulaq asın, mən gərək... gərək mən elə bu axşam sizinlə danışım... ya da... əks halda, mənim nəyə əl atacağımı heç ağliniza da gətirməzsınız. Oranjereyaya tərəf gedin. Sol tərəfdə bağa açılan qapı görəcəksiniz. Xiyabanın lap axırında bir köşk var. On dəqiqədən sonra mən orada olacağam. Əgər bundan da imtina eləsəniz, burada, elə bu dəqiqə bir həngamə çıxarıcağam ki, gəl görəsən!

Qadını təkəbbürlü baxışlarla süzən Jorj dedi:

— Yaxşı, yaxşı. On dəqiqəyə o dediyiniz yerdə olaram.

Beləcə ayrıldılar. Amma yolda Jak Rivalla rastlaşdığı üçün kişi az qaldı geciksin. Jorjun qoluna girən məsləkdaşı böyük həvəslə ona ən son yenilikləri sadalamağa başladı. Görünür, o, bufetdən təzəcə çıxmışdı. Jakdan qurtulmaq üçün Jorj onu qapıda rastlaşlığı xanım de Marelə təhvil verdi. Yol boyu o, Laroşla öz xanının böyründən də səssizcə keçməliydi. O iki nəfərin başı qızığın söhbətə qarışdığınından Jorj hər hansı çətinlik çəkmədən özünü bağa sala bildi.

Buranın havası necə sərin idisə, Dü Rua özünü buz kimi soyuq su vannasında hiss elədi. «Vallah, soyuqlamasam yaxşıdır» deyə düşündü və çıxartdığı cib dəsmalını şərfmiş kimi boynuna doladı. Sonra ağır-ağır xiyabanla irəlilədi; çox işiqlı məkandan buraya keçdiyi üçün gözləri ətrafi fərli seçmirdi.

Hər iki cinah boyu əkilən kolların yarpaqsız budaqları yırğılanırdı. Pəncərələrdən süzülən işıq bitkilərin üzərində boz ləkələr yaratmaqdı. Qəflətən irəlidə, ciğirdə bəyaz bir ləkə göründü və elə həmin dəqiqə dekolte paltardakı xanım Valter onun qabağına qaçaraq piçildədi:

— Ah, bu sənsən? Niyə belə edirsən, yoxsa məni çərlətməkdir fikrin?



Jorj təmkinini pozmadan:

– Amma gəl bu faciəli söhbətlərdən başlama, – dedi. – Yoxsa indicə buranı tərk edərəm.

Qollarını kişinin boynuna dolayan və dodaqlarını, az qala, onun dodaqlarına toxunduran qadın dedi:

– Axi mən sənə neyləmişəm? Niyə bu yaramazlıqları mənə rəva görürsən? Sənə neyləmişəm, hə?

Kişi onu itələməyə cəhd elədi:

– Son görüşümüzdə bütün düymələrimi sən öz saç tellərinlə sarıldığı üçün, az qala, arvadla aramız dəyəcəkdi.

Əvvəlcə buna heyrətlənsə də, sonra qadın başını yırğaladı:

– Xeyr, sənin arvadın belə şeylərdən cırmamaz. Yəqin, məşuqələrindən birisiymiş o qısqanlıq səhnəsini çıxaran.

– Mənim məşuqəm-zadım yoxdur.

– Sus, sən Allah! Bəs onda niyə mənə heç baş çəkmirsən? Həftədə bir kərə şam yeməyinə də gələ bilmirsən yəni? Bütün fikrim-zikrim sənin yanındadır, xəyalın bir an önmədən getmir, hər an adını piçıldamayım deyə özümü güclə saxlayıram. Bütün bunlar sənə olan sevgimdəndir. Yox, sən bunu heç vaxt anlamazsan! Mənə elə gəlir ki, başıma çuval keçirilib, məngənədə sıxlıram və mənə nələr olduğunu anlamaqda acizəm! Səninlə bağlı keçirdiyim hissədən, həyəcandan nəfəsim daralır, ürəyim – bax, buram, – sıxlıq, ayaqlarım bir-birinə dolaşdırğıdan bəzən yeriye də bilmirəm. Günlərlə bir kündə oturub, heç nə eləmədən ancaq səni düşünürəm.

Kişi heyrətlə bu qadını süzürdü. Yox, indi onun qarşısında dayanan bu vaxta qədər özünü şıltaq və işman qızçıqaz kimi aparan xanım deyildi: cavabsız sevgidən ağlığını itirən, çarəsizliyə qapılan bu qadın hər şeyə əl atardı.

Bu arada Jorjunun beynində hansısa dumanlı niyyətlər baş qaldırmaqda idi. O dilləndi:

– Əzizim! Dünyada əbədi sevgi olmur. Adamlar rastlaşır və bir müddət sonra ayrırlar. Bu temaslar, bizimki kimi uzanırsa, onda tərəflər bir-birinə çəkilməz yük olur. Sənə səmimi deyirəm: mən artıq tükənmişəm. Amma əgər səndəki sağlam düşüncə məni bir dost kimi qəbul etməyinə imkan verərsə, yalnız o şərtlə mən əvvəlki kimi sizə gəlib-gedərəm. Hə, nə deyirsən: özünü ələ alacaq qədər iradən varmı?

Çılpaq qollarını kişinin ciyinlərinə qoyan xanım Valter piçildadi:

– Səni görmək xətrinə mən hər şeyə hazırlam.

Kişi yekunlaşdırıldı:

– Deməli, danışdıq: biz səninlə yalnız və yalnız dostuq.

Qadın piçildadi:

– Hə, danışdıq, – sonra dodaqlarını ona uzatdı. – Daha bir və...

sonuncu öpüş.

Kişi xəfifcə dirəndi:

– Yox. Gərək sözünü tutasan.

Qadın geri dönüb göz yaşlarını siləndən sonra korsajından çıxardığı, pənbə rəngli ipək lentlə bağlanmış zərfi Dü Ruaya uzatdı.

– Al. Bu, Mərakeş istiqrazından sənin payına düşən uduşdur.

Onu sənin adına udduğuma bilsən necə şadam! Alsana...

Kişi imtina eləməyə cəhd göstərdi:

– Yox, bu pulları almaram!

Amma qadın lap özündən çıxdı:

– Oh, yoxsa bu, sənin tərəfindən ən böyük qəddarlıq olacaq!

Bu pullar səndən başqasının deyildir. Əgər onları qəbul eləməsən, alıb zibil qutusuna atacağam. Amma mənim xətrimə sən bunu etməyəcəksən, elə deyilmi, Jorj?

Dü Rua zərfi alıb cibinə dürtdü və xatırlatdı:

– Getmək vaxtıdır, yoxsa ciyərlərini soyuqladacaqsan.

Qadın qısıq səslə:

– Nə yaxşı olardı! – dedi. – Ah, kaş ölüüb qurtarsaydım!

Sonra o, çılgın və çəşqin tərzdə, çarəsiz halda kişinin əlini tutub öpdü və evə sarı qaçıdı.

Dərin fikirlərə dalan Jorj ağır addımlarla onun ardınca yola düzəldi. Oranjereyaya girdikdə artıq başını dik tutmuşdu və dodaqlarında təbəssüm dolaşırıcı.

Laroşla Madlena artıq buranı tərk eləmişdilər. Qələbəlik seyrəlmişdi. Bala az adamın qalacağı bəlli idi. Bu ara Jorj bacısıyla əl-ələ dolaşan Süzannanı gördü. Ona yaxınlaşan qızlar ilk kadrlıdə¹ qraf de Latur-İvelenlə birlikdə onlara kavalierlik etməyi təklif elədilər. Kişi təəccübə xəbər aldı:

– O kimdir elə?

¹ Kadril – rəqs adı



Süzanna çoxbilmişcəsinə gülümsünərək:

– O, bacımın təzə dostudur, – dedi.

Roza cırnacıdı:

– Əcəb utanmırsan, Süzetta! Axı o, mənim olduğu qədər elə sənin də dostundur.

– Mən nə dediyimi yaxşı bilirəm.

İnciyən Roza onları tərk elədi.

Dü Rua şıqlıqla Süzannanın bılıyındən tutub, mülayim bir səslə soruşdu:

– Qulaq asın, gözəl quzum, siz məni öz dostunuz sayırsınız?

– Əlbəttə ki, Əziz dost.

– Mənə etibar da edirsınız?

– Hər mənada.

– Bugünkü söhbətimizi necə, xatırlayırsınız?

– Hansını?

– Sizin evliliyiniz barədəkini. Daha doğrusu, sizin ərə gedəcəyiniz adamlı bağlı söhbətimizi.

– Hə.

– Elə isə, deyin: mənə bir şeyi vəd edərsinizmi?

– Hə. Amma nəyi axı?

– Söz verin ki, kim sizinlə evlənmək istəsə, mənimlə məsləhətləşəcək və bu məsələyə münasibətimi öyrənmədən o adama razılıq verməyəcəksiniz.

– Danışdıq, söz verirəm.

– And içirsiniz?

– And da içirəm.

Rival işgüzar bir görkəmlə qaçaraq onlara yanaşıb:

– Madmazel, atanız bala qatılmağınızı istəyir, – dedi.

Qız təklif elədi:

– Gedək, Əziz dost.

Amma Jorj bundan boyun qaçırdı, çünkü indi gedib təkbaşına qalmağa və hər şeyi götür-qoy etməyə ehtiyac duyurdu. Ürəyində xeyli və yeni təəssürat yaranmışdı. Xanımını axtardı və onu bufetdə tapdı: Jorjun tanımadığı iki kişiyələ o, şokolad içirdi. Ərini onlara təqdim eləsə də, yanındakılanı ona tanıtmağa qadın gərək duymadı.

Bir az səbir edib, xanımından soruşdu:

– Gedəkmə?

– Necə istəyirsən.

Jorj xanımının qoluna girdi və onlar təkrar bomboş zallarla irəlilədilər. Qadın soruşdu:

– Ev sahibəsi hani? Onunla vidalaşmaq istəyirdim.

– Ehtiyac yoxdur. Yoxsa o, bizə bala qalmağı təklif edəcək, mən isə artıq yorulmuşam.

– Hə, sən haqlısan.

Bütün yolu susdular. Amma yataq otağına keçən kimi üzündəki tülü də qaldırmayan Madlena təbəssümlə ona üz tutdu:

– Bilirsən, sənin üçün bir sürprizim var.

Jorj qaba tərzdə soruşdu:

– O nə sürprizdir elə?

– Özün tap.

– Buna heç başımı yormaq istəmirəm.

– Yaxşı. Birisigün yanvarın biridir.

– Hə.

– İndi Yeni il hədiyyələri almağın tam vaxtıdır.

– Elədir.

– Elə isə bu da sənin üçün Yeni il hədiyyəsi – onu mənə indicə Laroş verdi.

Bunu deyərək qadın zinət əşyaları üçün xırda və qara rəngli qutunu ərinə uzatdı.

Laqeyd tərzdə qutunu açanda Jorj «Fəxri legion» ordenini gördü.

Xəfifcə rəngi avazisa da, sonradan gülümüsünərək dedi:

– Mən on milyon frankı daha çox tercih edərdim. Bu işi o daha ucuz həll eləyib.

Çılğın heyrət ifadəsi gözləyən qadın ərindən bu soyuqqanlılığı görüb, özündən çıxdı:

– Sən lap dözülməz olmusan. Sənə heç cür yarınmaq olmur.

Jorj yenə soyuq tərzdə dedi:

– Bununla o hərif öz borcunu ödəyir, bunda başqa bir şey yoxdur. Halbuki borcu bundan qat-qat böyükdür.

Onun danışığı Madlenanı heyrətləndirdi və qadın:

– Sənin yaşında bu mükafat da fəna sayılmaz, – dedi.

Kişi etiraz elədi:

– Hər şey nisbidir. İndiki durumda mənim daha çox şeyə haqqım çatır.



Orden qutusunu buxarının üstünə qoyan kişi bu işıldayan ulduzu seyr elədi. Sonra qapağı örtdü və çiyinlərini çəkməklə əynini soyunmağa başladı.

Həqiqətən də, «Hökumət xəbərləri» buraxılışının bir yanvar sayında misilsiz xidmətlərinə görə publisist Prosper-Jorj Dü Ruanın «Fəxri legion» kavaleri adına layiq görülməsi barədə xəbər çap olundu. Öz soyadının iki hissədən ibarət verilməsi ona ordenin özündən daha çox ləzzət elədi.

Bu barədə xəbəri qəzətdə oxuyanda anladı ki, artıq bu hadisə ictimai əhəmiyyət qazanıb. Bundan bir saat sonra xanım Valterdən aldığı məktubda qadın onu bu axşam xanımı ilə bərabər öz evinə, mükafatı qeyd etməyə dəvət edirdi. Bir az tərəddüd keçirəndən sonra o, iki-başlı sözlərlə yazılın bu məktubu buxarıya atdı və Madlenaya dedi:

– Şam yeməyini Valtergildə yeyəcəyik.

Bu təklif qadını təccübənləndirdi:

– Belə de! Mən biləni, sən axı bir daha oraya qədəm basmağınə söz vermişdin?

Qadının aldığı cavab son dərəcə qısa oldu:

– Fikrimi dəyişdim.

Evə girdikdə xanım Valter məhrəm görüşlər üçün nəzərdə tutulan kiçik qəbul otağında oturmuşdu. Saçlarını pudralayan qadına əynindəki qara paltar çox yaraşırıldı. Üzaqdan yaşı, yaxın məsafədən təravətli görünürdü o. Güclü müşahidə qabiliyyətinə malik birisi üçün bu, vazkeçilməz bir görüş ehtirası idi.

Madlenanın:

– Matəm saxlayırsınız ki? – sualına ev sahibəsi qüssə ilə:

– Həm hə, həm yox, – cavabını verdi. – Yox, bütün doğmalarım həyatdadır. Sadəcə olaraq, mənim yaşimdakı birisi artıq öz ömrü-günü üçün yas tutur. Bu gün bu paltarımı ilk dəfə geyindim ki, onu mübarəkləyim. Bundan sonra mənə ancaq bu cür qara geyimlər yaraşacaq.

Dü Rua düşündü: «Əcəb səbrimi daraldır bu!»

Yemək mərasimi çox cansızıcı keçdi. Bircə Suzanna durmadan nələrsə danışındı. Roza nə isə qayğılı görünürdü. Oradakı hər kəs Jorju səmimi təbrik elədi.

Axşamüstü hamı öz arasında söhbətləşərək, zallara və qış bağçasına tərəf üz tutdu. Dü Ruanın ardınca düşən xanım Valter onun əlindən yapışıb, qısqı səslə dedi:

– Qulaq asın. Mən bir daha sizinlə heç nə barədə və heç vaxt kəlmə kəsməyəcəyəm. Amma ayağınızı evimdən kəsməyin, Jorj. Gördüyünüz kimi, daha sizə «sən» demirəm. Amma sizdən uzaq yaşamağa mənim gücüm, iradəm yetməyəcək. Bu, məndən ötrü çəkilməz işgəncədir. Gecə də, gündüz də varlığını duyuram, surətiniz həmişə gözlərimin önündə bitir, çünkü simanız qəlbimə, bütün varlığımı hakk olunub. Sanki, siz mənə hansısa bir zəhər içirmisiniz və indi o, məni içəridən didib-dağıdır, parçalayır. Daha dözümüm qalmayıb. Yox, bacarmıram. Mənə bir qarı kimi baxın, raziyam, yetər ki, baxın. Bu gün saçımı bilərəkdən pudralamışdım ki, məni ağbirçək kimi görəsiniz. Amma bizdən ayaq üzəməyin, eləcə dost kimi, hərdənbir gəlin.

Kişinin əllərini sıxıb-sıxısdıran qadının dırnaqları artıq onun dərisinə işləməkdəydi. Kişi təmkinlə dedi:

– Qərar qətidir. Daha bu barədə danışmağın mənası yoxdur. Gördüyünüz kimi, bu gün mən məktubunuza alan kimi sizə baş çəkdim.

Qızları və Madlena ilə irəlidə gedən Valter «Su üzərində yeriyən İsa peygəmbər» tablosuna çatanda ayaq saxladı, Dü Ruanın onlara yetişməsini gözlədi. Gülümşəyərək dedi:

– Təsəvvürünüzə gətirin ki, dünən mən xanimımı bu şəklin önündə yaxaladım. Eynilə kilsədəki kimi diz çöküb dua eləyirdi. Yamanca uğundum buna!

Xanım Valter inamlı dedi:

– İnsanın bu rəsmi mənim ruhumun xilaskarı olacaq, – onun səsində sırlı bir ehtizaz duyulurdu. – Hər dəfə bu şəkli süzəndə varlığım güc və gümrəhliq qazanır.

Dəniz dalgaları üzərində dayanan Tanrı rəsminə sarı dönən qadın piçılı ilə əlavə elədi:

– O, necə də gözəldir! Çevrəsindəkilərə qorxu hissi aşılsa da, onlar onu necə də sevirlər! Onun simasına, gözlərinə nəzər yetirin – hədsiz sadə olmaqla yanaşı, ondakı hər şey qeyri-adıdır!

Suzanna uca səslə:

– Axi o, sizə bənzəyir, Əziz dost! – dedi. – Doğru sözümdür, oxşayı. Sizin saqqalınız olsayı və ya şəkildəki adam təraş olsayı, sizi bir-birinizdən ayırməq olmazdı. Heyrətamızdır, vallah!

Qız, Jorjdan tablo ilə yanaşı durmağı rica elədi və hamı şəkildəki adamla onun cizgiləri arasında müəyyən oxşarlıq olduğunu etiraf elədi.



Bu, hamının heyrətinə səbəb oldu. Valterə isə bu xeyli qəribə gəldi. Üzünə təbəssüm qonduran Madlena isə İsanın daha mətanətli siması olduğunu vurğuladı.

Yerində donub-qalan xanım Valterin qəmgin baxışları isə gah aşnasının, gah İsanın cizgilərinə zillənirdi. Bundan onun sıfəti də elə saçları kimi bəyazlaşmışdı.

VIII

Qişın sonlarına doğru Dü Rualar Valtergilə tez-tez baş çəkirdilər. Hərdən Madlena yorğunluğunu bəhanə gətirib, evdə oturmaq istəyəndə də Jorj yalqızca şefgilə nahar və şam süfrələrindən əskik olmazdı.

Adətən, o, cümlə günləri gəldiyi üçün həmin gün xanım Valter başqa heç kimi qəbul eləməzdi. Həmin gün şəxsən və yalnız Əziz dosta ayrılmışdı. Yemekdən sonra kart oynayar, Çin balıqlarını yemləyər, ailə əyləncələriylə baş qatardılar. Bir neçə kərə, həm də ya qapı arxasında, ya oranjereyadakı kolların arxasında, ya da hər hansı qaranlıq bir küncdə xanım Valter fürsət tapıb Jorju ehtirasla qucar, onu var gücüylə köksünə sıxaraq, qulağına bu sözləri piçildayardı:

– Mən səni sevirəm!.. Mən səni sevirəm!.. Dəlicəsinə sevirəm!

Amma onu soyuq tərzdə özündən uzaqlaşdırın kişi quru-quru deyirdi:

– Əgər təkrar əvvəlki yolu tutsanız, evinizə ayaq basmaram.

Mart ayının sonlarında hər iki bacının ərə getməsi barədə qəfil şayırlar yayıldı. Rozanın deyiklisi kimi qraf de Latur-İvelenin, Süzannanın adaxlısı olaraq isə markiz de Kazolun adı çəkilirdi. Valterin evində artıq məhrəm adamlar sayılan bu cənablar orada özəl ixtiyara və yerə sahib idilər.

Jorjlə Süzannanın münasibətləri isə adı dostluqdan, bacı-qardaş ilişkilərindən o yana getmirdi. Saatlarla cənə döyən bu cütlük ətrafdə hamını dolamaqdan və buna görə də baş-başa qalmaqdan həzz duyurdu. Gözlənilən toyla və ya qızın adaxlısı ilə bağlı isə heç birisi söz salmazdı.

Bir səhər şef Dü Ruanı yenə də evinə dəvət eləmişdi. Qəlyanaltıdan sonra xanım Valter bir səhmdarla danışıqlar məqsədilə evdən çıxdıqda Jorj Süzannaya:

– Gedək balıqları yemləməyə, – təklifi verdi.

Süfrədəki yumşaq çörəkdən hərəsi iri bir tıkə götürüb oranjeraya yollandılar.

Mərmərlə üzlənmiş hovuzun kənarında dizi üstə oturub, bu dəniz məxluqlarını yaxından seyr edə bilmək üçün yastiqlar qoyulmuşdu. Süzanna ilə Dü Rua burada yanaşı və dizi üstə çökməklə, çörəkdən xırda toplar düzəltməyə, onları hovuza atmağa girişdilər. Bunu sezən balıqlar cəld o tərəfə axın etdilər. Quyruqlarını və üzgəclərini tərpətməklə, iri və domba gözlərini ora-bura çevirməklə onlar yemin ətrafına dolanır, suyun altına doğru enən topları yaxalayıv və təkrar yem umurdular.

Ağızlarını məzəli şəkildə tərpədən balıqlar qəflətən və çox çevik hərəkətlə irəli cumduqda öz görkəmləriyle xırda, yırtıcı məxluqları xatırladırdılar adama. Balıqların üzlərindəki al-qırmızı ləkələr suyun dibindəki qızılı qumun fonunda seçilir və hovuzun dupduru suyunda ora-bura sıçrayan qışılçım təsiri yaradırdı. Bir hovur dayandıqları zaman isə pulcuqlarındakı mavi zolağı görmək olurdu.

Suda həm öz əkslərini, həm də balıqları sözən Jorjla Süzanna gülümşünürdülər. Qəfildən Jorj sözə başladı:

– Süzanna, məndən gizlin sirləriniz peydə olub. Bu heç yaxşı şey deyil.

Qız soruşdu:

– Hansı sirlər, Əziz dost?

– Xatirinizdədir, o ziyaflət gecəsində mənə burada nə vəd etmişdiniz?

– Yox.

– Size elçi düşəcək birisi barədə mənimlə məsləhətləşməyə söz vermişdiniz onda.

– Hə, indi nə olub axı?

– O olub ki, artıq birisi sizə elçi göndərib.

– Kimdir o elə?

– Özünüz bunu məndən yaxşı bilirsınız.

– Yox, bilmirəm. And içərəm.

– Bilirsiniz, canım! O uzundraz və modabaz markız de Kazol.

– Əslində, o heç modabaz da sayılmır.

– Ola bilsin. Amma o – avam birisidir, elə buna görə qumar və əyləncələr onu müflisə çevirib. Nə deyim, vallah: sizin kimi cavan, yaraşıqlı və ağıllı bir qız üçün o, çox uyğun bir adaxlıdır.

Qız gülümşəyərək soruşdu:



– Onun əleyhinə nə isə bilirsiniz?

– Mənmi? Yox.

– Yox, bilirsınız. Bununla belə, o, siz bildiyiniz kimi deyil.

– Qoy oturmuşuq, siz Allah. Axmağın və davakarın birisidir o. Qız baxışlarını sudan ayıraraq kənara tutdu.

– Bura baxın, sizə nə olub belə?

– Mən... mən... mən sizi qısqanıram.

Bu sözləri kişi elə tərzdə dedi ki, elə bil, qəlbində uyuyan məhrəm bir sırrı dilə gətirdi.

Amma bu etiraf qızı çox da heyrətləndirmədi.

– Sizmi?

– Hə, mən!

– Belə-ə de-e! Görəsən, niyə?

– Çünkü sizə aşiqəm. Siz isə, şıltaq qız, bunu çox yaxşı bilirsiniz.

Qız tam ciddiyətlə dedi:

– Sizin ağlığınız çəşib, Əziz dost!

Kişi dil boğaza qoymadı:

– Ağlımin çəşdiğindən mən özüm də xəbərdaram. Amma mən, evli bir kişi, bu barədə sizinlə, sütül bir qızla danışa bilərəmmi, görən? Yox, mən, sadəcə, dəli deyiləm, əgər daha doğrusunu desək, mən bir yaramaz və cinayətkaram. Heç bir ümid yerim olmadığından hərdən az qalıram tamam ağımı itirim. Eşidəndə ki, siz ərə getməyə hazırlaşırsınız, hiddətdən kimisə öldürməkdən özümü güclə saxlayıram. Buna görə gərək məni bağışlayasınız, Suzanna!

Kişi susdu. Daha balıqlara yem atmadiqlarından sudaki bu məxluqlar eynilə ingilis əsgərləri kimi* bir sıraya düzlənib, hərəkətsiz durmaqla indi artıq onlarla zərrəcə maraqlanmayan bu adamları süzürdülər.

Qız yarızarafat, yariciddi tərzdə dedi:

– Neyləyə bilərik? Axi siz evlisiniz. Hansı çıxış yolumuz var? Bu, çıxılmaz bir durumdur. Bütün ümidlər kəsilib!

Çevik bir hərəkətlə qızə sarı dönen kişi dodaqlarını onun lap üzünə yanaşdırmaqla soruşdu:

– Əgər subay olsaydım, mənə ərə gələrdiniz?

– Hə. Əziz dost, o halda sizə ərə gedərdim, çünkü hamidan çox sizdən xoşlanıram.

Qızın cavabından səmimiyyət yağırdı.

Kişi dedi:

– Təşəkkürlər... təşəkkürlər... Elə isə sizdən bir şey rica edəcəyəm: hələlik, heç kimlə əhd-peyman bağlamayın. Bir azca səbir edin. Yalvarıram sizə! Söz verirsiniz?

Bu vədi kişinin ondan hansı məqsədlə aldığıni anlamayan qız xərif çəşqinqılıq içində dedi:

– Söz verirəm.

Dü Rua əlində qalan çörəyin hamısını suya tulladı və heç qızla sağıllaşmadan oradan elə götürüldü ki, elə bil, ağılını tamam itirmişdi.

Suya düşən çörək tikəsi əldə-ovucda yumşaldılmadığından səthdə qaldı və bütün balıqlar ona sarı cummaqla, çörəyi acgöz-lükə didişdirməyə başladılar. Sonra birgə səylərlə çörək tikəsini dartsıdıraraq, hovuzun o biri başına apardılar və onun başına elə yiğişdilər ki, kənardan baxan onları hərəkətli bir salxıma və ya saplığı aşağıda olmaqla suyun səthində üzən canlı çiçəyə bənzədərdi.

Təəccübqarışq həyəcan hissinə qapılan Süzanna ayağa durdu, ağır addımlarla öz otağına üz tutdu. Jurnalist artıq çıxb getmişdi.

Evə döndüyü zaman xeyli təmkinli görünən Jorj Madlenanı məktub yazan görüb ondan xəbər aldı:

– Cümə günü sən Valtergilə nahar yeməyinə gedəcəksən? Mən gedəcəyəm.

Qadın tərəddüd içində:

– Yox, – cavabını verdi. – Bir az kefsizəm. Evdə oturmağı üstün tutardım.

– Necə istəyirsən. Heç kəs səni məcbur edə bilməz, – deyən kişi şlyapasını götürüb tələsik evi tərk elədi.

Əri çoxdan bəri Madlenanı qarabaqara izləyir, güdüür, göz altında saxlayırdı, onun hər addımindən agah idi. Çoxdan gözlənilən məqam gəlib yetmişdi. Arvadının «Evdə oturmağı üstün tutardım» sözlərinin mənasını o, həmən anlamışdı.

Sonrakı günlər boyu Jorj xanımı ilə ehtiyatlı davrandı. Hətta xasiyyətinə xilaf çıxaraq, arvadiyla hərdən məzələnirdi də. Madlena bunu görüb:

– Səndə keçmiş Jorjun nişanələrini sezirəm, – demişdi.

Cümə günü səhər tezdən geyinib-kecinməyə girişdi: dediyinə görə, o, şefgilə nahara qədər daha harayasa baş çəkməliydi.



Saat altiya qalmış xanımını öpüb evdən çıxdı. Notr-Dam-de-Loret meydanına gedib, orada bir karet kirayələdi. Sürücüyə dedi:

– Siz Fonten küçəsindəki on yeddi nömrəli evin önündə dayanacaq və daha irəli gedib-getməmək barədə məndən işarə gözləyecəksiniz. Sonra isə məni Lafayet küçəsindəki «Qırqovul» restoranına aparacaqsınız.

At tənbəl və yorğɑ yerişlə hərəkətə gələndə Dü Rua pərdələri endirdi. Karetin yaşıdığı binanın girişi ilə üzbəüz saxlatdırıb, gözlərini qapiya zillədi. On dəqiqə sonra evdən çıxan Madlena bulvar tərəfə üz tutdu. Qadın bir azca aralanan kimi Jorj başını xırda qapıdan bayır çıxarmaqla səsləndi:

– Sür getdik!

Bir müddət sonra o, həmin məhəllədə xeyli məşhur olan, əslində isə orta səviyyəli hesab olunan «Qırqovul»a gəlib çıxdı. Əsas zala girib nahar sıfariş elədi. Tələsmədən yeməyini yeyib bitirdi və bütün bu müddətdə saatına göz qoydu. Qəhvəsini içib, üstündən də iki qədəh konyak gillədəndən sonra ağız dadıyla bir siqaret tüstülətdi. Saat səkkizin yarısında restorandan çıxdı, yoldan keçən bir ekipaja minib Laroşfuko küçəsinə sürməsini buyurdu.

Faytonçuya qarşısında dayanmayı buyurduğu binaya girən Dü Rua qapıcıya heç nə söyləmədi və birbaşa dördüncü mərtəbəyə qalxdı. Qapını açan qulluqçudan soruşdu:

– Cənab Giber de Lorm evdədir?

– Hə, cənab.

Onu qonaq otağına ötürdüler. Orada bir qədər gözləməli oldu. Sonra ucaboylu, cəsur görkəmli, saçlarına erkən dən düşən və sinəsi ordenlərlə dolu olan bir kişi otağa girdi.

Dü Rua ona təzim eləyib dedi:

– Cənab polis komissarı, təxminlərim doğru çıxdı: arvadım indi öz aşñası ilə Martir küçəsində kirayələdikləri mebelli otaqlarda nahar edir.

Asayış keşikçisi ona baş əydi:

– Qulluğunuzda hazırlam, cənab.

Jorj davam elədi:

– Biz saat doqquza kimi hər şeyi bitirməliyik, deyilmi? Çünkü sizin zinakarlıq faktının sübutu üçün özəl mənzilə girməyiniz saat doqquzdan sonra yasaqdır, eləmi?

– Elə də siz deyən kimi deyil, cənab: qışda saat yeddiyə, martın otuz birindən sonra isə saat doqquza qədər. Bu gün aprelin biridir, buna görə də bizim saat doqquza qədər vaxtimız var.

– Deməli belə. Cənab komissar, kirayələdiyim ekipaj aşağıda məni gözləyir. Sizi müşayiət edəcək agentləri də özümüzlə götürüb qapının ağızında, pusquda bir qədər gözləyərik. Oraya nə qədər gec girsək, onları iş başında yaxalamaq şansımız da bir o qədər çox olacaq.

– Necə istəyirsiniz, elə də edək, cənab.

Bayırə çıxan komissar belindəki üçrəngli qurşağı ört-basdır edən paltosunu geyinib geri döndü. O, Dü Ruanı irəli buraxmaq üçün yana çəkildi. Amma öz fikirlər aləminə qərq olan jurnalist bundan imtina edərək, bir neçə kərə təkrarladı:

– Ancaq sizdən sonra... Ancaq sizdən sonra...

Asayış keşikçisi ona xatırlatmalı oldu:

– Mən öz evimdəyəm, cənab. Əvvəl siz çıxın.

Təzim edən Dü Rua ayağını eşikdən bayırə qoydu. Hələ gündüz o qət eləmişdi ki, bu basqını axşam gerçəkləşdirmək lazımdır. Komissarlıq binasına yaxınlaşanda orada onları mülki geyimli üç agentin gözlədiyi bəlli oldu. Onlardan biri faytonçunun yanında əyləşdi, qalan ikisi isə karetə mindi və onlar Martir Küçəsinə yollandılar.

Yolda Dü Rua izah elədi:

– Mənzil üçüncü qatdadır. Əlimdə planı var. Əvvəlcə kiçik giriş otağı, sonra mətbəx, daha sonra isə yataq otağı gəlir. Hər üç otaq bir-birinə açılır. Mənzildən əlavə çıxış olmadığından gizli qaçış imkanı istisna olunur. Yaxınlıqda bir cilingər yaşayır və o, sizin təlimatınıza görə hərəkət etməyə hazır olacaq.

Nəzərdə tutulan binaya yaxınlaşdıqda saat hələ doqquza on beş dəqiqə işləmişdi. İyirmi dəqiqədən çox qapının ağızında gözləyəsi oldular. Saatin doqquza on beş dəqiqə qaldığını sezən Dü Rua dilləndi:

– Getmək vaxtıdır.

Onsuz da öz aləmində olan qapıcıya hər hansı məhəl qoymadan onlar pilləkənlə yuxarı qalxmağa başladılar. Agentlərdən birisi binanın girişində qarovalda qalmışdı.

Üçüncü mərtəbəyə çatanda bu dörd kişi ayaq saxladı. Əvvəlcə qulağını qapıya söykəyən Dü Rua az sonra kilid dəliyindən içəriyə



göz qoydu. Amma nə bir şey görə bildi, nə də bir səs-səmir eşitdi. Odur ki qapının zəngini çaldı.

Komissar öz agentlərinə tapşırdı:

– Burada qalın və tam hazırlıqlı olun.

İki-üç dəqiqə sonra Jorj daha bir necə kərə zəngi çaldı. Mənzildə nə isə bir hənerti və xəfif addım səsləri duyulmağa başladı. Jurnalist bükülü şəhadət barmağıyla, həm də bərkdən qapını döyüd.

İçəridən kimsə:

– Kimdir o? – deyə soruşdu. Görünür, bu, səsini dəyişdirməyə çalışın bir qadın idi.

Asayış keşikçisi dedi:

– Qanun naminə qapını açın.

İçəridəki bir də təkrarladı:

– Siz kimsiniz axı?

– Mən polis komissarıyam. Ya indicə qapını açın, ya da mən kildin sindiriləməsi əmrini verəcəyəm.

– Sizə nə lazımdır?

Dü Rua dilləndi:

– Bu mənəm. Daha əlimdən heç cür qurtula bilməyəcəksiniz.

Yalın ayaqların şappiltisi qapıdan uzaqlaşsa da, az sonra eyni səs təkrar duyuldu.

Jorj xatırlatdı:

– Əgər könüllü açmasanız, biz qapını sindirəməğə məcbur ola-cağıq.

Əliylə mis dəstəkdən yapışan jurnalist ciyni ilə qapıya basğı göstərirdi. Hələlik, cavab yox idi. Belə olanda o, qapıya elə çılgın bir təkan vurdu ki, mebelli mənzilin köhnə kilidi buna davam gətmədi. Yerindən qopan şuruplar necə kənara uçdusa, Dü Rua, az qala, kandardakı Madlenanın ağuşuna yixılacaqdı. Giriş otağında, əlində şam, ayaqyalın və saçları pərişan halda duran qadının əynində bircə gecə köynəyi və alt tumanı vardi.

– Bu, o xanımdır. Onları yaxalamışq! – deyə bağiran Jorj otaqlara tərəf şığıdı.

Şlyapasını çıxaran komissar da onun ardınca içəri keçdi. Çəşqin halda onların ardınca gedən Madlena yola işq tutmalı oldu. Mətbəx masasındaki süfrə yiğisdirilmədiğindən orada yemək artıqları gözə

dəyirdi: şampan şərəbi şüşələri, bir qismi yeyilmiş paştetlə¹ dolu sini, toyuq gövdəsi və yarımcıq çörək dilimləri. Bufetin üstündəki bir cüt boşqabda isə dəniz ilbizi qabıqları qalaqlanmışdı. Yataq otağı dağınıq vəziyyətdə idi. Qadın paltarı stulun başına, kişinin şalvari isə kreslonun dirsəkliyinə atılmışdı. Bir cütü iri, bir cütü xirdahal olmaqla, dörd çəkmə çarpayının yanında qaralırdı.

Bu cür mebellə döşənmiş, adı və ucuzvari yataq otaqlarında bir gün və ya lap altı ay yaşayanların da özünəməxsus və cürbəcür qoxuları buranın ümumi havasına, buradakı stullara, divarlara, döşəklərə, pərdələrə hopmuş, daha öncəki müştərilərdən qalma bədən qoxularıyla qarışmaqla, qəribə deyiləcək dərəcədə şirin və həm də dözülməz bir iy atmosferi yaratmışdı. Bu cür qoxu bənzər məkanlar üçün xarakterik sayılır.

Buxarının üstündə pirojnalarla dolu boşqab, Şartez şərəbi şüşəsi və bir cüt yarıyacan içilmiş qədəh vardi. Büruñc saatın başına isə kişi öz şlyapasını keçirmişdi.

Cəld hərəkətlə geri qanlılan komissar zənlə Madlenani süzdü:

– Siz burada olan publisist, cənab Prosper-Jorj Dü Ruanın nikahlı xanımı Kler-Madlena Dü Ruasınız?

Madlena bir qədər boğuq səslə, amma səlis bir şəkildə dedi:

– Bəli, cənab.

– Bəs burada nə edirsiniz?

Qadından cavab gəlmədi.

Polis rəisi təkrarlamalı oldu:

– Bəs burada nə edirsiniz? İndi siz öz evinizdə yox, kiraya bir mənzildəsiniz. Üstəlik, az qala, çılpasıınız. Buraya nə məqsədlə gəlmisiniz?

O, cavab gözləyirdi. Madlena isə inadla susmağındaydı.

Komissar dedi:

– Hər hansı etiraf etmədiyiniz üçün bunu özüm aydınlaşdırmağa məcburam.

Çarpayıya sərilən yorğanın altında insan bədəninin çizgiləri özünü bürüzə verdi.

Komissar ora yanaşaraq: «Hörmətli cənab!» deyə səsləndi. Yataqdakı adam yerindən tərənmədi. Görünür, başını yastığın altına dürtən bu adam üzünü divara tutmuşdu.

¹ Paştet – quş ətinidən, böyrəkdən, göbələkdən xüsusi üsulla hazırlanmış qiyımə



Yorğan altındakının, təxminən, çıynınə toxunan polis məmuru xəbərdarlıq elədi:

– Hörmətli cənab, xahiş edirəm ki, məni zor tətbiqinə məcbur eləməyəsiniz.

Amma yorğana bürünən şəxs meyit kimi hərəkətsiz idi. Bu zaman çarpayıya sarı şığımaqla, yorğanı sıyran, yastıqları isə ora-bura atan Dü Rua qarşısında Laroş-Matyenin kağız kimi ağaran sifətini gördü. Onun xirtdəyindən yapışmaq və sıxmaq istəyi ilə bütün varlığı titrəyən Jorj ona sarı əyilib dişlərini qıçayaraq dedi:

– Ən azından, öz alçaqlığınızı etirafına cürətiniz çatsın.

Asayış keşikçisi soruşdu:

– Siz kimsiniz belə?

Şaşqın aşiq susurdu.

– Mən polis komissarıyam və özünüzü mənə təqdim etməyinizi tələb edirəm.

Kükərəyb-coşan Dü Rua bu adama çımxırdı:

– Haydi, tülkü, cavab ver. Yoxsa sənin kimliyini mən söyləməli olacağam!

Yataqda uzanan adam Mizildandı:

– Cənab komissar, bu adamın məni təhqir etməsinə imkan verməyin. Mən hansınızın qarşısında cavabdehəm: sizin, yoxsa onun? Cavabı mən sizə verməliyəm, yoxsa ona?

Görünür, onun dili-dodağı təpimmişdi.

Polis məmuru dilləndi:

– Cavabı mənə, yalnız mənə verməlisiniz. Odur ki sorusuram: siz kimsiniz?

Məşuq yenə də susurdu. Yorğanı ta çənəsinə qədər çekərək çəşqin halda yan-yörəsinə göz qoyurdu. Dümağ ağaran sifətində onun xırda və ucları burulu bığı xeyli qara görünürdü.

Komissar davam elədi:

– Deməli, siz cavab vermək istəmirsiniz? Belə olanda mən sizi həbs etməyə məcburam. Hər ehtimala qarşı yataqdan qalxin. Paltalarınızı geyinəndən sonra sorğunu davam etdirərik.

Yatağında qurcalanan adam Mizildadı:

– Amma sizin qarşınızda bunu edə bilmərəm.

Asayış keşikçisi xəbər aldı:

– Axi niyə?

Qarşısındaki dili tutula-tutula:

– Çünkü... ona görə ki... mən tamam lütəm, – dedi.

Dü Rua hırıldadı və döşəmədəki köynəyi götürüb, çarpayıya tərəf tolazladı və çığırdı:

– Heç nə olmaz!.. Qalxın görək! Əgər bir arvadın yanında soyuna bilirsinizsə, onda onun ərinin hüzurunda geyinməkdən də zərrəcə çəkinməməlisiniz.

Bu sözləri deyərək o, arxasını bu hərifə çevirib buxarıya tərəf getdi.

Madlenanın pərtliyi çəkilmişdi və hər şeyin məhvə yuvarlandığını anladığından indi o, istənilən, hətta ən gözlənilməz hərəkətə hazır görünürdü. Üzdən amansızlıq yağırdı, gözlərində soyuq işartisi vardı. Bir kağız parçasını lülə kimi bükən bu qadın qonaq-qara gözləyən birisi kimi buxarının iki ucunda qoyulan əcaib şamdanlardakı on şamın onunu da yandırdı. Sonra mərmər lövhəyə söykəndi, çılpaq ayağını irəliyə, artıq sönməkdə olan ateşə sarı uzatıldıqda əynində güclə duran tumanın arxa tərəfi qalxdı. O, pənbə rəngli qutudan çıxardığı papirosu alışdırıldı.

Kişinin yataqdən qalxmasını gözləyən komissar təkrar qadına yanaşdı. Qadın kinayə ilə ondan soruşdu:

– Bu işlə tez-tez məşğul olursunuz, hörmətli cənab?

Komissar tam ciddiyətlə cavab verdi:

– Yox, xanım, imkan daxilində az-az.

Qadın nifrətlə gülümsədi:

– Sizin yerinizə məmnun oldum: bu heç şərəfli iş deyil çünkü.

Qadın öz ərini heç görmürmüş kimi davranırdı artıq. Bu ara yataqdakı adam geyinməklə məşğul idi: şalvarını, sonra isə çəkmələrini geyindi, jiletini də əyninə keçirib onlara yanaşdı.

Polis komissarı ona üz tutdu:

– Hə, möhtərəm cənab, indi necə, özünüzü mənə təqdim edəcəksiniz?

Kişi susurdu.

Komissar əsəbiləşdi:

– Elə isə sizi həbs etməyə məcburam.

Gözlənilmədən qarşısındaki səsini başına atdı:

– Mənə toxunmayın! Mən toxunulmaz şəxsəm.

Dü Rua bu hərifin üstünə elə hücum çəkdi ki, deyərdin indicə onu yerə sərəcək. Çimxirdi:



– Mən sizi iş başında... suç üstündə... yaxalamışam. Əgər istəsəm, sizi həbs etdirə də... bilərəm. Bəli.

Sonra jurnalist həyəcandan tutulmuş səsiylə bağırıldı:

– Bu, xarici işlər naziri Laroş-Matyedir!

Özünü itirən polis komissarı geri-geri gedib çəşqin halda mızıldadı:

– Möhtərəm cənab, əvvəl-axır siz kim olduğunuzu açıb mənə deyəcəksiniz, ya yox?

Qarşısındakı adam özünü topladı və hamının eşidəcəyi uca səslə elan elədi:

– Hə, bax indi bu yaramaz gerçəyi dedi. Mən, həqiqətən də, nazir Laroş-Matyeyəm.

Sonra o, barmağını Jorjun sinəsindəki qırmızı işartiyə tuşlayaraq əlavə elədi:

– Bu əclafın frakına taxdıği ordeni də ona mən vermişəm!

Dü Ruanın rəngi avazındı. Bunun ardınca o, sərt bir hərəkət elədi və yaxasından qopan orden lenti havada uçan al-qırmızı qıqlılcım kimi birbaşa buxariya düşdü.

– Sizin kimi əclafların verdiyi ordenin yeri, bax oradır.

Yumruqları düyünlənən, dişləri qıcanan və hiddətdən nəfəsləri təngləşən bu iki nəfər göz-gözə durmuşdu: biri arıqaldı, biğinin tükləri biz-biz dururdu, digərinin, nisbətən dolubədənlinin isə biğinin ucları halqavari burulmuşdu.

Komissar tez onların arasına girdi:

– Ədəb-ərkani qoruyun, cənablar! Əndəzəni aşmayıñ!

Rəqiblər bir-birinə arxalarını çevirdilər. Yerindən tərpənməyən Madlena hələ də papirosunu tüstülədir və gülümsünürdü.

Polis məmuru sözə başladı:

– Cənab nazir, mən sizi buradakı xanım Dü Rua ilə baş-başa yaxaladım. Eyni yatağı paylaşıığınız qadın, az qala, lüt-üryan idi. Paltarınız otaqda ora-bura səpalənmişdi. Bütün bu məqamlar zina-karlıq faktını tam sübuta yetirir. Siz bu gerçəkləri heç cür inkar edə bilməzsınız. Bu barədə nə deyə bilərsiniz?

Laroş-Matye burnunun altda mızıldadı:

– Nə deyə bilərəm? Öz vəzifə borcunu icra edin.

Komissar bu dəfə Madlenaya üz tutdu:

– Möhtərəm xanım, bu cənabın sizin aşnanız olduğunu etiraf edirsinizmi?

Qadın əsl ləçər kimi cavab verdi:

– Mən inkar eləmirəm: o, mənim oynışımdır!

– Bu da yetərlidir.

Sonra polis komissarı mənzillə və otaqların yerləşimi ilə bağlı bəzi qeydlər elədi. O vaxta qədər nazir geyinib qurtardı, paltosunu qolunun üstünə atıb, şlyapasını götürdü. Qələmini yerə qoyan komissardan soruşdu:

– Mən sizə yenə lazımmam? Daha nə eləməliyəm? Gedə bilərəmmi?

Dü Rua ona sarı dönüb kinaya ilə hirildiyaraq dedi:

– Əslində, hara gedirsiz belə? Axi niyə? Biz indicə buranı tərk edəcəyik. Siz isə möhtərəm cənab, təzədən yatağa girə bilərdiniz. Biz sizi yenə təkbaşına buraxırıq, – deyə o, barmağının ucuyla polis komissarının qoluna toxundu: – Gedək, cənab komissar. Daha burada bizlik bir iş qalmadı.

Hələ də heyrat içinde olan asayış keşikçisi onun ardınca yola düzəldi. Amma kandara çatan Dü Rua onu irəli buraxmaq üçün ayaq saxladı. Komissar nəzakət xatırınə bundan imtina elədi. Jorj dirəndi:

– Siz keçin, cənab.

Komissar qısa olaraq:

– Ancaq sizdən sonra.

Təzim edən jurnalist yarınəzakətli, yarıkınayəli tərzdə dedi:

– Bu dəfə sizin növbənizdir, cənab polis komissarı: çünkü bura bir mənada mənim də evim sayılır.

Bayra çıxanda o, üzünə ciddi ifadə verərək, ehmallıca qapını arxasında çəkdi.

Bir saat sonra Dü Rua «Fransız hayatı» qəzetinin redaksiyəsində idi.

Valter də iş başında idi: son dönəmdə böyük nüfuz qazanan «Fransız hayatı» sayəsində onun direktoru olduğu bankın əməliyyat həcmi də getdikcə artırdı və bütün bunları Valter, əvvəlki kimi, özünün bir an belə zəifləməyən nəzarəti altında saxlayırdı.

Naşir baxışlarını qaldırıb onu gördükdə dedi:

– Ah, bu sizsiniz! Niyə belə qəribə görkəminiz var? Nahara niyə bizə baş çəkməmişdiniz? İndi haradan gəlirsiniz belə?

Sözlərinin bir an sonra hansı effekti doğuracağını bildiyi üçün Jorj hər kəlməni ayrıca tələffüz edərək dedi:

– İndicə mən xarici işlər nazirini yixib-süründüm.



Valter onun zarafat elədiyini sandı:

– Naziri yixib-süründünüz?.. Necə yəni?

– Mən kabinetin tərkibini dəyişəcəyəm. Vəssalam! Yetər artıq bu cindirə dözdük.

Dili-ağzı tutulan qocaya elə gəldi ki, işçisi sərxoşdur. Odur ki mızıldandı:

– Bura baxın, siz, deyəsən, xərifləmişiniz.

– Heç də yox. İndicə mən arvadımı cənab Laroş-Matyenin yatağında yaxaladım. Polis komissarı isə bu zinakarlıq faktını rəsmiləşdirdi. Nazir yerlə bir oldu.

Eşitdiyindən tam çəşqinliğə uğrayan Valter gözlüyünü lap alına qaldırıb:

– Yəqin ki, zarafat edirsiniz?

– Zərrəcə. Hətta bu barədə xronika üçün yazı da hazırlayaçağam.

– Bununla nəyə nail olacaqsınız?

– Mən bu cəmiyyət üçün təhlükəli olan o yaramazı, o fırıldaqçını yixib-sürümək istəyirəm! Mənim yoluma çıxanın gərək dörd bıynuzu olsun! Çünkü heç kimə və heç nəyi bağışlamıram! – deyən Jorj şlyapasını kresloya qoydu.

Naşir hələ də məsələnin mahiyyətini anlamırdı. Soruşdu:

– Bəs... xanımınız nə olacaq?

– Günü sabah mən boşanma davası açmaqla onu da o rəhmətlik Forestyenin yanına yollayacağam.

– Siz boşanmaq istəyirsiniz?

– Bəs necə? Bu qədər gülüş hədəfi olduğum üçün mən onları suç üstündə yaxalamaqdan ötrü fürsət gözləyirdim. İndi artıq hər şey yolundadır və vəziyyəti mən idarə edirəm.

Valter hələ də özünə gələ bilmir, çəşqin halda Dü Ruanı süzür və düşünürdü: «Lənət şeytana! Bu dəliqanlı ilə ehtiyatlı davranışın lazımdır».

Jorj sözünə davam elədi:

– Mən artıq sərbəstəm... Özümə görə bəlli bir sərvətim var. Oktyabrda keçiriləcək növbəti seçkilərdə doğma əyalətimdən öz namizədliyimi irəli sürəcəyəm: oralarda məni yaxşı tanıırlar. Bunun kimi, hamının gözünü yağır edən bir qadınla mən bu toplumda özümə sayılan bir adam mövqeyi qazana bilməzdəm. Vaxtilə o, məni

başdan çıxarmış, öz təsiri altına və deməli, tora salmışdı. Elə ki onun bu oyununu anladım, həmin andan bu yaramaz qadının hər addimına göz qoymağa başladım.

O qəhqəhə çekdi:

– Zavallı Forestye isə eləcə buynuzlu qaldı... qayğısız, üzüyola və avam bir buynuzlu kimi. Mən isə ondan miras kimi aldığım buynuzu sindirdim. Artıq əl-qolum sərbəstdir və mən xeyli qabağa gedəcəyəm.

Stulda tərsinə oturub arzularını dilə gətirərək təkrarladı:

– Xeyli qabağa gedəcəyəm...

Qoca Valterin gözlüyü hələ də alnından enməmişdi və o, dörd gözlə qarşısındaki bu cavani süzərək düşündürdü: «Hə-ə, bu yaramaz xeyli qabağa gedəcək».

Jorj ayağa qalxdı:

– Xəbəri indicə oturub yazacağam. Bunu ehtiyatla etməliyik, çünki bunun nazir üçün sarsıcı zərbə olacağını unutmamalıyıq. Yuvarlanacağı quyudan onu daha kimsə qurtara bilməyəcək. Buna görə də heç «Fransız hayatı»nın da onu dəstəkləməsinin anlamı qalmır.

Bir ara tərəddüdə qapılan qoca sonra əlini yelləyib dedi:

– Bildiyinizi edin, ona bu da azdır.

IX

Üç ay ötdü. Həmin müddətdə Dü Rua boşanma işlerini bitirdiyindən keçmiş xanımı təkrar Forestye soyadını daşımağa başladı. İyulun on beşində Valter ailəsi Truvilə yola düşəcəkdi, buna görə də onlar vida məqsədilə bir günü şəhər kənarında keçirməyi qərara almışdilar.

Yola cümə axşamı çıxacaqdılar. Səhər saat altıda altıyerli və dörd at qoşulmuş lando ilə ailə yola düzəldi.

Qəlyanaltılarını IV Henrixin Sen-Jermendəki köşkündə elədilər. Markiz de Kazolun nə üzünü görməyə, nə də davranışlarına təhəmmül edən Əzziz dost, özünün bu səfərə yeganə kavalər kimi qatılmasına nail olmuşdu. Amma ən son məqamda qraf de Latur-İveleni də götürmək qərarına geldilər. Bu təklifi səfər ərəfəsində ona çatdırılmışdilar.

Yelisey düzü avenyüsünü iri löhrəm yerişə qət edən atlar az sonra Bulon meşəsi tərəfə çıxdılar.



Çox da qızmar olmayan gözəl bir yay günü idi. Mavi göylərdə iri dövrələr vuran şən qaranquşların havada buraxdıqları izlərin də ağır-ağır çəkilib getdiyini sanırdı adam.

Qadınlar arxada oturmuşdular: ortada ana, sağında-solunda isə qızları. Kişiilər isə üzü onlara sarı oturmuşdular: ortada Valter, böyürlərində isə qonaqları.

Senanın üzərindən keçib Mon-Valeryeni və Bujivalı geridə buraxıllar. Qarşidakı yol, ta Pekə qədər, çayın sahili boyunca uzanırdı.

Çox da cavan olmayan qraf de Latur-İvelenin iri və seyrək bakenbardları əsən mehdən titrəyirdi. Bununla bağlı Dü Rua düşünmüşdü: «Külək onun yanağındaki saqqalla çox şüx şəkildə oynayır». Bir ay önce Roza ilə nişanlanan bu adam adaxlığını ürkək baxışlarla süzürdü.

Jorj da vaxtaşırı Süzannanı süzməyindən qalmırıldı. Hər ikisinin rəng-ruyu qaçmışdı. Arabir baxışları rastlaşanda onlar yalnız iki-sinə bəlli olan fitnənin ortaqları kimi baxışır və tezliklə gözlərinin bir-birindən qaçırdılar. Xanım Valterin isə bəxtəvər və sakit bir görkəmi vardi.

Qəlyanaltıları uzun çəkdi. Parisə dönməzdən öncə Dü Rua açıq eyvanda bir az gəzişməyi təklif elədi.

Əvvəlcə buradan açılan mənzərəni süzdülər. Hamısı bir nəfər kimi divar boyu düzülüb, gözəl üfüqlərə heyranlıqla göz qoydu. Uzun dağ sırasının ətəyi ilə axan Sena çayı bu yaşıllıqlar qoynunda qırılan iri ilanı xatırladırdı. Buradan onun suları Mezon-Lafitə doğru baş alıb getməkdəydi. Sağ tərəfdə görünən yüksək təpənin ətəyində isə Marli akveduku¹ gözə dəyirdi. Səmanın fonunda silueti aşkar seçilən bu qurğu iri ayaqlara malik tırtılı xatırladırdı. Marli isə aşağılarda, meşənin nisbətən six qismindəki tala boyu axırdı.

Seyrçilərin gözləri öndə açılan ucsuz-bucaqsız bu düzənlilikdə adda-budda kəndlər də görünürdü. Xırda talanın saralmağa başlayan yaşıllığı arasında ayrı-ayrı işıqlı ləkələr kimi Vezine nohurları diqqəti özünə çəkirdi. Solda, xeyli uzaqlarda isə Sartruvil zəng qülləsinin göylərə baş çəkən şiş ucunu seçmək mümkün idi.

Valter dedi:

– Dünyanın heç bir guşəsində belə panoram yoxdur. Heç işveçrədə də bənzər gözəlliyyə rast gəlməzsınız.

¹ Akveduk – su kəməri

Dəstə ağır addımlarla irəliləməyə başladı: seyrçilər burada bir qədər gəzib-dolaşmaq, ətrafdakı mənzərələrdən bir az da feyzyab olmayı umurdular.

Jorjla Süzanna hamidan geri qalmışdı. Dəstədən bir neçə addım aralanan kimi Jorj sakit və qısıq bir səslə dedi:

– Sizə dəli kimi aşiqəm, Süzanna. Könlümü fəth eləmisiniz.

Qız piçildədi:

– Mən də sizə, Əziz dost.

– Əgər sizinlə evlənə bilməsəm, nəinki Parisdən, hətta Fransadan da çıxıb gedəcəyəm.

– Atamlı danışmağa cəhd eləyin. Bəlkə də, o razılıq verəcək.

Jorjun hərəkətindən oxundu.

– Yox, mən artıq neçənci dəfədir ki, bunu deyirəm: bu, mənasız cəhd üzündən evinizin qapıları həmişəlik üzümə bağlama bilər, redaksiyadakı işimdən olaram, hətta sizinlə görüşmə imkanını da itirərəm. Əgər bu təklifi rəsmi şəkildə eləsəm, bax bu sadalanan uğursuzluqlar nəsibim olar. Sizi markiz de Kazola ərə verməyi düşünlürəm. Valideynləriniz gec-tez bu təklifə razılıq verəcəyinizi umduqlarından gözləyirlər.

Qız soruşdu:

– Bəs mənim əlimdən nə gələr ki?

Jorj cavabı ləngitməklə qızı sınayıcı baxışlarla süzdü:

– Mənim xətrimə riskli bir addıma hazırlırsınız mı?

Qız tam arxayınlıqla «Hə» cavabını verdi.

– Həm də tamam gözlənilməz addıma?

– Hə.

– Həm də hədsiz dərəcədə gözlənilməz addıma?

– Hə.

– Bu yolda ata-ananızın ziddinə də gedərsinizmi?

– Hə.

– Doğru sözünüzdür?

– Doğru sözümdür.

– Elə isə tək bircə çıxış yolumuz qalır. Amma elə etməliyik ki, buna təşəbbüs məndən yox, sizdən gəlsin. Siz ailənizin gül balasısınız, ürəyinizdən keçən hər şey dilinizin ucunda bitdiyindən sizin şıltaqlığınıza heç kim təccübəlməz. Odur ki məni dinləyin: elə bu axşam, evə dönən kimi, ananızı təklikdə yaxalayıb, hamidan əvvəl



onunla danışın. Sadəcə, deyin ki, mənim xanımım olmaq isteyirsiniz. Bu təklifdən onun həyecanlanıb özündən çıxacağı şəksizdir.

– Oh, anam çox şad olacaq! – deyən qız onun sözünü kəsdi.

Kişi tam qətiyyətlə etiraz elədi:

– Yox, siz onu yaxşı tanımirsiniz. Atanızla müqayisədə o daha betər əsəbiləşib özündən çıxacaq və buna etiraz edəcək. Görəcəksiniz. Amma siz bunda israr edin, geriyə çəkilməyin, məndən başqa heç kimə əra getməyəcəyinizi açıq bəyan edin. Oldumu?

– Oldu.

– Sonra atanızın yanına gedin. Üzünüzə ciddi və qətiyyətli ifadə verərək, eyni şeyi ona da söyləyin.

– Hə, hə. Bəs sonra?

– Sonra daha önemli mərhələ gələcək. Əgər siz, mənim əziz və balaca Sützannam, mənimki olmağa qəti qərarlı olsanız və bu qərarınız dəyişməz qalssa, onda... onda mən... sizi qaçıracağam.

Qız sevincdən az qaldı çəpik çalsın:

– Nə böyük səadət! Məni qaçıracqsınız! Bəs bu nə vaxt olacaq?

Qız kitablardan məlum olan və qədim şeirlərdə təsvir edilən gecə qaçırımları, poçt karetləri, yeməkxanalarda dincəlmələr, hey-rətamız sərgüzəştər gözlənilmədən və sehrli bir nağıl olmaqdan çıxacaq və ən yaxın zamanda ondan ötrü bir gerçəkliyə çevriləcəkdi. Odur ki bir də soruşdu:

– Bəs bu nə vaxt olacaq?

– Elə... bu gün... bu axşam... bu gecə... – deyə kişi yavaşça bildirdi.

Bədəni uçunan qız soruşdu:

– Bəs haraya gedəcəyik?

– Qoy bu, mənim sırrım olsun. Siz öz addımlarınızı ölçüb-biçin. Ən utmayın ki, qaçıracağım halda siz yalnız və yalnız mənə əra getməli olacaqsınız! Sizdən ötrü bu, yeganə və... təhlükəli... çox təhlükəli çıkış yoludur.

Qız dilləndi:

– Mən buna qərarlıyam... Sizinlə harada görüşəcəyik?

– Təkbaşına evdən çıxa bilərsiniz?

– Hə, mən alaqapını açmağı bacarıram.

– Elə isə gecəyarı qapıcı yatağa girəndən sonra siz Birlik meydənına gəlin. Sizi orada, Dəniz Nazirliyi ilə üzbəüz dayanacaq karet-də gözləyəcəyəm.

– Gələcəyəm.

– Mütləq?

– Mütləq.

O, qızın əlini sıxdı.

– Ah, sizi necə də sevirəm! Necə də ağıllı və cürətlisiniz! Deməli, siz markiz de Kazola ərə getmək istəmirsiniz?

– Əlbəttə yox!

– Siz bu təklifi rədd edərkən atanız çıxmu əsəbiləşdi?

– Kaş görəydiniz! O, məni monastırı göndərməklə təhdid elədi.

– Görürsünüz də, buna görə də qətiyyətli davranışmalıyıq.

– Mən elə belə də edəcəyəm.

Özünün qaçırlılması fikrinə qapılan qız baxışlarını geniş üfüq-lərə dikdi. O, sevdiyi adamla... çox-çox uzaqlara gedəcəkdi! Sevgilisi onu qaçıracaqdı!.. Qızın ürəyi dağ boyda olmuşdu və artıq ona, onun adına zərər toxunduracaq heç nəyin qeydinə qalmırıldı. Görən o, hansı yola baş vurdugunun heç fərqinə varırdımı? Bunun arxasında gizlənən əsl niyyəti sezirdimi heç?

Xanım Valter geri qanlırlaraq səsləndi:

– Yanıma gəl, balası! Əziz dostla orada nə işin var elə?

Bu cütlük də gəlib dəstəyə qoşulmalı oldu. Valterlərin yaxın vaxtda yollanacaqları dəniz kurortundan düşmüşdü səhbət.

Eyni yolla geri qayıtmamaqdən ötrü onlar yollarını Şatudan saldılar.

Jorj susmağına davam edirdi. Fikrə dalmışdı. Əgər bu qız yetərinçə cürətli çıxsa, onda o, axır ki, öz məqsədinə çatacaq! Son üç ay ərzində o, bu qızın ətrafında qarşışılınmaz bir cazibə toru hörmüşdü. Qızın saqqızını oğurlamış, onu tovlamış, onu öz əsirinə çevirmişdi. Qız elə bir hala gəlmışdi ki, onun hər istədiyini eləməyə hazır idi. Bu dərin ağılı olmayan kuklanın bütün ruhuna mütləq hakim kəsilmişdi Jorj.

İlk əvvəl o, qızın markiz de Kazolun təklifini rədd etməsinə nail oldu. İndi isə onu özünə qoşulub qaçmağa razı saldı. Bu yola ona görə əl atdı ki, başqa qurtuluş yolu qalmamışdı.

Qızının ona ərə getməsinə hər vəchlə xanım Valterin mane olacağını o, çox yaxşı biliirdi. Çünkü hələ də onu sevən və əbədi sevəcək bu qadının eşqi hələm-hələm sönənə bənzəmirdi. Hər dəfə öz soyuqqanlı davranışlarıyla qadının ramolunmaz ehtirasını



cilovlayan Jorj onun içini gəmirən eşqin gücündən xəbərdar idi. Onun dirənişini qırmaq kişiyyə heç cür nəsib olmayacaqdı və deməli, bu qadın Süzannanın da Jorjla nikahına yol verməzdi.

Amma qızı ata-anasından ayırib, öz himayəsi altına alandan sonra o, qızın atasıyla bərabər şərtlərdə danişmaq imkanı qazanacaqdı.

Dərin düşüncələrə dalan Dü Rua indi ona deyilənlərə qulaq asmir, arabir ağızucu cavablarla kifayətləndi. Şəhərdə dolaşdıqları zaman isə o, sanki, yuxudan oyanan kimi oldu.

Süzanna da dalğın görünürdü. Dörd atın zinqirov səsləri indi qızın başına, beyninə düşmüşdü, gözlərinin önündə ayın nuruna qərq olmuş geniş və sonsuz yollar, qaranlıq mesələr, yolayrıclarında yerləşən və arabacıların, sanki, arxalarınca düşən birisi olduğunu hamiya sezdirəcək qədər tələm-tələsik atları dəyişdikləri yeməkxanalar zühur edirdi.

Lando malikanənin həyətinə girəndə Valter onlarla nahar eləmək üçün Jorju dilə tutmağa başladı. Amma qonaq bundan imtina edib evinə yollandı.

Evə gəlib yüngülvari yemək yedi, sonra isə uzaq səfərə hazırlaşan birisi kimi əşyalarını sahmana saldı. Əleyhinə yönələ biləcək məktubları yandırdı, qalanlarını gizlətdi, bəzi dostlarına məktublar yazdı. Ara-sıra saatına nəzər salıb düşüñürdü: «Yəqin, indi orada aləm bir-birinə dəyib». Ürəyini təlaş hissi bürüdü. Birdən niyyəti baş tutsa, necə olacaq? Amma daha nədən qorxasıydı? Həmişə düşdüyü vəziyyətlərdən çıxmağı bacarmışdı. Amma bu dəfə çox böyük oyuna girmişdi.

Saat on birə qalmış evdən çıxbı bir az veylləndi, sonra ekipaj tutub Birlik meydanına, Dəniz Nazirliyinin yaxınlığındakı tağlar sırasının yanına gəldi.

Vaxtaşırı kibrıt çəkib saatına baxırdı. Saat on ikiyə qalmış içində dolan səbirsizlik lap dözülməz həddə çatdı. Az qala, hər saniyə başını bayıra çıxarıb Süzannanın gəlib-gəlmədiyini pusurdu. Haradasa, çox uzaqlarda bir saatın, sonra isə yaxınlıqdakı saatların, daha sonra – bu dəfə yenə xeyli uzaqdakı – iki ayrı saatın on ikini vurdunu eşitdi. Sonuncu zəngi eşidəndə qət elədi: «Hər şey bitdi. Plan baş tutmadı. Qız gəlməyəcək».

Amma hər şeyə rəğmən, səhərə qədər gözləmək qərarına gəldi. Belə durumlarda səbirli olmaqdə ancaq fayda var.

Bir müddət sonra birə on beş dəqiqə işlədiyini, sonra birin yarısı olduğunu, daha sonra isə birə on beş dəqiqə qaldığını kilsə zəngləri xəbər verdi. Nəhayət ki, bütün saatlar, bayaq gecəyarı olduğunu bildirdiyi kimi, indi də saat bir tamamı müjdə verdi. Artıq o, qızın yolunu gözləməkdən vaz keçib onların evində nə baş verəcəyi üzərində baş sındırıldı. Qəfildən karetin pəncərəsində bir qadın başı peydə oldu:

– Buradasınız, Əziz dost?

Yerindən dik atıldı. Az qala, nəfəsi kəsiləcəkdi.

– Bu, sizsiniz, Süzanna?

– Hə, bu mənəm.

Qapının dəstəyini burmaqda gücənən kişi elə hey təkrarla-yırdı:

– Ah, bu sizsiniz... bu sizsiniz... buyurun içəri...

İçəri keçən qız özünü oturacağa, onun böyründəki yere yixdi. Jorj sürücüyə səsləndi: «Sür». Karet yola düzəldi.

Hələ də güclə nəfəs alan Süzannanın dili-ağzı söz tutmurdu. Kişi soruşdu:

– Hər şey necə oldu, danışın da?

Halsızlıqdan huşunu itirmək həddinə gələn qız piçildədi:

– O-o, əsl dəhşət idi. Əsas da anamla söhbatımız.

Kişi həyəcandan titrəyirdi.

– Ananızla? Sizə nə deyirdi bəyəm? Danışın.

– Qiyamət qopdu! Hər şeyi öncədən ölçüb-biçmişdim. İçəri girən kimi birbaşa mətləbə keçdim. Onun rəngi avazdı və şivən qopartdı: «Heç vaxt! Heç vəchlə!» Mən isə ağlayır, təlaşlanır və andaman edirdim ki, sizdən başqasına ərə gedən deyiləm. Hətta mənə əl qaldıracığını da gözə almışdım. Anam tamam ağılıń itirmişdi və deyirdi ki, məni günü sabah monastırə göndərəcək. İndiyədək onun belə gərgin vəziyyətə düşdüyüն heç görməmişdim! Bu ara atam onun dilindən çıxanları eşitdiyi üçün həmin otağa gəldi. Anama baxanda o, çox da əsəbiləşməsə də, dedi ki, siz mənimcün çox da uyğun həyat yoldaşı deyilsiniz. Məni o dərəcədə özümdən çıxartmışdır ki, onlardan daha betə qışqırırdım. Atam ona heç yaraşmayan faciəli bir tərzdə otağı tərk etməyimi əmr elədi. Durum belə olanda mən sizə qoşulub qaçmağı son çarə saydım. Ona görə də buradayam. Hə, haraya gedirik belə?



Bayaqdan bəri bu qızın ata-anasına qarşı Jorjun içində quduz bir nifrət baş qaldırımışdı. Amma eyib etməz, qızları artıq onun əlində idi və bu qisası onlarda qoymayacaqdı.

Jorj dedi:

– Qatara gecikdik. Karet indi bizi Sevrə aparır. Orada gecələyib, sabah Laroş-Giyona yollanarıq. Bu, Mant ilə Bonyer arasında, Sena çayı sahilində gözəl bir kənddir.

Süzanna etiraz elədi:

– Amma mən özümlə şəxsi əşyalarımdan heçcə nə götürməmişəm. Əynim də nazikdir.

Kişi buna qayğısız təbəssümlə cavab verdi:

– Eybi yox, orada hər şeyi yoluna qoyarıq!

Ekipaj küçələrlə irəliləyirdi. Jorj qızın əlini ovcuna alıb, ağırlaşır, həm də saygıyla öpməyə başladı. Platonik nəvazişlər ruhuna yad olduğundan indi o, qızı nədən söz edəcəyini bilmirdi. Qəflətən qızın ağladığını sezdi. Təşviş içində soruşdu:

– Nə oldu sizə, gülüm?

Qız göz yaşları içində dedi:

– Yəqin, indi zavallı anam mənim yoxa çıxdığımı anlayıb və yuxusu ərşə çəkilib.

Xanım Valterin gözünə, həqiqətən də, yuxu getmirdi.

Süzanna otaqdan çıxandan sonra bu ərlə-arvad baş-başa qalmışdı.

Qadının qanıqara və məyus görkəmivardı.

– İlahi pərvərdigara! Nədir bu başımızda gələnlər?

Valter özündən çıxdı:

– Bu, o deməkdir ki, o çoxbilmiş hərif qızın başını tovlayıb. Kazolun təklifini rədd etmək fikrini də qızı o aşılıyib. Görünür, bu eclaf qızımızın cehizinə göz dikib!

Hiddətlənən Valter otaqda firfirə kimi get-gələ başladı:

– Sən də onu həmişə evə çağırır, ondan diqqətini, mehrini əsir-gəmir, görünməmiş nəvazişlər sərgiləyirdin. Sabahdan ta axşama qədər «Əziz dost, Əziz dost» sözləri dilindən düşmürdü. Buyur, indi də bunun bəhrəsini dad.

Qadının rəngi ağardı:

– Mənmi onu... evimizə cəzb edirdim?

Kişi onun üstünə çımxırdı:

– Hə, hə, sən! Onu görəndə hamınızın – Marelin də, Süzannanın da, sənin də, bütün xanımların ağlı başından çıxırdı. Bəlkə, sənin ondan ayrı iki gündən çox qala, dözə bilmədiyinin mən fərqində deyiləm, hə?

Xanım Valter qəddini dikəldib, faciəli bir səs tonuyla:

– Mənimlə bu cür danışmağa izin verə bilmərəm, – dedi. – Mənim sizin kimi, yəni bir baqqal dükanında böyümədiyimi, deyəsən, unudursunuz.

Deyəsən, kişi daha deyəcək söz tapa bilmədi, ona görə də qəzəblə «Hamınız cəhənnəm olub açılın başından!» deyə bağırıb otaqdan çıxməqla qapını ardınca çırıldı.

Yalnız qalan xanım Valter instinkтив olaraq güzgүyə sarı qaçdı ki, baxıb görsün bütün bu aqlasığmaz və sirli olaylar ucbatından saçları bu az müddətdə ağarmayıb ki? Süzanna da Əziz dosta aşiq olmuşdu! Əziz dost Süzanna ilə evlənmək isteyirdi! Yox, bəlkə də, qızı yanılmışdı, axı bu ola bilməzdı! Yəqin ki, bu yaraşlılı kişiye laqeyd olmayan qız, qəlbində əmin idi ki, ona ərə gedə bilər, ona görə də belə əminliklə davranırdı. Bəs kişi? Axı Jorj qızıyla əlbir ola bilməzdı! Xanım Valterin fikirlərinin axarı qarışmışdı: adətən, ağır bir dərdə ürcəh olanlar bu cür çıxılmaz duruma düşürlər. Yox, yox, yəqin ki, Əziz dost Süzannanın belə davranacağından tamam xəbərsizdir.

Jorjun bu işdə əli olub-olmadığı barədə qadın uzun-uzadı fikirlərə daldi. Əgər qızı başdan o çıxarıbsa, onda Jorjdan yaramaz adam yoxdur! Bəs bunun axırı nə olacaqdı? İrəlidə təhlükələrlə, iztirablarla dolu bir yol görünürdü indi qadına!

Əgər onun bu işə bir qarışacağı yoxdursa, onda hələ bu barədə çərə tapılardı: Süzannanı altı aylıq səyahətə göndərməklə, bu havanı onun başından vurub çıxarmaq olardı. Bəs bundan sonra qadın özü bu kişiylə görüşə biləcəkdimi? Axı o, hələ də Jorja aşiq idi. Qəlbina bir ox kimi sancılan bu eşqi oradan qoparmaq mümkün deyildi.

Öz həyatını o, Jorjsuz təsəvvür eləmirdi. Bundansa ölməyi üstün tutardı.

Qüssə və şübhələr içini gəmirirdi. Qarmaqarışiq və cansıxıcı fikirlərdən başı çatlamış dərəcəsinə gəlirdi, bunun ağırsına dayana bilmirdi. Durmadan bir çarə arayır, bitməz-tükənməz nigarançılıqdan bir çıkış yolu görmürdü. Saata baxdı: ikiyə işləyirdi. Öz-özünə:



«Daha dözə bilmirəm, artıq dəli oluram. Hər şeyi yerli-yataqlı bilməliyəm. Gedim Süzannanı oyadıb sorğu-sualı çəkim».«

Ayaq səsləri eşidilməsin deyə çəkmələrini çıxartdı. Əlindəki şamla qızının otağına tərəf üz tutdu. Ehmalca qapını açıb içəri girdi və çarpayıya tərəf baxdı. Yataq qarmaqarışqı idti. İlk anda qadın heç bir şübhə duymadı: düşündü ki, yəqin, qızı hələ də atası ilə dilləşir. Amma qəflətən beynində doğan qorxunc fikrin təsiriylə ərinin yanına qaçıdı. Təngnəfəs və rəngi avazımız halda, başlıovlu özünü ərinin yataq otağına saldı. Yatağında uzanan Valter nə isə oxuyurdur. Təşvişə qapılan kişi xəbər aldı:

– Nə olub belə? Nə olub sənə?

Dili tutulan qadın güclə soruşdu:

– Süzannanı görməmisən?

– Mənmi? Nə olub bəyəm?

– O... o... gedib. Yataq otağında yoxdur.

Əri tez xalının üstünə hoppanıb şap-şaplarını geyindi, əynində bircə köynək, qızının otağına sarı götürüldü. İçəri girən kimi hər şey ona əyan oldu. Qızı qaçmışdı. Taqətsiz halda kresloya çökdü və lampanı döşəməyə qoydu.

Arvadı da onun ardınca oraya gəldi. Astadan soruşdu:

– Hə, nə oldu?

Kişinin indi nə ona cavab verməyə, nə də hiddətlənməyə heyi var idi. Az sonra inildəyərək dedi:

– Hər şey bitdi – balamız onun caynağındadır. Evimiz yixıldı.

Qadının üzündə anlamazlıq ifadəsi doğdu:

– Necə yəni «evimiz yixıldı»?

– Çox sadə! Bunun ardınca o, mütləq qızımızla evlənəcək.

Qadın yırtıcı heyvanlara məxsus bir nalə qopardı:

– O? Heç vaxt! Sən lap ağılinı itirmisən!

Çarəsiz görkəm alan Valter dedi:

– Oturub zırıldamaqla bu dərdə çarə qılmaq olmaz. O, qızımızı qaçırib və bəkarətini pozub. Bu vəziyyətdə ən uyğun yol qızı ona əre verməkdir. Əgər bir azca təmkinli tərpənsək, bir kimsə işin əsl mahiyyətini sezməz.

– O heç vaxt, heç bir şərtlə Süzanna ilə evlənə bilməz! – deyə israr edən qadının bütün bədəni dəniz kimi dalğalandı. – Buna heç vəchlə yol verməyəcəyəm!

Məğlubiyyətlə barışan Valter dilləndi:

– Amma artıq qız onun ixtiyarındadır. Məsələ bitib. Ta biz güzəştə gedənə qədər o, balamızı yanında saxlayacaq və bizdən gizləyəcəkdir. Qalmaqla çıxarmamaqdan ötrü bizim bəri başdan onunla anlaşmağımız daha doğru olardı.

Xanım Valterin ürəyi dərrdən parçalanırdı və içindəki bu dərdi o heç kəslə paylaşa bilmirdi. Durmadan təkrarlayırdı:

– Yox, yox! Mən buna heç vaxt yol vermərəm!

Əri lap hövsələdən çıxdı:

– Burada başqa hansı yol qalır ki?! Bu, yeganə yoldur. Görürsən də, o yaramaz bizi necə rəzil duruma saldı!.. Əcəb də zirəkmiş amma! Sərvət baxımından, bəlkə də, daha zəngin kürəkən tapa bilərdik, amma ağıl və mənsəbpərəstlikdə heç kəs ona tay ola bilməz. Onu parlaq bir gələcək gözləyir. Bu gedişlə o, deputat da, nazir də olacaq.

Xanım Valter iki ayağını bir başşəməjə dirəyərək, dediyində durmuşdu:

– Suzannamı heç bir şərtlə ona ərə vermərəm... Eşidirsən?.. Heç bir şərtlə!

Akırdə Valterin səbir kasası daşdı və öz böyük həyat təcrübəsinə arxalanaraq, o, Əziz dostun müdafiəsinə qalxdı:

– Sən gəl bir az mumla!.. Sənə dedim axı: bu, yeganə yoldur... Bu, tək çıxış yoludur. Bir də axı nə bilmək olar: bəlkə də, bundan heç peşman olmariq da. Onun kimilərinin həyatda haralara gedib çıxacağını söyləmək heç də asan deyil. Görmədin bəyəm, o, özü-nün cəmi üç məqaləsi sayəsində sarsaq Laroş-Matyeni necə yerlə yeksan elədi? Halbuki xəyanətə uğramış bir ər kimi bunu eləməyə özündə təpər tapmaq hər oğulun işi deyil. Nə isə, yaşayıb görərik. Amma hələlik biz onun qarmağındayıq. Ondan isə elə-belə qurtulmaq imkansızdır.

Arvadı isə çıçırmak, özünü döşəməyə yixmaq, saçlarını yolaq istəyirdi o ara. Daha da dirənərək təkrarlayırdı:

– Qızımı ona vermərəm!.. Mən... bunu... istəmirəm!..

Ayağa qalxarken lampanı da yerdən qaldıran Valter dedi:

– Bura bax, sən də elə bütün qadınlar təki kütsən. Çünkü hamınız hissi davranışlığını üstün tutursunuz. Sizlər mövcud şəraiti qiy-mətləndirə bilmirsiniz... çünkü axmaqsınız. Bayaqdən sənə deyirəm ki, o, qızımızla evlənməlidir. Belə lazımdır.



Çəkələklərini sürüyən kişi otağı tərk elədi. Təkcə gecə köynəyində dolaşan ev sahibi hamının yuxuya daldığı bu iri evin geniş dəhlizində məzəli bir kabus kimi uzaqlaşdı və səssizcə öz yataq otağına çəkildi.

Xanım Valter isə yerində quruyub-qalmışdı: çəkilməz ağrı-acı könlünü dağlayırdı. Hələ də bu baş verənləri tam dərk edə, qavraya bilmirdi. Sadəcə, iztirab çəkirdi. Az sonra anladı ki, sübhə qədər beləcə, hərəkətsiz dayanmağa taqəti yetməyəcək. Buradan qaçmaq, hara gəldi, necə gəldi qaçmaq, birisinə sığınmaq, kimdənsə kömək ummaq ehtiyacı duyurdu içində.

Özünü sorğu-sualı çəkirdi: axı bu durumda kimə üz tutaydı? Kimə? Ağlına heç kim gəlmirdi. Bəlkə, keşisə? Hə, hə, keşisə! Onun ayaqlarına düşüb hər şeyi, öz günahını da etiraf etməli, özünün səngimək bilməyen dərdini, qüssəsini ona açmaliydi. Keşis belə bir yaramazın Suzanna ilə evlənməsini uyğun saymaz və buna mane olardı. Bir keşis, təcili olaraq bir keşis tapmalydı o! Amma haradan? Bunun üçün haraya üz tutsun indi? Burada durub dözməyə də tabı-taqəti yox idi.

Elə bu məqamda onun qarşısında su üzündə yeriyən İsa peyğəmbərin o işqli surəti peyda oldu. İndi o, bu surəti aşkar görürdü, sənki, tablo düz gözlərinin qabağındaydı. İsa ona deyirdi: «Mənə sığın. Ayaqlarımı düş. Sənə təsəlli verər, necə davranışacağını söylərəm».

Əlinə şam alıb pilləkənlə aşağı mərtəbəyə, oranjereyaya sarı üz tutdu. İsa peyğəmbər oradaydı, o biri başdakı xırda qonaq otağındaydı. Tablonu rütubətdən qorumaq üçün həmin otağın şüşəli qapısını qapalı saxlayırdılar.

Həmin guşəni bu qəribə meşənin qoynundakı kiçik kilsə kimi də dəyərləndirmək olardı.

İndiyədək xanım Valter bu qış bağçasını ancaq gur işıqlanma şəraitində görmüşdü. İndi isə buranın qara-qura cəngəlliyi onun canına qorxu saldı. Qızmar ölkələrə məxsus bitki növlərinin havaya yaydığı qoxular onu hayıl-mayıl eləmişdi. Qapıları bağlı olduğundan şüşə günbəzin altında boy atan bu bənzərsiz ağacların ətrindən həl fənalasdı: qadını başdan çıxaran, sərməst edən bu qoxu ona üzücü həzz bəxs edirdi. Sənki, bütün vücudunu bürüyən bu şəhvət hissi həm də əcəl ayağındaki halsızlığı xatırladırdı ona. Zavallı qadın addımlarını üsulluca və ürkəkliklə atırdı: əlində tutduğu şamın titrək işığında bir-

birinin ardınca zülmətin qoynundan onun gözünə gah sırlı bitkilər, gah əcaib heyvanlar, gah sehrlı məxluqlar, gah eybəcər varlıqlar görüñürdülər. Qəflətən o, İsa peyğəmbəri gördü. Özüylə onun arasındaki qapını açan qadın şəklin öündə dizləri üstə çökdü. Əvvəlcə havalı birisi kimi dualara köklənən qadın Tanrıya olan sevgisinin ifadəsinə çalışdı, ehtirasla və çarəsiz halda ona sığınmaq istəyini dilə gətirdi. Bir qədər sonra duaların zikri nisbətən səngidi və baxışlarını yuxarı qaldıran qadını bircə anda dəhşət bütürdü. Şamın titrək işığı tablonu altdan-yuxarı işıqlandırdığından həmin anlarda İsanın təsviri görünməmiş dərəcədə Əziz dostu xatırladırdı. Hətta qadına elə gəldi ki, şəkildən ona baxan Tanrı deyil, onun öz aşnasıdır. Hə, hə, bu, onun alnıydı, onun gözləriydi, onun soyuqqanlı və özündənrazi baxışlarıydı!

Qadın «İüsuse! İüsuse! İüsuse!» deyə piçıldıyırı. Əslində, dodaqlarında Jorjun adı idi dolaşan. Qəfildən ağlına gəldi ki, bəlkə də, bu dəqiqələrdə Jorj onun qızını altına basıb. Jorj indi onun qızıyla uzaqlarda, hansısa otaqda təkbətəkdir. O, indi Süzanna ilədir!

Xanım Valter, sanki, sayıqlayırdı: «İüsuse!.. İüsuse!..» Əslində isə indi o, qızıyla aşnasi barədə düşünürdü! Onlar indi eyni otaqdadırlar... bu gecə saatlarında. Qadın onları görürdü. Elə aşkar görürdü ki, sanki, onlar bu qarşısındaki tablonun yerində durmuşdular. Bir-birini süzüb, gülümsəyirdilər. Öpüşürdülər. Otaq qaranlıqdır. Yataqdakı yorğan bir kənara atılıb. Qadın yerindən qalxdı: indicə bu məşuqların yanına gedəcək, saçlarından yapışmaqla Süzannanı aşnasının qucağından çəkib çıxaracaqdı. Qızının boğazından yapışaraq onu, ana nifrətini qazanmış övladını, bu adamın yatağına girmiş qızını boğazlayacaqdı. Artıq qadının əlləri qızının qırtağına toxunurdu... Amma bu, kətanın səthi imiş – qadının əli İsanın ayaqlarıyla temas edirmiş.

Dəhşətli çıçırtı qoparan qadın arxası üstə yixildi. Yerə düşən şam da söndü.

Bəs sonra nələr oldu? Hələ uzun müddət qorxunc və dəhşətverici görüntülər, qaraltılar onu izlədi. Bir-birinə sarılmış Jorjla Süzannanın surəti gözləri öündən çəkilmədi, İesus Xristos isə onların günah dolu eşqinə xeyir-dua verdi.

Qadın, dumanlı da olsa, öz otağında olmadığının fərqində idi. Ayağa qalxmağa, qaçmağa can atsa da, buna taqəti yetmirdi. Sanki, əli-ayağı tutulmuşdu, bircə şüuru xaricində hər tərəfi qic olmuşdu. Amma şüuru da artıq donmaq üzrə idi. Çevrədəki qorxunc, reallıqdan



uzaq, fantastik görüntülər üzündən şüuru dəhşətli yuxuya, bəlkə də, ölüm yuxusuna dalmaq üzrə idi: adətən, kəskin ətirə və tilsimli biçimlərə malik bitkilər yetişən qızmar ölkələrdə adamı bu cür ağır yuxular öz çənginə alır.

Hissiyyatsız vəziyyətdə və az qala, yarımcان halda olan xanım Valteri səhərçağı «Su üzərində yeriyən İsa peyğəmbər» tablosunun qarşısında tapdilar. Onun durumu həyatı üçün tahlükəliydi. Saba-hısı gün qadınancaq özünə gələ bildi və həmin andan da hönkür-tülərinə ara vermədi.

Süzannanın yoxa çıxmاسını birtəhər ört-basdır etməkdən ötrü qulluqçulara onun monastırına getdiyini bildirdilər. Dü Ruadan uzun-uzadı bir namə alan Valter cavab məktubunda onun Süzanna ilə evlənməsinə məcburən razılıq verdi.

Əziz dost bu məktubu yola çıxmazdan önce yazmış və Parisi tərk etmədən onu poçt qutusuna salmışdı. Məktubda xeyli ədəb-ərkanla Süzannanı çıxdan bəri sevdiyini, qızla hər hansı bir sövdələşmələrinin olmadığını, amma öz istəyi ilə ona uğrayıb: «Sizin xanımınız olmaq istəyirəm» deyən, ona sığınan bu gənc qızı öz yanında saxlamağı, valideyn-lərindən bir cavab alana qədər onu gizlətməyə qərar verdiyini yazırdı. Sonda onu da əlavə eləmişdi ki, ata-anasının bu xüsusdakı qanuni haqları ilə müqayisədə sevdiyi qızın seçimi ondan ötrü daha əhəmiyyətlidir.

O, cənab Valterə «tələb olunanadək» üsulu cavab yazmağı təklif etmişdi, çünkü dostlarından birisi məktubu alıb Jorja göndərəcəkdi.

İstədiyi məqsədə çatan Dü Rua Süzannanı Parisə gətirib öz evlərinə yolladı. Bəlli bir müddətə onun valideynləri ilə görüşünü isə təxirə saldı. Sena çayı sahilindəki Laroş-Giyonedə onlar altı gün birgə yaşamışdır.

Hələ o vaxta qədər Süzanna bunca şənlənməmişdi, çünkü özünü çoban qızı rolunda təsəvvür edirdi. Jorj onu bacısı kimi qələmə verirdi. Aralarında çox sadə, məhrəm və eyni zamanda təmiz münasibətlər qurulmuşdu: bu, aşiqlərə məxsus dostluq idi. Öz mənfəətlərini üstün tutduğu üçün o, qızın bəkarətini pozmamışdı. Laroş-Giyoneyə gəldiklərinin sabahısı günü qız özünə alt paltarı və kəndlə geyimi almış, başına çöl çicəklərindən və samandan hörülümiş iri şlyapa qoymaqla, balıq ovlamağa yollanmışdı. Qiza hədsiz dərəcədə gözəl gələn o yerlərdə bir qədim qüllə, öz qobelenləri ilə ad çıxaran qədim bir qəsr vardı.

Yerli dəllaldan satın aldığı gödəkcəni əyninə taxan Jorj qızla birlikdə sahildə dolaşır, onu qayıqda gəzdirirdi. Dəqiqəbaşı öpüşür-dülər: bu bakir öpüslərin doğurduğu şəhvətdən Jorjun içi od tutub yanındı. Amma hər şeyə rəğmən, ehtirasını cilovlayırdı. Bir gün o: «Sabah Parisə dönürük, çünki atanız nikahımıza razılıq verib» deyə müjdə verəndə bu sadəlövh məxluq belə cavab vermişdi:

– Belə tezmi? Sizin xanımınız olmaqdan elə xoşlanmışdım ki!

X

Konstantinopol küçəsindəki kiçik mənzilə qaranlıq çökəmək-dəydi. Qapıda Jorj Dü Rua ilə toqqusən Klotilda de Marel özünü içəri salan kimi kişiye boynundakı kəpənəkləri açmağa imkan vermədən onun üstünə düşdü:

– Deməli belə, sən Suzanna Valterlə evlənirsən?

Jorj üzüyələ tərzdə bunu etiraf eləməli oldu və:

– Bəyəm bundan indi xəbər tutmusan ki? – deyə soruşdu.

Qadın isə get-gedə daha da hiddətlənir və cırnayırdı:

– Sən Suzanna Valterlə evlənirsən? Lap ağını çıxardın! Üç aydır mənim qarşımıda quyruq bulamağın da məhz gözlərimi pərdələ-mək istəyinlə bağlıymış. Hamı bunu bilir, bircə məndən başqa. Mənə də bunu ərim xəbər verdi!

Dü Rua güclə gülümseyib şlyapasını buxarının bir küncünə qoydu və kresloya əyləşdi. Aşnasının gözlərinin içiñə baxan qadın hiddətlə piçildədi:

– Belə çıxır ki, arvadınlə boşanan kimi sən təkrar qarmaq atmişsan. Məni isə özünə yenə yedək məşuqə kimi saxlayırdın, eləmi? Necə də eclaflışsan!

Kişi soruşdu:

– Nə var axı bunda? Mənə xəyanət edən arvadımı suç işləyər-kən yaxalayıb, boşanmağımıza nail oldum və indi də bir başqasıyla evlənirəm. Bunda anlaşılmaz nə var, görən?

Səsi titrəyən qadın piçildədi:

– Necə də oyunbaz və qorxunc yaramazsan sən!

Kişi hırıldadı:

– Lənət şeytana! Axmaqlar və sadədillər hamiya məsxərə olmaq üçün yaradılıblar!



Onu dinlémeyən qadını hələ də eyni sual rahatsız edirdi:

– Necə oldu ki, sənin bu xislətini lap əvvəldən sezə bilmədim?

Yox, sənin bu qədər yaramaz olduğun heç ağlıma gəlməmişdi.

Ləyaqətini qoruyan kişi:

– Xahiş edirəm, sözləri seçəndə ehtiyatlı olasan, – dedi.

Qadın bundan coşub kükürədi:

– Nə? Bəlkə, mən səninlə nəzakətlə, «siz»lə, «biz»lə danışım?

Hər dəfə mənə qarşı donuzluq edəndə, sanma ki, mən buna göz yummalıyam. Sən hamını aldadır, hamını istismar edirsən, addımla başı ən ləziz meyvələri, ən şüx həzləri dadırsan və üstəlik, umursan ki, hamı səninlə dürüst bir insan kimi davranışmalıdır, eləmi?

Əsəbdən dodaqları səryiyən kişi yerindən qalxdı:

– Ağzını yum, yoxsa səni buradan qovaram!

– Buradan qovaram... Buradan qovaram... Sən məni buradan qovacaqsan?.. Sənm?.. Sənm?..

Klotilda hiddətdən necə kütləşmişdisə, artıq dili söz tutmurdu. Bir an sonra onun qəzəbinin önündəki bənd-bərə dağıldı və tükənməz söz seli baş alıb getdi:

– Məni buradan qovacaqmış! Yoxsa sən unutmusan ki, lap ilk gündən buranın kirayəsini mən ödəyirəm, hə? Buranı hansımız kirayələmişdi? Hə, ola bilsin, bir ara pulu sən də ödəmisən! Amma bu mənzili kim tapmışdı? Mən... Kim onu əlində saxlamışdı?.. Yenə mən... Və sən indi məni buradan qovacaqsan? Sus, vicdansız! Yoxsa elə bilsən ki, Vodrekin Madlenaya qoyduğu mirasın yarısını sənin ondan necə qopartlığından xəbərsizəm? Sənə ərə getməyə məcbur etmək üçün Süzannanı yatağına saldığını da, bəlkə, bilmirəm?..

Jorj qadının çiyinlərindən yapışb silkələdi:

– Onun adını dilinə alma! Bunu sənə yasaqlayıram!

Qadın bağırdı:

– Sənin onunla yatdığını yaxşı bilirəm!

O, indi bu qadından hər şey eşitməyə hazır idi, amma bircə bu yalan onu təbdən çıxardı. Qadın onun üzünə gerçəkləri çırpanda ürəyi yaralı quş kimi çırpındı. Daha sonra nişanlısı olan bakırə qız barədə duyduğu iftiradan necə qəzəbləndisə, Klotildanın ağızının payını vermək üçün əli əməlli-başlı geyişməyə başladı.

– Sus... sus... Yaxşısı budur, sus... – deyə təkrarlayan kişi qadını budaqları pitraq kimi meyvə gətirən ağaç sayağı silkələyirdi. Göz-

ləri bulanmış, saçları pərişan olan qadın isə boğazını yırtmağından qalmırdı:

– Sən onunla yatmışan!

Qadını buraxan kişinin məşuqəsinə ilişdirdiyi şillədən o, divarın dibinə yixilsə da, elə həmin andaca əliylə dayaq verib dikəldi və bir daha çıçırdı:

– Sən onunla yatmışan!

Qadının üstüne şığıyb, onu altına alan kişi bu zərif məxluqu bir kişiymiş kimi əzişdirməyə başladı.

Klotilda o dəqiqə səsini kəsdi və zərbələrin təsirindən inildəməyə başladı. Qadın artıq tərpənmirdi. Üzünü otağın küncünə tutub, acı-acı inildədi. Axır ki, Dü Rua onu döyməyinə ara verdi və ayağa qalxdı. Özünə gəlmək üçün otaqda bir neçə addım atdı. Sonra nə isə düşündüb yataq otağına keçdi, ləyənə soyuq su töküb, başını suya saldı. Əllərini yuyub barmaqlarını birləbir qurulayandan sonra qadının hali ilə maraqlanmaq fikrinə düşdü.

Klotilda elə olduğu yerdəydi. Hələ də döşəmədə uzanaraq, yavaşca hicqiraraq ağlayındı.

Kişi soruşdu:

– Çoxmu belə zırıldayacaqsan?

Qadından cavab gəlmədi.

Kişi otağın tən ortasında durmuşdu, qarşısında uzanan bu vücudu xəzif çəşqinlik və çarəsizlik hissiylə süzürdü. Ən nəhayət, o, içindəki xəcalət hissini yenib, şlyapasını buxarının üstündən götürdü:

– Xudahafiz! Çıxb gedəndə açarı qapıcıya verərsən. Yoxsa sənin ayağa qalxmağını gözləyəcək qədər səbrim qalmayıb.

Qapını arxasında örtüb qapıcının otağına üz tutdu. Ona dedi:

– Qadın oradadır. Bir azdan gedəcək. Sahibinizə çatdırın ki, oktyabrın birindən mən bu mənzili kirayələməyəcəyəm. Bu gün avqustun on altısıdır və deməli, mən onu tam vaxtında xəbərdar etmiş sayılıram.

Bunları deyib binadan çıxdı. Mağazalara baş çəkib gəlin üçün bir az bazarlıq eləməliydi hələ.

Toy oktyabrın iyirmisinə, yəni parlament tətilinin sonuna təyin olunmuşdu. Nikah mərasimi Maqdalina kilsəsində olacaqdı. Toy barədə orada-burada şayiələr dolaşsa da, heç kəs əsl həqiqəti bilmirdi. Cürbəcür dedi-qodular gəzirdi ortada. Qızın qaçırlılması haqqında piçiltilərlə rəğmən, işin gerçək tərəfi hamiya qaranlıq qalmaqdaydı.



Xanım Valter gələcək kürəkəni ilə kəlmə də kəsmirdi. Qul-luqçuları danışmışlar ki, bu nikaha «hə» verilən kimi Suzannanı monastırı göndərən qadın hiddətindən özünü zəhərləyibmiş.

Huşsuz vəziyyətdə tapıldığı üçün onun bu sarsıntıdan özünə gələcəyinə heç kim inanmırıldı. Qadın əsl qarını xatırladırdı, az vaxtda saçları tamam ağarmışdı. Bütün vaxtını dinə həsr eləməklə, hər bazar günü ayınlərə qatılırmış.

Sentyabrın əvvəllərində «Fransız hayatı»nın səhifələrində elan olundu ki, bundan belə, sadəcə, naşir olan cənab Valter baş redaktor səlahiyyətlərini baron Dü Rua de Kantelə həvalə etəyib.

Eyni vaxtda çoxlu sayıda tanınmış felyeton yazarı, reportyor, publisist, sənət və teatr tənqidçisi qəzetlə əməkdaşlığı cəlb olundu. Yüksək qonorar hesabına onlar çoxdan bəri çap olunan və daha öncə çalışdıqları nüfuzlu, ciddi qəzetlərdən buraya axışmışdilar.

Yanlarında «Fransız hayatı»ndan söz düşəndə yaşı jurnalistlər, hörmət sahibi və görkəmli qələm sahibləri daha ciyinlərini çəkmirdilər. Qəzet bu qısa müddətdə tam və qəti qələbəyə imza atmışdı. Bir vaxtlar ciddi söz ustalarının ona bəslədikləri saygılıqliqdan isə əsər-əlamət belə qalmamışdı.

Jorj Dü Rua və Valter ailəsi son dövrdə hamının diqqət mərkəzinə çevrilmişdi: buna görə də «Fransız hayatı» qəzeti baş redaktorunun toy mərasimi, necə deyərlər, bu mövsüm də Paris həyatının ən parlaq hadisəsi sayılırdı. Xronikalarda, adətən, adları hallanan bütün adamlar bu nikaha qatılmağı özlərinə borc bilirdilər.

Bu mərasim gözəl bir payız günü gerçəkləşdi. Səhər saat səkizdə Maqdalina kilsəsi xidmətçilərinin girişdəki pillələrə qırmızı rəngli xalı sərmələri Kral küçəsindən ötənlərin diqqətindən yayılmamışdı. Paris sakinlərindən ötrü bu hazırlıq burada təntənəli bir mərasim keçiriləcəyinə işaret idi.

İşə yollanan məmurlar, kasib işçi qadınlar və dükanların pir-keşikləri ayaq saxlayıb dayanır, bu hazırlığa göz qoyur və zəngin adamların öz nikah mərasimlərinin təşkilinə necə gen-bol pul xərc-ləmələrinə heyrətlənirdilər.

Saat ona qalmış bütün maraqlananlar oraya axışdır. Mərasimin bir neçə dəqiqəyə başlanacağını umub, gözləyənlər sonradan dağılışındılar.

Saat on birdə oraya gələn polis, kütləvi halda yiğişmasının qarşısını almaq üçün camaati vaxtaşırı dağıtmağa başladı.

Az sonra ilk dəvətlilər peyda oldular – bunlar hər şeyi yerli-yataqlı görə bilməkdən ötrü uyğun yer tutmaq istədikləri üçün kilsənin əsas artırmasının divarı boyunca əyləşdilər.

Yavaş-yavaş digər qonaqlar da gəldilər. İpək paltarlarını xışıldadan xanımlar, özündənərazi və dazbaş kişilər burada həmişəkindən daha yüksək dərəcədə kübar davranışları sərgiləyirdilər.

Kilsə get-gedə dolurdu. Tam açılan qapılardan içəriyə süzülən günəş şüaları girişdəki sıraları işıqlandırırdı. Portaldakı parlaq dəliklə müqayisədə taxtda düzülən şamların işığı xeyli solğun və zəif görüñürdü. Buna görə də kürsü adama zülmətdən güclə seçildi.

Dəvətlilər ora-bura baxır, işaretlərlə bir-birini çağıraraq, qruplar yaradırdılar. Kübar adamlarla müqayisədə çox da lütfkar olmayan qələm əhli pəsdən söhbətleşirdi. Kişiər qadınları diqqətlə süzürdülər. Gözləriylə tanışlardan birisini axtaran Norber de Varen orta sıralarda Jak Rivalı görüb ona yanaşdı. Dedi:

– Hə-ə, gələcək fırıldaqçılarından!

Amma Rival həsəddən uzaq olduğundan etiraz elədi:

– Nə xoş onun halına! Ən azından karyerasını qurdı.

Sonra onlar məclisdəkilərin adlarını sadaladılar. Rival soruşdu:

– Jorjun xanımından hər hansı xəbəriniz varmı?

Şair gülümsündü:

– Həm hə, həm də yox. Bildiyimə görə, indi o, Monmartr ətrafinə son dərəcə qapalı bir həyat sürür. Amma... Burada bir «amma» var... Son vaxtlar «Pero» qəzetində gözümə sataşan siyasi məzmunlu məqalələrin üslubu hədsiz dərəcədə Forestyeninkini və Dü Ruanını xatırladır. Onlar Jan Ledol adlı birisinin imzasıyla çap olunur. Eynilə elə dostumuz Jorj kimi yaraşıqlı və ağıllı bir cavan olan bu adam Madlena ilə son dövrdə tanış olub. Bunu öyrənəndə qət elədim ki, bu qadın həmişə təzə başlayanlara maraq salır və bu sevgi heç vaxt onu tərk etməyəcəkdir. Həm də indi qadın zəngindir: Vodrekłə Laroş-Matyenin onun daimi qonaqları olması bunda həlleddici rol oynayıb.

– O nərmə-nazik Madlena çox suyuşırındır. Çoxbilmışdır, şeytandır! Yəqin ki, yaxın ilişkilərdə adamı özünə heyran edə bilir. Amma bəlkə, siz mənə izah edəsiniz: rəsmi boşanmadan sonra Dü Rua, görəsən, niyə kilsədə nikah bağlayır?



– Kilsədə ona görə kəbin kəsdirir ki, kilsə qanunlarına görə, o subaydır, – deyə Norber de Varen cavab verdi.

– O necə olur elə?

– Madlena Forestye ilə nikaha girərkən bizim bu Əziz dost dinə laqeyd idi. Bəlkə də, pula qənaət məqsədilə nikahın kəsilməsi üçün təkcə bələdiyyəni yetərli saymışdı. Yəni keşiş xeyir-duasına ehtiyac duymamışdı, çünki müqəddəs kilsəmizin qanunları baxımından onun ilk nikahi, olsa-olsa, adı bir eşqbazlıq imiş. Ona görə də bugünkü gün o, kilsəyə bir subay kimi daxil olacaq və kilsədə bu mərasimin təşkili üçün qoca Valter bir ətək pul xərcleyəcək.

Getdikcə artan insan qələbəliyinin səsi kilsə günbəzlərinin altında gurultu təsiri doğururdu. Bəzi qonaqlar onsuz da uca səslə danışındılar. Artıq məşhur adamlar da camaat arasında görünürdüllər, hamının onları bir-birinə göstərməsindən, diqqət mərkəzində olmalarından bunlar çox məmənun idilər. Diqqətlə və qəti olaraq seçilmiş davranışlarından zərrəcə kənara çıxmayan bu adamlar toplumun yarasığı sayıldıklarından özlərini bir bəzək əşyası kimi aparır, həmişə olduğu kimi, bu tədbirdə də göz qamaşdırıldılar.

Rival sözünə davam elədi:

– Əzizim! Siz şefgildə tez-tez olursunuz. Deyin, doğrudanmı xanım Valter Dü Ruani dindirmir?

– Doğrudur. Qadın qızını ona vermək istəmirmiş. Amma guya, Dü Rua hansısa cəsədlərlə, Mərakeşdə basdırılan cəsədlərlə bağlı əlindəki faktlar sayəsində qızın atasını buna razı sala bilib. Yəni qoca Valteri görünməmiş şəkildə ifşa olunmaqla qorxudub. Laroş-Matyenin taleyini yaşamaq istəməyən qız atası tezliklə ona təslim olub. Bütün qadınlar kimi öz tərsiliyi ilə seçilən qız anası isə and içib ki, kürekəniylə bir daha kəlmə kəsməyəcək. Bir araya gəldikləri zaman onlara göz qoyan kəsi gülmək tutur. Qadın özünü heykəl kimi, bir İntiqam heykəli kimi aparır, bundan çıxılmaz vəziyyətə düşsə də, Jorj sixintisini heç cür bürüzə vermir: axı kim də olmasa o, özünü tox tutmağı yaxşı bacarıır!

Qələm əhli onlarla salamlaşındı. Arabir qulaqlarına söhbətlərin ayrı-ayrı məqamları gəlib çatırdı. Kilsənin önünde yüksən insan kütləsinin səs-kübü isə, eynilə qayalara çırıplanan dalğa səsi kimi, günəş şüalarıyla birlikdə kilsənin giriş qapısından içəri daxil olurdu. Günbəzlərdə əks olunan bu uğultu kilsədə toplaşanların nisbətən pəsdən qarılmasına boğurdu.

Nəhayət, qapıcı əlindəki alebardanı¹ üç kərə taxta döşəməyə vurdu. Hami dönüb o səmtə baxanda stillar sürüdüldü, paltarlar xışıldadı. Günəş şüalarına qərq olan qapıda atasının əlindən tutan gənc gəlin göründü.

Saçlarına flördoranj² çiçekləri taxan bu qız hər zamanki kimi samansaçı kuklanı xatırladırdı adama.

Bir neçə saniyəliyinə qapıda ləngiyən qız sonra irəliyə doğru addımladı və eyni vaxtda öz güclü, metallik səsiylə havanı titrədən orqanın nəriltisi gəlinin gəlişini müjdələdi.

Yaraşıqlı və şux bir gəlinciyi xatırladan qız xərif həyəcana qapıldığından başını aşağı salaraq yeriyyir və buna görə də hissələrini ört-basdır edə bilirdi. Ona göz qoyan qadınlar gülümsünür, piçıl-dasıldırlar. Kişiilər «Əcəb cazibədar və gözəldir» deyirdilər. Valterin rəngi avazımışdı. Gözlük şüşələri bərq vuran bu adam hədsiz dərəcədə şəstli aparırdı özünü.

Kuklaya bənzəyən gəlini başdan-ayağa pənbə rəngdə geyinib-keçinmiş dörd nəfər özü kimi yaraşıqlı rəfiqəsi müşayiət edirdi. Yüksək zövqlə seçilən dörd sağdış və soldış öz təyinatlarına elə uyğun şəkildə davranırdı ki, sanki, onları bu rola hansısa balet-meyster hazırlamışdı.

Xanım Valter digər kürəkəninin atası, yetmiş iki yaşlı markiz de Latur-İvelenin qoluna girməklə onların ardınca gəlirdi. Qadın yerimir, bir növ, sürünürdü. Bir an sonra adam onun birdəfəlik yerə sərələnəcəyini gözləyirdi. Kənardan baxana elə gələrdi ki, onun sözünə baxmayan ayaqları daş plitələrə ilisir, sinəsində döyünen ürəyi isə qəfəsə salınmış heyvan kimi ora-bura vurnuxur.

Xeyli düşmüştü o. Saçlarındakı dənlər iztirablardan soluxan sıfətinin bəyazlığına çox uyurdu.

Heç kimi görmək istəmədiyindən qadın düz irəliyə baxındı. Bəlkə də, bunun səbəbi içini didən fikirlərin çəngindən qurtula bilməməsi idi.

Sonra Jorj Dü Rua peyda oldu: o, heç kimin tanımadığı yaşı bir qadının qoluna girmişdi.

O da başını dik tutmuşdu, qaşlarını çataraq özünün ciddi baxışlarını tam irəlidəki bir nöqtəyə zilləmişdi. Biğinin ucları təhdidkar biçimdə yuxariya doğru burulmuşdu. Hami onun xeyli gözəgəlimli

¹ Alebarda – uzun sapa, xırda başlığa malik fiqurlu balta; təbərzin

² Flördoranj – bəyaz rəngli süni güldür, narinc ağacının çiçəyini xatırladır.



göründüyünü etiraf elədi. Qürurlu qədd-qaməti, zərif beli və yarasıqlı ayaqları hamının diqqətini özünə kılıdlamışdı. Yaxasında qırızı ləkə kimi diqqəti çəkən «Fəxri legion» ordeninin lenti olan frakı tam əyninə biçilmişdi.

Sonra Roza və senator Risolen görüntülüyə gəldi. Qız ay yarım öncə ərə getmişdi. Qraf de Latur-İvelen isə qoluna girdiyi vikontessa de Persmürlə arxadan gəlirdi.

Bunların ardınca təzə bəyin dostları və tanışları irəliləyirdilər. Dü Rua bu adamları özünüñ yeni əqrəbalarına təqdim elədi. Bu tip adamlar Parisin qarmaqarışq həyatında müəyyən dərəcədə tanındıqları üçün qəflətən ağ günə çıxan, zənginləşən birisinin yaxın dostuna, ehtiyac doğanda lap uzaq kuzeninə də çəvrlilməyi bacarırlar. Bunların arasında iflasa uğrayan, səviyyəsini itirən, nüfuzu ləkələnən və ən betəri, evli zadəganlara da rast gəlmək mümkün idi. Aralarında cənab de Belvin, markiz de Banjolen, qraf və qrafınıya de Ravenel, hersoq de Ramorano, knyaz Kravalov, şevalye Valreali ilə yanaşı, Valterin dəvət elədiyi knyaz de Gerş, hersoq və hersoginya de Ferraçını, cazibədar markiza de Dün də var idi. Xanım Valterin mərasimə qatılan qohum-əqrəbəsi isə əyalətdən gəldikləri üçün qaşqabaqlı dayanmışdır.

Orqan durmadan çalırdı. Onun parlaq borularından yüksələn gurultulu və düzənli notlar insan övladlarının yerdə daddiqlari sevinc barədə göylərə car çəkirdi və bu, nəhəng kilsənin bütün guşələrində əks-səda verirdi.

Binanın ikilaylı, ağır qapıları örtüldükdə kilsə zülmətə qərq oldu, elə bil, kimsə günüşə buradan qovub bayra çıxartdı.

İşıqlara qərq olmuş altarın yanındaki amvonda Jorj xanımı ilə bərabər dizləri üstə çökmüşdü. Tanjerin yenicə təyin olunmuş yepiskopu başında mitrasi¹ və əlində əsası cübbəxanadan çıxdı ki, Tanrı təmsilçisi olaraq, bu evlənənlərin nikahını kəssin.

Onlara həmişəki sualları yönəldirdi, üzükler taxılandan sonra o, yeni ailə quranlara xəcpərəst əxlaqi ilə bağlı öyünd-nəsihətlərini dili gətirdi. Ər-arvad sədaqəti barədə uzun-uzadı və təntənəli sözlər söylədi. Çox az prelata² yaraşan qarın bu ucaboylu və dolubədənli kişiyə əzəmətli bir görünüş qazandırmaqda idi.

¹ Mitra – yüksəkrütbəli din xadimlərinin təntənəli ayinlər zamanı geyindikləri zərli papaq

² Prelat – katolik kilsəsinin yüksəkvəzifəli xadimi

Kiminsə hönkürtüsünə mərasim iştirakçılarının bəziləri geri qanırdı. Bu, üzünü əlləriylə qapayaraq ağlayan xanım Valter idi.

Bu qadın öz mövqeyindən çəkilməyə məcbur olmuşdu. Əlindən başqa nə gələrdi axı? Ata evinə geri dönen qızını öpüb-oxşamaqdan imtina edən bu qadın onu otağından qovmuşdu. Sayğı dolu təzimdə bulunan Dü Ruaya isə «Siz həyatda gördüküm ən alçaq adamsınız. Bir daha mənə müraciət eləməyin, çünkü sizə cavab verməyəcəyəm» sözlerini dediyi gündən bəri onun həyatı dözülməz və sonsuz bir işgəncəyə dönmüşdü. Süzannaya indi o, amansız bir nifrət bəsləyirdi: bu, son dərəcə qəliz bir hiss idi, onda çəkilməz qısqanlıqla dəli bir sevgi, eyni vaxtda həm ana, həm də məsuqə olan birisinin görünməmiş qısqanlığı bir-birinə qarışmışdı. Üstəlik, bu gizli hissərin alovlandığı yerdə sağalmaz və dərin bir yara açılmışdı.

Budur, indi yepiskop onların, onun qızının və aşinasının kəbinini kəsir, həm də bunu kilsədə, iki min nəfər qonağın və onun gözləri qarşısında edir! Buna qarşı onun əlindən heç nə gəlmir! Nə isə söyləməkdə də acizdir! Var səsiylə deyə bilmir ki, o kişi mənimdir, bu adam mənim sevgilimdir! Bu nikaha xeyir-dua verməklə günaha batırsınız!

Bəzi qadınların bundan ürəkləri xarab oldu:

– Zavallı ana necə də əzab çəkir!

Yepiskop isə bəlağətlə deyirdi:

– Siz bu fani dünyanın seçilmiş şəxslərindənsiniz, ən nüfuzlu və zəngin insanlarınız. Hörmətli cənab, istedadınız, öz yazılarınız və öyüdləriniz sayəsində siz kütləni yönləndirir, xalqı öz ardinizca aparırsınız. Ona görə də siz həmişə başqalarına örnək olmaq kimi şərəflə bir yolu tutmusunuz...

Bu sözlərdən Dü Ruanın ürəyi fəxrli doldu! Bunu dilinə gəti-rən adam Roma katolik kilsəsinin ən nüfuzlu şəxslərindən birisiydi! Jorjun arxasında duran bu adlı-sanlı insan kütləsi isə bu gün bura-yə məhz onun xətrinə toplaşmışdı. İndi ona elə gəlirdi ki, hansısa gözə görünməz bir qüvvə onu yuxarırlara doğru itələyir, qanadlandırır. O – Kanteldəki yoxsul bir ailənin övladı – indi dünyada baş verən olaylara yön verən kəslərdən birinə çevrilir!

Bu ara onun gözləri önündə Ruan vadisine baxan təpənin başında yoxsul yeməkhanada öz həmkəndlilərinə xidmət edən ata-anası peydə oldu. Vodrekin mirasından aldığı paydan onlara beş min frank



yollamışdı. İndi isə onlara daha əlli min göndərəcəkdi ki, özlərinə bir malikanə alınlardı. Qoy onlar da bir müddət şad-xürrəm yaşasınlar.

Yepiskop öz xeyir-duasını yekunlaşdırıldı. Qızılı işləməli əba geyinmiş keşiş altar tərəfə keçdi. Yenidən bəylə gəlinin şərəfinə orqan melodiyaları yüksəldi.

Hərdən orqandan qopan uzun və ildirim gurultusuna bənzər nərə kilsənin divarlarından dəniz dalğası kimi əks olunurdu: bu səs o dərəcədə güclü və zəhmi idı ki, adam onun kilsənin damını qoparıb ataraq səmanın köksünə sancılacağını umurdu istər-istəməz. Kilsəni titrədən bu gurultu insan vücuqlarını və könüllərini lərzəyə gətirirdi. Getdikcə yatan hay-küy rüzgarın xoş əsintisini xatırlatdı, bunun ardınca qulaqları oxşayan nəcib melodiya səsləndi. Bu qayğısızlıq dolu gözəl səslər, eynilə bir dəstə gözəgörünməz quş kimi, gah ora-bura üz tutur, gah da bir araya gəlib havada pırılıtyla uçuşurdu. Gözənilməz şəkildə bütün dünya-aləmi bir qum dənəsinə sığdırıb bu şıltaq musiqi getdikcə böyükür, öz ölçülərinə uyğun olaraq səslənmə gücünü də qat-qat artırırı.

Önə əyilmiş başlar üzərində az sonra nəğmə səsi yüksəldi. Oxuyanlar Operanın solistləri Vori və Landek idi. Ətirli buxur öz incə rayihəsini havaya yayırdı, altarda isə bu ara sırlı bir ayın icra olunurdu: insan cildinə girən Tanrı kahinin dəvətiylə göydən yerə enirdi ki, baron Jorj Dü Ruanın bu mərasiminə qatılsın.

Suzannanın böyründə dizləri üstə duran Əziz dost başını əymışdı. Həmin anlarda o, özünü, az qala, bir dindar, bir iman sahibi yerində hiss eləyirdi, özüne himayədarlıq edən, nemətlərini ondan əsirgəməyən o gözəgörünməz ilahi qüvvəyə könül dolusu şükürlərdə bulunur, hətta kimə şükür etdiyini dəqiq bilməsə də, öz rifahından dolayı ona dualar edirdi.

Ayin tamamlandıqda o ayağa qalxıb əlini xanımına uzatdı və cübbəxanaya doğru yönəldi. Bu vaxt onu təbrik etməyə can atanlar uzun bir növbə yaratdılar. Jorj sevincindən qanad taxmağa hazır idi – özünü təbəələrini salamlayan bir kralın yerində hiss edirdi. Baş əyir, əl verib görüşür, müəyyən sözlər Mizildayırdı. Təbriklərə isə «Çox razıyam, çox məmnun oldum» cavabını verirdi.

Qəflətən o, xanım de Mareli gördü. Bu qadının öpüşləri, şıltaqlıqları, nəvazişləri, onun səsinin çaları, dodaqlarının tamı xatırində canlandıqda qanı coşub-qaynadı və içində təzədən ona yiylənənmək

ehtirası baş qaldırdı. Bu cavanəzən elə əvvəlki kimi incə, suyuşırın idi, alışib-yanan gözlerinin ifadəsi dipdiridi.

Jorj düşündü: «İnsafən, o, necə də füsunkar bir məşuqəydi!» Bir qədər ürkək tərzdə, ehtiyatla bəyə yanaşan qadın ona əl uzatdı. Bəy onun əlini ovcunda bir ara saxladı. Həmin anlarda o, qadının barmaqlarının ürkək işarətləri – xəzif basqları sayəsində özünün bağışlılığını və yeni oyuna dəvəti sezdi. Ovcundakı xırda əli sıxmaqla bəy də, sanki, ona: «Mən də səni əvvəlki kimi sevirəm, çünki səninəm!» cavabını verdi.

İndi onların sevincdən parlayan baxışları qarşılıqlı sevgiyə doluydu.

Qadın incə bir səsle:

– Yaxın zamanda görüşənədək! – dedi.

Kişi də şən tərzdə dilləndi:

– Yaxın zamanda görüşənədək!

Və qadın oradan aralandı.

Bəyi təbrikə can atanlar hələ də itələşirdilər. Qarşısındaki insan qələbəliyi çayı xatırladırdı. Axır ki, adamlar seyrəldilər. Sonuncu təbrikçilər də çıxışa sari yönəldilər. Süzannanın qoluna girən Jorj cübbəxananadan çölə çıxdı.

Kilsə adamlı doluydu. Bəylə gəlinin birgə keçisini görmək üçün hamı təkrar öz yerini tutmuşdu. Dü Rua ağır, amma inamlı addımlarla irəliləyirdi. Başını dik tutub, baxışlarını kilsə qapılalarından süzülən gözqamaşdırıcı işığa zilləmişdi. Duyduğu sonsuz xoşbəxtlikdən bədənində soyuq gizilti dolaşındı. Heç kimi vecinə almırı. İndi o, ancaq özü barədə düşünməkdəydi.

Çıxışa yaxınlaşanda o, burada toplaşan, iri qaraltını xatırladan, hay-küülü kütləni gördü: bu adamlar buraya ondan ötrü, Jorj Dü Ruadan ötrü gəlmışdılər. Bütün Paris indi ona baxıb həsəd aparırdı.

Ulzaqlara yönələn baxışları Birlik meydanının arxasındaki Deputatlar palatasının binasına sataşdı. Ona elə gəldi ki, bir sıçrayışla Maqdalina kilsəsinin girişində Bourbonlar sarayının^{*} qapısına adla-ya bilər.

Kilsə önündəki yüksək pillələri ağır-ağır endi. Buradakı seyrçilər pillələrdə cərgə-cərgə dayanmışdilar. Amma geriyə qanlılıqda parlaq günəş şüalarından qamaşan gözləri önünde o, güzgü qarşısında zülfünün buruqlarını açan xanım de Mareli gördü: yataqda olduğu müddətdə məşuqəsinin gicgahındakı saçlar həmişə burulardı.

Gi de Mopassan

DÜNYA EDEBİYYATI KLASİKLERİ



NOVELLALAR

VƏ

HEKAYƏLƏR

Gi de Mopassan

DÜNYA EDEBİYYATI KLASİKLERİ



AXSAQ XALA

Nə qədər can atsaq da, keçmiş günlərlə bağlı yaxamızı bir an belə tərk etməyən xatirələrə heyran qalmaya bilmir insan!

Köhnə əyyamlara aid olsa da, onların birindən aldığım təəssürat məndən ötrü daim canlı və heyrətamızdır. Həyatımda qorxunc, təsirli və könül parçalayan çox hadisənin şahidi olmağımı rəğmən, ömrümün o uzaq dönenmlərində, təxminən on, on iki yaşım olanda tanıdığım Axsaq xalanın surətinin günü-gündən daha canlı şəkildə gözlərimin qarşısında canlanması, düzü, özüm də heyrətlənirəm.

Alt paltarları tikən bu qadın həftədə bir kərə, çərşənbə axşamları tikiş-yamaq işləri üçün valideynlərimə baş çəkərdi. O vaxtlar biz bir mülkədarın iri mülkündə yaşayırıq (kəndlərdə bu cür mülkləri «qəsr» də adlandıırlar), halbuki bu, beş-altı fermanın qonşuluğun-dakı qədim və qülləsi olan bir tikilidir.

Mülkdən bir neçə yüz metr aralıda qırmızı kərpicdən inşa olun-sa da, zamanla divarları qaralan bir kilsə ucalırdı və onun ətrafin-də günbəgün böyüməkdə olan kəndimiz artıq bir şəhərciyə dön-məkdəydi. Dediym kimi, hər çərşənbə axşamı səhər saat yedдинin yarısıyla yeddi arasında bizi baş çəkən Axsaq xala alt paltarlarının saxlandığı üst qata qalxar və vaxt itirmədən işinə başlayardı.

Ariq və ucaboylu bu qadının çənəsində uzun tüklər vardı: əslində, elə onun bütün sıfəti tüklərlə örtülüydü və bu bənzərsiz tük topaları, diqqətlə baxanda dolaşmış kolları xatırladırdı mənə. Qadın cildinə girmiş jandarma bənzəyən bu tabaqsifət xanımın üzündə həmin kolları, sanki, başdanxarabın biri harada gəldi düz-müşdü. Onun burnunun üstündə, altında, həndəvərində, çənəsin-də, yanaqlarında da tüklər bitirdi. Kolsayağı bitən, xeyli uzun və sıx tüklərdən ibarət qaşları artıq ağarmışdı və cod bişa bənzəyən bu tük yiğininin yanlış yerdə bitdiyini adam istər-istəməz düşünməyə



məcbur olurdu. Yeriyerkən o aksayırdı, amma bu, adı topallarından daha çox, lövbər salmış gəminin ləngərini xatırladırıdı.

Cantaraq vücudunun bütün ağırlığını zədəsiz ayağının üstünə saldığı zaman adama elə gəlirdi ki, bu qadın nəhəng bir dəniz dalğasını aşmağa hazırlaşır, amma elə ki vücudu gözlənilmədən aşağı enirdi, adam onun bu dəfə çuxura yumbalandığını sanırdı. Ləngərli yeriş malik bu qadın adamda həmişə bir qasırğa təsəvvürü yaradırdı: başından heç vaxt əskik olmayan və lentləri ciyinə düşən nəhəng ağ ləçəyinin yönü hər addımını atanda gaḥ cənubdan şimala, gaḥ da şimaldan cənuba doğru üfüq xəttini göstərirdi adama.

Bu qarıya mehr salmışdım. Yuxudan oyanan kimi mən pilləkənlə alt palṭarı və məlefələrin saxlandığı otağa qalxarkən onun ayağını isidicinin üstünə qoyub, öz işiyə məşğul olduğunu görərdim.

İçəri girən kimi Axsaq xala mütləq məni həmin o isidicinin üstündə oturdurdu ki, damın altında yerləşən bu iri və adətən, soyuq otaqda üzüməyim.

Bunu edərkən o: «Qoy balamın boğazı gəlməsin», – deyərdi. Caynağa bənzər uzun və mahir əllərini bir an belə tikişdən ayırmamaq şərtiyələ, bu qadın mənə cürbəcür əhvalatlar danışardı. İllər ötdükcə gözləri zeifləyən Axsaq xala gözlük taxmağa məcbur olmuşdu: eynəyin böyüdücü şüşələri arxasından baxan gözləri mənə adı insan gözlərindən iki dəfə böyük və qəribə görünməkdəydi.

Xatirimdə silinməz izlər buraxan və mənim uşaqqı təxəyyülümü yerindən oynadan o hekayətlərdən həmişə anlaşılırdı ki, qara camaat arasından çıxan və bəxti qara gətirən bu qadın böyük ürək sahibidir. Ondan ötrü hər şey eyni zamanda adı olduğu qədər əhəmiyyətli idi. Şəhərciyimiz barədə danışqları bitib-tükənmək bilmirdi: tövlədən qaçan inəyin bir səhər Prosper Malenin işlətdiyi dəyirmanın yaxınlığında, həm də taxta pərlərin necə firlandığına baxdığı barədə və ya kilsəmizin zəng qülləsində toyuq yumurtaları tapılanda adı toyuğun o hündürlüyü necə qalxmasının aqlasığlığı barədə danışındı mənə; məsələn, həmyerlimiz Jan-Jak Pilasın iti öz sahibinin şalvarını onun evindən on mil o yanda tapanda məlum olubmuş ki, yağışdan sonra onun artırmanın yanındakı ipə sərilən bu şalvarını hansısa avara götürüb gedibmiş.

İlk baxışdan mənasız görünən bu olayları maraqlı şəkildə təsvir edən qadın onları mənim gözümdə unudulmaz bir drama, sırlı və

möhtəşəm poemaya çevirirdi, onlara rəngarənglik və ləzzət qatırdı. Anamın hər axşam mənə oxuduğu və şairlərin xəyal məhsulu olan əsərlərlə müqayisədə Axsaq xalanın hekayətləri xeyli canlı və təsirli görünürdü.

Yenə də çərsənbə axşamı günü mən səhər Axsaq xalanın növbəti hekayətlərinə qulaq asandan sonra bizim nökərlə birlikdə Nuarprenin fermasının arxasındaki Allet meşəsinə qoz yığmağa getdim. Geri qayıdanda, təkrar yuxarıdakı otağa baş çəkmək keçdi könlümdən. O gün baş verən hadisələr yaddaşimdə elə canlı qalıb ki, sanki, dünən olub.

Otağın qapısını açanda qadının stulun yanında, yerdə düşüb qaldığını, irəliyə uzanan əllərinin birində köynəyimin, digərində isə iynənin olduğunu görmüşdüm. Göy corablı, zədəsiz ayağı stulun altında qalmışdı, xeyli irəlidə, divarın dibində isə onun gözlüyünün şüşəsi işildiyirdi.

Səsimi başıma atıb pilləkənlə üzüaşağı endim. Evin bütün camaati səsimə yığışdı və bir neçə dəqiqə sonra mən Axsaq xalanın keçindiyini öyrəndim. Həmin an uşaqqı qəlbimə hansı dözülməz, sarsıcı və dərin ağrıların saplandığını heç bir sözlə ifadə edə bilmərəm. Qonaq otağına üz tutub, orada gözdəniraq bir künçdə qoyulan qədim və iri kresloda dizləri üstə oturub, acı-acı ağladım. Yəqin ki, bu ağlamağım uzun çəkmişdi, çünkü bir də ətrafa baxanda havanı qaralmış gördüm.

Gözlənilmədən otağa masa lampası gətirildi: valideynlərim həkimlə (onu səsindən tanıdım) təkbətək səhbət üçün bura gəlsələr də, heç biri otaqda olduğumu sezmədi.

Ləngimədən evimizə çağırılan həkim indi ev sahiblərinə Axsaq xanımın ölüm səbəblərini açıqlayırdı. Onun danışdıqlarından, düzü, heç nə anlamadım. Sonra o əyləşdi və təklif olunduğu üçün biskvitlə bir qədəh likör içdi.

Həkim səhbətinə davam elədi və onun danışdıqları ölçəyim günə qədər qulaqlarından getməyəcək! Hətta indi mənə elə gəlir ki, onun o vaxt işlətdiyi bütün ifadələri indi birbəbir təkrarlaya bilərəm. Həkim deyirdi:

— Necə də bəxtsiz qadınmış, zavallı! Bilirsiniz, o, bu şəhərdə mənim ilk pasiyentim olub. Buraya gəldiyim ilk gün o, ayağını sindirmişdi. Dilicandan düşüb heç əl-üzümə su vurmağa macal



tapmamışdım ki, ardımcı gəlib, məni əlüstü onun yanına apardılar. Sınıq ağır, hətta son dərəcə ağır idi.

O vaxt mərhumənin on yeddi yaşı vardı. Adamın ağılını başından alacaq qədər füsunkar idi! Buna heç inanmağınız gəlmir, deyilmi? Bu siniğin nə səbəbdən baş verdiyini isə mən indiyədək heç kəsə danışmamışam.

Məndən və vaxtilə bu yerlərdən köcüb gedən birisindən başqa heç kim mərhumənin gerçek hekayətini bilmir. Amma bir halda ki o, dünyadan köcüb, daha bu sırrı gizli saxlamağı mən də özümə borc bilmirəm.

Həmin hadisədən bir müddət əvvəl bizim məktəbə unter zabit ədalı, yaraşlıqlı, cavan bir müəllim göndərilmişdi. Bütün qızlар ondan ötrü sinov getsələr də, bu cavan özünü həyatda çox şeyi dadmış birisi kimi tox tuturdu. Əslində isə o, adətən, kefinə görə davranışan məktəb direktoru Qrabyu əmidən çəkinirdi. Bu gün ömrünü bizə bağışlayan Aksaq xanımın gerçek adı Hortenziyadır. Ayağı sıñandan sonra isə hamı onu ayamasıyla çağırmağa başladı. Hələ o vaxtlar da o, alt paltarı və mələfə tikişiyə məşğul olurdu. İş üçün vaxtaşırı Qrabyugilə baş çəkirdi. Bizim gənc müəllim qızın gözəlliyyinə valeh olmuşdu, aydın məsələdir ki, qız da digər qızların qəlbini çalan bu oğlana meyil göstərirdi, sonralar hətta ona vurulduğu üçün oğlanla işdən sonra məktəbin çardağında gizlicə görüşməyə də razı olmuşdu.

Bir gün sinifdən çıxanda qız özünü elə apardı ki, guya, pilləkənlə aşağı düşməyə hazırlaşır. Əslində isə yuxariya, çardağa qalxb oradəki samanlıqda sevgilisinin yolunu səbirsizliklə gözləməyə başladı. Az keçmədən cavan oğlan da çardağa qalxdı və qızı xoş sözlərlə tovlamağa girişdi. Birdən çardağın qapısı təkrar açıldı və Qrabyu əmi orada zühur elədi. O soruşdu:

– Sijizber, sizin çardaqdə nə işiniz var?

İş başında yaxalanacağını gözünün altına alan gənc müəllimin dili-dodağı əsdi və o, çəşqinqılıqla:

– Samanlıqda bir hovur dincəlmək istədim, cənab Qrabyu, – dedi.

Geniş çardaq qaranlığa qərq olmuşdu, göz-gözü görmürdü.

Amma yenə də Sijizber qorxudan titrəyən qızı özündən uzaqlaşdırmaq üçün itələdi, piçiltiyla ona:

– Gizlənin! – dedi. – Eşidirsiniz? Gizlənin, yoxsa o, məni işdən qovar. Haydi, məndən aralanın, gizlənin!

Cənab Qrabyunun qulaqları piçiltini aldı:

– Yoxsa siz burada tək deyilsiniz?

– Yox, canım, əlbəttə ki, təkəm, cənab Qrabyu!

– Əlbəttə ki, tək deyilsiniz, yoxsa öz-özünüzlə danışmadınız, hər halda!

– And içməyə hazırlam ki, təkəm, cənab Qrabyu!

– Biz indi bunu yoxlayarıq, – deyə qoca donquldandı və açarı iki dəfə burmaqla, qapını arxadan kiliplədi və şam dalınca getdi.

Cavanların bir çoxu kimi ağcayı olan müəllim isə qoca dönənə qədər qorxu içinde və durmadan təkrarlayırmış:

– Elə gizlənin ki, o, sizi tapa bilməsin! Yoxsa siz bir tikə çörəyi-mə bais olacaqsınız! Bütün gələcəyimi məhv edəcəksiniz mənim... Sizə demirəm gizlənin?!

Elə bu vaxt sevgililər kılıdə taxılan açarın burulduğunu eşidirlər.

Hortenziya küçəyə baxan pəncərəyə sarı qaçıb onu açır. Sakit, amma arxayın səslə:

– O gedəndən sonra məni götürərsiniz! – deyib aşağı atılır.

Çardaqda heç kimi tapmayan cənab Qrabyu kor-peşman oranı tərk eləyir.

Olaydan on beş dəqiqə sonra Sijizber mənə baş çəkib, hər şeyi nağıl elədi. Binanın divarının dibində düşüb qalan qız yerindən dəbərə bilmirdi: üçüncü mərtəbədən aşağı atılmaq sizə zarafat gel-məsin. Sijizberlə birlikdə qızın yanına yollandıq. Yağış da sel kimi yağırdı o ara. Zavallını öz evimə gətirdim, çünkü sağ ayağı üç yerdən sınmışdı, üstəlik, sümüyü ətinə batmışdı. Hortenziya heç nədən şikayətlənmirdi, əksinə, qəribə bir tərzdə başına gələnlə barışırı:

– Yaxşı oldu, payımı aldım. Mənə bu da azdır!

Yaralı barədə xəstəxanaya və onun valideynlərinə xəbər verdim: ata-ananı inandırdım ki, darvazadan çıxarkən o, karet təkərlərinin altında qalıb. Hamı mənə inandı və hətta polislər düz bir ay sərasər bu qızı yaralayan kareti axtardılar.

Bax belə. Mən tam əminəm ki, mərhumə mərd bir qadın idi və bəşər tarixində, adətən, məhz belələri fədakarlıqlara imza atırlar.

Sijizber onun həyatında ilk və son sevgisi olduğundan Hortenziya qalan ömrünü qarımış qız kimi yaşadı. Onun cəsur və geniş



ürəyi hər cür əzaba qatlaşdı! Əgər mən ona bu qədər heyran olmasayıdım, o, həyatda olduğu müddətdə kimsəyə açmadığım bu sırrı indi heç sizə də danışmazdım. Bunu niyə etdiyimi, yəqin, anladınız.

Həkim susdu. Anam ağlayırdı. Atam nə isə dedi, amma nə... anlamadım. Sonra hər üçü otaqdan çıxdı.

Mən isə elə əvvəlki kimi kresloda dizləri üstə oturmuşdum, pilləkəndən gələn ağır addım səslərinə və taqqıltıların ahənginə uyğun olaraq ağlayırdım.

Axsaq xalanın meyiti idi pilləkənlə endirilən.

«Jil Blas»ın 21.12.1886-ci il sayında çap olunub.

HİMAYƏDAR

O nə vaxtsa belə parlaq bir mövqeyə yüksələcəyini xəyalına da gətirməzdi! Əyalətdən Parisə gələn bir çoxu kimi, bir məhkəmə icraçısının oğlu olan Jan Maren də Latin məhəlləsində hüquq kurslarına yazılmışdı. Həvəslə getdiyi cürbəcür pivəxanalarda o, bir parç pivə içib, siyaset barədə fikirlər yürütəməyə meyilli, ağızına gələni danışan bir neçə tələbə ilə tanış olmuşdu. Belə tay-tuşlarını ağızı açılı dinlədiyindən bu kafe sənin, o kafe mənim dolaşır, hətta pulu olanda onların hesablarını da ödəyirdi.

Təhsili bitirib vəkiliyik etdiyi müddətdə o götürdüyü məhkəmə işlərini bir-birinin ardınca uduzmağa başladı. Bir səhər qəzetlərdən öyrəndi ki, vaxtilə Latin məhəlləsindən tanıdığı bir nəfər deputat seçilib.

Gedib onu tapdı, təzədən onun sadıq köpəyinə çevrildi: belə imkanlı şəxslər adamı üzdə «dost» adlandırsalar da, adətən, ən bəd işlərini və öz başağrını adama yükleyir, ancaq işləri düşəndə səni xatırlayır, heç vaxt və heç nədən utanıb-çəkinmirlər.

Parlamentdə yaşanan bir çəkişmədən sonra onun dostu nazir postuna yiyləndi. Aradan altı ay keçəndən sonra Jan Maren dövlət müşaviri təyin olundu.

İllik dönəmlərdə onun içini elə sonsuz sevinc hissi bürüyürdü ki, az qalırkı lap aqlını itirsin. Özünü gözə soxmaq üçün küçələrdə obaş-bubaşa gedir və düşünürdü ki, sadəcə, görkəmindən onun yüksək vəzifə sahibi olduğu anlaşılacaq. Ən əhəmiyyətsiz məqamlarda belə o, alış-veriş etdiyi baqqallara, hətta qəzetsatanlara və faytonçulara da özünü təqdimatdan çəkinmirdi:

– Bir dövlət müşaviri kimi mən...

Tutduğu yüksək vəzifə ona özünü güclü və ürəyiaçıq biri kimi tanıtmaq, həm də aydın məsələdir ki, peşəsinin tələblərinə uyğun olaraq, gec-tez kiməsə himayədarlıq etmək ehtiyacı aşılayırdı.



Qarşısına çıxan hər kəsə, həm də istənilən məsələdə öz dəstəyini görünməmiş səxavətlə teklif edirdi. Bulvarda gördüyü hər hansı tanışına heyrətlənibmiş kimi yanaşar, əlini sıxb hal-əhval tutandan sonra qarşısındakindan xahiş-filan gözləmədən fəxrlə deyərdi:

– Bilirsiniz də, mən bir dövlət müşaviri kimi həmişə qulluğunuza hazırlam. Əgər hər hansı məsələdə yardımçı ola bilsəm, utanıb-çəkinməyin, müraciət edin. Tutduğum bu vəzifədə mən çox şeyə qadirəm.

Bunun ardınca isə o, tanışı ilə bir kafeyə girib, mürəkkəb-qələm və məktub üçün bir vərəq kağız rica edirdi: «Canım-gözüm, təqdimat yazmaq üçün mənə bir vərəq verin». Bəlkə də, gündə on, iyirmi, hətta əlli belə təqdimat imzalayırdı.

Bunları gah Amerikan kafesində, gah Binyonun, gah Tortoninin, gah Elderin kafelərində, gah «Mezon Dore»də, gah «Riş», gah Neopolitan, gah da İngilis kafesində, demək olar ki, hər yerdə yazırıdı. Öləkənin yüksək vəzifəli şəxslərinə, məhkəmə hakimlərindən ta nazirlərə qədər hamiya ünvanlanırdı bunlar. İmza sahibi isə hər dəfə özündən yerdən-göyəcən razi qalırdı.

Bir səhər o, evdən çıxıb, Dövlət Şurasına yollananda yağış çisə-ləməyə başladı. Əvvəlcə cənab Maren fayton saxlamaq istəsə də, sonra fikrindən daşınib, piyada yola düzəldi. Getdikcə güclənən yağış səkilərdən, novlardan sel kimi axıb gedirdi. Odur ki Maren bir binanın girişində daldalanmağa məcbur oldu. Çalsاقlı bir keşiş də oraya sığınmışdı. Dövlət müşaviri seçilənə qədər cənab Marenin din xadimlərini görən gözü yox idi. Amma sonradan bir kardinal cəncəl bir iş üçün böyük nəzakətlə ondan məsləhət istədikdə Maren kilsəyə sayğıyla yanaşmağa başladı.

Yağış sicim kimi yağındıqından abbatla müşavir əyin-başlarını islatmamaq üçün girişin bir az da dərinliyinə, qapıcı köşkünə tərəf çəkilməli oldular. Adətən, dil-boğaza qoymadan özünü öyməyə girəvə gəzən cənab Maren dilləndi:

– Əcəb axmaq havadır, cənab abbat!

Qoca başıyla təsdiqlədi:

– Haqlısınız, cənab. Belə havalar bir neçə günlüğünə Parisə gələnlərin başına əməlli-başlı cəncəl açır.

– Bəyəm siz əyalətdənsiniz ki?

– Hə, cənab. İş arxasında gəlmışəm.

– Əlbəttə, iş arxasında bir neçə günlüğünə Parisə gəlib, üstəlik, bu cür selə-yağışa ürcəh olmaq xoş bir şey sayılmaz. Amma biz, məmurlar, bütün ili burada keçirdiyimizdən belə şeylər çox da vecimizə gəlmir.

Abbat susaraq küçəyə baxırdı: leysan səngiməkdəydi. Qadınlar kimi əbasının ətəyini əllərinə alan abbat, axır ki, önündəki gölməçəni keçməyə hazırlaşdı.

Onun getmək istədiyini görən cənab Maren səsləndi:

– Cənab abbat, tamam su olacaqsınız. Bir-iki dəqiqə də dözün, yağış indicə kəsəcək.

Çaşqınlıqla qapılan qoca etiraz elədi:

– Bir bilsəniz, necə tələsirəm. Vacib işim var.

Cənab Maren məyus oldu:

– Amma belə etsəniz, iliklərinizə qədər islanarsınız. İzninizlə, xəbər alım: hansı tərəfə gedəcəksiniz?

Xəfifcə utanan küre¹ dilləndi:

– Pale-Royal tərəflərə.

– Elə isə, cənab abbat, sizə çətirimin altına sığınmaçı təklif edirəm. Mən də Dövlət Şurasına gedirəm. Mən – dövlət müşaviriyməm.

Gözlərini qaldırıb həmsöhbətinini süzən qoca dilləndi:

– Təşəkkürlər, cənab. Büyük razılıqla təklifinizi qəbul edirəm.

Belə olanda cənab Maren qocanın qoluna girməklə yola düzəldi. Vaxtaşını qocaya göstəriş verir, onun hər hərəkətinə göz qoyur, məsləhətlərini ondan əsirgəmirdi:

– Diqqətli olun, burada arx var, cənab abbat. Faytonlardan qorunun, bəzən onların sıçratdıqları çamır adamı təpədən-dırnağa bulayır. Çətirli piyadalardan da qorunun. Bu çətirlərin iti milçələri göz üçün əsl təhlükədir. Bu baxımdan çətirli qadınlar lap dözülməzdirlər: onlar heç nə ilə hesablaşmadıqlarından həmişə – həm yağışda, həm də bürkülü havalarda çətirlərinin milçələrini az qalırlar adamin gözünə soxsunlar. Bir də ki onlar özlərindən başqa heç kimin qeydinə qalmırlar. Elə zənn edirlər ki, bu şəhər onların özəl mülkiyyətidir. Həm səkilərdə, həm də novlarda ağayana gəzib-dolaşırlar. Şəxsən məndən soruşsanız, bizdə qız-qadınların təbibi-yəsi xeyli yanıtımız səviyyədədir.

Sonra cənab Maren qəhəqəhə çəkdi.

¹ Küre – Fransada, Belçikada və bir sıra başqa ölkələrdə katolik keşişi



Küre heç nə demədi. Belini önə əyən bu adam ayağını elə yerə qoymağın can atırdı ki, ayaqqabılırı və əbası çamıra bulaşmasın.

Cənab Maren isə söhbətinə ara vermirdi:

– Yəqin ki, siz Parisə bir az havanızı, suyunuzu dəyişməyə gəlmisiniz?

Qoca cavab verdi:

– Yox, iş arxasında gəlmışəm.

– A-a! Yəqin, vacib işdir? Lütfən, bu işin mahiyyətini söylərmişsiniz? Əgər köməyim dəyəcək bir işiniz olarsa, bilin ki, hər zaman qulluğunuzda hazırlam.

Küre bir az karıxdı, sonra isə mızıldandı:

– E-e... bu, şəxsi və xırda bir işdir. Yepiskopla aramız dəyiib. Yəqin ki, sizin üçün bu, əhəmiyyətsiz bir işdir. Bu... bu... sərf kilsə ilə bağlı... daxili məsələdir.

Amma cənab Maren geri çəkilmədi:

– Amma Dövlət Şurası məhz elə bu cür işlərlə məşğuldur.

Odur ki mənim dəstəyimə güvənin.

– Hə, cənab, əslində, elə mən Dövlət Şurasına gedirəm. Siz son dərəcə xeyirxahsınız. Orada mən cənab Lereprerlə, cənab Savonla, bir də, çox yəqin ki, cənab Petiplə görüşəcəyəm.

Cənab Maren qəfil ayaq saxladı:

– Amma sadaladığınız bu şəxslər, cənab abbat, mənim ən yaxın yoldaşlarımdır, çox gözəl və səmimi insanlardır! Onların hər üçünə müraciət üçün sizə ən yüksək səviyyədə təqdimatlar verərəm. Mənə güvəna bilərsiniz.

Küre ona təşəkkür və bir xeyli dil-ağız elədi, burnunun altında razılıq ifadə edən nələrsə mızıldandı. Cənab Maren özündən xeyli razi qalmışdı.

– Cənab abbat, siz oturub-durub öyüünün ki, bəxtiniz belə gətirdi! Görəcək və inanacaqsınız ki, mənim sayəmdə işiniz necə asanlıqla düzələcək.

Onlar Dövlət Şurasının binasına çatdilar. Keşişi öz otağına dəvət edən cənab Maren oturmaq üçün ona buxarının yanındakı kreslonu göstərdi, sonra öz yazı masasının arxasına keçib bunları yazdı:

«Əziz məsləkdaşım, izin verin, sizə tam səmimiyyətlə hörmətlə və izzətli keşişi, cənab abbat...»

Əlini ani saxlayıb soruşdu:

- Bağışlayın, soyadınız necədir?
- Sentyur.

Cənab Maren yazmağına davam elədi:

«...Sentyuru təqdim edim. Mahiyətini özüün sızə şəxsən dani-sacağı kiçik bir işdə ondan lütfkar yardımınızı əsirgəməyiniz. Bu imkandan yararlanaraq, əziz məsləkdaşım, sızə ən xoş...»

Məktubun yerdə qalan hissəsini o, həmişəki sözlərlə tamamladı.

Bu cür üç məktub yazandan sonra onları zərfə qoyub, keşişə uzatdı. Himayədar çıxdığı rahib ona uzun-uzadı minnətdarlıq izhar edəndən sonra otağı tərk elədi.

Müvafiq saatları iş yerində keçirən cənab Maren evinə döndü, rahat bir axşamdan sonra şirin-şirin uyudu. Səhərisi gün xoş əhvali-ruhiyyə ilə oyanan kimi təzə qəzetlərin gətirilməsini buyurdu.

İlk göz gəzdirdiyi qəzet radikalların mətbü orqanı idi. Oradakı «Bizim din xadimləri və məmurlarımız» başlıqlı yazıda deyilirdi:

«Görünür, din xadimlərimizə xas olan sui-istifadə halları heç vaxt bitməyəcək. Hökumət əleyhinə fitnədə suçlu bilinən və bir çox ləyaqətsiz hərəkətiylə (onlar barədə susmağı daha münasib bilirik) ad çıxaran Sentyur adlı bir keşişin işinə yepiskop tərəfindən son verilmişdir. Daha əvvəl yezuit olan və sonradan adı keşış cildinə girən bu şəxsin işdən qovulma səbəblərini, deyilənlərə görə, dile gətirmək də ayıb sayılır. İzahat vermək üçün Parisə çağırılan bu keşış hansısa dövlət müşaviri Marenin simasında özünə himayədar tapıb və dövlət məmuru bu əbali firildaqçıya dəstək məqsədilə öz bütün məsləkdaşlarına, respublikanın yüksək məmurlarına təqdimat məktubları imzalamağa zərrəcə üzənməyib.

Adıçəkilən dövlət müşavirinin davranışındaki yolverilməz məqamları cənab nazirin diqqətinə çatdırınıq...»

Cənab Maren yatağından dik atıldı, əlüstü geyinib, məsləkdaşı Petipin yanına qaçıdı. Petip onun üstünə çımxırdı:

– Başınıza at təpib sizin?! Niyə bu köhnə fəsadçını üstümə göndərirsiniz axı?!

Özünü itirən cənab Marenin dili-dodağı əsdi:

– Yox, canım... bilirsiniz... o, məni də yanıldı... elə abırlı görkəmi vardi ki... məni aldatdı... həm də çox ləyaqətsiz bir şəkildə



aldatdı. Rica edirəm sizdən: onu məhkəməyə verin, həm də ən ağır cəzani kəsin. Mən indicə bu barədə məruzə yazaram... Hə, deyin görüm, sənədi kimin adına yazım ki, ona iş kəssinlər? Prokurora, yoxsa Paris arxiyepiskopuna? Hə, hə, arxiyepiskopa...

Tələm-tələsik cənab Petipin masası arxasına keçərək o, bunnarı yazdı:

«Monsinyor! Zati-alilərinizin diqqətinə çatdırıram ki, Sentyur soyadlı abbat mənim etibarından fitnə-fəsad törətmək üçün yaranıb, məni ayağa verib... Adıçəkilən keşişin yalanlarına inanaraq mən...»

Məktubu imzalayıb zərfə qoyandan sonra Maren öz məslək-dasına sarı dönüb, belə bir nəsihət verdi:

– Qoy bu hadisə sizə ibrət dərsi olsun, əziz dost. Heç vaxt heç kəsə təqdimat məktubu verməyin!

«*Jil Blas*»ın 05.02.1884-cü il sayında çap olunub.

OLMUŞ ƏHVALAT

Bayırda külək ulayırdı. Vaxtaşırı şığımları sayəsində bu güclü payız küləyi ağaclarдан qopardığı son yarpaqları buludların altın-dakı sonsuz boşluğa tərəf sovurub aparırdı.

Ovçular şam süfrəsinə oturmuşdular; hələ çəkmələrini çıxar-masalar da, şən idilər, yanaqları allanmışdı, deyib-gülürdülər. Əslində, bu adamlar Normandiyanın xırda mülkədarları idilər. Aralarında həm xeyli kasıbları, həm də bazar meydanına çıxarılan dəli-dolu bir öküzün boynunu geri qanıracaq qədər qoluzorlular da vardi.

Bütün günü onlar Epavil meri Blondelə məxsus ərazilərdə ov etmişdilər, indi isə onun bir az fermanı, bir az da qəsri xatırladan evində açılmış böyük masa arxasında şam yeməyi yeyirdilər.

Hərdən onların danışığdı yırtıcı heyvanların miriltisini, gülüşləri isə nərələrini xatırladırdı; ara vermədən şərab içirdilər. Ayaqlarını irəli uzatmaqla, al-qırmızı atəş dilimləri tavanda əks olunan nəhəng ocağın başında isinirdilər. Ovdan, itlərdən danışan bu adamların gözlərindəki işarti lampa işığında bir az da artırdı.

Onların hamısı yarıdəm halda idi; adətən, bu halda olan kişilərin ağlına şəhvətli fikirlər gəldiyindən onlar istər-istəməz yuvarlaq üzlü, iri tabaqlarda onlara cürbəcür məzələr paylayan boy-buxunlu gənc qızı, onun qıqpırmızı əllərinə göz qoyurdular.

Vaxtilə keşiş olmaq arzusuyla yaşasa da, mal həkimi olan və bütün əyalətdə ad çıxaran uzundraz Sejur qəflətən özünü saxlaya bilməyib:

— Lənət şeytana, Blondel, — dedi, — əcəb şüx qulluqqunuz varmış. Adam bunu lap yavan-yavan yeyər!

Hər tərəfdən qəhqəhələr yüksəldi. İçkiyə qurşandığı üçün var-yoxunu itürən mülkədar de Varneto söz saldı:

— Yəqin, bilmirsiniz, amma eynilə belə bir qızla bağlı başıma məzəli bir əhvalat gəlib! Bax onu sizlərə danışmağına dəyər. Hər dəfə



bu əhvalat xatirimdə canlananda mən qraf d’Ossonelə satdığım dişi it Mirzanı xatırlayıram. Təzə sahibinə heç cür isinişə bilməyən o it zənciri açılan kimi geriyə, mənim yanımıqa qaćıb gələrdi. Axırda cana yiğildim və qrafdan xahiş elədim ki, onu zəncirdə, yəni bağlı saxlasın. Heç bilirsiniz sonradan bu nəyə gətirib çıxardı? Yaziq it qüssədən öldü.

Nə isə, söhbəti qulluqçumla bağlı əhvalata gətirirəm. Başına belə bir iş gəlmışdı.

O vaxt iyirmi beş yaşımvardı və mən Vilbon qəsrində subay-soluq ömür süründüm. Cavan və imkanlı adamlar isə, bildiyiniz kimi, günorta yeməyindən sonra nə edəcəyini bilmir, gözü elə hey orada-burada gəzir.

Bir az sonra mən Kovildə, Debultonun yanında çalışan sütlülər qız tapdım. Cənab Blondel, dediyim bu Debultonu siz yaxşı tanıyırdınız! Nə isə... bu qız məni özünə necə valeh elədişə, bir gün durub sahibinin yanına gedərək, ona bir anlaşma təklif etdim: o, mənə öz qulluqçusunu verir, bunun qarşılığında mən ona qara madyanım Kokotu satıram, çünki son iki ildə bu ata yamanca gözü düşmüşdü. Razılaşlığı üçün əlini mənə uzatdı: «Danışdıq, cənab de Varneto». Anlaşmaya görə, cavan qız qəsrimə köçdü, mən isə Kovilə apardığım atı üç yüz ekiyə qızın ağasına satdım.

İlk vaxtlar işlər yağ kimi gedirdi. Heç kəs bir şey sezməmişdi. Amma bəla burasındaydı ki, Roza da mənə aşiq olmuşdu, hətta mən biləni, daha betər bağlanmışdı mənə. Sən demə, bu qız bildiyim digər qız-qadınlardan fərqlənirmiş, damarlarında axan qan aşağı təbəqəninkı deyilmiş. Çox yəqin ki, anası onu xidmətçisi olduğu ağaların birindən doğubmuş.

Uzun sözün qisası, bu qız mənə əməlli-başlı mehr salmışdı. Elə hey məni oxşayır, böyrümdə-başımızda nazlanır, mənə hər cür məzəli ayamalar qoşurdu və buna görə də onun bu davranışları məni dərin fikirlərə qərq edirdi.

Düşünürdüm ki, əgər bütün bunlara son qoymasam, əməlli-başlı ilişəcəyəm! Amma məni ilişdirmək çox da asan iş deyildi. Sadəcə, öpüşlərlə tovlanmasım imkansız idi. Nə isə, mən elə təzəcə ehtiyatlanmağa başlamışdım ki, qəflətən qız məndən hamilə olduğunu söylədi.

Part, part! Sanki, bu xəbərlə o, qoşalülə tūfəngdən mənə iki dəfə atəş açdı. Məni sevinclə qucaqlayıb öpdü, qəhqəhə çəkdi,

qarşımda oynamağa başladı. Az qala, ağılını itirəcəkdi. Amma bu, necə olub? Gündüz sussam da, həmin gecə qaranlıq düşüncələrə daldım. Qərara gəldim ki, qoy elə belə olsun, zərbədən yayınmaq lazımlı deyil, məhz indi bu düyüünü kəsmək, doğramaq lazımdır. Bilirsiniz də, ata-anam Barnvildə, markız d'İsparın xanımı olan bacım isə Rollebekdə, Vilbondan iki mil aralıda yaşıyordı. Yəni vəziyyətim xeyli ciddi idi.

Yaxşı, bəs onda başıma nə çarə qilaydım? Əgər onu qovsam, adamlar məndən şübhələnər və haqqımda dedi-qodular yayardılar. Onu yanımıda saxlasaydım da, gec-tez bu işin üstü açılıcaqdı. Axi bir də ki sevgilimi bu vəziyyətdə necə ata bilərdim?

Belə məsələlərdə dəyirmando saç ağardan və çox qızları yoldan çıxaran dayım baron de Kreteylə hər şeyi açıb danışandan sonra ondan məsləhət istədim. O, təmkinini pozmadan dilləndi:

– Onu ərə vermək lazımdır, bacıoğlu.

Bu cavabdan diksindim:

– Ərə verməknə, dayı? Amma kimə axı?

Dayım çıyılərini çəkdi:

– Kimə istəyirsən. O adamı tapmaq mənim yox, sənin işindir.

Əgər başın azca işləyirsə, belə birisini taparsan.

Onun bu sözləri üzərində düz bir həftə düşünəndən sonra dayımın haqlı olduğu qənaətinə gəldim.

Bu səfər qulluqçuma ər tapmaq üçün baş sindirdim.

Bir gün eyni süfrədə yemək yediyim məhkəmə hakimi mənə dedi:

– Bu Pomel xalanın oğlu yenə bir axmaq iş tutub. Onun axırı heç yaxşı olmayıcaq. Burada deyiblər ki, alma almaya bənzər. Heç onun anası Pomel də cavanlığında düz-əməlli biri deyildi, yaşa dolduqca isə əsl küpəgirən qarıya çevrilibdir. Bir ekü qarşılığında nəinki öz ruhunu, üstəlik, oğlunu da kimə desən satar.

Bu xəbəri eşidən kimi həmin qarının yanına gedib, məsələni anlatdım.

Dilim topuq vura-vura anlatdıqlarımı dinləyən qarı tam səbirsiz halda xəbər aldı:

– Bu qızı görə nə qədər pul təklif edirsiniz?

Qarı sürtük aşiq idi, amma mən də axmaq deyildim, hər şeyi yüz ölçüb, bir biçmişdim.



Sasvil yaxınlığında, mənim Vilbondakı fermalarından aralıda üç dənə xırda, altı akrlıq torpaq sahəm var idi. Fermerlər bu ərazilərin uzaq yerdə olmasından həmişə şikayətlənirdilər, buna görə də heç kim oranı əkib-becərməyə yaxın durmurdu. Fermerlərimin dili bir az da uzanınca, mən ev quşlarına baxmaqla bağlı onlarla bağlıdım müqavilələrə son verdim.

Bunun nəticəsində onlar yumşalmağa məcbur oldular. Sonra mən qonşum d'Omontenin çay sahilindəki kiçik torpaq sahəsini satın alıb, orada xudmani bir ev tikdirdim. Bütün bunlara min beş yüz frank xərcim çıxdı. Mənə çox da baha oturmayan bu həyat-bacanı hazırlayıb, qulluqcuma cehiz vermək qərarına gəldim. Amma cehizin vur-tut bundan ibarət olduğunu anlayan qarı qara-qışqırıq salsa da, mən öz dediyimdə durdum və biz heç bir razılığa gəlmədən ayrıldıq.

Səhərisi gün hava təzəcə işıqlaşanda onun oğulbalası qapıma gəldi. Düzü, onun sır-sifəti heç yadımda da qalmamışdı. Amma baxıb gördüm ki, hər nə qədər fırıldaqçıya bənzəsə də, bir kəndli balası kimi o çox da eybəcər deyil.

Oğlan mətləbə dəxli olmayan kənar mövzulardan başladı, sanki, məndən inək-zad almağa gəlmışdı. Bir az söhbətləşəndən sonra o, vəd olunan həyat-bacaya baxmaq istədi və biz əkin sahələrindən keçməklə oraya yollandıq. Bu çoxbilmiş həriflə orada düz üç saat vaxt itirməli oldum: torpaq sahəsini obaş-bubaşa ölçüdü, ora-bura göz gəzdirdi, ovcuna aldığı torpağı ovub, tərkibinə baxdı. Görünür, aldanmaqdən, oyuna geləcəyindən ehtiyatlanırdı.

Tikdirdiyim evin hələlik dam örtüyü yox idi. Bu fırıldaqçı şərt qoydu ki, örtük samandan yox, şiferdən olmalıdır, çünkü bu daha rahatdır!

Bunun ardınca başqa şərtlər gəldi:

– Bəs mebel necə, verirsiniz?

Daha dözmədim:

– Bura bax, yoxsa bu ferma sənə azlıq edir?

O, şit-şit hırtıldadı:

– Əlbəttə ki! Amma mənə uşaq da sıriyırsınız.

İstər-istəməz qızardım. O isə üyüdüb-tökündü:

– Deməli, belə: əgər çarpayı, masa, şkaf, üç ədəd stul və qab-qacaq verməsəniz, bu iş baş tutmayacaq.

Məcbur qalıb razılaşdım.

Geriyə dönəndə yolda o, qız barədə heç nə soruşmadı. Üzünə yarihiyləgər və yarıutancaq ifadə qondurmaqla qəflətən belə bir sual verdi:

– Bəs... bəs birdən qız ölsə, bu təsərrüfat kimə miras qalacaq?
– Əlbəttə ki sizə, – cavabını verdim.

Görünür, bu cavab səhərdən bəri onun öyrənmək istədiyi ən vacib mətləb idi və elə buna görə də razılaşma əlaməti olaraq əlini mənə uzatdı. Aramızda beləcə anlaşma yarandı.

Amma heç bilməzsiniz ki, Rozanı bu sövdələşməyə razi salmaq necə çətin oldu! Ayaqlarına qapanıb hönkürdü, dönə-dönə soruşdu: «İnana bilmirəm: doğrudanmı, bunu mənə siz təklif edirsiniz? Siz! Siz!» Hər cür dəlil və xahişləri işə salsam da, qız düz bir həftə dirənib durdu. Bu qadınlar necə də ağıldankəm olurlar: əgər içərinə bir sevgi hissi hakim kəsildisə, gözləri dünyada heç nəyi görmür, ağılları da sıfırlanır! Hər şeyi bir sevdaya qurban verir, onu özlərinə bir baş tacı edirlər!

Axırda səbir kasam dolub daşdı və mən onu evdən qovmaqla hədələdim. Bunun ardınca qız muma döndü və şərt kəsdi ki, arabı yanımı gəlməsinə izin versəm, bu işə razi olar. Mən özüm onu kilsəyə apardım, nikah mərasimi xərclərini üzərimə götürdüm və qonaqlara yaxşı bir ziyanət verdim. Bir sözlə, hər məsrəfə qatlaşdım. Sonda: «Əlvida, cavanlar!» – deyib, altı aylığına Turenə, qardaşımın yanına getdim.

Geri dönəndə öyrəndim ki, keçmiş qulluqcum hər həftə qəsrə baş çəkməklə səfərdən qayıdır-qayıtmadığımı öyrənirmiş. Ayağımı eşikdən içəri qoyandan düz bir saat sonra o, qucağındakı körpəsiylə bizə gəldi. İnanıb-inanmamaq öz işinizdir, amma gözlərim o körpəyə sataşanda qəlbimin dərinliyində nə işə yerindən oynadı. Hətta deyəsən, mən körpəni öpdüm də.

Üşağın anası isə möhkəm sınıxmışdı, az qala, skeletə, qara kölgəyə dönmüşdü. Yaşlanmışdı, əldən düşmüşdü. Lənət şeytana, bu evlilik onun ömrünü göy əsgiyə bükmüşdü!

Əlüstü xəbər aldım:

– Heç xoşbəxtsənmi?

Gözləri bir cüt bulağa dönən qadın hicqıraraq, fəryad çəkərək dilləndi:



— Mən sızsız yaşaya bilmirəm, qala bilmirəm. Bəlkə də, ölüm bundan yaxşıdır! Dözə bilmirəm, vəssalam!

Qara-qışqırığı aləmi başına götürdü. Bacardıqca təskinlik verəndən sonra onu ta darvazaya qədər ötürdüm.

Bəlli oldu ki, əri onu vaxtaşını kötəkləyir, o qoca bayquşa bənzəyən qayınanası isə göz verib, işiq vermir.

Aradan heç ikicə gün ötməmişdi ki, o, yenə peydə oldu. Bu səfər qır-saqqız olub ayaqlarından yapışdı, döşəmədə arxamca süründü:

— Sizin əlinizdə ölməyə raziyam, yetər ki, məni bir də ora göndərməyin.

Yəqin ki, danışa bilsəydi, bir vaxtlar itim olan Mirza da məndən bunu rica edəcəkmiş.

Bu qanqaralıq necə zəhləmi apardısa, təzədən altı aylığına qeybə çəkilməyə üstünlük verdim. Geri dönəndə... geri dönəndə öyrəndim ki, gəlmişimdən düz üç həftə öncə Roza dünyasını dəyişib. Mənsizlikdə o, hər bazar günü, eynilə itim Mirza kimi, qaçıb geriyə, qəsrə siğınmaq istəyirmiş. Bir həftə sonra onun körpəsi də vəfat elədi.

Onun əri... o hiyləgər tülkü isə arvadının mirasına yiyləndi. Sonralar işlərini necə düzüb-qoşdusa, özünü yaxşıca tutdu və hazırda şəhər müşaviri vəzifəsinə təyin olunub.

De Varneto hekayətini belə yekunlaşdırıldı:

— Sən demə, bu yolla mən o hərifi bataqlıqdan çəkib çıxarıbmışam.

Əlindəki araq qədəhini ağızına aparmazdan öncə mal həkimi Sejur gəldiyi müdrik qənaəti açıqladı:

— Adamın başına hər iş gəlsə, yeri var. Yetər ki, o, belə qadınlardan uzaq dursun.

«Qolua»nın 18.06.1882-ci il sayında çap olunub.

DOSTUM PASYANS

- Leremi haralardadır?
- İndi o, altıncı süvari alayının kapitanıdır.
- Bəs Penson?
- Bələdiyyə başçısının köməkçisidir.
- Rakolye nə edir?
- Dünyasını dəyişib.

Yaddaşımızı ələk-vələk etməklə vaxtilə bizə qızılı qaytanlı kepi¹ altından baxan daha neçə-neçə tanışın adını dilimizə gətirdik. Sonradan həyat yollarında rastlaşanda onların çoxunu daz və ya saç-saqqal basmış halda, ev-eşik və ya bir çətən oğul-uşaq sahibi kimi görmüşdük artıq: bu dəyişikliklərdən sonra yaşadığımız sarıntılar bizə bircə şeyi sübut eləmişdi: həyat qıсадır, hər şey ötəridir və hər şey axır, dəyişir.

Dostum xəbər aldı:

- Bəs Pasyans, o gonbul Pasyans necə?

Mən dərindən köks ötürdüm:

– O-o, indi qulaq as, gör onun barəsində sənə nələr danışacağam! Bir beş il bundan əvvəl təftiş məqsədilə Limoya getmişdim. Teatr meydanındaki böyük kafenin önündə oturub, nahar saatını gözləyir və nə ilə baş qatacağımı bilmirdim. Tacirlər iki-iKİ, üç-üç, dörd-dörd absent və ya vermut gillətmək üçün, özlərinin və başqa-larının işləri barədə fikir paylaşmaq üçün bu kafeyə gəlir, hərdən ya dəli kimi qəhqəhələr çəkir, ya da hansısa vacib və məhrəm məqamlar barədə öz aralarında xısinlaşırdılar.

Mən də düşüñürdüm ki, görəsən, nahardan sonra neyləyim? Çünkü bu əyalət şəhərində keçirəcəyim gecə mənə sonsuz, uzun görünürdü. Yalqız səyyah kimi içimə dolan qüssəni bələd olmadığım

¹ Kepi – keçmişdə orduda və məktəblərdə rəsmi furajka



bu küçələrdə ağır-ağır və darixdirci gəzintilər, böyük-başimdən ötən və tamamilə mənə yad olan adamlar daha da artırırdılar.

Onların pencək, şlyapa və şalvarlarının əyalətsayağı modası, yerli adətlərin və şivənin yadlığı, bu evlərdən, dükanlardan, əcaib faytonlardan yüksələn, buralar üçün adı, mənimməs alışmadığım səslər qəlbimi sıxırdı. Təhlükə saçan bir yerdə azan biri kimi mən addımlarımı yeyinlədir, bu məngənədən qurtulmaq üçün bir an öncə qaldığım otelə dönmək istəyirdim. Amma bu iyrənc otel otaqlarının hər künc-bucağında cürbəcür şübhəli qoxular çöküb qalmışdı, təmizliyi şübhəli yataq adamın ətini çırmışdırırdı, əlüzyuyanın dibində hər cür kirlə yanaşı, kiminsə saçları gözə dəyirdi. Qaz lampalarının necə yandırıldığına baxa-baxa bütün bunları düşünür, bu qürub saatlarında yalqızlığın mənə necə güc gəldiyini sezirdim. Doğrudan da, nahardan sonra nə ilə məşğul olacaqdım? Burada, bu yad adamlar arasında yalqızdım, tamam yalqızdım mən. Bu ara qonşu masanın arxasında şişman bir kişi əyləşdi və hökmlü səslə:

– Qarson, mənim araqımı getir! – deyə buyurdu.

Bu «mənim» kəlməsi zalda top atəsi kimi əks-səda verdi. Həmin dəqiqə anladım ki, bu adam həyatdakı bütün nemətləri ağızdolusu dadib, başqları ilə müqayisədə hər şeyi var, üstəlik, bənzərsiz iştahası, əxlaqi, şalvari, bir sözlə, hər şeyi var, həm də ki bütün bu nemətlər tam, mütləq və ən dolğun şəkildə sərf onun özünə məxsusdur. Bunun ardınca həmin müştəri həzzlə ətrafına göz gəzdirdi. Sifariş etdiyi «öz» araqı süfrəyə gələndən sonra o bir də səsləndi:

– Mənim qəzetim gəlsin!

Öz-özlüyündə düşündüm: «Maraqlıdır, onun «öz» qəzeti hansıdır görən?» Hər halda, qəzeti adından onun hansı baxışlara, mövqelərə, prinsiplərə, təxminlərə və avam ümidi'lərə bağlı olduğunu öyrənmək olardı.

Ona «Tan» qəzetiini gətirdilər. Təəccübləndim: axı bu «Tan» qəzeti ciddi, yeknəsəq, doktrinalı və hər şeydə tarazlaşdırma güdən bir qəzet idi.

Düşündüm: «Yəqin, bu adam ciddi, ölçülü-biçili davranışan, oturuşmuş xasiyyətlərə malik, bir sözlə, gerçək burjualardandır».

Qızıl çərçivəli gözlüyünü taxib, yerini rahatlayan bu adam qiraətə başlamazdan öncə çevrəsində oturanlara bir daha göz gəzdirərək baxışlarını üzərimdə saxladı. Hətta məni elə diqqətlə süzdü ki,

bundan narahat olmağa başladım. Bu sınaycı baxışlarının səbəbini sormağá hazırlaşırdım ki, qəflətən o oturduğu yerdəcə çığırdı:

– Lənət şeytana! Bu ki Qontran Larduadır!

Bunu təsdiqləməli oldum:

– Bəli, yanılmamısınız.

Yerindən qalxıb, qollarını yana açaraq mənə sarı yönələn bu adam soruşdu:

– Dostum! Necəsən?

Onu taniya bilmədiyim üçün xeyli pərtlik keçirirdim:

– Çox yaxşıyam. Təşəkkürler.

O, qəhqəhə çəkdi:

– And içməyə hazırlam ki, hələ də məni tanımadısan!

– Hə, nədənsə... Amma... məncə, siz...

O, əlini çıynımə vurdu:

– Eybi yox, olan şeydir! Mən – Pasyansam. Rober Pasyans – sənin yoldaşın, sınıf yoldaşın.

Həmin an onu tanıdım. Hə, hə, Rober Pasyans mənim məktəb yoldaşım olmuşdu. Elədir ki var!

Mənə uzanan əli sıxdım:

– Sənin necə, dolanışığın yaxşıdırımı?

– Mənimki? Əladır!

Onun təbəssümündən özündənrazılıq yağırdı.

Xəbər aldı:

– Nə əcəb buralardasan?

Dedim ki, vergi müfettişi kimi buraya ezam olunmuşam.

Sinəmdəki ordeni göstərib soruşdu:

– Görürəm, yaxşı işləyirsən?

– Hə, fəna sayılmaz. Bəs sən haradasan?

– O-o, mən çox gözəl yaşayıram!

– Nə işlə məşğulsan?

– Bəzi işlərlə.

– Yaxşı qazanırsan?

– Təsəvvürünə də gətirə bilməzsən. Xeyli sərvət toplamışam.

Günü sabah, günortaya bizə gəl. Banlayan Xoruz küçəsi, on yeddi ünvanına. Həm şəraitimi görərsən, həm də birlikdə yemək yeyərik.

Bir an fikrə gedəndən sonra xəbər aldı:

– Sən eynilə ovaxtkı kimi əhli-kefsənmi?



- Hə... hər halda, eləyəm.
- Evlənməmisən, eləmi?
- Subayam.
- Düz eləyirsən. Yenə də şənlənməyi və kartof yeməyi xoşlaysırsan?

Onun bu söhbətləri artıq məni cırnatmağa başlasa da, tövrümüzü pozmadan dedim:

- Hə.
- Gözəl dilbərləri də?
- Hə, bundan heç əl çəkməmişəm!
- O, ürəkaçıqlığıyla, razi halda güldü:
- Çox yaxşı, çox pakizə. Bordoya ilk səfərimiz zamanı «Rupi» kafesindəki şam məclisimiz necə, yadındadır da? Necə də gen-bol keflənmişdik onda!

O deyən «məclis» yaxşı xatirimdəydi və onun yadına düşməsi kefimi əməlli-başlı açdı. Onun ardınca bir çox digər xatırələr də yadımıza düşdü:

- Yadındadır, sinif nəzarətçimizi Latok əmimin zirzəmisinə salib, ağızını necə bağlamışdıq?

Qəhqəhədən boğulan Pasyans yumruğuyla masanı döyəclə-yərək təsdiqlədi:

- Hə, hə, hə... Bəs o coğrafiya müəllimi Maren bizi vulkanlardan danışanda «Yarımkürələr» xəritəsinə petarda atmağımız və müəllimin əyilən sir-sifəti yadındadır?

Qəfil ağlıma gələn suali ona verdim:

- Bəs sən necə, evlisən?

Onun cavabı acı şikayəti xatırlatdı:

- Evliyəm, düz on ildir ki, evliyəm, əzizim. Bir-birindən gözəl dörd övlad atasıyam. Sabah həm balalarımı, həm də xanımımı görəcəksən.

Üca səslə danışdığınıza üçün qonşu masalardakı müştərilər vaxtaşını dönüb bizi heyrətlə süzürdülər.

Qəflətən həmsöhbətim cibindən çıxartdığı çaydaşı boyda saata nəzər salaraq çıçırdı:

- Lənət şeytana! Çox üzgünəm, hər şeyə rəğmən, indi səni tərk etməliyəm, çünki vacib bir işim var.

Ayağa qalxaraq o, hər iki əlimdən yapışış, onları, az qala, qoparmaq istəyirmiş kimi yellədi və dedi:

- Deməli, sabah on ikidə! Danışdıq?
- Danışdıq.

Səhər saatlarını bələdiyyənin baş xəzinədarının yanında keçirdim. Birgə nahar yeməyimizi təklif eləsə də, bir yoldaşımın dəvətinə gedəcəyimi bildirdim. Elə o da başqa bir yerə gedəsiydi. Odur ki binadan birlikdə çıxdıq.

Yolda soruştum:

- Banlayan Xoruz küçəsi hansı tərəfdədir?

O cavab verdi:

- Üzaq deyil, beş dəqiqlik yolu var. Tələsmədiyim üçün sizi ora qədər ötürə bilərəm.

Yola düzəldik.

Az sonra axtardığım küçəyə çıxdıq. Geniş və xeyli baxımlı olan bu küçənin qarşı tərəfində əkin tarlaları görünürdü. Nömrələrə baxmaqla 17 sayılı evi tapdim. Bu, bağla əhatə olunmuş bir maliikanə idi. İtalyan üslubunda freskalarla gen-bol bəzənən fasadı mənə zövqsüzlük timsali kimi göründü. Başlarını iri piyalələrə sarı əyən ilahə heykəlciklərinin məhrəm yerləri bulud topaları ilə örtülmüşdü. Evin nömrəsini göstərən lövhəni isə daşdan yonulmuş bir cüt mələk əllərində tutmuşdu.

Xəzinədara dedim:

- Bu evdir.

Xudahafizləşmək üçün ona əl uzatdım. Xəzinədar qəribə, nə isə kəskin bir hərəkət eləsə də, heç nə demədən əlimi sıxdı.

Zəngi basdırı. Xidmətçi qadın çıxdı. Soruştum:

- Cənab Pasyans burada yaşayır?

Qadın cavab verdi:

- Hə, cənab... Siz onun özünü görmək istəyirdiniz?

- Hər halda.

Giriş otağının divarları da, yəqin ki, yerli bir rəssamın rəsmi ləriylə bəzənmişdi. Pənbə rəngə çalan palmaların kölgəsində Pol və Virciniyanın qucaqlaşma səhnəsi əks olunmuşdu. Tavandan asılan Şərqi üslubundakı fənər adama, nədənsə, ciyindirici görüñürdü. Giriş otağına çıxan bir neçə qapı əlvən parçalarla üzlənmişdi.



Burada məni ən çox heyrətləndirən isə havadakı qəribə qoxu idi. Adamın ödünü ağızına gətirən bu sırlı qoxu düyü unu ilə zırzəmi kifinin qartışığını xatırladırdı adama. Bu təsvirolunmaz qoxunun hopduğu havanın ağırlığından xərif meyxoşluq duyдум: bənzər hissi adam ümumi hamamlarda yaşayır, çünkü çoxlu sayda insan bədənindən buxarlanan fərqli qoxular orada da bir-birinə qarışır.

Qulluqçunun ardınca Şərq üslubunda xalça döşənmiş mərmər pillələrlə yuxarı qalxdım, buradaki bərbəzəkli qonaq otağına keçdim.

Orada yalqız qalınca, ətrafımı süzməyə başladım.

Otağın döşəməsində zənginliklə yanaşı, erotikə nişanələri də sezlirdi. Ötən yüzilə aid, yüksəkkeyfiyyətli qravüralarda pudralanmış və hündür saç düzümünə malik, yarıcipaq qadınlar xeyli məhrəm pozalarda kişilərin ağışuna qısılmışdır. Geniş çarpayıda açıq-saçıq halda uzanan bir xanım ayağıyla yorğanın altından boylanan xırda iti oxşayırdı. Bir başqa qadın isə əlini onun ətəyinin altına dürtən məşuquna candərdi bir dirəniş göstərirdi. Bir başqa rəsmidə bədənləri pərdə arxasında qalan dörd ayaq təsviri vardı və onların sahiblərinin məşğılıyyətini təyin eləmək heç də çətin deyildi. Başdan-başa yumşaq divanlar düzülmüş bu iri otağın havasına da bayaq aşağıda duyduğum və insani ehtizaza gətirən, bayıldan qoxu hakim idi. Buradakı divarlar da, parçalar da, həddən artıq bəzək-düzək də – hər şey, hər şey nəsə gizli bir məna aşılıyrdı adama.

Pəncərədən ağaclar göründüyü üçün yaxınlaşışın bağı nəzər saldım. Bu geniş və kölgəli bağı söz ola bilməzdi. İçində su fışqıran fəvvərəsi olan gölməçənin kənarı ilə burulan enli cığırın bir hissəsi ağacların arxasında görünməz olsa da, sonradan təkrar görünütüyə girirdi. Qəflətən mən bağın dərinliklərində, kolların arasında üç qadın gördüm. Əyinlərindəki bəyaz xalatların kənarları bol krujeva ilə işlənən bu qadınlar əl-ələ tutmaqla ağır-agır yeriyirdilər. Onlardan ikisi sarışın, biri isə qarasaç idi. Bir göz qırpmımda onlar ağacların arasında qeyb oldular. Könlümdə oyanan şairanə duyğular fonunda bu ötəri, amma valehedici mənzərə içimi lərzəyə gətirdi, bir anlığa yeriimdə donub-qaldım. Sırlı, həm də heyrətamız o bağın dərinliklərində, onun güclü işıqlanan bir qismində bu qadınlar bircə anlığa təkrar göründülər. Ağacların kölgəsində

qayğısız dolaşan, bir aşiq intizarında olan bu gözəl dilbərlər, sanki, buralara ötən yüzildən gəlib düşmüşdülər. Eyni zamanda da onlar mənə bu otağın divarlarından asılan intim qravüralardakı gözəlçələri xatırladırdılar. İstər-istəməz mən əxlaq normalarının qismən yumşaq, sevgi etirafları piçildayan dodaqların isə daha əlcətan olduğu o bəxtəvər, bir az açıq-saçıq, xoş və intellektual əsr barədə xəyallara daldım.

Eşitdiyim gur səs mənim diksinməyimə səbəb oldu. İçəri girən gülərəzli Pasyans əlini mənə uzatdı.

Gözlərimin düz içində baxan bu adamın üzündə elə sırlı ifadə vardı ki, sanki, mənə məhrəm bir sərr açacaqdı: sonra o, eynilə napoleonsayağı bir jestlə – əlləriylə havada xəyalı bir şar cızaraq bu bərbəzəkli qonaq otağını, parkı, uzaqlarda tekrar zühur edən o üç gözəl dilbəri təntənəli halda göstərdi və fəxr dolu bir səslə dedi:

– Heç kəs inanmaz ki, mən bu işə sıfırdan... yəni arvadımla baldızımı cəlb etməklə başlamışam.

«*Jil Blas*»in 04.09.1883-cü il sayında
Monfrinyoz imzası ilə çap olunub.



ŞEYTAN

Həkimlə kəndli ölüm ayağında olan qadının yatağının yanını kəsdirmişdilər. Olacağa çarənin yoxluğuya razılaşan qarı lal-dinməz halda gözlərini kişilərə dikib onların söhbətini dinləyirdi. Ölümünü göz altına almışdı və buna görə zərrəcə qorxmurdu: yaşı doxsan ikinci haqladığından əcəliylə hesablaşmışdı.

Açıq pəncərələrdən və qapıdan döşəməyə iyul günəşinin şüaları süzülməkdəydi. Başdan-başa kələ-kötür olan, tünd rəngli bu torpaq döşəmə indiyədək dörd kəndli nəslinin başmaq zərbələrinə davam gətirmişdi. İsti külək əsintiləri kürə kimi qızan günəşin altında qovrulan tarlaların, otların, zəminin, yarpaqların ətrini də özüylə ta buralara qədər gətirirdi. Çeyirtkelərin şən cirilti səsləri hər tərəfi bürüdüyündən adama elə gəlirdi ki, bu səslər bayram bazarlarında satılan və taxtadan hazırlanan usaq oyuncاقlarından çıxır.

Həkim uca səslə tapşırıdı:

– Onore, bu vəziyyətdə ananızı tək qoymayın, çünki o, hər dəqiqə canını tapşırı bilər.

Bundan məyus olan kəndli isə eyni sözləri təkrarlayırdı:

– Bəs o taxılı kim daşıyacaq? Görün bir nə vaxtdır, zəmidə tökülüüb qalıb?! Hava da hələlik xoş keçir. Sən özün buna nə deyirsən, ana?

Ölüm ayağında olsa da, normandiyalılara məxsus xəsisliyindən qalmayan qadın, baxışları və üzünün ifadəsiylə oğluna «get» deyirdi – yəni «get, taxılıni daşı, mən tənhalıqda ölsəm də, olar».

Bunu sezən həkim ayağını yerə vurdı:

– Bura baxın, siz əsl heyvansınız! Anladınız? Mən buna heç cür yol verə bilmərəm! Əgər taxlı bugünkü gün daşıməq belə vacibdirsə, onda cəhənnəm, barı gedin Rape xalani bura gətirin ki, ananiza qulaq yoldaşı olsun! Mən deyəni eləməsəniz, özünüz

yorğan-döşəyə düşəndə, dünya da dağıla, üstünüzə gəlməyəcə-yəm. Lap gəbərsəniz də!

Onsuz da, ləng tərpənən bu arıq, amma ucaboylu kəndli balası dünya mali ehtirasıyla, xəsisliklə həkimin qoyduğu şərt arasında çırpındı. Nə edəcəyini, necə edəcəyini kəsdirə bilmirdi. Axır ki, o, mızıldandı:

– Görəsən, xəstəyə baxmaq üçün Rape xalaya nə qədər ödəmək lazım gələcək?

Həkim çımxırdı:

– Mən bunu haradan bilim? O baxır onu hansı müddətə çağırmağınızı. Lənət şeytana, birtəhər dil taparsınız da! Amma, bura baxın, mən tələb edirəm ki, onu uzağı bir saata buraya gətirəsiniz!

Kəndli özünü toparladı:

– Yaxşı, gedirəm, gedirəm. Boş yerə əsəbiləşməyin, cənab həkim.

Qapıdan çıxan həkim təpindi:

– Sözümü qəribçiliyə salmayın. Əgər məni özümdən çıxarsanız, bəxtinizdən küsün!

Həkim gedəndən sonra kəndli üzünü anasına tutub, üzüyola şəkildə dedi:

– Əgər doktor israr edirsə, gedim, Rape xalanı getirim. Mən gələnəcən tərpənmə, döz birtəhər, – deyib evdən çıxdı.

Ütü işləriylə məşğul olan Rape xala təkcə öz kəndində deyil, qonşu kəndlərdə də xəstələrə baxmaq və mərhumların keşiyini çəkmək üçün dəvətlər alırıldı. Mərhumları torpağa, xəstələri isə kəfənə tapşırıq kimi bu qarı təkrar üttüsünü əlinə alırdı ki, bu səfər dirilərin qulluğunda dursun. Keçən ildən qalmış alma kimi üz-gözü qırışan bu qarı acidil, rəhmətsiz və son dərəcə simic biri idi. Hədsiz qozbelliyini adamlar onun illər uzunu ütü çəkdiyi üçün omba sümüyünün çatlamasıyla izah edirdilər. Şayılər gəzirdi ki, bu qarı ölüm mələyinin caynağında çırpınan insanları süzməkdən hədsiz və iyənc bir həzz duyar. Orada-burada bu qarı gözlərinin qabağında can verən insanlar barədə cürbəcür təfərrüatlar danışındı. Həmişə oxşar məqamlar üzərində dayandığından o, öz həmsöhbətlərinə ov macəralarından bəhs edən bəzi ovçuları xatırladırdı.

Onore Bontan onun evinə daxil olanda qarı kəndli köynəklərinin yaxalarını lilləmək üçün məhlul hazırlayırdı. Qarıyla salamlaşdı:

– Axşamınız xeyir, Rape xala. İş-güt necədir?



Qarı ona sarı döndü:

- Gedir də yavaş-yavaş. Sizin işlər nə yerdədir?
- Mənim işlərim qaydasındadır, amma anamın vəziyyəti xarabdır.
- Ananınmı?
- Hə.
- Nə olub ki ona elə?
- Əcəl qapını kəsdirib.

Qarı əllərini sudan çıxartdı. Barmaqlarının ucundan süzülən mavi damlalar ləyənə axmaqdaydı. Canıyananlıq sərgiləyən qarı maraqla soruşdu:

- Hali çox ağırdır ki?
- Həkim dedi ki, bir günancaq yaşayar.
- Hə, deməli, ağırdır.

Onore çəşqinliq içindəydi. Onu bu qapiya gətirən əsas səbəb keçməzdən öncə o gərək bir az oradan-buradan söz salayıdı. Amma aqlına münasib bir şey gəlmədiyindən əsl mətləbə keçdi:

– Canını tapşırana qədər ona baxmaq üçün nə qədər istəyərsiniz? Yoxsul olduğumuzu siz də yaxşı bilirsınız. Əlavə işçi tutmağa da imkanım yoxdur. Elə anamı əldən salan da onun var gücüylə çalışıb canına qıyması oldu! Doxsan iki yaşı olsa da, on nəfərin yerinə işləyirdi zavallı. Köhnənin adamları işləməyi bacarırlar axı!..

Rape xala təmkinini pozmadan dilləndi:

– Mən öz xidmətlərimə iki cür qiymət qoyuram. Zənginlər üçün qiymət – gündüzlər iki frank, hər gecə üçün üç frankdır. Yerdə qalanlar üçünsə gündüz qiyməti bir frank, bir gecənin qiyməti isə iki frankdır. Odur ki sizdən iyirmi, üstəgəl qırx su¹ alacağam.

Kəndlə fikrə dalmışdı, çünkü anasına yaxşı bələd idi. Bilirdi ki, anasının canı möhkəmdir, dözümlüdür, hələm-hələm ölməz. Həkimin dediyinə inanmırıldı: bu gedişlə anası hələ bir həftə də yaşa yacaqdı.

Ona görə də ehtiyatla dilləndi:

– Yox, yaxsısı budur, siz məndən o öلنə qədər baxmaq üçün bir məbləğ istəyin. Qoy riskə hər iki tərəf ortaq olsun. Həkimin dediyinə görə, qadının əcəli çatıb. Bu təxmin doğru çıxsa, siz karlı çıxacaqsınız. Əgər anam sabaha çıxsa və ya daha çox yaşasa, onda bu durum mənə sərf edəcək, sizə isə – yox.

¹ Su – Fransada xırda pul vahidi

Qarı qarşısındaki bu adamı heyrətlə süzürdü, çünki indiyədək heç kim ona ölüm ayağındakı əzizi üçün borc təklif eləməmişdi. Bir tərəfdən bu şərti sərfəli saysa da, digər tərəfdən özünün alda-dilacağından qorxurdu. Buna görə də:

– Öz gözlərimlə xəstəni görməyincə bir şey deyə bilmərəm, – cavabını verdi.

– Elə isə gedək, görün.

Əllərini qurulayan Rape xala evdən çıxmağa hazırlaşdı.

Yol boyu bircə kəlmə də kəsmədilər. Qadın qısa addımlarla, yeyin yeriyirdi. Kəndlə isə öz iri addımlarını elə atırdı ki, sanki, hər dəfə geniş arxdan adlayır.

Yayın bürkündə tarlada halsiz düşən inəklər başlarını yanlarından keçən bu adamlara tərəf döndərir, taqətsiz tərzdə böyür-məklə, sanki, onlardan təzə-tər ot istəyirdilər.

Öz evlərinə yaxınlaşanda Onore Bontan mızıldadı:

– Bəs indi birdən keçinmiş olsa, neyləyəcəyik?

Sualın səslənişindən onun şüuraltı arzusu özünü açıq-aşkar bürüzə verməkdəydi.

Amma anası ölməyə hazırlaşmırıldı. Əvvəlki kimi, kürəyi üstə özünün köhnə-kühnə çarpayışında, lil rəngli çit yorğanını üstünə çəkərək uzanmış, əllərini isə yorğanın üstünə qoymuşdu. Bu hədsiz aniq əllər, təxminən, bir əsr sürən fasılısız işdən, yorğunluqdan və yel xəstəliyindən bugum-bugum olduğundan əcaib heyvanlara, daha doğrusu, bir cüt yengəcə bənzəyirdi.

Çarpayıya yanaşan Rape xala can verən xəstəni süzməyə başladı. Onun nəbzini və sinəsini yoxladı, nəfəs alıb-verməsini dillədi, səsini duymaqdan ötrü ona sual verdi, bunun ardından bir müddət xəstəyə göz qoyandan sonra Onore ilə birlikdə otaqdan çıxdı. O, qəti əminlik əldə etmişdi: xəstə qarı bu gecədən sağ çıxmayacaqdı.

Onore ondan soruşdu:

– Hə, nə deyirsiniz?

Xəstəyə baxan qarı dilləndi:

– O, iki, uzaqbaşı üç gün yaşaya bilər. Bütün bu müddət üçün mən altı frank istəyirəm.

– Altı frank?! Altı frank?! – deyən kəndlə bağırdı. – Siz ağlıınızı itirmisiniz? Axi sizə dedim ki, o ən çoxu beş-altı saat yaşayacaq.



Onların qızğın mübahisəsi çox uzandı. Axırda xəstə baxıcısı çıxb getməyə hazırlaşdı. Kəndlə anladı ki, vaxt, onsuz da, gedir və taxıl özü öz xoşuya tarladan anbara yiğilan deyil: odur ki çarəsiz qalib razılaşdı:

– Yaxşı, raziyam: meyit yerdən qaldırılanın hər şey üçün – cəmi altı frank.

– Qoy olsun altı frank.

Bunun ardınca Onore iri addımlarla şaxıyan günəş şüalarının altında qaldığı üçün torpağa qıslan zəmisinə təref üz tutdu.

Xəstə baxıcısı evə keçdi. Özüylə iş də götürmüdü: onsuz da, ölümcül xəstələrin və mərhumların yanında oturanda həmişə əli işdə-gücdə olurdu. Bəzən bu, özünə aid bir iş, bəzən isə onu tutan ailənin hər hansı sifarişi olurdu və görülən işin haqqı qarıya ayrıca ödənirdi.

Qəfletən o, xəstədən soruşdu:

– Xanım Bontan, bari, sizin üçün vida duası oxuyublar?

Yataqdakı qarı başını bulayanda özünü əsl iman sahibi kimi göstərən Rape cəld yerindən sıçradı:

– Pərvərdigara, heç belə də başısoyuqluq olar?! Gedim cənab küreni çağırırm.

Bunu deyib o, keşisin evinə sarı necə götürüldüsə, meydançada oynayan oğlan uşaqları yeldən qanad taxan bu qarını görüb, nəsə bir bədbəxtlik üz verdiyini düşündülər.

Cübbəsinin üstündə dizlərinə qədər düşən bəyaz önlük geyinən keşisin önündə gedən oğlan uşağı əlindeki zəngi vaxtaşın tərpəməklə səssiz və bürkülü düzənlilikdəkilərə bu din xadiminin gəlişini xəbər verirdi. Həmin yoldan xeyli aralıda çalışan kişilər iri şlyapalarını çıxarıb, bu bəyaz cübbə ta fermanın ardında gözdən itənəcən işlərinə ara verdilər. Dərz bağlayan qadınlar qamətlərini dikəldib xaç çevirirdilər, qaratoyuqlar yanlarını basaraq qaçışır, çəpərdə yerini yaxşı bildikləri dəlikdən o biri üzə keçirdilər. Çəmənlikdə payaya bağlanmış dayça bəyaz cübbəni görünçə ürkdü, dövrə vurmağa və finxırmağa başladı. Qırmızı xalat geymiş zəngçi oğlan iti addımlarla irəliləyirdi. Dördkünc papaq qoymuş başını keşiş yana əyib dualar piçıldamaqla onun arxasında gedirdi. Qəddini üçqat bükdüyü üçün çənəsi, az qala, yerə dəyən Rape xala isə dua edirmiş kimi əllərini önungdə birləşdirib bir az geridə tayıyırdı.

Onore onları lap uzaqdan görüb:

– Bizim küre hara gedir belə? – deyə soruşdu.

Onun, hər halda, daha həssas olan işçisi dilləndi:

– And içirəm ki, o, ananız üçün dua oxumağa gedir!

Onore heç təəccüblənmədən:

– Hər halda, elədir ki var, – dedi və işinə davam elədi.

Tövbə edən Bontan qarının günahlarını əfv eləyən keşiş ona şərabda isladılmış çörək yedirdi, sonra qarıları bu bürkülü daxma-da baş-başa buraxıb geri döndü.

Can üstə olan xəstəni diqqətlə süzməyə başlayan Rape xala onun daha nə qədər yaşayacağını təyin etməyində idi.

Yavaş-yavaş axşam düşdü. Divara bir cüt iynəylə bərkidilmiş məzəli şəkil əsən sərin rüzgarın təsiriylə tərpənməyə başladı. Pəncərəyə vurulan və nə vaxtsa bəmbəyaz olan, vaxtaşırı milçəklər qondugundan artıq sariya çalan pərdələr uçmağa, yerlərindən oynamaga başladı. Sanki, bu xəstə qarının ruhu kimi onlar da buraları tərk etməyə hazırlaşdırlar.

Gözləri açıq halda uzanan qarı isə hərəkətsiz idi: sanki, bu həndəvərdə dolaşsa da, öz gəlisi ləngidən əcələ qarşı artıq tam laqeyd idi. Batiq sinəsindən çıxan nəfəs hər dəfə fitlə müşayiət olunurdu. Bir az sonra bu nəfəs həmişəlik kəsiləndə isə Yer üzündə bir qadının azalmasına çətin ki kimsə heyif silənəcəkdi.

Hava qaralanda Onore evə döndü. Yatağı yanaşıb, anasının həyatda olduğunu görünce: «Hə, necəsən?» – deyə soruşdu. Əvvəller də o, yorğan-döşəyə düşən anasını beləcə yoluxardı.

Sonra Onore evə göndərməzdən əvvəl Rape xalaya xatırlatdı:

– Sabah saat beşdə gözləyəcəyəm ha. Gecikməyin.

Qadın bunu təsdiqlədi:

– Sabah saat beşdə.

Və sözünün iyiyəsi olan qarı hava işıqlananda yenə onlara gəldi.

Bu vaxt tarlaya çıxmaga hazırlaşan Onore özünün bişirdiyi şorbanı qəşiqlayırdı.

Xəstə baxıcısı xəbər aldı:

– Hələ keçirməyib?

Gözlərindən hiyləgər bir sevinc yağan kəndlə:

– Əksinə, bir az da gümrahlaşıb, – dedi və qapıdan çıxdı.



Rape xala narahatlıq içində xəstəyə yanaşdı: qarı əvvəlki vəziyyətdə uzanmışdı. Zorla nəfəs alırdı, açıq gözlərində həyat eşqi yox idi, əllərini yorğanın üstündə çataqlamışdı.

Xəstəbaxıcısı anladı ki, belə getsə, bu qarı nəinki iki və ya dörd gün, hətta bir həftə də yaşaya bilər. Dünya malından gözü doymayan Rapenin qəlbi həm bu ölmək bilməyən qariya qarşı, həm də onun hiyləgər oğluna qarşı qatı qəzəb hissiyələ doldu.

Amma yenə də canını dışınə tutub öz işinə girişdi və vaxtaşırı iti baxışlarını Bontan xalanın qırışiq sıfətinə dikməyindən də qalmadı.

Günorta yeməyinə evə gələn Onore özündənrazi, hətta şən görünürdü – taxıl tədarükü işləri xeyli yaxşı gedirmiş. Yeməkdən sonra o, təkrar tarlaya yollandı.

Rape xala isə cin atına minirdi yavaş-yavaş. Burada keçirdiyi hər dəqiqəni o, itirilmiş vaxt və ya qazanc kimi dəyərləndirirdi artıq. Bu zaman və qazanc itkisini azaltmaqdan, buna son qoymaqdan ötrü o, hər şeyə gedərdi: bu qoca kaftarın, bu dilgir yabının, zəli kimi həyatdan dördəlli yapışan və heç cür qopmaq bilməyən bu qancığın qırılığından tutub xəfifcə sixmaq, onun gedib-gələn nəfəsinə kəsməkdən özünü güclə saxlayırdı.

Belə bir addımın təhlükəli olacağını düşündüyü üçün o, fərqli bir yolu sınamaq qərarına gəldi.

Çarpayıya yaxınlaşış xəbər aldı:

– Hələlik gözünüzə şeytan görünməyib ki?

Bontan xala piçiltiyə «yox» – dedi.

Ağlı getdikcə kütləşən bu ölümcul xəstəni şeytanla qorxutmaq-dan ötrü xəstəbaxıcısı ona hər cür yalan-palan əhvalatlar danışmağa başladı.

Onun sözündən belə çıxdı ki, şeytan ölümən bir neçə dəqiqə öncə can verənlərin görünə görünürlər. Guya, əlində süpürgə, başında qazan olan bu varlıq qorxunc səslər çıxarı. Əgər ölüm yatağındakı kəsin görünə şeytan görünübəsə, bu, onun işinin bitdiyindən, bir an sonra öləcəyindən xəbər vermiş. Bu il canını tapşırıvə gözlərinə şeytan görünən kəndliləri birbəbir xəstəyə sadaladı: Jozefen Luazel, Evlali Ratye, Sofi Padanyo, Serafim Qropye.

Axır ki, Bontan xala yerində qurcalandı, hərəkətə gəldi, otağı tam görə bilmək üçün dirsəklənməyə cəhd göstərdi.

Bayaqdan çarpayının ayaq tərəfində duran Rape xala harayasa qeyb oldu. Şkafdan bir mələfə götürən xəstə baxıcısı onu bədəninə sarıdı, üç dənə qısa və əyri ayağı olan qazanı başına qoydu: tərsinə çevrilən qazan ayaqları indi buynuzları xatırladırdı. Sağ əlinə süpür-gə aldı, sol əlindəki tənəkə vedrəni isə havaya atdı ki, yerə düşəndə gumbultu qoparsın.

Döşəməyə dəyən vedrə cingiltili səs çıxartdı. Bunun ardınca xəstə baxıcısı stulun üstünə çıxiib, çarpayının ayaq tərəfindəki pər-dəni qaldırdı, əl-qol hərəkətləriylə, süpürgəylə xəstəni hədələməyə, üzünü ortən qazanın altından ətürpərdici səslər çıxarmağa baş-ladı. Bütün bunlara şahid olan ölümcül xəstə özünü şeytanın hüzu-runda hiss elədi.

Dəhşətdən gözləri bərələn, hali özündə olmayan xəstə var gücünü topladı ki, yataqdan qalxıb özünü bayırına atsın. Bu cəhd'lər ciyinlərini və kürəyini bir anlıgına yataqdan ayırmagaancaq yetdi: sonra o, dərin bir köks ötürməklə, təkrar yatağa sərildi.

Bu, xəstənin sonu idi.

Rape xala isə təmkini pozmadan «silahlarını» əvvəlki yerlərinə qoydu: süpürgəni şkafin böyründəki kuncə, mələfəni şkafa, qazanı ocağın üstünə, vedrəni rəfə, stulu isə divarın dibinə. Sonra isə alışilmiş bir hərəketlə mərhumənin göz qapaqlarını örtdü, yatağa qoyduğu boşqabı kilsədən gətirilən müqəddəs su ilə doldurdu, komodun üzərindən sallanan şümşad budağını həmin suya saldı. Diz çökdü və bu işlə məşğıl olduğu illər ərzində əzbərlədiyi ölü duasını böyük həvəslə oxumağa başladı.

Axşam Onore evə dörnərkən xəstə baxıcısını dua oxuyan gördü. Əlüstü hesablama aparmaqla anladı ki, çoxbilmiş qarı ona iyirmi su kəf gəlib: çünkü burada keçirdiyi üç gün və bir gecə müqabilində ölü sahibi ona altı frank yox, vur-tut beşcə frank ödəməliydi.

«Qolua»nın 05.08.1886-ci il sayında çap olunub.



ÇALA

«Ölümə yol açan zerbələr və zədələr». Yorğan ustası Leopold Renarin andlılar məhkəməsi öünüə çıxmamasına bu ittiham maddəsi əsas vermişdi.

Mərhumun dul arvadı Flameş, xarrat Lui Ladüro və misgər Jan Dürdan isə əsas şahidlər qismində indi müttəhimin böyründə dayanmışdlar.

Müttəhimin yanında dayanan arvadı təpədən-dırnağa qara geyinmişdi: bu balacaböyülü və çirkin varlıq, sanki, bir qadın paltarı geyinmiş dişi meymuna bənzəyirdi.

Baş vermiş olayla bağlı Leopold Renar bunları açıqladı:

– Bir Allah şahiddir ki, bu faciədən daha çox əzab çəkən tərəf mənəm, ona görə də bu cinayəti törətməkdə heç bir məqsəd güdməmişəm. Cənab hakim, faktların mövcudluğu hər şeyi gün işığına çıxarıır. Mən dürüst biriyəm, əlimin zəhməti ilə dolanıram, yorğan sıriyıram, son on altı ili eyni küçədə yaşamışam, orada hamı məni tanırı, hörmətimi saxlayır, sevir. Bunları mənim qonşularım və hətta eşikağamız da təsdiqləyiblər, həm də eşikağamız olan o xanım, hər halda, yalan danışmaz. Öz işimi sevirəm. Qazancımı dar günlər üçün yığıram. Həyatda əsasən əli-ayağı düz insanlara və ağız dadiyla yaşamağa könül versəm də, yalnız indi anlayıram ki, elə bütün bunlar olub mənim axırıma çıxan. Amma başıma gələn bu hadisədə mən heç də zalim kimi davranmamışam və elə buna görə də öz mənliyimə olan hörmətim... hələ ki sarsılmayıb.

Deməli, belə: məhkəmə iclasında iştirak edən mən son beş ilin hər bazar gününü arvadımla Puassisidə keçirirəm. Orada, ən azından, sinədolusu təmiz hava udur, baliq tuturuq. Nə gizlədim – baliq ovu bizdən ötrü əsl əyləncədir. Başına daş düşmüş xanımım Melidir məni bu əyləncəyə dadandırıran: çünkü özü də baliq

ovundan ötrü sinov gedir və bu, onun ən zəif damarıdır. Sonradan anlayacaqsınız ki, məhz balıq ovuna maraq ucbatından bu bəla başımıza gəlib.

Mən fiziki cəhətdən güclü olsam da, xasiyyətcə həlim adamam, içimdə zərrəcə yamanlıq hissi yoxdur. Arvadım isə!.. Oy-oy-oy! Üzünə baxan bu ariq, xırımxırda qadının necə bədxasiyyət biri olduğuna, bəlkə də, inanmaz. Amma onun da haqqını vermək lazımdır: bəzi üstün cəhətləri, səs-kübü ticarət işində xeyli dadımıza yetişir. O ki qaldı xasiyyətinə... Bu barədə qonşularımızın və bir az əvvəl məni müdafiə edən eşikağamızın rəyini soruşun. Onlar arvadım haqqında əsl gerçəyi sizə açıqlayalarlar.

Yumşaqqəlbiliyi arvadım hər gün başıma qaxıb deyinir: «Mən bu işi belə qoymazdım! Filankəsə bundan ötrü zərrəcə güzəştə getməzdim!» Cənab hakim, əgər onun hər eyhamına baş qoşsam, gərək mən ayda üç dəfə onunla-bununla yumruq davasına çıxım...

Xanım Renar bu yerdə onun sözünü kəsdi:

– Ağzına gələni danış, danış, görəcəyik, axırdı bundan kim xeyir görəcək!

Kişi arvadına sarı dönüb sadəlövhüklə dedi:

– Nə var axı bunda? Cavabdeh tərəf olmadığın üçün hadisədə səni günahlandırmış daha asandır...

Sonra müttəhim yenidən hakimə üz tutdu:

– Hə, mən ifadə verməyimə davam edirəm. Hər həftə şənbə axşamları biz Puassiyə yollanırıq ki, sübh tezdən balıq ovuna çıxa bilək. Necə deyərlər, balıq ovuna bağlılıq bizdən ötrü əsl şakərə çevrilib. Son üç ildə mən kefiniz istəyən bir yer tapmışam və adətən, biz orada balıq ovuna çıxırıq. Oranı bir görsəniz! Səkkiz, bəlkə də, on fut dərinliyində, kölgəlik bir yerdir. Sahilə yaxın olan o çala balıqlardan ötrü hazır «tələ» olduğundan balıqçı üçün hazır cənnətdir. Həmin o çalani, cənab hakim, mən özümənkü sayıram, çünki eynilə Xristofor Kolumb kimi oranı ilk dəfə mən kəşf etmişəm. O ətrafda hər kəs bunu bilir və mübahisəsiz qəbul edirdi. Hətta o yeri «Renarın çalası» deyə nişan da verirdilər. Başqasının hesabına qursağıını doldurmağa alışmış cənab Plümo da daxil olmaqla kimsə mənim çalama tilov atmazdı.

Deməli, mən şəxsi çalasından tam arxayıñ birisi kimi hər həftə ora ova yollanırdım. Şənbə günü ora çatan kimi xanımımla



«Dalila»ya minirdik. «Dalila» – mənim Norveç tipli qayığımdır; bu yüngül, amma davamlı qayığı mən vaxtilə Furnezə sıfırış eləmişdim. Hə, onu deyirdim axı... biz «Dalila»ya minib, yem səpmək üçün çalamıza yollandıq. Bu yem məsələsində heç kim mənim qədər mahir deyil və tay-tuşlarıım buna yaxşı bələddirlər. Yəqin soruşacaqsınız ki, yem təki nədən yararlanıram. Bax bu sirrimi heç sizə də aça bilmərəm. Əvvəla, bunun məhkəmə işinə bir elə dəxli yoxdur, ikincisi, dəxli olsa belə, onu aça bilmərəm, bu – mənim şəxsi sirrimdir. Yalan olmasın, indiyədək iki yüz nəfər, bəlkə də, daha çox adam məndən onu öyrənməyə cəhd edib: içkiyə də, qızardılmış balığa da, matrossayağı bişirilən balığa da qonaq ediblər ki, bəlkə, o sirri ağızman-dan qaçıram. Bəs nədir? Axı hər kəs istəyər ki, balığın yaxşısını ovlasın! Mən də sonra durub avam-avam bir kənardan bunu süzüm, eləmi? Bir bilsəydiniz, məni yola gətirməkdən ötrü necə o üz-bu üzümə keçiblər. Amma yox!.. O yemin sirrini bircə arvadım bilir... o da eynilə mənim kimi, ağızbütövdür! Elə deyilmi, Meli?

Hakim onun sözünü kəsdi:

– Əsas məsələyə keçin! Mətləbdən yayınmayın.

Müttəhim dilləndi:

– Bu dəqiqə, bu dəqiqə! Deməli, iyulun səkkizi, şənbə günü biz saat beş iyirmi beş qatarıyla yola çıxdıq ki, həmisi ki kimi, nahar yeməyinə qədər yemlərimizi çalaya ataq. Hava da, deyəsən, gözlə olacaqdı. Hətta mən Meliye: «Hava xeyli xoş olacaq», – deyə müjdə də verdim. O da cavabında: «Elə görünür», – dedi. Belə götürəndə arvadımla mən uzun-uzadı danışmağa çox da həvəs göstərmirik.

Sonra nahar eləmək üçün sahilə döndük. Kefim yaxşıydı, bir şey içmək keçdi könlümdən. Cənab hakim, elə hər şey də bundan sonra baş-ayaq getdi. Meliye dedim: «Bəri bax, bizim o başgicəlləndirən şərabdan gillətməyimiz heç də fəna olmazdı». Bu dediyim bir aq şərab növüdür, həddən çox içəndə adamin başını gicəlləndirir və adamin yuxusu ərşə çəkilir. Yəni əsl başgicəlləndirəndir ki var! Başa düşürsünüz də?

Arvadım: «Özün bil, amma o, yenidən yuxuna haram qatacaq və sabah da erkən oyanı bilməyəcəksən», – dedi. Əslində, o haqlıydı, etiraf etməliyəm ki, məntiqli düşünürdü həmin an. Amma mən nəfsimi saxlamayıb, düz bir şüşənin axırına çıxdım. Hər şey də elə bundan sonra başlandı...

Hə, mən uzanıb qaldım, yuxum qaçıdı. Lənət şeytana! Sübh saat ikiyə qədər üzüm şirəsindən çəkilən o ağ şərab məni divara dırmaşdırıldı. Sonra isə qəflətən mənə yuxu gəldi: necə daş kimi və möhkəm yatmışdım, yəqin, heç Məşhər günü çalınacaq İsrafilin o sur düdüyü də məni yuxudan oyandıra bilməzdi.

Sözün qisası, arvadım məni səhər altında oyatdı. Yataqdan sıçrayıb cəld şalvarımı, gödəkcəmi əynimə taxıb, üzümə bir ovuc su vurdum və biz əlüstü «Dalila»ya mindik. Amma artıq gec idi! Mənim çalamı başqaları tutmuşdu və orada balıq ovla-yırdılar! Cənab hakim, indiyədək, yəni son üç ildə heç vaxt belə şey görünməmişdi! Gördüklərimdən necə təsirləndimsə, özümü gözgörəsi soyulub-talanmış birinin yerində zənn etdim. «Bu nə işdir, düşdük!» – dedim. Arvadım isə donquldandanırdı: «Bu da sənin şərab kefin! İçki düşkünü! Bunu istəyirdin, öküzün biri öküz?!»

Bu iradlarla raziyam, çünkü arvadım tam haqlıydı. Amma hər şeyə rəğmən, mən həmisəki yerimin həndəvərində, sahildə ov etməyə razılaşdım ki, barı, evə əliboş dönməyim. Nə bilmək olardı, bəlkə də, yerimə göz dikən bu hərif ovdan bir şey anlamırı və bir azdan buradan rədd olub gedəcəkdi?

Çalamda tilov atan tösmərək hərisin əynində bəyaz kətandan paltar, başında isə iri, həsir şlyapa vardi. Gonbul arvadı ərinin arxa tərəfində oturub, nəsə toxuyurdu.

Onların yaxınlığında yer tutduğumuzu görən gonbul arvad deyindi: «Guya, bu boyda çayda başqa yer-zad yoxdur da?!»

Mənimki də qızışıb cavab verdi: «Dürüst adamlar başqasının yerinə göz dikməzdən əvvəl buralardaki qaydaları öyrənirlər».

Mən məsələni böyütməmək üçün arvadıma təpindim: «Mumla ağızını, Meli. Rahat burax onları. Səbrin olsun».

Biz «Dalila»nı söyüdlüyü tərəf verib, orada, yenə də bu iki nəfərin yaxınlığında ova başladıq.

Cənab hakim, bu yerdə mən bəzi təfərrüatları açıqlamağa ehtiyac duyuram.

Aradan heç beş dəqiqə də keçməmişdi ki, qonşumuzun su üzündəki mantarı bir, iki və üçüncü dəfə batıb çıxdı və o, tilovunu qaldırmaqla mənim baldırıım boyda və ya bir az kiçik bir qolavl balığı çıxartdı sudan! Həsəddən ürəyim ayağımın altına düşdü,



gicgahlarımı puçur-puçur tər basdı, Meli də məni burunlamağın-dan qalmadı: «Gördün, ayyaş?»

Elə bu vaxt Puassisidə dükən işlədən və adətən, qayabalığı həvəskarı kimi tanınan cənab Bryu qayığıyla oradan üzüb keçirdi. Səsini başına ataraq: «Cənab Renar, bu nədir, yerinizə yiyələnilər yoxsa?» – deyə soruşdu. Mən də: «Elədir, cənab Bryu, – dedim, – buralarda yerli qaydalara sayqısız yanaşan köntöy adamlar da az deyil».

Kətan köynəkli tösmərək hərif və onun gonbul, inəyə oxşayan arvadı isə bu sözləri qulaqardına vurdular!

Məhkəmə sədri ikinci dəfə xəbərdarlıq etdi:

– Nəzakətli davranışın! Bu sözlərlə siz zalda əyləşən dul xanım Flameşti təhqir edirsınız.

Renar üzr istədi:

– Bağışlayın məni, bağışlayın, acığım hələ də soyumayıb. Aradan on beş dəqiqə keçməmişdi ki, qonşuluqdakı hərif bir dənə də qolavl balığı, sonra digərini, daha beş dəqiqə sonra isə üçüncüsünü sudan çəkib çıxartdı.

Necə doluxsundumsa, ağlamağa hazır idim. Arvadım isə elə hey məni cırnadır, hövsələdən çıxartmağa çalışırdı: «Hə, maymaq, göz görə-görə ver bunlara balıqları! Bax və iş! Sən isə heç nə, heçcə nə, heç qurbağa da tuta bilməyəcəksən! Sənə baxıb ağlımdan bunları keçirəndə, heç bilirsən əllərim necə geyişir?!»

Öz-özlüyümdə: «Günortayacaq dözüm. O yaramaz nahara yollananda mən həmişəki yerimə tekrar sahiblənərəm», – deyə qət elədim. Onu da söyleyim ki, cənab hakim, mən özüm hər bazar günü səhər qəlyanaltımı elə ov yerindəcə edirəm. Evdən özümüzə götürdüyüümüz yeməyi «Dalila» ilə ov yerinə aparınq.

Amma yox, deyəsən, daş qayaya rast gəlmışdı! Günorta olunca, bizim «işgalçi» qəzetə bükülü toyuq çıxarıb yeməyə başladı və bu əsnada onun qarmağına daha bir qolavl balığı keçdi!

Biz də Meli ilə bir kənarda yüngülvari qəlyanaltımızı elədik, hərçənd hər tikə boğazımızdan güclə keçirdi.

Yeməkdən sonra mən qəzet oxumağa girişdim. Bazar günləri çay kənarında sərin bir yerə çəkilib, «Jil Blas» qəzetini oxumağa bayılırəm. Həmin gün köşə yazarı Kolombinanın yazısı çıxmışdı – bu imzani, yəqin ki, tanıyırsınız, «Jil Blas»ın daimi müəlliflərindən-

dir. Adətən, mən bu Kolombina adlı xanımla tanış olmağımdan söz salmaqla arvadımı qısqandırardım. Əslində isə onu nə tanıyıram, nə də üzünü görmüşəm, bir də ki bu, bir elə vacib də deyil. Əsas odur ki, onun duzlu qələmi var və bir qadın yazar kimi çox cürətlidir. Yazları şəxsən mənim könlümcədir, həm də ki elələri indi çox azdır.

Yenə də arvadımı bununla bağlı cırnatmaq istədim, amma o, necə əsəbiləşdisə, ondan uzaq durmağı, susmağı daha üstün tutdum.

Elə bu vaxt bugünkü məhkəməyə qatılan şahidlər – cənab Ladüro və cənab Dürdan qarşı sahilə yan aldılar. Onlarla tanış olmasaq da, bir-birimizi üzdən tanıyırdıq.

Mənə rəqib kəsilən hərifin başı ova qarışmışdı. Hər dəfə onun mantarı tərpənəndə içimi qəzəb hissi bürüyürdü. Onun arvadı qayıdlı nə desə yaxşıdır? «Bura, doğrudan da, əla yer imiş, Dezire! Gəl bundan sonra həmişə burada balıq tutaq».

Kürəyimdə bumbuz gizlili dolaşdı. Arvadım isə heç susmaq bilmirdi: «Səndə yerli-dibli kişilik, qeyrət yoxmuş. Damarlarında axan da ürkək bir dovşanın qanı imiş».

Bu yerdə daha dözmədim: «Bilirsən, mən buradan uzaqlaşsam yaxşıdır, yoxsa mütləq əlimdən bir xata-bala çıxacaq».

Meli isə az qalırdı məni didib-töküsün, lap bozarmışdı: «Sən kişi deyilsən! Yerini öz xoşunla bunlara vermək üçün aradan çıxırsan! Haydi, qaç, qurtul, Bazen!»

Bu sözlər mənliyimə toxunsa da, arvadin kələyinə uymadım.

Bu zaman rəqibim bir çapaq balığı da yaxaladı! Ah! Mən ömründə belə balıq tutmamışdım! Ömrüm boyu! Arvadım da səsini başına atdı və içində yiğilan kin-küdürü dilinə gətirdi. Elə davanın düşməsinə də bu səbəb oldu. Meli deyinirdi: «Axi bu – oğurluq balıqdır, onu bu çalaya çəkib gətirən məhz atlığımız yemlərdir. Bari, bunlar bizə o yem üçün halallıq olsun deyə bir haqq ödəsinlər!»

Rəqibimin gonbul arvadı da dilini dinc qoymadı: «Xanım, bu sözləri biza deyirsiniz elə?» Meli cavab verdi: «Bu sözlər başqasının hesabına balıq tutan və bundan utanmayan oğrulara aiddir».

«Sizin sözünüzdən belə çıxır ki, biz sizin balıqlara şərik olmuşuq?»

Beləcə, onlar ucundan tutub ucuzluğa getdilər: söyüşə keç-dilər. Bu yaramaz qadınların isə çinədanı belə sözlərlə zəngindir!



O qədər ucadan dilləşib hürüşdülər ki, axırda o tayda balıq tutan bu şahidlər bizimlə məzələnməyə başladılar: «Hey, sakit olmasanız, ərləriniz evə əliboş dönəcəklər».

Maraqlıdır ki, kətan köynəkli rəqibim və mən bir cüt kötük kimi susub otururduq. Heç nə eşitmirmiş kimi, oturub gözlərimizi suya zilləmişdik. Əslində isə qadınların dilləşməsini sözbsəöz eşidirdik! «Siz yalancısınız!» «Guya, siz çox safsınız?!» «Siz fahişəsiniz!» «Siz isə üzdəniraq qancıqsınız!» Beləcə baş alıb getdi hər şey! Heç matroslar da belə söyüşləri dillərinə gətirməzlər.

Birdən arxamda süpürləşmə səsi eşitdim. Geri döndüm. O gonbulça öz çətiriyə arvadımı vururdu. Şap, şap! İki zərbə alan Melinin indicə necə qızışib davaya girişəcəyini mən təxmin edirdim. Quduz kimi cumub gonbulçanı saçladı, şappa-şuplu şillələrini onun ora-burasına yağıdırmağa başladı.

Mən onlara heç baş qosmaz, «Qoy savaşınlar» deyərdim, bəlkə də. Qadınların davası ayrı, kişişlərini ayrı. Onların işinə baş qosmaq bizlər yaraşmaz. Amma bir də baxdım ki, cin kimi yerindən sıçrayan rəqibim arvadıma əl qaldırmağa hazırlaşır. Dedim: «Yo-ox, yo-ox, dostum, bu yerdə sən lap ağını çıxartdın». Odur ki o tösmərəyə həddini bildirməli oldum. Həm də yumruqla. Gum! Gum! Bir dənə burnuna, bir dənə də qarnına. Əlləri və ayaqları göydə qalan tösmərək arxası üstə suya, birbaşa mənim çalamin tən ortasına kəllə vurdur.

Əgər macal tapsayıdım, cənab hakim, mən, əlbəttə ki, o tösmərəyi sudan çıxarardım. Amma neyləyim ki, onun gonbulçası bizim Melini altına alıb, sümüklərini islatmaqdı. Ona görə də arvadımı darda qoyub, suda çapalayan o yaramaza yardım etməyimin heç bir məntiqi yox idi. Bir də ki onun boğulma ehtimalı heç ağlıma da gəlməmişdi. Düşündüm ki, bəlkə, soyuq su onun ağılını başına gətirər!

Qadınlara tərəf cumub, onları ayırmağa çalışdım. Bu ara onların əllərinin, dişlərinin və dırnaqlarının zavalına gəldiyimi isə deməyə hacət yoxdur! Lənətə gəlmışləri güclə ayırdım!

Sözün qisası, bu quduzları aralaşdırma işi haradasa beş, bəlkə də, on dəqiqə sürdü. Dönüb arxaya baxdım: suyun səthi hələ də hamar idi, tösmərəkdən əsər-əlamət görünmürdü. O taydakılar bağırırdılar: «O adamı xilas edin! Boğulur o!»

Dildə demək asandır: mən nə üzmək, nə də su dibinə dalmağı bacarıram! Ən nəhayət, hadisədən on beş dəqiqə sonra ślüzün qarovulçusu və əlində iri qarmaq olan iki cənab oraya gəldilər. Çala isə, bayaq dediyim kimi, səkkiz fut dərinliyindəydi. Dalaşma vaxtı kətan palтарlı rəqibim çalanın badına getmişdi.

Vicdanıma and içirəm ki, hər şey məhz belə oldu. Vallah, günah məndə olmadı.

Şahid ifadələri müttəhiminki ilə üst-üstə düşdüyündən məhkəmə müttəhimə bəraət qazandırdı.

«*Jil Blas*» in 09.11.1886-ci il sayında çap olunub.



CEHİZ

Simon Lebrümanın madmazel Janna Kordye ilə evlənmək xəbəri heç kimi heyrətləndirmədi. Bu yaxınlarda Lebrüman Papiyona məxsus notariat kontorunu satın almışdı və borcunu ödəmək üçün ona bir ətək pul lazım idi. Madmazel Kordyenin isə nağd əsginaslar və qiymətli kağızlar şəklində ümumilikdə üç yüz min franklıq sərvəti vardı. Yaraşıqlı kişi sayılan Lebrüman isə notarius və əyalət sakini kimi sıq bir adam idi və Butinyi-le-Rebur qəsəbəsində onun kimilərinə adda-budda rastlanırı.

Madmazel Kordye öz məlahəti və təravəti ilə çoxlarından seçilsə də, bu üstün özəlliklərin arxasında qismən köntöylük də gizlənirdi. Bütün bunlara rəğmən, çox cavanın qəlbini yatan bu gözəl qız çox ehtirasların hədəfinə çevrilmişdi.

Onların toyu Butinyidəki normal həyat axarını alt-üst elədi.

Hamı bir nəfər kimi bu cütlüyü heyran idi. Bu şirin vüsalları zavalı, gözə gəlməsin deyə, gənclər bir necə gün baş-باşa qalandan sonra Parisə qısamüddətli səfər etmək qərarına gəldilər. Bu cütlük həsəd aparılışı nemət idi: ilk günlərdən Lebrüman xanımına qarşı özünü son dərəcə qayğıkeş, həssas və görüb-götürmiş adam kimi göstərmişdi. Bu barədə o, «Hədəfə aparan ən qısa yol – səbirdir» devizinə riayət edirdi. Eyni vaxtda həm səbirli, həm də inamlı davranışlığı bacardığından əldə etdiyi uğur da tam və asan olmuşdu.

Dörd gün yaxın təmasdan sonra xanım Lebrümanda ərinə qarşı necə dərin rəğbət oyanmışdisə, qadın ona necə isinişmişdisə, artıq onsuz dura bilmir, ərini gözündən qıracağı qoymurdu. Elə hey ərini öpüb-oxşayır, əlini əlinə alır, onun gah burnunu, gah saqqalını əlləyirdi. Ərinin dizlərinin üstündə oturur, onun qulaqlarından tutur və «Hə, gözlərini yumub, ağızını aç», – deyə məzələnirdi. Gözlərini yarımcıq yumub, ağızını açan kişi gənc xanımından elə şirin, elə

uzun öpüş alındı ki, bütün kürəyində soyuq gizilti dolaşırdı. Səhər-dən axşama və axşamdan ta səhərə qədər xanımına bəslədiyi xoş duyğuları, bağlılığı bildirmək üçün bir cüt əl, bir cüt dodaq, çeşid-çeşid nəvaziş ona azlıq edirdi.

İlk həftənin sonu yetişəndə o, xanımına dedi:

– İstəyirsənsə, bu çərşənbə axşamı Parisə gedək. Oradakı hər yerə – restoranlara, teatrlara, kafe-şantanlara baş çəkək, amma bir şərtlə; özümüzü ər-arvad kimi yox, bir cüt sevgili kimi aparaq.

Qadın sevincdən qanadlandı:

– Hə! Hə! Nə qədər tez getsək, bir o qədər yaxşıdır!

Əri sözünün dalını gətirdi:

– Bu ara işləri də unutmaq olmaz: atana de ki, cehiz pulunu hazırlasın, o məbləği özümlə götürməliyəm ki, Papiyona olan borcumu ödəyim.

Qadın razılaşdı:

– Sabah səhər atama deyərəm.

Bunun ardınca əri son bir həftə ərzində xanımının çox bəyəndiyi xoş oyunu təkrarlamaq üçün onu ağuşuna çəkdi.

Növbəti çərşənbə axşamı Lebrümanın qayınatasi ilə qayınanası gənc ər-arvadı stansiyadan qatarla paytaxta yola saldılar.

Qayınatasi xəbərdarlıq elədi:

– İnanın mənə: bu qədər pulu çəntada daşımaq ehtiyatsızlıqdır.

Amma gənc notarius gülümsədi:

– Atacan, qorxmayıñ, mən belə şeylərə öyrəncəliyəm. Bu işlə bağlı bəzən elə olur ki, üstümdə bir milyon franka yaxın pul gəzdirirəm. Elə bunun sayəsində də bir çox formal işlərdən, başağrıdan məqamlardan qurtuluram. Heç narahat olmayın.

Stansiya məmuronun elanı eşidildi:

– Parisə gedən sərnişinlər! Yerlərinizi tutun!

Ərlə arvadın girdiyi vəqonda bir cüt yaşılı qadın da vardi.

Lebrüman xanımının qulağına piçıldadı:

– Qanım getdi: siqaret çəkə bilməyəcəyəm!

Xanımı nisbətən eşidiləcək səslə:

– Mən də çox üzüldüm, amma... tamam başqa səbəbdən, – cava-bını verdi.



Fit səsi eşidildi və qatar yola düşdü. Səfər bir saat sürsə də, vaqon qonşuları yuxulamadıqlarından ərlə arvad çox az-az kəlmə kəsməli oldular. Qatar Sen-Lazar vağzalına yetişəndə Lebrüman xanımına üz tutdu:

– Əzizim, isteyirsənsə, əvvəlcə bulvarda qəlyanaltı edək, sonra isə vağzala dönüb, baqajımızı alar və otelə yollanarıq.

Xanımı o dəqiqə razılaşdı:

– Əlbəttə ki! Gedib restoranda qəlyanaltı edək! Ora çox uzaqdır?

– Hə, xeyli uzaqdır, amma gəl ora omnibusla¹ gedək.

Xanımı təəccübəldəndi:

– Bəs niyə fiakr tutmayaq?

Əri yarızarafat, yarırixəndlə onu süzdü:

– Pulumuza belə qənaət edirsən? Fiakrla bu beş dəqiqəlik yolun hər dəqiqəsinə altı su ödəməliyik. Niyə bədxərclik eləyək?

Bir qədər tutulan xanımı razılaşdı:

– Haqlısan!

Bu ara üç at qoşulmuş omnibus onlara yanaşdı.

Lebrüman səsləndi:

– Konduktor! Ey, konduktor!

Ağır karet dayandı. Xanımının minməsinə kömək edən notarius birnəfəsə bu sözləri üyüdüb-tökdü:

– İçəri keç, mən isə üst qata çıxacağam ki, bəlkə, qəlyanaltıya qədər bircə papiros tüstülədə bilim.

Qadın cavab verməyə macal tapmamışdı ki, konduktor onun qolundan yapışıb, pilləkənlə qalxmağına kömək etdi və sonra onu içəri itələdi. Tarazlığını itirən qadın skamyaya çökdü və üst qata qalxan ərinin ayağını arxa pəncərədən çəşqinqılıqla süzməkdən başqa bir çarəsi qalmadı.

Az sonra o, tütün qoxusu verən şişman bir cənabla itini oxşayıb, qoxulayan bir qarının arasında tixanıb qaldı. Bütün qalan sərnişinlər tək sira boyunca oturmuşdular: dükançı, fəhlə qadın, piyada qoşunları serjanti, geniş kənarları navalçasayağı qatlanan ipək silindr və qızıl çərçivəli gözlük taxan cənab, üz-gözlərindən zəhrimar yağan bir cüt özündənrazi xanım öz görkamlığıyla «indı burada otursaq da, biz daha layiqli insanlarıq» fikrini aşılıyırlardılar adama. Bunlardan başqa,

¹ *Omnibus* – atlı avtobus

burada iki rahibə, şlyapasız bir gənc qız və bir qəbirqazan da var idi. Bütün bu tiplər, sənki, ən fərqli insan üzlərinin bir arada toplandığı bir qrotesk muzeyinin, karikatura və şarj toplusunun rəngarəng obrazları idilər və üstəlik, yarmarkalardakı tirlərdə atəş hədəfi kimi təsvir olunan gülünc fiqurları xatırladırdılar.

Sürətlə gedən omnibus hər dəfə silkələndikcə sərnişinlər ləngər vurur, onların qırışmış yanaqları titrəyirdi; təkərlərin gurultusu hamını rəncidə etdiyindən bütün sərnişinlər yarıyuxulu və halsız görünürdürlər.

Gənc qadın özünü əzgin hiss edirdi burada. «Axi o, niyə mənim yanımda oturmadi?» – bunu düşündükcə, içində anlaşılmaz qüssə dolurdu. Bəyəm ərinin papirodan imtinası bu qədərmi çətin idi!

Rahibələr dayanmaq barədə sürücüyə işarə elədilər, sonra bir-birinin ardınca, həm də nimdaş tumanlarının ağır qoxusunu ətrafa yaya-yaya omnibusdan aşağı endilər. Omnibus tekrar yola düzəldi və yenə dayandı. Bu dəfə yanaqları çuğundura bənzəyən bir aşpaz qadın təngnəfəs içəri keçdi. Özünə yer edəndən sonra ərzaqla dolu səbəti dizlərinin üstünə qoydu və mətbəx qalıqlarının kəskin qoxusu omnibusu bürüdü.

Janna: «Deyəsən, bu yol sandığımızdan daha uzun imiş», – deyə düşündü.

Qəbirqazan düşdü və onun yerini tövlə qoxusu verən bir arabaçı tutdu. Şlyapasız qız enəndə yerində ayaqları tər qoxuyan kuryer peyda oldu.

Notariusun xanımının hali heç özündə deyildi: ödü ağızına gəlirdi; səbəbini bilməsə də, ağlamağa hazır idi.

Daha bir neçə sərnişin də düşdü, yeniləri mindi. Omnibus ucu-bucağı görünməyən küçələrlə irəliləyir, təyin olunmuş yerlərdə əyləyir, sonra yoluna davam edirdi.

Jannanı fikir götürdü: «Əcəb uzaqmış! Bəlkə, o, orada, yuxarıda yuxulayıb və vacib dayanacağı ötürüb?! Onsuz da, son günlər yamanca əldən düşmüşdü zavallı».

Vaxt keçdikcə bütün sərnişinlər düşdülər. Janna içəridə tək, yappyalqız qaldı. Konduktor səsləndi:

– Vojiar!

Jannanın yerindən tərpənmədiyini görüb bir də hayladı:

– Vojiar!



Bu hayın özünə ünvanlandığını sezən qadın əvvəlcə konduktoru, sonra ətrafindakı boş yerləri süzdü. Konduktor üçüncü dəfə təkrarlamalı oldu:

– Vojirar!

Vəziyyəti belə görən qadın soruşdu:

– Bura haradır belə?

Konduktor əsəbi halda çımxırdı:

– Vojirardır, lənət şeytana! Artıq neçənci dəfədir bunu sizin üçün təkrarlayıram.

Qadın xəbər aldı:

– Bura bulvardan çox uzaqdır?

– Hansı bulvardan?

– İtalyan bulvarından.

– Biz oranı çoxdan keçmişik!

– Ax! Zəhmət olmasa, bunu ərimə söyləyin.

– Ərinizə? Haradadır ki o?

– Yuxarı qatda.

– Yuxarı qatda? Amma orada çoxdan bir kimsə yoxdur.

Qadın əlini əlinə vurdu:

– Necə yəni? Bu, ola bilməz! Biz birlikdə minmişdik. Diqqətlə baxın, o çox yəqin ki, oradadır.

Konduktor onunla eyhamla danışmağa başladı:

– Bura bax, gülməşəkər, baş-beynim aparma. Əgər birisini itirmisənsə, qorxma, daha onunu, yeni-yeni aşnalar taparsan özünə. Haydi, düş və sürüş buradan. Bəsdir havayı veylləndin. Get, yeni aşnanı küçələrdə axtar.

Məsum qadının gözləri yaşırdı və o təkid etdi:

– İnanın mənə, siz məni başqlarıyla səhv salırsınız, yanılırsınız.

Ərimin qoltuğunda iri bir çanta da vardı.

Konduktor qəhqəhə çəkdi:

– Iri çanta? Hə, belə birisi vardi! Amma o, Maqdalina kilsəsinin yanında endi. Vallah, nə deyim, sizi əcəb başından edibmiş! Ha-ha-ha!

Omnibus dayandı. Aşağı enən qadın istər-istəməz və sərf insintaktiv olaraq omnibusun üst qatına nəzər saldı. Bir kimsə görmədi.

Ətrafindakıların diqqətini cəlb edəcəyini də unudan qadın uca-dan hönkürərək şikayətləndi:

– İndi mən neyləyəcəyəm?

Dayanacaqdakı nəzarətçi ona yanaşdı:

– Nə olub sizə?

Qadının yerinə konduktor istehzayla:

– Yolda əri onu salib itirib, – cavabını verdi.

Nəzarətçi ona:

– Baş aparmayın. Gedib öz işinizlə məşğul olun, – deyə təpindi və uzaqlaşdı.

Sonra içində baş qaldırın həyəcana, təlaşa yenilən, başına bunların niyə gəldiyini anlamayan qadın piyada yola düzəldi. Amma hara getsin? Nə eləsin? Bunlara haqqı çatırdımı onun? Ərinin bu huşsuzluğunu, diqqətsizliyini, laqeydiliyini və izaholunmaz hərəkətini necə izah edəydi axı? Cibində vur-tut ikicə frankı var idi. Kimə üz tutaydı indi? Birdən xatırladı ki, xalası oğlu Barral Dəniz İşləri Nazirliyində vəzifə sahibidir.

Fiakr saxlatdı: xalası oğlulgılə getmək üçün üstündəki pul kifayət idi. Lazım olan ünvana çatanda xalası oğlunun işə getmək məqsədilə evdən çıxdığını gördü. Lebrüman kimi o da qoltuğuna iri bir çanta vurmışdı.

Qadın əlüstü ekipajdan düşüb:

– Anri! – deyə onu səslədi.

Qarşısındaki adam çəşqinqılıq içində ayaq saxladı:

– Janna?.. Burada neyləyirsən belə?.. Həm də təkbaşına?

Gözləri yaşıla dolan qadın dili tutula-tutula:

– Ərim yoxa çıxıb, – deyə bildi.

– Yoxa çıxıb? Axı harada?

– Bayaq, omnibusda.

– Omnibusda? O-o!

Başına gələn hadisəni qadın hönkürərək ona nağıllı elədi.

Dalğın halda qadını dinləyən qohumu soruşdu:

– Səhər yola çıxanda onun ağılı başında idi?

– Hə.

– Belə-ə! Üstündə çoxmu pul vardı?

– Hə. Mənim cehiz pulumun hamısı.

– Cehiz pulunun?.. Hamısı?

– Hə, hamısı... Günortadan sonra kontor almaq üçün ödəniş edəcəkdir.



– Elə isə, əziz xalaqızım, sənin ərin çox yəqin ki, indi Belçika tərəflərə üz tutub...

Nə baş verdiyini hələ də anlamayan qadın mızıldandı:

– Mənim ərim... Necə, necə dedin?

– Mən dedim ki, sənin ərin cehiz pulunu... sənin var-yoxunu götürüb qaçıb... Vəssalam.

Nəfəsi daralan qadın eləcə quruyub qalmışdı. «Elə isə... alçağın, rəzilin biri imiş o!..» deyib durmağındaydı. Sonra qadın başını xalası oğlunun köksünə sıxıb hiçqıra-hiçqıra ağlamağa başladı. Yoldan keçənlərin onlara göz qoyduğunu sezərək o, Jannanı yaşadığı binanın girişinə tərəf apardı. Pilləkənləri qalxdıqları vaxt qadının belindən tutmuşdu. Çəşqin sıfətlə onlara qapını açan qulluqçusuna: «Sofi, əlüstü restorana gedib ikinəfərlik yemək sıfariş edin. Bu gün mən işə gedəsi olmadım», – dedi.

«Jil Blas»ın 09.09.1884-cü il sayında çap olunub.

ÖLÜLƏRDƏN ETİRAFLAR

Mən onu dəli kimi sevirdim. Görəsən, biz niyə sevirik? Məgər bu boyda dünyada bir tək varlığa köklənmək, beynində onun fikrini, qəlbində təkcə ona qovuşmaq niyyətini tutmaq qəribə deyilmi? Dodaqlarınla təkcə onun adını piçıldamaq və bu adı qəlbinin dərin qatlarında durmadan, eynilə bulaq kimi çağlaymentaraq dilinə gətirmək, onu bir dua təki hər yerde və hər zaman təkrarlamaq, piçıldamaq, təsdiqləmək bəyəm normaldır ki?

Aramızda olub-keçənlərdən söz salmayacağam, çünkü bütün eşq hekayətləri, adətən, bir-birinə bənzəyir. Onunla rastlaşdıq və mən onu sevdim. Bu qədər sadədir hər şey. Ömrümün tam bir ilini mən onun ağuşunda, onun nəvazişləri, danışıqları və baxışları arasında keçirdim. Ondan aldığım bu təsirlər məni o dərəcədə çulğamışdı, elə əsir eləmişdi ki, mən diri və ya ölü olduğumu, Yer üzündə, yoxsa o biri dünyada olduğumu ayırd etmir, hətta gecəylə gündüzü də qarışdırırdım.

Və bir gün o, vəfat elədi. Amma necə? Hə, bax bunu mən heç vaxt öyrənə bilməyəcəyəm.

Yağışlı bir gün o, evə dönəndə tamam su içində idi. Sabahısı gün öskürməyə başladı. Düz bir həftə sərasər öskürəndən sonra yatağa düşdü.

Daha sonra nə baş verdi? Bunu mən heç vaxt bilməyəcəyəm.

Xəstə üstünə çağırduğım həkimlər dava-dərman yazıb gedirdilər. Bəzən özləriylə dərman gətirirdilər və xəstəyə baxan qadın onları içməsi üçün sevgiliyi dilə tuturdu. Xəstənin əlləri od tutub yanındı, alnı isə nəmli və isti idi; qüssə dolu gözləri işildiyirdi. Onu dindirəndə suallarına cavab verirdi. Nə barədə danışırıq? Heç xatırlamırıam. İndi hər şeyi, hər şeyi unutmuşam! Onun keçindiyi anı isə dəqiq xatırlayıram, sevgilimin son nəfəsi xəfifdi və güclə



duyulurdu. Ona baxan qadın «ah» deyə qışqırmışdı onda. Mən hər şeyi, yəni hər şeyin bitdiyini anlamışdım!

Bundan başqa mən heç nəyi dərk eləmirdim. Heç nəyi. Evə çağırılan keşiş mərhumə barəsində «sizin aşnanız» ifadəsini işləmişdi. Məncə, bununla o, sevgiliimi alçaltmışdı. İndi həyatda olmadığından kimsə sevdiyim qadın barədə belə danişa bilməzdi. Odur ki o keşişi qovdum getdi. Sonra bir başqası, daha səmimi və istiqanlı keşiş gəldi. Mərhumə barədə mənimlə söhbət etdiyi zaman ağlamaqdan özümü saxlaya bilmədim.

Məni elə hey dəfnlə bağlı sorğu-sualı çəkirdilər. İndi bunların heç birini xatırlamıram. Təkcə tabutun qapağı mismarlananda çəkicin qopardığı səsi dəqiq xatırlayıram... Ah, ilahi!

Onu məzara qoyub, üstünü torpaqladılar. Onu! Qaranlıq məzara! Tanışlar və onun rəfiqələri gəldilər. Mən hamidan gizləndim. Oradan qaçdım. Üzün-uzadı küçələrdə veylləndim. Sonra evə döndüm. Sabahısı gün səyahətə çıxdım.

Dünən Parisə geri döndüm. Ondan, dünyadan köçən birisin-dən qalan otağımızı, öz yataq otağımızı, çarpayımızı, mebelimizi təkrar gördiyüm zaman içimi elə güclü qəhər hissi bürüdü ki, az qaldım pəncərəni açıb, özümü daş nova atım. Bir vaxtlar onu əhatə edən, ona həmdəm olan bu divarlar, bu əşyalar arasında qalmağa nə gücüm yetirdi, nə də taqətim. Bu divarlardaki gözəgörünməz çatlıarda onun varlığından, onun vücudundan, onun nəfəsindən xırda zərrəciklərin çöküb qaldığını düşündükdə, şlyapamı götürüb küçəyə qaçmaq istəyirdim. Qapının ağızında qəflətən böyük bir güzgü ilə rastlaşdım: onu buraya mərhumə qoymuşdu, hər dəfə qapıdan çıxanda aynada özünü başdan-ayağa sözər, əyin-başında – saç düzümündən ta çəkmələrinə qədər – hər şeyin qaydada və gözəl olub-olmadığını yoxlayardı.

Vaxtılı özündə onu əks etdirən bu güzgü qarşısında indi mən quruyub qalmışdım. O, bu güzgүyə elə tez-tez baxardı ki, onun əksi mütləq burada qorunmalıydı, qalmalıydı.

Bədənimi əsməcə tutsa da, dayanıb gözlərimi güzgүyə, bu hamar və arxası boş olan şüşəyə zilləmişdim indi. Bu bədənnüma güzgü onun əksini özünə tam siğdırırdı, eynilə mənim sevən baxışlarım qədər ona malik olurdu. Odur ki bu şüşəyə qəribə nəvazış duydugum üçün ona toxundum – şüşə buz kimi idi! Ah, xatirələr,

xatirələr! Bu qəmli güzgü, bu canlı, işıqlı və qorxunc güzgü indi mənə sonsuz kədər bəş etməkdəydi. Ürəyi güzgü kimi olan, yəni oradakı görüntüləri, yaşantuları asanlıqla silə bilən adamlar necə də bəxtəvərdirlər! Axi güzgü də bir az öündə dayananı, öündən keçəni, ona bağlananı, könül verəni çox tez unudur. Əslində isə bu – güzgüün faciəsidir!

Hər hansı istəyim, hər hansı planım olmadan evdən çıxb məzarlığa yollandım. Orada tapdığım sadə, üstündə mərmər xaç ucalan başdaşında bu sözlər yazılmışdı: «Sevdi, sevildi və ömrünü sizə tapşırı».

Sevgilim burada, torpağın altındaydım, yəqin ki, çürüməyə başlamışdı! Dözülməz dəhşət idi bu! Üzüstə yerə uzanıb hönkürdüm.

Orada uzun müddət qaldım. Sonra havanın qaraldığını sezdim. O anlarda mən çərəsiz bir aşiqin içini saracaq qəribə hisslerin əsirinə çevrildim. Bu sonuncu gecəmi onun yanında, onun məzarının başında ağlayaraq keçirmək qərarına gəldim. Amma məni burada görsəydilər, məzarlıqdan bayır çıxardılar. Onda neyləməli? Bir biclik işlətdim. Ayağa qalxıb, bu ölürlər şəhərini dolaşmağa başladım. Durmadan irəliləyirdim. Dirilər şəhəriylə müqayisədə məzarlıq necə də kiçik idi! Amma bununla belə, ölürlər ordusunun sayı-hesabı yox idi. Biz dirilərə isə gör nə qədər yüksək bina, nə qədər küçə, nə qədər ərazi gərəkdir! Dörd nəslin nümayəndələrinin eyni vaxtda bu işıqlı dünyada yaşaması, bulaqların suyunu, üzümlüklerin şerabını, zəmilərin taxılını nuş etmələri üçün bütün bunlar vacibmiş! Amma insan oğlunun bütün gəlib-keçmiş nümayəndələrinin, yəni indiyə-dək düssərəni dəyişənlərin isə cəmi beş qarış torpağa ehtiyacı var və başqa heç nəyə! Qara torpaq fasıləsiz onları qoynunga alır, unutqanlıq hissi isə sonuncu nişanələrini də yox edir və məsələ bitir!

Yeni məzarlığın məhəccərinin o biri üzündə mən daha bir, həm köhnə, həm də baxımsız məzarlıq gördüm: orada uyuyanların nəinki cəsədləri, hətta qəbirüstü xaçları da çürümüşdü və yəqin ki, burada sabah-biri gün yeni «sakinlər» dəfn olunacaqdılar. İtburnu kolları və tünd gövdəli, nəhəng sərv ağaclarıyla doluydu bura. İnsan cəsədlərinin gömüldüyü bu six ağaclıq adama əcəb bədbin hissələr aşılıyırıd.

Yalnız idim, tamam yalnız. Uca bir ağaca dırmaşıb, onun qaranlıq və six budaqları arasında gizləndim. Ağacın gövdəsindən yapışış gözlədiyim vaxt batan gəminin dor ağacından yapışan çarəsiz adama bənzəyirdim.



Gecənin zülməti ətrafi bürüyəndə mən öz sıqınacağımı tərk elədim. Ölülərin yuxusuna haram qatmamaq üçün ağır və səssiz addımlarla yola düzəldim.

Üzün-uzadı dolaşsam da, sevgilimin məzarını tapa bilmədim. Gözlərimi geniş açıb, əllərimi irəli uzatmaqla mən məzarlara həm əlimlə, həm ayağımla, həm dizimlə, həm sinəmlə, hətta bəzən başımla toxunurdum. Durmadan irəliləsəm də, onu heç cür tapa bilmirdim. Korlarım əlləri kimi havada dolaşan əllərim başdaşılıyla, xaçlarla, metal məhəccərlərlə, plastik əklillərlə və təbii əklillərdəki solğun çiçəklərlə təmas edirdi. Barmaqlarımın ucunu hərflərin üzərində gəzdirməklə sözləri höccələyirdim. Necə zülmət və necə kor gecəydisə, onu heç cür tapa bilmirdim! Ay da qeybə çəkilmişdi. Heç nə görünmürdü! Məzarlar arasındaki dar ciğırla irəliləyərkən içimə üzücü, dözülməz qorxu dolurdu. Məzarlar, məzarlar, məzarlar! Hər yer məzar idi burada! Sağım, solum, önmə, ətrafım – hər yer məzar idi! Irəliləməyə taqətim qalmadığından, ayaqlarım dizdən büküldüyündən bir sinədaşının üstünə çökəməyə məcbur oldum. Ürəyimin döyüntüsü aşkar eşidildirdi. Daha nəsə bir səs var idi ətrafda! Amma nə? Bu, anlaşılmaz, qarışq bir uğultu idi. Bəlkə, bu uğultu mənim havalanmağa başlayan beynimdə peydə olmuşdu? Yoxsa bu səs gözdeşən zülmətin qoynundan və ya insan cəsədlərini bir beşik təki bətnində uyudan torpağın alt qatlarından gəlirdi? Elə hey ətrafıma göz gəzdirdirdim.

Görəsən, orada nə qədər oturmuşdum? Haradan biləydim. Qorxudan, dəhşətdən, az qala, ağlımı itirəcəkdirim, əcəlimin yaxınlaşdığını hiss etdiyim üçün bağırmağa hazırlaşırdım.

Birdən mənə elə gəldi ki, altımdakı mərmər lövhə tərpənməyə başladı. Həqiqətən də, bu, beləydi: sanki, onu altdan qaldırırdılar. Bir sıçramaqla mən özümü qonşu sinədaşının üstünə atdım və oradan baxanda gördüm ki, bayaqdan üstündə uzandığım sinədaşı dikəldi və onun altından çıxan ağappaq skelet əyilmiş qəddiyılə bu daşı bir kənara atdı. Gecə hər nə qədər zülmət olsa da, mən bu səhnəni aşkar şəkildə gördüm. O məzarın xaçında bunlar yazılmışdı: «Burada əlli yaşında dünyadan köçən Jan Olivan uyuyur. Yaxınlarını sevən, dürüst və xeyirxah adam olan bu şəxs fani dünyadan rahatca köçüb».

Skelet də öz başdaşında yazılıları oxudu, sonra ciğirdən tapıldığı sıvri bir daşla yazılıları qazımağa başladı. Bu işi böyük səbirlə gördüyü vaxt o, qaralan göz boşluqlarını xaçın orta hissəsindən

ayırmırıldı. Sonra skelet özünün sırıf sümüklərdən ibarət barmağıyla orada bir yığın hərf çizdi. Yazılan bu hərflər eynilə fosforlu kibritlə şüşə səthdə yazılın işarələr kimi, ətrafa işıq saçırıdı:

«Burada uyuyan Jan Olivan əlli bir yaşında dünyadan köçüb. Miras almaqdan ötrü öz acgözlüyü ucbatından o, atasının bağrını çatlatdı, xanımına gün vermədi, balalarını döyüb-incitdi, qonşularına kəlek gəldi. Gözünə dəyən hər şeyi oğurladığı üçün ölen günə qədər hamının nifrətini qazanmışdı».

Yazmağına ara verən skelet hərəkətsiz durub mətnə göz gəzdirdi. Bu vaxt mən bütün qəbirlərin açıldığını və oradan bayıra çıxan skeletlərin qohumları tərəfindən öz başdaşılara yazdırıldıqları yalançı sözləri sildiklərinə, həqiqəti bərpa etdiklərinə şahid oldum.

Bəlli oldu ki, onların hamısı öz doğmalarına qarşı qəddar, yaramaz, ikiüzlü, saxtakar, firildaqcı, böhtançı, paxıl davranışlar, onları aldadıblar, soyub-talayıblar, onlara qarşı ən ləyaqətsiz və bağışlanmaz hərəkətlərə yol veriblər. Halbuki bütün bu sevən atalar, sadiq ər-arvadlar, dəyanətli oğullar, bəkarətli qızlar, insaflı tacirlər, bütün bu kişilər və qadınlar həyatda ikən özlərini hamiya xeyirxah insanlar kimi tanıdıblar.

İlahi dərgahın eşiyində olan bu ölülər indi həyatdakı insanların özləri barədə bilmədikləri, bilməməzlilikdən tapdıqları qorxunc, amansız və müqəddəs həqiqətləri birbəbir öz məzar daşlarına həkk edirdilər.

Ona görə də düşündüm ki, yəqin, mənim sevgilim də özü barədə gizli gerçəyi indi başdaşına yazıb. Odur ki heç bir qorxu-ürküyə qapılmadan çuxur təki qaralan boş məzarların, skeletlərin, cəsədlərin arasıyla qaçmağa başladım və artıq əmin idim ki, sevgilimin qəbrini çətinlik çəkmədən tapacağam.

Üzü kəfənlə örtülü olsa da, mən sevgilimi xeyli uzaqdan tanıdım.

Onun mərmər başdaşında az önce: «O sevdidi, sevildi və dünyadan köcdü» sözləri yazılılığı halda, indi: «Bir yağılı gündə öz aşiqinə xəyanət etmək üçün evdən çıxan bu qadın sətəlcəmə tutulub öldü» sözlərini oxudum.

Deyilənlərə görə, sübhçağı ziyarətçilər məni hansısa məzarın yanında bayılmış halda tapmışdılar...

«*Jil Blas*»ın 31.05.1884-cü il sayında çap olunub.



RƏSSAMIN XANIMI

Bəyaz çaydaşalarla örtülü sildirim sahilləriylə ay dilimini xatırladan Etret şəhərciyi parlaq iyul günəşinin şüaları və gömögöy səmanın altında göz işlədikcə uzanırdı. Nala bənzəyən bu ay diliminin hər iki ucunda kəmərə bənzəyən qayalar gözə dəyirdi: sağdakı kiçik qayanın dənizə uzantısı bir cırtdanın, soldakı iri qaya isə bir divin ayağını xatırladırdı adama. Şiş günbəzli zəng qülləsi öz hündürlüyü ilə sahil-dəki qayalardan bir elə seçilirdi: nisbətən enli oturacaq hissəsinə malik bu tikilinin iti ucluğu ox kimi göylərə tuşlanmışdı.

Sahil boyunca oturan bir dəstə bikar adam dənizdə çıxmənlərə göz qoymaqda idi. Kazinonun önündəki eyvanda isə bir başqa dəstə var idi: parlaq səmanın altında gəzişən və ya oturan bu adamların əllə-rində tutduqları qırmızı və göy rəngli çətirlərin üzərində ipək saplarla işlənən iri çiçəklər göz oxşayırdı. Nisbətən ciddi və öz səviyyəsini qoruya-n bir neçə adam isə bu qaynaşan insan yığnağından uzaq durmağa çalışığından təmkinlə meydançanın kənarında var-gəl edirdi.

Gənc olmasına rəğmən, istedadlı rəssam kimi ad çıxaran Jan Zümmər qışqabaqlı halda təkərli kreslonun böyrü ilə irəliləyirdi. Kresloda oturan gənc xanım onun həyat yoldaşı idi. Xidmətçi kreslonu ehmalca sürdükcə bu şikəst qadın işıqlı səmaya, ətrafında qaynaşan, şənlənən insanlara göz qoyurdu.

Ərlə-arvad kəlmə kəsmək bir yana dursun, bir-birindən baxış-larını da qaçırdılar.

Bir ara qadın:

– Gəl, bir hovur burada dayanaq, – dedi.

Dayandılar. Qulluqcu oturmaq üçün rəssama qatılanan kətil uzatdı.

Bu lal-diməz və hərəkətsiz cütlüyün yanından ötənlər əlil ara-basındakı gözəl qadını kədərlə, canıyananlıqla süzürdülər. Hətta şəhərdə bu ər-arvadın məhrumiyyət dolu həyatları barədə macəra

da uydurulmuşdu: guya, kişi özünə bəslənən atəşli eşq qarşısında təslim olduğundan bu şikəst qadınla evlənibmiş.

Bir qədər aralıdakı kabestanda¹ oturan iki cavan da baxışlarını dənizlə səmanın bitişdiyi xəttə dikmişdi. Onlardan biri:

– Mən Jan Zümməri yaxından tanıldığım üçün onun belə bir evliliyə razı olmayacağından tam əminəm, – dedi.

– Bəs onda o, niyə bu qadınla evlənib? Axı deyilənlərə görə, qadın nikahdan öncə də şikəst imiş? Bəlkə, yanılıram?

– Yox, tam haqlısan. O, evlənməyinə... evlənib... hər halda, elə hamı kimi... Yəni axmaqlıqdan!

– Bəlkə, burada başqa səbəb varmış?

– Ya da... O, bunu elə-belə edib, əziz dostum. Axmaq adamdan ağıllı hərəkət ummağın özü ağılsızlıqdır. Yəqin, bilməmiş olmazsan, axmaq nikahlar məsələsində başqa peşə sahibləri bu rəssamlarla yarışa bilməzlər: onların hamısı öz naturaçlarıyla, daha dəqiq desək, keçmiş məşuqələri və çoxlarının «daddığı» qadınlarla evlənirlər. Bunun «niyə»sini isə heç kim bilmir. İlk baxışdan adama elə gəlir ki, bu hindtoyuğuna bənzəyən naturaçı qadınlarla uzunuzadı «oturub-durma»lardan sonra istənilən adamın onlara olan marağı ölçəziyər. Sən demə, bu heç də belə deyilmiş, çünkü əvvəlcə bu həriflər qarşısında cürbəcür poza alan xanımlar sonradan rəssamları nikah masasına qədər sürüdüb aparırlar. Alfons Dodenin «Artistin arvadı» əssərini oxusən, bunu anlayarsan: axı o, son dərəcə gerçək, amansız və misilsiz kitabdır!

O ki qaldı bu cütlüyə, onların keçmiş kifayət qədər fərqli və faciəlidir. Vaxtilə bu çəlimsiz qadın əməlli-başlı bir komedyada, daha doğrusu, acı bir faciədə baş rol oynamaya məcbur olmuşdu. Əslində isə o, istədiyinə çatmaq üçün hər barədə riskə gedibmiş. Amma bu zaman o, nə dərəcədə səmimi imiş? Doğrudanmı, Janı sevirmiş? Kim bilir?! Bəyəm qadınların davranışında nəyin gerçək, nəyin saxta olduğunu anlamaq olur ki? Həmişə səmimi olsalar belə, onların əhvalları daim dəyişir. Bəzən qızığın, bəzən amansız, bəzən cəfakesh, bəzən səxavətli, bəzən isə yaramaz olurlar və bütün bu davranışlar, sanki, onlara kənardan diktə edilir. Bəzən onlar istəmədən, heç nə ummadan, özlərindən xəbərsiz və nəfəs dərmədən yalan

¹ *Kabestan* – yüksəkdəşimada, gəmiləri sahilə çəkməkdə və lövbərləri göyər-təyə qaldırmakda istifadə olunan şaquli barabana malik mexanizm üçün bölüm



danişrlar, amma buna baxmayaraq, öz yaşantılarda və duyğularında yetərincə səmimidirlər. Buna görə də özlərinin düşünülməmiş, gözlənilməz, izaholunmaz, ağılsız hərəkətləriylə onlar biz kişilərin bütün planlarını, oturuşmuş şakərlərini, ekoist təsəvvürlərini yerlə yeksan etməyə qadirdirlər. Odur ki onların belə qəfil və başdanxarab hərəkətləri bizdən ötrü, adətən, çözülməz tapmaca olaraq qalır. Daim özümüzə ünvanladığımız sual da bu olur: «Görəsən, indi necə, o, səmimidir, yoxsa saxta?»

Əslində, dostum, onlar eyni zamanda həm səmimi, həm də saxtakardırlar, üstəlik, səmimi və oyunbaz olmasalar da, bu özəlliklərdə ən son hədlərə varmağa çalışırlar.

Gəl ən dürüst qadınların da bizdən umduqlarını almaq yolunda hansı hoqqalardan çıxdıqlarına diqqət yetirək. Bu hoqqalar ya çox bəsit, ya da çox qəlizdir. O dərəcədə qəlizdir ki, onları öncədən sezmək olmur. Ya da o qədər bəsittir ki, qadınların torunda çırpinanda biz heyrətdən çəşqina dönür və öz-özümüzdən soruşmali oluruq: «Axi mən bu tələyə necə düşdüm?! Yəni, doğrudanmı, məni oyuna çəkmək bunca asanmış?!» Dostum, bil ki, qadınlar istədiklərinə həmişə nail olurlar. Ən çox da birisiylə evlənmək fikri beyinlərinə dolanda. İndi isə gəl Zümmər barədə əhvalata qayıdaq.

Onun xanımı əvvəllər naturaçı olub və emalatxanada ona gərəkli pozalar verirmiş. Yetərincə zərif və suyuşırın olan bu xanıma ilahidən misilsiz gözəllik bəxş olunub. Jan da bütün kişilər kimi, hər gün gördüyü bu canalıcı cavanəzənə mehr salıb və üstəlik, özünü inandırıb ki, ona bir könlük dən min könülə aşiqdır. Bunda maraqlı cəhət başqa şeydir: elə ki kişi xeylağı bir qadına könül verir, bütün varlılığıyla özünü inandırmağa çalışır ki, ömrünün sonuna qədər onsuz keçinə bilməyəcək. Etiraf edin ki, bənzər hissələri siz də yaşamışınız: qadınla ilk cinsi təmasdan sonra isə bir ciyərnmə hissi insanın varlığına hakim kəsilir və o inanır ki, birgə yaşayış üçün iki insanı təkcə bir müddət sonra zəifləyəcək qaba, fiziki ehtiraslar deyil, könüllərin, xasiyyətlərin və maraqların ahəngi, səsləşməsi birləşdirməlidir. Hətta bir varlığa düşkün olanda da bunun nədən qaynaqlandığını özün üçün dəqiqləşdirməlisən: bu, gözoxşayan görkəmdən, hissələrin tügyanından, yoxsa könlüün dərinliklərindəki heyranlıqdan irəli gelir?

Jan bu qadını sevdiyinə özünü tam inandırıldığı üçün aralarındaki səmimi əhd-peymandan sonra onlar birgə yaşamağa başladılar.

Qadın, həqiqətən də, gözəgəlimli idi və daha çox parisli xanımlara xas olan sadəlövhüyü ilə diqqəti özünə çəkirdi. Durmadan nələrsə piçildayanda, ağlına gələn hər fikri diliñə gətirəndə o bal dodaqlarından süzülən bütün anlaşılmaz kəlmələr son dərəcə şirin və yerində görünürdü adama. İstənilən an o, elə gözəl pozalar alırkı, hər bir rəssamı özünə heyran edə bilərdi. Əlini yelləyəndə də, yerə əyləndə də, faytona minəndə də, salam üçün əlini uzadanda da onun bütün hərəkətləri qənirsiz və təbii olurdu.

Birgə həyatlarının ilk üç ayı boyunca Jan onun başqa naturaçı qadınlardan heç nə ilə seçilmədiyini sezmədi.

Yayda onlar Andrezidə bir yay evi kirayələdilər. Dostumun kön-lündə ilk şübhə toxumlarının cürcərdiyi axşam mən onların evində qonaq idim.

Son dərəcə gözəl, aylı bir gecə idi və biz çay sahilində gəziş-mək fikrinə düşdük. Səthi xəfifcə ləpələnən çayın sularında ayın sap-sarı işığı gah bərq vurur, gah da su burulğanlarının yarandığı yerləri adama nişan verirdi. Sahil boyunca gəzışdiyimiz vaxt bu sırlı gecənin bizi aşılıdıgi anlaşılmaz hissələrlə doluydu içimiz. İstər-istəməz insanların yenilməzliyi, cürəti, gözə görünməz və şairanə varlıqların sevgisi barə-də düşünürdük. İçimizdə uyuyan və indiyədək özünü bürüzə vermə-yən heyranlıq, şövq və istəklər üzə çıxırdı sanki. Bu tilsimli gecənin xoş sərinliyində, şuxluğunda, ay işığının burulğanında hamımız susmağı münasib bilirdik, çünkü ruhumuzu bürüyən, bürmələyən gözə görün-məz bir axın içimizi sehrli bir ətirlə, bəxtiyarlıqla doldurmaqdaydı.

Qəflətən Janın xanımı Jozefina sevincə qışqırdı:

– Oyy! Gördün, orada necə iri bir balıq hoppandi?

Həmin səmtə baxmayan və fikirli görünən Jan dilləndi:

– Hə, əzizim.

Qadın özündən çıxdı:

– Yalandır, arxan o tərəfə olduğundan sən onu görə bilməzdin.

Jan gülümseməyə məcbur oldu:

– Haqlısan. Düzü, buralar necə gözəldirsə, ötəri də olsa, öz aləmimə qapılmışdım.

Qadın susdu. Aradan bir neçə dəqiqə keçməmiş yenə soruşdu:

– Sabah Parisə gedəcəksən?

Əri ağızucu:

– Dəqiq bilmirəm, – dedi.



Qadın yenidən səsini başına atdı:

– Bəlkə, sənə elə gəlir ki, ağızına su alıb, bu cür gəzmək çox əyləncəlidir, hə?! Ağıllı adamlar həmişə danışmağa bir mövzu tapırlar!

Jan cavab vermədi. Ərini bir az da hövsələdən çıxartmaq üçün o, öz qadın hissiyyatını işə saldı və son iki ildə hamımızın qulağını yağır edən o zəhlətökən mahnını zülməmə eləməyə başladı:

Göyləri süzəndə mən...

Əri:

– Yalvarıram sənə, sus, – dedi.

Qadın lap özündən çıxdı:

– Xeyir ola?! Niyə susmaliyam axı?!

Əri dilləndi:

– Çünkü bununla bütün gözəlliyyə xələl gətirirsən.

İş bu həddə çatanda biabırçı, ağlaşılmaz bir səhnə yaşandı: qadın ərinə qarşı gözlənilməz və uydurma ittihamları yağıdırmaqla kifayətlənməyib, acı-acı göz yaşları da axtıldı. Bir sözlə, özünün bütün işləklərindən yararlandı. Evə dönənməyə məcbur olduq. Nədənsə, əri onun dediklərinə qarşı nə etiraz elədi, nə də qadının vulkan kimi püşkürən ağızını yumdu: görünür, o, hələ də bu əsrarəngiz gecənin təsirindən qopmamışdı...

Birgə yaşayışlarından cəmi üç ay sonra əri öz əl-ayağına dolaşan gözəgörünməz bir torun varlığını sezmişdi. Amma qadın hələ ki onu əlində möhkəm saxlayırdı, çapalamasına, vurnuxmasına zərrəcə məhəl qoymurdu. Səhərdən axşamacan onlar ya dilləşir, ya söyüşür, ya da ki əlbəyaxa olurdular.

Ən nəhayət, nəyin bahasına olursa olsun, Jan bu qadından ayrılməq, ondan yaxasını qurtarmaq qərarına gəldi. O vaxtlar bir rəssam kimi az tanındığı üçün bütün tablolarını dəyər-dəyməzinə satdı, dostlarından da borc pul almaqla iyirmi min frank toplaya bildi və bir səhər bu məbləği vida məktubu ilə birlikdə buxarının üstünə qoyub evdən çıxdı.

Sığınacaq yeri kimi o, mənim evimi seçdi.

Saat üçdə qapımın zəngi çalındı. Qapını açanda məni itələyərək dəli kimi içəriyə soxulan qadın bir göz qırpmında emalatxanamın qapısına tərəf yönəldi. Gələn Jozefina idi.

Arvadını görən Jan oturduğu yerdən dik atıldı.

Əsginaslarla dolu zərfi qadın yüksək alicənablıqla Janın ayaqlarının altına atıb, təngnəfəs dedi:

– Pullarınızı götürün. Mənim onlara ehtiyacım yoxdur.

Rəngi avazımış qadının bədəni üçunurdu və bu halda ondan istənilən dəliliyi gözləmək olardı. Janın da həli özündə deyildi, qəzəbdən rəng-ruyu qaçmışdı, onun da ən gözlənilməz hərəkətlərə hazır olduğu üzündən oxunurdu.

O xəbər aldı:

– Bəs onda nə istəyirsiniz?

Qadın dilləndi:

– Mənimlə bədənini satan qızlar kimi davranışınızı istəmi-rəm. Yادınızdadır, bir vaxtlar məni necə dilə tutmuş, yoldan çıxartmışdır? Mən ki onda sizdən heç nə ummurdu. Ona görə də indi geri dönməlisiniz.

Jan ayağını yerə vurdur:

– Deyəsən, ağını çıxarırsan ha! Əgər sən özünü...

Mən dostumun əlindən yapışdım:

– Sakit ol, Jan. Qoy mən onunla danışım.

Ehmalca qadına yaxınlaşıb, sakit səslə onu yola gətirməyə başladım. Belə müşkül durumlarda ağıla gələ biləcək bütün mümkün yolları sınadım. Məni sükut içində dinləyən qadın isə heykəl kimi heç nəyə reaksiya vermirdi, baxışları da donuq idi.

Söz və dəlil ehtiyatımın tükəndiyini, bu işin pis qurtaracağını hiss elədiyim üçün sonuncu çarəyə əl atmalı oldum:

– Əzizim, o, sizi yenə də əvvəlki kimi sevir. Sadəcə, valideynləri onu bir başqasıyla evləndirmək istəyirlər, ona görə də...

Qadın yerindən dik atıldı:

– Belə-ə de-e... Axır ki, bunun səbəbini anladım!

Sonra dönüb Jana nəzər saldı:

– Sən... sən... doğrudan, evlənirsən?

Jandan:

– Hə, – cavabı gəldi.

Qadın irəli şığıdı:

– Əgər başqasıyla evlənsən, mən özümə qəsd edəcəyəm...

Eşidirsən?

Jan ciyinlərini çəkdi:

– Özün bilən məsləhətdir... qəsd edirsən, elə.



Qadın dili tutula-tutula, qəhərdən xırıldayan səslə soruşdu:

– Nə dedin sən?.. Nə dedin, nə dedin sən?.. Bir də təkrarla!..

Jan dediyini bir də dilə gətirdi:

– Özün bilən məsləhətdir. Əgər özünə qəsd eləmək istəyirsən-sə, elə.

Rəngi meyitinkini xatırladan qadın qəzəblə mırıldadı:

– Gəl məni bu həddə çatdırma, yoxsa özümü pəncərədən ataram.

Jan hirildədi, durub pəncərəni laybalay açdı və qadına kübarcasına təzim edərək, uca səslə dedi:

– Buyurun! Tam sərbəstsiniz!

Sonrakı bir dəqiqə ərzində Janı çarəsiz, donuq və dəli baxışlarla süzəndən sonra bu qadın çəpərdən atlanacaqmiş kimi yerindən götürüldü: əvvəlcə mənim, sonra Janın yanından yel kimi ötüb, pəncərəyə sarı hoppandi və yox oldu...

Üçümzdən birini udan və laybalay açıq olan o pəncərə ilə bağlı dəhşətli təəssüratımı həyatım boyu unutmaram. Həmin an o pəncərə mənə səma kimi sonsuz, fəza kimi boş gəldi. Özümü də dirigözlü uda biləcək o pəncərədən aşağıya baxmaqdan buna görə çəkindim.

Yaşadığı dəhşətdən sarsılan Jan da yerində donmuşdu. Zavallı qadının hər iki qıçı qırıldıqından onun heç vaxt sərbəst gəzə bilməyəcəyi bəlli oldu.

Peşmançılıq hissinin caynağında çırpınan və qadının bu cürətli hərəkətindən təsirlənən Jan onu öz evinə apardı və kəbin kəsdirdi.

Bütün olan-bitən budur, əziz dost.

Axşam düşməkdəydi. Gənc qadın üzüdüyü üçün evə dönmək istəyirdi. Buna görə də xidmətçi onun oturduğu əllil kreslosunu üzü qəsəbəyə sarı döndərdi. Rəssam əvvəlkı kimi xanımının böyrü ilə irəliləməyində idи və ötən bir saat ərzində onunla bircə kəlmə də kəsməmişdi.

«Qolua»nın 17.12.1883-cü il sayında çap olunub.

QURTULDUM

I

Yaraşıqlı cavanəzən markiza de Rennedon pəncərəni qırıb içəri giriş güllə kimi otağa daxil olandan sonra bircə kəlmə də kəsmədən qəhqəhələr çəkdi. Bir ay əvvəl ərinə xəyanət etdiyini rəfiqəsinə açıb söyləyəndə də o, eynilə beləcə, yəni gözləri yaşarana qədər uğunmuşdu. Həm də o, bu yola ərinin qısqanlıq dolu hərəkətlərinə artıq dözə bilmədiyi üçün düşdüyünü də sözlərinə əlavə eləmişdi.

Yar-yaraşıqdə ondan heç geri qalmayan baronessa de Qranjeri bayaqdan bəri oxuduğu kitabı çarpayısının üstünə qoyub gülümşündü və Annetanı dərin maraqla süzüb:

- Hə, danış görək, yenə nə hoqqa çıxarmışan belə? – soruşdu.
- Ah, əzizim!.. Heç bilməzsən necə əyləndim!.. Ah, necə də əyləndim!.. Axır ki, qurtuldum!.. Qurtuldum!.. Həm də necə qurtuldum!..
- Necə yəni «qurtuldum»?
- Qurtuldum – vəssalam!
- Amma nədən axı?
- Belə ərimdən, canım-gözüm, öz ərimdən qurtuldum! Artıq sərbəstəm! Tam sərbəst! Sərbəst!
- Necə yəni «sərbəstəm»? Nə baxımdan?
- Nə baxımdan? Əlbəttə ki, boşanma baxımından! Bundan belə nə vaxt meylim çəksə, ondan ayrıla bilərəm! İndi başa düşdün? Boşanma baxımından!
- Ərindən ayrıldın ki?
- Əcəb dilbilməzsən, vallah! Əlbəttə ki yox, üç saatın içində kim ər-arvadı boşayar?! Amma indi əlimdə daşdan keçən sübutlar var... dəlillər var... mənə xəyanətini sübuta yetirən dəlillər... Çünkü onu cinayət başında yaxalamışam!.. Təsəvvür edə bilirsən: cinayət başında!.. Odur ki boşanmağım təmin olunub!
- Yaxşı da, səbrimi tükətmə! Məgər o, sənə xəyanət edib ki?



– Yo-ox... yəni hə... Ya da həm «hə», həm də «yox»... Uzun sözün qızası, əlimdə buna dair dəlillər var və əsas olan da budur.

– Amma bunları necə əldə etdin?

– Necə əldə elədim? Onda qulaq as. Hər şeydən əvvəl mən görünməmiş uzaqqörənlik göstərdim. Bu son üç ayda ərim zəhləmi tökmüşdü, tamam düzülməz olmuşdu: mənə qarşı qəddarlıq, kobudluq, yaramazlıq eləyirdi. Bir sözlə, ondan tamam çıyrənmişdim. Ona görə də öz-özlüyümdə qət elədim ki, bu, belə davam edə bilməz və biz ayrılmalıyıq! Amma bunu necə təmin etməli? Axi bu, sən deyən asan bir iş deyil! Mənə əl qaldırmışından ötrü hər hiyləyə, fəndə əl atdimsa da, bundan heç nə çıxmadı. Səhərdən axşamacan məni burunlayırdı. Mən evdə oturmaq istəyəndə, tərs kimi, məni harayasa qonaq getməyə məcbur edirdi, elə ki mən adam içiñə çıxmaq həvəsinə düşürdüm, ayağını evdən bayır qoymurdu. Bir sözlə, günümü göy əsgiyə büküdü, amma mənə əl qaldırmağa qiymirdi.

Belə olanda mən onun məşuqəsi olub-olmadığını araşdırmaq qərarına gəldim. Bəlli oldu ki, var, sadəcə, o, aşinasının yanına gedəndə son dərəcə ehtiyatlı tərpənirmiş. Onları bir yerdə yaxalamaq mümkünüsüz görünürdü. Heç bilirsən buna nail olmaq üçün neylədim?

– Mən bunu haradan bilim axı?

– Heç istəsən də, biləmməzsən. Doğma qardaşından o qadının şəklini tapmağı xahiş elədim.

– Ərinin məşuqəsinin şəklini?

– Əlbəttə, başqa kimin ola bilər ki?! Bu iş üçün Jak on beş luidorundan keçməli oldu, çünkü o suvanəzənin bir axşamlıq, yəni yemək də daxil olmaqla, saat yeddiidən on ikiyə qədərki vaxt üçün qiyməti bu qədər edirmiş. Hər saat üçün üç luidor. Qadının şəklini isə qardaşım ondan pulsuz pay, yəni hədiyyə kimi almışdı.

– Amma məncə, qardaşın hər hansı bir hiyləyə də əl ata bilərdi ki, o qadının surətini... orijinalı olmadan əldə etsin.

– Etiraf edim ki, qadın çox suyuşırındır. Heç Jak da onunla yaxınlıqdan imtina eləmədi. Bir də ki ərimin məşuqəsiylə bağlı ayrı-ayrı məqamlar, məsələn, onun beli, sırası, dərisi və sairəsi məni də çox maraqlandırırırdı!

– Heç nə başa düşmürem!

– İndicə başa salaram. Bütün bu sadaladıqlarımı öyrənəndən sonra mən getdim... heç bilmirəm necə deyim... bir dəllalin yanına... bildin də kimin?.. O cür adamlar hər cür işlə məşğul olurlar... yəni hər cür... qaranlıq və deyilməz işlərlə... Məncə, nə demək istədiyimi anladın.

– Təxminən. Hə, o adam sənə nə dedi ki?

– Mən Klarissanın – o qadının adı belədir – şəklini həmin o dəllala göstərib dedim: «Mənə bu şəkildəkinə bənzəyən bir ev qulluqçusu lazımdır. O, zərif, oturuşunu-duruşunu, yerini bilən, təmizkar biri olmalıdır. Pul barədə narahat olmayıñ. Lazım gəlsə, lap on min frankdan da keçməyə hazırlam. Həm də ki mənə o, cəmi üç aylığına lazımdır». Qarşımızdakı adam bu təklifdən çox heyrətlənərək soruşdu: «Bəs onun əxlaqlı biri olması nə dərəcədə vacibdir?»

Bu yerdə məni xəcalət təri basdı və mizildandım:

– Əlbəttə ki, əli-ayağı düz olmalıdır, əlbəttə ki...

Dəllal bir də xəbər aldı: «Bəs əxlaq barədə?»

Düzü, dilim-ağzım qurudu. Eləcə başımı yelləməklə anlatdım ki, qadın ayağı sürüşkən də ola bilər. Bunun ardınca dəllalin üzündə bir ifadə yarandı və məni yanlış anlamasıın deyə əl-ayağa düşüb dedim:

– Yox, cənab, yox... mən onu ərim üçün nəzərdə tuturam... mənə xəyanət edən ərim üçün... o, evdən kənardə birisiyle dingildəşir... mən də istəyirəm ki, bu iş elə eviminin içindəcə baş versin... Anladınız? Evdəcə... O halda ərimi yaxalamaq xeyli asanlaşar...

Bu yerdə dəllali gülmək tutdu. Mənə dikiłən baxışlarında söhbətimizin lap əvvəlindəki, yəni hörmətlə dolu ifadə yenidən zühur elədi. Hətta onun üzündə mənim uzaqqörənliyimə heyranlıq hissi də oxunurdu. Yüz faiz əminəm ki, həmin an o, mənim əlimi də sıxmaq istəyərdi.

Dəllal sonra dedi:

– Xanım, bir həftənin tamamında bu işi düzüb-qoşaram. Biri uyğun gəlməsə, başqa birini taparıq. Nəticənin uğurlu alınacağına heç şübhəniz olmasın. Pulu da lap axırda, məsələ tam həll olandan sonra verərsiniz. Deməli, bu şəkildəki ərinizin məşuqəsidir?

– Hə.

– Üzdən arıq görünsə də, gözəldir canıyanmış. Bəs hansı ətri vurur?



Mən suali anlamadığım üçün soruşmalı oldum:

– Ətirmi? Axi ətin bura nə dəxli var?

Dəllal gülümsündü:

– Xanım, kişini tovlamaq məsələsində hansı ətiRDƏN yararlanmaq çox vacibdir, çünkü məlum bir ətir kişinin ağlında dumanolı obrazlar yaratmaqla yanaşı, həm də onu hərəkətə, fəallığa səsləyir. Onun ruhunu oyandıran, həyəcanlandıran, nə vaxtsa daddığı həzləri xatırladan ətir vacib şeydir. Bir də ki məşuqəsiylə ikilikdə olanda ərinizin hansı yeməklər sıfariş etdiyini öyrənməyiniz də işə yarayaçaq. Ərinizi tora salmaq istədiyiniz həmin axşam siz bu yeməklərin hazırlanmasını sıfariş etsəniz, o, əlinizdən heç cür qurtula bilməyəcək. Heç cür!

Dəllaldan ayrılanда uçmağa qanadım yox idi. Bir özün düşün, qarşıma necə də dərdən-haldan anlayan birisi çıxmışdı təsadüfən!

2

Üç gün sonra ucaboylu, çox yaraşıqlı, qarasaç bir qadın bize gəldi: görkəmi ciddi olsa da, baxışlarında adamı tovlayan bir işarti vardı. Hiss olunurdu ki, üzü üzlər görüb, sürtük aşiqdır. Mənimlə son dərəcə saygılı davranırdı. Ona necə müraciət edəcəyimə qərar verə bilmirdim. «Madmazel» deyən kimi o özü hər şeyə dəqiqlik gətirdi:

– Xanım, məni, sadəcə, Roza çağrımağınız kifayət edər.

Bunun ardınca səmimi söhbətə başladıq.

– Buraya gəlmişinizin səbəbini bilirsınız, Roza?

– Təxmin edirəm, xanım.

– Çox yaxşı, əzizim... Bu, sizə çox da... ağır gəlmir ki?

– O nə sözdür, xanım?! Bu, mənim həyatımda səkkizinci boşanma üçün cəhd olacaq. Artıq alışmışam.

– Çox gözəl! Bəs bu düyünün açılması üçün nə qədər vaxt tələb olunar, səncə?

– Xanım, bu, ərinizin hansı temperament sahibi olmasına bağlıdır. Onunla vur-tut beşcə dəqiqli bir yerdə olsam, sizin bu suali-niza tam dəqiqliyi ilə cavab verə bilərəm.

– Tezliklə onu görəcəksiniz. Amma bəri başdan sizi xəbərdar etməliyəm, quzum: o heç də yaraşıqlı kişi deyil.

– Bunun heç bir əhəmiyyəti yoxdur. Mən hətta ən qaradınməz kişilərə də arvadlarından boşanmaqdə yardım etmişəm. İzninizlə,

xanım, bir şeyi öyrənim: onun məşuqəsinin ətri barədə nəsə öyrənə bildiniz?

– Hə, Roza, öyrənmişəm. Bu, minaçıçəyi ətriymiş.

– Çox gözəl, xanım. Elə mən özüm də bu ətri hədsiz xoşlayıram.

Digər vacib məqam da var: bəs ərinizin məşuqəsi hansı parçadan alt paltarına üstünlük verir? İpəyə?

– Yox, quzum, o, krujeva ilə işlənmiş batisti xoşlayır.

– Hə-ə, belə çıxır ki, o qadın xeyli zövqlüdür, çünkü bizim zəmənədə ipək alt paltarı bayağılıq rəmzi sayılır.

– Sizinlə tamamilə razıyam.

– Elə isə, xanım... İzninizlə, mən öz vəzifəmin icrasına başlayım.

Bunu deyərək o, elə əlüstü öz işinə başladı ki, deyərdin həyatı boyu ancaq elə bununla məşğul olub.

Bir saat sonra ərim evə döndü. Roza heç ona sarı baxmadı da. Amma ərim az qalırdı həris gözleriylə qadını yesin, çünkü Roza minaçıçəyi ətri vurmuşdu. Beş dəqiqə sonra yeni qulluqçu otaqdan çıxanda ərim tələsik xəbər aldı:

– Bu kimdir belə?

– Necə yəni, kimdir? Yeni qulluqçumdur.

– Haradan tapmışan onu?

– Onu mənə baronessa de Qranjeri məsləhət görüb.

– Belə de-e!.. Əcəb də suyuşırındır zalim!

– Bəyəm sənə elə gəlir ki?

– Hə. Əlbəttə, bir qulluqçu üçün suyuşırındır.

Sevincimin hədd-hüdudu yox idi: balıq qarmağın başına dolanırdı.

Həmin axşam Roza dedi:

– Bax, xanım, indi tam dəqiqliklə deyə bilərəm ki, iki həftə mənim üçün gen-bol bəsdir. Çünkü əriniz hədsiz şorgöz kişilərdəndir!

– Nə bildiniz, yoxsa artıq onu sinadınız?

– Yox, bunu mən bir baxışla sezirəm. Yanımdan keçdiyi vaxt məni qucaqlamaq üçün əllərinin geyişdiyinin fərqindəydim.

– Sizə bir atmaca-filan atmadı ki?

– Yox, xanım, hələlik, sadəcə, adımı öyrəndi ki... səsimi eşitsin.

– Çox gözəl, quzum. Sizdən bir xahişim var: məsələni çox da uzatmayın.

– Arxayın olun, xanım. Sadəcə, özümü çox da ucuz satmamaq-dan ötrü onu bir az intizada qoyacağam.



Sonrakı bir həftə ərim ayağını bayırda çəkdi. Günortadan sonra elə hey otaqlarda dolaşdırdı: bu isə onu göstərirdi ki, mənim evdən bayır çıxmamı göydəndüşmə fürsət kimi gözləyir. Mən də evdən gedir, ona hərəkət sərbəstliyi vermək üçün bəzən günlərlə evə dönmürdüm.

Doqquzuncu gün, yatmadan qabaq soyunmağıma kömək edən Roza utancaq halda mənə etiraf etdi:

– Hə, xanım, o iş bu sabah baş tutdu.

Roza bunu necə ürkək şəkildə dilə gətirdisə, özüm də istəmədən bundan həm heyrətləndim, həm də həyəcanlandım. Ehtiyatla xəbər aldım:

– Və... və... hər şey yaxşı qurtardı?

– Hə, xanım. Düz üç gün mənə göz verib işiq vermədi. Özüm onu bir az süründürdüm. İndi isə, xanım, bizi iş başında yaxalamaq istədiyiniz vaxtı mənə əvvəlcədən söyləməyinizi sizdən xahiş edirəm.

– Danışdıq, quzum. Qoy bu... cümlə axşamı olsun.

– Deməli, cümlə axşamı.

– Elə isə mən cümlə axşamına qədər onu həndəvərimə yaxın buraxmayacağam ki, qoy yanğısı daha da artsın.

– Sizcə, bir şey alınacaq?

– Əlbəttə, tam əmin olun, xanım. Onu elə qızışdıraram ki, sizin təyin etdiyiniz saat üçün ehtiras çarmıxında çapalasın.

– Saat beş üçün, quzum.

– Deməli, saat beşdə. Bəs harada, xanım?

– Mənim... yataq otağımda.

– Yaxşı, xanım. Sizin yataq otağınızda.

Cümlə axşamı günü mənim nə cür hazırlıq gördüyüümü, yəqin ki, təxmin edirsən. Ata-anamı, andlılar məhkəməsinin hakimi olan dayım d'Orveleni, ərimin yaxın dostu, hakim Rapleni bizi dəvət elədim. Onlara nəyi göstərəcəyimi isə əvvəlcədən açıb-ağartmadım. Rica elədim ki, barmaqlarının ucunda yataq otağımın qapısına yanaşınılar. Saat beş tamamı son dəqiqəsinədək gözlədik... Ürəyim dəli kimi çırpınırdı! Bir də əlavə şahid kimi bizim qapıçını da çağırıldım. Elə ki saatlar beşi vurdu, mən qapını laybalay açdım!.. Ha-ha-ha! Bilsəydin içəridə nə həngamə var idi!.. Ərimin sıfətini görəydiñ kaş!.. Bir gündəydi ki!.. Hələ utanmaz-utanmaz dönüb geriyə də baxdı o! Vallah, heç ağılı yoxmuş onun! Biabırçılıq id!

Həyatım boyu elə gülməmişdim!.. Hələ atam necə özündən çıxdısa, kürəkənini əzişdirmək istədi... Qapıçımız isə canla-başla ərimə ayıblarını örtməyə yardım elədi... həm də bizim gözümüzün qarşısında!.. Onun şalvarının rezinlərini taxdı... Əsl komediya idi! Roza isə əsl oyuncu imiş, həm də misilsiz oyuncu! Təsəvvür elə ki, yaxalandıqları üçün məsumcasına göz yaşları da tökürdü. Onun tayı-bərabəri yoxdur, vallah... Əgər sənə də nə vaxtsa beləsi lazımlı olsa, ondan yaxşısını tapmağa heç ümidi eləmə.

İndi də buradayam... Qaçdım ki, hər şeyi sənə anladım... ləngimədən... Artıq mən sərbəstəm! Yaşasın boşanma!..

Bunu deyən qadın qonaq otağının ortasında rəqs eləməyə başlayanda gözləri yol çəkən baronessa ürək ağrısıyla öz-özünə deyirdi:

– Bəs məni niyə çağırmadın, bunu öz gözlərimlə görüm?

«Jil Blas»ın 22.12.1885-ci il sayında çap olunub.



VENDETTA¹

Dul qadın Paolo Saverini oğlu ilə birlikdə Bonifaço qala divarlarının yaxınlığında yoxsul daxmada yaşayırıdı. Adama elə gəlirdi ki, dağın ətəyində salınan bu şəhər dənizin üzərində və havada qərar tutmaqla sualtı qayalarla zəngin boğazın qarşı sahilindəki Sardiniya adasının sərt enişli sahillərinə baxır. Şəhəri əhatəyə alan, nəhəng dəhlizi xatırladan qayalar silsiləsi, sanki, onun hüdudlarını göstərirdi. İtalyanlara və sardiniyalılara məxsus balıqçı qayıqları, habelə iki həftədən bir buradan keçib Ayaççoya səfər edən köhnəmiş, nırıldayan gəmi sözügedən sıldırım qayaların arasında uzun bir yol qət edəndən sonra düz evlərin yaxınlığında lövbər atırdı.

Onsuz da, bəyaz rəngə çalan dağın ətəyində tikilən evlər yiğnağı bəmbəyaz ləkəyə oxşayırıdı. Bu qayalar arasındaki boşluq çox dar olduğundan nisbatən iri gəmilər bu məntəqədən yan keçərdi. Uzaqdan baxana burada tikilən evlər qayaların oyuqlarında qurulan quş yuvaları kimi görünürdü.

Durmadan dənizi xişmalayan dəli küləklər üzündən sahildəki qayalar da çılpaq və dəlmə-deşikdir, burada adda-budda ot görmək olar. Daim rüzgarların təsiri altında qalan boğazın sahilləri də kim-səsizliyə düşçərdir. Saysız-hesabsız qayalar cərgəsinin qapqara ətəkləri boyunca göz işlədikcə ağımtıl köpük zolağı uzanır. Ara-sıra şahə qalxan dalğalar bir neçə qayani görünməz edəndə adama elə gəlir ki, bu ağ köpüklər hansıa gəminin yelkənindən qopan kətan parçalarıdır və durmadan boğazın sularında ora-bura çırplılır.

Dul qadın Saverininin daxması sahildəki qayalığın lap ucunda qərar tutmuşdu. Onun hər üç pəncərəsi yabanı – nə gözü, nə də könlü oxşayan bir boşluğa açılırdı.

Burada qadın yeganə oğlu Antonio və iti Semilyanta ilə birlikdə yaşayırıdı. Çobaniti cinsindən olan bu arıq qancığın sərt tükləri vardı. Adətən, gənc oğlan onu özüylə ova aparardı.

¹ *Vendetta* – qan davası (*ital.*)

Bir axşam Antonio Saverini tay-tuşlarıyla mübahisə nəticəsində bıçaq zərbəsiylə amansızlıqla qətlə yetirildi. Onun qatili Nikolo Ravolati isə elə həmin gecə Sardiniyaya qaçdı.

Yoldan keçənlər rastlarına çıxan cəsədi ağbirçək qadının evinə gətirəndə onun gözləri yaşarmadı: ana uzun müddət donuq baxışlarını oğluna dikib durdu. Sonra o, əlini yerə sərələnmiş meyitin üstünə qoyub, bu qanı yerdə qoymayacağına and içdi. Həyan kimi birisinin həmin gecə yanında qalmasından da imtina elədi, zingildəyən itini evə salıb, qapının cəftəsini keçirdi. Meyitin ayaqlarının yanında duran it ara vermədən ulamağında idi. Quyruğunu vücu-duna qışmaqla o elə hey üzünü sahibinə tərəf uzadırdı. İt də sahi-bəsi kimi, yerindən tərpənmirdi. Meyitin üzərində başını yerə dikən zavallı qadın isə gözlərini tək nöqtəyə zilləmişdi və ara vermədən göz yaşları tökürdü.

Mərhumun qaba kətandan tikilən gödəkcəsi sinəsindən yırtılmışdı. Kənardan baxana elə gələrdi ki, oğlan yorğun düşdüyü üçün yuxulayıb. Əslində isə o, başdan-ayağa al-qan içində idi. Onun ilk yardım göstərmək üçün yaxası cirilan köynəyi də, jileti də, şalvari da, üzü də, əlləri də qana bələnmişdi. Hətta saçlarında və saqqalında da qan laxtaları göze dəyirdi.

Ağbirçək ana ölen oğlu ilə danışmağa başlayanda sədaqətli it zingiltisinə ara verdi.

– Eybi yox, oğlum, eybi yox, anan bu qisası yerdə qoymaya-caq. Oğlum, mənim zavallı balam! Rahat uyu, oğlum, eşidirsən: mən sənin qanını alacağam! Anan isə, sən də yaxşı bələdsən ki, dediyini eləyəndir.

Bunun ardınca o, ağır-agır meyitə sarı əyilib, onun buzlamış dodaqlarından öpdü.

Semilyanta təkrar uladı. Onun səsində ürəklər parçalayan ağrı-acı və dəhşət duyulurdu.

Beləcə, ahil qadın bütün gecəni itlə baş-başa keçirdi. Sabahı gün Antonio Saverinini torpağa tapşırdılar və bir müddət sonra Bonifaçoda hamı bu qanlı olayı birdəfəlik unutdu.

Antonio Saverininin bu dünyada nə qardaşıvardı, nə də əmisi-dayısıoğlu. Nəsillərində onun intiqamını ala biləcək bircə dənə başıpapaqlı yox idi. Ona görə də bu barədə zavallı ana qaranlıq düşüncələrə qərq olmuşdu. Boğazın qarşı sahilindəki qayalıqda



beyaz bir nöqtə səhər-axşam onun diqqətini özünə kilidləmişdi: o taydakı Lonqosardo kəndi korsikalılarının öz qan düşmənlərindən gizlənmək üçün sığındıqları kiçik bir Sardiniya kəndi idi. O kənddə ancaq belə tip adamlar məskunlaşmışdı. Boğazın o biri tayında yaşıyan bu adamlar uzaqdan doğma kəndlərini həsrətlə seyr edər və bu yanlara dönmək üçün münasib bir fürsət axtarardılar. Nikolo Ravolatinin də o taya qaçıdiği qadına gün kimi bəlliyydi.

Sonraki günlər uzunu o, tək-tənha pəncərə altında oturub, gözlərini qarşı sahilə zilləyər və yalnız alacağı qisas barədə düşünərdi. Bir ayağı burada, digəri gorda olan bu çəlimsiz, kimsəsiz qadının əlindən nə gələrdi? Amma hər necə olsa, o, oğlunun meyiti üstündə and içmişdi. O, bu qanı nə unuda, nə də sonsuzluğa qədər gözləyə bilərdi. Bəs onda neyləməliydi axı? Son günlər gecələr yuxusu, gündüzlər rahatlığı da ərşə çəkilmişdi, heç cür təskinlik tapa bilmirdi, durmadan intiqam barədə düşüñürdü. İti də yanından ayrılmırkı, ara-sıra başını qaldırıb uzaqlara baxır və ulayırdı. Sahibi öldürüləndən bəri heyvan tez-tez ulamasıyla, sanki, sahibinin onun könlündə buraxdığı xoş xatırələri dilə gətirir, zavallı gənci anırdı.

Bir dəfə gecənin bir aləmi Semilyanta təkrar dişlərini qıçayanda ananın ağlına amansız bir fikir gəldi. Bu fikir ancaq qətiyyətli və qaniçən adama xas ola bilərdi. Dan yeri ağarana qədər bu fikri götür-qoy edən qadın birbaşa kilsəyə üz tutdu. Tanrı heykəlinin önündə, daş döşəmədə səcdəyə qapılmaqla dualar edəndən sonra o, uca Allahdan yardım istədi, özünün ahil və zəif vücuduna qisas almaq üçün kifayət qədər güc bəxş etməsini dilədi.

Sonra evə döndü. Həyətdə yağış suyu toplamaq üçün köhnə bir çəlləyi var idi. Onu ağızı üstə aşırımaqla içindəki suyu yerə əndərən qadın bu çəlləyi yerə bərkitdi və yanlarını daşlarla doldurdu. Semilyantani bu it damına bağlayandan sonra evinə girdi.

Otaqda var-gəl edən qadın gözlərini Sardiniya sahillərindən heç cür ayıra bilmirdi: çünkü qatil oradaydı! Bayırda gecələyən it bütün gündüzü və bütün gecəni uladı. Üzü səhərə doğru qadın onun qabağına bir boşqab su qoydu. Nə çörəyə, nə də ki doğramaca qıydı.

Bir gün də beləcə ötdü. Halsız düşən Semilyanta aramsız yuxulayırdı. Sabahı gün onun gözlərində görünməmiş işarti zühur elədi, tükləri biz-biz oldu və it zəncirini qırmağa cəhdərən göstərməyə başladı.

Qadın hələ də onu ac saxlamaqda davam edirdi. Bundan qəzəblənən itin səsi də batmışdı, xırıldayırdı.

Bir gecə də keçdi.

Sübə tezdən ahil qadın qonşusugilə baş çəkib, iki bağlama saman istədi. Oradan-buradan ərindənqalma köhnə pal-paltar tapdı, içini samanla doldurduğu bu paltarlarla bir insan müqəvvəsi görkəmi verdi.

Semilyantanın damının qabağında yerə bir paya basdırıb, insan boyundakı müqəvvani iplə ona sarıdı. Sonra müqəvvanın üst hissəsinə bir neçə alt paltarı sarıdı ki, başa bənzəsin.

Bütün bu müddətdə acliğın əldən saldığı dişit gözlərini samanlı müqəvvadan ayırmırdı. Sonra qarı qəssab dükanından qara rəngə çalan uzun bir kolbasa batonu aldı. Həyətdə, it damının yanında qaladığı tonqalda bu ləzzətli kolbasanı qızartmağa başladı. Acliğə dözməyən Semilyanta zəncirini qırmağa cəhd edirdi, cəhənglərindən lopa-lopa köpük sıçrayırdı ətrafa. Gözlerini bir an belə çəkə bilmədiyi o qızarmış kolbasanın özü olmasa da, qoxusu itin mədəsinə dolurdu.

Sonra qarı tüstüleyən, ləziz kolbasanı bir qalstuk kimi samanlı müqəvvanın boynuna doladı. Bu ara kolbasanın müqəvvanın boğazına kip oturmasına çalışırdı ki, ilk həmlədən açılıb yerə düşməsin. Bu işi bitirdikdən sonra ahil qadın dişiti açıb həyətə buraxdı.

Havada uçan it bir göz qırpmında özünü müqəvvaya toxudu, qabaq pəncələriylə onun çıyıllarından yapışmaqla müqəvvanın boğazını parçalamağa girişdi. Kolbasadan qənimət kimi qopardığı hər növbəti tikəni yerə düşüb rahatca yeyir, sonra təkrar onun yaxasına dırması, dişləriylə kəndirin arasındaki kolbasa tikəsini alıb yerdə yeyir və daha betər quduzluqla təkrar müqəvvaya həmlə edirdi. İtin iti dişləri müqəvvanın üzünü və onun az öncə kolbasa sarınan boğazını dağıtmışdı.

Hərəketsiz və lal-dinməz bu səhnəni izləyən qarının gözləri işildamağa başlamışdı. Oyun bitincə, o, yenidən iti zəncirlədi, iki gün ac saxlayandan sonra əvvəl etdiklərini bir də təkrarladı.

Sonraki üç ay ərzində qadın iti bu ruhda yetişdirdi. Artıq it öz tikəsini qazanmaqdan ötrü özünü amansız mübarizəyə tam hazırlamışdı. Ona görə də artıq qadın onu zəncirləməyə ehtiyac duymurdu və itin müqəvvaya cumması üçün əlinin tək hərəkəti kifayət edirdi.



Ötən müddətdə qadın itə boğazında qızardılmış kolbasa olmayan müqəvvani da eşib-dağıtmayı öyrətmışdı. Sadəcə, indi kolbasını uğurla görülən işin mükafatı kimi itə yedirirdi.

Növbəti müqəvvani görən kimi Semilyantanın canına anlaşılmaz vicvicə düşürdü. Barmağını yuxarı qaldıran sahibəsinə nəzər salır və onun xırıltılı səslə verdiyi «Haydi!» komandasını gözləyirdi.

İtin tam yetişdiyini qət edən qarın bir bazar günü tezdən kilsəyə gedib tövbə elədi. Sonra evə dönüb, kişi qiyafəsinə bürünməklə, özünü dilənciyə bənzətdi. Sardiniyalı balıqçılardan birisiylə qiymətdə razılaşandan sonra itiylə birlək də boğazın o biri sahilinə keçdi.

Böyründən aslığı kətan kisədə iri bir kolbasa dilimi götürmüştü özüylə. Semilyantəni da son iki gündə ac saxlamışdı. İtə mücadilə ruhu aşılamaq üçün o, ara-sıra bu ləzzətli qidalı onun burnuna tuturdu.

Onlar Lonqasordo kəndinə girdilər. Yalandan aksayan korsikalı qadın buradakı çörək dükənə girib, Nikolo Ravolatinin evinin yerini xəbər aldı. Məlum oldu ki, burada da o, öz xarratlı peşəsiylə məşğuldur və təkbaşına bir emalatxana açıb.

Qapını açan qarın ustəni səslədi:

– Hey, Nikolo!

Üsta geri qanrılanda qadın itin ipini boşaldıb qışqırdı:

– Haydi, haydi, parçala bunu!

Azgınlaşan köpək irəli sıçrayıb, qarşısındakı adamın boğazından yapışdı. Əvvəlcə əllərini yana açan kişi sonra itdən yapışdı və yerə sərələndi. Bir neçə saniyə çapalayandan və ayaqlarını yerə cirpan-dan sonra o, yerində donub-qaldı. Semilyanta isə heç cür ondan əl çəkmirdi, boynunu, boğazını didik-didik eləyirdi.

Qarşı tərəfdə yaşayan iki qonşu bu vaxt öz evlərinin kandarında oturmuşdu. Nikolonun evindən çıxan qoca diləncinin elə yol gedə-gedə öz ariq, qara itinə şabalıdı rəngdə nəsə yedirtdiyi onların yad-daşına yamanca həkk olunmuşdu.

Axşamüstü öz evinə dönən qarın həmin gecəni xeyli rahat yatdı.

«Qolua»nın 14.10.1883-cü il sayında çap olunub.

BATMIŞ GƏMİNİN QALIQLARI

Bu hadisə dünən, dekabrın 31-də baş verdi.

Köhnə tanışım Jorj Qarenin kafesində qəlyanaltımı eləyəndən sonra xidmətçi, dostuma üzərində xarici dildə möhür və markalar olan bir zərf gətirdi.

Jorj üzrxahlıq etdi:

– İzninizlə, buna bir göz gəzdirim.

– Buyur, canım!

Bunun ardınca o, ingiliscə və iri hərflərlə yazılmış səkkiz səhifəlik məktubu oxumağa başladı. Qiraət əsnasında o tələsmir, hər sözə diqqət yetirirdi; mətnə olan böyük marağından hiss olunurdu ki, orada yazılanlar onun qəlbinə əziz şeylərdən bəhs edir.

Oxumağı qurtarandan sonra o, vərəqləri buxarının üzərinə qoyub soruşdu:

– Məzəli bir əhvalat eşitmək istəyirsən? Bu romantik əhvalat öz başıma gəlsə də, indiyəcən onu sənə danışmamışam. O vaxt Yeni ili çox fərqli qarşılımlaşdım! Bundan iyirmi il əvvəl, hə, hə, düz iyirmi il əvvəl... Onda mənim cəmi otuz yaşım vardı...

İndi rəisi olduğum Dəniz Sığortaları Qurumunda o vaxt adı müfəttiş idim. Yeni ili əziz bayram kimi hamı qeyd elədiyindən mən onu Parisdə qarşılımağı planlaşdırırdım. Qəflətən Re adasına yollanmaq barədə müdirimin imzasıyla göstəriş məktubu aldım. Sen-Nazer şəhərindəki şöbəmizdə sığortalanan üç dor ağaçlı gəmi həmin ada yaxınlığında qəzaya uğramışdı. Məktub mənə səhər saat səkkizdə çatdırıldı, saat on üçün idarəyə baş çəkib vacib təlimatlar aldım və elə həmin axşam sürət qatarıyla yola çıxməqla otuz bir dekabr günü özümü La-Roşelə çatdırıldım.

Həmin adaya gedib-gələn «Jan-Giton» gəmisinin yola düşməsinə iki saat qalırıldı. Odur ki bir az La-Roşelin küçələrində dolaşdım.



Bu, həqiqətən də, bənzərsiz bir şəhər idi: küçələri dolasıq labirintləri xatırladırı, səkiləri başdan-başa eynilə bizim Rivoli küçəsindəki kimi bir az alçaq – günbəzli qalereyanı xatırladır, zamanın sınağından keçən və bəzi yerləri batıq olan bu günbəzlərin neçə-neçə çevrilişlərə, din yolunda və ya qəhrəmanlıq göstərilən qanlı savaşlara şahid və səhnə olduğunu əminliklə söyləmək olardı. Bu qəşqabaqlı və susqun şəhəri vaxtilə hugenotlar salıblar. Burada Ruandakına bənzər möhtəşəm abidələrə rast gəlməzsən; ona görə də şəhər sənə adamayovuşmaz, ciddi və sərt təsir bağışlayır. Burada vaxtilə kalvinistlər məzhəb davası aparıblar, dörd serjant isə taxt-taca iddiyalı olub. Bir sözlə, bu, cürətlə və döyüşkən fanatiklərin şəhəridir.

Bu qəribə Küçələri dolasından sonra mən adaya yollanmaq üçün qapqara və əyri-üyrü bir gəmiyə mindim. Nırıldayaraq yola çıxan gəmi lövbərini yiğib, limanın girişindəki bir cüt qədim qülləni keçməklə vaxtilə Rişelye tərəfindən inşa olunan dalğaqrarını (dam-bani) geridə qoyaraq sağa buruldu. Dambanın nəhəng ölçülü sal daşları sudan azacıq boy göstərdiyindən şəhərin boğazına taxılmış böyük bir xaltanı xatırladırı adama.

Cansızıcı bir gün idi; belə günlərdə insanın qəlbi açılmır, gümrahlıq və enerji harayasa qeyb olur. Bu cür boz-bulaniq, çiskinli, zəhlətökən günlərdə həm nəm və ağır duman, həm də qurumış arxlardan qalxan qoxular nəfəsi daraldır.

Dayaz yerləri sarımtıl rəngə çalan dənizin üzərində, az qala, dənizlə birləşən qapqara səma görünürdü. Bu qatılısan, bulanıq və durğun dənizin səthində həyat nişanəsi kimi nə bir titrəyiş, nə də hər hansı hərəkət vardi. Yırğalanaraq bu qatı su kütləsini yaran «Jan-Giton» gəmisi dənizin səthində xərif dalğalanmaya, titrəsməyə və silkələnməyə yol açsa da, bütün bunlar həmin an qeyb olurdur.

Qıسابoy və şışman kapitan da elə gəmisi kimi yöndəmsiz idi. Onunla söhbət zamanı mən Sen-Nazerdən çıxan üçdorlu, böyük yük gəmisi sayılan «Mari-Jozef»in qasırğadan sonra Re adasının sahilinə atıldığını, bunun səbəblərini araşdırmaq üçün oraya getdiyini, bu barədə bir şey bilib-bilmədiyini ondan soruştum.

Gəmi sahibinin şirkətimizə ünvanladığı məktubda deyilirdi ki, gəmi o dərəcədə quma oturub ki, onu nisbətən dərin yerlərə çıxartmaq imkansız sayılır və vəziyyətdən yeganə çıkış yolu – gəmidən çıxarıla biləcək hər şeyi sahilə daşımaqdır. Mənim vəzifə borcum

gəminin qəzadan əvvəlki və indiki vəziyyətini təsbit etmək, onun qumdan çıxarılması üçün əlavə tədbirlər görmək idi. Çünkü lazım gələcəyi təqdiρdə mən məhkəmədə şirkətimizə qarşı qaldırılacaq iddialara cavab verməli olacaqdım. Həm də ki müdərim mənim hesabat məruzəm əsasında şirkətin mənfəətlərini qorumaq istiqamətində tədbirlər görəcəkdi.

«Jan-Giton»un kapitani fəlakətə uğrayan gəminin xilasında iştirak etdiyindən hər şeydən xəbərdar olmuş.

O, mənə nağıl elədi ki, qəza çox bəsit şəkildə baş verib. Aman-sız rüzgarın çənginə keçən «Mari-Jozef» seçdiyi kursdan yayınıb və kapitanın ifadəsiylə desəm, «südlü aş kimi» coşub-daşan, köpük-lənən dənizin ağuşuna dalıb. Daha sonra o çox güclü axınlardan birinə tuş gəlib: bu cür axınlar adanın üzərindən gəlib-keçəndən sonra buralar quraqlıqdan inləyən Sahara səhrasını xatırladır.

Onunla söhbət əsnasında mən gah qabağa, gah da yan tərəflərə göz qoyurdum. Okeanla onun üzərinə çökən səma arasında maneəsiz görmə imkanı verən açıq fəza dilimi uzanırdı. Mən xəbər aldım:

– Bu, Re adasıdır?

– Elədir, cənab.

Qəfletən sağ əlini irəli uzadan kapitan açıq dənizdə güclə sezi-lən bir nöqtəni göstərərək dedi:

– Baxın, o, sizin gəmidir.

– «Mari-Jozef»mi?

– Özüdür ki var.

Düzü, heyrətləndim, çünkü sahildən bu qapqara və zorla seçilən nöqtəyə (kapitan deməsəydi, onu sudan çıxan bir qaya hesab edərdim) qədər məsafə, ən azı, üç kilometr olardı.

Etiraz elədim:

– Amma, kapitan, o göstərdiyiniz səmtdə dərinlik, ən azı, yüz sajendir¹.

Kapitanı gülmək tutdu:

– Yüz sajen deyirsiniz? Əmin olun: orada iki sajen ancaq olar.

Şivəsinə görə kapitan bordolu idi. O, sözünə davam elədi:

– İndi qabarma vaxtıdır, saat doqquz qırxdır. Buradakı «Dofin» mehmanxanasında qəhvəaltı edəndən sonra isə əllərinizi cibinizə

¹ Sajen – təxminən iki metrə bərabər uzunluq ölçü vahidi



qoyub, sahil boyunca dolaşın. Təxminən, saat iki əllidə, ən gec işə saat üçdə siz ayağınızı zərrəcə islatmadan o batan gəmiyə qədər piyada gedə biləcəksiniz. Orada isə bir saat qırıx beş dəqiqə, ən uzağı, iki saat qala bilərsiniz. Bundan artıq qalsanız, əziz dost, gələn axın sizi də yaxalayacaq. Dəniz nə qədər uzağa çəkilir, bir o qədər sürətlə də geri gəlir. Oradakı dayaz yerlər isə eynilə taxtabiti kimi yastıdır. Ona görə də siz saat dörd əllidə geri dönsəniz, səkkizin yarısında «Jan-Giton»a yetişər və bu axşam biz sizi təkrar La-Roşelin sahilinə çatdırarıq.

Kapitana təşəkkür etməklə mən gəminin burun hissəsində oturub sürətlə yan aldığım Sen-Marten şəhərini süzməyə başladım.

Materikin həndəvərindəki adaların mərkəzi sayılan xırda liman şəhərlərindən o heç nə ilə fərqlənmirdi. Bir ayağı suda, digəri quruda olan bu böyük balıqçı qəsəbəsinin əhalisi balıq, ev quşları, tərəvəz, turp və dəniz xərcəngi ticarəti ilə məşğul olurdu. Dəniz səviyyəsindən çox da yüksək olmayan adada əhali six olsa da, torpaq kifayət qədər becərilmir. Bir də ki mən adanın çox da dərinliklərinə üz tutmadım.

Səhər yeməyindən sonra su çəkilməyə başlamışdı. Mən kiçik burunu keçib, qum yolla xeyli irəlidə gözə dəyən və sudan boy göstərən qayaya bənzəyən o qapqara nöqtəyə sarı getməyə başladım.

Ayağımın altındaki sapsarı, yumşaq təbəqə canlı bir vücud kimi nəmdi, çünki bir az əvvəl buralar dəniz ərazisiydi. İndi sular geri çəkildikcə mən okeanla qumluğun sərhədini ayırd etməkdə çətinlik çəkirdim. Mənə elə gəlirdi ki, nəhəng, təntənəli bir atəşfəşanlıqdayam. Az əvvəl qarşımıda Atlantik okeanı olduğu halda, indi o, hər hansı dekorasiya və ilgim kimi qeybə çəkilmişdi. İndi mən səhra ilə irəliliyirdim və yalnız dodaqlarimdakı nəmin duzu okeanın yaxınlığında olduğumu mənə xatırladırdı. Dalğaların və yosunların qoxusunu və sahilin gümrəhliq aşlayan sərt ətrini içimə çəkirdim. Sürətlə yeridiyim üçün canım isinirdi. Gözlərimi batmış gəmidən ayırmırdım və yaxınlaşdqca onun həcmi nəzərlərimdə böyüyürdü, sahilə atılmış nəhəng balinanı xatırladırdı mənə.

Yerin altından getdikcə daha çox çıxan bu gəmi sapsarı rəngli, sonsuz üfüqlərin fonunda getdikcə böyüyürdü. Bir saat sonra,

nəhayət ki, ona çatdım. Sınıq-salxaq və eybəcər kökə düşən gəmi böyrü üstə qalmışdı; onun qatran hopdurulan və iri mismarlarla montaj edilsə də, qırılan taxta şpanqout¹ dərisi soyulmuş heyvanın qabırğalarına bənzəyirdi. Gəminin üstünə tökülən qum onun dəlmə-deşiklərini tixamışdı: sanki, qum yığını ələ keçirdiyi bu şikarı çapalamağa, qaçıb-qurtulmağa qoymurdu. Gəmi də, sanki, quma təslim olmuşdu artıq, onun sıvri burnu bu amansız, oynaq və dənəvər kütlənin içində görünmürdü. Gəminin qara rəngli arxa tərəfi isə üzərində ağ hərfərlə yazılmış «Mari-Jozef» kəlmələri ilə, sanki, göylərdən yardım istəyirdi.

Batan gəminin əyilmiş tərəfindən gəmiyə dırmaşmaqla oradan göyərtəyə çıxdım, sonra isə trümə endim. Gəminin gövdəsindəki çatlardan və qapaqsız lyuklardan güclə süzülən işıq buradakı uzun və qaranlıq bölmələrin zülmətini güclə yarırdı. Taxta parçaları ilə dolu olan bu bölmələrdə də hər yer qum axınına məruz qalmışdı.

Mən gəminin vəziyyəti ilə bağlı qeydlər aparmağa başladım. İki boş və qırıq bir çəlləyin üstündə oturub, yuxarıdakı dəlikdən süzülən işıq zolağında yazıldım. Dəlikdən o üzdə ucsuz-bucaqsız qumluq gözə dəyirdi.

Soyuqdan və yalqızlıqdan arada üşüyürdüm, bəzən isə gəminin dərinliklərindən xərif və sirlə səslər eşidib qələmi yerə qoyurdum: bunlar gəminin taxta örtüyünü ayaqları ilə cırmaqlayan yengəclərdir, gəminin gövdəsində məskunlaşmış hər cür xırda-mırda dəniz canlılarıdır, habelə aramsız halda ağacı deşən, qəribə qıcırtılar çıxaran taxtaqurdudur.

Qəflətən lap yaxınlığında insan səsləri eşitdim. Xəyalat görüb-müş kimi, yerimdən sıçradım. Həqiqətən də, mənə elə gəldi ki, gəminin qorxunc qaranlığından indicə iki meyt ayağa qalxacaq və necə öldüklərini mənə nağıl eləyəcək. Əlhavasına trapi tapıb, yuxarıya – göyərtəyə qalxdım və bu zaman aşağıda, gəminin burun hissəsində ucaböylü bir cənabın və üç cavan qızla, daha dəqiq desəm, bir ucaböylü ingilisin üç missin əhatəsində dayandığını gördüm. Məni görəndə onlar məndən daha betə qorxdular: çünkü batmış gəmidə naməlum şəxsin qəfil peydə olmasından istənilən adam diksinər. Yaşca balaca qız qaçmağa başladı, digər ikisi isə atalarına qıṣıldı. İngilis isə heyrətini, sadəcə, ağızını açmaqla ifadə elədi.

¹ Spanqout – gəmi gövdəsinin yükdaşıyıcı köndələn tiri



Bir neçə saniyə susandan sonra o xəbər aldı:

- O! Cənab, siz bu gəminin sahibisiniz?
- Bəli, cənab.
- Gəmiyə baxış keçirə bilərəm?
- Əlbəttə, cənab.

Bunun ardınca o, ingiliscə uzun-uzadı nələrsə üyüdüb-tökdü və mənim onca söz yığınından tək anladığım bir neçə dəfə təkrarlanan «*gracious*»¹ kəlməsi oldu.

Onun gəmiyə qalxmaq üçün münasib yer axtardığını sezincə, mən o yeri göstərdim və yardım üçün əlimi ona uzatdım. O da yanımıza gəlincə, artıq təlaşlardan qurtulmuş qızların da yuxarı qalxmasına birlikdə kömək etdik. Qızlar bir-birindən gözəl idi. Xüsusilə də ən böyükü – çiçək kimi zərif, xoşzlü, yapışlı bu sarışın qızın cəmi on səkkiz yaşı var idi.

Onsuz da, Allah şahiddir ki, yaraşıqlı ingilis qızı – dənizin gerçek hədiyyəsidir. Bu qız isə, elə bil ki, sapsarı qumdan xəlq olunmuşdu, saçlarında da qızılı qumların çaları vardi. İngilis qızlarının dərisi təkrarsız rəngə malikdir: onların seyrinə dalan insanın gözünün öündə balıqqulağıların zərif, pənbə çalarları və ya sırlı okeanın dərinliklərindən çıxarılan nadir, əsrarəngiz mirvarılər canlanır.

Atası ilə müqayisədə böyük qız fransızca daha yaxşı danışdığından aramızda tərcümə işini o edirdi. Onlar bu gəmi qəzasının incəlikləri barədə mənə xeyli sual ünvanladılar. Mən də məcbur olub özümü o gəmidəkilərin yerinə qoydum və özümdən təfərruatlar uydurdum. Sonra bütün ailə gəminin içərisinə endi. Oranın zülmətə qərq olan, dəhşətverici səhnələri qarşısında ingilislərdən tez-tez heyrət və təlaşnidaları qopurdu. Sonra atanın və qızlarının əllərində qələmlər və albomlar peyda oldu (görünür, ingilislər bunları gen, brezent paltolarının altında daşıyırımsılar) və hamısı qarşılırında açılan kədərli və bənzərsiz yerin təsvirlərini yaratmağa girişdi.

Ülfüqi vəziyyətdəki bir şalbanın üzərində sırayla oturan atanın və övladlarının dizlərinin üstündəki dörd rəsm albomunda «Mari-Jozef» gəmisinin alt-üst olmuş «içalatının» təsvirləri sürətlə zühur eləməyə başladı. Rəsm çəksə də, böyük qız mənimlə səhbət etməyindən də qalmırıldı. Mən isə hədər yerə vaxt itirməmək üçün gəminin qalıqlarını nəzərdən keçirirdim.

¹ Məmmuniyyətlə (fr.)

Mən onların qışı Biarritsada keçirdiklərini və Re adasına, sadəcə, qəzaya uğrayaraq quma gömülən gəmiyə baxmağa gəldiklərini öyrəndim. Bir insan kimi onlar ingilislər üçün xarakterik sayılan özündənrazılıq hissindən uzaq idilər. Bir növ, İngiltərənin dünyasının ən müxtəlif guşələrinə göndərdiyi sadə və xoşrəftar səyyahları xatırladırdılar. Qayısbaldır və ucaboylu atalarının çal bakenbardlarla əhatələnən qıpçırmızı sıfəti isə adama bir cüt saç topasının arasında qərarlaşan və insan başı formasında, yuvarlaq şəkilli vətçinalı sendviçi xatırladırdı. Qızların gənc leyləklərinki kimi uzun baldırıları vardı, ataları kimi caydaq olsalar da, yaraşıqlı idilər. Aralarında təkcə böyük bacı bunların hamisindən seçilirdi.

O çox məzəli danışır, gülürdü, danışdıqlarımı gah anlayır, gah anlamırkırdı, sual vermək istəyəndə dəniz mavisi kimi gömgöy gözlərini rəsmidən ayıraq mənə dikir, əlindəki işi bir kənara qoyur, ona deyilənləri anlamağa çalışır, yerinə görə «yes» və ya «no» cavabı verir, təkrar rəsm çəkməyə başlayırdı. Buna görə də mən onu yorulmaq bilmədən süzməyə və dinləməyə hazır idim.

Birdən o, pəsədən dedi:

— Mən gəmidə bəzi səslər eşidirəm.

Qulaqlarımı şəklədikdə mən də xərif, izaholunmaz və aramsız küy eşitdim. Nə idi bu belə? Ayağa qalxıb, dəlikdən bayırbaxdım və uca səslə bağırdım. Dəniz artıq bizə yaxınlaşındı və onun dalğaları gəmidən içəri dolmaqdaydı.

Biz göyərtəyə qalxdıq. Artıq gec idi! Gəmini hər tərəfdən əhatə edən dalğalar sahile doğru cumurdu. Bəlkə də, cummur, nəhəng bir ləkə kimi hər yeri bürüyür, qapayırdı. Qumların üstü bir neçə santimetr qalınlığında su ilə örtülmüşdü və sürətlə irəliləyən qabarma xəttinin harada olduğunu söyləmək artıq çətin idi.

İngilis kişi dayaz görünən yerə hoppanmaq istəsə də, mən onu saxladım: buradan qaçmaq imkansız görünürdü, çünkü bura gələrkən mən yolda xeyli dərin dərələrin yanından ötmüşdüm və indi, geri dönerkən onlara düşməmək qaçılmaz olacaqdı.

Bir anlığa hamımızın ürəyi çarəsizlikdən sıxıldı. Sonra ingilis qız gülümüsünərək piçildədi:

— Əslində, qəzaya uğrayan bizik.

Gülməkdən özümü zorla saxladım, sanki, içimdəki qorxu ona güc gəldi. Bu qorxu hissi eynilə bu qabarma kimi xain idi, insanı



heyvan səviyyəsinə endirəcək qədər alçaq idi. Bir anlığa mən qarşıda bizi gözləyən bütün təhlükələri gözlerimin önündə canlandırdım. Beynimdən kimdənsə kömək istəmək fikri keçdi. Amma kimdən?..

Yaşca kiçik bacılar atalarına sığınmışdılar, ingilis isə hər tərəfimizi bürüyən dənizi çarəsizliklə sürürdü.

Okean suları ilə əlbir imiş kimi gecə də ley kimi üstümüzə gəlirdi: sazaqlı, soyuq və dondurucu gecə.

Mən dilləndim:

– Əlimizdən bir şey gəlməz. Gərək gəmidə gecələyək.

İngilis razılaşdı:

– *Oh, yes!*

Beləcə, bir on beş və ya otuz dəqiqə gözlədik. Vaxt hissimi itirmişdim, çünkü elə hey sapsarı sular dalğa-dalğa axıb gəlir, köpük-lənir və sanki, dayaz yerləri yenidən işğal edirdi. Qızlardan birisini titrətmə tutdu və iliklərimizə qədər işləyən xərif, amma dondurucu brizdən qurtulmaq məqsədilə gəminin alt bölümünə enmək fikrinə düşdü.

Mən lyukə sarı əyildim. Gəminin içi suyla dolmuşdu. Ona görə də gəminin burun hissəsindəki falşbortun altına qıṣıldıq ki, küləkdən qorunaq.

Artıq zülmət ətrafımızı çulğayırdı və zülmətlə suyun əsiri kimi biz bir-birimizə qıṣılmışdıq. Dişləri bir-birinə dəyən ingilis qızın çıynı indi mənim çıynımə söykənmişdi və mən, palatarın üstündən də olsa, onun incə bədəninin hərərətini duyurdum: bu, mənə bir öpüş qədər şirin gəldi. Hami ağızına su alb oturmuşdu: susurduq, hərəket-sizdik, qasırğa zamanı qəfəsdə olan heyvanlar kimi büzüşmüştük. Amma hər şeyə, elə bu gözdeşən gecəyə və başımızın üstünü kəsdirən təhlükəyə rəğmən, içimi bir sevinc hissi bürüməkdəydi, bura-da olmayımdan məmnun idim: əl-ayağım donsa da, həyatım təhlükədə olsa da, qarşıda məni dəhşət və zülmət dolu saatlar gözləsə də, mən bütün bu müddəti böyrümdəki gözəl və misilsiz bir qızla yanaşı olacaqdım! Öz-özümdən soruşurdum: axı bu izaholunmaz razılıq və bəxtəvərlik duyğusu nədən qaynaqlanırdı belə?

Haradan? Haradan biliydim bunu! Sadəcə, onun böyrümdə olmasındanmı? Kimdir axı o? Tanımadığım bir ingilis qızı. Mən nə onu sevir, nə də tanıydım, amma yenə də onun təsirindəydim, ondan güc alırdım. Onu bu təhlükədən qurtarmaq, yolunda

canımdan keçmək istəyirdim, onun üçün məcnun olmaq keçirdi qəlbimdən. Qəribə işdir! Görəsən, yanımızdakı hansısa qadının varlığı niyə bizi belə haldan çıxarı? Yoxsa bu, ona heyranlıqdan irəli gəlir? Yoxsa onun cavanlığı və gözəlliyi bir şərab kimi bizi xumarlandırır?

Bəlkə də, belə anlarda bizi ehtizaza gətirən o sırlı qüvvə sevgidir, iki canlısı və ya qadınla kişini rastlaşdırmaqla öz cazibə gücünü onların üzərində sınayır, ürəklərin dərinliyində güclü həyəcan oydır: eynilə su da torpaqda beləcə nəmlik yaradır ki, onun qara qoynunda çiçəklər açılsın.

Hər şey bir yana qalsın, gecənin və göylərin səssizliyindən qəlbimizi qorxu bürüyürdü, çünki burada, aşağıda, hər tərəfimizdə biz getdikcə artan suların, gəminin gövdəsinə yeknəsəq şəkildə çırpılan dalğaların anlaşılmaz, xəzif və bitib-tükənməz küyunə qulaq kəsilmışdı.

Birdən mən hönkürtü eştidim. Qızlardan ən kiçiyi kövrəlmışdım. Atası onu öz dillərində sakitləşdirməyə başladığını üçün onların nə dediklərini anlamadım. Amma bütün hallarda onun qızına təsəlli verdiyini, qızın isə qorxduğunu başa düşürdüm.

Böyrümdəki böyük bacıdan soruşdum:

– Çoxmu üzüyürsünüz, miss?

– Hə-ə, yamanca üzüyürəm.

Ona öz paltomu təklif etsəm də, o, bundan imtina elədi, amma mən paltomu çiyninə salmaqla qızı ona bürüdüm. Bu vaxt onun əlinə toxundum və bütün bədənimdən şirin bir gizilti keçdi.

Son dəqiqələr ərzində hava işıqlanmağa başlamışdı və dalğalar daha zərbələ gəminin gövdəsinə çırpılırdı. Ayağa təzəcə qalxmışdım ki, üzümü bir hava axını yaladı. Külək əsirdi!

İngilis bu dəyişikliyin fərqinə varsa da, fikrini qısaca açıqladı:

– Bu, bizdən ötrü heç yaxşı olmadı.

Həm də necə! Əgər hava durumu pisləşsəydi, bizləri nağd ölüm gözləyəcəkdi; çünki nəticədə dalğalar batan gəmini yırgalamağa başlayacaqdı. Son dərəcə parça-parça olan bu gəmini ilk güclü dalğanın bir yığın talaşaya çevirəcəyinə şübhə ola bilməzdi.

Hər saniyə getdikcə güclənən rüzgarın hər əsintisiylə içimizi bürüyən çarəsizlik təlaşı da artırıldı. Dəniz artıq təlatümə gelirdi və mən zülmətin qoynunda ağ köpük zolağının gah yaranıb, gah da yox olduğunu fərqinə varirdim. «Mari-Jozef»ə sarı yürüyən güclü



dalğaların gəmidə yaratdığı kiçik təkanlar bizim qəlbimizdə də əks-səda verirdi. Soyuqdan üzüyən ingilis qızın necə titrədiyini, mənə necə sığındığını görüb, onu ağuşumda sixmaq keçirdi könlümdən.

Uzaqlarda, bütün sahil boyunca – həm qabaqda, həm arxada, həm solda, həm də sağda – gözə dəyen ağ, sari, qırmızı işiqlı mayaklar nəhəng divin gözlərini xatırladırırdı. Durmadan hərəkət edən bu «gözlər», sanki, bizə göz qoyur və səbirsizliklə ölüümümüzü gözləyirdi. Onlardan biri lap gözümüz yara eləmişdi: o, hər otuz saniyədən bir sönüb-yanan bu közərən göz, sanki, öz-özünə dinclik tapmaq üçün durmadan qırılırdı.

Ara-sıra ingilis kişi kibrit yandırıb saatına baxır, sonra təkrar onu cibinə qoyurdu. Qəflətən o, qızların başı üzərindən təntənəylə, vəziyyətimizi nəzərdən keçirərək mənə dedi:

– Yeni iliniz mübərək olsun, cənab!

Gecəyəri idi. Uzanan əlimi sixandan sonra ingiliscə bir-iki kəlmə nə isə dedi və heç gözləmədiyim halda qızlarıyla birgə «*God save the queen*»¹ himnnini oxumağa başladı. Qorxunc göylərə yüksələn bu nəğmə zülmətin qoynunda qeyb olurdu.

Əvvəl-əvvəl məni gülmək tutsa da, sonradan qəlbimi qəribə və dərin həyəcan hissi bürüdü. Çünkü oxuyanlar – qəzaya düşən və ölümlə üz-üzə qalan insanlar idi. Elə ona görə də bu himn hər hansı duadan daha böyük məna kəsb edirdi, mövcud vəziyyətdə əzəmətinə görə yalnız və yalnız qədim «*Ave, caesar, morituri te salutant*»² mətni ilə müqayisə oluna bilərdi.

Himn bitincə, mən böyrümdəki xanımdan hər hansı ballada və ya mifik nəğmə oxumasını rica elədim ki, bəlkə, bu sayədə yaşadığımız dəhşət unudula. O, etiraz eləmədi, onun gənc və saf səsi gecəyə rəng qatdı. Onun zərif dodaqlarından ağır-ağır qopan uzun səslərdən bəlli olurdu ki, mahni kədərli bir mövzudadır və səs dalğaları yaralı quşlar kimi ucsuz-bucaqsız sular üzərində çırpinirdi.

Dalgalanan, köpüklənən dəniz gəmini silkələsə də, mən artıq ancaq bu səs barədə düşünürdüm. Bir də həyəcan siqnalları barədə.

Görəsən, indi qayıqla yanımızdan üzüb keçən dənizçilər barəmizdə nə düşünərdilər? Düşünməkdən yorulan beynim artıq aşkar xəyallar görməyə başlamışdı. Siqnal səsi gelir! Axi deyəsən, bu,

¹ Tanrı, kralıçanı qoru. (*ing.*)

² Sezar, ölümə gedənlər səni salamlayırlar. (*lat.*)

həqiqətən, siqnal idi. Bu dəniz qızı isə məni batan gəmidə öz səsinin əsirinə çevirmişdi ki, onunla birlikdə suların dibində əbədilik qərq olum.

Bir anda beşimiz də göyərtə boyunca diğirildik. «Mari-Jozef» gəmisi indi də sağ böyrü üstə aşmişdi. İngilis qız üstümə yixılanda mən ölüm anının yaxınlaşdığını düşündüüm üçün özümdən xəbərsiz bu gənc qızı möhkəm qucaqladım, onun yanaqlarını, gicgahlarını və saçlarını qızığın öpüşlərə qərq elədim. Az sonra gəmidəki əyilmə dayandı və hamımız yerimizdə donduq.

Qızın atası çımxırdı:

– Ket!

Qollarımın arasındaki gənc qız «yes» deməklə məndən aralandı. Düzü, onunla ayrılmadansa, mən həmin an gəminin ortadan parçalanmasını və bu qızla birlikdə sularda qərq olmayı daha üstün tutardım. Yenidən ingilis kişisinin səsi eşidildi:

– Yırğalanma güclü idi, amma bu da keçib-getdi. Bütün balarım sağ və salamatdır.

Görünür, gözə dəyməyən böyük qızının öldüyünü zənn edən atası bayaq onu səsləyibmiş!

Ağır-ağır yerdən qalxdım və yaxınlıqda, dənizin qoynunda bir işarti gördüm. Haraylayanda qarşidan səsimə səs verdilər. Mehmanxana sahibi bizim burada, həm də darda olduğumuzu anladığından qayıqla axtarışı təşkil etmişdi.

Beləcə qurtulsaq da, mən bundan üzüntü duydum. Bizi batan gəmidən xilas edib, Sen-Martenə çatdırıldılar.

Əlini əlinə sürtən ingilis isə: «Ləziz şam yeməyi! Ləziz şam yeməyi!» – deməyində idi.

Bir süfrə arxasında yeməyə oturduq. Amma qanım qara idi: «Mari-Jozef»in həsrətində idim hələ də. Səhər həmin qızla uzunuzadı qucaqlaşış ayrıldıq və yazışacağımıza söz verdik. Onun ailəsi Biarrisə getdi. Onların ardınca düşməməkdən özümüz güclə saxladım.

Mən o qızı aşiq olmuşdum, onunla evlənməyə hazır idim. Əgər sonrakı bir həftəni ikilikdə qalsayıdıq, onunla, yəqin ki, evlənəcəkdim də. Bəzən bu kişi tayfası elə üzüyümşəq olur ki!

Sonrakı iki il ərzində ondan heç bir xəbər ala bilmədim. Daha sonra Nyu-Yorkdan mənə məktub yazdı və ərə getdiyini bildirdi.



O vaxtdan bəri hər Yeni il bayramında məktublaşırıq. Adətən, öz həyatı, övladları və bacıları barədə yazsa da, əri barədə həmişə susur. Görəsən, niyə? Hə-ə, bu «niyə»lər bitib-tükənən deyil... Mənimsə hekayətim «Mari-Jozef» barədə idi... Bəlkə də, o qız həyatda sevdiyim... sevə bildiyim yeganə qadın idi. Amma taleyin gedişini kim bilir ki? Hadisələr bizi öz arxasına alıb aparır, sonra isə... Amma sonra hər şey keçib-gedir. İndi o qız, yəqin ki, tamam yaşılanıb və onu çətinliklə tanıyaram... Amma batan gəmidəki o sütlü qız Tanrıının şah əsəriydi! İndi məktubunda yazır ki, saçları tamam bəyazlaşışb... İlahi, bu, necə də acı gerçəkdir! Halbuki onda elə sarişındı... Nə isə, mənim tanıdığını, sevdiyim gözəl indi yoxdur! Bu isə elə dözülməzacidir ki... heç bilməzsən!

«Qolua»nın 01.11.1886-ci il sayında çap olunub.

ƏLVİDA!

İki dost nahar yeməyini bitirdi. Kafenin pəncərəsindən görünən bulvara insanlar qaynaşındı. İliq yay axşamları Parisdə əsən isti küləyi yoldan ötənlər kimi, onlar da hiss elədilər: bu rüzgar insanı özünün də yerini dəqiq bilmədiyi uzaqlara, ay işığında bərq vuran çayların, işildaböcəklərin və bülbüllərin olduğu yerlərə səsləyir.

Dərindən köksünü ötürən Anri Simon dedi:

— Yaşlanıram, qocalıram... Kədərlənirəm. Bir vaxtlar bu cür gecələrdə qanın damarlarında necə qaynadığını duyardım. İndi isə təkcə qüssə ilə dolur içim! Bəli, ömür-gün sürətlə keçib-gedir!

Qırx beş yaşı olsa da, artıq şışmanlaşmış və dazlaşmışdı o. Ondan yaşca böyük, qayısbaldır və qıvrıq olan Pyer Karnye onu dəstəklədi:

— Hələ məni demirsən, dostum: nə vaxt yaşlandığımdan heç xəbər də tutmadım. Həmişə sağlam, şən, deyib-gülən və sair və ilaxır olmuşam. Hər gün güzgüyə baxsam da, zamanın öz işini necə gör-düyünü seza bilmədim, o isə bu işi ağır-ağır, həm də Allahın ver günü etdiyindən insanın öz üzündəki dəyişiklikləri ayırd etməsi xeyli çətin-ləşir. Əslində, cəmi iki-üç il ərzində aramsız davam edən bu dağıdıcı fəaliyyət gizli getdiyindən bizim bağımız çatlamır, çünki onu aşkar görmürük. Əgər insan altı aydan bir güzgüyə baxsaydı, hə, bax onda hər şeyi asanlıqla sezərdi və bu, onun üçün sarsıcı zərbə olardı!

Dostum, hələ qadınlara... o zavallı varlıqlara bilsən, necə acı-yıram! Onların bütün səadəti, gücü və həyat eşqi gözəlliklərində olduğu halda, bu nemətin ömrü vur-tut on ildir.

Hə, onu deyirdim axı: mən necə yaşlandığımın özüm də fərqi-nə varmadım. Hələlik özümü dəli-dolu bir cavan saysam da, artıq yaşam əllini haqlamışdı. Həmişə bəxtəvər və sakit ömür sürmüş, heç vaxt ciddi xəstəliyə yoluxmamışdım.



Qocalıq mənə öz üzünü çox bəsit və dəhşətli şəkildə göstərdi: düz altı ay mən əzgin adam kimi gəzib-dolaşsam da, sonradan... bununla hesablaşmalı oldum.

Bütün kişilər kimi mən də vaxtaşırı aşiq olmuşam. Amma həqiqi eşq insan ömründə bir dəfə yaşıanır. O xanıma mən müharibədən sonra, bundan on iki il önce Etretdə, dəniz kənarında rast gəldim. Səhərlər həmin çimərliyin misli-bərabəri olmur. Çox da iri olmayan və nal şəkilli həmin çimərliyi əhatəyə alan bəmbəyaz qayaların yaratdığı kəmərləri oralarda «tağlar» adlandırırlar. Qayalardan nisbətən iri olanı, sanki, nəhəng ayağını dənizin qoynuna uzadıb, digəri – yuvarlaq və alçaq olanı isə sanki, onun önündə bardaş qurub. Sahilin dənizə girən dar və çaydaşilarla örtülü hissəsində toplasən qızların, qadınların rəngarəng palтарları yüksək qayalarla haşıyələ-nən al-əlvən çiçəkliyi xatırladır. Sahili, rəngarəng çətirləri, göyüm-tül-zümrüdü dənizi işıqlandıran günəş şüaları sayəsində hər şey göz oxşayır, insanın gözünü-könlünü tilsimləyir. Dəniz kənarında oturub çimən xanımlara göz qoyursan. Flanel penüarlarıyla dənizə girən bu xanımlar üzərlərinə köpüklü dalgaların gəldiğini gördükdə penüarlarını şux hərəkətlə çıxarıır, gah iti addımlarla suya dalır, gah da onun soyuqluğu qarşısında duruxub cürətlərini toplayırlar. Bu sınaqdan hər kəs uğurla çıxmadığı üçün müşahidəçi kimi sən onların özəlliklərini hərtərəflı dəyərləndirə bilirsən. Əgər xanım əlüstü sahilə dönürsə, bu, onun üçün bağışlanmaz nöqsan sayılır, çünkü dəniz suyu – əzvay bədənləri gümrahlaşdırmaqdə əvəzsiz vasitədir.

Çimərkən gördiyüm o qadın ilk gündən məni valeh elədi, hey-rətləndirdi, çünkü dalgalara qarşı üzdü və sınaqdan uğurla çıxdı. Bəzən elə çöhrələrə rast gəlirsən ki, onların məlahəti sənin varlığını ilk andan əsir edir. Sənə elə gəlir ki, yaranandan həsrətində olduğun o qadını tapmışan. Mən də bu qadına bir baxmaqla, yəni ilk baxışdan aşiq oldum.

Onunla tanış olduq və mən indiyədək heç kimə bəsləmədiyim məhrəm hissələrlə bu qadına bağlandım. Könlümün yeganə təsəllisiydi o. Bir tək dilbərə könül vermək şirin olduğu qədər də üzü-cüdür. Bir tərəfdən acı işgəncəyə dönən bu hiss eyni vaxtda bitib-tükənməz həzz verir aşiqə. Onun baxışı, təbəssümü, boyununun arasında burulan və rüzgarda oynayan pərişan zülfələri, çöhrəsinin hər cizgisi, hər ötəri ifadəsi... ondakı hər şey məni sarsıdır, ağlımı başı-

dan alırdı. Ruhumu sarıb-sarmalayan, oxşayan bu gözəlin hər hərəkətindən və jestindən, hətta şəksi əşyalarından da sərməst olurdum mən. Adətən, üzünə saldığı incə tor masada olanda da, əlcəkləri kresloya atılonda da mənə sonsuz həzz bağışlayırdı. Onun geyindiyi şlyapalara və paltlarla başqa qadınlarda heç rast gəlməzdim.

Ərdə idi. Şənbə günləri ona baş çəkən əri bazar ertələri geri dönerdi. Bir də ki mən onu heç nəzərə almır, sevgilimi ona qısqanmirdim da. Bunun səbəbini heç özüm də bilmirdim. Maraqlı burasıdır ki, indiyədək mən heç kəsi onun qədər əhəmiyyətsiz sayma-mış, heç kiminlə belə diqqətsiz davranışmamışdım.

Bütün fikrim-zikrim sevgilimdəydi! İlahi, necə də gözəl, xoşxasiyyət və cavan idi! Deyərdin gəncliyin, şuxluğun və incəliyin timsalıdır! Qadının bu qədər gözəl, nərmənənazik, incə və hər dərdə dava varlıq olduğunu o vaxtadək belə aşkar hiss eləməmişdim, qəlbim belə heyranlıqla, zərif duyğularla dolmamışdı! Yanaqların biçimində, dodaqların əyimində, xırda bir qulağın yuvarlaqlığında və adətən, vecsiz əza sayılan burunda bu qədər gözəllik gizlənə biləcəyini heç ağlıma gətirməzdim!

Bu macəra düz üç ay davam elədi, sonra mən acı həsrətə qatlaşaraq İngiltərəyə yollandım. Amma bu ayrılıq ona bağlılığımı nə azaltdı, nə də yenə bildi. Daha öncə böyründəcə əsiri olduğum xanıma indi uzaqdandan-azağa köləlik edirdim. Illər isə keçirdi. Onu heç cür unuda bilmirdim. Gözlərimin önündən getməyən o şux surəti daim qəlbimin dərinliyində yaşayırırdı. Ona yenə də əvvəlki təki zərif duyğular bəsləyirdim, sadəcə, hissərim qismən durğunlaşmışdı və onunla bağlı xatirələr həyatimdakı ən gözəl və şirin xatirələr idi.

İnsanın həyatında on iki il nə ifadə edir, görəsən? Bir anda ötən bu illəri sezməyə də bilərsən! Bir-birinin ardınca bəzən ağır, bəzən sürətlə, gah ləng, gah da tələsik ötüşən bu illər ayrı-ayrılıqda adama uzun gəlsə belə, yel kimi keçib-gedir! Bir-birinin üstünə qalaqlanan bu illərin arxasında çox az iz qalır, əbədiyyətə qarışan bu illər bir də baxırsan ki, yoxdur, onda dönüb, keçdiyin yola nəzər salırsan – arxanda heç nə görmədikdə isə özünün necə belə tez yaşandığını da heç yerə yoza bilmirsən.

Düzünü desəm, mənə elə gəlir ki, Etretdə çımrılıkdə keçən o misilsiz yaydan bəri cəmi bir neçə ay keçib.



Ötən yaz mən təsadüfən Mezon-Lafitdəki tanışlarımgildə nahar yeməyinə dəvət aldım. Mindiyim qatar yola düşəndə vaqonumuza dörd qız uşağıyla bir şışman xanım daxil oldu. Loş, yırğalanan vücuduyla qırt toyuğa, tabaq kimi yuvarlaq üzüylə dolğun aya bənzəyən bu xanımın başındakı lentlərlə bəzənmiş şlyapaya mən ötəri nəzər salmaqla kifayətləndim.

İti yeridiyi üçün qadın təngnəfəs olmuşdu və heç cür özünə gələ bilmirdi. Övladları isə durmadan piçıldışırdılar. Mən qəzetimi açıb qiraətə girişdim. Anyeri geridə qoyanda həmin xanım mənə üz tutdu:

– Bağışlayın, siz cənab Karnye deyilsinizmi?

– Elədir, xanım.

Bu cavabı eşitcək, o, özündən razı halda qəhqəhə çəkdi; onun gülüşündə nəsə gizli kədər də duyulmaqdı.

– Məni tanımadınız?

Mən çəşqinliq keçirdim. Bu çöhrəni haradasa gördüyüümü xatırlamağa başlamışdım. Amma harada? Nə zaman?

Ona dedim:

– Həm hə... həm də yox... Çox yəqin ki, sizinlə rastlaşmışıq, amma kimliyinizi yadına sala bilmirəm.

Qadın yüngülvari pörtdü:

– Mən Jüli Lefevrəm.

Həyatım boyu belə sarsıcı zərbə almamışdım. Hətta bir anlığına elə bildim ki, indicə yerimdəcə gəbərəcəyəm! Gözlərimin önündəki pərdə ağır-agır endikcə mənə elə gəlirdi ki, qarşısında qorxunc və dəhşətverici mənzərə açılacaq.

Deməli, bu o imiş! Bu ağcamaya, adı bir qadın sevgilimmiş?! Onunla görüşmədiyimiz bu illər ərzində o, düz dörd qız anası olubmuş! Bu qız uşaqları da elə anaları kimi, məndə təəccüb hissi oyadırdılar. Onun etindən-qanından törəyen bu uşaqlar artıq böyümüşdülər və həyatda özlərinə yer tutmağa hazırlaşırdılar. Buna görə də bir vaxtlar gözoxşayan, nazlı, şüx və zərif varlıq olan ana nəzərə alınmırıldı. Sanki, onunla dünən ayrılmışdıq və bircə günün içində o, gör nə günə qalmışdı? Axi bu, necə mümkün olmuşdu?

Kəskin ağrıdan ürəyim sixıldı, yaratdığı varlıqları belə amansız və iyrənc məhvə məhkum edən ana təbiətə qarşı qəlbimdə bir nifrət, etiraz hissi getdikcə artmağa başladı.

Çaşqınlıqla bu qadını süzürdüm. Sonra onun əlindən tutdum və kövrəldiyim üçün gözlərim yaşardı: mən onun itirilən gözəlliyinə, o gözəlin itkisinə yas tuturdum – elə ona görə qarşımızdakı şişman qadında onu tanımadamışdım.

O da həyəcan içində dedi:

– Görünür, mən çox dəyişmişəm, eləmi? Neyləyim, hər şey keçicidir. Gördüyünüz kimi, mən də ana, sadəcə, örnək bir ana ola bilmışəm həyatda. Bütün qalan şeylərə isə «əlvida» deməklə son qoymuşam! Əvvəllər də düşünürdüm ki, bir gün rastlaşacaq olsaq, məni tanımazsınız! Elə siz də dəyişmisiniz! Əvvəlcə elə sandım ki, yanılmışam, çünkü saçınız tamam çallaşib. Halbuki aradan cəmi on iki il ötüb! On iki il! Büyük qızımın artıq on yaşı var.

Mən böyük qızə nəzər saldım. Hətta onda bir vaxtlar anasında olan cazibədarlıqdan hələlik tam formalaşmamış, dumanlı bir əlamət də tapdim. Həmin an ömür mənə üfüqə üz tutan sürət qatarını xatırlatdı.

Mezon-Lafitə çatdıq. Keçmiş sevgilimin əlini öpdüm. Könlünü almaqdan ötrü ona ən adı sözlərdən başqa bir şey tapıb deyə bilmədim. Möhkəm sarsıldığım üçün dilim söz tutmurdu.

Həmin axşam evdə yalqız oturarkən uzun-uzadı özümü güz-güdə gözdən keçirdim. Əvvəlki görkəmimi – qara bığımı, şəvə kimi saçlarımı, qırışsız üzümü xatırimdə canlandırdım. İndi mən tamam qocalmışdım. Əlvida, ey həyat!

*«Jil Blas»ın 18.03.1884-cü il sayında
Monfrinoyz imzasıyla çap olunub.*



SƏRGƏRDAN

Kann ilə Napul arasında uzanan dərədə, uca ağacların kölgəsindəki kurqan tipli qədim qəbrin yanında özünə sığınacaq tapan sərgərdanı mən bir neçə tanışımla birlikdə vaxtilə ziyarət eləmişdim.

Oradan geri döñerkən bu cür, yəni dünya malından əl üzən kəslərin vaxtilə xeyli çox, indi isə getdikcə azaldığından söhbət düşdü. Qədim əyyamlarda illərlə inzivaya çəkilən insanları bu yola nələrin, hansı niyyətlərin və ya faciələrin təhrik etdiyini bizlər də anlamaq istəyirdik.

Qəflətən yaxın dostlarımıdan biri dilləndi:

– Bir vaxtlar mən bu cür çöl-biyabanda yaşayan bir kişiylə bir qadın tanıyırdım. Qadın, çox yəqin ki, indi də sağdır. Təxminən, beş il öncə o, Korsika sahillərində kimsəsiz bir dağın zirvəsindəki xarabalıqla, həm də ən yaxın insan məskənlərindən on beş, iyirmi kilometr aralıda məskunlaşmışdı. Orada öz qulluqçusu ilə birgə yaşayan bu qadını bir dəfə ziyarət elədim. Davranışlarından onun əvvəller kübar xanım olduğu hiss olunurdu. Məni çox mehriban və səmimi qarşılısa da, onun həyat tarixçəsindən xəbərsizəm, çünki onda heç nə öyrənə bilmədim.

Kişinin acı taleyi barədə isə danışacaq sözüm var.

Dönüb arxanıza baxın: bax, orada, Napuldan geridə və Esterel dağlarının önündəki kimsəsiz, sərt enişli və meşəylə örtülü təpə görünür. Bu mahalda o təpəni «İlanlı dağ» adlandırırlar. Orada, antik və kiçik bir kilsənin xarabalıqları arasında on iki il əvvəl sərgərdan bir kişi yaşayırırdı.

Haqqında eşidən kimi ora yollanıb, onunla tanış olmaq qərənə geldim. Bu məqsədlə bir mart səhəri at belində Kanndan yola çıxdım. Napulda atımı oradakı karvansaraya verib, hündürlüyü yüz əlli, iki yüz metr olan, ətəyi ətirli kollarla örtülü o qəribə konusvari

təpəyə pay-piyada çıxmağa başladım. Orada bitən buxur kollarının ətri o dərəcədə güclü və sərtdir ki, adamın ağılını başından alır, hətta başağrısı verir. Təpəyə qalxan daşlı yollarda hər addımbaşı uzun suilanların çəmənlilikdə sürünərək əlüstü gözdən itdiyini görmək mümkündür. Elə buna görə də bu dağın «ilanlı dağ» adlandırıllığını əminliklə söyləmək olar. Bəzən elə günəşli günlər olur ki, yenicə doğulan bala ilanları tapdalamadan təpəyə qalxmaq adamdan böyük ehtiyat tələb edir. Onlar elə six qaynaşrlar ki, yera ayaq qoymağa qorxursan və adamın qəlbini anlaşılmaz bir təlaş hissi bürüyür: bu hissə suilanların zəhərli olmasından irəli gəlmir, sadəcə, ilanların mistik varlıq olmasından qaynaqlanır. Bu dağa çıxarkən bir neçə dəfə mən ətəyində buxur kolları bitən, köksündə ilanlar qaynaşan və təpəsində bir kilsə ucalan adı təpəyə deyil, qədim, müqəddəs və tilsimli zirvəyə çıxdığımı özümə aşılamışam.

Həmin kilsənin qalıqları indi də durur. Ən azından məni inandırımsızdır ki, bu kilsədir. Yerdə qalan məqamlar məni çox da maraqlandırmır, çünki bu, dağdan alacağım təəssürati korlaya bilərdi.

Deməli, belə: bir mart səhəri mən sözü gedən təpədən hər yanı seyr eləmək üçün yuxarı qalxırdım. Lap yüksək nöqtəyə qalxanda oradakı divar qalıqları arasında oturan bir adam gördüm. Yaşı uzaqbaşı qırıq beş olardı. Saçı tamamilə çallaşsa da, saqqalı hələlik şəvə kimiydi. O, dizlərinin üstündə yumaq şəklində yatan pişiyini sığallayırdı və deyəsən, məni heç saya salmirdi. Mən xarabazarlığın başına dolandım; divar qalıqlarının bir küncündə bu adam quru budaqlardan, samandan və otdan özünə sığınacaq düzəltmişdi. Oralara ötəri göz gəzdirəndən sonra təkrar onun yanına döndüm.

Buradan açılan mənzərə hədsiz gözəl idi! Sağ cinahda Esterel dağlarının şiş ucları görünürdü. Onların arxasında, ta İtaliyanın saysız-hesabsız körfəzlərlə dolu sahillərinə qədər göz işlədikcə mavi dəniz baş alıb gedirdi. Kannın tam qarşısında yastı və yamyaşıl Leren adaları gözə dəyirdi. Suda üzürmüş kimi görünən bu adalarдан nisbətən uzaqdakında dişli qüllələrə malik uca və qədim bir qala göylərə baş çəkirdi. Sahil boyunca ağappaq boyunbağı təki uzanan villalar və şəhərciklər yaşılışa qərq olmuşdu. Uzaqdan baxdıqda bunlar çəmənlilikə düzülmüş ağ yumurtaları xatırladırıdı. Üzərlərində yüksələn Alp dağlarının zirvələri isə yayın ortasında da düməq qarla örtülü olurdu.



Özümdən ixtiyarsız dilləndim:

– İlahi, gözəlli bir bax!

Sərgərdan adam başını qaldırıb:

– Haqlısınız, – deyəndən sonra mənə etiraz elədi. – Amma səhər-dən axşamacan təkcə bu mənzərəni seyr edəndə o da adamı usandırıb.

Aha, danışmağı unutmayan bu adam, deyəsən, axı söhbət el-məyə kimisə axtarırmış! Artıq o, mənim əlimdən heç cür qurtula bilməyəcəkdi.

Həmin gün onunla çox da baş-başa qalmadığım üçün daha çox onun mizantropiyanın¹ hansı növündən əziyyət çəkdiyini öyrənməyə çalışdım. Mənə elə gəldi ki, o, adamların əlindən cana yiğilib, hər şeydən doyub-usanıb, heç nə könlünü açmır, oxşamır, özünə və çevrəsindəkilərə qarşı açıqca nifret bəsləyir. Yarım saatlıq söhbətdən sonra biz ayrıldıq. Bir həftə sonra təkrar ora yollandım, o biri həftə yənə. Bu səfərlərdən sonra hər həftə ona baş çəkməyim bir adət halını aldı və ötən iki ay ərzində onunla əməlli-başlı dostlaşdıq.

May ayının sonlarında bir axşam mən əlverişli məqamın yetişdiyinə qərar verdim: özümlə yemək-içmək götürüb, İlənlə dağdakı o sərgərdan dostumun yanına yollandım.

Rayihə dolu bir axşam idi: bu havaya həm cənub bölgəsində yetişdirilən çiçəklərin qoxusu, həm də qadınların vücundlara və paltarlarına vurduqları ətirlər hopmuşdu. Belə axşamlarda portağal ağaclarının hər tərəfi bürüyüb xoş ətri hamida, hətta ahil qocalarda da qəlb çırıntılarını artırır, insanı sevməyə, sevilməyə səsləyir.

Sərgərdan dostum məni görünməmiş sevinc hissiylə qarşılıdı və mənimlə bir süfrəni paylaşmaqdan məmnunluq duydı.

Çoxdan bəri dilinə şərab dəyməyən bu adamı içməyə razı saldım. İçən kimi dili açıldı, keçmiş günlərindən söz saldı. Bəlli oldu ki, əvvəllər o, daim Parisdə yaşayıb, həm də hər cür sıxıntıdan uzaq bir ömür sürüb. Bu yerdə mən qəfil bir suali ona ünvanladım:

– Bəs necə oldu ki, sonradan buranı, bu dağ başını özünüzə məskən seçdiniz?

O, düşünüb-daşınmadan dedi:

– Bilirsiniz, sonralar həyatimdə insan üçün ağır sayılıacaq ciddi bir sarsıntı yaşadıdım. İndi onu sizdən gizlətməyimin elə bir mənası yoxdur. Bəlkə də, danışsam, buna görə sizin də ürəyinizdə mər-

¹ *Mizantropiya* – insana nifret

həmət hissləri oyanar. İndiyədək bu barədə heç vaxt heç kimə söz aćmamışam. Ona görə də başqalarının bu barədə nələr düşünüb, nələr deyəcəyini öyrənmək istəyirəm.

Mən Parisdə doğulub təhsil almışam, bütün ömrüm orada keçib. Ata-anamdan bir neçə min franklıq renta miras qalmışdı, tanışlıq sayəsində ortabab və sakit bir işə düzəlmüşdim. Yəni subay bir adam üçün kifayət qədər zəngin sayılacaq şəraitə malik idim. Əslində, mən gənclik dövrümüzdən sərbəst subaylıq həyatı sürmüşəm. Bunun nə demək olduğunu, yəqin ki, bilirsınız. Ailəsiz və əyləncə dolu bir həyat sürürdüm, heç vaxt evlənməyəcəyimi qət elədiyimdən üç ay biriyə, altı ay digəriylə yaşayırdım. Bəzən də tam bir ilimi məsuqəsiz başa vurur, cinsi ehtiyaclarımı asanlıqla ələ gələn, yəni bədənini pula satan qadınların hesabına ödəyirdim.

Bu cür adı və bəlkə də, bəsit həyat tərzi mənə sərf edirdi, çünki bütün bunlar dəyişimlərə hədsiz aludəliymə və kef-damaqla yaşamağıma uyğun idi. Günlərimi bulvarlarda, teatrlarda, kafelərdə, daim camaat arasında keçirirdim. Elə başqaları da öz həyatlarını belə, yəni axında batıb-çıxan mantar parçası kimi keçirirlər, onların da dünyaları sırf Parislə bağlıdır, başqa birisinə könül bağlamadıqlarından heç bir qayğı və dərd yaxalarını tanımir. Bir sözlə, mən kefin istəyən bir oğlan idim, nə gözə dəyən üstünlüklerim vardı, nə də böyük nöqsanlarım. Özümə qarşı da sən deyən düşkün deyildim. İyirmi ilə qırx yaş arasındaki illər beləcə, yəni ciddi hadisələrdən uzaq, haradasa ildirim sürətiylə ötüb-keçdi. Qaynar Paris həyatının dəli-dolu axarında keçən o yeknəsəq illər özlərindən sonra könlümdə heç bir parlaq xatirə və ya iz buraxmadı. O uzun və sən görünən, bayağılıq dolu illər boyunca elə hey yeyib-içirsən, boş-boş hırıldayırsan, dada və ya öpə biləcəyin hər şeyə dodaqlarını uzadırsan. Əslinə qalanda isə heç nəyə doğru can atmırsan, eləcə yerində sayırsan! Gənclik öz yerini qocalığa verir, sən isə başqalarının həyatda nail olduğu hər şeydən məhrumsan: nə bir dayağın var, nə bir həyanın, nə bir evlilik, qohumluq və ya ailə bağıñ var. Heç doğru-dürüst dostların da yoxdur!

Nə isə... özüm də hiss eləmədən mən qırx yaşıma doldum və bu əlamətdar hadisəni bahalı kafelərin birində gen-bol süfrə arxasında qeyd elədim. Bu dünyada yalqız idim və öz ad günümü bu cür yalqızlıq içində qeyd eləməyim mənə çox məzəli gəlirdi.



Yeməyi yeyəndən sonra fikrə daldım: buradan çıxıb hara gedim? Əvvəlcə teatra, sonra isə bir vaxtlar hüquq təhsili aldığım Latin məhəlləsinə baş çəkmək keçdi ürəyimdən. Bütün Parisi pay-piyada gəzməklə qarşıma çıxan pivəxanaların birinə girdim. Oralarda xidmətçilər, adətən, cavan qızlar olurdular.

Masama baxan ofisiant qız cavan, suyuşırın və güləyənin biriydi. Mənimlə gillətməsi barədə təklifimi həvəslə qəbul elədi, önümüzdəki yerdə oturub, çox şeylər vəd edən baxışlarını mənə zillədiyi vaxt, yəqin ki, o, qarşısındaki kişinin nə yuvanın quşu olduğunu heç ağlına da gətirmirdi və ya bunu düşünəcək vaxtı yox idi. Son dərəcə ağbəniz, sütül, hətta çox sütül bir sarışın idi bu qız. Dar korsajının altından görünən tarım və pənbə təni göz oxşayırı. Bu cür xanımlar üçün nəzərdə tutulan bir xeyli komplimenti işə salandan sonra düşündüm ki, əslində, bu qədər tərifə, həqiqətən də, layiq olan bu gözəlçəni özümlə aparsam və qırx yaşımi onunla bir yerdə qeyd eləsəm, heç də pis olmaz.

Onu yola gətirmək həm tez baş tutdu, həm də asan. Bildirdi ki, artıq iki həftədir... bir kimsə ilə oturub-durmur... ona görə də işdən sonra tanışlığımızı qeyd etmək üçün haradasa Mərkəzi bazarın həndəvərindəki kafelərin birində şam yeməyini mənimlə etməyə hazırlıdır.

Pivəxana müştərisini aldatmaq üçün qadının ağlına nələr gəlib-gəlməyəcəyini öyrənmək və aldadılacağımı nəzərə alduğım üçün bütün axşamı onun işlədiyi yerdə gözləməyə məcbur oldum.

Elə mən özüm də son bir-iki ayı yalqız idim və az sonra məşu-qəm olacaq bu gözəl xanımın içki masaları arasında necə şüxluqla dolaşdığına göz qoya-qoya düşünürdüm ki, bəlkə, elə onunla müəyyən bir müddətə münasibət qurdum. Onu da unutmayın ki, bu danışdığını əhvalat parisli biri üçün alışılmış, adı bir şey sayılır.

Açıq-saçıqlığımı mənə bağışlarsınız, hər halda. Şairanə məhəbbəti dadan hər kəsi qarşısındaki varlığın keyfiyyətləri maraqlandırırdıqından o, qadını, bir növ, qəssab dükanında kabablıq ət seçən müştəri kimi gözdən keçirir.

Nə isə... birlikdə onun evinə yollandıq, çünkü öz yatağım məndən ötrü müqəddəs bir yer idi. Hər hansı kasib və işleyən qadın kimi bu xanım da adı bir binanın altıncı mərtəbəsində ucuz, amma təmiz bir otaq kirayələmişdi özünə. Orada mən kefiniz istəyən iki saat keçirdim. Qadın son dərəcə xoş və şux birisi çıxdı.

Getmək istəyəndə yataqdan durub məni yola salmadı. Mən də bir daha görüşcəyimizi bildirməklə buxarıya yanaşın, bu cür intim əlaqələr üçün bəxşisi ora qoymaq istədim. Özümdən xəbərsiz baxışlarım orada şüşə qapaqlı saata, çiçəklərlə dolu bir cüt vazaya və iki şəklə sataşdı. Şəklin biri şüşə üzərinə köçürünlən və «dagerrotip» adlanan çox köhnə üslubda hazırlanmışdı. Bir anlığa ona sarı əyilməklə mən çəşqinqılıdan yerimdə qurudum: bu, mənim həyatımda çəkdirdiyim ilk fotosəkil idi və hələ Latın məhəlləsində yaşıdagım tələbəlik illərimdə çəkilmişdi.

Şəkli əlimə alıb diqqətlə baxmağa başladım. Yox, mən zər-rəcə yanılmamışdım... Az qaldım dəli kimi qəhqəhə çəkim, çünki hər şey son dərəcə çasdırıcı və məzəli gəlmışdı mənə. Qadından xəbər aldım:

– Bu cənab kimdir belə?

Qadın belə cavab verdi:

– Mənim atamdır. Amma onun üzünü heç vaxt görməmişəm. Şəkli mənə verən anam, bəlkə, bir vaxt işimə yarayar deyə onu qorumağı tapşırılmışdı.

Bir anlığa susan qadın gülərək:

– Amma bunun nə işimə yarayacağını hələlik anlamırıam. Çətin ki atam məni itirib-axtara, – dedi.

Ürəyimin döyüntüləri dördnala çapan, yüyənlərini gəmirən kəhər atın tappıltlarını xatırladırdı. Nə etdiyimi özüm də anlamadan buxarının üstünə qoyduğum şəklin üzərini cibimdən çıxardığım iki ədəd yüzfrankılıqla ortadum. Otağı dəli kimi tərk edəndə isə uca səslə:

– Tezliklə görüşmək ümidiylə, əzizim! Tezliklə! – dedim.

O isə əvəzində: «Çəşənbə axşaminacan», – cavabını verdi.

Sonra mən qaranlıq pilləkənlə əlhavasına enməli oldum. Bina-dan çıxanda yağış çişələdiyini gördüğüm üçün qarşıma çıxan ilk döngəyə buruldum.

Hara getdiyimi heç özüm də bilmirdim, çəşqindim, sarsılmışdım, yaddaşımı ələk-vələk etməklə girinc idim. Heç belə də şey olar yəni? Hə-a, xatırladım: bir dəfə gəzdiyim qızlardan biri ayrılandan, təxminən, bir ay sonra uşaqa qaldığını məktubla mənə bildirmişdi. Həmin məktubu onda ya cırmış, ya yandırmış, həmin qızı isə həmişəlik yaddaşımından silmişdim. Yox, gərək mən o buxarının üstündəki qadın portretinə də diqqətlə baxaydım. Amma baxsam belə,



onu tanıyardımmı ki? Hər halda, rəsmidəki qadın indi yaşlı bir qarı olacaqdı.

Dəniz kənarına gəlib yetişdim. Bir skamyada əyləşdim. Yağış kəsmək bilmirdi. Hərdən çətirli adamlar ötürdü yanından. Həyat özünün ən alçaq və iyrənc tərəflərini mənə açmışdı: kədərlə, xəca-lətlə, istəyərəkdən və ya istəmədən işlənən əclaflıqlarla doluydu o.

Mənim qızım! Doğrudanmı, mən doğma qızımla eyni yatağa girmişdim?.. İndi nəhəngdi, qaranlıqdi, kirliydi, dərdliydi, bədbindi gözüm də Paris!.. Onun arxadan cəftələnən qapılarının arxasında hansı iyrənc əməllər işlənmirdi, görəsən?! Hər cür pozğunluq, qan qohumları arasında intim əlaqələr, azyaşlıların zorlanması... Körpülərin altında min bir hoqqadan çıxanlar barədə şayiələri xatırladım bu ara... Bəs mənə nə oldu ki, özümdən xəbərsiz və heç istəmədən o yaramazlardan daha betər vəziyyətə düşdüm axı?! Necə oldu ki, doğma qızımla əlaqəyə girdim?!

Az qalırdım özümü çaya atım. Ağlım yerindən oynamışdı! Sübh açılana kimi küçələri dolaşdım, sonra evə gəlib, dərin-dərin fikirlərə daldım.

Bunun ardınca doğru hesab etdiyim işə girişdim: hansısa bir dostumun adından notariusa müraciət elədim, anasının bu qızı təxmin olunan atasının portretini hansı şəraitdə verdiyini öyrənməyi ona tapşırdım.

Notarius dediklərimi yerli-yerində icra elədi. Sən demə, ölüm ayağında ikən qadın bir keşisin şahidliyi ilə qızına atasının kim olduğunu etiraf edibmiş.

İş bu yerə çatanda mən, guya, həmin o naməlum dostuma (əslində, özümə!) məxsus varidatın yarısını, təxminən, yüz qırq min frankı, sadəcə, renta haqqından yararlanmaq şərtiyə qızımın adına keçirtdim. Sonra işə iş yerimdən istəfa verdim. Ona görə də indi bax buradayam. Sahil boyunca veyllənərək gəlib bu təpəyə çıxdım və hansısa müddətə buranı özümə məskən seçdim.

– Deyin, şəxsən siz mən və əməllərim barədə nələr düşünürsünüz?

Mən əlimi ona sarı uzadıb dedim:

– Siz lazımlı olanı etmişiniz. Bəlkə də, bir başqası acı taleyin ona vurduğu bu qorxunc zərbəni çox da ciddi saymazdı.

Sərgərdan dilləndi:

– Bunun fərqindəyəm. Amma yaxşı ki, o ara ağılm azmadı. Görünür, qəlbimdə hələ də həssas tellər yerli-dibli məhv olmayıbmış. Ona görə də o vaxtdan bəri mən iman sahibləri cəhənnəmdən qorxduqları təki Parisdən qorxuram. Onda tamamilə sarsılmışdım, kütləşmişdim, elə bil ki, küçəylə gedərkən qəflətən bir kirəmit təpəmə düşmüş və məni keyləşdirmişdi. Son vaxtlar vəziyyətim nisbətən yaxşılaşmağa üz qoyub.

Mən ondan ayrılanın bir müddət sonra da eşitdiyim hekayətin təsirindən çıxa bilmədim.

O gündən sonra biz cəmi iki dəfə görüşmüşük, çünkü mən may ayından sonra cənub səmtə getməməyə çalışıram.

O birisi il təkrar İlanlı dağ'a yollansam da, o sərgərdən tanışımı nə gördüm, nə də sorağını ala bildim.

Bu da oldu mənim o çöl-biyabandakı tanışım barədə hekayətim.

«Jil Blas»ın 26.01.1886-ci il sayında çap olunub.



QOL

Sen-Kluda baş vermiş sirli cinayət barədə öz fərziyyələrini açıqlayan müstəntiq cənab Bermüteni hamı əhatəyə almışdı. Son bir ayda bu əsrarəngiz cinayət bütün Parisi təlaşa salmışdı, çünki heç kim heç nəyi və heç hara yoza bilmirdi.

Buxarıya söykənərək, fikirlərini ayaq üstə, həm də ayrı-ayrı dəlillərlə ortaya qoyan cənab Bermüte həmsöhbətlərinin versiya-larını dəyərləndirsə də, hələlik bunlardan hər hansı nəticə çıxartmağa tələsmirdi. Bir neçə qadın yerindən qalxıb irəli gəldi. Onlar baxışlarını məhkəmə məmərunun dəlillərə söykənən tutarlı sözlər söyləyən dodaqlarından ayırmırdılar. Dərin maraq hissi, adətən, qadınların varlığına aclarq duyğusu qədər hakim kəsilə bilir. Ona görə də bu xanımlar dəhşətli məqamları öyrənməkdən ötrü həm dərin təşviş, həm də sonsuz maraq hiss edirdilər.

Araya bir dəqiqəlik sükut çökdükdə həmin qadınların biri və ən çox rəngi avaziyani dilləndi:

– Bu dəhşətdir. Bunda fövqəltəbii nəsə var. Ona görə də bu sırın üstünü heç kim və heç vaxt aça bilməyəcək.

Müstəntiq ona sarı döndü:

– Haqlısınız, xanım, çox yəqin ki, bu sirri açmaq heç kəsə nəsib olmayıacaq. Amma işlətdiyiniz o «qeyri-təbii» sözünün baş verənlərə heç bir dəxli yoxdur. Çünkü biz yetərincə dəqiq düşünülmüş, böyük məharətlə icra olunmuş və üstü kifayət qədər qalın sərr təbəqəsi ilə örtülmüş cinayətlə üz-üzəyik. Elə ona görə də bu cinayətin səbəblərini açmaqda acizik. Amma əvvəllər də bir dəfə mən oxşar bir işi araşdırmışam və o zaman da həmin hadisədə, həqiqətən, fantastik bir qüvvənin əli olduğu düşünüldü. Həmin cinayətə hər hansı aydınlıq gətirmək imkanımız olmadıqından biz onun araşdırmasına xitam vermişdik.

Qadınlar eyni vaxtda və bir anda dilləndikləri üçün, az qala, xorla xahiş elədirələr:

– O əhvalatı bizə danışın da.

Önəmlı bir sirdən xəbərdar biri kimi müstəntiq cənab Bermüte gülümsünərək bunları nağıl elədi:

– Amma inanın ki, şəxsən mən bu əhvalatda hansısa fövqəltəbii qüvvənin iştirakını bir an da ağlıma gətirməmişəm. Çünkü həmişə ancaq və ancaq real yozumlara inanıram. Ona görə də əgər biz «fövqəltəbii» sözünün nəzərdə tutulduğu mənada «anlaşılmaz» kəlməsini işlətsək, siz hər şeyi asanlıqla anlayarsınız. Ən azından haqqında söz açmaq istədiyim əhvalatda məni ən çox həyəcanlandıran ikincidərəcəli məqamlar və ya cinayətə hazırlıq mərhələsi idi.

Hər şey aşağıdakı kimi baş vermişdi.

O vaxtlar mən yüksək dağların ətəyində, gözəl mənzərəyə malik, qarla örtülü Ayaçço şəhərciyi məhkəməsində müstəntiq vəzifəsində çalışırdım. Orada araşdırduğum cinayətlər əsasən qan davaları ilə bağlı olurdu. Hərdən maraqlı, son dərəcə dramatik, amansız və qeyrət-namus cinayətləri ilə rastlaşırdım. Bəzən elə işlərlə qarşılaşırdım ki, onlar zaman-zaman səngisə də, heç vaxt sönmür, sonsuz hiyləgərliklə və cürətlə, su yerinə axan qanla, yüz il sürən kinlə özünü bürüzə verirdi. Orada keçirdiyim o iki il ərzində mən korsikalıların elə hey qanın qanla yuyulması barədə özlərinə aşılıdıqları və hər hansı təhqirin acığını təkcə ona yol verəndən deyil, həm də onun bütün nəslindən, doğmalarından çıxməq adəti barədə eşidirdim. Qocalara, uşaqlara, hətta uzaq qohumlara belə acımayan bu ənənə ilə bağlı o qədər faktlar eşitmişdim ki, onlardan baş-beynim şışmışdı.

Günlərin bir günü mən bir ingilisin bir neçə illiyinə körfəzin daxili hissələrində yerləşən kiçik villanı kirayələdiyini və hələ Marseldə ikən tapıldığı fransız nökəriylə orada məskunlaşdığını öyrəndim.

Aradan bir müddət ötəndən sonra bu ingilis yerli əhalinin diqqətini özünə cəlb elədi, çünkü o, evdən, sadəcə, ova və ya balıq ovuna gedəndən-gedənə bayır çıxmış.

Heç kəslə kəlmə kəsməyən, şəhərdə hələm-hələm gözə dəyməyən bu qəribə adam hər səhər bir-iki saatını karabindən sərrast atəş açmaq məharətini artırmağa sərf edirmiş.



Onun barəsində xeyli şayıə yayılmışdı. Bəziləri deyirdi ki, bu adam siyasi baxışları üzündən doğma vətənini tərk etməyə məcbur olmuş yüksəkvəzifəli şəxsdir. Digərləri isə qorxunc cinayət işlədiyi üçün onun buralarda gizləndiyini güman edirdilər. Hətta həmin cinayətin tükürpərdici təfərruatlarından söz edənlər də tapılırdı. Məhkəmə müstəntiqi kimi mən vəzifəmə uyğun, özünü ser Con Rouell kimi təqdim edən bu cənab barədə bilgi toplamağa çalışsam da, bundan heç nə çıxmadı.

Bu adamı ciddi müşahidə altında saxlamaq qərarına gəlsəm də, nədənsə, onun hər hansı şübhəli davranışlarına heç rast gəlmədim.

Amma hər şeyə rəğmən, ingilis cənab barədə şayıələr səngimək bilmir, əksinə, artırdı. Şəxsi tanışlıq qurmaqdən ötrü mən vaxtaşırı onun villasının ətrafında ov etmək qərarına gəldim.

Əlverişli giriəvəni xeyli gözləməli oldum. Bir dəfə bu cənabın dayandığı yerin lap yaxınlığındaki bildiricini vurub yerə saldım və itim şikarı mənə getirən kimi, onu götürüb ser Con Rouellə uzatdım, üzrəxahlıq etməklə vurdugum quşu məndən qəbul etməsini dilədim.

Son dərəcə uca boyu və enli kürəyi olan bu adamın kürən saç-saqqlı onu, bir növ, üzüyola və sivil Herkulesə bənzətməkdəydi. Davranışlarında britaniyalılara məxsus özündənrazılıqdan da heç bir əsər-əlamət hiss olunmurdı. Göstərdiyim alicənablığa görə o, mənə fransızca, amma aşkar ingilis şivəsiylə uzun-uzadı təşəkkür elədi. Sonrakı bir ay ərzində onunla beş-altı dəfə kəlmə kəsmək imkanım yarandı.

Bir axşam villasının yanından keçəndə onun bir stulda üzü söykənəcəyə sarı oturub qəlyan tüstületdiyini gördüm. Onu saygı dolu təzimlə salamladığım üçün ingilis məni bir parç pivə içməyə dəvət elədi. Mən də həmin dəqiqə buna razı oldum.

Məni ingilissayağı ədəb-ərkanla qarşılayan ev sahibi Fransanı və Korsikanı ağızdolusu öyəndən sonra bildirdi ki, ölkəmiz və bizim sahillərə valeh olub.

Həmin vaxt mən son dərəcə ehtiyatla və aşkar maraqla ona həyatı, həyatdakı məqsədləri barədə suallar ünvanladım. Bu sualları tam səmimiyyətlə cavablayan həmsöhbətim Afrikaya, Hindistana və Amerikaya səfərlərindən mənə söz açdı. Sonra gülərək bunu əlavə elədi:

– Həyatda başıma çox macəralar gəlib. *Oh, yes!*

Sonra mən söhbəti ov mövzusuna gətirəndə ingilis begemot, pələng, fil, hətta qorilla ovlamağın təfərrüatlarından mənə xeyli maraqlı şeylər anlatdı. Təəccübümü gizlətmədən:

– Amma bunlar çox təhlükəli heyvanlardır! – dedim.

O gülümsündü:

– Yox, canım! Ən dəhşətli varlıq – insandır.

Bunu deyəndən sonra bu yekəpər ingilis özündənrazi halda hırıldadı:

– Mən insan ovunda da olmuşam.

Öz tüfənginin xüsusiyyətlərindən söz salandan sonra o ən müx-təlif tüfənglərdən ibarət kolleksiyası ilə tanışlıq üçün məni evə dəvət elədi.

Onun qonaq otağının divarları üzəri qızılı sapla işlənmiş qara ipəklə üzlənmişdi. Qara parça fonundakı iri, sapsarı güllər adamın gözlərini qamaşdırırdı.

Ev sahibi dedi:

– Bu, yapon parçasıdır.

Bu ara divardakı ən iri pannonun ortasındaki qəribə əşya diqqətimi özünə çəkdi. Dördkünc qırmızı məxmərin üzərində tünd rəngli bir şey qaralmaqdı. Yaxınlaşış baxdim: bu, qol idi, bir insan qoluydu. Yəni bir skeletin ətdən təmizlənmiş, ağaran əli yox, məhz quruduğu üçün əti qaralan, dırnaqları saralan, kəsikdən əzələləri seziklən, üzərində laxtalanan qan ləkələri qatlaşlığı üçün çamır rənginə çalan bir qol idi. Həm də ki, onun said sümüyü, sanki, balta ilə endirilən tek zərbə ilə texminən, ortadan qırılmışdı.

Biləyin ətrafına sarılan ağır dəmir zəncir, sanki, bu kirli qola pərcimlənmişdi, bitmişdi. Üstəlik, zəncirin asıldığı halqa elə möhkəm görünürdü ki, tam arxayılqla ondan fil də asmaq olardı.

İngilisdən soruştum:

– Bu nədir belə?

– Bunun sahibi – mənim ən qatı düşmənim olub. Amerikadan gəlməşdi. Qılıncla kəsilən bu qolun dəriSİ sıvri daşla soyulandan sonra düz bir həftə günəş şüaları altında qurudulub. O-o! Məndən ötrü bu qol çox dəyərlidir.

Hər halda, azman bir insana məxsus olmuş bu qola, bu insan əzasına toxundum. Onun kifayət qədər uzun barmaqları nəhəng vətərlərdən asılmışdı və üzərlərində hələ də dəri parçaları gözə



dəyirdi. Bu dərisi soyulmuş qola baxmaq adamdan ürək isteyirdi və aydın məsələdir ki, vaxtilə bunun arxasında vəhşi bir intiqam olayı dayanmışdı.

Dedim:

– Yəqin ki, bunun sahibi çox güclü adam imiş.

İngilis tam ciddiyətlə dilləndi:

– O-o! Yes. Amma mən ondan daha güclü çıxdığım üçün onu bu zəncirlə bu divara məngirləmişəm.

Onun zarafat etdiyini düşünüb dedim:

– Amma bundan belə zəncirə ehtiyac qalmır, çünki bu əl daha heç hara qaçan deyil.

Ser Con Rouell ciddi şəkildə:

– Bu qol həmisi qaćmağa fürsət axtarır. Odur ki zəncirlənməyi vacibdir, – dedi.

Qarışmdakı cənabı diqqətlə süzərek öz-özümdən soruşdum: «Yəni bu adam, doğrudan, dəlidir, yoxsa mənimlə məzələnir?!» Amma ingilisin sıfəti hələ də son dərəcə sakit və nəcib təsir bağışladıñından söhbəti dəyişdim və onun tüfənglərini tərifləməyə başladım.

Evlə tanışlıq əsnasında masada və etajerdə istənilən an atəş açmaq üçün hazır duran üç ayrı tapançanı görəndə anladım ki, bu adam özünə qəsd olunacağını gözlədiyindən daim qorxu altında yaşıyır.

Sonralar bir neçə dəfə ona baş çəkdim və daha buna bir ehtiyac duymadım. Yerli əhalinin də ona olan marağın öləzidi və hamı bu ingilisə adı sakın kimi baxmağa başladı.

Aradan bir il ötdü. Bir noyabr səhəri ingilisin nökəri gəlib mənə xəbər verdi ki, bu gecə ser Con Rouell qətlə yetirilib. Yarım saat sonra mən polis komissarının və jandarm kapitanının müşayiəti ilə ingilisin evinə baş çəkdim. Çəşqinqılıq içində olan nökər qapının kendarında oturub zülüm-zülüm ağlayırdı. Əvvəl-əvvəl nökərdən şübhələnsəm də, sonradan onun günahsızlığı sübuta yetirildi.

Cinayətkar isə tapılmadı ki, tapılmadı. Ser Conun qonaq otağına girəndə mən otağın düz ortasında kürəyi üstə uzanmış meyit gördüm. Onun əynindəki jilet cirilmiş, bir qolu isə qoparılmışdı. Bütün detallar burada amansız çarşışma getdiyinə dəlalet edirdi.

İngilisi boğmuşdular! Onun qaralıb işsən və qorxunc hala düşən sıfətində sonsuz dəhşət ifadəsi donmuşdu. Qicanmış dişlə-

rinin arasında nəsə vardı. İtiulu metal alətlə vurulan beş yünğül yaradan boyun-boğazı al-qana bələnmişdi.

Bir qədər sonra həkim də gəldi. Meyit üzərindəki əl izlərini araşdırından sonra o, qəribə bir fikir söylədi:

– Çox yəqin ki, onu boğan bir skelet imiş.

Kürəyimdə soyuq bir gizilti dolaşdı və mən istər-istəməz o dərisi soyulmuş vahiməli qolun, adətən, asıldığını divara baxdım. Qol orada yox idi, onu məngirleyən zəncir isə qırılmışdı.

Meyitə sarı əyildikdə mən onun qicanmış dişlərinin arasında o yoxa çıxan ələ məxsus bir barmağın ikinci büküsdən qoparılmış, bəlkə də, gəmirilərək üzülmüş yarısını gördüm.

İstintaqa başlasaq da, bundan heç bir nəticə çıxmadı. Qapıya, pəncərəyə, masaya, şkafa xətər toxunmamışdı. Evi qoruyan bir cüt it hadisədən duyuq düşməmişdi.

Nökərin ifadəleri isə aşağıdakılardan ibarət idi.

Son bir ay onun sahibi həyəcanlı görünürmüştə. Aldığı çoxsaylı məktubları oxuyub yandırılmış. Vaxtaşını qamçısını götürüb xüsusi amansızlıqla, həttə dəlicəsinə o, divardan asılan və cinayətdən dərhal sonra ortadan qeyb olan qurumış əli döyürmüş. Gecələr gec yatan bu adam qapı-pəncərəni möhkəm bağlayırmış. Silahlarını həmişə hazır saxlayan bu cənab gecənin bir aləmi uca səslə danışar, sanki, kiminləsə höcətləşərmiş.

Nəyə görəsə məhz cinayətin törəndiyi gecə onun yataq otağına səssizlik hakim imiş və səhərisi gün pəncərəni açan nökər, ser Conun ölmüş olduğunu görüb. Bu cinayəti kimin etməsiylə bağlı isə nökər heç kəsdən şübhələnmirdi.

Məhkəmə və polis məmurlarına mən mərhumla bağlı bildiklərimi anlatdım. Adanın ərazisində ciddi axtarış işləri aparılsa da, heç bir nəticə əldə olunmadı.

Amma bu cinayətdən üç ay sonra bir gecə mən dəhşətli yuxu gördüm. Həmin o qorxu saçan qol, eynilə bir əqrəb və ya qara hörümçək kimi, mənim evimin pərdələrində, divarlarında dolaşındı. Üç dəfə yuxudan oyanıb, təkrar yuxulasam da, hər dəfə o iyrənc qolun əl barmaqlarını tərpətməklə mənim otağında ora-bura qaçıdığını gördüm.

Həmin gecənin səhəri həmin qol ser Con Rouellin məzarının üstündə tapıldığı üçün onu gətirib mənə təhvil verdilər. Hər hansı



qohum-əqrəbası tapılmadığından ingilis Ayaççodakı məzarlıqda torpağa tapşırıldı. Tapılan əlin şəhadət barmağı yox idi.

Bax belə, xanımlar, bu da sizin üçün əhvalat. Başqa heç nə deyə bilmərəm.

Hekayətdən sarsılan qadınların rəngi ağarmışdı, əl-ayaqları titrəyirdi. Onlardan biri uca səslə dedi:

– Amma bu danışdıqlarınız olayın çözümü və ya izahı deyil ki! Əger orada, o vaxt nə baş verdiyini bizə açıb söyləməsəniz, bu gecə görmümüzə yuxu getməyəcək.

Gülümşünən məmür ciddi halda dedi:

– Xanımlar, bunu etsəm, əksinə, mən sizin yuxunuza haram qatmış olaram. Şəxsən mən düşünürəm ki, həmin o qolun əsl sahibi ölməyibmiş və gəlib qalan əliylə digər əlini dardan qurtarıb. Amma bunu necə etdiyi barədə mən heç nə bilmirəm. Bu da, bir növ, vendettadir.

Qadınlardan biri mızıldandı:

– Yox, bu mümkün deyil. Bunda başqa nə isə varmış.

Məhkəmə məmuru gülümşəyərək söhbəti yekunlaşdırıldı:

– Mən axı əvvəldə də dedim ki, açıqlamalarım sizi qane etməyəcək.

«Qolua»nın 23.12.1883-cü il sayında çap olunub.

ROZALİ PRÜDAN

Həqiqətən də, bu işdə necə gizli bir sərr vardısa, onu nə məhkəmə iclasçıları, nə məhkəmə sədri, nə də prokuror anlaya bilmışdı.

Cavan qız Prüdan (Rozali) Mant şəhərində yaşayan Varambo ailəsinin qulluqçusuydu və hamilə olduğunu öz sahiblərindən gizlətməklə bir gecə evin mansarda qatında doğduğu körpəni qətlə yetirmiş və bağçada torpağı gömmüşdü.

Qulluqçuluq edən qadınlar arasında bu cür uşaq qatillərinə tez-tez rast gəlinsə də, bu işdəki bir məqamı heç cür yozmaq mümkün deyildi. Müttəhim Prüdanın otağında aparılan axtarış zamanı doğulacaq körpəsi üçün Rozalinin öz əlləriylə hazırladığı çəğə əşyalarına rast gəlinmişdi. Son üç ay ərzində qadın bunları gecələr uzunu şam işığında özü biçib-tikmiş, hazırlamışdı. Maaşının bir hissəsini şamlara xərclədiyini isə dükançı da təsdiqləmişdi. Hamilə olduğunu etiraf etdiyi mamaça ona dəyərli məsləhətlər vermiş, doğuşun qəflətən, yəni yaxınlıqda yardım isteyəcək kimse olmadan başlayacağı zaman nə edib-etməyacəyini gənc qadına başa salmışdı. Üstəlik, Varambo ailəsi əxlaq məsələlərinə çox ciddi yanaşdırğından mamaça, Prüdanın işdən qovulacağı təqdirdə işsiz qalmaması üçün ona Puassisidə bir iş yeri də tapmışdı.

Əyalətdə mülk sahibi olan ev sahiblərinin hər ikisi – ərlə arvad məhkəmədə iştirak edirdi: ailələrinə ləkə yaxan bu fahişənin davranışından onlar necə qəzəblənmişdilərsə, müttəhimin başının ləngimədən, hətta məhkəməsiz bədənindən ayrılmasını tələb edirdilər, səsləndirdikləri qəzəb dolu ifadələr də sərf ittiham xarakteri daşıyırıldı.

Ücaböylü, yaraşıqlı, əslən Aşağı Normandiyadan olan müttəhimin dünyagörüşü hələlik tam formalaşmadığından o elə hey ağlayır və bütün ittihamları sükutla qarşılıyırıldı.



Seyrçılərə elə gəlirdi ki, bu amansız addımı atanda gənc qadın çarəsizmiş, gözlərini qan tutubmuş, çünkü yapılan əşyalar onun körpəsini saxlamaq və böyütmək arzusundan xəbər verirdi.

Müttəhimin dilini açmaqdan ötrü məhkəmə sədri daha bir cəhd göstərdi, ondan etiraf sözləri eşitmək üçün qadını inandırdı ki, zala toplaşan bu kişilər onun qətlinə fərman vermək üçün heç də uyğun məqam axtarmırlar, əksinə, ona rəhm etməyə də hazırlırlar.

Bu sözlər qadını ürəkləndirdi.

Hakim xəbər aldı:

– Ən əvvəl bizlərə uşağın atasının kim olduğunu söyləyin.

İndiyədək bu sual qarşısında qadın qətiyyətlə susurdu.

Bayaqdan bəri öz qulluqçularını böhtan və ittihad hədəfinə çevirən ev sahiblərini süzən qadın qəflətən dilə gəldi:

– Cənab Varambonun qohumu – cənab Jozef.

Cavabdan diksinən ər-arvad bir ağızdan bağırdı:

– Yalan deyir! Bu, ola bilməz. Necə də iyrənc iftiradır!

Onları sakitləşdirəndən sonra hakim üzünü müttəhimə tutdu:

– Rica edirəm, davam edin və bunun necə baş verdiyini bizə anladın.

Onsuz da, kimsəsiz olan və üstəlik, ürəyi də qırıldığı üçün bir az da içİNƏ qapılan zavallı qadın bunun ardınca ürəyində yiğilib qalan ağrını-acını ətrafına yiğilan, bayaqdan onu qaşqabaqla və düşmən kimi süzən bu yad adamlara, bu rəhmsiz görünən məhkəmə heyətinə açmalı oldu:

– Bəli, o, ötənilki məzuniyyətini buralarda keçirən cənab Jozef Varambodur.

– Bu cənab Jozef Varambo nə işin sahibidir elə?

– Zati-aliləri, o, unter zabitdir, topçudur. Ötən il yayın iki ayını çalışdığım evdə qonaq qaldı. Gözaltı mənə dıqqət yetirməyinə əvvəl-əvvəl bir elə məhel qoymadım. Sonradan məni yerli-yersiz tərifləməyə, bütün günü böyür-başıma keçməyə başladı, nəvazişlərini əsir-gəmədi. Zati-aliləri, mən də bütün bunlara aldandım. Elə hey deyirdi ki, mən gözeləm, mənimlə vaxt keçirməkdən xoşlanır... guya, onun zövqüncəyəm... O da mənim xoşuma gəlirdi... Əlimdən nə gələrdi axı? Mən axı... bu dünyada yapyalqız... tamamilə kimsəsiz biriydim... hər kəs kimi mən də bu sözlərdən muma döndüm. Cənab hakim, mənim dünyada heç kəsim yoxdur... dərdini deyəcək, dərdləşəcək

heç kimsəm... Nə atam, nə anam, nə qardaşım, nə də bacım var! Heç kimsəm yoxdur! Mənə qulaq yoldaşı olanda Jozefi özümə qardaş bilirdim, düzü. Sonralar o, arxayı söhbətləşə bilmək üçün məni bir axşamüstü çayın sahilinə dəvət elədi. Mən də getdim... Amma nə biləydim... axı haradan biləydim ki, bu, nə ilə bitəcək? O, məni qucaqladı... Mən bunu istəmirdim... yox, bunu ummurdu da... İmtina da edə bilmədim... yox... hədsiz məhrəmləşdiyimiz üçün içimdən ağlamaq gəldi... Ay işığında... Yox, mən bunu istəmirdim... Yox, and içməyə də hazırlam ki... bunu istəmirdim... Amma o... istədiyi hər oyunu başıma açdı... Burada qaldığı sonrakı üç həftə ərzində bütün bunlar dönə-dönə təkrarlandı. Mən ondan ötrü ta dünyanın o başına gedərdim... O isə... məni qoyub qaçıdı... O vaxt boylu olduğumu bilmirdim... Aradan bir ay keçəndə anladım bunu...

Qadın elə acı-acı hönkürdü ki, sakitləşməsini gözləmək lazımdı. Sonra isə tövbə dinleyən keşiş kimi, hakim təkrar qadına üz tutdu:

– Hə, davam edin.

Qadın sözünün ardını gətirdi:

– Hamilə olduğumu anlayan kimi bunu mamaçalıq edən xanım Budenə söylədim. Budur, o, zaldadır və hər şeyi təsdiqləyə bilər. Mama olmadan doğuş zamanı nə etmək lazımdı gəldiyini ondan soruşub öyrəndim. Sonra isə mən çağjaya aid əşyalar tikməyə başladım, hər gecə saat birə qədər çalışdım. Eyni vaxtda bu evdən qovulacağım təqdirdə işləyə biləcəyim başqa bir iş yeri soraqlaşdım. Amma doğuma qədər eyni evdə qalmağı düşünürdüm ki, bir az qənaət edim, çünkü uşaq dünyaya gələndən sonra pula ehtiyacım olacaqdı, hələlik isə əlimdə-ovcumda bir şey yox idi...

– Deməli, siz onu öldürmək niyyətində deyildiniz?

– Əlbəttə ki yox, cənab hakim!

– Bəs onda niyə öldürdünüz?

– Hər şey belə oldu: sancılar mənim gözlədiyimdən daha tez baş verdi. Mətbəxdə qab yuyarkən sancıldım. Cənab və xanım Varambolar yatmışdır. Hər nə qədər çətin olsa da, məhəccərdən tut-a-tuta yuxarıdakı otağıma qalxdım, yataq mələfəsini bulaşdırma-maqdən ötrü döşəmədə uzandım. Bir, bəlkə də, iki-üç saat ötdü, elə ağrıyirdim ki, vaxtin fərqində deyildim. Çağanı var gücümlə bayıra itələyirdim və çıxdığını hiss edəndə, onu qucağıma aldım.



İlahi, sevincimin hədd-hüdudu yox idi! Hər şeyi xanım Buden öyrətdiyi kimi elədim! Sonra isə onu yatağıma qoydum! Hə, hə! Daha sonra içimdə elə dözülməz ağrı baş qaldırdı ki, o dünyani gedib görüb gəldim. Vallah, əgər siz bunun necə ağrı olduğunu bilsəydiiniz, bu qədər doğuşlara heç vəchlə razi olmazdiniz! Əvvəlcə dizi, sonra kürəyi üstə düşdüm, döşəmədə taqətsiz halda qaldım. Təkrar sancılarım başladı və aradan bir, bəlkə, iki saat ötsə də, döşəmədən qalxa bilmədim... bir də gördüm ki... digər çəğə... ikinci körpə gəlir... onlar əkizmişlər... hə, hə... əkiz... işə bax hal! Onu da birinci körpə kimi qucağıma alıb, əvvəlkinin yanına qoydum və onlar bir cüt oldular! İndi özünüz deyin: onlara necə baxacaqdım mən?! İki uşaqa! Həm də ayda cəmi iyirmi franklıq zəhmət haqqımla?! Bəyəm... bunu çatdırmaq olardı ki?! Yenə bir dənə olsa, dərd yarıydi, əynimdən-boğazımdan kəsərdim... amma ikisini birdən neyleyəcəkdirdim?!

Dünya başıma firlandı. Bunu necə fikirləşə bilərdim? Əlimdən nə gələrdi ki? Hə, deyin də?!

Bu, haradan ağlıma gələrdi?! Anladım ki, işim fırıldır! Nə etdiyimi bilmədən yastiğı onların üstünə qoydum... Axi ikisini necə saxlayacaqdım?.. Özüm də yastığın üstünə uzandım... Sonra bütün gecəni göz yaşı axıtdım, yerimdə qurcalandım: pəncərədən ilk işiq şüaları süzüləndə hər ikisinin ölüyüünə əmin oldum. Onları qucağıma alıb pilləkənlə aşağı endim, bostanda bağbanın beliyə iki dərin çala qazıb çəğaları ayrı-ayrılıqla, həm də bir-birindən aralı torpağa gömdüm ki, anaları baradə öz aralarında dərdləşə bilməsinlər... Əger körpə cəsədlər danışmağı bacarırlarsa, əlbəttə... Bunu haradan biliydim mən?!

Sonra yataqda ikən vəziyyətim necə pisləşdisə, yerimdən qalxmağa tabım qalmadı. Çağırılan həkim hər şeyi bir baxışla anladı. Cənab hakim, sizə bütün həqiqəti danışdım. İndi hansı cəzani kəsirsinizsə, kəsin, mən hər şeyə hazırlam.

Qadını dinlədikcə gözləri yaşaran məhkəmə iclasçıları içlərini çəkirdilər.

Hakim bir sual da verdi:

– İkinci çəğanı harada basdırınızınız?

Qadın xəbər aldı:

– Siz hansını tapmışınız ki?

– O... ənginarlar bitən yerdəkini.
– Hə, elə isə digəri quyunun böyründə, çıyələklər tərəfdədir.
Bunu deyib o elə acı hönkürdü ki, eşidənlərin bağlı yanılıb külə
döndü.

Məhkəmə Rozali Prüdana bəraət verdi.

«Jil Blas»ın 02.03.1886-ci il sayında çap olunub.



LİMANDA

1882-ci il mayın 3-də Havrdan Çinə yollanan üçyelkənli «Bələdçi müqəddəs Məryəm» yelkənli gəmisi dörd il davam edən səfərdən sonra 1886-ci il avqustun 8-də Marsel limanına daxil oldu.

Daxil olduğu bu limanda yükünü boşaldan kimi o, təcili olaraq yeni sıfariş aldı və Çindən Buenos-Ayresə yollanan gəmi oradan aldığı malları Braziliyaya aparası oldu. Bu müddət ərzində yeni-yeni səfərlər, qəzalar, təmirlər, aylar uzunu əsən iliq küləklər və gəmini marşrutundan sapdırıq qasırğalar bir-birini əvəz etdi: dəniz həyatı üçün təbii şey sayılan macəralar, təsadüflər və bələlər bu yelkənli Normandiya gəmisini illərlə qurbət əsiri elədi və anbarları amerikan konservləriylə dolu gəmi, ən nəhayət, Marseldə peydə oldu.

Gəmi səfərə çıxdığı zaman kapitan və onun köməkçisindən savayı, heyətdə on dörd matros vardı: bunların səkkizi normandiyalı, altısı isə bretonlu idi. Qayıdanda isə bretonların beşi, normandıların isə dördü sağ qalmışdı: bretonlulardan biri yolda canını tapşırılmışdı, müxtəlif şəraitlərin qurbanına çevrilən dörd normandiyalını kapitan iki amerikalı, bir zənci və Singapur meyxanasında rastlaşdıqları bir norveçli ilə əvəz etməli olmuşdu.

Yelkənlər endirildi, onların bağlandığı üfüqi tirlər yiğildi və Marsel limanına məxsus yedəkçi gəmi sayəsində bizim qurbətçi gəmi narın ləpələnən sularla irəliləməyə başladı. Külək artıq yatmışdı. İf qalasını geridə buraxan yelkənli gəmi üfüqün qızılı dumani fonunda bomboz görünən qayaların altıyla irəliləyərək, ən nəhayət, qədim limana daxil oldu. Durğun suyu olan bu dar hövzə adama nəhəng mürəbbə qazanını xatırladırdı: uzun körpülərə yan alarkən bir-birinə sürtünməklə özünə yer edən, müxtəlif ölkələrə məxsus, fərqli ölçülü, təyinatlı və növbənöv gəmilər isə sanki, bu qazanda bişən meyvələr idi.

İtalyan briqi ilə ingilis şxunu¹ bir azca kənara sıxlığınca «Bələdçi müqəddəs Məryəm» gəmisinə də yer açıldı, gömrük və liman sənədlərini qaydaya salan gəmi kapitanı heyətin üçdəikisinə sahilə çıxmaga izin verdi.

Hava qaralmaq üzrə idi. Marselin işıqları sayışmaqdı. Bu şən və hay-küylü cənub şəhərinin ekipajlarının gurultusundan, qırmancların şaqqlıtsından ibarət bürkülü havasına bir azdan yerli mətbəxin bol sarımsaqlı yemək qoxuları da əlavə olundu.

Aylar uzunu dalğalarla baş-başa qalan on matrosun ayaqları sərt torpaqla təması hiss edəndə onlar eynilə dini mərasimlərdə olduğu kimi, yarı-yoldaşlı küçələrə töküldüdülər. Amma onların ürkək və çəşqin davranışlarından uzun müddət şəhər həyatından uzaq düşdüklərini sezmək heç də çətin deyildi.

Ləngər vuraraq yeridikləri zaman acıgözlükə yan-yörələrinə və ən çox da limana çıxan dar dalanlara göz qoymaları təbii idi – altmış altı gün sürən bu son səfər zamanı canlarında yiğilan ehtirası boşaltmaq isteyirdilər. Ücaböylü, cantaraq, özündən arxayı Selestən Düklonun başına yiğilan normandlar dəstəsi hamidan öndə gedirdi: heyət sahilə çıxanda bu cavan həmişə dəstəbaşı olurdu. Əyləncə yerləri tapmaqdə, cürbəcür fəndlər işlətməkdə və ən nəhayət, limanlarda matroslar arasında düşən dava-dalaşlardan quru çıxmada bu adam çox mahir idi. İş yumruq davasına çatanda isə onun gözünə heç nə görünməzdi.

Bir ucu dənizə çıxan, dəniz havasını özünün iyrənc, yasti-yapalıq daxmalarının qoxusuyla zəhərləyən bu qaranlıq küçələri ehtiyatla dolaşan Selestən, axır ki, bunlardan birini seçdi: ilanvari dəhlizi xatırladan bu dalandakı evlərin qapıları üstə asılmış rəngli və mat şüşələrdə iri nömrələr gözə dəyirdi. Dar və kəmərli girişləri olan evlərin önündə qoyulmuş həsir stullarda oturan önlüklü qadınlar ilk baxışdan adama qulluqçu təsiri bağışlayırdılar. Matrosları görən kimi onlar ayağa qalxıb, bir neçə addımlıqdan keçən və küçəni ikiyə ayıran yağış suyu arxının yanında kişilərdən ibarət bu dəstənin yolunu kəsirdilər: deyə-gülə, mahni oxuyaraq onlara tərəf gələn kişiləri isə fahişə cavənzənlərlə dolu bu daxmaların isti ağuşunu durmadan özünə çəkirdi.

Eyvandaki qəhvəyi rəngli dəriylə üzlənmiş qapı ara-sıra açıldığı zaman oradan kopmuş və yarıüyan gənc qız boyanırdı. Əynin-

¹ *Şxun* – iki və ya üç dor ağacına malik yelkənli gəmi



dəki ucuzyana, qısa və pambıq parçadan olan ətəyin altından isə onun tombul baldırları və ətli budları qabarındı. Bu qısa ətəyi enli kəmərə bənzətmək, bəlkə, daha doğru olardı. Qızılı işləmələri olan qara sinəbəndinin altından görünən ciyinləri, əlləri və sallaq döşləri isə pənbə ləkələri xatırladırdı. «İçəri keçin, igidlər!» – deyə hay çəkən bu yosma qız bayırə sıçramaqla matroslardan birini caynağına keçirdi, onu qapıya sarı çəkməyə çalışdı: bu zaman qız özündən iri şikar ovlamış hörməcəyi andırırdı adama. Onun belə qır-saqqızlığından xoşallanan kişi isə buna qarşı heç bir dirəniş göstərmir, dönüb-dönüb yoldaşlarına baxırdı və bilmirdi ki, içəri keçsin, yoxsa dostlarıyla bu məzəli gəzintiyə davam etsin. Amma elə ki qız matrosu var gücüylə evin eşiyindən içəri salmağa cəhd elədi, yerdə qalan dəstənin də buraya yönəlcəyindən ehtiyatlanan və işrətxanalardan yaxşı baş çıxaran Selestən Düklo ləngimədən seçimini etdi:

– Marşan, geri dön! Ora bizlik deyil.

Bu göstərişə mütililiklə əməl edən matros sərt hərəkətlə qızın caynağından qurtuldu və dostlar arxalarınca söyüslər yağıdırın qız fikir vermədən, həm də qarılداşaraq yollarına düzəldilər. Qızın qopardığı hay-həşirə digər evlərdən çıxan qadınlar isə dənizçilərə kef dəryasında üzməyi xisin-xisin və ağızdolusu vəd etməkdəydirilər.

Arxada qalan və deməli, bəyənilməyən qadınların ədəbsiz söyüslərindən qurtulan matroslar qarşıda onları işvə və him-cimlə qarşılıyan qadınların hay-küülü vədlərindən daha da xoşallanaraq yollarına davam edirdilər. Yolboyu onlar böyürlərindəki qılıncılarla şellənən əsgərlərə, digər gəmilərin matroslarına, tək-tük burjulara və pirkeşiklərə də rast gəlirdilər və bunların da gözü dörd idi. Gözqamaşdırıcı fənərlərlə bəzənmiş küçələr isə bitmək-tükənmək bilmirdi. Bu eyş-işrət yuvaları labirintində dolaşan matroslar isə qoxumuş arxalarla qonşu olan səkilər boyunca uzanan və arxasında bir sürü qadın ağuşunu gizləyən divarlar arasında sülənirdilər.

Görüntüsü ciddi olan bir evin qarşısında ayaq saxlayan Düklo başının dəstəsini buraya çəkmək qərarına gəldi.

Matroslar kefin isteyən ləzzət aldılar dünyadan. Şərab və eyş-işrətlə ötən dörd saat hər şeyi unutdurdu onlara. Altı aylıq maaşları bir gecədə getdi gedər-gəlməzə.

Kafe kimi nəzərdə tutulan böyük zalda ağayana oturan matroslar müxtəlif künclərdə yeyib-içən daimi müştəriləri nifrətlə süzürdülər. Əvvəlcə içki-məzə gətirən və hələlik tək olan qızlardan biri sonradan masa arxasında oturmaqla özünü müştərilərə sinyirdi.

İçəri keçən kimi hərəsi özünə bir qız seçən bizim matroslar isə səhəri eyni qızla açmışdır – sadə insanlar dəyişikliklərə çox da aludə olmurlar. Üç masanı bir araya gətirən matroslar boğazlarını yaşılayandan sonra yenidən pilləkənlə üzüyüuxarı, otaqlara sarı üz tutmuşdular. Bu dəfə dəstədəkilərin sayı ikiqat artmışdı, çünkü artıq bir matrosa iki qadın ürcəh olmuşdu. Bu eyş-işrət azarlıları otaqların dar qapısı arxasında qeyb olandan sonra, nəhayət ki, pillələrdə ayaqqabiların qopardığı taqqıltılar da kəsilmişdi.

Bir azdan zala dönüb içki içən aşiq-məşuqlar təkrar yuxarı mərtəbəyə qalxmış, sonra bir də aşağıya enmişdilər.

Dənizçilər artıq səslərini başlarına atmışdır, çünkü hamısı lülqənbər idi. Məşuqələrini dizlərinin üstündə oturdan bu adamların gözlərinə qan sızmışdı, mahni oxuyur, bağırışır, yumruqlarıyla masada zəlzələlər qoparırdılar, şərabı isə şüşəni başlarına çəkməklə içirdilər artıq. Bir sözlə, içlərində gizlənən o vəhşi varlıq özünü tamamilə qəzəbə təslim etmişdi. Yoldaşlarının əhatəsində oturan Selesten Düklo boy-buxunlu, alyanaqlı məşuqəsini süvarisayağı bir dizinin üstündə oturtmuşdu və onu ehtirasla süzürdü. Hamı qədər içsə də, bu normandiyali tamam keflənməmişdi və yoldaşlarına görə ruhən nərmə-nazik biri olduğu üçün o, indi məhrəm söhbətə ehtiyac duymaqdı. Amma fikirləri, nədənsə, alt-üst olmuşdu – arabir dağılır, sonra sıralanır, ardından isə tamam yoxa çıxırı. Ona görə də məşuqəsiylə söhbətə başlamazdan əvvəl Selesten özünü əməlli-başlı toplamağa məcbur oldu.

Gülümsünməklə qızı söhbətə tutmağa çalışdı:

– Belə-ə, belə-ə... Deməli, sən çoxdan burada işləyirsən?

– Yarım il olar, – cavab gəldi qızdan.

Bu sözləri qızın hələ də saflığına dəlalət edən bir şey kimi başıyla təsdiqləyən oğlan sözünə davam etdi:

– Bu cür həyatdan necə, xoşlanırsan?

Əzilib-büzülen qız mütiliklə cavab verdi:

– Öyrəşirsən, gedir. Başqa işlərdən pis sayılmaz. Onsuz da, elə qaravaşın da, şırtının da işi iyrənc iş sayılır da.



Matros da, görünür, bu fikirdə idi, odur ki soruşdu:

– Özün necə, yerlilərdənsən?

Cavabında qız başını yırgaladı.

– Gəlməsən?

Qız yenə də başıyla cavab verdi.

– Haralısan ki?

Qız, sanki, yadına salırmış kimi fikrə dalıb, mızılıyla dedi:

– Perpinyandan.

Matros yenə də əvvəlki kimi razılıqla dilləndi:

– Belə-ə-ə de-e!

Qızın da dili-dilçeyi açıldı:

– Deyəssən, sən axı matrossan?

– Hə, gözəlim.

– Uzaq səfərlərə çıxırsan?

– Həm də bilmədiyin qədər! O qədər ölkələr, limanlar, həlləm-qəlləm işlər görmüşəm ki!

– Dünyanın başına dövrə vurmusan heç?

– Söz tapdır da! Həm də neçə dəfə.

Qız yenidən fikrə daldı, sanki, yaddaşının qatlarından nəyi isə qazib-çixartmaq, diriltmək istəyirdi. Ona görə də az sonra daha ciddi tərzdə soruşdu:

– Səyahət zamanı başqa gəmilərlə çoxmu rastlaşırınsınız?

– Kefin istədiyi qədər, gözəlim.

– Təsadüfən «Bələdçi müqəddəs Məryəm» sənə rast gəlməyib ki?

Matros kinayə ilə güldü:

– Elə ötən həftə.

Bu cavabdan qızın yanaqları bir andaca kölgələndi və o xəbər aldı:

– Doğrudan? Yalan demirsən?

– Düz sözümdür.

– Goplamırsan ki?

Oğlan əlini yuxarı qaldırdı:

– And olsun Allaha.

– Bilmirsən, Selestən Düklo hələ də o gəmidədir?

Heyrətlənən normandiyalı yerində qurcalandısa da, hər şeyi əvvəlcədən yerli-yataqlı öyrənmək qərarına gəldi:

– Bəyəm onu tanıyırsan ki?

Bu yerdə qız təşvişə düşdü:

- Yox, ancaq buradakılardan biri onun tanışıdır.
 - Sizin bu eyş-işrət yuvasındakılardan biri?
 - Yox, qonşuluqdakindan.
 - Bu küçədəkilərdən?
 - Yox, o birindən.
 - Kimdir axı o qadın elə?
 - Adicə qadındır, elə mənim kimi birisi.
 - Yaxşı, bu qadın həmin oğlandan nə umur ki?
 - Mən nə bilim? Yəqin, yerlisidir də.
- Sinayıcı nəzərlərlə baxışan bu cütlük artıq fərqindəydi ki, onların arasında ciddi və ortaq bir mövzu ortaya çıxıb.

Matros:

- Onunla bir görüşmək pis olmazdı, – deyə sözə başladı.
- Ona bir deyəcəyin var?
- Tapılar... Ən azından deyərəm ki, Selestən Düklonu görmüşəm.
- Barı, sağ-salamatdır o?
- Eynilə bizlər kimi. Sapsağdır.

Fikirlərini cəmləşdirmək üçün bir ara susan qız ehtiyatla xəbər aldı:

- Bəs bu «Müqəddəs Məryəm» gəmisi haraya yol almışdı?
- Elə buraya, Marselə.

Qız qəflətən diksindi:

- Doğrudan?
- Əlbəttə ki doğrudan.
- Deməli, sən Düklonu tanıyırsan?
- Hə, tanıyorum.

Təkrar fikirlərə qapılan qız alçaq səslə dedi:

- Belə-ə... Belə-ə.
- Bəs bütün bunların sənə nə dəxli var?
- Qulaq as, ona de ki... Amma yox, lazım deyil.

Oğlan qarşısındaki qızı indi getdikcə artan təlaşla süzməyə başlamışdı:

- Bəlkə, sən də onu tanıyırsan, hə?
- Qız qəti şəkildə:
- Yox, – dedi.
- Bəs onda bütün bunlardan sənə nə?



Özünü daxilən toplayan qız birdən yerindən sıçradı, arxasında işrətxana sahibəsinin oturduğu piştaxtadan götürdüyü limonun baş tərəfini kəsib, şirəsini bir stəkana sıxdı, üstünə su töküb, onu öz aşnası sayılan matrosa gətirdi.

– Ala, iç.

– Neynirəm bunu?

– Qoy xumarlığın keçsin. Sonra ayıq başla söhbətləşək.

Səssizcə stəkanı başına çəkən oğlan dodaqlarını əlinin arxasıyla silib dedi:

– Hə, eşidirəm səni.

– Nə məni gördüyüünü, nə də indi sənə söyleyəcəklərimi hərədan öyrəndiyini ona deməyəcəyinə söz ver! And iç!

Oğlan hırıldayaraq əlini qaldırdı:

– Hə, bax buna and içərəm.

– De ki: «Allaha and içirəm».

– Allaha and içirəm.

– Elə isə ona çatdır ki, atası, anası və qardaşı üç il yarım bundan əvvəl, səksən üçüncü ilin yanvarında yatalaqdan dünyalarını dəyişdilər. Üçü də elə bir ayın içindəcə.

Bu sözlərdən oğlanın bütün varlığı, sanki, qəfil bir zərbə yeyibmiş kimi sarsıldı və bir müddət o, nə deyəcəyini, nə edəcəyini bilmədiyi üçün keyləşdi. Sonra içİNə dolan şübhənin təsiriylə qızdan xəbər aldı:

– Bunu dəqiqli bilirsən?

– Tam dəqiqliyi ilə.

– Axi kimdən?

Əllərini oğlanın çıyılərinə qoyub, onun gözlərinin içİNə baxan qız:

– Mən onun bacısıyam, – dedi.

Özündən ixtiyarsız olaraq bacısının adı oğlanın dilinin ucunda bitdi:

– Fransuaza!

Gözlərini oğlandan ayırmayan, heyrətdən və çarəsizlikdən sarışın qız dodaqlarını aralamadan güclə eşidilən piçiltıyla ancaq bunu deyə bildi:

– O-oh! Sən Selestensən?

Bunun ardınca göz-gözə qalan bu cütlük, sanki, dondu. Selestənin oradakı dostları isə əylənməkdən heç qalmırdılar. Stəkanların

çaqqıltısı, masaya çırplan yumruqlar, döşəməyə eyni ahənglə vurulan ayaqlar və əxlaqsız qadınların ciyiltiləri qarmaqarışq bir xoru xatırladırıdı.

Bizim matros isə doğma bacısı ilə baş-başa idi. Sinəsinə sığınan bu ürkək və istiqanlı məxluq onun doğmaca bacısıymış! Yan-yörəsindəkilər söhbətlərini eşidər deyə o hətta bacısının da güclə sezdiyi sözləri bir tövbə kimi piçildiyarıdı:

– İlahi! Gör necə bir günah işlədim!

Bunu görüb-duyan bacısının da gözlərindən qanlı yaşalar axdı və o:

– Bəyəm bunun baisi mənəm? – deyə gileyəndi.

Oğlan beyninə taxılanları yenidən dəqiqləşdirdi:

– Deməli, üçü də ölüb, hə?

– Hə, üçü də.

– Atam da, anam da, qardaşım da?

– Dedim axı, bayaq sənə: üçü də bir ayın içində. Mən isə başsız, yalqız və pulsuz-parasız qaldım. Həkimə, aptekə, bir də üç qəbir yeri üçün yiğilan borclar ucbatından evin əşyalarını satası oldum. Sonra o axsaq bir cənab var idi ey, Kaşe, onun yanına qulluqçu işinə girdim. O zaman on beş yaşına təzəcə girmişdim, son dəfə səndən ayrınlarda isə heç on dörd yaşım da yox idi. Qadınlığa gedən yolum ilk dəfə Kaşe açdı – cavanlıqda adam yelbeyin olur axı. Sonra isə bir ara qonşuluqdakı notariusa qulluqçuluq etdim. O da məndən intim məqsədlərlə yararlanmağa başladı, hətta Havrda mənim üçün ayrıca otaq kirayələdisə də, bir müddət sonra məni atdı. Üç gün orada ac-susuz qaldım, heç yerdə iş tapmayıncı, buna bənzər bir işrətxanaya işə girdim, çünkü mənim taylarımın çoxu çarəsizlikdən bu yolu seçir. Elə o vaxtdan bu vaxta həyatın dəli axarı məni haralara və hansı murdarlıqlara sürükləmədi ki?! Ruan, Evre, Lill, Bordo, Perpinyan, Nitsa... İndi də, buyur – Marsel.

Gözlərindən axan yaşalar qızın yanaqlarını isladaraq dodaqlarına qədər axır, bəzən isə burnunun ucundan damcılıyındı.

– Mən isə düşünürdüm ki, artıq səni də itirmişəm, mənim zavallı Selestənim.

– Səni tanımamağım təəccübülu deyil, çünkü son dəfə səni görəndə əsl qızçıqaz idin, indi isə gör necə də dəyişmişən! Bəs sən niyə məni əvvəlcədən taniya bilmədin axı?

Qız çarəsizliklə əlini yellədi:



– Bu müddətdə üzüm o qədər üzlər görüb ki, kişilərin hamısı məndən ötrü bir sifətdədir!

Güclü və anlaşılmaz bir həyəcana qapılan qardaş gözlərini bacısından ayıra bilmirdi. O, indi günahsız yerə döyülen bir uşaq kimi, həm də var səsiylə bağırmış isteyirdi. Hələ də bir dizinin üstündə süvarisayağı oturan bu qızı çıyinlərindən tutub, köksünə sıxırdı. Uzaq dənizlərdə üzdüyü bu illər uzunu vətəndə qalan və əzizləri birbəbir qucağında keçinən bu qızın simasında o, axır ki, öz kiçik bacısını tapmışdı. Öz kobud əlləriylə itkin bacısının başını qucaqlayan matros indi onu yalnız doğma adamlara layiq məsum öpüşlərə qərq etməkdəydi. Bunun ardınca isə onun sinəsindən dalğa-dalğa, ahəstə-ahəstə havaya yayılan kişi hönkürtüsü qopdu:

– Demək bu sənmişsən, Fransuaza! Mənim körpə mələyim!
– deyib fəryad edirdi o.

Qəfil yerindən sıçramaqla o, ətrafına bir söyüş yağırdı, yumruğunu masaya elə guppuldatdı ki, yerə töküklən stəkanlar qırıq-qırıq oldu. Sonra bir addım, ardından daha bir addım atdı, səndələdi, əlləri havanı çəngələyəndən sonra üzüstə yerə düşdü. Üzərində diğirildiyi döşəməni əlləri və ayaqlarıyla döyəclədiyi zaman Seles-ten ölümqabağı xırıltiya bənzər səslə bağırır, acı fəğanlar qoparırdı.

Ona göz qoyan dostları isə qəhqəhə çəkirdilər. Onlardan biri:

– Bax, bax, görmədiyi günə düşüb! – dedi.

Digəri isə:

– Onu tez bir yatağa yixin, – dedi. – Yoxsa qonşu küçədəki qızlar onu qapazlayarlar.

Oğlanın cibində qalan pula işrətxana sahibəsi ona bir otaq ayırdı və ayaq üstə güclə duran yoldaşları onu ensiz pilləkənlərlə sürüyüb, az öncə bacısıyla günah işlədiyi həmin yatağa saldılar. Otaqdakı stula çökən bacısı isə dan yeri ağarana qədər qardaşıyla baş-başa verib, təskinlik tapmadan aqladı.

«Eko de Pari»nin 15.03.1889-cu il sayında çap olunub.

BOMBAR

Simon Bombar tez-tez həyatın son dərəcə vəcsiz bir şey olduğunu etiraf etməli olurdu. Dünyaya göz açdığı gündən bəri ona əlini ağıdan-qaraya vurmamaq kimi qəribə bir istedad bəxş olunduğundan o, bu vergiyə sonsuz sədaqətlə bağlanmışdı. Hər hansı bir iş görməkdən ötrü özünü fiziki və ya mənəvi baxımdan gərmək, canına əziyyət vermək onun üçün ölümündən betər idi. Yanında ciddi bir mövzudan söhbət açılanda belə o, əl-qol atır, diqqətinə hakim ola bilmirdi – bəli, onun xəmiri diqqət və ya gərginlik tələb edən işlərə hesablanmamışdı.

Atasının Kannda son dəbli bir dükəni olduğunu o, ailələrində də etiraf edildiyi kimi, iyirmi beş yaşınadək dərdin-qəmin dadını bilmirdi. Amma valideynləri hər an varlanmaqdan daha çox, iflasdan ehtiyatlandıqları üçün o, bu dünyada pulsuzluq qədər heç bir şeydən əzab çəkmirdi.

Ücaboylu, ətli-canlı, diqqəti çəkəcək qədər qarınlı, al yanaqlı, mavi gözlü, normandlara məxsus kürən bakenbardlı, özünə görə yaraşıqlı, şən və qayğısız bir cavan olmaqla yanaşı, o, əsl əyalət gəncləri kimi çox zövqlə və gözəgəlimli geyinib-kecinirdi. Yeri gəldi-gəlmədi qəhqəhə çəkir, əl-qolunu ölçür və bütün zahiri görkəmiylə özünün çox qayğısız və gen-bol yaşadığını gözə soxmağa çalışırı. Ona elə gəlirdi ki, həyat yalnız kef məclisləri və əyləncələrdən ibarətdir. Özünün şən və yüngül həyat tərzinə o, bir təsadüf üzündən və həm də ötəri ara verməyə məcbur olsa da, heç vaxt qəm dəryasına batmır, sadəcə, yuxudan kal oyanmış adam təsiri bağışlayırı.

Amma pul sixintisi heç vaxt onun yaxasından əl çəkmirdi. Buna görə o, öz yaxın tanışları arasında zərbə-məsələ çevrilmiş bir deyimini tez-tez təkrarlamalı olurdu:



– On min frank qazanmaq üçün cəllad işləməyə də hazırlam.

Hər il iki həftəliyinə o, Truvilə, özü demişkən, «mövsümi istirahətə» gedirdi. Orada da valideynlərinin himayəsində və ona ayrılmış otaqda yaşayırıdı. Bütün bu müddət ərzində gördüyü yeganə iş qumlu sahillərin daş döşənmiş səkilərində obaş-bubaşa veylənmək olurdu.

Gəzinti zamanı əllərini ya cibinə qoyar, ya da arxasında tutardı; eləcə özündən razi halda gəzişərdi. Əyninə gen-bol kostyum, ya da açıq rəngli jilet geyər, əlvən rəngli qalstuk taxar, şlyapasını yan qoyar və ağızının bir kənarında tutduğu ucuz sıqarını sümürərdi.

Gəzinti zamanı yaraşıqlı xanımlara yüngülə toxunmağa çalışır, kişiləri isə onlarla hər an rəqib kimi dalaşmağa hazır dəliqanlı kimi süzərdi və həmişə, hər an kimisə, nəyisə axtarardı...

– Eybi yox! Əvvəl-axır buraya axışib-gələn bu qədər qadının içindən üreyimcə olan birisini mütləq tapacağam! – deyə özünü təskinlik verərdi.

Bir normandiyalıya və ov tulalarına xas olan həssaslıqla axtarışlara çıخار, onu zəngin edəcək o qadını ilk baxışdan başqalarından ayırd edəcəyinə dərindən inanardı.

Bazar ertəsi günü səhər gəzintisində o, burnunun altında: «Bax, bax, bax budur!» – deyə mizildəndi.

Sarı və göy rənglərin etrafə hakim kəsildiyi, bürkünün şəffaf pərdə kimi göylərdən asılıb durduğu o gözəl iyun günlərindən biri idi. Adamların qaynaşlığı çımrilikdə qadın palтарları göz qamasdırır və rəngarəng çiçəklər açmış çəməni xatırladırı; göy suların qoyundan hərəkətsiz duran rəngbərəng balıqçı qayıqlarının əksi sulara düşmüşdü və adama elə gəlirdi ki, artıq səhər saat on olmasına rəğmən, onlar hələ də mürgüləyirlər. Bəziləri sahilin yaxınlığında, digərləri nisbətən aralıda, bəziləri isə tamamilə uzaqda olan qayıqların bu bürküdə, yandırıcı yay günəşi altında halsiz düşdükləri üçün artıq nə açıq dənizə çıxmaga, nə də limana, geri dönməyə heyłəri çatırıldı. Qatı duman arxasından Havr sahili, nisbətən yuxarıılarda isə Sent-Andre mayaklarından sözüllən bir cüt işiq sezilməkdəydi.

Sahildə artıq üçüncü dəfə rastlaşdığı bir qadını görəndə o: «Bax, bax, bax budur!» – dedi: hələ əvvəller də o, ilk baxışdan görüb-götürmüşə bənzəyən bu qadının təcrübəli, cəsarətli və adama «gəl-gəl» deyən baxışlarını öz üzərində hiss eləmişdi.

Zahirən daim bir şey axtaran adam təsiri bağışlayan bu qadını o, hələ bir neçə gün əvvəl qaralamışdı. Bu ucaboylu və qayısbaldır qadın, etdikləri səyahətlərdə və düşdükləri həyat keşməkeşlərində haradasa bir kişi qədər cəsurlaşan ingilis xanımlarından biri idi. Düzünə qalanda, o elə çirkin də deyildi, qətiyyətlə və iti yeriyirdi. Bütün digər ingilis qadınları kimi, nisbətən sadə və ciddi geyimi ilə müqayisədə onun da saç düzümü əsl zövqsüzlük nişanəsiydi. Gözləri son dərəcə məlahətli idi, iri və qırmızı yanaqlarıvardı, hədsiz uzun dişlərindən göz çəkmək isə imkansız bir şeydi.

Limana qədər gedən bizim bu cavan oğlan yenidən həmin qadını tapmaq ümidiylə cəld geri döndü. Onlar təkrar rastlaşanda qadına tuşladığı odlu baxışlardan «Bu da mən!» sözlərini oxumaq çətin deyildi.

Amma söhbətə nədən başlamalı?

Bizim fərsiz oğlan artıq beşinci dəfə də onun yanından ötmək istəyəndə qadın çətirini yerə salmalı oldu.

Oğlan çətiri cəld qaldırıb ona uzatdı:

– İcazənizlə, xanım...

Qadın:

– Ooo, siz çox nəzakətli... – dedi.

Bundan sonra daha nə deyəcəklərini bilmədiklərindən bir xeyli baxışdır. Qadın yüngülçə pörtdü.

Oğlan cəsarətə gəldiyi üçün: «Hava əcəb gözəldir!» – dedi.

Qadın da cavabında:

– Ah, çox gözəl! – dedi.

Çaşqınlıq içində üzbüüz dayansalar da, bir-birindən ayrılmak onların heç aqlına da gəlmirdi. Bu dəfə qadın cəsarətini toplayaraq sözə başladı:

– Siz burada çox qalacaq?

Oğlan gülümsəyərək dilləndi:

– Hə. Nə qədər istəsəm!

Sonra oğlan gözlənilmədən təklif etdi:

– Siz ləpədöyənə qədər getmək istəmirsiniz? Bu vaxtlar oralar yaman sərin olur.

Qadın sakitcə razılaşdı:

– Xavasla!

Beləcə onlar yan-yanaşı yola düzəldilər: qadın özünün qətiyyətli yeri ilə, oğlan isə ördək kimi yanlarını basa-basa.



Bundan düz üç ay sonra gözəl günlərin birində Kann şəhərinin bütün məşhur iş adamları böyük və ağ zərfdə aşağıdakı məzmunda dəvətnamə aldılar:

«Cənab və xanım Prosper Bombar oğulları Simon Bombarın dul xanım Ket Robertson ilə qarşidakı kəbin mərasimi haqda sizlərə müjdə verməkdən son dərəcə məmnunluq duyurlar».

Digər səhifədə isə yazılmışdı:

«Dul xanım Ket Robertson özünün cənab Simon Bombar ilə qarşidakı kəbin mərasimi haqda sizlərə müjdə verməkdən son dərəcə məmnunluq duyur».

Kəbindən sonra onlar Parisə köcdülər.

Təzə gəlinin şəxsi mülkiyyəti ayda on beş min frank gəlir gəti-rirdi. Simon da öz aylıq məsrəfləri adıyla bu pulun dördcə mininə göz dikmişdi. Bu məbləği qoparmaq üçün onun xanimına göstərəcəyi ər nəvazışlarının müəyyən qurbanlar tələb etdiyini isbat etmək zərurəti doğduğu zaman o, bunun öhdəsindən çox asanlıqla gələrək istədiyinə nail oldu.

İlk vaxtlar hər şey yol-yolağında gedirdi. Əlbəttə, xanım Bombar sən deyən də cavan deyildi və həm də olan-qalan şuxluğunu getdikcə azalırdı. Amma buna baxmayaraq, qadın öz tələblərini elə sərt şəkildə ortaya qoyurdu ki, ərinin etiraz etməyə cürəti çatmırı.

Xanım elə hökm qarşıq ciddiyətlə və bir az da ingilis şivəsiylə: «Oh, Simon, gedəyin yatmağa», – deyirdi ki, yaziq Simonun elə öyrədilmiş itlər kimi birbaş yatağa yollanmaqdandan başqa çarasi qalmırıldı. Buna görə də xanım qarşı tərəfdən heç bir müqavimət görməyəcəyini bildiyi üçün gündündən, saatından asılı olmayaraq evdə ürəyi istəyən hərəkəti edirdi.

Heç nə bu qadını hövsələdən çıxarmırdı, heç nə ondan ötrü problemə çevrilirmirdi, heç vaxt səsini qaldırmırdı, əsəbiliyini, incikliyini və hətta nəyinsə onu qismən də olsa qıcıqlandırdığını belə bürüzə verməməyə çalışırdı. Amma lazıim gələndə o, öz sözünü deməyi, hər şeydən əvvəlsə etiraz eşitməmək üçün nəyi hansı tonla deyəcəyini çox yaxşı bilirdi.

Ara-sıra Simonun içində bir tərəddüd hissi baş qaldırsa da, o, bu bənzərsiz qadının qısa və hökmlü iddialarına mütililiklə boyun əymək məcburiyyətində qalırdı.

Vaxt keçdikcə aralarındaki məhrəm ər-arvad münasibətləri daha çox məcburi və yeknəsəq xarakter aldı və vaxtilə cibində siçanlar oynayan bu kişi qırığı da artıq arabır daha şirin öpüslər ovuna çıxmaga başladı: ehtiyatını əldən verməmək şərtiyələ sağda-solda bir xeyli kef-damaq sürdü. Bütün bunlar xanım Bombarın göz-qulağından heç də yayılmırıldı, amma əri anlaya bilmirdi ki, arvad bundan necə xəbər tutur.

Bir axşam arvadı Mantada bir ev kirayələdiyini və sabahdan etibarən orada yaşayacaqlarını ona elan elədi.

O gündən Bombarın günü göy əsgiyə büküldü. Başını gırləmək üçün çox əyləncələr sinasa da, hər şey ona o yasaq eşqbazlığı unutdurmaqda aciz idi.

Bir ara balıq ovuna meyil saldı, qayabaliğının gəzib-dolaşlığı dərinliklə karp və çömçəbalığı rast gəlinən dərinlikləri ustalıqla ayırd etməyi öyrəndi, çapaq ovu üçün əlverişli sahiləri özü üçün kəşf elədi, çeşidli balıqlar ovlamaqdan ötrü işlədilən yem növlərinə bələd oldu.

Amma yenə də suyun üzündəki mantarın zərif titrəyişlərini izlədiyi anlarda onun fikrini, xəyalını tamamilə başqa şeylər məşğul edirdi.

Bu arada o, bələdiyyə dəftərxanasının müdürü və jandarm kaptanı ilə dostluq əlaqələri qurdı. Onlarla axşamlar Ticarət kafesində vist oynadıqları zaman əlində tutduğu kartlarda təsvir olunmuş qadınları tez-tez dalğın baxışları ilə soyundursa da, onların ikibaşlı və ayaqsız olduqlarına diqqət yetirəndə uçmağa başlayan xəyalının qolu-qanadı qırılırdı.

İş bu həddə gəlib çatanda o, əslində, elə ancaq hiyləgər normandların ağlına gələ biləcək bir plan qurdu. Onların ailə səadəti üçün təhlükə doğuracaq sıltaq, zərif və yaraşıqlı cavan bir qız əvəzinə son dərəcə yekəpər və yanaqlarından qan daman bir qadını qaravaş tutmaq üçün arvadını birtəhər yola gətirdi; öz hiyləgər planını gerçəkləşdirmək üçün həmin qadınla əvvəlcədən xüsusi hazırlıq da keçdi.

Guya, bu qulluqunu onlar üçün gömrük müdürü – dost yolunda özünü oda-suya vuran və Simonun işləklərini bilən dostu haradansı tapmış və hətta hər barədə bu qadına etibar edə biləcəklərinə dair onlara zəmanət də vermişdi. Xanım Bombar da bu deyilənlərə inanaraq qadını işə götürdü.



Bəli, artıq son dərəcə ehtiyatlı və tədbirli davranışına başa gəlsə də, Simon çoxdan axtardığı səadətinə qovuşmuşdu.

Arvadının bir an belə mürgüləmək bilməyən sayıqlığından yayanın kimi Simon təlaş içində də olsa, həmin qısa zaman kəsiklərində öz bildiyini edirdi.

Əsl hərbçi səriştəsiylə hər şeyi ölçüb-biçdiyi üçün o, axır ki, uğurlu bir kələk qura bilmışdı.

Elə bir işi-güçü olmadığından xanım Bombar axşamlar ertədən yatağa girirdi, əri isə hər axşam Ticarət kafesində vist oynayır, evə haradasa düz onun yarısında gəlib çıxırıldı. Simonun hazırladığı plana görə, həmin vaxt üçün qulluqçu Viktorina ağasını kandarla qaranlıq dəhlizin arasında, pilləkənin ayağında sevişməyə hazır vəziyyətdə gözləməli idi.

Qadınla yaxınlığı əlüstü bitirməkdən ötrü ona uzaqbaşı beşcə dəqiqə lazım idi; çünkü bir az da ləngisə, iş başında yaxalanacağından qorxurdu. Bir də ki aradabır ehtirasına su səpmək üçün ona bu beş dəqiqələr də kifayət edirdi və Simon öz kefini çəkmək üçün pula-paraya qızırğanmadığından hər dəfə qulluqçunun ovcuna bir luidor basırdı, haqqını alan qulluqçu da tələm-tələsik çardaqdakı otağına yollanırdı.

Balıq ovunda tənha olduğu zamanlar o, bu hiyləgər işləklərinin yada salıb qəhqəhə çəkər, eynilə uzun qulaqlı padşah Midasın sırrını öyrənən dəllək kimi qamışlışa üz tutub bağırıcıdı:

– Arvadı bax belə tovlayarlar!

Bəli, xanım Bombarı bu yolla aldada bildiyi üçün o, pul müqabilində qazandığı bu intim qələbələrin eybəcərliyinə və saxtalığına göz yummaga belə hazır idi.

Günlərin bir günü axşamtərəfi o, adəti üzrə, yenə də Viktorina ilə bir daha pilləkənin yanında yaxınlıq elədi. Amma həmişəkinə nisbətən qadın ona daha qızığın və daha ehtiraslı göründüyündən onların bu dəfəki təmasları on dəqiqəyəcən çəkdi.

Yataq otağına girəndə o, xanım Bombarı yataqda görmədi. Bədənini soyuq gizilti bürdü, qarşidan gələn fəlakəti hiss etdiyi üçün taqətsiz halda stula çökdü.

Elə bu vaxt xanım əlində şam onun yanında peydə oldu.

– Eşiye çıxmışdin? – deyə əri xəbər aldı.

Qadın sakitcə:

– Mən mətbəx getmiş, su içmək istər, – dedi.

Bir az əvvəl o, özünü qadında baş qaldıra biləcək şübhələri dağıtmağa hazırlasa da, xanımı özünün sakit, arxayın və bəxtiyar görkəmi ilə onun təlaşlı qəlbinə sərin su səpdi.

Sabahısı gün onlar birlikdə yemək otağına gələndə Viktorina səhər yeməyi olaraq süfrəyə kotlet gətirdi.

Qulluqçu yemək dolusu boşqabı süfrəyə qoyub qəddini düzəldəndə xanım Bombar iki barmağının arasında ehtiyatla tutduğu qızıl pulu ona uzadıb, özünəməxsus sakit və ciddi tərzdə:

— Əzizim, mən sizi iyirmi frankdan məhrum etmiş dünən. İndi onu sizə verəcək, — dedi.

Belə axmaq vəziyyətə düşən qulluqçu çəşqinqılıq içində pulu sahibəsindən alanda cənab Bombarın heyrətdən bərəlmış gözləri arvadının üzünə dikilmişdi.

«*Jil Blas*»ın 28.10.1884-cü il sayında çap olunub.



Söhbət pozğun qadınlardan düşmüşdü, çünkü nahar fasiləsin-dən sonra sərf kişi məclisində başqa nədən danişla bilər ki?

Aramızdakılardan biri:

– Heç bilirsiniz mənim başıma necə qəribə əhvalat gəlib? – deyə soruşdu.

Bunu deyəndən sonra isə belə bir əhvalat nağıl elədi:

– Keçən il qış axşamlarının birində mənə adəmin bütün varlı-ğını sarsıdacaq qədər güclü bir kimsəsizlik və tənhalıq hissi hakim kəsildi. Yəqin ki, eyni hissləri çoxunuz yaşamışınız. Öz otağında tənhalıqla baş-başa oturmuşdum və birdən mənə elə gəldi ki, bir az da beləcə yalqız qalsam, bu tənhalıq axırıma çıxacaq; çünkü belə qorxunc yalqızlıq hissi nəhayətdə adəmi intihara qədər gətirib çıxara bilir.

Nə edəcəyimi dəqiq özüm bilməsəm də, paltomu geyinib evdən çıxdım. Bulvara yetişəndən sonra bu cansıxıcı axşama çox da məhəl qoymadım və müştəriləri nisbətən seyrəlmış gecə kafelərinin qabağında bir xeyli dolaşdım. Adama elə gəlirdi ki, aramsız yağan bu narın yağış nəinki adəmin əyin-başını, belə getsə, hətta iliklərini də islatmağa qadirdir. Əlbəttə, bu yağış islanmaqdan qurtulmaq istəyən adamları evlərin daldalanacaq yerlərində gizlənməyə vadar edən güclü aprel yağışlarından fərqlənirdi və ayrı-ayrılıqla, bəlkə də, gözə görünməyən damlalardan ibarət tül pərdə kimi fasiləsiz olaraq göydən yerə səpələnir, əyin-başı islatması bir yana, hələ bir adəmin canına üzütmə də salırı.

Küçədə obaş-bubaşa var-gəl edərək birtəhər bu iki saatımı keçirmək üçün «hara gedim?» deyə düşünürdüm və onda, ilk dəfə öz-özümə etiraf etdim ki, gecələr dərd-qəmdən yaxa qurtarmaqdan ötrü bu boyda Parisdə bir dənə də olsun gediləcək yer yoxdur.

Nəhayət ki, daha çox qadın ticarəti ilə ad çıxaran Foli-Berjerə tərəf üz tutmalı oldum.

Zalın ölçülərinə görə tamaşaçı sayı çox az idi. Nalabənzər foyedə gəzisən müəmmalı adamların bütün zahiri görkəmindən, yəni yerişlərindən, geyimlərindən, saç düzümlərindən, saqqallarının ölçüsündən, şlyapalarının qoyuluşundan və hətta üzlərinin rəngindən belə nəsə bir bayaqlıq oxunurdu. Bunların arasında çox az adam haqqında demək olardı ki, o, təmizkardır və ya zövqlə geyinməyi bacarıır.

Qadınlara gələndə isə, çoxlarınıza məlum olduğu kimi, onların tanınmış fahişələr olduğunu söyləməyə elə bir ehtiyac qalmır. Həmisəki kimi yanbizlarını oynadaraq ortada gəzisən bu qadınların üz-gözündən sırtıqlıq, zəhlətökənlik, miskinliklə yanaşı, qəribə bir məğrurluq da yağırdı və məhz bu sonuncu xüsusiyyətləri adamda onlara qarşı anlaşılmaz ikrəh hissi oyadırdı. Yekəqarın keşişlər kimi köklükələri bir yana dursun, bədənlərinin gah orası, gah da burası əcaib şəkildə qabarən, leylik kimi uzunayaqlı görünən, üzü üzələr görən bu qadınlara göz qoyduğum zaman belə qənaətə gəldim ki, qısa sövdələşmədən sonra varlığını iyirmi beş franka satan bu məxluqların arasında bir luidora dəyəcək kimsəni axtarmaq mənasız işdir.

Bu vaxt baxışlarım çox cavan olmasa da, hələlik təravətini və cazibəsini itirməmiş işvəli birisinə sataşdı və ilk andan gözüm onu tutdu. Tərəddüd etmədən ona yanaşdım və asanlıqla bir gecəliyinə o qadını kirayələdim. Tənhalıqdan başqa məni heç kimin gözləmədiyi evimə təkrar dönmək istəmədiyimdən özünü satan bu qadıncığazın yoldaşlığını və ağuşunu daha üstün bildim.

Onun evinə yollandıq. Əzabkeşlər küçəsindəki böyük evdə yaşayırımsı. Pilləkənin işığı çoxdan keçirilmişdi. Mən dalbadal bir neçə kibrit yandırdım, ayağımla pillələri yoxlaya-yoxlaya və ağır-ağır yuxarı qalxırdım, arabir büdrədiyim üçün çox dilxor idim. Qadın isə tumanını xışıldadaraq qabaqda inamla yeriyirdi.

Beşinci mərtəbəyə çatıb dayandıq. O, məni içəri buraxaraq qapını arxadan kiliidləyib xəbər aldı:

—Yaxşı, deməli, sən sabaha qədər mənimlə olacaqsan?

— Hə də. Axi elə danışdıq.

— Yaxşı, qoçum. Mən bunu bir daha dəqiqləşdirmək məqsədilə soruşdum. Burada bircə dəqiqliqə gözlə, indi gəlirəm.



O, məni zülmət kandarda təkbaşına qoyub içəri keçdi. Əvvəlcə onun bir, sonra isə daha bir qapını örtdüyünü eşitdim, sonra isə mənə elə gəldi ki, o, kiminləsə danişir. Bu, məni həm təəcübləndirdi, həm də şübhələndirdi. Ürəyimə damdı ki, içəridəki adam onu saxlayan qadının dəllalıdır. Bunda qorxulu bir şey yox idi, çünki gördüğünüz kimi, mən də özümə görə bir can-cüssə sahibiyəm və yumruqlarım da, maşallah, dəyirman daşı kimidir.

«Baxarıq kim kimi», – deyə fikrimdən keçdi.

Bütün diqqətimi cəmləmişdim və bir az da ehtiyatlanırdım. Otaqda kimsə, sanki, səs çıxarmamaq üçün ehtiyatla oyan-buyana gəzinirdi. Bir az sonra içəri otaqda bir qapı da bağlandı və bu dəfəki piçıldışmanı artıq mən açıq-aşkar eşitmış oldum.

Nəhayət ki, qadın əlində yanın şamla geri döndü və:

– İçəri keçə bilərsən, – dedi.

Mən qadının müşayiəti ilə evə daxil oldum.

Biz yemək yeri kimi istifadə edilmədiyi hiss olunan mətbəxdən keçib, yataq otağına baş alındıq. Bu, reps pərdəli və üstündə naməlum ləkələr gözə dəyən qırmızı ipək parçayla üzlənmiş mebel-lərlə döşənən sadə yataq otağı idi və bu baxımdan əxlaqsız qadına tam layiq sayılmalıydı.

O:

– Öz evindəki kimi sərbəst ol, qoçum mənim, – dedi.

Mən otağı diqqətlə nəzərdən keçirdim. Burada heç nə adama təhlükə vəd etmirdi. Paltomu çıxartmağa heç macal tapmamış qadın bir göz qırpmında soyunub, yorğanın altına girdi. Sonra isə qəhqəhə çəkdi:

– Nə karıxmışan? Heykələ dönmüsən nədir? Cəld ol, əzizim.

Mən sakitcə soyunub yatağa uzandım.

Beş dəqiqədən sonra isə içimdə təcili qalxıb geyinmək və buranı tərk etmək hissi baş qaldırdı. Çünki evdə məni əldən salan, mənim bütün enerjimi tükədən yalqızlıq hissi yaxamı buraxmamışdı. Bu əxlaqsız qadından isə hər nə qədər iyrənsəm belə, vaz keçə bilmirdim. Teatrda çı�çıraqların gur işığında onun mənə bağlılığı o cazibə hissi də artıq harayasa qeyb olmuşdu. Yanımda uzanaraq mənə sığınan bu varlıq məndən ötrü adı küçə qadınıydi və onun könülsüz, soyuq öpüşləri mənə sarımsaq tamı bağışlayırdı.

Söhbətə başlamaq bəhanəsiylə ondan xəbər aldım:

– Burada çoxdan yaşayırsan?

– Yanvarın on beşində yarılmış tamam oldu.

– Bundan əvvəl harada yaşayırdın?

– Klozel küçəsində. Ev sahibəm zəhləmi tökdüyü üçün oradan köçdüm.

Bunun arınca o, ev sahibəsinin özü haqda dedi-qodular yaması ilə bağlı uzun bir əhvalat qırıldatdı.

Qəflətən mən yanımızda, ləp yaxınlığımızda kiminsə hənirtisini duydum. Əvvəlcə, elə bil, kimsə köks ötürdü, sonra isə yüngül, amma tam anlaşılan bir səs gəldi: sanki, kimsə oturduğu stulu cırıldatdı. Mən dikelib yataqda oturaraq soruşdum:

– Bu, nədir belə?

Qadın halını pozmadan arxayınlıqla cavab verdi:

– Fikir vermə, qoçum mənim. Yəqin, qonşu qadındır. Divarlar çox nazik olduğundan hər şey açıq-əşkar eşidilir. Əlbəttə, bu, çox dözülməzdır. Sanki, divarlar kartondandır.

Yerimdən tərpənməyə həvəsim olmadığından təzədən yorğanın altına sürüşüb girdim. Yenidən söhbət qızışdı. Pis yolun yolçusundan onun ilk məhəbbət əyləncəsi haqda, onun ilk işlədiyi günah haqqında xəbər almaqla qadında keçmiş bakirəliklə bağlı kiçik də olsa bir nişanə tapmaq, bəlkə də, həmişəlik itirilmiş bu bakirəlik və həya haqqında xatirə sayəsində onun o zaman necə saf olduğunu göz önündə canlandırmış və məhz həmin şəkliylə bu qadını bir anlığa sevmək istəyi ilə çırpınan bütün digər kişilər kimi mən də ona ilk məsuqları ilə bağlı suallar yağıdırırdım.

Bu arada onun mütləq yalana əl atacağını da yaxşı bilirdim. Qoy olsun. Bəlkə də, onun bu uydurmaları arasında nəsə səmimi və ya təsirli bir şey tapmaq mümkün olacaqdı.

– Hə, de görüm o, kim idi axı?

– Avarçəkmə həvəskarı bir zadəgan idi, qoçum.

– Belə de. Bəs onunla harada tapışdırınız?

– Arjanteydə.

– Sən orada nə edirdin ki?

– Restoranda işləyirdim.

– Hansı restoranda?

– «Sahildəki dənizçi»də. Eşitmisin?



– Əlbəttə. Bu ki Bonanfanın meyxanasıdır.

– Özüdür ki var.

– Bəs o, yəni zadəgan, səni necə tovlaya bildi?

– Onun yatağını səliqəyə salanda mənə zorla yiyələndi.

Son dərəcə güclü müşahidə və məntiqi düşünmə qabiliyyəti olan bir həkim dostumun nəzəriyyəsi bu yerdə haradansa aqlıma gəldi. Büyük bir xəstəxanada işləyən o dostum hər gün yenicə ana olmuş xeyli cavan qızı və küçə qadının qəbul etməli olurmuş. Odur ki o, qadınların, ən çox da yoxsul qadınların bir xam şikar kimi cibləri müftə qazançlı, pullu kişilərin ustalıqla qurduqları torlara necə düşdüklərinə aid hər cür inanılmaz biabırçılıqlardan xəbərdar idi. O deyirdi: «Cavan qızların bəkarətini, adətən, onların öz mühitin-dən və sıfındən olan adamlar pozurlar. Bu sahədəki müşahidələrim əsasında mən cild-cild əsərlər yaza bilərəm. İmkansız ailələrdən olan cavan qızların bəkarətinin pozulması işi, adətən, varlıların ayağına yazılır. Bu qənaəti yalandan yaradırlar. Varlılar, adətən, onlara qədər dərilmış və ya ikinci dəfə çiçəkləyən gulleri qoxulayırlar. İlk qönçələrin siftəsini dərmək şərəfi isə heç vaxt onlara nəsib olmur».

Bu sözlər xatirimdə canlandıqda mən üzümü qadına sarı tutub qəhqəhə çəkdim.

– Amma sən heç vaxt inanmazsan ki, sənin gerçək tarixçən mənə yaxşı bəllidir. O zadəgan səninlə olan ilk kişi xeylağı deyilmiş!

– Sən nə danışırsan, qoçum?! And içərəm ki, mənimlə siftə edən o olub!

– Yalan deyirsən, nazlı quzum.

– Vallah, yalan demirəm.

– Yox, yalan deyirsən. Yaxşısı budur, hər şeyi olduğu kimi açıb danış.

Göründüyü kimi, o, bundan həm təəccübənmişdi, həm də tərəddüd edirdi. Mən isə dediyimin üstündə möhkəm dayanmışdım.

– Canım-gözüm, axı sən bilmirsən ki, mən sehrbazam, ürəkləri oxuyuram. Əgər özün ürəyindəkini açıb deməsən, onsuz da, mən səni yuxuya verib, bütün həqiqəti öyrənəcəyəm.

Bütün küçə qadınları kimi o da dardüşüncəli olduğundan ürkək-ürkək məndən xəbər aldı:

– Sən bunu haradan bilirsən ki?

– Yaxşı, yaxşı, danış görək, – deyə təkid etdim.

– Əslində, ilk macəra ilə bağlı danışılacaq elə bir şey də yoxdur.

Məhəlləmizdə bayram idi. Bu münasibətlə Aleksandr adlı bir aşpaçı biş-düş üçün dəvət etmişdilər. O da öz missiyasına başlayan kimi ona-buna göstəriş verməyə girişmişdi. «Ağa, xanım» demədən hər kəsi öz buyruq quluna çevirmişdi, ləp oraların yiyeşi kimi davranırdı. Ucaböylü, iri cüssəli bir adam idi. Civa kimi bir an yerində durmur, qaynayırdı. Elə hey deyirdi: «Yağ gətirin, yumurta verin, şərabı buradan götürün». Həm də gərək əldən-ayaqdan iti olasan, yoxsa cinlənib, qarşısındakına elə sözlər deyirdi ki, adamın yeddi qatından keçirdi.

Axşama doğru iş-güt azaldığından o, eyvana çıxbı, qəlyan çəkirdi. Mən də həmin vaxt qucağımda bir yiğin boşqabla onun yanından keçdikdə mənə: «Ay qız, bəlkə, səninlə bir çay kənarına enək. Məni bu yerlərlə bir az tanış edərsən», – təklifini etdi. Mən də axmaq kimi inandım və ona qoşulub getdim. Elə çayın sahilinə çatmağımızı gördüm, məni elə qəfil, elə cəld altına basdı ki, özümü itirməyim bir yana dursun, bunu niyə etdiyini də kəsdirə bilmədim. Elə həmin günün axşamı, saat doqquzda çıxbı getdi. Bundan sonra onu bir daha görmədim...

– Elə bu? – deyə soruşdum.

– Hə. Florenten də ondandır...

– Florenten? O kimdir elə?

– Oğlum.

– Belə de! Yaxşı deyirsən. Çox yəqin ki, sən özünün o avarçəkmə həvəskarı olan aşiqini də inandırmışın ki, Florentenin atası odur, eləmi?

– Aydın məsələdir.

– Yəqin ki, o, varlı idi, deyilmə?

– Hə. O, Florentenin adına hesaba pul da qoyub. Bunun sayəsində ildə üç yüz frank qazancım olur.

Bu əhvalat məndə dərin bir təəssürat buraxmışdı.

– Çox gözəl, mələyim, çox pakızə, – dedim. – Deməli, sizləri ağıldan kasad hesab edənlər yanılırmışlar. Bəs indi Florenten neçə yaşındadır?

– Bu yaxınlarda on iki yaşı tamam olacaq. Bu yaz ilk dəfə din ayınləri sinfinə gedəcək.



– Çox gözəl. Anladığım qədəriylə, sən o vaxtdan bəri bu yolun yolcusususan?

O, dərindən köks ötürdü: bu, öz acı taleyinə boyun əymış adamın sözsüz etirafı kimi anlaşılmalıdır.

– Əlimdən başqa nə gələrdi ki?

Qəflətən otaqda möhkəm guppultu qopdu və mən yataqdan dik atıldım. Çox yəqin ki, kimsə yerə yixilmişdi, indi isə qaranlıqda əlləri ilə divarlardan tutub ayağa qalxmağa çalışırıdı.

Şamdanı əlimə alıb, qəzəb və çəşqinliq dolu baxışlarla ətrafa göz qoyдум. Qadın da yerindən dikəldi, məni sakitləşdirmək məq-sədilə qucaqladı və piçildədi:

– Elə bir şey deyil, qoçum. İnan ki, buna heç diqqət yetirməyə də dəyməz.

Axır ki, bu qəribə guppultonun gəldiyi səmti təyin edə bildim. Çarpayının baş tərəfindəki divar şkafinin qapısına doğru yönəldim və onu var gücümələ dartdım... Qarşımıda öz çəlimsiz varlığıyla titir titrəyən, qorxudan kağız kimi ağarmış cöhrəsindəki qorxu və yalvarış dolu iri gözlərini mənə dikən kiçik bir oğlan uşağı peyda oldu: göründüyü kimi, o, şkafa qoyulan həsir stulda yatılmış və yuxulu ikən yerə yixildiği üçün indi döşəmədə karixib qalmışdı.

Vəziyyəti belə görəndə o, əlini anasına tərəf uzadaraq hönkürdü:

– Mən bilmədim, anacan, təqsir məndə deyil. Yuxuladığım üçün yixildim. Mənə acığın tutmasın, anacan, təqsir məndə olmadı.

Qadına sarı dörnərk xəbər aldım:

– Bu nə oyundur belə?

Xəcalət və dilxorluq arasında çapalayan qadın xırıltılı səslə dedi:

– Əlimdən başqa nə gələrdi axı? Onu pansiona vermək üçün qazandığım pul yetmir, ayrıca uşaq otağı olan bir ev kirayələməyə isə imkanım yoxdur. Müştəri düşməyəndə onu öz yanımızda yatırdıram. Müştəri bir və ya iki saatliğinə gələndə uşaq səssiz-səmirsiz şkafda oturub dözür və başa düşür ki, belə də lazımdır. Amma müştəri sənin kimi, yəni bir gecəliyinə gələndə balam üçün bütün gecəni orada, stulda yatmaq çətin olur, kürəyi qacıyr. Axı onun hələ nə yaşı var ki?.. Bəlkə, bu da onun günahıdır, hə?.. Bütün gecəni sən də stulda o vəziyyətdə yatsaydın, görərdik, buna necə dözürsən... Bəlkə də, ağızına gələni deyərdin adama...

Əsəbiləşib özündən çıxdığı üçün qadın artıq səsini başına atmışdı.

Oğlan isə durmadan ağlayırdı. Zavallı uşaq. Cılız və ürkək məxluq. Bəli, soyuq və qaranlıq şkafda böyüyən, ara-sıra, anası müştərisiz olandan-olana boş qalan isti yataqda uyuyan bu oğlan, həqiqətən də, hələlik zavallı, cılız və ürkək uşaq təsiri bağışlayırdı adama.

Bütün bunları düşündükcə acı qəhər hissi boğazımı göynətdi və mən sabahı açmaq üçün öz evimə yollanmalı oldum.

*«Jil Blas»ın 16.12.1884-cü il sayında
Monfrinvoz imzasıyla çap olunub.*



İŞARƏT

Canlara dəyən markiza de Rennedon özünün qalın pərdəli, havası kəsifləşmiş yataq otağında, yerdən azca yüksək olan geniş və rahat çarpayısında tək-tənha uzanmışdı. Şux əndamını zərif öpüşlərlə nazlandıran, bu üzündən baxanda o biri üzü görünəcək qədər nazik mələfələrin arasında o, ərindən təzəcə ayrılmış qadınlara məxsus şirin və ürküsüz yuxuya dalmışdı.

Qəfletən qonşu otaqda – daxili düzəninə göy rəngin hakim kəsildiyi kiçik qonaq otağında qopan hay-küy bu cavanəzinən yuxusuna haram qatdı: markizanın könül sirdası və özü kimi nazlı bir xatun olan baronessa de Qranjeri rəfiqəsinin yataq otağına keçmək üstündə ev sahibəsinin rahatlığını qorumağa çalışan qaravaş ilə çənə-boğaz edirdi.

Markiza yataqdan qalxdı, kılıdə taxılı açarı burdu, ardınca cəfərəni çəkdi, təkcə başını – sarışın saç komasını xatırladan başını girişdəki pərdənin arxasından çıxararaq soruşdu:

- Nə əcəb tezdən gəlmisən?! Saat heç on da yoxdur.
- Sənə deyiləcək vacib sözüm var.

Bunu deyib rəngi qaçmış, son dərəcə həyəcanlı görünən baronessa köks ötürdü:

- Başına müsibət gəlib.
- Canım mənim, keç içəri görüm.

Baronessa içəri keçib rəfiqəsiylə öpüşdü. Markiza yenə də öz yatağına uzandı, bu ara qaravaş pəncərələri açmaqla otağı işığa və təmiz havaya qərq elədi.

Qaravaş otağı tərk edən kimi markiza de Rennedon səbirsizliklə: «Hə, danış görüüm», – dedi.

Baronessa de Qranjeri əvvəlcə bir hovur ağlamsındı: qadınlara özəl yaraşıq verən muncuq kimi şəffaf göz yaşları onun yanaqlarıyla aşağı diyirləndi.

– Əzizim! Bu başıma gələnlər dəhşətdir, deyiləsi müsibət deyil! – girişi ilə sözə başladı. Göz yaşlarını isə bilərkən silmirdi ki, bir-dən gözləri qızarar. – Səhəri dirigözlü açmışam. Məni anlayırsan da? Yuxum əlli-ayaqlı ərşə çəkilib! Bir özün yoxla, gör ürəyim necə çırçırınır.

Bunun ardınca o, rəfiqəsinin əlini alıb öz sinəsinə – qadın sinə-sini gözəl bir qəlbin və ya duyğuların deyil, məhz gözəl biçimlərin oylağı kimi qəbul edən bəzi kişilərin yuxusuna haram qatan yuvarlaq və yumşaq məmələrinə söykədi. Qəlbi, doğrudan da, guppagrupla döyündürdü. Sonra o, sözünə davam elədi:

– Bu, dünən gündüz baş verdi. Haradasa saat dörddə... ya da beşin yarısında. Düzü, elə də dəqiq xatırlamıram. Mənim ikinci mərtəbədəki mənzilimə sən yaxşı bələdsən... və mənim vaxtimın böyük hissəsini orada keçirdiyimi, Sen-Lazar küçəsindən gəlib-keçənləri qonaq otağının pəncərəsindən seyr etdiyimi də bilirsən. Mənzilimiz vağzalın lap böyründə olduğundan həndəvəri həmişə hay-küylü, maraqlı və cürbəcür adamlarla dolu olur... Uzun sözün qisası, mən bu küçənin seyrindən əsl həzz alıram! Dünən yenə də mən seyrəngah üçün oraya xüsusi olaraq qoydurduğum alçaq stulda oturub, dərd-dən-qəmdən uzaq şəkildə açıq pəncərədən baxır, özüm üçün təmiz hava alırdım. Dünən də, əgər xatirindədirse, misilsiz bir hava var idi!

Əynimə mənə o çox yaraşan yasəməni – bilirsən də, hansını deyirəm – paltarımı geyinmişdim. Bir də nə görsəm yaxşıdır: qarşı binanın pəncərəsindən təpədən-dırnağa al-qirmizi geyinmiş bir qadın ətrafi seyr edir. Bu qadını əvvəller bizim məhəllədə heç sezməmişdim, yəqin ki, buralarda təzəlikcə kirayədə qalırdı, haradasa son bir ayda. Keçən ay sərasər yağışlar yağılığından, hər halda, o, mənim diqqətimdən əməlli-başlı yayına bilib. Bir baxmaqla onun hansı yuvanın, özün bilirsən də, quşu olduğunu kəs-dirdim. Əvvəl-əvvəl bu, mənə bir az yer elədi, düşündüm ki, buna bax da, lap mənim kimi oturub bu da camaata göz qoyur. Ancaq az sonra onu müşahidəetmə marağım bu ani qısqanlıq hissimi üstələdi. O, pəncərənin kənarına dirsəklənib, yoldan keçən bütün kişilərə maritlayırdı. Elə kişilərin də hamısı (və ya demək olar ki, hamısı) gözləriylə onu yeyirdilər. Elə bil ki, binanın tiniñə çatan-da eynən oğru pişik havadakı balıq iyini alan kimi, onlar da bu dişİ varlığın qoxusunu havadaca yaxalayırdılar. Odur ki başlarını



yuxarıya qaldırıb öz iti baxışları ilə onu tapır və sanki, onunla iyiləşirdilər. Qadın baxışları ilə xəbər alırdı ki: tamahın çekir? Onlar da eləcə baxışları ilə ya «Vaxtim yoxdur», ya «Qalsın gələn dəfəyə», ya «Cibimdə siçanlar oynayır», ya da ki «Açıl başımdan, qancıq!» deyirdilər. Əlbəttə ki, bu sonuncu cavabı yalnız xanımına sadıq ərlərin gözlərindən oxumaq olurdu.

Onun bu nömrələri, daha doğrusu, öz sənətini necə dərin ustalıqla gerçəkləşdiriyini bir kənardan seyr etməyin adamda necə maraq oyatdığını isə heç ağlına da gətirməzsən.

Arabir o, tələm-tələsik pəncərəsini örtürdü və elə həmin andaca onun binasının giriş qapıları növbəti kişi xeylağını öz ağuşuna çəkirdi. Bundan məlum olurdu ki, usta baliqçının qarmağına əsl baliq keçib. İş belə gətirəndə mən artıq saatə göz qoymağa başlayırdım: kişilər on iki, uzaqbaşı iyirmi dəqiqəliyinə ona qonaq olurdular. Zamanla mən bu dişi hörməcəyin ustalığına heyran olmağa başladım. Onu da deyim ki, bu cavanəzən, sən deyən, çirkin də sayılmazdı.

Ancaq bircə şeyi anlaya bilmirdim ki, bu kişilər onu (və ya onun onlardan nə umduğunu) axı necə belə tez, sözsüz və doğru anlayırlar?! Bəlkə, bu qadın onlarla baxışında ya başını tərpətməklə, ya da əli ilə hər hansı əlavə işaret də eləyir?

Bu fikir ağlıma batandan sonra onu artıq durbinlə güdməyə başladım və hər şeyin son dərəcə bəsit olduğunu anladım: bu iş, əvvəlcə müştəriyə ədalı bir baxış, ardınca təbəssüm, bunun ardından isə «Bəlkə, bir bizə buyurasınız?» mənasını verən yüngül baş hərəkətiylə mümkün olurmuş. Amma bu işaretti onun kimi həm üstüörtülü, həm mənalı, həm də göztoxluğuyla edə bilmək üçün böyük məharət lazım idi ki, müştərinin qəlbini ram edəsən. İstər-istəməz düşündüm ki, görəsən, belə bir yüngül baş hərəkəti yəni altdan yuxarıya yönəlməklə həm ədalı, həm də canalıcı bir baş hərəkəti məndə necə, alınar, ya yox? Çünkü o qadının ifasında bu işaret çox gizli ifadələr kəsb edirdi.

Özümü sinamaq üçün güzgünen qarşısına keçdim. Əzizim, heç vaxt inana bilməzsən ki, mənim ifamda bu hərəkət onunkundan qat-qat gözəl idi! Mən özümdən razi halda yenidən pəncərənin qabağındakı yerimi tutdum.

Daha onun toruna heç kim, heç bir bəndə yaxın belə gəlmirdi. Elə bil, zavallının yerli-dibli bəxti bağlanmışdı. Əslində, bu yolla

özünə çörək pulu qazanmaq çox iyrənc işdir. Amma nə qədər iyrənc olsa da, etiraf edim ki, adam küçədə ara-sıra rastına çıxan hədsiz yaraşıqlı kişilərlə yaxınlıqdan da hələm-hələm vaz keçə bilmir.

Artıq kişilər hamısı mənim göründüyüm səkiyə üstünlük verməyə başlamışdır. Əxlaqsız qadının yaşadığı səki isə tamam boşalmışdı: halbuki onun tərəfi kölgəli idi, bizim səki isə qızmar günəş şüalarında yanıb-yaxıldı.

Kişilərin isə ucu-bucağı yox idi – cavanlar, qocalar, sarışınlar, qaraşınlar, saçlarına təzəcə dən düşənlər və başı tamam çallaşanlar. Aralarında isə ürəyəyatanları, hətta çox suyuşırınları də vardı. Bizim ərlərimiz onlarla heç müqayisəyə də gəlməzlər, demək istəyirəm ki, yəni sən də günü sabah ərindən ayrılb təkrar subaylığa qovuşsan, tam ürəyincə olan birisiylə tapışa bilərsən.

Ağlıma bir fikir də gəldi: görəsən, həmin o işarəti dürüst bir ev xanımı kimi mən versəm, nə baş verə? Onlar bunu da belə asanlıqla anlayarları? O andan sonra hər hansı bir kişiyyə işarət etmək marağı mənə necə hakim kəsildisə, lap hamilə qadınlar kimi buna yeriklədim... Hövsələm daraldı... və mən artıq öz ixtiyarımı əldən verdim! Aradabir özümü, beləcə, göz görəsi əlli-ayaqlı itirirəm. Əslində isə yad kişilərlə işaretlə anlaşmağa mənim elə bir ehtiyaçım yoxdur! Bir də ki, bilirsən, arada mənə elə gəlir ki, biz qadınlar bir az meymunqəlblı varlıqlarıq. Bir tanış həkim məni inandırıb ki, qadın beyni ilə meymun beyni arasında bir elə fərq də yoxdur. Bizə yamsılamağı qadağan etmək olmaz. Bizlər toydan sonrakı ilk ayda ərimizi (əlbəttə, əgər onu seviriksə) yamsılayırıq, sonra növbə gəlir oynışlarımıza, sonra rəfiqələrimizə, sonra isə keşişlərimizə – əlbəttə, əgər onlarla aramızda adına «qarşılıqlı səmimiyyət» deyilən bir şey görürükə. Onlar kimi düşünməyə, onların sözleri, jestləri ilə danışmağa başlayırıq, bütün özəlliklərini mənimsəyirik. Əcəb axmaq xasiyyətdir, deyilmə? Nə isə, əgər mənim də ağlıma bir şey batdısa, mən onu mütləq edirəm. Vəssalam.

Düşündüm ki, gəlsənə, işarətimin təsirini bir nəfərin üzərində, vur-tut bircə nəfərin üzərində sınayım. Görüm nə olur, necə olur? Həm də burada qorxulacaq nə var ki? Heç nə! Biz onunla cəmi-cümlətanı bir yol təbəssümümüzü paylaşacaqıq və ondan sonra mən onu bir daha görməyəcəyəm, lap işdi-şayəd görsəm və ya o da məni tanısa belə, bir bəhanə ilə ondan yaxamı qurtararam, gedər!



Bunu qətiləşdirəndən sonra seçimə başladım. Sınağımı son dərəcə yaraşıqlı birisiylə gerçəkləşdirməyə qərar verdim. Bir də baxdım ki, budur, uca boylu, yaraşıqlı, sarışın bir cavan gəlir. Sən bilirsən də, mən sarışınları xoşlayıram.

Mən onu süzməyə başladım, o da məndən gözlərini çəkmədi. Mən gülümsədim, o da cavab verdi. Başımla ona güclə seziləcək bir işarət elədim, o da başını tərpətdi və – nə görsəm yaxşıdır? – dübbədüz bizim binanın girişinə yönəldi.

Heç təsəvvürünə də gətirməzsən ki, içimdə necə vəlvələ qopdu! Az qalırdım ağılımı itirim. Dəhşət qorxdum! Birdən o, qulluqçularla kəlmə kəsərsə, nə olacaq?! Hələ qulluqçu Jozefi demirəm, axı o, ərimin sadiq quludur! Jozef həmin dəqiqə düşünəcək ki, mən bu cənabla mazaqlaşıram.

Başıma haranın külünü tökəydim? Özün de, neyləyə bilərdim?! O sarışın isə yəqin ki, az sonra, bəlkə, elə bu saniyə qapının zəngini çalacaqdı. Neyləyəydim axı? Ona görə də fikirləşdim ki, yaxşısı budur, elə özüm qapıya çıxmı, deyim ki, məni səhv başa düşüb və çıxıb getməsini ondan xahiş eləyim. Hər halda, onun qadına, bu zəif qadına rəhmi gələcəkdir! Bəli, deməli, mən girişə tərəf cumuram, qapını açdığını zaman onun hələ indi əlini zəngə uzatdığının şahidi oluram.

Havalı adamlar kimi ağızma gələni üyüdüb-tökürəm:

– Çıixin gedin, elə bu dəqiqə çıxin gedin. Siz yanılırsınız, mən ev xanımıyam, ailəm var. Burada bir yanlışlıq, qorxunc bir yanlışlıq var, mən sizi birisinə oxşatdım, sizi bir tanışımıla səhv saldım və siz ona çox oxşayırsınız. Yalvarıram sizə, mənə rəhminiz gəlsin.

O isə əzizim, bunun cavabında gülərək dedi:

– Günaydın, mənim mələməmiş quzum! Ardını söyləməsən də olar, çünkü artıq daha nələr söyləyəcəyini əzbər bilirəm. Sənin ailən varsa, deməli, qiymətin bir luidordur. Nə etməli, iki istəyirsənsə, qoy iki olsun. Yaxşı, indi isə düş qabağıma və yolu göstər görək.

Bunu deyib, o, məni bir kənara itələyir, giriş qapısını örtür. Mən isə yerimdə qaxaca dönmüşəm, qorxudan dilim-ağzım quruyub. O arada bu yad kişi mənim belimi qucub, yanğımdan öpür və məni birbaşa bayraq bayırə çıxanda qapısını açıq qoyduğum qonaq otağına tərəf aparır.

Dəllallar kimi otaqdakı hər şeyi müştəri gözüylə sözərək deyir:

– Hə-ə-ə! Şəraitin çox yaxşıdır, hətta deyərdim ki, əladır! Amma içindəki şəhvət yanğısı gör sənə necə güc gəlib ki, keçibsən artıq küçədən erkək ovlamağa!

Bunu eşidəndə mən yenidən yalvar-yaxara başladım:

– Çıxın gedin, xahiş edirəm, evimi tərk edin! İndicə ərim evə döñəcək! Bu dəqiqələrdə evə gəlməlidir – o, həmişə bu vaxt evə qayıdır. Vallah, and içməyə hazırlam ki, aramızda yanlış bir anlaşma olub!

O isə təmkinini pozmadan cavab verdi:

– Canım-gözüm, bu nömrələrini qoysana bir kənara. Ərin özünü yetirəcək olsa, onun da cibinə bir yüzlük basaram, qoy gedib bu qarşısındaki meyxanada özü üçün bir az şellənsin.

Sonra o, Raulun buxarının üstündə duran şəklinə baxıb xəbər aldı:

– Budur sənin o... sənin o, necə deyərlər, ərçən?

– Hə, bu mənim ərimdir.

– Əsl kəlpeysərmış! Bəs bu kimdir? Bəlkə, bu da sənin bazar-ladığın gözəlcələrdəndir, hə?

Bu sözləri o, sənin şəklini göstərərək deyirdi, əzizim. Bildin də, sənin o bal kostyumundakı şəklin gözünə sataşmışdı. Mən artıq harada olduğumu da unutmuşdum və sanki, sayıqlayırdım:

– Hə, mənim bazarladığım gözəlcələrimdəndir.

– Əcəb can şeydir! Məni onunla mütləq tanış edərsən.

Saat artıq beşi vururdu, Raul isə hər zamanki kimi, altının yarısında evdə olacaqdı! Bəs bu cənab ərim gələnə qədər getməzsə, başıma nə oyun gələcəkdi, ilahi! Odur ki mən... mən... başımı itirdim... tamam başımı itirdim... və belə qərara gəldim... qərara gəldim ki... onu başımdan... nə qədər tez rədd etsəm... bir o qədər yaxşıdır... Sən, yəqin ki, anlaysısan... və... və sanki, ümidi gələn başqa bir çıxış yolu görmədiyimdən... məni düzgün anla. Axi, doğrudan da, başqa hansı yolum qalırdı, əzizim?.. Başqa cür yaxamı onun çəngindən necə qurtara bilərdim?.. Ona görə də... mən... qonaq otağının qapısını içəridən kilidləməli oldum... Vəssalam!

Markiza de Rennedon üzünü yastığa sıxıb, altındaki çarpayını lərzəyə getirəcək qədər güclü qəhqəhələr çəkdi. Sonra bir hovur nəfəsini dərib soruşdu:

– Barı, o, yaraşıqlıydı?



– Çox.

– Yaxşı, bəs onda bunun harası müsibət oldu ki?

– Amma... amma... əzizim, bilirsən... o söz verdi ki, sabah da... mənə baş çəkəcək... yenə elə həmin saatda... və mən bundan... lap dəhşətə gəldim... Sən onun necə yolagəlməz və... tərsin biri olduğunu ağlına da gətirməzsən. İndi neyləyim? De də, axı neyləyim?

Markiza yenə çarpayıa çökdü: görünür, o, oturaq pozada fikrini bir yera daha rahat cəmləşdirirdi. Bir az susandan sonra sözə başladı:

– Elə qurğu qur ki, onu həbsə atsınlar.

– Həbsə atsınlar?! – baronessa gözləmədiyi cavabdan lap çəşqinqlaşdı. – Necə yəni? Sən nə danışdığını özün, bari, anlayırsan? Elə qurğu qurum ki, onu həbsə atsınlar? Axı hansı əsasla?

– Bundan asan nə var ki?! Polis komissarına şikayət et ki, son üç ayda tanımadiğın birisi səni qarabaqara izləyir. Dünən isə onun həyasızlığı artıq o həddə çatıb ki, sənin evinə soxulub, üstəlik, sabah da baş çəkəcəyi ilə səni təhdid edib. Odur ki hökumətin səni ondan qorumasını tələb edirsən. Sənə iki nəfər polis qoşacaqlar ki, o sırtlığı həbs eləsinlər.

– Amma, əzizim, birdən o, aramızda olanları açıb desə...

– Sən komissar üçün inandırıcı bir əhvalat uydurandan sonra ona kim inanacaq ki, ay axmaq?! Sənə isə yəqin ki, inanacaqlar, çünkü sən təmiz ismət sahibi, kübar bir xanımsan.

– Amma mənim heç vaxt buna cürətim yetməz!..

– Əzizim, ya sən olan-qalan cürətini toplamalısan, ya da ki işin fırıldır.

– Bir də axı onu həbs etsələr, o... mənə dişinin dibindən çıxanı deyə bilər!

– Qoy desin, sənin də şahidlərin olacaq və bu, sənin əlində ona qarşı hökm verdirmək üçün əsas olar...

– Nə hökmü verdirmək üçün?

– Pul cəzası barədə. Belə məsələlərdə güzəştə getmək yaramaz.

– Hə, doğrudan da, pula gələndə... bir şey də mənə əzab verir axı... elə bil, ürəyimdən daş asılıb... Bilirsən... məndən ayrılmazdan əvvəl o... buxarının üstünə iki luidor qoydu.

– İki luidor?!

– Hə.

– Cəmi-cümlətanı iki?

– Hə.

– Azdır. Bu, şəxsən mənim heysiyyətimə toxunardı, vallah. Yaxşı, bəs bunun nəyi sənə əzab verir ki?

– Səncə, bu pulu neyləyim?

Markiza bir anlığa fikrə gedib tam ciddi şəkildə cavab verdi:

– Əzizim, məncə, sən... bu pula ərin üçün nə isə bir hədiyyə almalısan... Belə eləməsən, ona qarşı böyük haqsızlığa yol verəsən!

«Jil Blas»ın 27.04.1886-ci il sayında çap olunub.



29-cu ÇARPAYI

Kapitan Epivan küçədən keçdiyi vaxt bütün qadınlar dönüb ona baxırdı. Əslinə qalandı o, həqiqətən də, yaraşıqlı bir zabit idi. Daim diqqət mərkəzində olduğu üçün onun bütün fikri-zikri özünə yönəlmışdı və sanki, özünün qədd-qaməti, ayaqları və bigləri ilə öyünürdü. Etiraf etmək lazımdır ki, onun bir az əvvəl tərif olunan tərəfləri, həqiqətən də, çox gözəl təsir bağışlayırdı. Hörülmüş kəndir kimi cod olan sıx və sarışın bigləri yetişmiş buğda kimi qızılı rəngə çalırdı, bir cüt güclü dalğa kimi müxtəlif səmtlərə haçalanın bu lopa biglər uclara doğru incələrək burulurdu. Zabitin beli çox incə idi, sanki, korset taxırdı, sinəsi isə əsl erkəyə məxsus şəkildə geniş, qüvvətli və qabarıq idi. Baldırlarına isə söz ola bilməzdı, dar, qırmızı rəngli dara-ma şalvarın altından əzələlərinin ən kiçik titrəşimləri oxunan belə baldırılara yalnız gimnastılarda və ya rəqqasılarda təsadüf etmək olar.

Əl-qol hərəkətləriylə, ayaq əzələlərini gərərək yeriyirdi. Onun bir az ləngərli, cəngavərsayağı yerişinə və gövdəsinə hərbi mundır bir az da əzəmət gətirirdi. Bəlkə də, heç mülki geyim ona bu qədər yaraşmazdı.

Bəli, bütün başqa zabitlər kimi kapitan Epivan da mülki geyimi özünə yaraşdırı bilmirdi. Boz və ya qara parçadan geyimi əyninə taxlığı zaman onu adı qulluqçudan ayırmاق mümkün olmurdu. Amma bircə dənə mundırın hesabına tanınmaz dərəcədə dəyişirdi. Bundan əlavə, mavi gözləri, ensiz alnı, zərif və incə burnu onun üzünə xüsusi gözəllik verirdi. Doğrudur, bir az dazlaşmağa meyilli idi və saçlarının niyə töküldüyü özü də heç cür anlaya bilmirdi. Axi bu yaşda saçı niyə tökülməliydi onun? Amma iri biglərinin dazlaşmaqda olan başını ört-basdır etdiyi ilə özünə təsəlli verirdi.

O, ucđantutma hər kəsə nifrət edirdi, amma bu nifrət müxtəlif səbəblərdən qaynaqlanırdı.

Belə ki, təsadüfi adamlar onun üçün mövcüd deyildilər, onla-
ra həyatdəki toyuqlardan və ya boz sərcələrdən artıq diqqət yetir-
məyi özünə rəva bilmirdi. Bütün dünyada yalnız zabitlər onun maraq
dairəsinə daxil idi, hərçənd bunu da bütün zabitlərə aid etmək
olmazdı. Ümumiyyətlə götürəndə, o yalnız yaraşıqlı zabitləri hesaba
alırkı, cünki ona görə, hərbçinin başlıca özəlliyi yalnız onun gözəl
qədd-qaməti ola bilərdi. Ona görə, hərbçi iri cüssəli, güclü, zəhmlili
və cəsur olmaqla, yalnız savaş və sevgi üçün yaranmışdır, vəssə-
lam. Hətta fransız ordusundakı generalları da onların boy-buxu-
nuna və zəhmlili üzlərinə görə qiymətləndirirdi. Məsələn, Burbakini öz
zəmanəsinin ən nəhəng sərkərdəsi olaraq qəbul edirdi.

Yürüş zamanı nəfəsi təngiyən gödərək və tombul piyada qoşunu
zabitlərini, adətən, ələ salırdı. Politexnik məktəbin məzunlarına – bu,
gözlük arxasından baxan, simalarından ağciyərlik, çarəsizlik yağan
bu kələ-kötür və bacarıqsız adamlara olan nifreti isə hətta iyrənmək
həddinə çatırdı: onun qənaətinə görə, hərbi mundir belələrinə
eşşəyə palan yaraşlığı qədər yaraşırıldı. Bu tisbağa kimi sürünen,
içkiyə və yeməyə aludə olmayan və öz hesab düsturlarını gözəl
qızlardan xeyli üstün tutan sisqa cavanların orduya götürülməsi
onu hövsələdən çıxarırdı.

Kapitan Epivan özü isə qadınların zövqünü oxşadığı üçün uğur-
ları ilə daim öyündürdü. Məsələn, əgər o, bir qadınla şam yeməyi
yeyirdi, həmin gecəni onun ağuşunda xumarlanacağından yüz
faiz əmin idi. Yox, əgər gözlənilməz səbəblər üzündən o, həmin
gecə belə bir qələbə qazana bilmirdi, uzaqbaşı sonraki günlərdə
bunun baş verəcəyinə zərrə qədər də şübhə etmirdi. Ona bələd
olduqları üçün zabit yoldaşları öz sevgililərini, tacirlər isə piştaxta
arxasında ticarətlə məşğul olan arvadlarını ondan qorumağa
məcbur olduqlarından Epivana nifret bəsləyirdilər.

Küçədən keçdiyi vaxt baqqal xanımları vitrin arxasından
onunla baxışındılar və bu baxışmalar qadınlardan ən məhrəm
sözlər eşitməyə bərabər sayılmalıydı, cünki bu baxışlarda onların
həm dəvəti, həm əyləncə təklifi, həm etirafı, həm də cavabları
ifadə olunardı. Bütün bunları gizli instinct sayəsində sezən baqqal
isə qəfletən döñərək, zabitin yaraşıqlı və vüqarlı qədd-qamətini
nifretlə süzürdü. Onlara bağlılığı təəssüratdan məmnun təbəs-
sümlə oradan uzaqlaşan zabitin ardınca piştaxtanın üstündəki



malları əsəbiliklə yerbəyer etməyə çalışan baqqalın isə əlindən donquldanmaqdən başqa bir şey gəlmirdi:

– Ördəyin biri ördək! Görəsən, öz dəmir-dümürləri ilə baş-qulaq aparan bu müftəxorları yedirtməkdən dövlət nə vaxt əl çəkəcək? Vallah, mənə qalsa, hər hansı qəssab vətənə əsgərdən min dəfə faydalıdır. Qəssabin da önlüyü qana bulaşır, amma arxayınsan ki, bu, kəsilən heyvanın qanıdır: ən azından, qəssabin bir işə xeyri dəyir, bilirsən ki, onun belindən asilan bıçaq, ən azından, adamları doğramaq üçün deyil. Bu cəlladlara belə ölüməsaçan silahlarla gəzməyə hansı ağılla icazə veriblər – bax onu başa düşə bilmirəm! Yaxşı anlaysıram ki, onlarsız iş keçmir, amma eynilə maskarad tamaşasında olduğu kimi, bunları hər gün niyə göy-qırmızı geyindirib, şəhərin canına salırlar, görən?! Başkəsənlərlə də şübhə çıxartmaq olmaz ki!

Bu yerdə xanımının səssizcə çıyılmasını çəkdiyini görməsə də, ehtimal edən kişi bir az da qeyzləndirdi:

– Ancaq yelbeyin qadınlar belə özündən müştəbeh tiplərə heyran ola bilərlər!

Amma hər halda, ürəklər fatehi kimi tanınan kapitan Epivan barədə şayiələr bütün fransız ordusuna yayılmışdı.

1868-ci ildə onun xidmət etdiyi 102-ci süvari alayını qarnizon xidməti ilə bağlı Ruan şəhərinə köçürüdlər.

Az müddət sonra kapitan bütün şəhərdə məşhurlaşdı. Hər axşam saat beşdə absent¹ içmək adıyla Buayeldye bulvarındaki «Komediya» kafesinə baş çəkirdi, amma kafeyə girməzdən öncə ayaqları, gövdəsi və böğləri ilə öymənmək üçün bulvarda obaş-bubaşa gəzişirdi. Əllərini belinə qoyaraq xiyabanda oturan, qiymətlərlə bağlı qayğılı şəkildə söhbətə qapılan Ruan kommersantları söhbətə ara verib onu süzər və heyran qalardılar:

– Göz dəyməsin, həqiqətən, yaraşlılardır!

Az sonra bunun kim olduğunu ayırd edəndə əlavə edərdilər:

– Hə, bu, kapitan Epivandır! Maşallah, əsl igiddir!

Onunla rastlaşan qadınlar isə özləri də bilmədən başlarını qəribə şəkildə yelləyir, ya da ki diksinirdilər, sanki, özlərini onun qarşısında çarəsiz və ya cilpaq hiss edirdilər. Boyunları qeyri-ixtiyari yana əyildiyi zaman dodaqlarında xəzif bir təbəssüm gəzirdi; görü-

¹ Absent – yovşan arağı

nür, bununla onlar kapitan Epivanın xoşuna gəlmək, onun diqqətini çəkmək istəyirdilər. Yanında gəzən dostları, hər dəfə onun bu cəhətinə həsəd aparan dost-aşnaları da: «Bu Epivanın bəxti əcəb gətirir», – deyə adı dillərdən düşməyən kapitanı durmadan izləyən him-cimlərə qarşı gizli qısqanlıq duyurdular.

Ruanın ən özündəndeyən cavanəzənləri arasında bu igid uğrunda əsl mücadilə, bəlkə də, müharibə başlanmışdı. Zabitlərin şəhərə çıxdığı vaxt, yəni saat beşdə bir dəstə qız Bauldye bulvarına toplasın, qoşa-qoşa bulvarın bu başından o biri başına var-gəl edərdilər. Leytenantlar, kapitanlar və mayorlar da, kafeyə baş çəkməzdən qabaq qılınclarının ucu yerlə sürünsə də burada iki-iki gəzişməyə üstünlük verirdilər.

Bir axşam varlı-hallı fabrik sahibi cənab Tampliye-Paponun məşəqəsi olan gözəl-göyçək İrma öz karetini, guya, qravüraçı Pol-yardan vizit kartı almaq bəhanəsiylə «Komediya» teatrının yanında əylətdi. Əslində isə cavan qızın məqsədi zabitlərin oturduğu masanın yanından keçərkən kapitan Epivana öz baxışlarıyla «ürəyinə istəyən vaxt sizinəm» mesajını çatdırmaq idi və o, bunu elə aşkar ifadə etdi ki, yavəriylə birlikdə yaşıł absent içən polkovnik Pryun özünü saxlaya bilməyib donquldadı:

– Vay səni, əclaf! Anası bunu əcəb bəxtəvər doğub!

Polkovnikin bu sözləri kapitan Epivanın ürəyinə necə yağ kimi yayıldısa, o, sabahısı gün öz parad formasıyla İrmanın pəncərəsi altdan bir neçə kərə oyan-buyana keçməli oldu.

Qız da bunu görüb, pəncərədən boylandı, ona gülümsədi.

Elə həmin gecə kapitan qızın məşuquna çevrildi.

O gündən etibarən hər yerdə birgə göründlər, qarşılıqlı münasibətlərini gizlətmədilər, arabir bir-birinin paxırlarını açıb töksələr də, belə bir eşq romanları olduğundan məmənun göründülər.

Kapitanla gözəl İrmanın əlaqələri barədə söz-söhbət şəhər əhlinin dilindən düşmürdü. Bircə cənab Tampliye-Papon fil qulağında yatmışdı. Kapitanın isə üz-gözündən sonsuz səadət yağırıdı, kəlməbaşı deyirdi:

– İrma mənə dedi ki... Keçən gecə İrma mənə... Dünən İrma ilə nahar edəndə...

Bir ildən də artıq bir müddət ərzində o, bu qızla olan macərasıyla bütün Ruan qarşısında öyündü, sanki, bu sevgi onun döyüşdə ələ



keçirdiyi düşmən bayrağıydı. Özünü inandırmışdı ki, bu sevgi onu yenilməz edib, özünə qarşı bəslənən həsədlər fonunda gələcəyinin parlaq olacağından da, yolunda sinov getdiyi Xaç ordenini alacağından da artıq arxayın idi, çünkü o, hamının diqqətini özünə cəlb edə bilmədi, unudulmamaq üçün isə bu, əsas şərtdir.

Amma bir gün mühabibə başlandı və kapitanın alayı birincilər sırasında sərhədə göndərildi. Onların gecədən başlayan ayrılığı şübhəcən davam etdi.

Zabitin papağı, qırmızı şalvari, qaytanlı süvari mundiri və xəncəri stulun başından sürüşüb döşəməyə düdü. Qızın paltarı, ətəyi, ipək corabları isə zabitin geyimləriylə bir arada yerdəki xalının üstə düşüb qaldı. Sanki, otaq əsl döyüş meydaniydi, amansız talana uğramışdı. Saçları pərişan olan İrma qüssədən az qalırkı ağılnı itirə, onun titrək əlləri, sanki, zabitin boynunda bitmişdi, gah cumub zabitin qucaqlayırdı, gah da ondan qopub, döşəmədə çarəsizliklə çırpinır, stulları vurub aşırıdır, kresloların saçlığını qoparır, acıından dişləri ilə kreslonun ayaqlarını gəmirirdi. Öz qanı da it qanına dönən kapitan ona heç cür təsəlli verə bilmir, elə hey eyni sözləri üyündüb-tökürdü:

– İrma, mələyim, bircə dənəm, axı neyləmək olar? Belə lazımdır da!

Arabir isə əliylə öz gözlərindən axan yaşı silməli olurdu.

Sübh çağrı onlar ayrıldılar. Qız öz kareti ilə sevgilisini birinci hərbi düşərgəyə qədər ötürdü. Ayrılarkən kapitanı bütün alayın gözü qabağında bağırna basdı və bu səhnəyə şahid olanlar onun hərəketinə səmimilikdən, məsumluqdan və təbiiliyikdən başqa bir məna vermədilər də. Yoldaşları kapitanı təbrik edərək, ona:

– Əcəb bəxtəvərsən ha! Tapdığın qız isə əsl mələkdir, – deyirdilər. Bəlkə də, onlar bu hərəkətə haradasa bir vətənpərvərlik rəngi də qata bilirdilər.

Döyüşlər zamanı kapitanın alayı əməlli-başlı bərkdən-boşdan çıxdı. Bir komandır kimi o, özünü qəhrəman kimi tanıtdığından «Xaç ordeni»nə layiq görüldü. Savaş bitincə isə yenidən doğma Ruan qarnizonuna qayıtdı.

Geri dönən kimi o, İrmadan bir xəbər-ətər öyrənməyə çalışsa da, bir kimsə ona qızla bağlı dəqiq bilgi verə bilmədi.

Bəziləri deyirdi ki, qız Prussiya ştabında düşmən zabitlərlə mazaqlaşmış. Başqalarının sözündən belə çıxırdı ki, İrma İveto tərəflərdə bir kənddə yaşayan valideynlərinin yanına çıxb gedib.

Hətta ölənlərin siyahısını araşdırmaq üçün kapitan öz yavərini bələdiyyə arxivinə göndərsə də, həmin siyahılarda da İrmanın adına rast gəlinmədi.

Dərdi başından aşsa belə, o, yeri gələndə öz dərdini də əldə bayraq etməyi, öyünməyi bacarırdı. Hətta başına gələn bu dərdi, bələni da, yəni İrmanı itirməsini də bir müddətə Ruani işğal edən prüssiyalıların ayağına yazır və: «Eybi yox, gələn döyüsdə mən o əclaflardan sevgilimin qisasını alaram!» – deyirdi.

Amma bir sabah o, səhər yeməyi üçün zabit yeməkxanasına girəndə başında müşəmbədən furajka, əynində isə üst köynəyi olan qoca poçtalyon ona bir məktub təqdim etdi. Məktubu açan kapitan aşağıdakıları oxudu:

«Əzizim!
Mən xəstəxanadayam. Vəziyyətim hədsiz ağırdır. Əgər
baş çəkə bilsəydin, bununla mənə dünyaları bağışlayardın!
İrma.»

Rəngi avazıyan, mərhəmət hissiylə sarsılan kapitan:

– Yaziq qızçıqaz! Sabah yeməyimi yeyən kimi mütləq gedib ona baş çəkməliyəm, – dedi.

Yemək əsnasında yan-yörəsindəkilərə elə hey təkrarlayırdı ki, sən demə, İrma xəstəxanada yatmış və o, nəyin bahasına olursa olsun, qızı oradan qurtaracaq! Prüssiyalıları isə söyürdü: «Vay sizi, əclaflar!» O zənn edirdi ki, prüssiyalılar bütün var-yoxunu taladıqlarından zavallı qız qara qəpiksiz qalıb, odur ki aclıqdan üzüllüb, yatağa düşüb.

Ona qulaq kəsilənlər isə bu hekayətdən təsirlənməyə bilmirdilər.

Əlindəki bükülü salfeti süfrəyə qoyan kapitan tələsik yerindən qalxdı, asılıqdan qılincini götürdü. Beli incəlsin deyə sinəsini qabartdı, bunun ardınca kəmərini taxaraq, iti addımlarla şəhər xəstəxanasına üz tutdu.

Ona elə gəlirdi ki, xəstəxana binasına maneəsiz girə biləcək, amma onun içəri keçməsinə qəti etiraz etdilər. İş o yerə çatdı ki, kapitan öz alay komandanının qəbuluna gedib, vəziyyəti anladaraq ondan baş həkimin adına bir qısa məktub da almağa məcbur oldu. Bizim yaraşıqlı kapitani yenə də bir müddət qəbul otağında gözlədən baş həkim, nəhayət ki, ona içəri keçmə izni verdi. Zabitlə quruca sağıllaşaraq, ona bir sanitarı bələdçi kimi qoşan həkimin



üzündə nə isə acı bir tənə oxunurdu. Onsuz da bu məşəqqətlər, yiyesiz insanlar və qəcilməz ölümlər məskəni hələ öz kandarındanca bizim kapitanı sarsılmışdı.

Səs salmamaq üçün kapitan barmaqlarının ucunda yeriyirdi, ucu-bucağı görünməyən koridorlar kif, dərman və xəstəlik qoxuyurdu. Xəstəxana binasının üzücü sükutunu ara-sıra kimlərinsə piçiltürləri pozurdu. Qapı aralarından hərdənbir cərgəylə düzülmüş çarpayılar gözə dəyirdi. Orada uzananların bədən cizgiləri yorğanların altından oxunurdu. Təkrar səhhətinə qovuşan xəstə qadınlar isə öz çarpaylarında oturub tikişlə məşğul idilər. Onların əyinlərində boz rəngli giş materialından xəstəxana paltarı, başlarında isə bəyaz ləçəklər gözə dəyirdi.

Adamlarla ağızbaağız dolu olan bu palatalardan birinin qapısında kapitanın önündə gedən bələdçi ayaq saxladı. Qapının üstündə iri hərflərlə «Sifilis» kəlməsi yazılmışdı. Bundan diksənən kapitanın qanı beyninə vurdu. Kandarda, alçaq taxta masanın üstündə oturan sanitər qadın dərman hazırlamağındaydı. Həmin qadın:

– Mən sizi oraya ötürərəm. O, iyirmi doqquzuncu çarpayıda yatır,
– deyərək zabitin qabağına düşdü.

İçəridə çarpayılardan birini göstərərək: «Bax, odur ey, o!» – dedi.

Həmin çarpayının üstündəki yorğan xəfifcə qalxıb-enirdi. Orada yatanın üzü də mələfə ilə tam örtülmüşdü.

Ətrafdakı yastıqlardan qalxan təəccüb dolu və avazmış, cavanlı-qocalı qadın üzleri gənc zabitə sarı döndü. Miskin xəstəxana paltarları fonunda bu sifətlərin hamısı eyni dərəcədə çırkıq və çarəsiz görünürdü.

Kapitan əməlli-başlı karixdi, bir əlini qılıncına apardı, digəriylə isə papağını xışmaladı. Bir an duruxandan sonra dili açıldı:

– İrma.

Yataqda qəfil bir hərəkət yarandı və bunun ardınca sevgilisinin güclə tanınacaq şəklə düşən yorğun, halsız üzü yorğanın altından zühur elədi.

Həyəcandan dili-dodağı təpişən qadın:

– Alber!.. Alber!.. Sənsən!.. Ah, nə yaxşı... nə əcəb... – deyə bildi və gözündən yaşlar axdı, nə axdı.

Xəstə baxıcısı zabit üçün stul gətirdi.

– Əyləşin, cənab.

Kapitan oturdu, onun o cür gözəl və təravətli qoyub getdiyi bu üz indi necə də solğunu, yazılıqdi. Xəbər aldı:

– Nə olub sənə belə?

Qadın ağlamışınaraq:

– Yəqin ki, gördün qapının üstündə nə yazılmışdı, – dedi, utanlığından gözlərini mələfəylə örtdü.

Zabit çəşqinqılıq və xəcalət içində soruşdu:

– Axi sən zavallı bu azara necə yoluxdun?

Qadın:

– Bunun səbəbkəri o eclaf prussiyalılardır. Onlar məni, demək olar ki, zorladılar və bu xəstəliyə yoluxdurdular.

Zabitin daha deyəcək bir sözü qalmamışdı. Qadını süzərək, papağını dizinin üstə fırlatmağındaydı.

Digər xəstələrin də nəzərləri ona dikilmişdi. İndi ona elə gəlirdi ki, əxlaqsız qadınlarla dolu olan bu otaqda o, həmin qorxunc və iyrənc xəstəliyə yaxalanmış bədənlərin necə çürüdüyüünü, bu çürüntünün qoxusunu, havada dolaşan rəzaləti də artıq duymaqdadır.

Qadın dile gəldi:

– Görünür, mən sağalmaz xəstəyəm. Həkimin dediyinə görə, vəziyyətim ümidsizdir.

Bu ara baxışları zabitin sinəsindəki «Xaç ordeni»nə sataşan qadın sevincək:

– Sən hələ orden də almışan. Ah, buna necə də şadam! Bilsən, necə şadam! Ah, əgər səni qucaqlayıb öpə bilsəydim! – dedi.

Bu öpüşü, hələlik, xəyalında canlandıran kapitanın isə içini dərin ikrah və dəhşət dalğası bürüdü.

O, indi bayira, təmiz havaya çıxməq, bu qadınla birlikdə olmaqdan bir az tez qurtulmaq istəyirdi. Amma qalkıb getməyə, qadınla xudahafızlaşmaya cürət etmirdi. Odur ki mızıldayaraq soruşdu:

– Yəqin ki, sən heç müalicə də olunmurdun?

Söz bu yerə gəlib çatanda İrmanın gözlərində şimşəklər çaxdı:

– Yox, çünkü gözgörəsi ölümə getsəm belə, mən onlardan öz intiqamımı almaq niyyətindəydim! Elə buna görə də imkan daxilində onların hamısını, hamısını bu xəstəliyə yoluxdururdum. Ruan işğal altında olduğu müddətdə mən müalicə olunmadım.

Səsinə, az da olsa zarafat çaları qatan zabit utancaqlıqla dedi:

– Hə, bax, belə eləməkdə haqlıymışsan.

Qadının gözüne işiq, yanağına isə rəng gəldi:

– Əlbəttə ki. Arxayın ol, sayəmdə, kim bilir, neçə düşmən o dünyalıq olub. Gəbərib! İnanıram ki, onlardan öz intiqamımı almışam!



Zabit bir daha təkrarlamalı oldu:

– Bu çox yaxşıdır!

Sonra ayağa qalxaraq:

– Hə, mən gedim, saat dördə alay komandirinin qəbulunda olmaliyam.

Qadın həyəcanlandı:

– Necə? Sən artıq gedirsən? Elə indicə gəlmışdin ki!..

Amma zabit nəyin bahasına olursa olsun, getməyə israrlıydı.

Başladı ki:

– Doğrudur, mən təzəcə gəlmışəm. Buna rəğmən, saat dördə komandirlə görüşməliyəm.

Qadin:

– Komandirin yenə də polkovnik Pryundur? – soruşdu.

– Hə, həminkidir. İki dəfə də yaralanıb.

Qadin yenə də xəbər aldı:

– Yoldaşlarından heç ölü-ittən oldu?

– Hə. Sen-Timon, Savanya, Poli, Sapreval, Rober, de Kurson, Pazafil, Santal, Karavan və Puavren həlak oldu. Saelin bir qolunu mərmi apardı, Kurvuazyenin isə ayağı tikə-tikə oldu. Pake isə sağ gözündən oldu.

Qadin dərin maraqla onu dinləyirdi. Sonra qəfildən zabitə piçildədi:

– Hələ ki, xanım Lanqlua palatada deyil, məni bir öpsənə.

İçindəki ciyrənmə hissi dalğa-dalğa qabarsa da, o, dodaqlarını xəstənin solğun alınına dayadı. Bu ara İrma da gırəvə tapıb onu qucaqladı, zabitin qaytanlarla bəzənmiş süvarı mundirini dəlicəsinə öpüşlərə qərq elədi.

Bunun ardınca yalvarışlı səslə xəbər aldı:

– Yenə mənə baş çəkəcəksən? De də, gələcəksən? Söz ver ki, gələcəksən!

– Yaxşı, söz verirəm.

– Haçan? Cümə axşamı gələrsən?

– Cümə axşamı gələrəm.

– Cümə axşamı ikidə.

– Oldu. Cümə axşamı, saat ikidə.

– Söz verirsən?

– Verirəm.

– Hələlik, əzizim!

– Hələlik.

Palatadakıların ona dikilən baxışları altında çəşqinliğə düşən şax qamətli zabit otaqdan çıxanda özünü əzilmiş hiss etdiyindən tamam bütüşmüdü. Nəhayət, binadan çıxanda o, rahatlıqla köks ötürə bildi.

Axşam yoldaşları xəbər aldı:

– Hə, nə oldu? İrma necədir?

O, çəkingənliliklə:

– Ciyərlərini soyuğa verib, vəziyyəti heç də yaxşı deyil, – dedi.

Bu cavabın ardında nə gizləndiyini öyrənmək üçün sütlül bir leytenant kəşfiyyata çıxdı. Sabahısı gün toplantı otağına girən kapitani hamı gülüş və lağlağı hədəfinə çevirdi. Axır ki, ondan da kam almağa imkan yaranmışdı!

Bütün bunlar bir yana dursun, o da məlum olmuşdu ki, İrma Prussiya ordusunun qərargah zabitləri ilə işğal vaxtı o ki var kef eləyibmiş; süvari komandanı polkovniklə, daha bir sürü zabitlə at belində bütün əyaləti dolaşırmış, bunun ucbatındandır ki, Ruan əhli bu qadına «Pruss qancığı» ayaması taxıbmış.

Sonrakı bir həftə boyu kapitan alayın lağlağı hədəfinə çevrildi. Ədəbsiz atmalar, şit məsləhətlər, tövsiyə olunan həkimlər, işə yarayacaq dərmanlar və onların istifadə qaydaları ilə dolu məktublar alırdı poçtla.

Bu söz-söhbətdən agah olan polkovnik də tam ciddiyyətlə demişdi:

– Görünür, kapitanın bu macərası çox çekici imiş! Odur ki bu münasibətlə onuancaq təbrik etmək olar!

Aradan on gün ötdü və İrma ona ikinci dəfə məktub göndərdi. Qəzəbindən dəliyə dönən kapitan məktubu cırıb atdı və cavab da yazmadı.

Daha bir həftə sonra yazdığı məktubda qadın, vəziyyətinin xeyli ağırlaşdığını və onunla vidalaşmaq istəyini bildirirdi.

Zabit yenə susmağı lazım bildi.

Bundan bir neçə gün sonra xəstəxana keşisi kapitanla görüşdü və çatdırıldı ki, İrma Pavolen ölüm ayağında onu görmək istəyir.

İmtina etməyə cəsarəti yetmədiyindən zabit keşisin yanına düşüb getsə də, xəstəxanaya girəndə özünü çəkilməz ağrı-acı içində, alçaldılmış mənlik və tapdanmış namus sahibi yerində hiss edirdi.



Xəstənin vəziyyətində hər hansı bir dəyişiklik sezməyincə zabit özünün aldadıldılığını qət etdi. Qadından xəbər aldı:

- De görüm, axı məndən nə istəyirsən?
- Səninlə vidalaşmaq istəyirdim. Deyilənə görə, çox çəkməz – üzü o yana gedəcəyəm.

Zabit buna inanmadı:

- Bura bax, sənin üzündən mən bütün alayın gülüş hədəfinə dönmüşəm. Buna bir son qoymaq lazımdır!

Qadın:

- Mən sənə neyləmişəm ki? – deyə soruşdu.

Kapitan lap cin atına mindi, daha nə deyəcəyini də bilmirdi:

- Bir də bura ayaq basacağıma ümid-zad bəsləmə: sənə görə istehza hədəfi olmaqdan lap bezmişəm!

Bayaqdan zabitin özgün baxışlarla süzən gözlərdə qəfil qəzəb şimşəyi oynadı və qadın bayaqlı sualını tekrarladı:

- Mən sənə neyləmişəm ki? Bəlkə, səndən nəvazişlərimi əsir-gəmişəm, hə? Bəlkə, səndən nə vaxtsa nə isə istəmişəm? Əgər əvvəlki kimi cənab Tampliye-Paponla yaşamağa davam etsəydim, bəlkə, heç indi burada bitlənməzdəm də. Kim suçlasa da, sən məni heç nədə suçlaya bilməzsən.

O, titrək səslə buna qarşı çıxdı:

- Mən səni heç nədə suçlamıram. Sadəcə olaraq, öz davranışınla sən bütün şəhəri gözdən saldığın üçün mən də daha səni yoluxmaqdan qəti imtina edirəm.

Qadın sərt hərəkətlə yerindən dikələrək yatağında oturdu:

- Prüssiyalılarla davranışımıza görə, eləmi? Mən axı sənə demişdim ki, onlar mənə zorla sahib çıxdılar. Mən də ona görə müalicə olunmurduñ ki, xəstəliyimi onların arasında gen-bol yaya bilim. Əgər mən istəmiş olsaydım, anla bunu, o ilkin mərhələdə müalicəm daha asan olardı! Mən isə onların axırına çıxmaq istəyirdim və yəqin ki, coxlarını bu yolla o dünyaya vasil etmişəm!

Kapitan ayaq üstə qurumuşdu. Axır ki:

- Hər necə olursa olsun, bu, əxlaqsızlıq sayılmalıdır, – dedi.

Bir anlığına qadının nəfəsi təngidi, az sonra dili söz tutdu:

- Axı bunun nəyi əxlaqsızlıqdır? Düşməni məhv etməyimmi?

Yoxsa indi bu hərəkətim ucbatından ölməyim? Janna d'Ark küçəsinə mənimlə görüşə gələndə sən heç belə düşünmür, belə danış-

mirdin. Sən demə, bütün bunlar əxlaqsızlıqlımış?! Orden almağına baxma, şəxsən sən bunu heç vaxt bacarmazdın! Yeri gələndə mən səndən daha çox prussiyalı məhv etmişəm!

Heyrətlə xəstəni süzən kapitanın hiddətindən əli-ayağı əsirdi:

– Belə oldu?! Sussana barı... mumla görüm... Belə fərqli şeyləri... eyniləşdirməyə... mən heç vədə izin vermərəm...

Amma qadın ona heç qulaq da asmırdı:

– Uzaqdan baxan da elə bilir ki, prussiyalılara cəbhədə çox ağır xətərlər yetirmisiniz! Düzünü de, siz Ruanı düşmən işğalına verməsəydiniz, bütün bu faciələr başımıza gələrdi? Siz hər şeydən əvvəl işğala yol verməməliydiniz. Eşidirsən, ya yox?! Mən isə onlara səndən daha betər dağ çəkmişəm. Amma budur, indi əsiriyəm bu ölüm yatağının. Sən isə yenidən siğallanıb gəzirsən ki, bəlkə, başqa qadınların başını tovlayıb, onları öz yatağına salasan!..

Bütün çarpayılardan başlarını dikəldən xəstələrin baxışları bu mundırı adama zillənmişdi. Zabit isə mızıldanırdı:

– Sus görüm... yaxşı da... mumla görək...

Qadın isə susmaq bilmirdi. Artıq bağırmışa başlamışdı:

– Çox da əzilib-büzülmə! Mağul sənə yaxşı bələd ola bildim bu son günlərdə! Məni aldada bilməzsən! Bax sənə bir də deyirəm ki, mənim onlara yetirdiyim xəteri nəinki sən, heç sənin o alayın da yetirməyi... Dur, rədd ol buradan... Tülkü!

Sifilisi xəstələrin oylağı olan bu bir cüt çarpayı cərgəsinin arasından zabit iri addimlarla, az qala, qaçaraq çıxdı. İrmanın xırıltılı, arada fitlə qarışq çıxan səsi isə onu qarabaqara izləyirdi:

– Hə, hə, səndən daha çox! Yeri gəlsə, mən səndən daha çox düşmən qırmışam!..

Pilləkənlərlə başlıovlu enən zabit, daha heç kimi görmək istə-mədiyindən oradan birbaş evinə dönməli oldu.

Sabahısı gün xəbər gəldi ki, İrma keçinib.

«Jil Blas»ın 08.07.1884-cü il sayında
Monfrin yoz imzasıyla çap olunub.



MESİDƏ

Meşəbəyinin iki dustaqla birlikdə bələdiyyə binasında onu gözlədiyi haqqında xəbər gələndə bələdiyyə başçısı hələ yenicə səhər yeməyinə əyləşmişdi.

Ləngimədən qalxıb oraya yollandı və həqiqətən də, orada zadəgan qadınla kişini ciddi nəzarət altında saxlayan meşəbəyi Hoşdür dayını tapdı.

Qırmızı burunu, çalsaklı, ciddi ailə başçısına bənzəyən kişi nədənsə özünü basqı altında hiss edirdi. Öz toy-bayram paltarını geyinmiş, top kimi yumru, yanaqları şölə saçan qadın isə onları həbs edən bu hökumət təmsilcisini, yəni meşəbəyini hələ də acıqla süzürdü.

Bələdiyyə başçısı xəbər aldı:

– Hoşdür dayı, nə olub yenə?

Meşəbəyi ona aşağıdakı açıqlamani verdi:

O, həmişəki saatda Şampü meşəsinin Arjantö yaxınlığına qədər ona həvalə olunmuş ərazisini dolaşmağa çıxıbmış. Ərazidə gözünə elə bir şey dəyməsə də, havanın gözəlliyi və sünbüllərin necə boy atması onu heyran edibmiş. Bu ara öz üzüm tənəklərinin dibini belləyən Bredelin oğlu onu haylayaraq deyib: hey, Hoşdür dayı, birinci taladakı kolluqlara nəzər yetirsən, orada ümumi yaşları, ən ažı, yüz otuz olan bir cüt qumru görə bilərsən.

Qarovalıcu nişan verilən tərəfə gedib, talaya girəndə qulağına dəyən bəzi sözlər və ah-uflar burada əxlaqa zidd bir iş tutulduğu qənaətini onda əməlli-başlı möhkəmləndirib.

Bir qənimətkar yaxalayacaqmış kimi o, sürünerək bu cütlüyüə yaxınlaşaraq onları yaxalayıb. Həmin vaxt çılgınlaşan qadının hali artıq özündə deyilmiş.

Bələdiyyə başçısı tutulanları heyrət içində süzürdü. Kişinin yaşı altmışı keçərdi, qadın isə ən ažı, əlli beş yaşın içindəydi.

Başçı sorğu-suala kişidən başladı. Verilən suallara onun kəsəslə verdiyi cavablar güclə eşidilirdi:

- Adınız nədir?
- Nikola Bören.
- Məsləyiniz?
- Parisin Əzabkeşlər küçəsində xırdavat alveri ilə məşğulam.
- Burada, meşədə nə işiniz var idи?

Əllərini dustaq kimi arxasında çataqlayan tacir susdu, başını sallayıb nəzərlərini iri qarnına dikdi.

Başçı sorğu-suala davam etdi:

- Siz bələdiyyə təmsilçisinin dediklərini inkar edirsiniz?
- Yox, ağa.
- Deməli, siz bunu etiraf edirsiniz?
- Elədir, ağa.
- Özünüzü təmizə çıxarmaq üçün nəsə deyəcəksiniz?
- Yox, ağa.
- Bəs bu işi tutduğunuz qadınla harada tapışmışınız?
- O, mənim arvadımdır, ağa.
- Arvadınızdır?!
- Bəli, ağa.
- Onda... onda... belə çıxır ki, siz Parisdə... yəni bir yerdə yaşamırsınız, eləmi?

– Təəssüflər olsun ki, cənab, biz elə eyni evdə də yaşayırıq!
– Onda... hər halda, cənab, sizin ağlıınız çəşib. Və hər halda, tamam çəşib ki, sizləri çölün düzündə, səhər saat onda və belə bir iş başında yaxalayıblar.

Kişi xəcalətindən, az qala, hönkürtü vuracaqdı. Mizildayaraq dedi:

– Xanımım bunu çox istəyirdi! Mən hələ ona dedim, dedim ki, bu, axmaqlıqdır. Amma yəqin ki, siz özünüz də qadınlara bələd-siniz... başlarına bir şey girəndən sonra... heç nə köməyə gəlmir. Hər şey faydasız olur.

Başçı gülümsədi və Qalliya sakinlərinə məxsus hazırlıcaqlıq göstərərək dedi:

– Göründüyü kimi, bu səfər məsələ bir az başqa cürmüş, cünki bu istək təkcə ona hakim kəsilsəydi, hər halda, ikinizi bir arada yaxalamazdılardı.



Bunu eşidən cənab Bören lap cin atına mindi. Arvadına tərəf döñərək dedi:

– Görürsən də, sənin poeziyaya olan marağın başımıza nə oyun açdı? Hə, indi bu suallara nə cavab tapıb verəcəksən? Hələ qorx ki, bizi məhkəməyə də versinlər. Həm sinnimizin bu çağında, həm də əxlaqsızlıq üstündə! Sonra da gərək dükənimizi bağlayıb, xəcalətimizdən bir başqa məhəlləyə köçək və müştərilərimizdən də olaq. Hə, nə fikrə qərq olmusan?

Xanım Bören ərinə tərəf baxmadan yerində qalxdı, tam arxayınlıqla, dili heç topuq vurmadan və saxta abır-həyadan uzaq şəkildə başçıya öz ifadəsini verdi:

– Axmaq bir vəziyyətə düşdüyümüzü, bir Allah şahiddir ki, mən özüm də çox gözəl anlayıram. Cənab başçı, əgər mənə özünümüdafia üçün... yox, yox, sadəcə, ağlını itirmiş bir qadın kimi çıxış- etmə imkanı versəydiniz, inanıram ki, bu iş məhkəməyə qədər gedib çıxmaz, həm də ki biz aləmdə biabır olmaqdan qurtularıq.

Uzun illər bundan əvvəl, cavan çağımızda, biz cənab Börenlə məhz bu yerlərdə tanış olmuşduq. Bir bazar günüydü. Həmin vaxtlar o, xirdavat dükənində pirkeşik işləyirdi, mən isə hazır qadın geyimləri mağazasında satıcı idim. Bütün bunları lap dünənki gün kimi xatırlayıram. Rəfiqəm Roza Levek ilə Piqal küçəsində kirayələdiyimiz evdə yaşayır, bazar günləri buralara gəzintiyə gəlirdik. O, özünə bir oğlan tapmışdı, mən isə hələ ki, tək idim. Bu yerləri də bize elə həmin oğlan tanıtmışdı. Bir gün o, zarafatla mənə eşitdirdi ki, sabah bir dostunu da özlülə getirəcək. Bununla nəyə işarə etdiyiini anladığımızdan ona dedim ki, heç boşuna zəhmət çəkməsin. Cənab başçı, mən son dərəcə ciddi və tərbiyəli bir qız idim.

Sabahısı gün vağzalda dostlar məni cənab Börenlə tanış etdilər. Cavanlığında o, yaraşıqlı bir cavan olsa da, mən öz dediyimdə duracağımı qət etdim və durdum da.

Xülasə, biz Bezon tərəflərə yol aldıq. Həmin gün hər şey çox gözəl idi. Elə günlərdə adamın içində hər şey, sanki, dərin sükuta qərq olur. Mən isə elə cavanlıqda da, indi də hava ki gözəl oldu, sərsəmləyirəm və üstəlik, şəhər kənarına gedəsi olsam, lap ağlımdan oluram. Göz işlədikcə hər tərəf gömgöy rəngdədir, quşlar civil-dəşir, zəmilər dalgalanır, qaranquşlar uçuşur, çəmənin ətrindən bihuş olursan. Hələ lalələr, çobanyastığılar – bütün bunlar məni

tam mənada dəli-divanə edir! Elə bilirom ki, ilk dəfə bir qədəh şampan şərabını başıma çəkdiyimdən sərməstəm!

Nə isə... hava çox iliq və günəşli idi, hər tərəf göz oxşayırırdı, sinədolusu nəfəs aldıqca hava məlhəm kimi adamın ciyərlərinə yayılırdı. Roza ilə Simon bütün bu vaxtı öz aralarında məzələnirdilər, mən isə bütün bunları görməzliyə vururdum. Cənab Börenlə mən kölgə kimi onların ardınca düşmüşdük və susurduq. Bir-birini tanımayan adamlar nədən söhbət edə bilər ki?! Onun bu utancaq və həyalı davranışları yamanca ürəyimə yatmışdı. Gəlib bir talaya çatdıq. Buralar xeyli sərin idi. Çəmənlilikdə oturduq, Roza ilə Simon isə özümü alınmaz qala kimi tutduğum üçün məni dolamağa başladılar. Amma özünüz deyin, başqa neyləyə bilərdim ki?! Bunun ardınca onlar gözümüzün qabağındaca zərrəcə çəkinib-ələmədən mazaqlaşmağa başladılar. Aralarında nə isə piçildəşandan sonra kolluğa sarı yollandılar və bizə də heç nə demədilər. İndiyədək üzünü belə görmədiyim bir cavan oğlanla çölün düzündə təklikdə qalınca necə axmaq vəziyyətə düşdüyümü, yəqin ki, təxmin edərsiniz. Çəkdiyim sıxıntı hissi, sanki, mənə cəsarət verdi və mən özüm onunla söhbətə girişdim. Harada işlədiyini soruşunca, bayaq qeyd etdiyim kimi, onun xirdavat dükanında çalışdığını öyrəndim. Beləcə onunla bir müddət söhbətləşdik, sonradan onun bir az qırışığı açıldı. Mənə girişmək istədisə də, o dəqiqə gözünün odunu aldım, həm də necə lazımdırsa, elə aldım. Elədir, Bören, ya yox?

Çaşqın baxışlarını çəkmələrinin burunlarına zilləyən Bören arvadının sualını cavabsız buraxdı.

Qadın sözünə davam etdi:

– Hə, elə ki, o, mənim ağırtəbiətli bir qız olduğumu anladı, başladı kamali-ədəblə, necə lazımdırsa, mənim nazımı çəkməyə. Hər bazar günü buralarda görüşürdük. Mənə olan eşqi lap kəlləçarxa vurmaşdı, cənab başçı. Mən də onu sevirdim, həm də çox sevirdim! O vaxtlar elə gözəl-göyçək bir oğlan idi ki!

Hə, uzun sözün qisası, sentyabr ayında toyumuz oldu. Martırs küçəsində özümüzə kiçik bir dükan aldıq.

İlk vaxtlar dolanışığımız çətin idi, cənab başçı. İşlər yolunda getmədiyindən şəhərkənarı gəzintilər heç yadımıza da düşmürdü. Həm də bu cür şeylərə olan meylimiz artıq sönmüşdü. Ticarətçinin bütün fikri-zikri qazancına yönəlir, başqa sarsaq şeylərə isə vaxtı



qalmır. Bir də baxdıq ki, özümüzdən xəbərsiz artıq yaşlanmışmış, düzənli bir yaşam tərzinə keçdiyimizdən artıq eşq xülyaları heç yada da düşmür. Bir də ki bir şeyin yoxluğunu hiss etmirsənsə, onu itirdiyinə təəssüflənmirsən də.

Cənab başçı, sonralar işlərimiz tam yoluna düşdü və artıq biz bir tıkə çörəyə möhtacılıq qorxusundan qurtulduq. Və o vaxtdan bəri, elə bil ki, məni dəyişdirdilər. Buna nəyin səbəb olduğunu isə inanın ki, heç özüm də bilmirəm!

Lap o yeniyetmə qızlar kimi xəyallar qurmağa başladım! Küçədə gülşatanların əl arabalarını seyr edəndə gözlərim yaşarmağa başladı. Kassa arxasında oturduğum vaxt birdən-birə burnuma bənövşə qoxusu vururdu və ürəyim başlayırdı dəli-dəli çırpınmağa!.. Belə olanda qalxıb kandara yaxınlaşır, damların arasından gözə dəyən bir ovuc səmanı heyranlıqla sürürdüm. Mənə elə gəlirdi ki, gördüyüüm bu səma, əslində, burula-burula axan və Parisə doğru enən böyük bir çaydır, ucuşan qaranquşlar isə bu çayın qoynunda üzən balıqlardır. Yaşına baxınca, yəqin ki, siz bunları sayıqlama hesab edəcəksiniz! Amma nə etmək olar, cənab başçı, bütün ömrünü ancaq işdə-gücdə keçirən birisi bir də ayılır və bir anlığına düşünür ki, bütün bu müddəti bir başqa cür də yaşaya bilərmiş... Bax onda o, başlayır heyif silənməyə! Düşünür ki, sən demə, mən də bütün bu iyirmi ili başqa qadınlar kimi meşədə öpüşməklə keçirə bilərmişəm! Düşünür ki, sevdidiyi birisiylə ağac kölgəsində uzanmaq əsl qənimət, imkan sayılmalıdır! Özümdən xəbərsiz bu istək hər gün və hər gecə qəlbimdə özünə yer elədi! Ay işığının suda necə bərq vurdugunu xəyalımda canlanırdan isə hətta həmin sulara özümü atmaq fikrinə də düşürdüm.

İlk vaxtlar bu istəklərimi cənab Börenlə paylaşmağa cürətim çatmadı. Bilirdim ki, məni ələ salıb deyəcək ki, haydi, dur, dur get işinin başına, iynəni-sapını sat! Onu da etiraf etməliyəm ki, əslinə qalandı, cənab Bören daha kişi xeylağı kimi məni sən deyən heç cəlb də etmirdi. Məsələ burasındadır ki, özümü güzgüdə süzərkən səmimi etiraf edirdim ki, artıq heç mən də hər hansı kişini başdan çıxaracaq qadın deyiləm!

Günlərin bir günü cəsəratimi toplayıb ona şəhərkənarına, vaxtilə onunla tanış olduğumuz yerlərə yollanmayı təklif elədim. O, təklifimi tərəddüdsüz qəbul etdi və biz bu səhər saat doqquzda buralara gəlib çıxdıq.

Zəmiarası cığır ayaq basan kimi, sanki, dönüb oldum həmin o cavan qız. Qadın ruhu hələm-hələm qocalmazmış!.. Cənab başçı, inanın ki, o anda ərim də gözlərimin önungdə indiki yaşında deyil, məhz o cavan oğlan şəklində peyda oldu! Vallahi-billahi, elə bil, içdiyim şərabın xumarı lap başına vurmuşdu! Ona görə də sarılıb onu öpməyə başladım, o isə çəşib qalmışdı. Bəlkə də, üstünə cumub onu boğmağa çalışsaydım, bu hərəkətimdən o, qətiyyən heyrətlənməzdi. Odur ki durmadan deyinirdi: «Vallah, sən dəli olmusan! Bu gün lap aqlın çəşib. Nə olub axı sənə belə?..» Mən isə ona fikir vermirdim, yalnız çılgın ruhumun səsini dinləyirdim və sonunda onu çəkib məşəliyə aparmağa da nail oldum... Bu da axırı!.. Cənab başçı, inanın, mən sizə həqiqəti, əsl həqiqəti açıb söylədim.

Hər halda, başçı da humor hissindən məhrum deyildi, bu yerdə gülümsəyərək ayağa qalxıb:

– Gedə bilərsiniz, xanım, – dedi. – Amma bir daha kol dibində... belə işlər tutmayıñ.

«Jil Blas»ın 22.06.1886-ci il sayında çap olunub.



MUARON

Prançini barədə söhbət uzanıb gedirdi. İmperiya dönmində Baş prokuror vəzifəsində çalışan cənab Maluro üzünü bizə tutdu:

– O-o, vaxtilə mən son dərəcə maraqlı bir iş araşdırmışdım. İndi ondan danışsam, sizlər də bunun belə olduğunu etiraf edəcəksiniz.

İmperiya dönmində mən bir əyalətin prokuroru idim və bu vəzifəni tutmağım Paris məhkəməsinin aparıcı simalarından olan atam sayəsində mümkün olmuşdu. Bir dəfə mənə «Müəllim Muaronun işi» adıyla tanınan cinayət işinə dair məruzə etmək tapşırıldı.

Fransanın şimalındaki məktəblərdən birində müəllimlik edən Muaron yerli əhalinin dərin rəğbətini qazanmışdı. Savadlı, məntiqli, son dərəcə dindar, bir az içiñə qapalı olan bu adam hələ Bualinoda müəllimlik edərkən ailə qurmuşdu. Dünyaya gələn uşaqlarının üçü də bir-birinin ardınca vərəmdən vəfat etmişdi. Buna görə də o, bu ağır itkilərdən sonra bütün mehrini təlim-tərbiyəsinə baxdığı uşaqlara salmışdı. Ən yaxşı oxuyan, söz dinləyən və sevimli şagirdlərinə cibinin puluya oyuncاقlar alırmış. Onları təkcə yeməyə qonaq etməklə qalmaz, həm də un məmulatlarına və şirniyyata da dadandırıb. Bir-birinin ardınca beş şagirdi sırlı şəkildə ölenə qədər bu ürəyiaçıq və xeyirxah insanın tərifi dillərdən düşmürdü. Əvvəlcə hamı düşündü ki, bu ölümlər quraqlıq nəticəsində içməli suda peyda olan epidemiyadan qaynaqlanıb. Amma uşaqların tutulduqları xəstəlik nişanələri son dərəcə bənzərsiz olduğundan həkimlər hər hansı qənaətə gələ bilmirdilər. Görünür, bu, son dərəcə üzüci bir xəstəlik idi, çünki əvvəlcə iştahadan kəsilən və qarnında ağrılar duyan uşaqlar get-gedə sınıxır, sonra isə qorxunc əzablar içində canlarını tapşırırdılar.

Sonuncu cəsəd yarıldığında da heç bir dəlil tapılmadı. Onun Parisə göndərilən daxili orqanlarının araşdırılması onlarda hər hansı zəhərin varlığını sübuta yetirmədi.

Sonrakı bir ildə yeni bir olay yaşanmadı. Bunun ardından Muaronun sevimli şagirdlərindən daha ikisi bir-birinin ardınca, cəmi dörd günün içində dünyalarını dəyişdi. Cəsədlər yarılanda hər iki uşağın bağırsaqlarında narın şüşə qırıqlarına rastlandı. Hamı qət elədi ki, görünür, uşaqlar yaxşı təmizlənməmiş və ya yuyulmamış nə isə yeməklə ehtiyatsız davranıblar.

Məhkəmənin hökmüyle məktəbin nəzdindəki yataqxanada axtarış aparılınca orada uşaqlar üçün nəzərdə tutulan oyuncaq və şirniyyatlarla dolu bir şkaf aşkar olundu. Bütün bu ərzaq maddələrinin içində ya şüşə qırıntıları, ya da iynə ucları tapıldı.

Əlüstü həbsə atılan Muaron özünə qarşı bəslənən şübhələrdən o dərəcədə əsəbiləşdi və elə hay-həşir qaldırdı ki, sonda onu sərbəst buraxdırılar.

Amma hər necə olsa da, ona qarşı dəllillər var idi və onlar bu adamın bütün ömrü bahasına qazandığı gözəl reputasiyanı, ən başlıcası isə bir tərbiyəçinin bənzər cinayətə qol qoyması üçün maraq motivinin olmaması barədə qənaətləri sarsıda bildi.

Maaşının tən yarısını öz sevimli yetirmələri üçün oyuncayaqlara və konfetlərə xərcləyən, onları ərköyünlüyü alışdırıran, dadlı yeməklərlə bəsləyən xeyirxah, sadəlövh və dindar birisi məsum uşaqların canına necə qıya bilərdi axı?

Onun belə bir işə qol qoyması üçün, ən azı, dəli olması lazım idi. Muaron isə son dərəcə sağlam məntiqli, sakit, ağıl-kamal sahibi biri olduğundan onun hər hansı ruhi xəstəlikdən əzab çəkdiyini iddia etmək mümkün deyildi.

Buna rəğmən, onun əleyhinə dəllillər çoxalırdı. Müəllimin konfet, un məmulatı, nabat və sair aldığı dükançılardan götürülən örnəklərin tərkibində hər hansı şübhəli komponent tapılmamışdı. İş bu yerə çatanda Muaron hamını inandırmağa çalışdı ki, görünür, onun ərzaq şkafına düşən açarla naməlum bir bədxah oradakı ərzaqların içine şüşə qırıntıları və iynə ucları qoyub. Hətta o, buradaki uşaqlardan birinin ölümü nəticəsində hansısa mirasa yiylənəcək bir kəndlinin bütün cinayətləri müəllimin ayağına yazmaqda maraqlı olması versiyasını da ortaya atdı. Belə ağır cinayətə gedən cani nədənsə bir deyil, bir neçə uşağın ölümünə razı olmuşdu.

Bu, nisbətən ağlabatan idi və özünün haqlı olmasına Muaron o dərəcədə inanır və dil boğaza qoymurdu ki, biz, heç şübhəsiz,



əlimizdəki onun əleyhinə dəllilərə göz yummaqla, müəllimə bəraət qazandırmalıydıq. Amma az sonra bir-birinin ardınca meydana çıxan iki məqam onun durumunu xeyli ağırlaşdırıldı. Bunlardan biri – narın şüşə qırıntılarıyla dolu tütün qutusu idi. O, bu qutunu pulslarını gizlətdiyi yerdə, yazı masasındaki gizli siyirmədə saxlayırmış!

Yəqin ki, bu tapıntıni da o, ağlabatan bir şəkildə izah edəcək və bu günahı da gerçək, amma hələlik naməlum qalan canının növbəti qurması kimi təqdim edəcəkdi. Amma Sen-Marlufdan gələn bir xirdavatçı müstəntiqə xəbər vermişdi ki, bir cənab ondan dəfələrlə ən incə iynələrinin olub-olmadığını soruşmuş, saticının yanında sindırmaqla onlardan hansının işinə yarayacağıını təyin eləmişdi.

On iki ayrı adamin bir arada üzləşdirilməsi əsnasında həmin xirdavatçı Muaronu bir dəfə baxmaqla tanımışdı. Aparılan araşdırma sonucu müəllimin məhz deyilən günlərdə Sen-Marlufa yollandığı da öz təsdiqini tapdı.

Uşaqların hansı ərzaqlara daha çox meyil göstərməsi və müəllimin bu qidaları məhz onun yanında yemələrinə, bununla da bütün izlərin silinməsinə çalışması barədə iyrənc təfərrüatların üstündən keçirəm.

Tügýana gələn ictimaiyyət qatılı ən ağır cəza verilməsini tələb edirdi, buna görə də bu güclü təzyiq dalğasına rəğmən, müəllimə qarşı hər hansı güzəşt və ya tərəddüb sərgiləməyin yeri yox idi.

Muaron barədə ölüm hökmü çıxarıldı. Apelyasiya məhkəməsi qərara qarşı şikayəti rədd elədiyindən yeganə çıxış yolu əfv istəmək oldu. Atam vasitəsiylə öyrəndim ki, imperator da əfdən imtiha edəcək.

Bir səhər kabinetimdə oturub işləyərkən məruzə elədilər ki, türmənin keşişi məni görmək istəyir. İnsan sərrafı olan, yüzlərlə qatil görmüş bu adam yaşlı bir abbat idi. Bir qədər narahat, pərt və utancaq bir təsir bağışlayırdı adama. Bir neçə dəqiqə oradan-buradan danışandan sonra o, ayağa qalxaraq dedi:

– Cənab imperiya prokuroru, əgər Muaron qətlə yetirilsə, bilin ki, günahsız birini edam edəcəksiniz.

Baş əymədən otaqdan çıxan bu adamin son sözləri mənə yamanca yer elədi, çünkü bunları həm təntənəli, həm də həyəcanlı tərzdə dilə gətirmişdi: sanki, bu yolla o, sırlı bir tövbə qapısını aralamaq, bir insan ömrünü qurtarmaq xatirinə yanına gəlmişdi.

Bir saat sonra Parisə yola düşdüm, baş verənlərlə bağlı bildiklərimi atamla paylaşdım. O, imperatorun qəbuluna düşməyim üçün imkan yaratdı.

Sabahı gün qəbulda oldum. Hüzuruna getdiyimdə zati-aliləri kiçik qonaq otağında çalışırıdı. Keşişlə son görüşüm də daxil, məsələnin mahiyətini ona danışdım. Keşidən bəhs etdiyim zaman imperatorun kreslosunun arxa tərəfindəki qapı açıldı və ərinin yalqız olduğunu düşünən imperatriça içəri daxil oldu. Zati-aliləri Napoleon məsləhət üçün xanımına müraciət elədi. Olub-keçənləri öyrənən imperatriça dedi:

– O adamı əfv etmək lazımdır. Çünkü onun heç bir suçu yoxdur!

Amma iman sahibi kimi tanınan bu xanımın məsələ ilə bağlı qəfil qətiyyəti nədənsə məndə qorxunc şübhə oyatdı.

Həmin ana qədər mən cəzanın xəfifləşdirilməsinə dərin rəğbətlə can atirdim. Bu məqamda isə mənə elə gəldi ki, o hiyləgər qatil ən son çarə kimi keşiş və öz etirafını işə salıbmış.

Bu şübhələrimi imperatorla və xanımıyla paylaşdım. Zati-aliləri duruxdu: təbiətən xeyirxah olduğu üçün güzəştə getməyə hazır olsa da, o, bir fırıldaqçının toruna düşməkdən ehtiyatlanırdı. İmperatriça isə vasitəcilik edən keşisin yüksək mərhəmətlə hərəkət etdiyindən əmin olduğu üçün təkrarlayırdı:

– Axi nə olsun? Hər halda, bir suçlunun əfv olunması məsum birisinin edamından daha yaxşıdır!

Sonda onun fikri əsas götürüldü: edam hökmü katorqa cəzasıyla əvəz olundu.

Bir neçə il sonra öyrəndim ki, Tulon katorqasında saxlanan Muaronun nümunəvi davranışları barədə imperatora məruzə edilib və türmə direktoru sabiq müəllimi özünə köməkçi təyin edib.

Üzün müddət bu adam barəsində heç nə eşitmədim.

İki il qabaq yay mövsümünü Lilldə yaşayan qohumum de Larielgildə keçirirdim. Bir axşam şam yeməyindən öncə, mənə bildirdilər ki, cavan bir keşş mənimlə görüşmək istəyir.

Qəbul elədiyim bu adam yalvarıb-yaxardı ki, ölüm ayağında olan və mütləq məni görməyi arzulayan birisilə görüşüm. Üzün bir dövrü əhatə edən hakimlik fəaliyyətim ərzində belə hallar tez-tez olmuşdu. Respublikaçı iqtidar məni vəzifədən uzaqlaşdırıandan bəri isə bu cür məsələlərlə bağlı mənə ara-sıra üz tuturdular.



Odur ki mən keşişin ardınca düşüb, sənətkarlar məhəlləsindəki yüksək bir binanın çardağındakı yoxsul bir mənzilə yollanmalı oldum.

Burada nəzərlərim samanla dolu döşəkçə üzərində oturan və rahat nəfəs alsın deyə divara söykənən qəribə bir məxluqa sataşdı.

Məni görən kimi o piçıldadı:

– Taniya bildiniz məni?

– Yox.

– Mən Muaronam.

Diksindim:

– Müəllim?

– Hə.

– Burada neyləyirsiniz bəs?

– Bu, uzun hekayətdir... İndi az bir möhlətim qalıb... Ölüm ayağındayam... bu küreni yanına göndərdilər... buralarda olduğunuzu bildiyim üçün onu yanınızə yolladım... Tövbəmi sizə eləmək istəyi-rəm... axı məni ölümdən siz xilas etmişdiniz... o vaxt...

Əliylə üstündə oturduğu döşəyin içindəki samanı sixan bu adam alçaq, xırıltılı səslə, amma sərt tərzdə sözünə davam elədi:

– Belə... Bütün gerçəyi sizə açıb danışmalıyam... Sizə... Axı bu dünyani o sirlə birlikdə tərk edə bilmərəm mən... O uşaqları mən qətlə yetirmişdim... hamisini... mən... qisas zəminində... Qulağınız məndə olsun. Mən dürüst, əli-ayağı düz birisiydim... çox dürüst-düm... çox da təmiz... Tanrıya son dərəcə bağlıydım... rəhmdil Tanrıya... Biz bəndələrini sevən Tanrıya, daha bu dünyani oğru, qatıl, yalancı və cəllad kimi idarə edənə yox. Həyatimdə bir yamanlığı, bir alçaqlığı özümə rəva bilməmişdim. Təmizlikdə tayim-bərəim tapılmazdı, cənab.

Evliydim, uşaqlarına bəslədiyim sevgi hər ata-ananıñından daha sonsuz idi. Onlar üçün yaşayirdım həyatda. Balalarım üçün hər şeyə hazır idim. Amma üçünü də itirdim. Niyə? Nə üçün? Nə günah işləmişdim axı? İçimdə elə böyük qəzəb çağlayırdı ki, onda! Sanki, o vaxta qədər röyada idim və qəfil gözlərim açıldı və anladım ki, Tanrı qəddarmış. Balalarımı niyə elimdən aldı axı? Gözlərim açıldığı üçün anladım ki, o, öldürməkdən xoşlanır. O yalnız bunu sevirmiş, cənab. Bize də ömrü ona görə bəxş edilmiş ki, sonradan geri alsın! Cənab, Tanrı zalimdir. Onun yeni-yeni cəsədlərə ehtiyacı var. Sırf əyləncə olsun deyə, hərənin canını bir cür alır. Bütün bu

xəstəlikləri, bədbəxt olayları düşünüb tapan da odur. Aylarla, illərlə süren bu əyləncələrinə qapılan Tanrıının səbri hərdən daralanda onun əlinin altda epidemiyalar, vəba, angina və çiçək xəstəliyi kimi vasitələr var... O qorxunc varlığın əlində daha nələr olduğunu mən haradan bilim? Hələ bunlar da ona azlıq edir, çünki sadalanın mərəzlər bir-birinə çox bənzəyir. Öldürmək xatırınə o, vaxtaşırı savaşlara yol açır ki, iki yüz min əsgərin qan gölündə, çamurda necə çapaladığını, tikə-tikə olduğunu, top mərmisinin qopardığı əllərin, ayaqların, başların göydən yerə dolu kimi yağıdığını seyr edə bilsin.

Bu heç də hamısı deyildir. O, bir-birinin ətini yeyən insanlar yaradıb. Xəlq etdiyi insanların özündən daha kamil olduğunu görünçə Tanrı heyvanlar aləmini yaratdı ki, insanlar onları ovlasınlar, öldürüb ətlərini yesinlər. Heç bununla da hər şey bitmir. O, cəmi bircə gün yaşayın xırda varlıqlar yaratdı, bir saat içində bir milyard ədədi qırılan cüçülər, ayaqlar altda ölen qarışqalar və yüzlərlə bu cür məxluq xəlq elədi, indi bunların hamısı yadına düşmür. Bütün bu varlıqlar bir-birinə qənim kəsilir, bir-birini yeyir, başqaları hesabına öz varlığını sürdürür, aramsız doğulur və məhv olurlar. Rəhmli Tanrı isə bütün bunları görüb qürrələnir: axı o ən irini də, ən xirdəni (məsələn, bir qətrəyə sığanları) da, hətta başqa planetlərdə məskunlaşanları da görə bilir. Baxır və əylənir. Vay səni, məzəcil!

Bunu anlayınca, cənab, mən də öldürməyə, uşaqları qətlə yetirməyə başladım. Bunu özüm üçün bir oyuna çevirdim. Bu qurbanları Tanrıının əlindən aldım. Mənimki oldular. Əgər ələ keçməsəydim, hələ coxlarını öldürəcəkdir... Bəli!

Əslində başımı gilyotin ilə üzüməliyilər mənim. Hə, hə, mənim! Onda o yaramaz Tanrıının bundan necə həzz alacağını xəyalıma gətirirəm! Bundan qurtulmaq üçün keşişi çağırıb, ona yalan söylədim. Tövbə elədim. O yalan sayəsində də diri qaldım.

İndi isə sonum çatıb. Artıq onun əlindən heç yana qaça bilmirəm. Amma cənab, ona qarşı nifrətim sonsuz olduğundan ondan zərrəcə qorxub eləmirəm də.

Ölüm ayağında hicqırığa tutulan bu adamın geniş açılan ağızından çıxan sözlər güclə eşidilirdi. Bu zavallını süzmək adama dəhşətli gəlirdi. Xırıltı içində o, üzərində uzandığı döşəyin mələfəsini



xışmalayıq, qara yorğan altındakı çəlimsiz ayaqlarını elə tərpədirdi ki, sanki, indicə durub harasa qaçacaq.

Bu çox dəhşətli varlıq idi. Onu xatırlamaq da əsl dəhşətdir!

Ondan soruşdum:

- Başqa nə isə deyəcəksiniz?
- Yox, cənab.
- Elə isə – xudahafız!
- Xudahafız, cənab, gec və ya tez...

Bunu deyib, o, divarın dibində duran, rəngi kağız kimi ağaran ucaboylu keşişin qaralan siluetinə üz tutdu:

- Siz necə, qalırsınız, cənab abbat?
- Qalırıram.

Bu cavabı alan Muaron istehza ilə dedi:

– Doğrudan ha... axı Tanrı öz qarğalarını buraya leş dalınca yollayıb.

Daha dözə bilmədim. Qapını açıb, oradan uzaqlaşdım.

«Jil Blas»ın 27.09.1887-ci il sayında çap olunub.

ORLYA¹

8 may. Əcəb gözəl gündür! Səhər saatlarını nəhəng bir çınarın altındakı çəmənlikdə uzanaraq keçirdim. Evimin öndən bitən həmin çınar öz böyük çatırıylə evə sərinlik bəxş edir. Buraları çox sevirəm, sinədolusu nəfəs alıram, həm də axı mənim dədə-baba köklərim möhkəm şəkildə bu diyarla bağlıdır, əcdadlarım burada doğulub və dünyadan köçüblər, mən buranın şivəsinə, ağız dadına, yerli kəndlilərin danışığına, bu kəndlərə, bu torpağa, bu havaya alısdığımıdan burada daha rahat fikrə dalır, daha yaxşı düşünürəm.

Üşaqlıq illərimin keçdiyi bu evi də sevirəm. Pəncərələrimizdən görünən Sena çayı ilə evimizin arasında bağ çəpəri boyunca uzanan piyada yolu var. Suları Ruandan Havra doğru axan bu geniş və böyük çayda daim gəmilər üzür.

Ulzaqda, sol tərəfdə böyük şəhər olan Ruan gözə dəyir. Onun mavi rəngli damlarının fonunda qotik üslubda, şısuclu kilsə qüllələri nəzərə çarpır. Şəffaf göylərə car çekən bu çoxsaylı və böyüklükçükkili kilsələrin hamisinin başında çuqundan tökülen sıvri qüllələr görünür. Kilsələrin zəng qülləleri sabah saatlarında göz oxşayır, onların tuncdan tökülmüş zənglərindən qopan cingiltili səsləri əsən meh qulaqlarında cinqildadır: bu səs gah azalır, gah artır.

Bu səhər hər şey necə də gözəl idi!

Saat on birə doğru bağın o biri üzündən upuzun bir gəmi karvanı keçdi; ticarət gəmilərindən ibarət karvanı ardınca dərtib aparan yedəkçi gəmi balaca milçəyə bənzəyirdi, möhkəm trıldayı və qatı tüstüsüylə havanı korlayırdı. Al-qırmızı bayraqları mavi səmada yellənən bir cüt ingilis şxununun ardınca Braziliyaya məxsus üç dor ağacli bir yelkənli gəmi peyda oldu. Onun göz qamasdıracaq

¹ Hekayənin orijinal adındaki «La Horla» kəlməsinin dilimizdəki qarşılığı «çin-lənmə», «dəliləşmə»dir. (tərc.)



qədər bəyaz yelkənləri günəşdə bərq vururdu. Öz görünüşüylə bu gəmi gözümü-könlümü necə oxşadısa, özündən xəbərsiz ona təzim də elədim.

11 may. Son günlər qızdırımmam var, tabım-taqətim kəsilib, bəlkə də, bu, qüssədəndir.

Sonsuz sevinci məyusluğa, özünəgüvəni isə könül təlaşına çevirən o gözə görünməz dalğalar haradan zühur edir axı? Sanki, ətrafımızda var olsa da, havada anlaşılmaz, gözə görünməyən qüvvələr mövcuddur və biz daim onlarla sırlı qonşuluq şəraitində yaşayırıq. Yuxudan oyandığım zaman misilsiz əhvali-ruhiyyəm olduğundan var səsimlə oxumaq keçir içimdən. Görən niyə? Çay kənarında dolaşmağa yollanır və elə həmin dəqiqə də qəfil geri dönüb, nədənsə, evimə tələsirəm, məni hansısa acı xəbər gözlədiyindən sinəm daralır. Amma niyə? Bəlkə, əsən soyuq külək dərimə və əsəblərimə təsir göstərməklə içimi sıxıntıyla doldurub? Bəlkə, hava şəraiti və ya buludların biçimini, bəlkə, bu daim dəyişikliklərə məruz qalan əşyalar dünəyasi gözlərimdə əks olunmaqla, içimi zülmətə qərq edib? Bütün bu sualları, görəsən, kim cavablandıracaq? Bəlkə, çevrəmizdə qərarlaşan hər şey nəzər salmadan, toxunmadan, ciddiyə almadan da varlığını duyduğumuz hər şey ruhumuza, duyğularımıza, onlar vasitəsiylə beynimizə anı, anlaşılmaz və sarsıcı təsir göstərir?! Gözə görünməz dünyanın sirləri necə də dərinmiş! Nə çox yaxını, nə də çox uzağı, nə çox xırdanı, nə də çox irini, hətta tükü tükdən zorla seçən gözlərimiz, yetərincə kamil olmayan duyğularımız, nə uzaq ulduzlarda, nə də birçə damla suda məskunlaşan varlıqları sezə bilir nəzərlərimiz... Qulaqlarımız da bizi aldadır, çünkü hava axınları «səs» adı altında bizim duyacağımız dalğaları – eynilə sehrbazlar kimi dəyişdirir, onları fərqli yüksəkliyə malik notlara çevirir və bununla da lal təbiətin canlanması şirin bir nəgmə kimi bizlərə təqdim edir... Halbuki bizim qoxu duyğumuz bir itinkindən xeyli zəifdir... Dadına baxdığımız şərabın yaşını da biz çətinliklə təyin edirik!

Əgər bizim hiss orqanlarımız bir qədər fərqli olsayırlar, bu sayədə biz çevrəmizdə nə qədər fərqli, möcüzələrlə dolu bir dünya kəşf edə bilərdik!

16 may. Gerçəkdən xəstə imişəm! Halbuki ötən ay özümü necə də yaxşı hiss eləyirdim! Qızdırma, keçib-getmək bilməyən qızdırma, daha doğrusu, qızdırmanın doğurduğu oyanıqlıq təkcə bədənimi deyil,

ruhumu da əldən salmaqdadır. Başımın üstünü alan çəkilməz təhlükə qorxusundan heç cür qurtula bilmirəm, bilmək olmur: bu, qaçılmaz bir faciədir, mənə yaxınlaşan əcaldır, yoxsa ki, bir bəlanın siqnalı. Amma onun qanımda, varlığımın lap dərinliyində kök salan, hələlik dəqiqləşməmiş bir xəstəliyin nişanəsi olduğuna zərrəcə şübhəm yoxdur.

18 may. İndicə həkimimin yanından gəlirəm: yuxumun ərşə çəkildiyindən ona şikayətləndim. O, nəbzimin sürətlə vurdugunu, gözlərimin bəraldiyini, əsəblərimin isə tarım çəkildiyini dilə gətirsə də, hər hansı təhlükəli simptom görmədiyini bildirdi. Duş və bromlu kalium qəbulunu məsləhət gördü.

25 may. Heç bir yaxşılaşma sezilmir! Mənə nə olduğunu isə anlamırıam. Bir azca hava qaralan kimi içimi anlaşılmaz təlaş bürüyür, sanki, düşən gecə özüylə qorxunc təhlükələr də gətirir. Əlüstü şam yeməyi yeyib, tez əlimə bir kitab alıram, amma baxışlarım önündə hərflər atılıb-düşdüyündən heç nə anlamırıam. Belə olanda qonaq otağında var-gəl edirəm, çünki yatmaqdan, yatağa uzanmaqdan son dərəcə qorxuram və bu duyğudan ürəyim sixılır.

Saat onda yataq otağına yollarıram. İçəri keçən kimi qapıdakı açarı iki kərə burur, bütün cəftələri keçirirəm: mən qorxuram... Amma nədən?.. İndiyədək heç bir qorxunu yaxınıma buraxmamışam... Şkaf qapılarını bir-bir açır, çarpayımın altına baxıram... qulaqlarımı şəkleyib... ətrafa qulaq kəsilirom... Amma nəyə? Qəribə olan da burasıdır ki, bu xəfif halsızlıq, qan dövranımın pozulması və ya qanımın müəyyən orqanlarda toplanması, hansısa sinir lifinin qıcıqlanması kimi canlı orqanizmimizdəki xırda-para rahatsızlıqlar mənim kimi şən birisini qaradınməzə, cəsur birisini ağciyərə çevirməyə qadırmış. Ən nəhayət, yatağa uzanır və edam olunacaq suçu cəllad gözləyən kimi, mən də yuxumun gelişini gözləyirəm. Gözlədikcə də dəhşətdən əsirəm, ürəyim quş kimi çırpınır, ayaqlarım, sanki, qic olur, halbuki üzümürəm və mələfələr tərdən tamam su olur; sonra dibsiz, su ilə dolu bir quyuya, düşmüş kimi huşsuzluğa əsir oluram, ondan qurtulmam imkansızlaşır. Ona qədər böyürbaşında pusquda duran, məni izləyən o hiyləgər yuxunun gelişini hiss edə bilmirəm, durub gözləyirəm ki, nə vaxt üstümə atılıb, gözlərimi qapayacaq və məni bir heçə çevirəcək.

Yatıram... bir xeyli yatıram... bir neçə saat... sonra isə hansıa röya... yox, röya yox... bir dəhşət görürəm... Həmin vaxt çarpayıda



uzanıb yatdığınımı yaxşı anlasam da... onu da hiss edirəm ki, biri yaxınlaşış məni gözdən keçirir, mənə toxunur, çarpayıma çıxır, dizlərini sinəmə dirəyir, boğazimdən ikiəlli yapışış sıxır... var gücüylə sıxır ki... canımı alsın...

Onun əlindən qurtulmağa can atsam da, vahiməyə məğlub olan vücudum bir əsgə kimi boş, halsiz olur... nə qışqıra, nə də yerimdən dəbərə bilirom, nəfəsim daraldığından bir böyrü üstə dönəməyə, bu varlığı üzərimdən atmağa çalışıram, çünki nəfəsim kəsilir... amma əlimdən heç nə gəlmir.

Qəflətən diksinib oyanıram, vahimə bürüyən bədənimdən tər gedir. Şam yandırıram. Otaqda heç kəs yox imiş.

Hər gecə təkrarlanan bu cür sarsıntıdan sonra mən ta səhər açılana qədər rahat uyuyuram.

2 iyun. Durumum fənalasdı. Doğrudan da, görəsən, mənə nə olub? Brom təsir eləmir. Duş da eləcə. Bu səhər qərara gəldim ki, hər nə qədər tabsız olsam belə, özümü fiziki baxımdan yorub, əldən salım: Rumar meşəsinə gəzintiyə yollandım. İlk önce mənə elə gəldi ki, yüngül, təmiz, şəffaf hava, otların, yarpaqların ətri hopan hava insanın qan dövranına, könlünə güc və təravət bəxş edir. Adətən, ovçuların yararlandığı geniş yolla gedib, sonra La-Buya aparan dar cığır buruldum. Burada bitən nəhəng ağacların çətirləri o dərəcədə böyük və sıx idi ki, mənimlə göylər arasında, sanki, tünd-yaşıl rəngdə, hətta qaraya çalan bir pərdə var idi.

Həmin an bədənimi əsməcə tutdu: bu, oradakı sərinlikdən deyil, anlaşılmaz təlaşdan qaynaqlanmışdı.

Addımlarımı yeyinlətdim, bu meşədə yalqız olmaqdan ürkdüm, insan hənirtisi olmayan bu guşədə heç nə ilə izah olunmayan bir təlaş bütümüşdü varlığımı. Birdən mənə elə gəldi ki, biri arxamca düşüb qarabaqara məni izləyir, hətta o dərəcədə yaxınlaşış ki, az sonra mənə toxunacaq. Qəflətən geri qanıldım. Kimsə yox idi. Sağında-solunda uca ağacların əkildiyi, dübbədüz, enli və kimsəsiz yol uzanırdı arxamda. Tamam boş idi yol. Onun digər tərəfə uzantısı da, eynilə beləcə, yeknəsəq, ucsuz-bucaqsız və qorxunc idi.

Gözlərimi qiydim. Amma niyə? Dabanımla torpağı temas etməklə, eynilə yelqovan kimi öz oxum ətrafımda sürətlə fırlanmağa başladım. Az qala, yixilacaqdım ki, gözlərimi açdım: ağaclar başıma fırlanırdı, çevrəmdəki torpaq ləngər vururdu. Oturmağa məcbur

oldum. Özümə gələndə buraya hansı tərəfdən gəlib çıxdığımı heç cür xatırlaya bilmədim. Dəhşətli durum idı bu! Dəhşətli! Dəhşətli! Beynim düşünmək qabiliyyətini itirmişdi. Qarasına sağa üz tutub getdim və təsadüfən məni meşənin dərinliyinə gətirib çıxaran bu yolun lap başlangıcına çıxdım.

3 iyun. Dəhşətli gecə idi. Bir neçə həftəliyinə buradan gedirəm. Bəlkə də, bu qısa səyahət daxili tarazlığını bərpa elədi.

2 iyul. Geri döndüm. Tamam sağlamam. Səyahətim çox uğurlu oldu. İlk dəfə Sen-Mişel dağına çıxdım. Günəş qüruba enəndə Avranşda olan birinin qarşısında necə də gözəl mənzərələr açılmış! Şəhər təpə üzərində qərar tutub. Məni şəhərin etrafındaki bir bağa apardılar, oranı ilk dəfə görəndə heyrətdən bağırdım: sildirim sahilərin arasındaki körfəzin qarşı tərəfində göz işlədikcə sisli üfüqlər uzanırıdı. Sarı rənglə dolub-daşan bu sahilsiz körfəzdə, qızılı səmanın altındakı qumsal adanın tən ortasında son dərəcə sıvri bir zirvə ucalırdı. Günəş təzəcə dənizdə qurub etmişdi, buna görə də odlu səmanın fonunda, bu haqqında danışdığını qayanın başında əsrarəngiz bir tikili gözə dəyirdi.

Dan yeri ağaran kimi ora üz tuttum. Sular çəkilən vaxt idı, eynilə ötən axşam olduğu kimi, bu gün də mən addım-addım yaxınlaşdırıbm bu bənzərsiz abbatlıqdan gözümü ayırmırdım. Bir neçə saat getdiqdən sonra axır ki, həmin o sildirim qayaya çatdım. Onun üzərində kiçik bir kənd və iri kilsə qərarlaşmışdı. Dar və dik küçəni keçib, mən Yer kürəsində Tanrıının şərəfinə ucaldın qotik kilsələrin ən gözəli ilə baş-başa qaldım. İçində saysız-hesabsız günbəzlərə malik alçaq məkanlar və incə sütunlar üzərində qərar tutan yüksək qalereyaları olan bu kilsə mənə bütöv bir şəhəri xatırladırdı.

Qranitdən tikilsə də, krujeva kimi xərif görünən, insan əllərinin möcüzəsi olan bu tikilinin içiñə girdim. Onun ən uca nöqtələrin-dəki zərif zəng qüllələri oyma taqlarla bir-birinə bağlıydı, həndəvərlərində isə yuxarıya qalxan yuvarlaq pilləkənlər vardi: sanırdın ki, onlar birbaşa göye – bu, gündüzlər gömgöy, gecələr isə qapqara olan səmaya yüksəlirlər. Qüllələrin üst qismində isə ejdahaların, iblislərin, mifik heyvanların və qorxunc çıçəklərin daş təsvirləri gözə dəyirdi.

Lap zirvəyə çıxiñ, mənə bələdçilik edən rahibə dedim:

– Müqəddəs ata, burada, yəqin ki, çox bəxtəvərsiniz?



Cavabında o:

– Buralarda güclü küləklər əsir, cənab, – dedi və biz getdikcə artan, sahilə cuman sulara göz qoya-qoya bir az söhbət elədik.

Bu yerlərlə bağlı həmin rahib qədim rəvayətlər, hər halda, rəvayətlər danişdı mənə.

Onlardan bircəciyi məndə xüssusilə dərin təəssürat oyatdı. Yerli sakinlər, yəni dağlılar şahidlik edirlər ki, guya, gecələr bu qumluqda əvvəlcə insan səsləri, ardından isə bir cüt keçi mələrtisi eşidilir. Bunlardan birinin səsi gur, digərininki isə bəmdir. Buna şəkk gətirənlər isə iddia edirlər ki, bu, olsa-olsa, dəniz quşlarının çıxardığı səslərdir, çünki onlar da gah insan fəryadını, gah mələməyi yamsılayırlar. Amma balıqçılardan dediklərindən dönmürlər: guya, sahildən gec dönəndə onlar bu, Tanrıının da varlığını unutduğu şəhərciyin kənarında, həm də su çəkilən saatlarda, qum düyünlerində üzü örtüklü, ahl bir çobanın arxasında bir cüt keçi apardığına şahid olublar. Keçilərdən birinin üzü kişininkini, digəri isə qadıninkini xatırladırmış, guya. Uzun və bəyaz tükləri olan bu heyvanlar bir an da susmurlarmış – ya anlaşılmaz bir dildə höcətləşir, ya da var səsləriylə mələyirlərmiş.

Rahibdən soruşdum:

– Yəni siz buna inanırsınız ki?

O, pəsədən cavab verdi:

– Heç bilmirəm.

Amma mən dil boğaza qoymadım:

– Əgər Yer kürəsində bizlərdən fərqli hansısa varlıqlar yaşamış olsayıdı, bəyəm indiyədək bundan xəbər tutmadıqmı? Axi necə olub ki, indiyədək o dediklərinizi heç kim, həm də heç vaxt görməyib?

Rahib dilləndi:

– Amma razılaşın ki, biz mövcud varlıqların da yalnız yüz mində bir hissəsini görməkdən məhrumuq. Məsələn, elə küləyi götürək: təbiətin ən güclü ünsürüdür külək, insanları üzüqoylu yixır, binaları yerlə bir edir, ağacları kökündən qopardır, dənizdəki dalğaları dağ kimi şahə qaldırır, qayaları quma çevirir, nəhəng gəmiləri sahilə atır, asır, kəsir, öldürür, viyildayır, inləyir. Siz deyin, biz onu görüürük mü? Amma onun varlığına şübhə də eləmirik!

Belə sadə sübuta qarşı qalxıb necə etiraz edəydim? Qarşımızdakı adam, bəlkə, müdrik, bəlkə də, adı birisiydi. Odur ki nə ona nəyi

isə sübut eləməyə səy göstərdim, nə də ona etiraz elədim. Bənzər fikirlər ara-sıra mənim də ağlıma gelir.

3 iyul. Pis yatdım: yəqin ki, buraların havası nə isə bir çürüntü qoxuyurmuş və bundan təkcə mən yox, arabacım da əziyyət çəkirmiş. Axşam evə dönəndə onun saralmış bənizinə diqqət yetirib soruşdum:

– Nə olub sənə, Jak?

– Ağa, gecələr rahatlığım ərşə çəkilir, ona görə də gündüzlər süst düşürəm. Siz o səfərə gedəndən bu azar məni yaxalayıb.

Digər xidmətçilərim özlərini əla hiss edirlər. Qorxuram ki, təkrar o şoqəribin cənginə keçəm.

4 iyul. Yenidən başlanır. Haqlıymışam. Eyni dəhşətli görüntülər təkrarlanır. Bu gecə birisi sinəmə çökmüşdü, dodaqlarını ağızma direyib, bütün həyat şirəmi çəkib aldı. Hə, hə, qırtlağımdan sümürrüb çəkdi – eynilə zəli kimi. Şişib dam boyda olunca sinəmdən durdu, yuxudan aylandırma özümü o dərəcədə taqətsiz, üzülmüş və içiboş hiss edirdim ki, qolumu qaldıracaq heyim yox idi. Əgər bir-i ki gün də beləcə davam eləsə, buralardan gedəcəyəm.

5 iyul. Bəlkə, mən dəli oluram? Dünənki gecə şahidi olduğum olaylar barədə hər nə qədər fikirləşsəm də, onları anlaya bilmirəm, başım hərlənir.

Adətim üzrə, axşam qapımı arxadan kiliidlədim. Susadığım üçün yarım stəkan su içəndən sonra diqqət yetirdim ki, qrafın elə əvvəlki kimi doludur.

Uzandırm və son vaxtlar olduğu kimi, dayanılmaz bir yuxu məni öz girdabına çəkib apardı, aradan iki saat keçmiş böyük vahimə içində oydəm.

Təsəvvürünüzü gətirin ki, qabırğalarının arasına bıçaq saplanlığını görən biri yuxudan nə halda oyanar: nəfəsi xırıldayır, yuxuda qan gördüyündən təngnəfəs olub, öləcəyini, bütün başına gələnləri düşünür və bu zaman acı röyadan qurtulur.

Özümü ələ alanda təkrar su içmək keçdi könlümdən. Şam yandırb, qrafın qoyulan masaya yanaşdım, onun boğazını stəkana tərəf əysəm də, oradan bircə damla da düşmədi. İndi də qrafın boş idi! Tamam boş! Əvvəlcə məsələnin mahiyyətini anlamadım, amma sonra, yəni bunu anlayandan sonra necə sarsıldımsa, stula çökməli oldum. Sonra yerimdən sıçrayıb ətrafımı süzdüm, təkrar oturdum, qarşımızdakı boş qrafın son dərəcə şəffaf olduğundan sonsuz dəhşətə



qapıldım. Sırrını anlamaqdan ötrü baxışlarımı ona dikdim. Əllərim titrəməyə başlamışdı. Bəs suyu kim içmişdi? Kim? Yəqin ki, mən? Məndən başqa kim içəcəkdi ki? Belə çıxır ki, mən lunatik imişəm: özündən xəbərsiz belə sirli və ikili bir həyat sürürümüşəm, elə buna görə də durmadan düşünürümüşəm ki, əslində, hər bir insan ikili varlığa sahibdir, yuxuya əsir olduğumuz saatlarda naməlum, gözə-görünməz və dərkolunmaz bir varlıq bizim taqətsiz düşən bədənimizi bizim özümüzdən daha artıq dərəcədə idarə etməyə başlayır.

İndi bu iyrənc qorxumdan kimə söz açım axı? Yatdığı müddətdə suyu qeybə çəkilən qrafını dəhşət içində süzən, amma ağlı, yaddaşı yerində olan birisinin yaşantlarını kim anlayar, görən? Ta səhərə qədər o stuldan qalxıb, yatağa getməyə cürətim çatmadı.

6 iyul. Mən getdikcə dəliləşirəm. Bu gecə də kim isə qrafındəki suyu içmişdi. Yəqin ki, o elə özüməm.

Özüm? Eləmi? Başqa kim olacaq? Kim? İlahi pərvərdigara! Yoxsa mən... ağlımdan oluram? Elə isə kim mənim dadıma yetəcək?

10 iyul. Ötən günlər ərzində necə də misilsiz təcrübələrə imza atdım!

Dəli olduğuma şübhə ola bilməz! Amma hər halda...

İyulun altısında yatağa uzanmadan masaya şərab, süd, çörək və çiyələk qoydum.

Kimsə... suyun hamısını, südün isə müəyyən qədərini içmişdi. Çörəyə, şərabə və çiyələyə toxunulmamışdı.

İyulun yeddisində təkrarlanan təcrübəm də eyni nəticəni verdi.

Səkkiz iyul günü su və süddən başqa qalan ərzaqları masaya düzdüm. Bu dəfə heç nəyə toxunulmadı.

Ayın doqquzunda, sadəcə, südlə suyu masaya qoyub, qrafını bəyaz bezlə, onun qapağını isə lentlə sarıdım. Sonra ağzımı, saqqalımı və əllərimi qrafitlə qaraldıb, yatağa uzandım.

Həmin dəqiqə şirin yuxuya getdim. İzaholunmaz bir dəhşət içində oyandım. Yəqin ki, möhkəm yatlığımdan heç tərpənməmişdim, əks halda, mələfələrdə əlimin izləri qalardı. Qrafınə sarılan bez bəmbəyəz qalmışdı. Qorxunc intizar içində qapağa sarınan lenti açdım. Bütün su içilmişdi! Bütün süd də eləcə! İlahi! İlahi pərvərdigara!..

Təcili Parisə yola düşürəm.

12 iyul. Paris. Son günlər qəribə bir bədbinlik dolmaqdadır içimə! Ya mən öz sərhəd tanımayan xeyallarımın əsirinə çevrilimi-

şəm, ya da ki, həqiqətən, yuxudagəzənəm. Bəlkə də, bütün bu müddət ərzində mən hamının etiraf etdiyi, lakin hələ də sırlı qalan o təlqin qüvvəsinin təsiri altındayam?! Hər halda, bu daxili sarsıntılar məni dəlilik həddinə çatdırırırdı, amma cəmi bircə gündür ki, Parisdəyəm və artıq sağlam birinə çevrilmişəm.

Dünənki gün dostyana və işgüzar görüşlərlə zəngin keçdiyindən özümdə xeyli canlanma duydum.

Axşam Fransa Komediya Teatrında oğul Dümanın pyesinə baxdım: onun çox iti və möhtəşəm zəkasının məhsulu məni tam mənada sağaltdı. Beyni fasiləsiz iş rejiminə alışmış insanlardan ötrü tənhalıq çox qorxuludur. Biz daim düşünən və öz fikrini sərbəst açıqlayan insanlar arasında yaşamalıyıq. Uzun müddətə yalqızlığa çəkiləndə boşluğa baxıb, özümüzdən kabuslar uyduruğu çünki.

Hoteli döndüyüm zaman kefim yerindəydi. İnsanlar qaynaşan bulvara nəzər saldıqca yaxın keçmişdəki qorxu-ürkümü istehza ilə xatırlayırdım: çünkü mənimlə, bəli, bəli, mənimlə bir damın altında gözə görünməz birinin olduğunu tam ciddiyətlə qəbul edirdim. İnsan ağılı necə də bəsitdir: ən vecəyaramaz, amma anlaşılmaz bir olayla təkbətək qalınca, o, tarazlıqdan çıxır.

Ən adı, məsələn: «Mən səbəbləri bilmədiyimdən nəticəni də anlamırıam», – tipli bir qənaətə gəlmək əvəzinə, biz özümüzdən vahimə dolu sirləri, sehrli olayları bir-birinin ardınca uydururuq!

14 iyul. Respublika günüdür. Küçələrdə dolaşdım. Başqalarını və atəsfəsanlığı seyr etməklə, uşaqqı kimi sevindim. Əslinə qalsa, dövlətin əvvəlcədən və rəsmən təyin etdiyi bir gündə bunca sevinməkdən axmaq heç nə ola bilməz! «Xalq» dediyin başsız-beyinsiz sürüdüür, ya həddindən artıq səbirlidir, ya da hədsiz dərəcədə qızğıın. Ona: «Sevin!» – əmri veriləndə sevinir. «Qonşunla qanlı savaşa gir!» – əmrinə eyni şəkildə əməl edir. «İmperatora səs ver!» – buyururlarsa, buna da hazırlıdır. «Respublikaya səs ver!» – deyiləndə isə respublika quruluşunu dəstəkləyir.

Sürü ilə müqayisədə çobanlar da çox ağıllı deyillər, sadəcə, onlar insanlara deyil, müəyyən prinsiplərə uyurlar. Amma prinsiplər də yanlışlıq və hər zaman keçərli sayıldıklarına görə saxta, mənasız və vecsizdir, çünkü yaşadığımız bu dünyada səs də, işiq da eyni dərəcədə illüziyadır.



16 iyul. Dünən şahidi olduğum hadisədən xeyli həyəcanlandım.

Xalaqızığında nahar edirdim. Onun əri Limojdakı 76-cı meşəbəyi alayının komandiridir. Məndən başqa orada iki xanım və onlardan birinin əri – doktor Paran da var idi. Bu adam son vaxtlar hipnoz və təlqin yoluyla aparılan təcrübələr nəticəsində bəlli olan əsəb xəstəlikləri və digər qəribə olaylarla ciddi şəkildə məşğul olur.

O, bizə həm ingilis alımlarının, həm də Nansidəki Tibb İnstитutu həkimlərinin gəldikləri heyrətamız nəticələrdən söz açdı.

Misal gətirdiyi faktlar o dərəcədə ağlaşımaz idi ki, mən özümü saxlamayıb, onlara qarşı qəti etirazımı bildirdim.

O deyirdi:

– Hazırda biz təbiətin ən böyük sirlərindən birini kəşf etmək ərəfəsindəyik. Bunu deyərkən mən Yer kürəsinin saysız-hesabsız sirlərindən bizə bəlli olan ən böyük sirlərini nəzərdə tuturam. İnsan düşünməyə başlayandan, öz fikirlərini şifahi və yazılı şəkildə ifadə edəndən bəri yetərincə kamil və həssas olmayan orqanlarının hiss etmədiyi sirlə, ələkeçməz aləmin varlığını duyur və bu sahədəki çarəsizliyinin kompensasiyası üçün beynini gərgin çalışdırır. İbtidai mərhələdə ikən bu şurun gözə görünməz aləmlə temasları ona, sadəcə, qorxu aşayırdı. Avam xalqın inam bəslədiyi sehrli olaylar, uçan ruhlar, ilahələr, qəbirdən xortlayan varlıqlar və hətta, bir az da cürətlənərək deyirəm, Allah barədə əfsanələri yaranan da bu qorxu hissidir. İstənilən dində uca yaranan barədə var olan anlayışlar hədsiz qorxuya qapılan, özünü çarəsiz, küt və vecsiz hiss edən, məhdud insan zəkasının məhsuludur. Bu barədə Volterin kələmi misilsizdir: «Tanrı insanı özünə bənzər yaratdığı üçün insan da onun borcundan eyni şəkildə çıxıb».

Amma təxminən, yüz ildən də bir az əvvəl insanlar yavaş-yavaş kamilləşməyə başladılar. Mesmer və digər alımlar bizə indiyədək bəlli olmayan yolları tanıtdılar bunun sayəsində son beş-altı ildə biz heyrətamız nəticələrə imza ata bildik.

Bu sözlərə şübhəylə yanaşan xalam qızı gülümsədikdə doktor Paran soruşdu:

- İstəyirsinzsə, indicə sizi yuxuya verim?
- Haydi, cəhd edin görüm.

Gözlərini kresloya oturan bu xanımdan çəkməyən doktor onu hipnoz etməyə girişdi. O ara mən də özümü qəflətən itirməyə başladım, ürəyim çırpındı, dilim-ağzım qurudu. Gözlərimin önündəcə

xanım Sablenin göz qapaqları örtülməyə, dodağı səyriməyə, tənəf-füsü isə ağırlaşmağa başladı.

On dəqiqə sonra qadın yuxuya daldı.

Doktor üzünü mənə tutdu:

– Keçin, onun arxa tərəfində əyləşin.

Oturдум. Qadının ovcuna bir vizit kartı qoyan doktor dedi:

– Bu, bir güzgündür. Deyin, orada nə görürsünüz?

– Xalaoğlumu, – dedi.

– O neyləyir?

– Bığlarını didiştirir.

– Bəs indi necə?

– Cibindən bir şəkil çıxarır.

– Bu, kimin şəklidir?

– Onun özünükü.

Qadın heç nədə yanılmamışdı! Həm də ki o şəkli mənə bu axşam, hoteldən çıxanda təqdim eləmişdilər.

– Şəkildə o, hansı pozada dayanıb?

– Ayaq üstədir, əlində də şlyapa var.

Bu adı karton parçasından hazırlanmış vizit kartında xalaqızım məni eynilə aynadakı kimi görürdü!

Bundan heyrətlənən digər xanımlar bir ağızdan:

– Yetər! Yetər! Yetər! – deyə çığırıldılar.

Amma doktor əmr verdi:

– Sabah saat səkkizdə qonaq evinə gedib, xalaoğlunuzdan beş min frank istəyəcəksiniz: deyin ki, pulu əriniz isteyir və o, növbəti səfərə yollanmazdan önce bu məbləğ barədə soruşacaq.

Sonra doktor qadını oyandırdı.

Hotelə gedərkən yolda bu qəribə hipnoz seansı barədə düşünür və bu zaman daha çox belə qərara gəlirdim ki, bu iş mənim ta uşaqlıqdan, həm də doğma bacım qədər tanıdığım xalaqızımdan yox, məhz doktordan qaynaqlanır. Bəlkə də, o, yuxuya dalan qadının qarşısında gizlicə bir güzgü tutmuşdu, bizim isə diqqətimizi uyuyan qadının əlindəki vizit kartına yönəltmişdi? Axi gerçək fokuscular bundan qəliz şeylər də bacarırlar!

Nə isə, tutduğum otağa gəlib yatağa uzandım.

Səhər saat doqquzun yarısında xidmətçim məni səslədi:

– Cənab, xanım Sable sizi soruşur, deyəcək vacib sözü var.



Əlüstü pal-paltarımı geyinəndən sonra qadın otağa girdi. Həyəcanlı görünürdü, üzündəki vualı qaldırmadan oturdu və üzünə küt ifadə verərək dedi:

– Əziz xalaoğlum! Sizdən vacib bir işdə yardım istəyirəm.

– Hansı işdə, xalaqızı?

– Bundan ötrü sizə üz tutduğum üçün xəcalət çəksəm də, başqa çarəm yoxdur. Mənə təcili, başa düşürsünüz, təcili beş min frank lazımdır.

– Sizə? Bu, ciddi sözünüzdür?

– Hə, daha doğrusu, pul ərimə lazımdır. Mənə bu pulu tapmağı tapşırıb.

Təəccübdən dilim topal vurmağa başlamışdı. Öz-özümdən soruşdum ki, bəlkə, bu qadını mənimlə məzələnmək üçün doktor Paran bura yollayıb? Bəlkə də, bu, əvvəlcədən düşünülmüş və ustalıqla ifa olunan bir məzhəkədir?

Amma xalaqızımın pərişan sıfətini diqqətlə süzüncə, bunun oyun olmadığını qət elədim. Mənim ayağıma bu xahişlə gələrkən onun nələr keçirdiyini, həyəcandan titrədiyini sezdim. Az qala, hönkürəcəkdi zavallı.

Xanım Sablenin yetərincə zəngin olduğunu bildiyimdən xəbər aldım:

– Bu mümkünürmü? Yəni ərinizin nağd beş min frankı yoxdur ki?

Bir özünüz düşünün. Bu tapşırığı sizə ərinizin verdiyindən əminsizizmi?

Susan qadın yaddasını ələk-vələk edəndən sonra dilləndi:

– Hə... hə... əminəm...

– Sizə bu göstərişi yazılı şəkildə verib?

Qadın nəyi isə xatırlaymış kimi təkrar susdu. Bu anlarda onun necə üzücü gərginliyi qapıldığının fərqindəydim.

Qadın yadına sala bilmirdi. Təkcə o yadındaydı ki, əri üçün məndən beş min frank borc pul almalıdır. Odur ki yalan söyləməli oldu:

– Hə, yazılı.

– Amma nə vaxt? Axi dünən siz bu barədə mənimlə bircə kəlmə də kəsməmişdiniz.

– Məktubu bu səhər aldım.

– Onu oxuya bilərəm?

– Yox... yox... bu mümkün deyil... məktubu yalnız mən oxuya bilərəm... orada çox özəl məqamlar vardı... Mən... mən... onu yandırdım.

– Onda belə çıxır ki, əriniz borca düşüb?

Qadının cavabı yenə də ləngidi və o, pəsdən:

– Bilmirəm, – cavabını verdi.

Mən sərt tərzdə:

– Xalaqızı, indi üstümdə beş min frank yoxdur, – dedim.

Qadın nałə çekdi:

– Xahiş edirəm, yalvarıram, mənim xətrimə bu pulu tapın!..

Xanım Sable görünməmiş məyusluq içində idi. Səsi dəyişmişdi, dua edirmiş kimi əllərini üz-üzə tutub ağlayır, içini çekir, ona verilən qəti və amansız əmrənən çıxmaga cürət eləmirdi:

– Yalvarıram sizə!.. Kaş biləydiniz ki, necə ağır durumdayam!..

Günü bu gün həmin məbləği tapmalıyam!

Ona rəhmim gəldi:

– Söz verirəm ki, ən qısa zamanda o məbləği alacaqsınız.

Qadın sevincək:

– Təşəkkür edirəm! Təşəkkürlər! Necə də nəcibsiniz!

Bunun arınca mən:

– Dünənki axşamı yaxşıımı xatırlayırsınız? – deyə soruştum.

– Hə.

– Doktor Paranın sizi yuxulatdığını da?

– Hə.

– Elə isə bilin ki, bu səhər gəlib məndən beş min frank istəməyinizi də sizə məhz o aşılımışdı. İndi də siz onun təlqininin altındasınız.

Bir az düşünən qadın etiraz elədi:

– Amma ərimə, doğrudan da, pul lazımdır.

Düz bir saat sərasər ona anlatsam da, qadın dediyində durdu.

Qadın gedən kimi mən də birbaşa doktorun yanına yollandım.

Harayasa getməyə hazırlaşsa da, o, mənim hekayətimi üzündə təbəssümle dinləyib soruşdu:

– Hə, indi necə, danışdıqlarımı inandınız?

– İnanmağa məcbur oldum.

– Durun gedək o xanımın yanına.

Xalam qızı şezlonqda uzanıb mürgü döyürdü. Baxışlarını görkəmindən yorğunluq yağan qadına zilləyən doktor bir əliylə onun əlini sıxdı, digər əlini isə pasiyentin gözləri önüндə o vaxta qədər tutdu ki, doktorun baxışlarındakı maqnetizmə davam gətirməyən qadın göz qapaqlarını yummalı oldu.



Qadın yuxuya dalan kimi doktor Paran dedi:

– Daha ərinizin beş min franka ehtiyacı yoxdur. Xalaoğlunuzdan bu məbləği istədiyinizi unudun. Əgər o, sizə bu barədə xatırladarsa, nədən söhbət etdiyini anlamadığınızı deyin.

Sonra doktor qadını oyatdı. Mən cibimdən pulqabımı çıxarddım:

– Əziz xalaqızım, bu səhər istədiyiniz məbləği gətirmişəm.

Qadın bundan necə çəşqinliğə qapıldısa, dediyimi bir daha təkrarlamadı. Amma səhərki söhbətimizi xatırlatmağa cəhd göstərsəm də, o, hər şeyi rədd elədi. Bu sözlərlə onu doladığımı zənn elədiyi üçün hələ bir məndən incidi də.

Yenicə hotelə qayitmişam. Yaşadıqlarım məni hövsələdən çıxardığı üçün qəhvəaltıdan imtina elədim.

19 iyul. Doktor Paranın təcrübəsi barədə söz etdiyim hər kəs məni lağa qoyur. Nə düşüncəcəyimə qərar verə bilmirəm. Vaxtilə bir müdrik deyib: «Bəs əgər...»

21 iyul. Bujivldə nahar elədim, sonra avarçəkənlərin balına yollandım. Gerçəkdən də, fikirlərimizin axarını içində olduğumuz şərait yönəldirir. Məsələn, «Qurbağa yuvası»nda olanda insanın sehərli aləmə inamı çox gülünc görünür... Bəs Sen-Mişel dağının təpəsinə çıxanda necə?.. Və ya Hindistanda olanda?.. Şəraitin və məkanın rolu necə də güclüymüş! Gələn həftə evimə dönəcəyəm.

30 iyul. Dünən evə qayıtdım. Hər şey yolunda gedir.

2 avqust. Yeni bir şey yoxdur. Hava əladır. Günlər uzunu oturub Senanın sularına göz qoyuram.

4 avqust. Xidmətçilərim arasında mübahisə düşüb: guya, onlardan hansısa gecələr mətbəxdəki qab-qacağı sindirir. Qulluqçum aşpaz qadını, aşpaz qadın idarəçi xanımı, idarəçi xanım isə bu iki nəfəri birdən suçlayır. Əsl suçlu kimdir, görən? Çox müşkül tapmacadır bu.

6 avqust. Bu səfər ağlım başımda idi və mən gördüm... hə, hə, öz gözlərimlə gördüm! Daha heç bir şübhə yeri ola bilməz... Hələ üşütmə canımdan çıxmayıb... hələ də qorxudan tüklərim biz-biz dayanır!.. Onu gördüm!..

Gündüz saat ikidə hər tərəf günəş işığında yuyunurdu. Qızılıgül bağındakı ciğirdə, sağında-solunda payız sortu sayılan qızılıgül kolları əkilən ciğirdə gəzisirdim.

«Azman döyüşçü» adlanan qızılgül kolunda üç ədəd gözəl gül açılmışdı. Onları rahat süzmək üçün ayaq saxladım və tam dəqiqliyi ilə gördüm ki, lap yaxınlığında bu güllərdən birinin budağı əyildi, sanki, ona gözəgörünməz bir əl toxundu, sonra isə həmin budaq sindi, sanki, həmin əl bu gülü qopardı! Sonra koldan üzülən gül havada bir əyri xətt çizdi – sanki, kimsə onu qoxulamaq üçün burnuna apardı və gül şəffaf havada dondu: məndən üç addım aralıdakı bu al-qırmızı ləkə, sanki, bir boşluq fonunda havadan asılı idi. Məni əl-ayaq basdı, özümü gülə tərəf atdım ki, onu yaxalayım! Amma bu cəhd boşça çıxdı: gül qeyb oldu. Normal ağıla və səhhətə malik birisinin gözünə bu cür hallüsinasiyaların görünə bilməyəcəyini dərk etdiyimdən içimdə özümə qarşı nifrat aşib-dasdı.

Amma bu, hallüsinasiya idimi? Təkrar həmin qızılgül koluna baxdım və gördüm ki, bayaq gülü dərilən qırıq budaq toxunulmamış bir cüt gülün arasından mənə baxır!

Möhkəm sarsıldığım üçün evə üz tutdum: gündüzün ardınca gecənin gələcəyinə necə əminəmsə, eynilə mən həndəvərimdə gözəgörünməz birinin olduğunu, onun suyumu, südümü içdiyini, əşyalara toxunduğunu, onları əlinə aldığını, hərdənbir yerlərini dəyişdiyini, yəni duyuq orqanlarım üçün əlçatmadı olsa da, haqqında danışdığını o varlığın tamamilə maddi olduğunu, mənimlə yanaşı, bir damın altında yaşadığını özüm üçün qət elədim.

7 avqust. Gecə sakit keçdi. Yuxuma haram qatmasa da, o varlıq qrafındəki suyun hamisini içmişdi.

Özümün gerçəkdən dəli olub-olmadığımı öyrənməyə çalışıram. İndi qızmar günəşin yaxıb-yandırıldığı sahildə dolasarkən öz-özümə bu suali verdim və bunu əvvəller etdiyim kimi, yəni ürkəkcəsinə və dumanlı bir şəkildə deyil, sərt və açıq şəkildə etdim. Həyatım boyu çox dəlilər görmüşəm, onların arasında söz anlayan, dərrakəsi yerində olan və bircə məqamda hər şeyə nüfuz edə bilənlərə də rastlamışam. İstənilən mövzuda sağlam, təməlli və soyuqqanlı mühakimə yürüdən bu adamların düşüncəsi qəflətən sualtı bir manə kimi maniya ilə rastlaşanda onda çat əmələ gelir, parçalanma başlayır və zəkələri çalxalanan, təhlükələrlə dolu okeanda qərq olur. Dəli-dolu küləklərin, dumanın və nəhəng dalğaların meydan suladığı bu okeanın adı «dəlilik»dir.

Əgər mən baş verən dəyişiklikləri görməsəydim, onların fərinə varmasaydım, içimdə yaranan təlatümü soyuqqanlılıqla təhlil



etməsəydim, onda özümü, əlbəttə ki, dəli, həm də zir dəli sayardım. Ona görə də hallüsinasiyalara məruz qaldığımı etiraf etsəm də, düşünmə qabiliyyətimi hələlik saxlayıram. Beynimdə hansısa anlaşılmaz bir mərəz yaranıb, hazırda fizioloqların çoxu bu cür xəstəliklərin özəllikləri və yaranma səbəblərini araşdırmaqla məşğuldur. Dünyanı dərkimdə, fikirlərimin axarında və ardıcılılığında yaranan dərin çatın səbəbkəri da məhz elə bu xəstəlikdir. Bu cür halları biz yuxuda da yaşayırıq, çünkü röyamızdakı istənilən xəyaləti tam real bir şey kimi qəbul edirik, çünkü həmin vaxt hər şeyin gerçek olub-olmadığına qərar verən reallıq hissimiz yuxuya gedir, xəyalımız isə öz işindən qalmır, daim ayıq-sayıq olur. Bəlkə, beynimdəki hansısa bilmədiyim bir sim qırılıb? Bəzən ağır qəzaya düşən adamlar xüsusü tarixləri, yalnız felləri və ya ancaq rəqəmləri birdəfəlik unudurlar. Son vaxtlar elm sübuta yetirib ki, insan zəkasının hər bir guşəsinin özünəməxsus, həm də fərqli funksiyası var. Ona görə də mənim real olayları hallüsinasiyalardan ayırma hissim hərdənbir pozulursa, bunda qəribə nə var axı?

Çay sahilində gəzişərkən mən bütün bunlar barədə düşünürdüm. Torpağa sonsuz cazibə bəxş edən günəş şüaları suları da isındırırdı, içim həyat eşqiyle dolurdu, dəli uçuşlarıyla gözümü oxşayan qaranquşlara, həzin xışlıtları qulağımı oxşayan çəmən otlarına heyran idim.

Amma o ara könlümdə anlaşılmaz bir təlaşın baş qaldırdığını da duyurdum. Sanki, gözəgörünməz aləmə aid nəhs qüvvə üstünmə çökür, gah yolumu kəsib məni dayanmağa məcbur edir, gah da mənə geri dönməyi əmr edirdi. Bir an öncə evə dönmək istəyirdim – evdə doğmalarından biri xəstə olanlara bu hiss tanışdır: kandardan dışarı ayaq qoyduqları andan evdəki xəstənin vəziyyətinin fənalasacağı barədə təşvişlər bir an da onları tərk etmir.

Eynilə beləcə, mən də öz iradəm xaricində evə tələsdim və özümü inandırdım ki, orada məni məktub və ya telegram şəklində bəd xəbər gözləyir. Amma təlaşlarımın heç biri doğru çıxmadı və əgər yenidən heç nə ilə müqayisə olunmayan o sırlı görüntü təkrar peyda olsayıdı, bəlkə, bu qədər heyrətlənməz və narahat olmazdım.

8 avqust. Dünənki gün dəhşətli keçdi. Məni kölgətək izləyən o gözəgörünməz varlıq daha heç nədə özünü bürüzə verməsə də, onun burada, böyrümdə olduğunun, məni izlədiyinin fərqindəyəm. Az qala, vücudumun hər hüceyrəsinə hakim kəsilən o varlıq iradəmi

öz quluna çevirib. Həm də ki, hər hansı tilsimlə zühur edəndə, gözə görünməz olanda o, mənə daha çox vahimə aşılıyır.

Hər şeyə rəğmən, gecə rahat yatdım.

9 avqust. Bir şey olmasa da, qorxu hissinin əsiriyəm.

10 avqust. Bir yenilik yoxdur, amma kim bilir ki, sabah nə olacaq?

11 avqust. Əvvəlki kimi, təzə xəbər yoxdur. Bu qorxu və sonsuz intizar evi başıma dar edib. Gedəcəyəm buradan.

12 avqust. Axşam saat on. Səhər tezdən yola çıxməq istəsəm də, bunu bacarmadım. Guya ki, öz iradəmi ən bəsit və asan yolla gerçəkləşdirmək istədim: evdən çıxb, karetə oturmaqla sürücüyə məni Ruana aparmasını buyuracaqdım, amma bacarmadım. Görəsən, niyə?

13 avqust. Elə xəstəliklər var ki, insan varlığının bütün təməllərini sarsıdır, bütün gücümüzü alır, bütün əzələlərimizi boşaldır. Belə olanda sümüklərimiz eti, ətimiz isə suyu xatırladır. Buna bənzər bir xəstəliyə mənim könlüm yaxalanıb: bununla hesablaşmaq da bunu anlamaq qədər çətindir. Özümü idarə etməyə nə zərrəcə gücüm var, nə cəsəratım, nə də enerjim. İradə sərgiləməyə də hər hansı qabiliyyət qalmayıb məndə, çünki iradəm yox olub, sanki, kimsə iradəmi özünükü ilə əvəz etdiyindən onun dediyi ilə oturub-dururam.

14 avqust. Axırm çatdı! Ruhuma hakim kəsilən biri məni idarə edir. Bütün hərkətlərim, fikirlərim və davranışım onun diktəsinə bağlıdır! Sanki, mən daha mövcud deyiləm və öz həyatımın axarını müti bir qul və ya son dərəcə qorxudulmuş seyrçi kimi bir kənardan izləyirəm. Gəzməyə yollanmaq istəyirəm, amma bacarmıram, çünki o, bunu istəmir, ona görə də oturduğum kreslodan qalxa bilmir, qorxudan yarpaq kimi əsirəm. Öz iradəmlə davrandığımı hər vəchlə sübuta yetirməyə çalışıram, ayağa durmağa, hətta kreslodan qalxmağa cəhdər edirəm – amma bacarmıram. Sanki, məni kreslodan qopmağa qoymayan qüvvə kreslonu da döşəməyə bərkidib və istənilən qüvvə onu yenməkdə acizdir.

Qəflətən bağa getmək, orada ciyələk yiğib yemək istəyi doldu içimə, bu arzumu mütləq gerçəkləşdirmək istəyirəm. Gedirəm də. Ciyələk toplayır, onları yeyirəm! İlahi! İlahi! İlahi, doğrudanmı sən varsan yəni? Əgər varsansa, dadima yetiş, məni bu bəladan xilas elə! İlahi, mənə rəhmin gəlsin! Mərhəmətini məndən əsirgəmə, xilas elə məni! Bu necə də çəkilməz əzabdır! Necə işgəncədir! Necə dəhşətdir!



15 avqust. Yanıma gəlib məndən beş min frank istəyəndə xalaqızım da eynilə beləcə, başqasının əsininə, quluna çevrilmiş. Başqasının iradəsinə tabe olan o qadının bədənidə, sanki başqa, zəlîm və istismarçı bir ruh məskunlaşmışdı! Bəlkə, artıq məhsər günü yaxınlaşır?

Amma məni yönləndirən kimdir ax? Gözümə görünməyən, idrakımın qavramadığı, bizə, yeni insan cinsinə aid olmayan o varlıq nədir, görən? Bəlkə, gözəgörünməzlər mövcuddur? Bəs elə isə bu dünya var olandan bəri onlar özlərini indi mənə göstərdikləri kimi niyə bürüzə verməyiblər? Evimdə baş verənlərə bənzər bir olay barədə heç vaxt heç nə oxumamışam. Bu evdən baş alıb harayasa getsəm, haradasa gizlənsəm və bir də buralara, geriyə dönəməsəm, bəlkə də, həyatım qurtular! Amma gedə bilmirəm ki, bilmirəm.

16 avqust. Bugünkü gün ikicə saatlıq, eynilə yatdığı kameralının qapısının bir təsadüf və ya ehtiyatsızlıq nəticəsində açıq olduğunu görən bir məhbussayağı iki saatlıq içimdəki nəzarətdən yayındım. Qəflətən hiss elədim ki, azadam və nəzarətçim harayaya qeyb olub. Bircə dəqiqə də itirmədən Ruana yollanmaq üçün karet hazırlanmasını əmr elədim. Tabeçiliyində olan birinə «Sür Ruana!» buyruğunu verə bilmək nə böyük səadət imiş!

Ruana çatan kimi ilk işim kitabxanaya baş çəkmək, keçmişdə və indi dünyada var olan gözəgörünməz varlıqlar barədə doktor German Gereştausun irihəcmli traktatını sifariş eləmək oldu.

Sonra karetə oturub «Vağzala sür!» demək istədim sə də, nədən-sə uca səslə «Evə gedirik!» buyruğunu verdim. Hə, hə. Hətta bunu adı səslə demədim, elə bağıraraq söylədim ki, yoldan keçənlər də səsimə dönəməli oldular. Sonra isə çarəsiz halda özümü oturacağa yixdim. Deməli, o, məni güdərək təkrar dustağa çevirmişdi.

17 avqust. Əcəb gecəydi bu! İlahi, əcəb gecəydi! Amma hər şeyə rəğmən, mən taleyimdən şikayətlənə bilməzdim. Düz gecə saat birə qədər aramsız kitab oxudum. Fəlsəfə və teoqoniya elmləri doktoru olan German Gereştaus öz əsərini gerçəkdə və ya kabus şəklində var olan, ətrafımızda dolaşan, bu və ya digər şəkildə öz varlıqlarını bizi lərə sezdiren gözəgörünməz varlıqlara həsr edib. Alim bu varlıqların mən-şəyindən, təsir dairələrindən və imkanlarından bəhs edir. Amma məni izləyən o varlıq kitabdakıların heç birisinə bənzəmir. Mənə elə gəlir ki, yenicə düşünmə qabiliyyəti qazanan əcdadımız bu dünyada özündən

əvvəl var olan, daha güclü bir varlığın mövcudluğunu hiss etməyə və ondan ürkəməyə başlayıbmış. Bu varlığın aşkar üstünlüyünü duyan əcdadımız bunun səbəbini heç cür izah edə bilmədiyindən dəhsətə qapılıb və gözə görünməz aləmdə bir sürü qorxunc məxluqun, anlaşılmaz kabusun olduğunu uydurmaqla bu müşkül vəziyyətdən çıxıb.

Deməli belə: saat birə qədər qiraət elədim, sonra açıq pəncərə önündə oturdum, əsən sərin meh həm alnımı, həm də düşüncələrimi oxşayırıd.

Hava ılıq idi, misilsiz idi! Elə əvvəllər də mən bu cür gecələrə valeh idim!

Ayın qeybə çəkildiyi zülmət səma fonunda ulduzlar sayışırıldılar. Bunca sonsuz aləmdə kimlər, nələr, hansı varlıqlar, hansı məxluqlar, heyvanlar və bitkilər məskunlaşış, görən?

Görəsən, onlar da düşünə bilirmi və ya bizə məlum olanlardan xəbərdardırlarmı? Bize qaranlıq qalanlardan necə, onların xəbəri varmı heç? Görmədiklərimizi görə bilirlərmi? Görəsən, nə vaxtsa, aramızdakı bu uzaq məsafləni qət etməklə onlardan hansı birisə Yer kürəsinə gəlib, onu öz müstəmləkəsinə çevirəcəkmi? Axi normanlar da vaxtilə dənizi keçməklə bu tayda yaşayan daha zəif tayfaları özlərinə qul eləmişdilər.

Bu daim fırlanan, xeyli uzaqlardan bir qətrə su ilə bir topa pallığa bənzəyən planetimizdə bizlər, yəni insanlar nə qədər miskin, bilgisiz, silahsız və arxasız görünürük!

Gecənin rayihəsini sinəmə çəkərək bu xəyallarla yuxuya getdim.

Qırıq dəqiqə sonra bu qəribə və daha önce heç yaşamadığım bir duyğu ilə röyadan ayıldım. Yarıyüxulu halda gözlərimi ilk açanda qeyri-adi bir şey dəydi gözümə. Amma qəflətən elə sandım ki, masadakı kitabı vərəqi öz-özünə çevirdi. Həmin vaxt külək yatmışdı.

Bundan heyretləndim və intizarla gözlərimi kitaba dikdim. Aradan heç dörd dəqiqə keçməmiş gördüm – hə, hə, bunu öz gözlərimlə gördüm – daha bir vərəq qalxdı və əvvəlki səhifənin üstünə yatdı, sanki, onu gözə görünməz bir əl çevirdi. Məncə, kresloda heç kəs oturmamışdı, amma anladım ki, bu – odur, mənim yerimdə əyləşməklə kitabı oxuyur! Tələdən qurtulan bir heyvan kimi tək sıçrayışla otağın bu başından digərinə cumdum: yeganə arzum – onu yaxalamaq, boğub öldürmək idi!.. Amma həmin an kreslo aşdı, sanki, kimsə son anda kənara sıçraya bildi... masa



yırğalandığı üçün döşəməyə düşən lampa söndü, pəncərə zərbələ çırıldı. Sanardin ki, iş başında yaxalanan gecə oğrusu pəncərədən özünü bayıra atarkən hər iki əliylə pəncərə laylarından yapışdı...

Beləcə, o, əlimdən qaçıb qurtuldu, məndən qorxdu. O, məndən qorxdu!

Onda... onda... belə çıxır ki, sabah da olmasa, birisi gün və ya bir başqa gün... gec və ya tez mən onu yerə yixib ayaqlaya biləcəyəm! Bəyəm köpəklərin də öz sahiblərini dişlədiyi, qırtlaqlarını üzdüyü azmi olub?

18 avqust. Bütün günü dünənki olay barədə düşündüm. Əcəb işdir: guya ki, mən qarşısında qəddimi əyməklə onun hər xahişini, şıltaqlığını yerinə yetirməli, hər əmrinə amadə olmaliyammış... Hələlik o, məndən güclüdür, amma vaxt gələcək ki...

19 avqust. Artıq mən hər şeyi... hər şeyi yerli-yataqlı bilirəm! İndicə «Elmi xülasələr»də bu olay barədə oxudum: «Rio-de-Janeyrodan maraqlı bir xəbər alınıb. San-Paulu əyalətində dəlilik epidemiyası tügyan eləyir və öz əlamətlərinə görə o, orta əsrlərdə Avropada yayılan sürəkli dəlilik formasını xatırladır. Öz ev-eşiklərini atan sakinlər kəndləri tərk edir, əkinləri fələyin ixtiyarına buraxırlar. Deyilənlərə görə, gözlə görünməyən, amma temasla varlıqları hiss olunan məxluqlar sürüylə onların üzərinə axın edir, onları istədikləri kimi yönləndirirlər. Vampir özəllikli bu məxluqlar yuxuda olan insanların bütün həyat enerjisini sümürür, onların süd və su ehtiyatlarını tükətsələr də, digər ərzaqlarına toxunmurlar.

Professor don Pedro Enrikes bir qrup tibb alimi ilə birlikdə dəlilik xəstəliyinin bu növünün səbəblərini və əlamətlərini öyrənmək məqsədiylə olay yerinə, San-Pauluya yola düşüb. Araşdırma nəticələri barədə imperatora məruzə edəcək alim dəliliyə tutulan əhalinin ən qısa zamanda daimi məskənlərinə qaytarılması tədbirlərini də açıqlayacaqdır».

Belə, belə! O üçdorlu, yaraşıqlı Braziliya gəmisinin səkkiz may tarixində Sena çayı ilə, pəncərələrimin önündən keçdiyini mən yaxşı xatırlayıram! Onun dümağ, heyrətamız və gözoxşayan göruntüsündən necə böyük həzz almışdım onda. Yəqin, həmin gəmiylə Braziliyada peyda olan biri də buralara gəlibmiş! Əvvəlcə məni görüb! Sonra isə mənim ağ rəngli evimi görünçə gəmidən sahilə atıb özünü! İlahi, mənə rəhmin gəlsin!

Hər şeyi anladım, olaylar zəncirini tamamladım. İnsanın dün-yaya hakimliyinin sonu yetişib. Artıq o zühr edib: qəbilələr şəklində yaşayış əcdadlarımızın qəlbini bürüyən dəhşətin qaynağı, çəresiz kahinlərin bəddua və qarğışlarla ürkütdüyü məxluq, cadugərlərin gözdeşən zülmətli gecələrdə səslədikləri, amma onları dirləməyən ruhdur bu. Planetimizin müvəqqəti sahibi sayılan insanların gah dəhşətli, gah da cazibədar ruhlar, mələklər, halarvadları, cinlər kimi tanıdıqları varlıqdır bu. Daha güclü hissiyyat və sağlam düşüncə sahibi olan insanlar sonradan bu səbəbsiz qorxudan qaynaqlanan avam inancları yerlə yeksan ediblər. Onu əvvəlcə Mesmer təsbit elədi. Dünyanın yeni hakimi insanlara basqı göstərənə qədər, bundan, təxminən, on il öncə isə həkimlər bu basqının nişanələrini qələmə aldılar. Həmin vaxtdan insan oğlu özü kimilərinin könlüne hakim kəsilən, onları əsirə, qula çevirən o gözəgörünməz iradə sahibiyə, onun qorxunc silahıyla oynamaya başladı. Bu silahı gah «maqnetizm», gah «hipnoz», gah «təlqin» adlandırdılar... daha hansı terminlər uydurmadılar ki! İnsanların, eynilə ağılı kəsməyən uşaqlar kimi, bu dağıdıcı qüvvə ilə necə məzələndiklərini öz gözlərimlə görmüşəm! Vay halımıza! Vay insanın halına! Artıq o zühr edib... o... o... adını da bilmirəm... o... mənə elə gelir ki, o, öz adını uca səslə söyləyir, sadəcə, mən bu adı ayird edə bilmirəm... o... hə, hə, söyləyir... qulaqlarımı şəkləyirəm... amma eşitmirəm... təkrar edir... o... Orlyadır! Axır ki, eşidə bildim... hə, hə, bu odur... Orlya... zühr edən də odur!..

Çalağan quşu qumrunun, qurd quzunun, aslan itibunuzlu ökü-zün axırına çıxdı. İnsan aslanı oxla, qılıncla, gülləylə yerə yixdi. Öküyü və ya atı özü üçün vasitəyə, qula, qıdaya çevirən insanı Orlya təkcə iradəsinin gücüylə bir heç döndərməyə qadırmış. Vay halımıza!

Amma ara-sıra heyvan da öz ağasına qarşı üsyan edir və onu qətlə yetirir... Mən də bunu umuram... və özümdə buna güc tapaca-ğam!.. Buna qədər mən ona toxunmalı, onu görməli və tanımlayıam! Alımlər sübuta yetiriblər ki, heyvanların gözləri bizimkindən fərqlidir, bizim gördükümüzü onlar görə bilmirlər. Məni öz iradəsinin müti quluna çevirən o sırlı hakimi də mənim gözlərim seçmir.

Niyə? Bu yerdə o Sen-Mişel dağında rastlaşdırılmış rahibin sözləri gəlir ağılıma: «Amma razılaşın ki, biz mövcud varlıqların da yalnız yüz mində bir hissəsini görə bilirik. Məsələn, elə küləyi götürək:



təbiətin ən güclü ünsüründür külək, insanları üzüqoylu yixır, binaları yerlə bir edir, ağacları kökündən qopardır, dənizdəki dalğaları dağ kimi şahə qaldırır, qayaları quma çevirir, viyıldayır, inləyir – amma deyin, biz onu görürükmü? Onu görməsək belə, varlığına zərrəcə şübhə bəsləmirik!»

Bir şeyi də düşündüm: mənim gözlərim kamillikdən xeyli uzaqdır və zəif yaradıldığından mən sərt, amma şəffaf maddələri – məsələn, şüşəni görə bilmirəm. Əgər mənim yolumun üstə gümüş təbəqəsiz güzgülük şüşə qoyularsa, onu görmədiyim üçün özümü ona çarparam, yəqin ki. Eynilə otağa girmək istəyən quş da pəncərə şüşəsinə çırpılır. Bundan başqa, bəyəm dünyada məni yanıldan və yanlış istiqamətləndirən şeylər belə azdır ki?! Bunları nəzərəalsaq, mənim bu yeni zühur edən, həm də şəffaf olan varlığı görə bilməməyim normal sayılmalıdır.

Yeni zühur edən varlıq! Hə, nə olsun axı! Gec-tez o, zühur eləməliydi də! Kim deyib ki, dünyanın əşrəfi bizik, insanlardır? Axı elə biz də bizə qədər var olan digər məxluqlar kimi, o yeni varlığı görməkdən məhrumuq, bu isə onu sübut edir ki, o, yerdə qalan varlıqlardan daha kamildir, onun vücudu bizim bu zəif və uğursuz qurulan, daim yorğunluqdan və gərginlikdən əziyyət çekən, hər cür orqanlarla təmin olunan bədənimizdən daha üstündür. Daim gərilmış yay vəziyyətində bulunan, öz yaşama gücünü havadan, taxıldan və etdən alan, bir az bitkini, bir az heyvani, bir az da ruha malik maşını xatırladan bədənimiz elə hey xəstəliklərə, eybəcər dəyişikliklərə, çürüməyə, qırılmaya, nəfəs daralmasına hədəf olur, necə gəldi, son dərəcə kobud, yontanmamış, düşük bir quruluşa sahib bədənimiz həm də çox zəifdir, onu şüurlu və təkrarsız ola biləcək bir varlığın qaralaması da saymaq olar!

Bizlər, yəni dəniz ilbizindən tutmuş insana qədər bütün varlıqlar sayca çox aزıq! Əgər ayrı-ayrı növlərin ortaya çıxma ardıcılığında fasilə, zaman aralığı hədsiz böyükdürsə, niyə də yeni bir varlıq yaranmasın axı?

Niyə daha bir məxluq meydana çıxmasın? Məsələn, göz qamaşdıracaq qədər parlaq çiçəklərə və bütöv bir əyalətə yayılacaq ətrə malik bir ağaç niyə yaranmasın? Və ya, oddan, torpaqdan, havadan və sudan sonra niyə yeni bir ünsür peyda olmasın? Niyə canlı varlıqları təmin edən ünsürlər cəmi dörd cür olmalıdır? Bu çox azdır!

Niyə onların sayı qırxa, dörd yüzə və ya dörd minə çatmasın? Nə üçün biz bu dilənçi payı ilə, bu kasadlıqla hesablaşmalıyıq, hə? Niyə yaradılan hər şeydə belə xəsislik, başdansovduluq və tələm-tələsiklik hiss olunur?! Bəlkə, sizcə, fil və hippopotam – gözəl qədd-qamətin, dəvə isə incəliyin tecəssümüdür?!

Yəqin, etiraz edəcəksiniz ki, kəpənək, bir növ, qanadlı çıçəkdir, eləmi? Mən isə nəhəng, yüzlərlə aləm boyda bir kəpənəyi canlan-dıraram xəyalımda: onun qanadlarının xəfifliyi, gözəl biçimi və əlvan rənglərinin misli-bərabəri yoxdur... Mən onu görürəm... O, ulduzdan ullaşa uçmaqla, öz ətriylə onları təravətləndirir, qanadlarını ehmalca və ahəngdar çırçıır... Və həmin aləmlərin sakıləri bu kəpənəyin uçuşunu heyratlə və könül xoşluğuyla izləyirlər!..

...

Mənə nə olub, görəsən? Bu, odur, odur, bu həmin Orlyadır, içimə hakim kəsilməklə, mənə axmaq-axmaq fikirlər təlqin edir! İçimdə yaşayan o varlıq mənə çevirilir, deyəsən... Onu öldürəcəyəm!

19 avqust. Onu öldürəcəyəm! Onu görmək imkanı qazandım! Dünən axşam masa arxasında oturub, özümü elə apardım ki, guya, fasılısız yazı yazıram. Bu ara o varlığın ətrafimdə dolaşacağına heç şübhəm yox idi, bilirdim ki, yavaş-yavaş o, mənə o dərəcədə yaxınlaşacaq, yaxınlaşacaq ki, mən əl atıb ona toxuna biləcək, onu yaxalaya biləcəyəm... O zaman... çarəsizliyin olan gücümü onqat artıracağına inanırdım, onda mən əllərimi, dizlərimi, sinəmi, başımı, dişlərimi işə salaraq onu boğazlayacaq, əzəcək, dişləyəcək, tikə-pa edəcəkdəm!..

Onu güdürdüm, bütün varlığıma hakim kəsilən gərginlik ən yüksək həddə çatmışdı.

Hər iki lampanı, buxarının üstündəki şamdanın səkkiz şamını yandırdım, sanırdım ki, işıqlanma nə qədər güclü olarsa, onu gör-mək bir o qədər asanlaşacaq!

Qarşı tərəfimdə palid ağacından hazırlanmış, küncləri sütunlu çarpayım dayanıb, sağ tərəfdə buxarı, solda isə qapı var. Qapını uzun müddət açıq saxladım ki, onu içəri cəlb edim, sonra isə qapını möhkəm bağladım. Arxa tərəfimdəki güzgünün önündə hər gün üzümü qırxır və geyinib-kecinişəm, hər dəfə önündən keçəndə bu güzgündə özümü süzürəm.



Deməli, belə: özümü yazı yazmış kimi aparır və bilirom ki, o, mənə göz qoyur, qəflətən içimdə bir hiss, yox, bir inam yarandı ki, o, burada, böyrümdədir və çıynimin üzərindən, az qala, qulağıma toxunaraq nə yazdığını oxumağa çalışır.

Yerimdən sıçrayıb, əllərimi irəli uzatmaqla elə cəld geri qanırdım ki, az qaldım yerə sərilim. Və budur... Otaq tamamilə işiqli olsa da, mən nədənsə güzgüdə öz əksimi görə bilmədim... Üzərinə işiq düşən güzgü tam şəffaf, ləkəsiz və təmiz idi... və qarşısında dayansam da, mən onda əks olunmurdum! Onun parlaq səthinin hər qarışını görürdüm, güzgünü dəli kimi süzürdüm və nə yerimdən tərpənə bilir, nə də əlimi qaldıra bilirdim, onun həmişəki kimi yan-yörəmdə olduğunu fərqindəydim, əvvəlki kimi o, məndən ötrü əlçatmaz və gözəgörünməz idi və artıq mənim güzgüdəki əksimin də yoxa çıxmamasına nail olmuşdu O!

Əsl dəhşətə qapıldım! Bu ara mən öz əksimin güzgüdə buxar qatı, daha doğrusu, su təbəqəsi arxasındaymış kimi peyda oldugunu, sonra bu su təbəqəsinin ağır-agır soldan sağa tərəf axdığını və güzgüdəki əksimin yavaş-yavaş dəqiqləşməyə başladığını sezdim. Sanki, gözümdən qaranlıq çəkilməyə, dağılmağa başladı. Bundan önce mənimlə güzgü arasında yayğın, yarışəffaf, yanıbulanıq və işığı özündən keçirməyən bir şey durmuşdu, sonradan bu varlıq yavaş-yavaş işığı özündən buraxmağa başladı.

Ən sonda mən əslində olduğum kimi güzgüdə zühur elədim və həmişəki dəqiqliğimi qazandım.

Mən onu gördüm! O an yaşadığım dəhşətin üşütməsi hələ də canımdadır.

20 avqust. Onu öldürmək lazımdır, amma necə? Heç bilirom ki, ona necə yol tapım?.. Bəlkə, zəhərləyim? Axi o, suya zəhər qarışdırduğumu görəcək, bir də ki bizim işlətdiyimiz zəhər görünməzlərə də eyni təsiri göstərirmi ki? Yox... yəqin ki, yox... Onda neyləyim?.. Necə eləyim?..

21 avqust. Ruandan bir çilingər dəvət eləyib, ona, adətən, Paris-dəki malikanələrin alt mərtəbələrinin pəncərələrinə oğrularдан qorunmaq üçün vurulanlara bənzər dəmir jaluzlər hazırlamağı sifariş elədim. Qapım üçün də bu tip barmaqlıq hazırlatdıracağam. Yəqin ki, o, mənim qorxaq olduğumu zənn edəcək, amma cəhənnəmə ki!..

...

10 sentyabr. Ruandakı «Kontinental» hotelindəyəm. Mən bunu bacardım... bacardım... Amma o, məhv oldumu? Elə bir şey gördüm ki, ürəyim yerindən oynadı...

Çilingərin evimin pəncərələri üçün hazırladığı dəmir jaluzləri və qapıya vurduğu barmaqlığı havalar sərinləsə də, mən gecəyariya qədər açıq saxlayırdım.

Qəflətən mən onun peydə olduğunu hiss elədim, içimdə sevinc, dəli bir sevinc hissi baş qaldırdı! Oturduğum stuldan qalxdım, onu duyuq salmamaq üçün otaqda bir xeyli ora-bura dolaşandan sonra başmaqlarımı çıxarıb, çəkələklərimi əlüstü ayaqlarına taxdım, tənbəl addımlarla qapıya sarı üz tutdum, kildə taxilan açarı iki kərə burdum. Pəncərədəki asma kilidi bağlayandan sonra onun açarını cibimə qoydum.

Bu vaxt hiss elədim ki, o, narahat şəkildə həndəvərimdə dolasır, məndən qorxuduğu üçün onu bayra buraxmağımı tələb edir. Az qala, bu tələbə riayət edəcəkdir, amma yenə də öz xarakterimi göstərdim, qapıya söykənməklə onu azca, çox az araladım, ona çıxış üçün bir siçan dəliyi qədər məsafə saxladım. Mən boyca elə yüksəyəm ki, başım qapının üst tırınə dəyir, ona görə də o varlığın böyrümdən sıvişə biləcəyinə heç cür inanmirdim! Onu yataq otağına salıb ağızını kılıdladım, onu həbs elədim! Necə də bəxtəvərəm! Axır ki, yaxalandı. Pilləkənlə qaça-qaça enməklə özümü yataq otağının altındakı qonaq otağına saldım, bir cüt lampadaki nöyütü mebelin, xalların üstünə, hər yerə tökdüm, onlara od vurandan sonra qəsrimin giriş qapısını arxadan iki kərə kılıdləməklə özümü bayra atdım.

Bağın içərilərindəki dəfnə kollarının arxasında gizləndim. Zaman saqqız kimi uzanırdı! Yaman uzanırdı! Artıq düşünməyə başlamışdım ki, ya alov özü-özünə sönüb, ya da ki o varlıq onu söndürüb. Elə həmin an aşağı mərtəbədəki pəncərələrdən birisi alov dalğasının təsiriylə cılıc-cılıc oldu, narıncı-qırmızı rəngli alov dilləri, nəhəng alov dilləri binanın ağ divarlarını boydan-boya, xərif və nəvazişli şəkildə sarıb-sarmaladılar, ta dama qədər uzandılar. Onların işığı ağacların budaqlarında və yarpaqlarında əks olundu və bu, hər şeyə qorxu hissi aşılıdı! Quşların yuxusu dağıldı, itlər ulaşdı, hətta elə zənn elədim ki, sübh çağıdır. Sonra daha iki pəncərə şüşəsi qırıldı və



bütün alt mərtəbə dəhşətli tonqalı xatırlatdı. Bu ara bir qadının etürpədən, qorxunc və acı naləsi gecənin zülmətini yardı və mansardakı bir cüt pəncərə taybatay açıldı. Mən qulluqçular barədə unutmuşdum! Dəhşətdən gəlmış üzlər, vurnuxan əllər gözlərim öünüdə zühur elədi... Dəhşətdən nə edəcəyimi bilmədim. «Yanğın var! Yanğın! Köməyə gəlin! Yardım edin!» – deyə bağıraraq üzü kəndə doğru qaçdım. Harayıma yetişən adamlarla birlikdə mən evimə dönməli oldum, çünkü hər şeyi öz gözlərimlə görmək istəyirdim!

Amma evimin yerində qorxunc və nəhəng bir tonqal göylərə baş çəkirdi, onun şöləsindən bütün yan-yörəsi işıqlanırdı və o, içəridəki neçə-neçə insanla birlikdə mənim rəqibimi də külə döndərməkdəydi. Onu – mənim əsir etdiyim o yeni Varlığı, dünyanın yeni əşrəfi olan Orlyanı!

Qəflətən evin yanan damı divarların arasındaki boşluğa düşünçə, yaranan alov sütunu göylərə yüksəldi. Açıq pəncərələrdən dışarıya uzanan alov dillərinə baxdıqca düşünürdüm: o da indi oradadır, alovun aşğusunda, yəqin ki, ölübdür...

– Ölübdür? Bəs birdən?.. İnsanları öldürən şeylər onun işığı keçirməyən bədəni üçün ölümcül olmasa necə? Bəs o, sağ qalıbsa?.. Bəlkə, o gözə görünməz və zəhmlili Varlıq üçün yeganə hakim zamandırısa, bəs onda necə? Axi ona bəxş olunan bu şəffaf, gözə görünməyən bədən, onu Ruhlara bərabər qılan bədən ona görə verilməyib ki, o da bizlər kimi xəstəliklərin, yaraların, halsızlığın, vaxtsız ölümün şikarına çevrilsin. Vaxtsız ölüm! Elə insan oğlunun başının üstünü alan dəhşət qaynağı da budur, bu! Buna görə də insanı Orlya əvəz edəcək! Ən adı səbəblərdən hər gün, hər saat, hər dəqiqə ölməyə məhkum insanın yerini başqa varlıq tutacaq və o, özünə ayrılan tam möhlət bitməyincə, yəni təyin olunmuş gündə, saatda və dəqiqədə öləcək!

Hə də... hə, hə... yəqin ki... o sağdır. Bu isə o... deməkdir ki... yeganə çıxış yolum – özümə qəsd etməkdir!..

*Bu əsərin ilkin versiyası
«Jil Blas»ın 26.10.1886-ci il sayında çap olunub.*

QİSAS

Antuan Leye cənab Surinin dul xanımı Matilda ilə evlənəndə artıq on il idi ki, ona aşiq idi. Mərhum cənab Suri onun orta məktəb yoldaşı və köhnə dostuydu. Xətrini çox istəsə də, Leye onu ağıldan dayaz biri sayar, tez-tez onun barəsində deyərdi:

– Bu zavallı Suridə barıtı icad edəcək ağıl yoxdur.

Matilda Düval ilə Suri nikah bağlayanda bu hadisə Leyeni həm təəccübləndirmiş, həm də özü bu xanıma laqeyd olmadığından onun şəstinə toxunmuşdu. Bu xanım qonşunun qızıydı, keçmişdə xirdavatçılıq edən atası bir qədər pul toplayandan sonra bu sənəti buraxmışdı. Matilda gözəl, zərif və ağıllı bir qız idi. Ərə gedərkən də Surinin maddi durumunu əsas götürmüdü.

O zaman Leye yeni ümidi lərə qapıldı, yəni dostunun xanımına diqqət yetirməyə başladı. Leye zəngin idi, yaraşıqlı, məqsəd-yönlüydü. Hədəflərinə asanlıqla çatacağı düşünülsə də, o yanlışmışdı. Qadının eşqindən dəli olsa da, əriylə dostluğunu necə ürkək, utancaq və gözütox davranışına məcbur edirdi, xanım Suri Leyenin öz ehtirasından əl çəkdiyini qət etməklə onunla səmimi temaslar qurdı.

Beləcə, doqquz il keçdi.

Bir səhər poçtalyon bu zavallı qadından çarəsizlik dolu məktub gətirdi Leyeyə: Suri anevrizm xəstəliyindən vaxtsız vəfat etmişdi.

Dostu ilə yaşış olduqlarından bu xəbər Leyeni möhkəm sarıstdı. Sonra bu sarsıntı bir yüngüllük, sonsuz sevinc və həzz duyğusu ilə əvəz olundu: axı xanım Suri artıq subay idi.

Amma o, mövcud şərtlərdə özünü dərin üzüntüyə qapılmış biri kimi göstərməyə çalışdı, bəlli bir döñəmi və mövcud ədəb-ərkəni gözləməyə məcbur oldu. Dəfndən, təxminən, bir il sonra isə dul xanımla evləndi.



Çevrədəkilər bu nikahı tam təbii, hətta alicənablıq nişanəsi kimi dəyərləndirdilər. Bu səbəbdən o həm əsl dost, həm də dürüst adam imicini qorudu. Bir də ki ən vacibi – artıq bəxtiyar, hədsiz bəxtiyar idi.

Könülxoşluğu şəraitində yaşayan bu cütlük bir-birini sözsüz də anlayırdılar, bir-birindən hər hansı gizlirləri yox idi, çünkü ən məhrəm sırlarını də paylaşırdılar. Leyenin xanımına olan sevgisi qarşılıqlıydı və etibara əsaslanırdı. O, bu qadını özünün incə ruhlu və sadıq yoldaşı, həyanı və dostu kimi sevirdi. Amma hər şeyə rəğmən, bu qadına özündən əvvəl yiylənən, onun ilk «güllərini» dərən, bu qadını təravətdən və şairanəlikdən məhrum edən dostuna, mərhum Suriyə qarşı qəribə, anlaşılmaz bir kin qaynayırdı. Dul qadının əvvəlki həyat yoldaşıyla bağlı söhbətlər onun yeni ərinin kefinə soğan doğrayırdı. Mərhuma qarşı qısqanlıq duyğusu gecə-gündüz Leyenin içini gəmirirdi.

Axır ki, o özü Suri barədə hər cür məhram, intim məqamlardan söz salmağa başladı, onun şəxsiyyət və adətləri barədə hər şeyi öyrənməyə girişdi. Bu sayədə o, mərhumun qəribəliklərini, gülünc cəhətlərini, nöqsanlarını addimbaşı xatırlatmaqla onu ələ salma imkanı qazandı.

Bir də görürdün ki, evin o biri başından səslənir:

– Matilda!

– Nə var, əzizim?

– Bir dəqiqəliyinə bura gəl.

Növbəti söhbətin yenə Suri barədə olacağını bilən Matilda üzünə təbəssüm qondurmaqla ona yanaşar və bununla yeni ərinin kin güdməyən davranışlarına rəvac verərdi.

– Ücəboylulara nisbətən bəstəboy kişilərin daha çox sevildiyi barədə Surinin öz qənaətini mənə necə sırimaq istədiyini xatırlayırsanmı?

Bunun ardınca o, mərhumun qıسابoy olması barədə təhqiqirəmiz sözlər işlədər, bu ara boy-buxunlu olmasına diqqəti çəkərdi.

Xanım Leyenin isə ona haqq qazandırmaqdən başqa çarəsi qalmazdı. Odur ki yeni ərinə yarınmaqdən otrü mərhum həyat yoldaşını lağ'a qoyar, ürəkdən gülərdi. Cənab Leye belə söhbətləri: «Əcəb qatıq idi amma bu Suri!» – deyimiyə yekunlaşdırardı.

Onların xösbəxtliyinə şübhə ola bilməzdi. Ona görə də Leye bitib-tükənmək bilməyən qızğınlıqla arvadına özünün daha üstün olduğunu hər imkanda sübut etməkdən yorulub-usanmırıldı.

Bir gecə, gəncliklərini təkrar yaşıyan bu ər-arvadın yuxusu
ərşə çəkiləndə can yoldaşına sarılıb, onun dodaqlarından öpüş
alan Leye qəflətən soruşdu:

– Dostum, söylə görüm...

– Nəyi?

– Surinin... onunla bağlı bir şeyi... çətin dilə gətirilən bir şeyi
öyrənmək istərdim. Suri sənə... sənə çıxmu aşiq idи?

Ərini marçılıyla öpən qadın piçıldadı:

– Əlbəttə ki, sənin qədər yox, canım.

Bir kişi kimi qürrələnən Leye əlavə elədi:

– Yəqin ki... bu barədə də... o, əsl qatıq idи, hə?

Bunun cavabında susan qadın nazla hırıldamaqla, üzünü ərinin
qoynunda gizlətdi.

Leye soruşdu:

– Yəqin ki, o, hədsiz dərəcədə qatıq birisi olduğundan... o məsə-
lələrdə... necə deyim... o baxımdan... çox da bacarıqlı deyildi, eləmi?

Başını xəfifcə tərpədən qadın bununla: «Hə, çox da bacarıqlı
deyildi» – dedi, sanki.

Əri yenə soruşdu:

– Yəqin ki, sənə həzz dolu gecələr bəxş etmədiyindən vaxtaşırı
ona acığın tuturmuş?

Bu səfər qadın aşkar qızğınlıqla:

– Əlbəttə ki! – dedi.

Gözlədiyi cavabı alınca o, xanımını öpüb piçıldadı:

– Yaramaza bax! Belə çıxır ki, onunla bəxtiyar deyildin, eləmi?

Qadın dilləndi:

– Deyildim, çox da şad-xürrəm yaşamırdıq... hər gecə elə eyni
şey olurdu.

Leye heyrət içindəydi: arvadının əvvəlki həyatını indikiylə tutuş-
durduqca, üstünlüyü bu günə verirdi.

Bir müddət kişi suallarına ara versə də, sonra şən halda soruşdu:

– Elə isə de...

– Nəyi?

– Mənimlə səmimi, yəni tam səmimi ola bilərsənmi?

– Əlbəttə ki, əzizim...

– Bu qatıq Suriyə... xəyanət etmək... fikri heç nə vaxtsa aqlına
gəlmışdı sənin?



Xərif xəcalət hissinə qapılan xanım Leyedən «Oh!» nidası qopdu və o, üzünü təkrar ərinin sinəsində gizlətdi. Amma əri hiss edirdi ki, xanımı bu yolla gülüşünü boğmağa çalışır.

Odur ki dirəndi:

– Haydi, səmimi etiraf elə. Axi o hərifə xəyanət buynuzları çox yaraşdı! Necə də məzəli olardı o, bir bilsən! Buynuzlu Suri! Haydi, əzizim, haydi, etiraf elə... axı ən azından, sən bu sırrı mənə aça bilərsən axı...

Həm də ki bu ara o «mənə» sözünü xüsusi vurğuya deyirdi, sanırdı ki, Suriyə xəyanət barədə düşünən xanımı bu işi yalnız onunla, yəni Leye ilə gerçəkləşdirməliydi. Gözlədiyi bu etirafın intizarında ikən o, tamamilə əmin idi ki, bu qadın namuslu biri olmasaydı, mütləq özünü onun ağuşuna atardı.

Xanımı isə cavabı ləngidir, gülməli bir şey xatırlayan biri kimi elə hey hırıldayırdı.

Özünün Suriyə xəyanət buynuzu bəxş edəcəyini təsəvvüründə canlandıran Leye də gülməyə başladı. Bu baş tutsaydı, əcəb əylənərdi! Ona vedrə bağlayardı! Əsl həngamə qopardı!

Güldükcə ləngər vuran Leye dodaqaltı dedi:

– Ah, zavallı Suri, oh, zavallı Suri! O buynuzlar sənin başına necə də yaraşdı! İkinci belə baş tapmaq çox çətin olardı, çox çətin.

Yorğanın altında gülməkdən uğunan xanım Leyenin gözləri yaşardı, az qala, qıy çəkəcəkdi.

Leye də israr edirdi:

– Etiraf elə də, nə olar, etiraf elə! Səmimi ol. Özün də yaxşı bilirsən ki, bunda mən pərt edəcək heç nə ola bilməz.

Bu zaman nəfəsi daralan qadın:

– Hə, hə, – deyə piçildədi.

Əri bununla qənaətlənmədi:

– «Hə» nə deməkdir axı? Yerli-yataqlı danış da!

Qəhqəhəsini qismən qısan qadın Leyenin xoş bir etiraf üçün şəkənlənən qulağına sarı əyilib piçildədi:

– Hə... mən ona xəyanət eləmişəm.

Kişinin vücudunu bürüyən soyuq gizilti onun iliklərinə qədər işlədi. O, çəşqinqılıqla hüdülədi:

– Sən... sən ona... gerçəkdənmi... xəyanət etmişən?

Bu xəbərin ərinə anlaşılmaz həzz bağışlayacağını sanan qadın dedi:

– Hə də... tam gerçek şəkildə.

Leye yaşadığı sarsıntıdan yerində dikəlməyə məcbur oldu: havası çatmirdı, sanki, indicə o məhz özünün buynuzlu olduğunu, xəyanətə uğradığını öyrənmişdi.

Bir az susub xəbər aldı:

– Belə de!

Arvadı da özünün necə yanlış yol verdiyini sonradan anladığı üçün gülmeyinə ara verdi.

Leye özünü toplayıb:

– Kimlə? – deyə soruşdu.

Qadın ləng də olsa, cavab verdi:

– Bir cavanla.

Arvadına tərəf dönən Leye qaba şəkildə ona bozardı:

– Bunu aşpaz qadınla etməyəcəkdin ki? Mən xəbər alıram ki, o cavan adam kim idi? Başa düşdün?

Qadın susurdu. Başını altına soxduğu yorğanı dərtib yatağın o biri üzünə atan əri təkrar elədi:

– Bunu hansı cavanla etdiyini bilmək istəyirəm. Eşitdin?

Arvadı güclə:

– Mən zarafat elədim, – deyə bildi.

Amma artıq kişi qəzəbdən coşurdu:

– Necə? Axi niyə? Zarafat eləmişdin?! Bilmirsən ki, bununla məni ələ salırsan? Şəxsən mən bu biabırçılığa dözə bilmərəm, eşitdin? Bir də soruşuram: kim idi o cavan?

Susmağına davam edən qadın arxası üstə yataqda uzanmışdı və tərpənmirdi.

Onun əlindən yapışib möhkəm sıxan əri dedi:

– Sualımı eşitmədin yoxsa? Sənə verdiyim sualı cavablandırmağı tələb edirəm!

Bu yerdə qadın ürkək tərzdə dedi:

– Deyəsən, sən ağlını itirmisən. Məni rahat burax!

Əri isə çarəsizlikdən və qəzəbdən titrəyirdi, nə deyəcəyini bilmədiyindən qadını tutub var gücüyle silkələdi və təkrar elədi:

– Nə dediyimi eşitdin, ya yox? Nə dediyimi eşitdin, ya yox?

Qadın onun əllərindən qurtulmağa cəhd göstərəndə barmağı ərinin burnuna toxundu. Arvadının bilərkədən onu vurmağa çalışdığını zənn edən kişi daha da quduzlaşış onun üstünə şığırdı.



Qadını altına alan kişi var gücüylə onun sifətinə zərbələr endirərək bağırdı:

– Al payını, al payını! Bax belə! Sürtük aşiq, əxlaqsız qadın, ləçər!

Nəfəsi və taqəti kəsilməyə başlayan kişi durub komoda tərəf getdi ki, şəkərli portağal suyundan bir stəkan içib özünə gəlsin, yoxsa bir az da qalsa, bayılacaqdı.

Arvad üzünü yastığa söykəyib ağlayır, hönkürtü vururdu, çünkü bilirdi ki, dilini dinc qoymadığından öz ailə səadətini təhlükəyə atıb!

Sonra qadın göz yaşları içində dedi:

– Bura bax, Antuan, yanına gəl. Mən sənə yalan söylədim: indicə sənə hər şeyi anladaram, məni dinlə.

Geri dönen kişi xanımına tərəf getdi – az önce ona əl qaldırdığına peşman olmuşdu. Özünə rəqib saydığı Suriyə xəyanət edən bu qadına indi o, dərin nifrət bəsləməkdəydi.

«*Jil Blas*»ın 06.11.1883-cü il sayında
Monfrinyoz imzasıyla çap olunub.

KİÇİK BİR DRAM

Səyahətlərin bütün ləzzəti təsadüfi rastlaşmalardadır. Doğma şəhərindən beş yüz lyö aralıda bir parisli ilə, öz məktəb yoldaşıyla, həmkəndlisiylə rastlaşmağın sevincini kim yaşamayıb ki? Düşünün ki, hələlik parovozun nə olduğu bilinməyən ucqar bir əyalətdə adı bir şey sayılan dilicanda gedirsiniz. Hər hansı bir şəhərcikdəki bəyaz evin tinində bu dilicana minən və küçə fənərinin işığında üzünü ötəri gördüyüünüz cavan və naməlum bir xanımla yanaşı yol gedərkən yuxunuzun ərşə çəkildiyi azmı olub bəyəm?

Bütün gecəni siz dilicanın zənglərinin cingiltisindən və şüşələrinin şaqqlıltısından tam kütləssəniz də, qonşuluğunuzdakı canlara dəyən xanımın hələ də xumarı dağılmayan gözlərini açıb, ətrafına göz gəzdirməsi, zərif barmaqlarıyla buruq saçını sığallaması, saç düzümünə əl gəzdirməsi, adət etdiyi bir hərəkətlə korsetinin və döşlüyünün yana qaçıb-qacmadığını, ətəyinin nə dərəcədə əzildiyini yoxlaması çox şirin bir duyğudur!

Onun sizə yönələn oğrun və soyuqqanlı baxışlarındakı maraqlı aşkar sezilir. Sonra o, özünü bir künçə verib oturur, guya ki, pəncərədən görünən mənzərələr onu çox da maraqlandırmır.

İstər-istəməz sən də onu süzür, onun barəsində düşünmeli olursan. Kimdir o? Haradan gəlib, haraya gedir? Xəyalında ona dair kiçik bir roman uydurursan. Axi o, gözəgəlimlidir, suyuşirindir! Xoş o kəsin halına ki, bununla... Bəyəm belə bir dilbərlə baş-başa yaşamaq az xoşbəxtlikdir?! Kim bilir? Bəlkə, elə bu könlünüzün intizarında olduğu yeganə qadındır? Bəlkə, siz həmişə onu düşüñüb, təkcə onun xəyalıyla yaşamışınız?

Bir qədər məyus olsanız belə, bu xanımın kənddə bir evin qarşısında dilicandan enməsini seyr etməniz də həzz qaynağıdır. Bir cüt uşağı, əri və iki dayə qabağına çıxıb. Əri onu qucağına alıb öpdükdən



sonra yerə qoyur. Qadın əyilib, əllərini ona uzadan uşaqları qucaqlayır, nəvazışlə oxşayandan sonra birlikdə xiyabanla yola düzəlirlər. Arabaçının aşağı atdığı baqajı isə dayələr təhvıl alırlar.

Hələlik, naməlum gözəl! Bizimki bura qədər idi! Yəqin ki, bir daha onunla görüşməyəcəyəm! Mənimlə yan-yanası bir gecə keçirən xanım, xudahafız! Heç bircə kəlmə kəsməsəniz belə, hər nə qədər sizə yad olsa da, onun sizi tərk etməsindən qüssə duyursunuz. Xudahafız!

Həyatımda bunun kimi, həm şən, həm də kədərli yol xatirələri çox olub.

Bir dəfə mən Overnidə idim. Nə çox sıldırıım, nə də çox yüksək olan bu dağların qoynunda pay-piyada gəzib-dolaşırdım. Sonra Sansi təpəsinə çıxdım. Adətən, Notr-Dam-de-Vassinyer kilsəsi ziyyarətçilərinin sevimli yeri kimi tanınan o xırda yeməkhanaya baş çəkdir. Gördüm ki, qəribə görkəmli və gülməli bir qarşı masa arxasında qəlyanaltı edir. Yaşı, ən azı, yetmiş cıvarında olardı. Ucabaşlı, ariq, sərt cizgili bu qarının gicgahlarından üzüaşığı, köhnə dəbə uyğun olaraq, bəyaz saç lülələri sallanırdı. Səyahətlərə meyil göstərən bütün ingilis qarılanı kimi o da çox zövqsüz və gülünc geyinib-kecinmişdi, sanki, özünün kənardan necə göründüyüünə yerli-dibli biganə idi. Qayğanaq yeyən qarşı arabir su da içirdi.

Bənzərsiz bir görkəmivardı onun: gözləri narahat idi, üzündən əzabkeş ifadə yağırdı.

Ona baxdıqca, ixtiyarsız olaraq öz-özümdən soruşurdum: «Kimdır, görəsən, bu? Başına nə gəlib? Bu dağlarda təkbaşına nə gəzir axı?»

Yeməyin pulunu ödəyən qarşı ayağa qalxıb, getməyə hazırlaşdı. Əvvəlcə ciyininə atdığı və ucları aşağı sallanan əcaib şalını səliqəyə saldı. Sonra isə divarın küncünə söykədiyi və üzəri közləmə üsulu yazılarla bəzənən uzun əlağacını götürüb qəddini düzəltdi və eynilə bir poçtalyon təki iri addımlarla yola düzəldi.

Bələdçişi qapıda onu gözləyirdi. Birləkdə yola çıxdılar. Dərə ilə üzüaşığı enən və kənarında hündür taxta xaçlar gözə dəyən yolla onların aşağı enməsinə göz qoyurdum. Yol yoldaşından boyca yüksək olan qarşı daha yeyin irəliləyirdi.

Bir neçə saat sonra mən dibində ağaclar, kollar və çiçəklərlə dolu nəhəng talanın olduğu dərin bir çalanın kənarına gəlib çıxdım. Orada, qayaların arasında qərar tutan, şəffaf və gömgöy səma

parçasını xatırladan Paven gölü elə yuvarlaq idi ki, sanki, pərgarla çəkilmişdi. Sahilləri meşəli sərin göl adamı öz gözəlliyinə necə valeh edirdisə, insan burada, bu kraterin kənarındaki daxmada həmişəlik məskunlaşmaq isteyirdi.

Sönmüş vulkanın ətəyindəki hamar su hövzəsinin sahilində dayanmışdı qarı. Baxışlarını dərinliyi bilinməyən bu gölə zilləmişdi. Deyilənlərə görə, bu sularda yaşayan nəhəng alabalıqlar yerdə qalan balıqlar üçün əsl qənimə çevrilmişdilər.

Yanımdan keçdiyi zaman qarının gözlərində yaş parladığının fərqiñə vardım. İti addımlarla o, bu gölün sahilinə enən qarı bayaqdan bəri təpədəki yeməkhanada onu gözləyən bələdçisinin yanına üz tutmuşdu.

Həmin gün qarını bir daha görmədim.

Sabahı gün axşamüstü Mürol qəsrini ziyarət elədim. Geniş vadinin ortasında və üç ayrı dərənin bir arada kəsişdiyi yerdə, çıxıntı biçimindəki qayanın üzərində tikilən bu qədim qala göylərə baş çəkirdi. Bu nəhəng tikilinin divarlarında xeyli çat vardi. Zamanla qaralıb, maili vəziyyət alsa da, bu qəsr geniş oturacağından ta başındakı bürclərə qədər öz yuvarlaq biçimini indiyədək qoruyub saxlamışdı.

Bu xarabalıqların sadəliyi, nəhəngliyi və əzəməti öz bənzərləri ilə müqayisədə adamı heyrətə getirirdi. Onlardan qədimliklə yanaşı, sərtlik və zəhm də yağırdı. Üca dağı xatırladan bu yalqız qala öz ayaqları altda uzanan düzənliklərə dilsiz-ağzsız biçimdə meydan oxuyurdu. Küknar ağaclarının bitdiyi yoxuşa qayaya çıxan ziyarətçi dar divardan içəri keçəndən sonra özünü birinci həyəti dövrəyə alan divarların yanında bulurdu. Buradan bütün ətraf görünürdü.

İçəridə isə tavanları sıradan çıxmış zallar, ucuq-sökük pilləkənlər, çala-çuxurlar, zırzəmilər, daş yiğinları, dəlmə-deşik divarlar, nəycin üzərində qərar tutduqları bilinməyən günbəzlər, daş labirintlər, üzərini ot basan və içindən kərtənkələlər boyunan çatlar diq-qəti çəkir.

Bu xarabalıqda mən tək-tənha dolaşirdim.

Qəflətən ucuq divarların arasında peyda olan qəribə varlıq mənə bu dağılmış, qədim qəsrin yaşayan ruhu təsirini bağışladı.

Həm heyrətdən, həm də qorxudan diksindim. Bir an sonra onun bu gün iki kərə rastlaştığım o qarı olduğunu anladım.



Açı-acı, hönkürərək ağlayan qarının əlində cib dəsməli vardi. Dönüb getmək istədim. Amma ağlayarkən yaxalandığı üçün xəca-lət hissi yaşayın qarı özü mənə nələri isə açıqlama ehtiyacı duydu:

– Hə, cənab, mən ağlayıram... Həm də ki bunu tez-tez etməyə məcburam.

Nə deyəcəyimi bilmədiyimdən mən üzrxahlıq elədim:

– Mane olduğum üçün üzr istəyirəm, xanım. Yəqin ki, başınıza bir bəla-filan gəlib sizin?

Qadın sakit səslə:

– Həm hə, həm də yox, – dedi. – İndi mənim sərgərdan itdən heç bir fərqim yoxdur.

Bunun ardınca o, dəsmali gözlərinə sıxıb ucadan hönkürdü.

Bu sıcaq göz yaşlarından təsirləndim, təsəlli vermək üçün onun əllərindən tutdum. Və heç gözləmədiyim halda qarı öz həyat tarixçəsini mənə danışdı, görünür, o, öz dərdini hər hansı qarşısına çıxan bir insanla paylaşmağa ehtiyac duyurmuş.

– Oh, cənab!.. Əgər bilsəydiniz ki... həyatım necə... göy əsgiyə bükülüb... necə qara gündəyəm mən... əvvəller xoşbəxt idim... öz evim var... nisbətən uzaqda da olsa... öz evimdir... Amma mən o evə dönə bilmirəm, çünki oraya dönmək mənim üçün çox ağırdır. O evdə oğlum yaşayır... Hər şeyin səbəbkəri da odur, o... Uşaqlar anlamaq istəmirlər ki... həyat çox qıсадır... İndi onu görsəm, bəlkə də, heç tanımaram... Amma bilsəniz, onu necə sevirəm! Həm də bu sevgi o, hələ bətnimdə tərpənəndən bəri yaranıb. Sonralar... onu elə qucub, oxşayır, elə ərköyün böyüdürdüm ki! Bir bilsəniz, gecələr uzunu gözümüz qırpmadan onun necə yatdığını süzər, onun gələcəyini düşünərdim. Bütün varlığımla ona bağlanmışdım! Oğlumun səkkiz yaşı olanda atası onu bir pansiona verdi. Və hər şey bitdi! Balamı əlimdən aldılar... İlahi! O vaxtdan mən oğlumu yalnız bazar günləri görməyə başladım. Sonra o, təhsil almaq üçün Parisə yollandı... Oradan isə evə yalnız ildə dörd kərə gəlirdi və hər gəlişində mən onun necə dəyişdiyinin şahidi olurdum... Amma bütün bunlar mənsiz, məndən uzaqlarda baş verirdi... Hələ uşaqqı onu məndən ayırdılar, onu ana sevgisinə və nəvazığınə həsrət qoysular, məndən uzaq tutdular, onun necə böyüdüyüünü, kişiləşdiyini görməyimi yasaqladılar. Onunla ildə cəmi dörd kərə görüşə bilirdik! Bir özünüz düşünün! Hər gəlişində o, bir xeyli dəyişirdi. Onun boy-buxunu,

baxışları, hərəkətləri, səsi, gülüşü get-gedə mənə yad olurdu, ögey-leşirdi. Axi uşaqlar çox tez böyüyürəl! Üstəlik, bütün bunlar sizdən iraqda baş verərsə, bu, adama qəm-qüssə aşılıyır, çünkü siz onda özünüzə oxşar heç nə tapa bilmirsiniz...

Növbəti gəlি�ində mən onun dodaqlarının üstə bir çəngə tük gördüm... Bu, mənim oğlum id! Həm heyrətlənmiş, həm də qəm-lənmişdim. Bilmirdim, gördüyüümə inanım, ya yox? Onu çəşqin halda qucaqlamalı oldum. Bəyəm bu, o idi ki? Məni candərdi sevən, məni ədəb-ərkan xatirinə «ana» adlandıran, hətta bir oğul qədər də mənə diqqət, nəvaziş göstərə bilməyən, boynunu qucaqlamaq istədiyimdə alnımdan öpən bu qarasaçı cavan mənim övladımmı id? Bəyəm bu, bir vaxtlar bələkdə və dizlərim üstə uyuyan, döşlərimi acgözlükə əmən o qıvrımsaçlı, ağbəniz körpədirmi yəni?

Sonra ərim öldü. Onun ardınca mənim ata-anam, bir cüt bacım dünyadan köcdü... Adama elə gəlir ki, bir qapını döyən əcəl bir xeyli müddət oraya dönməmək üçün həmin evdən bacardığı qədər çox can aparır özüylə. Adətən, birini və ya ikisini salamat buraxır ki, ölənlərə ağlayan birisi tapılsın.

Beləcə yalqız qaldım. O vaxt oğlum hüquq fakültəsində oxuyurdu və mən ümid edirdim ki, ömrümün son illərini onunla baş-başa keçirəcəyəm.

Ona sığınmaq üçün bir gün yanına getdim. Amma o, subaylıq həyatına necə alışmışdisə, ona yük olduğumu çekinmədən mənə sezdirdi. Odur ki onu tərk elədim. Bəlkə də, yanlış düşünürəm, amma anası ola-ola, ona mane olmağı özümə heç cür sığışdırı bilmədim. Öz evimə döndüm.

O vaxtdan bəri heç görüşməmişik.

Oğlum evlənəndə necə də sevinirdim! Ümid bəsləyirdim ki, bundan sonra o, ən nəhayət, məni də yanına alacaq. Mənim də nəvələrim olacaq! Amma onun evləndiyi ingilis qızının məni görən gözü yox idi. Niyə? Bəlkə, o, oğlumu hədsiz sevdiyimi hiss etdiyindən belə edirmiş?

Təkrar oğlumu tərk etdim və yalqızlığa məhkum oldum. Bəli, cənab. Sonra oğlum İngiltərəyə köcdü. İndi arvadının valideynlərinin yanında yaşayır. Arvadının! Başa düşürsünüz mü? Oğlum onlardadır: ən sonda o, yenə də yadlara qismət oldu! Onlar oğlumu əlimdən aldılar! Ayda bir dəfə ondan məktub alıram.



İlk dönəmlərdə o, ara-sıra gəlib, mənə baş çəkərdi. Sonradan bunu da mənə çox gördü. Son dörd ildə onun üzünü də görməmişəm. İndi üz-gözü qırışıb, saçları çallaşıb onun. Bu, necə olub, görən? O yaşlı kişi necə mənim oğlum ola bilər axı? O hara, o pənbə yanaqlı körpəm hara?! Yəqin ki, bundan belə onunla görüşmək mənə heç nəsib olmayıcaq. Ona görə də mən bütün il səyahətlərdə keçirirəm. Gördüyüünüz kimi, yalqız başıma gah ora, gah bura səfərlər edirəm. İndi mən yurdsuz-yuvasız, səfil it kimi-yəm. Başınızı ağırtdım, cənab, gedin. Sizi də yolunuzdan elədim. Danışdığım bu əhvalat da, yəqin ki, könlünüzü sıxdı.

Təpədən üzüaşağı enərkən dönüb geriyə baxdım. Qarı yenə çatlaq divarın yanında durmuşdu. Oradan o, dağları, geniş vadini və bir qədər uzaqlardakı Şambon gölünü seyr edirdi.

Külək onun paltarının ətəyini və ciyninə saldığı o əcaib şalı bayraq kimi yelləyirdi.

«*Jil Blas*»ın 02.10.1883-cü il sayında
Monfrinyoz imzasıyla çap olunub.

DƏLİ

Ali məhkəmə orqanlarından birinin özünü rüşvət yeməyən, dürüst insan kimi tanıdan rəhbərlərindən biri vəfat etdi. Onun örnek olacaq yaşamı barədə bütün Fransa məhkəmələrində cürbəcür söhbətlər gəzirdi.

Onun ciddi, avazmış və arıq çöhrəsiylə, sanki, bir çuxurun dibindən boyanan parlaq gözləriylə rastlaşan vəkillər, cavan məhkəmə memurları və hakimlər dərin hörmət əlaməti olaraq həmişə ona baş əyərdilər.

Bu adam bütün ömrünü cinayətkarları cəzalandırmağa və zəifləri müdafiəyə həsr eləmişdi. Fırıldaqçıların və qatillərin qəddar düşməni kimi tanınan bu şəxs onların ürəklərinə, içlərinə bələd olduğundan gizli niyyətlərini bir göz qırpmışdaca anlayırdı.

Haminin hörmətini saxladığı hakim səksən iki yaşında vəfat etdiyində bütün millətə ağır itki hissi bəxş elədi. Onu məzara qədər qırmızı şalvarlı əsgərlər müşayiət etdilər, bəyaz qalstuklu məsləkdaşları isə məzari başında səmimi göz yaşları axıtmاقla vida nitqləri söylədilər.

Mərhumun ən önemli cinayət işləri barədə sənədləri saxladığı yazı masasında son dərəcə qəribə bir sənəd tapan notarius heyrətdən çəşdi.

Sənəd belə adlanırdı: «Nə üçün?»

1851-ci il 20 iyun. İndicə məhkəmədən gəlirəm. Blondelə ölüm hökmü çıxarılmasına nail oldum! Axi bu adam niyə özünün beş övladını qətlə yetirib? Nə üçün? Başqalarının canına susayan adamlara indi tez-tez rastlanır. Bəli, bəli, yəqin ki, bu, bir ehtirasdır və bəlkə də, elə bütün ehtirasların ən qızğınıdır. Bəyəm öldürmə aktı yaradılış aktına hədsiz dərəcədə bənzəmirmi? Yaratmaq və öldürmək! Kainatın, bütün dünyaların və canlıların, hər şeyin tarixi bu ikicə kəlmə ilə ifadə oluna bilir! Görəsən, bu qətl prosesində hansı məstedici həzz var axı?

25 iyun. Hər hansı varlığın yaşadığını, yeridiyini və qaçdığını düşünmək əcəb işdir... Canlı varlığın? Nədir axı bu canlı varlıq?



Hərəkət qanunlarına uyan və bu hərəkəti öz iradəsinə uyğun şəkildə yönləndirən və hər hansı ruha sahib məxluqdur! Bu məxluqun heç nə ilə əlaqəsi yoxdur. Onun ayaqları hər hansı şəkildə torpağa bağlanmayıb. Bu məxluqu torpaq üstə yürüyən həyat zərrəsi də saymaq olar və haradan zühr etdiyi bəlli olmayan bu həyat zərrəsini sən öz iradənin tələbiylə məhv edə bilərsən. O zaman ondan heç nə, heç nə qalmaz. Hər şey çürüyüb gedər, nöqtələnər.

26 iyun. Qətl hadisəsini nə üçün axı cinayət hesab edirlər? Axı nə üçün, hə? Halbuki bu – təbiətin qanunudur. İstənilən canlı varlığın təyinatı – öldürməkdir. Yaşamaq üçün o, öldürməyə məcburdur və o, öldürmək üçün öldürür.

Öldürmək bizim quruluşumuzun bir özəlliyidir. Öldürmək – vacib işdir! Vəhşi heyvan var olduğu hər an, hər gün, fasılısız şəkildə öldürür, bu öldürmə işindən özəl həzz aldığı üçün o, ovçuluğu bir məşğulliyətə çevirir. Uşaq əlinin altdakı həşəratlara, quşlara və bütün xırda-para heyvanlara divan tutur. Amma bu vazkeçilməz öldürmə bizə azlıq edir. Biz insanların qətlinə də tələbat duyuruq. Bir vaxtlar bu tələbatı ödəmək üçün insanlar bir-birini tanrıllara qurban gətirməyə başladılar. Bizim zəmanədə isə ictimai həyatın tələblərinə uyğun olaraq qətl prosesi cinayət elan olunub. Qatilləri mühakimə edir və cəzalandırırlar. Amma biz – insanlar – varlığımıza hakim kəsilən təbii ehtiyacı təmin etmək üçün zaman-zaman müharibələr aparır, bir xalqı digərinin qəniminə çeviririk. Bu qarşısalınmaz və qanlı özbaşınalıqlar təkcə ordulara sırayət etməklə qalmır, eyni zamanda zadəganları, qadınları və uşaqları axşamlar lampa işığında qanlı döyüşlər barədə hekayətləri dərin maraqla oxumağa da vadar edir.

Yəqin, düşünürsünüz ki, insan qırğınlarına səbəb olanlara yalnız nifrət bəslənə bilər. Heç də yox. Hami az qalır onları baş tacı etsin! Onlar əyinlərinə qızılı işləməli, gözqamasdırın mundirlər geyinir, şlyapalarına ləlek, sinələrinə isə cürbəcür bəzək taxırlar. Onları növbənöv rütbələrlə, medallar və xaçlarla təltif edirlər. Hər yerdə saygıyla qarşılanan bu özündənrazi adamlara qadınlar valeh olurlar, kütlə onları alqışlayır. Və bütün bunların yeganə səbəbi onların insan qanı tökməkdə mahir olmalarıdır! Küçələrdə gedərkən öz ölüməşən silahlarını daşıyan bu adamları mülki əhali dərin həsəd hissiyələ süzür. Çünkü öldürmə hüququ ana təbiətin hər bir canının qəlbinə aşılılığı əbədi qanundur! Öldürməkdən daha gözəl və şərəfli heç nə ola bilməz!

30 iyun. Öldürmək bir qanundur, çünkü təbiət həmişə cavan qalmağı üstün tutur və onun bütün dəyişiklikləri fonunda bir çağınış eşidilir: «Tez elə! Tez elə! Tez elə!»

Təbiət nə qədər çox varlığa ölüm hökmü imzalayırsa, bir o qədər təravət qazanır.

2 iyul. Canlı məxluq? Nədir axı bu canlı varlıq? Hər şey və heç nə. Öz düşünmə prosesi sayəsində o, hər şeyi dərk edir. Öz yaddaşı və bilgiləri ilə dünyanın kiçik modelini xatrladan bu varlıq bütün dünya tarixini özündə əks etdirir. Nəsnələr və olaylar kimi, ayrı-ayrı insan övladları da bu nəhəng kainatın içindəki xırda kainat kimi bir şeydir.

Amma indi siz bir səyahətə çıxıb, insanların hər yerdə necə qaynaşlığına göz qoyun: onda görəcəksiniz ki, insan heç nədir, heç nə, heç nə! Məsələn, qayığa oturub, camaatla dolu sahildən uzaqlaşmağa çalışın, az sonra siz aralandığınız o yerdə sahil xəttindən başqa heç nə sezməyəcəksiniz. İnsan o dərəcədə xırda və vəcsiz varlıqdır ki, asanlıqla bir heçə çevrilib gözdən itir.

Sürət qatarıyla Avropa ölkələrinə səfər edərkən vaqonun pəncərəsindən bayırı seyr edin. Tarlalarda, küçələrdə, hər yerdə insanların, saysız-hesabsız insanın qaynaşlığına şahid olacaqsınız. Torpağıbecərməkdən başqa əlindən bir şey gəlməyən kəndlilər, ərləri üçün yemək bişirməkdən və uşaqları doğmaqdan başqa heç nə bacarmayan çirkinləşmiş qadınlar çıxacaq rastınıza. Hindistana, Çinə səyahət edin, orada gözüñüzə dəyəcək milyardlarla insan doğulub, yaşayıb, ölsə də, onların özlərindən sonra dünyada buraxdıqları iz yolda ayağınız altda qalan qarışqaninkindən heç nəylə seçilmir. Saman daxmalarda məskunlaşan zəncilərə, səhra küləyindən qorunmaq üçün kətan çadırın altına sığınan ərəblərə baxınca anlayacaqsınız ki, izolyasiya olunmuş tək insan heç nə ifadə etmir, çünkü bir heçdir o.

İnsan nəсли – hər şeydir! Səhrada ora-bura köç edən hansısa qəbilənin ayrıca bir fərdi, yalqız bir insan heç nə olduğu halda, bu adamlar ölüm barədə özlərini xeyli tox tutur, əsl müdriklər kimi davranırlar. Onların gözündə insan həyatının heç bir dəyəri yoxdur.

Savaşın qanunudur bu: düşməni məhv edirlər. Vaxtilə mühabiblər ayrı-ayrı qalalar və əyalətlər arasında aparılırdı.

Dünyanı dolasarkən siz hər hansı ad-sani olmayan saysız-hesabsız insan görəcəksiniz. Ad-sani olmayan, eləmi? Aha, deməli, məsələnin kökü bunda imiş! Dünyaya göz açanda ad verilən insanları qeydə



alır və xaç suyuna salırlar. Həmin andan qanun onları öz himayəsinə alır! Bu isə hər şey deməkdir! Heç yerdə qeydiyyatı olmayan insan isə hesaba alınmır. Onu harada oldu – səhrada, dağda, düzəndə, çöldə öldürsəniz belə, o adamın zərrəcə dəyəri olmur! Hətta özünü öldürməyə kökləyən təbiət də elə-belə ölüm hökmü çıxarmır! Odur ki insanda ən dəyərli şey – onun vətəndaşlıq qeydiyyatıdır. Bəli, bəli, belədir ki, var! İnsanı qoruyan da məhz budur! Vətəndaşlıq vəziyyəti aktlarıyla qeydə düşən insanın şəxsiyyəti toxunulmazdır. Odur ki vətəndaşlıq aktına saygı duyun, o, qanunlar qanunudur! Ona səcdə edin! Vətəndaşlıq vəziyyəti aktını dəyişdirməyə qadir olmayan dövlət özünə insanı edametmə haqqı tanıyor. Girdiyi hər hansı müharibədə iki yüz min insanın qətlində fərman verən dövlət öz məmurlarının əliylə bu vəzifəli şəxslərin adlarının vətəndaşlıq vəziyyəti aktlarından çıxarılmasını da təmin edir və hər şey bununla bitir. Amma bələdiyyələrin qeydiyyat sənədlərində dəyişiklik aparma səlahiyyətimiz olmadıqından biz həyata saygıyla yanaşmalı, bələdiyyə binalarında başlıca Tanrı sayılan vətəndaşlıq vəziyyəti aktlarının qarşısında baş əyməliyik! Sən demə, o, təbiətdən də güclüyüm! Ha-ha-ha!

3 iyul. Öldürmək – qəribə olduğu qədər də xoş bir əyləncə olmalıdır, yəqin! Böyründəcə yaşayan, düşünən bir varlığın vücuunda dəlik, xırda bir dəlik açmaq, oradan bayır «qan» adlanan və həyatın əsas nişanəsi olan qırmızı mayenin necə fişqirdığını görmək, daha sonra həmin vücudun hərəkətsiz, soyumuş və düşünməkdən qalmış olduğunu dərk etmək!

5 avqust. Bütün ömrümü mən bıçaqla qətl törədənləri mühabimə etməyə, hökm çıxarmağa, onları hökmdəki sözlərlə öldürməyə və gilyotin ilə edam etməyə həsr eləmişəm. Bəs əgər mən özüm, şəxsən mən bu mühakimə etdiyim qatillər kimi davransam, necə olar? Kim biləcək ki, bu işi mən tutmuşam?

10 avqust. Bu işi məhz mənim tutduğumu kim və necə bilər axı? Əgər mən qətlində hər hansı marağım olmayıacaq birisini özümə qurban seçsəm, axı kim, kim axı məndən şübhələnə bilər?

15 avqust. Eh, ehtiras, ehtiras! O, bir soxulcan kimi içimə soxulub, içimdə sürüñür, irəliləyir, bütün bədənim, yalnız bircə fikirlə, yəni öldürmək fikriylə məşğul olan başımı-beynim dolaşır. Bu soxulcan hərdən gözlərim önündə peydə olub qan görmək istədiyini bildirir, hərdən isə o, qulaqlarında aramsız şəkildə və anlaşılmaz bir səs çıxa-

rır, bir heyvanın sonuncu nərəsini xatırladan bu qorxunc səsdən bağ-
rırm yanılır, az qalıram dəli olum. Hərdənbir ayaqlarında zühur edən
o soxulcan məni törədəcəyim qətl yerinə yollanmağa səsləyir;
hərdən əllərimdə peyda olan və öldürmə tələbatı doğuran o varlıq
üzündən əllərim geyişir. Başqalarından bir baş üstün olan, daha
incə duygulara köklənən, öz hissərini cilovlaya bilən, gerçəkdən də
azad olan birisi üçün bu tələbat çox xoş, layiqli və qeyri-adi bir şey
olmalıdır, hər halda!

22 avqust. Özümü saxlaya bilmədim. Başlanğıc olaraq bir quş
öldürdüm. Qulluqcum Jan dəftərxananın pəncərəsindən asilan qəfəs-
də payızbülbülü saxlayırdı. Janı hansısa bir iş dalınca yollayandan
sonra quşu ovcuma alduğunda onun üzəyinin necə çırpındığını duy-
dum. Vücudu isti idi. Öz otağima üz tutdum. Ovcumda bu quşu bir az
sixanda onun ürək çırpıntılarının da buna uyğun olaraq artığının fə-
qinə vardım. Bu, dəhşətli olduğu qədər də həzvericiydi. Az qala, quşu
boğacaqdım. Amma bu yolla öldürsəydim, onun qanı axmayacaqdı.
Odur ki qayçını, dırnaq kəsmək üçün xırda qayçını əlimə alıb, ağır-ağır,
düz üç dəfəyə quşun boğazını kəsdim. Dimdiyini açan quş ovcumdan
qurtulmağa can atdı, amma onu möhkəm tutmuşdum, həm də çox
möhkəm tutmuşdum onu. Həmin an mən qudurmuş doqu da saxla-
yacaq qədər israrlı idim. Budur, mən onun qanının necə axdığınıñi süzü-
rəm. Necə də gözəldi, qırmızıydı, təmizdi, göz oxşayırdı bu qan! Hətta
onu içmək də istədim! Dilimin ucuyla onu, azca da olsa, daddım. Yax-
şıydı! Amma bu zavallı quşun qanı çox az idi, ona görə də bu qanlı
mənəzərədən yetərinçə zövq ala bilmədim. Bir öküzin qanı şoralanana-
da bu səhnənin necə həyəcanlandırıcı olacağını təxmin edirəm!

Bunun ardınca mən gerçək qatillərin bütün izitirmə əməliyyatını
həyata keçirdim: qayçını və əllərimi yuduğum suyu atdım, quşun
cansız vücudunu, cəsədini bağa apardım ki, orada gömüm. Onu
çiylək dirriyində torpağa tapşırdım. Orada onu heç vaxt tapmazlar.
Mən isə hər gün həmin koldan dəriləcək ciyələkləri dadacağam.
İlahi, insan həyatdan necə də fərqli zövqlər ala bilərmiş!

Quşunu görməyən qulluqcum onun uçub getdiyini düşünərək
ağladı. Bəyəm o, məndən şübhələnə bilərdimi? Ha-ha-ha!

25 avqust. Mütləq bir insan öldürmeliyəm. Mütləq!

30 avqust. Bunu da bacardım. Necə də asanmış!

Vern meşəsinə gəzməyə getmişdim. Fikrimdə, xəyalimdə heç



nə, heç nə yox idi. Qəflətən yolda qarşımı bir uşaq, azyaşlı oğlan uşağı çıxdı. Yolla gedən bu uşaq yaxmac yeyirdi.

Məni görünçə oğlan ayaq saxladı və dedi:

– Salam, cənab hakim.

Bu zaman aqlıma bir fikir gəldi: «Bəlkə, elə bunu öldürüm, hə?» Ondan soruşdum:

– Balası, sən burada təksən?

– Hə, cənab.

– Yəni bu məşədə yalqızsan?

– Hə.

Törədəcəyim qətl yanğısı bir alkoqol qədər məni məst etməkdəydi. Oğlanı duyuq salmayım deyə, ehmallıca ona yanaşdım... və budur, onun boğazından yapışmaqla... sixmağa, həm də var gücümüzle sixmağa başladım! Mənə dikilən gözlərində dəhşət donmuşdu. İlahi, necə gözlərivardı! Yuvarlaq, tamam yuvarlaq bu gözlər şəffafdı, dərində və qorxuncdu! Mənim heç vaxt belə dərin və... belə qısa yaşantım olmamışdı! Xırda əlləriylə əllərimdən yapılan o körpə bədən atəşə atılan lələk kimi qırılırdı. Sonra onun taqəti kəsildi. O arada ürəyim, ha-ha-ha, o öldürdüyüm quşunku kimi çırıpındı. Arxa atdığım meyitin üstünü xəzəllərlə örtdüm.

Evə dönüb, ağız dadiyla nahar elədim. Bütün bu olanlar boş-boş şeylərdir! Axşamçağı prefektin verdiyi ziyafrətdə çox şən və qayğısı idim, sanki, bir qədər gəncləşmişdim də. Hami həyat eşqimin artdığını sezmişdi. Amma mən hələ qan görməmişdim! Hələlik sakitəm.

30 avqust. Meyit aşkar olundu. Qatili axtarırlar. Ha-ha-ha!

1 sentyabr. İki avaranı həbs ediblər. Amma dəlil yoxdur.

2 sentyabr. Uşaqın ata-anası qəbuluma gəlmışdilər. Ağlayırdılar!.. Ha-ha-ha!

6 oktyabr. Heç bir nişanə tapılmayıb. Cinayəti hansısa avaranın işlədiyi zənn edilir. Ha-ha-ha! Əgər qurbanımın qanının necə axdığını görсəydim, yəqin ki, indi sakit olardım.

10 oktyabr. İçimə dolan qətl yanğısı iliklərimə qədər işləyib artıq. Bu, iyirmi yaşda ikən bizi bürüyüən dəli sevdanı xatırladır.

20 oktyabr. Daha birini də. Nahardan sonra çayın sahilində gəzişirdim. Söyüdün kölgəsində yuxulamış bir baliqçi gördüm. Günorta idi. Yaxınlıqdakı kartof tarlasında gördüyüüm kətmən bir anda məni başdan çıxartdı.

Onu götürüb, geri döndüm və kətməni bir dəyənək kimi göyə qaldırıb, balıqçıya necə vurdumsa, onun iti ağızı qurbanımın başını üzdü. Ah, nə qədər qan şoralandı orada. Beyin maddəsiylə qarışan o qan pənbə rəngə çalırdı və ağır-agır suya töküldü. Bir məni görəsəyiniz orada! Ha-ha-ha! Məndən əsl qatil çıxardı, yəqin ki!

25 oktyabr. Balıqçı cinayəti böyük hay-küyə səbəb olub. Mərhumla birgə balıq ovlayan qardaşı oğlundan şübhələnirlər.

26 oktyabr. Müstəntiq sübūta yetirib ki, ölenin qardaşı oğlu müqəssirdir. Bütün şəhər əhli də buna inanır. Ha-ha-ha!

27 oktyabr. 28 oktyabr. Mərhumun qardaşı oğlunu elə həddə çatdırıblar ki, o, az qala, qatil olduğunu etiraf etsin. Ha-ha-ha! Bu da sənin ədalətin!

15 noyabr. Mərhumun yeganə mirasçısı olması müttəhimə qarşı suçu ağırlaşdırıcı dəlil kimi ortaya atılıb. Məhkəmədə mən hakimlik edəcəyəm.

25 yanvar. Qatılə ölüm! Qatılə ölüm! Qatılə ölüm! Mən ona edam hökmü çıxarılmasında israr etdim. Ha-ha-ha! Cənab prokuror lap Tanrı kimi danışdı iclasda. Ha-ha-ha! Daha birisi! Edamı seyr etməyə gedəcəyəm!

10 mart. Məsələ bitdi. Bu səhər onun başını gilyotin ilə üzdülər. Çox baxımlı, çox gözəl canını tapşırıldı! Bu səhnədən əsl zövq aldım! İnsan başının üzülməsi necə də gözəl səhnə imiş! Qan dalğadalgı, gen-bol axırdı! Kaş o qan dalğasında yuyuna biləydim! O göllənən qana baş vurmaq, onunla üzünü və saçlarını islatmaq, yerdən qalkarkən təpədən-dırnağa qırmızı, al-qırmızı olmaq necə də xoş olardı! Bu işin gerçək üzünü isə heç kim bilmir!

İndi bir az gözləməliyəm, gözləməyi bacarıram, çünkü ələ keçmək son dərəcə asan olur.

...

Əlyazmada bunlardan əlavə xeyli səhifə var idi, amma onlarda hər hansı yeni cinayətdən söz açılmırıldı. Sənədlə tanış olan psixiatriya mütəxəssisləri etiraf elədilər ki, dünyada bu mərhum kimi çoxlarının da gizli qalan amansız dəlilərinin, hiyləgər və qorxunc dəlilərinin sayı-hesabı yoxdur.

«Qolua»nın 02.09.1885-ci il sayında çap olunub.



DƏHŞƏT

İlq gecə ağır-ağır düşməkdə idi. Qadınlar villanın qonaq otığında toplaşmışdılar. Qapının ağızında qoyulan, üstü fincan və qədəhlərlə dolu yuvarlaq masanın çevrəsindəki bağ kətillərində kişilərin bəziləri yayxanaraq, bəziləri isə at belindəymiş kimi oturub tütün çəkirdilər.

Anbaan artan zülmətdə sıqarların közərən ucları aşkar seçiliirdi. Kişiər bu yaxınlarda baş verən dəhşətli hadisə barədə söhbətlərini yenicə bitirmişdilər: iki kişi və üç qadın qonaqların gözü qarşısında çayda boğulmuşdular.

General de J. dedi:

– Bəli, bu cür olaylar həyəcanverici olsa da, dəhşətli sayılmır. Dəhşət – köhnəlmış bir sözdür və o, qorxuludan daha betər olanı ifadə edir. Bu cür tükürpərdici olaylar insanı təbdən çıxarıır, həyəcanlandırır və çəşqına çevirir, amma adamın ağılını aparmır. Dəhşət duyğusu yaşamaqdən ötrü insan adı daxili təlaş deyil, dəhşətli ölüm hadisəsindən daha betərini hiss eləməlidir. Bundan ötrü onun qeyri-adi, tilsimli bir şey qarşısında qorxu yaşaması və ya sərrin üstünün açılması vacibdir. Faciəli bir şəraitdə canını tapşırıran birisi insana hələ bir o qədər də dəhşət hissi aşılamır, qanlı savaş meydanı da dəhşətli sayılmır, qanlı səhnə və ya hər hansı amansız cinayət belə nadir hallarda dəhşətli olur.

«Dəhşət» sözünü mən şəxsi həyatımda baş verən iki hadisəyə tam mənada aid edə bilirəm.

Bu olay 1870-ci il savaşçı zamanı baş verib. Ruan şəhərini geridə qoymaqla biz Pon-Odemərə doğru geri çəkilməkdəydik.

Ruhdan və əldən düşmüş, sıraları qarmaqarışq, çəşqinliqə qapılmış, sayca, təxminən, iyirmi min nəfərlik bir orduyla biz Havra, yardıma gedirdik.

Torpaq qar yorğanını üstünə çekmişdi. Axşam düşməkdəydi. Dünəndən bəri dilimizə heç nə dəyməmişdi. Prussiya ordusu yaxınlıqda olduğundan arxamıza baxmadan geri çəkilirdik.

Normandiyanın bomboz çöllərində fermaları əhatəyə alan ağaclarдан düşən upuzun kölgələr gözə dəyirdi, onların üstündə isə qapqara, ağır və zəhmlili göylər uzanırdı.

Göz gözü görməyən alaqqaranlıqda harayasa köç edən, daşınan böyük bir kütlənin küyü eşidilirdi: ardi-arası kəsilməyən ayaq səsləri qılınclarla əsgər qazançlarının cingiltisinə qarışdırğından qarmaqarışq, uğultulu və anlaşılmaz səslər duyulurdu. Qəddi bükülmüş, məyus, əyin-başı kirli və adətən, cir-cindir içində olan bu adamlar qarlı yollarla ağır-agır, yorğun halda irəliləyiirdilər. Bu gecəki şaxta necə güclü idisə, əllər, az qala, silahların polad dəstəklərinə yapışırıldı. Hər-dən gördüm ki, başmaqları ona əziyyət verdiyindən hansısa gənc əsgər onları ayağından çıxarıb, ayaqyalın yola düzəllir və atlığı hər addımın ardına qarda qan ləkələri buraxır. Bir müddət sonra bir hovur nəfəs dərmək üçün yerə oturan həmin əsgər bir daha ayağa qalxa bilmirdi. Yerə oturmaqla o, özünə ölüm hökmü yazmış həm də.

Ayazdan qacılmış ayaqları dincini alsın deyə oturan, sonra qalxıb yolluna davam etməyi düşünən, amma beləcə o biri dünyaya yollanan əsgərləri biz az görməmişdik. Hərəkətlərinə ara verən, donmuş bədənlərindəki qanın hərəkətini dayandıran əsgərlərə birçə anın içində dayanılmaz bir qıcolma hakim kəsildi, onların bədənini, sanki, torpağa mismarlayır, gözlərini əbədilik qapamaqla insanın çalışma mexanizmini sıradan çıxarırdı. Vücudu taqətsizlikdən boşalan belə əsgərlər alınlarını dizlərinə söykəsələr də, böyrü üstə aşmındılar, çünkü kürəkləri və əl-ayaqları hərəkətdən qalıb, ağaç kimi olduğundan daha onların əl-ayağını nə açmaq, nə də qatlamaq mümkün olurdu.

Daha güclü, daha dözümlü olanlar isə yollarına davam edirdilər. İliklərinə qədər işləyən ayaza rəğmən, biz anlaşılmaz bir ətalət sayəsində bu göz deşən zülmətdə, bu qarın içində, bu soyuq məzarı xatırladan düzənlik boyu irəliləyiirdik. Məğlubiyyət və ümidi-sizlik hissi, çəkilməz dəndlər, ölümə, sona, yoxluğa, hamiliqliq atılımılışa məhkumluq duyğusu içimizə hakim idi.

Qəflətən mən iki jandarmın qəribə zahiri görkəmə sahib, saq-qalsız, qıسابöylü bir qocanı qollarından tutub gətirdiklərinə şahid oldum.



Casus tutduqlarını zənn edən jandarmlar məruzə etmək üçün hansısa zabiti axtarırdılar. Bu «casus» sözü bircə anın içində ağır-ağır addımlayan əsgər sıralarında əks-səda verdiyindən hamı bu əsiri dövrəyə aldı. Kimsə bağlırdı: «Güllələyin onu!» Yorğunluqdan əldən düşən, qəddini dik tutmaq üçün tūfənginə söykənən bütün bu insanların varlığını qəflətən vəhşi, acımasız bir ehtiras bürdü: adətən, bu ortaq duygu insan kütləsini öldürməyə səsləyir.

Danişmağa cəhd göstərdim. O vaxt mən batalyon komandiri idim. Amma ələm qarışlığından daha komandiri saya salan yox idi və məni də bu əsirlə bирgə güllələyə bilərdilər.

Jandarmlardan birisi üzünü mənə tutdu:

– Düz üç gündür ki, bu adam ardımızca düşüb. Oturub-durub artilleriya barədə bilgilər toplayır.

Mən bu şübhəli adamı dindirmək qərarına gəldim:

– Nə işin sahibisiniz? Hansı məqsədlər güdürüsunuz? Niyə hərbi birləşməmizi qarabaqara izləyirsiniz?

Qarışmdakı adam anlaşılmaz şivədə bir neçə kəlmə Mizildəndi.

Bu sərt baxışlı, çəlimsiz adam, həqiqətən də, çox qəribə təsir bağışlayırdı adama. Qarışmda durarkən özünü necə itirmişdisə, onu görən kəs casus olduğuna zərrəcə şübhə bəsləməzdi. Son dərəcə yaşlı və zəif görünən bu adam qaşlarının altından məni süzürdü: görkəmindən bir az hiyləgərlik, bir az yelbeyinlik, bir az da alçaldılmışlıq yağırdı.

Çevrəmdəkilər bağırıldılar:

– Divara söykəyin onu! Divara söykəyin!

Jandarmlara tapşırıldım:

– Bu əsirdən ötrü cavabdehliyi sizə tapşırıram...

Amma sözümü tamamlaya bilmədim. Güclü bir təkan məni bir kənara atdı, sonra isə gördüm ki, çılgınlaşan əsgərlər bu adamı yerə yixib döydülər, sürüyüb yol kənarındaki bir ağaçın altına tulla-dılar. Qara yixılanda o artıq yarımcان haldaydı.

Elə orada da onu güllələdilər. Bir dəfə atəş açandan sonra əsgərlər tūfənglərini doldurub, zavallıya bir daha və aşkar amansızlıqla ikinci dəfə atəş açıdilar. Bu biçareyə atəş açmaqdən ötrü öz aralarında itələşir, meyitə yaxınlaşır, döñə-döñə atəş açırdılar: onların bu hərəkəti müəyyən tabutdakı ölüyə müqəddəs su çilənməsini xatırladırdı.

Bu ara bağlırtı qopdu:

– Prussiyalılar! Prussiyalılar!

Bunun ardından hara gəldi qaçan, dağilan bir ordunun hay-küyü ilə qulaqlarım doldu.

Bayaq o zavalliya atəş açanların birə-beş artan təşvişi indi necə artmışdışa, onları dəliyə çevirmişdi. İçlərindəki təlaşı özlərinin körükldiklərini anlamayan bu adamlar indi də zülmətdə oraya-buraya qaçışırdılar.

Mən cəsədin yanında qaldım. Vəzifə borcuna sadıq o iki jandarm dar macalda məni tək buraxmadı.

Onlar xincim-xincim olan, al-qana bürünən, təpiklənən bu ət yiğinını yerdən qaldırdılar. Onlara:

– Onun üst-başını axtarın, – əmrini verəndən sonra cibimdəki mumlu kibrit qutusunu onlara uzatdım.

Jandarmlardan biri digəri üçün kibrit yandırdı. Bu vaxt mən onların arasında dayanmışdım.

Cəsədi əlləşdirən jandarm dedi:

– Əynində mavi bluz, aq köynək, şalvar və qış çəkməsi var.

Birinci kibrit çöpü söndüyündən ikincisi yandırıldı. Axtarışı davam etdirən əsgər meyitin ciblərini çevirdi:

– Dama-dama dəsmal, buynuz dəstəkli bıçaq, tütünqabı, ip yumağı, bir də çörək tikəsi.

İkinci kibrit çöpü də söndü. Üçüncüsü yandırıldı.

Meyiti səbirlə araşdırın jandarm dilləndi:

– Başqa heç nə yoxdur.

Əmr elədim:

– Onu soyundurun! Bəlkə, onun vücudunda nə isə bir şey tapa bildik.

Jandarmalar əmri birlikdə icra etsinlər deyə, kibritlə onlara işıq salmağı mən çalışdım. Əlüstü yandırıldığım kibritin işığında mən jandarmaların ölüünün vücudundan palтарları ard-arda necə çıxardıqlarına göz qoyurdum. Ən sonda bu cansız, amma hələlik isti olan bədən tamamilə çılpaq qaldı.

Jandarmlardan birisi uca səslə dedi:

– İlahi pərvərdigara! Mayor, bu ki qadın imiş!

Həmin an içimi necə qəribə, üzücü və kədərli bir hissin bürüdüyünü sözlə ifadə etmək mümkün deyil. Deyilənlərə inanmadığım üçün bu ət yiğinının qarşısında, qarda dizi üstə düşməli oldum. Hə, hə, bu, qadın idi!



Özünü itirən və çəşqinlaşan jandarmalar növbəti əmrimi gözləyirdilər. Mən isə hələ də nə edəcəyimi, necə edəcəyimi kəsdirə bilmirdim.

Jandamlardan birisi təmkinlə dilləndi:

– Bəlkə, o qadın bu yolla uzun müddət intizarında olduğu və topçu alayında xidmət edən oğlunu axtarırmış?

Onun yoldaşı da razılaşdı:

– Yəqin ki, elə belə olub. Yəqin ki.

Həyatım boyu bir xeyli dəhşətli səhnə ilə qarşılaşsam da, bu yerdə özümü saxlaya bilməyib hönkürdüm. Həmin o qarlı gecədə, o mənhus düzənlilikdə, o sırlı ölümlə, qətlə yetirilən naməlum qadın cəsədiylə üzbüüz qalanda mən «dəhşət» sözünün əsl mənasını anladım.

Buna bənzər ikinci hissi mən öten il, Əlcəzairə göndərilən Flatter missiyasından sağ qalan bir aticını sorğu-sual edərkən yaşadım.

Haqqında danışdığını o amansız olayın detalları çıxunuza bəllidir. Amma bir məqamı, yəqin ki, heç biriniz eșitməyibsiniz.

Səhradan keçməklə Sudana yollanan polkovnik tuareqlər¹ məxsus bu ucsuz-bucaqsız ölkənin bir başından vurub, o biri başından çıxmıştı. Atlantik okeanından Misirə və Sudan-dan Əlcəzairə qədər uzanan bu qum okeanı bizimkilərə vaxtilə dənizlərdə aqalıq edən piratları xatırladırmış.

Fransız hərbi birliyinin bələdçiləri Əarqlın şambaa qəbiləsindən imişlər.

Bir dəfə Flatterin dəstəsi səhranın ortasında düşərgə salmalı olur. Ərəblər su mənbəyinin oradan çox uzaqda olduğunu bəhanə edib, su gətirmək adıyla bütün dəvələri götürüb, oradan uzaqlaşırlar.

Yaxın adamlarından birisi bunun bir xəyanət olduğunu polkovnikə söyləsə də, Flatter şəkk eləyir, çünkü həmin karvanda mühəndislər, həkimlər və xeyli zabit varmış. Su mənbəyinə yanaşanda bu adamları qılıncdan keçirən ərəblər dəvələrə yiylənirlər. Ərəblərlə əlaqələr üzrə Əarql bürosunda çalışan və həmin düşərgədə bulunan bir kapitan sağ qalan atıcılarla komandanın təyin olunur. İxtiyar-larındaki yüksək dəvələri azaldığı üçün bu adamlar ərzaq ehtiyatlarından və baqajlardan qurtulmaqla geriye çəkilməyə başlayırlar.

¹ Tuareqlər – Saxaranın və Əlcəzairin bəzi rayonlarının əhalisi

Beləcə, onlar ucsuz-bucaqsız səhrada səfərə çıxmağa məcbur olurlar. Səhərdən axşamacan günəş şaxıyan o çölli-biyabanda isə bircə dənə də kölgəlik yer yoxmuş.

Yolda rast gəldikləri qəbilələrdən biri, guya, qonaqpərvərlik sərgiləyir və bunları xurmaya qonaq edir. Amma xurmala zəhər qatıldığından fransızların böyük qismi və aralarındakı sonuncu zabit də canını tapşırır. Spagi və şambaa qəbilələrindən olan bir neçə yerli atıcıya isə vaxmistr Pobegenin başçılıq edir. Onların cəmi iki dəvəsi varmış. Amma bir gecə qeybə çəkilən iki ərəb bu dəvələri də özləriylə aparırlar.

Bu xəyanətin üstü açılanda geriyə qalanlar anlayırlar ki, onlar biri-birini yeməyə məhkumdur. Odur ki aralarında bəlli bir məsafə saxlamaq qərarına gəlirlər. Yerə od əleyən qızmar səma altında, qumluqda irəliləyən bu adamlar aralarındaki məsafə bir tűfəng gülləsinin uçuşundan bir az çox imiş.

Bu minvalla bir gün yol gedirlər. Su mənbəyi tapanda da onlar növbə ilə su içirlər: birisi təyin olunmuş məsafə qədər uzaqlaşınca, digəri suicmə haqqı qazanmış. Bir gün də belə irəliləyirlər, od tutub yanın, dümdüz səhrada harada olduqlarını bir-birinə bildirmək üçün vaxtaşını toz burulğanı yaradırmışlar.

Amma bir səhər yolçulardan biri qəflətən aralarındaki məsafəyə riayət etmədən öz qonşusuna tərəf yönəlir. Yerdə qalanlar ayaq saxlayıb, kənardan olub-keçəni seyr edirlər.

Acmış yoldaşının düz üstünə geldiğini görən əsgər qaçmir, yerə yatıb, yaxınlaşanı nişan alır. Onu yetərinə yaxına buraxandan sonra atəş açlığında gülləsi boşça çıxır. Ona sarı gələn isə nişan alıb, üstünə getdiyi yoldaşını vurub yerə sərir.

Bunu görən digər yoldaşları tez oraya qaçışırlar ki, bu qurbanın ətindən pay alsınlar. Qatıl cəsədi şaqqlayaraq, ondan hərəyə bir tikə verir.

Bir-birinə yağı kəsilən bu müttəfiqlər ta o vaxta qədər yollarına davam edirlər ki, növbəti qurbanın ətini paylaşmaq üçün bir araya gəlmə ehtiyacı yaransın.

Öldürünlən yoldaşlarının ətiylə onlar iki gün qidalanırlar. Sonra, acliq onlara təkrar güc gələndə, ilk qurbanı ovlayan yoldaşları içlərindən daha birisinə qənim kəsılır. Eynilə bir qəssab kimi, hamiya bərabər pay düşmək şərtiyələ, yenidən cəsədi bölüşdürür.



Bu adamyeyənlər dəstəsinin səfəri uzun çəkib. Onlara yardım gəldiyi gün aralarında sonuncu fransız olan Pobegen su quyusunun başında qətlə yetirilibmiş.

Yəqin, indi anladınız ki, mən «dəhşət» sözünün arxasında nələri qəsd edirəm.

Həmin axşam general de J. bizi bax bunları nağıl eləmişdi...

«Qolua»nin 18.05.1884-cü il sayında çap olunub.

İNTİZAR

Nahardan sonra kişilər tübün çəkmək üçün ayrıca otaqda söhbətləşirdilər. Mövzu isə gözlənilməz miraslar, qəribə vəsiyyətnamələr barədə idi. Yoldaşlarının gah «hörmətli ustad», gah «usta vəkil» deyə müraciət etdikləri cənab Lebrüman buxariya dirsəklənərək sözə başlıdı:

— Hazırda mənə son dərəcə anlaşılmaz şəraitdə yoxa çıxmış bir varisin axtarışı üzrə işi araşdırmaq həvalə olunub. Bu, gündəlik həyatımızda baş verə biləcək ən adı və eyni zamanda, ən amansız faciələrdəndir, hər gün rastlana biləcək bu hadisədən mən daha dəhşətli heç nəyi ağlıma gətirə bilmirəm. Qulaq asın, onu danışım.

Altı ay öncə məni can üstə olan bir qadının yanına dəvət elədilər. O, mənə bunları dedi:

— Sizə tapşıracağım bu iş hədsiz dərəcədə ağır, dəqiqlik tələb edən və uzun bir məsələdir. Buyurub masanın üstündəki vəsiyyətnamələ tanış olun. Əgər bu iş uğurla bitməsə, sizə beş min frank, mən istəyən kimi həll olsa, yüz min frank qonorar təyin edirəm. Məsələnin məğzi mən ölündən sonra oğlumu axtarıb tapmaqdan ibarətdir.

Onun onsuz da xırıldayan nəfəsi arabir kəsilirdi, ona görə də qadın rahat danışa bilməsi üçün onun yataqda dikəlməsinə yardımçı olmamı rica elədi.

Yaşadığı ev çox dəbdəbəli idi. Nisbətən sadə olsa da, qalın ştof qatıyla üzlənmiş otaq isə adamın gözünü oxşayırırdı və bu üzlük material otaqdakı səsləri çox asanlıqla udur, yox edirdi.

Can verən qadın sözünə davam elədi:

— Bu qorxunc əhvalatı danışacağım ilk adam sizsiniz. Onu əvvəldən-axıra qədər nağıl etmək üçün bütün qalan gücümüz toplayacağam. Sizi mən son dərəcə səmimi və əsl kübar birisi kimi tanıyıram. Ona görə də hər şeyi olduğu kimi danışacağam ki, siz



mənə can-dildən yardımçı olmaq üçün bütün imkanlarınızdan yararlanasınız. İndi isə məni dinləyin.

Ərə gedənə qədər mən bir oğlanı sevirdim, lakin ailəm, kasib olduğundan məni ona vermədi. Bir müddət sonra xeyli zəngin birisiylə nikaha girdim. Bu addımı mən, bir çox qızlar kimi, həm axmaqlıqdan, həm üzüyolalıqdan, həm qorxudan, həm də dayaz ağıllı olduğumdan atdım.

Sonra bir övladım – oğlum dünyaya gəldi. Bir neçə il sonra ərim dünyadan köcdü.

Vaxtilə sevdiyim cavan da başqasıyla evləndi. Mənim dul qaldığımı öyrənəndə o, özünün artıq evli olmasından əzab çəkməyə başladı. Yanına gəlib elə zar-zar ağlayıb, hönkürdü ki, ürəyimin başı közə döndü. Onunla dost olmaq qərarına gəldim. Bəlkə də, buna razı omamalıydım. Amma neyləyə bilərdim ki? Elə yalqız, elə kimsəsiz, elə qəmli, elə çarəsiz idim ki onda. Üstəlik, onu əvvəlki kimi sevirdim. Əlimdən nə gələrdi?!

Valideynlərim vəfat etdiklərindən o, həyatda tək dayağım, həyanım idi artıq. Tez-tez mənə baş çəkər, bəzən bütün axşamı mənimlə baş-başa keçirərdi. Evli birisi olduğundan onun belə vaxtaşırı mənə baş çəkməsinə izin verməməliydim. Amma bunu yasaqlayacaq bir gücüm də yox idi.

Siz daha nədən söz edim? O artıq mənim məşuquma çevrilmişdi. Amma bu necə baş verdi? Özüm də bilmirəm. Belə şeylər necə baş verir ki? Bir də ki, bu sualan əməlli-başlı bir cavabı varmı? Əgər iki insan bir-birinə qarşılıqlı və dəlicəsinə sevgi bəsləyirsə, yəni burada başqa bir nəticə ola bilərmi? Sizcə, cənab, sevdiyiniz, daim xoşbəxt, gülərzük görmək istədiyiniz birisi qarşınızda diz çöküb, göz yaşları içində, aşiqanə bir dillə öz sonsuz duyğularını dilə gətirirsə, siz kübar ədəb-ərkanını üstün tutmaqla ona necə «yox» deyə bilərsiniz, içinizdəki ehtirasla necə savaşa, onu necə səngidə bilərsiniz axı? Belə bir xoşbəxtlikdən imtina üçün insan nələri qurban verməli, hansı daxili gücə malik olmalıdır?! O şərtlərdə namuslu, dürüst davranan birisi nə dərəcədə egoist olmalıdır görən?

Nə isə, cənab, mən onun məşuqəsinə çevrildiyim üçün özümü bəxtəvər sayırdım. Düz on iki il bu beləcə davam elədi. Bəlkə də, mənim ən böyük yanlışım və alçaqlığım da onda oldu ki, oynışının xanımı ilə rəfiqəliyə başladım.

Sevgilimlə birlikdə biz mənim oğlumu böyüdük, onu kişi kimi, əsl erkək kimi tərbiyə elədik, onu ağıllı, mənqli, nəcib, güclü iradə və geniş dünyagörüşünə sahib insan kimi yetişdirdik. Oğlum, on yeddi yaşına dolan oğlum onu... mənim məşuqumu, yalan olmasın, elə mənim özüm qədər sevirdi artıq. Bu isə ondan irəli gəlirdi ki, həm mən, həm də məşuqum onu eyni dərəcədə sevir, onun hər qayğısını çəkirdik. Məşuqumu oğlum «əziz dost» adlan-dırır, hörmətini saxlayır, həmişə ondan ağıllı məsləhətlər alırdı, məşuqum onun üçün dürüstlüyün, alicənablığın və hazırlıqlığın örnəyi olmuşdu, özünün mənəvi atası, məsləhətçisi saydığı bu adamı oğlum anasının sadiq, alicənab və köhnə dostu kimi qəbul edirdi.

Uşaq yaşlarından evimizdə, mənim və özünün yanında gördüyü, başı daim bizim qayılara qarışan bu adamın kimliyi barədə, yəqin ki, oğlumun ağlında heç vaxt suallar doğmamışdı.

Bir axşam biz üçlükdə nahar etməliydik və mən bu cür bir araya gəldiyimiz anları özüm üçün əsl bayram sayırdım. Ürəyimdə onlardan hansının daha önce qapıdan girəcəyi barədə təxminlər edirdim. Qapı açıldı və mən məşuqumun evə girdiyini görüb, onunla salamlaşmaq üçün əlimi ona uzatdım. Məni qucaqlayaraq, o, dodaqlarından uzun və dadlı bir öpüş aldı.

Qəflətən biz arxa tərəfdə bir hənerti, bir kūy eşitdik, bizi kənar-dan birisinin göz qoyduğunu sırlı və anlaşılmaz bir duyuyla hiss etdiyimiz üçün əlustü geri qanıldığ. Oğlum Jan, rəngi avazımış halda, arxada dayanıb bizi baxırdı.

Onun üzündəki dəhşət ani olmaqla yanaşı, həm də qeyri-insani idi. Ona nəvaziş göstərmək üçün geriye doğru addım atdim, əlimi övladıma sarı uzatdım. Amma əlim boşça çıxdı, çünkü oğlum artıq qeybə çəkilmişdi.

Məşuqumla mən, ildirim vurmuş kimi, lal-dinməz yerimizdəcə donub-qalmışdım. Mən kresloya çökdüm. Həmin anda içimdə baş qaldıran yeganə duyu – buradan hara gəldi qaçıb getmək, həmişəlik yox olmaq istəyi – bütün varlığıma hakim kəsilmişdi. Sonra acı qəhər dalğaları qırtlağıma dirəndi və mən hönkürdüm. Bənzər durumlarda istənilən ananın qəlbini bürüyən çəkilməz xəcalət və dəhşətli bədbəxtlik təlaşından bütün əsəblərim tarım çəkilmişdi, ürəyim qan ağlayırdı, bədənim xəzəl kimi uçunurdu.



Oğlum təkrar içəri girər deyə... məşuqum qarşısında çəşqin halda durmuşdu, həyəcandan nə mənə yanaşır, nə danışır, nə də mənə toxuna bilirdi. Ən nəhayət, o dilə gəldi:

– Onun ardınca gedib... ona hər şeyi açıb danışacağam... Bir sözlə, mən onunla danışmalyam ki... hər şeyi bilsin...

O, məni tərk elədi.

Mən isə gözlədim... dəli kimi gözlədim. Qorxuya əsir olduğum üçün hər xırda hənirtidən səksəndim, hətta buxarıda alışan odunların çitirtisi da içimə dözülməz və izaholunmaz həyəcanlar bağışladı.

Bir-iki saat intizarda qaldım, içimi bürüyən, ruhumu saran son-suz dəhşət və çarəsizlik hissi elə həddə çatdı ki, mən o acı duyguya onca dəqiqə dözməyi dünyadan ən qəddar qatilinə də, bəlkə, qiymazdım. Haralardaydı görən balam? Neyləyirdi indi?

Gecə yarısı qasid mənə məşuqumdan məktub gətirdi. Onun mətni hələ də yadımdadır:

«Oğlunuz evə döndü mü? Mən onu tapa bilmədim. Aşağıda sizi gözləyirəm. Belə gec saatda evə girməyim məsləhət deyil».

Həmin məktuba qələmlə bunları yazdım:

«Jan evə dönməyib. Onu axtarıb tapın».

Bütün gecəni kresloda oturub, intizar içində gözlədim. Az qala, dəli olacaqdım. Fəryad etmək, özümü ora-bura vurmaq, başımı döşəməyə çırpmaq istəyirdim. Amma hələ ki ümidi edir, yerimdən tərənmirdim. Bütün bunlar nə ilə bitəcəkdi? İstəyirdim ki, olacaqları bəri başdan təxmin edim.

Hər nə qədər gələcəyə boylangsam da, buna bütün varlığımla can atsam da, könlümü versəm də, heç nə öyrənə bilmədim.

Artıq mən onların rastlaşmalarından qorxurdum. Görəsən, necə davranışacaqdılar? Oğlum neyləyəcəkdi?

Bu cür qorxunc təlaşlar, dəhşətli təxminlər içimi gəmirirdi.

Cənab, yəqin ki, mənim onda nələr yaşadığımı təsəvvür edirsiniz, deyilmə?

Baş verənlərdən xəbərsiz olduğu üçün heç nə anlamayan qulluqçum mənim durduğum yerdə havalandığımı zənn etdiyindən elə hey mənə baş çəkirdi. Onu əl hərəkətiylə və ya hər hansı sözlə başımdan edirdim. Qulluqçumun çağırıldığı həkim mənim əsəb sarsıntısı keçirdiyim qənaətinə gəldi.

Yataq rejiminə keçdim, çünkü beynim iltihablanmağa başlamışdı.

Üzün xəstəlik sonrası özümə gələndə yatağımın başında onu... öz məşuqumu... yalqız görüb çımxırdım: «Hanı oğlum? Bəs o, həradadır?» Məşuqum susurdu. Piçilti ilə xəbər aldım:

– Bəlkə, ölüb?.. Ölübmü?.. Özünə qəsdmi edib?

O, cavab verdi:

– Yox, yox, inanın mənə! Sadəcə, göstərilən bütün cəhd'lərə rəğmən, hələ də onu tapa bilməmişik...

Həmin an içimdə tügyan edən çarəsizlik, bəlkə də, etiraz dalğasının təsiriylə, anlaşılmaz və mənətiksiz bir qəzəbə qapılaraq bağırdım:

– Onu tapmayana qədər mənə baş çəkməyi, mənimlə görüşməyi sizə yasaqlayıram, gedə bilərsiniz!

Durub getdi.

Bu son iyirmi il ərzində, cənab, mən onların heç birisini görməmişəm – nə oğlumu, nə də məşuqumu. Bunu təsəvvür edə bilirsinizmi heç? Bir qadın, bir ana qəlbinin bütün bu illər uzunu necə qorxunc əzablara, fasiləsiz və çəkilməz ağrılara tuş gəldiyini, necə sonsuz intizara düçər olduğunu təxmin edə bilirsinizmi siz?..

Amma yox! O intizarın sonu çatıb, çünkü... nə oğlumu, nə də məşuqumu görmədən mən... dünyadan gedirəm!

Son iyirmi il ərzində məşuqum hər gün məktubla müraciət etsə də, hər dəfə onunla – bircə anlığa da olsa – görüşməkdən imtina elemişəm. Çünkü özümü inandırırmışam ki, məşuqum bir anlığa bura gələsi olsa, həmin an mütləq oğlum təkrar gözümə görünəcək. Oğlum! Oğlum! Sənin nə öldüyün bəlliidir, nə də qaldığın. Harada gizlənirsən elə? Bəlkə də, dənizlərin o tayındakı, sığındığın o uzaq ölkənin mən heç adını da eşitməmişəm? Görəsən, heç onun yadına düşürəm? Nələr çəkdiyimi haradan bilsin? Övladlar necə də amansız olurmuşlar! Görəsən o, məni, ona sonsuz ana sevgisi bəsləyən anasını, o vaxtlar hələ cavan olan doğma anasını diri ikən və ömürlük hansı amansız əzablara, hansı çarəsizliyə, hansı işgəncələrə düçər etdiyinin fərqindədirmi? Axı bunca zalimliq nəyə lazımdır? Bütün bu sualları, cənab, oğluma verin. Mənim bu son sözlərimi də ona çatdırın:

«Əziz balam, sevimli övladım mənim, bu zavallı insanlara qarşı həyatda bu qədər amansız olma. Həyat onsuz da onlara qarşı rəhməsiz və qabadır. Əziz balam, sən tərk edəndən sonra zavallı ananın



gününün, güzəranının nə günə qaldığını təsəvvür elə. Sevimli övla-dım, dünyadan köçdüyü üçün barı indi onu əfv eləməklə ruhunu sevindir, yetər onu ən amansız cəzaya məhkum etdin».

Nəfəsi daralan və bütün vücudu əsən qadın, sanki, bu sözləri birbaşa oğlunun özünə deyirdi. Bir az nəfəs dərib, əlavə elədi:

– Cənab, oğluma onu da söyləyin ki, o vaxtdan bəri mən heç vaxt məşuqumla... görüşməyə qıymadım.

Yenə bir ara susan qadın çarəsizlik dolu səslə mənə üz tutdu:

– İndi isə məni tək qoyun, cənab. Onlar yanımıda olmadığından mən... o biri dünyaya yalqızlıqda getməyi arzulayıram.

Vəkil Lebrüman hekayətini belə bitirdi:

– Hə, cənablar, oradan çıxandan sonra uşaq kimi necə hönkürdümsə, bu, faytonçumun nəzərindən yayınmadı, özünüz düşünün: hər gün çəvrəmdə minlərlə bu cür faciə baş verir!

Qadının oğlunu isə tapa bilmədim... Sizin nə düşündüyüünü bilmirəm, amma mən... bir ana qatili saydığım o oğlu... tapa bilmədim ki, bilmədim.

JÜL ƏMİ

Aşil Benuvila həsr edirəm

Bəyaz saqqallı ahil dilənçi bizdən sədəqə istədi. Yol yoldaşım Jozef Davranş ona beş frank verdi. Bu, məni heyrətləndirdi. Jozef izah elədi:

– Bu bədbəxt qoca indi sənə nağıl edəcəyim bir olayı mənə xatırlatdı. O əhvalatı heç vaxt unutmaram. Qulaq as.

Əslən mən Havr şəhərindənəm. Çox da varlı olmayan ailəmiz dolanışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş sayılırdı. Məndən başqa iki bacım da vardı.

Hər şeydə qənaət eləmək anamın canını sıxırdı və bundan savayı atam vaxtaşırı ondan acı tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Zavallı atamın bunların cavabında etdiyi jest mənə dərin iztirab bəxş edərdi. Alnının tərini silməsini xatırladan bu hərəkətdən sonra susduğundan onun bu çarəsiz kədəri mənim də ciyinlərimə çökərdi. Ev təsərrüfatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmək məcburiyyəti duymayaq. Ərzağın ən ucuzunu, yatıb qalmışını özümüzə rəva bilərdik. Bacılarım donlarını özləri biçib-tikərdilər və metrəsi on beş santimə satılan hər hansı kant alıbmamaq barədə uzun-uzadı məsləhətləşərdilər. Hər gün yediyimiz ət şorbasına və mal əti soyutmasına cürbəcür ədviyyatlarla fərqli dad qazandırıldıq. Bunun çox dadlı və cana faydalı olması söylənsə də, şəxsən mən fərqli bir şeyə üstünlük verərdim.

Hər dəfə düyməm qopub düşəndə və ya şalvarım cırılanda atamın amansız kötəklərinə tuş gələrdim.

Bütün bunlara rəgmən, biz hər bazar günü geyinib-kecinib, bəndin üstündə sahil gəzintisİNƏ çıxardıq. Başına silindr, əlinə əlcək, əyninə sürtük geyən atam bayramlarda xüsusi bəzədilən gəmini xatırladan anamın qoluna girərdi. Hamidan əvvəl bu gəzintilərə



hazır olan bacılarım bizim yır-yığışımızı gözləməli olardılar. Amma ən son məqamda ailə başçısının sürtükuna düşən, hamının nəzərindən qaçan bir ləkə aşkar olunardı və onun əlüstü təmizlənməsi üçün bütün ümid benzinə batırılmış əsgiyə qalardı.

Ləkələnməsin deyə elcəklərini çıxaran və yaxını zəif gördüyü üçün gözlüyünü taxan anam ləkəni təmizlədiyi dəqiqələrdə atam silindrini çıxarmadan bircə jilettdə, ayaq üstə dayanıb, bu prosedurun bitməsini gözləyərdi.

Sonra hamılıqla yola düzələrdik. Lap öndə əl-ələ tutan bacılarım gedərdilər. Onların ərə getmə vaxtları yetişdiyindən ata-anam qızlarını camaata göstərmə ehtiyacı duyurdular. Mən anamın sol cinahıyla irəliləyərdim, atam isə sağ cinahıyla. Həmin o bazar günü gəzintiləri zamanı imkansız valideynlərimin özündən razı görkəmləri, donuq çöhrələri və təntənəli yerişləri hələ də gözlərimin önündədir. Ayaqlarını dizdən bükmədən, eyni templi addımlarla irəliləyən bu adamlar qamətlərini son dərəcə dik tutardılar, sanardin ki, hansısa vacib bir işin həlli onların qədd-qamətlərinin şuxluğundan birbaşa asılıydı.

Adını bilmədiyimiz uzaq ölkələrdən gələn nəhəng gəmiləri görən atam hər bazar günü mütləq bir arzusunu dilinə gətirərdi:

– Bəlkə də, bu gəmiylə əzizimiz Jül geri dönüb! Əcəb sürpriz olardı, vallah!

Bir vaxtlar öz ailəsini çıxılmaz vəziyyətdə qoyan Jül əmi indi bizerlər üçün yeganə ümidi yerinə çevrilmişdi. Ağlım kəsəndən bəri Jül əmi barədə eşitdiyim xatirələr sayəsində mən özümü inandırmışdım ki, onu ilk baxışdan tanıyaram. Amerikaya yola düşənədək onun taleyi barədə evimizdə piçiltıyla danışılsa da, əmimlə bağlı ən xırda detallar mənə bəlliyydi.

Belə görünür ki, o, tüfeyli həyat sürürmüş, daha dəqiq desək, onun pulu sağa-sola sovurması bizimkitək ortabab ailələr üçün ən ağır bəla sayılır.

Zənginlər arasında isə bədxərclik edən birisi barədə onun, sadəcə, şelləndiyi vurgulanır, beləsini istehzalı təbəssümlə «düdəmə» adlandırırlar.

Kasib ailədən çıxan və ata-anasının yiğdiğini dağıdan cavana isə «avara» və «havayiyeyən» deyirlər.

Bütün davranışılara onların nəticələrinə görə qiymət verildiyindən bu iki fərqli yanaşma əsl yerinə düşür.

Bir də ki, əvvəlcə ata-anasından aldığı öz mirasını, daha sonra atamın miras payını sonuncu suya qədər xərcləmişdi Jül əmi.

O zamanki imkanlar daxilində onu Havrdan Nyu-Yorka yükdaşyan gəmiylə Amerikaya yola salmışdır. Amerikada məskunlaşandan sonra Jül əmim doğmalarına yolladığı məktubda bildirilmiş ki, xırda-para ticarət işləriylə məşğuldur, maddi durumu qismən yaxşılaşmağa başlayıb və ən qısa müddətdə vaxtilə atama vurduğu zərəri ödəyəcəyinə ümid edir.

Bu məktub bütün ailə üzvlərimizdə dərin təəssürat buraxdı. Dünənə qədər qara qəpik qədər dəyəri olmayan Jül birdən-birə xeyirxah ürək sahibinə, dürüst birisinə çevrilmişdi, hamı onu – Davranşlar nəslinin bütün təmsilçiləri kimi – aydan anı, sudan duru etmişdi.

Bir gəmi kapitanı günlərin bir günü bizə xəbər verdi ki, əmim orada böyük bir dükan açıb və ticarəti gur gedir.

İki il sonra aldığımız məktubunda o yazırıdı: «Əzizim Filipp! Məndən ötrü narahat olmaman üçün bu məktubu yazıram. Canım, başım salamatdır, işlərim də yolundadır. Sabah uzun müddətə Cənubi Amerikaya çıxıram. Bəlkə də, qarşidakı bir neçə il ərzində məndən hər hansı xəbər almayıacaqsınız. Əgər məktub almasan, heç narahatçılığa qapılma. Zənginləşən kimi Havra, geri dönəcəyəm. Ümidi varam ki, bundan ötrü uzun zamana ehtiyac duyulmayacaq və biz ailəlikcə şad-xürrəm ömür sürəcəyik».

O gündən bəri bu məktub evimizin müqəddəs kitabına çevrildi. Hər əlverişli məqamda açıb oxuduğumuz bu məktubu hamiya göstərir və öyüñürdük biz.

Həqiqətən də, sonraki on il boyu Jül əmidən heç bir xəbər-ətər çıxmadi. Amma illər ötdükcə ümidi ləri daha da pöhrələnən atam tez-tez anama deyirdi:

– Əzizimiz Jül geri dönəndə hər şey yağı kimi gedəcək. Görəcəksən o necə zəngin adam olacaq!

Hər bazar günü limana yan alan, göyü tüstü ilə dolduran nəhəng və qara gəmiləri görəndə atam mütləq bu sözləri təkrarlayardı:

– Bəlkə də, bu gəmiylə əzizimiz Jül geri dönür! Əcəb sürpriz olardı, vallah!

Bunun ardınca adama elə gəlirdi ki, indicə göyərtədə peyda olacaq əmim dəsmalını yelləyərək bağıracaq:

– Hey, Filipp!



Dönüşünə heç birimiz şübhə bəsləmədiyimizdən bununla bağlı min bir plan çizmişdiq. Hətta biz əminim puluna Enquvilin ətrafinda bir ev almağı da düşünürdük. Yanılmırımsa, hətta atam bununla bağlı sövdələşmələrə də girmişdi.

Böyük bacım iyirmi səkkiz, kiçik isə iyirmi altı yaşına doldu. Onları alacaq birisi tapılmadığından hamımız məyusluq yaşayırdıq.

Axır ki, bacım üçün adaxlı tapıldı: zəngin olmasa da, abırlı bir məmər idi bu adam. Mən tam əmin idim ki, bu cavanın evlənməmək barədə tərəddüdlərinə nöqtə qoyan və ona cürət verən Jül əmimin bir axşam onun əlinə keçən məktubu olub.

Onun təklifi qəbul olundu və biz nikahdan sonra hamılıqla Cersi adasına yollanmaq qərarına gəldik.

Cersi adasına səyahət kasıbların gözündə ən əlçatmaz arzu sayılırdı. Aradakı məsafə çox deyildi: paketbotla¹, sadəcə, dənizdə getməkla, İngiltərəyə məxsus olan bu adaya çatmaq mümkün idi. İlkicə saat sürən bu dəniz səyahəti sayəsində fransız qonşu ölkəyə gedir, oranın, yeni üzərində, bir az qaba desək, Britaniya bayrağı dalgalanan adanın çox da göz-könül oxşamayan yerli əhalisinin yaşayışı ilə yerindəcə tanış olma imkanı qazanır.

Cersi adasına səyahət hamımızın könlüncə idi və onun vazkeçilməz sevdası bir dəqiqliq də olsun qəlbimizdən, beynimizdən çıxmırıdı.

Axır ki, biz yola çıxdıq. Qranvil sahilində dayanan o gəmini indi də olduğu kimi xatırlayıram: atam üç çamadanımızın gəmiyə yüksəlməsini qayğılaşlıklə süzür. Kiçik bacım ərə gedəndən sonra özünü tamamilə gərəksiz hiss edən böyük bacım isə həyəcanlanan anamın qoluna girib. Ən axırda isə yeni nişanlılar gəlirdilər: onlar daim dəstədən geri qaldıqlarından bir gözüm elə arxadayıdı mənim.

Gəmi fit verdi. Biz göyərtəyə qalxdıq. Bəndi geridə qoyan gəmi yamyasıl mərmər lövhənin səthini xatırladan hamar dənizə çıxdı. Sahildən necə uzaqlaşdığınına göz qoymaqla həm sevinir, həm də razılıq hissi keçirirdik: hərdənbir səfərə çıxanların hamısı bənzər duyğular yaşayırlar.

Qəddini dik tutan atamın qarnı sürtukun altından qabarındı: bu sabah əməlli-başlı təmizlənən pencəyindən ətrafa benzin qoxusu yayılırdı və bazar günlərindən mənə yaxşı tanış olan bu qoxu əsl bayram qoxusu idi.

¹ Paketbot – sərnişin və poçtdaşımalar üçün istifadə olunan xırda dəniz gəmisi

Qəflətən atamın nəzərləri iki qadını dəniz ilbizlərinə qonaq edən bir cüt kişiyə dikildi. Cır-cındır paltarda olan qoca matros bıçaqla qabıqlarını araladığı ilbizləri kişilərə uzadır, onlar isə bu təamları xanımlara ötürürdülər. Qadınlar dəniz ilbizlərini böyük məharətlə yeyirdilər: paltarları ləkələnməsin deyə, onlar altına burun dəsməli tutduqları ilbiz qabıqlarının içindəki təamini dodaqlarını irəli uzatmaqla, cədliklə və bircə qurtumda sümürür, boş qabıqları dənizə atırlılar.

Belə görünürdü ki, bu əyləncə – açıq dənizdəki gəminin göyərtəsində dəniz ilbizi dadmaq – atamın da könlündən keçirdi. Yəqin ki, bu, ondan ötrü əsl kübarlığın, incə zövqün nişanəsi sayılırdı. Arvadına və qızlarına yaxınlaşmaqla atam soruşdu:

– İstəyirsinzsə, sizi dəniz ilbizinə qonaq edim?

Əlavə məsrəfdən ürkən anamın cavabı ləngisə də, bacılarım tez razılışdilar. Anam narazı bir əda ilə dedi:

– Qorxuram ki, mədəm bulanar. Üşaqlar üçün al, həm də çox alma, yoxsa bundan xəstələnərlər.

Üzünü mənə tutan anam sözünün ardını gətirdi:

– Jozef isə dəniz ilbizi yeməsə də olar. Oğlanları ərköyün böyütməyə gərək yoxdur.

Özümü haqsızlığa uğramış birisi yerində saysam da, anamın yanında qalmalı oldum. İki qızının və kürəkəninin əhatəsində, həm də görünməmiş əda ilə qoca matrosa yaxınlaşan atamdan gözlərimi çəkmirdim.

O iki xanım göyərtəni tərk etmişdi. Qabığın içindəki lət üstlərini bulamasın deyə, atam ilbizi əldə necə tutmağı qızlarına başa salırdı. Bunu əyani şəkildə onlara göstərmək üçün ilbiz qabığını əlinə alıb, bayaqkı xanımları yamsılamağa çalışan atam bir an sonra qabığın bütün lətinini sürtükunun üstünə dağıtdı.

Anam əsəbi halda deyindi:

– Elə bil, yerində rahat otura bilmir!

Bir neçə addım geri-geri gedən atam ilbiz satıcısının həndəvərində duran qızlarını və kürəkənini çəşqinliqlə süzəndən sonra qəfil yerində dönməklə bizə tərəf yönəldi. Anama xisin-xisin bunu dedi:

– Cox təəccüblüdü: o ilbiz satan qoca bizim Jülə hədsiz oxşayır!

Karıhan anam soruşdu:

– Hansı Jülə, canım?



– Əş, mənim qardaşımı... Əgər onun Amerikada olduğunu, həm də şad-xürrəm yaşadığını bilməsəydim, bu adamın Jül olduğuna heç şübhə etməzdim, – dedi atam.

Anam ürkək-ürkək mızıldandı:

– Başına at təpib deyəsən! Kim də olmasa, sən yaxşı bilirsən ki, bu, o deyil. Niyə boş-boş çərənləyirsən?

Amma atam dediyində durdu:

– Klarissa, dur get özün ona göz qoy: buna sənin də şahid olmanı istəyirəm.

Anam ayağa qalxıb, qızlarına tərəf getdi və həmin matrosu diqqətlə süzməyə başladı. Yaşlı, kirli-pasaqlı, üz-gözü qırışmış bu adamın isə başı öz işinə qarışmışdı.

Anam geri dönəndə onun əl-ayağının əsdiyini sezdim. O, tez-tezəsik atama:

– Mənəcə, bu adam odur, – dedi. – Get kapitandan da öyrən. Amma ehtiyatlı tərpən, işdir, bu avara təkrar boğazımıza çöksə, günümüz qara gələcək.

Atam kapitanının yanına getdi. Mən ardınca düşdüm. İçimi anlaşılmaz bir həyəcan bürüdü.

Üzün bakenbardları olan, ariq və ucaboylu kapitan körpücükde gəzişirdi. Özünü elə dartıb durmuşdu ki, deyərdin bu adam Hindistana səfər edəcək gəminin kapitanıdır. Ona hörmət əlaməti olaraq baş əyən atam, iş-güçüylə bağlı bu adama bir-iki tərif deyəndən sonra bu suallara keçdi:

– Cersi ən çox nə ilə ad çıxarıb? Adada hansı istehsal sahələri inkişaf edib? Əhalisi nə qədərdir və kimlərdən ibarətdir? Yerlilərin hansı adət-ənənələri var? Adanın torpağı münbitdirmi?.. Və sair və ilaxır.

Kənardan baxan da düşünərdi ki, söhbət Amerika Birləşmiş Ştatlarından gedir.

Sonra söhbət sərnişini olduğumuz «Ekspress» gəmisinin, onun heyətinin üzərinə gəldi və atam titrək səslə xəbər aldı:

– O dəniz ilbizi satan qoca da xeyli dərəcədə diqqətimi çəkdi. Onun özü və ya taleyi barəsində hər hansı təfərrüatdan xəbərdarsınızmı?

Söhbətin bu axara girməsi kapitanın könlünə yatmadığından quru cavab verdi:

– Bu qoca avara bir fransızdır. Ötən il Amerikada gəmimə minərək vətənə döndü. Deyəsən, onun Havrda qohum-əqrəbası

da var, sadəcə, onlara borcu olduğundan gözlərinə görünmək istəmir. Adı Jüldür... Jül Darmanş, ya da Rarvanş... buna bənzər bir şeydir. Dediynə görə, Amerikada bir vaxtlar sərvət sahibi imiş, amma sonralar indi gördüyüünüz kökə düşüb.

Atamın rəngi meyitinki kimi ağarmışdı, gözləri alacağınırı. Boğuq bir səslə o, ancaq bunları deyə bildi:

– Belə... belə... Çox yaxşı... Düzü, bundan çox da heyrətlənmədim... Çox-çox təşəkkür edirəm, kapitan...

Sonra aralandı. Dənizçi çəşqin-çəşqin onun ardınca baxırdı.

Anamın yanına qayıdanda atamın kefinə necə soğan doğranmışdisə, anam dedi:

– Gəl oturaq... yoxsa bu da gözlərdən yayılmaz.

Ağır yük kimi skamyaya çökən atam dilləndi:

– Bu, odur... Dedim axı sizə: bu, odur!

Bir qədər sonra o soruşdu:

– Yaxşı, indi bəs neyləyək?

Anam tam qətiyyətlə dedi:

– Hər şeydən öncə uşaqları ondan ayıraq. Bir halda ki, Jozef hər şeyi öyrəndi, gedib onları gətirsin. Son dərəcə ehtiyatlı olmalıdır ki, kürəkən bundan duyuq düşməsin...

Atam sarsılmışdı. Güclə eşidiləcək bir səslə o:

– Bu, əsl faciədir! – dedi.

Özündən çıxan anam kinini tökdü:

– Mən elə də bilirdim ki, o müftəxor həyatda heç vaxt bir şeyə nail olan deyil və gec-tez gəlib, tekrar boynumuza minəcək. Bir də ki, siz Davranşlardan fərli bir şey gözləməyinə dəyməz!

Atam anamdan danlaq eşidəndə etdiyi hər zamanki jestini təkrarladı: əlini alnında gəzdirdi. Anamın isə dili-dilçəyi açılmışdı:

– Bu dəqiqə Jozefə pul ver, qoy gedib o dəniz ilbizlərinin pulunu ödəsin... Bir o qalmışdı ki, o dilənçi bizləri tanısın! Bunun digər sərnişinləri necə heyrətləndirəcəyini təsəvvürümə gətirirəm! Durun keçək göyərtənin o biri başına, sən isə onun qeydinə qal ki, biz bir daha o səfillə rastlaşmayaq.

Anam yerindən qalxdı və mən beşfranklıq alandan sonra ərvad yola düzəldilər. Bacılarım isə çəşqin halda atamın yolunu gözləyirdilər. Anamı ürəkbulanması tutduğunu deyib, mən qocadan soruşdum:



– Borcumuz nə qədərdir, cənab?

O ara qocaya «əmi» demək də keçdi könlümdən.

Satıcıdan: «iki frank yarı�» cavabını aldım.

Bu adamın ariq, qırışlarla dolu əlinə nəzər yetirdim. Onun əzab-keş, yazıq, yaşılı və məyus sıfətini süzərək, öz-özümə dedim: «Bu adam mənim əmimdir, atamın qardaşdır, dost-doğma əmimdir!»

Çaypulu kimi qocaya on su da verdim. O, mənə ürəkdən təşəkkür elədi:

– Cavan oğlan, Allah sizə pis gün göstərməsin!

Bu sözləri o, sədəqə alan bir dilənci tövrüylə dilə gətirdi. Düşündüm: yəqin ki, okeanın o tayında da bu qoca sədəqə toplamağa məcbur imiş. Yersiz səxavətimdən karıxan bacılarım məni dörd gözlə süzürdürlər.

Pulun qalığı kimi iki frankı anama verəndə o da heyrətləndi:

– Yəni bu dəniz ilbizləri üç frank elədi ki? Heç vaxt inanmaram.

Mən arxayın tərzdə dilləndim:

– Ona on su çaypulu verdim.

Yerindən dik atılan anam məni tərs-tərs süzdü:

– Ağlın çəşib sənin! O cür vecəyaramaza on su verərlər?!

Amma tez də mumladı, çünkü atam başıyla kürəkəni ona göstərirdi.

Hamı ağızına su aldı.

Irəlidə, üfüqdə görünən tünd-bənövşəyi rəngdə zolaq, sanki, dənizin qoynunda bitmişdi. Bu, Cersi adası idi.

Sahilə yan aldığımdan mən bir daha Jül əmimə yaxınlaşmaq, ona bir-iki xoş, könülaçan söz demək istədim.

Amma dəniz ilbizi həvəskarları qeybə çekildiyindən artıq o da gözə dəymirdi. Yəqin ki, o zavallı qoca indi özünə sığınacaq seçdiyi iyələnmiş trümə enmişdi.

Geriye dönüşdə əmimlə rastlaşmamaq üçün biz Sen-Malo yolunu seçdik. O ara anamın narahatlığı bирə-on artmışdı.

Həyatda bir daha əmimi görmək mənə qismət olmadı.

Elə ona görə də mən diləncilərə hərdən beş frank verməyi özümə borc bilirəm.

ON BİRİNCİ OTAQ

— Necə yəni? Bəyəm siz məhkəmə sədri Amandonun yerinin dəyişdirilmə səbəbini bilmirsiniz?

— Yox. Heç bir bilgim yoxdur.

— Əslinə qalanda, heç o özü də bunun səbəbini öyrənə bilmədi. Amma bu, maraqlı əhvalatdır.

— Danışın da.

— Yəqin, siz zərif, yaraşıqlı, ağıllı-kamallı qadın olan xanım Amandonu xatırlayırsınız. Bütün Pertyüi-le-Lonq o xanımı, sadəcə, «madam Marquerit» adlandırdı.

— Hə, əlbəttə ki.

— Elə isə, qulaq asın. Yəqin, o qadının bu şəhərdə hamidan çox sevilən, sayılan, dəyərləndirilən birisi olduğunu da unutmamısınız. Xeyirxah işlərlə uğurla məşğul olan o xanım kasıblara əl tutmaq və cavanları əyləndirmək üçün pul tapmaq məqsədiylə hər yolu sinayırırdı.

Kifayət qədər nəzakətli və nazlı idi o. İşvəsi-nazi platonik təsir bağışlayan bu qadının nəzakəti əyalətsayağı idi, çünkü bu çəlimsiz, canlara dəyən qadın gerçəkdən də əyalətdən çıxmışdı.

Əslən parisli olan cənab yazarımız, adətən, parisli qadınları hər barədə mədh edirlər, çünkü yalnız onlara bələddirlər. Amma mən iddia edirəm ki, həqiqətən yüksək səviyyəli və əyalətdən çıxan qadın parisli həmcinslərindən yüzqat yaxşıdır.

Ağıllı və görüb-götürmiş əyalət qadını parisli rəfiqəsinə nis-bətən xeyli dərəcədə ciddi və sözdinləyəndir, heç nə vəd etməsə belə, sənə daha çox şey verməyə qadirdir, halbuki parisli xanım adama dünyaları vəd eləsə də, heç nə verən deyil. Əgər parisli qadın saxtalığın gözqamaşdırıcı, zərif və sürtük simasıdırsa, əyalət xanımı gerçəyin ciddi timsalıdır.



Hər hansı suyuşırın və diribaş əyalət qadınıni götürün. Görkəm mindən yekəxana burjua xanımını xatırladan bu qadında pansion sakininin saxta məsumluğu var, təbəssümünün ardında heç nə gizlənmir, özünün bəsit, amma çevik və doyumsuz ehtiraslarını qarşılamaqdan ötrü ona bütün parisli xanımların malik olduğu hiyələgərliyin, əsnəkliyin və hər vəziyyətdən çıxan qadın fəndgirliyinin min misli lazımdır ki, o, əyalət şəhərindəki bu qədər gözün və pəncərələrin qarşısında ola-ola, həm öz şəhvətinə yola versin, həm də hər cür şübhədən, şayiədən və qalmaqaldan uzaq dursun.

Xanım Amandon da məhz belə nadir və cazibədar qadılardan birisi idi. Heç vaxt və heç nədə ondan şübhələnməzdir, adam inanırdı ki, onun həyatı da elə o şəffaf, qızığın, amma həya yağan gözləri, o palıdı gözləri kimi pakdır. İnanmayan əksini sübut eləsin!

Sən demə, o, çox ustalıqla düşündülmüş, zərgər dəqiqiliyi ilə ölçülüb-biçilmiş və eyni zamanda da, xeyli bəsit bir tryukdan yararlanırmış.

Öz məsuqlarını o, yerli hərbi alayın zabitləri arasından, həm də dübbədüz üçilliyinə seçirmiş, çünkü üç il qarnizonundakı xidmət müdətidir. Vəssalam. Həm də sevgiyə, sərf hissiyatla hərəkət edirmiş.

Elə ki, Pertyü-le-Lonqa yeni alay yerləşirdi, bu xanım otuzla qırx yaş arasındaki bütün zabitlər barədə bilgilər toplayırdı, çünkü otuz yaşa qədər kişilər dillərini dinc qoymurlar, qırx yaşdan sonrakılarda isə ehtiras günü-gündən azalır.

Oh! Zabit heyəti barədə bu xanımın bilgiləri şəxsən alay komandirininkindən heç də qıt sayılmazdı. O, hər şeyi – zabitlərin intim məsələlərdə tərcih, təhsili, ədəb-ərkani, fiziki özəllilikləri, dözümü, xasiyyəti (qızığılığı və ya soyuqqanlılığı), gəliri, əliaçıq, yoxsa xəsis olması barədə hər şeyi öyrənir və yalnız bundan sonra seçimə başlayırdı. Zahirən özü kimi sakit, eyni zamanda – və ən əsası – yarasıqlı kişilərə üstünlük verirdi. Qadının digər şərti isə məsuqunun indiyədək hamiya məlum və ya qalmaqla yol açmış intim əlaqəsinin olmamasıydı, çünkü sevgi əyləncələri dillərdə gəzən kişilər, adətən, ciddiyyətdən məhrum olurlar.

Qarşındaki üçillik qarnizon xidməti ərzində öz növbəti məsuqunu seçəndən sonra bu xanımın həmin bəxtəvərə bir işarə eləməsi yetirdi.

Halbuki digər qadınlar belə məsələlərdə daim karıxb qalır, ən sıvanmış və sürtülmüş fəndlərə əl atmalı olurlar: əvvəlcə kişidən

hər cür diqqət umur, aralarındaki zəfər və dirəniş mərhələlərini birbəbir keçməyə onu məcbur edir, bu gün barmaqlarından, sabah biləyindən, o biri gün isə qalan yerlərindən öpməyə izin verirlər.

Bu qadının seçdiyi üsul isə çevik, təhlükəsiz və dəqiq idi: o, öz pərəstişkarları üçün bal təşkil edirdi.

Seçdiyi zabit, adət-ənənəyə görə, əvvəlcə bu xanımı rəqsə dəvət edirdi. Vals oynayarkən sürətli hərəkət anında və rəqsin təsiriylə məst olan qadın özünü tam təslim edirmiş kimi tərəf müqabilinin qollarına buraxır və bu ara onun ovcunu uzun və əsəbi bir şəkildə sıxırı.

Bunun mənasını anlamayan zabit o, küt sayır və öz tələblərinə cavab verənlərin siyahısındaki ikinci adama keçirdi.

Yox, əgər zabit jesti anlayırdısa, hər şey səssiz ötüşürdü, nə vaxtaşırı get-gəllərə ehtiyac qalırdı, nə də ki dedi-qoduya yol açan adaxlibazlıqlara.

Bundan daha sadə və praktik nə ola bilərdi ax? Əgər bütün qadınlar bizə, kişilərə, onların könlünə yatdığımızı bu üsulla sezdirsəyilər, nə yaxşı olardı! Onda bir gör nə qədər tərəddüd, çətinlik, söz, qayğı, həyəcan, anlaşılmazlıq kimi yersiz maneələr ortadan qalxardı. Qadınların dodaqları kiliqli, baxışları isə soyuq və anlaşılmazdırsa, onun iç dünyası əlçatmazdırsa, onun gizli fikirlərini, vücudundakı lal çağırışları, iradəsinin yol verdiyi güzəştəri anlaya bilmədiyimizdən biz, özümüz də fərqinə varmadan, gör neçə kərə səadətin böyründən sıvişib keçmişik?

Seçilmiş zabit hal əhli çıxanda bu xanımdan görüş rica edirdi. Amma xanım Amandon həmisişə aşıqlarını, adətən, bir ay, bəzən ay yarımlı intizarda saxlayırdı ki, ona bələd olsun, əgər həmin müddətə zabitin hər hansı təhlükəli nöqsanı ortaya çıxırdısa, onunla əlaqələrini üzürdü.

Həmin vaxt zavallı zabit bu xanımla hər hansı riskə getmədən harada görüşə bilecəyi barədə beynində ən müxtəlif, həm də bir-birindən qəлиз və təhlükəli kombinasiyalar qururdu.

Sonradan, hər hansı rəsmi bayramda qadın seçdiyi zabitin qulağına piçıldıyındı:

– Çəşənbə axşamı, axşam saat doqquzda Vuzyerə gedən yoluñ üstündə, istehkamların yanındakı «Qızıl at» mehmanxanasına gedib, madmazel Klarissanı soruşun. Sizi orada gözləyəcəyəm. Amma mütləq mülki paltarda olun.



Həqiqətən də, o, son səkkiz il ərzində çoxlarına bəlli olmayan yeməkxanadakı mebelli otağı illik ödəmə qarşılığında kırələyirdi. Bu fikir qadının ilk sevgilisinin ağlına gəlmişdi. Bunu ağlabatan hesab edən xanım Amandon həmin məşuqundan ayrılanдан sonra da bu eşq yuvasını əlində saxlamışdı.

Yuva son dərəcə şəraitsiz idi. Üzərində mavi çiçəklər olan bomboz kağızlarla üzlənmiş dörd divar, şam ağacından hazırlanan, baş tərəfi nazik və şəffaf parça ilə pərdələnmiş çarpayı, xanımın tələbi ilə buranın sahibinin əlüstü satın aldığı kreslo, iki stul, kiçik xalça və şəxsi gigiyena əşyaları vardı. Bəyəm bütün bunlar yetəri deyildimi?

Divarlardan üç ədəd iri şəkil asılmışdı. Bu adamlar onun məşuqlarının komandiri olan polkovniklərin at belində çəkilən şəkilləriydi! Soruşacaqsınız niyə? Oynaslarının öz fotosəkillərini buradan bir-başa xatirə kimi asma imkanı olmadığından, o, bəlkə də, onlarla bağlı xatirələrini belə, dolayı yolla canlı saxlamağa çalışırı.

Yəqin, maraqlanacaqsınız: bəyəm onu «Qızıl at» mehmanxanasına baş çəkdiyi bütün bu illər ərzində yəni heç kəs tanıtmamışdı?

Heç kim! Bir kərə də olsun.

Çünki onun düşənüb tapdığı fənd heyrətamız dərəcədə sadə idi, ilk imkan tapan kimi o, cürbəcür xeyriyyə cəmiyyətlərini və yiğincəqlərini təşkil edir, nəyin bahasına olursa olsun, onlara qatılırdı. Arvadının xeyriyyəcilik fəaliyyəti ilə bağlı xərclərini qarşılıyan əri heç nədən şübhələnmədiyi üçün rahat yaşayırı.

Görüş vaxtı dəqiqləşdiyi gün nahar süfrəsi arxasında ikən qadın öz qulluqçusunun da yanında ərinə eşitdirirdi:

– Bu axşam mən ahil iflic xəstələri üçün flanel pamperslər hazırlayan cəmiyyətdə olacağam.

Saat səkkizə doğru evdən çıxb, həmin cəmiyyətə baş çəkən qadın az sonra oranı tərk edər, bir neçə küçəni qaçaraq keçər, kimsəsiz bir dalanın fənərsiz, qaranlıq küncündə şlyapasını çıxarıb, qolsuz xalatının altında gizlətdiyi qaravaş ləçəyini başına taxar, özüylə gətirdiyi ağ önlüyü belinə bağlayar, şlyapasını və ciyinlərindən götürdüyü talmanı bir dəsmala bükər, növbəti buyruq dalınca yollanan yorğun bir qaravaş kimi yanbzlarını oynada-oynada xırda addımlarla yola düzəldərdi. Bəzən isə o, vacib bir işi varmış kimi, qaćmağa da ərinməzdı.

Nərmənəzək və yanlarını burcudan bu qaravaşın məhkəmə sədri Amandonun xanımı olduğunu, axta kim ağlına gətirə bilərdi, görən?

«Qızıl at»a yetişincə, o, otağına qalxıb, öz açarıyla qapını açardı. Girişdəki masanın arxasında oturan şışman mehmanxana sahibi bunu görüb donquldananardı:

– Budur, madmazel Klarissa yenə görüşə gəlib.

Heç şübhəsiz ki, şışman qoca nələr baş verdiyinin fərqindəydi, sadəcə, bu məsələni qurdalamağa çox da həvəs duymurdu. Elə buna görə də o, daimi müştərisi olan bu xanımın məhz xanım Amandon və ya Pertyü-le-Lonqda hamının «madam Marqerit» adlandırdığı qadın olduğundan xəbərsiz idi.

Bu dəhşətli sərrin üstü belə açılmışdı:

Heç vaxt, heç vədə madmazel Klarissa mehmanxanaya iki axşam ard-arda gəlməmişdi, çünkü son dərəcə ağıllı və ehtiyatlı tərpənirdi. Truvo əmi də bunu yaxşı bilirdi, son səkkiz il ərzində o, bu xanımın bir görüşün sabahısı günü təkrar burada göründüyüն heç şahid olmamışdı. Hətta müştəriləri çox olanda mehmanxana sahibi vaxtaşını, bir gecəliyə də olsa, xanımın otağını qonaqlarına kirayə verərdi.

Ötən yay məhkəmə sədri cənab Amandon bir həftəlik səfərə gedəsi oldu. İyul ayı idı. Xanım Amandonun ehtirası isə kəlləçarxa vurmuşdu. Hər hansı yaxalanma təhlükəsi duymadığı üçün o, çərşənbə axşamı öz yaraşıqlı məşuqu, mayor Varanjellə görüş sonrası ayrılanla sabahısı gün təkrar görüşüb-görüşməmək istəyini ondan xəbər aldı. Mayor düşünmədən: – «Əlbəttə ki!» – dedi.

Beləcə, şərtləşdilər ki, çərşənbə günü həmisişəki saatda bir araya gəlsinlər. Qadın məhrəm piçiltıyla:

– Əzizim, əgər önce gəlsən, yatağa gir və məni gözlə, – dedi və qucaqlaşaraq ayrıldılar.

Sabahısı gün səhər saat on radələrində Truvo əmi respublikanın yerli mətbü orqanı olan «Pertyü xəbərləri» qəzetini oxuyurdu. Qəflətən masanın arxasından sıçrayaraq, həyətdə toyuq yolan arvadını hayladı:

– Bizim əyalətdə vəba yayılıb! Dünən Vovinyidə birisi canını tapşırıb!

Az sonra o, bu olayı unutdu, çünkü mehmanxanası müştəriylə dolu olduğundan işləri çağbacağ gedirdi. Günortaya doğru daha bir səyahətçi, həm də piyada (deyəsən, turist idi) ona baş çəkdi, iki



qədəh absent gillədən bu adam ləzzətli bir qəlyanaltı sifariş elədi. Hava hədsiz bürkülü olduğundan o, bunun ardınca daha bir şüşə şərabın və ən azı, iki litr suyun dalından dəydi!

Sonra o, qəhvə ilə iki, daha doğrusu, üç qədəh likör içdi. Bədənində halsızlıq duyan müştəri bir-iki saat gözünün acısını almaq üçün ona bir otaq ayrılmamasını rica elədi. Amma boş otaq qalmamışdı. Arvadıyla məsləhətləşən mehmanxana sahibi müştəriyə madmazel Klarissanın otağını vermək qərarına gəldi.

Otağa daxil olan turist daş kimi yuxuya daldı. Saat beşə qalmış Truvo əmi onu oyatmaq qərarına gəldi.

Əsl həngamə də onda qopdu! Turist keçinmişdi!

Aşağıya, arvadının yanına enən Truvo əmi dedi:

– Bilirsən, bu on birinci otağı alan müştərimiz, deyəsən axı, keçinib.

Qadın əllərini yana açdı:

– Ola bilməz! İlahi pərvərdigara! Bəlkə, vəbadan ölüb?

Truvo əmi başını yırğaladı:

– Məncə, ölüm səbəbi – beyin mərəzidir, çünkü rəhmətlik şərab çöküntüsü kimi qaralıbdır.

Arvadı çəşqin halda elə hey təkrarlayırdı:

– Bunu heç kimə açıb söyləmə, heç kəsə sırr vermə, yoxsa elə bilərlər ki, müştəri vəbadan ölüb. Gedib polisə xəbər ver, amma artıq-əskik çərənləmə. Qoy onu elə gecəylə buradan aparsınlar ki, bir kimsə görməsin. Görən-eşidən olmasa, dedi-qodu da ayaq alıb yeriməz.

Kişi dilləndi:

– Madmazel Klarissa dünən buraya baş çəkib, deməli, bu axşam otaq boş olacaq.

Sonra o, həkim dalınca getdi və məlum oldu ki, ağız dadiyla yediyi qəlyanaltı sonrası mərhumun beyninə qan sızıb. Daha sonra meyiti gecəyarı buradan aparmaq barədə polis komissarı ilə razılıq əldə olundu və mehmanxana müştərilərinin duyuq düşməsinin qarşısı alındı.

Saat doqquz tamam olan kimi xanım Amandon səssiz addımlarla «Qızıl at»ın pilləkənlərini qalxdı və onun bu sefərki gelişini kimsə sezmədi. Öz otağına çatıb, qapını açdı və içəri keçdi. Buxarının üstündəki şamı yandırdı. Xanım Amandon dönüb çarpayıya baxdı.

Artıq yataqda olan mayor çarpayının baş ucundaki pərdəni də çəkmişdi.

Qadın dedi:

– Əzizim, bircə dəqiqə döz, indicə gəlirəm.

Bunu deyib, o, çılgın bir ehtirasla soyunmağa başladı, çək-məsini döşəməyə, korsetini isə kreslonun üstünə tolazladı. Aşağı düşən qara paltarı və ətəyi ayaqlarının həndəvərində halqa kimi duranda, o, əynindəki al-qırmızı, ipək köynəkdə yenicə açılmış gül qönçəsini xatırlatdı.

Mayordan heç bir səs-səmir çıxmayıncı qadın soruşdu:

– Hey, tombul, yuxulamışan yoxsa?

Kişi yenə susduqda, qadın gülümsünərək donquldandı:

– İşə bir bax ha! Yatıb. Əcəb işdir!

Qara rəngli və naxışlı ipək corablarını soyunmadan önce xanım Amandon yatağa san gedib, yorğanın altına girdi, məsuqunu yuxudan oyatmaq niyyətiylə səyahətçinin artıq soyulan cəsədinin boynuna sarıldı, onu qızgın öpüşlərə qərq elədi.

Bir anlığa qorxuya qapılan qadın hərəkətsiz qaldı. Nələr baş verdiyini anlayana qədər bu buzlanmış və cansız bədənin ona aşılalığı sonsuz dəhşət hissi bütün varlığını lərzəyə gətirdi.

Bir göz qırpmında yataqdan sıçradı, vücudu tir-tir əsirdi, buxarıya tərəf gedib, təkrar şam yandırdı, geri dönüb, yatağa baxdı! Nəzərləri qarşısındaki naməlum adamın qaralıb şışmış, qorxunc sir-sifətinə sataşdı. Gözləri qapanan bu şəxsin çənəsi eybəcər bir tərzdə gərilmişdi.

Adətən, qorxudan ağılini itirən qadınların qopartdığı ətürpərdici və aramsız bir çıqırkı qopdu ondan. Şamdanı yerə salaraq, o, qapını laybalay açdı və yarıçılpaq halda koridorla qaçaraq dəhşətli çıçırtışına davam elədi.

Dördüncü otaqdan özünü corablı halda dışarı atan bir tacir onu öz qolları arasına aldı və karıxmış halda soruşdu:

– Mənim gözəlim, nə olub sənə?

Qadın tutula-tutula dedi:

– Orada... orada... orada... bir kişini öldürübllər... mənim... mənim otağında...

Digər müstərilər də səsə çıxdılar. Mehmanxana sahibi də özü-nü ora yetirdi.



Qəflətən koridorun o biri başında bazburudlu mayor peyda oldu.
Onu görən qadın çığıraraq, bunları dedi:
– Xilas edin məni, xilas edin, Qontran... Bizim otağımızda biri-sini qətlə yetiriblər.

Bu olayı çözmək çətin məsələ idi. Amma Truvo əmi bütün həqiqəti danışmaqla, rica elədi ki, özü zamin durmaq şərtiyələ, madmazel Klarissanı təcili qaydada sərbəst buraxsınlar. Amma corabla dəhlizə çıxan tacir meyitə nəzər salıb bildirdi ki, bu işdən cinayət qoxusu gəlir, üstəlik, digər mehmanxana sakınlarını də madmazel Klarissanın və onun məşuqunun sərbəst buraxılması fikrindən daşındırdı.

Odur ki aşıqlə məşuqə polis komissarı gələnə qədər orada saxlandılar. Onları sərbəst buraxan komissar bu yasaq eşq sırrını bütün şəhər camaatına açdı.

Sonrakı ay məhkəmə sədri cənab Amandon bir başqa şəhərdə daha yüksək vəzifəyə təyin olundu.

«*Jil Blas*»ın 09.12.1884-cü il sayında çap olunub.

ƏXLAQSIZ QADININ HEKAYƏTİ

Həmin axşamla bağlı xatirələr heç vaxt yaddaşimdən silinən deyil. Yarım saat ərzində taleyin qaçılmazlığının dəhşətini tam aşkarlığıyla yaşamamdan canıma necə vicvicə düşdüsə, bunu ilk dəfə dərin kömür şaxtasına enən birisinin hissələrinə bənzətdim.

Gecəyəri idi. Vodevil teatrından çıxıb, tələsik bulvardan keçməklə mən çətirli insanlar qaynaşan Druo küçəsinə üz tutdım.

Narın yağış damlları, sanki, yerə çatdırıvə havada asılı qalırdı. Qaz lampalarının işığında bu küçənin görünüşü son dərəcə cansızıcı gəldirdi adama. İslaq səkilər işıldayırlar, hətta adama şirəli təsiri bağışlayırırdı. Küçədəkilər yan-yörələrinə baxmadan addımlarını yeyinlədirdilər.

Binaların girişində dayanan və paltarlarının ətəyini alaqqaranlıqda bəyaz ləkə kimi görünəcək şəkildə qaldıran əxlaqsız qadınlar kişilərə «gəl-gəl» deyir, ya da anlaşılmaz və ikibaşlı sözlər piçıldayırlar, səkilərdə meydan sulayırmış kimi var-gəl edirdilər.

Yanaşdıqları gah o, gah bu kişinin böyrü ilə bir-iki dəqiqə yeri yən bu qadınlar onlara sığınmağa cəhd edir, qoxuyan nəfəslərini onların üzünə püskürdürlər. Az sonra bu cəhdlerinin mənasızlığını anlayıb, çevik şəkildə və yerindəcə geri dönür, yanbızlarını oynatmaqla təkrar sərbəst yerisə keçirdilər.

Qəflətən qoluma girən bir əlin sahibi təngnəfəs bir səslə mənə bunları piçıldıdı:

— Dadıma yetişin, cənab, yardımınızı əsirgəməyin!

Bunları deyənə nəzər saldım. Üzağı iyirmi yaşı olsa da, bu qadın xeyli soluxmuşdu. Ona:

— Yaxşı, mənimlə gəlin! — dedim.

O razılıq elədi:

— Sağ olun, sağ olun!



Biz polis sırasına yaxınlaşanda onlar mənə yol verdilər. Sonra biz Druo küçəsinə burulduq.

Yol yoldaşım soruşdu:

– Mənimlə gedərsən?

– Yox.

– Nə üçün? Heç bilməzsən ki, indicə mənə necə yardımçı oldun. Bunu ömrüm boyu unutmaram.

Onu birtəhər başımdan etmək üçün dedim:

– Əl çək: mən evliyəm!

– Hə, nə olsun axı?

– Bəsdir də, qadası... Mən sənə yardım elədim. Barı indi açıl başımdan.

Küçə qaranlıq, kimsəsiz, hətta deyərdim ki, mənhus idı. Əlimi buraxmayan bu qadının yanında içimi büryən qüssə bir az da artdı. Qadın məni öpməyə cəhd göstərirdi. Mən çıyrənərək ondan qurtulmağa çalışdım və sərt tərzdə:

– Rədd ol... Anladın? – deyə çıxmıldım.

Çılğın şəkildə bir kənara sıçrayan qadın heç gözlənilmədən hönkürdü. Ona yazığım gəldiyi üçün çəşqin və çarəsiz bir duruma düşdüm.

– Nə olub sənə?

O, göz yaşları içinde dilləndi:

– Yoxsa başa düşmürsən heç?.. Deyəcək söz tapmırıam!.. Bərbaddır da.

– Nə bərbaddır elə?

– Budur, bu cür həyat.

– Bəs onda niyə bu cür yaşayırsan?

– Guya ki, bu, mənim günahımdır?

– Bəs kimin günahıdır?

– Mən bunu haradan bilim?

Bu yalqızlığa məhkum varlığı anlamaq, duymaq keçdi içimdən.

Dedim:

– Başına gələnləri mənə nağıl elə.

O da mənə bunları danışdı:

– On altı yaşım vardi. O vaxtlar İvetoda, toxum satan cənab Lerablin qulluqçusu idim. Ata-anam ölmüşdü. Bir kimim-kimsəm yox idi. Ağamın mənə bir az başqa cür baxdığı gözümüzdən yayılmırı

və o, əlinə girəvə düşən kimi yanağımı çımdıkləsə də, buna bir elə əhəmiyyət vermirdim. Onun könlündən keçəni, əlbəttə ki, oxuyurdum: biz kənd camaati, belə şeylərdə tükü tükdən seçirik. Amma bu cənab Lerabl dinli-imanlı bir qoca idi, hər bazar günü kilsəyə getdiyi üçün barəsində xoşagəlməz şeyləri heç ağlıma da gətirmirdim.

Bir kərə mətbəxdə o, üstümə şığışa da, mən əl vermədim, o da kor-peşman çıxıb getdi.

Cənab Dütanın üzbüüzdəki baqqal dükənində canlara dəyən bir eşikağası çalışırdı və mənim ona «yox» deməyə dilim dönmürdü. Hamının həyatında belə birisi olur da, deyilmə? Gecələr qapını cəftələmirdim və o, mənə baş çəkirdi.

Bir dəfə gecə cənab Lerabl səsə gələrək, mənim otağıma qalxdı. Yanımda görünçə Antuanı öldürmək istədi. Onlar əllərinə keçən hər şeyi, stulları, kuzələri bir-birinə atmağa başlayanda mən pal-paltarımı yığışdırıb, özümü küçəyə saldım. Beləcə, oranı tərk etdim.

İzlənen bir şikar kimi əl-ayağım əsirdi. Qonşu evin qapısı öünündə paltarlarımı geyindim. Sonra başım hara, ayağım ora deyib, yola düzəldim. Elə hey düşünürdüm ki, yəqin, o dalaşanlardan biri ölüb və jandarmalar məni axtarırlar. Gəlib Ruan yoluna çıxdım. Düşündüm ki, Ruanda gizlənmək daha uyğun olar. Gecənin zülməti çökmüşdür, fermalardan itlərin hürüşməsi eşidilirdi. Gecələr hər tərəfdən bir cür səs gəlir axı. Ya quş elə səs çıxarı ki, sanki, eti kəsilən adamdır, ya da bir ciyilti, bir fit səsi eşidirsən. Bunlardan tüklərim biz-biz oldu. Hər hənirtidə xaç vurmağa başladım. İlahi, necə də səksənirdim onda!.. Hava işıqlaşmağa başlayanda təkrar jandarmalar ağlıma gəldi və bir ara qaçmağa başladım. Sonra ürəyim yerinə gəldi.

Ağlım gedib-gəlsə də, acliq mənə güc gəlirdi. Amma nə pulum vardi, nə də yeyəcəyim. Hətta qaçarkən indiyədək topladığım bütün sərvətim olan on səkkiz frank da orada qalmışdı.

Beləcə, durmadan getdim, getdim, axırda acliq məni əldən saldı. Bürkü düşmüştü. Günəş hər yanı yaxırdı. Günorta yaxınlaşındı. Mən isə yolumdan qalmırdım.

Qəfildən arxamda at nallarının səsini duydum. Geri qanıldım. Jandarmalar id! Damarlarında qan dondu və az qaldım səndələyib yerə sərilim, özümə toxraqlıq verdim. Gəlib yanımda dayandılar, başdan-ayağa məni süzdülər. Rütbəcə böyük olan jandarm dedi:

– Gün aydın, mamzel!



- Gün aydın, cənab!
- Belə pay-piyada hara üz tutmusunuz?
- Ruana. Orada mənə bir iş vəd ediblər.
- Piyadasınız?
- Hə, piyadayam.

Ürəyim elə səksəkəli döyüñürdü ki, cənab, dilim güclə söz tuturdu. Öz-özümə dedim: «İndicə məni həbs edəcəklər». İstədim aradan çıxım. Amma belə olduqda, aydın məsələdir ki, məni o dəqiqə yaxalayardılar.

– Nə olar, deməli, yol yoldaşı olacağıq. Barantenə qədər, mamzel, yolumuz eynidir.

- Bundan çox şad oldum, cənab.

Söhbətləşdik. Şübhə doğurmayım deyə, onlarla xoş davranış mağası çalışdım. Elə ki meşəyə girdik, həmin adam dilləndi:

- Mamzel, bəlkə, bu çəmənlilikdə bir hovur dincimizi alaq?

Mən çox düşünmədən:

- Siz bilən məsləhətdir, cənab! – dedim.

O, atdan enəndə yüyəni digər jandarma verdi və biz talanın dərinliklərinə üz tutduq. Özümüz çox da naza qoymadırm. Siz mənim yerimdə olsaydınız, neylərdiniz ki? O, muradına çatandan sonra dilləndi:

- Yoldaşımın da könlünü al.

Atları saxlamaq üçün o, geri qayıdandan sonra ikinci jandarm mənə tərəf gəldi. Necə xəcalət çəkirdimsə, hönkürüb ağladım. Onlarla əlbəyaxa olmayıacaqdım ki?! Özünüz anlayırsınız da durumumu.

Yola davam elədik. Daha kəlmə kəsmirdik. Ürəyimdən, sanki, ağır bir daş asılmışdı. Ayaqlarım da artıq sözümə baxmırı, acliq mənə güc gəlirdi. Kəndə yetişəndə onlar məni şərabə qonaq elədilər və gözlərimə işiq gəldi. Sonra isə atlarını dördnala çapıb getdilər ki, Barantendə onları mənimlə birgə görən olmasın. Arxın kənarında oturub, zar-zar ağladım, ağladım...

Üç saat sonra Ruana çatdım. Axşam saat yeddi idi. Şəhərin işıqları elə sayışındı ki, az qala, gözlərim tutulacaqqdı. Sonra mən oturmaq üçün bir yer axtardım. Bəri kənddə yol kənarlarında arxlar var, çəmənlik var, orada uzanmaq, yatmaq olur. Şəhərdə isə bunların heç biri yoxdur.

Dizdən aşağı ayaqlarım sözümə baxmırıdı artıq, gözlərim tor görürdü, düşünürdüm ki, indicə yerə səriləcəyəm. Bu yandan da narın, amma sıx, eynilə bugünkü kimi, bir yağış çisələməyə başladı. İlklərimə qədər islatdı məni. Yağışlı günlər mənim ən uğursuz günlərimə çevrildi. Küçələrdə dolaşır, pəncərələrə, evlərə baxıb düşünürdüm: «Orada, içəridə hər şey – yataq da, bol çörək də var. Mənimsə arzum – samanlı döşək, bir də quru çörək parçasıdır».

Mən kişilərə girişən qadınların süləndiyi küçəyə gəlib çıxdım. Cənab, bəzən elə məqamlar olur ki, insanın seçim imkanı qalmır. Kişi ləri tovlamağa başlasam da, amma heç kəs mənə yaxın durmurdu. Kaş elə onda ölüb qurtulaydım. Gecə yarı oldu. Artıq ağlım heç nə kəsmirdi. Bir kişi yaxınlaşıb, məni sorğu-sual tutdu.

Soruşdu:

– Harada yaşayırsan?

Ehtiyac adama hər biciliyi öyrədirmiş. Dedim:

– Səni evimə apara bilmərəm, anamla yaşayıram. Gedə biləcəyimiz bir yer tanımırsan ki?

Ondan cavab gəldi:

– Elə isə, pulundan iyirmi su otaq pulu üçün kəsəcəyəm!

Bir az düşünəndən sonra dedi:

– Gedək. Bir xudmani yer bilirəm, orada bizə ilişməzlər.

Körpüdən keçib, şəhərdən kənara, çay sahilindəki çəmənliyə üz tutduq. Yol boyu ona güc-bəla yetişirdim.

Məni yanında oturdub söhbətə tutdu: buralara niyə gəldiyimi xəbər aldı. Söhbəti o qədər uzandı ki, yorğunluqdan yarımcان oldum və məni yuxu apardı.

Oyananda o, heç nə ödəmədən aradan çıxmışdı. Mən isə bundan duyuq düşməmişdim. Bayaq dediyim kimi, yağış çisələyirdi. Həmin vaxtdan vücudumda yaranan ağrılarından heç cür qurtula bilmirəm. Axi onda mən bütün gecəni nəmli torpaq üzərində yatmışdım.

Məni oyadan iki serjant əvvəlcə polis şöbəsinə, oradan isə türməyə apardı. Orada qaldığım həftə ərzində haradan və niyə gəldiyimi araşdırıldılar. Mən dəqiq heç nə demir, qorxurdum ki, birdən İvetoda nə isə olar.

Amma onlar hər şeyi yerli-yataqlı öyrəndilər və məhkəmədən sonra məni sərbəst buraxdılar.



Yenidən bir tikə çörəyin dərdinə düşdüm. Elə hey bir iş yeri axtarırdım, amma nə vaxtsa türmədə yatdığını üçün heç kim məni işə götürdü.

O ara məhkəmə əsnasında məni şəhvətlə, eynilə İvetodakı Lerabl əmi sayaq süzən qoca hakim gəldi ağlıma. Onun yanına getdim. Zərrəcə yanılmamışdım. Məni yola salanda ovcuma yüz su basaraq dedi:

– Həftədə iki dəfədən çox olmamaq şərtiyə yanımı gəlsən, hər səfər üçün sənə yüz su ödəyəcəyəm.

Bunun nədən qaynaqlandığını o dəqiqli sezdim – axı yaşı o yaşı deyildi artıq! Sonra mən bir şeyi özüm üçün kəşf elədim: cavanlarla kef eləmək, əlbəttə ki, daha xoşdur, əyləncəlidir, amma onlarda pul nə gəzir?! Qocaların durumu isə əksinədir. Bu əlmeymununa bənzəyən və saralmış simalı qocaların könlündən keçənləri oxumağa başladım.

Heç bilirsiniz necə maskalanırdım, cənab? Aşpaz qadın kimi geyinib, bazar yolu ilə gedərkən küçədə mənə baxıb sulanan qocala gözləyirdim. Artıq onlar mənim torumdan heç cür qurtula bilmirdilər. Bir baxmaqla anlayırdım ki, qoca mənim şikarımındır, ya yox.

Budur, mənə yaxınlaşış, söhbətə başlayır:

- Gün aydın, mamzel!
- Gün aydın, cənab!
- Hara belə gedirsiniz?
- Eva, ağamın evinə.
- Ağan buradan çoxmu uzaqda yaşayır?
- O baxır kimə uzaqdır, kimə yaxın.

Bundan sonra o, nə deyəcəyini bilmir. Mən də bilərəkdən ağır-ağır yeriyirəm ki, ona dərdini açmaq imkanı yaradıım.

Bu vaxt qoca qulağımı şirin təriflərlə doldurur və sonra təklif edir ki, ona mehman olum. Onu bir xeyli yalvarıb-yaxarmağa məcbur edəndən sonra, guya, birtəhər razılaşırıam. Hər sabah iki-üç belə qoca ovlayır, axşamlar isə sərbəst olurdum. Həmin saatlar məndən ötrü ən xoş saatlar idi, heç nəyi könlümə yük eləmirdim.

Amma neyləyəsən ki, rahat həyat çox da uzun sürmür. Yüksək cəmiyyətdən olan zəngin bir qocayla qurduğum tanışlıq hər şeyə son qoydu. Haranınsa sədriydi, yaşı da, ən azı, yetmiş beş olardı.

Bir dəfə o, məni şəhər kənarındaki bir restorana apardı. Mən də orada... o ki var əyləndim onunla! Desert yeyərkən qoca keçindi.

Qeydiyyata düşmədiyim üçün məni düz üç ay həbsdə saxladılar.

Elə ondan sonra Parisə köcdüm.

Burada isə cənab, həyat ağırdır. Hər gün yemək tapmaq mümkün olmur. Nə başınızı ağrıdım, hərənin öz dərdi başından aşır, deyilmi?

Qadın susdu. Onunla yanaşı addımladıqca ürəyim sıxlırdı. Bu ara o, təkrar mənə «sən» deyə müraciət elədi:

– Deməli, sən, canım-gözüm, mənimlə getməyəcəksən?

– Yox. Bayaq dedim axı.

– Elə isə xudahafiz! Hər şeyə görə sağ ol, məni çox da qınama.

Əbəs yerə imtina edirsən.

Bunun ardınca o, sıx çisələyən yağış tülünün arxasına keçdi. Qaz lampasının işığında onun silueti əvvəlcə uzaqlaşdı, sonra isə zülmətə qarışdı.

Zavallı!



TARLADA

Oktav Mirboya həsr olunur

Kurort şəhərciyi Obanın yaxınlığında alçaq dağın ətəyində yan-yana bir cüt həyat vardı. Bunların sahibləri olan iki kəndlinin hər biri dörd övlad atasıydı və onlar öz balalarını bir yana çıxartmaq və münbit torpaqlarını əkib-becərmək üçün can qoyurdular. Səhərdən axşama kimi hər iki həyətdə uşaqlar qaçışardı. Hər iki ailənin böyük övladları altı yaşında, sonbeşikləri isə bir yaşdan azca böyük idilər, yəni bu iki evin sahibləri eyni vaxtda evləndiklərindən uşaqları da eyni vaxtda dünyaya gəlmişdilər.

Bu bir çətən uşaq arasında analar öz balalarını güclə ayırdılar, atalar isə taydəyişik salardılar. Bir uşağı səsləmək istəyəndə onların yaddaşında səkkiz ad dolaşardı və üç adı sadalayan atalar dördüncü cəhddə lazım olan uşağın adını xatırlayardılar.

Rolpor kurortu tərəfdən gələndə qarşıya çıxan ilk daxmada yaşayan Tüvaş ailəsinin üç qızı, bir oğlu vardı. İkinci daxmada məskunlaşan ailə bir qız, üç oğlan sahibi idi. Ailələr mədələrini yarıyanan şorba və kartofla, yarıyanan isə təmiz hava ilə doyurardılar. Səhər saat yeddidə, günorta və axşam saat yeddidə analar, eynilə qaz yemləyən quşçular kimi, balalarını səsləyər, onların qarınlarını doyurardılar. Uşaqlar yaş sıralarına görə əlli ildən bəri işləndiyi üçün cilalanmış taxta masanın arxasına keçərdilər. Ən balacanın ağızı güclə masaya çatırdı. Önlərinə düzülən metal qablardakı kartofdan bişirilmiş və içiñə çörək, soğan, kələm doğranmış şorba ilə uşaqlar qarınlarını doyurardılar. Ən balacanı anası yedirərdi. Bazar günləri qazanda bircə tikə ətin peydə olması hamidan ötrü əsl bayrama dönərdi. Həmin günlər ailə başçısı süfrə arxasında həmişə-kindən çox oturar, elə hey təkrarlayardı:

– Kaş həmişə süfrəmiz belə olaydı!

Bir avqust günü bir fayton bu daxmaların yanında dayandı. Yüyəni əlində tutan qadın yanında əyləşən cənaba:

– Ah, Anri, sən bir bu uşaqlara bax! Bu toz-torpağın içində gör necə böyük həzzlə oynayırlar!

Kişi susurdu: arvadının ona mənəvi işgəncə bəxş edən və bir az da tənə təsiri bağışlayan bu cür heyran hərəkətlərinə çoxdan alışmışdı o.

Amma xanımı əldən-ayaqdan gedirdi:

– Yox, onları tutub öpməliyəm! Ah, onlardan birini, bax bunu, bu lap balacanı necə də götürüb saxlayardım!

Ekipajdan yerə sıçrayan qadın Tüvaş ailəsindən olan uşaqlara sarı qaçıb, onların birini qucağına aldı, körpənin toz-torpağa bulaşan yanaqlarını, torpağa bulaşlığı üçün bir-birinə yapışan, ağımtılışarı, buruq saçlarını, bu gözlənilməz nəvazişləri rədd edən xırda əllərini acıgözlükə öpməyə başladı.

Sonra faytona oturan qadın atları dördnala çapmağa məcbur elədi. Aradan bir həftə ötünçə o, yenidən peyda oldu, uşaqların yanında yerə oturdu, balaca oğlanı yanına çəkib, pirojnaya, bacılarını isə konfetə qonaq elədi. Əri onun yolunu səbirlə, zərif ekipajda gözlədiyi müddətdə qadın bir qız uşağı kimi qızlarla oynadı.

Növbəti səfərində qadın ata-ana ilə tanış oldu və o vaxtdan bəri bu ailəyə hər gün baş çəkən kübar xanım buraya ciblərini noğullarla və xırda pullarla dolduraraq gəlməyə başladı. Bu, cənab Anri d'Yubyerin xanımı idi.

Bir sabah faytondan əriyle birlikdə düşən bu xanım, həyətdə oynayan və onların gəl-gedinə alışan uşaqlarla vaxt itirmədən birbaşa evə üz tutdu.

Yemək bisirmək üçün odun tədarükü görən ev sahibləri bunu görüb heyrətlə qamətlərini dikəldilər, qonaqlara stul gətirdilər, özləri də oturandan sonra baxışlarını gələnlərin üzünə dikdilər. Gənc xanım bir qədər tutulsa da, titrək səslə mətləbi açdı:

– Xeyirxah insanlar! Mən gəlmişəm ki... gəlmişəm ki... Əlqərez, mən sizin körpə övladınızı götürüb saxlamağı hədsiz dərəcədə arzulayıram.

Çaşqınlıq keçirən kəndlilər buna cavab olaraq nə deyəcəklərini bilmirdilər. Köksünü ötürən qadın sözünün ardını gətirdi:

– Ərimdən övladım olmur. Yalnız... Sizin oğlunuzu götürüb tərbiyə edərdik biz. Buna razı olarsınız?

Uşaqın anası söhbətin məğzini o dəqiqli anladı:

– Siz bizim Şarlonu övladlığa götürmək istəyirsiniz? Yox, olmaz! Dünyasında razı olmaram!



Cənab d'Yubyer də söhbətə qarışdı:

– Xanımım fikrini tam açıqlamadı. Övladlığa götürsək də, o, vaxtaşırı sizi ziyarət edəcək. O, diribaş uşaq olduğu üçün biz bunu arzu edirik. Həm də ki, ona mirasımızı – özəl mirasımızı bağışla-maği düşünürük. Əgər sonradan öz övladlarımız doğularsa, o da mirasdan onlarla bərabər pay alacaq. Əgər o, bizim ümidi-lərimizi doğrultmazsa, həddi-bülüğə dolduğu gün biz notariusun iştirakıyla onun hesabına iyirmi min frank pul yatıracaqıq. Sizin barənizdə də düşünmüşük: sizə ayda yüz frank olmaqla ömürlük renta təyin olunacaqdır. Dediklərimizi anladınızmı?

Kəndlı qadın çılgıncasına yerindən dik atıldı:

– Yoxsa siz istəyirsiniz ki, Şarlomu sizə satım? Heç vaxt! Anaya da belə şey təklif edərlər? Yox, yox! Belə rəzalet olmaz!

Bu ara uşağın atası isə təmkinini qoruyur, fikrili halda susurdu-sa da, arvadıyla həmrəyliyini başını terpətməklə bürüzə verirdi.

Xanım d'Yubyer nə edəcəyini bilməyib ağladı, ərinə sarı döndü və arzuları heç vaxt gözündə qalmayan ərköyün bir uşaq kimi göz yaşları axıdaraq dedi:

– Onlar razı olmurlar, Anri, razılıq vermirler!

Qonaqlar sonuncu cəhdlərini etdi-lər:

– Əziz dostlar! Gəlin, siz oğlunuzun gələcəyi, xoşbəxtliyi barədə düşünün, axı o...

Hali özündə olmayan ana onun sözünü kəsdi:

– Biz hər şeyi düşünmüşük, hər şeyi yaxşı anlayırıq və qərarımız da qətidir! Durub rədd olun buradan və bir də görümüzə görünmə-yin! Uşağı doğma ata-anasından ayırməq harada görünüb, görəsən?!

Kandarda xanım d'Yubyerin yadına düşdü ki, həyətdə iki körpə vardi. Yenə də ərköyün, şiltaq və səbirsiz bir qadın kimi göz yaşları içində israr elədi:

– Amma deyəsən, o biri oğlan uşağı sizin deyil?

Tüvaş cavab verdi:

– Yox, o, qonşunun oğludur. İstəyirsinzsə, onlara da təklif edin.

Bunu deyib o, evinə döndü: arvadının donqultusu daxmani baş-na götürdüştü.

Bu vaxt Vallen ailəsi süfrə arkasında oturub, çörək gəvələməklə məşğul idi. Ərlə arvad qarşılardakı qabdan simiciklə, yəni bıçağın ucuya götürdükləri yağı çörəyə yaxıb yeyirdi.

Cənab d'Yubyer eyni təklifi bunlara da elədi, amma bu səfərki müraciətini o, daha üstüortülü və bəlağətli təqdim etdi, bütün natiqlik bacarığını işə saldı.

Əvvəlcə bu ata-ana da inkar mənasında başını yellədi. Amma elə ki ayda yüz frank gəlir barədə eşitdilər, bunu səssiz götür-qoy edirmiş kimi baxışdır və tərəddüdə qapıldılar.

Tərəddüdülü fikirlərin çəngində çapalayan ər-arvad bir müddət qərarsız halda susdu.

Sonra arvadı soruşdu:

– Hə, atası, nə deyirsən?

Gözü yol çəkən kişi dedi:

– Bu təklif barədə düşünməyinə dəyər.

Bundan ürəklənən xanım d'Yubyer oğlanı gözləyən parlaq gələcəkdən, xoşbəxt taledən danışdı, sahib olacağı pullar sayəsində onun doğma valideynlərinə də arxa-həyan çıxı biləcəyindən söz saldı.

Oğul atası soruşdu:

– Bəs o min iki yüz franklıq rentanı necə, notarius vasitəsiyle təyin edəcəksiniz?

Cənab d'Yubyer bunu təsdiqlədi:

– Əlbəttə ki. Həm də günü sabah.

Kəndli qadın bir az düşünüb əlavə elədi:

– Ayda yüz frank az olacaq. Siz balamızı əlimizdən alırsınız, bizimlə qalsa, o, bir neçə ildən sonra işçi qüvvəsi olacaq. Əgər məbləğ yüz iyirmi olsaydı...

Səbirsizlikdən ayağıyla yeri döyəcleyən xanım d'Yubyer həmin dəqiqə bununla razılaşdı. Üşağı elə indicə özüylə aparmaq niyyətində olduğundan onun valideynlərinə əlavə yüz frank da bəxşış verdi. Bu vaxt onun əri yazılı öhdəlik sənədini tərtib etməkdəydi. Ləngimədən meri və qonşulardan birisini dəvət elədilər və hər iki şəxs şahidliyə həvəslə razılaşdı.

Üzü sevincdən işıqlanan gənc xanım acı-acı ağlayan uşağı dükəndən alınan vecsiz bir şey kimi özüylə alıb apardı.

Kandarda dayanan qonşu ər-arvad Tüvaşlar isə susqun və sərt tərzdə gedənlərin arxasında baxır, bəlkə də, təklifə razı olmadıqları üçün özlərini qınayırdılar.



Balaca Jak Vallendən sonradan heç bir soraq çıxmadı. Onun valideynləri hər ay notariusdan yüz iyirmi franklarını alırlılar. Tüvaşın arvadı hər qarşısına çıxana bu doğma övladını paraya-pula satan iyrənc, alçaq və pozğun ata-ana, bu iblislər barədə söz etdiyindən qonşuların arası dəymışdı.

Hətta onda yeni bir xasiyyət yaranmışdı: oğlu Şarlonu qucağına alıb, əl boyda uşaq onun nə dediyini anlayırmış kimi, qürrəylə bu sözləri diliñə gətirirdi:

– Mənim balam, mən isə səni satmadım, yox, satmadım! Çünkü mən övlad dəlləli deyiləm. Düzzür, zəngin deyiləm, amma balalarımı da hərraca çıxartmırıam.

Bu söz-söhbət gündən-günə, ildən-ilə adladı, Allahın ver günü kandarda istehza dolu və qonşu evdekiler eşitsin deyə ucadan söylənən tənənlər baş alıb getdi. Ən sonda Tüvaşın xanımı özünü inandırdı ki, o, bu əyalətdə ən ləyaqətli adamdır, çünkü öz Şarlosunu yadlara satmağa qiymayıb. Bu mövzuda söhbət düşəndə hər kəs bunu təsdiqləyirdi:

– Çox yağlı təklif imiş, vallah, amma qadın əsl ana kimi davranıb.

Qadını hamiya örnək göstərirdilər. On səkkiz yaşına dolan Şarolda durmadan yanında səslənən bu fikir sayəsində özünə yaşıdlarından üstün olduğu fikrini aşılımışdı: axı onu satmağa qiymaşdılar!

Vallenlər isə vaxtaşırı rentalarını aldıqları üçün kefikök-damağıçıq ölüm sürürdülər. Büyük oğulları hərbi xidmətdə idи, ondan kiçiyi isə vəfat eləmişdi.

Tüvaş ailəsi hələ də yoxsul olduğundan onlara baxıb cırnayırdı. Ailənin yeganə çörək qazanani yaşı atanı nəzərə almasaq, Şarol idi. O, anasını və iki kiçik bacısını saxlamaq üçün dəridən-qabıqdan çıxırdı.

İyirmi bir yaşın içindəydi artıq. Bir səhər onların yoxsul daxmalarına dəbdəbəli bir at-araba yan aldı. Arabadan enən və döş cibindən qızıl zəncir sallanan cavan zadəgan saçları bəyazlaşmış bir xanıma yerə enməkdə yardım göstərdi.

Xanım dedi:

– Buradır, mənim balam. O ikinci evdir.

Cavan oğlan öz evinə girirmiş kimi özünü Vallenlərin daxması-na dürtdü.

Yaşlı qadın önlüğünü suya çəkirdi, əldən düşmüş ata isə ocaq başında mürgü döyürdü. Onlar səsə başlarını qaldırınca, oğlan onlarla salamlaşdı:

— Günaydın, ata! Gün aydın, ana!

Duruxan qocaların qamətləri dikəldi. Təlaşa qapılan ananın əlin-dəki sabun ovcundan sürüşüb suya düşdü. Qarı zorla bu sözləri dilinə gətirdi:

— Bu sənsən, oğul? Sənmisən?

Cavan oğlan onu qucaqlayıb öpərək təkrarladı:

— Salam, ana, salam!

Hər zamanki kimi təmkinini qorusa da, qocanın səsində titrəmə duyuldu və o, oğlundan, sanki, bir ay önce ayrılmış kimi xəbər aldı:

— Deməli, qayıtmışan, Jan?

Bir az isnişəndən sonra ata-anası oğullarını kəndi gəzməyə çıxardılar: axı onu hamiya göstərib öyünməliyidilər. Yol boyu merə, merin yardımçısına, keşiş və müəllimə baş çəkdilər.

Şarlo isə daxmasının kandarında durub, onların ardınca baxa-baxa qalmışdı.

Axşam yeməyi əsnasında o, atasına dedi:

— Mən qala-qala Vallenin oğlunun övladlığı götürülməsinə razılışanda əcəb axmaqlıq edibmişsiniz!

Anası tez buna etiraz elədi:

— Mən balamı satmağa razi ola bilməzdim.

Ata isə susurdu. Oğul sözünə davam elədi:

— Bəxtinin bağlılığını bilmək necə də ağır dərd imiş!

Ağsaqqal Tüvaş əsəbi halda donquldandı:

— Yoxsa səni niyə onlara satmamışq deyə, bizi suçlamaq niy-yətindəsən?

Oğlu lap qabalaşdı:

— Hə, buna niyyətliyəm, çünkü siz yelbeyinsiniz. Sizin kimi atana ilə nəyə nail olacağam ki?! Mən də sizi atıb gedəcəyəm. Size elə belə də lazımdır.

Burnunu nimçəsinə sallayan qarı hönkürdü. Qaşıqla aldığı şorbanı təkrar qabına tökür və durmadan deyinirdi:

— Hə də, canına zillət edib uşaq böyüt, bu da əvəzi!



Oğlan isə amansızlıqla dediyində dururdu:

– Mənim kimi boy-a-başa çatmaqdansa, bu dünyaya gəlməmək daha məsləhətdir! Bu gün o hərifi süzdüm və qan beynimə vurdu, çünkü mən də eyni imkanlara malik ola bilərdim.

Oğlan ayağa qalxdı.

– Bilirsiniz nə var, sabahdan axşamacan deyinib, sizin günüüzü qara etməkdənsə, buradan çıxıb getməm daha yaxşıdır. Bir şeyi unutmayın: bunu sizə heç vaxt bağışlamayacağam.

Ağlamaqdan və peşmanlıqdan sarsılan qocalar sükuta dalmış-dilar.

– Bu barədə düşününcə dünya-aləm başıma dolanır. Gedim, başqa bir yerdə özümə gün ağlayım, barı.

Oğlan qapını açduğunda Vallen ailəsinin oğlanlarının gəlişi ilə bağlı şadýanalıqlarının səsi doldu daxmaya.

Ayağını yerə vuran Şarlo dönüb, valideynlərini süzərək uca səslə:

– Eh sizi, kəndçilər! – dedi və zülmətə qarışdı.

MADMAZEL PERL

1

Madmazel Perli özümə kraliça seçmək kimi qəribə bir fikir, nədənsə, həmin axşam ağlıma batmışdı!

Xaçın mübarək suya salındığı axşamı hər il köhnə dostum Şantalıgildə keçirirdim. Vaxtilə o, atamlı dost olub və uşaq yaşlarımda Şantalıgilə onunla getmişəm. Mən də yaşıdığım müddətdə və dün-yada Şantal ailəsindən bircəciyi var olana qədər bizim bu ənənəyə sadıq qalacağam.

Onu da qeyd etməliyəm ki, bu Şantalların Parisdə sürdükləri yaşam tərzi Qrass, İveto və ya Pont-a-Musson sakinlərinin həyatından bir elə fərqlənmir.

Rəsədxana yaxınlığındakı özəl evlərinin kiçik bir həyəti var. Həmin evdə onlar özlərini eynilə əyalətdəki kimi hiss eləyirlər. Parisdən, gerçək Parisdən isə hədsiz, həm də son dərəcə uzaq olduqları üçün onun barəsində heç nə, hətta heç nə bilmirlər! Amma hərdənbir Paris küçələrinə çıxırlar, həm də bu gəzintiləri xeyli sürür. Xanım Şantal, ailələrində deyildiyi kimi, «yemək-içmək tədarükü» görür. Bu tədarük isə aşağıdakı işlərlə bağlıdır. Mətbəxdəki dolabların açarları madmazel Perlə, yataq əşyaları saxlanan şkafların açarları isə ev sahibəsində olur. Xanım Perl şəkər, qəhvə və konserv ehtiyatlarının tükəndiyini görüb, bunu vaxtaşını xanım Şantala xəbər verir. Aclıq təhlükəsini dəf etmək üçün o, qalan ərzağın miqdarını təyin etməklə, dəftərində bu barədə qeydlər aparır. Dəftərdəki rəqəmlər artdıqca, o, əvvəlcə uzun-uzadı hesablamlara, sonra isə madmazel Perl ilə bitməz-tükənməz məsləhətləşmələrə girişir. Ən nəhayət, müəyyən razılığa gələn bu qadınlar qarşısındaki üç ay üçün ehtiyac duyulan ərzaq tələbatını dəqiqləşdirirlər, yəni nə qədər şəkər, düyü, albuxara, qəhvə, mürəbbə, yaşıl noxud konservi, lobya, omar¹, duzlu və ya hisə verilmiş balıq və sair və ilaxır.

¹ *Omar* – onayaqlı, iri dəniz xərçəngi



Sonra alış-verişə çıxacaqları gün təyin olunur. Üst tərəfində yük və çantalar üçün baqaj yeri olan bir fiakr¹ kirələyən bu xanımlar adətləri üzrə körpüylə qarşı sahilə keçir, oradakı yeni məhəllələrin tanınmış baqqal dükanlarından birisinə üz tuturlar.

Bu sırlı səyahətlərini xanım Şantal və madmazel Perl gündüz yeməyinə qədər başa vururlar. Sonra üst baqaji kisələr və bağlama-lar ilə dolub-daşan, yolboyu alış-veriş həyəcanından və yaşıdları rahatsızlıqlardan əldən düşmüş halda geri dönlürler.

Senanın o biri sahilindəki bütün Paris məhəllələrini Şantal ailəsində «yeni məhəllə» adlandırır, orada yaşayanları qəribə, haykuyçu və avaragor adamlar sayırlar, çünkü oraların sakinləri gündüz-ləri əyləncələrlə, gecələri isə əyyaşlıqla keçirməklə, pullarını haram işlərə sərf edirlər. Hər şeyə rəğmən, ara-sıra qızlarını «Komik opera»nın və ya fransız teatrının tamaşalarına, əsasən də cənab Şantalın oxuduğu qəzetlərdə təriflənən tamaşalara aparırlar.

Şantalların qızları hələlik çox gəncidlər: birinin on doqquz, digərinin on yeddi yaşı var. Yaxşı tərbiyə görmüş, ucaboylu, yarı-yaraşıqlı, təravət saçan bu qızlar o dərəcədə ədəblidirlər ki, dinib-danişmasalar, onları əsl kukla sayarsan. Elə buna görə də bu qızlara canlı varlıq kimi yanaşmaq, onlara bir kişi diqqəti göstərmək indiyəcən heç ağlımin ucundan da keçməyib. Hədsiz məsumluqları üzündən adam onlarla kəlmə kəsməyə də qıymır, hətta salamlaşanda da artıq-əskik hərəkət etməkdən çəkinir.

Ataları son dərəcə səmimi, genişqəlbli, çox savadlı və mehriban bir adamdır. Rahatlığa və istirahətə hədsiz düşkün olduğu üçün o, ailəsinin üzvlərini canlı manekenlərə çevirmək üçün əlindən gələni əsirgəməyib və bu sayədə öz zövqünə uyğun biçimdə, səs-sizliyin aşığında ömür sürür. İnsanlarla ehtiyatlı davranışları nəticəsində o, yaxın münasibətləri, yersiz qarşidurmaları sıfır endirib, odur ki qəlbinin, ruhunun sıpəri son dərəcə həssaslaşışır: ən mənasız bir şey də onu təlaşlandırmağa, qəlbini ağıritmağa qadirdir.

Amma hər necə olsa da, Şantalların çox az sayıda dost-tanışları var və bu ailə onları yaxın qonşular arasından, həm də ciddi sınaqlardan sonra seçib. Bundan əlavə, ildə üç kərə Şantal ailəsi onlardan xeyli uzaqda yaşayan qohumlarına qarşılıqlı şəkildə baş çəkməyi də özünə rəva görür.

¹ *Fiakr* – fayton

Mən onlara, adətən, avqustun on beşində və Xaçı suyasalma günü baş çəkirəm. Katoliklər Pasxa bayramında dua etdikləri kimi, məndən ötrü də onlarla baş-başa yediyim bu axşam yeməyi bir o qədər vazkeçilməz olub.

Avqustun on beşində¹ evlərində bəzi dostları olur, Xaçı suyasalma günü isə mən onların yeganə qonağı olmaq şərəfini yaşayıram.

2

Deməli, belə: hər dəfə olduğu kimi, bu il də mən Tanrıının zühuru ərefəsində Şantallar ailəsində şam yeməyində idim.

Adətim üzrə, cənab Şantalla, xanım Şantalla və madmazel Perllə görüşüb-öpüşdüm, madmazel Luizaya və madmazel Polinaya isə dərin təzim etdim. Ailə üzvləri dünyada olub-bitən hər şey barədə məni sorğu-sual çəkdilər: qalmaqallı olaylar, siyasi durum, bizim diplomatlar, Tonkindəki vəziyyətə bizimkilərin münasibəti və sair. Vücudu şışman, yuvarlaq olsa da, xanım Şantalın bütün fikir və qənaətləri nədənsə mənə kvadratşəkilli daşlar kimi ətalətli göründü. Məsələn, siyasetlə bağlı istənilən mübahisəyə o, özünün bir kərə gəldiyi qəti qənaətlə nöqtə qoyurdu: «Bütün bunların axırı heç yaxşı olmayıacaq». Görəsən, xanım Şantalın fikirlərini mən nə üçün kvadrat biçimli sayırdım ax? Bunu heç özüm də bilmirəm, amma onun dilinə gətirdiyi istənilən qənaət mənim nəzərimdə məhz bu biçim, yəni kvadrat biçimini, dörd simmetrik bucağa malik iri kvadrat şəklini alırdı. Bəlli tip adamlar var ki, onların fikirləri mənə həmişə yuvarlaq və təkərtək diğirənən təsiri bağışlayır. Belə birisi danışmağa başladısa, gözümüz qabağında bir-birinin ardınca on, iyirmi, əlli dənə irili-xirdalı, yuvarlaq fikir təkərləri sıraya düzülür və onların bir-birini izləyərək ta üfüqə qədər necə baş alıb getdiklərinə göz qoymaq olur tək çarəm. Bəzi adamların fikirlərini isə mən sıvri qəbul edirəm... Amma bütün bunların mənim hekayətimə bir elə dəxli yoxdur.

Hər zaman olduğu kimi masa arxasında yerlərimizi tutduq və nahar zamanı sən deyən bir şey olmadı. Desert olaraq süfrəyə Xaç ayını piroqu gəldi. Hər il rəmzi kral adı cənab Şantala verilirdi. Nədənsə, hər səfər uduş mütləq ev sahibinin piroq payından çıxrdı və o – kral, xanımı isə kralıça elan olunurdu. Ona görə də bunu

¹ Fransa imperatoru I Napoleonun doğum günü



ya bir təsadüflə, ya da ailədaxili dilbirliyi ilə yozurdum. Ona görə də bəsəfərki piroq payımda, az qala, dişimi qıracaq qədər sərt bir şeylə rastlaşanda heyrətimin hədd-hüdudu olmadı. Ağzımdan ehtiyatla çıxardığım bu əşyanın paxla qədər xırda bir çini kukla olduğunu sezdim. Təəccübümü gizlətmədən «Axx!» deyə çığırdım. Hamı mənə sarı döndü, cənab Şantal isə çəpik çalaraq uca səslə elan elədi:

– Qastonda çıxdı. Qaston uddu! Yaşasın kral! Var olsun kral!

Süfrədəkilər də onun səsinə səs verdilər:

– Yaşasın kral!

Mən isə xəcalətimdən pörtmüsdüüm: adətən, axmaq bir duruma düşən adamlar özlərindən asılı olmadan bu cür qızarırlar. İki barmağımın arasında çini kuklanı tutmaqla, baxışlarımı yerə zilləmişdim. Nə deyəcəyimi, nə edəcəyimi bilmədiyim üçün özümü gülümseməyə məcbur etdiyim o anlarda cənab Şantal təkrar dilləndi:

– İndi isə sən özünə kralıça seçməlisən.

Hə-ə, bax, bu yerdə mən lap əl-ayağa düşdüm. Bircə anın içində minlərlə fikir-xəyal beynimdə qaynaşmağa başladı. Bəlkə, bu yolla onlar mənim buradaki Şantal bacılarından birisini seçəcəyimi umurlar? Ya da bu seçimini bir az sürətləndirmək istəyirlər? Yoxsa bu, ev sahiblərinin məni qızlarıyla nikaha üstüortülü, ehtiyatlı və abırlı tərzdə dəvəti, cəhdidi id? Yetkin qızları olan ailələrdə nikah barədə fikir və qayğılar, adətən, qaçılmaz xarakter daşıyır, istəristəməz ən müxtəlif formalarda, məzmunlarda, üsullarda özünü bürüze verir. Luiza ilə Polinaya da indiyədək duydugum sərhədli davranış və yenilməz təkəbbür məni daim uzaqda tutduğundan özümü gülünc vəziyyətə salmaqdan həmişə çəkinmişdim. Bu iki qız arasında seçim elemək məndən ötrü bir cüt su damlasından birisinə üstünlük vermək qədər müşkül məsələ idi. Həm də ki, mən bu cür adı bir oyun nəticəsində, öz istəyim olmadan, özümdən xəbərsiz, amma yaxşıca düşünülmüş, çox ehtiyatlı və çətinliklə sezi-lən bir qurğu sayısındə, saxta kral roluna girib, seçim etməkdən ehtiyatlandığım üçün həmin an üzərim üzüldü.

Bu məqamda ağlıma bir fikir gəldi və mən əlimdəki rəmzi fiquru madmazel Perlə uzatdım. Əvvəl-əvvəl hamı bundan çəşqinqılığa qapılısa da, sonra bunu mənim nəzakətimə və ciddiyətimə yozaraq, ruh yüksəkliyi ilə çəpik çaldı.

– Yaşasın kraliça! Var olsun kraliça! – deyə hamı bir ağızdan qışqırdı.

Amma o bəxtiqara və qarımış qız özünü itirmişdi. Həyəcandan titrəyən bir səslə imtina etməkdəydi:

– Yox... yox... yox... məni yox... rica edirəm... məni seçməyin... xahiş eləyirəm...

Həmin an mən həyatımda ilk dəfə madmazel Perl zənnlə süzdüm və onun barəsində nələr bildiyimi öz-özümdən soruşdum.

İndiyədək bu qadına heç diqqət yetirməmişdim: adətən, biz uşaqlıqdan bəri üstündə əyləşdiyimiz, üzümüz-gözümüz öyrəşdiyi üçün varlığını hiss etmədiyimiz nimdaş qumaşla üzlənən kreslolara belə yanaşarıq. Amma günlərin bir günü, özün də bilmədən niyə – bəlkə də, günəş şüası bu kreslonun örtüyünü fərqli aydınlatdığı üçün – sən, qəflətən, «Əcəb heyrətamız əşya imiş bu!» deməyə məcbur olur, hətta fərqinə varırsan ki, kreslodakı bəzəklər də, onun üzlüyü də əsl sənətkar əlindən çıxıb.

O vaxta qədər mən də madmazel Perl kimi, beləcə, özümü görməzliyə vurmüşdum.

Bilirdim ki, o, Şantal ailəsi ilə birgə yaşayır. Vəssalam. Amma niyə? Nə məqsədlə?

Bu ucaboylu və arıq xanım hər nə qədər gözə girmək istəməsə də, özünəməxsus özelliklərə sahib idi. Ailədə ona qarşı davranışlar səmimi idi: ona evin idarəsinə cavabdeh birisindən daha fərqli yanaşsalar da, bir qohumdan daha soyuq davranışlardır. Yalnız indi mən, özümdən ixtiyarsız, onunla bağlı ayrı-ayrı məqamları fərqli dəyərləndirmək imkanı qazandım. Xanım Şantal onu, sadəcə, «Perl», qızları «madmazel Perl», ev sahibi isə «madmazel» çağırırdı. Həm də cənab Şantalın bu müraciəti digərlərinə nisbətən daha çox hörmət kəsb edirdi.

Bu qadını diqqətlə süzməyə başladım. Neçə yaşı olardı, görəsən? Haradasa qırx? Hə, yəqin, qırx olardı. Getdikcə yaşa dolan bu qız sən deyən ağılli-başlı deyildi, sadəcə, özünü belə aparırdı. Bu müşahidələr məni hədsiz heyrətləndirdi. Bilərəkdən məzəli geyinib, gülünc saç düzümü seçən, düşük bəzək əşyaları taxan bu qadın zərrəcə çırkıñ görünmürdü: bütün bunlar onun anadangelmə, təbii zərifliyinə, hər cəhdlə gizlətməyə çalışdığı, lakin gizlənməyən incəliyinə kölgə salmaqdə aciz idi. Bax, buna deyərəm, həqiqətən,



qəribə varlıq! Bəs necə olub ki, mən indiyəcən ona heç diqqət yetirməmişəm? Başının yanlarında qoca qarınlkına bənzər gülünc saç lülələri gözə dəysə də, onun «Bakirə Qız» üslubunda yiğilan saçlarının altından iri və parlaq alnı görünürdü. Alnındaki bir cüt dərin qırış isə onun böyük faciə yaşadığına işaret edirdi. İri, mavi gözlərində utancaqlıq, ürkəklik, səmimiyyət və itaətlilik ifadəsi vardi. Sadəlövhəlkə və uşaq təccübülü dönyaya boyanan bu gözlər misilsiz idi, gizli qüssə bu gözlərdəki ifadəni qismən yumşaltsa da, onlardan süzülən işiq də ölgün deyildi.

Sifət cizgiləri də incə və nəcib idi: sahibləri müəyyən bir yaşa dolmadan bu cür üzlər, adətən, yorğunluq və ya böyük sarsıntılar sonucu öz təravətlərini itirməyə başlayır.

Necə də yaraşıqlı dodaqları vardı! İncə dişləri olmasına rəğmən, o, gülməyi hələm-hələm özünə rəva görürdü.

Onu xanım Şantal ilə müqayisə etdikdə gördüm ki, madmazel Perl ev sahibəsindən xeyli dərəcədə, haradasa, yüzqat üstündür: həm nərmə-nazikdir, həm kübardır, həm də nəcib. Gəldiyim bu qənaətlər məni xeyli sarsıdı.

Qədəhlərə şampan şərabı süzdülər. Əlimdəki qədəhi kraliça tərəfə uzatmaqla, onun sağlığına tost və şux bir kompliment söylədim. Ütandığından qadının üzünü salfetin arasında gizlətməyə çalışdığını sezdim. Qızılı rəngli şərabını içdiyi vaxt masa əhli bir-ağızdan qışqırırdı: «Kraliça içir! Kraliça içir!» Bundan o, necə pörtüb-qizardisa, çəçədi. Hamı uğunub getdi. Bu evdə onun hədsiz sevildiyinə mənim zərrəcə şübhəm yox idi.

3

Yemək bitəndən sonra cənab Şantal qoluma girdi. Belə məqamlarda o, sıqar çəkməyə hazırlaşırıdı və bu zövqü həyatda heç nə ilə dəyişməzdi. Yalnız olduqda küçəyə çıxar, sıqarını orada tüstüldərdi. Qonağı olanda isə onunla bilyard otağına keçər, bilyard partiyası əsnasında tütün çəkməyə başlardı. Bayram günü olduğundan həmin gün bilyard otağını da isitmisdilər. Köhnə dostum özünün incədən incə kiyini əlinə alıb, ucunu təbaşirlə gen-bol sürtəndən sonra dedi:

– Növbə sənindir, oğul bala!

Onu da qeyd eləyim ki, o, mənə «sən» deyirdi və iyirmi beş yaşın içində olsam da, hələ də mənə bir uşaq kimi yanaşırıdı.

Nə isə, mən oyuna başladım: bir neçə zərbə ilə kürələri ora-bura dağıdırıb, bir neçə yanlış zərbə vurdum, çünkü fikrim-zikrim hələ də madmazel Perlin yanında idi. Qəflətən ondan soruşdum:

– Cənab Şantal, zəhmət olmasa, deyin: madmazel Perl sizin qohumunuzdur?

O, bundan çox təəccübləndiyi üçün oyuna ara verib, məni süzdü.

– Necə yəni? Yoxsa sən bilmirdin? Bəyəm madmazel Perlin tarixçəsindən xəbərsizsən?

– Hə.

– Onunla bağlı atan sənə heç nə deməyib?

– Yox, canım. Yox.

– Əcəbdir, vallah! Qəribədir! Düzünü deyim ki, çox heyrətləndim! Axi bu, çox maraqlı bir macəradır!

Bir qədər sükutdan sonra sözə başladı:

– Ən qəribəsi də budur ki, sən bu barədə məndən məhz bu gün, yəni Xaçı suyasalma günü nə isə öyrənmək istəyirsən!

– Bunda qəribə nə var axı?

– Nə var? Elə isə qulaq as. Məhz bugünkü gün, yəni Tanrıının zühur etdiyi gün o olaydan qırx bir il, həm də tam qırx bir il ötür. O vaxtlar biz Royui-le-Tordaki qala bəndinin yaxınlığında yaşayırırdıq. Hər şeyi yerli-yataqlı anlamağından ötrü gərək əvvəlcə sənə bizim ev barədə gərəkli bilgilər verim. Royuini dağın ətəyində, daha doğrusu, geniş üfüqlərə açılan bir təpədə salıblar. Orada bizim misli-bərabəri olmayan və qədim qala divarlarının tam üstünə çıxan asma bağçamız var idi. Belə ki, ev şəhərə, küçəyə çıxdığı halda, bağçamızın ala-qapısı geniş vadiyə baxırdı. Bu alaqaçıya aparan gizli pilləkən isə eynilə romanlarda təsvir olunduğu kimi, divarın səthində oyulmuşdu. Alaqaçının üzərində iri zəng asılmışdı: bizim üçün ərzaq gətirən kəndlilər dolayı yollar qət etməməkdən ötrü bu alaqaçıya yanaşırdılar. Yəqin ki, təsvir etdiyim yerləri xəyalında canlandırma bildin, deyilmi?

Həmin il Xaçı suyasalma bayramından öncəki bir həftəni ara vermədən qar yağıdı. Adama elə gəlirdi ki, Qiyamət günü yetişib. Bəndə çıxbı, qarşımızdakı o ucu-bucağı olmayan, aq, dümağ və gözqamaşdırıcı qarla-buzla örtülən vadiyə nəzər salanda damarlarımızda axan qan donurdu. Sanki, Tanrıının özü torpağı bu şəkildə, dümağ yorğanla örtüb sarılmışdı ki, onu qeyb olan digər dünyaların yanına göndərsin. İnan mənə: bu, xeyli qəməgin mənzərə idi.



O vaxtlar biz ailəlikcə birgə yaşayırırdıq, ailəmiz isə böyük, hətta çox böyük idi: atam, anam, əmim, əmidostum, iki qardaşım və bir-birindən gözəl dörd kuzenim. Sonradan mən əmiqızlarımın ən kiçiyi ilə evləndim. İndi o qədər adamdan yalnız üçü həyatdadır: mən, arvadım və hazırda Marseldə yaşayan baldızım. İlahi, doğma insanlar necə də sürətlə bizi tərk edirlər! Bunu düşünəndə bədənimdə soyuq gizilti dolaşır! Axi onda cəmi on beş yaşımvardı, indi isə əlli altı yaşıdayam!

Nə isə, başımız Xaçı suyasalma bayramına hazırlığa qarışmışdı. Kefimiz kök idi, çox şən idik! Hamımız qonaq otağına toplaşanda böyük qardaşım Jak dedi: «On dəqiqədir vadidə bir it ulayı. Görünür, zavallı azaraq, oralara gedib çıxıb».

Sözünü təzəcə bitirmişdi ki, bağın girişindəki zəng çalındı. Zəng-dən qopan gur səs kilsə zənglərininkini xatırlatlığından adam istər-istəməz ölüm-itim barədə düşünməli olurdu. Hamımız bu səsdən diksindik. Atam qulluqcuya buyurdu ki, gedib nə baş verdiyini öyrənsin. Tam sükut içində onun dönüşünü gözlədik. O ara dünya-aləmi örtən qar barədə düşünürdü. Nökər qayıdır dedi ki, nə qədər baxsa da, heç nə görməyib. Halbuki itin ulaması nəinki kəmişdi, əksinə, nə uzaqlaşır, nə də yaxınlaşırı.

Süfrə arxasında əyləşsək də, hamımız – xüsusilə də cavanlar – həyəcan içindəydik. Qızartmalar süfrəyə verilənə qədər hər şey normal keçdi. Sonra zəng səsi təkrar eşidildi – bir-birinin ardınca üç zəng səsi gəldi: bu təlaşlı və uzun sürən səslər vücadumuza titrəmə saldı və nəfəsimizi içimizə qısqıldı. Donuq halda bir-birimizlə baxışırıq, çəngəllər əllərimizdə, ətrafa qulaq kəsilmişdik, nə isə qeyri-adi bir dəhşətin intizarında idik.

Axır ki, anam dilləndi: «Qəribə burasıdır ki, uzun fasılədən sonra bir də zəng çalındı! Batist, siz ora yalqız getməyin, qoy ağalardan birisi də sizə qoşulsun».

Fransua əmim masa arxasından qalxdı. Cüssəsinə görə Herakli xatırladan bu adam gücünə hədsiz güvəndiyindən dünyada heç nədən qorxmurdu. Atam ona dedi: «Tüfəngini götür. Kim bilir, oradakı nədir elə?»

Amma sadəcə, əsasını götürən əmim nökərlə birlikdə otaqdan çıxdı.

Biz isə dəhşətdən, həyəcandan titrəyərək susur və yerimizdən dəbərmirdik. Atam bizə ürək-dirək verərək deyirdi: «Görəcəksiniz,

bu ya bir dilənçidir, ya da çovğunda yolunu azmış biri. Əvvəl zəngi çalıb, görüb qapiya bir kimsə çıxmadı, təkrar yolu tapmağa cəhd edib, sonra bundan əli üzüldükdə yenidən bizim qapiya yaxınlaşıb».

Bizə elə gəldi ki, əmimiz gedəndən bəri, azi, bir saat ötüb. Nəhayət, o geri döndü. «Lənət şeytana, orada heç kəs yoxdur! Kimsə bizimlə məzələnir! Qala divarlarından yüz metr aralıda hürən o uğursuz itdən başqa orada heç nə yoxdur! Əgər bayaq tūfəngi götürsəydim, ağzını yummaq üçün onu çoxdan gəbərtmişdim!» – deyən əmim söyüslər yağdırdı.

Təkrar yeməyə girişsək də, təlaşdan qurtula bilməmişdik. Hamımız, nədənsə, bununla olayın bitmədiyini, daha nələrinsə baş verəcəyini və zəngin az sonra təkrar çalınacağını gözləyirdik.

Anam bayram piroqunu kəsməyə başlayanda zəng bir də çalındı. Kişiər hamısı ayağa qalxdı. Şampan şərabını qurtumlayan Fransua əmim hiddətlə dedi ki, o «hərifi» gəbərdəcək. Anamla əmim arvadı sakitləşdirmək üçün ona sarı cumdular. Atam vaxtile atdan yixildiği üçün bütün qalan ömrü boyu axsamağa məcbur olmuşdu və elə indi də, həmişəki kimi, özünü xeyli sakit aparırdı. Amma o da bildirdi ki, dışarıda nə baş verdiyini öyrənmək üçün əmimlə birlikdə gedəcək. O vaxt biri iyirmi, digəri isə on səkkiz yaşına dolan böyük qardaşlarım tūfəngləri gətirməyə yollandılar. Hamının gözündən yayınaraq, mən də öz dayandoldurumumu əlimə aldım, çünkü kişiər dəstəsinə qoşulmaq niyyətində idim.

Az sonra biz yola düzəldik. Öndə atamla əmim və əlindəki fənərlə onları müşayiət edən Batist gedirdi. Onların ardınca qardaşlarım Jak ilə Pol, lap arxada isə anamın dilə tutmasına rəğmən, mən gedirdim. Anam, əmidostum və kuzinalarım kandarda dayanıb bizi süzürdülər.

Bu olaydan bir saat önce təkrar yağmağa başlayan qar ağacları tamam örtmüşdü. Həm bəyaz piramidalara, həm də iri kəllə qəndlərə bənzəyən şam ağaclarının gövdələri də bu bəmbəyaz yorğanın altında əyilməkdə idi. Narın, amma sıx yağan qar dənəcikləri alçaq kolları güclə sezdirirdi və artıq onlar da bəyaza bürünmüştülər. Qar o dərəcədə möhkəm yağıdı ki, on addım irəlini görmək imkansız idi. Amma fənərin işığı yolumuzu yetərincə aydınlaşdırıldı.

Divarda oyulan dönən pilləkənlə aşağı endikdə, etiraf eləməliyəm ki, canımı qorxu hissi bürüdü. Elə bil, arxamca kim isə gəldi və elə indicə ciyinlərimdən yapışmaqla, məni harayasa sürüyüb



aparacaqdı. Geriyə qayıtmaq istəyirdim, amma bu zaman təkrar bağın içindən keçməliydim – məndə isə bunu edəcək cəsarət yox idi.

Vadiyə çıxan alaqqabı açılında təkrar əmimin qəzəbli səsi eşidildi: «Lənətəgəlmış hərif yenə qaçıb aradan çıxdı! İt oğlu it, əgər gözümə dəysən, özünü bəri başdan ölmüş bil!»

Qarşımızda uzanan vadinin vahiməsi basıldı adamı, daha doğrusu, onun görünməz olması, ayırd edilməməsi adamı ürküdüdü. Burada haraya baxıldınsa – aşağıya, yuxarıya, önə, sağa, sola – heç fərq etmirdi, hər tərəf bəmbəyaz qar idi.

Yenə də əmimin səsi eşidildi: «Amma o it yenə də ulayır! Eybi yox, ona sərrast atəşin nə olduğunu anladaram indi! Əlimdən qurtulmaz daħħa!»

Bu ara atamın xeyrxahlıq dolu səsi gəldi: «Yaxşısı budur, gedib o zavallı iti xilas edək. Yəqin ki, acliqdan elə ulayır. Çarəsiz köpək, eynilə dara düşmüş bir insan kimi bizlərdən yardım diləyir indi! Gedək onu tapaq.»

Beləcə, biz göydən yerə durmadan yağan sıx qar divarını, gecənin zülmətini və havanın boşluğununu dolduran bu qar kütləsini yararaq irəliləyirdik. Titrəyərək, sovrularaq yerə enən, dərimizə qonan, canımızı buzladan bəmbəyaz xırda qar dənəciklərinin vücadumuzla təması iti iyənin ani batışını xatırladırdı bizə.

Dizə qədər bu yumşaq və soyuq kütləyə batmaqda idik artıq. Addım atmaq üçün ayağımızı daha yüksəyə qaldırmaq lazım gəlirdi. Evdən uzaqlaşdıqca, itin səsi daha aşkar və daha gur eşidilməkdəydi. Birdən əmim bağırdı: «Budur o!» İti görmək üçün hamı ayaq saxladı: adətən, gecəyəri düşmənlə rastlaşanda adam beləcə yerində mixlənir.

Mən hələlik heç nə görmürdüm. Ona görə də məndən böyük-lərə yaxınlaşıb köpəyi süzdüm: bu, dəhsətli və fantastik bir məxluq idi. İri və qara çobanitinin üzü canavarinkini xatırladırdı. Bizim fənərin qara saldığı uzun işiq zolağının lap qurtaracağında dayanmışdı və yerindən tərpənmirdi. Artıq susaraq bizi süzürdü.

Əmim dilləndi: «Qəribə burasıdır ki, o nə bizə yanaşır, nə də qaçıb gedir. Təpəsinə bir gülə sıxmaq üçün əlim necə də geyişir!»

Atam buna qəti etiraz elədi: «Yox, onu özümüzlə götürməliyik.»

Qardaşım Jak əlavə etdi: «Amma it tək deyil! Onun yanında daha nə isə var.»

Gerçəkdən də, itin arxa tərəfində boz rəngdə, nə olduğu anlaşılmayan bir şey vardı. Ehiyatla irəliləməyə başladıq.

Ona yaxınlaşdığınıizi görən it yerə oturdu. Davranışından bədlik sezilmirdi. Əksinə, insanların onun hayına yetişməsindən razı görünürdü.

Atam birbaşa itə yanaşıb, onu sığalladı. İt isə onun əlini yalayanda gördük ki, oyuncaq arabanı xatırladan və bir neçə yun yorğına bürünən arabacığın təkərinə bağlanıb. Aramızdan biri yorğanları ehiyatla açmağa başladı. Batist əlindəki fənəri arabacığın qapısına yaxınlaşdıranda bu təkərli yuvanın içində bir körpənin uyuduğuna şahid olduq.

O dərəcədə həyəcanlanmışdıq ki, bir kimsənin dili-ağzı söz tutmurdu. Hamidan əvvəl atam özünü ələ aldı, canıyananlıqla və təntənəli şəkildə əlini arabacığın üstünə qoyub dedi: «Zavallı körpə! Biz səni kimsəsiz qoymarıq!» O, Jaka göstəriş verdi ki, hamının öönüne düşməklə, arabacığı evə qədər sürüyüb aparsın.

Ürəyindən keçənləri dilinə gətirən atam sözünə davam elədi: «Bu körpə nikahdankənar doğulub. Onun zavallı anası Tanrıının zühur etdiyi bu gecədə mənim qapımdakı zəngi çalıb, həzrəti-İsa-nın xatırına bizdən mərhəmet diləyirmiş».

O, yenə ayaq saxlayıb zülmət göyləri süzdü, sonra isə üzünü dörd ayrı yönə tutub, var səsiylə dörd kərə bağırdı: «Biz körpəni götürdük!» Sonra əlini qardaşının çıynına qoyaraq piçildədi: «Fransual! Əgər sən o iti gəbərtsəydin, bir gör, nə boyda günaha batardıq».

Əmmim dinmədi, zülmətdə hamının görəcəyi şəkildə xaç vurdur: görünür, hər nə qədər dəli-dolu olsa da, dərin iman sahibi idi o.

Arabacığdan açdığımız it də ardımızca düşdü. İlahi, bizim evə dönüşümüz necə böyük sevincə səbəb oldu onda! Düzdür, arabacığı divarda oyulan pillələrlə qaldırarkən xeyli əziyyətə qatlaşdıq, amma buna rəğmən, onu birtəhər evimizin kandarından içəri sürüb sala bildik.

Anamın necə də məzəli görünüşü vardı onda: həm sevincindən ucurdu, həm də çəşqin idi! Özləri də azyaşlı olan kuzinalarım isə (ən kiçiyinin cəmi altı yaşı vardı) yuvalarının həndəvərində hoppa-naraq, cikkildəşən dörd bildirçini xatırladırlar.

Axır ki, yuxulu körpəni arabacığdan çıxardıq. Bu, ayyarımılıq bir qız idı. Onun bələyinin arasında qızıl pulla on min frank vardı.



Təsəvvürünə gətirirsən? On min frank! Atam bu pulları körpə qızın cehizi olsun deyə banka qoydu. Bu qız uşağı heç kasib balasına oxşamırdı da... Bu ya bir mülkədarla bizim şəhərdən olan hansısa kasib qadının övladıydı... ya da ki... Nə isə, bu xüsusda biz bir xeyli gümana düşsək də, əsl gerçəyi heç vaxt öyrənə bilmədik... Heç vaxt və heç nəyi... Heç vaxt və heç nəyi... Hətta o xilaskar köpəyi də bizim tərəflərdə kimsə tanımadı: o da buralı deyilmiş. Bütün hallarda bir məqam tam şübhəsiz idi: o gecə zəngimizi üç kərə çalan şəxs valideynlərimə yaxşı bələd imiş, elə ona görə də seçim əsnasında onların üzərində dayanıbmış.

Bax beləcə, hələ ayyarılıq olan madmazel Perl Şantal ailəsində peydə oldu.

Yeri gəlmışkən, bu «madmazel Perl» adını da ona xeyli sonralar verdik. Xaç suyuna salınanda adı Mari-Simona Kler idi və bu Kler adı sonradan, bir növ, onun soyadına çevrildi.

Bizim o vaxt öz qonaq otağımıza yuxudan təzəcə oyanan, çevrəsindəki adamları və yanın şamları özünün türkək və masmavi gözləriylə sözən körpə ilə təkrar qayıtmamız kənardan baxana xeyli məzəli görünə bilərdi.

Hamı təkrar masa arxasındaki yerini tutdu və öz piroq tikəsini aldı. Ozamankı piroq falına görə kral mən oldum, kraliça kimi isə madmazel Perli seçdim – eynilə bu gün sən etdiyin kimi. Amma onda o məsum körpə hansı şərəfə nail olduğunun heç fərqində deyildi, əlbəttə.

Qızı ailəmizin bir üzvü kimi böyüdüb, tərbiyə elədik. İllər keçdikcə o da böyüdü. Tərbiyəli, mehriban və yaxşı uşaq idi, özünü hamiya sevdirdə biliirdi. Əgər anam azca imkan versəydi, çevrəsindəkilər onun çox ərköyün böyüməsinə vəsilə olacaqdılar.

Anam ədəb-ərkanda ciddiliyi sevərdi və təbəqələrarası pərdəni həmişə qoruyardı. O Klerə də öz doğma övladları kimi yanaşmağın əleyhinə deyildi, bununla belə, bu qızla aramızdakı bəlli məsafəni aşmağa da heç vaxt izin verməzdı ki, qoy Klerin ailədəki mövqeyi həmişə dəyişməz olaraq qalsın.

Bu qız böyüüb, həyatı anlamağa başlayanda anam olub-keçənləri ona anlatdı. Bununla yanaşı, qızə son dərəcə nəzakətli və yumşaq tərzdə başa saldı ki, o, bu ailənin doğma övladı deyil, Şantallar ailəsinə kənardan gəlib və yaddır. Öz durumunu anlayan

Kler heyrətamız dərəcədə ağıllı və hədsiz uzaqqörənliklə davrandı: o vaxta qədər ailədə ona verilən yeri və dəyəri əvvəlki kimi qoruyub saxladı, hətta bəzən elə səmimi, elə təbii və elə həssas davrandı ki, bunun şahidi olan atamın gözləri dönə-dönə yaşırdı.

Qızın anama sərgilədiyi sevgi və ürkək bağlılıq qadının qəlbini necə riqqətə gətirdisə, bu suyuşırın və mehriban varlığı «qızım» adlandırmağa başladı. Hədsiz səmimi və anlayışlı bu uşağı arabir gözlüyünü alınına qaldırmaqla süzən anam (bu jest onun duyğulanmasının nişanəsiydi) təkrarlayardı: «Vallah bu uşaq perldir¹, əsl perldir!» Sonradan bu ləqəbi Klerə hamı yaraşdırıldıqından o, bizlər-dən ötrü «madmazel Perl»ə çevrildi.

4

Cənab Şantal susdu. Bilyard masasının üstündə oturan bu adam ayaqlarını yelleddirdi. Sol ovunda bilyard kürəsini sıxır, sağ əlində isə yazı taxtasını silmək üçün işlədilən və bizim «tabaşır silgisi» adlandırdığımız əsgini sıxırdı. Bir az pörtnüşdü. Köhnə xatirələr aləminə yolçuluğa çıxan bu adam boğuq bir səslə öz-özüylə dəndləşir, xatirində canlanan olayları təkrar-təkrar yaşayırırdı: eynilə beləcə, biz hər ağacına, koluna, tikanlı pitrağına, ətirli dəfnəsinə, qıpqırmızı və şirəli meyvələri barmaqlarımız arasında partlayan qaraçöhrə ağacına, hər bir cığırına bələd olduğumuz, qoynunda böyüdüyümüz və babalardan bizə miras qalan bağçada dolaşırıq: addımbaşı keçmişlə bağlı ən önəmsiz bir şey könlümüzə hədsiz dərəcədə doğma olan məqamlara bələdçilik edir və belə götürəndə, bütün bunlar bizim həyatımızın əsasını, özəyini təşkil edir.

Mən isə onun qarşısında dayanmaqla divara söykənmışdım və əllərimlə lazımsız şey kimi tutduğum bilyard kiyinə dayaq verirdim.

Bir dəqiqə susandan sonra o, sözə başladı:

— Pərvərdigara, on səkkiz yaşında ikən o, necə də gözəldi!.. Necə də şüxdu!.. Necə təravətliydi!.. Hə, hə, gözəl idi... gözəl... gözəl... həm də istiqanlı... və nəcib... Çox sevimli bir qız idi!.. Gözləri isə... gözləri isə mavi idi... şəffafdı... işıqlıydı... O vaxtdan bəri mən elə gözlərlə heç rastlaşmamışam... Heç vaxt!..

O, təkrar susunca mən soruştum:

— Bəs o, niyə ərə getməyib?

¹ *Perl* – inci, mirvari (*fr.*)



Ev sahibi indi mənə yox, sanki, işlətdiyim «ərə getməyib» söz-lərinən cavab verirdi:

– Niyə? Niyə? Ona görə ki, özü istəmədi... hə, özü istəmədi. Halbuki onun otuz min frank cehizi var idı və dəfələrlə evlilik təklifi almışdı... Amma o, bunu istəmədi! Nədənsə bir ara o, qüssəli dolaşırıdı. Həm də bu, mənim öz kuzinalarımın ən kiçiyi olan Şarlotta ilə, yəni indiki xanımımı evləndiyim vaxta təsadüf eləmişdi. Biz onunla düz altı il nişanlı qaldıq.

Cənab Şantalı süzdüyüm zaman mənə elə gəlirdi ki, adamın dürüst və nəcib qəlbinin uzaq, sakit bir guşəsində qoruyub saxladığı iztirabverici bir yarasına toxunmuşam, bu cür qapalı və güclü sıpərə malik ürəklərdə hansı sirlərin yatlığından hər kəs, hətta onların çarəsiz qurbanları da xəbərsiz olurlar.

Məni çulğayan sonsuz marağa əsir düşərək dedim:

– Cənab Şantal, gərək siz bu qadınla evlənəydiniz!

O, diksinərək mənə baxdı və:

– Mənmi? Kim ilə? – deyə xəbər aldı.

– Madmazel Perl ilə.

– Madmazel Perl ilə?

– Çünkü siz ona kuzinanızdan daha çox aşiq imişsiniz...

O, qorxu və maraq dolu gözlərini bərəldərək məni süzürdü:

– Mən ona aşiqmişəm?.. Mən? Necə yəni? Kim dedi bunu sənə?

– deyə o tutulub qaldı.

– Lənət şeytana, bu ki, gün kimi aydındır!.. Məhz elə bu xanımın ucbatından siz kuzinanız ilə toyu tam altı il yubatmışınız!

Onun sol ovündəki kürə diğirənləb yerə düşdü. İkiəlli tabaşır silgisini götürüb, onunla üzünü örtən ev sahibi hönkürdü. Bu acı hönkürtü, eyni zamanda, adama gülünc təsir bağışlayırdı, çünkü göz yaşları eyni vaxtda onun həm gözlərindən, həm burnundan, həm də ağızından damcılıyırdı: adətən, yaşı süngəri sixanda ondan belə gen-bol su fışqırır. Şantal bu tabaşır silgisinə gah öskürür, gah tüpürür, gah finxırırdı, hərdən gözlərini silir, hərdən asqırırdı və yenə də sifətindəki bütün təbii dəliklərdən yaşalar axırdı. Boğazından gələn su səsinə görə isə sanardin ki, o, qarqara edir. Həm qorxuya, həm də çıxılmaz vəziyyətə düşdüyümdən aradan çıxməq istəyirdim, çünkü bu durumda nə edəcəyimi, nə deyəcəyimi, hansı çarəyə əl atacağımı bilmirdim.

Qəflətən pilləkəndən xanım Şantalın səsi duyuldu:

– Hələ çox tütün çəkəcəksiniz orada?

Mən qapını açıb dedim:

– Bitirdik, xanım, indicə aşağı enirik!

Sonra isə ev sahibinə tərəf cumub, onun dirsəklərindən yapışdım:

– Cənab Şantal, dostum Şantal, məni eşidirsınız? Xanımınız sizi çağırır, haydi, özünüüzü toplayın, ələ alın. Aşağı enməliyik. Özünüüzü ələ alın!

– Hə, hə... gəlirəm... Zavallı qız!.. Gəlirəm... Şarlottaya deyin ki, indicə gəlirəm, – deyə o mızıldandı.

Bunun arınca o, son üç il ərzində tabaşır silgisi kimi işlədilən əsgى ilə üz-gözünü cidd-cəhdli silməyə girişdi. Ən nəhayət, əsgini əlindən yerə qoyduğunda üzünün bir yarısı bəyaz, qalan yarısı isə qıqpırmızı rəngdə idi. Alnı, burnu, yanaqları və çənəsi tabaşır tozuna bulaşmışdı, şışən gözləri isə hələ də yaşa doluydu.

Şantalın əlindən tutub, otağına sarı apardım.

– Məni bağışlayın, cənab Şantal. Xahiş edirəm, əfv edin məni... Axi niyə bilmədən sizin könlünüzə toxundum belə?.. Mən heç bilməzdim ki, siz... Yəqin, məni... anlayırsınız... – deyə durmadan piçildiyirdim.

O, əlimi sixaraq:

– Hə, hə... – dedi. – Belə ağır dəqiqələr olur bəzən...

Sonra o, üzünü ləyəndəki suda yudu. Amma bu yuyunmadan sonrası da onun görkəmi yetərinə qüssəli göründüyü üçün mən bir hiylə işlətmək qərarına gəldim. Güzgüdə özünü narahat tərzdə süzən bu adama dedim:

– Deyərsiniz ki, gözünüzə çöp düşmüşdü: vəziyyətdən belə çıxın. Sonra isə bu dərdə hamının yanında və istədiyiniz qədər göz yaşı axıdin.

Aşağıya enənə qədər o, dəsmalla gözünü eşməyə davam elədi. Onu görən hər kəs təlaşlandı, hamı çöpü çıxartmaqdə yardımını təklif eləsə də, olmayan çöpü heç kəs tapa bilmədi və həkimə müraciət durumdan yeganə çıxış yolu oldu.

Mən madmazel Perlin yanındaki yerimdə oturdum və onu elə dəli və sonsuz maraqla seyr eləməyə başladım ki, bu maraq içimdə işgəncəyə çevrildi. Yəqin ki, bu xanım bir vaxtlar hədsiz dərəcədə



valehedici olmuşdu: onun ürkək baxışlı iri, parlaq və geniş açılan gözlerinin digər insanlarından fərqli olaraq nə vaxtsa qapandığını adam heç zənn etmirdi. Əynindəki paltar, qarımış qızlar üçün adı sayılan o paltar isə son dərəcə gülünc olmaqla, bu xanımı yönəldəmsiz göstərir, onun olan-qalan gözəlliyyinə də kölgə salırı.

Mənə elə gəlirdi ki, bayaq cənab Şantalın qəlbini oxuduğum kimi, indi də bu xanımın könlündən keçənləri asanlıqla oxuyuram, sanki, bu varlığın bütün ömrü əvvəldən-axıra qədər gözlərim öündə canlanır. Bu ömür sakitdir, dəbdəbəsizdir, bir çox nemətlərdən imtinaya əsaslanıb. Hər şeyə rəgmən ona vermək istədiyim suallar içimi didib-dağdırıcı: görən, bu qadın da o kişini sevirmiş? Bu xanım da eyni iztirablara, uzunmüddətli, gizli və üzücü iztirablara, heç kimin bilmədiyi, heç kəsin görmədiyi, hətta ağlına belə gətirmədiyi, amma gecədən-gecəyə, qaranlıq otaqda yalqız qaldığı anlarda özünü bürüzə verən iztirablara qatlaşmış? Üzünü seyr edərkən bu xanımın corsaj altındakı qəbinin necə döyündüyüni hiss edir və öz-özümdən soruşurdum: doğrudanmı, bu məsum və ürkək varlıq nakam qəlbindən qopan iniltiləri yumşaq yastığı islatmaqla boğurmuş? Hönkürtülərdən sarsılan vücudu od tutub-yanan yataqda ora-bura vurnuxurmuş?

Və mən oyuncağın içində nə olduğunu öyrənmək üçün onu sindiran uşağa məxsus maraqla ona piçıldadım:

–Əgər az öncə cənab Şantalın necə hönkürdüyünü görsəydiniz, yəqin, ürəyiniz dağlanardı.

Qadın duruxdu:

- Necə? O ağlayırdı?
- Hə, ağlayırdı. Həm də necə!
- Axi niyə?

Qadın yamanca həyəcanlanmışdı.

- Sizə görə, – dedim.
- Mənə görə?

– Hə. O, bir vaxtlar sizi necə dəlicəsinə sevdiyindən, amma sizinlə deyil, kuzinası ilə evliliyindən söz açdı...

Bir anda qadının sıfəti, sanki, uzandı. O iri və parlaq gözləri qəflətən yiğildi, elə bərk yumuldu ki, sanki, bir daha açılmayacaqdı. Stuldan sıçrayıb qalxdı, yerə düşən ipək şərf kimi ahəstə-ahəstə səssizcə döşəməyə sərildi. Mən qısqırdım:

– Kömək edin! Kömək edin! Madmazel Perlin həl fənalaşdı!

Xanım Şantal və qızları tez bizi sarı qaçdırılar. Onlar əllərində su, sirkə və salfetlə ora-bura vurnuxduqları vaxt mən şlyapamı götürüb, səssizcə küçəyə çıxdım.

İri addımlarla irəliləyirdim, ürəyim sarsıntılarla baş-başaydı, təəssüf hissi və vicdan əzabı içimi gəmirirdi. Eyni zamanda, mən həm də özümdən razı idim: özümü inandırırdım ki, nə isə tərifəlayiq və gərəkli bir iş tutmuşam.

Öz-özümə bu sualı ünvanlayırdım: «Görən, düz elədim, ya yox?» Axi o iki nəfərin qəlbindəki sevgi, nisgil sağalmaz bir yarada ilişib qalan gülləni xatırladırdı. Nə bilmək olar, bəlkə, bundan belə ürəkləri yüngüllük tapacaq? Bu yaşdan sonra sevgi iztirablarını təkrar yaşamaları imkansız olsa da, onların səmimi şəkildə etirafı, xatırlanması üçün bu qalan ömür-gün də yetərdi.

Bəlkə də, bu üzümüzə gələn yazda bir axşam ağacların budaqları arasından süzülərək bu iki nəfərin ayaqları altındakı otları işıqlandıracaq ay işığının təsiriylə onlar əl-ələ tutacaq və həmin dəm bu təmas vasitəsiylə onların bütün gizli və acı iztirabları yenidən canlanacaq. Bəlkə də, əllərinin o ani təması nəticəsində canlanan bu meyitlərin varlığında xərif, özlərinə də hələlik tanış olmayan bir titrəyiş yaranacaqdı və onlar bu ötəri, ilahi hissi doya-doya yaşayacaqdılar. Eynilə beləcə, sevənlər də qısa bir an içində elə böyük səadətə vara bilirlər ki, başqalarına bənzər hissi dadmaq uzun bir ömür boyu belə qismət olmur!



ATA-ANA QATİLİ

Vəkil dəliləşmə motivində israr edirdi. Axi belə qəribə cinayəti başqa nə ilə izah eləmək olardı ki?

Bir səhər Şatu yaxınlığında qamışlıqda biri kişi, digəri qadın olmaqla iki cəsəd tapıldı. Sonra onların yetərincə varlı və kübar dairələrdə yaxşı tanınan ərlə arvad olduqları təsdiqləndi. Bu cütlük hələ gənc yaşıdan bəri sevişsələr də, ötən il nikaha girmişdi, çünki qadın bundan üç il öncə dul qalmışdı. Onların düşməni olduğunu kimsə zənn eləmirdi, cəsədlərdə soyğun nişanələri də yox idi. Belə məlum idi ki, onları sıvriuclu metal əşya ilə qətlə yetirəndən sonra meyitləri getirib çayın sahilinə atmışdır. İstintaq nəticəsində heç nə aydınlaşmadı, çünki ifadəsi alınan qayıqçılardan olaydan xəbərsiz idilər. Cinayət işini bağlamağa hazırlaşanda qəflətən qonşu kənddə «Burjua» ləqəbi ilə tanınan gənc xarrat Jorj Lui könüllü olaraq gəlib, bu cinayəti törətdiyini etiraf elədi.

Verilən bütün sualları o, belə cavablandırırdı:

– Son iki ildən bəri kişini, ilyarımından artıq isə qadını tanıydım. Öz işimin ustası olduğumdan onlar tez-tez mənə köhnə mebellərini təmir elətdirildilər.

«Bəs onları niyə öldürdünüz?» sualına isə cavabı beləydi: «Öldürmək istədiyim üçün». Ondan başqa heç bir cavab almaq olmurdu.

Yəqin ki, bu adam nikahdankənar doğulan, tərbiyə olunmaq üçün bir müddət kənddə saxlanan birisiydi və sonradan ondan imtina etmişdilər. Jorj Luidən başqa bir adı-soyadı yox idi. Amma böyük boy-ağzı çatlığından onda yaşıllarına nisbətən qeyri-adı özliliklər – ince zövq və zəriflik – özünü büruzə verdiyindən kənddə «Burjua» ayaması qazanmışdı və o yalnız bu adla çağırılırdı. Xarratlıq sənətinə meyil salmış, işinin ustası kimi ad çıxarmışdı.

Arabir ağacoya ilə də məşğul olurdu. O, dəliqanlı birisi, solcu və hətta nihilist ideyaların daşıycısı kimi tanınırı, fəhlə-kəndli toplantılarında bəlağətli natiq kimi özünü göstərdiyindən seçicilərə təsiri şəksiz idi. Deyilənlərə görə, həm də qanlı səhnələrlə bitən avantüralı eşq macəralarına hədsiz düşkün olmuş.

* * *

Vəkil dəliləşmə motivində israr edirdi.

Bir ustanın o zəngin və səxavətli (o, bunu boynuna alırdı) müştərilərini, son iki ildə ona üç min frank qazandıran (bu məbləğ ödəmə sənədlərində əks olunmuşdu) ər-arvadı başqa nəyə görə öldürməliydi axı? Yeganə izah bu ola bilərdi: dəliləşmə, ideyaya qapılma. Sinfı mənsubiyyəti ilə barışmayan bu şəxs bir cüt burjuani qətlə yetirməklə bütövlükdə burjuaziyadan qisas aldığıni sanır. Bicbalı kimi böyüdüyü kənd mühitində ona «Burjua» ləqəbinin yapışdırılmasını sözərası xatırladan vəkil səsini ucaldı:

– Bəyəm ata-ana nəvazışından məhrum, bədbəxt bir insani amansızlığa məcbur etmək üçün ona qarşı bundan betər istehza, kinayə olarmı? O, fanatik dərəcədə respublikaçıdır. Mən nə danışram? Hətta onun üzvü olduğu siyasi partianın təmsilçilərini respublika hakimiyyəti dövründə gülлələyir və sürgünə göndərirdilər, indi isə onları dərin rəğbətlə qarşılıyır, onlardan ötrü seçilən qəsdi yanğınların adı prinsip, qəllərin isə seçilən məqsədə aparan üsul olduğunu unudurlar nədənsə.

Elə bu müttəhimi məhvə sürükləyən də məhz o haqqında danışdığını amansız ehkamlar olub. Respublikaçıların toplantılarında o, hətta qadınların – hə, hə, qadınların! – da cənab Qambettanın, cənab Qrevinin qanına necə susadiqlarının şahidi olub. Buna görə də gözü dönən, beyni dumanlanan bu şəxs də qan tökməyə, həm də burjuların qanını tökməyə həvəslənib! Cənablar, odur ki biz onu yox, kommunanı mühakimə etməliyik!

Zalda bu təklifi bəyənənlərdən uğultu qopdu. Vəkilin bu prosesi qazandığı sezilirdi. Dövlət ittihadçısı da cavab nitqindən imtiyana elədi.

Belə olanda məhkəmə sədri müttəhimə ənənəvi sualını ünvanladı:

– Müttəhim! Özünüüz təmizə çıxarmaq üçün nə demək istəyirsiniz?
Müttəhim yerindən qalxdı.



Bu qısaboylu, açıq, kətan rəngli saçları və boz gözləri olan adamın xeyli iti və parlaq baxışları vardı. Onun güclü, cəsarətli və ahəngdar səsi elə ilk kəlmələrdən sonra bu çəlimsiz cavan barədə gəlinən qənaətləri alt-üst elədi.

Ücadan, səlis və natiqlərə xas ustalıqla danişan cavan səsləndirdiyi hər sözün bu geniş zalın bütün guşələrində eşidilməsinə çalışırıdı:

– Cənab hakim! Mən gilyotin ilə başımın üzülməsini dəlixanaya düşməkdən daha uyğun bildiyimdən burada hər şeyi etiraf edəcəyəm... O kişi ilə qadını öldürməyimin səbəbi – onların mənim valideynlərim olmalarıdır.

Məni axıra qədər dinləyəndən sonra hökm çıxarıñ. Bir oğul doğan ana təlim-tərbiyə görmək üçün onu harayasa yollayıñ. Aşnası tərəfindən övladının haraya, hansı kəndə aparıldığı həmin qadın bilməyə də bilər. Əsas odur ki, o balaca və məsum varlıq heç bir suç sahibi olmadığı halda ömürlük səfələtə, bic doğulmanın qaxincına və ən betəri, qaçılmaz ölümə məhkum olunub, çünkü süd anasına aylıq ödəməni kəsən ata-anası onu taleyin ümidiñə buraxaraq tərk ediblər. Həmin dayə istəsəydi, bu uşağı əmizdirməz, ona baxmaz və onu ölüm mələyinin cynağına verərdi: belə hal-lara az rastlanır. Amma mənim süd anam mərd, həm də çox dəyanətli birisi çıxdı. Doğma anamla müqayisədə daha genişqəlblı, daha nəvazişli və övladcanlı çıxdı. O, məni tərbiyə elədi. Amma bu insanlıq borcunu yerinə yetirərkən o, yanlışlığa yol vermişdi. Şəhərdə yaşayanların ətraf kəndlərə – eynilə bir zibil kimi – atdıqları zavallı uşaqların elə ölməyi məsləhətdir.

Ağlım kəsəndən bəri üzərimdə qara bir ləkə hiss eləmişəm mən. Günlərin bir günü uşaqlar mənə «bicbala» ləqəbi taxdırı. Mənasını dəqiq bilmədikləri bu sözü onlar öz valideynlərindən eşitmışdilər. Mən də onun mənasını bilmirdim, amma bunu təxmin eləməkdə idim. Onu da vurğulayım ki, mən məktəbimizin ən zehinli şagirdlərindən sayılırdım. Əgər o vaxt valideynlərim məni atmaqla bir cinayətə qol qoymasayırlar, kim bilir, cənab hakim, bəlkə, elə indi mən də cəmiyyətdə hörmət-izzət sahibi, tanınan birisi idim.

Əslində, gerçək cinayəti də onlar işləyiblər. Mən qurbanam, onlar isə bais. Çarəsiz olduğum vaxt onlar mənə qarşı amansız davranışmışdırlar. Onlar məni sevməyə borclu ikən, məndən imtina

etmişdilər. Həyatımı onlara borcluydum. Amma həyat bir hədiyyə deyil ki? Hər halda, mənim həyatım yalnız və yalnız faciəyə köklənmişdi. Məni belə, acımasız atdıqlarına görə mən də onlardan qisasalma haqqı qazanmışdım. Onlar mənə qarşı hər hansı canlı varlığa qarşı işlənə biləcək ən alçaq, ən amansız və ağlasıgmaz bir cinayəti törətmışdilər.

Adətən, təhqir olunan kəs təhqir edənə el qaldırır, soyulub-talanan isə zor gücünə öz varını özünə qaytarır. Hamının ələ salib əziyyət verdiyi insan isə öldürür. Şillə yeyən birisi də qarşısındakını öldürə bilər. Mənliy tapdalanan şəxs də öldürməyi öz haqqı sanır. Məni isə həm soyublar, həm aldadıblar, həm aşağılayıblar, həm işgəncəyə düçər ediblər, üstəlik, mənənən öldürübllər. Başqalarıyla, yəni qəzəbini haqlı saydığınıız insanlarla müqayisədə mən qat-qat artıq əzaba qatlaşmışam.

Mən öz intiqamımı yerde qoymamaq üçün öldürdüm. Bunu qanuni haqqım sayırdım. Məni layiq bildikləri o dəhşətli həyatə cavab olaraq mən də onların bəxtəvər həyatına qəsd elədim.

Siz bunu «ata-ana qatilli» kimi dəyərləndirirsiniz! Əgər mənim varlığım bu adamlardan ötrü qorxunc üzqarası, dözülməz ləkə idisə, əgər bu dünyaya gəlmiş onlar üçün bədbəxtlik və təhqir idisə, onda bu adamları ata-anam saymaq nə dərəcədə doğrudur? Həyatda yalnız gen-bol kef çəkməyi düşündükləri halda, gözlənilmədən dünyaya gəldiyim üçün məni zərərsiz saymışdilar. Sonradan isə mənim onları yoxetmə imkanım yarandı.

Halbuki bu yaxın vaxtlara qədər mən özümü onları sevməyə hazırlamışdım.

Bayaq dediyim kimi, iki il öncə atam sayılan o kişi ilk dəfə mənə baş çəkdi. Onda mən heç nədən şübhələnməmişdim və o, mənə mebel sıfarişi eləmişdi. Sonradan öyrəndim ki, o, kənd keşişindən, əlbəttə ki, gizlicə hər şeyi soruşub-öyrənibmiş.

Ondan sonra mənə tez-tez baş çəkməyə başladı, sıfarişləri üçün gen-bol pul ödədi. Hərdənbir mənimlə oradan-buradan söhbət də eləyərdi. Yavaş-yavaş məndə də ona rəğbət yarandı.

Bu ilin əvvəllərində arvadını, yəni anamı da yanımıza gətirdi. İçəri girdikdə qadın elə əsim-əsim əsirdi ki, mən onu əsəb xəstəsi hesab elədim. Qadın stul və bir stəkan su istədi. Heç nə demədən, şüursuz tərzdə ətrafinı süzdüyü dəqiqələrdə o, ərinin suallarına yalnız



«hə» və «yox» ilə cavab verirdi, həm də hərdənbir yanılırdı. Məni tərk edərkən hətta bu qadının ağlının başında olmadığını sanmışdım.

Bir ay sonra qadın bir daha gəldi. Bu səfər sakit idi və soyuq-qanlı davranışındı. Oturub, mənimlə uzun-uzadı söhbətləşəndən sonra gedərayaq mənə bahalı bir sifariş verdilər. Bunun ardınca o qadını daha üç kərə görsəm də, hər hansı zənnə qapılmışdım. Amma bir kərə qadın heç gözlənilmədən mənim həyatım, uşaqlığım və valideynlərim barədə söz salanda dedim:

– Xanım! Mənim atam-anam yaramaz insan olduqlarından, körpə ikən məni atıblar.

Ürəyini tutan qadın bayılaraq yerə sərələndi. Həmin an düşündüm ki, yəqin bu, mənim anamdır. Amma bunu anladığımı qəti bürüzə vermədim, çünkü onun bir daha buraya gəlməsini istəyirdim.

O ara bu məsələni araşdırdım və öyrəndim ki, ötən ilin iyulunda bu cütlük evlənilib, çünkü üç il önce anam dul qalıb. Şayiələrə görə, atam bu qadınla onun əvvəlki əri həyatda ikən sevişmiş. Amma bununla bağlı ortada heç bir dəlil olmasa da, bunun ciddi dəlili mən idim: onlar əvvəlcə məni gizlətmək, daha sonra isə məhv etmək niyyətində imişlər.

Gözləməyə başladım. Bir axşam qadın yenə də atamın müşayiəti ilə yanına gəldi. Həmin gün qadın məlum olmayan səbəb üzündən yenə həyəcanlıydı. Getməzdən öncə üzünü mənə tutub dedi:

– Dürüst və zəhmətkeş birisi olduğunuz üçün həyatda sizə uğurlar diləyirəm. Yəqin ki, nə vaxtsa evlənməyi də düşünürsünüz. Özünüzə bab bir xanım seçə bilmənizdə sizə öz yardımımı təklif eləmək istərdim. Vaxtilə özümü zorla ərə verdiklərindən bunun necə çəkilməz dərd olduğunu yaxşı anlayıram. İndi mən zənginəm, sərbəstəm, övladım yoxdur və öz sərvətimi istədiyim kimi xərcləməyə qadırəm. Bunu isə sizə toy xərcliyi kimi verirəm.

Sonra o, mənə ağızı yapışdırılmış zərf uzatdı. Diqqətlə qadını süzüb soruşdum:

– Siz mənim anamsınız?

Qadın geri-geri gedərək, əlləriylə örtməklə üzünü məndən gizlətdi. Atam isə onu qucaqlayaraq, üstümə çımxırdı:

– Deyəsən, dəli olmuşunuz?!

Cavabında:

– Heç də yox, – dedim. – Sizin ata-anam olduğunuzu çox yaxşı bilirəm. Başımı piyləyə bilməzsiniz. Əgər bunu indicə etiraf etsəniz,

bu sərə aramızda qalacaq. Sizə bir pislik eləmək niyyətim yoxdur və əvvəlki kimi xarratlığımı davam edəcəyəm.

Hönkürən xanımını kişi qapıya sarı apardı. Amma qaçıb qabaqlarını kəsdim, qapını içəridən kilidləyib, açarı cibimə qoyandan sonra dedim:

– Bir öz xanımınızın halına yanın. Yoxsa bundan sonra da durub iddia edəcəksiniz ki, o, mənim anam deyil?

Kişi lap özündən çıxdı, rəngi kağız kimi ağırdı: görünür, o, bu sərrin açılacağı təqdirdə aləmdə biabır olacağından, adlarına, mövqelərinə və şərəflərinə ləkə düşəcəyindən ehtiyatlanırdı. O donquldandı:

– Siz yaramazsınız, məqsədiniz isə bızdən pul qoparmaqdır. Elə buna görə də siz qara camaata heç kim üz vermir, əlinizi çörəyə çatdırırmır, qeydinizə qalmır da!

Anam isə çarəsiz halda təkrarlayırdı:

– Gedək buradan! Gedək buradan!

Qapının bağlı olduğunu xatırlayan kişi səsini qaldırdı:

– Bu dəqiqə qapını açın, yoxsa sizi zorakılıq və hədə-qorxuya görə həbsdə çürüdəcəyəm!

Mən təmkinimi qoruyaraq qapını açdım və onlar zülmətin qoyundan görünməz oldular.

Bir an sonra isə mən özümü təkrar kimsəsiz, yetim, küçəyə atılmış birisi kimi hiss elədim. Sonsuz qüssə, qəzəb, nifrat və iyrənmə duyusu içimi sardi. İçim alt-üst oldu, sindirilan qürurumun, qarşılıqlıqsız qalan sevgimin üzüntüsüylə və tam haqlı olaraq hiddətə qapıldım. Onların Şatu vağzalına hansı yolla gedəcəklərini bildiyimdən Sena sahilləriylə qaçmağa başladım.

Az sonra onlara yetişdim. Zülmət bir gecəydi. Çəmənliliklə səssizcə yeriyirdim ki, hənirtimi duymasınlar. Anam hələ də göz yaşı axırdırdı. Atam isə deyirdi:

– Bütün günah səndədir. Onu görüb neyləyəcəkdiñ axı? İndiki durumumuzda buna nə hacət var, hə?! Biz ona uzaqdan-uzağ, yəni gözə girmədən də yardım eləyə bilərdik. Əgər onun doğma oğlumuz olduğunu etiraf edə bilmiriksə, onda belə riskli ziyanətlərə də gərək yox idi...

Mən onlara sarı cumub dil-ağız eləməyə başladım:

– Siz mənim övladınız olduğunu bilirsiniz. Məndən bir kərə imtina etməniz yetmir ki, bunu bir daha təkrarlamaq istəyirsiniz?



Bax bu yerdə, cənab hakim, kişi mənə əl qaldırdı. Bunu şərəfimə, qanuna və respublikamıza and içərek söyləyirəm. Məni vurdugu üçün onun yaxalığından yapışdım. O ara kişi tapança çıxartdı. Gözlərim necə alacalandısa, artıq ağlım başımdan çıxdı və cibimdən çıxardığım pərgarla onu var gücümlə vurmağa başladım. Qadın qaraqışqırıq qopartdı: «Yardım edin! Öldürürlər!» Sonra o, əliyle saqqalımdan yapışdı. Deyəsən, mən onu da öldürdüm. Həmin an nə elədiyimi indi necə xatırlayım axı?

Hər ikisinin yerdə sərələnib qaldığını görünçə, çox düşünüb-dəşinmadan cəsədləri Sena çayına tulladım.

Hər şey belə olub. İndi hökm sizindir.

* * *

Müttəhim oturdu. Onun səmimi etirafına görə mühakiməyə ara verildi. Yaxın zamanda təkrar dirləmələrə başlanacaq. Əgər biz sizinlə birlikdə andlı məhkəmənin üzvü olsaydıq, sizcə, bu ata-ana qatılınlə necə yanaşmalıydıq?

BOYUNBAĞI

Bu cür son dərəcə zərif və gözəl qızlar bəzən taleyin oyunu nəticəsində məmər ailələrində dünyaya göz açırlar. Onun nə cehizi, nə parlaq gələcəklə bağlı ümidi, nə də ki, nə vaxtsa zəngin və kübar dairələrdən olan birinin onu tanıyıb, sevib, öz xanımı etmək şansı vardı. Elə buna görə də o, Təhsil nazirliyində işləyən adı müfəttişin evlənmə təklifini qəbul etməyə məcbur olmuşdu.

Geyinib-kecinmək üçün yetərli imkanı olmadığından o, sadə geyinər və buna görə özünü pariya¹ kimi bədbəxt hiss edərdi: axı qadınlardan ötrü toplumdakı mövqə və əsil-nəcabət heç nə ifadə etmədi, onlar öz gözəllikləri, incəlikləri və məlahəti ilə dün-yaya göz açanda aldıqları imtiyazları birə-on artırmağa qadirdirlər. Həm də ki davranışları, incə zövqləri və şüx düşüncə tərzləri qara camaat arasından çıxan qız-qadını ən zəngin xanımlarla eyni tərəzinin gözünə qoyacaq üstün özəlliklərdir. Gözqamaşdırın bir həyat tərzi üçün, ən zərif dəbdəbə üçün doğulduğuna inanan bu xanım daim əzablar içinde qovrulurdu. Öz mənzilinin kasibliğindən, evinin çilpaq divarlardan, şiltəsi çıxmış stullardan, kirli-pasaqlı pərdələrdən o cana yiğilmişdi. Bəlkə də, öz çevrəsindən olan hər hansı qadın bütün bunlara laqeyd qalardı, o isə bundan əziyyət çekir və hid-dətlənirdi. Onların kasibyana ev təsərrüfatını idarə edən qisaböylü bretonlu qadına baxanda acı təəssüf hissi və baş tutmayan arzular ona lap güc gəlirdi. Halbuki o, köhnə və bürünc şamdanlarla işıqlanan, Şərq qumaşlarından pərdələri olan qəbul otaqlarının lal sükü-tuna həsəd aparırdı. İpək corablı, şüx qamətli lakeylərin isidicilərin yaratdığı sicaqlıqdan yumşaq kreslarda xumarlanaraq necə mürgü döydükləri canlanırdı gözləri qarşısında. Həmin salonlarda mebel

¹ *Pariya* – qədim Hindistanda «ən aşağı kastadan olan, vətəndaşlıq hüquqlarından və hər cür maddi imkandan məhrum şəxs» və ya «dilənçi» mənasında işlənən sözdür (*pariah*)



qədim üslubda ştof¹ parçalarla üzlənmişdi, xüsusi zövqlə işlənmiş xırda masaların üzərində cürbəcür bahalı və əntiqəfuruş əşyalar gözə dəyirdi. Müxtəlif qoxuların hakim olduğu qonaq otaqlarında, adətən, saat beşdə ən məhrəm dostlar üçün, hər bir qadının tanışlığından fəxarət duyacağı və adlı-sanlı insanlar üçün qəbul düzənlənirdi.

Üç gün ard-arda süfrəsi dəyişdirilməyen dəyirmi masa arxasında, əriylə üzbəüz oturan bu qadın ərinin şorba qazançasının qapağını qaldırarkən sevincək dediyi «Aha, kələm şorbası! Bundan ləziz nə var görən?!» dediyini eşidəndə zövqlü nahar süfrələrini, bərəq vuran gümüş çəngəl-bıçağı, divarlardakı qobelenlərin üzərində tilsimli meşələrin qoynunda qəribə quşların və qədim qəhrəmanların təsvirlərini gözləri önündə canlandırdı. O, incə çini qablarda süfrəyə verilən ekzotik yeməklər, qulaqlara piçildənən şüx zarafatlar və bunları dinləyərkən üzünə sırlı təbəssüm qonduran qonaqların çəngəllə alabalığın pənbə etini və ya qarabağır quşunun qanadını didişdirdiklərini görmək həsrətindəydi. Onun heç nəyi yox idi: nə bəzək-düzək, nə də zinət əşyaları. Halbuki bütün bunları hədsiz dərəcədə sevən bu qadın özünün onlar üçün yaradıldığına inanırdı. O xoşa gəlmək, ağılları başdan almaq, cəmiyyətdə qazandığı uğurlarla digər qadınları həsədə sürükləmək istəyirdi.

Vaxtilə eyni monastırda təlim-tərbiyə aldığı rəfiqələrindən biri indi zəngin birisiydi. Hər dəfə onu ziyarət edəndən sonra bu qadın hansı məşəqqətlərə ürcəh olurdusa, bir daha həmin evə getməmək barədə özünə söz verirdi. Sonrakı günlərdə özünə yazıçı geldiyindən, çarəsizlikdən və qüssədən durmadan göz yaşı axırdı.

Bir axşam özündən hədsiz razılıqla evə dönən əri ona iri bir zərf uzadıb dedi:

– Buyur, bax. Bu, sənə sürprizimdir.

Tez zərfi açan qadın oradakı dəvətnamədə aşağıdakı mətni oxudu:

«Xalq Təhsili naziri cənab Jorj Ramponno və xanımı,
cənab və xanım Luazzelləri
yanvarın 18-də nazirlilik binasında keçiriləcək
ziyafətə dəvət edirlər».

Ərinin gözlədiyinin əksinə olaraq və bundan vəcdə gəlmək əvəzinə qadın qanıqara halda dəvətnaməni masanın üstünə fırlatdı.

¹ Ştof – mebelüzləmədə və pərdəlik olaraq işlədilən parça

– İndi sən özün de: mənim nəyimə gərəkdir bu?!

– Necə yəni, əzizim?! Səni sevindirəcəyimi düşünürdüm. Onsuz da heç yerə çıxmırsan, səndən ötrü bu, əsl, həm də çox uyğun bir giriəvədir! Bu dəvətnaməni böyük əziyyət hesabına əldə etmişəm. Hamı bu ziyafətdə iştirak etmək istəsə də, hər kəsi çağırımlar. Xırda məmurlara yerli-dibli dəvətnamə vermirlər. Sən o tədbirdə bütün rəsmi adamları görə biləcəksən.

Qadın əsəbi halda ərinin süzüb, kinaya ilə soruşdu:

– Yaxşı, bəs əynimə nə geyəcəyəm? Nəyim var ki, nə də geyim?!

Bu məqamı heç nəzərə almayan əri mızıldandı:

– O teatra geyindiyin donu. Mənə qalsa, o, sənə çox yaraşır.

Bu ara o, xanımının ağladığını gördüyü üçün çəşqinliq qapılıb susdu. Bir cüt iri göz yaşı qadının gözlərinin kənarlarından aşağıya, ta dodaqlarının uclarına doğru gilələndi. Kişi dili tutula-tutula xəbər aldı:

– Nə oldu sənə? Axi nə?

Boğazını bürüyən qəhərə güc gələn qadın yanaqlarını silərək sakit tərzdə dilləndi:

– Heç nə olmayıb. Mənim heç bir bəzək əşyam yoxdur və deməli, mən o ziyafətə gedə bilmərəm. Bu biletləri isə sən iş yoldaşlarından birisinə, xanımı məndən daha yaxşı geyinib-kecinən birisinə ver.

Çarəsizliyə qapılan əri onu dilə tutdu:

– Qulaq as, Matilda. Bu ziyafətə və daha sonra da belə yerlərə geyməyə yarayan, yaraşıqlı bir paltar neçəyə olar, səncə?

Qadın bir dəqiqlik susub, beynində hesablaşdı və onu da nəzərə aldı ki, deyəcəyi rəqəm onsuz da qənaətcil ərinin ürkütməsin və o, bu sevdadan yerli-dibli əl götürməsin.

Nəhayət, o, duruxa-duruxa dilləndi:

– Dəqiq bilmirəm, amma, məncə, dörd yüz frank mənə bəs eləyər.

Ərinin rəngi avazlığı: hər bazar günü Nanter ətrafında torağay ovuna çıxan dostlarına gələn yay qoşula bilməkdən ötrü tūfəng almaq üçün onun ayırdığı pul düz elə bu qədər idi.

Amma o:

– Yaxşı, – dedi. – Mən sənə dörd yüz frank verəcəyəm, amma sən də layiqli bir paltar al.

Balın keçiriləcəyi gün yaxınlaşdıqca, xanım Luazel özünə yer tapa bilmirdi, paltarı artıq hazır olsa da, elə hey qüssələnir, rahat-sızlıq duyurdu. Bir axşam əri ondan xəbər aldı:



– Bura bax, nə olub yenə sənə? Son günlər özünü nəsə qəribə aparırsan.

Qadın dedi:

– Aldığım paltara rövnəq verəcək bir dənə də daş-qasım və ya zinət əşyam yoxdur. Görkəmim kasibyana olacağından həmin dəvətə qatılmaq heç könlümcə deyil.

Əri etiraz elədi:

– Yaxanı təbii güllərlə bəzəyərsən. Qışda bu, son dərəcə cazibədar görünür. On franka biz sənin üçün iki-üç dənə misilsiz qızılıgül alarıq.

Qadın isə razılaşmışdı:

– Yox, istəmirəm... O cür zəngin xanımların arasına dilənci kökündə çıxməq sən bilməzsən adamı necə əzir...

Ərinin ağlına ideya gəldi:

– Vay səni axmaq! Onda get rəfiqən Forestyegilə və onun zinət əşyalarından bir-ikisini borc al. Bunu etməkdən ötrü siz yetərincə məhrəmsiniz.

Xanımı sevincək çığırdı:

– Haqlısan! Bu mənim heç ağlıma gəlməmişdi.

Səhərisi gün o, xanım Forestyegilə gedib, sıxıntısını onunla paylaştı.

Rəfiqəsi aynalı şkafına yanaşıb, oradan götürdüyü iri bir zinət mücrüsünü xanım Luazelin qarşısına qoymaqla qapağını açıb:

– İstədiyini seç, əzizim, – dedi.

Rəfiqəsinin gözləri mücrüdəki qolbaqlara, mirvarılərə, Venesiya zərgərlərinin misilsiz əl işi olan və daş-qaslarla bəzənmiş qızıl xaça sataşdı. Bütün bu zinət əşyalarını birbəbir taxıl güzgü qarşısına keçdi və heç birisindən ayrılməq, heç birisini geri vermək gəlmədi içindən. Elə hey soruşurdu:

– Başqa bir şeyin yoxdur?

– Əlbəttə ki, var. Mücrünü eşələ. Nədən xoşlandığını mən haradan bilim axı?

Açıdığı qara atlaz futlyardakı möhtəşəm briliyant boyunbağıya gözləri sataşan Matildanın içində oyanan istəkdən qəlbi qəfəsdəki quş kimi çırpındı. Onu titrək əllərinə aldı, yüksək yaxalıqlı paltarıyla onun uyuşub-uyuşmadığını ayna önündə yoxlayınca, özü özünə valeh oldu.

Sonra o, ürkək tərzdə və sıxlı-sıxlı soruşdu:

– Sən mənə bunu, təkcə bunu verə bilərsən?

– Sözsüz ki, verərəm.

Xanım Luazel sevincdən rəfiqəsinin boynuna sarılıb onu öpdü və xəzinə tapıbmış kimi birbaşa evinə üz tutdu.

Ziyafət günü gəlib yetişdi. Xanım Luazel hamının gözünü oxşamadı. Sevincinin, zərifliyinin və nəcibliyinin hədd-hüdudu olmayan bu cavanəzən məclisdəki ən gözəl xanım olduğundan kişilər gözlərini ondan çəkmirdilər, bir-birindən onun kimliyini soruşur, onunla tanışlıqdan şərəf duyurdular. Özəl tapşırıqlara məsul bütün məmurlar yalnız onunla vals oynamaya can atırdılar. Hətta nazir də ona nəzər yetirmişdi.

Sevincdən başını itirən bu qadın sonsuz fərəhlə və şuxluqla rəqs edirdi, öz gözəlliyyinin sehrinə qapıldığı üçün heç nə barədə düşünmürdü, çevrəsindəkilərdə doğurduğu heyranlıq, hər kəsin ona təzim etməsi və onunla tanışlığı can atması qadının başını gicəlləndirdiyindən indi o, özünü tam və qəti qələbə çalmış birisi kimi hiss edirdi: qadın qələbi üçün bəyəm bundan daha xoş bir yaşantı ola bilərmi?

Sübə saat dörrdə onlar evə döndülər. Gecəyarı olandan əri, xanımlarının başı hədsiz dərəcədə əylənməyə qarışan digər üç məmur ilə bir arada, nisbətən kiçik və bomboş salonda mürgü döyməyində idi.

Əri onun çiyninə ucuz büründəyini atanda qadın bunun əynindəki ziyafət geyiminin gözəlliyi ilə heç cür uyuşmadığının fərqiñə vardi. Öz bahalı kürklərini geyinən başqa xanımların onu bu kökdə görmələrini istəmədiyindən bir an öncə, həm də qaćaraq oranı tərk etməyə çalışdı. Amma əri onu əylədi:

– Hara belə? Yoxsa sonra soyuqlayarsan. İndi bir fayton taparam.

Amma Matilda ərini dirləmədən pilləkənlə aşağıya endi. Küçəyə çıxdıqlarında yaxınlıqda hər hansı minik olmadığından onlar fayton aramağa və yoldan ötənləri əylənməyə girişdilər.

Hər yerdən ümidiłeri kəsilib, canları buzlayınca çay sahilinə tərəf endilər. Axır ki, burada sinq-salxaq bir gecə faytonuna rastladılar: bu cür tör-töküntü faytonların sahibləri, sanki, öz miniklərinin görkəmindən utandıqları üçün ancaq gecələr daşımalarla məşğul olurlar.

Müqəddəs Şəhidlər küçəsindəki evlərinə çatıb, lal-dinməz yuxarı qalxdılar. Qadının təntənəsi bitmişdi. Əri isə sabah saat onda təkrar nazirliyə gedəcəyi barədə düşünürdü.



Özünün sarsıcı gözelliyinə bir daha nəzər salmaq istəyən qadın çiyindəki büruncayıñ güzgünün öündə çıxartdı və heyrətlə çığırdı. Boynundakı boyunbağı yoxa çıxmışdı!

Yarisoynmuş halda olan əri soruşdu:

– Nə oldu sənə elə?

Qadın lal-mat ona sarı döndü:

– Mənim... məndəki... Xanım Forestyenin boyunbağısını salib itirmişəm.

Kişi çəşqin halda yerindən dik atıldı:

– Necə?.. Bu nə deməkdir?.. Ola bilməz!

Onlar paltarın ora-burasında, büruncayıñ arasında, ciblərində, hər yerde itiyi aramağa başladılar. Cəhdələri boşça çıxınca kişi soruşdu:

– Baldan çıxdığımız zaman o, sənin boynunda idimi?

– Hə, hələ nazirliyin vestibülündə ikən ona toxunduğum yadımdadır.

– Amma onu küçədə salmış olsaydın, hər halda, səsini duyarlıq. Deməli o, faytonda sürüşüb düşüb.

– Hə. Yəqin, elə olub. Onun nömrəsi yadındadır?

– Yox. Sən necə, nömrəsinə baxmamışdin?

– Yox.

Ağır dərdə tuş gəlmış kimi onlar uzun-uzadı göz-gözə qaldılar.

Sonra Luazel durub geyindi və dedi:

– Piyada gəldiyimiz yolları təkrar gedib, baxım görüm, boyunbağını tapa biləcəyəm?

Bunu deyib çıxdı. Qadın isə elə ziyafət libasindaca, oturduğu yerdə bir müqəvvə misalı quruyub qaldı. Nə uzana bildi, nə də şamı yandırıdı.

Səhər saat yeddiyə qalmış əri evə döndü – itiyi tapmamışdı.

Sonra o, polis şöbəsinə baş çəkdi, qəzet redaksiyalarına gedib, itiklə bağlı elanlar verdi, fayton dayanacaqlarına üz tutdu: bir sözlə, ümid işığı gələn hər yerə baş vurdu.

Qadının bütün günü nigarançılıqda keçdi – başlarına gələn amansız itki onu tamam keyləşdirmişdi.

Axşam evə qayıdan Luazel sinixmiş görünürdü, rəngi qaçmışdı. Hələlik heç bir nəticə yox idi. Xanımına dedi:

– Rəfiqənə yaz ki, boyunbağının bağlanan qismi qırılıb və onu təmirə vermisən. Bu yolla biz durumu birtəhər idarə etmək üçün bir az vaxt qazanarıq.

Qadın ərinin diktə etdiyi məktubu yazdı.

Bir həftənin bitməsiylə bütün ümidi ləri puç oldu və bu müddətdə düz beş il yaşlanan Luazel qərar çıxardı:

– İtkinin əvəzini verməliyik.

Sabahı gün onlar itən boyunbağının futlyarının üzərində soyadı yazılın zərgərin yanına yollandılar. Öz dəftər-kitabını yoxlayan usta dedi:

– Xanım, o boyunbağını mən satmamışam. Məndən, sadəcə, futlyar alıblar.

Durum belə olunca onlar tamam çarəsizliyə və təlaşa qapıldılar. O zərgər sənin, bu zərgər mənim deyib, bənzər boyunbağı axtarmağa, durmadan götür-qoya məcbur oldular. Bir mağazada onlar axtardıqlarına tam bənzər bir kolye¹ tapdilar. O, qırx min franka idi. Bazarlıq sonrası qiymət otuz altı minə endi.

Qarşıdakı üç gün ərzində bu boyunbağını başqasına satmamaq barədə zərgərdən söz aldılar. Həm də onunla şərtləşdilər ki, itən boyunbağı fevral ayının sonuna qədər tapılarsa, alacaqları bu zinət əşyasını otuz dörd min frank qarşılığı mağazaya geri verəcəklər.

Luazelə atasından miras olaraq on səkkiz min frank qalmışdı. Yerdə qalanını borç almaq qərarına gəldilər.

Bir tanışdan min, digərindən beş yüz, bundan yüz, ondan isə əlli frank almaqla borc yığmağa girişdi kişi. Bundan ötrü o, borc və zəmanət sənədlərini imzaladı, cürbəcür sələmçilərlə, dəllallarla tanışlıq qurdı. Bəlkə də, ömrünün sonuna qədər bitməyəcək məsuliyyətin altına girdi, maddi və mənəvi əzabların ağırlığı altında ehtiyac uçurumunun lap dibinə yuvarlandı. Ən sonda otuz altı mini saymaqla yeni boyunbağını satın aldı.

Xanımı zinət əşyasını xanım Foresteyə təhvil verəndə rəfiqəsi narazı halda dedi:

– Bunu nə yaman çox saxladın özündə? Axi o, mənə də gərək ola bilərdi.

Matilda qorxurdu ki, rəfiqəsi futlyarı açıb baxsa, boyunbağının dəyişdirildiyini sezər, bəlkə, hələ onu firıldaqçılıqda ittiham da elə-yər. Amma xanım Forestye futlyarı açmadı.

Xanım Luazelə yoxsulların məşəqqətli həyatının sırrı indi əyan oldu. Amma o, öz taleyinin ağrı-acısına mərdliklə sinə gərirdi. İndi

¹ Kolye – ön tərəfindən dekorativ asqısı olan bahalı boyunbağı



bu borcun altından çıxmak lazım gələcəkdi və o, buna qatlaşmalydı. Onlar qulluqçudan imtina etdilər, mənzillərini tərk edib, dam altın-daki mansardanı kirayələdilər.

O, ev işlerinin bütün ağırlığını, mətbəxdəki zəhlətökən vurnux-manı daddi. Yağlı-hisli qab-qacağı, qazanları yuduqca zərif dirnaqlarını qırdı. Məlefələri, paltarları, dəsmalları özü yuyub, ipə sərirdi. Hər səhər zibili atır, su daşıyır, hər pilləkən meydançasında dayanıb nəfəsini dərirdi. Qara camaat kimi geyinir, zənbili əlində çörəkçi, qəssab, baqqal dükanlarını dolaşır, satıcılarla çənə döyərək qiymət salırı, çünkü onsuz da kasad olan büdcəsindəki hər su onun üçün indi önəm daşıyırı.

Hər ay onlar bir veksel üzrə ödəməni bitirib digərinə keçir, bir başqasını isə ertələməyə məcbur olurdular.

Əri axşamlar bir tacirin balans hesablarını evə gətirib hesablayar, bəzən isə gecəni yatmadan səhifəsi bir sudan əlyazmaların üzünü köçürərdi.

Onlar beləcə düz on il əlləşib-vuruşdular.

On ilin tamamında bütün borçlarını, hətta sələmçilərin qoyduğu soyğunçu faizləri də ödədilər.

Bu müddətdə xanım Luazel xeyli yaşlandı. Ciyinləri iriləşdi, vücudu sərt və qaba görkəm qazandığından o, kasib ailələrdəki qadılardan heç seçilmirdi. Saçları pırtlaşışq, əynindəki tumanı çəpəki duran bu qadın uca səslə danışındı, döşəmələri sıcaq su ilə özü yuduğundan əlləri qıqpırmızı olardı. Hərdən bir, əri işdə olanda, boş vaxt tapan bu qadın pəncərə öündə oturub, özünün son dərəcə valehedici və misilsiz olduğu o ziyafləti xatırlayırdı.

Görəsən, onda boyunbağını itirməsəydi, hər şey necə olacaqdı? Kim bilər bunu? Kim bilər axı? Həyat necə də şıltaq və dəyişkəndir. Sən demə, insanın xilası və ya məhvi üçün ən adı təsadüf də yetərliymiş!

Bütöv bir həftənin yorğunluğunu çıxarmaqdan ötrü bir bazar günü Yelisey düzündə gəzintiyə çıxan bu ərlə arvad əlindən tutduğu uşaqla dolaşan bir qadın gördü. Bu, xanım Forestye idi: əvvəlki kimi cavan, gözəl və cazibədar qadın idi.

Xanım Luazel çəşqinliq keçirdi: ona yanaşın, ya yox? Əlbəttə ki, yanaşın. Onsuz da borcun altından çıxmışdır. İndi hər şeyi açıb-ağartmaq olardı. Niyə də olmasın?

Matilda keçmiş rəfiqəsinə yanaşdı:

– Salam, Janna.

Amma xanım Forestye qarşısındaki qadını tanıya bilmədi. Qara camaatdan birisinin ona öz adıyla müraciət eləməsi bu zəngin xanımı heyrətə salmışdı. O, dili tutula-tutula dedi:

– Amma... xanım... bilmirəm... Yəqin, siz məni kimləsə səhv salmınız.

– Heç də yox. Mən, Matilda Luazeləm.

Onun rəfiqəsini heyrət bürdü:

– Zavallı Matildam, necə də dəyişmişən sən!..

– Hə, səninlə son görüşümüzdən sonra son dərəcə böyük sıxıntılarla düçər oldum. Həm də çəkdiyim məşəqqətlərin hamısının... bəisi sən oldun!..

– Bəisi mən oldum? Niyə, maraqlıdır?

– Yadindadır, nazirlikdəki ziyaftə taxmaqdan ötrü sən mənə brilyant boyunbağı vermişdin?

– Yadimdadır. Başqa nə oldu ki?

– Mən onu salib itirmişdim.

– Necə yəni?! Sən onu mənə qaytardin axı.

– Qaytarmağınə qaytardım, amma onun tam bənzərini. Ona görə də bu son on ili biz onun borcunu ödəməklə girincik. Onsuz da o vaxt imkansız olduğumuz üçün nələrə qatlaşdırımızı sən yaxşı təsəvvür etməlisən... İndi həmin borcu ödəmişik və buna necə şad olduğumu kaş biləydin.

Xanım Forestye heykəltək yerində qurmuşdu.

– Deyirsən ki, siz mənim boyunbağımın yerinə yenisini almışdınız?

– Hə. Yoxsa sən heç bunun fərqiñə də varmamışan? Onlar hədsiz dərəcədə bənzəyirdilər.

Matilda indi qalib kimi və çox səmimi gülümsünürdü.

Xanım Forestye həyəcan içinde onun əllərindən yapışdı:

– Ah, zavallı Matildam! Mənim brilyantlarıım süni idi! Onların dəyəri beş yüz frankancaq olardı!..



GONBUL

Bir neçə gün idi ki, əzilmiş ordunun qalıqları arasıkəsilmədən şəhərin içindən keçib gedirdi. Bu, ordu yox, başıpozuq bir dəstə idi. Əsgərlərin üzünü tük basmışdı. Uzanmış saç-saqqalları kir-pas içindəydi. Paltarları cirilmişdi. Bayraqsız, nizamsız şəkildə, yorğun-arğın halda irəliləyirdilər. Açıq-aşkar görünürdü ki, əziliblər, əldən düşübələr, nə fikirləşməyə taqətləri qalib, nə də bir iş görməyə. Ayaq üstə güclə dayanırlar, özləri də bilmirlər ki, hara gedirlər. Bir balaca dayansalar, yorğunluqdan yerə səriləcəklər.

Nizami qoşun hissələrindən daha çox dünənə qədər sakit dolanan, indi isə tüfəngin ağırlığından belləri əyilmiş, qaçmağa da, hücumu keçməyə də eyni dərəcədə hazır olan, gah qorxub, gah da ruhlanan silahlı camaat daha çox gözə dəyirdi. Büyük döyüşlərdə əzilmiş diviziyanın qalıqları: qırmızısalvarlı əsgərlər, müxtəlif polklardan qalan piyadalar, qaşqabaqlı topçular, özlərini piyadalarla güclə çatdırıran süvarilərin – draqunların parıldayan dəbilqələri bu qarmaqarışıqlıq içinde gözə dəyirdi.

«Məğlubiyətin intiqamını alanlar», «Ölüm köməkçiləri», «Məzar vətəndaşları» kimi qəribə qəhrəmanlıq adı daşıyan, lakin görkəmlərindən əməlli-başlı quldura oxşayan könüllü nişançılar dəstəsi də gəlib keçirdi.

Onların dünənə qədər mahud, yaxud taxıl alveri edən, piy və sabun satan, indi təsadüfən – ya pulla, ya da uzun biğlarına görə zabit rütbəsi alıb zərbaftlı paltar geyinmiş, yaraqlı-yasaqlı rəisləri hay-küy salıb planlar müzakirə edir, özlərindən razı halda söyləyirdilər ki, məhv olmaqdə olan Fransanın yeganə dayağıdırılar. Əslində isə çox vaxt ipə-sapa yatmayan canılərdən, oğrulardan və pozğunlardan ibarət olan öz əsgərlərindən qorxurdular.

Söz yayılmışdı ki, prüssyalılar Ruana çathaçatdadır.

Son iki ayda yaxındakı meşədə qorxa-qorxa kəşfiyyat aparan, çox vaxt da öz keşikçilərinə atəş açan və kolluqda bir dovşan tər-pənib şıqqılıt salan kimi hücuma keçməyə hazırlaşan milli qvardiya indi evlərinə dağılmışdı. Onların bir az əvvəl adamları üç verstlik-dən qorxuya salan tüfəngləri, mundirləri, dəhşətli odsاقan silahları birdən-birə yoxa çıxmışdı.

Sen-Sever və Bur-Aşardan adlayıb Pont-Odemərə doğru irəlilə-yən axırıncı fransız əsgərləri, nəhayət, Sena çayını keçdilər, hamidən axırdı isə general, özünün iki yavəri ilə birlikdə, qoşunun arxası ilə pay-piyada sürüñürdü. O, tamamilə ruhdan düşmüşdü və pərən-pərən olmuş bu adamlarla nə edəcəyini bilmirdi. Həmişə qələbə calmağa vərdiş edən və indi özünün əfsanəvi qoçaqlığına baxmayaraq, birdən-birə dəhşətli məğlubiyyətə uğrayan xalqın vəziyyəti generalı sarsılmışdı.

Sonra şəhərə sükut çökdü, hamı dinnməz-söyləməz, qorxu içinde yaxınlaşan düşməni gözlədi. Dükanda, daxıl dalında oturmaqdən piylənmiş və hər cür cəsarəti itirmiş burjular, ət qızartdıqları şış-ləri və iri mətbəx bıçaqlarını prüssiyalıların silah hesab edib, onlara cəza verəcəklərindən qorxa-qorxa qalıblərin gəlməsini həyəcanla gözlədilər.

Elə bil, şəhərdə həyat ölmüşdü, dükanlar bağlanmışdı, küçələr-dən səs-səmir gəlmirdi. Bu məşum sükutdan qorxuya düşən və divar dibi ilə kölgə kimi sürünen tək-tük adamdan başqa gözə heç nə dəymirdi.

Gözləmkədən cana gəlmışdilər, isteyirdilər ki, düşmən tez gəlib çıxsın və intizardan canları qurtarsın.

Fransız qoşunlarının geri çəkilməsindən bir gün sonra axşam-üstü, haradansa çapılı gələn bir neçə atlı-ulan şəhərdə göründü. Bir az sonra isə Sen Katrinin döşü ilə qara bir sel axını irəliləməyə başladı. Darnetal və Buaqiyom yolları tərəfdə də iki sel axını göründü. Üç korpusun avanqardi eyni zamanda şəhər bələdiyyə idarəsinin karşısındaki meydançaya gəldi. Bunların ardınca alman nizami qoşunlarının əsgərləri qonşu küçələrə doluşdular. Əsgər-lərin ahəngdar ayaq tappiltalarından küçələr uguldamağa başladı.

Şəhər ölü sükutuna qərq olmuş və sakinsiz kimi görünürdü, əslində isə qapalı pəncərə taxtalarının arxasından, müharibə qanun-larına görə şəhərin, burada yaşayan insanların və bütün var-dövlətin



sahibi hesab olunan fatehləri qorxa-qorxa gizlicə süzürdülər. Küçələrdə, həmin evlərin divarları boyunca isə hərəkət edən alman əsgərlərinə, yerlilərə tanış olmayan «qiğıltılı» səslə komandalar verilirdi. Yarımqaranlıq otaqlarda gizlənən obivatellər¹ insan müdrikliyini və qüdrətini aciz qoyan kortəbii fəlakətlər, hər şeyi məhv edən böyük geoloji dağıntılar qarşısında aciz qalan adamlar kimi dəhşətə gəlmisdilər. Belə hissələr hər dəfə yaradılmış qayda-qanunlar devrildikdə, təhlükəsizlik duyğuları itirildikdə, təbiətin və insanların qanunları ilə qorunan hər şeyin mənasız və qəzəbli qüvvələr qarşısında qaldığı zaman baş qaldırır. Şəhərliləri uçub dağılan evlərin altında dəfn edən zəlzələlər, kəndliləri ölmüş öküzləri və evlərini dam örtüyülə birlikdə aparan yatağından oynayıb daşan çaylar, ya da təslim olmaq istəməyənlərin hamısını qırın, qalanlarını isə əsir alan, qılincının şöhrəti naminə hər şeyi talayan, top gurultuları altında hansı bir ilahi qüvvəyəsə iltifat göstərmək istəyən qalib ordu – bütün bu dəhşətli fəlakətlər, göylərin ədalətinə və insan zəkasının qüdrətinə bizə uşaqlıqdan təlqin edilən bütün qədim etiqadları və ümidi ləri büsbütün yox edir.

Artıq qapıları bir-bir döyüdüllər. Kiçik dəstələrlə içəri doluşdurular. Hicüməndən sonra zəbtetmə başlayırdı. Məğlub olanların boynuna yeni vəzifə düşürdü: onlar qalıblərə mehribanlıq göstərməli idilər.

Aradan xeyli keçdi. Qorxu canlardan çıxdı və hər şey əvvəlk qaydasına düşdü. Prus zabitləri ailələrdə ev sahibləri ilə birlikdə süfrə arxasında oturub, rahatca nahar eləməyə başladılar. Bu zabitlərin bəziləri ədəbli çıxır, nəzakət xatırınə Fransanın məğlubiyətinə acıyr və belə bir müharibədə iştirak etdiyinə görə əzab çəkdiyini söyləyirdi. Fransızlar almanlara bu cür alicənablıqlarına görə minnətdarlıqlarını bildirildilər. Bu bir də ona görə edildi ki, almanın himayəsinə sığınmaq hər an lazımlı ola bilərdi.

Zabitlərin qılığına girməklə evə doluşan əsgərlərin sayını da azaltmaq olardı. Bir də asılı olduğun adama toxunmağın nə mənəsi vardı? Belə hərəkət etmək qoçaqlıq yox, ağılsızlıq olardı. Ruan burjuları keçmiş zamanlarda, şəhərə şöhrət gətirən müdafiə illərində olduğu kimi, ehtiyatla hərəkət edirdilər. Onlar fransız nəzakət qaydalarına qəti riayət edərək, belə bir qərara gəlmisdilər ki, evin içinde xarici qəsəbkarlara mehribanlıq göstərmək olar. Ancaq elə etmək lazımdır ki, bu yaxınlıqdan başqaları xəbər tutmasın. Küçə-

¹ Obivatel –ancaq öz mənafeyini düşünən adam (rus.)

də almanlara üz göstərmirdilər. Amma axşamlar, evdə onlarla şirin-şirin söhbət edirdilər. Bu mehribanlıqalaşan almanlar isə axşamlar özlərini buxarının istisnə verərək oturur, gecəyarısına qədər yerlərindən qalxmaq istəmirdilər.

Şəhər yavaş-yavaş əvvəlki adı görkəmini alırdı. Fransızlar hələ evdən çıxmaga ehtiyat edirdilər, amma küçələrdə prus əsgərlərinin əlindən tərpənmək olmurdu. Bununla belə, öz uzun qılınclarını küçələrdə lovğa-lovğa sürüyən mavi paltarlı qusarlar¹ bir il bundan əvvəl həmin qəhvəxanalarda kef sürən fransız yeger² zabitləri kimi yoxsul, adı şəhərlilərə həqarətlə baxırdılar.

Bununla belə, havada sezilməsi çətin olan ağır, xoşagəlməz, yad bir əhvali-ruhiyyə hiss edildi. Elə bil, hər yerə hücum, basqın qoxusu hopmuşdu. Bu qoxu evlərə, ictimai yerlərə dolmuşdu. Yeməklərə xüsusi dad-tam vermiş, insanlarda elə bir hiss əmələ getirmişdi ki, guya, sən uzaq-uzaq ölkələrdə, qan hərisi olan vəhşi qəbilələr arasında dolaşırsan.

Qaliblər pul, həm də çoxlu pul tələb edirdilər. Obivatellər varlı idilər və onlara dinməz-söyləməz istədikləri qədər pul verirdilər. Amma varlı norman tacirləri buna dözmürdülər. Onların xasiyyəti idi, balaca bir ziyana düşəndə, gəlirlərinin kiçik bir damlaşının baş-qasının əlinə keçdiyini hiss edəndə daha çox əzab çəkirdilər.

Bütün bunlarla yanaşı, şəhərdən iki-üç lyö aralıda, çayın aşağılarında, Kruasse, Dyepdal və Byessarın yaxınlığında qayıqçılar və balıqçılar daşla başı əzilmiş, ya yumruqla öldürülmüş, bıçaqla doğranmış, ya da sadəcə, körpündən başısağdı çaya atılmış alman paltarlı köpmüş meytərləri dəfələrlə suyun dibindən tapıb çıxarırdılar. Gündün günortağı aparan açıq döyüşlərdən daha təhlükəli olan bu hay-haraysız, səssiz-küysüz, gizli, vəhşicəsinə, lakin qanuni intiqam hissindən doğan, sırlı qəhrəmanlıqla edilən döyüşlərin qurbanı olan meytərlər çox vaxt çayda lillənib qalırdı.

Çünki yadellilərə nifrat hissi ta qədimlərdən başlayaraq məslək yolunda ölümə hazır olan və cəmiyyətin cüzi hissəsini təşkil edən cəsurları həmişə ayağa qaldırır.

Qəsbkarlar öz dəyişməz qayda-qanunları ilə şəhəri özlərinə tabe etsələr də, heç bir dəhşətli hadisə törətmədilər. Halbuki onların

¹ *Qusar* – macar geyimli süvari əsgər

² *Yeger* – nişançı polku əsgəri



qələbə ilə irəlilədikləri yerlərdə çox amansızlıqlar etdikləri haqqında şayılər səhərə yayılmışdı. Bunu görən yerli əhalı axırda cəsarətləndi və tacirlər ticarətə başlamaq ehtiyacı duyular. Onların bəzilərinin fransız qoşunlarının tutduğu Qavr limanı ilə böyük pul alverləri vardi. İndi onlar bu əlaqəni bərpa etmək məqsədilə Dyeppaya qədər piyada getmək, orada gəmiyə minmək və sonra özlərini Qavr limanına salmaq təşəbbüsündə bulundular. Bu məqsədə çatmaq üçün tanış alman zabitlərinin təsirindən də istifadə etdilər və səhər komendantı onların getməsinə icazə verdi.

On nəfərin yazıldığı bu səfərə çıxmaq üçün dörd at qoşulmuş karet ayırdılar və camaatın gözündən yayınmaq məqsədi ilə həftənin ikinci günü, səhər tezdən, işıqlaşmamışdan yola düşmək qərara alındı.

Axır günlər şaxta yeri dondurmuşdu. Bazar ertəsi isə saat üç radelərində şimaldan qara buludlar axıb gəldi, qar yağdı və bu qar axşamdan başlayıb səhərə qədər ara vermədi.

Səhər tezdən, saat beşin yarısında müsafirlər karet ilə yola düşmək üçün «Normand mehmanxanası»nın həyatınə toplaşdırılar. Onlar yuxulu idilər. Büyük yun şala bürünmüştülər. Soyuqdan tir-tir əsirdilər. Qaranlıqda bir-birini güclə seçirdilər. Əyinlərindəki qalın qış paltarları onları uzun əbalı kök keşşələrə oxşadırdı. Nəhəyət, kişilərin ikisi bir-birini tanıdı, üçüncü də onların yanına gəldi.

– Mən arvadımı da özümlə aparıram, – kişilərdən biri dilləndi.

– Mən də.

Birinci kişi əlavə etdi:

– Biz daha Ruana qayıda bilmərik, əgər prussiyalılar Qavra gəlsələr, oradan da İngiltərəyə gedərik.

Bu adamlar eyni ictimai təbəqədən olduqlarına görə fikirləri də bir-biri ilə düz gəlirdi.

Kareti nədənsə qoşmurdular. Mehtərin əlindəki çıraq qaranlıqda qapıların birində işildayır, dərhal da yox olur, sonra o biri tərəfdə görünürdü. İçinə peyin səpilib, saman döşənmiş tövlədən at ayağının tappiltisi və mehtərin söyüşü eşidilirdi. Zinqirovların cingiltisindən başa düşmək olurdu ki, atları qoşurlar. Bu cingiltilər azacıq sonra gücləndi, atların hərəketinə uyğun olaraq aydınca səslənməyə başladı. Bu zinqirov səsləri bəzən eşidilməz olur, sonra birdən, nallı at ayağının tappiltisi ilə bərabər güclənirdi.

Birdən qapı açıldı. Hamı səsini içində saldı. Üşümüş yolcular soyuqdan donduqları üçün yerlərindən tərpənməyib susdular.

Ara vermədən lopa-lopa yağan qar adamın gözünü qamaşdırıldı. Bu soyuq, yumşaq qar pambıq kimi ətrafa səpələnir, evləri, çölləri bürüyür və hər şeyi bir-birinə qatıb, aq örtük altında görünməz edirdi. Qış yuxusuna dalıb dərin səssizlik və sükut içində mürəğüləyən bu şəhərin sakitliyini ancaq kainatı bürüyən sonsuz ənginliklərdən axıb gələn aq zərrəciklərin – səssiz-səmirsiz yağan qarın piçılıtyabənzər qarışiq xışlıtisindən başqa heç nə pozmurdu.

Əliçıraklı faytonçu başını aşağı salıb dartınan və tövlədən çıxməq istəməyən atın yüyənindən çəkib həyətə gəldi. Atı karetin yanına gətirdi, yan qayışını bağladı, xamutu boynuna keçirdi, bir əlinde çıraq olduğundan, tək əli ilə xeyli əlləşdi, sonra ikinci atı gətirməyə gedərkən dönüb soyuqdan büzüşən və qarın altında qaldıqlarından ağappaq olmuş sərnişinlərə baxdı:

– Niyə karetə minmirsiniz? – dedi, – heç olmasa, üstünüzə qar yağımaz.

Bu heç onların ağılına gəlmirdi. Faytonçunun sözünü eşidən kimi dərhal, tələsik karetə doluşdular. Kişilərdən üçü əvvəlcə arvadlarını karetə mindirib, sonra da özləri çıxdılar. Onların arxasında alaqqaranlıqda güclə görünən qaraltılar içəri keçib boş yerləri tutdular.

Karetin içində ot döşənmişdi. Adam ayağını qoyanda topuğa qədər batırdı. Karetin dərinliyində oturan xanımlar özləri ilə kimyəvi kömürlə yanan mis qızdırıcılar götürmişdülər. Onlar dərhal qızdırıcıları yandırdılar və uzun müddət bir-birinə bu cihazın çıxdan hamiya məlum olan üstünlüklerindən piçilti ilə danışmağa başladılar.

Nəhayət, yolların xarab olduğunu nəzərə alaraq karetə dörd at əvəzinə altı at qoşduqdan sonra bayırdan kimsə soruşdu:

– Hamı yerindədirmi?

İçəridən cavab verdilər:

– Bəli.

Yola düşdülər.

Karet ağır-ağır, elə bil, addım-addım irəliləyirdi. Təkərlər topuna qədər qara batır, karet ləngərlənin cirildayıb, atlar finxınıb dartındıqca ayaqları sürüsür, onların bədənlərindən, burun pərlərindən buğ qalxırıdı. Faytonçunun qamçısı havada oynayır, ilan kimi qırılıb



açılır və atlardan birinin titrəyən sağrısına dəyən kimi onlar gücünü toplayıb irəliləyirdilər.

Yavaş-yavaş işıqlaşırdı. Xalis ruanlı olan sərnişinlərdən birinin dediyi kimi, «pambıq yağışına oxşayan yüngül qar yağımı» azalıb ara verirdi. Alatoranlığın işığı qirov bağlamış uca ağacların və yasti-yapalaq daxmaların hərdən gözə dəydiyi sonsuz qarlı çöllərin üzərinə qatı kölgə salan iri, qara, ağır buludlara hopurdu.

Səhərin bu ürəksikan hüznlü işığında sərnişinlər bir-birini maraqla süzməyə başladılar. Qran-Pon küçəsindən olan məşhur şərab alverçisi «Luazo» soyadlı ər-arvad karetin baş tərəfində, ən yaxşı yerdə qabaq-qabağa oturub mürgüləyirdilər. Keçmiş nökər Luazo iflasa uğramış ağasının var-dövlətini ələ keçirmiş və bununla da çoxlu qazanc toplaya bilməşdi. O, ən zibil şərabı əyalət tacirlərinə lap ucuz qiymətə sırimaqda ad çıxarmış və beləliklə də, dost-tanışların arasında ən usta kələkbaz kimi, əsl mənada bic və kefcil normandiyalı kimi məshurlaşmışdı.

Onun kələkbazlığı haqqında söhbət o qədər geniş yayılmışdı ki, bir dəfə prefektura idarəsində, axşam qonaqlığında öz təmsil və şeirləri ilə, həmçinin hazırlıqlığı ilə lovğalanın, bir sözlə, əyalətin məşhur şairi kimi tanınmış cənab Turnel, darıldılqlarından mürgüləyən xanımlara təklif etmişdi ki, gəlin, «Quş uçdu»¹ oyunu oynayaq. Bu zarafat ildirim sürəti ilə prefektin qonaq otağına, oradan da şəhərə, bütün evlərə yayıldı və düz bir ay bütün əyalət sakinləri gülməkdən qırıldılar.

Bundan başqa, Luazo cürbəcür məzəli əhvalatları ilə, həmçinin bəzən yerinə düşən, bəzən də mənasız görünən zarafatları ilə də şöhrət qazanmışdı. Onun haqqında kim söhbət eləsə, axırdı:

– Nə deyirsiniz deyin, Luazo, hər halda, tayı-bərabəri olmayan misilsiz adamdır, – deyərdi.

O gödəkboylu idi. Adama elə gəlirdi ki, onun bədəni iri, dəyirmi qarından və bir də onun üstünə yapışdırılmış gicgahlarına dən düşən qırmızı sıfətdən ibarətdir.

Luazo özlerinin ticarət evlərini məzəli hərəkətləri ilə şənləndirirdi, onun ucaboy, cüssəli, yoğun səsli, sərt təbiətli və qətiyyətli arvadı evin bütün səliqə-sahmanını öz əlinə almışdı.

¹ Fransızca “L'oisedu vole” (“quş uçur”) “L'oisedu vole” (“Luazo oğurlayır”) kimi də səslənir.

Onların yanında özünün cəmiyyətdəki yüksək mövqeyindən və şəxsi ləyaqətinin üstünlüyündən lovgalanan fabrikant cənab Karre-Lamadon oturmuşdu. Onun üç iplik fabriki vardı və pambıq-parça istehsal edən sənaye sahəsində xüsusi mövqe tutmuşdu. Həm də fəxri legionun zabiti və Baş şuranın üzvü idi. Imperiya dövründə, özünün dediyi kimi, ədəb və nəzakət qaydalarını gözləyə-gözləyə, xeyirxahlıq naminə müxalifətə başçılıq edirdi ki, sonradan mübarizə apardığı quruluşa tərəfdar çıxsın və bununla da çoxlu mənfəət əldə etsin. Bu, onun yeganə məqsədi idi.

Öz ərindən xeyli kiçik olan xanım Karre-Lamadon Ruan hərbi qarnizonuna işləməyə göndərilən, mərifətli ailələrdən çıxmış cavan zabitlərin yeganə təsəllisi olan bir qadın idi.

Bu balacaboy, zərif, qəşəng qadın xəz paltosuna bürünərək əri ilə üzbəüz oturmuşdu və məyus baxışlarla karetin yoxsul görkəməne tamaşa edirdi.

Onlarla yanaşı Normandiyanın ən məşhur və qədim kübar nəsilinə mənsub olan qraf Yuber de Brevil öz zövcəsi ilə oturmuşdu. Yaşa dolmuş, boylu-buxunlu bu qraf cürbəcür paltarlar geyinərək, özünün təbiətən kral IV Henrixə oxşadığını daha da nəzərə çarpdırmağa çalışırdı, çünkü dədə-babalarının iftixarla söylədiklərinə görə de Brevil soyadlı bir xanım kral IV Henrixdən uşaqla qalmış, bundan sonra onun əri qraf rütbəsi və qubernator vəzifəsi almışdı.

Baş şurada cənab Karre-Lamadonun həmkarı olan qraf Yuber departamentdə orleançılar partiyasını təmsil edirdi. Onun birdən-birə miyanə dolanan nantsali gəmi sahibinin qızı ilə evlənməsi indi də sirr olaraq qalır. Ancaq qrafının özünü vüqarla aparmağı, hamidan yaxşı qonaq qəbul etməyi bacardığına görə və vaxtilə Lui-Filippin oğlanlarından birinin aşناسı kimi məşhurlaşlığı üçün əsildələr ona hörmət edirdilər və onun evi bütün departamentdə qədim nəzakət və ədəb qaydalarını saxlayan yeganə ev hesab olunurdu, oraya düşmək isə çox çətin idi. Deyilənə görə, Brevillərinancaq yatırımdan ibarət olan var-dövləti onlara ildə beş yüz min livr gəlir gətirirdi.

Bu altı nəfər özlərinin cəmiyyətdə yüksək mövqe tutduqlarından, dinə sadıq, namuslu, hörmətli, nüfuzlu və varlı-hallı adamlar olmalarından razı halda karetin yuxarı başında əyləşmişdilər.

Qəribə təsadüf nəticəsində qadınlar bir tərəfdə cərgə ilə oturmuşdular və qrafının yanında uzun təsbehlərini çevirən və



tez-tez «Pater», «Ave»¹ deyə dodaqaltı dua oxuyan iki rahibə oturmuşdu. Onların biri yaşlı və çopur idi. Elə bil, tüfəngi düz üzünə tuşlayıb saçma doldurmuşdular. Üz-gözündən üzgünlük yağan o biri rahibənin sıfəti gözəl olsa da, vərəmə oxşayırırdı. Hər şeyi udan, fanatiklər və əzabkeşlər yetirən din, görünür, bu qızə da əzab verib iztirablar çəkdirirdi.

İçəridəkilərin hamısının diqqəti rahibərlə qabaq-qənşər oturan kişi ilə arvadda idi.

Kişi hamının yaxşı tanındığı və hörmətli adamların canına qorxu salan demokrat Korniyude idi. Düz iyirmi ildən artıq idi ki, bütün demokratik qəhvəxanaları dolasır və özünün uzun, kürən saqqalını içdiyi pivələrlə isladırdı. O, vaxtılı şirniyyat satan atasından qalan külli var-dövləti öz dostları və tanışları ilə çoxdan göyə sovrmuşdu, indi isə böyük səbirsizliklə respublika quruluşunun yaranmasını gözləyirdi ki, inqilab yolunda düzəltdiyi içki məclislərinin və verdiyi şərab nəzirlərinin əvəzində layiq olduğu yerlərdən birini tutsun. Sentyabrın dördündə² kiminsə zarafatına inanaraq özünü prefekt vəzifəsinə təyin olunmuş hesab etdi və istədi ki, öz vəzifəsini yerinə yetirməyə başlasın, prefektura əməkdaşlarından işdə qalan yegane adam – katib ona tabe olmaqdan imtina etdi və Korniyude məcbur oldu ki, dinməz-söyləməz çıxıb getsin. Ümmən sakit, heç kəsə zərəri dəyməyən, lütfkar adam olan Korniyude var qüvvəsini sərf edib şəhərin müdafiəsini təşkil etmək istədi. Onun başçılığı ilə çöllərdə xəndəklər qazdırılar, qonşu meşədəki körpə ağacları doğradılar, yollarda pusquya durdular və bütün gördüyü bu işlərdən razı qalan Korniyude düşmən yaxınlaşan kimi tələsik şəhərə qayıtdı. İndi o belə zənn edirdi ki, Qavrda da xəndəklər qazmaqla ölkəyə daha çox xeyir verəcəkdir.

Qadın isə «yüngül, əxlaqsız arvadlardan» biri idi və vaxtından əvvəl kökəlib yumurlandığı üçün ona «Gonbul» deyirdilər. O, balacaboy, yupumru, piy içində batmış cavan bir qadın idi. Ağ, yumşaq, totuq barmaqları ortasından iplə boğulmuş sosiska kimi buğumlardan nazılırdı. Dərisi şəffaf və tarım idi. Yupumru döşləri sinəsini qabardır və paltarlarının altından dikəlirdi. O qədər təravətli və

¹ Katolik dini duaları: "Ya həzreti-Məryəm", "İlahi ata"

² 4 sentyabr 1870-ci il – İkinci imperianın devrilməsi və Üçüncü respublikanın elan edilməsi günü

gözəgəlimli idi ki, ehtirasları coşdururdu və kişilər ondan gözlərini çəkə bilmirdilər, az qalırdılar ki, gözləri ilə yesinlər. Yanaqları alma kimi qıpqırmızı idi, sıfəti açılmaqda olan qırmızı pion çiçəyinin qonçəsinə bənzeyirdi. İri, qara, məftunedici, canalan gözləri vardi. Bu gözləri uzun, six, qara kirpiklər çəpərləmişdi və haşıyədən gözləri daha tünd görünürdü. Balaca ağızı, nəm dodaqları, inci kimi parlaq dişləri vardi. Elə bil, Allah dodaqlarını yalnız öpüş üçün yaratmışdı.

Deyilənlərə görə, onun bunlardan başqa da çoxlu əvəzsiz, qiyəmətli məziyyətləri vardi.

Onu tanıyan kimi karetdə oturan abırkı, ismətli qadınlar dərhal «biabır olduq», «küçə qızı» – deyə piçildaşmağa başladılar, həm də bu sözləri elə tərzdə dedilər ki, Gonbul eşitdi və başını yuxarı qaldırdı. Qız yol yoldaşlarını elə sərt, qəzəbli və bu saat döyüşə çağırmağa hazır olan amansız baxışlarla süzdü ki, biclik tökülen gözlərini ondan çəkməyən Luazodan başqa, hamı başını aşağı saldı və ortalığa dərin bir sükut çökdü.

Azacıq sonra xanımların üçü yenidən söhbətə başladı. Belə bir pozğun küçə qızının onlarla bir yerdə getməsi bu qadınları dərhal bir-birinə yaxınlaşdırıb dostlaşdırıldı. Ləyaqətli xanımlar bu cür ayağısürüşkən, pozğun küçə qızına qarşı birləşmək zərurətini duyurdular, çünki kəbinli arvadlar bu cür qadınlara həmişə həqarətlə baxırlar.

Xanımlar birləşdiyi kimi, kişilərdən üçü Kornyudenin burada olduğunu görəndə qeyri-ixtiyari bir mühafizəkarlıq duyğusu ilə birləşdilər və dərhal puldan söhbət saldılar, onların danışq tərzindən hiss olunurdu ki, kasıblara həqarətlə baxırlar. Qraf Yuber prus-siyalıların ona vurduğu ziyandan, heyvanlarının oğurlanması və məhsulun məhv olması nəticəsində çəkdiyi zərərdən danışsa da, belə ziyanların onun kimi varlı adama uzaqbaşı bir il təsir edəcəyini söyləyirdi. Pambıq-toxuculuq sənayesinin işlərində əməlli-başlı xəbəri olan Karre-Lamadon qara gün üçün saxladığı altı yüz min franklıq ehtiyat pulunu sayıqlıq göstərərək, vaxtında İngiltərə banklarına keçirmişdi. O ki qaldı Luazoya, zirzəmisində saxladığı ucuz şərabların hamisini Fransa intendantlığına¹ nisxə satmışdı və indi Qavrda, hökumətin ona borclu olduğu külli miqdarda pulun hamisini almaq ümidiндə idi.

¹ *Intendantlıq* – orduda təsərrüfat işlərinə baxan adamlar



İndi onların üçü də bir-birini ötəri mehribanlıqla süzürdülər. İctimai mövqeləri müxtəlif olsa da, var-dövlət onları bir-birinə yaxınlaşdırırırdı. Onlar özlərini ciblərində qızıl cingildəyən bütün xüsusi mülkiyyətçiləri ətrafında birləşdirən böyük frankmason¹ təşkilatının üzvləri hesab edirdilər.

Karet o qədər yavaş hərəkət edirdi ki, saat ona qədər heç dörd lyö² də yol getməmişdilər. Karet yoxusu çıxanda kişilər üç dəfə yerə düşüb dikdiri piyada getməli olmuşdular. Sərnişinlər belə hesab etmişdilər ki, Totda səhər yeməyini yeyərlər, ancaq belə getsə, oraya heç axşam saat onda da çata bilməyəcəkdilər. Ona görə də sərnişinlər narahat olmağa başlamışdilar. Onlar yol üstündə bir aşxana görmək ümidi ilə tez-tez ətrafa boyanırdılar, amma tərs kimi, gözlənilmədən, karet qara batdı və düz iki saat əlləşdikdən sonra onu güclə çıxarda bildilər.

Aclıq öz işini görür, içəridəkilərin başı hərlənirdi. Yollarda isə tərs kimi nə bir aşxana, nə də bir meyxana gözə dəyirdi. Ona görə ki, prussiyalıların gəlişi və geri çəkilən ac fransız qoşunları alverçilərin hamisini qorxuya salmışdı.

Yol üstündə balaca kəndlərə rast gələn kimi kişilər karednən tökülüşüb yemək dalınca getsələr də, əliboş geri qayıtmışdilar, hətta quru çörək də tapmamışdilar, çünkü ehtiyatlı kəndlilər əllərinə keçəni talayan ac əsgərlərin qorxusundan, nələri vardisa, hamisini gizlətmışdilər.

Günorta, saat bire yaxın, Luazo açısından qarnının qurulduğunu söylədi. O birilər də ac idilər və aclıqdan dilləri söz tutmurdu.

Sərnişinlər asta-asta əsnəməyə başladılar. Əsnək əsnək gətirdi və hər kəs öz xasiyyətinə, aldığı tərbiyəyə, ictimai mövqeyinə uyğun şəkildə: kimisi alçaqdan, kimisi ağızını açaraq bərkdən əsnədi və dərhal da içindən buğ qalxan yarığı əlləri ilə örtdülər.

Gonbul bir neçə dəfə aşağı əyilib, elə bil, ətəyinin altında nə isə axtarırdı. Amma cəsarət eləmədi, qonşularına baxıb yenidən yerində sakitcə oturdu.

Hamının sıfəti ağarmışdı və üzlərində gərginlik vardi. Luazo dedi ki, bir parça çörəyə lap min frank verməyə hazırlıdır. Onun arvadı

¹ Mason – XVIII əsrə meydana çıxmış dini-fəlsəfi cərəyan

² Lyö – Fransada, təqrübən, 4,5 km-ə bərabər qədim uzunluq ölçüsüdür.

qaşqabağını töküb, ərinə etiraz etmək istədi, lakin az keçmiş sakitləşdi. Havayı pul xərclənməsindən söhbət belə düşəndə bu xanım, doğrudan da, narahat olurdu, hətta bu barədə edilən zarafatı belə xoşlamırırdı.

— Heç özümün özümdən başım çıxmır, — deyə qraf söyləndi,
— necə olub ki, yola azuqə götürməyi yaddan çıxarmışam?

Hamı elə buna görə ürəyində özünü danlayırdı.

Kornyudənin, sən demə, bir flyaqa romu varmış. O, romu çıxartdı, ətrafdakılara təklif etdi, lakin hamı rom içməkdən boyun qaçırtdı. Təkcə Luazo bircə qurtum içmək istədiyini bildirdi və qabı geri qaytarıb sahibinə təşəkkür edərək:

— Pis deyil, — dedi, — həm aclığın qabağını alır, həm də bədəni isidir.

İçki onun kefini açdı və təklif etdi ki, matros mahnilarında oxunduğu kimi, gəlin, gəmidəki ən yağlı, kök sərnişini yeyək. Abır-həyalı sərnişinlər açıq-aşkar Gonbula edilən bu eyhamdan özlərini itirdilər. Cənab Luazonun zarafatına heç kəs cavab vermədi, bircə Kornyude qımışdı. Rahibələr dualarına ara verib əllərini əbalarının gen qoluna saldılar, gözlərini yerə dikib yerlərindən tərpənmədilər, göylərdən göndərilmiş əzaba, iztiraba dözüb, sınaqdan çıxırlamış kimi, sakitcə oturdular.

Nəhayət, saat üçdə, karet kəndsiz-kəsəksiz, ucu-bucağı görünməyən düzənliliklə gedəndə, Gonbul cəld əyilib skamyanın altından üstü ağ örtüklə örtülmüş iri bir səbət çıxartdı.

Əvvəlcə səbatdən saxsı boşqabla gümüş stəkan, sonra içi doğranmış iki cüçə eti ilə dolu olan iri bir cam çıxartdı. Səbatdə kağıza bükülmüş başqa dadlı yeməklər də vardi. Səbətin içi qoğal, meyvə, cürbəcür şirniyyat və bu kimi başqa ləziz yeməklərlə dolu idi. Bir sözlə, bu yeməkləri hazırlayan adam nəzərdə tutmuşdu ki, yemək-xanaya getmədən üç gün dolana bilsin. Bükülmüş yeməklərin arasından, səbətin içində dörd şüşə boğazı da görünürdü, Gonbul cüccənin qanadını götürdü, Normandiyada «rejans» adlanan çörək-dən dişləyə-dişləyə yeməyə başladı.

Gözlər ona dikildi. Azaciq sonra karetə adamı iştaha gətirən yeməklərin iyi doldu. Burunlar pərələndi, ağızların suyu axdı, çənələri sıxıb güclə dayandılar. Xanımların bu küçə qızına ürəklərində bəslədikləri həqarət hissi qəzəbə çevrildi və onlar bu qızı bu saat



boğub öldürmək, ya da səbəti, stəkanı və yeməyi ilə birlikdə götürüb birbaş karetdən qarın içini atmağı arzuladılar.

Ancaq Luazo gözləri ilə camdakı cüçələri yeyirdi. Axırda özünü saxlaya bilmədi:

– Hə, bu, ağılli işdir, görünür, xanım bizdən uzaqqorənmiş. Elə adamlar var ki, hər şeyin ehtiyatını əvvəlcədən görürələr.

Gonbul onun üzünə baxdı:

– Buyurun, cənab, bütün günü ac qalmaq asan iş deyil.

Luazo baş əydi:

– Sözün düzü, boyun qaçırmaram. Çünkü oldun dəyirmənçi... elə deyilmə, xanım? – Yol yoldaşlarına ötəri nəzər salıb əlavə etdi.

– Belə dəqiqələrdə ehtiyatlı adamlara rast gəlmək çox xoşdur.

O, şalvarını bulamamaq üçün dizinin üstünə qəzet sərdi, həmisi cibində gəzdirdiyi qatlama bıçağı çıxartdı, ağızını açdı, toyuq budunun birinə sancdı, götürüb dişinə çəkib elə iştahla yedi ki, karetdə hamı köksünü ötürüb udqandu.

Bunu görən Gonbul sakitcə, asta səslə rahibələrə təklif etdi ki, onunla çörək yesinlər. Onların ikisi də dərhal razı oldular, dodaqaltı mızıldayıb təşəkkür etdilər və gözlərini qaldırmadan tələsə-tələsə yeməyə başladılar. Konyude də yanaşı oturduğu qızın təklifini qəbul etdi və rahibələrlə birlikdə dizinin üstünə qəzet sərdi və beləliklə, stola bənzər bir şey düzəldildi.

Ağızlar açılıb-örtüldü, tikələr çeynəndi, udqunulub içəri ötürdü, Luazo künçdə oturub arvadını dilə tutur və piçilti ilə ona deyirdi ki, sən də mənim kimi elə. O, xeyli razılıq vermədi, ancaq mədəsindən sancı qalxdığını hiss edəndə əlacı kəsildi. Luazo dərhal nəzakətlə, şirin sözərək, «qəşəng qızdan» soruşdu ki, «o ət parçasından birini xanım Luazoya təklif etməyə, lütfən, razılıq verərmi?» Gonbul dərhal cavab verdi:

– Bu nə sözdür, cənab, məmnuniyyətlə.

Və mehribanlıqla gülümşəyərək, camı irəli uzatdı.

Birinci çaxır şüşəsini açında bir az özlərini itirdilər, çünkü cəmi bircə stəkan vardi. Ancaq azacıq sonra stəkanı silib bir-birinə ötürdüler. Təkcə Konyude nəzakətli kişi kimi hərəkət etdi: stəkanı qonşu qadının dodaqlarının yeri getməyən tərəfindən ağızına aparıb çaxır içdi.

Açgözlükə yemək yeyən adamların arasında oturan və xörəyin ətrindən boğulan qraf və qrafinya de Brevil, eləcə də Karre-Lama-

don öz zövcəsi ilə dəhşətli «tantal əzabı»¹ çəkməyə başladılar. Bir-dən fabrikantın cavan arvadı elə dərindən köks ötürdü ki, hamı dönüb baxdı. Onun rəngi çöldəki qar kimi dümağ ağardı, boynu ciyinə düşdü, gözləri qapandı və xanım huşunu itirdi. Əri qorxuya düşdü və ətrafindakılara yalvardı ki, kömək eləsinlər. Hamı özünü itirdi. Ancaq xanımın başını dizinin üstə qoyan yaşlı rahibə Gonbulun stəkanını onun dodaqlarına yaxınlaşdırıldı və bir neçə damcı şərab içməyə məcbur etdi. Gözəl xanım dərhal tərpəndi, gözünü açdı, gülümşündü və zəif səslə dedi ki, indi hali lap yaxşıdır. Lakin ürək-getməsinin təkrar olunmaması üçün rahibə onu dilə tutdu və yenidən düz bir stəkan şərab içirdi.

— Bu, acliğin qabağını almaq üçündür, — dedi.

İşlə belə görəndə Gonbul qızardı, özünü itirdi və dönüb üzünü hələ də yerlərində donub qalan dörd nəfərə tutdu:

— Ağalar, siz allah, buyurun, mənim sizə yemək təklif etməyə, sadəcə, cəsarətim çatmırı.

Gonbul təhqiramız rədd cavabı alacağından qorxub susdu.

Luazo söz aldı:

— E, əslində, belə hallarda bütün insanlar qardaşdırılar və bir-birinə kömək etməlidirlər. Siz allah, xanımlar, utanmayın, razi olun, qalan şeylər qoyun cəhənnəm olsun! Ola bilsin ki, biz heç gecələ-məyə də yer tapmadıq. Bu gedışlə sabah günorta Tota çata bilsək, böyük işdir.

Ancaq tərəddüd davam edirdi. Heç kəs razılıq vermək məsuliyyətini boynuna götürmək istəmirdi. Qabağa düşməyə cəsarətləri çatmırı.

Nəhayət, qraf məsələni həll etdi. O, üzünü özünü itirmiş Gon-bula tutdu və ağayanalıqla dedi:

— Xanım, biz sizin təklifinizi minnətdarlıqla qəbul edirik.

Çətin ilk addım atanacaq idi. Elə ki ara açıldı, ondan sonra heç kəs utanmadı. Səbət boşaldı. Səbətdə yuxarıda adlarını çəkdiyimiz yeməklərdən başqa ciyər qiyməsi, hisə verilmiş dil parçası, krasson armudu, ponlevek pendiri, qalet və ağızınacan turşuya qoyulmuş xiyar və sarımsaqla dolu olan iri bir şüşə qab vardı. Görünür, Gon-bul da bütün qadınlar kimi turşuya qoyulmuş yeməkləri sevirdi.

¹ "Tantal əzabı" – həsrəti çekilən bir şeyin əldə edilə bilməməsindən duylan ağır əzab



Bu qızın yola götürdüyü bütün azuqəsini yeyib onunla danışmamaq olmazdı. Ona görə də söhbət qızışdı. Əvvəlcə təmkinlə söhbətə başladılar, sonra Gonbulun özünü çox ədəbli apardığını gördülər və tam sərbəst şəkildə söhbət getdi. Yüksək cəmiyyətin qaydalarını çox gözəl bilən qrafınya de Brevil və xanım Karre-Lamadon çox incə bir mehribanlıqla başladılar. Xüsusən qrafınya kiminlə söhbət edir-etsin, öz ləyaqətini itirməyəcəyinə əmin olan bir zadəgan xanımı kimi özünü çox füsunkarcasına aparıb iltifat göstərməyə başladı. Amma jandarm kimi amansız qəlbi olan xanım Luazo inadından dönmədi, söhbətə o qədər də qarışmadı, lakin yeməyindən qalmadı.

Söhbət, heç şübhəsiz, müharibədən gedirdi. Prussiyalıların qəddarlığından, fransızların qoçaqlığından danışırdılar. Baş götürüb qaçmaqla düşmənin elindən yaxalarını qurtaran bu cənablar əsgərlərin cəsarətinə lazımi qiymət verirdilər. Sonra mövzunu dəyişdirib öz şəxsi vəziyyətlərindən söhbət açdırılar. Gonbul dərhal pozğun qadınlara xas olan həqiqi həyəcan və hərarətlə başına gələn işlərdən, keçirdiyi sarsıntılardan danışdı və Ruandan nə üçün qaçdığını səbəbini izah etdi.

– Əvvəlcə heç yerə getmək istəmədim. Evimdə yemək-içməkvardı, hər şey bol idi. Baş götürüb qaçmaqdansa evdə qalar, iki-üç əsgəri də saxlayar, onları yedirib-içirə bilərdim. Amma onları, bu prusları görəndə özümü ələ ala bilmədim, hirsimdən dişlərim bağırsaqlarımı kəsdi və mən bütün günü axşamacan evdə oturub acığimdən, həyadan ağladım. Allahın altında kişi olaydım, onda onların başına bir oyun açardım ki! Mən onlara – şiş uclu dəbil-qə geyinmiş bu axtalanmış donuzlara pəncərədən baxırdım. Qulluqçu əllərimdən yapmışdı. Qorxurdu ki, evdə nə varsa, hamisini götürüb onların başına tökərəm. Sonra onlar mənim evimə gəldilər, içəri girən kimi qabağıma çıxanın boğazından yapısdım. Almanı boğmaq başqasını boğmaqdan çox asandır. Mən onu boğub öldürəcəkdir, amma saçımdan dartırdı. Bundan sonra qaçıb gizləndim və fürsət tapan kimi aradan çıxdım. İndi də gördünüz kimi, sizinlə bir yerdəyəm.

Onu tərifləməyə başladılar. Gonbul o qədər də qoçaqlıq göstərməyən yol yoldaşlarının gözündə böyüdü və Kornyude, dindar bir adamın Allaha minnətdarlıqla dolu olan duasına qulaq asan

ruhani kimi, apostol iltifatı və təqdiri ilə dodaqlarında təbəssüm qızı qulaq asmağa başladı. Ona görə ki, uzun saqqallı demokratlar, dini məsələləri öz əlinə alan əbalı ruhanilər kimi, vətənpərvərlik məsələlərini, göz dəyməsin, tam inhisarda saxlayırdılar. Kornyude danışmağa başladı, özü də nəsihətamız tərzdə, hər gün divarlara yapışdırılan bəyannamələrdən götürülən təmtəraqlı cümlələrlə danışdı və öz monoloqunu «əclaf Badenqə»¹ divan tutmağa çağırışlarla qurtardı.

Amma Gonbul Bonapart tərəfdarı olduğu üçün dərhal özündən çıxdı. Gilənar kimi qıpçırmızı oldu. Hirsindən dili topuq çala-çala sözləri yağıdırmağa başladı:

— Mən sizin kimi ağaları onun yerində görmək istərdim. Bəs necə, göz dəyməsin, sizin hamınız çox yaxşı adamlarsınız! Axi onu siz satdırın! Əgər ölkəyə sizin kimi araşdırışdırınlar başçılıq etsə, ağalığı öz əllərinə alsa, Fransadan baş götürüb qaçmaqdan başqa çıxış yolu qalmaz.

Kornyude təmkinini pozmadı. Təkəbbür və nifrətlə gülüm-sündü. Bir az da keçsəydi, söhbətin axırı söyüşə çevriləcəkdi. Qraf bunu hiss edib işə qarışdı, özündən çıxmış qızı güc-bəla ilə sakitləşdirdi və amiranə tərzdə dedi ki, hər hansı bir səmimi fikrə hörmət etmək lazımdır. Amma qrafinya ilə fabrikantın arvadı respublika quruluşuna qeyri-iradi nifrət bəsləyən bütün yüksək mənsubiyyyətli adamlar kimi, eləcə də qadınlara məxsus bir məftunluqla, kortəbii şəkildə, müstəbid quruluşlu hökumətə pərəstiş etdiklərinə görə, istər-istəməz özünü bu cür ləyaqətlə aparan və təxminən, onların ürəyindən keçənləri deyən bu qızı rəğbət bəsləməyə başladılar.

Səbət boşaldı. On nəfər asanlıqla onun içindəki yeməkləri aşındı və səbətin balaca olmasına təəssüf etdilər. Yemək qurtarandan sonra əvvəlki kimi maraqla olmasa da, xeyli söhbət etdilər.

Axşam düşür, şər qarışındı. Yeyilənlərin həzm olunması zamanı daha çox hiss edilən soyuq, köklüyünə baxmayaraq, Gonbula təsir etdi və o titrəməyə başladı. Xanım de Brevil bayaqdan bəri bir neçə dəfə kömür qoyduğu qızdırıcı cihazı Gonbula təklif etdi. Gonbulun ayaqları donmuşdu, ona görə də xanımın təklifini dərhal qəbul etdi. Xanım Karre-Lamadon və Luazo öz qızdırıcılarını rahibələrə verdilər.

¹ *Badenq* – III Napoleonun gülünc ləqəbi. O, növbəti siyasi firldaqlarından sonra bu soyad altında gizlənmişdir.



Faytonçu fənəri yandırdı. Ortadakı atların sağrısından qalxan bug, yolların kənarındakı qarın işığında aydınca göründü. Çöllərin üzərinə sərilmış aq örtük – karet irəlilədikcə, elə bil, titrəşən işıqda bükülüb-açılmağa başladı.

Karetin içində göz gözü görmürdü. Birdən Gonbul ilə Kornyude tərpəndilər və qaranlıqda onlara göz qoyan cənab Luazoya elə gəldi ki, uzunsaqqal Kornyude böyrünə səssiz, lakin ağır dürtmə dəymiş adam kimi dik atılıb qızdan aralandı.

Irəlidə, yolda işıq göründü. Bu, Tot kəndinin işıqları idi. On bir saat idi ki, yolda idilər. Əgər buraya yolda atların yemləmək və dincəlmək üçün dörd dəfə dayandıqlarına sərf edilən iki saatı da əlavə etsək, düz on üç saat idi ki, yol gəlirdilər. Karet kəndə daxil oldu və «Ticarət mehmanxanası»nın önündə dayandı.

Qapı açıldı. Birdən sərnişinlər onlara yaxşı tanış olan: yerlə süründiyündən cingildəyən uzun qılinc səsini eşidib dik atıldılar, dərhal da almanca danışan adamın sərt səsini eşitdilər.

Karet dayanmışdı, amma heç kəs qorxusundan yerindən tərpənmirdi. Hamiya elə gəlirdi ki, içəridən çıxan kimi, dərhal onları tutub güllələyəcəklər. Faytonçu əlində fənər gəldi və karetin içində işıq düşdü. Bu işıqda qorxudan və dəhşətdən bərəlmış gözlər, açılmış ağızlar və yerlərində tir-tir əsən iki cərgə adam göründü.

İşıq zolağında, faytonçunun yanında uzun, sarı, həddindən artıq arıq, cavan bir alman zabiti dayanmışdı. Korset bağlayan qızlar kimi, kəmərlə mundirinin belini boğmuşdu; çəpəki qoyduğu günlüyü düz, laklı furajkası onu ingilis mehmanxanalarındaki buyruqçu uşaqlara oxşadırdı. Hədsiz dərəcədə uzun olan bişələrinin ucu getdikcə nazilir və gözlə güclə görünən napnazik, ağımtıl tüklə qurtarırdı. Bu bişələr, elə bil, zabitin ağızının büküşlərini basıb sıxır, yanaqlarını, dodaqlarının küncünü basıb aşağı dartırdı.

O, fransızca və aşkar hiss edilən Elzas ləhcəsində, qətiyyətlə əmr etdi ki, karetdən düşsünlər.

– Cənablar, düşməniz münasib deyilmi?

Hamidan əvvəl, həmişə itaət etməyə öyrənmiş rahibələr səssiz-səmirsiz karetdən düşdülər. Sonra qrafla qrafinya göründü, onların arxasında fabrikantla arvadı, daha sonra öz qamətli arvadını irəli itələyən Luazo düşdü. Düşən kimi də nəzakətli olduğu üçün yox, qorxusundan zabitə salam verdi:

– Axşamınız xeyir, cənab.

Zabit bir qəsbkar həyasiqliğı ilə ona baxdı və heç nə demədi.

Gonbul ilə Kornyude qapının ağzında otursalar da, hamidan sonra çıxdılar və düşmənin öündə özlərini şax tutdular. Gonbul özünü ələ almağa və sakit aparmağa çalışırı. Demokrat xəfifcə titrəyən barmaqları ilə uzun, sarımtıl saqqalını faciəli şəkildə didişdirirdi. Gonbul ilə öz ləyaqətini saxlamaq istəyirdi və başa düşürdülər ki, belə şəraitdə, burada qismən də olsa, vətəni təmsil edirlər, elə ona görə də yol yoldaşlarının üzüyolalığı onları qəzəbləndirirdi. Həm də Gonbul özünü nəcabətli xanımlardan daha məgrur aparırdı. Kornyude isə yolları qazdırmağa başladığı vaxtdan boynuna müqavimət hərəkatının başçılığını götürdüyüünü nəzərə çarpdırmaq və başqalarına nümunə göstərmək məqsədi ilə özünü çəkir və bütün görkəmi ilə şax qalmaq istəyirdi.

Həmi karvansaranın geniş mətbəxinə gəldi, alman zabiti sərnişinlərin adı, soyadı, peşəsi, əlamətləri qeyd olunan Ruan komendantının verdiyi icazə kağızını aldı, kağızda yazılın nişanələrin adamların həqiqi əlamətləri olduğunu yoxlamaq məqsədi ilə bir-bir, uzun-uzadı, diqqətlə onların üzünə baxdı.

Sonra qətiyyətlə «yaxşı» – dedi və bayırə çıxdı.

Sərnişinlər nəfəslərini dərdilər. Acmışdilar, yemək sıfariş etdilər. Xörəyin hazırlanması yarım saat çəkdi. İki qulluqcu qız cidd-cəhdlə biş-düşlə məşğul olduqları vaxt, sərnişinlər binaya baxmağa getdilər. Otaqlar – sonu qəribə və müəmmalı bir otağın şüşə qapısında qurtaran uzun dəhliz boyu cərgələnmişdi.

Nəhayət, yemək hazır olub adamlar süfrə arxasına əyləşəndə, vaxtilə at alveri edən karvansara sahibinin özü də göründü. Bu, astma xəstəliyinə tutulmuş kök bir kişi idi. Sinəsi daim xışıldayır, bəlğəm boğazında poqquldayırdı. Atasının soyadını götürmüştü: Folanvi¹.

– Madmazel Elizabet Russe kimdir? – deyə soruşdu.

Gonbul diksindi və qanrlılıb baxdı:

– Mənəm.

– Madmazel, prus zabiti dərhal sizinlə danışmaq istəyir.

– Mənimlə?

– Madam ki madmazel Elizabet Russe sizsiniz, demək, sizinlə.

¹ Fransızca *Follenvi* “Folle envil” (çılğın arzu) kimi səslənir.



Qız özünü itirdi, ani olaraq nəsə düşündü və qətiyyətlə dilləndi.
– Bir bu çatmırıldı!.. Getmirəm!

Ətrafdakılar həyəcanlandılar. Belə bir təklifin səbəbini bilməyə çalışdılar. Mübahisə başladı. Qraf qızı yaxınlaşdı:

– Düz eləmirsiniz, xanım, ona görə ki, sizin rədd cavabınız təkcə özünüzə yox, yol yoldaşlarınıza da zərər vura bilər. Heç vaxt sizdən güclü olan adama müqavimət göstərməyin. Şübhəsiz, bu çağırışda elə bir qorxulu şey yoxdur. Yəqin, elə-bələ, rəsmiyət üçündür.

Hamı qrafın səsinə səs verdi. Qızı dilə tutdular, yalvarıb-yaxarıdlar, öyünd-nəsihət verdilər və nəhayət, inandırdılar. Axi hamı belə bir axmaq hərəkətdən sonra vəziyyətin mürəkkəbləşə biləcəyindən qorxurdu.

Nəhayət, Gonbul dilləndi:

– Yaxşı, raziyam, ancaq yadınızda saxlayın, yalnız sizə görə razılıq verirəm.

Qrafinya onun əlini sıxdı:

– Bilirsinizmi, sizə nə qədər minnətdarıq!

Gonbul getdi. Hamı yenidən süfrə arxasına əyləşmək üçün onun otaqdan çıxmasını gözlədi.

Hamı zabitin onu yox, məhz bu hırslı, kəmhövsələ qızı çağırmasından dildor olmuşdu və əgər, işdir, onları çağırmalı olsa, xəyallarında cavab vermək üçün şit-şit cavablar hazırlayırdılar.

Nəhayət, on dəqiqədən sonra Gonbul qayıtdı. Onun sıfəti qıp-qırımızı idi, həyəcandan güclə nəfəs alındı, özündən çıxmışdı və özüñə söylənirdi:

– Əclafın biri eclafl, bir bunun iştahından keçənə bax!

Nə baş verdiyini bilmək üçün hamı qızın üstünə atıldı. Amma o bir kəlmə də demədi, nəhayət, qraf təkid etdikdə böyük bir ləyaqətlə:

– Bunun sizə dəxli yoxdur, – deyə cavab verdi, – mən onun sözlərini sizə deyə bilmərəm.

Belə olduqda hamı, içindən ətrafa kələm qoxusu yayılan iri kasanın ətrafinə cəmləşdi. Belə bir həyəcanlı hadisənin baş verməsinə baxmayaraq, iştahla çörək yedilər. Alma şərabı ləzzətli idi və Luazo ilə arvadı, həmçinin rahibələr bu ləzzətdən tez məhrum olmamaq üçün şərabı qurtum-qurtum içirdilər. Qalanları başqa caxır sıfariş etdilər, Kornyude isə pivə istədi. O, özünəməxsus xüsusi bir əda

ilə şüşənin tixacını açar, pivəni köpükləndirər, stekanı əvvəlcə əyər, sonra yuxarı qaldırıb içkinin rəngini daha yaxşı görmək üçün çirağın işığına tutardı. O, içki içəndə şərabə, ya da pivəyə bulaşış rəngini dəyişən uzun saqqalı xəfifcə titrəyər, gözünü qılıb badəyə zilləyər və bu an, elə bil, dünyayaancaq yeganə bir iş üçün: şərab içmək üçün gəldiyini dərk edib, vəzifəsini böyük bir ləzzətlə yerinə yetirərdi. O, həyatını dolduran iki böyük ehtirası: şəffaf el¹ içməyi və inqilabi fəaliyyəti xəyalən birləşdirir və birinin dadına baxanda o birini yaddan çıxartmırı.

Cənab Folanvi arvadı ilə birlikdə stolun lap qurtaracağında oturub şam edirdi. Kişi köhnə parovoz kimi fisildayırı. Sinəsi elə xışlıdayırdı ki, yemək zamanı ağızını açıb bir söz deyə bilmirdi, amma arvadı bircə an danışığına ara vermirdi. O, prussiyalılara rast gələndən sonra gördüyü bütün məsələlərdən: onların nə etdiklərindən, nə söylədiklərindən danışır və iki oğlu orduda olduğuna görə, həm də prussiyalılar onu böyük xərcə saldıqları üçün onlara nifrət edirdi. Danışanda ən çox da qrafınıyaya müraciət edirdi, çünki belə bir nəcabətli qadınla səhbət etməkdən xoşu gəlirdi.

O, gülməli bir şey danışanda səsini alçaldırdı, əri isə tez-tez onun sözünü kəsirdi.

– Madam Folanvi, danışmasan yaxşı olar.

Ancaq o, ərinə əhəmiyyət vermədən sözünə davam edirdi.

– Bəli, xanım, bunlarancaq donuzu kartofla, kartofu da donuzla yeməkdən başqa bir şey bilmirlər. Onların təmiz, mədəni insanlar olması haqqında deyilənlərə inanmayın. Qətiyyən elə deyil, ayıb olmasın, hər yeri murdarlayırlar. Siz onların bütün günü, səhərdən axşama qədər necə təlim keçdiklərini bircə görəydiniz: hamısı düzənliyə yığışır, sonra irəli-geri gedirlər, o yana dönürlər, bu yana gəlirlər. Bundansa, yaxşı olardı ki, evlərində oturayırlar, yer şumlayayırlar, yol salayırlar. Eh, xanım, hələ dünyada bu hərbçilərdən heç kəs xeyir görməyib. Bilmirəm, bu bədbəxt camaat, əlindən adam öldürməkdən başqa heç bir iş gəlməyən bu adamlara niyə müftə yerə çörək verir? Mən savadsız qoca arvadam, mən heç, amma səhərdən axşama qədər onların əldən düşərək, ayaq döyüdüklərini görəndə öz-özümə fikirləşirəm: «Bax, elə adamlar var ki, camaata xeyir verməkdən örtü cürbəcür kəşflər edirlər, bəs belələri

¹ El – içki növüdür.



– xalqa ziyan vurmaqdan ötrü dəridən-qabıqdan çıxanlar kimə və nəyə lazımdır?» Məgər kim olur-olsun: istər prus, istər ingilis, istər polyak, istərsə də fransız – adam öldürmək mənfurluq deyilmə? Əgər səni bir adam təhqir etdiyinə görə ondan intiqam alıb öldürürsənsə, sənə cəza verirlər, demək, adam öldürmək pis şeydir, amma bizim övladlarımızı quş kimi qırıb tökürlər, buna heç kəs heç nə demir, əksinə, çoxlu adam öldürənlərə orden verirlər. Demək, onlar yaxşı iş görürələr? Yox, elə deyil, bilirsinizmi, mən bu işlərdən heç nə başa düşə bilmirəm.

Kornyude ucadan dilləndi:

– Dinc dolanan qonşuya hücum edib müharibə başlamaq vəhşilikdir, amma vətəni müdafiə etmək müqəddəs borcdur.

Qarı başını aşağı saldı.

– Düzdür, vətəni müdafiə etmək lazımdır, amma öz xeyri üçün müharibə törədən kralların hamısını qırmaqdan yaxşı şey yoxdur.

Kornyudenin gözləri oynadı:

– Afərin, xanım! – deyə qışqırıldı.

Cənab Karre-Lamadon çəşib qalmışdı. O, məşhur sərkərdələri ilahiləşdirib pərəstiş etsə də, bu qoca kəndli arvadının sözlərindəki ağıllı fikirləri dinlədikdən sonra düşünməyə məcbur olurdu ki, doğrudan da, bu saat mənasız yerə çəkilən zəhmətlər gərəkli bir işə sərf edilsə, qurub-yaratmaq əvəzinə vurub-dağıdan əllər xeyirli bir işdən yapışsa, boş yerə çəkilən zəhmətlərin hamısı həyata keçirilməsinə yüz illərlə vaxt lazım olan böyük işlərə sərf edilsə, insanlara nə qədər firavaniqliq gətirərdi.

Luazo yerindən qalxdı, aşxana sahibinin yanında oturdu və piçilti ilə danışmağa başladı. Yekəqarın aşxana sahibi qonşusunun zarafatından qəşş etdi, boğulub öskürdü, güldükcə piyli qarnı atılıb-düşməyə başladı. Aşxana sahibi ilə Luazo dərhal sövdələşdilər. Aşxana sahibi ondan altı çəllək bord şərabı aldı və qərara gəldi ki, yazda gətirər. O, əmin idi ki, prussiyalılar yaza qədər çıxıb gedəcəklər.

Yemək qurtaran kimi sərnişinlər dağlışib yatmağa getdilər.

Bəzi şeylərə göz qoyan və ürəyinə şübhə daman Luazo arvadını yorğan-döşəyə uzandırıldıqdan sonra astaca qapıya yaxınlaşdı, gah açar yerindən bayra baxdı, gah qulağını deşiyə yaxınlaşdırıb dinlədi və özünün dediyi kimi «dəhlizin sırrını» öyrənməyə çalışdı.

Təxminən, bir saatdan sonra şıqqılıt eşitdi, tez açar yerindən baxdı, mavi kəşmiri parçadan aq krujevalı xalat geymiş və bu pal-tarda daha yaraşıqlı görünən Gonbulu gördü. Onun əlində şam vardı və dəhlizin sonundakı müəmmalı otağa doğru gedirdi. Elə bu vaxt lap yaxındakı qapılardan biri açıldı və azacıq sonra Gonbul geri qayidanda aşırmalı şalvar geyinmiş Kornyude qızın dalınca düşdü. Onlar piçıldasdılar və dayandılar. Belə başa düşmək olardı ki, Gonbul öz qapısını ləyaqətlə qoruyur və heç kəsi içəri buraxmaq istəmir. Çox təəssüf ki, Luazo onların nə danışdığını ayırdı bilmirdi. Amma azacıq sonra onların səsi ucaldı və Luazo bəzi sözləri aydın eşitdi. Kornyude qızı dilə tuturdu, onu yola gətirməyə çalışırıdı:

– Bura bax, axmaqlıq eləmə, burada nə var ki?

Onun bu hərəkətinə Gonbul açıq-açığına hirslənmişdi:

– Yox, mənim əzizim, elə anlar olur ki, belə şeylərə yol vermək olmur. İndiki halda, belə vəziyyətdə belə şeyə yol vermək, ən azy, rüsvayçılıqdır.

O, deyəsən, qızın dediklərini başa düşmədi və «axı niyə?» deyə soruşdu. Gonbul onun sözlərini eşidəndə açıq-əşkar hirslənib səsini qaldırdı:

– Niyə? Başa düşmürsünüz, niyə? Bəlkə, binada, elə lap qonşu otaqda prussiyali var?

Kornyude susdu. Fahisə qızın vətənpərvərlikdən doğan bir həya hissi ilə düşmən olan yerdə kişini özünə yaxın qoymamağı, görünür, onda zeifləməkdə olan şəxsi ləyaqət hissini oyatdı, elə buna görə də qızı öpməklə kifayətləndi və səssizcə çıxb öz otağına getdi.

Bu səhnəyə tamaşadan bədəni istiləşən Luazo açar yerindən uzaqlaşdı, havada ayaqlarını bir-birinə vuraraq hoppandı, gecə papağını geyindi, arvadının yorğanını qaldırıb yanına girdi, onu öpüşlərlə oyatdı və ehtirasdan titrəyən səslə piçildədi:

– Canım-ciyərim, sən məni sevirsənmi?

Bundan sonra binaya dərin bir sükut çökdü. Amma azacıq sonra ya çardaqda, ya da zirzəmidə, haradasa şiddetli, yeknəsəq, ahəngdar bir xorultu başladı. Elə bil, poqquldayan buxar qazanından boğuq, uzun bir uğultu qopdu. Bu, cənab Folanvinin xorulthusu idi.



Səhər saat səkkizdə yola düşmək qərara alındığından, düz vaxtında hamı mətbəxə toplaşdı. Lakin üstünə qar yağımış karet həyətin ortasında dayanmışdı. Nə at qoşulmuşdu, nə də faytonçu gözə dəyirdi. Onu tövlədə, samanlıqda, ot tayalarının arasında axtardılar, tapa bilmədilər. Belə olduqda, kişilər ətrafi yoxlamağı qərarlaşdırıldılar və karvansaradan çıxdılar. Gəzə-gəzə gəlib bir meydançaya çatdılar. Meydançanın sonunda kilsə, yanında isə iki cərgə alçaq evlər vardi. Evlərdə prus əsgərləri görünürdü. Onlar gördülər ki, əsgərlərdən biri kartof soyur, o biri bir az aralıda dəllək dükəninin döşəməsini yuyur, üz-gözünü saqqal basmış bir başqası isə ağlayan bir uşağın üzündən öpür, dizinin üstünə alaraq onu sakitləşdirməyə çalışırı. Ərləri «döyüşən orduda» olan kök kəndli arvadları tez-tez işarələr edib, müti qaliblərinə nə iş görmək lazım gəldiyini: odun yarmaq, qəhvə əzmək, şorba bişirmək – bilmək üçün özlərini göstəriridilər. Əsgərlərdən biri hətta qocalıb əldən-ayaqdan düşmüş bir qarının paltarlarını yuyurdu.

Təəccübənmiş qraf keşisin evindən çıxan bir ruhanidən bunun nə iş olduğunu soruşdu. Kilsənin köhnə qurdı cavab verdi:

– Bu əsgərlər o birilərinə oxşamırlar, sakitdirlər, özləri, deyilənə görə, heç prüssiyali da deyillər. Düzünü bilmirəm haradandırlar, ancaq onu bilirəm ki, uzaqdandırlar, bir az o tərəflərdəndirlər. Onların özlərinin də evdə arvad-uşaqları qalıb, həm də müharibədən bir şey qazanmırlar. Yəqin ki, bunların arvadları da orada ərlərindən ötrü göz yaşları axıdırular. Burada olduğu kimi oralar da qarmaqarışıqlıqdır. Hələlik bizim bu əsgərlərdən şikayətlənməyə əsasımız yoxdur. Bize bir pislikləri keçməyib, başlarını aşağı salıb, öz evlərindəki kimi işləyirlər. Necə olursa olsun, ağa, gərək kasıblar bir-birinin əlindən tutsun... Özünüz yaxşı bilirsiniz ki, müharibəni kasıblar yox, varlılar töredir.

Kornyude qaliblərlə məğlublar arasında yaranan bu cür səmimi ünsiyyətdən hırslandı, burada faytonçunu axtarmaqdansa qayıdış aşxanada oturmağı lazım bildi və getməzdən əvvəl zarafatla ürəyindəkini dedi:

– Onlar doğub-törəyenlərə kömək edirlər.

Cənab Karre-Lamadon ciddi tərzdə etirazını bildirdi:

– Onlar kainatın boş qalmaması üçün əlləşirlər.

Faytonçu görünmürdü. Nəhayət, onu kənd meyxanasında, bir zabit nökəri ilə oturub qardaşcasına yeyib-içən yerdə tapdılar.

Qraf soruşdu:

- Məgər sizə saat səkkizdə atları qoşmağı əmr etməyiblər?
- Bəli, ancaq sonra əmri dəyişdirdilər.
- Nə dedin?
- Dedilər ki, atları heç qoşmayacaqsan.
- Bunu kim əmr edib?
- Necə yəni kim? Prus komendantı.
- Niyə?
- Mən haradan bilim? Gedin, özündən soruşun; icazə vermirlər, mən də atları qoşmuram, vəssalam!
- O, bunu sənə özü dedi?
- Yox, cənab, əmri onun adından aşxana sahibi dedi.
- Nə vaxt?
- Dünən axşam, yatmadan əvvəl.

Sərnişinlərin üçü də böyük həyəcanla geri qayıtdı.

Cənab Folanvini çağırmağı qərara aldılar, ancaq qulluqçu qız dedi ki, astması olduğundan o, saat ondan tez yuxudan durmur. Dönə-dönə tapşırıb ki, bircə yanğından başqa, qalan vaxtlarda onu tez oyatmasınlar.

İstədilər zabitlə görüşsünlər, amma o burada, karvansarada yaşasa da, onunla görüşmək müşkül iş idi, çünkü belə məsələlər barədə zabitlə danışmaq ixtiyarı yalnız cənab Folanviyə verilmişdi.

Gözləməyi qərara aldılar. Arvadlar öz otaqlarına çəkilib xırda-xuruş işlər görməyə başladılar.

Konyude mətbəxdə, alovlanan ocağın yanında yerini rahatladi. O əmr etdi ki, yemək otağından bir stol və bir şüşə pivə getirsinlər, dərhal da demokratlar arasında sahibi qədər hörmət qazanmış qəlyanını çıxardı. Elə bil, bu qəlyan, sahibinə xidmət göstərəndə birbaş vətənin özünə də xidmət göstərirdi. Odadavamlı ağaçdan qayırılmış bu qəlyan çıxan çıxıldıyindən sahibinin dişi kimi qaralıdı, amma əyri müştüklü bu qəlyan indi parıldayırdı, ətrafa ətir saçındı, sahibinin əlində yaraşıqlı görünürdü, qəlyan ona, o da qəlyana yaraşırdı və onu qəlyansız təsəvvür etmək çətin idi. Gözünü gah ocağın alovuna, gah da pivənin rənginə zilləyib dayanırdı. Hər dəfə pivədən bir qurtum içəndən sonra sümüyü çıxmış uzun barmaqlarını yağılmış, pırpız saqqalının tükləri arasına salır və dili ilə biğina bulaşmış pivə köpüyünü yalayırdı.



Luazo ayaqlarının üyüşüyünü almaq bəhanəsi ilə karvansaradan çıxdı. Əslində, onun məqsədi yerli alverçilərlə görüşmək və onlarla sövdələşib çaxır satmaq idi. Qrafla fabrikant siyasətdən söhbət etməyə başladılar. Fransanın gələcək taleyi haqqında öz mülahizələrini söylədilər. Biri orleanlara ümid bəsləyirdi, o biri isə ən ağır dəqiqələrdə peyda olacaq xilaskara. Kim bilir, bəlkə, yeni bir dü Qeklen, Janna d'Ark və ya I Napoleon meydana çıxacaqdı? Kaş imperatorun oğlu balaca olmayıyadı... Kornyude onlara qulaq asaraq taleyin işini əvvəlcədən bilən bir adam kimi gülümsünürdü. Onun qəlyanının iyi mətbəxə dolmuşdu.

Saat onda cənab Folanvi gəldi. Dərhal onu sorğu-sual tutular. O, eyni sözləri, bir kəlmə də dəyişmədən, bir neçə dəfə təkrar etdi:

– Zabit mənə belə dedi: «Cənab Folanvi, bu sərnişinləri aparan faytonçuya atları qoşmağa icazə verməyin. Mənim xüsusi sərənəcəmim olmadan onların getməsini istəmirəm, başa düşdünüz? Vəs-salam!».

İş belə olanda zabitin yanına getməyi qərarlaşdırıldılar. Qraf ona vizit kağızını göndərdi, cənab Karre-Lamadon da həmin kağıza öz adını, soyadını və bütün rütbələrini yazdı. Prus zabitin cavab göndərdi ki, onları yalnız səhər yeməyindən sonra, yəni saat birdən sonra qəbul edə bilər.

Xanımlar da gəldilər. Qanları qara olsa da, sərnişinlər yüngül-cə yemək yedilər. Gonbul, deyəsən, xəstələnmişdi və çox həyəcanlı idi.

Qəhvə içəndən sonra zabitin nökəri qrafla fabrikantın dalınca gəldi.

Luazo onlara qoşuldu və zabitin yanına gedən dəstənin daha əzəmətləi görünməsi üçün Kornyudenin də özləri ilə aparmaq istədilər. Ancaq o, almanlarla heç bir danışığa girmək niyyətində olmadığını qürurla elan etdi və bir şüşə də pivə sıfariş edib, ocağın kənarında əyləşdi.

Üç kişi ikinci mərtəbəyə qalxdı. Zabit onları ən yaxşı otaqda, heç şübhəsiz, evini qoyub qaçmış və o qədər də incə zövqə malik olmayan bir burjua mənziliindən oğurladığı par-par parıldayan xalata bürünmüş halda, uzun saxsı qəlyanını tüstüldə-tüstüldə, ayağını buxarıya dirəyib kresloya yayxanmış vəziyyətdə qəbul etdi.

O yerindən tərpənmədi, salamı almadı və heç onların üzünə də baxmadı. O öz hərəkətləri ilə qalib pruslara məxsus böyük bir ədəbsiz olduğunu nümayiş etdirirdi və nəhayət, dilləndi:

– Siz nə istəyirsiniz?

Qraf cavab verdi:

– Cənab, biz getmək istəyirik.

– Olmaz.

– Cəsarət edirəm, bunun səbəbini bilmək olar?

– Kefim belə istəyir.

– Cənab, cəsarət edirəm, ehtiramla nəzərinizə çatdırmaq istəyirəm ki, sizin komendant bizə Dyepppaya qədər getməyə icazə vermişdir və biz, zənnimcə, sizi bu qədər qəzəbləndirən, belə bir ciddi qərar vermənizə səbəb olan elə bir pis iş görməmişik.

– Kefim belə istəyir, vəssalam, gedə bilərsiniz.

Hər üçü baş əyib çıxdı.

Gün darixdıcı keçdi. Almanın şıltaqlığı anlaşılmaz idi. Hərənin ağlına bir fikir gəldi. Mətbəxdə oturub vəziyyətlərini hey müzakirə edir və arayib cürbəcür səbəblər tapırıldılar. Bəlkə, onları girov saxlamaq istəyirlər? Ancaq nəyə görə, nə səbəbə? Nə məqsədlə? Bəlkə, onları əsir eləmək istəyirlər? Bəlkə də, azad olmaq üçün onlardan çoxluca pul istəyəcəklər? Bu fikirdən dəhşətə gəldilər. Ən çox qorxanlar varlılar oldular. Onlar canlarını qurtarmaq üçün bu həyasız, kobud zabitə qızıl dolu kisələri necə verəcəklərini təsəvvürlərinə gətirdikcə, halları xarab olurdu. Onlar varlı olduqlarını gizlətmək, kasıb, həm də lap kasıb adamlar olduqlarını sübut etmək üçün ağlabatan yalanlar uydurmağa çalışdılar. Luazo saatının zəncirini çıxardıb cibində gizlətdi. Hava qaraldıqca, onların qorxusu daha da çoxalırdı. Çıraqı yandırdılar. Nahar vaxtına hələ iki saat qaldığından xanım Luazo «otuz bir» oynamağı təklif etdi. Bu, bir az onların başını qata bilərdi. Hamı razı oldu. Hətta Kornyude də ədəb və nəzakət naminə qəlyanını söndürüb onlara qoşuldı.

Qraf kartları qarışdırıb payladı, Gonbul dərhal otuz bir xal yiğdi. Oyuna başları qarışdı, qorxu yadlarından çıxdı. Ancaq Kornyude gördü ki, Luazo ilə arvadı bir-birinə qaş-göz eləyir və oyunda kələk işlədirlər.

Nahar eləməyə yığışanda cənab Folanvi yenidən göründü. Onun xırıltılı səsi eşidildi:



– Prus zabiti mənə dedi ki, öyrənim, madmazel Elizabet Russe hələ də öz fikrindən dönməyib?

Gonbul yerindəcə donub qaldı, rəngi ağappaq oldu və sonra qıqpırmızı qızardı. Hirsindən nəfəsi daraldı və dili söz tutmadı. Axırda dözə bilməyib partladı:

– Gedin o murdara, o həyasız prus köpəkoğluna deyin ki, mən onun dediyinə heç vaxt razı ola bilmərəm, eşitdinmi, heç vaxt, heç vaxt, heç vaxt!

Yekəqarın, kök mehmanxana sahibi getdi. Dərhal Gonbulun başına toplaşdırılar, hərə bir tərəfdən sual verdi və qızı dilə tutdular ki, zabitlə aralarında olan söhbəti, bu sirri açıb desin. Əvvəlcə Gonbul inad etdi, heç demək istəmədi, amma əsəbləri dözmədi:

– Nə istəyir?.. Nə istəyəcək, mənimlə bir yorğan-döşəkdə yatmaq istəyir, bildinizmi, onun iştahından keçən budur!

Bu sözdən heç kəs pərt olmadı, çünki həddindən artıq hiddətli idilər. Kornyude qəzəbindən qədəhi stola elə hirsle çırpıldı ki, qədəh çılık-çılık oldu. Bu əclaf zabitin hərəkətləri hamını qeyzləndirdi. Onların qəzəbdən ağızlarından od tökülməyə başladı. Ona, bu həyasız zabitə cavab vermək üçün birləşdirilər, elə bil, Gonbuldan tələb olunan məsələdə iştirak etmək və hərə öz payını vermək üçün hazır olduqlarını bildirdilər. Qraf ikrah hissi ilə dedi ki, bunlar özlərini qədim vəhşilərdən də pis aparırlar. Xüsusilə qadınlar Gonbulun halına yanıb dərdinə şərik oldular. Öz otaqlarından ancaq yeməkdən-yeməyə çıxan rahibələr başlarını aşağı salıb susdular.

Aradan bir az keçdikdən və əsəbləri bir qədər sakitləşdikdən sonra nahar eləməyə başladılar. Nə qədər çalışdırlarsa da, bir sözün ucundan tutub söhbət edə bilmədir. Hamı düşüncəyə dalmışdı.

Xanımlar nahardan sonra tələsik öz otaqlarına getdilər. Papiros çəkməyə qalan kişilər isə qumar oynamağa başladılar, zabiti inadından döndərmək üçün məsləhət almaq məqsədilə cənab Folanvini də oyuna dəvət etdilər. Amma mehmanxana sahibindən heç nə öyrənə bilmədir. O, heç nə eşitmır, heç kəsə cavab vermir, oyuna girişərək tez-tez:

– Cənablar, oynayın, oyununuza oynayın! – deyirdi.

O elə qızışmışdı ki, hayxırağını tüpürməyi belə unutmuşdu. Ona görə də dolmuş sinəsi körük kimi xışıldayırdı. Onun sinəsindən

cürbəcür səslər çıxırdı. Gah yoğun xırıltı, gah da yenicə banlamaq istəyən xoruz-beçə səsi kimi cir səslər çıxırdı.

Yorğunluqdan ayaq üstə güclə dayanan arvadı dalınca gəlib onu yatmağa çağıranda da Folanvi getmədi. Arvadın əlacı kəsilib özü təkcə yatmağa yollandı, çünkü o, budaqda yatan quş kimi səhər tezdən, gün doğmamış yuxudan durardı. Əri isə gec yatar, dostları ilə lap səhərə qədər oturmağı sevərdi. Folanvi arvadının arxasında: «Mənə qoqlu-moqlu çal və sobanın üstünə qoy», – deyə qışkırdı və yenə də oynamağa başladı. Sərnişinlər ondan söz qoparmağın mümkün olmadığını gördükdə yatmağın vaxtı çatdığını qərara aldılar və dağlılışib hər kəs öz otağına getdi.

Bu iyrənc karvansarada bir gün də ləngiyə biləcəklərindən qorxuya düşən və ona görə də getmək arzusu daha da şiddətlənən sərnişinlər ertəsi günü, ümidi az olsa da, səhər tezdən oyandılar. Əfsus ki, atlar yenə tövlədə idi və faytonçu gözə dəymirdi. Əlacsız qalıb karetin ətrafında xeyli dolandılar.

İştahasız və könülsüz halda səhər yeməyini yedilər. Hiss olunurdu ki, Gonbula münasibət bir az soyumuşdu, deyəsən, gecə götür-qoy etmişdilər və fikirlər dəyişmişdi. İndi, demək olar ki, onların hamısı qızın necə xəlvətcə prus zabiti ilə görüşüb yoldaşlarının oyanmasına qədər xoş bir sürpriz hazırlamadığına görə hirslənmişdilər. Burada çətin nə vardi ki? Bir də bu işdən axı kim xəbər tutacaqdı? O, prus zabitinə el gözünə deyə bilərdi ki, bu işə məyuslaşmış yol yoldaşlarının xatirinə razılıq verir. Bu, Gonbuldan ötrü çox asan və mənasız işdir. Ancaq hələ heç kəs ağlından belə şeylər keçdiyini boynuna almaq istəmirdi.

Günortadan sonra darixib əldən düşdüklərinə görə, qraf bir az çıxb dolanmayı təklif etdi. Buxarının qirağında oturmağı hər şeydən üstün tutan Kornyude və bütün günü kilsədə, ya da keşişin yanında keçirən rahibələrdən başqa, qalanları möhkəmcə bürünrək yola düşdülər.

Gündən-günə şiddətlənən şaxta qulaqları, burunları kəsirdi. Ayaqları donduğundan addım ata bilmirdilər. Onlar düzənlilik çatannda ağ örtük altına sərilmis çöllər elə məşum göründü ki, dərhal onları qüssə büründü, ürəkləri sıxlı və geri döndülər. Xanımlar qabağa düşdülər, üç kişi isə onların dalınca addımladı. Vəziyyəti gözəl başa düşən Luazo birdən:



– Bu fahişənin ucbatından biz bu viranxanada çoxmu qalacaq? – deyə soruşdu.

Həmişə ədəb-ərkan gözləyən qraf:

– Belə bir təhqiramız işə qadını məcbur etmək olmaz, – dedi.

– Bu iş gərək xoşluqla olsun, onun öz razılığı ilə.

Ancaq cənab Korre-Lamadon qeyd etdi ki, əgər deyilən kimi olsa, yəni fransızlar Dyeppadan keçib əks hücumu başlasalar, vuruşma mütləq Totda olacaq. Bu fikir onun müsahiblərini qorxuya saldı.

– Piyada qaçıb getsək, necə olar? – deyə Luazo dilləndi.

Qraf çıyılərini çəkdi:

– Nə danışırsınız, belə qarlı havada, özü də arvadlarla? Bundan başqa, dərhal dalımızca adam göndərər, onca dəqiqədən sonra tutub əsir alalar və bizi əsgərlərin ixtiyarına verərlər.

Bu söz ağlabatan idi. Hami susdu.

Xanımlar geyim-kecimdən söhbət edirdilər. Amma deyəsən, aralarında pərtlik vardi.

Birdən küçələrin qurtaracağında bir zabit göründü. Üfüqə qədər uzanan qarlı çöllərin işığında, onun eşşəkarısına oxşayan uzun bədəni aydınca seçiliirdi. O, silinib təmizlənmiş uzunboğaz çəkmələrinin palçığa bulanmasından ehtiyat edən bir hərbçi vərdişi ilə dizlərini qatlaya-qatlaya irəliləyirdi.

Zabit xanımlara yaxınlaşanda təzim etdi və kişilərə şübhə ilə baxdı. Onlar isə şəxsi ləyaqətlərini saxlayıb şlyapalarını çıxartmadılar. Təkcə Luazo az qalmışdı ki, əlini papağına uzatsın.

Gonbul qulağının dibinəcən qızardı. Onunla yanaşı gedən ərli üç xanım isə kobud zabitin onları, bir yataqda yatmaq istədiyi küçə qızı ilə bir yerdə görməsindən özlərini təhqir olunmuş sayırdılar.

Dərhal zabitin görkəmi, onun sir-sifəti, boy-buxunu haqqında söhbətə başladılar. Həyatı boyu çox zabitlər görüb yola salan və onların yaxşı-pisindən başı çıxan xanım Karre-Lamadon dedi ki, bu prus zabitи o qədər də pis kişi deyil, hətta təəssüfləndi ki, əgər o fransız olsaydı, arvadların ağlını yerindən oynadan gözəl bir quşar ola bilərdi.

Gəzintidən qayıtdıqdan sonra bilmədilər nə iş görsünlər. Hətta hər balaca, mənasız məsələdən ötrü bir-birlərini acılamağa başladılar. Sakitcə və tələsik nahar etdilər və dərhal da otaqlara dağılışib yatmağa getdilər ki, vaxt öldürsünlər.

Ertəsi gün səhər tezdən, sərnişinlər yuxudan durub yemək otağına toplaşanda yorğun və qəzəbli görkəmləri vardı. Xanımlar Gonbulun üzünə baxıb onunla kəlmə belə kəsmək istəmədilər.

Kilsə zəngi çalındı. Deyəsən, uşaqları xaç suyuna çəkmək mərasimi olacaqdi. Gonbulun bir uşağı vardi. İvetoda bir kəndli qadınına saxlamağa vermişdi. Onun üzünü ildə bircə dəfə ancaq görürdü və çalışırkı ki, balasını yadına salmasın. Amma indi kilsədə zəng sədaları altında kiminsə körpə uşağıının xaç suyuna çəkiləcəyini bildikdə, birdən-birə Gonbulun qəlbində doğma balasına qarşı mehriban analıq duyğusu baş qaldırdı və kilsədə keçirilən ayində mütləq iştirak etmək fikrinə düşdü.

Gonbul gedən kimi otaqdakılar bir-birinin üzünə baxdılar və dərhal qərara gəlmək vaxtının çatdığını hiss edərək, baş-başa verdilər. Luazonun beyninə belə bir fikir gəldi: prus zabitinə demək lazımdır ki, təkcə Gonbulu tutub saxlaşın, qalanlarına isə getməyə icazə versin.

Cənab Folanvi onların sözünü zabitə çatdırmağa razı olub yuxarı çıxdı və dərhal da geri qayıtdı. İnsanların təbiətinə yaxşı bələd olan prussiyalı mehmanxana sahibini qapıdan qovmuş və demişdi ki, onun arzusu yerinə yetirilməyincə, sərnişinlərin heç birini buraxan deyil.

Bu sözü eşidən kimi xanım Luazonun mərifəti bütün çılpاقlığı ilə meydana çıxdı:

– Biz burada qocalana qədər oturub gözləyəsi ha deyilik? Bu qəhbənin sənəti rastına gələn kişilərlə bir yorğan-döşəkdə yatıb-durmaq deyilmə, indi niyə özünü çəkir, niyə zabitin təklifini rədd edir, buna onun nə ixtiyarı var? Sən bir buna bax, Ruanda yorğanın altına salmadığı kişi qalmayıb, üzü üzlər görüb, hətta faytonçularla yatıb-durub, indi buna nə olub? Bəli, xanımlar, mən onun dabbaqda gönünə bələdəm, onu lap yaxşı tanıyıram, həmişə bizim dükandan çaxır alır, öz gözümlə görmüşəm onun faytonçularla mazaqlaşdığını! Amma indi, bizi bu vəziyyətdən çıxartmaq lazım olanda bu həyasız özünü xam qız kimi aparır. Zabit çox mərifətli adamdır. Hər şey onun əlindədir. İstəsə, elə lap bizim üçümüzdən birini seçə bilərdi, amma o, bütün kişilərin altına yixılmağa hazır olan bu təribiyəsizdən yapışır. Kişi qanacaqlı adamdır, ərli qadınlara hörmət eləyir, yoxsa ixtiyar sahibidir, nə istəsə, edə bilər. Bircə dəfə «mən



bunu istəyirəm» desə, bizi əsgərlərin qabağına salıb yanına apartdırar və zora salıb başımıza istədiyi oyunu aça bilər.

Xanımlar diksindilər. Qəşəng xanım Karre-Lamadonun gözləri parıldadı, rəngi ağardı, ona elə gəldi ki, prus zabiti onu bu saat zorlayır.

Kənarda söhbət eləyən kişilər qadınlara yaxınlaşdırılar. Luazo özündən çıxmışdı və bu yaramaz qızın əl-ayağını sariyb düşmənə verməyə hazırlıdı. Ancaq üç arxadan dönənləri səfir olan və zahiri görkəmindən diplomati xatırladan qraf incə bir yolla hərəkət etməyin tərəfdarı idi:

— Qızı yola gətirmək lazımdır.

Və onlar sözü bir yerə qoydular.

Arvadlar baş-başa verdilər. Səslərini alçaltdılar və hər kəs öz fikrini söyləməyə başladı, özü də hər şeyi qaydasında elədir. Ən pis, nalayıq işlərdən danışanda da çox incə ifadələr taplıb işlədir və ədəblə danışırdılar. Onlar sözləri elə ehtiyat və diqqətlə seçirdilər ki, işdən hali olmayan adam onların danışığından heç nə başa düşə bilməzdi. Əslində, kübar qadınlارın büründükləri nazik ismət və həya örtüyüancaq zahiri görkəm və gözdən pərdə asmaq üçündür. İndi isə onlar özlərini çox sərbəst hiss edir, prus zabiti ilə Gonbulun əhvalatından əməlli-başlı ləzzət alır, ürəklərində əylənir və başqasına yemək hazırlayan aşxana aşpazı ehtirası ilə bu məhəbbət əhvalatını quraşdırırdılar.

Bütün bu əhvalatlar o qədər əyləncəli və ləzzətli idi ki, sərnişinlərin kefi açılmışdı. Qraf, əslində, çox şit zarafatlar edirdi. Ancaq bu zarafatlara elə incə don geydirirdi ki, hamı gülümsünürdü. Luazo da bir neçə dəfə açıq, ikibaşlı atmaca atdı. Onun belə bayağı sözlərindən heç kəs incimədi. Hamı xanım Luazonun kobud şəkildə dediyi «Bu qəhbənin sənəti kişilərlə bir yorğan-döşəkdə yatmaq deyilmi, indi özünü niyə çəkir?» sözləri düşünür və bu barədə fikirləşirdi. Qəşəng xanım Karre-Lamadon hətta, deyəsən: «Gonbulun yerinə mən olsaydım, başqalarını rədd etsəm də, bu prus zabitinin sözünü yerə salmazdım», — deyə xəyalından keçirdi də.

Sui-qəsdçilər, elə bil, mühasirəyə salınmış bir qalanı alacaqlarmış kimi, uzun-uzadı tədbirlər tökürdülər. Hərə boynuna bir iş götürürdü və kimin nə vaxt, nə cür hərəkət edəcəyi, nə kimi inanıncı sözlər tapıb söyləyəcəyi haqqında əvvəlcədən şərtləşirdilər.

Cürbəcür hücumlar düzəltmək, gözlənilməz basqınlar etmək, kələklər qurmaq haqqında əməlli-başlı tədbir tökürdülər ki, bu canlı qalanı düşmənə təslim olmağa məcbur etsinlər. Təkcə Konyude əvvəlki kimi kənarda dayanaraq, bu sui-qəsddə iştirak etmirdi.

Onların başı bu işə o qədər qarışmışdı ki, Gonbulun içəri girməsindən xəbər tutmadılar. Təkcə qraf bunu gördü və «sss» – deyə yoldaşlarını xəbərdar etdi. Onlar gözlərini qızır zillədilər. Gonbul onların qarşısında dayanmışdı. Qızın yol yoldaşları özlərini itirib, səslərini kəsdi və bir xeyli ağızlarını açıb ona söz deyə bilmədilər. Kübar saxtakarlığına başqalarından daha çox bələd olan qrafına:

– Xaç suyuna çəkilmə mərasimində maraqlı bir şey vardımı? – deyə soruşdu.

Hələ də gördüklerinin təsirindən xilas ola bilməyən Gonbul hamisini: kilsəni, adamları, onların sir-sifətini, oturuş-duruşunu yoldaşlarına təsvir etdi və axırda:

– Bəzən ibadət etmək adama elə ləzzət verir ki, – deyə əlavə etdi.

Xanımlar səhər yeməyinə qədər onun ürəyini almaq, sonra da yola gətirmək ümidi ilə qızla çox ehtiyatla davrandılar. Ancaq yemək stolunun arxasına keçən kimi hücuma başladılar. Əvvəlcə ümumən fədakarlıqdan danışdilar. Qədim dövrlərdən misallar gətirdilər, Yudif və Olofern yada saldılar, sonra heç dəxli olmadığı halda Lukretsi və Sekstin adını çəkdilər, daha sonra isə bütün düşmən sərkərdələri yatağına salıb öz əsirinə çevirən Kleopatrani xatırladılar, bu tərbiyəsiz milyonerlər hətta Kapuya gedib öz ağuslarında Hannibalı, onun sərkərdələrini və muzdlu əsgərləri oxşayan Roma qadınları haqqında öz təsəvvürlərində canlandırdıqları əfsə-nəvi əhvalatları danışdilar, sonra öz bədənlərini qüdretli silaha, hökmranlıq alətinə, döyük meydanına çevirən, öz fədakar nəvəzişləri ilə eybəcərləri, ya da nifrat etdikləri hökmardları özünə ram edən, öz ismət və bakırəliklərini intiqam hissinə qurban verən bütün cəsur qadınlardan söhbət etdilər.

Həmçinin kübar ailəsindən olan bir ingilis xanımının Bonaparti pis xəstəliyə salmaq məqsədilə qəsdən özünü xəstələndirməsi və məşum görüş vaxtı qəribə təsadüfün: Bonapartın birdən-birə haldan düşməsi nəticəsində, bu bələdan xilas olması haqqında dumanlı bir əhvalat da danışdilar.



Bütün söhbətlər çox incə şəkildə, ədəb dairəsində aparılırdı. Ancaq hərdənbir söhbəti daha da qızışdırmaq məqsədilə qəsdən valehedici, heyranlıq bildirən səslər çıxarıldı.

Deyilənlərdən belə nəticəyə gəlmək olurdu ki, qadınlar ancaq arasıkəsilməz fədakarlıqlar və yer üzündə yalnız murdar əsgərlərə kef vermək üçün yaranıblar.

Rahibələr özlərini elə aparırdılar ki, guya, dərin fikrə gediblər və heç nə eşitmirlər. Gonbul susurdu.

Ona düz bir gün fikirləşməyə imkan verdilər. Amma indi ona əvvəlki kimi «madam», – deyə yox, sadəcə «madmazel», – deyə müraciət edirdilər. Amma heç kəs nə üçün belə etdiklərinin səbəbini əməlli-başlı bilmirdi. Çox ehtimal ki, qızın, yol yoldaşları arasında əvvəllər əldə etdiyi hörmətini bir qədər itirdiyini və peşəsinin biabırçı bir iş olduğunu onun nəzərinə çatdırmaq istəyirdilər.

Süfrəyə şorba verilən kimi, cənab Folanvi göründü və əvvəlki sualını təkrar etdi:

– Prus zabiti soruşur ki, madmazel Elizabet Russe öz fikrini hələ dəyişməyib ki?

Gonbul qəti cavab verdi:

– Yox.

Nahar vaxtı təşkil olunmuş ittifaq zəifləməyə başladı. Luazo bir neçə yersiz söz işlətdi. Dəridən-qabıqdan çıxaraq, hərə yeni bir yol axtarır, yeni bir şey fikirləşib tapmağa çalışır və qızın iradəsini qırmaq üçün yeni ibrətamız bir nümunə tapmağa çalışırı, lakin heç nə fikirləşə bilmirdilər. Elə bu vaxt qrafının təsadüfənmi, yoxsa dumanlı şəkildə də olsa, dinə hörmət etmək niyyəti iləmi, nədənsə, müqəddəslərin ibrətamız həyat tərzlərinə toxunaraq, yaşılı rahibəyə müraciət etdi. Axi müqəddəslərin çoxu elə işlər görüblər ki, bu işlər bizim gözümüzzdə cinayət hesab edilə bilərdi, amma bu işlər Allah yolunda və ən yaxın adamlarına kömək məqsədi ilə edilibsə, kilsə onların günahından dərhal keçib. Bu, çox güclü dəlil idi, qrafının bundan istifadə etdi. Bax bunun ruhaniliyə xas olan üstü-örtülü razılıq hissindənmi, yoxsa xoşbəxt bir axmaqlıq üzündənmi, yaxud səfəhcəsinə baş verən xilaskarlıq duyusundanmı, nədənsə qoca rahibə qızə qarşı edilmiş incəlik və tədbirlə düzəlmüş sui-qəsdi şiddetlə müdafiə etdi. Rahibəni utancaq hesab edirdilər. Sən demə, o, cənədən yaman saz, amansız və fikrindən dönməzmiş.

Danişılan hadisələr arasındaki incə, eyhamlı əlaqə onu narahat etmirdi. Onun iradəsi dəmir kimi idi. Əqidəsi möhkəm, vicdanı şübhədən uzaq idi. O, İbrahimin verdiyi qurbanı çox təbii hesab edirdi. Çünkü hətta göylərdən əmr olsaydı, o öz əlləri ilə ata-anasını da öldürərdi. Onun fikrincə, xeyirxah bir niyyətlə edilən cinayətin heç biri Allahın qəzəbinə səbəb ola bilməz. Qrafinya gözlənilmədən onu müdafiə edən bu dini müttəfiqinin dediklərindən çox istifadə etmək məqsədi ilə rahibəni daha çox «Məqsəd vasitəyə bəraət qazandırır» kimi adı, əxlaqi aksiomadan iibrətamız izahat və nəticə çıxartmağa doğru yönəldir və tez-tez belə suallar verirdi:

— Müqəddəs ana, demək, siz bu fikirdəsiniz ki, əgər günah xeyirxahlıq məqsədi ilə işlənibsə, Allah onu bağışlayır, eləmi?

— Buna heç şübhə eləmək olarmı, xanım? Əslində, məzəmmətə layiq olan bir sıra hərəkətlər xoş niyyətlə edildiyinə görə təriflənir.

Və onlar elə bu cür: Allahın iradəsini əvvəlcədən duymağə, onun verəcəyi qərarı qabaqcadan bilməyə və Allahın ona heç bir dəxli olmayan işlərə qarışacağını yəqin etməyə çalışma-çalışa söhbətlərinə davam etdirilər.

Bütün bunlar üstüörtülü şəkildə, ustalıqla, ədəb dairəsində edilirdi. Ancaq rahibə libaslı bu mömin qadının dediyi hər söz Gonbulun iradəsini sarsıdır, inadını sindirirdi. Sonra söhbətin mövzusu bir qədər dəyişdi, rahibə təsbehini asta-asta çevirərək mənsub olduğu ordenin monastırlarından, baş rahiblərindən, özündən, müqəddəs Nikifor cəmiyyətinin sevimli bacısı – rahibəsi olan yanındakı cavan rahibədən danişdı. Onları Qavr hərbi xəstəxanalarında yatan çiçək xəstəliyinə tutulmuş əsgərlərə yardım etməyə, qulluq etməyə çağırmışdır. Rahibə xəstəlik haqqında dəqiq söhbət açıb, bədbəxt əsgərlərdən danişirdi. Bir prus zabitinin siltaqlığına görə onlar burada qalıblar. Amma vaxtında çatsayırlar, bəlkə də, bu rahiblər neçə fransız şəfa verər, onları ölümdən qurtarardılar. Hərbçiləri müalicə etmək onların sənəti idi. O, Kırımda, İtaliyada, Avstriyada olmuşdu. O öz işlərindən danişa-danişa sübut edirdi ki, qoşun arxasında gedən, qızığın döyüş zamanı yaralıları xilas edən, ipə-sapa yatmayıyan əsgərləri bircə sözlə onların öz komandirlərindən də yaxşı sakitləşdirməyi bacaran cəsur, qorxmaz rahibərdən biridir. Sübut edirdi ki, o əsl şəfqət bacısıdır. Onun eybəcərləşmiş çopur-çopur sıfəti, elə bil, müharibənin dəhşətlərinin nəticəsini sübut edən bir nümunə idi.



Onun dedikləri elə təsir göstərmişdi ki, heç kəs dinib-danışmırı.

Yeməkdən sonra tələm-tələsik dağlışib öz otaqlarına çəkildilər vəancaq ertəsi günü, gün xeyli qalxandan sonra bayır çıxdılar.

Səhər yeməyi çox sakit keçdi. Hami dünən səpdikləri toxumun cücməsini və meyvəsini gözleyirdi.

Günorta qrafınya gəzməyə çıxmağı təklif etdi. Qraf, əvvəlcədən şərtləşdikləri kimi, Gonbulun qoluna girdi, camaatdan bir az aralayıb dala qaldı.

O, yenilməz ləyaqətindən, yüksək ictimai vəziyyətindən tənəzzül edərək, küçə qızları ilə söhbət edən, onlara «mənim əziz balam» deyən təmkinli kişilər kimi, Gonbul ilə açıq, saymazyana, atasayağı söhbət edirdi. O, dərhal məsələnin mahiyətini izah etdi:

– Demək siz, işdir-şayəd, prus ordusu məğlub olsa, özünüüz də, bizi də hər cür təhqirə, zorakılığa mütləq düçar etmək üçün burada saxlamaq niyyətindəsiniz? Siz bütün bunlara dözməyə hazırlısınız? Ona görə ki, yumşaqlıq, lütfkarlıq eləmək istəmirsiniz, eləmi? Halbuki, ömrünüz boyu kişilərə yumşaqlıq eləmisiniz.

Gonbul heç nə demədi.

Qraf qızı öz dəlilləri, hissiyyatı və nəvazişi ilə təsir göstərirdi. O, özünü həm qraf kimi aparmağı, həm də nəzakətli olmağı, füsunkarcasına təsir göstərməyi, şirin sözlər yağdırmağı bacarırdı. Qraf qızın edə biləcəyi yaxşılığı şişirdir, özlərinin minnətdarlığını əvvəlcədən bildirirdi.

Qraf birdən qızı «sən» deyə müraciət etməyə başladı.

– Bilirsənmi, əzizim, prus zabiti səninlə yaxınlıq etdikdən sonra ilk dəfə lovğalanacaq ki, ömründə belə bir qız görməyib. Onun vətənində belə qızı çox az təsadüf etmək olar.

Gonbul heç nə demədi, dərhal sürətini artırıb qabaqda gedən yoldaşlarına çatdı.

Geri qayidian kimi o, öz otağına çəkildi və bir daha gözə görünmədi. Hami bərk narahat oldu. Görəsən, nə qərara gələcək?

Əgər inadından dönəməsə, evimiz yixıldı.

Nahar vaxtı çatdı, hami intizarla qızı gözlədi. Nəhayət, cənab Folanvi gəldi və xəbər verdi ki, madmazel Russe özünü pis hiss edir, onu gözləməyib nahara başlamaq olar. Hami ehtiyat eləməyə başladı. Axırdı qraf mehmanxana sahibinə yaxınlaşdı və piçilti ilə soruşdu:

– Razi oldu?

– Hə.

Nəzakət naminə yoldaşlarına heç nə demədi, yüngülçə başını tərpətməklə kifayətləndi. Dərhal nəfəslərini dərib yüngülləşdilər və sir-sifətləri açıldı.

Luazo bağırdı:

– Tra-lya-lya-lya! Əgər bu aşxanada şampan şərabı varsa, gətin, pulunu özüm verəcəyəm.

Mehmanxana sahibi əlində dörd şüşə şərab gələndə xanım Luazonun ürəyi sıxıldı. Amma başqalarının qaşqabağı açıldı, deyib-gül-məyə, zarafata başladılar. Ürəklərində sevinc coşub-daşdı. Elə bil, qraf, xanım Karre-Lamadonun qəşəng arvad olduğunun fərqiñəindi-cə vardi, fabrikant qrafinyaya qulluq etməyə başladı. Söhbət qızışdı, getdikcə daha canlı şəkil aldı, mənalı, yerinə düşən zarafatlar başladı.

Birdən Luazo sıfətinə dəhşətli bir ifadə verdi, əllərini yuxarı qaldırib fəryad etdi:

– Sakit olun!

Hamı qorxub təəccüb içində susdu. O isə əllərini oynadıb sakitliyə çağırıldı, gözlərini tavana zillədi, yenidən qulaq asdı və sonra sakitcə dilləndi:

– Rahat ola bilərsiniz, hər şey öz qaydasındadır.

Heç kəs söhbətin nədən getdiyini üzə vurmaq istəmədi, amma dodaqlarda təbəssüm göründü.

On beş dəqiqədən sonra Luazo həmin zarafatı yenidən təkrar etdi və bütün axşamı bu zarafata dönə-dönə qayıtdı. O, guya, üst mərtəbədə kiməsə müraciət edir, alverçilərin işlətdiyi sözlərdən, ikibaşlı, eyhamlı ifadələrdən istifadə edərək, elə bil, kiməsə məsləhət verirdi. Bəzən sir-sifətinə yazıq, məzlumanə görkəm verir, «yazıq qız», – deyə köksünü ötürür, bəzən də qəzəbli hal alıb dişlərini qıcıyrı və «ax, əclaf prussiyalı», – deyə hirsini bildirirdi. Adamlar bu hadisəni yadlarından çıxaranda da Luazo yenidən bir neçə dəfə titrək səslə fəryad qoparıb «bəsdir, bəsdir!» – deyə qışkırdı və sonra öz-özünə danışmış kimi əlavə etdi:

– Kaş onu bir də görmək səadəti bizə nəsib olaydı, kaş o yaramaz, qızı əldən salıb öldürməyəydi!

Zarafatlar şit və pis niyyətlə edilsə də, heç kəsə toxunmur, əksinə hamının xoşuna gəlirdi. Hər şey – hiddət də, zarafat da



adamların münasibətindən asılıdır. Mehmanxanada isə tədricən sırtıqlıq əmələ gəlmişdi və açıq-saçq sözlərdən heç kəs incimirdi.

Yeməkdən sonra çərəz veriləndə arvadlar eyhamlı, ikibaşlı söz-lər danişmağa başladılar. Çox içdiklərindən gözləri alışib-yanırdı. Hətta belə hallarda öz təmkinini saxlayan qraf özünə bir qədər sərbəstlik verib indiki vəziyyətlərini qütbədə qışlayanların vaxtinə qurtarması ilə müqayisə etdi və keçirdikləri hali gəmi qəzasına uğrayan, nəhayət, cənuba doğru uzanan yolların üzlərinə açıldı-gını görən insanların sevincinə bənzətdi. Qrafin zarafatı hamının xoşuna gəldi.

Özündən çıxmış Luazo qədəh əlində ayağa qalxdı:

– Bizim xilas olmayıüzün şərəfinə içirəm!

Hamı ayağa durdu və onun dediyinə şərik oldu, hətta rahibələr də xanımların şirin dilinə uyub, ömürlərində dadını bilmədikləri köpüklü şərabdan bir-iki qurtum içdilər və dedilər ki, bu şərab köpüklü limonada oxşayır,ancaq ondan dadlıdır.

Luazo deyilənləri yekunlaşdırıldı:

– Heyif ki, fortepiano yoxdur, olsayıdı, çalıb-oynayardıq!

Kornyude bir kəlmə də danişmadı, yerindən də tərpənmədi. O, ağır düşüncələrə dalmışdı və hərdənbir uzun saqqalını dərtişdirir, elə bil, onu bir az da uzatmaq istəyirdi. Nəhayət, gecəyariya yaxın dağılışmağa başlayanda ayaq üstə güclə dayanan Luazo gözlənl-mədən onun qarnına bir dürtmə vurdu və dili dolaşa-dolaşa:

– Niyə bu gün sizin kefiniz yoxdur? – dedi. – Niyə dinib-daniş-mirsınız, vətəndaş?

Kornyude birdən başını qaldırdı, hamını qəzəblə və kəskin baxış-larla süzdü:

– Bilirsinizmi, sizin hamınız əclaflıq elədiniz!

O, ayağa durdu, qapiya doğru addımladı, dönüb:

– Bəli, əclaflıq elədiniz! – deyə bir də təkrar etdi və yox oldu.

Əvvəlcə hamı pərt oldu. Karıxmış Luazo ağızını açıb yerindəcə dondu, sonra özünə gəldi və qəhqəhə çəkdi:

– Gözü görür, ürəyi istəyir,ancaq əli çatmir!

Heç kəs heç nə başa düşmədiyinə görə «dəhliz əhvalatını» danişdi. Yenidən hamı şaqqanaq çəkdi. Xanımlar dəlicəsinə şad-landılar. Qrafla cənab Karre-Lamadon gözləri yaşarincaya qədər güldülər. Bu hadisəyə inana bilmədilər.

- Necə, yəqin bilirsən ki, o Gonbulu...
- Bəli. Sizə deyirəm ki, öz gözlərimlə gördüm.
- Gonbul onun dediyinə razı olmadı?
- Bəli, ona görə ki, prussiyalı qonşu otaqdaydı.
- Ola bilməz!
- And içirəm!

Qrafın nəfəsi təngidi. Fabrikant iki əli ilə qarnını tutdu. Luazo sözünə davam etdi:

– Aydın məsələdir, bu axşam onun gülməyə heç halı yoxdur.

Üçü də yenidən sancılanana, nəfəsləri tutulana və gözləri yaşara na qədər güldülər.

Bundan sonra dağlışdırılar. Ancaq hiyləgər və məkrli Luazo xanım yatmağa hazırlaşanda ərinə dedi ki, «bu koramal» – yəni xanım Karre-Lamadon bütün gecəni candərdi gülürdü.

– Bilirsənmi, qadın hərbi geyim vurğunu olanda, bu paltarı geyinənin alman, ya fransız olmasının fərqinə varmir. Şərəfsiz nacınlərə nə deyəsən!.. Allah, keç günahımdan! – deyə əri ona cavab verdi.

Bütün gecə, səhərə qədər, qaranlıqda dəhlizdən astaca xışılıtlar, piçiltilar, dərindən nəfəs alıb köksötürmələr, yalnız ayaqların döşəmə üzərindəki şappiltər və güclə eşidilən ciraltı səsləri gəldi. Müsafirlər, deyəsən, çox gec yatdırılar. Qapıların aşağısında yarıqdan süzülən işiq zolaqları uzun müddət sönmədi. Şampan şərabını içəndən sonra belə şeylərin olması təbiidir. Deyirlər, bu şərab adamın yuxusunu yaman qaçırdır.

Ertəsi gün hava aydın idi və şəffaf qış günəşinin şəfəqlərindən parıldayan qar adının gözünü qamaşdırırdı. Şükür, axır ki, altı at qoşulmuş karet qapının ağızında gözləyirdi. Yumşaq tüklərini qabar-dan qırmızıgözlü, bəbəkləri qara xala oxşayan ağ gøyərçinlər atlaların ayaqları arasında özlərini dartaraq dolaşır, buğlanan peyinləri caynaqları ilə dağdırıb yem axtarırdılar.

Qoyun dərisindən tikilmiş kürkünə bürünən faytonçu qozlada oturub qəlyanını tüstüldərdi. Sevincək olmuş sərnişinlər isə yol azuqələrini tələsik qablaşdırırdılar.

Bircə Gonbul yox idi. Nəhayət, o da gelib çıxdı.

Qız həyəcanlı idi, utanırdı, qıṣla-qıṣla yol yoldaşlarına yaxınlaşdı, ancaq onların hamısı qızdan üz döndərdilər və özlərini elə



apardılar ki, guya, onu görmürlər. Qraf böyük ləyaqətlə arvadının qolundan yapışıp kənara çekdi ki, bu murdar şeyə toxunmaqdan onu qorusun.

Gonbul təeccüb içində dayandı, sonra özünü ələ alıb fabrikantın arvadına yaxınlaşdı və sakitcə salam verdi.

— Salam, xanım!

Xanım ehmalca təkəbbürlə başını tərpətdi və ləyaqəti təhqir olunmuş bir adam baxışı ilə onu süzdü. Hami özünü məşğul kimi göstəirdi və çalışırdı ki, mümkün qədər ondan uzaq olsun; elə bil, bu qız donunun altında yoluxucu xəstəlik gətirmişdi. Karetə doluşdular. Gonbul hamidan sonra mindi, sakitcə əvvəlki yerində oturdu.

Elə bil, daha onu görmürdülər, tanımadılar. Yalnız xanım Luazo uzaqdan-uzağşa hiddətlə baxaraq ərinin qulağına piçildədi:

— Nə yaxşı ki, mən ondan uzaqda oturmuşam.

Ağır karet yerindən tərpəndi və yola düşdü.

Əvvəlcə hamı susdu. Gonbulun gözünü qaldırmağa cəsarəti çatmadı. Qız öz yol yoldaşlarına həm hiddətlənirdi, həm də hiss edirdi ki, onların sözünə baxıb prus zabitinin öpüşlərini qəbul etdiyinə və onun qoynuna girdiyinə görə, mənliyi tapdalınib. Hal-buki onu bu işə həmin bu eclaflar məcbur etmişdilər!

Acıq sonra qrafinya xanım Karre-Lamadona müraciət edərək ortaya çökmüş cansızıcı sükütu pozdu:

— Siz, deyəsən, xanım de Estreli tanıyırsınız?

— Bəli. Biz dostuq.

— Nə gözəl qadındır!

— Gözəl yox, füsunkardır! Allah gözəllik yaradanda qələmi birinci ona çəkib. Həm də tərbiyəli, təhsilli qadındır. Üstəlik təpədən dirnəğə qədər istedadlıdır. Elə gözəl oxuyur, elə qəşəng şəkillər çəkir!

Qrafla fabrikant da söhbət edirdilər. Karetin kiçik pəncərəsin-dən içəri dolan gurultu onların səsini batırsa da, hərdənbir «kuponu ödəmək», «vaxtında gəlir götürmək» kimi sözlər qulağa dəyirdi.

Luazo mehmanxanadan çırpışındı, düz beş il çirkli stol üstündə oynanıldığından ləkə-ləkə olmuş kartı çıxartdı və arvadı ilə oynamaya başladı.

Rahibələr kəmərlərindən sallanan uzun təsbehləri götürüb asta-asta çevirdilər, xaç çəkdilər və bir-birləri ilə bəhsə giribləmiş kimi,

dodaqlarının altında fasiləsiz piçildayaraq dua etdilər. Onların dodaqları sürətlə açılıb-örtülürdü, vaxtaşırı xacı öpürdülər və sonra yenidən, arasıkəsilmədən dodaqlarının altında nə isə deməyə başlayırdılar.

Kornyude fikrə gedib sakitcə oturmuşdu.

Üç saatdan sonra Luazo qumarı yığışdırıldı və:

— Bir az çörək yesək, pis olmaz, — dedi.

Bunu eşidən kimi arvadı kəndirlə sarılmış bağlamanı açdı və oradan bir parça dana əti çıxartdı. Nazik-nazik doğradı və ər-arvad yeməyə başladılar.

— Gəlsənə, biz də onlar kimi bir şey yeyək, — deyə qrafinya ərin-dən soruşdu.

Qrafın razılığını alandan sonra özləri üçün yola hazırladığı yemək bağlamasını açdı. Yeməklərin içində üstünə dovşan şəkli çəkilmiş və qabda dovşan əti olduğuna işarə edilən dərin çini qabda hisə verilmiş yağılı ətvardı. Ağ piy zolağı xırda-xırda doğranmış müxtəlif ət parçalarının arasından seçilən şabalıdı rəngli yumşaq quş ətinin üstündə donmuşdu. Büküllü qəzətdən çıxarılan ləzzətli İsveçrə pendirinin yağlı qabığının üstündə yazılmış «hadisə» sözü oxunurdu.

Rahibələr sarımsaqlı kolbasa çıxardılar. Kornyude isə hər iki əlini torbaya oxşayan paltosunun cibinə salıb, dörd soyutma yumurta və bir parça çörək çıxartdı. O, yumurtaları sindirdi, qabığını ayağının altına, otun içində tökdü və dişləməyə başladı. Yumurta sarısının qırıntıları onun saqqalına səpələnib ulduzlar kimi saymışdı.

Səhərki qaçaqaçdan və başına gələn əhvalatdan özünü itirdiyinə görə heç bir yol tədarükü görə bilməyen Gonbul indi qəzəb və hirsindən dişi bağırsaqlarını kəsə-kəsə sakitcə oturub gövşəyənlərə baxırdı. Əvvəlcə hirs onun beyninə vurdu və istədi ürəyinə yığılan və bu saat xirdəyindən çıxmaga hazır olan sözlərin hamisini söyüşqarışq, düz onların gözünün içində desin, ağızından çıxanı söyləsin, amma o qədər hirsli idi ki, acığından ağızını açıb bircə kəlmə də deyə bilmədi.

Heç kəs ona əhəmiyyət vermir, heç kəs onu yada salmırırdı. O başa düşürdü ki, əvvəlcə onu qurban verən, sonra isə gərəksiz çirkli əsgî kimi kənarə atan bu «namuslu» əclaflar indi baxışlarındakı həqarətlə onu qırmanclayırdılar.

Qız içi ağızınacan cürbəcür ləzzətli yeməklərlə dolu olan və bu əclafların acgözlükə aşırıb boşaltdıqları iri səbətini yadına saldı.



Yağ içində üzən iki cücəni, ciyər döyməsini, armudları və dörd şüşə bord şərabını xatırladı. Həddindən artıq tarıma çəkilmiş sim kimi birdən-birə onun qəzəbi sindi və qız hiss etdi ki, bir azca da keçəsə, hönkürtü ilə ağlayacaq. O, bütün gücünü verib hönkürtüsünü içəri salıb ağlamağını boğmaq istədi. Üşaq kimi göz yaşlarını uddu, amma olmadı, yaş əvvəlcə göz bəbəklərini örtdü, sonra kirpikləri parladı, azacıq sonra isə iki damla iri gözyaşı gilələnib yanaqlarına yuvarlandı, onun dalınca qayalardan sızan su kimi gözyaşı şoralanıb töküldü və Gonbulun irəli çıxmış sinəsi üstünə damcılamağa başladı. Gonbul ona heç kəsin əhəmiyyət vermədiyinə əmin halda, gözünü bir nöqtəyə zilləyərək, dinməz-söyləməz oturmuşdu. Onun rəngi ağappaq idi.

Təkcə qrafının onun göz yaşlarını gördü və işarə ilə qızı ərinə göstərdi. Qraf isə ciyinini çəkdi və bununla da: «Nə etmək olar, – demək istədi, – bu işdə mənim bir günahım yoxdur». Xanım Luazo isə içİN-içİN, ancaq şadýanalıqla güldü və:

– O, təhqir olunduğuuna görə ağlayır, – deyə piçıldadı.

Rahibələr artıq qalan kolbasaları kağıza büküb, yenidən dua oxumağa başladılar.

Elə bu vaxt Kornyude yediyi yumurtaları həzm edə-edə, uzun ayaqlarını qarşidakı skamyanın altına qədər uzadıb yerində yayxandı, qollarını sinəsində çarpmazdı, birdən lap yerinə düşəcək bir zarafatı xatırlayıb gülümşündü və «Marselyoza»nı fitlə çalmağa başladı.

Hamı qasqabağını salladı. Görünür, bu xalq mahnısı qonşuların heç birinin ürəyinə yatmadı. Onlar əsəbiləşdilər və hirslenməyə başladılar, elə bil, şarmankanın səsini eşidən it kimi ullaşmağa hazır oldular. Kornyude bunu başa düşdü, nəinki fit çalmağına ara verdi, əksinə, mahnının özünü oxumağa başladı:

*Vətənə sevgimiz müqəddəs, ulu,
Doldursun qəlbəri intiqam hissi.
Ey əzziz azadlıq, nişan ver yolu –
Qəti döyüslərə sən apar bizi!¹*

Yolların qarı tapdalandığından indi daha süretlə irəliləyirdilər. Onlar Dyeppaya qədər çala-çuxur yollarda silkələnə-silkələnə, əvvəlcə axşamın alatoranında, sonra isə gecənin zil qaranlığında

¹ Tərcüməsi Ağacavad Əlizadənindir.

saatlarla, uzun, cansızıcı yol getdilər və bütün yol boyu Kornyude amansız bir inadkarlıqla, yeknəsəq şəkildə hayif alırmış kimi, fit çalmağında davam etdi, hirslenmiş, yorulmuş sərnişinləri mahniya əvvəldən axıra qədər qulaq asmağa, onun sözlərini başdan-ayağa yada salmağa və hətta ürəklərində oxumağa məcbur etdi.

Gonbul isə elə hey ağlayırdı. Hərdənbir qız özünü saxlaya bilmirdi, oxunan mahnının beytləri arasında qaranlıqdan onun hıçqırıqları eşidilirdi.



SİMONUN ATASI

Saat on ikini vurdu. Məktəbin qapısı açıldı, uşaqlar tez çıxmaq üçün bir-birini itələyə-itələyə çölə tələsdirilər. Amma həmişəki kimi müxtəlif səmtlər və nahar üçün evə dağılışmaq əvəzinə bir neçə addimlıqda dayandılar, bir yerdə toplaşib piçildaşmağa başladılar.

Məsələ onda idi ki, bu gün səhər Blanşotun oğlu Simon birinci dəfə dərsə gəlmişdi.

Uşaqlar valideynlərindən Blanşot haqqında eşitmışdılər. Analarının onu səmimi qarşılamalarına baxmayaraq, öz aralarında ağız büzərək həqarətlə danışmaları uşaqlarda da həmin qadına qarşı anlaşılmaz bir nifrət oyatmışdı.

Simonu uşaqlar yaxşı tanımadılar, çünkü o, evdən çıxmırıldı. Uşaqlarla qəsəbənin küçələrində, çay qırığında ora-bura qaçmırıldı. Buna görə də uşaqlar onu xoşlamadılar. İndi isə təzə xəbər onlarda qəribə bir sevinc doğurmuşdu. Bu barədə çox şey bilən on dörd-on beş yaşılı bir oğlanın dediklərini bir-birinə söyləyirdilər. Oğlan bic-bic göz vurub deyirdi:

– Bilirsinizmi... Simonun... Hə, onun atası yoxdur.

Blanşotun oğlu qapıda göründü. Onun yeddi-səkkiz yaşı olardı. Solğun çöhrəli, üst-başı tərtəmiz, utancaq bir uşaq idi.

O, evlərinə getmək istəyirdi. Amma təzə bir əyləncə qurmağa hazırlaşan yoldaşları, hiyləgər gözlərini ona zilləyib, piçildaşa-piçildaşa başına yiğişdilar və nəhayət, onu tamam araya aldılar. Uşaq onların arasında, onunla nə edəcəklərini bilmədən donub qalmışdı. Xəbər gətirmiş oğlan lovğa-lovğa soruşdu:

– Bura bax, adın nədir?

– Simon.

– Bəs sonra?

Özünü itirmiş uşaq təkrar etdi:

– Simon.

Oğlan onun üstünə qışqırdı:

– Deyirlər ki, Simon filankəs... Təkcə Simon ad deyil.

Kövrəlmış uşaq üçüncü dəfə təkrar etdi:

– Mənim adım Simondur.

Uşaqlar gülüşməyə başladılar. Qələbə çalmış oğlan səsini ucaldı:

– Gördünüz, onun atası yoxdur.

Araya sükut çökdü. Uşaqlar görünməmiş, qeyri-adi əhvalata mat qalmışdilar – oğlanın atası yoxdur!

Uşaqlar görünməmiş bir varlığa, qeyri-təbii bir canlıya baxılmış kimi, ona tamaşa edirdilər. Anaların Blanşota nifrəti uşaqlarda daha ciddi əks tapmışdı.

Simon yixilmamaq üçün ağaca söykəndi. O, başını itirmişdi, özünü təmizə çıxarmaq istəyirdi. Amma bu dəhşətli böhtanı, atasız olduğunu inkar etmək üçün onlara deməyə bir söz tapa bilmirdi.

Nəhayət, rəngi ağarmış Simon ürəklənib qışqırdı:

– Var, mənim atam var!

– Bəs hani? – deyə oğlan soruşdu.

Simon susdu.

Uşaqlar gülürdülər; bir həyətin toyuqlarını yaralı bir toyuğu didməyə həvəsləndirən kimi, heyvana daha çox oxşayan, çöllərdə böyümiş bu uşaqlar Simonu sıxışdırmaqdan həzz alırdılar. Birdən Simon onun kimi atasız, balaca qonşusunu gördü.

– Heç sənin də, sənin də atan yoxdur, – dedi.

– Xeyr, mənim atam var! – deyə oğlan cavab verdi.

– Bəs haradadır?

Uşaq lovğalandı:

– Ölüb mənim atam, qəbiristanlıqdadır.

Cüvəllağılar atasız Simonu sıxışdırmaq üçün atası ölmüş yoldaşlarını tərifləyirmiş kimi mənali-mənali piçıldılar. Əksəriyətinin atası qəddar, içki düşküni, oğru, arvadlarına zülm edən bu dəcəllər itələşə-itələşə sıxlışıldılar; elə bil, onlar – atalı uşaqlar, atasız uşağı məngənəyə salib boğmaq istəyirdilər.

Birdən onunla üz-üzə durmuş bir uşaq dilini çıxardıb kinayə ilə qışqırdı:

– Atasız! Atasız!

Simon ikiəlli onun saçlarından yapışdı. Uşaq onun yanağını bərk dişlədi. Simon isə ayağı ilə onun qıcılarına döyəcləməyə başladı.



Çaxnaşma düşdü. Vuruşanları ayırdılar. Simon döyülmüş, paltarı cirilmiş, toz-torpağa bulaşmışdı. Ətrafına toplaşmış əl çalan dəcələrin arasında yerə sərilib qalmışdı.

O ayağa qalxıb toza bulaşmış köynəyini tələsik çırpanda kim isə qışqırdı:

– Get, atana xəbər ver!

Simona elə gəldi ki, ürəyi partlayır. Onlar güclü idilər, onu döymüşdülər. Uşaq deməyə söz tapmırkı, özü də yaxşı bilirdi ki, atası yoxdur. Göz yaşlarını bir anlıq ləngitməyə çalışdı. Nəfəsi tutuldu, sonra səsini çıxarmadan içün-için ağlamağa başladı.

Simonun düşmənləri sevindilər. Vəhşi adamlar öz qorxunc şənlikləri zamanı etdikləri kimi, əl-ələ verib onun ətrafında dövrə vurdular.

– «Atasız, atasız!» – deyib oxuya-oxuya oynamayağa başladılar.

Simon daha ağlamırdı, qəfildən dayanmışdı. Hirsindən pört-müşdü. Ayağının altındaki daşları yiğib var gücü ilə düşmənlərinə tərəf fırlatdı. Daş dəymiş iki-üç uşaq qışqırıb qaçırlar. Simon elə qəribə görkəm almışdı ki, qalan uşaqların arasına da vəlvələ düşdü. Camaat həmişə özündən çıxmış adamdan qorxur; uşaqlar da hərəsi bir yana qaçırlar.

Tək qalmış atasız uşaq çay kənarına tərəf qaçmağa başladı. Yadına düşmüş bir əhvalat onu qəti qərara gətirmişdi. Uşaq özünü çayda boğmaq istəyirdi.

Yadına düşmüştü ki, həmişə dilənməklə dolanan bir nəfər daha pul tapa bilmədiyi üçün səkkiz gün əvvəl özünü suda boğmuşdu. Onu sudan çıxarkən Simon orada idи. Həmişə çirkin və eybəcər görünen bu qocanın görkəmi, saralımış sıfəti, uzun saqqalı, donuq, açıq gözləri uşaq ağır təsir bağıtlamışdı. Yanındakılardan biri demişdi:

– O ölüb.

Başqa biri isə əlavə etmişdi:

– O, indi özü istədiyi kimi xoşbəxtdir.

Simon da özünü çayda boğmaq istəyirdi. Çünkü həmin zavalının pulu olmadığı kimi onun da atası yoxdur.

O, çayın qirağına gəlib suya baxdı. Bir neçə balıq suda üzür, hərdən sıçrayıb suyun üzü ilə uçan milçəkləri udurdu. Balıqlara başı qarışmış Simon daha ağlamırdı. Onların üzməyi Simonu əyləndirirdi. Ancaq arabir tufanın sakitləşdiyi anda ağacları şaqqıldıadıb

keçən güclü külək dalğalarına bənzər bir fikir tez-tez yadına düşüb ona əzab verirdi: «Mən özümü suda boğmaliyam, çünkü atam yoxdur».

Hava isti olsa da xoş idi. Gündəş çəmənliyi qızdırır, su güzgü kimi parıldayırdı. Simon arabır dərdini unudurdu. Ağlamaqdan yorulmuşdu, oradaca, otun üstündə, günəş altında uzanıb yatmaq istəyirdi.

Balaca, yaşıl bir qurbağa onun ayaqları altından hoppanıb qaçıdı. Simon onu tutmaq istədi. Qurbağa yenə hoppandi. Simon üç dəfə onu tutmaq üçün əyildi, amma tuta bilmədi. Nəhayət, qurbağanın dal ayaqlarından tutdu və balaca heyvanın qaçmaq üçün etdiyi səylərə baxıb gülməyə başladı. Qurbağa dal qızlarını yığır, sonra onları qoşa tir kimi açıb irəli atılır, qızılı haşiyəli sarı gözlərini bərəldir, qabaq pəncələri ilə havanı yarırdı. Bu, Simona bir oyuncağı: çarpez enli taxta parçalarından asılan ağac əsgərciklərin oyununu xatırladırdı.

O, evlerini yadına saldı. Sonra anasını xatırladı. Yenidən dərdli-dərdli ağlamağa başladı. Uşaq dizləri üstə çöküb yuxudan əvvəl deyilən duanı oxumağa başladı. Duanı bitirə bilmədi. Elə bərk his-qırkı ki, dua yarımcıq qaldı. O, fikirləşə bilmir, heç nə görmür, hey ağılayırdı.

Birdən ağır bir əl uşağın çıynınə toxundu, kimsə yoğun səslə konuşdu:

– Balaca kişi, de görüm, səni kim incidib?

Simon geri döndü. Qara-qıvrım, qarasaqqal bir fəhlə mehriban-mehriban ona baxırdı.

Boğazı qəhərlənmiş, gözləri yaşılı uşaq dedi:

– Onlar məni döydülər... çünkü... mənim... mənim... atam.. atam yoxdur.

– Necə yəni, – deyə kişi gülümsəyərək konuşdu, – atasız da adam olar?

Uşaq boğula-boğula dedi:

– Mənim... mənim yoxumdur.

Fəhlə ciddiləşdi. O, Blanşotun oğlunu tanımışdı. Buralara təzə gəlmış olsa da, Blanşot haqda azacıq məlumatı vardi.

– Qəm çəkmə, bala; gedək, gedək ananın yanına. Sənə də bir ata tapılar.

Onlar evə yollandılar. Fəhlə uşağın əlindən tutmuşdu. O gülüm-səyirdi, çünkü bu yerlərin ən gözəl qadınlarından sayılan Blanşotu



ilk dəfə görəndə xoşu gəlmişdi. Bəlkə də, fikirləşirdi ki, bir dəfə aldanmış qadın yenə də aldana bilər.

Balaca, ağ, səliqəli bir evin qarşısına çatdılardı.

Uşaq:

– Buradır, – dedi və qışqırdı: – Ana!

Bir qadın çıxdı. Fəhlənin dodağındakı təbəssüm qəflətən çəkildi. O, həmin saat başa düşdü ki, solğun bəñizli, artıq hər şeyi anlayan bu qadınla zarafat etmək olmaz. O, qapının ağızında elə ciddiyətlə durmuşdu ki, elə bil, bir dəfə aldandığı bu evin qapısını bütün kişilərdən qoruyurdu. Fəhlə papağını əlində əzişdirərək, çəkinə-çəkinə dedi:

– Buyurun, xanım, sizin balacanı gətirmişəm, çayın kənarında azmişdi.

Simon isə özünü anasının boynuna atdı və yenidən ağlaya-ağlaya dedi:

– Yox, ana, mən özümü çaya atıb ölmək istəyirdim, çünkü uşaqlar məni döymüşdülər... atam olmadığına görə... məni döymüşdülər.

Gənc qadının yanaqları qıpçırmızı pörtdü. Ürəyi parçalanmış yazıq ana uşağini bərk-bərk bağırna basdı. Gözünün yaşı sisqa bulaq kimi yanağından süzüldü.

Bu vəziyyətdən karıxmış fəhlə bilmədi necə uzaqlaşsın, fikir-ləşə-fikirləşə elə yerindəcə durdu. Birdən Simon onun yanına qaçıb dedi:

– Mənim atam olmaq istəyirsinizmi?

Araya sükut çökdü. Xəcalətdən dili tutulmuş Blansot əlləri qoynunda divara söykənib qalmışdı. Cavab verilmədiyini görən uşaq yenə dilləndi:

– Əgər istəmirsinizsə, onda mən gedirəm özümü çaya atım.

Fəhlə zarafata salıb gülə-gülə dedi:

– Əlbəttə, mən razıyam.

– Sənin adın nədir, uşaqlar adını soruşanda nə deyim?

– Filip, – deyə fəhlə cavab verdi.

Simon bu adı yadında saxlamaq üçün bir qədər susdu. Sonra əllərini ona uzadıb arxayıñ-arxayıñ dedi:

– Çox gözel! Filip, demək, sən mənim atamsan.

Fəhlə onu yerdən qaldırıb hər iki yanağından öpdü, sonra iri addımlarla uzaqlaşdı.

Ertəsi gün uşaq məktəbə gələndə onu kinayəli gülüşlə qarşıladılar. Dərsdən çıxanda həmin dünənki oğlan yaxınlaşışb yenidən başlamaq istəyirdi ki, Simon əzbərdən dua oxuyurmuş kimi dedi:

– Mənim atamın adı Filipdir.

Üşaqlar şən-şən hırıldışdır:

– Hansı Filip?.. Nəçi Filip?.. Filip nə deməkdir?.. Bu Filipi haradan tapıb çıxardın?

Simon cavab vermirdi. Amma belələrinin qabağından qaçmaqdansa, əzisdirilməyi üstün tutub onlara gözləri ilə meydan oxuyurdu. Müəllimin gəlməsi onu xilas etdi. Simon anasının yanına qaçıdı.

Üç ay idи ki, enlikürək Filip Blanşotun evinin yanından tez-tez keçirdi. Hərdən onu pəncərə qabağında tikişlə məşğul gördükde cəsarətini toplayıb danışındı da. Blanşot həmişə ağıllı cavab verər, həmişə ciddi olar, heç vaxt onun üzünə gülməz və evə buraxmazdı. Bütün başqa kişilər kimi bir az özündənrazi olan Filip hərdən fikirləşərdi ki, Blanşot onunla danışarkən tez-tez qızarır.

Adı təmizə çıxarmaq çətindir, adamı ləkələməyə nə var ki.

Blanşot nə qədər özünü qorusa, ehtiyatlı olsa da, ətrafdə dediqodu gəzirdi.

Simon isə öz yeni atasını çox sevirdi. Hər axşam Filip işini qurtarandan sonra onu gəzməyə çıxarırdı. O, hər gün məktəbə gedir, saymazyana yoldaşlarının arasından keçir və onların atmacalarına cavab vermirdi.

Bir gün ona ilk hücum etmiş oğlan dedi:

– Yalan danışmışan, sənin Filip adlı atan yoxdur.

– Necə yəni yoxdur? – deyə Simon narahatlıqla soruşdu.

Oğlan əllərini ovuştura-ovuştura dedi:

– Çünkü əgər sənin atan varsa, ananın əri olardı.

Simon bu sözlərin qarşısında aciz qaldı. Lakin yenə cavab verdi:

– Necə olur-olsun, o, mənim atamdır.

Oğlan bic-bic hırıldayıb dedi:

– Ola bilər, çox şey ola bilər, amma o, əslində, sənin atan deyil.

Blanşotun oğlu başını aşağı salıb fikirli-fikirli Luazan əminin dəmirçixanasına – Filipin işlədiyi yerə gəldi.

Dəmirçixana, elə bil, qəsdən ağacların altında gizlədilmişdi. İçəri qaranlıq idi. Büyük bir manqalın qırmızı alovu dil-dil qalxıb qolu çırməkli beş dəmirçini işiqlandırdı. Onların dalbadal endirdikləri



zerbələr qorxulu gurultuya çevrilirdi. Onlar ayaq üstə alovə bürünmüş divlərə bənzeyirdilər. Gözlərini döyəclədikləri inadkar dəmirə zilləmişdilər.

Simon gözə çarpmadan içəri girdi və astaca dostuna yaxınlaşıb ətəyindən çəkdi. Filip geri döndü. Birdən iş dayandı. Kişiərin hamısı uşaqa baxmağa başladılar. Adət eləmədikləri sakitliyi Simonun zəif səsi pozdu:

– Bura bax, Filip, Mişodun oğlu indicə mənə dedi ki, sən mənim atam deyilsən.

– Niyə ki? – deyə fəhlə soruşdu.

Oğlan uşaqqı avamlığı ilə cavab verdi:

– Çünkü sən mənim anamın əri deyilsən.

Heç kim gülmədi. Filip alını zindanın üstündə dik saxladığı çəkicin sapından yapışmış əllərinin üstünə söykəyib dayanmışdı. O fikirləşirdi. İş yoldaşlarının dördü də ona baxırdı. Bu nəhənglərin arasında cırdana oxşayan Simon isə həyəcanla cavab gözləyirdi. Birdən dəmirçilərdən biri yoldaşlarının da əvəzindən Filipə dedi:

– Doğrudan da, bədbəxtliyinə baxmayaraq, Blanşot gözəl, ağıllı, çalışqan, həm də həyali qadındır. Onunla ailə qurmaq olar.

– Doğrudan belədir, – deyə qalan üç nəfər də dilləndi.

Fəhlə sözünə davam etdi:

– O yazığın heç bir təqsiri yoxdur. Ona evlənmək vəd edib aldadıblar. Mən bir qadın tanıyıram ki, bu gün hörməti yerə-göyə sığmir, əvvəller isə günahları aləmi bürümüştü.

– Doğrudur! – deyə qalan üç nəfər bir ağızdan səsləndi.

Əvvəlki fəhlə yenə dilləndi:

– Zavallı arvadın oğlunu min əzabla böyütməsinə, daha kilsədən başqa heç yerə getmədiyinə, o vaxtdan bəri nə qədər ağlayıb əzab çəkdiyinə bir Allah şahiddir.

– Bu da doğrudur, – deyə yoldaşları bir də təsdiq elədilər.

İndi körünün fişiltisindən başqa heç nə eşidilmirdi. Birdən Filip Simona tərəf əyildi.

– Get, anana de ki, bu axşam onunla danışmağa gələcəyəm.

Sonra isə uşağın çıyından tutub çölə çıxardı.

O qayıtdı və çəkicilərin beşi də bir zərbə ilə zindanların üstünə endi. Beləliklə, gecə düşənə qədər dəmir döydülər. Hamısı güclü, qıvrıq və şən idilər. Bayram günlərində bir kilsə zənginin səsi

başqa zənglərin səsini batırduğu kimi, Filipin də çəkici başqa çəkicilərin səsini batırır, hər saniyə qulaqbatırıcı bir səslə enib-qalxırırdı. O, qığılçımlar içərisində ayaq üstə, gözləri odlu, həvəslə işləyirdi.

Filip Blanşotun qapısını döyəndə göy ulduzla dolu idi. Bazar günləri geydiyi təmiz köynəyini geymişdi. Saqqalını da qırxmışdı. Gənc qadın qapının ağızında göründü və tutula-tutula dedi:

– Belə gecə vaxtı gəlməyiniz yaxşı deyil, cənab Filip.

O cavab vermək istədi, mızıldadı, qadının qarşısında özünü itirdi.

Blanşot yenə dilləndi:

– Özünüz başa düşürsünüz ki, bir daha mənim haqqımda danışılsa, yaxşı düşməz.

O birdən dil açdı:

– Əgər arvadım olmaq istəsəniz, gəlmişim eyib sayılmaz!

Cavab eşidilmədi. Amma ona elə geldi ki, otağın qaranlığında Blanşot həyəcandan tövşüyür. Filip cəld içəri girdi. Çarpayışında uzanmış Simon öpüş səsi və anasının piçildadığı bir neçə sözü eşitdi. Sonra isə birdən-birə dostunun əllərində özünün yuxarı qalxdığını hiss etdi. Filip uşağı güclü əlləri üstə qaldırıb ucadan dedi:

– Onlara, öz yoldaşlarına deyərsən ki, sənin atan dəmirçi Filip Remidir və səni incidənlərin qulağını buracaq.

Ertəsi gün uşaqların hamısı məktəbdə idi. Dərsin başlanmasına ləp az qalmışdı, rəngi qaçmış balaca Simon ayağa qalxdı və dodaqları əsə-əsə aydın səslə dedi:

– Mənim atam dəmirçi Filip Remidir, o söz verib ki, məni incidənlərin qulağını buracaq.

Bu dəfə heç kim gülmədi, çünkü dəmirçi Filip Remini hamı yaxşı tanıydı. Belə ata ilə hər kəs fəxr edərdi.



PYERO

Anri Rujona

Dul Löfevr xanım başına büzməli papaq qoyan, palтарına büzməli lent vuran kəndli qadınlardandı. Belə arvadlar danişanda iki sözü bir-birinə calaya bilmir, el içində çıxanda isə ədalən aləmi bürüyür. Qırmızı, kobud əllərini cod ipək əlcəyin içində gizlətdikləri kimi, gülünc, zövqsüz paltarları da iddialı, tələbkər ürəklərini örtbasdır edir.

Roza adlı sadəlövh bir kəndli arvadı onun xidmətçisi idi.

Onlar Normandiyanın Ko vilayətinin mərkəzində, kiçik bir küçədə, pəncərələri yaşıl çərçivəli balaca bir evdə yaşayırdılar.

Evin qarşısında ensiz, balaca bir bağvardı, orada xirdaca bir dirrik salmışdılar.

Gecələrin birində onların bir lək soğanını oğurladılar.

Oğurluqdan xəbər tutan Roza, xanımının yanına qaçıdı. Xanım ipək gecə paltarında özünü həyətə saldı. Canına qorxu düşdü. Oğurluq olub, Löfevr xanımın malı oğurlanıb. Deməli, buralarda oğru var, o yenə gələ bilər.

Hər ikisi əlləri əsə-əsə ayaq izlərini ölçür, çənə döyür, nəticə çıxarırdılar: «Bax, buradan keçmişlər, ayaqlarını divarın üstünə qoymuşlar, çıçəkliyə tullanmışlar».

Onlar işin gerisindən qorxurdular. Daha gecələr rahat yatmaq olmazdı!

Oğurluğun sorağı ətrafa yayıldı. Qonşular da gəlib ölçüb-biçdilər, xeyli mübahisə etdilər. Xanımla qulluqçusu hər təzə gələnə bir-bir öz təhqiqatlarını və fikirlərini söyləyirdilər.

Qonşulardan biri məsləhət verdi:

– Gərək it saxlayasınız.

Bax bu doğru idi, onlar it saxlamalı idilər, adamı yuxudan oyada biləcək bir it.

Allah eləməsin ki, böyük bir it olsun! Beləsi nəyə gərekdir! Evdə yemək qoymaz, sahibini müflis edər. Balaca bir it (Normandiyada belələrinin «gən» deyirlər), hürməyi bacaran, balaca, lap balaca bir «gən» lazımdır.

Hami çıxıb gedəndən sonra xanım Löfevr it saxlamaq məsələsini çox götür-qoy etdi. Bir dəfə razı olub, min dəfə inkar etdi. İtə verəcəyi qab dolu yeməyi gözünün qabağına gətirəndə lap dəli olurdu. O, tanışlara özünü göstərmək üçün küçə dilənciləri və bazar günü ianələrinə qəpik-quruş paylayan xəsis kəndlə arvadlardan biri idi.

Roza cürbəcür bəhanələr gətirdi və onları hiyləgərliklə müdafiə etdi. Nəhayət, qərara alındı ki, it saxlayacaqlar, özü də lap balaçasından.

Axtarmağa başladılar. Amma tapdıqları hamısı qazan-qazan şorba içən, adımı qorxuya salan böyük itlər idi.

Rozagilin xirdavatçısında bapbalaca bir it vardı. Amma o, iti indiyə qədər böyüdüb saxladığı üçün iki frank istəyirdi. Xanım Löfevr dedi ki, iti saxlayıb yedirdə bilər, amma satın almayıcaq.

Bir səhər, əhvalatdan xəbərdar olan çörəkçi, arabasında balaca, sapsarı, qəribə bir heyvan gətirdi. Bu, it idi. Onun qıçları görünümürdü, bədəni timsah bədəninə, başı isə tülkü başına oxşayırırdı. Şələ quyuğu pırtlaşıq kəkilər oxşayırırdı – elə bütün bədəni boyda var idi. Sahibi onu başından eləmək istəyirdi. Pulsuz verilən bu murdar heyvan, xanım Löfevrin xoşuna gəldi. Roza onu bağrına basdı və adını soruşdu. Çörəkçi cavab verdi:

– Pyero.

İtə köhnə sabun yeşiyində yer elədilər. Əvvəlcə su verdilər. İçdi. Sonra bir parça çörək verdilər. Yedi. İtin iştahası Löfevr xanımı narahat elədi, sonra fikirləşib çarə tapdı: «Evə yaxşı öyrənəndən sonra, açıb buraxmaq lazımdır. Yan-yörədə veyllənib özünə yemək tapar».

Doğrudan da, iti açıb buraxdırılar. Amma nə fayda, o yalnız yeməyinin vaxtı çatanda hüründü, özü də elə qəzəblə mırıldanırdı ki...

Kim istəsəydi, bağa girə bilərdi. Pyero hər kəsin qarşısına çıxıb quyuq bulayır, ayağını yalayırlar, səs-səmir çıxarmırdı.

Amma xanım Löfevr itə öyrəşmişdi.

Bəzən heyvana mehribanlıq da edirdi, bir loğma çörəyi ət suyuna batırıb ona verirdi.



Xanım vergi barədə fikirləşməmişdi. Bir dəfə də olsun ağızını açıb əsl it kimi hürməmiş bu yönəldən ötrü ondan səkkiz frank istədikdə, – səkkiz frank, xanım, – deyə tələb etdikdə, az qaldı ki, ürəyi getsin.

Fikirləşdilər ki, Pyerodan yaxa qurtarmaq lazımdır. Heç kəs itə yaxın durmadı. On lyo uzaqda yaşayan qonşular da boyun qaçırdılar. Axırda ələcsiz qalıb belə qərara gəldilər ki, heyvanı «əksinlər».

«Əkmək» – azdırmaq demək idi. Başdan edilən itlərin hamısını əkirdilər.

Düzənliyin ortasında daxmaya oxşayan balaca, küləşli bir dam vardi. Bura Mergel mədəninin girəcəyi idi. Düməlüz qazılmış quyu iyirmi metr dərinlikdə idi. Quyunun dibində bir neçə mədən yolu birləşirdi. Bu karxanaya ildə bir dəfə, torpaq gübrələnən vaxt düşürdülər.

Bütün qalan vaxtı quyu ölümə məhkum edilmiş itlərin qəbri olurdu. Onun yanından keçəndə şikayətli hürüşlər, qəzəbli, ümidi mırıltılar, ürək ağrından çıçırtılar eşidilirdi.

Ov və çoban itləri bu iniltili quyudan yan qaçırdılar. Aşağı əyilib içəri baxanda adamı üfunətli bir iy vururdu.

Quyunun dibində dəhşətli səhnələr baş verirdi. On-on iki gün orada qalmış heyvan, özündən əvvəl atılmış yoldaşının sümüklərini gəmirir. Lakin qəflətən quyuya daha böyük, daha güclü başqa bir it atırlar. İtlər tək qalır, ac və parlayan gözlərini bir-birinə zilləyib durur. Bir-birini gözdən qoymur, fürsət axtarır, tərəddüd edir və həyəcan keçirirlər. Aclıq güc gəlir, bir-birinə hücum edirlər. Uzun müddət didişir, qanlarına qəltən olurlar. Hansı daha güclüdürse, zəif rəqibinə üstün gəlir, onu diri-diriyeyir.

Pyeronu başdan eləməyi qərara alıb, onu azdırası adam axtardılar. Belə işlərin ustası olan yol nəzarətçisi, iti azdırmaq üçün on su pul istədi. Xanım Löfevrə elə gəldi ki, çox bahadır. Qonşudakı bir maymaq beş suya razı idi. Amma bu da çox idi. Roza dedi ki, iti özləri aparsalar, daha yaxşı olar. Onda Pyero yolda bədlik etməz, azdırılmağa aparıldığını başa düşməz. Beləliklə, razılaşdılar ki, gecə düşəndə Pyeronu ikisi aparacaq.

Həmin axşam itə, üzündə bir barmaq yağ olan dadlı şorba verdi. O, qabın dibini də yaladı. Heyvan razılıqla quyruğunu bula-yanda Roza onu önlüyüne bükdü.

Xanımla qulluqçu oğru kimi iri addımlarla barmaqlarının ucunda gedirdilər. Az sonra quyuya çatdılar. Xanım Löfevr içəridən heyvan

iniltisi gəlib-gəlmədiyinə qulaq asdı. Yox, səs-səmir yox idi. Pyero tək qalacaqdı. Roza ağlaya-ağlaya iti bağırna basdı, sonra quyuya atdı. Hər ikisi aşağı əyilib qulaq verdilər.

Əvvəlcə boğuq bir guppultu eşitdilər. Sonra yaralı heyvanın zil, ürəkparçalanın şikayəti ucaldı. Onun ardınca kəsik-kəsik zingilti-lər, ümidsiz çıçırtılar, başını yuxarı qaldırıb yalvaran Pyeronun səsi eşidildi.

Ah, o indi hüründü! Hüründü!

Arvadlar əzab çəkirdilər. Birdən canlarına qorxu düşdü. Nədən qorxduqlarını özləri də bilmədən qaçıb uzaqlaşdırılar. Roza bərk qaçırdı. Xanım Löfevr qışqırıb onu səsləyirdi:

— Məni də gözlə, Roza! Dayan!

Onlar gecəni qorxulu, qarmaqarışlıq yuxular içərisində keçirdilər.

Xanım Löfevr yuxuda şorba yemək üçün stola əyləşdi. Qabın ağızını açanda gördü ki, Pyero oradadır. İt atılıb onun burnunu dişlədi.

Xanım oyandı. Elə bildi ki, hələ də itin hürdüyüünü eşidir. Diq-qətlə qulaq asdı, başa düşdü ki, səhv edir.

Xanım yenidən yuxuladı, bu dəfə özünü böyük, sonsuz bir yolda gördü. Yolun ortasında bir səbet vardı, iri, ağır kəndli səbəti. Xanım qorxuya düşdü. Sonra ürəklənib səbətin qapağını qaldırdı. Pyero səbətin içində idi. O, xanımın əlindən yapışdı, heç təhərlə buraxmadı. Özünü itirmiş xanım qaçı, bərk-bərk əlindən yapmışdı iti də özü ilə aparırdı.

Səhər açılar-acılmaz, xanım dəli kimi yerindən qalxdı, birbaş quyunun yanına yüyürdü.

İt hələ də hürndü; görünür, bütün gecəni hürməşdə. Arvad hönkürüb ağladı və onu min cür şirin sözə oxşadı. Pyero isə yazıq-yazıq zingildəyirdi.

Xanım iti quyudan çıxarmaq fikrinə düşdü və özünə söz verdi ki, ölenə qədər onu sığallaya-sığallaya saxlayacaq.

O, həmişə quyuya düşən adamın yanına qaçı, əhvalatı ona danışdı. Kişi dinməzcə axıra kimi qulaq asdı. Xanım danışb qurtardıqda isə dedi:

— Siz öz itinizi istəyirsiniz, eləmi? Dörd frank verəcəksiniz.

Xanım dik atıldı.

— Dörd frank! Gözlə, boğazında qalar sənin o dörd frank!



Kişi dedi:

– Yoxsa elə bilirsiniz sizə xoş getsin deyə, kəndirləri, nərdivanı dalıma şəlləyib oğlumla çölə gedəcəyəm? Hələ üstəlik sizin o murdar «gən» əl-ayağımı dişləyəcək. Gərək heç tullamayaydınız.

Xanım qəmli-qəmli çıxıb getdi:

– Dörd frank!

Evə qayıdan kimi o, Rozani çağırıldı və quyuya düşən kişinin cavabını söylədi. Həmişə güzəştə gedən Roza indi:

– Dörd frank! Bu az pul deyil, xanım, – deyə təkrar etdi. Sonra əlavə etdi: – Bəlkə, aparıb zavallı «gən»ə yemək ataq, ölməsin?

Xanım Löfevr sevindi, tez bir parça yağ yaxmacı götürüb yola düzəldilər.

Onlar çörəyi loğma-loğma kəsib bir-birinin ardınca quyuya atır, növbə ilə Pyeroya dil-ağız edirdilər. İt isə hər loğmanı udduq-dan sonra hürüb sonrakını teləb edirdi.

Axşam evə gəldilər, ertəsi gün də, o biri günlər də getdilər.

Bir səhər, elə birinci loğmanı tullamaq istəyirdilər ki, quyudan yoğun bir səs gəldi. Pyero tək deyildi. Oraya başqa, yekə bir it də atmışdilar!

Roza qışkırdı:

– Pyero! Pyero!

Pyero bir-iki dəfə zingildədi. Tez yemək atmağa başladılar. Amma hər dəfə quyunun dibinə çaxnaşma düşür, Pyeronun şikayətli zingiltisi eşidilirdi.

Arvadlar pay böldürlər:

– Pyero, bax, bu, sənin üçündür!

Pyero heç yaxın da düşə bilmirdi.

Ağilları çəşmiş arvadlar, bir-birinə baxa-baxa qalmışdilar.

Axırda Löfevr xanım dilləndi:

– Bura atılan bütün itləri yedirdəsi deyiləm ki! Bu işi qurtarmaq lazımdır.

O, quydakı itləri və onlara çəkəcəyi xərcləri xəyalına gətirdi, dəhşətə gəldi. Sonra yola düzəldi. Çörəyin qalanını da yol gedə gedə yeməyə başladı.

Roza göy önlüyüünün ətəyi ilə gözünü sılə-sılə arxada gəlirdi.

AY İŞİĞİ

Abbat Marinyanın¹ soyadı təbiətinə çox yaraşırdı. Bu arıq, uca-boy keşiş fanatik adam idi; ehtiraslı, həm də sərt təbiəti vardı. Öz inamında möhkəm idi, qəlbində heç bir tərəddüdə yol verməzdi. Keşiş inanırdı ki, Allahın dərgahına yol tapmış, artıq onun hikmətinə bələddir.

Kənd kilsəsinin həyətindəki kiçik bağçasında iri addımlarla gəzisdiyi vaxt keşiş hərdən öz-özünü sorğu-suala tuturdu: «Filan şeyi ilahi nə üçün yaradıb?» Sonra Allahın yerinə özü fikirləşir, demək olar ki, həmişə cavab tapırdı. O, mütililiklə: «Şükür kəramətinə, ilahi!» – deyə mızıldayanlardan deyildi. Başqa cür düşünürdü: «Mən Allahın xidmətçisiyəm, onun nə etdiyini bilməliyəm, bilmərəmsə, öyrənməyə can atmaliyam».

Ona elə gəldirdi ki, təbiətdə nə varsa, hamısı dəqiq, gözəl bir ardıcılıqla yaradılıb. «Nə üçünlər» və «çunkilər» sarsılmaz tarazlığa tabedir. Səhərin şəfəqləri yuxudan ayılanları şənləndirmək üçündür, günün istisi – məhsulu yetişdirmək, yağış isə onu sulamaq üçündür, axşam – yuxu gətirmək, qaranlıq gecə isə yatmaq üçündür.

Fəsillərin dördü də təsərrüfatın ehtiyaclarına uyğun gəlir. Keşişin heç ağılna da gəlməzdi ki, təbiətdə düşünülməmiş, məqsədsiz bir şey ola bilər, bütün canlılar dövrlərin, iqlimlərin və materiyanın ağır şərtlərinə özləri uyğunlaşmışlar.

Onun qadınlardan zəhləsi gedirdi. Heç özü də səbəbini bilmədən onlara nifrat edirdi. O, tez-tez İsa peyğəmbərin sözlərini təkrar edirdi: «Ey qadın, səninlə mənim nə yaxınlığım!» Sonra isə özü əlavə edirdi: «Deyirlər ki, Allahın özü də bu yaratdığından narazi imiş». Qadın onun üçün, şairin dediyi kimi, ən natəmiz məxluqdur.

¹ Marinyan – İtaliyanın Melanyano şəhərinin fransızca adıdır. Fransızlar (1815 və 1859-cu illərdə) buradakı döyüslərdə qələbə qazanmışlar.



O, ilk kişini yoldan çıxarmış və özünün pis hərəkətlərini hələ də tərgitməyib. Bu zəif məxluq qorxuludur və adamı sehrləyir, həyəcanlandırır. Keşiş onların başgicəllədən zahiri görkəmlərindən də çox, sevən ürəklərinə nifrat edirdi.

Hərdən qadınların ona meyil etdiyini duyurdu. Özünün iradəsinə inansa da, qadınlarda daim baş qaldıran sevmək ehtiyacı onu da narahat edirdi.

Onun fikrincə tanrı qadını, kişiləri sınaqdan keçirmək və yoxlamaq üçün yaradıb. Ona, tələyə yanaşıldığı kimi yalnız ehtiyat və qorxa-qorxa yaxınlaşmaq olar. Doğrudan da, qadın kişiyə tərəf açılmış qolları və öpüş gözləyən dodaqları ilə tələyə çox oxşayır.

Keşiş dua oxumaqdan süstləşmiş rahibələrindən ehtiyat etmirdi. Amma rahibələrlə də sərt dolanırdı. Çünkü qadın ehtirasının rahibələrin də zəncirlənmiş, müti ürəklərinin dərinliyində kök saldığını və bu hissin onun özüne qarşı çevrildiyini duyurdu.

Keşiş onların ehtiramlı, nəmli baxışlarında, cinsiyyətlərinə uyğun coşqunluqlarında, İsaya qarşı qızığın məhəbbətlərində də nə isə duyur və iyrənirdi. Qadın məhəbbəti – ehtiraslı məhəbbətdir. Keşiş bu lənətə gəlmış hissi onların mütiliyində, onunla danışarkən səslərindəki müləyimlikdə, yerə dikilmiş gözlərində, onlarla sərt danışdıqda isə sakit-sakit axıtdıqları göz yaşlarında da hiss edirdi. Keşiş kilsə qapısından çıxarkən əsasını fırladı, təhlükədən yaxasını qurtarıbmış kimi, iri addımlarla uzaqlaşırıdı.

Onun bir bacısı qızı vardi. O, anası ilə qonşu evdə yaşayırıdı. Keşiş istəyirdi ki, qızı kilsəyə gətirib rahiba etsin.

Qız qəşəng, dəcəl və şən idi. Keşiş moizə oxuyanda o güldürdü; qoca acıqlandıqda isə qız onu bərk-bərk qucaqlayıb öpürdü. Qoca özünü qızın qolları arasından xılas etməyə çalışırıdı. Amma bu qollar ona şirin bir sevinc gətirir, bütün kişilərə tanış olan atalıq hissi ürəyini döyündürdü.

Keşiş kənd ətrafında bacısı qızı ilə gəzə-gəzə Allahdan – öz Allahından danışırıdı. Qız isə heç nə eşitmır, gözlərində həyat sevinci göyə, otlara və çiçəklərə tamaşa edirdi. Hərdən kəpənək dalınca qaçıր, tutanda isə qışqırırdı:

– Bir bax, dayican, gör nə qəşəngdir! Adam onu lap öpmək istəyir.

Qızın cüçülləri, yasəmən ləçəklərini öpmək həvəsi keşisi narahat edir, qəzəbləndirirdi. O fikirləşirdi ki, qadınların ürəyində məskən salmış ehtirasın kökü kəsilən deyil.

Bir gün keşisin ov işlərinə baxan kilsə xidmətçisinin arvadı ona ehtiyatla xəbər verdi ki, bacısı qızı eşqə düşüb.

Keşisin boğazı qurudu, yerindəcə donub qaldı. O, üzünü qırkırdı, üzü sabunlu qaldı.

Nəhayət, özünə gəlib fikirləşməyə, danışmağa imkan tapdıqda qışqırdı:

— Ola bilməz, siz yalan danışırsınız, Melani!

Kəndli qadın əlini ürəyinin üstünə qoyub dedi:

— Keşiş ağa, yalan deyirəmsə, qoy Allah mənim bəlamı versin.

Sizi əmin edirəm ki, bacınız yatan kimi qız hər axşam sahilə gedir. Onlar çayın qıraqında görüşürlər. Saat onla on iki arasında oraya getməyiniz kifayətdir, özünüz görərsiniz.

Keşiş çənəsini qırxmaqdan əl götürüb həmişə qanı qaralanda gəzindiyi kimi cəld addimlarla var-gel etməyə başladı. O, yenidən üzünü qırxmaq istəyəndə burnundan qulağının yanınacan üzünü üç yerdən kəsdi.

O, bütün günü dinib-danışmadı. Əzabdan və hirsindən ikiqat oldu. Keşisin, məhəbbətin yenilməz gücünə qarşı çevrilmiş şiddətlə qəzəbinə, hiyləgər qız tərəfindən aldadılmış ruhani atanın, qəyyumun təhqir olunmuş hissi də əlavə olundu. Böyüklərə məsləhət etmədən ər seçdiyini bildirən qızların valideynləri kimi, keşiş bərk hirslənmişdi.

Nahardan sonra o, başını qarışdırmaq üçün bir az kitab oxumaq istədi, amma bacarmadı. Get-gedə daha çox əsəbiləşirdi. Saat onu vuranda, keşiş gecələr xəstəyə baş çəkmək istəyəndə, həmişə özü ilə gəzdirdiyi yoğun dəyənəyini əlində oyan-buyana fırladıb, acı bir təbəssümle iri düyünləri hamarlanmamış ağaca baxdı. Qəfildən dişlərini qıçayaraq dəyənəyi stula çırpdı. Stulun söykənəcəyi parça-parça olub döşəməyə səpələndi.

O, qapını açıb çölə çıxməq istədi. Amma ayın parlaq, sehrli ziyasını görəndə astanada quruyub qaldı.

Kilsə ataları xəyalpərvər şair kimi kövrək olurlar. Qəflətən o hər şeyi unutdu, işıqlı aydın gecənin valehedici gözəlliyyinə məftun oldu.

İşığa qərq olmuş kiçik bağçada cərgə ilə əkilmiş meyvə ağacları ensiz xiyanət-naxış kölgə salmışdı. Evin divarına dırmanmış iri yarpaqlı sarüşəyinən ətri ətrafa yayılmışdı, ətrafdakı mülayim, şəffaf toranlıq şirin yuxuya bənzəyirdi.



Keşiş acgözlükle nefes almağa başladı. Kişi xumarlanmış, məst olmuşdu, aram-aram yeriyirdi. Bacısı qızını da yaddan çıxarmışdı.

O, bağçadan çıxan kimi, aydın gecənin valehedici gözəlliynə qərəq olmuş, adamı məftun edən işqli çölə tamaşa etmək üçün dayandı. Uzaqdan qurbağaların qurultusu, bülbüllərin insanı xəyalə daldıran ahəngdar nəğmələri eşidilirdi. Onların ruhu oxşayan həzin musiqisi, elə bil, ay işığında hərarətli öpüslər üçün bəstələnmişdi.

Keşiş yoluna davam etdi. Nədənsə ürəyi yumşalmışdı. O zəifləmiş, əldən düşmüşdü, bir yerdə oturmaq, uzun müddət tamaşa etmək, Allahın yaratdıqlarına valeh olmaq istəyirdi.

İrəlidə dolana-dolana axan kiçik çayın sahili boyunca qovaq ağacları düzülmüşdü. Ayın şüaları çayın üzərindəki dumanı gümüş kimi parıldadır, zərif duman – yüngül, şəffaf pambıq qalağı kimi çayın üstünü örtürdü.

Bu gözəl təəssüratdan cuşa gəlmış keşiş yenidən dayandı.

Qəribə bir həyəcan, narahatlıq onu yaxaladı. Hiss etdi ki, tez-tez təkrar olunan daxili sorğu-sual yenidən başlayır.

Axi Allah niyə bunları yaradıb? İndi ki gecə – yuxu üçün xoş rahatlıq, istirahət, hər şeyi unutmaq üçün yaradılıb, onda nə üçün onu gündüzdən də valehedici, sübh çağından da, axşamdan da gözəl edib? Nə üçün gecə gündüzdən də şairanə olub! Elə bil, ən məlahətli, ən sırılaşlığı işıqlandırmaq ona tapşırılb. Nə üçün bu zəif və cəlbedici işıq qaranlıqları bu qədər gözəlləşdirə bilir? Nə üçün nəğməkar quşların ən məlahətli başqaları kimi gecələr yatmir, sehrli kölgədə cəh-cəh vurur?

Dünyanın üstünə çəkilmiş bu toran nə üçündür? Bu ürək çırpatıları, bu həyəcan, bu sərməstlik nə üçündür? Bu təmtəraq nədən ötrü imiş? Axi insanlar yatıblar. Onlar heç nə görmürlər. Bu gözəl tamaşa, göylərdən yerə səpilmiş bu şairanə gözəllik nə üçün imiş?

Keşiş suallara cavab tapa bilmirdi.

Birdən çəmənliyin qurtaracağında, gümüşü dumana bürünmiş ağacların altında qol-boyun gəzən iki kölgə göründü.

Oğlan ucaboy idi. Qolunu qızın boynuna salmışdı. Hərdən əyi-lib qızın alnından öpürdü. Onlar bu sakit mənzərəni cana getirmişdilər. Elə bil, bütün bu gözəllik yalnız onlar üçün yaranmışdı. Gəzənlər ikisi bir varlığa oxşayırdı. Elə bir varlığa ki, bu gözəl və sakit gecə onun xatırınə işıqlanıb. Onlar keşisin sorğu-sualına ilahinin verdiyi canlı bir cavab kimi keşişə tərəf gəlirdilər.

Keşiş ayaq üstəcə donub qalmışdı. Ürəyi həyəcanla döyüñürdü. Elə biliirdi ki, qeyri-adi bir həyata qovuşub, Ruf ilə Buzun məhəbbətinə tamaşa edir. Müqəddəs kitablarda deyildiyi kimi, görünməmiş gözəllik aləmində Allahın bir arzusu yerinə yetirilir. Onun başında məşhur bir əsərin misraları – vəhşətli qışqırıqlar, ehtiraslı çağırışlar, alovlu məhəbbət poemasının ehtirasından yanan misraları gurlamağa başladı.

Keşiş öz-özünə dedi:

«Bəlkə də, Allah bu gecələri, insanların məhəbbətini gözəlliyə qərq etmək üçün yaradıb».

O, irəliləyən sevgililərin qarşısında yavaş-yavaş geri çekildi. Qız – onun bacısı qızı idi. Keşiş indi öz-özündən Allaha inamını itirib-itirməyəcəyini soruşurdu. Əgər Allah məhəbbətə yol vermirse, nə üçün onu belə bir gözəlliklə əhatə edir?

Keşiş qaçıb uzaqlaşdı. O, özünü itirmişdi. Utanındı. Elə bil, ica-zəsiz özgə bir məbədə soxulmuşdu.



DAŞ-QAŞ

Cənab Lanten həmin qızı iş yoldaşlarından birinin öz idarə rəisinin müavinigildəki şənlikdə rast gəlmış və o saat eşqin toruna düşmüşdü.

O, bir neçə il əvvəl ölmüş kənd maliyyə işçisinin qızı idi. Parisə anası ilə gəlmişdi. O, qızını ərə vermekdən ötrü göstərmək məqsədi ilə tez-tez məhəllədəki varlıların evinə qonaq aparardı. Onlar kasib olsalar da, ləyaqətli, sadə və xoşxasiyyət adam idilər. Qız, ağıllı gənclərin evlənmək istədikləri namuslu qadınlara oxşayırırdı. Xoşagəlim gözəlliyi onu utancaq bir mələyə bənzəirdi. Dodağın-dan əskik olmayan incə təbəssümü isə, elə bil, ürəyinin parıltısı idi.

Hamı qızı təriflər oxuyurdu, tanışanlar deyirdilər ki, onunla evlənən xoşbəxt olacaq. Bundan yaxşısını tapmaq olmaz.

Xarici işlər nazirliyində ildə 3.500 frank maaşla baş məmür işlə-yən cənab Lanten qızı eşq elan etdi və onlar evləndilər.

Lanten arvadı ilə xoşbəxt ömrü süründü. Gəlin evi elə bacarıqla, elə qənaətlə idarə edirdi ki, sanki, cah-calal içərisində yaşayırdılar. O, ərinə qarşı olduqca diqqətli, şirindil və mehriban idi. Qadın o qədər məlahətli idi ki, görüşdükleri gündən altı il keçməsinə bax-mayaraq, əri onu ilk günlərindəkindən də çox sevirdi.

O, arvadının yalnız teatra və saxta daş-qasa olan həvəsini xoşlamırdı.

Xanımın rəfiqələri (o, bir neçə sadə məmür arvadları ilə dostluq edirdi) onun üçün tez-tez məşhur tamaşalara, hətta ilk tamaşalara da loja saxlayırdılar. Arvad da zor-xoş ərini özü ilə çəkib aparındı. Bütün günü işləyəndən sonra zorla tamaşa etdiyi pyeslər Lanteni yorub təngə gətirmişdi. Axırda o, arvadına yalvarıb razi salmağa çalışırdı ki, teatra onu qaytarıb gətirə biləcək dostlarından biri ilə getsin. Xanım əvvəlcə bunun yaxşı düşməyəcəyini zənn edib xeyli

tərəddüd etdi, nəhayət, xeyirxahlıqla razı oldu. Lanten güzəştə görə arvadına çox minnətdar oldu.

Teatr həvəsi tezliklə gənc qadında özünü bəzəmək arzusu doğurdu. Söz yox ki, geyimi həmişəki kimi sadə idi, amma gözəl zövq ilə və səliqeli geyinirdi. Şirin ədəsi, xoş xasiyyəti, təvażökarlığı və həmişə gülümşəyən dodaqları geyiminin sadəliyi ilə yaxşı uyğunlaşırıldı. Lakin o, qulaqlarına bahalı sırgalara oxşayan bir cüt iri Reyn sırgası və boynuna saxta mirvaridən boyunbağı taxmağa başladı. Qollarına isə bir cüt bilərzik və saçına bahalı daşları əvəz edən xırda şüşərlə bəzədilmiş daraq taxdı. Arvadının bəzək-düzəyə bu meylini xoşlamayan əri tez-tez deyirdi:

– Əzizim, adamın həqiqi daş-qası almağa imkanı olmayanda gərək öz gözəlliyi, xoş xasiyyəti ilə öyünsün. Bu, ən gözəl bəzəkdir.

Arvadı sakitcə gülümşəyib deyərdi:

– Nə edəsən, əzizim, mən belə xoşlayıram, belə adət etmişəm. Bilirəm ki, sən haqlısan, amma xasiyyətimi dəyişə bilmərəm. Mən daş-qasa vurğunam.

O, boyunbağının dənələrini barmaqlarının arasında təsbeh kimi oynadaraq deyirdi:

– Bircə gör, nə gözəl düzəldiblər. Elə bil, əsl mirvaridir.

Əri isə gülümşəyərək deyirdi:

– Əsl qaraçı zövqün var.

Hərdənbir axşamlar evdə, sobanın yanında ikisi tək qalandı arvad durub mücrüsünü gətirir, əri cənab Lanten demişkən, körköhnəsinə masanın üstünə tökərdi. Sonra isə sırlı, dərin bir ləzzət alılmış kimi, öz yalançı daş-qasalarına diqqətlə yenidən baxındı. Daha sonra boyunbağılardan birini zorla ərinin boynuna taxır, ona baxıb ürəkdən gülərək qışkırdı:

– Nə səfəh görünürsən.

Birdən özünü ərinin qollarının arasına ataraq bərk-bərk qucaqlayırdı.

Qış gecələrindən birində operadan qayıdarkən xanım titrədirdi. Səhəri gün öskürməyə başladı. Səkkiz gün sonra isə sətəlcəmdən öldü.

Lanten arvadının arxasında özünü qəbrə atmaq istəyirdi. Bircə ayın içində qəm-qüssədən saçı ağardı. Səhərdən axşama kimi ağlayırdı. Dərddən ürəyi parçalanırdı. Bütün günü arvadını xatırlayır, onun səsini eşidir, gülümşəyən dodağı, gözəl və mehriban sıfəti gözlərinin önündən çəkiləmirdi.



Günlər ötüb keçsə də, Lantenin qüssəsi azalmadı, hərdən iş vaxtı idarədə yoldaşları oradan-buradan söhbət salanda göründülər ki, onun sıfəti şisir, burun pərləri qalxır, gözləri yaşıla dolur və hönkürməyə başlayırdı.

Lanten arvadının otağını olduğu kimi saxlamışdı. Hər gün otağa girib onu yad edirdi. Bütün mebel, hətta onun paltarları da axırıcı gündə olduğu kimi qalmışdı.

Lantenin güzəranı get-gedə ağırlaşırıdı. Arvadının sağlığında aldığı maaş evin bütün xərcini ödədiyi halda, indi tək özünə belə çatmırıldı. O, əvvəllər arvadının ona əla şərablar içirdiyini, dadlı yeməklər verə bildiyini yadına salanda heyrətlənirdi.

Lanten bir az borc etməli oldu, puldan ötrü səfil kimi ora-bura qaçırdı.

Ayın axırına az qalmışdı. Bir həftə idi ki, cibində bir qəpik də olsun pulu yox idi. Fikirləşirdi ki, bəlkə, evdən bəzi şeyləri çıxarıb satsın? Həmin saat arvadının «kör-köhnəsi» yadına düşdü. Onsuza da bu «kör-köhnəyə» kin bəsləyir, bu «göz aldadandan» əvvəldən xoşlamırdı. Onların görünüşü hətta sevimli arvadı haqqındaki gözəl xatırələrini bir az korlayırdı da.

Lanten şeyləri çox eşələdi, bir xeyli vardi; arvadı ömrünün axırına kimi alıb yimişdi. Demək olar ki, hər axşam təzə bir şey gəti-rirdi. Nəhayət, arvadının xoşladığı böyük boyunbağını götürdü. O, yaxşı pula gedərdi, bəlkə də altı, yaxud səkkiz frank verərdilər, çünkü saxta olsa da, ustalıqla düzəldilmişdi.

O, boyunbağını cibinə qoyub, bulvar boyu bir zərgər dükanı axtara-axtara nazırılıyə tərəf yollandı. Nəhayət, bir dükən görüb içəri keçdi. Pis günə düşdüyü və çox ucuz şey satmaq istədiyi üçün bir az utanındı. O, zərgərdən soruşdu:

– Cənab, mən bilmək istərdim, siz bu boyunbağıya nə verərsiniz?

Kişi boyunbağını aldı, yoxladı, otərəf-butərəfə çevirdi, əlində atıb-tutub çəkisini yoxladı. Zərrəbin götürdü, köməkçisini çağırıb, ona astadan nə isə dedi. Sonra boyunbağını masanın üstünə qoyub, dəqiq qiymətləndirmək üçün kənardan baxdı.

Bütün bu üzücü «süründürmədən» narahat olan Lanten ağızını açıb: «Mən çox yaxşı bilirəm ki, onun bir dəyəri yoxdur» demək istəyirdi ki, zərgər dilləndi:

– Cənab, bunun qiyməti on iki min frankdan on beş min franka qədərdir, lakin onun sizin əlinizə necə düşdüyünü bilməmiş ala bilmərəm.

Lantenin gözləri kəlləsinə çıxdı. Heç nə başa düşmürdü. Axırda kəkələyə-kəkələyə dedi:

– Siz nə deyirsiniz?.. Əminsinizmi?

Onun heyretinə acığı tutan zərgər quru bir tərzdə cavab verdi:

– Başqa dükanlara gedə bilərsiniz, cənab, bəlkə, artıq verdilər. Məncə, bunun qiyməti on beş min frankdan artıq deyil. Əgər artıq verən olmasa, yanına gələrsiniz.

Tamam ağılıni itirmiş Lanten boyunbağını götürüb, təklikdə fikirləşmək üçün çölə çıxdı.

Küçəyə çıxan kimi onu gülmək tutdu. Öz-özünə fikirləşirdi ki, gicdir! Lap əsl səfəhdür! Bəlkə, onu elə həmin dəqiqə dilindən tutaydım! Adını da zərgər qoyub, saxta ilə həqiqini bir-birindən ayra bilmir!

O, Sülh küçəsinin girəcəyindəki başqa bir zərgər dükanına girdi. Zərgər boyunbağını görən kimi qışqırdı:

– Lənət şeytana, bu boyunbağını tanıyıram, onu məndən alıblar.

Özünü itirmiş Lanten qiymətini soruşdu:

– Qiyməti neçədir?

– Cənab, mən onu iyirmi beş min franka satmışdım. Əgər əsl sahibi olduğunuz barədə sənəd göstərsəniz, 18 min franka almağa hazırlam.

Bu dəfə Lanten təəccübdən qıç oldu. O dedi:

– Lakin... siz onu bir də yoxlasaydınız, pis olmazdı. Mən indiyədək elə bilirdim ki, o... saxtadır.

– Adınızı mənə deyərsinizmi, cənab?

– Əlbəttə. Adım Lantendir. Xarici işlər nazirliyinin məmuruyam, Martir küçəsindəki 16 nömrəli evdə yaşayıram.

Kişi kitabını çıxarıb vərəqlədi və dedi:

– Bu boyunbağı, doğrudan da, xanım Lantenə 1876-ci il iyulun 20-də Martir küçəsi, ev 16-ya göndərilib.

Hər ikisi gözlərini bir-birinə zillədi. Məmur təəccübdən özünü itirmiş, zərgər isə, elə bil, oğru izinə düşmüştü.

Zərgər dilləndi:

– Siz boyunbağınızı bir sutkalığa mənim yanımıda qoya bilərsinizmi? Sizə qəbz verərəm.



Lanten Mizıldandı:

– Bəli, əlbəttə.

O, kağızı qatlayaraq cibinə qoyub çölə çıxdı. Küçəni keçib, yuxarı qalxdı, hiss etdi ki, yolu səhv salıb. Yenidən Tüllriyə sarı döndü. Senani keçdi, yenə səhv etdiyini anlayıb başında qarmaqarışlıq fikirlər Yeliseyə qaytdı. Lanten çalışırdı ki, özünü ələ alsın. Bir az fikirləşsin. Arvadı bu qiyəmtədə bir şey ala bilməzdi. – Yox, ala bilməzdi. Onda, deməli, bu, hədiyyə imiş! Hədiyyə! Kimdən? Nədən ötrü?

O dayanmışdı, yolun ortasında dayanmışdı. Şübə onu boğurdu: «Doğrudanmı arvadı?.. Deməli, qalan daş-qasılar da hədiyyə imiş!» Ona ələ gəlirdi ki, ayağının altında yer tərpənir, qarşidakı ağaç yixılır. O, əllərini qabağa uzadıb huşsuz halda yerə sərıldı.

Lanten balaca bir əczaxanada özünə gəldi. Onu buraya yoldan keçənlər gətirmişdilər. Evə aparılmasını xahiş etdi. Otağına girib qapını bağladı. Gecə düşənəcən hönkürüb ağladı. Səsi çıxmamasın deyə yaylığını ağızına basırdı. Sonra yorğun, kədərli və taqətsiz halda çarpayısına uzanıb dərin yuxuya getdi.

Onu günəş şüası yuxudan oyatdı. Nazırliyə getmək üçün yavaş-yavaş yerindən qalxdı. Belə ağır zərbədən sonra işləmək ağır olardı. O fikirləşdi ki, müdirdən icazə ala bilər. Ona məktub yazdı, sonra yadına düşdü ki, zərgərin yanına getməlidir, xəcalətindən qızardı. Dayanıb xeyli fikirləşdi. Boyunbağını zərgərdə qoymaq olmazdı. O geyinib evdən çıxdı.

Hava yaxşı idi, şəhər, elə bil, mavi səmanın altından gülüm-səyirdi.

Lanten yol keçənlərə baxıb düşünürdü: «Varlı olmaq xoşbəxtlikdir! Pul ilə dərdi, qəmi qovmaq olar, hara istəsən gedə bilərsən, səyahət edərsən, başın qarışar! Ah! Kaş varlı olaydım!».

Hiss etdi ki, acıb, üçüncü gündür ki, heç nə yeməyib. Cibləri boş idi. Yenə boyunbağı yadına düşdü! On səkkiz min frank! Az pul deyil!

O, Sülh küçəsinə çatıb, zərgər dükanı ilə üzbeüz səkidə var-gəl etməyə başladı. On səkkiz min frank! Neçə dəfə az qaldı içəri girsin, amma həya edib dayanırdı.

Lanten ac idi, bərk acmışdı. Cibində isə bir qəpik də pulu yox idi. Birdən cəsarətini toplayıb, daha fikirləşməyə vaxt qalmasın deyə qaça-qaça küçəni keçdi və zərgərin yanına tələsdi.

Lantenin görən kimi, müştərisi əl-ayağa düşdü, gülümşəyərək nəzakətlə ona yer göstərdi. Köməkçiləri də gəldilər, gözləri gülə-gülə, şən təbəssümlə ona baxmağa başladılar.

Zərgər dilləndi:

– Mən məsləhətləşmişəm, cənab. Əgər fikriniz dəyişməyib sə, təklif etdiyim pulu verməyə hazırlam.

– Buyurun! – deyə məmür mızıldadı.

Zərgər siyirməni çəkib, oradan on səkkiz böyük bank biletini çıxartdı, saydı və Lantenə verdi. O da satış kağızına qol çəkib, əli əsə-əsə pulu cibinə qoyma.

Çölə çıxmamaq istəyəndə hələ də gülümşəyən müştərisinə tərəf döndü, başını aşağı dikib dedi:

– Məndə... yenə daş-qası var. Onlar da... onlar da boyunbağının sahibindən qalıb. Bəlkə, alasınız?

Zərgər təzimlə dedi:

– Əlbəttə, cənab.

Köməkçilərdən biri doyunca gülmək üçün çölə çıxdı. O birisi isə özünü güclə saxlamışdı.

Lanten qızarmış və ciddiləşmiş halda:

– Mən bu saat gətirərəm, – deyib çıxdı.

O, bir faytonçu tutub, daş-qası gətirmək üçün getdi.

Bir saatdan sonra müştərisinin yanına qayıdanda səhərdən bəri heç nə yeməmişdi. Onlar hər şeyi dönə-dönə yoxlayıb qiymət qoymağa başladılar. Daş-qasların hamısı, az qala, həmin zərgərdən alınmışdı.

Lanten indi qiymət üstündə mübahisə edir, açıqlanır, satış kitabıının göstərilməsini tələb edirdi. Məbləğ artdıqca, o da səsini qaldırırdı.

İri brilyant sırgalar iyirmi min franka, qolbaqlar otuz beş min franka, sancaqlar, üzüklər və medalyonlar on altı min franka danışıldı. Zümrüddən və sapfirdən düzəldilmiş bir boyunbağını dörd min franka, tək iri brilyantlı, qızıl zəncirli başqa bir boyunbağını isə qırıq min franka sövdələşdirilər. Hamısı birlikdə yüz doxsan altı min frank elədi.

Zərgər yaxıñayəli bir xeyirxahlıqla dilləndi:

– Bu, bütün qənaṣtını daş-qasa vermiş adamın qazancıdır.

Lanten ciddiyətlə dedi:

– Bunun özü də pul toplamaq üsuludur.



O, müstərisi ilə sabah yenidən yoxlama keçirəcəyini şərtləşib dükanı tərk etdi.

Küçəyə çıxdı. Vandom qülləsinə baxanda bolluğun zirvəsinə çıxacaqmiş kimi, xəyalından oraya dırmanmaq keçdi. Özünü quş kimi yüngül hiss edirdi. Ona elə gəlirdi ki, imperatorun buludlara toxunan heykəlinin üstündən də keçə bilər.

Vuazen restoranında səhər yeməyini yedi və şüşəsi iyirmi franklıq şərabdan içdi. Sonra fayton tutub Bulon meşəsində xeyli dolandı.

Məmər başqa faytonlara nifrətlə baxır, «mən də sizin kimi varlıyam, mənim iki yüz min frank pulum var!» deyə qışqırmaq istəyirdi.

Yenə nazirlik yadına düşdü. Faytonu oraya sürdürdü, müdirin kabinetinə saymazvana girib dedi:

– Cənab, gəldim sizə bildirim ki, işdən çıxmaq istəyirəm. Mən üç yüz min franklıq miras almışam.

Lanten köhnə iş yoldaşları ilə görüşdü. Onlara da miras barədə məlumat verdi, sonra gedib ingilis kafesində nahar elədi.

Kafedə gözünə abırlı görünən bir kişinin yanında əyləşdi. Çox çalışsa da, sırrını ona açmaq fikrindən daşına bilmədi. Xeyli əzilib-qıṣıldığdan sonra qonşusuna söylədi ki, bu gün dörd yüz min frank miras alıb.

Ömründə birinci dəfə teatrda darixmadı və gecəni küçədə qadınlarla keçirdi.

Altı ay sonra Lanten yenidən evləndi. İkinci arvadı namuslu olsa da, bədxasiyyətliyi ilə Lanteni əməlli-başlı cana gətirmişdi.

Bazar günü idi. Qodervilin ətrafındaki bütün yollar şəhərciyə axışan kəndlilər və onların arvadları ilə dolu idi. Kişilər sakit addımlarla gedir, uzun, əyri qıçlarını hər atanda ağır işlərin eybəcərləşdirdiyi bədənlərini irəli əyirdilər. Kotana güc gəlməkdən sol ciyinləri dik qalmış, bədənləri, elə bil, sorulmuşdu. Onlar biçində hər dərzdən ötrü dizlərini yerə qoyur, kəndin ağır işlərini səbirlə görürdürlər. Yaxalıqlarına və qollarına ağ sapla naxışlar salınmış kraxmallı göy köynəkləri təzəcə laqlanmış kimi parıldayırdı. Sahibinin əyri sümüklərinin üstünü örtmüş, hava ilə dolmuş bu köynəklər, yanlarından bir baş, iki qol və iki qız sallanan hava şarına oxşayırırdı.

Kəndlilər kimi inəyin, kimi öküzün ipindən çəkib aparırırdı. Arvadları isə heyvanın arxasında gelir, onu tələsdirmək üçün yarpaqları təmizlənməmiş yaşıl çubuqla döyəcləyirdilər. Qollarına keçirdikləri böyük səbətlərin bir tərəfindən toyuqlar, başqa tərəfindən ördəklər boğazlarını uzadıb boyanırdı. Arvadlar ərlərinə nisbətən xırda addımlarla və cəld yeriyirdilər. Hamısı quru və şax bədənli idi. Büründükləri balaca şalları bərk çəkib uclarını quru sinələrində sancaqlamışdılar. Başlarına ağ örtük sarımış, üstündən də papaq qoymuşdular.

Yoldan yortma qaçan bir yabının çəkdiyi minik arabası keçdi. Yanaşı oturmuş iki kişi arabanın içində məzəli-məzəli silkələnirdilər. Dibdə oturmuş bir arvad isə çox yırgalanmasın deyə arabanın cağından yapışmışdı.

Qodervil meydanında böyük bir izdihamvardı. Heyvanlar insanlara qarışmışdı. Bu qarışılığın üstündə öküzlərin buynuzları, varlı kəndlilərin uzun tüklü hündür papaqları, kəndli arvadlarının baş örtükləri tərpənişirdi. Burada bağlıtı, cingiltili-ciylitili səslər bir-birinə qarışıb, sonsuz və vəhşi bir hay-küy əmələ getirmişdi. Hərdən kefi gəlmış bir kəndlının sağlam sinəsindən qopan şən qəhqəhəsi, evin hasarına bağlanmış inəyin uzun böyürtüsü də eşidilirdi.



Elə bil ki, pəyədəsən. Süd, peyin, saman və tər iyi bir-birinə qarışmışdı. Çöl adamlarının adət etdiyi bu insan və heyvan qarışlığı ürəkbulandırıcı, acı bir iy verirdi.

Breotedən olan Hoşökorn kirvə Qodervilə yenicə gəlmişdi. O, meydana tərəf təzəcə üz tutmuşdu ki, yerdə gözünə balaca bir ip qırığı sataşdı. Əsl normandiyalı kimi qənaətcil olan Hoşökorn kirvə fikirləşdi ki, gərək ola bilən şeyi yerdə qoymaq olmaz. Yeldən əzab çəksə də, hıqqana-hıqqana aşağı əyilib tapıldığı bir parça davamsız ipi götürdü. İpi səliqə ilə dolamaq istəyirdi ki, öz evinin qapısı ağızında dayanıb ona tamaşa edən Malanden kirvəni gördü. Əvvəller onların arasında bir şallaq əhvalatı olmuşdu. Hər ikisi kinli adam olduğundan, küsülü qalmışdır. Hoşökorn kirvə, düşmənin onu belə bir vəziyyətdə, palçığın içində bir parça ip axtardığı vaxtda gördüyü üçün utanın kimi oldu. O, tapdığını cəld köynəyinin altında, sonra isə şalvarının cibində gizlətdi. Özünü elə göstərdi ki, guya, hələ yenə də nə isə axtarır. Sonra çıxbazar getdi. O, başını qabağa uzatmışdı, bədəni isə ağırdan ikiqat olmuşdu.

Kişi, alış-verişdən cuşa gəlmış, hay-küülü və ləng tərpənən camaatın içində gözdən itdi. Kəndlilər əlləri ilə inəkləri yoxlayır, çıxb gedir, qayıdır gəlir, vurnuxurdular. Həmişə aldanmaqdən qorxur, satıcıını gözdən qoymur, onun kələyinin üstünü açmağa, heyvanın eyibini tapmağa çalışırlar.

Arvadlar böyük səbətlərini ayaqlarının yanına qoyub, içindəki quşları çıxarıb ayaq-ayağa bağlamışdır.

Onlar təklifləri dinləyir, laqeydliklə üz-gözlərini turşudub dedikləri qiymətin üstündə dururdular. Bəzisi də təklif olunmuş qiymətlə razılaşıb, uzaqlaşıb gedən müştərini səsləyirdi:

– Razıyam, Antim kirvə, gəl apar.

Sonra meydan yavaş-yavaş boşaldı. Uzaqda yaşayanlar günorta ibadətinin zəngi çalınanda meyxanalara dağılışdır.

Jurden kirvənin böyük yeməkxanası müştərilərlə dolu idi. Meyxananın həyəti toz-torpaqdan sarılmış, yamaqlı, görkəmsiz araba, fayton, furqon, minik arabaları ilə dolu idi. Bəzilərinin qolları insan əli kimi göye açılmış, bəzilərinin isə burnu yerdə, arxası havada qalmışdı. Sol tərəfdə əyləşmiş müştərilərlə üzbüüz gur yanana ocaq sağında oturanların kürəklərini qızdırırdı. Toyuq, göyərçin, qoyun

buqları keçirilmiş şışlər odun üstündə fırlanırdı. Ocaqdan qızar-dılmış etin və quşların dərisində suzülən yağıñ ləzzətli iyi qalxır, şənliyi artırır, ağızları sulandırırırdı.

Kənd əhlinin çoxu toqqalarının altını Jurden kirvənin yeməkxanasında bərkidirdi. Jurden pula həris adamdı. Kələklə bir az qəpik-quruş toplaya bilmədi.

Boşqablar da sarı sidr dolçaları kimi hey dolub-boşalırdı, hər kəs işindən, öz alıb-satlığından danışındı. Məhsul barədə sorğu-sual gedirdi. Yaşılıq üçün hava yaxşı idi; amma taxılın vəziyyəti çox da yaxşı deyildi.

Birdən həyətdə, evin qarşısında təbil guruldu. Hami cəldayağa qalxdı. Bəzilərinin heç vecinə də gəlmədi. Ağzi dolu camaat əllərini silə-silə qapıya və pəncərələrə yüyürdü.

Təbil çalınib qurtarandan sonra carçı aramla, hər cümlədə fasılə vera-verə bağırmağa başladı:

— Qodervil sakinlərinə, xüsusən bazara gəlmış camaata bildiril ki, bu səhər saat doqquz ilə on arasında Bezevil yolunda qara meşindən pul kisəsi itirilmişdir. İçində beş yüz frank pul və gərəkli kağızlar var. Xahiş olunur ki, onu tapan kimi bələdiyyə idarəsinə, yaxud Manevildən olan cənab Fortuni Üllbrekə verəsiniz. İyirmi frank mükafat təyin olunub.

Carçı çıxıb getdi. Təbilin kar gumbultusu və carçının zəifləmiş səsi bir dəfə də uzaqdan eşidildi.

Təzə əhvalatdan söhbət düşdü. Üllbrek kirvənin öz pul kisəsini tapıb-tapmayacağını müzakirə etdilər.

Hami yeyib qurtardı.

Qəhvə təzəcə içilib qurtarmışdı ki, polis idarəsinin briqadırı qapının ağızında göründü.

O soruşdu:

— Breotelı cənab Hoşökorn buradadırımı?

Masanın o başında oturmuş Hoşökorn kirvə dilləndi:

— Mən buradayam.

Briqadır dedi:

— Cənab Hoşökorn, zəhmət çəkib mənimlə bələdiyyə idarəsinə gedərsinizmi? Cənab vali sizinlə danışmaq istəyir.

Təəccübənləmiş kəndlə, balaca stəkanını başına çəkib narahat-narahat ayağa qalxdı. Beli səhərkindən də əyri idi, çünki hər dəfə



istirahət edəndən sonra ilk addımı atmaq onun üçün bərk əziyyətli olur. O:

– Mən buradayam, mən buradayam, – deyə-deyə yola düzəldi.

Kişi briqadirin arxasında getdi.

Vali kresloda əyləşib onu gözləyirdi. Ətraf mahalın notariusu kök, ciddi və ağır səslə danışan bir kişi idi.

O dilləndi:

– Cənab Hoşökorn, bu səhər sizi Bezevil yolunda manevilli cənab Üllbrekin itirdiyi pul kisəsini götürəndə görüblər.

Hoşökorn üstünə atılmış şərdən qorxuya düşdü. Özü də nə üçün qorxduğunu anlamayaraq, bələdiyyə rəisinə baxdı.

– Mən, mən onun pul kisəsini götürmişəm?

– Bəli, siz özünüz.

– Vicdanıma and olsun, heç üzünü də görməmişəm.

– Sizi görüblər.

– Kim görüb?

– Cənab Malanden.

Qoca indi başa düşdü, əhvalatı yadına salıb hirsindən qızardı:

– Deməli, məni o əclaf görüb! O məni bax, bu ipi götürəndə görüb, buyurun, cənab rəis.

Kişi cibinin küncünü eşələyib, oradan ip parçasını çıxartdı.

Vali inamsızlıqla başını yırğalayırdı:

– Cənab Hoşökorn, siz məni inandıra bilməzsınız ki, cənab Malanden bu ipi pul kisəsi zənn edib. O, ədalətli adamdır.

– Cənab vali, Allah şahiddir ki, mən həqiqəti deyirəm, Allahın həqiqətini. Mən Allahın yanında üzüqara deyiləm.

Vali davam etdi:

– Pul kisəsini tapandan sonra siz hələ uzun müddət palçığın içini axtarmısınız ki, bəlkə, pul tökülmüş ola.

Zavallı qoca xəcalətindən və qorxudan tövşüyürdü.

– Şər atmaqdən ötrü!.. Namuslu bir adama qara yaxmaqdən ötrü belə yalan danışarlarmı? Heç danışarlarmı?

Kişi çox and-aman elədi, amma ona inanmadılar.

Cənab Malandenin çağırıb onunla üzləşdirildilər. Şahid dediyini təkrar edib, sözünün üstündə durdu. Onlar bir saat söyüdülər. Şahidin xahişilə Hoşökorn kirvənin ciblərini axtardılar. Heç nə tapa bilmədilər.

Nəhayət, qanı qaralmış vali onu buraxdı və xəbərdar etdi ki, indicə prokurorun yanına gedib qərar verməsini xahiş edəcək.

Təzə xəbər tez bir zamanda şəhərə yayılmışdı. Qoca bələdiyyə idarəsindən çıxanda onu araya aldılar. Bəziləri acıqlı-acıqlı, bəziləri isə kinaya ilə kişini sorğu-suala tutdular, lakin heç kəs onu təhqir etmədi. Qoca ip əhvalatını danışmağa başladı. İnanan olmadı. Hamı gülüşdü.

Yol boyu hamı onu sorğu-suala tuturdu. Kişi tanışlarını saxlayır, əhvalatı, öz narazılığını uzun-uzadı danışındı. O, tez-tez ciblərini çevirib göstərir, heç nəyi olmadığını sübut etmək isteyirdi.

Ona deyirdilər:

– Keç get, qoca firildaqqı!

Qoca hırslıdır, özündən çıxır, yanındı. Nə edəcəyini bilmirdi. Elə hey ip əhvalatını təkrar edirdi.

Axşam düşdü. Çıxb getmək lazımdı. Hoşökorn üç nəfər qonşusu ilə yola düzəldi. Gedərkən onlara ip parçasını tapdıığı yeri göstərdi. Bütün yol uzunu qonşularına öz macerasından danışındı.

Axşam o, olub-keçəni hamiya danışmaq üçün kəndi dolaşdı. Bircə nəfər də onun səsinə səs verib inandığını bildirmədi.

Zavallı bütün gecəni xəstə yatdı.

Ertəsi gün gündüz saat birdə İmmovilli Breton kirvənin xidmətçisi Marius Pomel pul kisəsini içindəkilərlə birlikdə manevilli Ülbrek kirvəyə qaytarmışdı.

Bu adam deyirmiş ki, pul kisəsini, doğrudan da, yoldan tapıbmış, lakin savadı olmadığından oxuya bilməyib, onu evə gətirib ağasına vermişdi.

Təzə xəbər ətrafa yayıldı. Hoşökorn kirvə də məsələdən xəbər tutdu.

O, tez küçəyə çıxb, əhvalatı əvvəldən axıra kimi danışa-danışa kəndi dolaşmağa başladı. Kişi lap özündən çıxmışdı. O deyirdi:

– Başqa heç nə vecimə deyildi. Başa düşürsünüzüm, məni yandıran böhtan idi. Heç bir şey adımı böhtan kimi yandıra bilməz.

Sonrakı bazar kişi bütün günü başına gəlmış macəradan danışındı. O, əhvalatı yoldan keçənlərə, meyxanada içənlərə, kilsədən çıxanlara söyləyirdi. Lap yoldan keçən tanımadığı adamları saxlayıb, onlara da danışındı.



Qoca indi sakit idi. Lakin nə isə onu hələ də narahat edirdi. Heç özü də bilmirdi ki, bu narahatlığı nədəndir. Qulaq asanlar, elə bil, onu ələ salmaq istəyirdilər. Təslim olana oxşamırdılar. Kişiyyə elə gəlirdi ki, onun arxasında nə isə danışırdılar.

Sonrakı həftənin çərşənbə axşamı o, özünü Qodervil bazarına yetirdi. Kişi yalnız başına gələnləri söyləməkdən ötrü bazara gəlmışdı.

Qapısının ağızında dayanmış Malanden onu görəndə gülməyə başladı. Niyə axı?

Qoca, Kriketolu bir fermaçını yanladı, lakin müsahibi ona söhbətini başa vurmağa imkan vermədi. Qarnının çökəyinə bir dürtmə vurub üstünə qışqırdı:

– Çəkil görüm, qoca firildaqcı! – Sonra isə arxasını ona çevirdi.

Mat qalmış Hoşökorn kirvənin narahatlığı ikiqat artdı. Axı nə üçün ona «qoca firildaqcı» deyirdilər?

Qoca, Jurdenin meyxanasında masa arxasında əyləşən kimi, əhvalatı izah etməyə başladı.

Montevilli bir alverçi onun üstünə qışqırdı:

– Bəsdir, bəsdir, qoca peşəkar, sənin ip məsələndən xəbərimiz var!

Hoşökorn Mizildandı:

– İndi ki, onun pul kisəsi tapılıb!

Montevilli alverçi dedi:

– Kəs səsini, kişi, kim tapıb, kim qaytarıb. Görməmişəm, bilmirəm. Heç səni tanımiram da.

Qocanın nəfəsi təngidi. Nəhayət, o başa düşdü ki, camaat elə bilir qoca pul kisəsini bir tanışın, yaxın adamın vasitəsilə qaytarıb.

O, etiraz etmədi. Əyləşənlərin hamısı gülüsməyə başladılar.

Qoca çörəyini yeyə bilmədi. Onu lağla qoyanların arasından keçib çölə çıxdı.

Üz-gözdən salınmış Hoşökorn xəcalətindən evə qayıtdı. Qəzəbdən və həyadan boğazı qurumuşdu. Əgər günahkar olsaydı, heç bu qədər əzab çəkməzdı. Hiyləgər Normand kəndlisiidir. Bəlkə, deyilənləri etmiş olsaydı, bir az lovğalanardı da. Bilirdi ki, hiyləgərliyi məlum olduğuna görə günahsızlığını sübut etmək mümkün deyil. Haqsız şübhə onu əldən salmışdı.

Kişi əhvalatı yenidən naqıl etməyə başladı. Söhbətini gündən-günə uzadır, hər dəfə yeni dəllillər əlavə edirdi. O, yeni qüvvə ilə

özünü təmizə çıxarmaq istəyir, daha təntənəli andlar içirdi. Bütün bunları tək olarkən fikirləşib tapır, həmişə ip əhvalatını götür-qoy edirdi.

Qocaya inam yox idi. Onun müdafiəsi ağlaşıgmaz idi, əleyhinə deyilənlər həqiqətə daha çox uyğun gəlirdi. Kişinin arxasında deyirdilər:

– Hamısı firildaqdır.

O, bunu hiss edir, qanı qaralır, nahaq yerə ora-bura çırpinırıdı.

Kişi göz qabağındaca əriyib gedirdi.

İndi laqlaçılar əylənmək üçün müharibədən gəlmış əsgərə döyüş xatirələrini danışdırıran kimi, ona «ip» əhvalatını danışdırıldırılar.

Əldən düşmüş qoca ağlını itirdi. Dekabrin axırlarına yaxın o yorğan-döşəyə düşdü.

Kişi yanvarın ilk günlərindən birində öldü. Can verərkən günahsız olduğunu sübut etmək üçün hey deyirdi:

– Balaca bir ip idi, lap balaca, buyurun, budur, cənab vali!



QƏBİRBAZLAR

Beş dost təzəcə nahar edib qurtarmışdır. Beşi də yüksək cəmiyyətə mənsub, varlı adamlardı; üçü evlənmişdi, ikisi hələ subaydı. Dostlar hər ay görüşür, gənclik illerini yada salırdılar. Nahardan sonra gecə saat ikiyə qədər söhbət edirdilər. Onlar əvvəlki kimi səmimi idilər, birlikdə vaxtları xoş keçirdi, bir yerə toplaşdıqları axşamları ömürlərinin ən yaxşı çığı hesab edirdilər. Hər şeydən danışıldılar, parisiləri maraqlandıran, əyləndirən hər şeyden.

Bütün başqa salonların əksəriyyətində olduğu kimi, onlar da səhər qəzetlərindəki yazıldan başlayıb, söhbəti uzadırdılar.

Aralarındakı ən məzəli adam Jozef de Bardon idi. O subaydı. Sözün əsl mənasında parisli idi, macəranı sevirdi. Jozefə əxlaqsız, pozğun demək olmazdı. Qırq yaşı ancaq olardı.

O, əsl cəmiyyət adamı idi, xeyirxahlıqda tayı-bərabəri tapılmazdı, dahi olmasa da, ağıllı idi, çox dərin biliyi olmasa da, hər sahədən məlumatı vardı, arif olmasa da, çox şeyi duyurdu. O gördüyü, eşitdiyi, şahidi olduğu hadisəleri, öz macəralarını məzəli, bəzən də fəlsəfi roman dili ilə danışındı, bütün şəhərdə ağıllı bir adam kimi şöhrət qazanmışdı. Bütün məclislərdə masabəyi o idi. Hər dəfə yeni bir əhvalat danışmalı idi, buna hamı öyrəşmişdi. Ətrafindakılارın xahişini gözləmədən özü danışmağa başlayırdı.

Harada olsa, özünü öz evindəki kimi hiss edirdi. Masaya dirsəklənir, rahat-rahat papiros çəkirdi. Boşqabının yanında yarımcıq şampan qədəhi olurdu, papiros tüstüsü ilə dolu və ətirli qəhvə məclislərində özünü sərbəst aparırkı. Bəzi adamlar öz evlərində, dindar minbərdə, balıq suda özlərini sərbəst aparırlar, o isə hər yerdə sərbəst idi.

Jozef quyllablarına ara verib dedi:

– Bir az əvvəl başıma qəribə bir macəra gəlib.

Az qala, hamı bir səslə dedi:

– Danışın!

– Məmnuniyyətlə. Bilirsiniz ki, mən Parisdə çox gəzirəm, bəzək-düzək həvəskarları gəzə-gəzə vitrinlərə baxan kimi, mən də bütün günü adamlara, yoldan keçnlərə, baş verən hadisələrə baxıram.

Sentyabrın ortalarında hava çox yaxşı idi. Bir gün günortadan sonra evdən çıxdım, heç özüm də bilmirdim ki, hara getməliyəm. Adam həmişə fikrində saxlayır ki, qəşəng qadınlardan birinə baş çəkmək olar. Fikirləşirsən, xəyalən onları müqayisə edirsən, hansının daha cazibədar, daha yaraşıqlı olduğunu götür-qoy edirsən, axırda gününün necə keçməsindən asılı olaraq bir qərara gəlirsən. Amma günəşli günlərdə, hava isti olanda çox vaxt adam heç kəsə qonaq getmək istəmir.

Gün çıxmışdı, hava çox isti idi. Damağımı bir sıqar qoyub veyil-veyil bulvarda gəzinirdim. Sonra ağılıma gəldi ki, gəzə-gəzə gedim Monmartr qəbiristanlığına, bir az da orada gəzinim.

Qəbiristanlıqdan xoşum gəlir, orada istirahət edirəm. Melanxilik bir əhval-ruhiyyədə oluram – buna ehtiyacım var. Həm də qəbiristanlıqda gözəl dostlarımı var, onları daha görə bilmirik, hərdən onlara baş çəkirəm.

Monmartr qəbiristanlığında bir məhəbbətim: məni çox incitmiş, çox narahat etmiş bir məşuqəm var. Xirdaca, gözəl bir qadındı, onun xatırəsi mənə əzab verir, çox təəssüf edirəm... ürəkdən təəssüf-lənirəm. Gedib qəbrinin önündə xəyalə dalıram. Özü daha yoxdur.

Qəbiristanlıqları həm də ona görə sevirəm ki, onlar əcaib bir həyatla yaşayan, tükürpədən şəhərlərdir. Bircə fikir verin, bu balaca yerdə nə qədər ölü var. Parisin hər nəslinin nümayəndələrinə rast gələrsən. Hamısı öz kahalarında həmişəlik gizləniblər. Hərəsinin üstünə daş parçası, yaxud xaç qoyulub, daha heç nə istəmirlər. Amma sağ qalmış səfəhlər görün, nə qədər yer tutublar, yenə gözləri doymur.

Qəbiristanlıqda muzey əşyaları qədər maraqlı abidələr var. Kavər-yakın qəbrini görəndə xəyalə dalıram, sözün doğrusu, mən hələ onu Jan Qujonun şah əsərindəki Lui de Brezenin Ruan kilsəsinin yeraltı məbədində qoyulmuş «cəsədi» ilə müqayisə etmirəm. İndi modern və realist adlandırdığımız sənət əsərlərinin hamısı onların əsasında yaranır, cənablar, hazırda qəbirlər üzərinə həkk olunan əkslərin ən dəhşətliyi – can verən, ölen bir insana daha çox oxşayan Lui de Brezenin abidəsidir. Monmartr qəbiristanlığında Bodenin heykəlinə baxanda adam heyran qalır, çox qəşəng və böyük heykəldir. Qotyeniñ də, Mürjenin



də heykəlləri gözəldir. Keçən dəfə Mürjenin abidəsi öündə ucuz, sarı çiçəklərdən düzəldilmiş bir əklil vardi, görəsən, onu kim gətiribmiş? Bəlkə, buralarda yaşayan, əldən düşmüş xidmətçi qadılardan biri onu yad edib? Bu gözəl heykəli Mile işləyib. Amma baxımsızlıqdan korlanır, çirk içərisindədir. Gəncliyə mahnilər de, Mürje!

Mən Monmartr qəbiristanlığına girdim. Qüssəyə qərq oldum, bu elə bir qüssə idi ki, əzab vermir, əhvalı yaxşı olanda adamda hətta belə bir fikir də oyadır: «Bura pis yer deyil, amma hələ vaxtim çatmayılb...»

Payızın gəldiğini, yarpaqların xəzan olduğunu, günəşin zəiflədiyini, yorğunluğunu, saraldığını xəbər verən nəm, ilq hava tənhalıq hissini, insan ölümünün abidəsi olan bu sükuta şairanə bir boy a vurur.

Mən yavaş-yavaş qəbiristanlıq xiyabanlarında gəzinirdim. Burada qonşular qonşuluq etmirlər, tək yatırlar, qəzet də oxumurlar. Qəbirlərin üzərindəki yazıları oxumağa başladım. Dünyada bundan maraqlı nə var ki?

Heç vaxt Labış, yaxud Meyaq məni qəbir yazılarını oxuyarkən güldüyüm qədər güldürməyiblər. Mərmər lövhəciklərin və xaçların üzərindəki bu yazılar Pol de Kokun əsərlərindən də məzəlidir. Ölənlərin qohumları burada öz qüssələrini, itirdikləri adam üçün xoş niyyətlərini həkk ediblər, hətta ölüb onlara qovuşmağı da arzuayıblar – ay yalançılar!

Bu qəbiristanlığın iri sərv ağaclarından və unudulmuş köhnə hissəsindən daha çox xoşum gəlir. Bura ölülərin köhnə məhəlləsidir, az sonra təzə məhəlləyə çevriləcək insan cəsədlərindən şirə çəkib böyümiş ağaclar qırılacaq, yerində üstü mərmər lövhəcikli yeni qəbirlər salınacaq.

Fikrimi dağıtmaq üçün gəzindiyim vaxt etdim ki, darıxacağam; gərək balaca rəfiqəmin qəbrinə baş çəkəm, ona öz etibarımı bildirəm. Qəbrin yanına çatanda ürəyim bir az sixıldı. Mənim zavallı sevgilim, o elə gözəl, elə mehriban, elə ağ, elə təravətli idi ki... bəs indi... qəbri açsaq, görərsən ki...

Dəmir çərçivəyə söykənib lap astadan ona öz dərdimi söylədim, şübhə yox ki, heç nə eşitmədi. Aralanıb getmək istəyəndə qonşu qəbirin öündə diz çökmüş qara paltarlı, yasa batmış bir qadın gördüm. Onun zərif şalının arasından, qara örtüyünün altından gözəl, ağ sıfəti, günəş şüaları kimi işq saçan sarışın saçları görünürdü. Mən dayandım.

Yəqin, qadının dərdi dözülməz idi. Üzünü əllərilə örtüb, heykəl kimi donub qalmışdı. Gözlərinə çökmüş qaranlıq onu dərd aləminə, xatirələr dünyasına aparmışdı, elə bil, ölmüş əzizinin dərdindən özü də ölmüşdü. Sonra duydum ki, o ağlamağa başlayır, çünkü çıyınləri silkələnirdi.

Əvvəlcə astadan ağlayırdı, sonra boynunu və çıyınlərini əsdirə-əsdirə ucadan ağladı. Birdən gözlərini açdı, göz yaşlarının arasından ürkək baxışlarla ətrafına nəzər saldı, elə bil, qorxulu bir yuxudan ayılmışdı. Mənim ona baxdığını görüüb azacıq utandı, yenidən üzünü əlləri ilə örtdü. Hönkürtüləri azaldı, başı yavaş-yavaş qəbrə tərəf əyildi. Alnını qəbrə söykədi, şalı qəbrin ağı künclərini örtdü. O inildəyirdi. Sonra taqətsizləşdi, üzünü qəbrə söykəyib qaldı, huşunu itirdi.

Mən ona tərəf qaçdım, əllərini əlimə alıb ovdum, göz qapaqlarını üfürdüm ki, ayılsın. Eyni zamanda, qəbrin üstündəki yazını oxudum. Yazı çox sadə idi: «Burada dəniz piyada qoşunu kapitani Lui-Teodor Korrel dəfn edilib. Tonkində düşmən tərəfindən öldürülb. Ona dua oxuyun».

Mərhum bir neçə il əvvəl ölübmüş. Gözlərim yaşardı, qadını ayıltmaq üçün cidd-cəhd göstərdim. Məqsədimə nail oldum, o ayıldı. Mən bərk həyəcanlanmışdım, özünüz bilirsınız ki, pis adam deyiləm, özüm də cavanam, heç qırx yaşım yoxdur. Onun ilk baxışından anladım ki, nəzakətli qadındır, mənə təşəkkür edəcək. Belə də oldu. Gözləri yenidən yaşla doldu, hıçqıra-hıçqıra mənə öz taleyindən və zabitin Tonkində həlak olmasından danişdi. Evləndikləri gündən bircə il keçibmiş, əri onu sevib evlənibmiş, qadın atadan da, anadan da yetim qalıbmış, cehizi çox deyilmiş.

Mən onu ovundurdum, ürək-dirək verdim, qolundan tutub ayağa qaldırdım. Sonra dedim:

– Burada qalmayın, gedək.

O mızıldandı:

– Getməyə halim qalmayıb.

– Mən sizə kömək edərəm.

– Sağ olun, cənab, xeyirxah adamsınız. Siz də qəbir üstünə gəlmisiniz?

– Bəli, xanım.

– Qadındır?

– Bəli, xanım.

– Arvadınızdır?

– Rəfiqəmdir.



– Adam rəfiqəsini də arvadı qədər sevə bilər, ehtirasın hüdudu yoxdur.

– Elədir, xanım.

Biz birlikdə yola düzəldik; o, mənə söykənmışdı. Mən də onu elə tutmuşdum ki, az qala, ayaqları yerdən üzülürdü. Qəbiristanlıq-dan çıxanda zəif səslə dilləndi:

– Qorxuram əhvalim pisləşə.

– Bəlkə, qəhvəxanalardan birinə girək, bir şey içmək istəyirsinizmi?

– Bəli, cənab.

Yaxınlıqda gözümə bir restoran dəydi, belə restoranlarda mərhumuların dostları mərasimlərin sona çatmasını bayram edirdilər. Restorana daxil olduq. Mən ona bir stəkan qaynar çay içirtdim, deyəsən, əhvalı yaxşılaşdı. Dodaqlarında azacıq sezilən bir təbəssüm parladi. Sonra mənə özü barədə danışmağa başladı. Deyirdi ki, həyatda tənha olmaq, gecə də, gündüz də evdə tek qalmaq, daha heç kəsə məhrəm olmamaq, mehribanlıq görməmək adama əzab verir, adam qüssədən boğulur.

Səmimi söhbətə oxşayırı. O, gözəl danışındı. Mən heyran olmuşdum. Qadın çox gənc idi, iyirmi yaşı ancaq olardı. Mən onu tərifləyib xoş sözlər dedim, razılıqla təşəkkür elədi. Vaxt keçirdi, təklif elədim ki, onu faytonla evlərinə aparı. Razi oldu. Faytonda elə mehriban oturmuşduq ki, ciyinlərimiz bir-birinə yapmışdı, bədənlərimizin hərarəti paltarlarımızdan süzlüb qarışındı. Dünyada bundan təsirli nə var ki?

Fayton evə çatanda o, zəif səslə dedi:

– Pilləkəni tək qalxmağa halim qalmayıb, özü də dördüncü mərtəbədə oluram. Siz mənə çox yaxşılıq eləmişsiniz, bəlkə, mənziləmə qalxınca da kömək edəsiniz?

Mən tələsik razılaşdım. O, yavaş-yavaş qalxırdı, tövşüyürdü. Qapının qabağına çatanda dedi:

– Keçin bir az əyləşin, nəfəsimi dərib sizə təşəkkür eləmək istəyirəm.

Lənət şeytana, keçdim içəri. Onun mənzili yaxşı idi, bir az kasib görünürdü, amma səliqəsinə söz ola bilməzdi.

Biz balaca bir divanın üstündə yanaşı oturduq, o yenə öz tənhalığından danışmağa başladı.

Zəng çalıb xidmətçisini çağırıldı ki, mənə içmək üçün bir şey gətirsin. Xidmətçi görünmədi. Mən hiss elədim ki, onun xidmətçisi yalnız səhərlər evdə olur, sevindim. Belə xidmətçilər ancaq ev-eşiyi yığışdırır, bazarlıq edir, sonra gedirlər.

O, şlyapasını çıxartdı. Mavi gözlərini mənə zilləyəndə gördüm ki, doğrudan da, gözeldir. Baxışı da gözəldi – məndə qəribə bir arzu oyatdı, özümü arzuma təslim etdim. Onu qollarım arasına aldım, qəfildən yumulmuş gözlərindən öpməyə başladım... öpdüm... Çox öpdüm... o qədər öpdüm ki...

O müqavimət göstərir, məni itələmək istəyir və tez-tez deyirdi:

– Qurtarın görək... qurtarın... yaxşı, qurtarın.

Görəsən, o nə demək istəyirdi? Belə hallarda «qurtarmaq» sözünün bir neçə mənası olur.

Onu susdurmaq üçün gözlərindən əl çəkib dodaqlarından öpdüm, beləliklə, «qurtarmaq» sözünə özüm istədiyim mənanı verdim. O çox müqavimət göstərmədi. Tonkində öldürülmüş kapitanın xatirəsini təhqir eləyəndən sonra bir-birimizə nəzər salanda onun baxışında yorğunluq, eyni zamanda, dözüm və mehribanlıq duyдум, narahatlıq yoxa çıxdı.

Mən də alicənab, iltifatlı və mehriban olmağa çalışdım. Bir saata yaxın söhbət eləyəndən sonra soruşdum:

– Siz harada nahar edirsiniz?

– Yaxınlıqdakı balaca bir restoranda.

– Tək?

– Əlbəttə.

– Bəlkə, mənimlə nahar edəsiniz?

– Harada?

– Bulvardakı yaxşı restoranların birində.

O bir az tərəddüd elədi. Mən əl çəkmədim.

Axırda:

– Mən yaman darixıram... çox darixıram, – deyə özünə haqq qazandırıb güzəştə getdi. Sonra əlavə elədi. – Gərək elə don geyəm ki, tünd-qara olmasın.

O, yataq otağına keçdi.

Otaqdan çıxanda görkəmi dəyişmişdi, zərifliyi gözə çarpirdı, boz rəngdə sadə paltar geymişdi. Bu paltarla həm qəbiristanlıqda, həm də şəhərdə görünmək olardı.

Nahar yaxşı keçdi. O, şampan şərabı içdi, qızardı, cana gəldi, sonra birlikdə onun evinə qayıtdıq.

Qəbiristanlıqda yaranmış bu əlaqə üç həftəyə qədər davam elədi. Amma hər şey adamı təngə gətirir, ələlxüsus qadınlar.



Mən səfərə çıxmamı bəhanə gətirib ondan ayrıldım. Alicənablılıqla ayrıldım. Əvəzində mənə çoxlu təşəkkür elədi. Məndən vəd aldı, and içdirdi ki, qayıdanda onun yanına gələcəyəm; deyəsən, doğrudan da, mənə bir az mehr salmışdı.

Başqa qadınlarla eşqbazlıq elədim, az qala, bir ay qəbiristanlıqda düber oldum məhəbbətin səbəbkərini görmədim, görmək həvəsinə düşmədim də. Amma onu unutmurдум da. Onun fikri qəribə bir sırr, psixoloji problem, cavabsız bir tapmaca kimi məni məşğul edirdi.

Günlərin birində, bilmirəm, nədənsə fikirləşdim ki, Monmartr qəbiristanlığına getsəm, onu görərəm. Getdim.

Qəbiristanlıqda çox gəzindim, öz ölüleri ilə əlaqələrini hələ tamam kəsməmiş bir neçə adamdan başqa heç kəsə rast gəlmədim. Tonkində öldürülmüş kapitanın qəbri üstündə nə aqlayan vardi, nə çiçək dəstəsi, nə də əklil görünürdü.

Ölülerin bu böyük şəhərinin başqa bir məhəlləsinə gəlib çıxdım, qəfildən gördüm ki, irəlidəki səki ilə başdan-ayağa qara geyinmiş bir cüt adam gəlir: bir kişi, bir qadın. Aman Allah! Onlar yaxınlaşanda mən qadını tanıdım. Bu, həmin qadın idi!

O, məni gördü, qızardı, yaxından keçəndə yavaşça ona toxundum, o da mənə gözü ilə öteri bir işarə elədi. Mənəsi, təxminən, belə idi: «Məni tanımirsiniz», eyni zamanda ikinci bir mənə da duylurdı: «Yenə bizə gəlin, əzizim».

Kişi, görkəmli adama oxşayırdı. Şax qaməti vardi, Fəxri legionun zabiti idi, əlli yaşı olardı.

Qadın ona söykənmışdı, eynilə qəbiristanlıqdan çıxarkən mənə söykəndiyi kimi.

Gedirdim, amma ağlım başımdan çıxmışdı, öz-özümdən nələr gördüyümü, bu qəbiristanlıq ovçusunun hansı nəslə mənəsub olduğunu soruştum. Görəsən, adı bir qızdırımı, yoxsa, arvadının, yaxud məşuqəsinin mehribanlığından məhrum olmuş qəmgin kişiləri qəbir üstündə ovlamağa adət eləmiş bir fahişədirmi? Görəsən, o təkdir? Yoxsa belələri çoxdur? Bəlkə, bu da bir peşədir? Bəlkə, məşhur şəhərlərdə səkilərdə gəzən qadınların qəbiristanlıqda gəzənləri də var? Qəbirbazlar? Bəlkə, qəbir üstündə yada salınan ehtiras qığılclarından istifadə etmək fikri, bu dərin felsəfə təkcə onun aqlına gəlib?

Fikirləşirəm ki, görəsən, o həmin gün kimin dul qadını sayılırmış?

BİR YAZ AXŞAMINDA

Janna öz xalası oğlu Jaka ərə gedirdi. Onlar bir-birini uşaqlıqdan tanıydılar, ona görə də onların məhəbbəti kübar mühitində qəbul olunmuş qaydalardan, zahiri utancaqlıq əlamətlərindən uzaq idi. Onlar bir yerdə böyümüş və tərbiyə almışdilar və heç ağıllarına gəlmirdi ki, bir-birini sevirlər. Bir az nazlı-qəmzəli olan bu cavan qız öz xalası oğlunu hətta hərdən cinləndirirdi də. Qız onun gözəl-göyçək olduğunu bilir, hər dəfə rastlaşanda ürəkdən onu öpürdü, ancaq bu öpüşdən heç vaxt titrəmirdi, onun bədənini təpədən dırnağa qədər gizli bürümürdü.

Jak isə heç nə aqlına gətirmir: «Mənim xalam qızı çox mehriban, qəşəng qızdır», – deyə düşünür və ona kişilərin gözəl qızlara bəslədiyi adı mehribanlıq hissi ilə yanaşırıdı. Bundan o yana onun aqlına heç nə gəlmirdi.

Amma bir dəfə Janna təsadüfən anasının xalasına (qarımış xalası Lizona yox, Albertaya) dediyi bu sözləri eşitdi:

– Səni inandıram ki, bu uşaqlar bir-birini sevəcəklər. Onların hərəkətləri bunu aşkarca göstərir. Mənə elə gəlir ki, Jak elə əsl mənim axtardığım kürəkəndir.

Bundan sonra Janna öz xalası oğluna pərəstiş eləməyə başladı. Onu görəndə qızardı, Jak əlindən tutanda əlləri əsdi, baxışları çar-pazlaşanda gözlərini yerə dikdi, bəzən nazlanaraq özünü öpdürməyə çalışdı və nəhayət, qızın bütün bu hərəkətlərini oğlan başa düşdü. O, hər şeyi anladı və özündən razı halda, hərarətlə qızı qucaqladı və qulağına piçildadi: «Sevirəm, səni sevirəm».

Elə o gündən şirin-şirin söhbət etməyə, öz məhəbbətlərini bildirmək üçün lazım olan bütün incəliklərə əl atmağa başladılar. Onlar balacılıqdan bir-birinə isinişdikləri üçün indi heç nədən çəkinmədən, sıxılıb-utanmadan bir-birini oxşayıb nazlandılar. Jak



yemek otağında üç qarının, üç bacının – öz anasının, Jannanın anasının və xalası Lizonun gözü qabağında nişanlısını öpməyə başladı. Onlar bütün günü meşədə, kiçik çayın sahilində, çöl çiçəklərinin səpələndiyi şəhli çəmənlikdə gəzib-dolaşdırılar. Onlar pak, təmiz nəvazışlardan, mehriban oxşamalardan, bir-birinin əlini sıxmaqdan, ehtiraslı baxışlarını uzun müddət bir-birinin üzünə zilləyib baxmaqdan zövq ala-alə səbirsizliklə toylarını gözləyirdilər. Elə bil, onların ruhu birləşmişdi, onlar bir-birini hərarətlə qucaqlayanda hələ özlərinə də o qədər aydın olmayan ehtiraslı bir arzudan titrəyirdilər, dodaqları həyəcanlı bir çağırış gözləyirdi, elə bil, pusquda dayanmışdı, səbir edir, vədlər verirdi.

Onlar bəzən bütün günü öz ehtiraslarını cilovlamaqdan yorulmuş halda, ülvî nəvazışlərə qərq olaraq gəzib-dolaşırılar, axşamlar isə anlaşılmaz taqətsizlik onları əldən salırdı, özləri də səbəbini bilmədən dərindən kökslərini ötürürdülər, bilmirdilər ki, bu köks ötürünmələrin, ah çəkmələrin səbəbi – gözləməkdən yorulmalarıdır.

Analar və onların bacısı Lizon xala sevişən bu iki gəncin hərəkətlərini böyük bir riqqətlə izləyirdilər. Xüsusən Lizon xala onları görəndə çox mütəəssir olurdu.

Bu balacaboy arvad az danişar, gözə görünməməyə çalışır və səssiz-küysüz dolanardı. O ancaq yemek vaxtı gələr, sonra da həmişə içəridən bağlı olan otağına çəkilərdi. Bu, mehriban baxışlı, mehriban xasiyyətli bir qarı idi və evdə onu heç kəs saya salmazdı.

Yüksək cəmiyyətdə müəyyən mövqe qazanmış olan iki dul bacı isə Lizona əhəmiyyətsiz bir varlıq kimi baxırdılar. Ona etinasız yanaşır, hörmətsizlik edir və özlərini elə aparırdılar ki, guya, bütün bu saymazlıq qarımış bir qızı hörmətdən irəli gəlirdi. Bu qarımış qız Fransada Beranje öz şeirləri ilə hakim olduğu dövrdə anadan olmuş, ona görə də adını Liza qoymuşdular. Elə ki gördülər bu qız əre getmir və heç vaxt getməyəcək, onda adını dəyişib Lizon qoydular. İndi o, «Lizon xalaya» – üst-başı tərtəmiz, təvazökar, hətta öz qohumlarından belə utanan həyalı bir qariya çevrilmişdi. Bu qarını sevirdilər, ona isinişmişdilər, həm də onu ürəkləri ağrıya ağrıya xeyirxah bir laqeydiliklə sevirdilər.

Cavanlar heç vaxt onurla salamlaşmaq üçün yuxarı, onun yanına çıxmırlılar. Onun yanına ancaq qulluqçu qız çıxırdı. Lizon xala lazımlı olanda, onu aşağı çağırırdılar. Bu yazıq arvadın yeknə-

səq həyatının keçdiyi otağın harada olmasını heç düz-əməlli bilən yox idi. Qarı heç kimə lazım deyildi. O olmayanda onu heç yada salıb haqqında danışan da olmurdu.

Lizon bütün ömrü boyu hətta ən yaxın adamların diqqətini belə cəlb etməyən, onlara yad olan, hətta öləndən sonra belə yeri görünməyən, hər gün gördüyü adamların qəlbində özünə yer tutma bilməyən, onlara qaynayıb-qarışmağı bacarmayan, onların rəğbətini qazana bilməyən bir varlıq idi.

O, həmişə tələsik, xirdaca addımlarla addımlayır, heç vaxt səs salmaz, heç vaxt heç nəyə toxunmazdı; elə bil, toxunduğu şeylərə öyrətməşdi ki, səs salmasınlar, elə bil, onun əlləri yumşaq pambıqdan idi, nəyə toxunurdusa, səs çıxmırıldı. «Lizon xala» sözü «Şəkərqabı», ya da «Qəhvədan» sözü kimi işlədilər və cansız bir şeyi xatırladardı.

Lut adlı it, şübhəsiz, daha çox yada düşür, bir canlı kimi diqqət mərkəzində dayanırdı. Onu həmişə əzizləyir, «əziz Lut, sevimli Lut, balaca Lut» deyə oxşayırdılar. Əger onun başına bir iş gəlsə, şübhəsiz, daha çox gözyaşı axıdardılar.

Xalauşaqlarının toyu mayın axırında olmalı idi. Cavanlar əl-ələ verərək, gözlərini bir-birindən çəkmədən, fikrən də, ruhən də qaynayıb-qarışaraq yaşayırdılar. Bu il gec gələn, gecələr azacıq şaxtalara keçən, səhərlər isə hər yerə qirov səpən, tez-tez dəyişib soyulan yaz, birdən-birə özünü bütün gücü ilə göstərirdi.

Dumanlı olsa da, isti keçən bir neçə gündən sonra torpaq dərhal oyandi, ağacların, möcüzə olmuş kimi, yarpaqları açıldı, hər yeri təzəcə açılan güllərin, qönçələrin adamı məst edən, zərif ətri bürüdü.

Sonra bir dəfə, günortadan sonra göyun üzündəki bütün buludları dağıdaraq, qalib günəş göründü və çölləri nura qərq etdi. Onun şadlıq gətirən işi hər yerə səpələndi, hər şeyə nüfuz etdi, bitkilərə, heyvanlara can verdi, insanların qəlbini həyat esqi ilə doldurdu. Quşlar qanadlarını çırpıb, dimdiklərini şaqqlıdada-şaqqlıdada oxumaşa, bir-birini çağırıb sevişməyə başladılar. Xoşbəxtliyin məstedicili təsirindən, meşələrin adamı qıcıqlandıran ətrinin oyatdığı yeni duygulardan həyəcanlanaraq Janna ilə Jak utana-utana, bir-birindən ayrılmaya cəsarət etmədən bütün günü qəsrin darvazası yanındakı skamyada oturub, özlərini itirmiş halda qarşidakı gölə, orada bir-birini qovan iri qu quşlarına baxırdılar.



Axşamlar onlar özlerini daha sərbəst hiss edirdilər. Nahardan sonra onların anaları otaqda oturub, çırığın saldığı dəyirmi işığın altında piket oynayırdılar, Lizon xala isə kasıblar üçün corab toxuyardu. Cavanlar qonaq otağının açıq pəncərəsi qabağında oturub sakitcə söhbət edirdilər.

Gölün o üzündə böyük bir meşə üfüqə qədər uzanıb gedirdi. Birdən uca ağacların təzə yarpaqları arasından ay boylandı. Ay, çöhrəsini örtən və onun yuvarlaq səthinə yapışmış kimi görünən yarpaqların arasından yavaş-yavaş yuxarı qalxdı, ulduzları solğunlaşdırdı, xəyalpərvərlər, şairlər və sevgililər üçün əziz olan, insanların qəlbini şirin xəyallar, arzularla dolduran solğun ziyanı kainatın üstüne səpələdi.

Cavanlar əvvəlcə aya tamaşa etdilər, sonra gecənin füsunkar gözəlliyi, ayın ziysi altında parıldayan kollar, çıçəkli yaşlılıqlar onları özünə cəlb etdi, onlar sakitcə evdən çıxdlar, gölə qədər uzanan və qaranlıqda parıldayan çəmənliyin yaxası boyu gəzişməyə başladılar.

Bacılar dörd əl piket oynadılar və gördülər ki, yuxuları gəlir, oyunu dayandırıb yatmağa hazırlaşdırılar.

– Uşaqları çağırmaq lazımdır, – deyə onlardan biri dilləndi.

O biri isə solğun üfüqə və asta-asta gəzişən iki kölgəyə baxıb etiraz etdi:

– Dəymə, qoy gəzsinlər, hava gözəldir. Lizon onları gözləyər. Elə deyilmi, Lizon?

Qarımış qız gözlərini qaldırıb, ürkək baxışlarla onları süzdü və qorxa-qorxa cavab verdi:

– Əlbəttə, mən onları gözləyərəm.

Və bacılar öz otaqlarına getdilər.

Onlar gedəndən sonra Lizon xala əlindeki işi yarımcıq qoydu, yumağı, iynələri kreslonun üstünə atdı və pəncərənin öz taxtasına söykənərək, gecənin gözəlliyyinə tamaşa etdi.

Sevgililər yorulmadan çəmənlikdən evin pilləkənlərinə və evin yanından çəmənliyə qədər gedib-gəlirdilər. Onlar əl-ələ tutaraq hər şeyi unutmuş və onları əhatə edən bu şəriyyətə qaynayıb-qarışmışdılar. Birdən Janna dördkünc pəncərənin işığında dayanan qarımış qızı gördü:

– Bir ora bax, – dedi, – görürsənmi, Lizon xala bizə baxır.

Jak başını qaldırdı:

– Elədir, – dedi, – Lizon xala bizə baxır.

Onlar eşqdən məst olmuş halda, asta-asta gəzinmələrində davam etdilər.

Ota şəh düşmüdü. Cavanlar ayaqlarını vuranda diksindilər.

– Qayıdaq evə, – deyə Janna dilləndi.

Və onlar geri qayıtdılar.

Onlar evə gələndə Lizon xala əvvəlki kimi başını aşağı salıb öz işini göründü, onun arıq barmaqları, elə bil, yorğunluqdan titrəyirdi. Janna ona yaxınlaşdı.

– Xala, biz getdik yatmağa.

Qarımış qız gözlərini qaldırdı. Onun gözləri qızarmışdı. Elə bil, ağlamışdı. Jak və nişanlısı buna əhəmiyyət vermədilər. Ancaq cavan oğlan gördü ki, nişanlısının çəkmələri şəhə batıb. Həyəcanlandı və qayğıleşiklə soruşdu:

– Sənin qəşəng, pənbə ayaqcığazların üzümür ki?

Birdən Lizon xalanın barmaqları titrədi, toxuduğu corab əlin-dən düşdü, yumaq döşəmənin üstü ilə dığırlandı və o, əlləri ilə üzünü örtüb hıçkırmaga başladı.

Cavanlar onun yanına qaçıdlar. Bu haldan özünü itirmiş Janna xalasının qabağında diz çökdü, onun əllərini üzündən götürdü və soruşmağa başladı:

– Lizon xala, sənə nə oldu? Sənə nə oldu, Lizon xala?

Yazlıq qarı, dərdindən acı alma kimi büzüşərək, hıçqıra-hıçqıra, gözyaşı içində cavab verdi:

– O... O səndən soruşdu ki «sənin qəşəng, pənbə ayaqcığazların üzümür ki?» Heç kəs, heç vaxt... heç vaxt... mənə bu cür söz deməyib! Heç vaxt! Heç vaxt!



KƏNDƏ SƏFƏR

Beş aydan bəri Dufurlar ailəsi xanım Dufur Petronilin ad günündə Paris ətrafindakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı. Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı.

Cənab Dufur südsatanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba ikitəkərli idi, tərtəmizdi. Üst örtüyü dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yığmışdilar ki, ətraf yaxşı görünüşün. Təkcə arxa tərəfin pərdəsi yığılmamışdı. Bayraq kimi yellənirdi.

Arvad ərinin yanında oturmuşdu, qırmızımtıl ipək don geymişdi, gözləri gülürdü. Arxada iki kətilin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada sarı bir oğlan başı da görünürdü. Kətil olmadığından o, arabanın ortasında qıçlarını qatlayıb oturmuşdu, təkcə başı görünürdü.

Şan-Elize prospekti ilə gedib, Mayyo qapısını keçəndən sonra ətrafa tamaşa eləməyə başladılar.

Nöyi körpüsünə çatanda cənab Dufur dilləndi:

– Axır ki, kənd yerinə çatdıq.

Onun bu xəbərdarlığından sonra arvadı məmənnun-məmənnun təbiətə tamaşa eləməyə qurşandı.

Kurbövua meydanında getdikcə genişlənən üfüqü görüb sevdilər. Orada, sağda zəng qülləsi göyə ucalan Arjantöy qəsəbəsi, yuxarı tərəfdə Sanua təpələri və Mulən d'Orjemon görünürdü. Solda Marli su kəməri səhər günəşinin işığında bərq vururdu. Əzaqdan Sen Jermen təpəsi gözə çarprırdı. Qarşidakı şumlanmış torpaqlardan bilinirdi ki, Yeni Korley qalası yaxınlıqdadır. Lap uzaqda, kəndlərin və tarlaların arxasında dumana bürünmüş bir yaşılılıq, meşə görünürdü.

Günəş yandırmağa başlayırdı, toz qalxıb arabadakıların gözüne dolurdu. Yol çılpaq, çirkli və üfunətli bir kəndin ortasından keçirdi. Kəndə, elə bil, cüzam düşmüşdü, evləri də çürüdüb dağıtmışdı. Hər tərəfdə tərk edilmiş, dağıdılmış evlərin qəfəsəsi, yaxud pulsuzluq üzündən tikilib başa çatdırılmamış daxmaların çılpaq, damsız divarları görünürdü.

Hərdən uzaqlarda, çöldə uca fabrik bacaları gözə çarpırdı, elə bil, onlar bu çürük torpağın yeganə bitkiləri idi. Burada bahar günləri neftin, müxtəlif sükurların iyini başqa, daha murdar bir iyə qarışdırıb ətrafa yayındı.

Nəhayət, Sena çayını ikinci dəfə keçdilər; körpünün üstündə hamı çayın gözəlliyyinə tamaşa edirdi. Çay günəş şüalarının altında bərəq vururdu, sanki, su buxarlanıb çayın üzərində seyrək bir duman əmələ gətirmişdi. Adam ləzzət alındı, hava təmiz idi. Havaya nə zavodların tüstüsü, nə də zibililiklərdən gələn üfunət qarışmışdı.

Yol keçənlərin birindən bu yerin adını soruştular, dedi ki, bura Bezondur.

Cənab Döfür arabanı saxladı, yeməkxananın üstündəki qarışığı yazını oxudu: «Pulən restoranı. Xörəklər balıqdan və ətdən hazırlanmışdır. İstirahət otaqları, bağça və yelləncəklər».

– Hə, necədir, Döfür xanım, xoşuna gəlirmi? Bir qərara gələcəksən, ya yox?

Yazını arvad da oxudu: «Pulən restoranı. Xörəklər balıqdan və ətdən hazırlanmışdır. İstirahət otaqları, bağça və yelləncəklər». Xanım xeyli dayanıb evə baxdı.

Ev yol kənarında tikilmiş kənd meyxanası idi, yaxşı ağıardılmışdı. Açıq qapıdan bufetin tənəkə haşiyəsi görünürdü, bufetin qarşısında iki fəhlə baş-başa verib vaxtlarını keçirildilər.

Nəhayət, xanım Döfür qərara gəldi:

– Hə, bura yaxşıdır, – dedi, – tamaşa eləməli mənzərə də var.

Arabanı meyxananın arasındaki geniş bağa sürdülər. Bağ Sena çayına qədər uzanırdı. Hər tərəfi iri ağaclar örtmüştü.

Arabadan töküldürlər. Ər əvvəlcə düşdü, əllərini irəli uzadıb, arvadını qucağına alıb düşürmək istədi. Amma dəmir qoldan asılmış ayaqlıq çox hündürdə idi, xanım Döfür ərinin qolları arasına düşmək üçün bir qızını sallamalı oldu, qızının yuxarıları da göründü, incəlikdən nişanə qalmamışdı, budu köklükdən qat-qat idi.



Kənd havasından bir az cuşa gəlmış cənab Dufur arvadından bir çımdık aldı, sonra onu ağır bir bağlama kimi güc-bəla ilə götürüb yerə qoydu.

Arvad ipək donunun tozunu təmizləmək üçün üst-başını çırpdı, sonra yan-yörəyə tamaşa eləməyə başladı.

Xanımın otuz altı yaşı olardı, kök idi, pis deyildi, üzdən xoşa gəlirdi. Korset belini elə möhkəm sıxırdı ki, təngnəfəs olurdu. Sinqinin yumşaq əti sıxlılıb yuxarıya, lap buxağına qalxmışdı.

Qız əlini atasının ciyninə qoyub heç kəsin köməyini gözləmədən çevikliklə yerə atıldı. Sarısaç oğlan ayaqlarını arabanın təkərinə qoyub yerə düşdü. Sonra o, nənəni düşürməkdə cənab Dufura kömək elədi.

Atı arabadan açıb bir ağaca bağladılar. Arabanın qolları yerə dirəndi, arxası yuxarı qalxdı. Kişi lər pencəklərini çıxarıb əllərini bir vedrə suda yudular, sonra yelləncəklərdə əyləşmiş arvadların yanına qayıtdılar.

Xanım qız Dufur yelləncəkdə tek ayaq üstə durub yellənmək istəyirdi, amma təkan vura bilmirdi. O, on səkkiz-iyirmi yaşlarında gözəl bir qızdı. Belə qadınlara yolda rast gələndə adamın ürəyi çırpinır, gecə yarıya qədər qəribə bir hissə yaşayırsan, unuda bilmirsən. Boyu uca, beli incə, sağrısı enli idi. Dərisi çəhrayı, gözləri iri, saçı qara idi. Bədəninin ətli olmasını donu bürüzə verirdi. Hər dəfə yelləncəyə təkan verəndə budları daha çox nəzərə çarpmırdı.

O, yelləncəyin ipindən bərk-bərk yapmışdı, sinəsini dik tutmuşdu, təkan vuranda da əsmirdi. Şlyapasını külək qaldırıb arxaya atmışdı; yelləncək yavaş-yavaş işə düşmüştü. Hər dəfə qalxanda yaraslı qıçları dizə qədər görünürdü, paltarının ətri gülə-gülə ona baxan kişi lərin burnuna vururdu. Bu, onlara şərab iyi kimi ləzzət verirdi.

Xanım Dufur başqə bir yelləncəkdə oturub incik səslə çağırırdı:

– Sipryən, gəl məni itələ, gəl məni yellə, Sipryən!

Axır ki, kişi arvadına tərəf getdi, ağır bir işə hazırlaşmış kimi, köynəyinin qolunu çirmələdi, sonra güc-bəla ilə arvadını yelləməyə başladı.

Xanım kəndirdən bərk-bərk yapmışdı, ayaqlarını irəliyə uzatmışdı ki, yerə toxunmasın. Yelləndikcə vəcdə gəlirdi. Hər təkanda bədəni, donmuş baş-ayaq suyu kimi titrəyirdi. Yelləncək yuxarı qalxdıqca xanım həyəcanlanır və qorxurdu. Hər dəfə enəndə bərkdən

qışqırıldı. Axırda kəndin uşaqları qaçıb tamaşaşa gəldilər. Xanım aşağıda üz-gözlərini qırışdırıb hırıldasan bir dəstə dəcəl uşaq gördü.

Xidmətçi qadın gəldi, onlar nahar sifariş elədilər.

– Çay balığı, dovşan əti, salat, bir dəstə desert, – deyə xanım əda ilə dilləndi.

– İki litr süfrə şərabı və bir şüşə də Bordo şərabı gətirin, – deyə əri içki sifariş elədi.

Qız da əlavə etdi:

– Biz çəmənlikdə nahar edəcəyik.

Qarı isə həyətin pişiyinə vurulmuşdu, onu cürbəcür şirin söz-lərlə oxşayıb yanına çağırırdı. Pişik bu mehribanlıqdan xoşallansa da, çox yaxına gəlmirdi, qarının yan-yörəsində dolanır, ağacların başına fırlanır, quyuğunu dik qaldırır, ağaca sürtünüb qaşınır, ləz-zət alır, astaca xoruldayırdı.

Yerdə oturmuş sarısaç oğlan qəfildən qışqırıldı:

– Bir ora baxın, görün nə gözəl qayıqlardır!

Qayıqlara baxmağa getdilər. Balaca çardağın altında iki qəşəng qayıq asılmışdı. Qayıqlar zövqlə düzəldilmişdi, yanaşı durmuş bir cüt ucaboy qızə oxşayırdı: uzun, ensiz və yaraşlı idilər. Onlara baxanda gözəl axşamçağında, yaxud yay səhərində suda üzmək, çıçəyə qərq olmuş sahil boyu, suya sallanan budaqların arası ilə, mavi ox kimi uçan su quşlarının arxasında üzmək isteyirsən.

Bütün ailə həsədlə qayıqlara baxırdı. Cənab Dufur onları təriflədi:

– Hə, bax, bunlara qayıq deyərəm.

O, qayıqları usta gözü ilə yoxlayırdı. Deyirdi ki, cavanlığında o da qayıq sürürmüş. Avarları göstərib lovğalanırdı ki, avari əlinə aldımı, qurtardı, heç kəs onunla bacarmazmış. Əvvəllər Juanvildə neçə-neçə ingilisi yarıyolda qoyubmuş. Sonra o, avarlar bərkidilən çıxıntıları göstərib, onların «dama» adlandırıldıqını söylədi; dedi ki, qayıqcılar «dama»ları, hər ehtimala qarşı, özləri ilə gəzdirirdilər. O danışdılqca özündən çıxır, yanındakilarla mərc eləmək istəyirdi ki, belə bir qayıqla tələsmədən saatda altı lyö üzə bilər.

– Yemək hazırlıdır, – deyə xidmətçi çardağın altındakilərə xəbər elədi.

Onlar həyətə tələsdilər. Xanım Dufurun xəyalən sevdiyi ən gözəl yerdə iki nəfər gənc oturub nahar edirdi. Onlar dənizçi köy-nəyi geymişdilər; yəqin, qayıqların sahibləri idilər.



Oğlanlar alçaq stulların üstündə yayxanmışdilar. Üzləri gündən qaralmışdı, əyinlərində nazik mayka vardi. Çılpaq qolları dəmirçi qolu kimi əzələli idi. Onlar canlı idilər. Ancaq hər hərəkətlərdə incəlik vardi. Hiss olunurdu ki, idmançıdlar, əzələləri ağır və yek-nəsəq əməkdən yaranmış fəhlə əzələsinə oxşamırı.

Onlar xanımı görəndə bir-birinə baxıb gülümsədilər, qızı görəndə isə biri dedi:

– Gəl, yerimizi onlara verək, tanışlıq üçün imkan yaranar.

O birisi həmin dəqiqə yarıqırmızı, yarıqara papağını əlinə alıb ayağa qalxdı və bağda gün dəyməyən bu yeganə yeri qadınlara təklif elədi. Qadınlar uzun-uzadı təşəkkürdən sonra təklifi qəbul elədilər, kəndi daha yaxından duymaq üçün çəmənlikdə oturdular, nə masa istədilər, nə də stul.

Oğlanlar qablarını bir kənara aparıb, naharı başa vurdular. Onların tez-tez gözə çarpan çılpaq qolları gənc qızı bir az narahat edirdi. O, üzünü yana çevirir, özünü görməməzliyə vururdu. Xanım Düfur isə gözüaçıqlıq eləyirdi, maraqla, bəlkə də, həsədlə tez-tez çevrilib onlara baxırdı: yəqin, onların qıvrıqlığını ərinin gizli eybəcərlikləri ilə müqayisə edir, təəssüflənirdi. Xanım Düfur qıçlarını qatlayıb, yerdə oturmuşdu, bədəninə qarışqa daraşlığıni bəhanə edərək tez-tez ora-burasını qaşıyırı.

Cənab Düfur bu oğlanların yaxınlıqda olmasına və canfəşanlıq etdiklərinə görə dilxor olmuşdu, hey qurdalanır, yerini rahatlaya bilmirdi. Sarıbaş oğlan isə başını aşağı salıb yeməyə qurşanmışdı.

– Gözəl hava var, cənab, – deyə kök qadın qayıqçılardan birinə müraciət etdi. Öz yerlərini verdiklərinə görə, xanım onlara dil-ağız eləmək istəyirdi.

– Elədir, xanım, – deyə oğlan cavab verdi. – Siz kəndə tez-tez gəlirsiniz?

– İldə bir, ya da iki dəfə, hava almağa gəlirik, bəs siz necə, cənab?

– Mən hər gecə burada oluram.

– Ah! Yəqin, ləzzət alırsınız?

– Bəli, xanım.

Sonra o, şairanə sözlərlə gününü necə keçirdiyindən danışdı. Elə danışındı ki, çəmənlik və tarlalardan məhrum olmuş, təbiət həsrəti ilə yaşayan, bütün ili dükanda oturmaqdan bezikmiş bu meşənşələrin ürəyi sızıldıyırı.

Gənc qız başını qaldırıb maraqla qayıqçı oğlana baxdı. Cənab Düfur axır ki, danışdı:

– Bax, buna həyat deyərəm. – Sonra əlavə elədi: – Bir az da dovşan əti isteyirsənmi, gözəlim?

– Yox, sağ ol, əzizim.

Xanım yenə üzünü oğlanlara çevirdi, onların çılpaq qollarını göstərib dedi:

– Siz belə üşümürsünüz?

Onların ikisi də güldülər. Bütün günü necə çalışdıqlarından, qan-tərə batdıqlarından, gecenin qaranlığında necə üzdüklərindən danışıb qonşularını heyrətə gətirdilər. Sonra yumruqlarını sinələrinə döyüb necə möhkəm olduqlarını göstərdilər. Xanımın əri daha ingilisləri necə ötüb keçdiyindən danışmırkı, oğlanlara dedi:

– Sizin sağlam bədəniniz var.

Gənc qız çevrilib onlara baxdı. Sarıbaş oğlan şərabı birbaş şüşədən içirdi, qəfildən çəçədi, öskürdü, xanımın qırmızımtıl ipək donunu batırdı. Xanım hirsləndi, ləkələri təmizləmək üçün su istədi.

Hava bərk qızmışdı. Gündəşin şüalarında bərq vuran çay, elə bil, istidən qaynayırdı. Şərab Düfurların başını gicəlləndirdi.

Cənab Düfur bərk hicqırırdı, jiletinin yaxasını açmış və şalvarının belini boşaltmışdı. Xanım təngnəfəs olmuşdu, yavaş-yavaş donun yaxasını açırdı. Sarıbaş oğlan şən-şən saçı pırtlaşmış başını yelləyir, ara vermədən şərab süzüb içirdi. Qarı kefləndiyini duyub özünü şax və təmkinli saxlamağa çalışırdı. Qız isə heç nə bürüzə vermirdi, ancaq gözləri azacıq parıldayırdı, həm də qarabuğdayı yanaqları bir az qızarmışdı.

Qəhvə içib naharı başa vurdular. Oxumaq istədilər. Hərə öz bildiyi mahnını oxudu, qalanları hərarətlə əl çaldılar. Sonra ağır-agır ayağa qalxdılar. Arvadlar keyləşmişdilər, təngnəfəs olmuşdular. Kişinin ikisi də kefli idi, gimnastika ilə məşğul olmağa başladılar. İlkisi də kütləşmiş, üzləri səfəh bir ifadə almışdı. Asma həlqələrdən sallandılar, amma heç biri özünü qaldıra bilmədi. Köynəkləri, az qala, şalvarlarından çıxıb sallanacaqdı.

Qayıqçılar qayıqları suya salmışdilar, yaxınlaşıb nəzakətlə xanımları çayda gəzməyə dəvət etdilər.

– Cənab Düfur, icazə verirsinizmi? Xahiş edirəm! – deyə Düfuren arvadı həyəcanla soruşdu.



Düfur axan gözlərini arvadına zillədi, heç nə anlamadı. Qayıqçı oğlanlardan biri iki tilov gətirdi. Balıq tutmaq həvəsi kişinin dumanlanmış gözlərinə işiq gətirdi: xirdavatçıların hamısı həvəskar olurlar. O, hər şəyle razılaşdı, gəlib körpünün altında, kölgədə tilov atdı, qıçlarını aşağı sallayıb oturdu.

Sarıbaş oğlan özünü onun yanına verib yuxuya getdi.

Qayıqçılardan biri güzəştə getməli oldu: xanımı öz qayığına götürdü.

– İngilis adasındaki balaca meşəyə gedirik, – deyə dostunu xəbərdar elədi.

O biri qayıq asta-asta üzürdü. Avarçəkən öz sərnişininə elə aludə olmuşdu ki, başqa heç nə fikirləşə bilmirdi. Qəribə bir həyəcan onu gücdən salmışdı.

Gənc qız avarçının kreslosunda oturmuşdu, qayıqdan, sudan ləzzət alırdı. O heç nə fikirləşmirdi, özünü rahat və sərbəst hiss edirdi, məst olmuşdu. Yanaqları qıpqrırmızı idi, tez-tez nəfəs alırdı. Şərəbin sərməstliyi ətrafi oda qərq eləmiş, günəşin istisinə qarışmışdı. Qız sahildəki ağacların hər birinə dərin məhəbbətlə baxırdı. Havanın hərarəti onun qanını qaynadır, ürəyində qəribə bir arzu baş qaldırırdı. İstinin qorxusundan heç kəsin görünmədiyi bu kimsəsiz yerdə, suyun üzündə oğlanla tək qalması da qızə qəribə bir həyəcan gətirirdi; özü də oğlan onun gözəlliyyinə heyran olduğunu bürüzə verir, baxışları ilə onu öpüşə qərq eləyir, ehtirasdan od tutub yanındı.

Onlar cəsarət edib danişa bilmədiklərinə görə daha da həyəcanlanır, yan-yörəyə tamaşa edirdilər. Axırda oğlan iradəsini toplayınb onun adını soruşdu.

– Anriyet, – deyə qız cavab verdi.

– Nə yaxşı, mənim adım isə Anridir.

Onlar bir-birinin səsini eşidib sakitləşdilər. Sahilə tamaşa eləməyə başladılar. O biri qayıq dayanmışdı, deyəsən, onları gözləyirdi. Qayıqçı oğlan qışqırdı:

– Meşədə görüşərik, biz Robinzona tərəf getməli olduğ, xanım su içmək istəyir.

Sonra o, avarlara güc verdi, elə tez uzaqlaşdı ki, az sonra gözdən itdilər.

Uzaqdan boğuq bir gurultu eşidilirdi, səs yavaş-yavaş yaxınlaşırı. Elə bil, çayın suyu titrəyir, gurultu suyun dibindən gəlirdi.

– Bu nə səsdir? – deyə qız soruşdu.

Səs adanın başındaki bənddən gəlirdi. Bənd burada çayın suyunu iki yerə bölmər. Oğlan uzun-uzadı izah eleməyə başladı. Bir-dən şəlalənin gurultulu səsinə bir bülbül cəh-cəhi qarışdı. Onların hər ikisi bu zəif səsə heyran-heyran qulaq asdı. Oğlan dilləndi:

– İşə bax, bülbül günün günortaçağı oxumağa başlayıb, deməli, dişİ bülbül kürt yatır.

Bülbül! Qız heç vaxt bülbül cəh-cəhi eşitməmişdi, bu səs onun xəyalında şairanə məhəbbət mənzərələri yaratdı. Bülbül! Bu quş Cülyettanın öz eyvanındaki məhəbbət görüşlərinin gözəgörünməz şahididir; bu musiqi göydən enib kişilərin öpüşlərinə qarışır. Bütün həzin romansların ifaçısı olan bu quş, gözəllik vurğunu zavallı qızların xirdəcə ürəklərini şirin arzularla doldurur.

Qız bülbülü diniñmək istəyirdi.

– Gəl səsimizi çıxarmayaq, – deyə oğlan qızı işaretə elədi.

– Meşəyə girib bülbülün lap yaxınlığında oturarıq.

Qayıq asta-asta üzürdü. Sahil qayası elə alçaq idi ki, ağaclar və kolların arası görünürdü. Onlar dayandılar, oğlan qayığı sahilə bağladı. Anriyet Anrinin qoluna söykəndi, onlar budaqların arası ilə irəlilədilər.

Oğlan dedi:

– Əyilin aşağıya.

Qız əyildi, onlar sarmaşıq, yarpaq və qamışlarla örtülmüş bir yerə girdilər, bura lap evə oxşayırırdı, tanımayan adam bu yeri tapa bilməz. Oğlan zarafatla dedi ki, bura onun «şəxsi kabinet»dır.

Bülbül onların başı üstündəki budaqda idi, ara vermədən cəh-cəh vururdu. O gah asta, gah titrək səslə oxuyur, gah da elə zəngulə vururdu ki, elə bil, səsi üfüqə çatır, çay boyu axır, istidən kimsəsiz qalmış tarlalara, bağlara yayılırdı.

Onlar quşu qorxudacaqlarından ehtiyat edib danışmındılar. Yanaşı oturmuşdular. Anrinin qolu yavaş-yavaş Anriyetin belinə dolandı və onu astaca sıxdı. Qız açıqlanmadı, oğlanın cəsarətli əlini kənar elədi. Sonra bu yüngül mübarizə tez-tez təkrar olundu: çünkü əl dinc durmurdu. Qız oğlanın nəvazışından narahat olmurdu, elə bil, əlin onu sığallaması da, onun əli kənar etməsi də adı bir iş imiş.

Qız bülbülə qulaq asıldı, şirin bir xəyala dalmışdı. O, sonsuz bir xoşbəxtlik, mehriban bir nəvazış, ən gözəl şeirlər arzulayırdı.



Əsəbləri süstləşmiş, ürəyi elə kövrəlmüşdi ki, özündən xəbərsiz ağlayırdı. Oğlan indi onu sinəsinə sıxırdı. Qız onu daha itəlmirdi.

Birdən bülbül susdu. Uzaqdan bir səs eşidildi:

– Anriyet!

Oğlan astadan dedi:

– Cavab verməyin, yoxsa quş uçar.

Qızın özünün də cavab vermək fikri yox idi.

Onlar bir anlıq beləcə qaldılar. Xanım Dufur haradasa oturmışdu. Hərdən qarışq səs eşidilirdi, xanım astadan ufuldayırdı, deyəsən, o biri qayıqçı dəcəllik edirdi.

Qız şirin xəyala dalıb ağlayırdı, bədənini qəribə bir hərarət bürüdü, Anri başını onun çiyininə qoymuşdu, birdən qızın dodaqlarından öpdü. Qız diksindi, ondan yaxa qurtarmaq üçün arxaya dartındı. Oğlan qızın üstünə yixildi, bədəni ilə onun bədənini örtdü. Ağızı ilə qızın dodaqlarını axtardı, qız imkan vermədi, axır ki, Anri dodaqlarını qızın dodaqlarına sıxdı. Qız ehtirasdan titrədi, öpüşə cavab verdi, oğlanı sinəsinə basdı, onun müqaviməti, elə bil, ağır bir yük altında qalıb şılık-şılık oldu.

Ətraf sakit idi. Quş yenidən oxumağa başladı. Əvvəlcə üç dəfə ucadan cəh-cəh vurdu, sanki, dünyani sevib-sevilməyə çağırırdı. Sonra azacıq ara verib incə səslə nəgməsinə başladı.

Mülayim bir meh əsdi, yarpaqlar piçıldı. Budaqların arasına ehtirasdan təngnəfəs olmuş iki nəfərin odlu nəfəsi dolur, orada bülbülin nəgməsinə, yarpaqların xışiltısına qarışırırdı.

Bülbül sərməstləşirdi, nəgməsi güclənən yanığının alov dilləri kimi ucalır, insan ehtirası kimi güclənir, elə bil, ağaçın altından gələn öpüş səslərini müşayiət edirdi. Sonra hey qıy vurur, səsini uzadır, sanki, titrək səslə fit çalırırdı.

Hərdən bülbül nəfəsini dərirdi, iki-üç dəfə astadan oxuyub, sonra cir səslə nəgməyə yekun vururdu. Bəzən də coşur, ara vermədən cəh-cəh vurur, özündən çıxır, elə bil, alovlu bir eşqə nəgmə deyir, nəgməyə qələbə sədaları ilə yekun vururdu.

Birdən bülbül susdu, ağaçın altında bir inilti eşidildi, sanki, kim isə can verirdi. Səs xeyli davam elədi, sonra hönkürtüyə çevrildi.

Onlar ayağa qalkanda hər ikisinin rəngi sapsarı idi. Gözlərində günəş sönmüş, mavi səma tutulmuşdu. Özlərini tənha sanır, susurdular.

Onlar yanaşı gedir, tələsirdilər; nə kəlmə kəsir, nə də bir-birinə toxunurdular. Elə bil, düşmən kəsilmisdilər, bir-birindən iyrənir, bir-birinə nifrat edirdilər.

Hərdən Anriyet anasını səsləyirdi:

– Ana!

Kolluqların birində çaxnaşma düşdü. Anriyə elə gəldi ki, orada iri, ətli bir qılçanı tələm-tələsik aq gecə köynəyi ilə örtdülər. Sonra kök qadın göründü, bir az pərt olmuşdu, rəngi daha da qızarmışdı. Xanımın gözleri parıldayırdı, yaxası yaxşı düymələnməmişdi, oğlana çox yaxın oturmuşdu. Deyəsən, oğlan maraqlı şeylər görmüşdü, özü bürüzə vermək istəməsə də, gözləri bic-bic gülürdü.

Xanım Dufur mehribanlıqla qolunu oğlanın qoluna keçirdi, onlar qayıqların yanına qayıtdılar. Anri irəlidə lal-dinməz, qızla yanaşı gedirdi. Ona elə gəldi ki, arxadan nəfəskəsən, uzun bir öpüş səsi eşidildi.

Axır ki, gəlib Bezona çatdılar.

Cənab Dufur ayılmışdı, darıxırdı, sarıbaş oğlan yola düşməzdən əvvəl yeyirdi. Araba qoşulmuşdu. Qarı yerini tutmuşdu, narahat idi, qorxurdu ki, gecəyə düşsünlər, Parisin ətrafi yaramaz adamlarla doludur.

Əl verib ayrıldılar. Dufurlar ailəsi yola düşdü. Qayıqçılar onların arxasından qışqırdılar: – «Görüşənə qədər!»

Arabadakılardan biri köksünü ötürdü, başqa birinin isə gözləri doldu.

İki ay sonra Martir küçəsi ilə gedəndə Anri qapılardan birinin üstündə belə bir yazı gördü: «Dəmir məmələti mağazası, Dufur».

O, mağazaya girdi. Kök qadın kassanın arxasında oturmuşdu. Həmin saat bir-birini tanıdlılar. Xeyli şirin söhbət eləyəndən sonra Anri soruşdu:

– Anriyet necədir?

– Çox yaxşıdır, sağ olun: ərə gedib.

– Hə?

Anri qəribə bir həyəcanla soruşdu:

– Kimə... Kimə gedib?

– Bizimlə gəzintidə olan oğlana, tanıyırsınız, o, bizim varisimiz olacaq.

– Hə, çox gözəl!



Anri qasqabağını tökmüşdü, heç özü də bilmirdi ki, niyə pərt olub. Çıxıb getmək istəyəndə xanım Dürfər arxadan çağırıldı:

– Bəs sizin dostunuz necədir? – deyə utancaq-utancaq soruşdu.

– Lap yaxşıdır.

– Bizdən ona salam söyləyin, yaxşımı, tapşırın ki, bu tərəflərə yolu düşəndə bizə baş çəksin...

Xanım qıpçırmızı qızardı, sonra əlavə elədi:

– Ona deyin ki, mən çox məmnun olaram.

– Mütləq deyərəm, xudahafiz!

– Xudahafiz yox... yaxın görüşə qədər!

* * *

Bir il sonra qızmar bazar günlərində meşədəki əhvalat Anrinin yadına düşdü. Əslində, həmin əhvalatı o heç unutmurdu, amma bu dəfə elə aydın, elə ürək yanğısı ilə xatırladı ki, dözə bilməyib tək-tənha həmin guşəyə getdi.

Ora çatanda mat qaldı. Qız orada idi. Həmin yerdə, otun üstündə oturmuşdu, qəmgin idi. Əri, sarıbaş oğlan onun yanında yuxuya gedib heyvan kimi xoruldayırdı, keçən il geydiyi uzunqol köynəyi də əynində idi.

Anrini görəndə qızın rəngi elə qaçıdı ki, az qala, ürəyi gedəcəkdi. Sonra onlar aralarında heç nə olmayıbmış kimi, söhbət eləməyə başladılar.

Oğlan deyirdi ki, bu yeri çox sevir, hərdən bazar günləri burada istirahət edir, keçmiş gözəl dəqiqələri xatırlayır. Bu sözləri eşidəndə qız gözlərini oğlanın gözlərinə zilləyib xeyli baxdı, sonra dedi:

– Mən bu yeri hər axşam yadıma salıram.

– Gedək, əzizim, – deyə əri oyanıb əsnəyə-əsnəyə söhbəti kəsdi. – Məncə, qayıtməq vaxtıdır.

EYBƏCƏRLƏR ANASI

Mən bu yaxınlarda çimərlikdə, bütün varlıkların sevimlisi, kübar mühitində yaxşı tanınan, hamını valeh edib hörmət qazanan cavan, zərif, gözəl-göyçək bir parisli xanımı görəndə o iyrənc, murdar hadisə və o mənfur qadın yadına düşdü.

Söyləmək istədiyim əhvalat çoxdan olmuşdu, amma elə hadisədir ki, onu heç cür unutmaq olmur.

Dostlarimdən biri məni öz kiçik əyalət şəhərlərinə qonaq çağırmışdı. O öz şəhərlərinin bütün görkəmli yerlərini mənə göstərdi. Məni hər yerə apardı; öz gözəlliyi ilə şöhrət qazanmış bütün mənzərəli yerlərə tamaşa etdik, qədim qəsrələrə, emalatxanalara, xarabaliqlara, kilsəyə getdik, qədimdənqalma şəbəkəli, naxışlı qapılara, abidələrə, nəhəng gövdəli qəribə ağaclarla, müqəddəs Andrey palidinə, rokbuzaz qaraçöhrəsinə – həmişəcavan ağacına baxdıq.

Mən bütün bu tamaşa edilməli yerlərə dostumun xatirinə heyranlıq və valehliklə baxandan sonra o, kədərlə dedi ki, daha sənə göstərilməli yer qalmadı. Mən yük altından çıxmış kimi nəfəsimi dərib yüngülləşdim və fikirləşdim ki, şükür, indi ağacların kölgəsində uzanıb dincələ bilərik. Amma dostum gözlənilmədən qışqırdı:

– Az qala yadımdan çıxmışdı, bizdə bir «eybəcərlər anası» da var, onu mütləq sənə göstərməliyəm.

– «Eybəcərlər anası» nədir? – deyə soruşdum.

– Çox iyrənc arvaddır, əsl iblisdir. Bu murdar arvad, hər il olduqca eybəcər, iyrənc, adamı dəhşətə gətirən əcaib uşaqlar doğur və onları panoptikumlara – qəribə şeylər saxlayan adamlara satır. Bu əclaflar isə həmin arvadin yeni bir eybəcər dünyaya gətirib-gətirmədiyini bilmək üçün vaxtaşını ona baş çəkir, əger doğulmuş uşaq xoşlarına gəlsə, götürüb aparır və anasına renta verir, hər ay pul göndərirələr.



İndi həmin arvadın düz on bir eybəcər uşağı var, özü də onların hesabına əməlli-başlı varlanıb.

Görürəm, mənə inanmırısan, elə bilirsən zarafat eləyirəm və dediklərimin hamısını özümdən uydururam. Qətiyyən yox. Mən sənə olan şeyi, lap gerçək bir əhvalat danışırıam. Gedək o arvadı sənə göstərim, öz gözlərinlə gör, sonra onun nə yolla eybəcər uşaqlar doğduğunu sənə söylərəm.

Dostum məni şəhərin kənarına apardı.

Bu arvad lap yoluñ kənarında gözəl bir evdə yaşıyırıdi. Hər şey göz oxşayırdı, səliqə-sahman vardi, bağça ətirli çiçəklərlə dolu idi. Heç nə demək olmazdı, axı bura mərhüm bir notariusun evi idi.

Qulluqcu qız bizi kiçik bir kənd evindəki qonaq otağına apardı və bu yaramaz arvad bizim görüşümüzə gəldi.

Onun qırıq yaşı olardı. İribədənli, irisümüklü, amma yaraşıqlı, möhkəm, güclü, bir sözlə, əsl ətli-canlı, sağlam, inəyəoxşar bir kəndlə qadını idi.

O biliirdi ki, hamının ondan zəhləsi gedir, ona görə də yanına gələnlərin hamısını qəzəbli bir həqarətlə qarşılıyırıdi.

Bizi görən kimi:

– Sizə nə lazımdır? – deyə soruşdu.

Dostum cavab verdi:

– Deyirlər, sizin kiçik uşağıınız çox adı uşaqdır və qardaşlarına qətiyyən oxşamır. Mən bunu qəti bilmək istəyirəm, öz gözlərimlə görmək istəyirəm ki, görünüm deyilənlər düzdürmü?

O, bizi qaşlarının altından süzdü və cavab verdi:

– Yox, yox, cənab, sizə düz deməyi blər, əksinə, bu uşaq lap eybəcərdir, qabaqkıların hamısından lap dəhşətlidir. Allah məni qarğıyıb, bəxtim gətirmir, neyləyim? Hamısı bir-birinə oxşayır, hamısı elədir, elə bil, it nəfəsi dəyib. Bilmirəm, mən bədbəxtə, mən yazığa niyə Allahın qəzəbini keçib, axı niyə?

O, tez-tez, hiyləgərliklə gözünü yerə dikərək danışırıdi və özünü ürkmüş vəhsî heyvan kimi aparırdı.

O, səsinin sərtliyini azaltmağa çalışır və özünü ağlamsınmış kimi göstəriirdi, amma adama qəribə gələn də bu idi ki, bu cür yeknəsəq, kişi səsinə oxşar zil səslər, elə bil, yalnız canavar kimi ulamaq və azğın hərəkətlər üçün yaranmış bu yekəpər, heyvərə, irisümüklü, nahamvar arvaddan çıxırdı.

Dostum ona dedi:

– Sizin balacaya baxmaq olmazmı?

Mənə elə gəldi ki, arvad qızardı. Ola bilsin, mən səhv edirəm.

Bir az dayandı və çox sərt halda soruşdu:

– Nəyinizə lazımdır?

Başını qaldırıb bizi iti və kəskin baxışlarla süzdü. Dostum sözü-nə davam etdi:

– Siz nə üçün uşağı bize göstərmək istəmirsiniz? Axi siz uşağı çox adama göstərirsınız, özünüz bilirsiniz ki, kimi deyirəm.

Arvad diksindi və səsinə, hərəkətlərinə, qəzəbinə sərbəstlik verərək üstümüzə bağırdı:

– Deyin görüm, buraya nə üçün gəlibsiniz, hə? Məni ələ salmaq istəyirsiniz? Mənim uşaqlıım heyvana oxşadığına görə ona baxmaq istəyirsiniz? Siz onu görməyəcəksiniz, qulağınızın dibini görsəniz, onu da görərsiniz! Rədd olun buradan, cəhənnəm olun! Hamınızın əlindən təngə gəlmışəm! Zəli kimi nə yapışıbsınız məndən?!

Əlini belinə qoyub üstümüzə gəlirdi. Onun bağırışını eşidən kimi qonşu otaqdan həm naləyə, həm də moyultuyabənzər bir səs eşidildi. Bu səs səfəh bir varlığın şikayət dolu səsinə oxşayırırdı. Mən sarsıldım və biz dalı-dalı geri çəkildik.

Dostum onu hədələdi:

– Yaxşı, iblis, (camaat ona iblis deyirdi) özünü gözlə, bir vaxt bunların əvəzini səndən çıxacaqlar.

Arvad qəzəbindən tir-tir əmdi, özündən çıxdı və yumruğunu hə-ləyib bağırdı:

– Cəhənnəm olun, yırtıcılar, mən nəyin əvəzini verməliyəm, hə? Rədd olun!

O az qaldı ki, bizim boğazımızdan yapışın. Tələsik ondan aralandıq. Lap pərt olmuşduq.

Dostum qapıdan çıxan kimi soruşdu:

– Gördün? Hə, gördün? Xoşuna gəldi?

Mən:

– İndi danış görüm, bu zibil kimdir? – deyə soruşdum.

Əsən sərin küləyin sakit dəniz kimi dalğalandırdığı boy atmiş taxıl zəmilərinin arasından keçən geniş, ağımsov yolla gedə-gedə dostum həmin qadın haqqında bu əhvalatı danışdı.



Bu arvad əvvəllər fermada qulluqçu işləyirdi, çox ehtiyatlı, təmkinli və işlək bir qız idi. Onu oğlanlarla bir yerdə görən olmamışdı, onun kişiləri görəndə suyulduğu heç kəsin gözüne dəyməmişdi.

O da, başqa qulluqçu qızlar kimi biçin vaxtı dərzlərin arasında, axşamüstü, göyün üzünü qara buludlar bürüyüb şaqqlıdamağa hazırlaşan vaxtı, havadan təndirdən qalxan od kimi isti yağılığı və günün altında yanıb qaralmış oğlanlarla qızların bədənindən tər su kimi axdığı vaxtda günah işləmişdi.

Bir azdan hiss etmişdi ki, uşağa qalib, həya və xəcalətdən az qalmışdı yerə girsin.

Bu biabırçılığın üstünü örtmək, başqalarından gizlətmək lazımdı, ona görə qarnına taxta qoydu, kəndirlə möhkəm sariybı sıxıdı. Qarnındakı uşaq böyüdükcə kəndiri daha möhkəm çəkir, taxtaları daha möhkəm sıxır, bütün ağrı və əziyyətlərə mərdanəliklə dözür, həmişə gülümsünür və özünü elə aparrıdı ki, guya, heç nə yoxdur, əvvəlki kimi yüngül və cəlddir.

O, qarnını möhkəm sariya-sarıya öz uşağıni hələ ana bətnində sıkəst etmişdi, onu əzmiş və eybəcərləşdirmişdi. Uşağın başı yastılaşmış, gözləri pırtlayıb irəli çıxmışdı. Qolları və qılçaları üzüm tənəyi kimi uzanıb əyrim-üyrüm olmuşdu, barmaqları hörümçək əlləri kimi idi.

Uşağın qarnı bapbalaca, qoz kimi dəyirmi idi.

Arvad payız günü, səhər tezdən, elə taxilların arasında doğdu. Alaq vuran qızlar onun başına yiğilib kömək eləmək istəyəndə, onun bədənindən çıxan eybəcər və əcaib məxluqu görüb, dəhşət içində qışqırıb qaçmışdır. Dərhal hər yerə xəbər yayılmışdı ki, bu qız şeytan doğmuşdur. Elə o vaxtdan bu arvadın adını iblis qöydular.

Qızı qovdular başqa yerə. O, sədəqə ilə dolanmağa, bəlkə də, kim bilir, gizlicə kişilərlə görüşməkdən əldə etdiyi qazancla dolanmağa başladı. Bir də shəytandan və cəhənnəmdən qorxmayan o qədər kişi var ki! Qız da ətli-canlı və gözəgəlimli idi.

O özünü və əcaib uşağını saxlayıb böyüdürdü. Amma hiss olunurdu ki, uşağa nifrət edir, həm də dəhşətli dərəcədə nifrət edir, əger baş verə biləcək işi əvvəlcədən duyan keşiş ona hədə-qorxu gəlməsəydi və onu məhkəmə ilə qorxutmasaydı, kim bilir, bəlkə də, uşağı çoxdan boğub öldürmüştü.

Ancaq bir dəfə buradan ötən oyunbazlar eşitdilər ki, bu yerlərdə çox əcaib bir uşaq böyükür və qərara aldilar ki, həmin uşağa baxsınlar, əgər onların istəklərinə uyğun gəlsə, alıb özləri ilə apar-sınlar. Uşaq xoşlarına gəldi və arvada beş yüz frank nağd pul verib, eybəcəri aldilar.

Arvad əvvəlcə utandı və öz uşağını göstərmək istəmədi, amma sonra başa düşdü ki, uşaqın əvəzinə pul almaq olar və bu adamlar, doğrudan da, müştəridirlər, başladı çənə-boğaz eləməyə, uşaqın eybəcərliliklərini sadalayıb, bir kəndli inadı ilə hər qəpikdən ötrü höcətləşib malının qiymətini artırmağa.

O qorxurdu ki, onu aldadarlar, ona görə müştəriləri məcbur etdi ki, kağıza qol çəksinlər. Belə şərtləşdilər ki, eybəcər uşaqın əvəzinə verilən nağd puldan başqa hər il dörd yüz frank da göndərsinlər. Elə bil, eybəcər uşağı satın almırıllar, onu öz yanlarında qulluğa götürürdülər.

Bu gözlənilməz qazanc arvadın ağılinı başından aldı və o, çox gəlir əldə etmək, varlı burjular kimi rentaya sahib olmaq məqsədi ilə yeni eybəcərlər doğmaq həvəsinə düşdü.

Arvad doğub-törəyən olduğuna görə tez-tez uşaq dünyaya gətirməyə başladı, həm də bu uşaqları istədiyi şəklə salmağa, onları hələ ana bətnində olarkən taxtalarla gah yandan, gah ortadan sarıyıb eybəcərləşdirməyə; bir-birinə oxşamayan, müxtəlif şəkilli əcaib-lər yaratmağa başladı.

Onun uşaqlarının bəzisi upuzun doğulub kərtənkələyə bənzəyirdi, bəzisi isə göpgödək olub xərcəngi xatırladırdı. Uşaqların önlənləri də olurdu, onda arvad yaman kədərlənirdi.

Məhkəmə işçiləri bu dəhşətin qabağını almaq istədilər, amma bir şeyə nail ola bilməyəcəklərini başa düşüb geri çekildilər, arvadan əl çəkdilər və arvad eybəcərlər doğmağında davam etdi.

Hal-hazırda onun bu cür on bir eybəcər uşağı var, onlar ildə analarına nə az, nə çox, düz dörd-beş min frank gəlir getirirlər. Uşaqın birini hələ aparmayıblar. Bu uşaq anasının bizi göstərmək istəmədiyi həmin uşaq idi. Amma bu uşaq onun yanında çox qalmayacaq. Oyunbazların hamısı bu arvadi tanır, gec-tez gələcəklər, təzə bir eybəcərin olduğunu öyrəniib aparacaqlar.

Arvad, uşaq həddindən artıq eybəcər olanda qiymət üstündə çox çənə-boğaz edib, baha qiymətə satmağa çalışır.



Dostum susdu. Bu iyrənclikdən ürəyim bulanırdı, qəzəbimdən titrəyirdim və onu əlimin altında olanda boğub öldürmədiyimin peşmançılığını çəkirdim.

– Bəs uşaqların atası kimdir? – deyə soruşdum.

– Məlum deyil. Deyəsən o, ya da onlar bir balaca həya edirlər. Gizlənlərlər. Bəlkə də, arvad öz gəlirini onlarla bölüşdürür.

Bu əhvalat yadımdan çıxdan çıxmışdı. Amma bu yaxınlarda dəbdə olan çımrıqlıların birində gözəl-göyçək, zərif, hamının hörmet etdiyi, kişilərin qarşısında baş əydiyi nazlı-qəmzəli bir xanım gördüm.

Mən bu kurortun həkimi olan dostumla qol-qola çımrılkə gəzirdim. On dəqiqədən sonra qumun üstündə oynayan üç uşaq gördüm. Dayələri də yanlarında idi.

Qumun üstünə balaca qoltuq ağacları atılmışdı. Mən həyəcanlandırm. Gördüm ki, uşaqların üçü də şikəstdir, qozbeldirlər, ayaqları əyridir, bir sözlə, eybəcərdirlər.

Doktor uşaqları mənə göstərib:

– Bax, bunlar, indicə gördüyüün qəşəng xanımın uşaqlarıdır, – dedi.

Mənim ürəyim ağrıdı, ona və onun uşaqlarına yazığım gəldi.

– Yaziq arvad, – heyif siləndim, – belə dərdi olanın, görəsən, qasqabağı açıları?

Dostum mənə:

– Əzizim, ona yazığın gəlməsin, – dedi, – yaziq, bu bədbəxt uşaqlardır. Anaları hamilə olanda axıracan belinin incəliyini saxlamaq istəmiş və uşaqlar bu günə düşmüştür. Arvad hamilə vaxtı həmişə korset bağlamışdır, korset sıxıb bu bədbəxtləri şikəst etmişdir. Bu xanım çox gözəl bilir ki, öz həyatını təhlükəyə atır, ancaq bundan qorxmur. Ona axıracan gözəlliyyini itirməmək və kişilərin xoşuna gəlmək lazımdır.

Və mənim yadıma başqa bir qadın, öz eybəcər uşaqlarını satan «İblis» düşdü.

HƏSİRÇİ QADIN

Markiz de Bertran ov mövsümünün açılışı münasibəti ilə evində süfrə açmışdı. Axırayaxın idi. On bir ovçu, səkkiz gənc qadın və bu yerlərin həkimi üstü müxtəlif meyvə və çiçəklərlə dolu böyük masanın arxasında əyləşmişdilər.

Məhəbbətdən söz düşdü. Büyük bir mübahisə başladı. Həqiqətən sevməyin bir, yaxud bir neçə dəfə mümkün olduğunu bilmək üçün həmişə qızışan mübahisə indi də davam edirdi. Ömründə yalnız bircə dəfə ciddi sevmiş adamları misal gətirdilər. Tez-tez və ehtirasla sevmiş adamları da nümunə göstərdilər. Kişiər inad edirdilər ki, xəstəlik kimi eşq də bir şəxsi bir neçə dəfə yaxalaya bilər. Əgər qarşıya hər hansı bir maneə çıxarsa, ehtiras insanı məhv edə bilər. Bu barədə mübahisə uzanası olmadı. Qadınlar sözə başladılar. Onların fikri nəticə çıxarmaqdan çox poeziyaya meyil edirdi. Söyləyirdilər ki, məhəbbət, əsl məhəbbət, ilahi məhəbbət öz qurbanına yalnız bir dəfə qismət olur. O, ildirim kimi bir şeydir, toxunduğu ürək boşalır, qovrulur, xarabazara çevrilir. Orada yenidən heç bir güclü hiss, hətta heç bir arzu baş qaldıra bilməz.

Markiz dəfələrlə sevmiş olduğu üçün bu fikirlə ciddi mübarizə aparındı.

— Mən sizə deyirəm ki, bir neçə dəfə, həm də ürəkdən sevmək mümkündür. Siz məhəbbət naminə özünü öldürmiş adamları misal gətirirsiniz. Guya ki, ikinci bir məhəbbət mümkün deyilmiş. Mən sizi inandırıram, əgər onlar səfehlik edib özlərini öldürməsəyidilər, sağala bilərdilər. Ölüm onların bütün imkanlarını əllərindən alır. Onlar yenidən, həmişəlik, ölenə qədər sevə bilərdilər. Badəpərəstlər kimi sevənlər də var: kim ki içib — içəcək, kim ki sevib — sevəcək. Burada məsələ ehtiras məsələsidir.

Kəndə gəlmış parisli qoca həkimi münsif seçdilər. Xahiş etdilər ki, öz fikrini desin. Onun elə bir sözü yox idi:



— Markizin dediyi kimi, burada əsas məsələ ehtirasıdır. Mən elə bir məhəbbət tanıyıram ki, əlli beş il sönməyib. O, bircə gün də olsa, ara verməmiş, yalnız ölümlə sona çatmışdır.

Xanım Markiz əl çaldı:

— Gör nə gözəldir! Belə sevmək ən böyük xoşbəxtlikdir! Əlli beş il belə qızığın və güclü məhəbbətə qovuşaraq yaşamaq səadətdir! Bircə görün qadının belə sevə bildiyi kişi nə qədər xoşbəxt və Allah vermiş adam olub!

Həkim gülümşədi:

— Doğrudan da, xanım, siz səhv etmirsiniz. Sevilən şəxs bir kişi idi. Siz onu tanıyırsınız. Qəsəbənin əczaçısı cənab Şukədir. Qadını da tanıyırsınız. O, hər il qalaya gəlib, kürsülərin həsirini təmir edən həsirçi qarı idi. Mən indi sizə hər şeyi yaxşıca izah edərəm.

Qadınların marağı yoxa çıxdı. Onların bezikmiş sifətindən bu sözlər oxunurdu: «Boş sözdür! Yalnız alicənəb və məşhur adamlar eşqə düşə bilərlər, onlardan başqa heç kəs.»

— Üç ay olar, məni həmin qarının yanına çağırılmışdır. O, ölüm yatağında idi. Bir az əvvəl arıq yabının çəkdiyi arabasında qayıdışmış. Bu araba həm də onun evi idi. Onun gözətçiləri və dostları – iki böyük qara it həmişə arabanın arxasında gəzərdi.

Keşiş artıq orada idi. Qarı bizə öz vərəsələri haqda danışmaq və vəsiyyət etmək istəyirdi. Özünün son arzularının mənasını anlatmaq üçün bütün həyatını bize danışdı. Mən bundan da qəribə, bundan da təsirli heç nə təsəvvür edə bilmirəm.

Onun atası da, anası da həsirçi imişlər. İndiye qədər öz evləri olmayıb.

Uşaq vaxtı o, bit-birə ilə dolu cir-cindir içərisində dilənçi kimi veylənərdi. Onlar kəndlərin girəcəyində bir xəndək kənarında dayanardılar. Arabanı açıb atı otlamağa buraxardılar. İt çənəsini pəncələri üzərinə qoyub yuxulayardı. Qızçıqaz çəmənlikdə eşələnər, ata-anası isə yol kənarındaki qarağac kollarının kölgəsində tələmtələsik köhnə kürsüləri təmir edərdilər. Bu ailədə heç kəs bir-birilə danışmazdı. Yalnız qısaca, kəndə girib evlərin arası ilə «kürsülərə həsir arxalıq salırıq» deyə qışqıra-qışqıra kimin kəndə gedəcəyini məsləhətləşirdilər. Sonra isə üz-üzə, yaxud yan-yana oturub samanı eşməyə başlayırdılar. Uşaq çox uzağa getdikdə, yaxud kəndin dəcəllərindən birinə yaxınlaşmaq istədikdə atasının qəzəbli

səsi onu çağırırdı: «Rədd ol bu yana, həyasız!» Onun eşitdiyi yeganə şirin sözlər bunlar idi.

Qız bir az böyüyəndən sonra onu təmir olunmuş kürsülərin pulalarını yiğmağa göndərirdilər. O, yavaş-yavaş kənd uşaqları ilə tanış olmağa çalışırdı. Lakin bu dəfə yeni dostlarının valideynləri açıqlı-acıqlı öz uşaqlarını çağırırdılar: «Çəkil həyətə! Bu nədir, diləncilərlə oynayırsan!» Hərdən balaca oğlanlar onu daşa basırdılar. Qadınlar ona qəpik-quruş bağışlayırdılar. Qız isə pulu ehtiyatla gizləyib saxlayırdı.

Bir gün, on bir yaşında ikən qız buradan keçirmiş. O, qəbiristanlığının yanında ağlayan balaca Şukeyə rast gəlir. Yoldaşları oğlanın iki liar pulunu oğurlayıblarmış. Balaca meşşanın göz yaşları qiza bərk təsir edir. Zavallı qız elə bilirdi ki, belə uşaqlar həmişə şən olurlar. Qız yaxınlaşışib oğlanın göz yaşlarının səbəbini öyrənir, sonra topladığı pulun hamisini onun ovcuna tökür. Yeddi su pul toplamışdı. Şuke gözünün yaşını silə-silə pulu qəbul edir. Sevincdən havalandırmış qız onu qucaqlayır. Şukenin başı pullara qarışlığından heç nə demir. Özünün itələnmədiyini və döyülmədiyini görən qız onu var gücü ilə bir də qucaqlayıb bərk-bərk öpür. Sonra qaçıb uzaqlaşır.

Zavallı qızçıqaz nə düşünürmüş? Həmin körpəyə özünün dilənçi varını bağışladığına görəmi bağlanmışdı? Bəlkə, ilk öpüşünü ona verdiyi üçün? Sırr böyükler üçün də, kiçiklər üçün də eynidir. Qız bir neçə ay qəbiristanlığının yanına getməyi, oğlanı görməyi arzulayır. Onu yenidən görmək arzusu ilə valideynlərindən oğurlamağa başlayır. Bir su oradan, bir su buradan çırılışdırır, gah topladığı həsir pulundan, gah da ərzaq almaq üçün verilən puldan kəsirmiş.

Yenidən həmin kəndə qayıtdıqda onun cibində iki frank pulu vardı. Lakin tərtəmiz geyinmiş balaca əczaçıya yalnız çöldən, atasının düükənində baxa bilir. O, aynaya çəkilmiş qırmızı bakal və bağırsaq qurdu şəklinin arasından görünürdü.

Qız oğlana daha da bərk vurulur. Pəncərəyə düzülmüş rəngli suların, parıldayan kristalların təsiri onun başını gicəlləndirir, ürəyini döyündürür.

Qız xəyalında Şukenin silinməz xatirəsini saxlayır. Bir il sonra ona məktəbin arxasında, yoldaşları ilə daş-daş oynadığı vaxt rast gəlir. Özünü oğlanın üstünə atr. Onu qolları arasında sıxıb elə öpür ki, uşaq qorxusundan bağırmağa başlayır. Qız Şukeni sakitləşdirmək üçün pulları ona verir. Üç frank iyirmi su əsl xəzinə idi. Oğlan gözlərini



bərəldib pulu baxırmış. O, pulu götürür və qızın istədiyi qədər onu öpüb sığallamasına icazə verir.

Dörd il qız topladığı pulları onun ovcuna tökür. Şuke isə öpüşlərin əvəzinə pulu cibinə qoyur. O, bir dəfə otuz su, ikinci dəfə iki frank, başqa bir vaxt cəmisi on iki su getiribmiş. Qız həmin gün xəcalatindən ağlamışdı, axı nə edə bilərdi, il pis gəlmışdı. Ayrıncı dəfə qız beş franklıq böyük, dəyirmi bir pul getiribmiş. Şuke razılıqla gülümsəyir.

Qız onun fikri ilə yaşayırırdı. Şuke isə onun qayıtmasını səbir-sizliklə gözlər, gəldikdə isə qarşısına qaçardı. Qızçığazın az qalardı sevincdən ürəyi partlaşın.

Sonra oğlan yoxa çıxır. Onu kollecə qoyublarmış. Qız məhərətlə soraqlaşıb onun yerini öyrənir. O hiylə işlədib ata-anasının həmişə keçdiyi yolu dəyişdirmişdi. Tətil vaxtı həmin yerdən keçmək lazım idid. Qız yalnız bir il kələk işlətdikdən sonra məqsədinə nail olmuşdu. İki il idi ki, oğlunu görmürdü. Görəndə güclə tanıdı. Şuke çox dəyişmişdi. Büyümüşdü. Gözəlləşmişdi. Qızılı düyməli kollec formasında gümrah görünürdü. O, özünü görməməzliyə vurub, lovğa-lovğa qızın yanından keçib gedir.

Qız iki gün ağlayır. Elə həmin gündən də əzab çəkməyə başlayır.

O hər il qayıdırıb gələrdi. Şukanın qarşısından oyan-buyana keçər, salam verməyə cürət etməzdı. Şuke isə heç gözlərinin ucu ilə də olsa, ona baxmazdı. Qız onu dəlicəsinə sevirmiş. O, mənə deyirdi: «Cənab həkim, o, mənim gördüyüüm yeganə kişidir. Baş-qalarının varlığı heç ağlıma da gəlməyib».

Ata-anası öldükdən sonra qız onların sənətini işlədirdi. Bir itin əvəzinə iki it saxlayırdı. İtlər elə vahiməli idilər ki, heç kəs cürət edib yaxınlaşma bilməzdi. Bir gün o, həsrətini keçdiyi kəndə qayıdırıb. Şukeni cavan bir qadınla qol-qola dükandan çıxanda görüb. Yəqin, arvadı olub. O evlənibmiş.

Elə həmin axşam qız özünü bələdiyyə idarəsi meydanındakı hovuz-a atır. Evə gec qayıdan bir kefli onu hovuzdan çıxarıb əczaxanaya gəti-rir, Şuke ona yardım etmək üçün gecə paltarında aşağı düşür. Özünü tanımamazlıq vuraraq onu soyundurub ovxalayır. Sonra ciddi səslə deyir: «Siz dəli olmusunuz! Belə axmaqlıq nəyə gərəkmış!»

Onu müalicə etmək üçün bu kifayət edir. Şuke onurla danışmışdı. Qız indi uzun müddət xoşbəxt ola bilərdi. Qız çox çalışıb zəhmət haqqı vermək istəsə də, Şuke öz köməyinin əvəzində heç nə almır.

Onun bütün həyatı beləcə keçib gedir. Şukeni düşünə-düşünə həsirini toxuyarmış. Hər il gəlib ona pəncərədən baxarmış. Sonralar gəlib oradan lazımsız xırda dərmanlar almağa başlayır. Bu yolla o, Şukeni daha yaxından görə bilir, onunla danışır, yenə də pul verə bilirmiş.

Əvvəldən sizə dediyim kimi, həsirçi qadın bu yaz öldü. Bu qəmli əhvalatı söylədikdən sonra məndən xahiş etmişdi ki, bütün ömrü boyu topladığı pulu belə ehtirasla sevdiyi şəxsə yetirim. O yalnız Şuke üçün işləyirmiş. Çox pul toplaya bilmək üçün tez-tez ac da qalırmış. Şukenin gələcəkdə onu düşünəcəyinə ümid edirmiş. Heç olmasa, öləndə bircə dəfə yadına salacaq.

O, mənə iki min üç yüz iyirmi frank pul verdi. İyirmi yeddi frankı dəfn işləri üçün keşişə verdim. Qalanını isə o, son nəfəsini çəkəndə götürüb qapıdan çıxdım.

Ertəsi gün Şukelərin evinə yollandım. Onlar səhər yeməyini qurtarmaq üzrə idilər. Üz-üzə oturmuşdular. Hər ikisi kök və qırmızı idilər. Dərman iyi verirdilər. Gümrah və şən görünürdürlər.

Mənə yer göstərdilər. Bir qab kirş təklif etdilər. İçdim. Həyəcanlı bir səslə sözə başladım. İnanırdım ki, indicə ağlayacaqlar.

Özünün bir dilənci, həsirçi, veyil tərəfindən sevilmiş olduğunu eşidəndə Şuke özündən çıxdı. Elə bil, həmin qadın onun şöhrətini, hörmətini, qeyrətini, həyatından da əziz bir şeyini oğurlamışdı.

Ondan da çox qəzəblənmiş arvadı: «O həyasız! O həyasız! O həyasız!...» – deyə təkrar edir, başqa bir söz tapa bilmirdi.

Şuke ayağa qalxmışdı. İri addımlarla otaqda gəzinirdi. Başındakı yunan papağı bir qulağının üstündə sallanırdı. O mızıldayırdı:

– Başa düşürsünüz mü, həkim? Kişi üçün bu, ən dəhşətli hallardan biridir! Nə edəsən? Üf! Əgər bunu sağlığında bilsəydim, jandarm idarəsindən tələb edib onu həbsxanaya atdırardım. Özü də sizi inandırıram ki, oradan heç vaxt çıxa bilməzdil!

Mənim Allah xatırınə yerinə yetirdiyim bu vəzifənin belə nəticə verdiyinə mat qalmışdım. Nə deməli olduğumu heç özüm də bilmirdim. Lakin, hər halda, vəzifəmi başa vurmalı idim. Sözümə davam etdim:

– O məndən xahiş edib ki, ömrü boyu topladığı iki min üç yüz frank pulu sizə çatdırırm. Görürəm ki, indicə söylədiklərim sizə çox pis təsir göstərdi. Bəlkə, bu pulları kasıblara paylamaq daha yaxşı olardı?



Onların hər ikisi: ər də, arvad da təəccübə mənə baxdilar.

Pulu cibimdən çıxdıdım. Əsl dilənci pulu idi. Yaxında-uzaqda top-lanmış hər cür pul vardi. Qızıl, xırda qəpik-quruş bir-birinə qarışmışdı.

Mən soruşdum:

– Nə qərara gəlirsiniz?

Cənab Şuke birinci dilləndi:

– İndi ki bu, həmin qadının son arzusudur... Zənnimcə, etiraz etmək çətin olar.

Şuke hələ də təəccübə mənə baxırdı. O dedi:

– Biz bu pullarla uşaqlarımıza lazım olan şeylər ala bilərik.

Mən quru bir tərzlə dedim:

– Kefiniz necə buyurur.

O davam edirdi:

– İndi ki o qadın belə istəyib, pulu verin mənə. Biz onu səmərəli bir işə sərf etməyə imkan taparıq.

Mən pulu qoyub, xudahafizləşib evdən çıxdım.

Ertəsi gün Şuke yanına gəldi və məndən soruşdu.

– O... həmin qadın öz arabasını burada qoyub. Siz onunla nə etmək fikrindəsiniz?

– Heç nə, əgər istəyirsinizsə, götürə bilərsiniz.

– Çox gözəl, çox yaxşı oldu. Ondan öz bostançım üçün daxma düzəldəcəyəm.

O, sevincək uzaqlaşdı. Mən onu hayladım:

– Həmin qadın özünün qoca yabisini da, iki itini də burada qoyub. Onları da götürürsünüzmü?

O dayanıb çıyınlarını çəkdi:

– Yox, əlbəttə yox! Axi nəyimə lazımdır? Onlardan özünüz istədiyiniz kimi istifadə edə bilərsiniz.

O gülürdü. Əlini mənə uzatdı. Mən onun əlini sıxdım. Nə edə bilərdim? Bir kəndin həkimi ilə əczaçısı düşmən ola bilməzlər.

İtləri öz həyətimdə saxladım. Keşiş isə yabını öz geniş həyətinə buraxdı. Araba Şukenin daxması oldu. Həmin pullarla beş dəmir yolu istiqraz vərəqəsi aldı.

Mənim həyatımda rast gəldiyim yeganə dərin məhəbbət budur.

Həkim sözünü bitirdi.

Gözləri yaşıla dolmuş xanım Markiz köksünü ötdü:

– Doğrudan da, əsl məhəbbət yalnız qadılara məxsusdur.

EHTİRAS

Qabarmadan səthi qırçınlanan sakit dəniz parıldayırdı və bütün Qavr əhli bəndin üstündə dayanaraq, körfəzə daxil olan gəmilərə tamaşa edirdi.

Körfəzə yaxınlaşan gəmilərin sayı-hesabı yox idi. Bu gəmilərin bir qismi – iri gəmilər – tüstüyə bürümüşdü. Yelkənli gəmiləri isə balaca yedekçilər arxalarınca sürüyürdü. Onların yelkənsiz dorları qabığı soyulmuş düyünsüz ağaca bənzəyirdi.

Üfüqün hər tərəfindən baş alıb gələn gəmilər bəndin dar ağızına yaxınlaşır və bənd bu nəhəngləri bir andaca udurdu. Gəmilər kəsik-kəsik nəfəs alırmış kimi köks ötürür, qışqırır, ah çəkir və tez-tez topa-topa buxar buraxırırdı.

İki cavan zabit adamlı dolu olan sahildə gəzinir, salam verir, salam alır, bəzən də tanış-bilişləri ilə söhbət eləmək üçün ayaq saxlayıb dayanırdılar.

Birdən onlardan biri, ucaboylu Pol de Anrisel dostu Jan Renoldinin əlini sixıb piçıldıdıl:

– Bax, görürsənmi xanım Puansonu, diqqətlə bax, səni inan-dırıram ki, gözü səndə qalıb.

Xanım gəmi sahibi olan varlı ərinin qoluna girib gedirdi. Onun yaşı qırxa yaxın olardı, amma çox gözəl idi, bir az kök idi, amma bu köklük ona yaraşındı, ona iyirmidən artıq yaş vermək olmazdı. İri, qara gözləri vardı, görkəmi məğrur idi, yerisindən-duruşundan alicənablıq töküldü, elə buna görə də dostları bu xanımı məlaikə hesab edir, adını «məlaikə» qoymuşdular. O çox təmiz qadındı, indiyə qədər adına söz deyilməmişdi. Onu ən hörmətli və sadə qadın hesab edirdilər, onu nümunə göstəridilər, onun təmizliyi haqqında o qədər ehtiramla danışırdılar ki, kişilərdən heç biri ona yaxınlaşmağı ağıllarına belə gətirə bilmirdi.



Amma düz bir ay idi ki, Pol de Anrisel dostu Renoldini inandırmaga çalışırıdı ki, xanım Puanso gözünü ondan çekmir, onu mehriban baxışlarla süzür.

— İnana bilərsən, mən səhv eləmirəm, — deyə təkid edirdi. — Mən hər şeyi görürəm: o, səni çılgın ehtirasla sevir, ömründə heç kəsi sevmeyən, ilk dəfə aşiq olan namuslu, pak, əxlaqlı bir qadın kimi sevir. Qırx yaşı namuslu qadın üçün çox dəhşətli bir yaşdır. Onlar bunu hiss edəndə ağıllarını itirir və çox böyük səfəh işlər görürlər. Mənim əzizim, bu arvadı məhəbbət dəli eləyib, o, yaralı quş kimi göydən yerə düşür, özü də sənin ağuşuna düşəcəkdir. Bax, odur, bir bax...

Onlara doğru yanında on iki-on beş yaşlarında iki qız olan qamətli bir qadın gəldi. Zabiti görən kimi gözlənilmədən rəngi qaçıb aqappaq oldu. O, gözlərini zabitin üzündən çekmədi və ehtiraslı baxışlarını ona zillədi. O təkcə zabiti görürdü. Elə bil, ətrafında heç kəs yox idi, nə əri vardi, nə qızları, nə də camaat. Xanım cavanların salamına gözünü Renoldinin üzündən çekmədən cavab verdi, bu baxışlar o qədər odlu, ehtiraslı idi ki, Renoldinin qəlbinə şübhə düşdü.

Dostu isə elə hey deyirdi:

— Mən buna əmin idim. İndi inandın? Bu xanım hələ çox ləzzətli tikədir, vallah, düz sözümdür!

Jan Renoldi qeybətdən, söz-söhbətdən qaçan adamdı. Arvadların dalınca düşüb məhəbbət macəraları axtarmaqdən xoşu gəlmədiyindən, sakitcə dolanlığı və cavan bir adam kimi əline keçən qızlarla oturub-durmağı kübar xanımlar ilə yaxınlaşmaqdən üstün tuturdu. Yüksək cəmiyyətdə yaşayıb, yaxşı tərbiyə almış xanımlar həmişə özünə qarşı diqqətli olmayı, onların nazi ilə oynamağı və başqa sentimentallıqları tələb edirdilər ki, Renoldinin bunlardan zəhləsi gedirdi. O bilirdi ki, bu xanımlarla əlaqə nə qədər ötəri də olsa, zəhlətökəndir, bağlandırmı, əl çekmirlər, Renoldi isə heç kəsə bağlanmaq istəmirdi. O, bu xanımlar haqqında belə fikir-ləşirdi: «Bir aydan sonra ondan doyacağam, bundan sonra altı ay nəzakət xətrinə dözməli olacağam». Bunlardan başqa, beş-altı aydan sonra ayrıلندا, həmin arvadın açacağı oyunlar, eyhamlar, dava-qalmaqlar onu qorxudurdu.

Ona görə də xanım Puanso ilə görüşməməyə çalışırıdı. Amma bir neçə gecə qonaqlıqda onunla yanaşı düşdü, gördü ki, qonşusu

alovlu baxışlarını onun üzündən, gözlərindən çəkmir, hətta bu baxışların qəlbinə belə nüfuz etdiyini hiss etdi. Onların əlləri təsədűfən bir-birinə toxundu və dərhal ovuclar sıxıldı. Bu, artıq hər şeyin başlanğıcı idi.

O özü də istəmədən yenə onunla görüşdü. O başa düşdü ki, sevildi, bu xanımın əzablarından və çilğın məhəbbətindən bir az qırurlandı və yumşaldı. O, xanıma pərəstiş eləməyə başladı və çalışdı ki, onların münasibəti bundan o yana keçməsin, aralarında yalnız mehribanlıq olsun. O inanırdı ki, axıra qədər hissələrini cilovlaya biləcək və onların əlaqəsi bununla da qurtaracaq.

Bir dəfə xanım elə-belə, təklikdə söhbət eləmək üçün zabitlə görüş təyin etdi. Amma gözlənilmədən özünü pis hiss etdi və oğlanın qucağına yixıldı, beləliklə də, oğlan istər-istəməz onun aşinasına çevrildi.

Bu qayda ilə aradan altı ay keçdi. Xanım oğlanı cilovlanması mümkün olmayan ehtirasla, bütün varlığı ilə sevməyində davam etdi. Bu azgınlaşmış məhəbbətin əlində əsir olan xanım heç nə haqda fikirləşmir, heç nə düşünmürdü, bütün varlığını, qəlbini, ruhunu, bədənini, hörmətini, təmiz adını, dolanışığını, qədimlərdə ən qiymətli şeyləri oda atıb qurban verdikləri kimi, qəlbinin atəşini də atıb yandırırdı.

Amma oğlan çoxdan bu qadından usanmışdı. O, təəssüflə əvvəlki işlərini, gözəl bir zabitin çox asanlıqla qızlara sahib olduğu günləri xatırlayırdı. Lakin indi onun əli-qolu bağlı di, ondan yapışmışdır, onu buraxmırıldır və o özünü əsir hesab edirdi. Xanım elə təkrar eləyirdi:

– Mən hər şeyimi sənə qurban verdim, daha nə istəyirsən?

Onun ürəyindən keçirdi ki, desin:

– Axi mən səndən heç nə istəməmişdim, xahiş edirəm, nə veribsənsə, hamisini geri al.

Xanım Puanso heç nədən: onu görə biləcəklərindən, biabır elə-yəcəklərindən, adının ləkələnəcəyindən, bir sözlə, məhv ola biləcəyindən belə qorxmadan hər gecə onun yanına gəlir, azgınlaşmış ehtirası ilə getdikcə daha da çılğınlığındı. O, oğlanın boynuna sarılır, qollarının arasına alıb buraxır, oğlanın zəhləsi getsə də, dodaqlarını onun dodaqlarına sıxıb atəşin öpüşlərə qərq edir, dəqiqələrlə əl çəkmir, elə bu vəziyyətdə donub qalırı.



Oğlan yorğun halda dillənirdi:

– Yaxşı, aqlını başına yiğ.

Arvad isə onun ayaqlarına döşənir, uzun müddət qılçalarından yapışır, «səni sevirəm», – deyə onun baldırlarını riqqətlə oxşayırdı. Nəhayət, oğlan özündən çıxır və onu ayağa qaldırmaq istəyirdi.

– Yaxşı, qalx otur, söhbət eləyək.

– Mənə dəymə! – deyə qadın piçıldayır və cəzb olmuş halda onun ayaqlarını qucaqlayıb otururdu.

Zabit dostu de Anriselə deyirdi:

– Bilirsənmi, mən onu döyəcəyəm. İstəmirəm, başa düşürsənmi, istəmirəm, ondan ayrılməq lazımdır, özü də dərhal, tezliklə.

– Sonra da sakitləşib soruşurdu:

– Məsləhətin nədir?

– Əlaqəni kəs.

Renoldi ciynnini çəkib etiraz edirdi:

– Demək asandır. Sən elə bilirsən ki, öz qayğısı ilə səni təngə gətirən, lütfkarlığı ilə səni bezdirən, səni nəzakəti ilə yorub əldən salan, gecə-gündüz əlləşib yalnız sənin xoşuna gəlməyə çalışan və sənin istəmədiyinə baxmayaraq bütün varlığını sənə təslim edən bir qadının əlindən yaxa qurtarmaq asandır?

Nəhayət, günlərin bir gündündə, səhərçəgi məlum oldu ki, Renoldinin xidmət etdiyi polk başqa yerə köçür. Renoldi şadlığından oynamağa başladı. Onun canı qurtarırdı. Özü də haysiz-küysüz, dava-qalmaqalsız. Canı qurtarırdı. İlkicə ay da dözmək lazım idi. Bundan sonra hər şey qurtarırdı.

Axşam xanım həmişəkindən də həyəcanlı halda onun yanına gəldi. O da bu dəhşətli xəbəri eşitmışdı. Şlyapasını çıxartmadan, əsəbi halda, titrək əlləri ilə onun əlindən yapışdı, gözünü gözünün içində zillədi və titrək səslə, ancaq qətiyyətlə dedi:

– Bilirsən, sən gedəcəksən. Bu xəbəri eşidəndə özümü itirdim, amma azacıq sonra nə edəcəyimi qərarlaşdırırdım və fikrimdən dönen deyiləm. Mən səni nə qədər dərin məhəbbətlə sevdiyimi sübut etmək üçün böyük bir addım atacağam. Bu addımı ancaq sevən qadınlar ata bilərlər. Mən də səninlə gedəcəyəm. Səndən ötrü ərimi, uşaqlarımı, evimi atacağam; özümü məhv edəcəyəm. Amma xoşbəxtəm. Mənə elə gəlir ki, mən özümü yenidən sənə

təslim edirəm. Bax, bu, mənim sonuncu və ən böyük qurbanımdır. Mən əbədi olaraq səninəm!

Renoldinin kürəyindən soyuq tər axmağa başladı, ürəyini quduz bir qəzəb və nifrat bürüdü. Ancaq özünü ələ aldı, sakitcə, şirin söz-lərlə onun təklifini rədd etdi və arvadı başa salmağa, inandırmaga çalışdı ki, belə hərəkət etmək ağılsızlıqdır.

Xanım Puanso öz qara gözlərini onun gözlərinə zilləyərək, dodaqlarında istehzali bir təbəssüm, sakitcə, axıracan ona qulaq asdı. O, susan kimi soruşdu:

– Səndəmi qadını ələ keçirəndən sonra fürsət düşən kimi atan əclaflardan olacaqsan?

Onun rəngi ağardı və arvadı dilə tutub məsələləri şərh etməyə başladı. O, belə hərəkət etsələr, onları nələr gözlədiyini söylədi. Söylədi ki, ölənə qədər onları təqib edəcəklər, həyatları məhv olacaq, yüksək cəmiyyətin qapıları üzlərinə bağlanacaq. Arvad isə inadından əl çəkmirdi:

– Əgər bir-birimizi seviriksə, bunların nə mənası var?

Birdən oğlan əsəbiləşdi:

– Başa düşmürsənmi, istəmirəm, eşidirsənmi, istəmirəm, sənə də qadağan edirəm!

Çoxdan bəri yiğilib qalan hirsini, acığını arvadın üstünə töküb ürəyini boşaltdı:

– Bəsdir! Qır-saqqız olub boynumdan yapışdığını bəs deyil, bir səni özümlə də aparacağam? Qarşında baş əyib təşəkkür edirəm.

Arvad heç nə demədi, rəngi ölü rəngi kimi ağardı, sıfətində güclə sezilən əsəbi titrəyiş göründü, elə bil, bütün əsəbləri, əzələləri gərildi və xudahafızlaşmədən çıxıb getdi.

Elə həmin gecə özünü zəhərlədi. Düz bir həftə ölü kimi qaldı və ondan əllərini üzdülər. Şəhərdə qeybət, söz-söhbət başladı, onu qınayanlar da oldu, yazıçı gələnlər də. Bəziləri onun öz ehtirasının qarşısını ala bilməməsinə görə tərəfini saxladılar, çünkü son həddə çatdırılan və buna görə də cəsarətli addımlara səbəb olan duyğular başqa hallarda məzəmmət edilirsə, ölüm ayağında bağışlanır. Özünü öldürən arvadların, necə deyərlər, zinalıq etdiklərinə görə işlədikləri günahlarından keçirlər. Azaciq sonra hamı xanım Puanso ilə görüşməkdən boyun qaçırdığına görə leytenant Renoldini bir ağızdan qınayıb məzəmmət etdi.



Söhbət yapmışdilar ki, leytenant ona xəyanət edirmiş, onu atıb, hətta onu döyürmiş. Polkovnik xanıma yazığı gəldiyinə görə öz zabitinə bu işlər barədə eyham da vurmuşdu. Pol de Anrisel dostunun yanına gəlib:

– Ancaq, əzizim, – dedi, – arvadı özünü öldürməyə qədər gətirib çıxartmaq olmaz, vallah, bu, əclaflıqdır.

Leytenant ona «əclaf» deyən dostunun sözünü kəsdi. Onlar duelə çıxdılar, Renoldi yaralandı və uzun müddət yorğan-döşəyə düşdü. Hami bundan razı qaldı.

Bu xəbər xanım Puansoya çatdı və elə zənn etdi ki, leytenant ona görə duelə çıxbı. Arvadın qəlbində Renoldiyə qarşı olan məhəbbət daha da şiddetləndi. Ancaq xanım yorğan-döşəkdə olduğuna görə polk yola düşənə qədər leytenantla görüşə bilmədi.

Renoldi artıq üç ay idi ki, Lillidə yaşayırı və bir gün səhər tezdən keçmiş məşuqəsinin cavan bacısı onun yanına gəldi.

Keçirdiyi iztirablara və əzablara dözə bilməyən xanım Puanso can verirdi. Onun sağalmağına heç bir ümidi yox idi. Xanım gözlərini əbədi qapayıb ölməzdən əvvəl tək bircə dəfə onu görmək istəyirdi.

Aradan xeyli vaxt keçmişdi və oğlanın hırsı soyumuş, arvaddan usandığı unudulmuşdu, ona görə kövrəlib yumşaldı və Qavra getdi.

Arvad, deyəsən, can verirdi. Onları tək qoydular və burada, can verənin yatağı qarşısında, xanımın ölümünə günahkar olduğuna görə, oğlanın qəlbini kədər bürüdü, hıçkıraq onu boğdu, ağlaya-ağlaya arvadı ehtiraslı və incə öpüşlərə qərq etdi. O, əvvəllər xanımı heç vaxt bu cür ehtirasla öpməmişdi. O kəkələdi:

– Yox, yox, sən ölməyəcəksən, saqlacaqsan, biz bir-birimizi sevəcəyik, özü də əbədi bir məhəbbətlə...

– Düzmü deyirsən? Sən məni sevirsənmi? – arvad da piçildayındı.

Renoldi arvaddan əlini üzüb ümidsizləşdiyinə görə and içdi, onu sağalana qədər gözləyəcəyinə söz verdi, ürəyi güclə döyünen arvada yazığı gəldiyindən onun ariqləmiş əllərindən öpdü. Ertəsi günü öz qarnizonuna qayıtdı.

Altı haftədən sonra xanım Puanso onun yanına gəldi. Arvad o qədər qocalmışdı ki, tanımaq olmurdu, amma oğlanı əvvəllikdən də şiddətli bir ehtirasla sevirdi.

O özünü itirdi və xanımı qəbul etdi. Sonra onlar qanuni ərvad kimi bir yerdə yaşamağa başladılar. Vaxtilə xanım Puansonu atlığına görə leytenant qəzəbi tutan həmin polkovnik onların bir yerdə yaşamasını görəndə özündən çıxdı və belə hərəkətin alaya nümunə göstərməli olan zabitə yaraşmadığı qənaətinə gəldi. Polkovnik öz zabitinə xəbərdarlıq etdi, sonralar ona qarşı sərt münasibət bəslədi, axırda Renoldi istefa verməyə məcbur oldu. Onlar sevgililərin klassik dəniz hesab etdikləri Aralıq dənizinin sahilindəki bir malikanədə yaşamağa başladılar.

Aradan üç il də keçdi. Arvadın başı tamam ağardı. Əsarətə boyun əyən Renoldi sakitləşdi və bu sönməz məhəbbətin quluna çevrildi.

O, artıq hər şeyin qurtardığını və özünün məhv olduğunu yəqinləmişdi. Hər şeydən: gələcəkdə irəliləyəcəyindən, bir vəzifəyə keçəcəyindən, hər cür şadlıq və kədərdən belə əlini üzmüştü.

Bir gün səhər ona bir kağız verdilər. Kağızda yazılmışdı: «Jozef Puanso. Gəmi sahibi, Qavr». Bu, onun əri idi, bəli, əri! O öz arvadını inadından döndərməyin mümkün olmayacağını başa düşdüyündəndə indiyə qədər susmuşdu. Görəsən, indi ona nə lazım idi?

Cənab Puanso evə gəlməkdən imtina edərək, bağda gözləyirdi. O, nəzakətlə baş əydi, hətta xiyabanlardan birində skamyanın üstündə oturmaqdan imtina etdi, tələsmədən ətraflı söhbətə başladı:

— Cənab, mən buraya sizi məzəmmət eləməyə gəlməmişəm, çünki əhvalatın necə baş verdiyini çox yaxşı bilirəm. Mənim başıma... bizim başımıza... bir sözlə... amansız tale oyun açdı. Əgər vəziyyət dəyişməssəydi, mən heç vaxt sizi narahat edib sakitliyinizi pozmaddım. Mənim iki qızım var. Qızların böyüyü bir oğlanı sevir, oğlan da onu. Ancaq oğlanın valideynləri qızın anasının vəziyyətinə görə bu məsələyə qəti etiraz edirlər. Cənab, mənim qəlbimdə nə nifrat var, nə də qəzəb, mən öz uşaqlarımı dəlicəsinə sevirəm. Ona görə sizin yanınıza gəlmışəm və xahiş edirəm ki, mənim arvadımı geri qaytarın, qoy o, mənim evimə... daha doğrusu, öz evinə qaytsın, elə bilirəm, indi özü də bu işə etiraz etməz. Mən də uşaqların,ancaq uşaqların xatırınə özümü elə apararam ki, guya, hər şeyi unutmuşam.

Renoldinin qəlibi şiddetlə döyündü və o, ölüm cəzasına məhkum edilmiş bir adamın gözlənilmədən azad olduğunu eşidəndə sevindiyi kimi sevindi.



O kəkələdi:

– Bəli... bəli... elədir, cənab, elədir. Mən özüm də... inanın mənə... şübhəsiz – insaf da bunu deyir... tamamilə haqlısınız...

Renoldi istədi kişinin əlini sixsin, qolları arasına alsın və hər iki üzündən öpsün.

O, sözünə davam etdi:

– Keçin içəri. Qonaq otağında oturun, mən onu çağıraram.

Bu dəfə cənab Puanso skamyaların birində oturdu.

Renoldi pilləkənləri qaça-qaça çıxdı, qapının ağızında ayaq saxlayıb nəfəsini dərdi və arvadın yanına sakitləşmiş halda girdi:

– Səni aşağıda gözləyirlər, – dedi, – qızlarından xəbər gətirib-lər, nəsə demək istəyirlər.

Arvad ayağa qalxdı:

– Mənim qızlarımdan? Onlara nə olub? De görüm, nə olub?

Ölüb-eləməyiylər ki?

Renoldi cavab verdi:

– Yox, heç nə olmayıb, ancaq elə vəziyyət əmələ gəlib ki, onlara ancaq sən kömək edə bilərsən.

Xanım Puanso onun sözünün dalına qulaq asmayaraq, pilləkənləri tələsik aşağı düşdü.

Renoldi həddindən artıq həyəcanlanmış halda səndələ çökdü və işin sonunu gözləməyə başladı.

Gözlədi, lap çox gözlədi. Sonra o, aşağıdan qəzəbli səslər eşitdi və aşağı düşməyi qərara aldı.

Özündən çıxmış xanım Puanso durub getmək istəyirdi, əri isə onun ətəyindən yapışış buraxmırıldı. Tez-tez:

– Başa düş, – deyirdi, – sən bizim qızları məhv edirsən, öz qızlarını, bizim qızları!

Arvad qətiyyətlə deyirdi:

– Yox, mən sənin yanına qayıdan deyiləm.

Özünü itirmiş Renoldiyə hər şey aydın oldu, irəli keçib kişidən soruşdu:

– Necə? Geri qayıtmaq istəmir?

Xanım Puanso üzünü Renoldiyə çevirdi, qanuni ərinin yanında ona «sən» deməkdən utanaraq, «siz» deyə müraciət etdi:

– Bilirsinizmi, bu, mənə nə təklif eləyir? O təklif eləyir ki, geri qayıdım, onun evinə gedim!

Xanım, az qala, qarşısında diz çöküb ona yalvaran ərinə hədsiz bir həqarətlə baxaraq, gülümsündü.

İşlə belə görən Renoldi canı boğazına yiğilan və son qəpiyini qumara qoyan bir adam qətiyyəti ilə yaziq qızların, özünün və nəhayət, kişinin xeyrinə danişməjə başladı. O, sözünə ara verdi, yeni dəlil axtarmaq məqsədi ilə susanda, bütün sübut və dəlillərini deyib qurtarmış cənab Puanso keçmiş vərdişi üzrə arvadına «sən» deyə müraciət edib xeyli kəkələdi.

– Deyilənə qulaq as, qızların gələcəyini fikirləş.

Xanım hər iki kişini dərin bir nifrətlə süzüb, pilləkənə doğru qaçıdı və yolboyu qışqırdı:

– Sizin ikiniz də əclafsınız!

Onlar ikilikdə qalandı bir-birinin üzünə baxdılar. İkiisi də eyni dərəcədə pərt olmuş, dərdə-qəmə batmışdı. Cənab Puanso şlyapasını yerdən götürdü, dizinin tozunu çırpdı, onu qapının ağızına qədər ötürən Renoldi ilə xudahafizləşərək tam məyus halda dedi:

– Biz ikimiz də çox bədbəxt adamıq, cənab!

Və ağır addımlarla uzaqlaşdı.



ATILMIŞ UŞAQ

– Əzizim, belə havada gedib kəndi gəzmək ləp ağılsızlıqdır! İki aydır qəribə-qəribə fikirlərə düşürsən. Yerli-yersiz məni dəniz kənarına aparırsan. Evləndiyimiz qırx beş ildən bəri heç belə xəyalpərvər olmamışan. Səyahət üçün Fekan kimi qəmlı bir şəhəri seçdin. Özün də ki, adı günlərdə yerindən tərpənməyən adam, indi – ilin ən isti vaxtında çölləri gəzmək istəyirsən. D'Aprövaldan xahiş elə, qoy səninlə getsin, o ki hər siltaqlığına dözür. Mən istirahət edəcəyəm.

Xanım dö Kadur öz köhnə dostuna tərəf çevrildi:

– Mənimlə gedərsinizmi, D'Apröval?

O gülümşəyərək köhnə adəti ilə baş əydi:

– Siz hara buyursanız, gedəcəyəm, xanım, – dedi.

– Yaxşı, gedin, özünü gündə yandırın, – deyə cənab dö Kadur bir-iki saat öz çarpayısında uzanmaq üçün Otel-dö-Bənə qayıtdı.

Köhnə dostlar yola düşdülər. Xanım dö Kadur dostunun əlini sixaraq astaca dedi:

– Nəhayət!.. Nəhayət!..

D'Apröval piçildədi:

– Siz dəlisiniz, vallah, dəli olmuşunuz. Bircə fikir verin, nədə risk edirsınız. Əgər o adam...

Xanım dö Kadur diksindi:

– Ah! Anri, ondan danışarkən «o adam» demə...

O, ciddi bir səslə davam etdi:

– Yaxşı. Əgər bizim oğlumuz şübhələnsə, hər şeyi duysa, hər ikimizi tutub saxlayar. Qırx ildir onu görməmiş keçinmisiniz. Bu gün sizə nə olub?

Onlar dənizdən şəhərə gedən uzun yolla Etrota təpəsinə qalxməq üçün sağa döndülər. Ağ, tozlu yol qızmar günəş şüaları altın-da uzanıb gedirdi.

İstinin təsirindən yavaş-yavaş, xırda addımlarla gedirdilər. Xanım dö Kadur qolunu dostunun qoluna keçirib, fikirli gözlərini irəliyə dikmişdi.

O dedi:

– Deməli, siz də onu heç görməmisiniz?

– Xeyr, görməmişəm.

– Heç belə şey olar?

– Əzizim, gəl bu mübahisəni yenidən başlamayaq. Sizin əriniz olduğu kimi, mənim də arvadım, uşaqlarım var. Hər ikimiz bu fikirdən qorxmaqdə haqlıyıq.

Xanım dö Kadur cavab vermədi. Özünün uzaq keçmişindəki gəncliyini, qəmgin əhvalatları xatırlayırdı.

Başqa qızlar kimi onu da ərə vermişdilər. Öz nişanlığını – diplomati tanımındısa da, sonralar bütün başqa qadınlar kimi ailə həyatına adət etdi.

Lakin iş belə getirdi ki, eyni tale ilə evlənmış bir gənc, cənab D'Apröval, onu dərin ehtirasla sevdi. Əri cənab dö Kadur Hindistanda uzunmüddətli hərbi qulluqda olduğu vaxt qadın təslim oldu. Özü də sevdiyi halda tərəddüd edə bilərdimi? Etiraz edə bilərdimi? Güzəştə getməmək üçün qüvvəsi çatardımı? Yox, doğrudan da, yox! Çox çətin olardı. Gənc qadın əzab çekərdi. Həyat yaman insafsızdır, yaman hiyləgərdir! Baş vermiş fəlakətdən qurtarmaq olarmı? Həyatın hökmündən qaçmaq olarmı?

O şəxs ki qadındır, təkdir, tərk edilmişdir, mehribanlıq görmür, uşaqsızdır, daxilində baş qaldıran daimi bir ehtirasdan həmişə qaça bilərmi? Bu, ömrün axırına qədər zülmətdə yaşamaq üçün günəş işığından qaçmaq olardı.

Xanım dö Kadur bütün olmuşları, onun öpüşlərini, təbəssümərini, otağa daxil olarkən qapı ağzında dayanıb ona baxmasını yadına salırdı.

Çox tez qurtaran bu gözəl günlər – xoşbəxt günlər idi!

Nəhayət, o hiss etdi ki, hamilədir! Dəhşətli fikirlər ona rahatlıq vermədi.

Ah! O uzunmüddətli cənub səyahəti, o əzablar, o qorxular! Aralıq dənizi sahilindəki dörd tərəfi hasarlı bağın içərisindəki tənha, kiçik imarət – hamısı gözləri qarşısından keçirdi.

Portağal ağacının altında uzanıb yaşıł yarpaqlar arasından görünen yumpyumru, sarı, qırmızı meyvələrə baxdığı uzun günlər yadına



düşürdü. Hərdən o, hasarın üstündən təmiz havasını udduğu, xırda dalğalarının şırlıtsını eşitdiyi dənizi görmək istəyirdi. Tez-tez xəyalına daldığı, günəşin altında bərəq vuran, sinəsi ağ yelkənli dənizə qədər getmək istəyirdi. Amma evdən çölə çıxa bilməzdi. Onu bu halda, görkəmini dəyişmiş, hamiləliyi ləp uzaqdan nəzərə çarpan bir vəziyyətdə görə bilərdilər.

Xanım çox əziyyət çəkmişdi: gözləmə günləri! Son əzabverici günlər! Qorxular, iztirablar! Sonra isə dəhşətli gecə!

Həmin gecə o inləyir, qışqırırdı. Tez-tez əlini öpən sevgilisinin saralmış sıfətini, həkimin tüksüz üzünü, gözətçi qadının ağ papağını hələ də görürdü.

Uşaqın səsi, bu inilti, insanın tələffüz etdiyi bu ilk səs ananın qəlbini elə döyündürdü ki!..

Ertəsi gün! Ertəsi gün isə oğlunu gördüyü, onu bağırna basa bildiyi yeganə gün oldu! Həmin gündən sonra körpəni bircə dəfə uzaqdan da olsa, görə bilməmişdi!

O vaxtdan bəri həyat onun üçün körpənin xəyalı dolanan bir boşluqdan başqa heç nə deyildi! O vaxtdan bəri körpəsini, öz oğlunu görə bilməmişdi. Uşağı götürüb gizlicə aparmışdır. Ana, ancaq onu bilirdi ki, oğlunu bir Normandiya kəndlisi böyüdüb. Uşaq özü də böyüüb bir kəndlə olub, evlənib və adını bilmədiyi atası onu var-dövlət sahibi edib.

Qırx ildə o, dəfələrlə oğlunu görmək, onu bağırna basmaq üçün çıxb getmək istəmişdi! Heç təsəvvürünə belə gətirmirdi ki, oğlu böyümüş olar. Həmişə, bircə gün qucağında tutub bağırna basdığı xırdaca insan haqda fikirləşirdi.

Dəfələrlə xanım sevgilisinə demişdi:

– Mən daha dözə bilmirəm, onun yanına getmək istəyirəm.

Hər dəfə D'Apröval onu saxlayırdı. Xanım özünü ələ ala bilməyə, o da başa düşüb dava sala bilərdi. Beləliklə, qadın məhv olardı.

Xanım dö Kadur soruşdu:

– O necədir?

– Bilmirəm. Həmin gündən mən də onu görməmişəm.

– Heç elə iş olar? Oğlun ola, heç tanımayasan. Ondan qorxasan, onu bir biabırçılıq kimi özündən kənar edəsən – dəhşətdir!

Onlar istidən yana-yana sonsuz yoxusu qalxırdılar.

Xanım dö Kadur davam edirdi:

– Elə bunun özü bir cəza deyilmi? Mənim başqa uşağım olmayıb. Onu görmək arzusu qırıx ildir məni rahat buraxmır. Daha tərəddüd edə bilməzdim. Siz kişilər bunu başa düşməzsiniz. Təsəvvür edin ki, mən indicə öləcəyəm. Deməli, onu görə bilməyəcəyəm! Heç buna dözmək olar? Bu qədər vaxtı necə gözləmişəm? Bütün həyatım boyu onu düşünmüşəm. Hər səhər yuxudan ayılanda... inanın ki, hər səhər mənim birinci fikrim o olub, mənim balam olub.

Görəsən o, necədir? Ah, mən onun yanında günahkaram. Heç qorxmağın yeri idimi? Gərək hər şeyi ataydım, onun yanına gedəydim, onu tərbiyə edəydim, onu sevəydim. Əlbəttə, bu cür daha xoşbəxt olardım. Mən bunu bacarmadım. Qorxaq oldum. Nə qədər iztirab çəkdir!.. Ah, bu zavallı, atılmış körpələr öz analarına nifrat etməlidirlər!

O, hönkürtüdən təngnəfəs oldu, dayandı. Hava çox isti olduğundan bütün ətraf sakit və kimsəsiz idi. Yalnız yolun hər iki tərəfindəki sarı və seyrək otların arasından çeyirkələrin cir səsləri eşidilirdi.

D'Apröval dedi:

– Bir az əyləşin.

Xanım xəndəyin kənarına qədər gəldi, əlləri ilə üzünü örtüb yerə oturdu. Çal saçları hər iki tərəfdən üzünə tökülmüşdü, ürək yanğısı ilə ağlayırdı.

D'Apröval qadının qarşısında ayaq üstə dayanıb, narahatlıqla ona deməli olduğunu fikirləşirdi. Nəhayət, dilləndi:

– Sakit olun!.. Bir az cəsarətli olun.

Xanım ayağa qalxaraq dedi:

– Yaxşı, mən özümü saxlayaram!

Sonra gözlərini silrək asta addımlarla yola düzəldi. Yol uzanıb gedir, içində bir neçə ev gizlənmiş kiçik bir mesədən keçirdi.

Onlar zindani cingildədən dəmirçi çəkicinin səsini eşidirdilər. Yolun sağ tərəfində, qarşısında araba saxlanmış balaca bir koma və çardağın altında at nallayan iki adam gördülər.

Cənab D'Apröval onlara yaxınlaşılıb ucadan soruşdu:

– Pyer Benediktin ferması hansı tərəfdədir?

Dəmirçilərdən biri dedi:

– Sol tərəfdəki balaca qəhvəxana ilə üzbeüz küçə ilə düz gedəcəksiniz. Poretin fermasından sonra üçüncü həyat. Doqqazın yanında balaca küknar ağacı da var. Düz getsəniz, taparsınız.



Onlar sola döndülər. Xanım dö Kadur indi qıçlarını sürüyə-sürüyə çox ləng gedirdi. Ürəyi elə bərk döyündürdü ki, güclə nəfəs alırdı.

Hər addımda o, Allahı çağırırdı:

– Aman Allah!.. İlahi!

Dözülməz bir həyəcan onun boğazını qovuşdurmuşdu. Ayaq üstə diz aşağı çıxarılmış adam kimi dururdu. Həyəcandan rəngi sapsarı saralmışdı.

D'Apröval da həyəcanlanmış və rəngi saralmışdı, ona baxıb dedi:

– Əgər özünüyü yaxşı apara bilməsəniz, biabır olacaqıq. Çalışın, özünüyü ələ alasınız.

Xanım Mizildadı:

– Elə bilirsən bacarıram? Mənim körpəm! Onu görəcəyimi təsəvvür edəndə!..

Onlar ferma həyatlarının arasına ilə iki cərgə fistiq ağacının kölgəsində, kiçik kənd yolu ilə irəliləyirdilər.

Nəhayət, qarşısında küknar ağacı olan doqqaza çatdılar.

D'Apröval dedi:

– Buradır.

Xanım Lal-dinməz dayanıb baxmağa başladı.

Həyət böyük idi, ətrafdə əkilmiş alma ağacları, damına küləş yiğilmiş kiçik binaya qədər uzanıb gedirdi. Qarşıda tövlə, anbar, pəyə və toyuq damı yerləşirdi. Büyük bir talvarın altında yüksək arabaşı, əl arabası, minik arabası düzülmüşdü. Ağacların altında dörd buzov otlayırdı. Həyətin hər tərəfində qara toyuqlar dənlənirdilər.

Səs-səmir eşidilmirdi. Evin qapısı açıq idi, amma heç kəs görünmürdü.

Onlar həyətə girdilər. İri armud ağacının altına diyırlənmiş çələkdən qara bir it çıxıb qəzəblə hürməyə başladı.

Evin divarı boyu taxtadan qayrılmış dayaq üstünə dörd arı pətəyi qoyulmuşdu.

Cənab D'Apröval evin qarşısında dayanıb qışqırıldı:

– Ay ev iyiyəsi!

Qapıda on yaşlarında, balaca bir qız göründü. Əyninə yun köynək, uzun tuman geymişdi, ayaqları yalın və çirkli idi, utancaq uşağa oxşayırırdı.

O, qapının ağızını kəsib dayanmışdı.

- Nə istəyirsiniz? – deyə qız soruşdu.
- Atan evdədirmi?
- Xeyr.
- Hara gedib?
- Bilmirəm.
- Bəs anan?
- Anam inək sağmağa gedib.
- Tez qayıdar?
- Bilmirəm!

Birdən yaşılı xanım, onu buradan zorla aparacaqlarından qorxurmuş kimi, tələsik dedi:

- Mən onu görməmiş buradan gedən deyiləm.
- Biz onu gözləyəcəyik, əzizim.

Onlar geri çevrilərkən əllərində iki tənəkə vedrə evə sarı gələn bir qadın gördülər. Hərdən günəşin şüalanı vedrələrin üstündə əks edərək ağ, gözqamaşdırıcı işıq saçırı.

Qadının sağ qıcı axsayırdı, cılız bədəni yağışların yuyub, günəşin qurutduğu, rəngi qaçmış, toxunma paltarının içində itmişdi. O, çirkli, yaziq bir qulluqçuya oxşayırdı.

- Anam gəlir, – deyə uşaq dilləndi.

Qadın evə çatanda yad adamlara pis və şübhəli bir nəzər salıb, onları görmürmüş kimi içəri keçdi.

O, batmış ovurdları, saralmış və yaraşıqsız sifəti, kəndlilərə xas olan ağaç kimi ifadəsiz görkəmi ilə daha yaşılı görünürdü.

D'Apröval onu səslədi:

– Xanım, gəldik xahiş edək ki, içmək üçün bizə bir stəkan süd satasınız.

Qadın vedrələri evə qoyandan sonra qapıda göründü və donquydandı:

- Mən südsatan deyiləm.
- Biz bərk susamışıq. Görürsünüz ki, xanım qocadır, özü də yaman yorulub. İçməyə heç bir şeyiniz yoxdur?

Kəndlə qadın narahat və sözük baxışla onları bir də nəzərdən keçirdi.

Nəhayət, ürəklənib dedi:

- İndi ki gəlmisiniz, sizə süd verərəm.
- O öz daxmasına girdi.



Uşaq evdən iki stul gətirib alma ağacının dibinə qoydu, anası isə iki qab köpüklü süd gətirib qonaqlara verdi. Sonra nəzarət edirmiş kimi onların qarşısında durub diqqətlə baxmağa başladı.

– Siz Fekandansınızmı? – deyə soruşdu.

– Bəli, biz Fekana istirahət üçün gəlmışik, – deyə D'Apröval cavab verdi. O, bir qədər susduqdan sonra soruşdu:

– Bizə toyuq sata bilərsinizmi?

Qadın bir az fikirləşib cavab verdi:

– Bəli, sata bilərəm; sizə, yəqin ki, çolpa lazımdır?

– Bəli, çolpa istəyirik.

– Bazardan neçəyə alırsınız?

D'Apröval qiyməti bilmirdi, dostuna tərəf çevrildi:

– Əzizim, siz çolpanı neçəyə alırsınız?

Xanım dö Kadur gözləri yaşılı mızıldadı:

– Dörd franka, yaxud dörd frank yarıma.

Fermaçı qadın təəccübə qadına yanaklı bir nəzər salıb soruşdu:

– Bu qadın xəstədir? Niyə belə kövrləlib?

D'Apröval nə cavab verəcəyini bilmirdi. Nəhayət, dili dolaşadolaşa dedi:

– Xeyr... xeyr... yolda qol saatinə itirib, çox gözəl saat idi, ona görə belə narahatdır. Əgər saatı tapan olsa, bizə xəbər verərsiniz.

Benediktin arvadı cavab vermədi.

Birdən o dilləndi:

– Budur, ərim gəlir!

O, darvaza ilə üzbüüz olduğundan ərinin gəldiğini əvvəlcə özü görmüşdü.

D'Apröval diksindi. Xanım dö Kadur isə özünü itirmiş halda çevrilmək istəyəndə az qaldı stuldan yixılsın.

Onların on addimlığında ikiqat əyilmiş bir kişi tövşüyə-tövşüyə bir inəyi arxasınca çekirdi.

O, qonaqlara fikir vermədən dedi:

– Ay sənə çər dəysin!

Fermer inəklə birlikdə pəyəyə girdi.

Qarının göz yaşları qəflətən çəkilmişdi. O, təəccübən keyiyib dinməzcə dayanmışdı: bu, onun oğlu idi, onun oğlu!

Eyni fikirdən boğazı qurumuş cənab D'Apröval titrək səslə soruşdu:

– Bu, yəqin ki, cənab Benediktdir?

Fermer qadın şübhə ilə soruşdu:

– Sizə onun adını kim dedi?

– Orada, böyük yolun kənarında dəmirçidən öyrəndik, – deyə o cavab verdi.

Sonra hamı gözünü pəyənin qapısına zilləyib susdu. Qapı divarda açılmış qara bir bacaya oxşayırıdı. İçəridə heç nə görünmürdü, amma yera tökülmüş samanın xışlıtı eşidilirdi.

Benedikt alnının tərini silə-silə çölə çıxdı və əyilib qalxa-qalxa iri addımlarla evə tərəf qayıtdı.

O, əvvəlkitək yad adamları görmürmüş kimi onların yanından keçərək arvadını səslədi:

– Mən susamışam, gəl bir qab sidr çıxart ver.

Sonra o evə girdi. Arvadı parisliləri tək qoyub zirzəmiyə endi.

Xanım dö Kadur taqətsiz halda:

– Gedək buradan, Anri, – dedi, – gedək buradan.

D'Apröval onun qolundan tutub ayağa qaldırdı, stolun üstünə beş frank pul atdı, qadının səndələdiyini görüb onu bərk-bərk tutub yola düzəldi.

Onlar darvazadan çıxan kimi xanım dö Kadur hönkürməyə başladı, sonra kədərdən qəhərlənmiş səslə inildədi:

– Oh! Oh! Siz ancaq bunumu bacarmışdırınız?

Rəngi ağarmış D'Apröval sərt səslə cavab verdi:

– Mən bütün bacardığımı etdim. Onun ferması səksən min frank dəyərindədir. Belə bir vərasəni hər məşşan uşağı ala bilmir.

Onlar dinib-danışmadan geri döndülər. Xanım dö Kadur hey ağılayırdı, gözünün yaşı sisqa bulaq kimi axır, yanağına süzülürdü.

Nəhayət, göz yaşları qurudu. Onlar Fekana çatdilar.

Cənab dö Kadur nahar üçün onları gözləyirdi. O, gəzintidən qayıdanları görən kimi gülməyə başladı və ucadan dedi:

– Çox gözəl, arvadımı gün vurub, mənim lap ürəyimdən olub.

Doğrudan, daha inanıram ki, o ağlını itirib!

Onların heç biri cavab vermədi.

Cənab dö Kadur əllərini ovuştura-ovuştura soruşdu:

– Heç olmasa, yaxşı gəzə bildinizmi?

D'Apröval cavab verdi:

– Əla, əzizim, lap əla!



QADIN ETİRAFI

Əziz dost, siz məndən həyatımın ən parlaq xatirələrindən birini söyləməyi xahiş etmişdiniz. İndi mən qocalmışam, heç kimim yoxdur, nə uşağım var, nə də qohum-əqrəbam, ona görə də sizin qarşınızda hər şeyi boynuma ala bilərəm. Ancaq söz verin ki, mənim adımı heç kəsə deməyəcəksiniz.

Siz özünüz yaxşı bilirsınız ki, mənə aşiq olanlar çox idi, elə mən özüm də tez-tez aşiq olurdum. Mən indi, əvvəlki gözəlliyyimdən heç bir əsər-əlamət qalmadığı vaxtda, deyə bilərəm ki, cavanlığında çox gözəl idim. Məhəbbət mənim həyatımın canı idi, insan havasını yaşaya bilmədiyi kimi, mən də məhəbbətsiz bircə gün də yaşaya bilməzdəm. Mən bircə gün nəvazısız yaşamaqdan ölümü üstün tuturdum və mənim haqqımda düşünən adamın olmamasını hiss etsəm, elə o gün ölərdim. Qadınlar deyirlər ki, ömürlərində ancaq bircə dəfə dərin ehtirasla sevə bilirlər, amma mən dəfələrlə dəlicəsinə aşiq olmuşam və təsəvvürümə gətirə bilmirdim ki, mənim ehtirasının sonu ola bilər, həm də həmişə mənim ehtirasım odunu qurtaran soba kimi, öz-özüne, təbii şəkildə sönürdü.

Bu gün mən sizə günahkar olmadığım, lakin sonraki işlərlə bağlı olan, başıma gələn ilk əhvalatlardan birini danışacağam. O, murdar Pekli əczaçının dəhşətli intiqamı özümün də xəbərim olmadan iştirak etdiyim müdhiş hadisəni yadına saldı.

Məni qədim Breton nəslindən olan varlı qraf Erve de Kerə ərə verdiklərindən bircə il keçmişdi və mən ərimi, heç şübhəsiz, sevmirdim. Mənim başa düşdürümə görə əsl məhəbbət həm azad olmalıdır, həm də eyni zamanda, müqavimətlərlə rastlaşmalıdır. Kilsə və qanunların təsdiq etdiyi məhəbbətə məgər məhəbbət demək olarmı? Əri qarşısında arvadlıq borcunu yerinə yetirmək xatırınə göstərilən məhəbbətə heç məhəbbət demək olarmı? Oynaş öpüşü ilə ər öpüşünü dünyada eyniləşdirmək olmaz.

Ərim qəşəng, boy-buxunlu əsl zadəgan idi. Ancaq ağılsızdı. Həddindən artıq açıq danışan, sözü düz üzə deyən, köntöy bir adam idi. Hiss olunurdu ki, onun beynini ata-anası öz ata-analarından hazır şəkildə götürdükləri fikirlər və mühakimələrlə doldurublar. O, başqalarının da müstəqil fikri ola biləcəyini heç ağlına belə gətirmədən özünün həddindən artıq məhdud mühakimələrini heç bir şübhə və tərəddüd etmədən asanlıqla, dərhal söyləyirdi. Hiss olunurdu ki, qraf məhdud adam idi və qapı-pəncərəsi açıq olan evin havasını təmizləyən külək kimi insan zehnini zənginləşdirən, onu təzələyən ideyalar onun üçün anlaşılmazdı.

Bizim yaşadığımız qəsr sakit bir yerdə yerləşmişdi. Bura ətrafi uca ağaclarla əhatə olunmuş hüzlü böyük bir bina idi. Ağacların gövdəsini basan mamırlar qocaların ağarmış saqqalına oxşayırıdı. Meşəyə dönmüş parkın ətrafında «canavar dərəsi» adlandırılın dərin xəndeklər qazılmışdı. Parkın lap sonunda isə içini qamış və su otları basmış iki balaca göl vardi. Mənim ərim həmin gölləri birləşdirən çayın sahilində ördək ovlamaq üçün balaca bir pusqu daxması tikməyi əmr etdi.

Evdəki nökərlərdən başqa ərimə tamamilə sadiq olan heyvan kimi qanmaz bir gözətçimiz və mənə can-dildən bağlı olan, demək olar ki, mənə sirdaşlıq eləyən bir qulluqcumuz vardi. Beş il əvvəl onu İspaniyadan gətirmişdim. Bu, ata-anasının atıb getdikləri bir uşaq idi. O, qaragözlü, qarayanız, meşə kimi qalın və həmişə pırız olan qarasaçlı, bir sözlə, qaraçıya oxşayan bir qızdı. Onun on beş yaşı vardi, amma üzdən lap iyirmi yaş da vermək olardı.

Payız girdi. Biz gah qonşuların parkında, gah da öz parkımızda ova çıxırdıq. Elə bu vaxtlar bizim qəsrə tez-tez gələn cavan baron S. mənim diqqətimi cəlb etdi. Sonra o bizdən ayağını kəsdi və mən onu tamamilə unutdum, ancaq hiss etdim ki, ərimin mənə olan münasibəti tamam dəyişmişdir.

Dinib-danışmir, həmişə fikirli-fikirli gəzir və məni öpmürdü. Mən tək qalmaq və dincəlmək üçün özümə ayrıca yataq otağı düzəltmişdim. Ərim mənim yanımı gəlmirdi. Ancaq gecələr qapımın ağızında ayaq səsləri eşidirdim. Kimsə barmağının ucunda qapıya yaxınlaşır, bir neçə dəqiqə sakitcə dayanır və sonra gəldiyi kimi də səssizcə uzaqlaşırdı.

Mənim yataq otağım aşağı mərtəbədə idi və mənə elə gəlirdi ki, gecələr kimsə qəsrin ətrafında dolaşır.



Mən bunu ərimə dedim; o, bir neçə saniyə diqqətlə üzümə baxdı və:

– Bizim keşikcidir! – deyə cavab verdi.

Bir dəfə, nahardan sonra həddindən artıq kefikök olan – əslində isə o özünü şad göstərməyə çalışırı – Erve məndən soruşdu:

– Gəlsənə, üç saatlığa daxmaya gedək? Hər axşam mənim toyuqlarımı yeməyə gələn tülküni də vurarıq.

Mən təəccübləndim və fikrə getdim. Amma onun çox qəribə bir baxışla, həm də inadkarlıqla üzümə baxdığını görüb:

– Əlbəttə, gedərəm, əzizim, – deyə cavab verdim.

Onu da deyim ki, mən canavar və qaban ovlamaqda kişilərdən heç də geri qalmırdım. Ona görə də ərimin daxmaya getmək təklifi çox yerinə düşmüdü.

Ərim özünü çox qəribə aparırdı: bütün gecəni həyəcanlandı, gah yerindən sıçrayıb dlik qalxır, gah sakitcə qayıdıb otururdu. Saat ona yaxın mənə:

– Hazırsanmı? – dedi.

Mən qalxdım. Tüfəngimi özü gətirdiyindən:

– Güllə ilə, yoxsa saçma ilə doldurum? – deyə soruşdum.

O təəccübləndi, sonra cavab verdi:

– Səni inandırıram ki, elə təkcə saçma da kifayət eləyər. – Bir dəqiqlidən sonra isə çox soyuqqanlıqla əlavə etdi: – Siz öz təmkin və soyuqqanlılığınıza fəxr eləyə bilərsiniz.

Mən güldüm:

– Mən? Nəyə görə? Tülkü vurmağa gedəndə adama soyuqqanlılıq lazımdır? Bu, sizin ağıliniza haradan gəldi, mənim əzizim?

Nəhayət, biz səssiz-səmirsiz daxmaya yaxınlaşdıq. Evdə hamı yatırıldı. Damına döşənmış şiferi parıldayan bu hüznlü qədim qəsrin üzərinə yumurlanmış ay sarımtıl işıq çı�ayırdı. Qəsrin hər iki tərəfindəki qoşa qülləsi ay işığını əks etdirirdi, bu hüznlü, işıqlı, həzin və ətirli gecənin sakitliyini heç nə pozmurdu, ətrafa ölü sükut çökmişdi. Hava durğun idi, nə qurbağalar quruldaşır, nə də bayquşlar ulayırdı, elə bil, hər şey vahiməli bir durğunluğa qərq olmuşdu.

Biz parka, ağacların kölgəsinə gəldiyimiz zaman burnuma çürümüs yarpaqların təzə, ətirli qoxusu doldu. Ərim dinmirdi, ancaq bir ovçu ehtirası ilə hər şeyi dinləyir, qoxulayır, hər şeyə qulaq kəsilib göz qoyurdu.

Biz göllərin yanına gəlib çıxdıq.

Suda bitən qamışlar azca da olsa, tərpənmirdi, külək onları sığallamırdı, amma hərdənbir suda xəzif bir titrəyiş baş verirdi, suyun ortasında balaca bir nöqtə əmələ gəlir, sonra onun ətrafında dairəciklər görünür və bu dairəciklər qırışlar kimi işldayıb arasıksılmədən genişlənirdi.

Biz pusquda durmaq üçün daxmaya yaxınlaşanda ərim məni qabağa saldı, sonra tələsmədən tüfəngini doldurdu, çaxmağın şaq-qılıtı mənə çox qəribə bir təsir bağışladı. O, mənim titrədiyimi hiss etdi:

– Bəlkə, elə bu sınaq səndən ötrü kifayətdir? Əgər elə isə, gedin! – dedi.

Mən həddindən artıq heyrətləndim və dedim:

– Heç vaxt. Mən buraya əlibos geri qayitmaq üçün gəlməmişəm. Bu gün sizə nə olub?

O donquldandı:

– Özün bilən yaxşıdır.

Biz sakitcə dayandıq.

Bu işiqlı, cansızıcı payız axşamının sükutunu heç nə pozmadığına görə, təxminən, yarım saatdan sonra piçilti ilə soruşdum:

– Heyvanın məhz buradan keçəcəyinə əminsnizmi?

Elə bil, mən Erveni dişlədim. Dik atıldı və ağızını qulağıma yapışdırıb cavab verdi:

– Tamamilə əminəm.

Yenidən susduq.

Deyəsən, bir azca mürgülədim. Birdən ərim əlimi sıxdı, səsi dəyişdi və fisilti ilə dilləndi:

– Görürsənmi onu? Ağacın altındadır.

Nə qədər baxdımса, heç nə görə bilmədim. Erve gözünü gözümüzün içində zilləyərək, tüfəngi sakitcə ciyninə keçirdi. Mən əlimi tetiyə aparmaq istəyirdim ki, gözlənilmədən, bizdən otuz metr aralı, ay işığında aydın seçilən bir adam göründü, o, təqibdən qaçmaqla yaxasını qurtarmağa çalışan adam kimi – əyilə-əyilə, tələsik addımlarla uzaqlaşırıdı.

Mən heyrətimdən qışqırdım və geri dönməyə macal tapmamış gözümüz qabağından alov qalxdı, güllə səsindən qulağım tutuldu və mən gördüm ki, həmin adam güllə dəymmiş canavar kimi yerə sərildi.



Dəhşətdən ağlımı itirərək, qışqırıb fəryad qopartdım, quduzlaşmış Ervenin əlləri boğazımdan yapışdı. O, əvvəlcə məni yerə yıxıdı, sonra göyə qaldırdı və havada yelləyə-yelləyə otluğa sərilmiş meyitin yanına qaçdı və var gücü ilə məni onun üstünə çırpdı. Elə bil, mənim başımı əzmək isteyirdi.

Mən hiss etdim ki, məhv oluram: o, məni öldürməyə hazırlaşdı. O, ayağını yuxarı qaldırib çəkməsinin dabanı ilə məni vurmaq istədi və elə bu an, gözlənilmədən, mən özümə gələnə qədər, kimsə ondan yapışb yerə sərdi.

Mən dərhal sıçrayıb ayağa qalxdım. Mənim qulluqçum Pakita Ervenin sinəsinə çökmüşdü. Quduz pişik kimi özündən çıxmış halda, sir-sifəti əsə-əsə, Ervenin saqqalını yolur, bigını dartsıdırır və üzünün dərisini cırıq-cırıq edirdi. Sonra birdən başqa duyğu onun qəlbində baş qaldırdı və sıçrayıb meyitin üstünə yıxıldı, onu bağırna basdı, gözlərindən, ağızından öpdü, dodaqları ilə ölüün dodaqlarını araladı, elə bil, onun nəfəsini axtardı, məhəbbətin ən ali nəvazışınə qərq etdi.

Ərim ayağa qalxaraq, ona tamaşa edirdi. O, hər şeyi başa düşdü və mənim ayaqlarımı düşərək dilləndi:

– Bağışla məni, əzizim, mən bu qızın oynasına səni qısqanmışam, gözətçi məni çasdırıb.

Mən isə canlı bir qadının ölüünü qərq etdiyi dəhşətli öpüşlərə baxır, onun hicqırıqlarını dinləyir, ümidsiz məhəbbətin coşqunluğunna tamaşa edirdim.

Elə bu andan başa düşdüm ki, ərimə mütləq xəyanət edəcəyəm.

BALACA ÇƏLLƏK

Adolf Tavern'ye yəzə

Eprovil karvansarasının sahibi Şiko balaca faytonunu Maqluar qarının fermasının qarşısında saxladı. Şiko qırx yaşlarında, yekə-qarın, qırmızısıfət bir adam idi, bir az da kələkbaz idi.

O, atı hasarın dirəyinə bağlayıb, həyətə girdi. Qarının malikanəsi onun mülkündən o yana başlanırdı. Şiko çoxdandı gözünü qarının torpağına dikmişdi. O, dəfələrlə bu torpağı almaq üçün söz açırdı, lakin hər dəfə də Maqluar qarı qəti etiraz edib deyirdi:

– Mən burada doğulmuşam, burada da ölücəyəm.

Qarı qapının ağızında oturub kartof soyurdu. O, arıq, üz-gözü qırışmış, beli bükülmüş, yetmiş iki yaşında olsa da, cavan qız kimi qıvrıq idi. Şiko mehribanlıqla əlini qarının kürəyinə vurub, onun yanında, kətilin üstündə əyləşdi.

– Hə, ana, kefin necədir, canınız sazdırımi?

– Pis deyil, Prosper kirvə, sən necəsən?

– Eh, bir az sümüklərim sizildiyir, qalan hər şey yaxşıdır.

– Cox gözəl!

Qarı daha dinmədi. Şiko da dinməzcə onun necə işləməsinə tamaşa edirdi. Qarı əyri, cadarlanmış, xərcəng qısqacları kimi quru barmaqları ilə kartofu səbətdən çıxarıb, hərleyə-hərleyə o biri əlin-də tutduğu biçaqla soyur, qabıq şərid kimi uzanıb axırda qırılırdı. Soyulmuş kartofları su dolu vedrəyə atırdı. Dövrəsində üç sırtlıq toyuq fir-fir fırlanırdı. Onlar qariya yaxınlaşır, kartof qabıqlarını qarının ətəyindən qapıb götürür, qaçırdılar.

Şiko bir az narahat idi; o, nə isə demək istəyirdi, çəkinirdi, tərəddüd edirdi. Nəhayət, ürəklənib dedi:

– Maqluar ana, deyin görək...

– Buyurun, mən sizi eşidirəm.

– Deməli, bu fermanı mənə satmaq istəmirsiniz?



— Yox, satmırıam, gözünüzü çəkin. Demişəm satmırıam, vəs-salam. Daha bu barədə danışmayıñ.

— Bilirsinizmi, mən bir iş fikirləşmişəm, hər ikimizə sərfəlidir.

— O nə işdir?

— Bax, məsələ belədir, siz fermanı mənə satırsınız, amma ferma yenə sizin olur. Başa düşmədiniz? Yaxşı qulaq asın.

Qarı əlindəki işini yarımcıq qoydu, oynaq gözlərini qayıb, meyxana sahibinin üzünə zillədi.

Şiko sözünə davam etdi:

— İndicə başa salaram. Deməli, mən sizə hər ay yüz əlli frank verirəm. Eşidirsinizmi: hər ay faytonuma minib bura gəlirəm, sizə yüz suluq otuz ekü verirəm. Vəssalam, başqa heç nə dəyişmir. Siz öz evinizdə qalırsınız, nə mənimlə işiniz olur, nə də mənə borclu olursunuz. Siz pulu məndən alırsınız, vəssalam. Necədir, xoşunuza gəlir?

O gülümsünə-gülümsünə qariya baxırdı. Qarı burada nə isə bir hiylə olduğundan şübhələnərək onu başdan-ayağa süzdü, sonra soruşdu:

— Yaxşı, bu mənim xeyirim, bəs sizin xeyriniz nədir, fermadan siz nə götürürsünüz?

Şiko dedi:

— Bu barədə narahat olmayın. Allah sizə nə qədər ömür verib sə, o qədər də yaşayacaqsınız. Amma gərək notarius idarəsindən mənə bir kağız verəsiniz ki, sizdən sonra ferma mənə qalacaq. Sizin övladınız yoxdur. Bir-iki qohum-qardaşınız var, onlara da ürək qızdırırsınız. Hə, necədir, ürəyinizə yatır? Nə qədər ömrünüz var, əmlakınız özünüzündür. Mən də sizə hər ay yüz suluq ekü verirəm. Məncə, sizin üçün sərfəlidir.

Qarı bayaqkı kimi çəşib qalmışdı, həm də narahat idi, amma tamah ona üstün gəldi. Dedi:

— Mən etiraz eləmirəm. Amma gərək bu barədə yaxşı-yaxşı fikirləşəm. Gələn həftə gəlin, bir də söhbət edərik. Sizə qəti cavab verərəm.

Şiko çıxb getdi, özündən elə razi idi ki, elə bil, dünyanın yarısını almışdı.

Maqluar qarını fikir götürdü. Gecəni də yata bilmədi. Sonra dörd gün qızdırımlı adam kimi aqlına cürbəcür şübhəli fikirlər gəldi. O hiss edirdi ki, burada nə isə bir kələk var, amma hər ay alacağı

otuz ekünü, havayı yerdən etəyinə tökülcək sikkələrin cingiltisini eşidir, ağızı sulanırdı.

Axırda qarı notarius idarəsinə gedib əhvalatı danışdı. Ona məs-ləhət verdilər ki, Şikonun təklifini qəbul etsin. Amma yüz suluq otuz ekünün əvəzinə əlli ekü tələb etmək lazımdır, çünki fermanın dəyəri, ən azı, altmış min frankdır. Notarius deyirdi:

– Əgər siz on beş il yaşasanız, o, sizə cəmisi qırx beş min frank vermİŞ olacaq.

Hər ay yüz suluq əlli ekü ala biləcəyini eşidəndə qarı sevinirdi, amma ehtiyat da edirdi, qorxurdu ki, kələk işlədilmiş ola, gözlənilməz hadisə baş verə, ona görə də axşama qədər notarius idarəsində qalıb sorğu-sual elədi. Axırda göstəriş verdi ki, müqaviləni hazırlanınlar, evə qayıdanda başı gicəllənirdi, elə bil, dörd dolça təzə sidr içmişdi.

Şiko cavab almaq üçün gələndə qarı bir xeyli məzə verməyə başladı, dedi ki, razi deyil, amma əslində qorxurdu ki, Şiko yüz suluq əlli ekü verməyə razı olmaya. Şiko çox yalvardıqdan sonra qarı öz şərtini dedi:

Şiko bu gözlənilməz şərti eşidəndə hirsindən dik atıldı, sonra qəti etiraz elədi.

Qarı onu yumşaltmaq üçün ömrünün axırına lap az qalmasından danışmağa başladı:

– Mənim çox olsa, beş-altı il ömrüm qalıb. İndi yetmiş iki yaşım var, canım da saz deyil. Keçən həftə elə bildim ki, ölürməm, mədəm doğranırdı. Özümü güc-bəla ilə çarpayıma çatdırıldım.

Şiko isə yumşalmışdı:

– Yaxşı, yaxşı, kələkbaz qarı, canınız polad kimi möhkəmdir! Heç olmasa, yüz on il yaşayacaqsınız. Hələ mənim kimilərin çoxunu o dünyaya yola salacaqsınız.

Bütün günü mübahisə etdilər. Qarı güzəştə getmək istəmirdi. Axırda Şiko əlli ekü verməyə razı oldu.

Ertəsi gün müqaviləyə qol çəkdilər. Maqluar qarı on ekü çaxır pulu da tələb elədi.

Üç il keçdi. Qarı gündən-günə cavanlaşırırdı, sanki, keçən illərin onun ömrünə dəxli yox imiş. Şiko dilxor olmuşdu, elə bildirdi ki, yüz ildir qarıya pul verir, onu aldadıblar, soyublar, müflis ediblər. Hərdən



faytonuna minib qarıya baş çəkməyə gəlirdi. Onun bu səfəri, taxılın yetişib biçilən vaxtının çatıb-çatmadığını yoxlamaq üçün iyul ayında tarlaya baş çəkən kəndlinin səfərinə oxşayırdı. Hər dəfə gələndə qarı ona bic-bic baxırdı. Elə bil, gizli bir oyunda udduğu üçün ürəyində sevinirdi. Şiko tez qayıdış faytonuna minir, dodaqaltı deyinirdi:

– Bəs nə vaxt gəbərəcəksən, ay ifritə?

Şiko başını itirmişdi. Hər dəfə qarını görəndə, istəyirdi onu boğub öldürsün...

Şiko baş sindirir, çıxış yolu axtarırdı. Nəhayət, günlərin birində, ilk dəfə öz təklifini bildirməyə gələndə elədiyi kimi əllərini ovuştura-ovuştura qarıya yanaşdı. Bir az oradan-buradan danişandan sonra dedi:

– Bura bax, anacan, Eprevilə yolunuz düşəndə niyə gəlib meyxanamda nahar eləmirsiniz? Camaat arasında söhbət gəzir, deyirlər, guya, bizim aramız dəyib, mən pərt oluram. Bilirsiniz ki, bizdə nahar eləsəniz, sizdən pul alası deyiləm. Mən belə xırda şeylərə fikir vermirəm. Nə vaxt ürəyiniz istədi gəlin, utanıb-eləməyin, mən çox şad olaram.

Maqluar qarı təklifi unutmadı. İki gündən sonra nökəri Selestinin sürdüyü təkatli faytonla bazara gedəndə birbaş Şiko kirvənin meyxanasına gəldi. Çəkinib-eləmədən atı tövləyə saldı. Sonra vəd edilmiş naharı istədi.

Meyxana sahibi əl-ayağa düşüb, ona əsl xanımlara layiq xidmət göstərdi; toyuq əti, kolbasa, qızardılmış qoyun əti və duza qoyulmuş kələm gətirdi. Amma qarı heç nə yemədi, uşaqlıqdan öz rejimini bilirdi, azacıq şorba və bir tikə yağı-çörəklə dolanırdı.

Qanı qaralan Şiko israr edirdi. Qarı heç bir şey içməmişdi, hətta qəhvəni də rədd etmişdi.

Şiko soruşdu:

– Bəlkə, bir qədəh şərab içəsiniz?

– Hə! Buna sözüm yoxdur, olar.

Şiko səsi gəldikcə ucadan çıçırdı:

– Rozali, şərab gətir, ən yaxşısından, sürfin filendis şərabından gətir.

Xidmətçi uzun bir şərab şüşəsi gətirdi. Şüşə kağızdan düzəldilmiş «üzüm yarpağına» büükülmüşdü.

Şiko iki balaca qədəh doldurdu:

– Dadına baxın, anacan, əla şərabdır.

Qarı aram-aram içməyə başladı. O, ləzzət almaq üçün xırda qurtumlarla içirdi. Qədəh boşalanda qarı ağızını marçıldadıb dedi:

– Doğrudan da, gözəl şərabdır.

O, sözünü qurtarmamış Şiko qədəhi bir də doldurdu. Qarı istədi etiraz eləsin, amma gec idi. O yenə aramlı içməyə başladı.

Şiko istəyirdi üçüncü qədəhi içirtsin, amma qarı etiraz elədi. Şiko israr edirdi:

– Axi bu lap süd kimiidir. Gördünüz nə dadlıdır! Mən bundan dalbadal on-on iki qədəh içirəm, heç nə olmur. Şəkər kimiidir. Nə mədəyə əziyyət verir, nə də baş ağrıdır: adamın dilinin üstündə yağ kimi əriyib gedir. Bundan faydalı içki tapılmaz!

Qarının yenə də tamahı çəkirdi, ona görə də güzəştə getdi. Üçüncü qədəhin də yarısını içdi.

Şiko əliaçıqlıq edirdi, özündən çıxmışdı:

– Yaxşı, indi ki bu şərab xoşunuza gəlir, ondan sizə bir çəllək verərəm, bilərsiniz ki, biz, doğrudan da, dostuq.

Qarı etiraz eləmədi, azacıq keflənmişdi, çıxıb evlərinə getdi.

Ertəsi gün Şiko Maqluar qarının yanına gəldi. Faytonundan dəmir çənbərli kiçik bir çəllək düşürtdü. Sonra istədi ki, qarı dadına baxıb şərabın dünənki şərabdan olduğunu təsdiq eləsin. Hərəsi üç qədəh içdilər. Şiko getməyə hazırlaşanda dedi:

– Qurtaranda xəbər eləyin, hələ varımdır, utanıb-eləməyin. Mən xəsis deyiləm. Şərabı nə qədər tez içib qurtarsanız, bir o qədər mənim ürayımə yatar.

Şiko faytonuna minib getdi.

Dörd gündən sonra yenə gəldi. Qarı qapının ağızında oturmuşdu. Şorbaya tökmək üçün çörək doğrayırdı.

Şiko qariya yanaşıb salam verdi. Lap yaxınlıqda durub danişirdi ki, qarının ağızından iy gəlib-gəlmədiyini bilsin. Qaridan şərab iyi gəlirdi. Şikonun kefi kökəldi:

– Bəlkə, məni bir qədəh şəraba qonaq edəsiniz?

Onlar iki, ya üç dəfə qədəh-qədəh vurdular.

Tezliklə ətrafa səs yayıldı ki, Maqluar qarı evdə tək içib sərxoş olur. Onu gah mətbəxdə, gah da həystində kefli tapırdılar, bəzən də yaxın yol-rizdə yixılıb qalırdı, camaat onu sürüyə-sürüyə evinə gətirməli olurdu.



Şiko daha ona qonaq gəlmirdi. Elə ki qarı barədə söhbət düşürdü, o qəmli-qəmli deyinirdi:

– Bu yaşda içkiyə belə qurşanmaq bədbəxtlikdir. Adam qocalanda canı da zəifləyir. İçki qarının axırına çıxmasa, yaxşıdır.

Doğrudan da, içki qarının axırına çıxdı. Sonraki qış, milad bayramına az qalmış o, bərk keflənmiş, qarın altında qalıb ölmüşdü.

Onun fermasına yiylənmiş Şiko kirvə deyirdi:

– Bu səfəh qarı içməsəydi, hələ bir on il də yaşaya bilərdi.

AT BELİNDƏ

Bütün ailə ərin azacıq maaşı ilə dolanır, kasib güzəran keçirirdi. Evlənəndən bəri iki uşaqları olmuşdu. İlk gündən əsas bəla köhnə, hörmətli ailənin adını qorumaq, təvazökar, ləyaqətli bir ömür sürmək idi.

Ektor dö Kribelən kənddə atasının malikanəsində böyümüş, təhsilini qoca bir keşidən almışdı. Ailəsi varlı deyildi, abır-həya ilə dolanır, birtəhər günlərini keçirirdilər.

İyirmi yaşında ikən ona iş axtardılar. Ektor min beş yüz frank maaşla dənizçilik nazirliyində məmur işləməyə başladı.

Həyatın kəskin mübarizəsinə hazırlığı olmayan, həyatı dumanlı görən, çıxış yolu tapmaq və müqavimət göstərməyi bacarmayan Ektor, çox əziyyət çekdi. Əvvəlcədən xüsusi bacarıq, ayrı-ayrı fəndlər öyrədilməmiş, mübarizədə aciz, silahsız, əliboş adamlar kimi çəsib qalmışdı.

Qulluğunun əvvəlki üç ili çox pis keçdi. O, özü kimi kasib, köhnə ailə dostları ilə tapışmışdı. Hamısı Sen Jermen məhəlləsinin adlı-sanlı, sonralar kasibləmiş küçələrində yaşayır və öz aralarında əlaqə saxlayırdılar.

Müasir həyata nabələd, təvazökar və məğrur olan bu kasib aristokratlar, sakit görünən binaların yuxarı mərtəbələrində yaşayırlılar. Bu evlərdə kirayənişinlər yuxarıdan-aşağı təbəqələnir, amma birinci mərtəbədə olduğu kimi altıncı mərtəbədə də puldan korluq çəkirdilər.

Əvvəllər cah-calal içərisində yaşamış, sonradan müflisləşmiş ailələr, indi ancaq öz rütbələri ilə adlarının qeydinə qalırdılar. Ektor dö Kribelən həmin ailələrdən birində gənc, özü kimi alicənab və kasib bir qızə rast geldi, evləndilər.

Dörd ildə onların iki uşaqları oldu. Dörd il ərzində həyat sürmüş bu gənc ailə, yalnız bazar günləri Şan-Elizeyə gəzməyə çıxardı.



Hərdənbir qışda, dostlarından birinin verdiyi pulsuz biletlə teatra gedərdilər.

Bir gün yazqabağı, müdürü gənc qulluqçunun vəzifəsini böyüdü və o, gözlənilməz bir mükafat – üç yüz frank pul aldı.

Pulu getirərkən Ektor arvadına dedi:

– Anriyet, əzizim, gərək özümüzə fikir verək. Məsələn, uşaqları əyləndirmək üçün bir iş görək.

Uzun mübahisədən sonra gəzintiyə çıxbı çəmənlikdə nahar etməyi qərara aldılar.

– Doğrudan da, bir dəfə gəzintiyə çıxsaq, günah olmaz ki, – deyə Ektor həyəcanla danışdı. – Sənə, uşaqlara və xidmətçi qızı bir fayton tutarıq. Mən issa atla gedərəm, ləzzət verəcək.

Bütün həftəni qarşidakı gəzintidən danışdırılar.

Hər axşam işdən qayıdanda Ektor böyük oğlunu dizinin üstündə oturdur, onu dizi ilə atıb tuta-tuta deyirdi:

– Bax, gələn bazar, gəzintidə atan belə çapacaq.

Uşaq da bütün günü stulları minib sürüyə-sürüyə otaqda dolanıb qışqırırdı:

– Atam belə çapacaq.

Qulluqçu qızın özü də ağasının faytonun yanına ilə at üstə gedəcəyini gözünün qabağına gətirib ona heyran-heyrən baxırdı. Həmisi yemək vaxtı qız, ağasının necə at oynatması, subay vaxtı göstərdiyi qoçaqlıqlar haqda söhbətlərinə qulaq asırı.

O, çox gözəl təlim keçmişdi; elə ki atın belinə qalxdı, heç nədən qorxmaz, heç nədən!

O, əllərini ovuştura-ovuştura arvadına deyirdi:

– Əgər mənə bir az xam at versəyilər, ürəyimdən olardı. Görərdin ata necə qalxıram. Əgər istəyirsənse, meşədən qayıdanda Şan-Elize ilə gedək. Bizə baxanlar heyran qalacaq. Nazirlikdən rast gələn olsa, daha yaxşı, müdirlərin yanında hörmət qazanmaq üçün bundan yaxşı fürsət olmaz.

Təyin olunmuş gün fayton və at eyni vaxtda qapının ağızına gətirildi. Həmin saat Ektor öz miniyini yoxlamaq üçün aşağı endi. O, şalvarına ayaqlıq tikdirmiş, əvvəlcədən yüksən almışdı.

Atın ayaqlarını bir-bir qaldırıb yoxladı, boynunu, sağmasını sığaladı, barmağı ilə qayışları çəkib yoxladı, atın ağızını açıb dişlərinə baxdı və onu bəzi xırda-para sınaqlardan keçirdi.

Hamı faytonda yerini tutdu. O, üzengiləri və yüyəni yoxladı, üzənginin birinə ayağını qoyub özünü atın üstünə saldı. Heyvan yükün altında oynaqlayıb az qaldı üstündəkini yıxsın.

Ektor onu sakit etməyə çalışdı.

– Dayan, dostum, çox gözəl, bax belə.

At sakitləşdikdə Ektor, öz müvazinətini saxladı və soruşdu:

– Hazırınsızmı?

Hamı cavab verdi:

– Bəli.

O əmr elədi:

– İrəli!

Atlar uzaqlaşdı.

Bütün nəzərlər Ektora dikilmişdi. O, ingilislər kimi at belində özünü dartmışdı, hər addımda qalxıb-enirdi. Hər dəfə yenidən yəhərin üstünə düşdükdə göyə qalxacaqmiş kimi yenidən yuxarı atılırdı. Hərdən atın yalmanına yatmaq istəyirdi. Gözlərini qarşıya zilləmişdi, yanaqları sarılmış, sir-sifəti keyləşmişdi.

Arvadı uşaqların birini, qulluqçu isə o birisini dizləri üstündə tutub tez-tez Ektoru göstərirdilər:

– Atanıza baxın, bircə atanıza baxın!

Şənlikdən ağılnı itirmiş balacalar, tez-tez cir səslə qışqırırdılar. At səsdən ürküb götürüldü. Atın başını yiğmağa çalışanda, Ektorun papağı yera düşüb diyirləndi. Faytonçu düşüb papağı götürməli oldu və onu yiyəsinə qaytardıqda, atlı uzaqdan arvadını səslədi:

– Uşaqları qışqırmağa qoyma, at məni qaçırdar!

Bağlamalarda gətirdikləri yeməyi Vezinə meşəsində, otun üstündə yedilər.

Faytonçu faytona qoşulmuş üç ata qulluq edirdi. Ektor isə tez-tez qalxıb öz atına baş çəkir, boynunu sığallaya-sığallaya ona çörək, pirojna və qənd yedirirdi.

O lovğalanırdı:

– Belə atı hər adam minə bilməzdii. Əvvəlcə bir az məni silkə-lədi, amma gördünümü nə tez ələ aldım, indi sahibini tanıyb, daha şıltəqlıq eləməz.

Qərara aldıqları kimi Şan-Elize ilə qayıtdılar.

Prospektdə faytonlar qaynaşındı. Gəzməyə çıxanlar səkiləri elə doldurmuşdular ki, elə bil, qara bir lent Qələbə tağından Konkord



meydanına qədər uzanıb gedirdi. Qızmar günəş aləmi qızdırır, faytonların bəzəklərini, qoşqu qayışlarının polad haşıyələrini, qapıların cəftələrini parıldadırı.

Bu – insan, at və araba dəstəsini cuşa gətirən gəzmək həvəsi, həyat sərməstliyi idi. Obelisk aşağıda, qızıl duman içərisindən göyə ucalındı.

Qələbə tağını yenicə keçmişdilər ki, Ektorun atı yenidən coşdu. O, faytonların arası ilə sürətlə qaçırdı. Ektor çox çalışdı, amma atın başını saxlaya bilmədi.

Fayton artıq uzaqda idi, çox geridə qalmışdı. Sənaye sarayının qarşısında at özünü meydanda görüb sağa döndü və dördnala çapmağa başladı.

Öyni döşülüyü qoca bir arvad sakit addımlarla küçəni keçirdi. Qarı çapa-çapa gələn atlının yolunun tən ortasında idi. Atın başını yıga bilməyən Ektor var gücü ilə qışqırmağa başladı:

– Ey, qaç, ey, yoldan çıx!

Bəlkə də, qarı kar idi, at da sürət qatarı kimi onun üstünü alıb, sinəsi ilə vurana qədər sakit-sakit addımlayırdı. O, üç dəfə başı üstə diyirləndikdən sonra on addım kənarda düşüb qaldı.

Hər tərəfdən qışqırıldılar:

– Tutun onu!

Özünü itirmiş Ektor atın yalmanına yatıb bağırırdı:

– Kömək edin!

Güclü bir təkan onu atın üstündən top kimi irəli atdı və o, yolu kəsmiş polisin qolları üstünə düşdü.

Bircə dəqiqədə əl-qol ölçən, hay-küylü bir dəstə adam onu araya aldı. Yaxası girdə medallı, uzunbüğlü qoca bir cənab özündən çıxmışdı. O deyirdi:

– Qəribə işdir, belə fərsizsən, yixıl qal evdə. At sürə bilmirsən, daha yola çıxıb camaati niyə qırırsan?!

Dörd kişi qarını gətirdi. O, ölüyə oxşayırırdı. Rəngi saralmış, pal-tarı tozdan bozarmış, papağı aşağıya sürüşmüştü.

– Qadını həkimin yanına aparın, siz isə mənimlə polis idarəsinə gedək, – deyə qoca cənab əmr verdi.

Ektor iki polisin arasında yola düşdü. Üçüncü bir polis nəfəri onun atını apardı.

Camaat da onların arxasında gedirdi, fayton gəlib çatdı.

Arvadı irəli atıldı, qulluqçu başını itirmişdi, uşaqlar qışqırırdılar.

O, arvadını başa saldı ki, indicə qayıdacaq, bir qarını at vurub yixib, elə bir şey deyil. Arvad-uşaq karıxmış halda uzaqlaşdı.

Polis rəisinin yanında izahat az çəkdi. O, özünün Ektor Qribelən olduğunu, dənizçilik nazirliyində işlədiyini dedi, sonra xəstədən xəber gözlədirilər. Xəstənin əhvalını öyrənməyə göndərilmiş polis nəfəri qayıtdı. Qarı huşa gəlmışdı, amma dediyinə görə mədəsi bərk incidirdi. Simon adlı altmış beş yaşlı qoca bir qulluqçuydu.

Qarının ölmədiyini eşitdikdə Ektor sevindi, onu özü müalicə etdirəcəyinə söz verdi və həkimin yanına qaçıdı.

Qapının ağızında səsli-küylü bir dəstə dayanmışdı. Qoca qulluqçu bir kresloya sərilib şikayətlənirdi. Qolları taqətsiz idi, sir-sifəti kobudlaşmışdı. İki həkim onu hələ də müayinə edirdi. Sınan yeri yox idi, amma daxili zədədən qorxurdular.

Ektor soruşdu:

- Bərk ağrıyır?
- Ah, əlbəttə.
- Haranız ağrıyır?
- Elə bil, mədəmə od tökülüb.

Həkimlərdən biri Ektora yanaşdı:

- Cənab, hadisənin səbəbkərini sizsiniz?
- Bəli, cənab.

– Bu qadını sağlamlıq evinə göndərmək lazımdır, mən elə bir ev tanıyıram, günü altı franka qəbul edirlər. İstəyirsinizmi düzəldim?

Ektor sevincək təşəkkür etdi və arxayıñ-arxayıñ evinə qayıtdı.

Arvadı gözyaşı içində onu gözləyirdi. O, arvadını sakitləşdirdi:

– Heç nə yoxdur, Simon qarı daha yaxşıdır, üç gündən sonra çıxıb gedəcək, mən onu sağlamlıq evinə göndərmışəm, heç nə yoxdur!

Ertəsi gün işdən çıxarkən o, Simon qarının əhvalını soruşturmağa getdi. Xəstə şorba içirdi.

– Necəsiniz? – deyə soruşdu.

Qarı cavab verdi:

– Ah, cənab, heç nə dəyişmir; deyəsən, öləcəyəm. Heç yaxşılaşmırıam.

Həkim də dedi ki, gözləmək lazımdır, xəstəlik çevrilə bilər.

O, üç gün gözlədi, sonra gəldi. Rəngi açılmış, gözləri işiqlaşmış qarı onu görən kimi inildəməyə başladı.



– Daha tərpənə bilmirəm, zavallı cənab, daha bacarmıram.
Ömrümün axırına qədər tərpənə bilməyəcəyəm.

Ektorun sümükləri gizildədi. O, həkimdən soruşdu. Həkim əllərinə oynatdı:

– Nə etmək olar, cənab, mən özüm də baş çıxarıram. Onu qaldırmaq istəyəndə bağırır. Kreslonun yerini dəyişdikdə elə bağırır ki, adamın tükü ürpəşir. Onun dediklərinə inanmaliyam, cənab, mənim ki, daxildən xəbərim yoxdur. Durub gəzdiyini görməyincə, yalan danışdığını söyləməyə haqqım yoxdur.

Qarı gözlərini qiyib sakitcə qulaq asırdı. Səkkiz gün keçdi, sonra on beş gün, daha sonra bir ay keçdi. Simon qarı kreslosundan tərpənmirdi. O, səhərdən axşamacan yeyir, kökəlir, başqa xəstələrlə söhbat edib şən-şən güldürdü. Arxayın-axayın bir yerdə oturmağa adət etmişdi. Elə bil, əlli ildə pilləkənləri qalxıb-enərkən, döşəkləri söküb-çırparkən, mərtəbədən-mərtəbəyə kömür daşıyarken, ev süpürərkən, paltar təmizlərkən çəkdiyi zəhmətin əvəzində indi istirahət edirdi.

Ektor hər gün gelir, hər dəfə də onu sakit, eyni açıq, amma şikayətlənən görürdü.

– Daha tərpənə bilmirəm, zavallı cənab, daha bacarmıram.

Hər axşam, xanım dö Kribelən dərdli-dərdli soruşurdu:

– Simon qarı necədir?

O da hər dəfə ümidsiz-ümidsiz cavab verirdi:

– Əvvəlki kimidir, heç nə dəyişməyib!

Xərcə dözə bilmədikləri üçün qulluqunu qovdular. Daha çox qənaət etdilər, mükafat xəstəyə xəcləndi.

Akırdə Ektor dörd məşhur həkim gətirtdi və onlar qarının ətrafına toplaşdlılar. Həkimlər onu yoxladılar, hərtərəfli müayinə etdilər. Xəstə hiyləgər gözləri ilə onların hərəkətlərini izləyirdi.

– Onu yeritmək lazımdır, – deyə həkimlərdən biri dilləndi.

Qarı qışqırdı:

– Yox, yox, bacarmaram, əziz cənablar, mən bacarmaram.

Onlar qarını tutub ayağa qaldırdılar, onu bir-neçə addim sürüdürlər. Lakin xəstə qışqıra-qışqıra onların əlindən çıxıb özünü döşəmənin üstünə sərdi. Elə dəhşətlə bağırırdı ki, həkimlər əlləri əsə-əsə onu yenidən öz yerində əyləşdirməyə məcbur oldular.

Onlar fikirlərini söyləyib, belə qərara gəldilər ki, qarı daha işləyə bilməz.

Ektor bu xəbəri evdə söyləyəndə arvadı taqətsiz halda özünü kürsüyə salıb astadan dedi:

– Onu evə gətirsəydik, daha yaxşı olardı, bizə bir az ucuz düşərdi.

Ektor diksindi:

– Burası, bizəm, doğrumu deyirsen?

İndi hər şeylə razılaşmağa hazır olan xanım gözləri yaşlı cavab verdi:

– Nə edək, əzizim. Başqa əlacımız yoxdur.



MARTİNA

Əhvalat bir dəfə bazar günü ibadətindən sonra baş vermişdi. Benua kilsədən çıxıb evlərinə gedirdi. Birdən irəlidə madmazel Martinanı gördü. O da evlərinə qayıdırıldı.

Atası qızın yanında idi, varlı kəndlilər kimi lovğa-lovğa yeriyirdi. Kişinin əynində boz pencək, başında enliqanad şlyapa vardi. Həftədə bircə gün geydiyi korset qızın belini sıxır, qamətini şüxlandırıldı. Onun kürəyi enli, əndamı ətli görünürdü. Yeriyəndə bir az dingildəyirdi də.

«İveto» adlanan moda evindən alınmış güllü papağı saçını yuxarı yiğmişdi. Ətli, təravətli boynunda gündən yanmış qızılı cığalar oynasındı.

Benua qızıancaq arxa tərəfdən görürdüsə də, ona elə gəlirdi ki, üzünü həmişəkindən yaxşı görür.

Birdən öz-özünə dedi: «Lənət şeytana, bu Martina əntiqə qızımış». Heyran-heyran qızın yerisinə tamaşa edir, ehtirasdan qulağı cingildəyirdi. Qızın üzünü görməyə ehtiyac duymurdu. Gözlərini onun bədəninə zilləyib öz-özünə təkrar edirdi: «Lənət şeytana, əntiqə qızdır».

Madmazel Martina sağa buruldu, atası Jan Martinin «Martinyer» adlanan fermasına tərəf dönerkən çevrilib arxaya baxdı. Benuanın çəşqin sifətini görüb salam verdi:

– Salam, Benua.

Benua:

– Salam, madmazel Martina, salam Martin əmi, – deyib keçib getdi.

Evə qayıdanda nahar süfrəsi hazır idi. Anası ilə üzbəüz, xidmətçi və çobanla yanaşı oturdu. Xidmətçi qız isə sidr içkisi çıxarmaq üçün zırzəmiyə düşmüştü.

Bir-iki qasıq şorba içib boşqabı kənara itələdi. Anası soruşdu:

– Xəstəsən-nədir?

– Yox, ürəyim bulanır, ona görə iştaham yoxdur, – deyə cavab verdi.

Sonra süfrə başındakılara baxa-baxa fikrə getdi. Hərdən çörəkdən bir loğma qoparıb ağızına atır, uzun-uzadı gövşəyirdi. Martina gözləri öñündən çəkilmirdi: «Doğrudan, gözəl qızdır». İşə bax ki, indiyə qədər fikir verməyib. İndi qəfildən qız onu bir hala salıbdır ki, iştahı da kəsilib.

O, ət xörəyinə əl də vurmadı.

Anası dilləndi:

– Yaxşı, Benua, zorla da olsa, bir az ye. Qoyun ətidir, ye, canına güc gəlsin. İştah olmayanda gərək birtəhər yeyəsən.

O, bir-iki tıkə udub, qabını yenə kənara itələdi. Doğrudan da, boğazı tixanmışdı.

Axşamüstü gəzintiyə çıxdı. Naxırçını evlərinə buraxdı, qayıdanda inəkləri özü gətirəcəyinə söz verdi.

Bazar günü olduğundan çöl-bayır boş idi. Yoncalıqda təkəm-seyrək, yeməkdən qarnı şışmış inəklər günün altında tənbəl-tənbəl gəzinirdi. Qoşqudan açılmış kotanlar şumun qıraqına səpələnmişdi. Şumlanıb səpinə hazırlanmış tarla ot-ələflə sarı haşiyəyə alınmışdı.

Çöldə quru külək əsib, axşamın sərin keçəcəyini xəbər verirdi. Benua ot dərzinin üstündə oturub başını havaya vermək istəyirmiş kimi papağını çıxarıb dizinin üstünə qoydu. Sonra köksünü ötürüb uca səslə ətrafdakı sükutu pozdu: «Yox, gözəl olmağına gözəl qızdır».

O, gecə yatanda da, səhər yuxudan oyananda da qız haqda fikirləşirdi. Benuanın əhvali dəyişmişdi. Heç özü də bilmirdi nə olub. Qəmgın deyildi, bir narazılığı da yox idi. Elə bil, məngənəyə düşmüşdü, ürəyinə nə issa yükləmişdilər. Fikir onu rahat buraxmir, ürəyi həyəcanla döyüñürdü. Bağlı otaqda qalmış iri milçək uçur, vizildayır, qanadlarının səsi ilə adamı bezikdirir, cana gətirir. Bəzən milçək dayanır, viziltisi yaddan çıxır. Sonra yenə uçur, yenə adamı bezikdirir. Milçəyi nə tuta bilirsən, nə qovur, nə öldürür, nə də bir yerdə saxlaya bilirsən. Qonduğu yerdə bircə an dayanıb yenə uçur, vizildayır.

Martinanın fikri də bağlı otaqda qalmış milçək kimi Benuaya rahatlıq vermirdi.



Qızı yenə görmək istədi. Martinlərin qapısının ağızında firlandı. Axır ki, gördü. Qız, alma ağaclarına bağlanmış ipin üstünə paltar sərirdi.

Hava isti idi. Qızın əynində gödək çit tuman vardi, köynəyinin altından da heç nə geyməmişdi, qollarını qaldırıb dəsmalları sərəndə köynəyi dartinib dolğun döşlərini tərpədirdi.

Benua hasarın qırığında keyləşib qalmışdı. Qız gedəndən sonra da bir saat yerindən tərpənmədi. Evə qayidanda əvvəlkindən də halsiz idi.

Bir ay qızı fikrindən çıxara bilmədi. Qızın adı çəkiləndə həyəcandan titrəyirdi. İştahı tamam pozulmuşdu. Gecələr bədənini təbasır, yuxusu ərşə çəkilirdi.

Bazar günləri ibadət vaxtı gözünü qızdan çəkmirdi. Qız bunu duydu, oğlanın baxışlarından təsirlənib üzünə güldü.

Bir axşam, küçədə qız ilə üz-üzə gəldi. Qız onun geldiyini görüb dayandı. Benua düz onun üstünə getdi. Qorxudan və həyəcandan nəfəsi təngmişdi, amma qızla danışmağı qərara almışdı. Dili dolaşa-dolaşa sözə başladı:

– Bilirsinizmi, Martina, bu işi belə qoymaq olmaz.

Qız kinayə edirmiş kimi soruşdu:

– Nəyi belə qoymaq olmaz, Benua?

– Bütün günü sizi fikirləşirəm.

Qız əllərini yanbızları üstünə qoydu:

– Mən ki sizi məcbur etmirəm.

O mizildadi:

– Yox, siz məcbur edirsınız; mənim yuxum, iştahım, rahatlığım, hər şeyim əldən gedib.

Qız lap asta səslə soruşdu:

– Sizi bu dərddən qurtarmaq üçün nə lazımdır?

Benua donub qaldı, qolları yanına düşdü, gözləri halqalandı, ağızını açıb durdu.

Qız onun qarnına bir dürtmə vurub, şən-şən qaçıb uzaqlaşdı.

Həmin gündən onlar çəpər arxasında, xəlvət küçələrdə görüşməyə başladılar. Bəzən axşamlar çöldə görünüşür, qayidanda isə oğlan atları, qız isə inəkləri sürüb həyətlərinə gətirirdi. Benua duyurdu ki, bütün hisssləri, bütün varlığı onu qızə tərəf sürükləyir. O istəyirdi qızı bağırına basıb saxlaşın, sıxıb əzsin, öz varlığında

gəzdirsin. Hərdən coşur, həyəcanlanır, ikisi bir varlıq olsa da, həmişə bir yerde olmadıqlarına əsəbiləşirdi.

Kənddə söz-söhbət başlamışdı. Hami deyirdi ki, elə bir-biri üçün yaranıblar. Oğlan qızdan evlənməyə razılıq almışdı. Qız «hə» vermişdi.

İkisi də valideynlərinə söz açmaq üçün imkan gözləyirdi.

Sonra qəfildən qız yoxa çıxdı, görüşə gəlmədi. Benua evlərinin ətrafında firlananda da qızı görə bilmirdi. Ancaq bazar günləri ibadət vaxtı gözücü baxa bilirdi. Bir bazar günü ibadətdən sonra keşiş elan elədi ki, Viktuar-Adelayd Martina ilə Jozefin-İzidor Vallip nişanlanıblar.

Benua hiss elədi ki, əlləri keyləşib; elə bil, qanı bədənindən çəkilirdi. Qulaqları guruldayır, heç nə eşidə bilmirdi. Bir azdan hiss etdi ki, gözünün yaşı ibadət kitabının üstünə süzülür.

Benua bir ay evdən çölə çıxmadi. Sonra yenə işləməye başladı.

Amma Benuanın yarası sağalmamışdı, qızı yadından çıxara bilmirdi. Onların evinin yanından keçən küçələrlə də getmirdi ki, həyətdəki ağacları görəndə gecə-gündüz çəkdiyi əzab təzələnər. Qız ətraf kəndlərdə ən varlı fermer sayılan Vallinə ərə getmişdi. Benua Vallinlə uşaq vaxtından yoldaş olsa da, indi salamı kəsmişdi.

Bir axşam Benua bələdiyyə idarəsinin qarşısında eşitdi ki, Martina hamilədir. O qəhərlənməkdənsə sevindi. İndi hər şey bitmişdi. Qız ərə getdiyi gündən indi daha yad olmuşdu. Fikirləşirdi ki, elə belə yaxşıdır.

Aylar gelib keçdi. Benua kənd içində gəzinəndə hərdən Martinanı görürdü. Qız onu görəndə qızarır, başını aşağı salıb addımlarını yeyinlədirdi. Benua da onunla göz-gözə gəlməmək üçün yolunu dəyişirdi.

Amma hərdən qorxuya düşürdü ki, günlərin birində Martina ilə üz-üzə çıxb danışmalı olar. Əvvəller əllərini əlində tutub üz-gözünü öpdüyü vaxt dediyi sözlərdən sonra indi ona nə deməliydi? Hələ də çəpər arxasındaki görüşləri unuda bilmirdi. Hər halda o, əhd-peymandan sonra yaxşı iş görməmişdi.

Benuanın dərdi yavaş-yavaş dağılmış, yüngül bir qüssə qalmışdı. Günlərin bir gündənə o, ilk dəfə yolunu qızın yaşadığı evin qarşısından saldı. Uzaqdan evin damına baxırdı. Deməli, yenə oradadır! Orada başqa birisi ilə yaşayır! Alma ağacları çiçək açmışdı.



Xoruzlar pəyənin üstündə banlayırdılar. Ev boş görünürdü, adamlar çölə, yay işinə getmişdilər. O, çəpərin qıraqında dayanıb həyətə baxdı. İt damın qarşısında yatmışdı. Həyətdəki üç buzov bir-birinin arxasında tənbəl addımlarla gölməçəyə tərəf gedirdilər. Qapının qabağında bir hind xoruzu özünü şışirdib, səhnəyə çıxmış müğənni kimi toyuqların qarşısında fırlanırdı. Benua hasara söykənib durdu, hiss etdi ki, gözleri yaşıla dolur. Elə bu vaxt bir qışqırıq eşitdi. Evdə kimsə ucadan qışqırıb köməyə çağırırdı. O çəşib qalmışdı, söykəndiyi payadan yapışib qulaq asındı. Uzun, ürək parçalayan bir qışqırıq onun qulaqlarını, ürəyini, bütün bədənini lərzəyə saldı. Qışqırıq Martina idi. O irəli atıldı, otluğu keçib qapını açdı. Martina yerdə uzanmışdı, rəngi qaçmışdı, gözləri halqalanmışdı, doğuş açısından qırılıb-açılırdı.

Benua donub qalmışdı, rəngi ağarmış, bədəni titrəyirdi. O mızıldandı:

– Mən buradayam, mən buradayam, Martina.

Martina təngnəfəs dilləndi:

– Məni tək qoyma, getmə, Benua.

O nə deməli, nə etməli olduğunu bilmədən Martinaya baxırdı. Qadın yenidən qışqırmağa başladı.

– Ah! Ülf! Parçalanıram! Ah! Benua?

Martina ağrıdan çapalayırdı. Qəfildən Benua ona kömək etmək, sakitləşdirmək, ağrısını yoxa çıxarmaq fikrinə düşdü. Aşağı əyilib qadını qucağına alıb yerdən qaldırdı, gətirib çarpayının üstünə qoydu. Martina inildəyir, Benua isə onu soyundurur, köynəyini, donunu, alt paltarını çıxarırdı. Qadın qışqırmamaq üçün əlini ağızına tixayırırdı. Benua doğan inəklərə, qoyunlara, madyanlara kömək etdiyi kimi, Martinaya da kömək elədi və uşağı tutdu. Körpə inildəyirdi.

Benua uşağı sildi, ocağın qabağından bir əsgى götürüb bükdü, masanın üstünə yiğilmiş ütülənəsi paltarın üstünə qoyub, Martinanın yanına qayıtdı.

O, qadını çarpayıdan düşürdü, ağı dəyişib onu yenidən çarpaçıya qoydu.

Martina mızıldayırdı: «Sağ ol, Benua. Sən ürəyitəmiz adam-san» Sonra nəyəsə təəssüf edirmiş kimi, bir az ağladı.

İndi Benua onu sevmirdi, daha heç sevmirdi. Hər şey qurtarmışdı. Nə üçün? Nəyə görə? Özü də bilmirdi. İndicə baş vermiş

hadisə onu Martinadan elə soyutmuşdu ki, onillik ayrılıq adamı belə soyuda bilməzdi.

Qadın zəif, üzgün səslə soruşdu:

– Nəyim olub?

O, sakit səslə cavab verdi:

– Qızdır, sağlam bir qızdır.

Yenə susdular. Bir az sonra körpənin anası halsiz-halsiz dilləndi:

– Göstər onu mənə, Benua.

O gedib uşağı götürdü, əlində müqəddəs bir şey tutubmuş kimi, anasına göstərdiyi vaxt qapı açıldı və İzidor Vallin qapıda göründü.

Əvvəl o heç nə anlamadı, sonra qəfildən işin nə yerdə olduğunu başa düşdü.

Özünü itirmiş Benua Mizildayırdı:

– Yoldan keçirdim, elə-belə, yoldan keçirdim, birdən eşitdim ki, qışqırır, mən də gəldim... bu da sənin uşağıın, Vallin.

Martinanın əri gözüşəli bir addım irəli çıxdı. Benuanın təqdim elədiyi xirdaca varlığı əlinə aldı, öpdü, bir-iki dəfə dərindən nəfəs alıb körpəni çarpayının üstünə qoydu, hər iki əlini Benuaya uzadıb dedi:

– Vur burası, əl ver, Benua. İndi görürsənmi bizim aramızda hər şey həll olunub. İstəyirsən, gəl dost olaq. Biz mehriban dostlar olarıq!..

Benua cavab verdi:

– Mən razı, doğrudan, gəl dost olaq.

Gi de Mopassan

DÜNYA EDEBİYYATI KLASİKLERİ



«Əziz dost» romanına qeydlər

«Əziz dost» romanını

*Gi de Mopassan ayrı-ayrı bölmələr şəklində
1885-ci il aprelin 8-i ilə mayın 30-u arasında
çap etdirilib. Qəzətdə dərc olunmasına paralel olaraq,
ayrıca kitab halında romanın çapına Viktor Avar
həmin il mayın 15-də nail olub.*

Müzər (1793–1859) – fransız musiqiçisidir. XIX əsrin otuz-qırxinci illərində Parisdə kütləvi balların və maskaradların təşkilatçısı olub.

Sen-Lazar – Parisdə əxlaqsız qadınlar üçün həbsxananın adıdır.

Lursin – Paris xəstəxanalarından birinin adıdır.

...Onu Mzab maraqlandırırdı – bu son dərəcə fərqli qayda-ghanunlara malik ərəb respublikası barədə Mopassan özünün «Günəş altında» hekayələr toplusunda ətraflı söz açır.

Düvalin yanında qəlyanaltı... – İkinci imperiya elan olunanından sonra Parisdə məşhur aşpaz Düvalin yaratdığı ucuz yeməkxanalar şəbəkəsi nəzərdə tutulur.

Fervak – XIX əsrin 70–80-ci illərində yazib-yaradan bu fransız jurnalisti «Fiqaro» qəzetinin istedadlı reportyoru olaraq, kübar həyatının müxtəlif tərəflərini işıqlandırılmış.

Qutudan qəfil çıxan şeytan... – Fransada o vaxtlar məşhur olan bir uşaq oyuncası.

«qırx ahıl oyunu...» – Fransa Akademiyasının qırx üzvünə işarədir.

Giyöme (1842–1918) – Mopassanla dostluq edən fransız rəssamıdır. «Xaç suyuna salınma» hekayəsini yazar ona həsr eləyib.

Arpinyi (1819–1916) – fransalı mənzərə rəssamıdır. Barbizon məktəbinə meyil göstərmiş.



Giyeme (1840–1887) – Şərqi üslubunda tabloların və ədəbi yazıların müəllifi kimi tanınan fransızdır.

Anri Jerveks (1852–1929) – fransız rəssamıdır. Janrlı və tarixi üslubda tablolar yaradıb. Mopassanın rəssam dostlarından olub. 1885-ci ilin aprel-iyun aylarında onunla birlikdə İtaliyaya səfər edib. Mopassanın 1885-ci ilin qışında Antibdə ikən başladığı portretini sonrakı il tamamlayıb.

Jül Bastyen-Lepaj (1848–1884) – impressionizmdən qismən təsirlənən fransız rəssamıdır.

Uilyam Buqro (1825–1904) – neoklassik boyakarlığı təmsil edən fransız rəssamıdır.

Jan-Pol Lorans (1838–1921) – tarixi mövzuda saysız-hesabsız tablolar yaradan fransız rəssamıdır.

Göylər – XVIII əsrдə baş vermiş Fransa inqilabı dövründə fransız əsgərləri nəzərdə tutulur: onların mundirləri göy rəngdə imiş.

Jan Bero (1849–1935) – fransalı firça ustasıdır. Mopassan «Şali» adlı novellasını ona həsr edib.

Ejen Lamber (1825–1900) – heyvan təsvirləri yaradan fransız rəssamıdır. Yaratdığı bir çox komik tablonu pişiklərin təsvirinə həsr eləyib.

Eduard Detay (1848–1912) – döyüş səhnələriylə bağlı realist tablolar müəllifi kimi tanınan fransız rəssamıdır.

Moris Leluar (1853–1940) – fransız rəssamıdır. Dostu olan bu rəssama Mopassan «İdilliya» novellasını ithaf eləyib.

Dürua məzələnir – fransızca «Duroy s'amuse» kimi səslənən bu söz birləşməsi məşhur yazar Viktor Hüqonun «Kral məzələnir» (fransızca «Le Roi s'amuse») əsərinin adının xəqif dəyişdirilmiş şəklidir.

Sezarın xanımı – Qədim Roma imperatoru Yuli Sezar ikinci xanımı Pompeyanın ona xəyanət etdiyindən şübhələnirmiş. Sonralar bu fakt doğru çıxmasa da, Yuli Sezar «Sezarın xanımı hər cür şübhədən uzaq olmalıdır» prinsipini əsas götürərək onu boşayıb.

Qastin-Renet – parisli silah taciri.

Parisli qraf – şahzadə Lui-Filipp-Alber Orleanının (1838–1894) tituludur. Kral Lui-Filipp (1773–1850) bu nəvəsinin hakimiyyətə yiylənlənməsi naminə taxt-tacdan əl çəkmişdi. Fransa–Prussiya savaşı zamanı parisli qraf taxt-tacın qanuni vəliəhdə kimi mühabirətdən vətənə qayıtmışdı.

Fransua-Aşıl Bazen (1811–1888) – fransız marşalıdır. Dövlətə xəyanətdə ittiham olunaraq həbs olunan Bazenin oradan qaçması barədə Mopassan özünün «Sularda» kitabında ətraflı bəhs edib.

Jan-Batist Kolber (1619–1683) – Fransanın görkəmli dövlət xadimidir. XIV Lüdovikin hakimiyyəti dövründə baş nazir olub. Həyata keçirdiyi köklü islahatlardan ən önəmlisi Fransa donanmasının yenidən təşkili olub.

Pyer-Andre Süffren (1726–1788) – fransız admiralıdır. Hindistanda ingilislərlə döyüşdən qalib çıxıb.

Viktor Gi Düperre (1775–1846) – fransız admiralıdır. Əlcəzairin işğalında iştirak edib.

Soyadinizi «Dü Rua» şəklində iki yerə ayırin – fransız soyadlarının əvvəlindəki «dü», «de» və «d» şəkilçiləri onları daşıyanların zadəgan təbəqəsinə aid olduqlarına işarə edir.

Xeops piramidası kimi yüksəkdir – Qədim dünyanın yeddi möcüzəsindən biri sayılan, Misirin Giza şəhəri yaxınlığında yerləşən Xeops piramidasının yüksəkliyi 146 metrdir.

Pol və Virciniya – fransız yazarı Bernarden de Sen-Pyerin (1737–1814) eyniadlı sentimental ruhlu romanının qəhrəmanları nəzərdə tutulur.

...ortaq komissiyanın iki sabiq üzvü – 1851-ci ilin dekabrında baş verən dövlət çevrilişindən sonra III Napoleonun öz siyasi düşmənlerinə məhkəmə yoluyla divan tutmaq üçün təsis etdiyi komissiyanın nəzərdə tutulur.

Tunisdəkinə bənzər axmaq bir olay çıxartmaq... – Fransanın 1881-ci ildə Tunisi işğal etməsinə işarədir.

Antuan Vatto – 1684–1721-ci illərdə yaşayın və rokoko üslubunda tablolar yaradan fransız rəssamıdır.

...İspaniya Mərakeşə görə bizə qarşı kin bəsləyir – Mərakeşin işğalına Fransa kimi, İspaniya da can atmış. Buna görə də



sözügedən ölkənin işgalçi dövlətlər arasında tam bölüşdürülməsi prosesi 1912-ci ilə qədər davam edib və onlar arasında vaxtaşırı qarşidurmalar yaşamb.

...Cülyettanın deyil, Didonanın... – antik Roma şairi Publius Vergili Maronun (e.ə.70–19) «Eneida» adlı poemasının baş qəhrəmanı Eney Karfagen dövlətinin əfsanəvi qurucusu, qadın padşah Didonaya aşiq olur və qarşı tərəf də onun sevgisinə çılğın hisslərlə cavab verir. Eney bir müddət sonra təkrar dünyani dolaşmağa çıxanda onun ayrılığına dözməyən Didona özünə qəsd edir. Cülyetta isə məşhur ingilis dramaturqu Uilyam Şekspirin «Romeo və Cülyetta» adlı tragediyasının qəhrəmanıdır. Bu məşhur ədəbi qəhrəmanların adlarını hallandıran Mopassan, əslində, yetkin yaşıdakı qadının məhəbbətini gənc qızın eşqi ilə müqayisə eləməyə çalışıb.

Oran – Əlcəzairin Mərakeşlə sərhəddə yerləşən qərb vilayətinin adıdır.

Kambronun dili bununla müqayisədə xeyli nəzakətlidir... – Pyer Kambron (1770–1842) – fransız generalıdır. Napoleonun köhnə qvardiyası ilə Waterloo döyüşünə girən bu sərkərdə düşmənin təslim olma təklifinə son dərəcə ağır söyüslərlə cavab veribmiş.

...eynilə ingilis əsgərləri kimi... – tarixin həmin dönməndə ingilis hərbçilərinin geyindiyi qırmızı rəngli mundirlərə işaret edilib.

Burbonlar sarayı – Deputatlar palatasının yerləşdiyi tarixi binadır.

Bu kilsə nə zaman tikilib? – sözügedən Trinite kilsəsi 1861–1867-ci illərdə inşa olunub.

İlk siyasi salon – öz ərləri və ya məşuqları vasitəsilə ölkədəki siyasi həyata fəal müdaxilə edən qadınlar Parisdə ilk siyasi salonları 1880-ci illərin əvvəllərində yaradıblar. Bunlardan birinin sahibəsi olan Cülyetta Adamın salonuna Mopassan şəxsən gedib-gəlmiş və bu xanımın Madlena Forestyenin prototipi olduğuna dair bir çox qənaətlər mövcuddur.

Başıaçıq qızlar – sözügedən dövrdə yalnız aşağı təbəqəni təmsil edən qız-qadın küçəyə şlyapasız, yəni başıaçıq çıxmışı özünə rəva görürmüş.

«Bəyaz kraliça» – vaxtilə Klisi bulvarında yerləşən bu kabaredə qara camaat üçün ballar təşkil olunurdu. Hazırda onun yerində məşhur «Mulen-ruj» kabaresi fəaliyyət göstərir.

Ərəbləri soyub-talamaq – Paris qəzetlərindən birinin müxbiri kimi Afrikaya yollanan Mopassan müstəmləkəçi fransız ordusunun əsgərləri ilə yerli ərəblər arasında qanlı qarşidurmalaşma şəxsən şahid olmuşdu.

Amerikan kafesi – vaxtilə bu kafe Kapuçinlər («kapüşon», yəni «başlıq» sözündəndir) bulvarında yerləşmiş və orada hər cür əyləncə həvəskarları bir araya gəlirmişlər.

...bulvar romanlarının qəhrəmanları kimi... – bulvar romanlarının yaradıcıları sırasına yazarlardan Jorj One, Ksavye de Montelen, Pyer Dekursel, D'Enneri daxil idi. Janrin tələbləri gərəyi əsasən qadın tovlamaqla məşğul olan belə ədəbi qəhrəmanlar zabit kimi qədd-qamətli, amma mülki geyimli kişilər olurdular.

«Mavi vərəq» – bəhs olunan dönəmlərdə Fransada teleqram blankları mavi rəngdə olurdu.

Orleançı – mütləqiyət tərəfdarı olan Orleançı partiya Burbonlardan törəmə sayılan Orlean sülaləsinin iqtidara gəlməsinə çalışmış.

Yapon əşyaları – interyerde Şərq, xüsusilə də yapon əşyalarına dərin maraq 1870–1880-ci illərdə Fransada geniş yayılmışdı. Parnasçı şair Stefan Mallarmenin (1842–1898) və məşhur romançı Marsel Prustun (1871–1922) əsərlərində bunun nişanələrinə tez-tez rast gəlinir.

İngilis kafesi – 1880-ci illərdə Parisin ən məşhur kafelərindən biri olmaqla, İtalyan bulvarında yerləşmiş.

Lesbos adasının sakinləri – Ege dənizində yerləşən bu ada Qədim Yunanistanın bizim eradan əvvəl VII–VI əsrlərdə yaşa-mış məşhur şairəsi Safonun (və ya Sapfonun) vətənidir. Safo öz lirik şeirlərində sırf qadınlar arasındaki eşqi vəsf etdiyindən bu cür yasaq münasibətlər adanın adına uyğun olaraq «lesbiyanlıq» adlandırılıb. 1880-ci illərdə Fransada xeyli geniş yayılan bu homoseksual əlaqələrə çoxlu sayıda bədii əsər və tablo həsr olunub.

Karl Markoviçin tablosu – macar rəssamı Mixail Munkaşinin (1844–1900) «İlsa Pilatın hüzurunda» tablosu sözügedən rəsm əsərinə prototip seçilib. Bədii Salon dəyər vermədiyi halda, özəl malikanədə sərgilənən bu əsər ictimaiyyət arasında böyük marağşa səbəb olmuşdu.



«Fəxri legion» ordeni – 1887-ci ildə Mopassan bu ordenlə təltif olunsa da, ondan imtina eləmiş və bununla bağlı bildirmişdi ki: «Həyatda kişiyə böyük əskiklik gətirən üç şey var: biri – «Fəxri legion» ordeninə layiq görülmək, digəri – Fransa Akademiyasına üzv seçilmək, üçüncüüsü isə «Revyü de Mond» qəzetində çap olunmaq». Lakin bu üçüncü şərti o özü bir dəfə pozmuşdu.

«Vodevil» – 1869-cu ildə təkrar tamaşaçıların ixtiyarına verilən və əsasən yüngül komediyaları səhnələşdirən Vodevil teatrı nəzərdə tutulur. Kapuçinlər bulvarı ilə Şosse-d'Anten küçəsinin kəsişməsində yerləşmiş.



MÜNDƏRİCAT

Mopassan – mahir novella ustası 5

ROMAN

Əziz dost (tərc. A.Yaşar) 13

NOVELLALAR VƏ HEKAYƏLƏR

Axsaq xala (tərc. A.Yaşar)	353
Himayədar (tərc. A.Yaşar)	359
Olmuş əhvalat (tərc. A.Yaşar)	365
Dostum pasyans (tərc. A.Yaşar)	371
Şeytan (tərc. A.Yaşar)	378
Çala (tərc. A.Yaşar)	386
Cehiz (tərc. A.Yaşar)	394
Ölülərdən etiraflar (tərc. A.Yaşar)	401
Rəssamın xanımı (tərc. A.Yaşar)	406
Qurtuldum (tərc. A.Yaşar)	413
Vendetta (tərc. A.Yaşar)	420
Batmış gəminin qalıqları (tərc. A.Yaşar)	425
Əlvida! (tərc. A.Yaşar)	437
Sərgərdan (tərc. A.Yaşar)	442
Qol (tərc. A.Yaşar)	450
Rozali prüdan (tərc. A.Yaşar)	457
Limanda (tərc. A.Yaşar)	462
Bombar (tərc. A.Yaşar)	471
Şkaf (tərc. A.Yaşar)	478
İşarət (tərc. A.Yaşar)	486
29-cu çarpayı (tərc. A.Yaşar)	494
Meşədə (tərc. A.Yaşar)	506

Muaron (<i>tərc. A.Yaşar</i>)	512
Orlya (<i>tərc. A.Yaşar</i>)	519
Qisas (<i>tərc. A.Yaşar</i>)	545
Kiçik bir dram (<i>tərc. A.Yaşar</i>)	551
Dəli (<i>tərc. A.Yaşar</i>)	557
Dəhşət (<i>tərc. A.Yaşar</i>)	564
İntizar (<i>tərc. A.Yaşar</i>)	571
Jül əmi (<i>tərc. A.Yaşar</i>)	577
On birinci otaq (<i>tərc. A.Yaşar</i>)	585
Əxlaqsız qadının hekayəti (<i>tərc. A.Yaşar</i>)	593
Tarlada (<i>tərc. A.Yaşar</i>)	600
Madmazel Perl (<i>tərc. A.Yaşar</i>)	607
Ata-ana qatili (<i>tərc. A.Yaşar</i>)	624
Boyunbağı (<i>tərc. A.Yaşar</i>)	631
Gonbul (<i>tərc. İ.Şixlı</i>)	640
Simonun atası (<i>tərc. H.Qoca</i>)	682
Pyero (<i>tərc. H.Qoca</i>)	690
Ay işığı (<i>tərc. H.Qoca</i>)	695
Daş-qas (<i>tərc. H.Qoca</i>)	700
İp (<i>tərc. H.Qoca</i>)	707
Qəbirbazlar (<i>tərc. H.Qoca</i>)	714
Bir yaz axşamında (<i>tərc. İ.Şixlı</i>)	721
Kəndə səfər (<i>tərc. H.Qoca</i>)	726
Eybəcərlər anası (<i>tərc. İ.Şixlı</i>)	737
Həsirçi qadın (<i>tərc. H.Qoca</i>)	743
Ehtiras (<i>tərc. İ.Şixlı</i>)	749
Atılmış uşaq (<i>tərc. H.Qoca</i>)	758
Qadın etirafı (<i>tərc. İ.Şixlı</i>)	766
Balaca çellək (<i>tərc. H.Qoca</i>)	771
At belində (<i>tərc. H.Qoca</i>)	777
Martina (<i>tərc. H.Qoca</i>)	784
«Əziz dost» romanına qeydlər	791



DÜNYA ƏDƏBİYYATI
KLASSIKLƏRİ

Gi de MOPASSAN

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Çapa imzalanmışdır 14.03.2010. Format 60×84 1/16. Ofset çap üsulu.
Fiziki çap vərəqi 50. Sifariş 62. Tiraj 7000.

“Şərq-Qərb” ASC-də çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.
Tel.: (+994 12) 374-75-62.
Faks: (+994 12) 370-18-49.
e-mail: sharq.qarb@gmail.com